

**CƏN
APDAYK**

MÜASİR DÜNYA ƏDƏBİYYATI



Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2011

John Updike

C
A

Con Apdayk

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MÜASİR DÜNYA ƏDƏBİYYATI

“Şərq-Qərb”
Bakı – 2011

ISBN 978-9952-34-289-5

Tərcümə edəni və
ön sözün müəllifi: Vaqif Əjdəroğlu

Redaktor: Tahir Kazımlı

Korrektorlar: İbrahim Hümbətov
Pərinaz Səmedova
Elsevər Muradov

Bədii tərtibat və
dizaynın müəllifi: Tərlan Qorcu

Kompüter düzümü: Hikmət Aydinoğlu
Arzu Orucova

Con Apdayk. Seçilmiş əsərləri.
Bakı: "Şərq-Qərb", 2011, 648 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2011
Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2011
© "Şərq-Qərb" ASC, 2011

ÖN SÖZ

XX əsr Amerika ədəbiyyatının görkəmli söz ustası Con Hoyer Apdayk 1932-ci il mart ayının 18-də Pensilvaniya ştatının Şillington şəhərində anadan olmuşdur. Atası müəllim olan, anası şeirlər yazarı gənc Con 1954-cü ildə Harvard Universitetini fərqlənmə diplomu ilə bitirmiş, orada ingilis ədəbiyyatını mükəmməl şəkildə öyrənmişdir. Apdayk həm də Oksford Universitetinin Raskin incəsənət məktəbində birillik təsviri sənət kursu keçmişdir. Bir müddət Harvardda “*Lampoon*” satirik jurnalının redaktoru işləmiş gələcək yazıçı İngiltərədən qayıtdıqdan sonra iki il “*Nyu-yorker*” jurnalında çalışmış, burada ilk hekayələrini çap etdirmiştir. Apdayk bundan sonra Massachusetts ştatına – Ipsviç şəhərinə köçmüştür.

Yazıcının ilk romanı (“Əlli illər yarmarkası”) 1959-cu ildə işıq üzü görmüşdür. O, “Dovşan varlandı” və “Dovşan sakitləşdi” romanlarına görə Amerika jurnalistikasının nüfuzlu Pulitzer mükafatına layiq görülmüş, 2009-cu il yanvarın 27-də Massachusetts ştatındaki iqamətgahında ömrünün 77-ci qışında ağıcyər xərçəngindən vəfat etmişdir.

Con Apdayk bütün yaradıcılığı boyu 28 roman və hekayə, şeir, esse məcmuələrindən ibarət olan 45 kitab yazmışdır. Onun ən diqqətəlayiq əsərləri içərisində Dovşan haqqında beş roman (“Dovşan, qaç!” – 1960, “Dovşan qayıtdı” – 1971, “Dovşan varlandı” – 1981, “Dovşan sakitləşdi” – 1990 və “Dovşan

haqqında xatirələr” – 2001), Bek haqqında trilogiya, Byukenen haqqında əsərlər, eləcə də digər əsərləri (“Əllillər yarmarkası” – 1959, “Kentavr” – 1963, “Ferma” – 1965, “Gəl evlənək” – 1977 və s.) göstərmək olar.

“Bizim bütün qazandığımız həyatdır. Bu, qəribə töhfədir, mən bilmirəm onunla necə rəftar eləyək, ancaq həyat – töhfə aldığımız yeganə şeydir, bu töhfə bizə çox baha başa gəlir”, – deyən yazarının 1960-ci ildə qələmə aldığı və on il sonra rejissor Cek Smaytin ekran həyatı verdiyi “Dovşan, qaç” romanında müəllif tərəfindən qəhrəmanın fiziki sağlamlığı ilə psixoloji problemləri arasındaki təzad, bəzən hətta uçurum həm də Ruta (yüngül əxlaqlı qadına) üstünlük verən asılı gəncin öz ciddi, abırlı arvadından “boğaza yığılması” vasitəsilə verilir ki, son dərəcə mürəkkəb psixoloji məqamların tam inandırıcı təsvir və interpretasiyası Apdaykin yaradıcılıq uğuru, bəlkə də, kəşfi sayılmalıdır. Çünkü onun əsərlərində qadın-kishi münasibətlərinin daha müasir (bütün mənalarda, həm də coğrafi sərhəddən tam uzaq) təqdimati son dərəcə diqqətəlayiqdir.

Qərb – xristian təfəkküründə, təxminən, belə təsəvvür formalasılıb: "...insanlar (kişi və qadın) bir-birini beş ildən artıq sevə bilməz (Klod Leluş, Fransız). Onlar ayrılmaga məhkumdurular. Daha yaxşısını tapana qədər bir yerdə olurlar, tapanda isə ayrırlar". Bioloji tədqiqatların nəticəsi kimi təqdim edilən bu maraqlı, müəyyən mənada cəlbedici görünən mülahizə bir də ona görə insanların fikrini getdikcə daha çox məşğul edir ki, yer üzündə ailə-məişət münasibətlərində məhz belə tendensiya müşahidə edilməkdədir.

Apdaykin qəhrəmanları içərisində ailə səadəti, rusça ifadə edəsi olsaq, “однолюб”, demək olar ki, yoxdur və mümkünasdır ki, geniş mənada mədəniyyətin məhz etik davranışından (şübhəsiz, səmimiyyət başlıca meyar kimi qalır) ibarət olması fikrinin tərəfdarları da getdikcə azalmaqdadırlar. Apdaykin əsərlərində övladları çoxdan müstəqil həyata atılmış adamlar (əksər vaxt kişilər) həyat yoldaşlarından ayrılmak qərarlarını bildirirlər. İstər romanlarda,

istərsə də hekayelərdə bu qərarların qarşılıqlı olmaması yaziçinin bədii-fəlsəfi və etik-psixoloji normalarına məsuliyyətli, obrazlı və fəal münasibətlərindən irəli gəlir ki, bunu XX əsr dünya ədəbiyyatında çox böyük yaradıcılıq uğurlarından saymaq olar.

Mürəkkəb daxili tərəddüd və sarsıntılar Dovşanı bəzən ifrat həssas, yəqin ki, buna görə də xəstə - əsəbi, isterika dərəcəsinə gətirib çıxarır. Təsadüfi deyil ki, arvadı Censi tərk eləyən gənc ər onun içkiyə aludəciliyinə dözə bilmir, ancaq təsadüfən tanış olduğu Rutla da münasibətlərinin müvəqqəti olması oxucuya onun sağlam insan ömrünün tükəndiyindən xəbər verir. Pastorun arvadının hisslərinə cavab verməyən Dovşan bir tərəfdən qolf oynadığı müqəddəs ataya hörmətini, öz şəxsi ləyaqətini göstərirəsə, əsərin sonunda çox sarsıntı və təbəddülatlardan sonra Rut tərəfindən də rədd edilir, ancaq qadının ona qarşı tərəddüdlə dolu münasibətində qəribə məhəbbət, istək və çox güclü dramatik kolлизiya məqamı uzun müddət diqqətli oxucunu öz təsiri altında saxlayır.

Cəmiyyətin qəbul elədiyi etiketləri tam qayda da sona qədər yerinə yetirməyi, ona əməl eləməyi bacarmayan Dovşanın aqibəti (qəhrəmanın sonrakı romanlarda fəaliyyəti tamamilə başqa mövzudur) təsadüfi deyil, yaziçı həyatını düzgün yaşamayanlara (“həyatı düzgün yaşamaq” ifadəsi də xeyli dərəcədə nisbi, şərtidir) çox sərt, eyni zamanda obyektiv və humanist mesaj göndərir: cəmiyyət üçün ailə, övlad və valideyn, yaxın qohumluq münasibətini müqəddəs saymaq ən zəruri mənəvi normalardandır, buna hansısa səbəbdən əməl etməyənlərin aqibəti faciəvi olur.

Kitabda təqdim edilən ikinci əsər - “Kentavr” romanı həm quruluşuna, həm də məzmununa görə son dərəcə orijinaldır, Apdayk burada dünya bədii fikrinin ən zəngin qaynaqlarından sayılan yunan mifologiyasındaki obrazları (bəzən düşüncə tərzi) vasi-təsilə yaziçı təxəyyülünüň daha dolğun ifadəsinə, təsvirlərin orijinal reallığına və mükalimələrin təbii, canlı, dinamik səslənməsinə nail olmuşdur. Anormallıq dərəcəsinə çatan sadəlövh müəllim bəzən qəribə

xudbinliyi ilə də diqqət çəkir (“çörək yeyənin fağırı olmur”). Ətrafda hamının, hətta şagirdlərin belə gülüş obyektiñə çevrilmiş müəllim, oğlunun dərsə ictimai nəqliyyatda getməyini özü üçün təhqir sayır. Heç kimin xətrinə dəyməyən, bəzən dələduz, qeyri-ciddi, islaholunmaz əyyaşlarla belə heyrətamız səbir, hövsələ nümayiş etdirən müəllimin daxilində çox vaxt təlatümlərin coşduğundan heç kimin xəbəri yoxdur. O, həyatı üçün real təhlükə yarandığını bilsə də, üzdə özünü tox tutmağa çalışır və ürəyinin dərinliklərində arvadından, qayınatasından, oğlundan xəcalətli halda dünyasını dəyişir.

Bütün yaradıcılığı boyu ən adı məişət məsələlərinə, psixoloji məqamlara son dərəcə orijinal möv-qedən və özünəməxsus yanaşma tərzi ilə seçilən Con Apdaykin tərəfdarları və əleyhdarları içərisində müxtəlif səviyyəli, zövqlü sənət, elm adamları, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri olmuşdur. Demək olar ki, onların hamısı dünya ədəbiyyatı tarixində qadın-kışi münasibətlərinin ən intim anlarını son dərəcə gözlənilməz rakursdan qələmə alan Çexov, Balzak, Flober, Svayq, Kortasar, Markes kimi dahi söz ustaları sırasında Apdayk yaradıcılığının müstəsna yer tutduğunu, əhəmiyyət daşıdığını qəbul etmişlər.

Qeyd etdiyimiz kimi, Con Apdayk çoxsaylı romanlardan başqa həm də şeir, esse janrlarında da qələmini sınamışdır. O, son dərəcə səmimi, təsirli hekayələr müəllifidir. Kitaba daxil edilmiş beş hekayə yazarının ümumi nəşr yaradıcılığı ilə tam uyarlıq təşkil etməklə bərabər, onun bütün yaradıcılığına xas olan yiğcamlıq, ümumiləşməyə güclü maraq, eləcə də insanın həyatda yeri, nostalgiya və səmimi hissələrin qısa, təbii, eyni zamanda yüksək bədii-obrazlı ifadəsi baxımından da çox maraqlıdır.

Burada hekayələrin (romanlar da həmçinin) ümumi məzmunundan bəhs etməyi lüzumsuz bil-diymizdən yalnız bir məsələni – Apdaykin bütün yaradıcılığında keçən qadın-kışi münasibətlərindəki görüş/ayrılıq məqamlarını, qarşılıqlı insani hissələrin mümkün qədər qorunub saxlanması məsələlərini qeyd etmək, fikrimizcə, böyük yazarının ədəbi kre-

dosu haqqında, ümumi də olsa, müəyyən təsəvvür yaradır.

Apdaykın yaradıcılığına xas olan bənzərsizliyi oxucuların çox maraqla qarşılıyacaqları ümidiindəyik.

Vaqif Əjdəroğlu

DOVŞAN, QAÇ

(*roman*)

DOVŞAN, QAÇ

(roman)

Coşqun ehtiraslar, daşürəklilik, xarici şərait

Paskal

Oğlan uşaqları gövdəsinə səbət bərkidilmiş telefon dirəyinin ətrafında basketbol oynayırlar. Ayaqlar görünüb yox olur. Qışqırışırlar. Çinqıl üstündə kedlərin ciriltisi və xısaltısı onların səslərini, naqillərin üzərindəki mart səmasının yüksək nəmlı göyümtüllüyünü katapulta edir. Dovşan Enqstrom döngə ilə gedir, yaşı iyirmi altı və boyu altı fut üç düym olsa da, əynində ciddi işgüzar kostyum var, o dayanıb baxır. Dovşan olmağa bir az ucadır, ancaq enli ağ sıfəti, açıq-mavi damağına siqaret qoyanda qısa burnu altındaki üst dodağının əsəbi səyriməsi ona uşaq olduğu vaxt verdikləri bu ayamanı qismən izah eləyir. O dayanıb fikirləşir: uşaqlar böyüyürlər, səni hər tərəfdən sixışdırırlar.

Onun burada olması uşaqlara qəribə gəlir. Onlar öz kefləri üçün oynayırlar, daha özlərini kakao rəngli qoşabortlu pencəkdə şəhəri veyllənən hansısa böyük əmiyə göstərmək üçün yox. Yaşlı adamın döngəni niyə piyada keçib-getməyi, ümumiyyətlə, aydın deyil. Onun avtomobili haradadır? Siqaret ona lap hədələyici görkəm verir. Bəlkə, o, siqaret, ya da pulun əvəzində süni buz fabrikinin arxasında gəzişməyi təklif edənlərdəndir? Belə fokuslar haqqında artıq eşidiblər, ancaq onları belə asanlıqla qorxuda bilməzsən, axı onlar altı nəfərdir, o isə təkdir.

Top halqaya dəyib altısının da başı üzərindən uçur və birinin ayaqları yanında düşür. Onun topu qamarlayarak qısa təkanının sürəti uşaqları heyrətləndirir. Sakitləşib onun qaranlıq siluetinə baxırlar – yaz səması fonunda eynilə qəfil peyda olan zavod borusudur ki var. O, tüütün tüstüsünün mavi dumani arxasından gözlərini qılıb baxa-

raq ayaqlarını ehtiyatla götürüb-qoyur və barmaqlarını topun qarşısında əsəbi hərəkətlə fırladır. Dırnaqlarında enli ayparalar ağarır. Birdən bu adam çömbəlir və top, sanki, pencəyinin sağ yaxasından sürüşərək onun çıynindən qopur, deyəsən, heç dayağa tərəf də uçmur – heç oranı nişanlamayıb da – düz səbətə düşür və yüngülçə xışıldayaraq tordan keçir.

- Aha! – Dovşan fəxrle qışqırır.
- Təsadüf, – oğlanlardan hansısa astadan dillənir.
- Ustalıq, – o səslənir. – Olar sizinlə bir az oynamım?

Uşaqlar cavab əvəzinə bir-birlərini anlaşılmaz baxışlarla sözürlər. Dovşan pencəyini çıxarıır, səliqəylə qatlayır və zibil yeşiyinin təmiz qapağı üstünə qoyur. Arxasında yenə kombinezonların astarlıq parçaları görünüb yox olmağa, çırpınmağa başlayır. O ən tünlük yerə soxularaq topu kiminsə zəif ağ əllərindən qapazlayır. Tarım çəkilmiş dərinin tanış duyğusu bədənindəki əvvəlki elastikliyi dirçəldir. Ona elə gəlir, sanki, uzaq illərdən keçib geri qayıtmışdır. Əlləri, özü-özlüyündə qanad kimi göyə qalxır və rezin şar başı üstündən səbətə sanı uçur. Gedib çatmadı. Hesablaşma ona o qədər dəqiq görünmüdü ki, o, yerə düşən topu görəndə təəccübə gözlərini döyür və bir saniyəliyə aqlına belə fikir gəlir ki, bəlkə, top tora toxunmadan halqanın içindən keçib?

- Ey, mən hansı komandanın oynamıram?

Qısa səssiz çaxnaşma və iki oğlan uşağı ona komanda verir. Dörd nəfərə qarşı üç nəfər. Dovşan lap əvvəldən səbətin on futluğundan faydasız mövqe tutsa da, bu, hər halda, düz deyil. Heç kim hesabı aparmağa çalışır. Qəməngin sükut onu əsəbiləşdirir. Uşaqlar bir-birlərinə təkhecalı iradlar deyirlər, ancaq ona heç kim bir söz belə deməyə ürək eləmir. O, oyunun qızığın çağında uşaqların onun ayaqları altında necə toplaşdıqlarını, qızışdıqlarını, hırslındıklarını, ona badalaq gəlməyə çalışdıqlarını, ancaq hələ də dillərini dişləri arxasında saxladıqlarını hiss edir. Onun belə hörmətə ehtiyacı yoxdur, uşaqlara demək istəyir: mənim böyük olmağım boş şeydir, bu heç bir rol oynamır. On dəqiqədən sonra partnyorlarından biri rəqiblərin tərəfinə keçir və indi Dovşan Enqstrom ikinci oğlanla beş nəfərə qarşı ikilikdə qalır. Bu oğlan hələ balacdır, həddən

artıq utancaqdır, özünə arxayın deyil, ancaq ayaqdan yüngüldür – altılığın ən yaxsısidir; qaşlarının üstünəcən çəkilmiş yaşıl qotazlı toxunma papağı ona axmaq görkəm verir. O, anadangelmə istedaddır, tapıntıdır. Təkcə onun necə hərəkət elədiyinə baxmağa dəyər – sanki, ayaqları yerə dəymir, göylə uçur. Əgər bəxti gətirsə, bir vaxtlar əla idmançı, məktəb çempionu olacaq. Bu, Dovşana tanışdır. Tədricən pillədən pilləyə ən yuxarıya qalxırsan, hamısı “ura” qışqırır, tər gözlərini kor eləyir, səs-küy və qışqırıqlar dalğası səni göyün ənginliklərinə qaldırır, sonra oyundan çıxırsan – əvvəl-əvvəl hələ unudulmursan, ancaq, hər halda, sən oyundan çıxıbsan və halın yaxşı, sərindir, sən azadsan. Sən oyundan çıxıbsan, sanki, buxarlanıbsan və hey yüksəklərə qalxaraq bu uşaqlar üçün böyükler dün-yasının, sadəcə olaraq, hansısa hissəsi, şəhərdə həmişə onların başı üzərində asılan səmanın bir hissəsi olubsan. Uşaqlar onu unutmayıblar, lap pisi budur ki, uşaqlar onun haqqında, sadəcə olaraq, heç vaxt heç nə eşitməyiblər. Bununla belə Dovşan bir vaxtlar bu dairənin məşhur adamı idi, o, orta məktəbin aşağı siniflərində B liqasının komanda yarışlarında rekord vurmuşdu, buraxılış sinfində özü bu rekordu təzələmişdi və bu sonuncu rekord yalnız dörd ildən sonra, yəni dörd il bundan əvvəl təzələnmişdi.

O, topu tora bir əllə, iki əllə, bir əllə aşağıdan, yerində duraraq, dönerək, tullanaraq iki əllilə sinəsindən atır. Top yumşaq və ehmalca irəli uçur. O xoşbəxtidir ki, əllərində hələ də güc yaşayır. Hiss eləyir ki, uzun-uzadı məyusluğú özündən silkib atır. Ancaq bədəni ağırlaşış və onda təngnəfəslik başlayır. O təntiyir və bu, onu əsəbileşdirir. Beşlik ah-uf edib ləngiməyə başlayır və onların bilmədən yerə yixdiqları hansısa oğlan uşağı qalxıb çirkənmiş fizionomiya ilə aksaya-axsaya çıxıb gedir. Dovşan həvəslə təslim olur.

— Yaxşı. Qoca getdi. Üç dəfə ura, — deyir və qotazlı partnyoruna tərəf dönerək əlavə edir: — Di hələlik, as.

O, başqalarının pərt halda necə hırslındıklarından sonra hələ uzun müddət təmənnasız heyranlıqla gözünü ondan çəkməyən bu oğlana minnətdardır. Öz-özünə yetişmiş talantlı adamlar nəyin necə olduğunu bilirlər. Dovşan bükülmüş pencəyini götürüb onu əlində eynən məktub

kimi tutaraq qaçıր: yük platforması boyunca çürümüş taxta təknəli baxımsız süni buz fabrikinin, zibil yesiklərinin, qarajların, çəpərlərin, məftil tordan olan keçənilki ölü rənglərin dolaşığı yanından. Martdır. Hər şey təzədən başlanır. Dovşan məhəbbətdən şəffaflaşmış acitəhər havada nəsə yeni bir şeyin vədini duyur və köynəyinin qabarmış cibindən siqaret çıxarıb addimlarını yavaşıtmadan onu kiminsə açıq iri zibil qabına tolazlayır. O, özündən çox razıdır; üst dodağı dişlərini göstərərək yuxarı dartılır. İri zamşa çəkmələri döngədəki zibil qalaqlarını küt səslə danqıldıdır.

O qaçıր. Yolayıcında başqa küçəyə dönür. Bu, böyük-lüyünə görə beşinci olan Pensilvaniya ştatında Bruer şəhəri kənarındaki Maunt Cac qəsəbəsindəki Uilber-stritdir. Böyük evlər qrupunun – rəngli şüşə qapılı və gil naxışlı dibçəklər qoyulmuş pəncərəli kərpicdən və sementdən olan qalaların yanından daha yarım küçə yuxarıda, otuzuncu illər birnəfəsə salınmış yaşayış rayonunun yanından cüt-cüt kiçik taxta evlər pilləkənlərlə yamacın ətəklərinə dirmişir. Onlardan hər birinin qonşusu üzərində ucaltdığı altı futa qədər hündürlüyü olan sahəni hansısa vəhşi heyvanın gözləri kimi bir-birindən aralı yerləşmiş və qan rəngindən peyin rənginə kimi nazik, ensiz taxtanın hər cür çaları ilə üz çəkilmiş, bir cüt solğun rəngli pəncərə tutulmuşdur. Rəngi qopub tökülmüş fasadlar bir vaxtlar ağ olub. Elə burada, hər birinin iki giriş qapısı olmaqla, on beş üçmərtəbəli ev səpələnmişdir. Yeddinci qapı onunkudur. Taxta pilləkənin rəngi gedib, pilləkənin altında içində unudulmuş oyuncaq, plastmas kloun görünən zibil yiğini var. Bu oyuncaq orada bütün qışçı atılıb qalıb, ancaq Dovşan fikirləşmişdi ki, nəhayət, hansısa uşaq onun dalınca gələcək.

O, təngnəfəs halda yarıqaranlıq dəhlizdə dayanır. Burada hətta gündüz də tozlu lampa yanır. Qəhvəyi qızdırıcıının üzərində üç boş dəmir poçt qutusu asılıb. Dəhlizin digər tərəfində bir mərtəbə aşağıda yaşayan qonşunun bağlı qapısı incik halda baxır. Evdən həmişə nəyinsə iyi gəlir, ancaq Dovşan heç cür müəyyən eləyə bilmir ki, məhz nəyin – ya suda bişmiş kələmin, ya buxar istiliyinin paslı nəfəsinin, ya da, sadəcə olaraq, divarda çürüyən hansısa yumşaq nəsnənin. O lap yuxarı, öz mənzilinə qalxır.

Qapı bağlıdır. O, qifla xırda açarı salır və əlleri alışmadığı gərginlikdən titrəyir. Metal ətürpərdici səs verir. Qapını açıb görür ki, arvadı əlində köhnədəbli kokteyl stəkanı kresloda oturub və səsini azaldıb televizora baxır.

– Sən buradasan?! – Dovşan deyir. – Qapını niyə bağlamışan?

Qadın televizorun qabağında uzun müddət oturmaqdan qızarmış, şübhəli baxışlarla ona baxır.

– Özü örtüldü.

– Özü örtüldü, – Dovşan təkrar eləyir, ancaq əyilir və onun hamar alnından öpür. O miniatürdü, dərisi zeytun kimi yaşıl, elə tarımdır ki, sanki, daxılındə nəsə şışərək var gücü ilə onun kiçik bədənini uzatmağa cəhd göstərir. Dovşana elə gəlir ki, o hələ dünən qəşəng idi. Cəhənglərində iki xırda qırış Dovşanı xəsis eləməkdən ötrü kifayət elədi; saçları o qədər seyrəlib ki, hər vaxt onun altındakı kəllə sümüyü Dovşanın gözləri önündə canlanır. Qocalmanın bu cüzi əlamətləri lap yaxınlarda peyda olub, buna görə də çox mümkündür ki, sabah onlar yox olacaq və Cenis yenə onun sevdiyi qız olacaq? Dovşan çalışır onu zarafatla bu vəziyyətə qaytarsın.

– Nədən qorxursan? Səncə, bu qapıdan kim girə bilər? Eroll Flinn?

Qadın cavab vermir. Dovşan səliqəylə pencəyini qatlayır, divar şkafına tərəf gedir və məftil paltarasını götürür. Divar şkafı qonaq otağına baxır və onun qapısı yalnız yarıyacan açılır, ona görə ki, televizor düz onun qabağındadır. Dovşan çalışır qapının o biri tərəfində şəbekəyə keçirilmiş naqılə toxunmasın. Bir dəfə hamiləlikdən və sərxoşluqdan lap yönəmsizləşmiş Cenisin ayağı naqılə dolaşdı və yüz qırıq doqquz dollarlıq televizoru, az qala, döşəməyə salacaqdı. Xoşbəxtlikdən, Dovşan məhz televizorun naqıldən asılı qaldığı, Cenisin isə panik qorxu tutmasından hələ ayağını titrək halda yelləməyə macal tapmadığı anda çata bilmışdı: Cenis niyə belə oldu? O, nədən qorxur? Dovşan özünə-məxsus səliqə ilə cəld hərəkatlə çiyinliyi pencəyə keçirir və uzun əllərini uzadıb onu özünün digər paltarlarının yanından bəzəkli boruya asır. Bəlkə, firmanın emblemini ilgək-dən qopatsın? Yox, sabah yenə bu kostyumu geyəcək. Bu mövsüm üçün çox isti olan tünd-göy rənglini saymasa,

onun cəmi iki kostyumu var. O, qapını sıxır, qapı ciqqılıtı ilə bağlanır, ancaq dərhal yenidən iki düym qədər açılır. Görürsən – qifili açanda əllərinin əsməsi azmiş kimi, bu yandan da Cenis oturub bu ciriltiya qulaq asır.

– Sən buradasansa, bəs avtomobil haradadır? – Dovşan dönüb soruşur. – Küçədə yoxdu.

– Anamgilin evinin yanındadır. Çəkil, mane olursan.

– Anangilin evinin yanında? Allah bilir, nə məsələdir.

Bundan yaxşı yer tapmadın?

– Nə olub orada?

– Harada orada? – Dovşan ekranın qarşısını kəsməmək üçün kənara çəkilir.

Cenis, Darlenin Paris gülsatan qadını, Kebbinin polismeni, bu ucaboy gülümsəyən oğlanınsa romantik qəhrəmanı oynadıqları “Muşketyorlar” ayamalı uşaq qrupunun musiqi nömrəsini necə ifa etməsinə baxır. O, Darlen, Kebbi və Karen (polismen Kebbinin küçəni keçməyə kömək elədiyi qoca fransız qadın kostyumunda) rəqs edirlər.

Sonra “Tutsi” şokoladının beş diliminin kağızından çıxıb beş hərfə: “T-u-t-s-i” -yə çevrildiyi reklam verilişi gedir. Onlar da rəqs edir və oxuyurlar. Onlar elə oxuya-oxuya da təzədən öz kağızlarına girirlər. Kağız divardan olan kimi əks-səda verir. Bax bir, it balası necə fikirləşib. O, bunu artıq yüz dəfə görüb, ancaq bu dəfə ürəyi bulanmağa başlayır. Ürəyi hələ də çırpinır, boğazı quruyub.

– Harri, siqaretin yoxdu? – Cenis soruşur. – Mənimki qurtarıb.

– Nə? Evə gələndə bütün qutunu zibil yesiyinə atdım. Tərgidirəm... – başa düşmür ki, ürəyi belə bulanan vaxt kimsə siqaret çəkmək barədə düşünə bilər.

Nəhayət, Cenis ona baxır.

– Zibil qutusuna atdın. Əntiqədir. Sən içmirsən, indi də siqareti tərgitdin. Bu nədir, müqəddəs olmağa hazırlaşırsan?

– S-s-s!..

Böyük Muşketyor Cimmi görünür – qara dəyirmi qulaqlı yekə kişi. Dovşan onu diqqətlə süzür, ona hörməti var və ondan öz işi üçün nəsə faydalı bir şey götürməyə ümid eləyir – o, Bruer mağazalarında yalnız ucuz mətbəx avadanlıqlarını nümayiş etdirir. Artıq bir aydır ki, bu işlə

məşğuldur. Cimmi gitaranı dinqıldadaraq bize: “Məsəllər, məsəllər, onlar necə də doğrudur, – oxuyur, – məsəllər bize nə etmək lazım olduğunu deyir, məsəllər bizim hamimizə yaxşı “Muşketyor” olmağa kömək eləyir”.

Cimmi gitarasını və təbəssümünü yiğisdirib ekrandan asır: “Bir vaxtlar bir müdrik qoca yunan “özünü dərk elə” deyib. Bu nə deməkdir, əziz oğlanlar və qızlar? O deməkdir ki, özünüz kimi olun. Calli, Connı, yaxud Fred kimi olmağa can atmayın, özünüz kimi qalın. Allah istəmir ki, ağaç şəlalə, çiçək isə daş olsun. Allah hər birinizə öz xüsusi istedadınızı verib”. Cenis və Dovşan adət eləmədikləri qaydada kiridilər. Onlar ikisi də dindardır. Allah adı gələndə onları günahkarlıq hissələri bürüyür. “Allah istəyir ki, bəziləri alım olsun, başqaları rəssam, üçüncülər yanğınsöndürən, həkim, yaxud da akrobat. Və hər birimizə bu *məqsəd* üçün vacib olan xüsusi istedad verir, *ancaq bir şərtlə ki, biz onları inkişaf etdirməyə çalışaraq zəhmət çəkək*. Biz zəhmət çəkməliyik, oğlanlar və qızlar. Beləliklə, özünü dərk elə. Öz istedadını dərk etməyi öyrən, sonra onları inkişaf etdirməyə çalışaraq zəhmət çək. Xoşbəxtliyin yolu belədir”. – Cimmi dodaqlarını sıxır və göz vurur.

Bu yaxşı idi. Dovşan tryuku təkrar etməyə – dodağını büzməyə, göz vurmağa, öz tamaşaçılarını yiğmağa və onlarla birlikdə arxalarında gizlənən naməlum düşmənin – bu naməlum düşmən ya Üolt Disney olsun, ya da Universal Möcüzə-sürtgəclər firması – üstünə yeriməyə çalışır.

Aydındır ki, aldatmadır, ancaq, lənət şeytana, kütlənin diqqətini də cəlb etmək lazımdır axı. Hamımız bir kəndirlə bağlanmışıq. Bütün dünya aldatma üstündə qərar tutub. O – bizim iqtisadiyyatımızın əsasıdır. Vitakonomiya – müasir ev təsərrüfatının paroludur. Universal Möcüzə-sürtgəc vəsi-təsilə vitaminlərin saxlanması bildirən yeganə sözdür.

Cenis qalkır və son xəbərlər buraxılışı ekranə soxulmağa cəhd göstərən vaxt televizoru söndürür. İslıqli ulduz yavaş-yavaş ölüziyib sönür.

– Uşaq haradadır? – Dovşan soruşur.

– Anangildə.

– Anamgildə? Avtomobil sənin anangildə, uşaq – mənim? Aman Allah, sən hər şeyi dolaşdırmağı necə də bacarırsan.

Qadın qalxır və Dovşan hamiləliyin küt, formasız daş parçasını çevirdiyi görüntündən dəli kimi olur. Onun əynində, qarnında U-vari yarığı olan xüsusi don var. Köynəyinin altından kombinasiyasının aq ayparası gözə dəyir.

- Yorulmuşam.
- Yox bir. Gör nə qədər içibsən? – O, köhnədəbli stəkanı göstərir.

– Mən Nelsonu anamgilə gedəndə yoluştü sizə apardım. Anamla şəhərə getməyə hazırlaşdıq, – qadın izah eləməyə çalışır. – Biz onun avtomobilində getdik, mağazaları gəzdik, vitrinlərdə yaz palтарları sərgisinə baxdıq və o, özünə satılıb qurtarana yaxın Krolldan elə yaxşı şərf aldı ki. Ala-bəzək kəşmirdən, şotland malı; – onun nazik dili iki sıra cilasız dişləri arasında azib.

Dovşan qorxur. Cenis pörtən vaxt ona baxmaq olmur. İncik gözləri hədəqəsindən çıxır, alt çənəsi əsir, ağızı axmaq yarığa – yuvaya çevirilir. Onun parıldayan alnında seyrəklik əmələ gələndən bəri Dovşana həmişə elə gəlir ki, Cenis kövrək, tərpənməz olub və indi onun qarşısında bircə yol – daha dərin qırışlara və daha seyrək saçlara yol var. Dovşan nisbətən gec evlənib, iyirmi dörd yaşında və o vaxt Cenisin orta məktəbi bitirməsin-dən iki il keçirdisə də, o hələ xırda, qorxaq döşlü yeniyetmə olaraq qalırdı – o uzandığı vaxtlar döşləri yastı yumşaq təpəciyə çevirilirdi. Nelson toy mərasimindən yeddi ay sonra yepiskopal kilsədə doğuldu. Doğuş uzun, ağır çəkdi və Dovşanın indiki qorxusu o vaxtkı ilə qarışır, nəvazişə çevirilir.

- Bəs sən nə aldın?
- Çimərlik paltarı.
- Çimərlik paltarı? Martda! Of...f...f...

Qadın bir anlığa gözlərini yumur, Dovşan alkoqolun yüngül iyindən iyrənir.

- Elə bildim onu alsam, tezliklə əynimə gələcək.
- Sənin nəyin çatmir? Hamilə olmaq başqa qadınların xoşuna gəlir. Axi nəyə görə sən belə qəribəsən? Hə, de, niyə sən belə qəribəsən?

Qadın qonur gözlərini açır, gözləri yaşa dolur, yaş alt kirpiklərinin qıraqlarından yanaqlarına süzülür, Dovşan isə göz yaşlarına baxır və çox fikrli halda dillənir:

– Ay səni, it oğlu!

Dovşan arvadına yaxınlaşır, onu qucaqlayır, göz yaşlarından istiləşmiş nəfəsini duyur, qan sağılmış gözlərinə baxır. O, nəvazişdən, az qala, bayılaraq arvadının buduna sıxlımağa çalışıb diz çökür, ancaq Cenisin iri qarnı mane olur. Dovşan tamam qalxır və ona yuxarıdan aşağı baxaraq deyir:

– Yaxşı. Deməli, sən çımrilik paltarı aldın.

Qadın dünyadan onun sinəsi və əllərilə ayrılmış halda hərarətlə səslənir:

– Məndən qaçma, Harri. Mən səni sevirəm.

Dovşan heç cür fikirləşməzdə ki, onda belə qızgınlıq qalıb.

– Mən də səni sevirəm. Yaxşı, sonra nə olsun? Sən çımrilik paltarı aldın.

– Qırmızı, – Cenis kədərlə ona sıxlaraq dillənir. Ancaq o, sərxiş olan vaxt bədəni nəsə kövrəklik, toxunanda xoşagəlməz boynundakı ulduzla belə və suda çıxarmaq mümkün olan büzməli donla nizamsızlıq yaradır. Sonra ayaqlarımın venası elə ağrıdı ki, anamlı birlikdə Krollun zırzəmisinə endik və sodalı, şokoladlı dondurma götürdüük. Onlar hər yanı kafe eləyiylər, indi orada piştaxta yoxdur. Ancaq ayaqlarım yenə elə ağriyirdi ki, anam məni evlərinə apardı.

– Yox bir, bilməmişdik, deyəsən, sənin yox, onun ayaqları ağrıyb.

– Mən elə bilirdim sən tez qayıdarsan. Harada idin?

– Heç, bir-iki yerdə yubandım. Döngədə oğlan uşaqları ilə basketbol oynayırdım. Onlar indi qucaqlarını boşaltdır.

– İstəyirdim yuxuya gedim, ancaq heç cür bacarmadım. Anam dedi ki, mənim yorğun görkəmim var.

– Sənin görkəmin yorğun da olmalıdır. Axi sən müasir evdar qadınsan.

– Hə də, ancaq sən hələ on iki yaşılı oğlan uşağı kimi haradasa veyllənir və oynayırsan.

Möcüzə-sürtgəc firmasının agentlərinin öz mallarını satmalı olduğu xəyalı şəxs – evdar qadınlı bağlı zarafatını başa düşmədi. Burada gizlənən ironiyani, mərhəmət və məhəbbəti anlamadı. Neynəyəsən, səfehdır.

– Məndən nədə yaxşı olduğunu görmürəm. Burada oturursan və bir yaşında olan körpələr üçün programı baxırsan.

– Maraqlıdır, görəsən, bu yaxılarda ona qulaq asmağa mane olmamağımı dişlərini qıçayıb astadan deyən kim idi?

– Eh, Cenis, Cenis! – o, köksünü ötürür. – Səni əməlli-başlı tumarlamağın vaxtı gəlib çatıb. Çoxdan çatıb.

Cenis ona uzun-uzadı aydın nəzərlərlə baxır. Nəhayət, qərara gəlir:

– Gedim, şam hazırlayım.

Peşmançılıq hissi Dovşanın içini bürüyür.

– Maşının dalınca qaçım, uşağı da gətirərəm. Yazıq körpə, yəqin, artıq fikirləşir ki, onu tamam atıblar. Yaxşı, sənin ananın nə itinin borcuna qalib ki, mənim işimin yalnız özgə uşaqları ilə əlləşməli olduğunu ağlına gətirsin?

Yenə Dovşanın içində hiddət yuxarı qalxır – qadın başa düşmür ki, ona işi üçün Cimmi haqqında verilişə baxmaq lazımdır, axı o, Cenisin lənətəgəlmiş “köhnədəbli” stəkanına saldığı qəndi qazanmalıdır.

Qadın çox incik olmasa da, incik halda mətbəxə gedir. Gərək o, əməlli-başlı inciyeydi, ya da heç inciməyeydi – axı Dovşan vur-tut yüzlərcə dəfə elədikləri haqqında danışındı. Bəlkə də, minlərcə dəfə. 1956-ci ildən başlayaraq orta hesabla hər üç gündən bir. Bu nə qədər eləyacək? Üç yüz. Belə tez-tez? Bu, niyə həmişə belə səy tələb eləyir? Necə ki evlənməmişdilər onun işi yüngül idi. O vaxtlar işi dərhal alınırdı. Lap balaca qızçıqazdı. Əsəbləri tər sap kimi. Dərisindən təzə pambıq iyi gəlirdi. Onlar işdən sonra Cenisin iş yoldaşının Bruerdəki mənzilinə gedirdilər. Metal çarpayı, gümüş medalyonlu divar kağızı, qərbə açılan pəncərədən çayın sahilində iri qaz anbarları görünürdü. Həmin vaxtlar ikisi də Krollun univermağında işləyirdi. Cenis üstündə “Cen” toxunmuş xirdacılıq xalatda nabat və qoz satırdı, o isə bir mərtəbə yuxarıda doqquzdan beşəcən qablaşdırma çərçivələrini söküb-yığaraq yumşaq kresləşlər və taxta jurnal mizlərini daşıyırırdı. Qablaşdırma yonqarlarından burnu və gözləri qıcıqlanırdı. Liftin arxasından zibil vedrəsinin çirkli qara yarımdairəsi, əyri mismarlar səpilmiş döşəmə, qara ovuclar, bu pedik Çəndler isə mebeli

bulamamaqdan ötrü hər saat əlləri yumağa məcbur edir. "Lava" sabunu. Boz köpük. Çəkicdən və lingdən əli sarı qabarlar bağlamışdı. 5.30-da iyrənc iş günü qurtarırdı və onlar alıcılar keçməsin deyə köndələninə zəncir çəkilmiş çıxışda görüşürdülər. İkiqat qapı arasında yaşıł şüşədən qoyulmuş susma kamerası; yaxında, dayaz yan vitrinlərdə lələklı şlyapa qoymuş və çəhrayı mirvari boyunbağlı bədənsiz başlar vidalaşma qeybətlərinə qulaq asırdılar. Krollun bütün işçiləri univermağa nifrat edirdilər, ancaq yavaş-yavaş gedirdilər, eynən üzürdülər. Cenislə Dovşan bu solğun işıqlandırılmış yaşıł döşəməli qapılararası kamerada, sanki, su altında görüşürdülər. Onlar qapının zəncir vurulmamış yeganə layını itələyərək işığa çıxırdılar və hara gedəcəkləri barədə heç vaxt, heç nə demədən zərif-zərif bir-birlərinin əlindən tutaraq gümüş medalyonlara doğru addımlayırdılar, işdən qayıdan avtomobilərin axınına qarşı sakitcə hərəkət eləyirdilər və axşam işığının pəncərədən axan üfüqi şəfəqləri altında məhəbbətə təslim olurdular. Cenis onun baxışlarından utanırdı. Məcbur eləyirdi gözlərini yumsun. Ev çəkmələri kimi yumşaq şey onun qarşısında açılırdı. Sonra onlar sonuncu xətti keçib itirilmiş kimi bu yad yataqda uzanıb qalırdılar. Medalyonların gümüşü və sönən qızılı gün.

Mətbəx-qonaq otağının arxasında dar yuvadır. Beş il əvvəl ultramüasir olan maşınlar arasında sıx kecid. Cenis nəsə metal bir şeyi – qazanı, ya parçı əlindən salır.

- Çalış özünü yandırma! – Dovşan qışqırır.
- Sən hələ buradasan? – o cavab verir.

Dovşan divar şkafına yanaşır və indicə səliqəylə asdığı pencəyini çıxarır. Əslində o, burada səliqə-sahmanı gözləyən yeganə adamdır. Otaq başdan-başa tör-töküntüdür. Dibində tüntümüş çöküntü olan "köhnədəbli" stəkan; sıqaret kötüklərilə dolu külqabı indicə kreslonun qolundan yerə düşəcək; qırış-qırış olmuş xalça, yapışqanlı köhnə qəzetlərin yönəmsiz düzülmüş qutusu; hər yana atılmış sıniq-salxaq oyuncaqlar – gəlincik ayağı, əyilmiş karton qırığı; istilik batareyası altında toz qalağı. Sonsuz və ümidi-siz xoş sıx tor kimi onun kürəyini dartır. O, əvvəlcə hara – avtomobilinmi, uşağınmı dalınca getmək lazımkən gəldiğini həll eləməyə çalışır. Ən çox oğlunu görmək istəyir. Missis

Springerin yanınanın yaxındır. Bəlkə, pəncərədən baxır, onu görüb Cenisin necə yorğun görünüşünü deməkdən ötrü çıxar. *Maraqlıdır, kim səninlə mağazaları ayaqdan salıb yorulmaz, zavallı. Simic. Piylı ifritə, qaraçı qarısı.* Əger Dovşan uşaqla gəlsə, ola bilsin, o susar. Oğlu ilə piyada gəzismək fikri Dovşanın xoşuna gəlir. Nelson iki yaş yarım-lıqdır, o, kavalerist kimi yeriyir. Sönən günün işığında onlar ağacların altı ilə gedəcəklər və birdən bu hayandan çıxdı – atanın maşını səkinin yanında dayanıb. Ancaq buna çox vaxt gedəcək – anası bu Cenisin necə vecəyaramaz olduğunu eyhamla danışmağa başlayacaq. Belə səhbətlər onu həmişə əsəbiləşdirib, çox ola bilər ki, anası, sadəcə olaraq, onu sancmaq istəyib, ancaq Dovşan onun sözlərinə yüngülçə yanaşmağı bacarmırdı, o, həddindən artıq ixtiyar sahibidir, hər halda, ona münasibətdə yaxşısı budur əvvəlcə maşının dalınca getsin, uşağın dalınca sonra da getmək olar. Ancaq nəsə o, belə istəmir, istəmir, vəssalam. Daha çox başını itirir və bu dolaşılıqdan ürəyi bulanmağa başlayır.

– Əzizim, bir qutu da siqaret götür, yaxşı? – Cenis mətbəxdən adı təmkinli səslə qışqırır. Deməli, onu bağışlayıblar və hər şey necə var, elə də qalır.

Dovşan özünün dəhlizin girəcəyindəki aq qapıya düşən yaşıltəhər kölgəsinə baxaraq donub-qalır; hiss eləyir ki, tələyə düşüb. Şübhə yoxdur. O, evdən çıxır.

Küçə qaralmağa başlayır və sərindir. Norveç ağca-qayınlarının təzə-tər tumurcuqları yapışqan qoxusu verir. Üilber-strit boyunca mehmanxanaların enli pəncərələrin-də televizorların gümüşü ekranlarının arxasında, sanki, mağazanın dərinliyindəki işıqlar kimi, mətbəxdə lampalar-dan yumşaq işıq gəlir. Dovşan yamacla aşağı gedir. Gün batır. Dovşan materiyanın quruluşunu yüngülçə də olsa, duymaqdan ötrü hərdənbir ağacların kələ-kötür qabığına və canlı çəpərin quru budaqlarına toxunur. Üilber-stritin Potter-avenyu ilə kəsişdiyi tində toran işıqda poçt qutusu öz beton dirəyinə söykənib. İki ləçəkli küçə göstəricisi, axşam səması fonunda izolyatorlu telefon dirəyinin pazaoxşar gövdəsi, yanğınsöndürmə hidrantının qızılı kolu – bütöv bir çəmənlikdir. O, bir vaxtlar dirəklərə dırmaşmağı sevirdi. Dostunun ciyinə çıxırsan, əllərinlə tirdən yapışana qədər

yuxarı dartinir və dirmaşırsan, pilləkəndəki kimi naqillərin necə oxuduqlarının eşidildiyi yerə qədər qalxırsan. Tükür-pərdici qorxunc, yeknəsəq piçilti. O, həmişə yixilmaq, bərk tiri əlindən buraxmaq, bütün kürəyi ilə boşluğu duymaq isteyib – sən yixilan vaxt o, ayaqlarından yapışar və aşağıdan-yuxarı onurğa sütunu boyu sürüşər. O, nəhayət, tirə qədər çatdıqda tikanlardan ovuclarının necə yandığını hiss eləməsini xatırlayır.

Tellərin uğultusunu dinləyir və sanki, adamların bir-birinə nə dediklərini bildiyini, böyüklerin sırlarınə nüfuz etdiyini təsəvvür edərək necə oturduğunu xatırlayır. İzol-yatorlar – bütün küləklərə açıq olan yuvada nəhəng göy yumurtadır.

O, Potter-avenyu boyunca gedir. Lal yüksəklikdən açılmış ağcaqayınlar canlı zirvələrini desib keçirlər. Dovşan növbəti tində, süni buz fabrikindən axar suyun hisçirti ilə kanalizasiya borularına sorulduğu və küçənin eks tərəfində yenidən üzə çıxdığı yerdə yolu keçir. Dayaz yatağı əvvəllər lent kimi uzanan yaşıllı basmış xəndək boyu gedir.

Əgər ayağını üstünə bassan, onlar ayağının altında qalıb səni sürüşdürür və çəkmələrini isladır. Bir dəfə o, xəndəyə düşmüdü. Hərçənd xatırlaya bilmir ki, ümumiyyətlə, niyə xəndəyin sürüşkən qıraqları ilə gedmiş. Aha, ibtidai məktəbdən evlərinə gedən qızların – Lotti Benfemen, Marqaret Şolkopf, bəzən isə Cun Cobb və Meri Hoyerin qabağında forslanmaqdən ötrü. Tez-tez Marqaretin burnundan birdən-birə qan açılırdı. Yəqin ki, sağlamlığının kifayət qədər olmadığından. Onun atası əyyaş idi və valideynləri məcbur eləyirdilər ki, o artıq çoxdan heç kimin geyinmədiyi düyməli hündürdəban çəkmələri geysin.

O, Kecerayz-stritə, dar, əsas etibarılə yaşılı qadınların işlədikləri kiçik karton fabrikinin səssiz arxa divarı boyunca burulur, çıñqlı döşənmiş döngəyə dönür, topdansatış pivə mağazasının sementli fasadını və daş, indi divarlarına taxta mismarlanmış qədim fermer evini – qəsəbədə qırımlı qumların iri kobud parçalarından qurulmuş lap köhnə binanı arxada qoyur. Bir vaxtlar sahibinin, indi Maunt Cacin yerləşdiyi bütün torpağın yarısını əlində saxladığı bu fermadan yalnız əyilmiş sınızq-salxaq çəpərlə dövrələnmiş – qəhvəyi paya, çürük taxta yiğini və həyət qalmışdır. Yayda

orada ağ, mum kimi yumşaq saplaqlı, ipək kimi toxumu olan süd qabıqlı və sulu tozla örtülmüş sarı hamaşçıçəkləri bitirdi – bu alaqlar yaman sıx bitir.

Köhnə fermer evini “Günəş işığı” İdman Assosiasiyanın – çirkab suları və arxa həyətlər arasında, bu çirkli döngənin, sanki, anlaşılmazlıqdan yonulmuş çoxmənzilli şəhər evinin hündür kərpic binasından kiçik boş yer ayırır. Taxta ayaqyolu böyüklüyündə – onu hər qış daş pilləkən üstündə soyuq havadan barı qorumaqdan ötrü qururlar – hansısa qəribə talvar ona qorxulu görkəm verir. Dovşan bir neçə dəfə bu kluba gəlmişdi: onda yerli-dibli heç bir günəş işığı yoxdur. Birinci mərtəbəni bar tutur, ikinci mərtəbədə yerli qocaların, dərinfikirliliklə arxasında oturduqları kart masaları var. Dovşanın düşüncəsinde həmişə spirtli içkilər və kart, ağızından pis iy gelən, məyus qoca günahkarla assosiasiya olunur. Daha artıq məyusluq isə burada hökm sürən siyasi intriqalar atmosferinin olmasıdır. Onun hay-küylə məktəbdən qovulana qədər yerli siyasi aləmdə müəyyən əlaqələrə malik olan keçmiş basketbol məşqçisi Marti Totero bu binada yaşamışdı, şayılərə görə, tanınmış nüfuzunu hələ də saxlayır. Dovşan siyaseti sevmir, ancaq haçansa Toteronu sevirdi. Onun üçün, anasından sonra, Totero ən böyük avtoritet olmuşdu.

Keçmiş məşqçinin bu yuvada vurnuxması barədə fikir onu bir qədər qorxudur. O, yük maşınının və baxımsız toyuq hininin yanından keçib yoluna davam eləyir. O hey aşağı enir, çünkü qərbətəyi Bruer şəhəri üzərində ağalıq edən Maunt Cac qəsəbəsi Cac dağının şərq ətəyində yerləşir. Qəsəbə də, şəhər də dağ cənubdan qurşaqlayan və Filadelfiyaya aparan şosedə birləssələr də, heç vaxt tam vahid olmur, çünkü dağ onlar arasında şimaldan cənuba iki mil məsafəsində öz geniş yaşıl darağını qaldırmışdır. Dağda çıñqlı karxanası, qəbiristanlıq və yeni yaşayış məhəllələri artır, ancaq müəyyən edilmiş xətlərdən yuxarı qəsəbə oğlanlarının heç cür yiylənə bilmədikləri yüzlərlə akr¹ meşəlik toxunulmazlıqda qalıb. Mənzərəli serpentinlərdə ikinci sürətlə sürülən avtomobilərin səs-küyü artıq bu kolluqlara da soxulur. Ancaq iynəyarpaqlarının yerə

¹ Akr – İngiltərə və Amerikada yer ölçüsü

səpildiyi ayaq dəyməyən şam meşəsinin iri sahələrində torpaq səsləri batararaq sonsuz yaşıl tunellərin altı ilə hey uzaqlara gedir və elə bil ki, səssizlikdən sən daha pis yerə düşürsən. Sonra isə günəş şüası ilə işıqlanmış budaqların özlərinə əziyyət verib örtməyə çalışdıqları talaya, yaxud hansısa cəsur nəhəng sakinin çox yüz illər əvvəl qazdığı uçmuş daş zırzəmiyə çıxaraq, doğrudan da, qorxudan əsməyə başlayırsan, sanki, özgə həyatın izi səni cəlb eləyir və təhlükəni özündə gizlədən ağaclar canlanacaq.

Qorxu – boğmaq iqtidarında olmadığı haray zəngi kimi qulaqlarında cingildəyir, güclənir və sən belini bükərək qaçışını yeyinlədirsən, ancaq budur, nəhayət, aydın xırçıltı səsi eşidilir, yaxınlaşan maşının sürücüsü sürəti dəyişir, şamların gövdələri arxasından siqnal dirəkləri ağırrı. Nəhayət, sən sağ-salamat bərk asfalta çatıb dayanır və fikirləşirsən: yolla piyada aşağı gedəsən, yaxud yolüstü maşından xahiş edəsən ki, "Belveder" mehmanxanasına qədər səni aparsın, orada şokolad alasan və Bruerin aşağıllara xalı kimi sərilmiş, ağacın, dənizin, hətta qırmızı kərpicin dünyyanın başqa heç bir şəhərindəki rəngə oxşamayan, ancaq ətraf uşaqları üçün, ümumiyyətlə, bütün şəhərlərin yeganə rəngi olan gil qabların çəhrayı-qırmızı rəngli mənzərələrinə baxasan.

Cac dağı qəsəbəyə toranlığı erkən gətirir. İndi cəmi-cümlətanı yeddiyə işləyir, yazın günberabərliyi ərefəsidir, ancaq üstü tol çəkilmiş fabrikin və yamacın ətəkləri ilə küçənin diaqonalı boyunca səpələnmiş bütün evlər artıq dağdan şərq tərəfə çöl-çəməni basmış mavi kölgədə görünməz olmuşdular. Kölgənin kənarlarında ikiqat cərgədə dayanmış rançoların böyük pəncərələrində batan günəş qızarır. Evlərdən dəniz çəkilməsinə bənzər səpin gözləyən, çəpərə alınmış qəhvəyi torpağa və qolf oyunu üçün sahəyə kimi – əgər qumlu sahələrin sarı ləkələri olmasa idi, onları uzaqdan geniş uzun otlaqlar kimi qəbul etmək olardı. Günəş işığının dalğası lampa kimi bir-birinin dalınca bu pəncərələrin hamisini söndürür, sonra isə vadinin o biri tərəfi ilə yamacın qərb ətəklərinə tərəf yuxarı sürüşür və orada hələ uzun müddət vüqarlı axşam işığı ilə

parıldayır. Dovşan bu geniş perspektivin açıldığı döngənin sonunda addımlarını ləngidir. O bir vaxtlar burada qolf oyunçularına top və klyuşka gətirirdi.

O, pərt halda səbirsizlikdən əzab çəkərək boğulurmuş kimi çevrilir və iyirmi il yaşadığı Cekson-roudlə sola gedir. Valideynləri küncdəki ikimənzilli kərpic evdə yaşayırlar, ancaq künc hissə onlara yox, Enqstromun acığına hələ bir xırda yan həyətə də malik olan qonşuları Bolcerlərə məxsusdur. *Bu Bolcerlərin pəncərəsi bütün işığı alır, biz isə bu deşiyə sixilib, burada otururuq.*

Dovşan otların üstü ilə səssizcə doğma evlərinə yaxınlaşır, zirinc kollarının və uşaqlar küçəyə qaçmasınlar deyə tarım çəkilmiş alçaq çəpərin üstündən atılır. O, iki sement yolun arasındaki iki kərpic divar boyu – birinin arxasında bir vaxtlar o, digərinin arxasında isə Zimlər ailəsi yaşamışdı – qazonla oğrun-oğrun gedir. Zob xəstəliyindən bərəlmış dombagözlü, göyümtül əprimiş dərili idbar missis Zim bütün günü yaşına görə olmazın dərəcədə göyçək beş yaşılı qızı Kerolini danlayırdı. Mister Zim kürən və qalındo-daq idi, Kerolində isə köklükə arıqlıq, qırmızı və göy rəng-lər, sağlamlıq və xəyalpərvərlik bir-birinə zəruri proporsiya-da qarışmışdı; onun yaşına uyğun olmayan erkən gözəlliyi, sanki, burada deyil, haradasa Fransada, İranda, yaxud cənnətdə çıçəklənmişdi. Bunu hətta cəmi altı yaşı böyük olan və xırda qızlara ümumiyyətlə fikir verməyən Harri də duymuşdu. Missis Zim bütün günü qızı danlayırdı, mister Zim isdən evə gələn vaxt isə onlar saatlarla bir-birlərinin üstünə qışqırırdılar. Ondan başlanırdı ki, mister Zim qızın tərəfini saxlayırdı, sonra qonşular köhnə yaraların, sanki, gecə uzaq ölkələrin gülləri kimi necə açıldığını eşidirdilər. Bəzən anası deyirdi ki, mister missisi öldürəcək, bəzən də deyirdi ki, qız ikisini də yatdıqları yerdə öldürəcək. Kerolin, doğrudan da, necəsə etinasız idi; o, məktəbə yola düşərkən heç vaxt ürəkşəkilli üzündə təbəssüm olmadan çıxmazdı və küçə ilə elə görkəmdə addımlayırdı, sanki, bütün dünya onundur, hərçənd Enqstromlar səhər yeməyi vaxtı onun anasının növbəti isterika salmasını indicə eşitmiş-dilər – mətbəx pəncərələri bir-birindən altı futdan çox uzaqda deyildi. *Bu bədbəxt necə dözür? Əgər Kerolin və anası barışmasalar, bir gün onlar səhər yeməyi vaxtı*

öz çörəkverənləri və müdafiəçiləri olmadan oyanacaqlar – yaxud oyananda görəcəklər o yoxdur. Ancaq anasının öncəgörənliyi heç vaxt təsdiqini tapmirdi. Zimlər – gedəndə Kerolinlə birlikdə getdilər – öz faytonlarını sürüüb gedirdilər, mebellərinin bir hissəsi isə muzdlu yük maşınının yanında səkidə hələ də dayanmadı. Mister Zimə Klivlənddə, Ohayo ştatında təzə iş vermişdilər. Zavallılar, heç kimin onlara yazığı gəlmir. Ancaq tezliklə gəldi. Evin onlara çatan yarısını dindar metodistlərin yaşılı cütlüyünə satmışdır və qoca dindar onlarla Enqstromlar arasındaki qazonu biçməkdən imtina etdi. Mister Zim yağışda da, quru havada da uik-enddə həyətdə işləyirdi, *sanki, bu, onun həyatda mənim qətiyyən təəccübəlmədiyim yeganə sevinci idi* – həmişə qazonu biçirdi. Qoca metodist ancaq öz tərəfini biçirdi – qazonbiçənlə bir dəfə keçirdi, sonra qazonbiçəni öz yolu ilə daldalı itələyirdi, hərçənd bunun əvəzində onu belə axmaq görkəmdə qoymayıb, qazonun ikinci hissəsini də biçə bilərdi. *Qoca sərsəmin təkərlərinin yolla özündən-rəzi taqqıltısını eşitdiyim vaxt təzyiqim qalkır və qulaqlarım güyüldəməyə başlayır.* Anası bir yay Dovşana və ərinə qazonun onlara aid yarısını biçməyi qadağan elədi və o kölgə basmış bu zolaqda sıx otlar, buğdaya oxşayan hansısa bitki, hətta bir neçə qızılısbət kolu bitmişdi, nəhayət, avqustda şəhər idarəsinin məmuru peyda oldu və dedi ki, çox təəssüflənir, ancaq bələdiyyə şurasının qərarına uyğun olaraq otu biçməlidirlər. Onunla qapının ağızında qarışlaşan Harri cavab verdi: “Hə, hə, əlbəttə”, birdən arxasında anası peyda oldu və soruşdu ki, söhbət nədən gedir. Bu, onun ləkləridir. O qoymaz ki, kolu korlasınlar. Dovşan anasına görə çox utandı. Məmur qadına baxdı, yan cibindən yağılıvaça kitabça çıxartdı və qərarı ona göstərdi. Anası hey deyirdi ki, onun ləkləridir. Belə olduqda məmür ona cərimənin məbləğini bildirdi və doqqazdan düşdü.

Şənbə günü anası ayın-oyun almağa Bruerə getdiyi vaxt atası qarajdan cini çıxartdı və bütün alaqları kəsdi; Harri isə qazonbiçəni səliqəli olana qədər kövşənlə irəligeri apardı, qazonun onlara aid yarısını metodistinki kimi – hərçənd bir azca çopur idi – biçdi. Harri özünü günahkar bilirdi və anası gələn vaxt valideynləri arasında söz-söhbət olacağını qorxu içərisində gözləyirdi. Onların səs-küyük

Harrini dəhşətə gətirdi; sifətləri incikliklə əyilən və dillərindən pis sözler çıxan vaxt Harriyə elə gəldi ki, onun qarşısına şüşə qoyublar və o, nəfəs ala bilmir: gücü onu tərk edirdi və o, evin uzaq küncündə gizlənməli olurdu. Ancaq bu dəfə səs-küy olmadı. Atası göz vuraraq onu, sadəcə, yalan danışmağı ilə sarsıtmışdı, heyrəti bundan ikiqat gücləndi. Dedi ki, metodist, axır ki, dözmədi və qazonu biçdi. Anası inandı,ancaq qətiyyən sevinmədi; günün qalanını və əlavə olaraq bütün həftəni hey deyirdi ki, qoca qorxağa qarşı iddia qaldırmaq lazımdır. Anası tədricən elə fikirləşməyə başlamışdı ki, sanki, bu, doğrudan da, onun ləkidiir. Bir sement yoldan digərinə qədər qazonun eni bir futdan azca çox idi. Harriyə elə gəlirdi ki, onun üstü ilə gəzmək divarın üstü ilə gəzmək qədər təhlükəlidir.

O, geri qayıdır, dabanını taqqıldıdatmağa çalışaraq mətbəxin işıqlandırılmış pəncərəsinə kimi gedir, ayağını sementin üstünə qoyur və barmaqlarının ucunda qalxaraq bərk işıqlandırılmış künçə baxır. O, hündür stulda özünü görür və bir anlığa onun varlığını qəribə qısqanlıq bürüyür, dərhal da keçib-gedir. Bu, onun oğludur. Oğlan uşağının qısa boynu mətbəxdəki təmizlikdən parıldayan digər nəşnələr – boşqablar, fincanlar, parıldayan şəbəkəli klyonka ilə bəzədilmiş piştaxtalarda peçenye üçün xromlanmış dəstəklər və alüminium formaları kimi parıldayırlar. Anası masanın üstündən əyilərək buğlanan lobya dolu qaşığı tutmuş kök əllərini qatlayan vaxt eynəyi parıldayırlar. Onun üzündə uşağın dalınca heç kimin gəlmədiyiindən keçirməli olduğu həyəcandan əsər-əlamət belə yoxdur, əksinə, uzanmış sifəti də, sanki, dimdik kimi yonulmuş burnu da bircə istəyi ifadə edir – uşağı yedirtmək. Ağzından ağ qırışlar qaçışır. Onlar bir-birlərindən təbəssümlə aralanırlar – deyəsən, Nelson ağzını açdı və lobyanı götürdü. Masa arxasında oturanlar hey tərifləyirlər – atasının boğulmuş birhecalı iradları, bacısının şiddetli nidaları – hər iki səs nəsə zəif eşidilir. Dovşan sözləri ayırd eləyə bilmir, çünkü şüşə və başındakı qanın səsi-küyü bu səsləri batırır. Atası indicə işdən gəlib, əynində mürəkkəbə bulaşmış göy köynək var və üzündən nəvəsinin ünvanına olan tərif ifadələri çəkilən vaxt o, qoca – aqsaç və yorğun görünür. Boyunu, sanki, sallanan qaytan düyüندür. Keçən il qoydurduğu

təzə dişləri sifətini hansısa an bircə düym qədər qısalda-raq dəyişdirib. Cümə günü münasibətilə qızılı-qara pal-tarlı Miriam fikri dağınıq halda boşqabda qurdalanaraq dolu qaşığı uşaqa sarı uzadır; onun zərif bilərzikli əli bu mənzərəyə nəsə barbarlıq cizgisi gətirir. O, çox möhkəm boyanır, on doqquz yaşılı qız yaşıl göz qapağı olmadan da pis deyil. Dişləri donbadır, buna görə də çalışır gülüm-səməsin. Nelsonun bərk işıqlandırılmış boynu üzərindəki iri, qıvrım saçlı başı əyilir, çəhrayı rəngli qısa əlləri qaşığı bibisinin əlindən almağa cəhd eləyərək inamsız halda ona tərəf əyilir. Babasının sifəti gülməkdən əyilib gedir. Mimin üst dodağı azca yuxarı qalxır, təbəssümü qəsdən dərin məna almış minasını sindirir və onun içindən Dovşanın velosiped ramasında gəzdirdiyi qızçıqaz baxır, onlar Maunt Cacin sərt küçələri ilə üzüuaşağı getdikləri vaxt qızın külək-dən yellənən saçları Harrinin üzünü qidiqlayırırdı. Qız qaşığı Nelsona verir, o, dərhal qaşığı yerə salib qışqırır: "Dağıldım! Dağıldım!" Dovşan bunu eşidir: aydınlaşdır, körpə "dağıtdım" demək istəyir. Mim və atası gülürlər və uşaqa nəsə deyirlər, anası isə dodaqlarını hırslı bir-birinə sıxaraq öz qaşığını onun ağızına soxur. Onun oğlunu yedirdirlər, bu evdə xoşbəxtlik hökm sürür, daha onun evindəki kimi yox, Dovşan sementin üstü ilə bir addım çəkilərək səssizcə otlu zolaqla geri çəkilir.

İndi o, qəti və tez hərəkət eləyir. Qaranlıqda Cekson-roundla daha bir məhəlləni keçir. Cozef-striti çəpəki kəsib keçən daha bir məhəlləni qaçıb keçir, yeriyə-yeriyə digərini də arxada qoyur və nəhayət, görür ki, onun avtomobiili küçənin sol tərəfində bütün qaydaları pozaraq hey ona gülümşəyir. O, əliylə cibinə toxunur və canına qorxu düşür. Açırı yoxdur. Vəssalam. Onun bütün planı bu dəfə fikri dağınıq Cenisin nə oyun çıxardığından asılıdır. O gedərkən ya açar verməyi unudub, ya da onu açar oyuğundan çıxarmağı, ümumiyyətlə, özünə siğışdırmayıb. Dovşan nəyin həqiqətə daha yaxın olduğunu tapmağa səy göstərir, ancaq bacarmır. Cenisi o qədər də tanımır. Dovşan heç vaxt bilmir ki, o nə eləyə bilər, onun aqlına nə gələ bilər. Cenis heç özü də bilmir.

Springerlərin geniş evi qabaq tərəfdən yox, arxadan işıqlandırılıb. Əgər birdən qarı qaranlıq qonaq otağında

oturub öz fikrini bildirməkdən ötrü onu gözləyərsə, Dovşan ağacların şirin-şirin ətir saçan kölgəsində gizlənir. O, maşını qabaqdan dolanır; bu, Hitler kimi sarı bögli qoca Springerin 1957-ci ildə ona min dollara satdığı 55-ci ilin "ford"udur, çünki bu qorxaq əclaf utanırdı – axı maşın alveri eləyir – inanırdı ki, onun qızı, Texasda orduda qulluq elədiyi vaxt yüz iyirmi beş dollara aldığı vur-tut 36-ci ilin "byük"inə sahib olan adama ərə gedir. "Byük"i səksən dollara təptəzə təmir elətdirən vaxt Dovşanı onda olmayan min dölları ortaya qoymağə məcbur elədi. Gör necə olur. Nə əkərsən, onu biçərsən. O, sağ qapını açıb qısa tarım qapı yayının səsindən diksinir və başını tez içəri soxur. Allah, sənə şükür. İşıqlandırmanın və şüşəsilənin düyməsi altında açarın yeddikünclü silueti qaralır. Allah bu axmaq qadını salamat eləsin. Dovşan içəri sürüşür, qapını çırpıır, elə bağlayır ki, metal metala yüngülə toxunur. Springerlərin malalanmış evinin fasadı hələ də işıqlanmayıb. Beş dondurma dükəni ona nəyisə xatırladır. Dovşan açarı "yandırma" yazılın yerdən "start" a tərəf döndərir və mühərrik asqırıb işə düşür. Ancaq o, burada olduğunu bildirməməyə çalışaraq ayağını akseleratora çox zəif basır və ilkin yazın soyuq havasında donmuş mühərrik bir andaca sönür. Dovşanın lap üzəyi üzülür, boğazı quru küləş udmuş kimi qıcıqlanır. Fərz edək ki, o lap çıxacaq, əshi cəhənnəm olsun. Kişi ilə uşağın olmaması şübhəlidir, ancaq axı, demək olar ki, o, uşağın dalınca gedir. Axır ki, məhz belə eləmək məntiqli olardı. Ancaq lap həqiqətə oxşar olsa da, özünü yalanla çətinə salmağa onun həvəsi yoxdu. O, barmaqlarının ucuyla benzin nasosunu azca çəkir və mühərriki təzədən işə salır. Akseleratoru basaraq böyüürə baxır, görür ki, Springerlərin qonaq otağında işıq yandı, ilişməni buraxır və "ford" səkidən uzaqlaşır.

O, sürəti icazə verilən həddən artıraraq Cozef-stiti keçib-gedir və "DAYAN" işarəsinə məhəl qoymadan sola dönür. Eyni vaxtda Filadelfiyaya gedən 422 №-li yol olan Mərkəzi yolla iti bucaq altında birləşən Sekson-rouvla aşağı gedir. DAYAN. O, Filadelfiyaya getmək istəmir, ancaq qəsəbənin kənarında elektrik stansiyasının arxasında yol genişlənir və yeganə imkan – Maunt Cacdan geri qayıtmak və dağı dolanıb Bruerin və axşam hərəkətinin ən sıx

yerinə getmək qalır. O, Brueri, gül dibçəkləri şəhərini daha heç vaxt görmək istəmir. Üçzolaqlı hərəkət şosesi dördzolaqliya keçir və indi başqa avtomobilə toxunmaqdan qorxmamaq olar – hamısı taxtalar kimi paralel gedir. Dovşan radionu açır. Əvvəlcə, vizilti səsi gəlir, sonra gözel zənci xanım oxuyur: "Mahnısız gün qur-taar-mır, mahnisız". Mənəvi təmizlik duyğusu sıqaret tələb eləyir, ancaq Dovşan çəkməyi tərgitdiyini xatırlayır və özünü daha təmiz hiss eləyir. O, oturacağa söykənir, sağ əlini oturacağın üstünə qoyur və maşını sol əlilə idarə eləyərək toranlığa bürünmüş avtostradaya şütyür. Müğənninin boğuq hərarətli səsi "qarğıdalı sahəsində qırılır, violençelin içalatı kimi "ot bitən" torpaq şose etrafında sonsuz olaraq, sanki, hansısa qaranlıq quşu kimi əyri-üyrü yol gedir. "Burada heç bir şeydə heç bir mənə yoxdur", onun başı "mahnısız ekstazda" sixılır. Yanmış rezin iyi gəlir, deməli, istilik işə salınıb və o, düyməciyi ortaya qoyur.

"Gizli sevgi", "Payız yarpaqları" və yenə hansısa mahni adını eşitmədi. Şam musiqisi. Biş-düş musiqisi. O, təessüflə dəvət eləmədiyi mənzərədən üzünü çevirir: Cenis şam yeməyi hazırlayıır, tavada nəsə cızıldayıır, yəqin, əzmə mal ətidir, üstü su ilə örtülmüş piy hey köpüklenir, buzu ərimiş lobyanın vitaminləri yoxa çıxır. O çalışır nəsə xoş bir şey haqqında fikirləşsin. Təsəvvür eləyir ki, uzaq məsa-fədən bir əllə topu necə atır, ancaq o, dimdik sildirimdə dayanıb, altında isə top əlindən çıxan kimi yumbalanacağı uçurumdur. Anası və bacısının onun oğlunu yedirmələrini yenidən gözləri önüne gətirməyə çalışır, ancaq öz fikirlərini geriyə döndərək görür ki, oğlan uşağı ağlayır, alnı qızarıb, geniş açılmış ağızından odlu, isti nəfəs çıxır. Ancaq axı nəsə olmalıdır: süni buz fabrikinin suları xəndəklə axır, daşların etrafında sarı su fisqırıb gedir, lehmələrin qırqalarındakı sapları yellədərək, yırğalanaraq dairəvi qırçınla ayrılırlar. Yaddaşı qəfildən sönən keçən günün işığında Cenisin özgə yatağındakı titrəyisini bərpa edir. O, bu xatirəni Miriamın köməyi ilə silmək istəyir. Mimi onun velosipedinin raması üstündə, Mimi qaranlıqda xızəkdə, Dovşan onu Cekson-stritlə yuxarı aparır, kaporlu balaca qızçıqaz gülür, o isə, böyük qardaşdır, munisipalitet fəhlələrinin xızəkdə sürüşməyə mane olmamaqdan ötrü çəpərin üstündəki

qarda bağladıqları qırmızı işıqlar, tırlar küçə boyu bərkimmiş yoxuşla xızəklərdə fit verərək aşağı, hey aşağı şütüyür.

Harri, tut məni... – qıçılcımlar səpələnir – bunlar təhlükəsizlik üçün dağın ətəyinə atılmış şlakdır, xırçılıt, sanki, qaranlıqda iri ürəyin döyüntüsüidür. *Harri, gəl bir dəfə də, sonra evə gedərik, düz sözümüzdür. Harri, xahiş eləyirəm, oy, səni necə sevirəm*, balaca Mimi, onun cəmi yeddi yaşı var – çox deyil, əynində tünd kapor var, küçə mum kimi yumşaqdır. Qar isə hey yağır, yağır... Yaziq Cenis, yəqin, indi tamam qorxub, telefonla öz anasına, ya da onun anasına, yenə kiməsə zəng vurur, başa düşmür ki, şam yeməyi niyə soyuyur. Qorxunc kütbeyin. Məni bağıشا.

O, sürəti artırır. İşıqların artan dolaşıqlığı təhlükəni gizləyir. Onu Filadelfiyaya tərəf itələyir. O, Filadelfiyaya nif-rət eləyir. Dünyanın ən çıxlı şəhəridir, suyu başdan-başa zəhər tami verir. O, cənuba tərəf getmək istəyir, xəritə ilə aşağı, portağallar, buglanan çaylar və ayağıyalın qadınlar ölkəsinə. Adama elə gəlir ki, bundan asan nə var – bütün gecəni, bütün səhəri, bütün günü fitillə, çımrılıkdə saxla, ayaqqabılарını çıxart və Meksika körfəzinin sahilində yuxuya get. İdeal gümrah halda, ideal şəkildə düzülmüş ulduzlar altında oyan. Ancaq o, şərq tərəfə – bundan pisi yoxdur – xəstəliklərə, quruma və üfunətə tərəf gedir, bir addım atmamış dərhal kimisə əzdiyin bürküllü, yırtıq olan yerə. Ancaq şose onu öz arxasında çəkir, göstəricidə isə: POTSTAUN 2 yazılıb. Az qala, əyləci basacaqdı. Ancaq sonra fikrə getdi.

Əgər o, şərq tərəfə gedirsə, deməli, cənub sağdadır. Və birdən, sanki, onun istəyini necəsə yetirilmiş kimi, bütün dünya bunu gözləyirmiş kimi sağ tərəfdən geniş şose peyda olur və dönməzdən əvvəl göstər ki: 100 №-li UEST ÇESTER-ÜİLMİNQTON YOLU. 100 №-li yol – gözəl, bu, qısa səslənir. O, Üilminqtona getmək istəmir, ancaq, yeri gelmişkən, yolu elə o tərəfədir. Heç vaxt Üilminqtonda olmayıb. Bu, Düponların malikanəsidir. Maraqlıdır, hansısa bir Düpon qızı ilə yatmaq necə olar?!

Ancaq heç beş mil getməmiş o, şosenin tələyə necə çevrilməyə başladığını hiss eləyir. O, birinci rastına çıxan yerə dönür. İşıq faraları yol kərarındakı daş üstündə 23 yazısını işiqlandırır, yaxşı rəqəmdir. O, ilk yarışlarında 23 xal

toplamışdı. Orta məktəbin axırdan əvvəlki sinif şagirdi və bakırə. Ağaclar dar yolu kölgələndirir.

Ayaqyalın Düpon xanımı. Şübhəsiz ki, qarabuğdayı ayaqlar, xırda quş döşləri. Fransada üzgüçülük hovuzun kənarında. Maraqlıdır, varlı qızlar frigiddirlər, ya nimfomankadırlar? Yəqin ki, müxtəlifdir. Axır ki onlar hamısı, sadəcə olaraq, qadındırlar, hətta daxmalarda yaşasalar da, hamısında eyni keyfiyyətlər var. Orada, cirkli döşəklərdə aqlılıq daha parlaq şəkildə göz qamaşdırır. Əgər istəyirlərsə, son dərəcə yumşaqdırıllar. Əks təqdirdə, sadəcə, piyli cəmdəklərdir, 23 №-li şose darixdırıcı əyalət şəhərciklərindən – Koventrivill, Elverson, Morqantaundan keçib qərba gedir. Dovşan belə şəhərcikləri sevir. Fermer evlərinin hündür kubları mehribanlıqla bir-birinə sığınır. Yumşaq əhəngli böyürlər. Şəhərciklərin birində bardan parlaq işıq gəlir – bar bərk işıqlandırılıb və Dovşan iki benzindol-durma məntəqəsinin yanındakı dəmir-dümür dükanı ilə üzbüüz dayanır, maşını saxlayır. O, radioda eşitmışdı ki, artıq səkkizin yarısıdır, ancaq dəmir-dümür dükanı hələ açıqdır, vitrində bellər, dirək basdırmağa çalaqazan ekskavatorlar, toxumsəpən, göy, çəhrayı və sarı baltalar, ipdən asılmış bir neçə tilov, qolf oyunu üçün əlcəklər var. Orta-yaşlı adam çölə çıxır, onun əynində uzunboğaz, xaki rəngli kisəyəoxşar şalvar və iki köynək var.

– Hə, ser, – deyir, gücünü bir ayağı üzərinə salan tutma hal əlil kimi ikinci sözü uzadır. – Benzin doldurmaq olarmı?

Adam benzin vurmağa başlayır. Dovşan maşından çıxır, onu arxadan dolanır və soruşur:

– Buradan Bruerə nə qədərdir?

Fermer benzinin poqquldamasına diqqətlə qulaq verib başını qaldırır və ona qısa etibarsız nəzər salır.

– Geri döñün, eyni yolla gedin, onda körpüyə kimi cəmi on altı mil qalacaq... – o, barmağını qaldırıb cavab verir.

On altı. O, on altı mil uzaqlaşmaqdan ötrü qırx mil yol gedib.

Ancaq bu da uzaqdır, burada tamamilə başqa aləmdir. Onun qoxusu da özgədir, daha qədimdir, buradan hələ heç kimin toxunmadığı torpaqda xəlvət yer iyi gəlir.

- Əgər düz getsəm, necə?
- Çerçtauna gələcəksiz.
- Bu nə Çerçtaundur?
- Nyu Holland. Lankaster.
- Sızdə nəsə bir xəritə var?
- Oğlum, sənə hara getmək lazımdır?
- Hə? Dəqiq bilmirəm.
- Hara gedirsən? – adam səbirlə soruşub öyrənir.

Onun sıfəti, eyni zamanda mehriban, bic və axmaq görünür. Dovşan burada dərk eləyir ki, o, cinayətkardır. O, benzin bakının boğazında benzinin necə qalxdığını eşidir, şəhərdəki benzindoldurma məntəqəsinin lovğa xidmətçisinin edəcəyi kimi benzinin dağılıb yerə tökülməsinə imkan vermədən hər damcısını necə səylə sixdiğinə fikir verir, görür. Burada benzinin bircə damcısı da qarət olunmamalıdır, o isə bu ucqar yerə gəlib çıxmağı aqlına gətirib, özü də gecə gözü. Bu yerlərdə qanun – cisimsiz ətir deyil, onlar torpaq ətri saçaraq ətrafda vurnuxurlar. Dovşanın vücudunu səbəbsiz qorxu bürüyür.

– Yağı yoxlayım? – adam şlanqı paslı benzindoldurma köşkünün – o, köhnə nümunədəndir, köpük formalı, rənglənmiş başlıqlıdır – divarından asaraq soruşur.

– Yox, dayanın. Yaxşı, hə. Hə, yoxlayın. – Sakit ol. Sən vur-tut xəritə istəyibsən. Bu dozanqurdu, peyinqurdu yaman xəsisdir, ancaq burada şübhəli nə var? Həmişə kimsə harasa gedir. Qoy o, yağı yoxlaşın, axı mən Corciyaya kimi yoluñ yarısını getməmiş daha dayanmayacağam.

– Deyin, əgər cənuba getsəm, buradan Lankasterə kimi nə qədərdir?

– Düz cənuba? Bilmirəm. Yolla iyirmi beş mil olacaq. Səndə yağı qaydasındadır. Lankasterə getmək qərarına gəldin?

- Hə, yəqin ki.
- Suyu yoxlayım?
- Lazım deyil. Su kifayət qədərdir.
- Akkumulyator necə?
- Qaydasındadır. Getmək vaxtıdır.

Adam kapotu taqqıltı ilə örtür və Harriyə baxaraq gülümşəyir.

– Benzinə görə üç doxsan, cavan oğlan, – sözlər dəqiq və şikəstin ağır, ehtiyatlı ayaq basması kimi səslənir.

Dovşan dörd dənə dollarlığı onun ovcuna basır. Əlləri bərkdir, dırnaqları uzunmüddətli istifadədən əcaib forma almış köhnə kürəkciyi xatırladır. Adam dəmir-dümür dükanının qapısı arxasında yox olur, yəqin ki, ştatın polisinə zəng vurur. Özünü elə aparır, elə bil, nəsə bilir, ancaq haradan? Dovşanın hövsələsi qalmayıb – haçan maşına soxulub gedəcək. O, sakitləşməkdən ötrü pulqabında qalan pulları təzədən sayır. Yetmiş üç. Bu gün maaş alıb. Bu qədər böyük sayıda xışıldayan kağıza toxunmaq əsəblərini sakitləşdirir. Fermer dükanın işığını söndürüb on sentliklə ancaq xəritəsiz qaydır. Harri əlini uzadır, adam yoğun baş barmağı ilə on sentliyi onun ovcuna tərəf itələyir və deyir:

– Hər yanı alt-üst elədim, ancaq Nyu-York ştatının yol xəritəsindən başqa heç nə yoxdur. Təsadüfən ora getməyəcəksən?

Avtomobilin qapısına tərəf gedən Dovşan “yox” deyir. O, peysərindəki tükündən adamın dalınca geldiyini hiss eləyir. Avtomobilə oturur, qapını çırır və fermer artıq buradadır. Onun sallaq, süst fizionomiyası açıq pəncərədə görünür. O əyilir və başını içəri soxmağa başlayır. Nazik çatlamış dodaqları mənalı-mənalı tərpənir: dodaqlarında bur-nuna tərəf qalxan çapiq var. O, eynək taxib – savadlıdır.

– Bilirsən nə var, harasa gedib çatmağın yeganə üsulu yolu – əvvəlcə hara gedəcəyini aydınlaşdırmaqdır.

Dovşanın burnunu viski qoxusu bürüyür.

– Elə fikirləşmirəm, – o, rəvan səslə cavab verir.

Dodaqları, eynəyi, göz yaşları formasında olan burun pərələrindən görünən qara tüklər azacıq da olsa təəccübülü görünür. Dovşan geri çəkilir və irəli istiqamət götürür. Sənə nə eləmək lazım olduğunu göstərən hər adamdan viski iyi gelir.

O, Lankasterə gedir. Yüngülləşmənin xoş duyusu tərtəmiz korlandı. Bu ağıldankəmin heç nə barədə heç nə bilmədiyindən ətrafda hər şey uğursuz görkəm almışdı. O, Çerçtaunun arxasında qaranlıqda mennonitlərin arabaşını ötüb-keçir; otların çəkdiyi kölgə kimi görünən qeyri-adi ekipajda gözləri qarşısında saqqallı kişi və qara

paltarlı qadın görünüb yox olurlar. İkisi də hirsli-hirsli, iblis kimi baxır. Saqqalı arabadan burun pərələrinin tükü kimi görünür. O, bu adamların bütün bu özlərini göstərmələrindən iyirminci əsrin bu vitaminli reketindən necə kənaraya çəkilmək haqqında, dindar – ədalətli həyatı haqqında fikirləşməyə çalışır, ancaq, onsuza da, onunçün onlar iblis olaraq qalırlar; onlar əziləcəklərilə risk eləyərək yollarda Dovşana və onun kimilərə iri yumşaq işıqla arxa fənərləri ilə kəskin nifrat edərək, təkcə solğun arxa faralarla yollarda olan solğun qırmızı əksetdirici ilə sürünlərlər. Onlar özlərindən nə bədgüməndirlər? O, onları başından çıxara bilmir. Onlar arxa güzgündən daha görünmədilər. O sürüb getdi və onların heç izləri də qalmadı. Vur-tut, ötəri baxış. Almacıq sümüyü iri olan qadının kvadrat kölgədə tüstüdən üçbucaq kimi sıfəti. Yolda hündür, qilla sarılmış tabut yarıölü yabının dırnaqlarının tappiltisi altında taraq-turuq eləyirdi. Mennotritlər öz atlarını ölüncəyə qədər qovurlar. Fanatiklər. Öz arvadları ilə ayaq üstə, çöldə paltarlı cütləşirlər, sadəcə olaraq, qara tumanı firmayırlar, onun altında isə heç nə. Heç bir alt paltarı.

Ağır torpaq qaranlığı, sanki, havaya atır. Gecə çöl qəmgın görünür. Lankasterin işıqları, onun faralarının boğulmuş işıqları ilə birləşən vaxt onun halı yüngülləşir. Kafenin yanında dayanır; saat 8.04-ü göstərir. O, ştatın hüdudlarından kənara çıxanacan yeməyə hazırlaşmışdır. O, girişin yanındaki qəfəsdən xəritəni götürür, piştaxtanın yanında kotletlə bulkani yeyir, sahəni müəyyən eləməyə çalışır. O Lankasterdədir, hər yanda gülməli adı olan şəhərciklər: Berd in Hend – Əl Ariquşusu, Peredayz – Cənnət, İnterkors – Əlaqə, Maunt Eri – Səma Dağı, Mesket – Talisman. Yəqin ki, əgər onlarda yaşayırsansa, gülməli görünmürələr. Maunt Cac kimi – Hakim Dağı. Vərdiş eləyirsən. Şəhər nə cürsə adlanmalıdır axı.

Berd in Hend, Peredayz, gözlər dönə-dönə xəritədəki incə hərflərə qayıdır. O, sintetik parıltı ilə sayılısan restoran mərəkəsinin ortasında dayanaraq ora getmək həvəsini hiss eləyir. Küçələrdə balaca, yumpyumru qadınlar, xirdaca itlər, limonlu günəş şüalarında buz evciklər.

Ancaq yox, onun məqsədi – səmada iri balınc kimi cənubun ağ günəşidir. Xəritəyə görə isə o hey cənubdan

daha çox qərbə tərəf hərəkət eləyirdi. Əgər o dozanqurdu-da xəritə olsaydı, Dovşan 10 №-li yolla düz cənuba gedə bilərdi. İndi ancaq Lankasterin mərkəzinə girmək, 222 №-li yolla ondan çıxməq, düz Meriləndə enmək, sonra isə 1 №-li yola dönmək qalır. O, "Seterdey ivning post" dəki № 1-in Floridakdan getməsi haqqında qeydi xatırlayıb. Bir stəkan süd və onunla birlikdə alma piroqu götürür, nazik qabıq xırçıldıyar və köpüklənir, onların ora darçın qoymağə ağılları çatmışdı. Anası piroqa həmişə darçın qoyur. O, onluğunu xışıldadır, pulu verir və özündən razı halda avtomobil dayanacağına çıxır. Buradakı kotletlər Bruerdə-kilərdən daha yağılı və istidir, bulkalar isə göründüyü kimi yaxşı bişmişdi. İşlər yaxşılığına doğru gedir.

O, yarım saat şəhərin içində sürünür. 222 №-liyə çıxaraq, Reftondan, Hessdeyldən, Nyu-Providensdən və Kuorrivilldən, sonra Mekaniks-Qrouv – Mexanik Çəmənliliyi və Yunikorn – Taydişdən keçərək cənuba istiqamət alır, bundan sonra hamar yer başlanır, elə qəmgin və xoşagəlməz ki, yalnız Okvuda çatanda o dərk eləyir ki, Meriləndə girib. Radio ilə "Mənə özgə nə əl, nə dodaq lazımdır", Stagger Li Reykonun Plastika firmasından oturacaq üçün şəffaf üzünlərin reklamını, Konni Frensisin ifasında "O əgər mən tüpürsəydim", radio ilə qaraj üçün İdarəolunan qapılar reklamını verirlər, Mel Forne oxuyur. "Mən bütün yolu üzr istəməyə qaçmışam", "Bu köhnə hiss" böyük ekranlı və bir barmaqlı avtomatik sazlama – burnunuzun ucuna qədər çox dəqiq təsvir – "Vestinhauz" televizorunun reklamı, Dueyn Eddinin ifasında "İtalyan kovboyun mahniları", "Yaxşı da...", kağızın dostu diyircəkli qələmlərin reklamını, "Mən daha tamam böyüyəm", şampundan sonra saçı yaxalamaq reklamını, "Gedək səninlə veyllənək", son xəbərləri (prezident Eyzenhauer və baş nazir Harold Makmillan Gettisberqdə danışıqlara başlamışlar; Lxasda tibetililər Çin kommunistlərilə vuruşurlar; bu uzaq, geridə qalmış ölkənin mənəvi rəhbəri dalay-lamanın yeri məlum deyil. Park-avenyudan olan xidmətçi qadın 250 min dollar miras almışdır. Sabah yaz girir), idman yenilikləri (Mayamidə yankılər cəsurlara qarşı, Sankt-Peterburqda açıq yarışlarda kimsə kimləsə heç-heçə oynadı; yerli basketbol yarışlarının hesabı), hava

(buludsuz və mövsümə görə isti), “Bəxtiyar səs”, “Məni burax”, Əmanət Kassaları Vasitəsilə Həyatın Sığorta edilməsi reklamı, “Roksvill P-A” (Dovşan bunu sevir); “Heç bir rəssamın çəkə bilmədiyi şəkil”, Yeni Tərkibli – dərini ləkədən təmizləyir və orada nəyisə emulsiya eləyir. – Üz Qırxmaq üçün Barbazol Pastasının reklamı, Dodi Stivens “Ayaqqabı üçün çəhrayı bağ” oxuyur, Billi Tesman adlı oğlandan məktub – o, maşın altına düşüb və məktuba, açıqcaya görə minnətdar olacaq, “Pti Fler”, “Fanqo” (böyük) Təmiz yun Vil Teks Kostyumlarının reklamı, Henri Mançininin “Söyüşməsi”, “Hamı çə-ça-ça sevir”, Allahın Rəhmi Mətbəx Salfetinin və Gizli Axşamlar süfrələrinin reklamı, “Qəlbimin döyüntüləri”, “Venera” və yenidən həmin xəbərləri verirlər. Dalay-Lama haradadır?

Dovşan Okvuddan sonra dərhal 1 №-li yola çıxır; isti sosiska satılan köşklər, Kelso lövhəsi və tirdən düzəldilmiş daxma kimi görünən yolkənarı qəlyanaltılar gözlənilməz hüznlü təəssürat yaradır. Getdikcə hansısa iri, qaydasız konqlomeratın – indi artıq Filadelfiya yox, Baltimorun ona tərəf uzanması duyğusu daha güclü şəkildə hiss olunur. O, iki dollarlıq benzin vurmaq üçün dayanır. Əslində ona təzə xəritə lazımdır. O, əlində duru sarı pastalı bankalar piramidasından yaşıł koka-kola avtomatının yanında dayanaraq onu açır və pəncərədən içəri axan işıqda oxuyur. Məsələ ikibaşlı it kimi cənuba gedən sahilyanı yolu qoruyan və qərbə gedən Baltimor – Vaşinqton konqlomeratdan necə qopmaqdadır. O, dəniz boyu cənuba getmək istəmir; gözləri qarşısında belə mənzərə dayanır; o, mərkəzdən keçib cənuba – dübbədüz ölkənin yumşaq bəttinə enir, dan yerinin oyatdığı pambıq tarlaları onun şimal nömrə nişanlarına heyrətlə baxır.

İndi o, təxminən, buradadır. Sonra 23 №-li yol sola, yox, sağa dönəcək. Bu, o deməkdir ki, xəritə ilə yuxarı, sonra isə geriyə, Pensilvaniyaya ancaq buradan Şosville o nömrəsiz nazik göy xətlə göstərilmiş dar yolla gedə bilər. Sonra bir az aşağı getməli və yenidən 137 №-liyə dönməli. Bundan sonra – uzun əyri ilə 482 №-li və 31 №-li ilə kəsişmədir. Dovşan artıq necə döndüyünü və 26 №-li qırmızı xətti keçdiyini, sonra isə o yolla növbəti 340 №-liyə getdiyini hiss eləyir. O da qırmızıdır; Dovşan barmağını

onun üstündə sürüsdürür və birdən hara getmək lazımlı olduğu ağılna gəlir. Soldan, şimal-şərqdən cənub-qərbə üç paralel qırmızı xətt uzanır və Dovşan, doğrudan da, hiss eləyir ki, onlar Appalaçey vadisilə aşağı şütyürlər. Əgər onlardan biri ilə getsən, onda səhərə yaxın navalçadakı kimi gözəl bəhərli pambıq düzənlərinə yumbalanacaqsan. Hə. Ora düşməyinə bəndən ki, geridə qalan dolaşılıq – hərc-mərclik haqqında olan bütün fikirlərdən dərhal silkinə biləsən.

Dovşan benzindoldurma məntəqəsinin xidmətçisinə, gənc hündür zənciyə benzin üçün iki dollar verir və onu kisəyəoxşar firma kombinezonunda yırgalanan bu tənbəl, qıvraq bədəni qucaqlamaq kimi mənasız – cəfəng istək bürüyür. Burada xeyli istidir. İsti hava benzindoldurma məntəqəsinin işçiləndircisi ilə ay arasında qəhvəyi-bənövşəyi qövslə titrəyir. Pəncərədə duru mum pastalı yaşıl bankanın üzərindəki saat 9.10-u göstərir. Nazik qırmızı saniyə əqrəbi təmkinlə rəqəmlərə nişan vurur və Dovşanı onun hamar yol vəd etməsi heyətləndirir. O, öz “ford”una soxulur və maşının isti, bürkülü içini girib “Hamı çə-ça-ça sevir” mızıldamağa başlayır. O, əvvəlcə ürəklə gedir. Qara qudrobla, ağ asfaltla, şəhərlərin və çöllərin içindən, siqnal səslərinin namərdcəsinə nə isə vəd elədiyi dörd yolayıcından Dovşan birbaşa cənuba dönmək istəyini boğur. Onun yanındaki oturacaqda xəritə var. Hansısa heyvani instinct ona qərbə getdiyini deyir.

Bu yerlər get-gedə daha vəhşiləşir. Yol iri gölləri dolasıb keçir və şam meşəsi tunelinə soxulur. Külek şüşəsinin qabaq hissəsində telefon naqilləri ardi-arası kəsilmədən ulduzları qırmanclayı. Yavaş-yavaş radioqəbuledicidə musiqi kəsilir, yeniyetmələr üçün rok-n-roll köhnə motivlərlə, kinofilmlərdən olan melodiyalarla və qırıncı illərin təsəlliverici-fərəhləndirici mahniları ilə əvəz edilir. Dovşan fikrən ər-arvad cütlüyünü görür – kinodan və restoranda şam yeməyindən sonra onlar evə, gələn dayələrin yanına tələsirlər. Sonra melodiyalar birdəfəlik donur və onda həqiqi gecə musiqisi öz vəzifəsinə başlayır – royal və vibrofon nohurun səthində ləpə kimi sıniq oktavalar salxımı ucaldır. Ətrafda klarnet şellənir, saksafonlar yenidən və yenidən eyni səkkizliyi təsvir edir. Dovşan Vestminsterdən

keçib-gedir. Frederikə qədər sürünməyi əbədiyyət çəkir, 340 №-liyə çıxır və Potomakı kəsib keçir.

Gecəyarısı yuxusu gəlməyə başlayır və o, yol kənarındaki kiçik restoranın yanında qəhvə içməyə dayanır. Bütün başqa müştərilərdən nə iləsə – məhz nə ilə olduğunu heç cür anlamır – fərqlənir. Bunu onlar da hiss eləyiblər və ona ağır baxışlarla nəzər yetirirlər; gözləri eynilə xırda metal basmadüymə kimi, əyninə zəncirlənmiş gödəkcə geymiş, ayrıca kabinetlərdə üçünə bir qız oturmuş gənc-lərin ağ üzlərindən görünür; qızların çəhrayı saçları dəniz yosunları kimi asılıb yellənir, yaxud piratların xəzinəsindən oğurlanmış kimi yöndəmsizcəsinə qızıl sancaq vurulub. Piştaxtanın yanında ortayaşlı, əyinlərində palto ər-arvadlar dodaqlarını uzadaraq çöplə sodalı boz dondurma sümürürlər. Onun peyda olması ilə yaranan ümumi səsküy içində piştaxta arxasındaki yorğun qadınların artırılmış lütfkarlıqları onun yadlığını daha qabarlıq göstərir. O, sakitcə qəhvə sifariş eləyir və qarnındakı spazmani boğaraq fincanın qıraqlarına göz qoyur. O fikirləşirdi, o oxumuşdu ki, Amerika dənizdən-dənizə kimi hər yanda eyni cürdür. Maraqlıdır, mən yalnız bu adamlar üçün yadam, yoxsa bütün Amerika üçün?

O, küçədə, soyuq havada arxa tərəfdə ağır addım səsləri eşidib diksinir. Ancaq bu, vur-tut hansıa sevgililərin öz maşınlarına tələsmələridir; onların bir-birinə hörülülmüş əlləri dəniz ulduzu kimi qaranlığın içindən sürətlə ölüb-keçir. Onların maşınının nömrə nişanında qərbi Virciniyanın indeksi var. Onun özünükündən başqa, yerdə qalan bütün nömrələrdə eyni indeksdir. Yolun o biri tərəfindən meşə yuxarı elə dik qalxır ki, dağın ətəklərindəki ağacların başı yüngülçə rəngi qaçmış mavi döşəkağına yapışdırılmış dış-dış kəsilmiş karton vərəqini xatırladır. Dovşan ikrəh hissi ilə öz “ford”una girir, ancaq maşındakı boğuq hava onun yeganə siğınacağıdır.

O, qatılanın gecənin içindən keçib-gedir. Yolu əsəbi-ləşdirici ləngliklə dolaşır: işıq faraları hara yönəlirsə, onun qarşısında mütləq yolun qara divarı dayanır. Qudron şinləri əldən salır. Dovşan dərk eləyir ki, yanaqları hirsindən yanır; o, su pərilərilə ağızınan dolu meyxanadan çıxan həmin vaxtdan hirslənir. Elə hirslənib ki, ağızı qupqurudur,

burnununsa suyu axır. O, ayağını döşəməyə basır. Sanki, ilan-yolu əzmək istəyərkən maşın, az qala, torpaq xəndəyə aşır. Birtəhər döndərir, ancaq spidometrin əqrəbi hey sürətin qanuni həddindən sağa tərəf meyil eləyir.

O, radionu yandırır – artıq musiqi adama axınlı aşağı tökülen çay kimi gəlmir; onunla iri şəhərlərin səsilə danışır, sürüşkən əllərilə başına şappildadır. Ancaq o, yaranmış sakitlikdə bu fikirləri yaxına buraxmir. Fikirləşmək istəmir, yatmaq və yumşaq qum balıncda oyanmaq istəyir. O nə axmaqdır, nə eşsəkdir ki, belə az yol sürüb. Artıq gecə yandır, gecənin yarısı uçub gedib.

Bu yer inadla dəyişilməz qalır. Uzaqlaşdıqca bura Maunt Cacin ətrafinı daha çox xatırladır. Yol kənarına qalaqlanmış torpaq boyunca həmin zibili, eynilə həmin malların reklamını bildirən həmin sürtülüüb dağılmış lövhələr – onları almaq kimin aqlına gələ bilər, aydın deyil. Faraların uzaq işığı çılpaq budaqları – sonsuz şəbəkəyə bürüyür. Bu şəbəkə indi hətta daha sıxıdır.

Onun içindəki heyvani başlanğıc sürəkli şəkildə etiraz eləyir, qərbə tərəf hərəkət eləmək istəmir. Beyni inadla öz fikrində dayanıb durur. Harasa gedib çatmağın yeganə yolu hara gedəcəyin haqqında qəti qərara gəlmək və getməkdir. Frederikdən sonra sola 28 mil getmək lazımdı, ancaq bu 28 mil artıq arxada qalıb, instinctlər qəti əleyhinə olsa da, o, sola – heç bir göstərici olmayan enli yola dönür. Bununla belə burası da var ki, onun xəritədəki qalınlığına görə heç bir göstərici olmalı deyil. O, onsuz da, bilir ki, bu ən qısa yoldur. Xatırlayır ki, Marti Totero onun məşqçisi olduğu vaxt o, Dovşan cərimə zərbələrini aşağıdan atmaq istəmirdi, ancaq nəticə etibarilə axırda məlum olurdu ki, məhz bu düzgün imiş. Dünyada hər şey məhz belə qurulub – düz yol əvvəlcə əyri görünür. Bizim etiqadımızı sınamaqdan ötrü.

Yol hələ uzun müddət enli və etibarlı olaraq qalır, ancaq birdən birtəhər yamanmış sahə başlayır, sonra isə yuxarı qalxır və nazılır. Plana görə yox, daha çox təbii olaraq xəndəklər quzulayıb töküür, hər iki tərəfdən meşələr yola gəlib çatlığından yol nazılır: yol yuxarı millənərək dəli kimi oynayır, sonra birdən heç nədən öz asfalt dərisini atır və soxulcan kimi torpağa tərəf sürünür. İndi Dovşan artıq

başa düşüb ki, bu, həmin yol deyil, ancaq maşını saxlamaga və geri döndərməyə qorxur. Sonuncu işiq gələn ev çoxdan arxada qalıb. O, six otluğu dolanıb keçmək istəyən vaxt kolluq maşının qanadındaki rəngi cızır. Faraların işığında ağacların yalnız bircə gövdələri və aşağı budaqları görünür; sürünen kölgələr cəngəlliyyin içindən hörümçək torunun qara ürəyinə tərəf geri çəkilir və Dovşan ehtiyatlanır ki, işıqlar orada hansısa vəhşi heyvanı, yaxud kabusu qorxutsun. O, sürəti dua eləməklə saxlayır, Cac dağında hətta ən six kol basmış meşə ciğirinin da mütləq bir vadidə gətirib çıxardığını xatırlayaraq dua eləyir ki, yol dalana dirənməsin.

Qulaqları güyüldəməyə başlayır – yüksəklik özünü göstərir. Duaya cavab olaraq onun gözlərini qamaşdırır. Uzaq virajda ağaclar alov dillərilə yuxarı qalxır; uzaq işıqları yandırılmış avtomobil döngənin arxasından sıçrayır və düz onun üstünə gəlir. Dovşan xəndəyə tərəf sürüşür və ölüm kimi simasız maşın onunkundan iki dəfə artıq sürətlə yanından ötüb-keçir. Dovşan iki dəqiqə bu əclafın qaldırıldığı tozun içində sürüñür. Ancaq xoş yeniliklə təsəlli tapır – yol, hər halda, harasa aparır. Tezliklə hansısa parka çatır. Faralar SİZDƏN XAHİŞ EDİRƏM yazılış yaşıl bankaları işıqlandırır, hər iki tərəfdən ağaclar seyrəkləşir və onların arasında kiçik yay mızlərinin, pavilyonların və ayaqyolaların düz xətləri görünür. Avtomobilərin hamar əyriklikləri də peydə olur; bəziləri lap yoluñ yanında dayanıb, ancaq sərnişinlər görünmürlər. Beləliklə, dəhşətlər yolu, əslində, məhəbbət ciğiri imiş. Daha yüz yard və o artıq yoxdur.

O, düz bucaq altında üzərində dağ silsiləsinin qara bulud kimi asıldıği geniş hamar şoseyə dirənir. Bir maşın fit verə-verə şimala fitilləyir. Başqası fit verə-verə cənuba. Heç bir göstərici yoxdur. Dovşan sürət dəyişmə bucağını neytral vəziyyətə çevirir, əl əyləcini çəkir, salonda işığı yandırır və xəritəni öyrənir. Onun əli və ayağı əsir. Soyuqlamış göz qapağının arxasında yorğun beyni zoqquldayır; yəqin, artıq birin yarısıdır, əgər çox deyilsə. Şose boşdur. O, keçib-getdiyi yolların nömrəsini və şəhərlərin adını unudub. Frederiki xatırlayır, onu tapa bilmir və axırdı başa düşür ki, onu, ümumiyyətlə, heç vaxt olmadığı Vaşinqtondan qərb tərəfdə axtarır. Xəritədə uzun adların,

kiçik şəhərlərin, kvadratçıların, dairələrin və ulduzların xeyli qırmızı, göy xətləri var. O, baxışlarını yuxarı yönəldir, ancaq tanıldığı yeganə xətt Pensilvaniya ilə Merilənd arasındakı sərhədin düz qırıq-qırıq xəttidir. Meyson-Dikson xətti. O, bu haqda oxuduğu məktəb sinfini xatırlayır: döşəməyə bərkidilmiş parta cərgələri, cizilmiş lək, ağımtıl qrifel lövhə, giriş boyunca əlifba sırasında göyçək qızlar. Dovşan gözlərini küt-küt bərəldir. O, başında can atlığı sahildəki dalğa səsini xatırladan saatın son dərəcə leng, sakit və gec-gec çıqqıldıdığını eşidir. Gözlərinin üstüne çökmüş duman içərisindən nəzərlərini yenidən xəritəyə zilləyir. Baxış dairəsində ani olaraq "Frederik" baş qaldırır, ancaq onun yerini müəyyən eləməyə çalışan Dovşan onu dərhal da itirir və qeyzindən burnunun üst hissəsi sizildamağa başlayır. Adlar əriyir və onun qarşısında bütün xəritə – qırmızı, göy xətlərdən və ulduzlardan ibarət, onun haradasa çəşib qaldığı tor baş qaldırır. O, qəzəbindən boğula-boğula xəritədən yapışır, ondan iri üçbucaq qopardır, bu parçaları – qalan hissəni iki yerə cirir, bir az sakitləşərək bunları bir-birinin üstünə qoyur, iki bölür, sonra yerdə qalan altısını – sixla biləcək balaca topu qalana kimi cirir və sairə. O, şüşəni aşağı salır və onu çölə atır, top partlayır, kağız qırıntıları quşun qandasından lələk çəkilən kimi maşının üzərində yuxarı qalxır. O, şüşəni qaldırır. Bütün günahlar əyninə iki köynək geyən o eynəkli fermerdədir. Bu tip onu necə də boğaza yihib. O, bu özündənrazılığı, bu mötəbərliyi heç cür başından çıxara bilmir. Artıq orada ona ilişmişdi, burada da ilişməkdə davam eləyir, fermer eynilə botinkalarının həddən artıq uzun bağı, yaxud da botinkalarına düşüb qalmış ağaç qırıntısı kimi onun ayaqlarına dolaşır. Bu tip əməlli-başlı kinayə saçır – ya ağızından, ya əllərinin səlis hərəkətlərindən, ya tüklü qulaqlarından; onun bütün bədəni hansısa aydın olmayan tərzdə Harrinin üreksiz, sözsüz ümidi ləri üzərində masqaraya qoyma saçırı, ayağı altından torpaq qaçırdı. *Əvvəlcə hara getmək istədiyini qərarlaşdır, sonra get* – şübhəsiz ki, əsas mətləb bunda deyil, ancaq, hər halda, burada nəsə var. Orada nə olur olsun, duyma qabiliyyətinə etibar eləsə, artıq Cənubi Karolinada idi. İndi siqaretin əsl vaxtı olardı, o, duyma qabiliyyətinin nə

dediyini başa düşməyə kömək eləyərdi. O, maşında bir-iki saat mürgüləmək qərarına gəlir.

Ancaq geridə, öpüş çəmənliliyində motor gurlayır, faralar dairə çizir və Dovşanın peysərinə dirənir. O, xəritəyə baxmaq üçün düz yolun ortasında dayanır. Getmək lazımdır. Onu səbəbsiz qorxu bürüyür, elə bil, dalınca düşüb-lər; arxa güzgüünü fincan kimi ağızınacan dolduraraq yenə hansısa faralar bir-birinə qarışır. O, qoşqunu sıxır, birinci sürəti işə salır və əl əyləcini buraxır. O, şoseyə çıxaraq ins-tinkтив olaraq sağa, şimala dönür.

Evə aparan yol xeyli asandır. Onda xəritə olmasa da, benzин, demək olar ki, qurtarsa da, Xeycerstaunun yaxınlığında sehrli çubuğun hərəkətiyləymiş kimi gecə benzindoldurma məntəqəsi Mobil və Pensilvaniya Avtostradasına yolu göstərən yaşıł işıqlar peyda olur. İndi radio heç bir reklamsız sakitləşdirici lirik melodiyalar və əvvəlcə Harris-berqdən, sonra isə Filadelfiyadan göndərilmiş radiodalğa verir, onu səhvsiz olaraq öz arxasınca aparır. O, yorğunluq maneəsini dəf etdi və sakit, yasti, heç nəyin mənası olmayan aləmə daxil oldu. O, bu aləmə, adətən, basketbol oyununun sonuncu dördədəbir hissəsində tamaşaçıların fikirləşdikləri kimi hesab xatırınə yox, öz şəxsi ləzzəti üçün qəcdiği vaxt keçirdi. Meydanda sənsən, bəzən top, bir də deşik, tordan qəşəng tuman geymiş gözəl hündür deşik, orada sənsən, yalnız sən və bu saçılı üzük, hərdən adama elə gəlir ki, o düz sənin burnunun altına enib, hərdən də o, uzaq, kiçik və bərk olaraq qalır. Necə də qəribədir – sən bütün bunları çoxdan barmaqlarınla, əllərinlə, hətta gözlərinlə duyursan – ehtirasın coşqunluğunda o, üzüyün hər yerini dolanan ayrı-ayrı iplərin bağ kimi bir-birinə necə eşildiyini ayırd edirdi – tamaşaçılar isə xeyli sonra qışkırmaga və əl çalmağa başlayırlar. Amma lap əvvəldə bütün şəhərli azarkeşlərin ucuz yerlərdə oturaraq bir-birlərini dirsəklərilə itələdikləri, müəllimlərinse bilicilərlə daha zirək-zirək zərafat mübadiləsi apardıqları vaxt məşqdə adama elə gəlir ki, bütün bu kütlə sənin içində, ciyərində, qarnında, ağciyərində oturub. Bir gonbul, bax onun ağlına Dovşanın qarnının lap dibinə girmək geldi, ondan bütün dizləri titrəyirdi. “Ey, komandor! Vur! Qoy nəfəslərini dərsinlər!” Dovşan indi onu rəğbətlə xatırlayıb – bu oğlan üçün o, əsl qəhrəman idi.

Bütün səhər, bütün bu erkən qaranlıq saatlar musiqi səsi gəlməkdə davam edir, yol nişanları isə ona yolu göstərməkdə davam eləyir. Sanki, beyin zəifdir, ancaq diribaş əlil – o, balıncda itib-batmışdı, uzun dəhlizlə isə bütün bu musiqi ilə və coğrafiyadan coğrafi məlumatlarla xidmətçilər vurnuxurlar. Onda, eyni zamanda, hansısa qeyri-normal səthi həssaslıq peyda oldu, sanki, onun dərisi düşüñür. Sükan əlində, sanki, nazik qırmancdır. Dovşan onu yüngülçə döndərərkən valın necə bərk firlandığını, difərensiyalın dişli çarxının dişlərinin bir-birinə keçdiyini və podşibniklərin bərk yağılmış kiçik qanovunda şarların diyləndiklərini duyur. Yolun kənarındaki fosforlu göz qırpanlar gənc Düpon qızları haqqında fikir oyadırdı: onların çılpaq bədənləri cərgə ilə iri güzgülü rəqs salonlarında və axşam tualetinin parıltısı altında bilinir. Varlı qızlar frigidirlərmi? O, heç vaxt bilməyəcək də.

46

Maraqlıdır, geri yolda göstəricilər niyə belə çoxdur? Cənuba getdiyi vaxt onlar o qədər az idilər ki, əlbəttə, hara getdiyi haqqında anlayışı belə yoxdur. Avtostradadan Bruerə gedən yola dönür, bu yol onu birinci dəfə benzin götürdüyü kiçik şəhərə gətirir. O, BRÜER 16 göstəricisi olan yola dönərkən əsas küçənin o biri tərəfində həmin dozanqurdunun kor bucaqaltında dayanmış benzindoldurma çənlərini və onun bel, tilov parıldayan dükanının qaranlıq pəncərəsini görür. Pəncərənin ağızında çox gözəl mənzərə var. Hava bir balaca bənövşəyi dan yeri rəngi alıb.

Radio musiqisinin uzun aysberqi isti hava və kənd təsərrüfatı məhsullarının qiyməti haqqında məlumatlarla partlayır.

O, Bruerə cənubdan girir və sübhün dumanında onun qarşısında şəhər əvvəlcə evlərdəki kimi görünür. Yol boyunca ağaclar arasında uzaqlaşdıqca bir-birinə daha yaxın dayanan, sonra bitkilərdən məhrum olan sənaye səhərasına çevrilmiş ayaqqabı fabrikləri, mayedoldurma fabrikləri, zavodların avtomobil dayanacaqları, elektron elementlərin istehsalı zavodlarına çevrilmiş trikotaj fabrikləri və filəoxşar qazholderlər qalaqlanmış tullantılar bataqlığından yuxarıda, ancaq zirvəsindən aşağıda Bruer cəmisi bircə kərpic çalarlı sapdan toxunmuş isti xalça

kimi dağın mavi donşarından görünür. Dağın üzerindeki ulduzlar sönür.

O, Çapan At çayının üstündəki körpünü keçir və indi tanış küçərlə şütyüür. Üorren-avenyu ilə şəhərin cənub hissəsini kəsib keçmir və şəhər parkının yanında 422 №-li yola çıxır. Bir neçə qoşqulu fisildayan yük maşınları cəmiyyətində dağı qurşaq kimi dolanır. Uzaq yamacə siksilmiş dan yerinin çəhrayı zolaqları onların təkərləri altında od tutub yanır. O, Mərkəzi küçədən Cekson-rouda – sol tərəfə dönərkən böyür ilə, az qala, yolun ortasında tənbəl-tənbəl gözə dəyən süd maşının toxunacaqdı. Cekson-roudları bir az da gedir, valideynlərinin evinin yanından Keqerayz tərəfinə – dalana dönür. Soyuq şəfəq qəfildən binanı boz, solğun çəhrayı işığa boyayır. O, baxımsız toyuq hinini; lal-dinməz bak emalatxanasını arxada qoyur və maşını klubdan çıxan hər bir kəsin onu mütləq görəcəyi talvarla örtülmüş həyatın artırmasının bir neçə addımlığında “Gün işığı” İdman Assosiasiyanın qabağında saxlayır. Dovşan üçüncü mərtəbənin pəncərəsinə ümidi baxır, ancaq orada işıq yoxdur. Əgər Totero oradadırsa, o hələ yatır.

Dovşan mürgüləmək qərarına gəlir. Pencəyini çıxardaraq onunla adyal əvəzinə sinəsini örtür. Ancaq get-gedə daha işiqlaşır, qabaq oturacaq həddən artıq qıсадır və çıyılneri sükana dırənir. Arxa oturacağa keçmək – əldə-qayırlıma olmaq deməkdir. O isə vacib olanda bir andaca buradan getmək imkanına malik olmalıdır. Həm də həddindən artıq bərk yatmaq istəmir, birdən Totero gözündən yayınar.

Beləliklə, o, uzun ayaqlarını namunasıb şəkildə qatlayaraq uzanır və soyuqlamış gözlərilə sükanın üstündən qabaq şüşədən səhər səmasının təzə-tər maviliyinə baxır. Bu gün şənbədir və səma həmişə şənbələrdə olduğu kimi aydınındır, əngin və şəffafdır (lap uşaqlıqdan şənbənin səhər səması Dovşana qarşidakı uzun oyundan qabaq boş tablo kimi görünən vaxt).

Fufbol, xokkey, teterbol, oxatma... Döngədən maşın keçir. Dovşan gözlərini yumur və dünənki qaranlıq gecənin ardi-arası kəsilməyən maşın səs-küyündən titrəyir. O, yenidən meşə, dar yol, qaranlıq, maşınlarla dolu çəmənlilik, hər

çəmənlikdə də susan cütlük'lər görür. O, yenidən öz məqsədi haqqında fikirləşir – səhər erkən, Meksika körfəzinin sahilində uzañmaq və ona elə gəlir ki, sanki, avtomobilin kələ-kötür oturacağı həmin qumdur, oyanan şəhərin gurultusu xışlı, dəniz piçiltisidir.

Bircə yatıb Toteronu gözdən qaçırmayıyadı. O, gözlərini açır və özünün dar sərdabəsindən çölə çıxmağa çalışır. Yatıb qalmayıb ki? Ancaq səma eynən həminkidir.

O həyəcanla avtomobilin pəncərəsi haqqında düşünür. Dirsəyi üstə qalxaraq bir-birinin dalınca onları yoxlayır. Başı üzərindəki şüşə azca aşağı düşüb, onu möhkəm bağlayır və bütün dayandırıcı basmadıymələri basır. Təhlükəsizlik onu ümidsizcəsinə taqətdən salır. O, dizlərini qucaqlayaraq qıç olmuş halda sifətini oturacaqla söykənəcək arasındaki boş yerə basır. Dizləri tarım şaquli balışa dirənir və o, təəssüfdən, pərtlikdən tamam-kamal oyanır. Maraqlıdır, onun oğlu harada gecələyib, Cenis nə eləyib, həm bu, həm o valideynlər onu harada axtarıblar? Polis bilirmi? Polis haqqında düşünəndə hali xarablaşır. Geridə qalan saralmış gecə burada, bu yerdə ona telefon danışqlarındaki şəbəkə kimi gəlir; tələsik səfərlər, göz yaşı axıtmak və söz zəncirinin onun gecəsinin içindən həyəcanla keçən, vurnuxan ağ sapları indi saralıb, ancaq hələ də qalıb və bu görünməz, sərt küçələrin üzərindən asılan şəbəkənin lap mərkəzində son dərəcə sakit halda özünün bərk bağlanmış boş qəfəsində uzanıb.

Taqqıltı və yarıqaranlılıqda qağayılar, yad çarpayıda onun hər işi əla alınır, di gəl özünükü ilə heç vaxt. Ancaq yaxşı şeylər də olub. Cenis hətta toydan sonraki ilk həftələrdə də bədənini göstərməkdən utanırdı, ancaq bir dəfə axşam o, heç bir özgə fikri olmadan vanna otağına girdi və birdən gördü ki, buxar güzgüni tutub, Cenis isə – o, indicə duşun altından çıxmışdı – özündən çox razi halda, əlində kiçik mavi məhrəba, qətiyyən utanmayaraq tənbəl-tənbəl durub baxır, əyilir, dönür və onun sifətinin ifadəsinə gülür – gör indi necə imiş – və öpüşmək üçün ona sarı uzanır; Cenisin buxardan çəhrayılaşmış bədəni və sürüşkən yumşaq peysəri: Dovşan yerini rahatlayır və xatirəni qaranlıq rəflərə qovur; Cenisin peysəri sürüşkən, kürəyi elastikdir. O ayağıyla qapının dəstəyini vurur və ağı-

yaxındakı bak emalatxanasındaki bir-birinə dəyən metalin zərbə səslərinə qarışır. İş başladı. Saat səkkizdir – səkkiz saat? Dodaqlarının necə qurumasına baxanda artıq çox keçib. Dovşan gərnəşir və oturur: üstünə örtdüyü pencək yerə sürüşüb və o, tərləmiş şüşədən, həqiqətən də, döngə ilə gedən Toteronu görür. O, artıq köhnə fermer evinin arxasında gözdən itməkdədir. Dovşan maşından sıçrayıb çıxır, pencəyi ciyinənə atır və onun dalınca götürülür.

– Mister Totero! Ey, mister Totero! – onun səsi uzun saatların sükutundan sonra qırıq-qırıq və xırıltılı gəlir.

Adam geri boylanır: onun görkəmi Dovşanın gözlədiyindən daha qəribədir. Uzaqdan iri, yorğun cırdana oxşayır, yekə, dazlaşan baş – iri idman döşəkçəsi, ayaqları yoğun kötük parçası göy şalvar, onlar həddindən artıq uzundur, qırışlar əyilib və çəkmələrinin üstünə ziqzaqla salanır. Dovşan qaçışını yavaşıdır və sonuncu addımlarında ağılına həyəcanlı fikir gəlir, onu səhv salmayıb ki?

Ancaq Totero məhz lazım olan sözü tələffüz eləyir.

– Harri, – deyir, – valehedici Harri Enqstrom. – O, sağ əlini Harriyə uzadır, sol əli iləsə bərk-bərk onun ciyinindən yapışır. Dovşan xatırlayır ki, onun əli həmişə ağır olub. Totero durur və Dovşanı buraxmayaraq pərt halda gülümsəyir. Onun burnu əyilib, gözünün biri geniş açılıb, ikincisinin üzərinə ağır göz qapaqları çöküb. İllər keçdikcə onun sıfəti daha asimmetrik olur. O, qeyri-bərabər dazlaşır – tumarlanmış ağı və açıq-qəhvəyi saçlar qafasını zolaqlarla örtür.

– Mənə sizin məsləhətiniz lazımdır, – Dovşan deyir.

– Yəni əslində mən bir yerdə yuxumu almaq istərdim. – Totero susur. Onun gücü də elə bu sükütlü pauzalardadır. O, bu cür pedaqoji üsul öyrənib, cavab verməzdən əvvəl nə qədər ki sözlər daha tutumlu deyil, bir xeyli sus.

– Bəs evdə sizdə nə olub? – nəhayət, o soruşur.

– Deyəsən, heç mənim evim yoxdur.

– Necə yəni yoxdur?

– Ora darıxdırıcı idi. Mən qaçmışam. Doğrudan.

Yeni pauza. Dovşan gözlərini qıyrı – asfaltdan sıniş düşən gün gözünü qamaşdırır. Sol qulağı güyüldəyir. Sol tərəfdəki dişi də indicə ağınyacaq.

– O qədər də ağıllı hərəkət deyil, – Totero qeyd eləyir.

– Orada dəhşətli hərc-mərclik vardı – orada it yiyesini tanımirdi.

– Nə mənada?

– Özüm də bilmirəm. Arvadım alkoqolikdir.

– Bəs sən ona kömək eləməyə cəhd göstəribsən?

– Hə, əlbəttə. Ancaq necə?

– Onunla içibsən?

– Yox, ser, heç vaxt. Mən bu zibili həzm eləmirəm. Sadəcə, tamına dözə bilmirəm. – Dovşan hazırlıqlı halda cavab verir, o fəxr eləyir ki, öz bədəninin qayğısına qalib və indi bu haqda keçmiş məşqçisinə xəbər vermək imkanına malikdir.

– Bəlkə, lazıim olmuş, – bir dəqiqlik dən sonra Totero qeyd edir. – Bəlkə, sən bu həzzi onunla bölüşəydin, o, özünü saxlaya bilərdi.

Günəşdən gözü qamaşan Dovşan yorğunluqdan mat 50 qalib deyilənlərin mənasını anlamır.

– Sən, gərək ki, Cenis Springerlə evlənmisən? – Totero soruşur.

– Hə. Aman Allah, o necə axmaqdır. Dözlüməz dərəcədə axmaqdır.

– Harri, bunlar çox amansız sözlərdir. Belə danışmaq olmaz. Heç bir canlı haqqında.

Dovşan başı ilə təsdiqləyir. Belə görünür ki, Totero buna əmindi. O, Toteronun pauzalarının ağırlığından zəifləməyə başlayır. Onlar daha uzun çəkir, sanki, Totero özü də onların çəkisini duyur. Dovşan yenə qorxur – onun qoca məşqçisinin başına hava gəlməyib ki? Və hər şeyi əvvəldən başlayır.

– Fikirləşdim ki, bəlkə, ikicə saatlığa “Gün işığı”nın bir yerində gözümüzün acısını alım. Yoxsa evə getmək lazıim gələcək. Mənsə boğaza yiğilmişam.

Totero onu son dərəcə yüngülləşdirərək əl-ayağa düşməyə başlayır, qoluna girir, döngə ilə geri aparrı və deyir:

– Hə, hə, əlbəttə, Harri, sənin görkəmin dəhşətlidir, Harri. Dəhşətlidir.

O, dəmir kimi əllərilə Dovşandan yapışıp lap sıxılmış sümüklərini bir-birinə sürtməsinə məcbur eləyərək onu irəli itələyir. Toteronun öldürүүчи yapışmasında nəsə ağılsız bir şey var. İndi onun səsi aydın, tələsik, şən gəlir və

sanki, iti bıçaq kimi Dovşanın pambıq tək yumşaq bədəninə sancılır.

– Sən məndən iki şey istədin, – Totero deyir. – İki şey. Yatmaq üçün yer və məsləhət. Deməli, Harri, sənə yatmağa yer verərəm, bir şərtlə ki, Harri, sən oyananda ciddi söhbətimiz olacaq, sənin ailə həyatının böhranı haqqında uzun və ciddi söhbət. Harri, indidən deyim ki, sənin haqqında çox da narahat deyiləm, səni lap yaxşı tanıyıram və arxayınam ki, itib-batmazsan. Harri,ancaq məsələ səndə deyil, Cenisdədir. Sənin hərəkət koordinasiyan onda yoxdur. Söz verirsən?

– Yaxşı, axı nə?

– Söz ver ki, Harri, biz səninlə ona necə kömək eləməyi ətraflı şəkildə müzakirə eləyəcəyik.

– Yaxşı, ancaq mən, yəqin ki, bacarmayacağam. Yəni demək istəyirəm ki, o, mənə elə də lazımdır. Lazımdır, indi isə yox.

Onlar sement pilləkənlərlə və taxtalarla mismarlanmış girişə yaxınlaşırlar. Totero qapını öz açarı ilə açır. Bina boşdur, susmuş bar yarıqaranlığa bürünüb, kiçik dəyirmi mızlərin arxasında heç kimin oturmadığı vaxtlar o, adama zəif və laxlaq gəlir. Piştaxtanın arxasında divardakı elektrik reklamı söndürüülüb və ölüdür – toz borucuqları və zahiri bəzək. Totero həddən artıq uca səslə deyir:

– İnanmiram. İnanmiram ki, mənim ən yaxşı şagirdim belə əcaib məxluqa çevrilib.

Əcaib məxluq – bu söz, onlar ikinci mərtəbəyə qalxıqları vaxt arxalarınca – pilləkənin pillələrini də gurultu ilə tappildadır.

– Mən bir az yatım, sonra fikirləşməyə çalışaram, – Dovşan üzrxahlıq edilmiş kimi dillənir.

– Afərin. Bizə də elə bu lazımdır.

Maraqlıdır – kimə yəni – bizə? Bütün mızlər boşdur.

Günəş alçaq tozdan qaralmış batareyanın üzərindəki qəhvəyi pərdələrdə qızılı kvadratlar çəkir. Döşəmənin çılpaq dar taxtaları üstündə kişi ayaqları yolu korlayıb.

Totero onu heç vaxt girmədiyi qapıya tərəf aparır; o, divara mismarlanmış əl nərdivanına oxşayan əyri pilləkənlə çardağa qalxır, pillələrin arasından elektrik naqilləri və cirilmiş divar kağızları görünür. Yuxarı kifayət qədər işiqlidir.

– Bu da mənim qalam, – deyir gödəkcəsindəki cibin qapağını qurdalayan Totero.

Xırdaca otağın pəncərəsi şərqə açılır. Pərdədəki yarıq gün işığının uzun bucağını, üstünə örtük salınmayan əsgər çarpayısının üzərindəki yan divara salır. İkinci pərdə qaldırılıb. Pəncərələrin arasında bir-birinə bağlanmış altı – üçü dikenə, üçü eninə pivə yeşiyindən məhərətlə düzəldilmiş kamod var. Yeşiklərdə camaşırxananadan gətirilmiş sellofan torbalarda üst köynəkləri, səliqə ilə qatlanmış alt köynəkləri və trusular, cüt-cüt qoyulmuş corablar, cib dəsmalları, silinmiş tuflilər və içində daraq keçirilmiş paltar şotkası. İki iri mixdan çıyinliyə keçirilmiş parlaq, şüx tonda olan qısa idman gödəkcələri asılıb. Toteronun təsərrüfat qayğıları paltardan o yana uzanıb getmir. Bütün döşəmə toz içindədir. Hər yanda “Neyşnel geoqrafik”dən komikslərə və gənclər üçün keçmiş cina-yətkarların avtobioqrafiyalarına kimi qəzet və hər cür jurnal qalaqları gözə dəyir. Toteronun mənzili hiss olunmadan çardağın yerdə qalan hissəsinə keçir – pinokl oyunu üçün turnir cədvəlinin saxlandığı anbar, bilyard mizləri, hansısa taxtalar, metal çəlləklər və hörülülmüş oturacaqlı sıniq stillar, nazik dəmir tor rulonu, iki maili qoyulmuş tir arasına bərkidilmiş xırda borudan mənzilin uzaq künkündəki pəncərədən düşən işığın yolunu kəsən softbol oyunu üçün kostyumlar asılıb.

– Burada ayaqyolu var? – Dovşan soruşur.

– Aşağıda, Harri, – Toteronun canlanması ölüziyib, o, pörtən kimi görünür. Dovşan ayaqyoludan qocanın yuxarıda necə əl-ayağa düşdüyünü eşidir, ancaq geri qayıdanda heç bir dəyişiklik görmüür. Yataq hələ salınmayıb.

Totero gözləyir, Dovşan da həmçinin və yalnız bir müd-dətdən sonra ona çatır ki, Totero onun necə soyunacağına baxmaq istəyir; o soyunur və trusik-maykada qırış-qırış isti yatağa cumur. Dovşan üçün qocanın kahasına girmək iyrənc olsa da, sevinir ki, nəhayət, gərnəşə, uzana, yanında sərin, bərk divarı hiss eləyə, xeyli aşağıda mümkündür ki, onun dalınca düşən maşınların – avtomobilərin necə ötüb-keçdiyini duya bilər. O, Toteroya bir-iki söz deməkdən ötrü başını döndərərkən təəccübələ tək qaldığıni görür. Pilləkənin dibində çardağa açılan qapı bağla-

nib, birinci və ikinci pilləkən marşı ilə uzaqlaşan addım səsləri eşidilir, çöl qapıda açar cırıldayır, qıçırdıyr, pəncərə arxasında hansısa quşun qışqırıq səsi gəlir, aşağıdan emalatxanadan sakit cınlıtlı səsi gəlir. Qocanın dayanıb ona necə baxdığını xatırlarkən Dovşan üçunan kimi olur, ancaq o əmindir ki, məşqçisi belə işlərlə maraqlanmır. Totero həmişə arvadbaz olub, pedik yox. Bəs onda niyə baxırdı? Və birdən Dovşanın yadına düşür. Bu, Toteronu keçmişə qaytarır. Axi o, həmişə soyunub-geyinmə otağında dayanır və uşaqlarının necə paltar dəyişdiklərinə baxırdı. Dovşan bu məsələni həll eləyib tamamilə boşalar. O, Qərbi Virciniyadakı yolun kənarında, kafenin yanındakı avtomobil dayanacağına oğlanla qız cütlüyüünün əl-ələ tutub necə qaçdığını xatırlayır və heyif silənir ki, o qızı götürmədi. Saçları dəniz yosunu kimi idi. Kürən idi? Qərbi virciniyalı qızlar ona gənc Texas qəhbələri kimi yonulmamış, lovğa, utanmaz güləyənlər kimi görünür. Onlar sözləri elə şirin-şirin uzadırlar ki, sanki, hey zarafat eləyirlər, ancaq o vaxt onun vur-tut on doqquz yaşı vardi. O, küçədə Xenli, Cezilo və Şembergerlə addımlayırdı: dar əsgər forması əsəblərini qıcıqlandırırdı: hər tərəfdən düzənlik üfűqün arxasına gedirdi, elə alçaq idi ki, dizdən yuxarı deyildi; evlərin pəncərəsindən bütöv ailələrin kürt toyuq kimi televizor qarşısındaki divanda necə oturduqları görünündü. Manyak Cezilo ucadan qəhqəhə çekdi. Dovşan onların ünvanı səhv salmadıqlarına heç cür inana bilmirdi. Pəncərədə güllər vardi, əsl canlı, təzə-tər güllər pəncərənin ağızında məsumca dayanmışdı, onu dönüb qaçmaq istəyi bürüyür. Qapını açan qadın televizorla keks üçün quru qarışığını tamamilə ədəb-ərkanla reklam eləyə bilərdi. Ancaq o dedi:

– Uşaqlar, gəlin, qo-o-orxmayın, keçin və özünüüzü evinəzdəki kimi hiss edin, – elə analıq tonu ilə dedi ki, onun təsəvvür elədiyi kimi çox olmasalar da, sanki, həqiqətən də, orada idi; onlar qonaq otağında şışman və burum-burum köhnə dəbli stillarda oturmuşdular. Ona cəsarət verən görkəmləri var. Adı fabrik fəhlələri kimi – amma onları qız adlandırmaq da olmur. Kifayət qədər yaraşlıqsızdırılar. Sifətlərində gündüz lampası işığı altındaki kimi nəsə parıltı vardi. Əsgərləri toz şarları atılmış kimi zarafata

tutmuşdular, oğlanlar gülməyə başlamışdilar və gözlənilməzlikdən özlerini itirərək bir yerə yiğmişdilar. Dovşanın seçdiyi – daha doğrusu, qız onu seçmişdi – yaxınlaşdı və köynəyinin yalnız aşağı iki düyməsi bağlanmışdı – əlindən tutdu, yuxarıda şirin qırıq-qırıq səslə soruşdu, o, necə istəyir – işığı yandırsın, ya söndürsün, Dovşan boğuq səslə “söndür” dediyi vaxt güldü, sonra mehribanlıqla:

– Afərin, oğlan. Sadəcə olaraq, afərin. Hə-ə-ə-ə. Sən artıq alımsən, – deyərək gülümsədi.

Və hər şey qurtaran vaxt – qızın ağızının qıraqlarında yorğun qırışlara və heç bir vəchlə onun yanında uzanmaq istəmədiyinə görə, bunun əvəzinə inadla qalxaraq metal çarpayının kənarında oturduğuna, gözlərini qaranlıq pəncərənin arxasındaki yaşıl gecə səmasına zillədiyinə görə Dovşan başa düşdü ki, qız, sadəcə olaraq, öz rolunu oynayır. Onu qızın zolaqları ağı, sarı olan büstqalterli lal kirəyi hırsıləndirirdi. Dovşan onun ciyinlərindən tutub kobud şəkildə özünə tərəf çevirdi. Yarıqaranlıqdə qızın döşlərinin ağır kölgəsi elə köməksiz görünürdü ki, o, üzünü çevirdi. “Əzizim, axı sən bir dəfənin pulunu veribsən”, – qız onun qulağına dedi. Saz şeydir, onuancaq pul maraqlandırır. Aşağıdan, kuzov emalatxanasından cinqilti səsləri gəlir. Bu səs-küy onu sakitləşdirir, deyir ki, o, təhlükəsiz yerdədir. Və hələ ki, burada gizlənir, adamlar dünyada hər şeyi mismarlayırlar və onun ürəyi qaranlıqdan bu qısa səslərə salam göndərir.

O nəsə boş və iztirablı yuxular görür. Ayaqları tərpənir. Dodaqları səyriyir. O, baxış sahəsinin daxili divarını nəzərdən keçirərək göz almacığını döndərdiyi vaxt göz qapağının dərisi səyriyir. Qalan şeylərdə o, meyit kimi məsumdur. Gün ışığının bucağı divarla yavaş-yavaş aşağı düşür, onun sinəsini parçalayıır, dəmir pul kimi döşəməyə düşür və yox olur. O, kölgəyə bürünmiş halda birdən oyanır və mavi əlvan rənglərlə xəyalı kişi səslərinin mənbəyi axtarışında yad-tanış olmayan müstəviləri eşələyir. Aşağıdan səs gəlir: tappiltidən adamların mebelin yerini dəyişdirdiklərini və onu axtararaq dairə cızdıqlarını demək olar. Ancaq Totonun tanış gur bası eşidilir və səs bu mərkəzin ətrafında kristallaşaraq aşağıda kart oyununu, içkini, qaba zarafatı və dost söhbətini müşayiət edən səs forması alır. Dovşan

öz isti yuvasında oyan-buyana çevrilir, üzünü sərin yoldaşı – divara sarı döndərir, şüurunun qırmızı konusu içində yenidən yuxuya gedir.

– Harri! Harri! – səs onun ciyinindən tutub silkələyir, saçlarını qarışdırır. Dovşan gözlərilə yoxa çıxan gün işığını axtararaq divardan çekilir. Kolgədə qaranlıq qaya kimi Totero oturub, onun təbəssümündən əyilmiş çirkli, süd kimi sıfəti qabağa əyilir. Ondan viski iyi gelir.

– Harri, sənə qız tapmışam!

– Əla. Onu bura çəkin.

Qoca gülür. Pərt halda. Onun aqlında nə qalib?

– Bu – Cenisdir?

– Artıq yeddiyə işləyir. Dur, Harri, dur, sən körpə kimi yatmışan. Gedirik.

– Niye? – Dovşan “hara” soruşmaq istəyir.

– Yeməyə, Harri, nahara. *N-A-H-A-R-A*. Dur, mənim balam. Yəni sən ac deyilsən? Aclıq. Aclıq. Onun aqlı əməlli-başlı çəşib. – Ah, Harri, sən qoca aclığının nə olduğunu anlaya bilməzsən, adam elə hey yeyir-yeyir və həmişə ona elə gəlir ki, bu, o deyən yemək deyil. Sən bunu başa düşməzsən, – o, pəncərəyə yaxınlaşır, aşağı, döngəyə baxır və solğun işıqda onun yöndəmsiz profili qurğusundan tökülmüş kimi görünür.

Dovşan adyali üstündən atır və yalın ayaqlarını çarpağının qıraqlarından aşıraraq oturmuş vəziyyət almağa çalışır. Süst beynini paralel təmiz və hamar yançaqlarının görkəmi gümrahlaşdırır. Ayaqlarının bir vaxtlar nazik sarımtıl dəri kimi tükü qaralıb, cod bakenbardları xatırladır. Bur-nuna öz yuxulu bədəninin qoxusu dəyir.

– Nə qızdır elə orada, – soruşur.

– Nə qızdır, hə, nə qızdır? O..! – Totero söyləyir və pəncərədən düşən boz işıqda onun üzü heyrət içində uzanır, sanki, öz dilindən belə biabırçılığı eşidib təəccübənib. O, eyni zamanda, guya, nəsə bir nəfərin təcrübə apardığını da müşahidə eləyir. Nəticəni qabaqlayaraq özü öz səhvini düzəldir: – Yox. Sadəcə olaraq, bir tanışım var – Bruerdəki tanışım, necə deyərlər, ürək-könül xanımı; ildə bir dəfə onu restoranda nahara dəvət eləyirəm. Bundan artıq heç nə, demək olar ki, heç nə. Sən elə günahsız körpəsən, Harri.

Toteronun nitqi o qədər rabitəsizdir ki, Dovşan birtəhər olur. O, çarpayıdan qalxır.

– Yaxşı, mən gedim. – Döşəmədəki toz yalın ayaqlarına yapışır.

– Ax, Harri! Harri! – Totero kədər qarışq nəvazişlə uca səslə dillənir və ona yaxınlaşaraq onu bir əli ilə qucaqlayırm. Biz səninlə eyni adamlarıq... – İri, əyilmiş sıfət ehtiyatla Dovşana tərəf dönüb, ancaq o, söhbətin nədən getdiyini heç də tam anlamır. Ancaq bu adam haqqında, onun keçmiş məşqçisi haqqında xatirələr onu bir az da dinləməyə məcbur eləyir. – Biz səninlə nəyin necə olduğunu bilirik. Bilirik, – Totero öz tiradasının lap mahiyyətinə çatanda mat qalib susur.

– Bilirik, bilirik, – o, əlini çəkərək təsdiq eləyir.

– Mən də elə bilirdim duranda Cenisdən danışacağıq,

– Dovşan əlavə eləyir. O, şalvarını döşəmədən götürüb əyninə keçirir. Şalvarın çeynənmiş kimi görkəmi onu narahat eləyir, ona necə mühüm addım atdığını xatırladır və bu fikirdən qarnında, boğazında əsəb spazmaları başlayır.

– Danışarıq, danışarıq, – Totero razılaşır. – İctimai vəzifəmizi yerinə yetirən kimi – Pauza – Sən geri qayıtmaq isteyirsən? İsteyirsənsə, de.

Dovşan o qızın ağızındaki əbləh dəliyi, televizoru, divar şkafının qapısını döyüclədiyini xatırlayır.

– Allah göstərməsin.

Totero vəcdə gəlib, o, dil ağıza qoymadan çərənləyir.

– Lap gözəl, lap gözəl, gəl geyinək. Bruerə geyinib-kecinmədən gedə bilmərik. Sənə təmiz köynək lazımdır?

– Axi sizinki mənim əynimə gəlməz.

– Niyə, Harri? Ölçün neçədir?

– Qırx iki, boy üç.

– Mənimki kimi. Eynilə mənimki kimi! Boyuna görə əllərin qıсадır. Bu, sadəcə olaraq, gözəldir, Harri. Sənə kömək lazım olanda yanımı gəlməyinin mənim üçün nə demək olduğunu ifadə eləyə bilmirəm. Bütün bu illər, – o, əldəqayırmış kamoddan köynək götürüb onun sellofan dolığını qopararaq dillənir, – bütün bu illər, bütün bu uşaqlar sənin əllərindən gəlib keçir və efirdə əriyirlər. Və heç vaxt geri qayitmırlar, Harri, heç vaxt geri qayitmırlar.

Dovşan Toteronun köynəyinin onun lap əyninə olduğunu təəccübə hiss eləyir, bulanıq güzgüdə görür. Görünür, onlar arasındaki bütün fərq yalnız ayaqlarının uzunluğundadır.

Totero hey üyündüb-tökür və sanki, iftixar hissi keçirən ana kimi onun necə geyindiyinə baxır. İndi, məhz nə eləmək lazımlı gəldiyini ona izah eləməyə ehtiyac olmadığı vaxt o, daha pərt olmur və nitqi daha əlaqəlidir.

— Lap adamın ürəyi sevinir, — deyir. — Gənclik güzgü qabağında. Etiraf elə, Harri, axırıncı dəfə nə vaxt əylənib-sən? Çoxdan?

— Dünən gecə, — Dovşan cavab verir. — Mən Qərbi Virciniyaya gedib geri qayıtmışam.

— Mənim xanımım xoşuna gələcək, hökmən xoşuna gələcək, səhər çıçayıdır, — Totero davam eləyir. — Onunla gələcək qızı heç vaxt görməmişəm. Deyir, o kökdür. Mənim xanımımı dünyada hər şey kök görünür: onun necə yemək yediyini görsəydin, Harri! Gənclik iştahası. Qalstuku nə yaxşı bağlayıbsan, indiki cavanlar o qədər müxtəlif hoqqalar bilirlər, mənim heç yatsam, yuxuma da girməz.

— Adicə vindzordur. — Dovşan geyinib yenidən sakitləşir. Oyanma onu birtəhər tərk elədiyi aləmə qaytarır. Təkcə Cenisin darixdırıcı mövcudluğu, səs-küylü tələblərilə usağı və özünün dörd divarı çatışır. O nə elədiyini özü bilmirdi. Ancaq indi bu reflekslər cəmi-cümlətanı üzdə olan ciziqlardır — quruyub və onu haqlı olduğuna inandıran daha dərin instinktlər ön plana çıxır; o, azadlıqla nəfəs alır, azadlıq — oksigen kimi hər yanda, ətrafdadır; Totero — hava burulğanıdır, içərisində olduğu bina və qəsəbənin küçələri isə vur-tut fəzaya pilləkən və yollar. Dünya xaosunun onun iradəsinin adı səyi ilə kristallaşdırıldığı azadlıq o qədər bitkin və kamildir ki, bütün yollar bərabər dərəcədə gözəl görünür, bütün hərəkətlər dərini eyni dərəcədə yumşaq tumarlayacaq və hətta Totero ona indi iki qızla yox, iki keçi ilə görüşəcəklərini və Bruerə deyil, Tibetə gedəcəklərini desəydi belə, onun xoşbəxtliyi bir zərrə də azalmazdı. O, sonsuz cidd-cəhdə qalstuku bağlayır, sanki, vindzor düyünün xətləri Toteronun köynəyinin yaxalığı və onun özünün boynunun kökü — ulduz əlləridir və o, işini

qurtaranda onlar kəhkəşanın lap qırığına uzanacaqlar və ümumiyyətlə, o dalay-lamadır. Totero onun baxış sahəsinin küncündə peydə olan bulud kimi üzüb pencəyə tərəf yaxınlaşır.

– Mənim maşınınım hələ buradadır? – Dovşan soruşur.

– Göydür? Buradadir. Çəkmələrini gey.

– Maraqlıdır, onu burada kimsə görüb, ya yox. Mən yatan vaxt heç bir söhbət eşitməyibsin ki? – Dovşan azadlığıının ucsuz-bucaqsız boşluğununda hansısa yarımcıqlığın – valideynlərinin evinin, arvadının valideynlərinin evinin və öz mənzillərinin qatı qayğılı olduğunu xatırladı. Zamanın qaçışı çətin ki, onları belə tez əritsin, ancaq Toteronun cavabına görə bu, məhz belədir ki var.

– Yox, – deyir o. Və əlavə eləyir: – Ancaq mən sənin haqqında danişla biləcək yerdə olmamışam.

Totero üçün şən səfərdə onun vur-tut yol yoldaşı olması Dovşanı cinləndirir.

– Mən bu gün işə getməli idim, – o, sərt şəkildə dillənir, sanki, hər şeydə qoca günahkardır. – Sənin və mənim üçün böyük gündür.

– Sən nəçisən?

– On və beş sentlik mallar mağazalarında Möcüzə-sürtgəc adı altında olan mətbəx avadanlıqlarını nümayiş etdirirəm.

– Abırı işdir, – Totero üzünü pəncərədən çevirib dillənir. – Əladır, Harri. Nəhayət, sən geyindin.

– Mister Totero, sizdə daraq var? Bir də ayaqyoluna getməliyəm.

Aşağıda “Gün işığı” İdman Assosiasiyanının üzvləri hər cür cəfəngiyata fit verir və güllürlər. Dovşan onların yanından necə keçdiyini və:

– Deyin, məni hamının görməsi hökmən lazımdır?

– soruşduğunu təsəvvür eləyir.

Totero bir vaxtlar məşqlərdə uşaqlar işlə məşğul olmaq əvəzinə torun yanında axmaq zarafat elədikləri vaxt olduğu kimi hiddətlənir.

– Sən kimdən qorxursan, Harri! Bu zavallı böcək Cenis Springerdən? Sən insanları çox yüksək qiymətləndirirsən. Heç kimin səninlə işi yoxdur. İndi biz, sadəcə olaraq, aşağı düşəcəyik, ancaq ayaqyolunda çox yubanma. Mən hələ

səndən səninçün elədiyim və indi hazırda eləməkdə olduğum hər şeyə görə minnətdarlıq eşitməmişəm.

O, şotkadan darağı çıxarıb Harriyə verir.

Azadlığı korlamaq qorxusu adı minnətdarlıq sözləri deməyə mane olur.

– Sağ olun, – Dovşan dodaqlarını sıxbıñ mızıldanır.

Onlar aşağı enirlər. Toteronun əminliyinə rəğmən bütün kişilər – ən çox qocalar, hərcənd onların formasını itirmiş bədənləri öz ürəkbulandıran gümrahlıqlarını xeyli dərəcədə itirsə də – ona maraqla baxırlar. Totero onu dönə-dönə təqdim edir:

– Fred, bu, mənim ən yaxşı şagirdim, gözəl basketbolçu Harri Enqstromdur, sən, yəqin, onun adını qəzelərdən xatırlayırsan, o, iki dəfə vilayət rekordu vurub – əvvəlcə min doqquz yüz əllinci, sonra issə min doqquz yüz əlli birinci ildə. Onu özü təzələmişdi, bu, valehedici nəticə idi.

– Sən nə danişırsan, Marti!

– Harri, sizinlə tanış olmağı özümə şərəf bilərəm.

Onların diri, rəngsiz gözləri eynilə tünd ağızlarına oxşayan yaxılmış ləkə kimi – onun qəribə fiqurasını yeyir, sonra isə onları öziyrənc, pivədən şişmiş qarınlarında həzm etməkdən ötrü güclü təəssüratlarını üzüaşağı yollayırlar. Toteronun onlar üçün, sadəcə, təlxək olduğu Dovşana ayındır, o, öz dostuna və özünə görə utanır. O, ayaqyolunda gizlənir. Oturacaqdakı rəng qopub, bütün rakvına isti su gələn kranın paslı göz yaşları izləri süzüntüsündə divarlar islanıb, asılıqanda dəsmal yoxdur. Xirdaca tikilinin hündürlüyü adamın canına vəlvələ salır – tavanı bir kvadrat yarım ağımtıl pərdəyə bürünmüş milçəklər asılan six hörümçək toru tutub. Dovşanın korlanmış ovqatı, sanki, iflicə çevrilərək güclənir; o çıxır, axsayaraq üz-gözünü turşudan Toteroya qoşulur və onlar yuxuda imişlər kimi klubu tərk eləyirlər. Totero özünü Harrinin avtomobilinə salır və Dovşan onun təklifsiz maşına soxulmasına hırslaşır. Ancaq yuxuda qəbul olunduğu kimi, özünü suallarla zora salmadan sükan arxasında oturur və əlləri, ayaqları ilə pedallarla teması bərpa etdiyi vaxt yenidən güc-qüvvət əldə eləyir. Nəm, sığallanmış saçları başında kip oturub.

– Deməli, sizcə, mən Cenislə birlikdə içməliydim, – o, kəsik-kəsik dillənir.

– Ürəyinin hökmü ilə hərəkət elə, – Totero deyir, – ürək bizim yeganə məsləhətçimizdir – onun səsi yorğundur, elə bil, uzaqdan gəlir.

– Bruerə?

Cavab yoxdur.

Dovşan döngə ilə gedir, əvvəllər yol boyu süni buz fabrikindən axan su xəndəyini keçərək, Potter-avenyuya dönür. Onun mənzili olan Üilber-stritdən uzağa – sağa gedir; daha iki döngə onu Bruer istiqamətindəki dağı dolanıb keçən Mərkəzi küçəyə çıxarır. Solda torpaq enli, iti Çapan At çayının səssiz axdığı dərin yargana gedir, sağda benzindoldurma məntəqələri işiq saçır, al-əlvan rəngli lampaların zəncir hörülü yanıb-sönürlər, faralar etiraz eləyir.

Şəhər tikililərinin seyrəkləşməsi ilə Toteronun da dili açılır.

– İndi biz xanımlarla görüşəcəyik, Harri, mənim ikinci haqqında təsəvvürüm yoxdur, ancaq bilmirəm ki, sən centləmen olacaqsan və zamin olaram ki, mənim rəfiqəm xoşuna gələcək. O, qəşəng qızdır, Harri; doğulandan bütün şərait onun əleyhinə olub, ancaq o qız böyük iş görüb.

– Nə iş?

– O qız şəraitlərə meydan oxuyur. Bütün məsələ də bundadır – meydan oxumaq. Sən razısan, Harri? Mən xoşbəxtəm, xoşbəxtəm və onunla hətta belə deyərdim ki, çox soyuq münasibəti özümə şərəf bilmirəm.

– Hə?

– Harri, sənə məlumdurmu ki, gənc qadınların bütün bədənləri tüklə örtülü olur?

– Bu barədə fikirləşməmişəm, – ikrəh hissi boğazını tutur.

– Sən bir fikirləş, – Totero davam eləyir, – fikirləş. Onlar meymundurlar, Harri. Qadınlar – meymundurlar.

O, bunu elə ciddi görkəmlə deyir ki, Dovşan qeyri-ixtiyari gülür.

Totero da gülür və ona yaxınlaşır.

– Ancaq biz onları sevirik, düzdür, Harri? Onları niyə sevirik? Mənim bu sualıma cavab ver, Harri, onda sən məişət tapmacasının cavabını taparsan. – O, oturacaqda qurcuxur, ayaqlarını narahat halda yellədir, əyilir, Dovşanın çıynınə yüngülçə vurur, geriyə söykənir, pəncərəyə baxır,

yenidən geri döñür və yenidən yüngülçə onun çiyninə vurur. – Mən dəhşətli adamam, Harri. İkrah hissi oyadan adamam. Harri, indi sənə bir şey deyəcəyəm. – O, məşqçi olduğu vaxtlarda həmişə hamiya nəsə deyirdi. – Arvadım deyir ki, mən ikrah oyadan adamam. Ancaq bütün bunların nədən başladığını bilirsən? Bu, onun dərisindən başladı. Bir dəfə min doqquz yüz qırx üçüncü, ya da qırx dördüncü ildə yazda, müharibə vaxtı onun dərisi birdən – bilinmirdi nədən – iyrənc oldu. Sanki, bir dəriyə min kərtənkələ tikmişdilər. Birtəhər çözəmişdilər. Bunu təsəvvür eləyə bilirsən? Onun dərisinin ayrı-ayrı tikəldən ibarət olması duyğusu məni dəhşətə gətirirdi, Harri! Məni eşidirsən? Qulaq asmırısan. Sən mənim yanımıma niyə gəldiyin haqqında fikirləşirsin.

– Sizin səhər-səhər Cenis haqqında dedikləriniz məni bir qədər narahat eləyir.

– Cenis. Mənim balam, Cenis Springer kimi kiçik səfəhlər haqqında danışmayaq. Bu gün bizim axşamımızdır. İndi kiməsə yazığı gəlmək vaxtı deyil. Ağaclardan əsl qadınlar düşürlər. O, əllərilə ağacdən nəyinsə düşdüyüünü göstərir. Plip-plip-plip.

Dovşana bu adamın psix olduğu aydınrsa da, yenə səbirsizlik onu üzür. Onlar maşını Üizer-avenyudan kənara verirlər və Çin restoranının qapısı ağızında qızları qarşılayırlar.

Moruq rəngli işıqlı neon lampası altında dayanan qızlar çiçək kimi zərifdirlər; onların yumşaq saçlarını dövrəyə alan qırmızı işiq solğunluğun yüngül çalarını verir. Dovşanın ürəyi özünü qabaqlayıb boğuq taqqılıtlı ilə daş döşənmiş yolla irəli gedir. Onlar yaxınlaşan vaxt Totero ona Margareti təqdim eləyir:

– Margaret Kosko, Harri Enqstrom, mənim ən yaxşı idmançıım; xoşbəxtəm ki, bu qədər görkəmli iki gənc insanı bir-birinə təqdim eləmək mənə nəsib oldu. – Qocanın hərəkətlərində qəribə qorxaqlıq hiss olunur. İndicə onu öskürək tutacaq.

Onun hədsiz-hesabsız təriflərindən sonra Dovşan heyrat içində görür ki, Margaret vur-tut Cenisin surətidir – eynilə, elə boz-torpaq rəngli böcək, eləcə keçilməz inadkarlıq. Qız, dodaqlarını zorla tərpədərək kəkələyir.

- Rut Lenard, Marti Totero və siz, adınız necə oldu.
- Harri, – Dovşan dillənir, – ya da Dovşan.
- Dəqiq! – Totero səsini qaldırır. – Uşaqlar səni Dovşan çağırırdılar. Mənsə unutmuşam, – öskürdü.
- Kifayət qədər iri Dovşandır, – Rut dillənir. O, Marqaretin yanında kök görünür, ancaq çox da yox. O, daha dəqiq desək, dolubədənlidir. Ancaq ucaboydur. Düzbucaklı göz yuvasındaki gözləri solğun-mavidir. İri yançaqları donunu tarım saxlayır. Kirlitəhər kürən saçları başının arxasında sancaqlanıb. Arxasındaki pullu dayanacaqda qırmızı dilli sayğaclar boyunca geri çəkilirlər, bənövşəyi qayışa salınmış ayağının yanındasa səkinin dörd ədəd kvadrat plitəsi X hərfi şəklində düzülüb.
- Mən ancaq görünüşdən iriyəm, – Dovşan deyir.
- Mən də, – qız hay verir.
- Aman Allah, necə acmışam, – Dovşan, heç olmasa, nəsə deməkdən ötrü bütün kompaniyaya müraciət eləyir. Onu nəyə görəsə titrətmə tutur.
- Acliq, acliq, – Totero, sanki, ona danışmaq üçün mövzu verdiklərinə sevinərək təkrar eləyir. – Mənim körpələrim hara getmək istəyirlər?
- Bura? – Harri soruşur. Hər iki qızın ona dikilən baxışlarına görə düşünür ki, bütün ixtiyarı o, öz üzərinə götürməlidir. Totero xərçəng kimi geri çəkilərək yanından ötüb-keçən yaşılı cütlükə toqquşur. Təkandan üzündə elə heyrət yaranır, o qədər çox üzr istəyir ki, Rut qəhqəhə çəkir, gülüşü, sanki, yerə atılan bir ovuc dəmir pul kimi küçəyə səpələnir. Bu səslər gərginliyi aradan qaldırır və Dovşan sinəsinin əzələləri arasındaki sahənin isti hava ilə necə dolduğunu hiss eləyir. Totero şüşə qapıdan içəri birinci soxulur. Margaret onun dalınca gedir, Rut isə Dovşanın qoluna girib deyir:
- Mən sizi tanıyorum. Mən Vest Bruerdəki orta məktəbdə oxumuşam, oranı əlli birdə bitirmişəm.
- Mən də əlli birdə. – Deməli, onlar yaşiddırlar, ovcuna toxunması kimi onu bu da sevindirir, sanki, hər ikisi hətta şəhərin müxtəlif hissələrindəki məktəblərdə eyni şeyi öyrənmiş, eyni dünyagörüşü qazanmışlar. Əlli birinci il buraxılışının dünyaya baxışını.
- Siz bizi udmuşdunuz, – qız deyir.

- Sizin pis komandanızvardı.
- Elə şey yoxdur. Mən üç oyunçu ilə dostluq eləyirdim.
- Birdən-birə üçü ilə?
- Deyəsən, hə.
- Onların yorğun görkəmləri buna görə imiş.

Qız yenə qəhqəhə çəkir, yenə xırda pullar torpağa səpələnir və Dovşan öz sözlərinə görə utansa da, qız elə mehriban görünür ki, həmin vaxtlar isə ola bilsin lap qəşəng imiş. İndi onun üzünün dərisi anlaşılmazdır. Ancaq saçları sıxdır və onlara görə müəyyən mühakimə yürütütmək olar.

Əynində çirkli boz kətandan hazırlanmış kitel olan gənc çinli, kimonolu amerikalı qızın əzilmiş kağız pulları təzədən, dönə-dönə saydıqlı şüşə piştaxtanın yanında onların yolunu kəsir.

- Bağışlayın, neçə nəfərsiz?
- Dörd, – Dovşan Toteronun susduğuna əmin olub cavab verir.

63

Rut gözlənilmədən möhtəşəm jestlə qısa ağ paltosunu çıxarıır və Dovşana verir. Yumşaq buruq-buruq parçadan ətir dalğası qalxır.

- Dörd nəfər, xahiş eləyirəm bura.

Ofisiant onları qırmızı kabinəyə aparır. Müəssisə ancaq bu yaxnlarda Çin restoranı olub və divarda Parisin çəhrayı görkəmi hələ də asılı qalıb. Rut yüngülcə yırğalanır; arxasında addımlayan Dovşan görür ki, qızın gərginlikdən dabanları saralıb, ayaqları nazik dikdaban çəkməyə mismarlaşmış bənövşəyi qayışların əhatəsində hərdənbir o tərəf-bu tərəfə gedir. Ancaq parıldayan yaşıl donunun keçdiyi iri yançaqları təmkinini saxlayır. Üzünün düzgün cizgiləri kimi beli də səliqə ilə çəkilib. Donunun yarığı ağı kök kürəyindəki üçbucağın üstünü açır. Dovşan kabinəyə yaxınlaşarkən ona toxunur və burnu ilə qızın təpəsinə dirənir. Onun saçlarının kəskin iyi ətir iyinə qarışır. Onlar ona görə toqquşdular ki, Totero Marqareti öz yerinə çox təntənə ilə oturdur – mağara girişində ildirim. Dovşan öz növbəsini gözləyərək heyranlıqla fikirləşir ki, restoranın pəncərəsi yanından dünən axşam onun özü həmin Qərbi Virciniya kafesinin pəncərəsi arxasından keçdiyi kimi keçən hansıa naməlum adam onu qadınla görər.

Ona elə gelir ki, pəncərədən onun bədəninə və qadınının bədəninə paxilliqla baxan elə həmin naməlum adamdır. Rut əyilir və öz yerinə sürüşür. Çiyinin dərisi qızarır, sonra da kabinetin kölgəsində qaralır. Dovşan onun qadılara xas təlaş içinde, sanki, özünə yuva qururmuş kimi donunu xişildadıb yerini necə rahatlادığını hiss eləyiib yerində oturur.

Sən demə, o, qızın paltosunu hələ də əlində saxlayıb. Onun dizləri üstündə solğun yumşaq dəri mürgüləyir. Ayağa durmadan əlini uzadır və paltonu asılıqanın qıynağına keçirir.

– Əlin uzun olmayı yaxşıdır, – qız dillənir, çantasına baxır və “Nyuport” siqaret qutusunu çıxarır.

– Amma Totero deyir ki, mənim əllərim qıсадır.

– Siz bu qoca avaranı haradan qazıb çıxarıbsız? – Rut Toteronun istəsə, eşidə biləcəyindən ötrü ucadan soruşur.

– O, avara deyil, mənim keçmiş məşqçimdir.

– Siqaret istəyirsiz?

– Tərgitmişəm, – o, qətiyyətsiz halda cavab verir.

– Deməli, bu qoca avara sizin məşqçiniz olub, – qız ah çəkir. Sonra “Nyuport”un firuzəyi qutusundan siqaret çıxarır, çəhrayı dodaqlarına alır və kağız kibritin kükürdünün ucuna qaşqabaqlı nəzər salaraq qadınsayağı yönədməsizcəsinə onu özündən kənara itələyir; bu zaman kibrıti yanğı tutur, buna görə də o, yalnız üçüncü cəhddən yanır.

– Rut, – Margaret dillənir.

– Avara? – Totero təkrar eləyir; onun ağır, xəstə sifəti, sanki, artıq əriməyə başlayırmış kimi işvəli istehza ilə əyilir.

– Hə, mən avarayam, avarayam. Şahzadə qızlar cəmiyyətinə düşən iyrənc qoca avara.

Margaret bunda özü üçün alçaldıcı heç nə görmədiyindən əlini Toteronun mizin üstündə olan əlləri üstünə qoyur və öldürücü ciddiliklə bildirir:

– Siz qətiyyən avara deyilsiniz.

– Bizim gənc Konfutsimiz haradadır? – Totero ikinci əlini qaldıraraq ətrafi gözdən keçirir. Gənc yaxınlaşan zaman soruştur: – Burada alkogollu içki satılır?

– Qonşudan gətiririk, – gənc cavab verir.

Maraqlıdır ki, çinlilərin qaşları üzdə deyil, sanki, dəriyə basılıb.

- İkiqat şotland viskisi, – Totero dillənir, – əzizim, sizə?
- Daykiri, – Marqaretin sözləri hazırlıq kimi səslənir.
- Sizə, balası?

Dovşan Ruta baxır. Qızın üzünə çəhrayı toz yapışdırılıb, saçları ilk baxışdan gah çıkrı kül rəngli, gah solğun şabablı görünən, əslində rəngbərəng – kürən, sarı, qəhvəyi və qara saçları; gur işiqda hər biri it tükü kimi çoxlu müxtəlif çalar alır.

- Nə bilim, – qız cavab verir. – Yaxşı, daykiri.
- Üç dənə, – Dovşan gənc çinliyə belə deyir. Fikirləşir ki, daykiri layma şirəsi kimi bir şeydir.

Ofisiant təkrar eləyir:

- Üç daykiri, bir buzlu ikiqat şotland viskisi, – və gedir.
- Sizin ad gününüz haçandır? – Dovşan Rutdan soruşur.
- Avqustda. Nə olub ki?
- Mənimki apreldədir. Mən uddum!
- Siz uddunuz, – qız onun fikrini başa düşübmüş kimi razılaşır: səndən böyük olan qadın üzərində tam üstünlüyü hiss eləmək olmur.

65

– Əgər məni tanıdınızsa, niyə mister Toteronu tanımadınız? O, bizim komandanın məşqçisi idi.

- Məşqçiyə baxan kimdir? Onların heç bir xeyri yoxdur.
- Necə yəni yoxdur? Məktəb komandası – yalnız məşqçidir, düzəldir?

– Məktəb komandası – yalnız usaqlardır, – Totero fikrini bildirir. – Qurmuşundan qızıl düzəldə bilməzsən. Hə, qurmuşundan qızıl düzəldə bilməzsən.

– Sizsə düzəldiniz, – Dovşan etiraz eləyir. – Mən məktəb komandasına düşdüyüm vaxt başı dirsəkdən ayıra bilmirdim.

– Bilirdin, lap yaxşı bilirdin, Harri. Mən sənə heç nə öyrətməmişəm, sadəcə olaraq, səni özünə tanıtmışam. – O, hey boylanır. – Sən iri ayaqlı, gənc maral idin, – o davam eləyir.

- Ölçünüz neçə idi, – Rut maraqlanır.
- Qırx dörd, – Dovşan cavab verir. – Bəs sizinki neçədir?

– Mənimki çox kiçikdir, – Rut deyir, – xirdaca ayaqlardır.

– Amma mənə elə gəlir ki, onlar tufluidən çölə çıxır.

O, mizin altına – perspektivin qısaltığı kürülüyün iki qəhvəyi balıq kimi asıldıği sualtı yarımqaranlığa baxmağa çalışaraq başını aşağı salır. Onlar mizin altına baş vururlar.

– Belə diqqətlə baxmayın, yoxsa kabinetdən çölə yığılarsınız, – qız pərtliklə dillənir. Bu yaxşıdır. Qadınlar birenin onları utandırmasını xoşlayırlar. Bunu heç vəchlə etiraf eləmirlər,ancaq bu faktdır.

Ofisiant içki, boşqabın altına kağız salfet və tutqun rəngli gümüş qab gətirir. O, Marqaret üçün qab-qacaq düzüb Totero ya xanlaşır ki, birdən Totero viski stəkanını dodaqlarından ayırb canlanmış möhkəm səslə soruşur:

– Çəngəl-bıçaq? Şərq yeməkləri üçün? Məgər sizdə çubuq yoxdur?

– Çubuq? Var.

– Hamiya çubuq, – Totero qətiyyətlə bildirir. – Heç kim yad monastırı öz təlimatı ilə getmir.

– Mənimkinə dəyməyin! – Marqaret ofisiant onları yığışdırmaq istədiyi vaxt əllərini öz qaşığına, çəngəlinə səsküylə çırpa-çırpa bağırır. – Heç bir çubuq-filan istəmirəm.

– Harri və Rut? – Totero onlara müraciət eləyir. – Siz nəyə üstünlük verirsiniz?

Daykiri, doğrudan da, şəffaf-büzüsdürүүчү mayenin səthi ilə yağ kimi axıb gedən layma tamı verir.

– Çubuqlar, – Dovşan Marqareti pərt eləyə biləcəyindən sevinərək alçaq ahəngdar səslə cavab verir. – Biz Texasda heç vaxt Çin yeməklərinə metalla toxunmurduq.

– Rut? – Totero ona ürəksiz və gərgin nəzərlə baxır.

– Yaxşı. Əgər bu zırrama bacarırsa, mən də bacararam.

– Qız sıqaretini söndürür və qutudan ikincini götürür.

Ofisiant rədd edilmiş gümüşlə – sanki, gəlinin rəfiqəsi gül dəstəsi tutubmuş kimi uzaqlaşır. Marqaret tək qalır və bu, onu cılndləndirir. Dovşan məmmundur: qız – onun buludsuz səadətinə düşən kölgədir.

– Siz Texasda Çin yeməkləri yeyirdiniz? – Rut maraqlanır.

– Həmişə. Hər vaxt. Sıqaret verin.

- Siz ki tərgitmisiniz.
- İndi də başlayıram. Mənə on sent verin.
- On sent! Heç vaxt!

Onun rədd eleməsindəki güclü sərtlik Dovşanın xətri-nə dəyir, bu, elə səslənir ki, sanki, qız pul qazanmaq istə-yir. O, niyə düşünür ki, Dovşan onu soymağa hazırlaşır. O, nə oğurlaya bilər? Dovşan əlini cibinə salıb bir ovuc xırda pul çıxarıır, bir onsentlik götürür və masalarının yanında zəif işiq saçan fil sümüyü ilə süslənmiş xırda musiqi avto-matına salır. Əyilib musiqi siyahısını vərəqləyərək B və 7 düyməsini – "Roksville, P-A"ni basır.

– Texasdakı Çin mətbəxi Birləşmiş Ştatlardakı Bostonu saymasaq, ən yaxşıdır, – deyir.

– Böyük səyyaha qulaq asın, – Rut dillənir və ona siqa-ret verir. Dovşan onu onsentliyə görə bağışlayır.

– Beləliklə, siz hesab eləyirsiniz ki, – Totero təkid elə-yir, – məşqçilər heç nə eləmirlər.

– Onlar heç kimə gərək deyillər, – Rut cavab verir.

– Siz Allah, boşlayın bu söhbəti. – Dovşan söhbətə qarışır.

Ofisiant çubuqlar və iki menu ilə qayıdır. Dovşanın ümidi boşça çıxb – çubuqların görkəmi elədir ki, elə bil, onlar heç ağacdən yox, plastmasdandır. Siqaretdən küləş iyi gəlir. Dovşan onu damağından götürür, yox əsi, bəsdir.

– Hərə bir xörək sifariş eləyir, sonra isə hamisini bölü-rük, – Totero təklif eləyir. – Kim nəyi xoşlayır?

– Mənə turşməzə donuz eti, – Marqaret bildirir. Nə deyirsən de, ancaq bu qızın qətiyyətinə söz ola bilməz.

– Harri?

– Bilmirəm.

– Bu da sənə Çin mətbəxi üzrə mütəxəssis, – Rut dil-lənir.

– Burada ingiliscə yazılıb. Mən Çin menyusu ilə sifariş verməyə adət eləmişəm.

– Yaxşı-yaxşı, deyin görüm nə dadlıdır.

– Əl çəkin, siz başımı tamam xarab elədiniz.

– Siz heç vaxt Texasda olmayıbsınız, – Rut deyir.

Dovşan həmin o tanış olmayan, ağacsız gecədəki evi, preriyanın baş qaldıran yaşıl gecəni, pəncərədəki güləlli-xatırlayıv və cavab verir:

- Əlbəttə, olmuşam.
- Yaxşı, orada neyləyirdiniz?
- Sem dayiya qulluq eləyirdim.
- Hə, orduda, bu, hesabdan deyil. Texasda hərbi xidmətdə hamı olub.
- Öz zövqünüzə görə sıfariş verin, – Dovşan Totero-ya deyir. Onu, deyəsən, Rutun tanışlıq elədiyi bütün bu veteranlar əsəbileşdirirlər və onsentlik xərclədiyi mahni-nın sonuncu taktlarına gərginliklə qulaq asır. Səs bu Çin müəssisəsində, sanki, mətbəxdən gəlir və çox uzaqda qalmış gecə onu maşında xeyli ruhlandıran həmin dəliqanlı melodiyani xatırladır.

Totero ofisianta sıfariş verir və o gedəndə Rutu fikrindən daşındırmağa cəhd eləyir. Qocanın nazik dodaqları viskidən yaşıdır.

- Məşqçi, – deyir, – həyatın bizə ərməğan elədiyi üç əzanın inkişafının qeydində qalır. Bu, baş, bədən və ürəkdir.
- Bir də qasıq, – Rut əlavə eləyir.
- Kim fikirləşər? – Marqaret gülür. Bu qız Dovşanı əməlli-başlı karıxdırır.
- Gənc ledi, siz mənə meydan oxuyursunuz, indi də mən sizin diqqətinizi tələb eləyirəm. – Totero lovğalıqdan yerə-göyə sığmir.
- Boş şeydir, – Rut gözlərini aşağı dikib sakitcə cavab verir. – Məndən əl çəkin. – Totero onu açıqlandırıb. Burun pərələri ağarır, kobud boyanmış üzü qaralır.
- Birinci – baş. Strategiya. Oğlanlar ən çox basketbol məşqçisinin yanına həyət meydançalarından gəlirlər və bunu yaxşı necə ifadə eləmək olar – ikitəbətli meydançada oyunun zərifliyi haqqında təsəvvürləri olmur. Yəqin ki, sən mənim fikrimlə şərık olarsan, Harri?
- Yox bir. Elə dünən...
- İkincisi – mən qurtarıram, Harri, onda sən deyərsən, ikinci – bədən. Oğlan uşaqlarında idman forması təkmil-ləşdirmək. Ayaqlarına möhkəmlik vermək. – O, hamarlanmış masanın üstündəki yumruğunu düyür. – Möhkəmlik. Qaçmaq, qaçmaq, qaçmaq. Nə qədər ki ayaqları torpaq üstündə dayanır, həmişə qaçmalıdır. Nə qədər qaçsan, onsuz da, yenə az olacaq. Üçüncüsü, o, ikinci əlinin baş və şəhadət barmaqları ilə dodağının qırğındakı yaşı silir,

üçüncüsü, ürək. Burada da gənc ledi, sözsüz ki, mənim də olmaq istədiyim – mütəxəssislərin təsdiq elədiklərinə görə, doğrudan da, olmuşam – yaxşı məşqçinin qarşısında ən ciddi imkanlar açılır. Oğlan uşaqlarında kamillik iradəsi tərbiyə eləmək. Mən həmişə elə bilmışəm ki, o, qələbə istəyindən daha mühümdür, çünki kamillik – məglubiyyətdə də mümkünkündür. Onu duymağə məcbur eləmək, hə, yəqin ki, bu söz uyğun gəlir, kamilliyin müqəddəsləşiyini duymaq, hər kəsin nəyə qadirdirsə, onu da verməli olduğunu anlaməq. – O, indi pauza eləməyi özünə rəva bilir və növbə ilə dirləyicilərə baxaraq onları dillərini dişləməyə məcbur eləyir, – vəcdə gəlmış məşqçinin ürəyini nəcibləşdirə bilmış oğlan, – o, öz nitqini bitirir – artıq heç vaxt – bu sözün ən dərin mənasında – heç vaxt həyatın daha ciddi oyunlarında uğursuz olmaz. İndi isə, ilahi, hamının gözü səndədir, et cetera... O artıq içində, buz kubiklərindən başqa, demək olar ki, heç nə qalmayan stəkanı dodaqlarına yaxınlaşdırır. Stəkan boşaldıdan vaxt buzlar aşağı düşür və cingilti ilə onun dodaqlarına tərəf diyirlənir.

Rut Dovşana tərəf döñərək sakitcə, sanki, mövzunu dəyişmək istəyərək soruşur:

– Siz nə ilə məşğulsunuz?

– Əmin deyiləm ki, indi, ümumiyyətlə, nə iləsə məşğul oluram, – gülür, – bu gün səhər işə getməli idim. Mən... bunu başa salmaq çox çətindir... mən Möcüzə-sürtgəc adlı bir şeyi göstərirəm.

– Mən də əminəm ki, o, bunu gözəl bacarı, – Totero işə qarışır. – Əminəm ki, Möcüzə-sürtgəc Korporasiya Şurasının üzvləri öz illik iclaslarında toplaşdıqları və özlərinə: “Kim Amerika sakinləri içərisində bizim işimizin uğruna hamidan çox kömək eləyib?” suali verdikləri vaxt Dovşan – Harri Enqstromun adı siyahıda birinci olur.

– Bəs siz nə ilə məşğul olursunuz? – Dovşan da öz növbəsində maraqlanır.

– Heç nə ilə, – Rut cavab verir. – Heç nə ilə. – Göz qapaqları mavi piy pərdəsi kimi daykiri üzərində qapanır. Mayenin yaşımtıl işığı çənəsinə düşür.

Çin yeməklərini gətirirlər. Dovşanın lap ağızının suyu axır. O, Texasdan sonra bu yeməklərin dadına, doğrudan da, baxmayıb. Doğranmış heyvanların – inəyin arxa

hissəsinin qanlı tikələrini, toyuğun damarlı skeletinin izlərini tapmadığı bu yeməyi sevir, onların izləri xırda-xırda doğranıb, yox edilib və koppuş yaşıł bədənləri onun məsum iştahani artırın cansız tərəvəzə ağrısız şəkildə qarışdırılıb. Bütün bunlar buğlanan düyü qalağı üstündədir. Hər kəs belə səliqəli bir isti qalaq alır və Marqaret öz payını çəngəllə tələsə-tələsə qarışdırır. Hamı ləzzətlə yeyir. Oval boş-qablardan qəhvəyi donuz ətinin, şəkər noxudunun, cücənin, qatı, şirin sousun, dəniz xərcənginin, su qozu və kim bilir daha nəyin ağız büzən qoxusu qalxır. Üzlərə sağlam qırmızılıq çıxır. Danışq canlanır.

– O, zəhmlili idi, – Dovşan Totero haqqında danışır.
– Bizim dairənin çox görkəmli məşqçisi idi. Mən onsuz heç kim olardım.

– Yox, Harri, haqlı deyilsən. Sən mənim üçün, mənim səndən ötrü elədiklərimdən çox şey eləyibsən. Qızlar, o, ilk oyundaca iyirmi xal topladı.

– İyirmi üç, – Dovşan dəqiqləşdirir.

– İyirmi üç xal! Bir fikirləşin! – Qızlar yeməklərinə davam eləyirlər. – Harri, Harrisberqdəki ştat birinciliyi yarışlarını və Dennistonlu balaca çempionu xatırlayırsan?

– Hə, o lap balaca idi. – Harri Ruta deyir, – beş fut iki düym, meymun kimi eybəcər. Həm də ciğal oyunçu.

– Hə, ancaq öz işini bilirdi, – Totero deyir, – bilirdi öz işini. Harri güclü rəqiblə qarşılaşmışdı.

– Yadınızdamı, mənə necə badalaq vurdu?

– Düzdür, lap unutmuşdum, – Totero təsdiq eləyir.

– Bu balacaboy mənə badalaq vurur, mən yumbalanıb uçuram. Əgər divar yumşaq olmasaydı, əzilib ölürdim.

– Sonra nə oldu, Harri? Sən onu rüsvay elədin. Mən bu hadisəni tamam unutmuşdum. Hakim hər şeyi görürdü, ancaq bu, beşinci dəfə olduğundan onu meydandan qovdular. Və biz onları əzişdirdik.

Toteronun sıfətində nəsə sönürlər, o, lətli və ölgün görünür.

– Doğrudur, sən heç vaxt qaydaları pozmayıbsan! Heç vaxt. Harri həmişə idealist olub.

– Sadəcə, ehtiyac olmayıb, – Dovşan ciynini çekir.

– Və Harrinin ikinci gözəl xüsusiyyəti – ona heç vaxt heç nə olmayıb, – Totero qızlara bildirir.

– Yox, bir dəfə biləyim sərpib. – Dovşan onun səhvini düzəldir. – Ancaq mənə həqiqətən də kömək eləyən, siz necə dediniz, bu...

– Bəs sonra nə oldu? Lap dəhşətdir, mən hər şeyi necə unutmuşam.

– Sonra? Sonra Pennoakvardı. Heç nə yox idi. Onlar bizi əzişdirdilər.

– Onlar uddular? Məgər biz yox?

– Yox əşi, lənət şeytana. Onlar yaman oynayırdılar. Onların beş güclü oyuncusu vardı. Bəs bizim? Düzünü desəm, təkcə mən. Bizdə bir Harrisonvardı, o okey idi, di gəl ki, futbol zədəsindən sonra artıq heç vaxt düzəlmədi.

– *Ronni Harrison?* – Rut soruşur.

– Siz onu tanıyırsınız? – Dovşan narahatlıqla soruşur. Harrison məşhur arvadbaz idi.

– Əmin deyiləm, – Rut kifayət qədər etinasız halda hay verir.

71

– Bəstəboy, qıvrımsaç. Azca ayağını çəkir.

– Yox, tanımırıam, – qız deyir, – yəqin ki, yox. Bu qız təkəlli çubuqların öhdəsindən necə məharətlə gəlir; ikinci əli ovçu yuxarı halda dizi üstündədir. Dovşan onun başını necə əyildiyinə, sadəlövh yoğun boynunun qabağa necə əyildiyinə, çıyın vətərlərinin gərildiyinə, dodaqları ilə tikəni necə örtdüyüñə məmnuniyyətlə baxır. Çubuqlar dəqiq hesablanmış hərəkətlə yeməyi sıxır. Sadəcə olaraq, təec-cüblüdür ki, bu gonbullarda nə qədər zəriflik var. Marqaret – o biri, tutqun rəngli ucu əyri çəngəllə yeməyi, sanki, kürəklə kürüyür.

– Biz uduzduq, – Totero təkrar edir, ofisiانتı çağırır və içkiləri bir dəfə də təkrarlamağı xahiş eləyir.

– Mən daha istəmirəm, sağ olun, – Dovşan deyir.

– Onsuz da, keflənmişəm.

– Siz, sadəcə olaraq, böyük ağıllı oğlansınız, – Marqaret dillənir. Qız indiyəcən onun adını başa düşə bilməyib. Aman Allah, bu qız ona necə iyənc görünüür.

– Mənim haqqında danışmağa başladığım və sizin sözlərinizə görə mənə, doğrudan da, kömək eləyən – topa baş barmağımla toxunur-toxunmaz onu hər iki əlimlə götürmək bacarığimdır. Bütün əngəl topu qarşında saxla-maqdadır və onda bu gözəl yüngül hiss peyda olur. Top

fit çala-çala özü qabağa uçur. – O, əllərilə bunun necə edildiyini göstərir.

– Ax, Harri, – Totero qəmli-qəmli deyir, – sən mənim yanımı gələndə artıq topu atmağı bacarırdın. Mən sənə vur-tut qələbə əzmini təlqin elədim. Kamillik əzmini.

– Bilirsiniz, mənim ən yaxşı oyunum bizim Alenvillə qarşı qırıx xal topladığımız vaxt yox, axırdan əvvəlki sinifdəki oyunum idi. Biz mövsümün lap əvvəlində vilayətin uzaq qurtaracağındakı kiçik maraqlı əyalət məktəbinə getdik, orada bütün altı sinifdə cəmi yüzə yaxın şagird vardi. Şəhərcik necə adlanırdı? Quş Yuvası, ya başqa cür? Siz bunu xatırlamalısınız.

– Quş Yuvası... yox, – Totero cavab verir.

– Məncə, bu, onları yarış programına salmağınız cəmi bircə dəfə oldu. Orada elə gülməli xırda kvadrat idman zalı vardi ki, tamaşaçılar da səhnədə otururdular. Nəsə məzəli adı vardi.

– Quş Yuvası, – Totero təkrar eləyir. O qayılıdır. Hey qulağını ovuşdurur!

– Sarıköynək! – Dovşan sevindiyiindən özündən asılı olmayıaraq qışqırır. – Sarıköynək orta məktəbi. Elə xırda-ca, baxımsız şəhərcik, əhvalat idman mövsümünün başlanğıcında baş vermişdi, yəqin ki, hələ isti idi və sahələrdə viqvamlar kimi qarğıdalı topaları göza dəyirdi. Və bütün məktəbdən sidr iyi gəlirdi, yadimdadır ki, siz hələ buna bir hazırlıcaqlıq da eləmişdiniz. Mənə tapşırırdınız ki, bütün bunları çox da ürəyimə salmayım, biz təcrübə keçməyə gəlmişdik və qətiyyən onları əzməli deyildik.

– Sənin yaddaşın mənimkindən yaxşıdır, – Totero deyir.

Ofisiant qayıdır və Totero ona veriləcəyini gözləmədən stəkanı elə sinidənə götürür.

– Deməli, – Dovşan davam eləyir, – biz gəlirik, oynamaga başlayırıq, orada isə bu fermerlər beşliyi meydanda yerində sayır, biz başlayan kimi durmadan on beş xal toplayırıq və mən heç nəyi ürəyimə salmırəm. Səhnədə isə cəmi iyirmi tamaşaçı oturub, bu oyun əsla yoxlanmadan, bütün bunlar mühüm əhəmiyyətli deyil və məndə elə təəccübülli hiss yaranır ki, sanki, dünyada hər şey eləməyi bacararam, mənə yalnız, sadəcə olaraq, beləcə qaçmaq, ötürmə vermək lazımdır, birdən görürəm ki, başa düşür-

sünüz, görürəm ki, həqiqətən də dünyada hər şeyi eləyə bilirəm. Oyunun ikinci yarısında mən cəmi haradasa, on dəfə atıram topu, hər top düz səbatə düşür, özü də çənbərə dəymir, heç toxunmur da, sanki, quyuya daş atıram. Bu kəndçi-kündçü isə ora-bura qaçırlar, hamısı su içindədir, ehtiyatda isə onlarda yalnız iki adam var, amma bizim komanda onların liqasında deyil, belə ki, onlar üçün də fərqi yoxdur, yeganə hakim səhnənin kənarı üzərinə əyilir, onların məşqçisi ilə danışır. Sarıköynək orta məktəbi. Bax belə, sonra isə onların məşqçisi hər iki komandanın paltar dəyişdiyi soyunub-geyinmə otağına gəlir, şkafdan içində sidr olan xırda kuzə çıxarırlar və dövrəyə buraxır. Necə yəni xatırlamırsınız? – Necə də qəribədir, lap güləməlidir, niyə onlar heç cür başa düşə bilmirlər ki, bu məsələdə xüsusi olan nədir. O, təzədən yeməyə girişir. Yerdə qalanlar artıq yeyib doyublar və indi ikincini içirlər.

– Hə, ser, adınız necə oldu, siz, doğrudan da, göyçək oğlansınız, – Marqaret deyir.

– Fikir vermə, Harri, – Totero göz qoyur, – fahişələr həmişə belə danışırlar.

Marqaretin əli masadan qoparaq bədəninin yanından uçub Toteronu düz dışındən vurur.

– Bir-sifir, – Rut soyuqqanlılıqla dillənir.

Hər şey elə sakit baş verir ki, masanın üstündən boş-qabları yiğişdiran çinli başını qaldırmır; açıq-aydın bilinirdi ki, heç nə eşitmır.

– Biz gedirik, – Totero elan eləyir, qalxmağa çalışır, ancaq masanın kənarlarına toxunur, ilişib qalır və qozbel kimi dayanır. Onun ağızı zərbədən bir azca əyilib və Dovşan gözlərini bu ikimənalı xəstə iddia qarşığından, utancaqlıqdan və daha pis olan vüqardan, hətta lap şöhrətpərəstlikdən də yayındır. İstehzalı təbəssümlə əyilmiş dodaqdan sözlər qopur:

– Əzizim, siz gedirsiniz?

– İt oğlu, – Marqaret cavab verir; ancaq onun qoz kimi bərk bədəni kabinetdən çıxır və o, siqaretimi, ya pulqabınımı yaddan çıxarıb-çixarmadığına baxmaq üçün ətrafa göz yetirir. – İt oğlu, – təkrar eləyir və bu deyimdə, soyuqqanlılıqda hətta nəsə gözəl bir şey də var. Totero ilə onların görkəmi indi daha sakit, qətiyyətli və hətta sərtdir.

Dovşan masanın arxasından sıçramaq isteyir, ancaq Totero tələsik əlini onun ciyinə qoyur; Dovşan bu məşqi əlinin möhkəm təmasını bir vaxtlar skamyada oturarkən onu basketbol meydançasına göndərmək üçün kürəyinə dəyən sillə kimi hiss eləyirdi.

– Yox, yox, Harri. Qal. Hər şey birdən olmaz. Qoy bizim kobudluğumuz səni pərt eləməsin. Sən maşınızı bir müddətə mənə verə bilməzsən?

– Nə? Axi mən onsuz heç yana gedib çıxa bilmərəm.

– Hə, hə, haqlısan. Tamamilə haqlısan. Xahiş eləyi-rəm, bağıشا.

– Yox, yox, demək istədim ki, əgər lazımdırsa... – Ancaq yarısı ona məxsus olan avtomobili kiməsə vermək istəmir.

Totero bunu anlayır.

– Yox, yox. Mənasız ideya idi. Gecən xeyrə qalsın.

– Yekəqarın qoca axmaq, – Marqaret deyir.

Totero ona baxıb başını tez təlaşla aşağı salır. Harri qızın haqlı olduğunu görür. Totero, doğrudan da, yekə-qarındır, onun sıfəti havası buraxılmış balon kimi əyilib. Ancaq bu balon Dovşana, sanki, su kimi ağır və formasız hansısa mühüm bir fikirlə şışmış kimi baxır.

– Hara itəcəksən? – Totero soruşur.

– Hər şey okey olacaq. Məndə pul var. Mehmanxanda nömrə götürəcəyəm, – Dovşan cavab verir. İstəyir ki, Totero ondan imtina eləyərək tez çıxb getsin.

– Mənim qalamin qapısı açıqdır, – Totero deyir. – Düz-dür, orada cəmi bircə çarpayı var, ancaq döşək sərmək olar...

– Yox-yox, – Dovşan sərt şəkildə etiraz eləyir. – Siz mənim həyatımı xilas eləyibsiniz, ancaq mən sizin boynu-nuzda oturmaq istəmirəm. Hər şey yaxşı olacaq. Mən bunsuz da bilmirəm sizə necə təşəkkür eləyim.

– Biz hələ söhbət eləyəcəyik, – Totero söz verir; onun əli dinc qalmır və sanki, təsadüfən Marqaretin yançığını şappildadır.

– Mən səni öldürməyə hazırlam, – Marqaret deyir və onlar uzaqlaşırlar. Arxadan ata ilə qızına oxşayırlar, piş-taxtanın yanında amerikalı qızla piçıldıshan ofisiantı geridə qoyurlar və şüşə qapıdan keçib Marqaret qabaqda – çıxır-

lar. Sanki, belə də lazımdır, sanki, onlar qədimi barometr-dən çıxan və ora girən taxta fiqurlardır.

– Aman Allah, o nə pis formadadır.

– Kim yaxşı formadadır ki? – Rut maraqlanır.

– Ən azı siz.

– Demək istəyirsiz ki, mənim iştaham yaxşıdır?

– Qulaq asın, sizin belə böyük olduğunuza görə nəsə kompleksiniz var. Siz qətiyyən kök deyilsiz. Proporsional quruluşunuz var.

Qız gülür, sonra susur, ona baxır, təzədən gülür, hər iki əlilə onun çiyindən yapışır və deyir:

– Dovşan, siz əsl xristian centlmensiniz.

Qızın onu ayaması ilə çağırmasından Harrini həyəcan-landırıcı istilik bürüyür.

– O qız Toteronu niyə vurdub? – Dovşan soruşur və çiyindəki əllərin onun böyrünü şuxluqla dürtmələyəcə-yindən ehtiyatlanaraq istehza ilə gülür. Qızın ondan möhkəm yapışması belə bunu istisna eləmir.

– Adamları vurmaqdan onun xoşu gəlir. Bir dəfə məni də vurub.

– Yəqin ki, özünüz səbəb olmusunuz.

Qız əllərini çekir və onları yenidən masanın üstünə qoyur.

– Elə Totero da özü səbəb oldu. Toteronun xoşu gəlir ki, onu vursunlar.

– Siz onu tanıyırsınız? – Dovşan soruşur.

– Onun haqqında Marqaret mənə danışıb.

– Bu hələ onu tanımağınız demək deyil. Bu qızçıqaz səfehdirdir.

– Düzə nə deyəsən. Heç təsəvvür eləmirsiniz ki, o necə səfehdirdir.

– Lap yaxşı təsəvvür eləyirəm. Mən onun kimi birisi ilə evlənmişəm.

– Ülu-u-u! Evlənibsiniz.

– Qulaq asın, siz, o nə idi, Ronni Harrisondan danışır-dınız. Siz onu tanıyırsınız?

– Bəs evlənməyinizdən danışdığınız nə idi?

– Hə, mən evli olmuşam. İndiyə kimi də evliyəm.

O, bu barədə danışdığınıza peşmandır. Vəziyyətinin dəh-sətli olmasını süurlu şəkildə dərk eləməsi iri köpük kimi

ürəyini sıxır. Uşaq vaxtı şənbə axşamı evə qayıdarkən bir-dən ətrafda hər şeyin – ağacların, daş döşəmənin – bunlarıın hamısının həyat, yeganə, təkrarsız gerçəklilik olduğunu dərk elədiyi zaman belə olurdu.

– O haradadır?

Bircə bu çatmirdı – suala cavab ver görüm: Cenis hara gedə bilərdi?

– Yəqin ki, öz valideynlərinin yanındadır. Mən onu ancaq dünən atmışam.

– A, onda bu, sadəcə olaraq, məzuniyyətdir. Atmayağınız.

– Yox, canım, əlbəttə, atmışam.

Ofisiant küncüd pirojnası gətirir. Dovşan dadına baxmaq üçün birini götürür, fikirləşir ki, bərkdir və məmənunluqla hiss eləyir ki, toxumların nazik qabığı içindən xırda, yumşaq, əriyən jele görünür.

– Sizin dostlar tamam getdilər? – ofisiant soruşur.

– Narahat olmayıñ. Hesabı mən verəcəyəm, – Dovşan deyir.

Çinli dəriyə basılmış qaşlarını qaldırır, dodaqlarını təbəssümlə qırışdırır və gedir.

– Siz varlısınız? – Rut maraqlanır.

– Yox, kasıbam.

– Doğrudan, mehmanxanada gecələmək istəyirsiniz?

İkisi də bir neçə pirojna götürür. Boşqabda qalanların sayı iyirmi olar.

– Hə. İndi sizə Cenis haqqında danışaram. Ondan ayrıldığım dəqiqəyəcən onu atmağa hazırlaşmirdim. Mənə birdən aydın oldu ki, başqa cür ola da bilməz. O, beş fut altı düymdür, qarayanızdır...

– Onun haqqında heç nə eşitmək istəmirəm. – Rutun səsi qətiyyətli gəlir, başını silkələyərək tavandakı çılcıraq-lara baxdığı vaxt rəngbərəng saçları tünd yeknəsəq çalar alır. İşiq üzə nisbətən saça daha çox yatır, onun burnunun Harriyə tərəf çevrilmiş hissəsində pudradan hansısa ləkə, yaxud sizanaq görünür.

– İstəmirsiniz, – Dovşan deyir. Köpük sinəsindən aşağı diyirlənir. Bir halda ki bu, heç kəsi narahat eləmir, onu niyə narahat eləməlidir? – O'key. Nədən danışaq? Çəkiniz nə qədərdir?

– Yüz əlli.
– Lap körpəsiniz ki... İkinci yarımorta çəki. Zarafatsız. Bir dəri, bir sümük kimə lazımdır? Sizin çəkinizin hər fun tunun heç qıyməti yoxdur.

Dovşan elə-belə, sevindiyindən çərənləyir, ancaq söz lərində qızı ayıq olmağa məcbur eləyən nəsə var.

– Deyəsən, çox ağıllısınız, – qız boş qədəhi gözləri bərabərinə qaldıraraq qeyd eləyir. Bu, ad günü münasibəti ilə pijon axşamlarında dondurma verilənə oxşar qısaayaqlı kiçik yasti vəzdir. Əks olunan işığın solğun qövsləri qızın üzündə üzür.

– Siz çəkiniz haqqında da danışmaq istəmirsiniz. Hm...
– Dovşan daha bir pirojnanı ağızına qoyub jelenin kəskin tamının birinci duyğusunun keçməsini gözləyir. – Yaxşı, vali dəyişək. Missis Amerika, sizə lazım olan şey – Möcüzə-sürtgəcidir. Vitaminı saxlayır. Artıq piyi götürür. Plastmas vintin bir dəfə fırlanması ilə yerkökünü sürtə, yaxud ərinizin karandaşını yona bilərsiniz. Həyatın bütün hallarında yarayır.

- Boşlayın. Özünüzü axmaqlığa vurmayın.
- Yaxşı.
- Ürəkaçan bir şeydən danışaq.
- Yaxşı. Siz başlayın.

Qız pirojnadan dişləyir və dolu ağızla gülümsəyərək tarım qalmış koppuş dodaqlarının kənarlarını məzəli şəkildə aşağı salaraq ona baxır; ceynəyən vaxt üzündə hədsiz məmənunluq oxunur. Nəhayət, udqunur, mavi dəyirmi gözlərini geniş açır, qırıq-qırıq köks ötürür, nəsə demək istəyir, ancaq bunun əvəzində düz Dovşanın üzünə gülür.

– Dayanın, – deyir, – indi. – Sonra öz qədəhinə baxır, dalğın halda fikirləşir, ancaq bu bəyanat onun bacardığından daha böyükdür.

- Mehmanxanada qalmaq lazım deyil.
- Lazım gələcək. Deyin, hansı yaxşıdır.

İntiusiya Dovşana deyir ki, bu qız mehmanxanalar haqqında çox şey bilir. Boynunun kökündə Dovşanın diqqətlili baxışlarının ilişib qaldığı xirdəca çökək ağarır.

– Hamısı bahadır, – qız deyir. – Hər şey bahadır. Lap mənim kiçik mənzilim də bahadır.

- Haradadır mənziliniz?
- Burada, yaxında. Sammer-stritdə. İkinci mərtəbə, həkimin kabinetinin üstündə.
- Orada tək yaşayırsınız?
- Hə. Rəfiqəm ərə gedib.
- Əgər heç yerdə işləmirsinizsə, mənzil haqqını necə ödəyirsiniz?
- Siz bununla nə demək istəyirsiz?
- Qətiyyən heç nə. Axi özünüz dediniz ki, heç yerdə işləmirsiniz. O, doğrudan, bahadır?

Rut Dovşana onun lap əvvəldən, hələ avtodayanacaq-dakı sayğacıların yanında hiss elədiyi maraqlı dolu ehtiyatlılıqla baxır.

- Mənzil, – Dovşan aydınlaşdırır.
- Ayda yüz on. İşıq və qaz hesaba alınmadan.
- Və siz də heç yerdə işləmirsiniz.
- Qız qədəhə baxır və onu hər iki əlilə yelləyir, əks olunmuş işıq bundan şüşənin kənarlarına qaçışır.
- Nə fikirləşirsiniz? – Dovşan soruşur.
- Sadəcə olaraq, təəccübənlənirəm.
- Nəyə?
- Sizin necə ağıllı olduğunuza.

Dovşan başını çevirmədən yüngülçə mehin nəfəsini hiss eləyir. Aha, gör o, nəyə işaret vurur, Harri isə hələ bir şübhələnirdi də.

- Deməli belə, görün nə deyirəm. Mən niyə də mənzil haqqını ödəməkdə sizə kömək eləməyim?
- Nə səbəbə?
- Ürəyiymüşaqlıqdən, – Dovşan cavab verir. – Onluq?
- Mənə on beş lazımdır.
- İşıq və qaz üçün. O'key, o'key.

Sonra nə eləyəcəyi elə də aydın deyil. Onlar oturublar və azca əvvəl küçüd piramidasının qalaqlandığı – hamisini yeyiblər – boş nimçələrə baxırlar. Gələn ofisiant gözlərini təəccübə yeməkdən Dovşana, Dovşandan Ruta dikir – bütün bunlar bir saniyə ərzində baş verir. Onlara 9,60 məbləğində çek verir. Dovşan çekin üstünə onluq və bir dollar, yanına isə əlavə olaraq onluq və beşlik qoyur. Pulqabısında qalanı sayıır – üç onluq və dörd dollar. Başını qaldıranda Rutun pulları cılalı masanın üstündən

artıq yoxa çıxmışdı. Dovşan qalxır, onun yumşaq paltonu götürür, ona verir, qəniməti iri yaşıl balıq kimi ağır-qalxır, kabinetdən çıxır və laqeyd halda paltosunun geyindirməsinə icazə verir. Dovşan hesablayır, funtu on sentdən.

Və bu, restoranın hesabından əlavədir. O, yeməyin hesabı ilə piştaxtaya yaxınlaşaraq onluğunu qızı uzadır. Qız qəşqabaqlı halda qalığı sayır; onun gözlərindəki dəhşətli boşluq tuşla səliqəli şəkildə haşiyələnib. Adı bənövşəyi kimono tipik amerikan qəşqabaqlı sıfətin yaylı permanenti və qırmızı boyanmış içkili sıfəti ilə heç cür uyuşmurdu. Qadın qalığı çəhrayı boşqaba qoyduğu vaxt Dovşan bu gümüş topasına fikir vermır və bir dollar da əlavə eləyərək, gözünü onlardan çəkmədən qızın yanında vurnuxan gənc çinlini göstərir.

— Çox sağ olun, ser. Çox sağ olun, — deyir. Ancaq onun təşəkkürləri onların gözdən itməyə macal tapdıqları vaxt ərzində belə çatmir. Şuşə qapıya tərəf getdikləri vaxt çinli kassir qızı tərəf dönür və diqqətlə məşq elədiyi intonasiyalı nazik səslə öz hekayətini davam eləyir: "...bu zaman ikinci oğlan ona deyir..."

79

Dovşan Rutla küçəyə çıxır. Sağdan Cac dağı tərəfdə şəhərin mərkəzi – konturları neonla dövrələnmiş işıqlar qarışığında; çəkmə, yerfindiği, silindr, "Günəbaxan" pivəsinin reklamı – altımərtəbəli bina hündürlüyündə yaşıl neon saplağı və ikinci ay kimi sarı çiçək özəyi işıq saçır. Bir məhəllə aşağıda kilsə zənglərinin yeknəsəq zərbələri eşidilir, dəmir yolu keçidində şlaqbaum – qırmızı ucluqlu iki uzun bıçaq – aşağı enərək neonun yumşaq kütləsinə sancılır və hərəkət tədricən yavaşıyaraq dayanır.

Rut sola, dağın kölgəsi düşən yerə tərəf dönür. Dovşan onun arxasında gedir; onlar taqqıltı salan daş döşənmiş yolla üzüyuxarı addımlayırlar. Asfaltla örtülmüş dağ ətəyi, sanki, unudulmuş – dəfn edilmiş səsə bənzəyir, bu, şəhərdən çox-çox əvvəller mövcud olmuş torpağın gözlənilməyən əks-sədasıdır. Daş döşənmiş yol Dovşana şəffaf daykirinin kölgəsi kimi görünür; o şəndir və addımlarını öz qadınının ayaqları ilə bərabər atmaqdan ötrü yüngülçə

atılıb-düşür. Qızın gözləri “Belveder” mehmanxanasının parlaq işıqlarının Cac dağı üzərindəki ulduzlarla qarışlığı göyə baxır. Onlar sakitcə addımlayırlar, arxadan isə fisiltı ilə cirildayaraq keçiddə yük qatarı sürünür.

Aha, belə de, – indi Dovşan eynilə Texasdakı o fahişə kimi açıq-aydın onun xoşuna gəlmir.

– Qulaq asın, siz, heç olmasa, bircə dəfə zirvəyə qalxıbsınız? – Dovşan soruşur.

– Hə, əlbəttə. Avtomobildə.

– Onda mən balaca idim, – Dovşan deyir, – biz tez-tez yuxarı gedirdik, ancaq başqa tərəfdən. Orada elə sıx, qorxulu meşə var ki, mən bir dəfə köhnə evin uçulub-dağılmış qalıqlarına rast gəldim – torpaqda, sadəcə olaraq, deşik və bir neçə daş. Şübhəsiz ki, hansısa pionerin fermasiymış.

– Mən yuxarıda yalnız bircə dəfə olmuşam, bir sırtiq tiplə maşında getmişəm.

– Sizi bu münasibətlə təbrik eləyirəm, – o, qızın kəskin tonu altında gizlənmiş özündən razılıqdan pərt olaraq dillənir.

Qız Dovşanın bunu başa düşdüyüünü hiss eləyib çımxırı:

– Sizin bu pioneriniz mənim nəyimə gərəkdir.

– Bilmirəm. Lazım olar. Axi siz amerikalısınız.

– Buna bax. Mən bu uğurla meksikalı kimi də doğula bilərdim.

– Yox, canım, bunun üçün gərək bəstəboy olasan.

– Bilirsiniz, siz, sadəcə olaraq, donuzsunuz.

– Boşla, mənim balam. – Dovşan onun enli belini qucaqlayıb cavab verir. – Məncə, kifayət qədər təmizəm.

– Kaş belə olsun.

Qız Üizer-stritdən sola dönür və onun əlini itələyir. Onlar indi Sammer-stritdədirlər. Kərpic fasadlar bir bütöv tünd fasada birləşir. Evlərin nömrələri giriş qapısı üzərindəki yarımdairəvi rəngli pəncərəyə bərkidilmişdir... xırda baqqaliyyə dükəninin yaşılmıtlı-çəhrayı işığında küncdə avaralanan oğlan uşaqlarının siluetləri görünür. Supermarketlər bu xırda dükənləri sıxışdırır, onları gecəyariya qədər alver eləməyə məcbur eləyirlər.

Dovşan onu qucaqlayaraq xahiş eləyir:

– Yaxşı, bəsdir. Ağilli bala ol.

Göstərmək istəyir ki, onu kobud danışqlarla yerindən tərpətmək olmaz. Dovşanın, qadının ona bütünlükə tük kimi yüngül halda məxsus olmasını istədiyi vaxt qız istəyir ki, Dovşan yalnız onun ağır çəkisi ilə kifayatlənsin. Harrini təəccübəldəndirən qızın da onun hərəkətlərini təkrar elə-yərək belindən tutması olur. Bu vəziyyətdə getmək asan deyil və onlar işləforun yanında ayrırlırlar.

– Məncə, restoranda sənin xoşuna gəlirdim. Axi Totoroya da xoş gəlməyə çalışırdım, onun necə yaxşı olduğunu deyirdim.

– Amma mən elə biliram ki, sən yalnız özünün necə qəşəng olduğundan danışdırın.

– Mən elə yaxşı idim. Bu faktdır. Di gəl indi, demək olar ki, heç nəyə yaramıram, əvvəllər isə, doğrudan da, zor oynayırdım.

– Bilirsənmi, mən nəyi zor eləyirdim?

– Nəyi?

– Yemək bişirməyi.

– Yeri gəlmışkən bu, arvadımın bacarmadığı işdir.

Zavallı!

– Yadındadır, bazar günü məktəblərində bizə hey təlqin eləyirdilər ki, Allah hər adama nəsə bir istedad verir. Bax budur, mənim istedadım – yemək bişirmək. Mən gözəl aşpaz olmayı arzulayırdım.

– Hə, nə oldu, oldun?

– Bilmirəm. Axi evdə az-az nahar eləyirəm.

– Niyə?

– Bizim işdə bunsuz olmaz, – qız cavab verir və susur. Dovşan onun barəsində belə kobud fikirləşmirdi. O qor-xur. Əgər belədirse, onda onun məhəbbəti həddindən artıq çox şeydən xəbər verir.

– Hə, mən gelib çatdım, – qız deyir.

Onun evi küçənin qərb tərəfindəki o birilər kimi kərpicdəndir. Yolun o tərəfində fənərin altında boz pərdə kimi iri əhəngdəşından tikilmiş kilsə ucalır. Onlar rəngli pəncərə altındaki giriş qapısından içəri keçirlər. Dəhlizdəki mis poçt qutuları altında rənglərin cərgası, çətirlər üçün lak çəkilmiş altlıq, mərmər döşəmədə rezin ayaqaltı və iki qapı – sağda tutqun şüşəli, üzbüüzdə – rezin ayaqaltı ilə

örtülümiş pilləkən görünən sənmayan, məftilli şüşə var. Rut açarı bu qapıya salır, Dovşan isə ikinci qapıda qızıl suyu ilə yazılımış yazını oxuyur: "D-r F. -Ks. Pelliqrini".

– Qoca tülkü, – Rut dillənir və onu pilləkənlə yuxarı aparır.

Qız yuxarı mərtəbədə yaşayır. Onun qapısı linoleum döşənmiş dəhlizin o başında, küçəyə yaxın yerdədir. Hələ ki Rut açarla qifili çəqqıldadır, o, qızın arxasında durur. Yanında dayandığı pəncərədən düşən dörd neon şüşə küçə fənərinin soyuq işığında – görünüşlərindən elə nazikdir ki, sanki, ona toxunan kimi dərhal qırılar sayaq bu göy şüşələr – onu gözlənilmədən titrətmə bürüyür, əvvəlcə ayaqları əsir, sonra böyürlərindəki dərisi səriyir. Nəhayət, açar qifilda fırlanır, qapı açılır.

Rut mənzilə girən kimi elektrik açarına tərəf dərtinir: Dovşan onun əllərini kənar eləyərək üzünü özünə tərəf çevirir və onu öpür. Bu, nəsə ağılsızlıqdır; Dovşan sıxılıb onun suyunu çıxarmaq istəyir, qabırğası altındakı xırda mühərrik bu istəyi ikiqat, dördqat artırır – bütün gücü ilə sıxır, bu, məhəbbət deyil, dəri üzərində şütüyən baxışlar nədir, o nə özünün, nə də qızın dərisini hiss eləyir, Dovşan onu birdəfələk sakitləşdirməkdən ötrü yalnız onun ürəyini özünükü eləmək istəyir. Qız elə hey sıxılıb qalır. Dodaqlarının onun öpüşlərini həvəslə qəbul eləyən elastik, nəmlili balıncıları bərkileyir və quruyur, Rut başını geri atmağa və əllərini azad eləməyə macal tapan kimi onun kəlləsini təzədən dəhlizə çıxarmaq istəyirmiş sayaq dirsəyilə çənəsini geri itələyir. Qızın barmaqları bir-birinə daraqlanır və uzun dirnaqları Dovşanın gözünün altındakı zərif dəriyə işləyir. Dovşan onu buraxır. Möcüze nəticəsində salamat qalmış gözü qiyılır, boynu sizildamağa başlayır.

– Rədd ol, – qız deyir. Dəhlizdən düşən işıqda onun əzilmiş koppuş sıfəti eybəcər görünür.

Dovşan ayağı ilə vurub qapını örtür.

– Boşla, – deyir. – Axi mən sənə nəvaziş göstərmək istəyirdim.

Dovşan qaranlıqda görür ki, o qorxur; Dovşan bu qorxunu qızın iri bədəninin əyriliklərində, dil çəkilmiş dişin yerindəki boşluqda qan hiss eləyən kimi duyur, sanki, hava özü ona tərpənməz dayanmayı tapşırır; səbəbsiz gülüş onu

boğur. Qızın qorxusu və Dovşanın daxili əminliyi bir-biri ilə qətiyyən uyuşmur – axı Dovşan bilir ki, ona ziyan vurmaz.

– Nəvaziş göstərmək? – qız dillənir. – Ondan da çox boğmaqla.

– Mən bütün axşamı səni elə istəmişəm ki, – Dovşan sözünə davam eləyir. – Bu sevgini orqanizmimdən çıxarmaq lazım idi.

– Sizin orqanizmləri tanıyıram. Fsss – vəssalam.

– Mən belə deyiləm, – Dovşan söz verir.

– Yaxşısı budur, belə olsun. İstəyirəm ki, buradan mümkün qədər tez rədd olasan.

– Doğru deyil.

– Hamınız özünüüzü gözəl oynaş sayırsınız.

– Mən elə gözəl oynaşam, – o, özünü inandırır və unudmuş kimi alkoqolun və ehtirasın dalğası ilə qovrularaq irəli əyilir.

Qız geri çekilir, ancaq Dovşanın macal tapacağı qədər də tez yox, qızın qorxusunun kavernasının uzandığını hiss etdi. O, küçədən düşən işıqda görür ki, onlar əşyaları – iki kreslo, divan-çarpayı və masadan ibarət kiçik otaqdadırlar. Rut bir az böyük, ikiadamlıq çarpayısı olan qonşu otağa keçir. Pərdə yarıyacan salınıb və işığın zəif şüasında alçaq örtüyün hər təpəciyi kölgə salır.

– Yaxşı, gəl, – qız deyir.

– Sən hara? – Dovşan onun dəstəkdən tutduğunu görüb dillənir.

– Bura.

– Orada soyunmaq isteyirsən?

– Hə.

– Lazım deyil. Qoy özüm soyundurum. Hə, xahiş eləyirəm.

Dovşan bu fikirlə elə məşğuldur ki, yaxınlaşış onun əlindən tutur. Qız onun təmasından yayınır.

– Görürəm, sən komanda verməyə vərdiş eləyibsən.

– İmkən ver, xahiş eləyirəm.

– Qulaq as, mən bilmirəm sən on beş dollarının əvəzində nə almaq isteyirsən, ancaq özümü də fikirləşməliyəm.

– Onda mənim on beş dollarımı qaytar.

Qız getməyə çalışır, ancaq indi Dovşan onun əllərin-dən bərk-bərk tutub.

– Elə komanda verirsən ki, elə bil, ər-arvadıq.

Dovşanı təzədən şəffaf dalğa bürüyür və o, güclə eşidiləcək səslə piçildayır:

– Yaxşı, qoy olsun.

Dovşan qızın onun bədəni boyunca sallanmış əllərini tərpətməyə macal tapmayacağı sürətlə ayaqları qarşısında diz çökür və barmağının üzük taxılısı yerindən öpür. Sonra qızın dikdəbanlarının qayışını açmağa başlayır.

– Görəsən, qadınlar niyə hündürdəban çəkmələrdə gəzirlər? – deyə soruşur və onun ayaqlarını elə güclü təkanla qaldırır ki, Rut yixilmasın deyə Dovşanın saçlarını dan yapışmağa məcbur olur. – Ayağını ağırtırmır?

O, qayışları bir-birinə ilişmiş tuflinin bir tayını, sonra da o birisini qonşu otağa tolazlayır. İndi qızın ayaqlarını döşəmədə möhkəm dayanır. Dovşan onun topuqlarından tutub dəyirmi kök kürülüyüünü var gücü ilə ovuşdurmağa başlayır. Həmişə masaj eləyəndə əsəbiləşir.

– Gedək, – Rut deyir. Səsində yüngülçə gərginlik var, qorxur yixılar, çünkü Dovşan bütün ağırlığı ilə onun ayaqlarını döşəməyə mismarlayıb. – Uzan yataqda.

Qız onun iradəsindən ovsunlanmış, əl-ayağı bağlanmış və ürəksiz tərpənir. Dovşan da qorxur. Bütün bədəni əsə-əsə qızı çarpayının yanına gətirir və donunun zəncirbəndini axtarmağa başlayır. Kürəyində düyməni axtarır tapanda onları tez aça bilmir, çünkü ilgəyə, lazımlı olan tərəfdən yapışmir.

– Qoy mən özüm.

– Tələsmə, mən açaram. Sən sevinməlisən. Axı bu, bizim nikah gecəmizdir.

– Məncə, sən, sadəcə olaraq, dəlisən.

Dovşan onu kobudluqla özünə tərəf çevirir və yenidən sakitləşdirməyin təsəllisiz istəyi canını bürüyür. Onun möhkəm boyanmış yanaqlarına toxunur və yuxarıdan aşağı kölgələnmiş incik sıfətə baxdığı zaman Rut ona tamamilə balaca görünür. Dovşan, dodaqları ilə qızın göz qapağındağı nəbzin vurmasını tapmağa, ona bu gecə tələsmək lazımlığını təlqin eləməyə çalışaraq nəvazişlə gözlərinə tərəf uzanır. O, ehtirassız ehtiyatlılığının güllüş doğura biləcəyilə risk eləyərək qızın o biri gözündən öpür, sonra zərif hərəkətindən həvəsə gələrək ehtirasa təslim olur və

qızın sıfətini elə qeyzlə dişləyib yalayıb ki, Rut ləzzətdən, doğrudan da, gülür və onu kənara itələyir. Dovşan onu özünə tərəf çəkir, əyilir və dişlə boynunun kökündəki yumşaq, hərarətli çökəyi sıxır. Rut dişləmə gözlədiyindən qorxub səksənir, əllərilə onun ciyinindən yapışır, ancaq Dovşan onu buraxmir, bütün bədənini qucağında, az qala, boğaraq qışqırıb ki, ona qızın bədəni yox, özü, bütünlükə özü lazımdır. Sözlər eşidilməsə də, Rut hər şeyi başa düşür və ona deyir:

– Gözəl oynaş olduğunu sübut eləməyə çalışma. İşini gör və sürüş.

– Gör bir nə ağıllısan.

Qızı vurmaq üçün əllərini qaldırıb tərəddüd eləyir və deyir:

– Məni vur. Vur. Axi çox istəyirsən. Necə lazımdır çırp.

– Ah, aman Allah, bu bütün gecə darıxdırıcı olacaq.

Dovşan onun ölgün əllərindən tutur, özünə tuşlayır, ancaq qız barmaqlarını qatlayır və onun üzünə yüngülçə şappildadır.

– Zavallı Marqaret, gör o, sənin qoca yaramaz dostunla necə keçinməli olur.

– Onlar barəsində danışma, – Dovşan yalvarır.

– Lənətə gəlmış kişilər. Hökmən ağıritmaq, ya da kiminsə onları ağırtmasını istəyirlər.

– Mən bunu qətiyyən istəmirəm. Nə onu, nə o birini. Düz sözümdür.

– Onda niyə vaxt öldürürsən? Məni soyundur, vəsalam.

– Səndə də dil var ha! – Dovşan ah çəkir.

– Əgər bu, səni utandırırsa, təəssüflənirəm, – qızın səsində metal notlar eşidildi.

– Yox, qətiyyən utandırmırsan. – Dovşan cavab verir və işə cidd-cəhdə girişərək onun donunun ətəyindən yapışır. İndi gözləri qaranlığa o qədər alışib ki, parçanın yaşıl rəngini aydın seçir. Donu yuxarı çəkdiyi vaxt qız əllərini qaldırır və onun başı bircə saniyəliyə dar yaxada ilisib qalır. Başını əsəbi halda silkələyir, don əynindən çıxır və formasız isti qalaq kimi Dovşanın qolları üstünə düşür. Donu künçdə gözə dəyən stulun üstünə atır.

– Ah, sən nə qəşəngsən! – ucadan deyir.

Qız gümüşü alt paltarda ruha oxşayır. Dovşan donu onun başından çıxararken saçını dağıdıb. Rut qaşqabaqla baxaraq tez sancaqları çıxarır və saçı six halqalarla ciyinənə dağılır. Bütün qadınlar kombinasiyada təzə gəlinə bənzəyirlər.

– Qəşəngliyim köklüyüm qədər deyil, – qız hay verir.

– Yox, sən eləsən ki... – Dovşan bir göz qırpmışında üzünə şəffaf kombinasiya çəkilmiş bu iri şəkər parçasını əllərində qaldırır və çarpayiya sarı aparır.

– Sən məni qaldırdın. İndi heç nə alınmayacaq.

Parlaq işiq pəncərədən qızın boynundan qırışları sərt qara çevrəyə alaraq düz onun üstünə düşür.

– Pərdəni salım?

– Hə, xahiş eləyirəm. Bura həddən artıq darixdıcı yerdir.

Dovşan onun nədən danişdığını baxmaq üçün pəncərəyə yaxınlaşır. Küçənin o biri tərəfində yalnız kilsə görünüür – boz, qaşqabaqlı, özündənrazi. Xonçalı pəncərənin arxasında hələ də işiq yanır və şəhərin gecəsində bu qırmızı, bənövşəyi və qızılı dairə insanların onda xəyalı şəfəq görmələrindən ötrü real dünyaya gəldikləri yuva kimi görünür. Bu gözəlliyyi yaradanlara minnətdarlıq hissi Dovşanı büriyür, o, günahkar halda pərdəni aşağı salır. Cəld geri dönüb görür ki, Rutun gözləri onu kölgəlikdən izləyir; onlar da üzdəki zədəyə oxşayır. Qızın yançağının çökəyində qırmızı rəngdə aypara işiq var, adama elə gəlir ki, onun ağırlığı duyğusunun özü də nəsə bir ətir saçır.

– Hə, əynində daha nəsə qaldı? – Dovşan pencəyini çıxarıb kənara tullayıb. O, paltar tullamağı xoşlayır, nəsnələrin hərəsi bir tərəfə atılonda yaxınlaşan çılpaqlıqdan xəbər verir. – Corablar?

– Onları çıxarmaq elə də asan deyil, – qız cavab verir.

– Sürüşürlər.

– Onda özün çıxart.

Qız çarpayıda oturub ehmal pişik hərəkətlərilə elastikin, ipəyin və pambığın nazik torundan cəldliklə sıvişib çıxır. Corabını çıxarıb səliqə ilə bürmələyərək döşəklə çarpayının söykənəcəyi arasındaki yarığa soxur. Dovşana elə gəlir ki, qaranlıq, qəribə, bütün ölçülərdən məhrum olan aləmdədir və haradasa, lap yaxınlarda tinin arxasında

da onu zərif, gözəl qadın gözləyir. O, qəddini düzəldiyi vaxt çarpayının yanında dizi üstə dayanan Rut onun gözlərində hansısa ucsuz-bucaqsız qıtə ölçüsünü alır; yuxarı yüksən kombinasiya şimal qütbündəki qar papaq kimi ağarır.

- Sən nə böyüksən.
- Həddindən artıq böyüyəm.
- Yox, qulaq as. Sən mehbibansan.

Dovşan ovcunu onun isti peysəri altına soxaraq Rutu birdən qaldırır və kombinasiyasını başından çıxardır. Paltar yüngülçə sürüşür – maye kimi, paltar, onu çıxarmaq istəyən qadından özü düşür. Dovşanın onun belində əli ilə yoxladığı sərin çökək fikrində ciyindən axaraq bütün dərisini büryüyən şəffaf kölgə ilə birləşir. Dovşan bu yeri öpür. Dəri daha ağ olduğu yerdə bir az da soyuqdur. Dovşan geri çəkilir, çarpayının küncündə oturur və bu tərtəmiz çilpaqlığın gözəlliyyini canına çekir. Rut sağ əlini döşünə sixib sol əlini qaldırdığı vaxt barmağında üzük parıldayırlar. Qızın utancaqlığı ona ləzzət verir – bu, hiss əlamətidir. O, bütün ağırlığı ilə uzanaraq əlinə söykənir. İşıq üstünə sağdan düşür; səssizcə dönüb Dovşanın baxışlarından yalnız tərpənməzliyi ilə müdafiə olunaraq özünün utancaq gözəl pozasında donub-qalır. Pozasını dəyişmir, aqlıq isə Harrinin gözünü qamaşdırmağa başlayır. Nəhayət, Rutun səsi eşidilən vaxt Dovşan hətta diksinir də.

- Bəs sən?

O hələ heç qalstukunu belə çıxarmayıb. Hələlik ütüsünü saxlamağa çalışaraq şalvarını stuldan asır, Rut adyaların altına girir. Dovşan təkcə alt paltarında onun başı üstündə dayanıb soruşur:

- İndi sənin əynində, doğrudan, daha heç nə yoxdur?
- Sən ki özün dedin hamisini çıxarırm.

Dovşan onun barmağında nəyinsə parıldadığını xatırlayır.

- Üzüyünü ver.

Qız adyaların altından əlini çıxarıır və Dovşan ehtiyatla şışmış oynaqdan qalın latun üzüyü burub çıxarıır. O, qızı yuxarıdan aşağı, qayğılı nəzərlə baxır. Qız cənəsinəcən bürünüb, adyaların üstündəki ağ solğun əli ilan kimi qıvırlıb.

- Daha heç nə?
- Təkcə dəri, – qız dillənir. – Gəl bura. Üzan.
- Məni istəyirsən?
- Lovğalanma. İstəyirəm, bu, tez qurtarsın.
- Sənin bütün sifətin çat-çatdır.
- Məni təhqir elədiyin yetər.
- Sadəcə olaraq, səni çox sevirəm. Haradan salfet götürüm?

– Üzümü yumağa qətiyyən imkan vermərəm. Heç vaxt.

Dovşan vanna otağına gedir, işığı yandırır, tiftikli salfetka tapır, onu qaynar su altında isladir, sixır və işığı söndürür. Otağa qayidanda Rut gülür.

– Burada gülməli nə var? – Dovşan təəccübənlər.

– Bu axmaq alt paltarında sən, doğrudan da, dovşana oxşayırsan. Mən elə biliirdim ancaq balaca uşaqlar elastik trusu geyirlər.

O, aşağı, öz maykasına və əyninə kip oturan trususuna özündənrazi halda və həvəslə baxır. Adının səslənməsi fiziki təmas kimi duyulur. Qız başa düşür ki, o, hamı kimi deyil. Dovşan digirt-digirt, kələ-kötür parçanı onun üzünə çəkən vaxt qız eynilə Nelson kimi canını qurtarmağa çalışır, ancaq Dovşan – təcrübə ilə müdrikləşmiş ata – vərdiş etdiyi işi davam eləyir. O, qızın alhnını, yanaqlarını silir, salfetin ucunu burnunun pərələrinə soxur, canını qurtarmağa çalışaraq bütün bədəni ilə qıvrılmağına məhəl qoymadan sözlərini ağızında qoyaraq dodaqlarındakı boyanı silir. Dovşan, nəhayət, onun əllərini buraxdığı və salfeti yiğisdirdiyi vaxt qız ani olaraq ona baxır və sakitcə gözlərini yumur.

Dovşan salfetkəni öz üzünə sixaraq dayanır. Sonra çarpayının ayaq tərəfinə yaxınlaşır, salfeti vanna otağına tərəf tullayıır, alt paltarını əynindən çıxarıb atır, yorğanın altına girir və mələfələrin arasındaki uzun qaranlıq sahədə gizlənir.

Onların qarşılıqlı təmaslarında nəsə bir kədər gizlənir. Dovşan üzünü onun boynuna söykəyərək saçlarının nanə qoxusunu ciyərlərinə çəkir. Qız zərif yüngül əllərilə onu özünə sixaraq balışdan azca qalxır.

– Yaxşıdır, – Dovşan bəyəndiyini bildirən səslə piçildayır.

– Yaxşıdır, – qız hay verir.

– Sən gözəlsən.

Qız elə gəlir ki, şəffaflaşış və Dovşan onun ürəyini görür. Qız onu ötüb, indi gözləyir, o isə nəvazığın kövrək apogeyində baş barmağıyla onun qasalarının sərt əyrisinə dönə-dönə cızıq çəkir.

– Hə, necədir? – qız, nəhayət, soruşur.

– Sən gözəlsən.

Dovşan onun üzünə baxır, six kölgəlikdə qızın həşəri qəmli-qəmli bağışlaması onu heyrətləndirir, sanki, məhəbbətin sonuncu anında Dovşanın onu öz ümidişziliyi ilə satdığını bilir. Təbiət səni anatək gəzdirir, ancaq öz mükafatını alan kimi dərhal hər şeyi əlindən alır. Tər Dovşanın dərisini soyudur və o, yerə sürüşüb düşən adyalı qaldırır.

– Sən gözəl idin, – süst əlilə qızın yumşaq böyrünə toxunaraq dillənir. Qızın bədəni hələ də titrəyir, heyranlığı Dovşandakı kimi tez sönür.

– Tamam unutmuşdum.

– Nəyi unutmuşdun?

– Ki, mənimcün də yaxşı ola bilər.

– Sən belə vaxt nə hiss eləyirsən.

– Elə hala düşürəm ki, sanki, yixılıram.

– Hara?

– Heç yana. Adam bu barədə danışmaq istəmir.

Dovşan onun dodaqlarından öpür – qızın günahı yoxdur. O, öpüşü tənbəl-tənbəl qəbul eləyir. Dovşan onun belini qucaqlayır və ona sıxlaraq yuxuya getməyə hazırlaşır.

– Mən qalxmaliyam, – qız deyir.

– Uzan.

– Vanna otağına gedəcəyəm.

– Yox, – Dovşan bərk-bərk onun əlindən tutur.

– Burax.

– Məni qorxutma, – o, qızın böyrünə daha rahatlıqla sıxlaraq donquldanır.

Qız onun əlindən qurtulub qalxan vaxt Dovşan yumşalmış dodaqlarından quru nəfəsin necə çıxdığını hiss eləmək dərəcəsinə kimi ayılır.

– Mənə bir stəkan su gətir.

Qız çilpaq vəziyyətdə süst halda çarpayının yanında dayanır, sonra vanna otağına gedir. Kranlar guruldayır. O ayıldıqca ümidsizlik daha çox artır. Dovşan balışda özüne dərin yer düzəldərək pərdənin altından işiq salan kilsə pəncərəsinəndəki vitrajın üfüqi zolaqlarına baxır. Bu məsum parıltı ona təsəlli verən yeganə şeydir.

Vannadaki örtülü qapının arxasından düşən işiq yataq otağının havasını yüngülçə işqlandırır. Suyun şırlıtı ona uşaqlığını, o, gecəyarısı oyanan vaxt valideynlərinin yataq otağına qalxdıqlarını, bütün dünyadan qaranlığa qərq olduğunu dərk elədiyi vaxtı xatırladır, sonra isə o, şəhəri görür. Ay işığında favna oxşayan yuyunmuş Rut əlində bir stəkan su sakitcə vanna otağından çıxıb onun yanında uzandığı vaxt Dovşan artıq yatır.

* * *

O, aşkardakı kimi yuxu görür. Anası, atası və yenə kimlərləse onların mətbəxlərində stol arxasında oturublar. Bu mətbəx onların köhnə evlərində idi. Masa arxasındaki qız bilərzikli uzun əllərini uzadır, taxta buz dolabını açır və Dovşanı soyuq hava axını bürüyür. Dördkünc kameranın açıq qapısı arxasında Dovşan özündən bir neçə düym kənarda əriyən əyri, ancaq hələ də iri uzunsov buz görür; qara metal kütlənin mərkəzində süni buz fabrikinin novundan atılıb-düşən bütün buz lülələri kimi ağ təbəqə parıldayırlar. O əyilərək buzun soyuq, dəmir qoxuyan nəfəsinə toxunur – bu soyuqluq onda kameranın divarları və qabırğavari gövdəsini təşkil eləyən metallə assosiasiya olunur; boz-göy rəngli metal, eynilə linoleumdəki kimi tünd xırda ləkədir.

O, bir az da aşağı əyilib yarpağın üstündə, sanki, buz da canlı toxumalardan ibarətmiş kimi kapillyara oxşar çoxlu ağ damarların sulu səthin altında rəngdən-rəngə düşdüyüünü görür. İrəlidə, içərilərdə bu, o qədər tutqun və davamsızdır ki, o, bunu yalnız sonda görür, kənarları, sanki, mərkəzdə işığın sinmasından parlaq ulduzun saymışlığı partlayışdan diş-diş xırda bulud göydən asılı qalıb, onun düz və uzun şüaları isə kubun bütün səthinə korbucaq altında səpələnir. Buz lüləsinin qalaqlandığı paslı

qabırğalar onun gözləri qabağında istehza ilə ağaran əyri dişlər kimi tərpənir. Canını qorxu bürüyür – bu soyuq iri daş canlıdır.

- Qapını ört, – anası deyir.
- Mən açmamışam.
- Bilirəm.
- O açıb.
- Bilirəm. Mənim ağıllı oğlum heç kimi incitmir.

Masa arxasındaki qız boşqabda yeməyi könülsüz halda qurdalayır və anası dönüb incik iradlarla onun üstünə düşür. Məzəmmətlər davam eləyir, mənasız, yeknəsəq, bitib-tükənməyən; aramsız söz axını güclü daxili qanaxmanı xatırladır. Bu, onun qanaxmasıdır; qızçığaza görə incidiyindən onun sifəti elə uzanıb ki, sanki, iri ağ boşqaba çevrililib.

- Qız masa arxasında özünü balaca uşaq kimi aparır,
- anası deyir.

– Bəsdir, bəsdir, bəsdir! – bacısına arxa çıxan Dovşan qışqırır.

Anası istehzali təbəssümlə uzaqlaşır. Onlar iki evin arasındaki dar yerdə dayanıblar – indi iki nəfərdir – o və qız; bu, Cenis Springerdir. Dovşan çalışır onu anası barədə başa salsın. Cenis cəsarətsiz halda ona baxır və o, qızı qucaqlayaraq görür ki, gözləri qızarıb. Onların sifətləri uzaq olsa da, Dovşan onun göz yaşlarından isti nəfəsini duyur. Onlar Maunt Cacda rəqs salonunun arxasında tapdanmış, alaq basmış və butulka qırıqlarının səpələndiyi sahədərlər, divarın arxasındaki reproduktordan musiqi eşidilir, Cenisin əynində çəhrayı bal paltarı var; o hiçqırır. Dovşan ürəyi ağrıya-agrıya bildirir ki, anası qızı yox, onu danlamaq istəyirdi, ancaq qız hey ağlayır və o, dəhşət içində görür ki, onun sifəti əriyib yayılmağa başlayır, yavaş-yavaş dərisi sümükdən ayrılır, ancaq sümük yoxdur – dərinin altında vur-tut əriməkdə olan kütlə var; o, bu axan kütləni tutmağa, onu təzədən yerinə yapışdırmağa çalışaraq ovcunu açır və kütlə onun ovcuna düşən zaman hava onun qışqırığından ağappaq olur.

Bu ağrıq – işiqdir; günəşdən onun gözləri qarşısındaki balış parıldayırlar; aşağı salınmış pəncərə pərdəsində şüşənin zədəsi əks olunur. Onunla pəncərə arasında adyalın

altında qadın yumurlanıb uzanıb. Günəşin şüaları balısa səpələnmiş saçını boz, tünd-qəhvəyi, qızılı, qara və aq rəngə boyayır. Dovşan rahat nəfəs alıb, gülümsəyərək dirsəyinə söykənir, onun kök yumşaq yanağından öpür və məsamələrinin dəqiq quruluşuna valeh olur. Zəif çəhrayı işiq zolaqlarında onun üzünü qaranlıqda pis yuduğu görünür. O, yenidən yatdığı vəziyyəti alır, ancaq sonuncu bir neçə saat ərzində həddindən çox yatıb. Sanki, əli ilə növbəti yuxuya giriş yolunu yoxlayaraq, onları bir-birindən ayıran kiçik məsaflədən keçərək, yuxarıdan aşağı enli, təzə piroq kimi isti yamacı tumarlayaraq əlini onun çılpaq bədəninə sarı uzadır. Qadın arxası ona sarı uzanıb; Dovşan onun gözlərini görmür. Qadın dərindən ah çəkib gərnəşərək ona tərəf dönür, o yalnız bu zaman başa düşür ki, qadın onun nəvazışını duyub.

Onlar səhər işığında yuxulu, yorğun dodaqlarla öpüşərək təzədən məhəbbətə təslim olurlar; qadının döşləri nahamar sinə qəfəsinə sərilib. Döşünün gilələri – solğun çəhrayı qönçədir. Çılpaqlığı ona son dərəcə güclü təsir bağışlayır; bu parlaq dərinin zənginliyi yanında Dovşanın ehtirası zəif və dəyərsiz görünür və o, qadının özünü yuxuluğa vurduğunu düşünür. Ancaq qadın “yox” deyr – bu gün başqa cür oldu, ancaq yenə yaxşıdır. Doğrudan, yaxşıdır. Ütəndiğindən adyalın altında gizlənir, qadın isə ayağıyalın otaqda gəzişərək geyinməyə başlayır. Trusunu geydiyi vaxt Dovşan ilk dəfə olaraq onun ayaqlarını ayrıca əşya – yoğun, çəhrayı, qərarsız, aşağı endikcə nazikləşən qaytan kimi dərk eləyir. Hərəkət eləyərkən onlar bir-birinə çəhrayı işiq zolağı atır. Qadın onun baxmasına mane olmur, o məmnundur və özünü etibarlı, özünə əmin hiss eləyir. Bu artıq tamamilə evdarcasınadır.

Kilsə zəngləri ucadan səslənir. Dovşan çarpayının onun uzandığı tərəfinə, adamların ütülü kostyumlarda bu ərəfədə işiqlandırılmış pəncərəsi onu yatırdan əhəng daşından olan kilsəyə necə getdiklərinə baxmaq üçün, hərəkət eləyir. Dovşan əlini uzadıb pəncərə pərdəsini qaldırır. Pəncərə – rozetka indi işıqlanmış, ancaq kilsə üzərində, Maunt Cacin üzərində, səmanın mavι fasadında günəş gülümsəyir. Kilsənin zəng qülləsinin sərin alçaq kölgəsində neqativdəki kimi yaxalarında çıçək olan bir neçə kişi dayanıb,

adi qoyun kimi başlarını aşağı salaraq qeyri-ixtiyari olaraq kilsəyə töküllüşüb gəlirlər. Adamların evlərini qoyub bura dua eləməyə gəlmək qərarları barədə fikir Dovşanı sevindirir və gümrahlaşdırır, o, gözlərini yumur və başını yüngül hərəkətlə aşağı elə əyir ki, Rutunu görməsin. *İlahi, mənə kömək ol. Günahımdan keç. Həqiqət yoluna qaytar, Ruta, Cennisə, Nelsona, atama, anama, mister və missis Springerlərə, hələ doğulmayan körpəyə kömək ol. Toteronu və bütün yerdə qalanları bağışla. Amin.*

Dovşan gözlərini gün işığına açıb deyir:

– Bu, kifayət qədər böyükprixoddur.
– Bazar gününün səhəri, – o cavab verir. – Bazar gününün səhərəcəyi mən həmişə qusmaq istəyirəm.

– Niyə?

– Tfu! – qadın qısaca dillənir, sanki, cavab ona qabaqcadan məlumdur. O, bir az fikirləşib Dovşanın uzanıqlı vəziyyətdə diqqətlə pəncərəyə baxdığını əmin olaraq əlavə eləyir: – Bir dəfə burada mənim yanımı bir tip gəlmışdi, bax o, məni səhər saat səkkizdə oyatdı, çünki doqquz otuzda bazar günü məktəbində dərs deməli idi.

– Sən heç nəyə inanırsan?

– Yox. Sən inanırsan?

– Yəqin ki, hə. Hər halda, mən belə düşünürəm.

Qadının özünə əmin acıqlı tonu qulaqlarını deşir və o, tərəddüdlə düşünməyə başlayır ki, düzünümü deyir. Əgər Dovşan yalan deyibsə, deməli o, boşluğun ortasında asılıb; bu fikir onu təqib eləyir və ürəyi sixılır. Qabaqda bir neçə adam bayram paltarında səki ilə köhnə kərpic evlərin cərgəsi boyunca keçib-gedir; onlar özlərini göyün yedinci qatında hiss eləyirlərmi? Ən yaxşı paltarlarını geyiblər; o, həyəcanla bu fikirdən yapışır – bu fikir ona görünməyən dünyانın mövcud olmasının əyani sübutu kimi gəlir.

– Əgər sən dindarsansa, onda burada neynirsən?
– qadın soruşur.

– Burada nə var ki? Bu nədir, sən özünü Şeytan hesab eləyirsən?

Qadın bu suali gözləmədiyindən daraq əlində dayanıb qalır, sonra güller.

– Yaxşı, inanırsan inan, əgər bundan yüngülləşirsənsə.

– Niyə sən heç nəyə inanırsan? – o əl çəkmir.

– Zarafat eləyirsən?

– Qətiyyən. Məgər sənə heç vaxt, heç olmasa, bir saniyəliyə elə gəlməyibmi ki, bu aydındır?

– Nə aydındır? Allahın mövcudluğu? Yox. Əksinə, mənə həmişə onun yoxluğu aydın olub. Həmişə.

– Yaxşı, əgər Allah yoxdursa, onda niyə yerdə qalanlar var?

– Niyə? Niyənin bura nə dəxli? Sadəcə olaraq, var – vəssalam! – o, güzgüün qarşısında dayanıb və saçlarını daraqla geri çəkəndə qalın üst dodağını azca qaldırır; kinoda həmişə qadınlar belə görkəmdə olurlar.

– Sənin bərəndə belə deməzdim. Ki, sən, sadəcə olaraq, varsan, vəssalam.

– Qulaq as, bəlkə, sən yerin içində çevrilmək və mənə Allah kələmini başa salmaq əvəzinə, hər halda, geyinəsən.

Bu irad, eləcə də onun saçlarını yelləyərək Harriyə tərəf dönməsi onda yenə həvəsi gücləndirir.

– Bura gəl, – çağırır. – Kilsə adamlı dolu olduğu vaxt işlə məşğul olmaq pis deyil.

– Yox, – Rut dillənir. O həqiqətən də bir balaca hırsınlıb. Dovşanın Allaha inanması, sadəcə olaraq, onun əsəblərinə toxunur.

– Mən daha sənin xoşuna gəlmirəm? – soruşur.

– Sənin üçün fərqi var?

– Bilirsin ki, var.

– Mənim çarpayımdan qalx.

– Axi sənə yenə on beş dollar borcluyam.

– Heç nə borclu deyilsən. Süriş buradan, mümkün qədər uzaq ol.

– Nə? Səni tək buraxmaq? – O, bu sözləri, sanki, zarafta salıb nallayıb və qadın hələ ki gözlənilməzlikdən donub-qalaraq dayanıb – çarpayıdan sıçrayır, paltarlardan nəsə qapır, vanna otağına soxulur, qapını örtür. Sonra oradan təkcə alt paltarında çıxır, elə hey şitənərək kədərlı səslə təkrar eləyir:

– Mən daha sənin xoşuna gəlmirəm, – bundan sonra üstündə şalvari səliqə ilə qatlanmış stula sarı gedir. Hələ ki o yox idi, qadın yatağı səliqəyə salmışdı.

– Sən mənim kifayət qədər xoşuma gəlirsən, – o, fikri dağınıq halda örtüyü sığallayaraq cavab verir.

– Kifayət qədər niyə?
– Elə-belə...
– Niyə xoşuna gəlirəm?
– Ona görə ki, boyun məndən hündürdür, – o, çarpanının o biri küncünə keçir və örtüyü hamarlayır. – Hamının belə vasvası saydığı bu balaca qadınlar ən hündür kişiləri qamarladıqları vaxt hirsimdən dışım bağırsağımı kəsir.

– Onlarda nəsə var, – Dovşan deyir. – Deyəsən, onlarla iş görmək asandır.
– Deyəsən, – gülür.

Dovşan şalvari əyninə keçirir, kəmərini bağlayır.

– Sənə başqa nə ilə xoş gəlirəm?

Qadın ona baxır.

– Deyim?

– De.

– Təslim olmamağınlı. Axmaqcasına olsa da, mübarizəni davam etdirirsən.

95

Bunları eşitmək xoşdur, məmnunluq əsəblərini qidıqlayıır, özünü çox ucada hiss eləyir və gülümsəyir. Ancaq ənənəvi Amerika təvazökarlığı üstün gəlir və o, dodaqlarını çeynəyərək deyir:

– Kamilliyyə canatma.
– Bu zavallı tərbiyəsiz qoca, – qadın ağıllı-ağıllı dillənir,
– əməlli-başlı pozğundur.
– Bilirsən nə var, – Dovşan deyir, – mən dükana qaçım
– səhər yeməyi üçün bir şey alım.
– Burada qalmaq fikrindəsən-nədir?
– Niyə də yox? Sən kimisə gözləyirsən?
– Heç kimi gözləmirəm.
– Lap gözəl. Axi dünən demişdin ki, yemək hazırlamağı xoşlaysırsan. Nə alım?
– Haradan bilirsən dükən açıqdır?
– Bəs yox? Əlbəttə, açıqdır. Universamların əlindən bu dükənlər ancaq bazar günləri qazana bilir. – Dovşan pəncərədən boylanır. Elədir ki var, küncləki qapı açılır və oradan əlində qəzet bir adam çıxır.
– Köynəyin çirkənib, – Rut deyir.
– Bilirəm, – o, pəncərədən düşən işıq zolağından çıxır.
– Bu, Toteronun köynəyidir. Mən evdəki paltarlarımdan

bir-ikisini götürmeliyəm. Ancaq əvvəlcə ərzaq dalınca gedim. Nə alım?

– Sən nəyi xoşlaysırsan?

O, çox razi gedir. Bu qadında nə olmasa da, mehribanlıq çoxdur. Dovşan bunu, qadını avtodayanacaqdakı saygacın yanında gördüyü zaman, həmin saniyə anlayıb. Onun qarnı çox yumşaq görünürdü. Qadınlarla həmişə darısqal dalanlarda toqquşursan, çünki onlara heç də kişilərə lazım olan şey lazım olmur, onlar – başqa irqdir-lər: ya bitki kimi hər şeyi verirlər, ya da daş kimi çizirlər. Bütün yer üzündə qadın mehribanlığından yaxşı heç nə yoxdur. O, əynində çirkli köynək dükana götürüldüyü zaman daş döşənmiş yol ayağının altından qaçırl. *Sən nəyi xoşlaysırsan?* İndi qadın onun yanından getməz. Getməz, bu faktdır.

Dovşan sellofanda səkkiz sosiska və bulka, dondurmuş lobya dolu torba, dondurulmuş kartof qızartması torbası, süd, sous bankası, kişmişli çörək, qırmızı sellofana bükülmüş pendir parçası və bunların hamısının üstündən “Şveyser ananın suflesi” pirojnası. Hamısının qiyməti 2 dollar 43 sentdir. Rut kiçik əlvən rəngli mətbəxdə bağlamanı çantadan çıxararaq deyir:

– Görürəm, pəhərizdəsən.

– İstədim əzilmiş qoyun əti götürüm, ancaq dükanda olan vur-tut sosiska, salyami, bir də bankada mal əti idi.

Hələ ki qadın səhər yeməyi hazırlayıır, o, qonaq otığında veyllənir, jurnal masasının gözündə bir-iki detektiv tapır. Çarpayı qonşusu Ford-Xudda bunları fasıləsiz olaraq oxuyurdu. Rut pəncərəni açdı, sərin mart havası bürkülü Texası xatırlayarkən ona daha soyuq gəlir. Tozlu noxudu-kiseyi pərdələr xışıldayıır, digər, daha xoş xatırələrlə iflic olaraq dayanan Dovşan tərəfə əyilib küləklə dolur: uşaq vaxtı, o evdədir, axşamın küləyi pəncəreyə tərəf əsir, o, bazar günü qəzetlərini gözdən keçirir, mətbəxdə anası qab-qacağı danqlıdadır, tezliklə o azad olacaq və hamısını – atasını, onu və balaca Miriamı – gəzmə-yə aparacaq. Mim hələ tamam balacadır, buna görə də az gəzəcəklər – vur-tut bir neçə məhəllə, mümkündür ki, qış buzunun əriyib bir neçə düym dərinliyində göl əmələ gətirdiyi yerdəki köhnə çinqıl karxanasına kimi. Daşlı sahil

suda əks olunaraq adama əslində olduğundan iki dəfə hündür görünür. Ancaq bu, olsa-olsa sudur; onlar yarğanın kənarı ilə daha bir neçə addım keçib-gedirlər və yeni baxış bucağı altında nohur günüşi əks etdirir, baş-ayaq daşlar illüziyası yox olur və işiqda suyun hamar səthi buz kimi bərk görünür. Dovşan balaca Mimin əlindən bərk-bərk yapışır.

— Qulaq as, — o, Ruta qışqırır. — Mənim nəhəng ideyam var. Gəl gəzməyə gedək.

— Gəzməyə! Mən, onsuz da, hər vaxt gəzirəm.

— Cacın zirvəsinə qədər gedək.

O, haçansa Bruer tərəfdən dağa qalxmaq lazımlı gəldiyini xatırlamır və bu həzzi qabaqcadan duyaraq küləyin qabartdığı pərdədən valehliklə geri döndüyü zaman böyük kilsə zəngi çalınır.

— Gedək, xahiş eləyirəm, gedək, — o, mətbəxə tərəf qışqırır.

Əllərində yaşıl budaq tutan adamlar fikirləri dağınıq halda kilsədən çıxırlar.

Rut səhər yeməyini verir və Dovşan görür ki, o, Cenidən yaxşı yemək hazırlayıır, aqlı çatıb sosiskaları elə isitsin ki, onlar partlamasın. Cenis onları masa üstünə çevrilmiş və burulmuş vəziyyətdə elə qoyurdu ki, elə bil, onlara işgəncə veriblər. Onlar Rutla mətbəxdəki xırda ağ masa arxasında oturub yeyirlər. Dovşan çəngəllə boşqaba toxunaraq yuxusunda Cenisin sıfətinin əyilərək onun ovcuna axdiği zaman necə soyuq olduğunu xatırlayır; xatırə onun iştahasını korlayır və birinci tikə boğazından zorla keçir.

— Çoxdur, — deyir, ancaq yeməyə igidliklə girişir və yavaş-yavaş iştaha gəlir.

Masanın hamar səthi üzbüüz oturan Rutun sıfətinə solğun işıq salır, geniş alnının dərisi parıldayır, burnunun yanındaki iki sizanaq isə dağılmış mayenin ləkəsini xatırladır. Qadın hiss eləyir ki, qeyri-cazibədar olub və yeməyi tələsik, sanki, oğrun-oğrun xırda tikələrlə qopardır.

— Qulaq as.

— Nədi?

— Mənim maşının hələ də orada, Çerri-stritdə dayanıb.

— Qoy dayansın. Bazar günləri sayğaclar işləmir.

— Hə, ancaq sabah işləyəcək.

– Sat.

– Nə?

– Sat maşını. Həyat adiləşər. Dərhal varlanarsan.

– Yox, canım, məsələ bunda deyil. Bəlkə, sənə pul lazımdır? Bilirsən, məndə otuz dollar qalıb. İstəyirsən, bu saat onları sənə verim? – Əlini şalvarının cibinə uzadır.

– Yox-yox, nə danışırsan. Qətiyyən elə demək istəmirdim. Ümumiyyətlə, fikrimdə heç nə tutmamışdım. Elə-belə ağızimdandan çıxdı. – O tutuldu, boynunda ləkələr yarandı və Dovşanın ona yazığı gəldi – axı dünən elə yaxşı idi ki...

– Bilirsən, qayınatam köhnə maşın alverçisidir, biz evlənəndə bu maşını xeyli güzəştələ bizi satdı. – Dovşan izah eləyir. – Əslində maşın arvadımındır, ancaq körpə onunla qaldığına görə, düşünürəm ki, maşın da onun olmalıdır. Sonra da sən özün dedin ki, köynəyim çirklidir, mən gərək pal-paltarımdan bir-ikisini götürüm. Ona görə də fikirləşdim ki, səhər yeməyindən sonra evə gedim, maşını orada saxlayım və şey-şüylərimi götürüm.

– Birdən o, orada oldu?

– Orada deyil. Anasının yanındadır.

– Məncə, o, evdə olsa, sən çox sevinərsən, – Rut deyir.

Bəlkə, doğrudan, belədir? O, qapını necə açdığını və Cenisin kresloda oturub televizora baxdığını təsəvvür eləyir; yanında boş stəkan var. Və sanki, Dovşanın içində nəsə qırılır, boğazında ilişib qalan tikəni, nəhayət, udur, o, Cenisin sıfətinin həmişəki kimi belə küt və inadkar olduğundan böyük yüngüllük hiss eləyir.

– Yox, – deyir. – Qətiyyən sevinmərəm. Mən ondan qorxuram.

– Yox bir, – Rut deyir.

– Onda nəsə var. – Dovşan təkid eləyir. – Təhlükəli adamdır.

– Sənin atdiğın o eybəcər? Özün təhlükəli adamsan.

– Yox.

– “Yox” – yox, hə. Elə bilirsən ki, dovşansan. – Sözlər istehzalı və əsəbiləşdirici səslənir. – Aydın deyil niyə.

– Maraqlıdır, sən öz şey-şüyünü neynəmək istəyirsən?

– qadın soruşur. Belə de – o hiss eləyir ki, Dovşan onun yanına köçmək istəyir.

– Bura gətirmək, – o boynuna alır.

Qadın nəfəsini dərir, sanki, nəsə demək istəyir, ancaq dinmır.

- Ancaq bu gün yox, – Dovşan üzrxahlıqla dillənir.
- Sən ki heç yana getməyəcəksən.
 - Ola bilər... Bilmirəm. Yəqin ki, yox.
 - Əntiqə. Bilirsən, mən səni sevirəm.

Qadın qab-qacağı yiğisdirmaq üçün ayağa qalxır, dayanır və ağ masanın ortasına baxır. Başını asta-asta bulayaraq cavab verir:

- Sən xoşa gəlməyən sürprizsən.

Onun nahamar qəhvəyi donunu tarım saxlayan enli çanağı güclü bel sütununun əsası kimi ağır və simmetrikdir. Bu iri sütun onun qəlbini yenicə baş qaldıran məhəbbətin gözəl duyğuları ilə doldurur, ancaq Rutun sıfətinə baxmağa ürək eləmir.

- Neyləyəsən, – Dovşan deyir, – sənsə xoş sürprizsən.

O, üç tikə “Şveyser ananın suflesi”ni yeyir və cəhəng-lərində ilişib qalmış qırıntı xudahafızlaşərkən Rutu mətbəxdə öpdüyü zaman onun sviterində qalır. Dovşan onu çirkli qab-qacaqla tek qoyub gedir. Maşını Çerri-stritdə yaz gününün sərin havasında gözləyir. Görkəmi elədir, elə bil, evinin otaqlarından birini axın səkinin qırığına aparıb atıb, gecə qabarması çəkiləndə isə otaq qumluqda sağ-salamatca qalmağındadır və indi açarın birinci burulması ilə yeni üzgüçülüyü yola düşməyə hazır vəziyyətdə müəmmalı-müəmmalı parıldayırlar. Əzilmiş və çirkli paltarı altında bədəni ona təmiz, boş və arıq gəlir. Onu sevirlər. Maşından rezinin, tozun və günəşin isitdiyi rənglənmış metalın sakitləşdirici qoxusu gəlir. Qadın – qındır, o – bıçaq. Bazar gününün kar elədiyi şəhəri rahat taxta şüşəbəndin məhəccərinin dövrə-lədiyi kərpic evlərin yumşaq cərgələri kəsib-doğrayır. Dovşan Cac dağının geniş ətrafını dolanır, dağın şose boyu yamacı sarımtıl-yaşıl yarpaqlarla pudralanıb, bir az yuxarıda həmişəyaşıl ağaclar üfüqi qara xətlə dolanır. Dovşanın burada sonuncu dəfə olduğundan bu yana mənzərə dəyişib. Dünən səhər səmanı sübh buludlarının nazik zolaqları kəsir, o isə yorğunluqdan əzab çəkərək yalnız dincələ biləcəyini düşündüyü şəbəkənin lap mərkəzinə üz tutmuşdu. İndi təzə günün günorta vaxtı buludlar yanıb, maşının yan şüşəsində səma boş və soyuq olub, qarşıda isə heç

nə yoxdur, Rutun mavi gözlərində də heç nə yoxdur, o, Dovşana deyib ki, heç nə eləmir, heç nəyə inanmır. Ürəyi həmişə bu boş səmaya can atır.

Dovşan Maunt Cacin tanış evlərinə enən kimi onun səmimi müvəzəni yoxa çıxır. Boylanır, əsəbiləşir. O, Ceksonla, Potter və Üilber-Stritlə yuxarı qalxaraq xarici nişanlıara görə öz mənzilində kiminsə olub-olmadığını müəyyən eləməyə çalışır. İşığa görə də bir şey bilmək olmur – günorta vaxtidir. Evin qabağında heç bir maşın yoxdur. O, məhəlləni iki dəfə dövrə vurur, əzələlərini gərərək pəncərədə kiminsə sıfətini görməyə çalışır. Hündür şüşələr keçilməzdür – Rut haqlı deyilmiş – o, qətiyyən Cenisi görmək istəmir.

Bunun mümkünüyünün fikri belə onu o dərəcədə gücsüzləşdirir ki, maşından çıxanda parlaq günəş, az qala, onu yixır. O, pilləkənlə qalxır və pillələr, sanki, geriyə fırılanan çarxın dişləri kimi onun qorxudan gücünü itirmiş bədənini aşağı çəkir. Bir ayağını qaçaraq qoyub qapını döyür. Taqqılıtya heç kim hay vermir. Təzədən döyür, qulaq verir və cibindən açar çıxardır.

Mənzil boşdur, ancaq indiyəcən Cenislə doludur, elə doludur ki, onu üzütmə tutur; televizora tərəf döndərilmiş kreslonu görəndə dizləri büükülür. Nelsonun döşəməyə səpələnmiş sıniq oyuncaqlarından ürəyi bulanır; qafasında olanların hamısı – boz kütlə, eşitmə və görmə aparatı – onun fikrinə görə dəstəkdə qarmaqarışlıq halda sixılıb; “alın qoltuğu” tutulub, asqırmaq, ya da ağlamaq istədiyi bilinmir. Qonaq otağını başdan-başa toz basıb. Pərdələr aşağı salınıb. Cenis gündüzlər onları həmişə salır ki, televizorun ekranına işıq düşməsin. Kimsə otağı yüksəldirməq istəyib – Cenisin külqabısı və boş qədəh götürülüb. Dovşan mənzilin və maşının açarlarını televizorun qəhvəyi ağac rənginə boyanmış metal qutusunun üstünə qoyur. Cenisin bir-iki donu çatmir.

Dovşan palтарını götürmək əvəzinə geri dönür və hərəkətlərini götür-qoy eləyərək ayaqlarını mətbəxə tərəf sürüyüür. Pərdənin içindən sızulən gün işığı yaprıxmış çarpayıya düşür. Onların heç vaxt yaxşı çarpayıları olmayıb. Bunu onlara Cenisin valideynləri bağışlamışdır. Kamodun üstündə Cenisin kiçik flakonları, manikür qayçıları, üstünə

iyinə sancılmış aq sap çarxi, latun sancaqlar, telefon kitabçası, işıqsaçan siferblatlı rəngli saat, Cenisin bir dəfə də olsun istifadə eləmədiyi, jurnaldan qoparılmış resept, Yava ağacının muncuqlarından boyunbağı – Dovşanın milad hədiyyələri var. Cenisin valideynləri özlərinə yeni vanna otağı düzəldikləri vaxt onlardan götürdükləri iri oval güzgüni divara söykəmişdilər; Dovşan hey onu Cenisin kamodunun üstündən bərkitmək istəyirdi, ancaq şurup almağa heç cür vaxt eləyə bilmirdi. Pəncərənin altında yarıyaçan iyənmiş köpüklü su ilə dolu stekan güzgüni asmaq lazımlı gələn boş yerə tutqun ləkəni eks etdirirdi. Buradaca divarda üç uzun paralel cızıq var. Bunu kim eləyib? Nə vaxt? Üstüörtülü yatağın arxasından vanna otağındaki döşəmənin aq üçbuçağı görünür; Cenis duşdan çıxandan sonra onun kürəyi buxardan narinci rəngə düşür, qoltuğunun altında pırtlaşış yaş tüklər, o, öpülmək üçün sevinclə Dovşana tərəf uzanır. Bu nə çağrılmayan sevinc idi ki, əvvəl Cenisi, sonra isə onu bürümüşdü?

Mətbəxdə ölüm kimi soyuq, tavada yaddan çıxıb qalmış donuz əti donmuş piyin içindədir. Dovşan onu rakovinanın altındaki kağız torbaya atıb qazovucla ləkəli, bərk piy parçalarını təmizləyir və onları da boşaldır. Aşağısı tünd-qəhvəyi ləkəli torbadan çürüntünün şirin iyi gəlir. Dovşan torbaya küt-küt baxır. Zibil yeşiyi giriş qapısının arxasındadır, ancaq heç iki addım da ata bilmir. Bu barədə düşünməyə dəyməz. O, qaynar suyu açır və tavanı islatmaq üçün rakinaya tutur. Buxarın nəfəsi qəbirdəki piçilti kimidir.

O, qorxu içərisində bir yesikdən tələsik təmiz trusu, mayka və corab, ikincidən sellofanda üç köynək və mavi kartonda daha bir köynək, üçüncüsündən yuyulmuş qəhvəyi pambıq şalvar götürür, divar şkafından hər iki kostyumunu, idman köynəyini çıxarıır, xırda şeyləri kostyuma bükür ki, aparmaq asan olsun. Dovşan bu işdən əməlli-başlı tərləyir. O, bağlamanı əlləri arasında saxlayır və dizini büküb sixarkən mənzili bir də gözdən keçirir: mebel, xalçalar, divar kağızları – hamısı onun sıfəti kimi, sanki, tünd pərdə ilə örtülüb; otaqlarda səliqəsizlik hökm sürür və o, buradan getdiyinə sevinir. Qapı birdəfəlik çırılır. Onun açarları içəridə qalıb.

Diş fırçası. Ülgüç. Zaponkalar. Çekeləklər. Pilləkənlə aşağı enərkən hər addımında yaddan çıxmış daha hansı şəyi xatırlayır. O tələsir, ayaqları tappılıt salır. Tullanarkən, az qala, dəhlizdəki qara şnurdan asılmış çilpaq lampaya toxunacaqdı. Dəhlizdən ötüb-keçəndə ona elə gəlir ki, onun poçt qutusundakı adı yanına çağırır, göy mürəkkəblə yazılmış hərfələr havanı lal qışqırıqlarla doldurur. O sivişib günün altınına çıxır və öz-özünə gülməli görünür – eynilə qəzetlərin sonuncu səhifələrində haqlarında yazılan sırlı oğrulardan biri – onlar pul, gümüş əvəzinə çini stəkan – nəlbəki yuhan, iyirmi rulon divar kağızı və bir yiğin köhnə cir-cindir aparırlar.

– Gün aydın, mister Enqstrom!

Ah, bu, qonşudur, miss Arndt, o, kilsə üçün bənövşəyi şlyapa qoyub, əlində palma yarpağı tutub.

– A, hello. Səhhətiniz necədir?

Bu qadın onlardan üç ev o yana yaşayır, deyirlər xərcəngdir.

– Gözəl, – qadın dillənir, – çox gözəl.

Və gözəllikdən başını itirib yasti pəncələri ilə daş yolun maililiyinə instinktlə söykənərək günün altında dayanır. Yaşıl maşın yanlarından şübhəli ləngliklə ötüb-keçir. Miss Arndt Dovşanın yolunu kəsir, qadın xoşallıqdan pörtüb, məlum deyil nəyə görə, bəlkə də, sadəcə olaraq, tavanda sürünenə və öz-özünə təəccübənmək üçün dayanan milçək kimi daş yolda qaldığına görə minnətdardır.

– Gözəl havadır, – Dovşan deyir.

– Ah, mən lap heyran olmuşam, sadəcə olaraq, heyranam, Pasxaya bir həftə qalmış bazar günü həmişə belə mavi olur. Hətta damarlarda qan da daha sürətlə hərəkət eləyir, – qadın gülür.

Dovşan da gülür. Qadın iki cavan ağcaqayının naxışı kölgəsində, sanki, isti asfaltla bitişib. Tamamilə aydınlaşdır ki, o, heç nə bilmir.

– Hə, mən də yaz təmizliyi barədə fikirləşmək qərarına gəlmişəm, – Dovşan qadının baxışlarını onun əllərinə zillədiyini görərək əyanılık üçün bağlamanı silkələyir.

– Gözəldir, – miss Arndt gözlənilməz istehzali təbəssümlə hay verir, – gənc ərlər həmişə dəhnəni çeynəyərək harasa tələsirlər, – və dairə cızaraq qışqırır: – Oy, ruhani ata!

Yaşıl maşın əvvəlkindən daha yavaş sürətlə küçənin ortası ilə geri qayıdır. Dovşan paltar bağlamasının ağırlığını ikiqat artırıran həyəcan içində ələ keçdiyini görür. Dəhlizdən sıvışib çıxır, miss Arndtin yanından qaçaraq keçir və onun ikibaşı "Yox, bu müqəddəs Kruppenbax deyil", – sözlərinə "Tələsirəm" deyərək cavab verir.

Yox, əlbəttə, bu, Kruppenbax deyil. Dovşan bunun kim olduğunu bilir, hərçənd ki adını bilmir. Yepiskopal kilsənin ruhanisi. Springer və ailəsi yepiskopal kilsəyə gedirlər – qoca yaramazın yüksək cəmiyyətə soxulmaq cəhdinin daha bir hiyləsi, onlar əvvəllər islahatlar kilsəsinə mənsub idilər. Dovşan, demək olmaz ki, qaçırl; üzü-asağı səki hər addımda onun dabanından yapışır. Bağlama asfaltın qabağını tutur. Heç olmasa, tinə çataydı. Yeganə ümid – ruhanının onu tanımayacağınınadır. Hiss eləyir ki, yaşıl maşın arxasında sürüñür: bəlkə, əlindəkiləri atsın və doğrudan da, dabanına tüpürsün? Köhnə süni buz fabrikində gizlənmək yaxşı olardı. Ancaq orayacan bütöv bir məhəllə qalıb. Yəqin, Rut artıq qabları yuyub və dağın o tərəfində onu gözləyir. Ətrafda hər şey göm-göydür.

Maşının yaşıl qanadı qarışındaki suyu səssizcə yanır keçən köpəkbalığı kimi havada Dovşanın dizinin arxa hissəsinə dəyiş dağilan ləpəni qaldırır. Addımlarını yeyinlət-dikcə ləpə də güclü şəkildə dağılır. Arxadan nazik uşaq səsi tin-tin eləyir:

– Bağışlayın, siz Harri Enqstrom deyilsiniz?

Dovşan yalan danışmaq istəyinin necə zəiflədiyini hiss eləyərək geri dönür və yarıçıçıltı ilə cavab verir:

– Hə.

Gənc sarışın boynunda hansısa ağ əsarət zənciri sol səkiyə tərəf dönür, əl əyləcini çekir, mühərriki söndürür və beləliklə, maşını küçənin lazım olmayan tərəfində və hələ bir balaca iti bucaq altında dayandırır. Bu ruhanilərin xırda qaydalara necə də etina eləmədikləri çox maraqlıdır. Dovşan Kruppenbaxın oğlunun şəhərdə motosikllə necə şütfüdüünü xatırlayır. Bu, həmişə ona küfr eləmək kimi görünürdü.

– Mən Cek Ekkılzəm, – ruhani tamamilə yersiz gülə-rək dillənir. Damağına yapışmış yandırılmayan siqaretin

ağ zolağı ilə vəhdətdə ağ yaxalığı komik effekt yaradır. O, 58-ci ilin yaşıl zeytun rəngli dördqapılı “byüik”indən çıxır və əlini Dovşana uzadır. Dovşan onu sıxmaq üçün paltar bağlamasını daş döşənmiş yolla səki arasındaki qazona qoymalı olur.

Ekkilzın əl tutması enerjili, təcrübəli və möhkəmdir, görünür bu, qucaqlaşmanı simvolizə eləməlidir. Bir anlığa Dovşana elə gəlir ki, Ekkilz onu heç vaxt buraxmayacaq. Dovşan ilişdiyini hiss eləyir; izahati, pərt halda deyilmiş yalvarişları, barışıqı qabaqcadan görür – bunların hamısı onun qarşısında rütubətli divar kimi dayanır; ümidsizlikdən canına vicvicə düşür. Onu təqib eləyən adamda inadkarlıq hiss olunur.

Ruhani onunla yaşıd olar, ola bilsin, azca böyükdür, boyu xeyli alçaqdır. Ancaq elə də balaca deyil; qara pencəyinin altından açıq-aşkar gərəksiz əzələləri oynayır. O, nədənsə dilxor olub və sinəsini yüngülçə qabardaraq dayanıb. Uzun, kürən qaşları burnunun üst hissəsi üzərində qayğılı qırış salıb, ağızının altında xırda, rəngi qacmış, qoza kimi iti çənəsi görünür. Dilxorçuluğa baxmayaraq onda nəsə məhrəmanə və səfəhfason bir şey hiss olunur.

- Hara gedirsiniz? – soruşur.
- Nə? Heç yana.

Bu tipin kostyumu Dovşanı karixdirir. Kostyum ancaq özünü qara göstərir, əslində isə o, tünd-göydür, köhnədəbli, ancaq qəşəngdir, yüngül parçadandır. Manışka, döşlük, ya da bu daha necə adlanır, əksinə, soba kimi qaradır. Ekkilz gülümsəmək istəyir, ancaq damağındakı siqareti saxlamağa cəhd elədiyindən bunun əvəzinə finxırır. Əllərini pencəyinə şappıldadır.

- Sizdə təsadüfən kibrət yoxdur?
- Təəssüf ki, yoxdur. Tərgitmişəm.
- Deməli, məndən iradəlisiniz. – Fikirləşib qaşlarını qorxa-qorxa qaldıraraq Harriyə baxır. Onun qonur gözləri gərginlikdən dəyirmi və şüşə kimi rəngsiz olur. – İstəyirsiniz sizi aparım?
- Yox, lənət şeytana. Narahat olmayıñ.
- Sizinlə söhbət eləmək istəyirdim.
- Doğrudan?

– Doğrudan. Hətta çox istərdim.

– Yaxşı. – Dovşan paltarını yerdən götürür, “byuik”i qabaq tərəfdən dolanır və oturur. İçəridə plastikin kəskin şirintəhər iyi – təzə maşın iyi gəlir; Dovşan bu iyi dərindən ciyərlərinə çəkib bir az sakitləşir. – Cenis barədə?

Ekkız başı ilə təsdiq edir və arxa pəncərəyə baxaraq səki dən uzaqlaşır. Onun üst dodağı aşağıdakından qabaqdadır, gözlərinin altında yorğun bənövşəyi çökəklik var. Onun üçün bazar – ağır gündür.

– O necədir? Neynir?

– Bu gün, deyəsən, xeyli normaldır. Səhər-səhər atası ilə kilsədə idilər.

Onlar küçə ilə üzüaşağı gedirlər. Ekkız susur və gözlərini qırparaq yan şüşəyə baxır. Sonra cihaz lövhəsindəki siqaretyandırının düyməsini basır.

– Mən belə də fikirləşirdim ki, o, valideynlərinin yanına gedəcək, – Dovşan deyir.

Ruhaninin onun üstünə bağırmadığından bir qədər dilxordur; görünür, öz işini əməlli bilmir.

Siqaretyandır geri sıçrayır. Ekkız onu siqaretə yaxınlaşdırır, qullab vurur və sanki, fikirlərini təzədən cəmləyir.

– Görünür, – ruhani dillənir, – siz yarım saatdan sonra geri qaytmayanda o, sizin valideynlərinizə zəng vurub və atanızdan uşağı getirməyi xahiş eləyib. Mən elə bilirəm ki, atanız onu hər cür sakitləşdirib, deyib ki, yəqin, siz haradasa ləngimisiniz. Onda Cenis xatırlayıb ki, siz evə ona görə gecikirsiniz ki, kimləsə küçədə oynayırmışsınız və fikirləşib ki, təzədən həmin yerə qayıdıbsınız. Hətta mənə elə gəlir ki, atanız şəhəri gəzib baxırmış ki, haradasa basketbol oynamırlar ki.

– Bəs qoca Springer harada imiş?

– Cenis onlara zəng vurmayıb. Yazıq onlara yalnız gecə saat ikidə, bütün ümidi lərini itirdiyi vaxt zəng eləyib.

“Yazıq”, – onun dilindən asan qopan yeganə sözdür.

– Ancaq gecə saat ikidə? – Dovşan soruşur. O qorxur, əlləri bağlamanı bərk-bərk sıxır, sanki, Cenisi sakitləşdirmək istəyir.

– O radələrdə. Onacan elə vəziyyətə çatmışdı ki, – spirtli içkidən və bütün başqa şeylərdən – anası mənə zəng vurdu.

– Sizə niyə?

– Bilmirəm. Adamlar həmişə mənə zəng vururlar, – Ekkilz gülür. – Bu, belə də olmalıdır; bu sevindiricidir. Hər halda, mənimcün. Həmişə fikirləşmişəm ki, missis Springer mənə nifrat eləyir. O, aylarla kilsəyə gəlmir.

Zarafatının Dovşanda necə təəssürat doğurduğuna baxmaq üçün o tərəfə dönərək, qaşlarını bic-bic qaldırır və bundan onun iri ağızı açılır.

– Bu, təxminən, gecə saat ikidə olub?

– İki ilə üç arasında.

– Oy, xahiş eləyirəm, bağışlayın. Qətiyyən sizi yataqdan qaldırmış istəmirdim.

– Əhəmiyyəti yoxdur, – ruhani peşmanlıqla başını bulayır.

– Heç özümü bilmirəm.

– Hə? Bu, müəyyən ümidi əsas verir. Yaxşı, əslində planlarınız necədir?

– Heç bir planım-zadım yoxdur. Necə deyərlər, yaddaşla oynayıram.

Ekkilzin gülməyi Dovşanı təəccübləndirir, ancaq ağılına gəlir ki, ruhani, deyəsən, elə dağılmış ailələr, evdən qaçan kişilər və s. sahələr mütəxəssisidir, “yaddaşla oynayıram” ifadəsi nəsə yeni bir şey gətirir. O məmənndur: Ekkilz nəyin necə olduğunu bilir.

– Ananızın maraqlı baxışları var, – Ekkilz deyir. – Onun fikrincə, sizin arvadınızla biz onu atdıığınızı düşünərkən yanılırıq. Deyir ki, siz həddindən artıq yaxşı oğlansınız və belə hərəkət eləyə bilməzsiniz.

– Görürəm, bu işlə ciddi məşğulsunuz.

– Hə, dünənsə əlavə olaraq bir mərhumla da məşğul olmuşam.

– Oy, siz Allah, bağışlayın.

Onlar tənbəl-tənbəl tanış küçələrlə gedir, süni buz fabrikini arxada qoyurlar, bütün vadiyə mənzərə açan tini dövrə vururlar.

– Bilirsiz nə var, əgər, doğrudan da, məni aparmaq istəyirsinizsə, onda Bruerə gedək, – deyir Dovşan.

– İstəmirsiniz ki, arvadınızın yanına aparım?

– Yox bir, dəvə. Yəni demək istəyirəm ki, bunun heç bir xeyri olmayacaq. Necə düşünürsünüz?

Ruhani bir müddət susur, onun aydın profili müsahibinə yönəlib, baxışları isə yan şüşəyə dikilib; iri maşın boğuş ugultu ilə qəti hərəkətlə irəli gedir. Harri artıq sualını təkrar eləmək istəyir, ancaq Ekklz bu arada cavab verir:

– Əlbəttə, olmayıacaq, əgər siz özünüz bunu istəmirsinizsə.

Bələ görünür ki, mövzu bitib – məsələ kifayət qədər sadədir. Onlar Potter-avenyu ilə şoseyə enirlər. Günəşli küçələrdə yalnız təkcə uşaqlardır, onların bir hissəsi hələ də bazar günü məktəbləri kostyumundadır. Qızlar zinqirovlu narinci don geyiblər. Lentləri corabları rəngdədir.

– O, nə eləyib ki belə – siz getmisiniz?

– Xahiş elədi ki, ona bir qutu siqaret alım.

Dovşan ümid eləyir ki, Ekklz güləcək, ancaq ruhani onun sözlərini bir qədər həddini keçən ədəbsizlik kimi qulaqardına vurur. Ancaq axı belə olub.

– Düz sözümdür. Hey ora-bura qaçmaq və onun hər yanda yaratdığı zir-zibili həmişə təmizləmək məni boğaza yiğmişdi. Başa düşürsünüz, həmişə mənə elə gəlirdi ki, bu sindirilmiş oyuncaqlara, boş stəkanlara və televizora yapışib qalmışam; vaxtında yemək heç vədə mümkün olmurdı, oradan heç cür çıxıb gedə bilmirdim. Sonra isə birdən başa düşdüm ki, bu, necə də asandır – çıx get, vəssalam, lənət şeytana, belə də oldu.

– İki gündən az olanda, doğrudan da, asandır.

– A... Ancaq axı qanun da var...

– Hələ bu haqda fikirləşməmişəm. Qayınananız bu barədə dərhal fikirləşib, ancaq arvadınız və mister Springer qəti olaraq bunun əleyhinədirlər. Məncə, səbəblər müxtəlifdir. Arvadınız nəsə donuq vəziyyətdədir, o istəmir ki, kimsə, ümumiyyətlə, nəsə bir hərəkətə başlasın.

– Zavallı. O elə səfəhdür ki.

– Siz niyə buradasınız?

– Ona görə ki, siz məni tutubsunuz.

– Demək istəyirəm ki, evinizin yanına necə gəlib çıxıbsınız?

– Təmiz alt paltarı aparmağa qayıtmışam.

– Məgər təmiz alt paltarı sizin üçün belə əhəmiyyətlidir? Əger başqalarını belə asanlıqla tapdamaq mümkün sə, ədəbdən yapışmaq nəyə gərəkdir?

Dovşan hiss eləyir ki, söhbət təhlükəli olmağa başlayır; onun öz sözləri özünə qayıdır, hər yanda tələ və qar-maq qoyulub.

– Hər şey bir yana, maşını ona qaytarmışam.

– Niyə? Məgər o, sizə qaçmaqdan ötrü lazım deyildimi?

– Sadəcə olaraq, fikirləşdim ki, avtomobil əslində ona məxsusdur. Maşını onun atası bizə ucuz qiymətə güzəşt eləmişdi. Bir də ki onun mənə heç bir xeyri yox idi.

– Heç bir? – Ekkilər siqareti külqabına basır və əlini yenisi üçün pencəyinin cibinə aparır. Onlar yolu yamacın bir tərəfdən yuxarı qalxdığı, digər tərəfdən isə aşağıya, nə ev, nə də benzindoldurma məntəqəsi tikməyin mümkün olmadığı dərəcədə sərt şəkildə endiyi ən hündür kəsikdə dolanırlar. Aşağıda çay tutqun şəkildə parıldayır.

– Əgər mən arvadımı atmaq qərarına gəlsəydim, – Ekkilər deyir, – maşına minib min mildən çox uzağa gedərdim. – Ağ yaxalığın üzərindən sakitcə eşidilən sözlər, demək olar ki, məsləhət kimi səslənir.

– Mən məhz belə eləmişəm! – Dovşan onların arasında bu qədər ümumi məsələlər olduğundan vəcdə gələrək qışqırır. – Mən Qərbi Virciniyaya kimi getdim. Ancaq sonra qərara gəldim ki, hər şey cəhənnəm olsun və qayıtdım.

– Bu söyüş söyməni qurtarmağın vaxtıdır. O, niyə hey söyüş söyür? Bəlkə, Ekkilər uzaq olmaqdan ötrü – o hiss eləyir ki, qara palтарlı bu adəmi hansısa təhlükəli quvvə ona tərəf çəkir.

– Öyrənə bilərəm, niyə?

– Təsəvvürüm belə yoxdur. Səbəblər kombinasiyası. Tanış yerlər daha etibarlıdır.

– Bəlkə, siz arvadınıza kömək eləməyə qayıdıbsınız?

Dovşan buna cavab tapmir.

– Siz qarmaqarışılıqlıdan danışırsınız. Sizcə, başqa gənc ər-arvadlar özlərini necə hiss eləyirlər? Özünüüz niyə istisna bilirsiniz?

– Fikirləşirsiniz ki, mən buna cavab verə bilmərəm, ancaq cavab verəcəyəm. Mən bir vaxtlar əla basketbol oynayırdım. Həqiqətən, əla. Ancaq insan birinci növ olandan sonra – dəxli yoxdur nə də – ona artıq ikinci olmaq maraqlı deyil. Cenislə aramızda baş verəni isə ikinci növdən başqa heç cür adlandırmaq olmur.

Sıqaretyandırın sıçrayır. Ekklz gözlərini yenidən yola qaldırır. Onlar Bruerin ətrafına enirlər.

– Siz Allaha inanırsız? – Ekklz soruşur.

Dovşan cavabı bu gün məşq elədiyindən heç bir tərəddüdsüz cavab verir:

– İnanıram.

Ekklz təəccübədən gözlərini döyür. Təkgözlü profildə yumşaq göz qapaqları örtülür, ancaq sıfət dönmür.

– Deməli, sizcə, Allah istəyir ki, arvadınızı iztirab çekməyə məcbur eləyəsiz?

– İcazə verin sizdən soruşum. Sizcə, Allah şəlalənin ağaç olmasını istəyirmi? – Dovşana aydınlaşır ki, Cimmi Mişketorun bu suali mənasız səslənir; Ekkzin kədərlə qullab vurdugu, ancaq udduğu tüstü onu əsəbiləşdirir. Ona aydınlaşır ki, Ekklz onun istənilən mülahizələrini eyni yorğun qullabla udacaq; onun işi – qulaq asmaqdır. İri açıq saçlı baş elə görkəmə malikdir ki, sanki, o qiymətli sirlərdən və hər rastına çıxanın köndələn təhlükəli suali ilə düzülmüş boz soyuğu ilə doludur və onun bütün gəncliyinə baxmayıraq, bu sıyığı heç nə hansısa başqa rəngə boyaya bilməz. Dovşan birinci dəfə ona qarşı antipatiya hiss eləyir.

– Yox, – Ekklz fikirləşib cavab verir. – Ancaq, məncə, o istəyir ki, xırda ağaç böyüüsün.

– Əgər bu, mənim kallığım deməkdirsə, buna görə ağlamayacağam, ona görə ki, mənim başa düşdüyümə görə yetişmək – elə ölmək deməkdir.

– Mən özüm də kamil deyiləm, – Ekklz, sanki, hədiyyə edilmiş kimi dillənir. Allah bilir, bu nə hədiyyədir.

Dovşan ona etiraz eləyir.

– Deməli belə, sizin bu ağıldankəmə yazığınız gəlir, ya yox, ancaq mən onun yanına qayıtməq fikrində deyiləm. Bilmirəm o nə hisslər keçirir. Artıq çox illərdir ki, bilmirəm. Mən yalnız hiss elədiyimi bilirəm. Məndə olanlar budur. Sizə məlumdurmu ki, bütün bu dəstəni saxlamaqdan ötrü nə ilə məşğul olmuşsam? Ucuz mallar mağazalarında “Möcüzə-sürtgəc” adlı bir quruşluq dəmir qab nümayış eləmişəm.

Ekklz ona baxır və başını təəccübələ tərpədərək güller.

– Sən demə, sizin natiqlik istedadınız buradanmış, – deyir.

Bu zadəgan istehzasında, heç olmasa, məna var – bu məna onların ikisini də yerində oturdur. Dovşan özünü daha inamlı hiss eləyir.

– Mən düşürəm, xahiş edirəm, saxlayın, – deyir.

Onlar artıq Ülzer-stritdəirlər və iri günəbaxanlığa tərəf gedirlər. Gündüzlər o ölüdür.

– Bəlkə, sizi köcdüyünüz yerə aparım?

– Mən heç yana köcməmişəm.

– Necə istəyirsiniz. – Ekkız uşaq pərtliyi ilə səkiyə yaxınlaşır və yanğınsöndürən su kranının qarşısında dayanır. Sərt dayanmadan baqajdan çıqqılıt səsi gəlir.

– Sizdə nəsə sindi, – Dovşan bildirir.

– Bu, qolf üçün ağaclardır.

– Siz qolf oynayırsınız?

– Pis. Bəs siz? – Ekkız canlanan kimi olur, yadından çıxan sıqaret barmaqları arasında tüstülənir.

– Bir vaxtlar top daşıyırdım.

– İcazə verin, sizi oyuna dəvət eləyim. – Aha, bu tələdir.

Dovşan maşından çıxır və paltar bağlamasını sinəsinə sıxaraq, azadlığa çıxdığına görə sevincindən atılıb-düşərək səkidə dayanır.

– Mənim klyuşkam yoxdur?

– Kirayə götürmək çətin deyil. Xahiş eləyirəm, sizdən çox xahiş eləyirəm. – Ekkız qapıdan danışmaqdan ötrü sağ oturacağa tərəf əylir. – Partnyor tapmaq mənimcün çox çətindir. Məndən başqa hamı işləyir, – o gülür.

Dovşana ayındır ki, qaçmaq lazımdır, ancaq oyun haqqında fikir və ovçunu gözdən qoymamağın təhlükəsizliyinə əminlik onu yerindəcə saxlayır.

– Gəlin tez görüşək, yoxsa siz təzədən öz sürtgəclərinizi nümayiş eləməyə başlayacaqsınız, – Ekkız təkid eləyir.

– Çərşənbə axşamı? Saat necədə? Dalınızca gəlim?

– Yox, mən sizə evə gələrəm.

– Söz verirsiniz?

– Hə. Ancaq mənim vədlərimə inanmayın.

– İnanmaq lazım gələcək. – Ekkız Maunt Cacdakı ünvanını deyir və nəhayət, onlar ayrırlırlar. Səki ilə bazar günü münasibəti ilə donub-qalmış vitrnlər boyunca ətrafa dərin mənalı nəzərlərlə göz qoya-qoya qoca polismen addımlayırlar. O, yəqin ki, bu ruhanının yoxsullar üçün bağ-

lama aparan gənclər qrupunun prezidenti ilə vidalaşdı-ğını fikirləşir. Harri polismenə gülümsəyir və sən halda – gözlərindən qıqlıcm saçaraq uzaqlaşır. Maraqlıdır, yer üzündə heç kim sənə heç barmağının ucu ilə də toxuna bilməz.

Rut qapını açır. Əlində detektiv var, oxumaqdan gözleri yuxulu görünür. Başqa sviter geyib. Saçları sanki tündləşib. Dovşan paltarı çarpayıya tullayır.

- Səndə ciyinlik var?
- Sənə nə olub, bəlkə, elə bilirsən, artıq bu mənzil sənindir?
- Sən mənim sən, – o cavab verir. – Sən mənim sən, günəş də, ulduzlar da mənimdir.

Dovşan qızı qucağına sixan vaxt ona, doğrudan da, elə gəlir ki, bu, belədir ki var. Rut istidir, doludur, demək olmur ki, elastikidir, demək olmur ki, belə deyil. Sabunun zərif qoxusu Harrinin burun pərələrinəcən qalxır və çənəsi nəmi duyur. Rut başını yuyub. Tünd saçları səliqə ilə geri daranıb. Təmizdir, elə təmizdir ki, böyük təmiz qadın. Dovşan burnu ilə onun başına sixilaraq bihuşedici iydən doyunca içir. O, Rutun yana əyilmiş, köpüklənmiş yaş saçlı başını gur şırnaqla tökülən su altına tutub duşda çılpaq dayandığını təsəvvür eləyir.

- Mən səni gül kimi açılmağa məcbur elədim, – o əlavə eləyir.
- Sən, sadəcə olaraq, möcüzəsən, – qız onu sinəsin-dən itələyərək deyir və kostyumunu necə səliqə ilə asdıgi-na baxıb maraqlanır. – Maşını arvadına qaytardın?
- Heç kim yox idi. Hiss olunmadan girib-çıxdım. Açıarı içəridə qoydum.
- Yəni səni heç kim tutmadı?
- Düzünü desəm, tutdular. Yepiskopal kilsənin ruhanisi məni geriyə, Bruerə gətirdi.
- Qulaq as, sən doğrudan dindarsan?
- Ondan xahiş eləməmişəm.
- Nə dedi?
- Elə bir şey demədi.
- Sifətdən necə adamdır?
- Kifayət qədər zəhlətökən. Hey gülür.
- Bəlkə, onu sən güldürüüsən.

– Çərşənbə axşamı onunla qolf oynamaya dəvət elədi.

– Zarafat eləyirsən?

– Yox, ciddi sözümdür. Dedim ki, bacarmırıam.

Rut gülür, adətən, sənin həyəcanlandırdığın, ancaq bunu etiraf eləməyə utanan qadınlar kimi uzun müddət gülür.

– Ay mənim gözəl Dovşancığazım! – qız zərif həyəcanla, nəhayət, ucadan səslənir. – Sən ki yer üzündə elə belə veyllənirsən, düzdürmü?

– O özü mənə ilişdi, – Harri məsələnin nə yerdə olduğunu izah eləmək cəhdinin hansısa naməlum səbəbdən qızı güldürməli olacağını hiss eləyərək təkidlə dillənir.

– Mənim bu işlərə, ümumiyyətlə, qarışacağım yoxdur.

– Ay yaziq, – qız hay verir. – Sən, sadəcə olaraq, dəfədilməzsən.

Dovşan böyük rahatlıqla, nəhayət, çirkli paltarlarını çıxarıır, təmiz alt paltarı, təzə corab və qəhvəyi rəngli pamphıq şalvar geyir. Ülgücünü yadından çıxarıb evdə qoyub, ancaq Rutun, qadınların qoltuqlarının altını qırxdıqları kiçik ülgücü var. Dovşan seçimini yun idman köynəyi üzərində saxlayır, çünkü yaz axşamları soyuq tez düşür. Yenə zamşa tufliləri geyməli olur. Başqalarını götürməyi unudub.

– Gedək gəzək, – o, paltarını dəyişib bildirir.

– Mən kitab oxuyuram, – qız hay verir. O, stulda oturub; kitab, demək olar ki, axıracan oxunub. O, kitabları səliqəli saxlayır, qiyməti cəmi 35 sent olsa da, kağız cildləri salamatdır.

– Gedək. Havamızı dəyişək, – o yaxınlaşır və qızın əlin-dən detektivi almağa çalışır. Kitabın adı “Ölülər Oksfordda”dır. Rutun yanında, burada o, gözəl Harri Enqstrom olduğu halda, onun Oksforddakı ölürlər nə işi var?

– Dayan, – qız xahiş eləyir, səhifəni çevirir və Dovşan kitabı onun əlindən dartıb alana kimi daha bir neçə fraza oxumağa macal tapır, sonra gözlərini yumur və kitabı əlin-dən buraxır. – Aman Allah, nə yaman inadkarsan.

Dovşan səhifələrin arasına yanmış kibrıt çöpü qoyur və qızın yalın ayaqlarına baxır.

– Sənin idman ayaqqabın, ya da buna oxşar nəsə bir şey varmı? Dikdəbanla gəzmək olmaz.

– Yoxdur. Mən yatmaq istəyirəm.

– Tez yatarıq.

Dovşanın bu sözlerini eşidərkən Rutun gözləri ona tərəf çevrilir və qız dodaqlarını yüngülçə şisirdir. Onda, hər halda, nəsə bir vulqar cəhət var: belə qeydləri heç cür qulaqardına vura bilmir.

– Getdik. Alçaqdabanlı tuflini gey və biz sənin saçını qurudaq.

– Dikdabani geyəcəyəm, – Rut tuflini ayağına çəkmək üçün əyildiyi vaxt Dovşan təbəssümlə onun ayricinən aq xəttinə baxır, dübbədüzdür. Ad günü olan balaca qızlardakı kimi. Onlar parkın içindən keçib dağa yaxınlaşırlar. Zibil üçün səbətlər və səyyar metal skamyalar hələ yerbəyər edilməyib. Betondan və taxta talaşa olan skamyalarda sisqa qocalar, lələklərində boz rəngin cürbəcür çalarları olan böyük göyərçinlər kimi gündə qızınlırlar. Xırda yarpaqlarla görünməz olan ağaclar yarıçılpaq torpağı şəffaf kölgə ilə tozlandırırlar. Paya ilə tarım çəkilmiş iplər təzə biçilmiş qazonu süpürülməmiş çıñıl yoldan ayırrı. Boş orkestr qübbəsindən – onun yanındakı yamacdan müntəzəm əsən xərif meh kölgədə adama sərin gəlir. Yun köynək lap yeri-nə düşdü. Burulub işə salınan oyuncaq başlı göyərçinlər kiçik çəhrayı pəncələrilə tum dənləyir, qanadlarını çırparaq uçur və yenidən yerə qonurlar. Əyyaş fisionomiyalı hansısa bir avara əllərini söykənəcək boyu uzadaraq oturub və pişik kimi qəşəng-qəşəng asqırır. On dörd və aşağı yaşlı bir neçə oğlan uşağı, sarı lövhədə kiminsə qırmızı rənglə “Teks və Cozi”, “Rita və Cey” çəkdiyi idman oyunları üçün avadanlıqlı bağlı sarayın yanında bir-birini itələyir və sıqaret çəkirlər. Maraqlıdır, onlar qırmızı rəngi haradan götürüb-lər? Tutqun qəhvəyi torpağın içindən yaşıł tellər süzülüb keçir. Dovşan Rutun əlindən tutur. Orkestrin qübbəsi qarışısındaki dekorativ hovuzdan suyu buraxıblar və hovuzun dibi zirzibillə doludur. Onlar hovuzun soyuq əyri kənarları boyunca gedir və qübbənin səssizliyində addımlarının əks-sədəsi eşidilir. İkinci Dünya müharibəsi zamanının abidəyə çevrilmiş tank lüləsini uzaqdakı tennis kortuna tuşlayıb. Torlar hələ tarım deyil, meydançanın sərhədləri və xətləri-nə aq rəng çəkilməyib.

Ağaclar qaralır, pavilyonlar dağın altına diyirlənir. Rut Dovşanla parkın gecələr xılıqanlar avaralanan yuxarı

hissəsinə gedirlər. Pilləkənin ilk pillələri, demək olar ki, şışib iriləşmiş puçurların donuq kəhrəba kimi yüngülce dəyişmiş six kolluğun ot-ələfi ilə örtülmüşdür. Bu pilləkəni çox illər əvvəl, piyada gəzintilərin dəbdə olduğu vaxtlar dağın Bruer tərəfdəki yamacında tikmişdilər. Pillələr, arasına möhkəm torpaq tökülmüş altı futluq qırılı şalbanlardan düzəldilmişdi. Sonralar bu dəyirmi pillələri dəmir borularla bərkitmİŞDILƏR, torpağın üstünə isə xırda, maviyə çalan çıraq səpilmİŞDİ. Rut böyük çətinliklə qalxır. Dovşan onun ağır bədəninin torpağa girən iti dikdabanının müvazinəti necə zorla saxladıǵına baxır. Qız batır və çıraqın layı altında gizlənən nahamar sūxura toxunaraq büdrəyir. Yanları müvazinətini saxlamaq üçün yırğalanır, əllərini oyan-buyana atır.

- Tuflilərini çıxart, – Dovşan deyir.
 - Və ayaǵımı əzim? Gör nə qayğıkeşsən.
 - Onda geri qayıdaq.
 - Yox-yox, lap az qalıb.
 - Biz hələ yolun heç yarısını getməmişik. Tuflini çıxart.
- Tezliklə bu göy daşlar qurtaracaq, sonra yaprixmiş torpaq olacaq.
- Şüşə qırıntıları ilə.

Ancaq o, hər halda, tuflilərini və corabını çıxarı. Dovşanın gözləri qarşısından onun nazik topuğu üzərində dolu ağ baldırları görünüb yox olur. O, təşəkkür əlaməti olaraq özü də ağırları Rutla bölüşməkdən ötrü tuflilərini çıxarr, ancaq görünməyən daşlar bədənin bütün ağırlığını ayaqları üstünə saldığı vaxt, doğrudan da, dərisinə soxulur. Bu azmiş kimi torpaq da soyuqdur.

- Ay! – Dovşan qışqırır. – Oy!
- İrəli, əsgər! Kişi ol.

Şalbanların kənarındaki otluqla getmək lazımlı geldiyi, nəhayət, onların ağıllarına gelir. Pilləkənin bir hissəsi onu yuxarı qalxan tunelə çevirən ağac budaqları ilə örtülüb. Digər yerlərdə Bruerin təpəsinə mənzərə açılır, onların içərisində şəhərdəki yeganə göydələn – məhkəmənin iyirmimərtəbəli binası gözə dəyir. Yuxarı pəncərələr arasında relyefli beton qartallar qanadlarını açırlar. Onlara qarşı boyunlarında dama-dama şərf iki yaşılı cütlük – quşları sevənlər enirlər; onlar palidin əyri-üyru xırda budaqlarının arxasında gözdən itən kimi Dovşan pilləkəndən Ruta

tərəf atılır, onu möhkəm qucaqlayıb özünə sixir, tərdən duzlu donuq dodaqlarından öpür. Qız hesab eləyir ki, indi öpüşmək vaxtı deyil, onun birtərəfli qadın ağlı dağa qalxmaqla məşğuldur. Ancaq fikirləşəndə ki, kağız kimi rəngi qəçmiş şəhər ayaqları onun xatirinə daşların üstündə dolaşır, bu hiss Dovşanın gərginlikdən dəli kimi döyünen ürəyini doldurur və o, ümidişliyin zəifliyi ilə qızın möhkəm bədənindən yapışır. Təyyarə onların başı üstündən havanı tələsikliklə itələyərək gurultu ilə uçub gedir.

– Mənim kraliçam, – Dovşan deyir, – mənim gözəl atım.

– Nə?

– Atım – madyanım.

Dağın lap zirvəsi yanında dik qaya göyə millənir. Burada üç z-şəkilli aşırı formasında “Belveder” mehmanxanasının asfaltlanmış avtodayanacağına aparan dəmir məhəccərlə beton pilləkən tikilmişdir. Onlar təzədən tuflilərini geyir və ayaqları altına sərilmiş şəhərə baxaraq, pilləkənlə yuxarı qalxırlar.

Üçurumun kənarı məhəccərlə dövrələnib. Dovşan indi birdən zenitdən aşağı enən günəşin isitdiyi ağ tirdən yapışır və düz aşağı, ağacların açılmış çətirlərinə baxır. Dəhşətli mənzərədir, Dovşan bu mənzərəni uşaqlıqdan, qarşısında hər dəfə: ora tullansa, nə olar – əzilib ölü, ya yuxudakı buludlar kimi bu yumşaq yaşıl şarların içində düşər – sualının dayandığı zamandan xatırlayır. Sahənin aşağı görüş hissəsində perspektivlə nazik bıçaq ölçüsünə kimi qısalılmış şaquli daş divar onun ayaqlarına tərəf qalxır. Yuxarıda – yamacın maili ətəyi orada-burada kol basmış cığırlar açır, onların buraya dırmaşdıqları gölməçələri və pilləkənləri aşaraq aşağı enir.

Rut, sanki, kitab oxuyarkən olduğu kimi gözlərini göz qapaqları ilə yarıya qədər örtür, gözlərini ayırmadan şəhərə baxır. Şəffaf havada onun yanaqlarının aydın çekilmiş silueti ürkək və tərpənməzdır. Bəlkə, Dovşana elə gəlir ki, o, hindu qadındır. Axi o, meksikalı kimi doğula biləcəyindən də danışmışdı.

Yaxşı. Onlar bura, “ceyranın belinə” çıxıblar. Maraqlanmağa? Nə ilə? Şəhər – parkın kənarındaki xırda evlərdən başlayır, çardaqların və parıldayan avtomobilərin ləkələri

səpilmiş geniş, qırmızı gül dibçəkləri rəngində hədəqədən çıxmış qarnından keçir və uzaqdakı çay üzərində sərilmis dumandakı çəhrayı işiltı ilə qurtarır. Bu tüstüdə qazholderlər tutqun şəkildə saymışırlar. Şəhərin ətrafları onun arxasında şərf kimi uzanır. Görmə sahəsində yerleşən şəhər iridir və Dovşan, sanki, onun qəlbinin bu dünyanın gerçəklərində iştirak eləməsini arzulayır, elə bil, həqiqət – bu zəif məhlulda elə sirdir ki, onun haqqında təsəvvürü duymaq bizə yalnız intəhasızlıq vermək bacarığındadır – bunu istəyərək dodaqlarını bir-birindən aralayır. Havadan ağızı kuruyur.

Bütün bu gün Allah haqqında fikirlərlə ötüb-keçib: Rutun istehzaları, Ekklin təəccüblü baxışları niyə biza heç kimin inanmadığı şeyləri öyrədir? Burada dayandığın vaxt tamamilə aydır: bir halda ki döşəmə var, deməli, tavan da var, bizim yaşadığımız sahə isə açıq-aydın yuxarı yönəlib. Kimsə ölüür. Bu, həddən artıq iri kərpic yiğini içərisində kimsə ölüür. Fikir öz-özünə gəlir – labüb faiz. Bu küçələrdə kimsə hansısa evdəsə oləcək – bu dəqiqə olmasa da, növbəti dəqiqədə və Dovşana elə gəlir ki, məhz həmin insanın birdən-birə daşa dönmüş sinəsində bu yasti, aşağıya sərilmis qızılıgülün ürəyi dustaq edilmişdi. O, gözlərilə bu yeri axtarır – birdən ona, qocanın xərçəngdən qaralmış ürəyinin ipdən asılmış meymun kimi ənginliklərə yüksəldiyini görmək müyəssər olar. O, ayaqları altındaki kərpic rəngli qırmızı illüziyanın bu canlı məxluqu rədd edəcəyi vaxt ah çəkib yüngülləşəcəyini eşidəcəyinə ümid eləyərək qulaqlarını şəkləyir. Sakitlik onun ümidi lərini alt-üst eləyir. Avtomobil sıraları tamamilə səssizcə sürünür, evlərdən birinin qapısında hansısa nöqtə görünür. O, burada nə eləyir, niyə havadan asılıb? Niyə evdə deyil? O qorxur və Rutdan xahiş eləyir:

– Məni qucaqla.

Qız yönəmsiz halda tabe olur – ona yaxınlaşır, əllərindən tutur, yanacağıyla onunkuna sıxlır. Dovşan onu var gücü ilə özünə tərəf çəkir və həli yüngülləşir. Ayaqları altındakı Bruer batan günəşin şəfəqlərində qızınır; onun havanı udan sinə kimi büründüyü iri qırmızı örtüyü qalxır; yüz minlərin ulu əcdadı – anası, məhəbbət sığınacağı, insan əlinin hiyləgər parıltı saçan əməli varlıq Bruer və nəhayət,

Dovşan özünü tam təhlükəsizlik şəraitində hiss eləyərək, ərköyün uşaq kimi, ona qərəzli sual verir:

– Sən, doğrudan, qəhbə olubsan?

Rut onun təəccübünə səbəb olaraq daş kimi qalır, qucağından kobudluqla çıxır və məhəccərin lap yanında hədələyici tərzdə dayanır. Gözləri qıylır. Hətta çənəsi də formasını dəyişir. Dovşan əsəbi səyriməyə tutulur, üç boyksautun asfalt meydançanın əks tərəfindən gülümsəyərək, gözlərini onlara dikdiklərini görür.

– Bəs sən, doğrudan, eclafsan?

Dovşan hiss eləyir ki, ehtiyatla cavab vermək lazımdır.

– Qismən hə.

– Cox gözəl.

Onlar aşağıya avtobusla gedirlər.

* * *

117

Çərşənbə axşamı gündüz hava tutqundur. Dovşan avtobusla Maunt Caca gedir. Ekkilz şəhərin şimal qurraçağında yaşayır və o – Dovşan öz rayonunun yanından sağ-salamat keçir, Sprus-stritə çıxır və uca səslə özü haqqında “Ah, mən Harriyə vurulmuşam” oxuya-oxuya addımlayırlar.

Ürəyi sakitdir. Onlar Rutla artıq iki gündür onun puluna dolanırlar, onun hələ on dörd dolları qalib. Bundan başqa, bu gün səhər Rut ayın-oyun almağa gedərkən o, qızın kamodunda xeyli eşələnib onun bank hesabında – fevralın axırında Rutun beş yüz dollardan çox puluvardı – olduğunu öyrənmişdi. Onlar bir dəfə şar-şar oynamışdır və bütün bunlardan başqa dörd filmə – “Gigi”, “Zəng, Kitab və Şam”, “Altıncı Səadət Mehmanxanası” və “Tüklü köpək” filmlərinə baxmışdır. “Mikki Mausun Klubu” verilişində o – Dovşan “Tüklü köpək”dən o qədər fragmənt görmüşdü ki, özünü bütün filmə baxmaqdan saxlaya bilməmişdi. Elə bilirsən ki, adamların yarısını tanıdığını şəkilli albomu vərəqləyirsən. Raketin çardağı deşib keçdiyi və Fred Mak-marreyin əlində qəhvədan evdən çölə qaçılığı səhnəni isə lap beş barmağı kimi biliirdi.

Rut onu əyləndirirdi. Qız şar-şarı dəhşətli şəkildə oynayırdı – sadəcə olaraq, gölməçədə suyu şappıldadır və şarı

əlindən yerə salırdı. Tarap bir şillə. Hər dəfə kinoda stereofonik dinamik onların arxasında gurlamağa başlayan kimi Rut geri dönür və salonda kiminsə bərkdən danişdiyi zaman olduğu kimi fitə basırdı. "Altıncı Səadət Mehmanxanası"nda İnqrid Berqman ekranda görünən kimi o, Dovşana sarı əyilib piçilti ilə soruşmuşdu: "O, doğrudan da, qəhbədir?" Dovşanı Robert Donat çox məyus eləyirdi, onun görkəmi dəhşətli idi. O, öləcəyini biliirdi: təsəvvür eləyin ki, ölürsünüz və bu zaman özünüüz narıngı yerinə qoyursunuz. Dünən axşam Rut "Zəng, Kitab və Şam" filmini belə şərh eləyib: "Burada niyə bonqo təbilini heç vaxt görmürsən?" Dovşan gizli olaraq and içdi ki, bir-iki dənəsini tapsın. O, yarım saat əvvəl Üzər-stritdə avtobus gözləyərkən onları "Oxlar və Disklər" musiqi mağazasının vitrinində görmüşdü. Qiyməti 19,95. Avtobusda bütün yoluzunu bonqonun ritmini dizlərində taqqıldırdı.

"Ona görə ki, mən Harri-ri-yə vurulmuşam..."

61 nömrə – aq taxta işləməli, yunan məbədi təsviri olan kiçik şüşəbəndli və iri balığın pulcuğu kimi parıldayan şifer damlı böyük kərpic ev. Evin arxasındaki həyətdə torla çəpərlənmiş sarı uşaq yelləncəkləri və qumluğ var. Harri yolla getdiyi vaxt bu xırda ağında Küçük zingildəyir. Otun rəngi yağışdan əvvəl və rəngli şəkillərdəki kimi zəhərliyəşildir. Hamisinin bir yerdə qeyri-normal şən görkəmi var – Dovşan həmişə fikirləşib ki, ruhanılar üstü qara qontla örtülən tutqun daş qalalarda yaşayırlar. Ancaq qapının üstündəki xırda lövhədə xırda çəkiclə balıq formasında "Pastorluq" oyulub. O, bu balıqla iki dəfə qapını döyür. Heç kim hay vermir və yenə iki dəfə döyür.

Sifəti çı�-çı�, yaşılgözlü diribaş, bəstəboy qadın qapını açır.

– Kim lazımdır? – səsi elə gəlir, sanki, "nə cəsarətlə" demək istəyir.

O, Dovşanın uca boyuna uyğunlaşmaqdan ötrü başını yuxarı qaldıranda gözləri geniş açılır, mamırlı yaşıl zolaq sancılmış parlaq bəbəklərinin ağı görünür.

Dovşanın birdən – heç nədən, elə bil, ağılına gəlir ki, ona qalib gəlib; bu, qadına xoş gəlib. Çillər onun dik, yün-gülçə yastılanmış gündə qaralmanın ləkələri altında ensiz və rəngi qaçmış burnunu lap ləkə-ləkə edir. Dərisi təravətlidir.

uşaq dəri ki xırda məsaməlidir. Əynində çəhrayı şortı var. O qədər şəndir ki, ciğallığın sərhədindədir. Dovşan deyir:

- Hello.
- Salam.
- Bağışlayın, müqəddəs ata Ekkız evdədir?
- O yatır.
- Günorta vaxtı?
- O, demək olar ki, bütün gecəni yatmayıb.
- Ay yazıq.
- İçəri keçmək istəyirsiniz?
- Düzü, bilmirəm. O demişdi ki, gəlim.
- Cox ola bilər. Buyurun, keçin.

Qadın onu dəhlizdən, pilləkənin yanından hündür tavanlı gümüşü divar kağızlı, pianino, divarlarda akvarel təsvirlər, rəflərdə çoxlu kitab və üstündə dörd şarlı kəfər olan saatın – belələri əslində heç vaxt dayanır – olduğu sərin otağa aparır. Hər yanda çərçivəyə alınmış fotosəkilər var. Söykənəcəyində və dibçək qoyulan yerdə burması, sarı üzükləri istisna olmaqla mebel tünd-yaşıl və tünd-qırımızdır. Otaq adamda buz laqeydliyi yaradır. Qadın xalça-nın ortasında dayanır və deyir:

- Eşidirsınız?
- Dovşan dayanır, eşitdiyi küt səs təkrar olunmur.
- Elə bilirdim, bu alçaq köpüb, – qız aydınlaşdırır.
 - Siz dayəsiniz?
 - Arvadıyam, – deyə bildirir və sübut kimi ağ divanın ortasında oturur.

Dovşan üzbüüz hündür başaltı yumşaq kresloda oturur. Kələ-kötür tünd parça onun yalın əllərini yüngülce çizir. Əynində dama-dama idman kostymu var, qolunu dirsəyəcən cirməyib.

- Ah, bağışlayın.

Hə, əlbəttə. Qadının bir-birinin üstünə aşırıldığı çılpaq ayaqlarında şışmiş venanın göy ləkələri görünür. İndi o oturduğu vaxt sıfəti qapı ağızında dayanarkən göründüyü kimi elə də cavan deyil. Başının münasib hərəkətilə saçlarını geri atdığı vaxt ikiqat çənəsi – buxağı görünür. Adamı istahə gətirən bulkadır. Döşləri bərkdir.

- Üşağınızın neçə yaşı var?

- İki uşağım var. İki qız – üç yaşında, bir yaşında.
- Mənim oğlumun iki yaşı var.
- Mən də oğlan istəyirdim, – deyir, – qızlarla şəxsi münaqışələrimiz yaranır. Bir-birimizə həddindən artıq oxşayıraq. Kimin nə fikirləşdiyini tamam-kamal bilirik.

Öz uşaqlarını sevmir. Dovşan dilxor olur – necə olsa ruhani arvadıdır.

- Bəs əriniz bunu görür?
- O, Cek valeh olub. Qadınlar ondan ötrü mübahisə eləyəndə ona xoş gəlir. Bu, onun kiçik hərəmxanasıdır. Əminəm ki, oğlan olsaydı, o qorxardı. Siz özünüzünkündən qorxursunuz?
- Oğlumdan? Əlbəttə yox. Axı onun cəmi iki yaşı var.
- Mənə inanın, bu, iki yaşdan çox-çox əvvəl başlayır. Seksual antaqonizm praktik olaraq doğulan gündən baş qaldırır.
- Mən bunu bilməmişəm.
- Sizin üçün daha yaxşı. Görünür, primitiv atasınız. Məncə, Freyd Allaha oxşayır və siz buna sübutsunuz.

Dovşan gülümşəyir – görünür, Freydin gümüşü divar kağızları ilə, sarayın akvarel təsviri və qadının başı üzərindəki kanalla necəsə əlaqəsi var. Yüksək bacarıqdır. Qadın barmaqlarının ucu ilə gicgahına toxunur, saçını geri atr, gözlərini yumur və azca açılmış qalın dodaqlarından ah eşidilir. Dovşan sarsılıb – qadın bu dəqiqə Rutun kiçildilmiş surəti kimi görünür.

Ekkilzin öz evində qəribə tərzdə güclənmiş nazik səsi pilləkəndən qışqırır:

- Lüsi! Coys yatağıma soxulur!
- Lüsi gözlərini açır və fəxrli bildirir:
- Bax, görürsünüz.
- O deyir ki, sən icazə veribsən, – zingiltili səs məhəcərin, divarın və divar kağızı qatlarının içindən keçib gəlir.

Missis Ekkilz qalxır, qapiya tərəf gedir. Çəhrayı şortu arxadan qırışır və yuxarı qalxır. Onun ombası divandan da ağıdır. Hələ ki qadın oturmuşdu, dərisi təzyiqdən qızarmışdı, indi isə tədricən rəngi ağarırlı.

- Mən ona heç belə şey deməmişəm! – Qadın yuxarıya çıçırlı və aq əllərilə öz əzilmiş qəşəng, sağ yarısında qara sapla çitənmiş cibi gözə dəyən şortunu aşağı dartır.

– Cek, – qadın sözünə davam eləyir, – qonağın gəlib! Cox hündürboylu cavan oğlan deyir, onu sən dəvət eləyibsən.

Söhbət ondan düşəndə Dovşan qalxır və qadının arxa tərəfində dayanıb əlavə eləyir:

- Qolf oynamaga.
- Qolf oynamağə, – qadın əks-səda ilə təkrar edir.
- Ay, ay, ay, – yuxarıdan sakit, sonra qışqırıq səsi gəlir:
– Hello, Harri. Bu saat düşürəm.
- Anam icazə verib! Anam icazə verib! – Yuxarıda uşaq niqqıldayır.

– Hello! – Dovşan da cavabında qışqırır.

Missis Ekklz maraqla başını döndərir:

- Harri...?
- Enqstrom.

– Siz nə ilə məşğul olursunuz, mister Enqstrom?

– Mən? Mən, necə deyim, indi işsizəm.

– Enqstrom. Hə, aydınlaşdır. Siz o yoxa çıxan adam deyilsiniz ki? Springerlərin kürəkəni.

– Özüdür ki var, – Dovşan gümrahlıqla cavab verir və qadın onun cavabını eşidəndə ondan necə yekəxanaliqla üz çevirdiyi həmin o saniyədə Dovşan azacıq da olsa fikirləşmədən onun qəşəng ombasına yüngülçə şapalaq çəkir. Bərkdən yox – vur-tut yüngülçə şapalaq, eyni vaxtda həm danlaq, həm nəvazişlə – eynilə cibi şappıldatmaq kimi.

Qadın ildirim sürətilə dönərək, öz arxa hissəsini təhlükəsiz yerdə gizləyir. Sanki, sancaq batırılmış kimi hirsindən ağarmış üzündə dərhal cillər görünür. Dovşanın onda sinadığı yumşaq, tənbəl və isti hisslərlə donmuş soyuq baxışı o dərəcədə uyuşmur ki, əslində heç bir-birilə bağlanmir da. Dovşan üz-gözünü axmaqcasına turşudur – üst dodağını saxta peşmanlıqla alt dodağına sıxır.

Pilləkəndəki vəhşi gurultudan divarlar silkələnir. Ekklz, az qala, müvazinətini itirərək pilləkəndən düz onların üstünə düşür və dayanıb çirkli ağ köynəyini qırış-qırış olmuş qəhvəyi şalvarına soxmağa başlayır. Yumşaq kirpikləri altında bulanıq gözləri yaşarır.

– Bağışlayın, – deyir, – elə fikirləşməyin unutmuşam.

– Onsuz da, hava buludludur, – Dovşan narazı halda gülümşəyərək cavab verir. Qadının yançağı elə qəşəng idi

ki, hər şey yerində, möhkəm və elastiki. Yəqin, bu dəqiqli hər şeyi danışacaq və onda işlər fırıq olacaq – onun işi bitib. Qoy olsun. Dovşan heç özü də bilmir bura niyə gəlib.

Bəlkə də, qadın deyərdi, ancaq əri dərhal onun əsəblərinə toxunmağa başlayır. Nə danışırınız, yağış başlayana qədər, şübhəsiz ki, bütün doqquz çalanı götürərik, – Dovşana deyir.

– Cek, axı sən indi qolf oynaya bilməzsən. Deyirdin, əlavə bir neçə yerə dəyməlisən.

– Səhər tezdən dəymmişəm.

– İki yerə. Cəmi iki yerə. Sən Freddi Devisə və missis Lendisə dəyibsən. O adamlara ki, onlarda hər şey qaydasındadır. Bəs Ferri? Artıq yarımlı ildir ki, mənə bu Ferrilərdən danışırsan.

– Onlara nə olub axı? Onlar heç vaxt kilsə üçün heç nə eləmirlər. Missis Ferri Miladın birinci günü gəldi və mənimlə rastlaşmamaqdandan ötrü çıxdı.

– Ola bilsin onlar kilsə üçün heç nə eləmirlər və məhz buna görə də onlara dəymək lazımdır, sən bunu əla bilirsən. Hə, sənin aylarla missis Ferrinin niyə yan qapıdan çıxması haqqında hamının başını ağırtmağın istisna olmaqla, onlarda xüsusi heç nə yoxdur. Əger o, Pasxaya təşrif gətirsə, yenə həmin şey olacaq. Mənim fikrimi bilmək istəyirsənsə, siz missis Ferri ilə bir-birinizi gözəl başa düşərsiniz; ikiniz də eyni cür infantilsiniz.

– Lüsi, mister Ferrinin ayaqqabı fabriki olması, hələ onlanın orada işləyənlərdən daha yaxşı xristian olması demək deyil.

– Ah, Cek, sən nə qəmişsən. Sən, sadəcə olaraq, birdən kiminsə gəlib sənin saqqalını qırxacağından qorxursan, xahiş eləyirəm, özünə bəraət qazandırmaqdandan ötrü İncildən sitat gətirməkdən əl çək. Mənimcün bu Ferrilər kilsəyə gələcəklərmi – gəlməyəcəklərmi, hətta լeqova şahidləri olacaqlarının belə qətiyyən fərqi yoxdur.

– Լeqova şahidləri, hər halda, inandıqlarını təcrübədə həyata keçirirlər.

Ekkilz Harriyə tərəf döñərək bu iti iraddan sonra kövrək, şübhəli tərzdə hırıldayıır, ancaq onun güllüşünü kədər iflic eləyir, dodaqları uzanır, dişləri isə qabağa çıxır.

– Bilmirəm sən bununla nə demək istəyirsən, ancaq mənə evlənmək təklif elədiyin vaxt sənə bildirmişdim ki,

mənim baxışlarım hansılardır və sən də demişdin ki, yaxşı, hər şey qaydasındadır.

– Hə, sənin ürəyin xeyirxahlıq üçün açıq olana kimi.
– Pilləkənin xalça döşənmiş yuxarı meydançasına məhəccərdən asılıraq əynində trus balaca qız dayanıb. O, Dovşana valideynləri ilə müqayisədə həddindən artıq qaraşın, uşaqlasına koppuş ayaqlarının silueti görünən yarımkölgədə həddindən artıq qəmgin görünür. Əlləri incik halda çılpaq sinəsini dartır və çımdıkləyir. Qız, anası ağzını açanın onun cavabını bilir.

- Coys! Çarpayına uzan və yat.
 - Yata bilmirəm. Burada elə səs-küydür ki.
 - Biz lap onun başının altında anqırırıq, – Ekkələr arvadına deyir.
 - Sən anqırırdın. Bolluq haqqında.
 - Mən qəribə yuxu gördüm, – Coys bildirir və yön-dəmsizcəsinə iki pillə aşağı düşür.
 - Sən heç nə görməyibsən. Sən heç yatmayıbsan.
 - Missis Ekkələr pilləkənin başlanğıcına yaxınlaşır.
 - Yuxuda nə gördün? – Ekkələr qızından soruşur.
 - Şir bir oğlanı yedi.
 - Bu, qətiyyən yuxu deyil, – missis Ekkələr onun sözünü kəsir və ərinə tərəf dönüb əlavə eləyir. – Bu, sənin ona fasılısız oxuduğun Bellokun iyrənc şeirləridir.
 - Özü xahiş eləyir.
 - Onlar iyrəncdir. Uşağı korlayır.
 - Bizzə Coysla elə bilirik, onlar gülməlidir.
 - Deməli, sizin ikinizin də humor hissiniz təhrif edilib. O, hər axşam məndən bu lənətəgəlmış ponı Tomu və “ölüb”ün nə demək olduğunu soruşur.
 - Bunun nə demək olduğunu ona izah elə də. Əgər sən bu Bellok kimi fövqəltəbii inama malik olsaydın, bu tamamilə təbii məsələlər səni hali-təbdən çıxarmazdı.
 - Məcbur eləməyi burax, Cek. Sən məcbur elədiyin vaxt dəhşətli dərəcədə iyrənc olursan.
 - Demək istəyirsən ki, mən özümü ciddi qəbul elədiyim vaxt dəhşətli dərəcədə iyrənc oluram.
 - Sizdə nəsə yanır, – Dovşan deyir.
- Qadın ona buz baxışlarla göz gəzdirir. Ancaq bunda Dovşanın duyduğu,ancaq etina eləmədiyi soyuq çəğiriş,

düşmən kütləsi içərisindən kömək haqqında zəif qışqırıq var və Dovşan gözlərini onun təpəsindən yönəmsizcəsinə sürüşdürürlərək ona yanlıq iyi hiss eləyən həssas burun pərelərini göstərir.

– Əgər sən özünü həqiqətən də ciddi qəbul eləsəydi, – qadın Ekklzə deyir və yeyin çilpaq ayaqları ilə pastorluğun tutqun dəhlizi boyunca qaçıb uzaqlaşır.

– Coys, öz otağına get, köynəyini gey və onda aşağı düşə bilərsən, – Ekklz qışqırır.

Qızçığaz daha üç pillə enir.

– Coys, eşitdin sənə nə dedim?

– Köynəyimi sən gətir, atacaq.

– Mən niyə? Axı mən artıq aşağıdayam.

– Mən bilmirəm haradadır.

– Yox, bilirsən. Sənin kamodunun üstündədir.

– Bilmirəm haradadır mənim ka-mo-du-um.

– Qızım, sənin otağında. Sən gözəl bilirsən haradadır.

Köynəyi gətir və sənə aşağı düşməyə icazə verərəm.

Ancaq qızçığaz artıq pilləkənin yarısına kimi enib.

– Mən şirdən qorxu-ura-am, – Coys təbəssümlə ah çəkir, bu, onun öz ədəbsizliyini gözəl anladığını aydın göstərir. Qız sözləri yavaş və ehtiyatla höccələyir. Dovşan belə ehtiyatlı notları onun anasının eyni kişini cinləndirdiyi, qızışdırıldığı vaxt səsində də tutmuşdu.

– Orada heç bir şey yoxdur. Ümmüyyətlə, heç kim yoxdur, bircə Bonnidir, o isə yatır. Bonni qorxmur.

– Atacaq, xahiş eləyirəm. Xahiş eləyirəm, xahiş eləyirəm, xahiş eləyirəm, xahiş eləyirəm, xahiş eləyirəm. – Qız artıq lap aşağıya kimi enmişdi və bərk-bərk atasının dizlərini qucaqlamışdı.

Ekklz gülür və müvazinəti öz ağır bədəninə tərəf qaytarmağa çalışaraq qızının, öz kəlləsi kimi kifayət qədər geniş və beləcə yasti təpəli başına söykənir.

– Yaxşı, – Ekklz deyir. – Burada ol, bu gülərzə əmi ilə söhbət elə, – və gözlənilməyən idmançı cəldiliyi ilə pilləkənlə qaçaraq gedir.

– Coys, sən yaxşı qızsan? – Dovşan soruşur.

Qız qarnını qabağa verir və başını çıyıllarına tərəf uzadır. Bu zaman boğazından qartan “qxk” səsi çıxır. Başını bulayır və Dovşana elə gəlir ki, qız öz yanaqlarının çökəyi

arxasında gizlənmək istəyir. Ancaq qız gözlənilməz qətiyyətlə bildirir:

- Hə.
- Bəs anan da yaxşıdır?
- Hə.
- O, niyə yaxşıdır?

Dovşan ümid eləyir ki, Lüsi onu mətbəxdən eşidir. Pilətə ətrafındakı tələsik qurdalanma qurtarıb.

Coys, ona baxır, onun üzü qorxudan küncü çəkilən mələfə kimi qırışır. Gözləri ən həqiqi yaşla dolur. Qız, Dovşandan anası getdiyi tərəfə qaçır. Harri tək qalib inamsız halda dəhlizdə oyan-buyana gəzisir və həyəcanını toxtatmağa çalışaraq divardan asılmış şəkilləri gözdən keçirir. Hər vərəqi qızılı haşiyələnmiş yad paytaxtların görünüşü; ağac altındaki ağ palтарlı qadın; müqəddəs İoanın yepiskopal kilsəsinin təsviri – kərpic-kərpic vasvasılıqla lələklə 1927-ci ilə aid olduğu iri hərflərlə Mildred L.Kreymer adı ilə imzalanıb. Kiçik masa üstündə bədii foto asılıb: qulaqları üstündəki ağ yumşaq tük və pastor yaxalıqlı hansısa qoca sənin yanından, sanki, kəhkəşanın ürəyinin içində baxır; eyni çərçivəyə əlində sıqar həmin qoca centlmenin qəzetdən kəsilmiş sarı şəkli sancılıb – o, kilsə paltarlı digər üç nəfərlə birlikdə dəli kimi qəhqəhə çəkir. Bir qədər Cekə oxşayır, ancaq daha kök, daha möhkəmdir. O, sıqarı yumruğunda sıxıb. Dülgerin başı üstündə onun usta köməkçisi işlədiyi yerdə başı üzərindən süzülən işiqda işlədiyi emalatxana səhnəsi – bunun dalınca rəngli reproduksiya göz oxşayır; onun salındığı şüşə Dovşanın özünün başını əks elətdirir. Astanada nəsə kəskin iy var. Ləkə aparanınmı? Təzə lakinmi? Naftalininmi? Köhnə divar kağızınınmı? – fikirləşir “itən” adam. “Seksual antaqonizm praktik olaraq doğulan gündən yaranır”. Ancaq onun içində ayaqlarını işıqlandıran xoş alov var. Bu hamar ağ ayaqlar. Hə, beləsi nə istədiyini bilir. Bulka. Xoş qoxulu vanilli bulka. Heç nəyə baxmayaraq, bu, Dovşanın xoşuna gəlir.

Görünür, evdə daha bir pilləkən var, çünkü o, Ekklinin mətbəxdə Coysu sviter geyəndə dilə tutduğunu, Lüsidiən peçenyenin yanılı-yanmadığını xəbər aldığıını eşidir və Ekklz Dovşanın qulaqlarının lap yanında olduğunu bilmədiyindən deyir:

- Elə bilmə ki, mən əylənirəm. Bu işdir.
- Bəs onunla başqa cür danışmaq olmaz?
- O qorxur.
- Əzizim, səninkilərin hamısı qorxur.
- Ancaq o hətta məndən də qorxur.
- Di gəl ki bu qapıdan kifayət qədər gümrah halda girdi içəri.

Burada: *və mənim sənə məxsus olan, sənin qorумalı olduğun yanımı şappildatdı*, – əlavə eleməyin əsl vaxtidir.

Necə! Yanını! Mən bu yaramazı öldürərəm. Polis çağıraram!

Əslində Lüsinin səsi “qapı” sözündə susur, Ekkzl isə: filankəs zəng vursa, qolf üçün təzə toplar haradadır, Coys, sən artıq on dəqiqə qabaq peçenye yemisən – haqqında nitq irad eləyir və nəhayət, həddindən artıq sakit səslə, sanki, onların mübahisələrinin çapıqları artıq sağalmışdır – “xudahafız” deyir. Dovşan dəhlizdə addımlayırlar, axır ki, bayquş balasına oxşayan Ekkzl yönəmsiz və qaşqabaqlı halda mətbəxdən çölə sıçradığı vaxt radiatora söykənib dayanır.

Onlar avtomobilə sarı gedirlər. “Byük”in yaşıl dərisi yağış təhlükəsi altında tropik mum çaları alır. Ekkzl siqaret yandırır, onlar üzüshağı gedirlər, 422-ci yolu kəsirlər, düzənliyə çıxırlar və qolf üçün meydana yönərlər. Ekkzl bir neçə qullab vuraraq elan eləyir:

- Beləliklə, sizin bədbəxtliyiniz qətiyyən inamınızın olmamasında deyil.
- Nə?
- Mən keçəndəfəki söhbətimizi xatırladım. Ağac və şəlalə barədə.
- Aa, belə de. Mən bu ideyanı Mikki Mausdan oğurlamışam.

Ekkzl çəşqin halda gülür; Dovşan görür ki, onun ağızı yumulmur, içəri çevrilmiş dişləri gözləyir, qaşları isə bu vaxt gözləmə mövqeyində qalxıb-düşür.

– Düzünü desəm, mən bir az təəccübləndim, – o, səliqəli mağarasını bağlayaraq etiraf eləyir. – Sonra siz hələ bir içərinizdə nə olduğunu, guya, bildiyinizi deyirdiniz. Mən bütün uik-endi fikirləşirdim ki, bu, nə deməkdir. Siz mənə başa sala bilmirdiniz.

Dovşan ona heç nə başa salmaq istəmir. O, nə qədər çox danişrsa, o qədər çox itirir. Bu tipin bütün məqsədi ona yönəlib ki, onu üzə çıxarsın, onda onunla – Dovşanla öz bildiyi kimi rəftar eləmək mümkün olacaq. Ancaq rəhməsiz alicənablıq qanunu onun dodaqlarını aralayır.

– Elə bir şey yoxdur, canım, – o cavab verir. – Daha doğrusu, ümumiyyətlə, hər şey var. Siz ki özünüz də belə düşünürsünüz.

Ekkəz başı ilə təsdiqləyir, gözünü döyür və sakitcə yoluna davam eləyir. O, özünəməxsus şəkildə özünə çox arxayındır.

– Cenis necədir? – Dovşan soruşur.

Ekkəz onun mövzunu belə tez dəyişəcəyini gözləmirdi.

– Mən bazar ertəsi səhər vaxtı onlara getdim ki, sizin bu dairədə olduğunuzu deyim. Arvadınız həyətdə oğlunuzla gəzirdi və mənim anladığımı görə qoca rəfiqəsi mis-sis – ya Foster, ya da Foqlmenlə.

– O, necə adamdır?

– Düzü, bir şey bilmədim. Onun eynəyini görüb özümü itirdim. Güzgülüdür, sağanağı da çox enlidir.

– A, Peggi Qrinq. Yaman səfəhdır. O, sadəlövh Moris Fosnaxta ərə gedib.

– Odur-odur, Fosnaxt. Diqqət elədim, deyəsən, alman soyadıdır.

– Siz buru gələnəcən “Fosnaxt”¹ haqqında heç vaxt eşitməmişdiniz?

– Yox. Bizdə Noruolkda belə şey yox idi.

– Yadimdadır ki, mənim altı, ya yeddi yaşım olanda – çünki babam min doqquz yüz qırıncı ildə ölüb – o, həmişə yuxarıda mənim Fosnaxt olmamağım üçün aşağı düşənə qədər gözləyirdi. Həmin vaxtlar o, bizimlə yaşayırıdı. – Dovşanın ağılına gəlir ki, o uzun illərdir ki, babasını yada sal-mır, onun haqqında danişmir.

– Bəs Fosnaxt olan adamı necə cəzalandırırdılar?

– Ünutmuşam. Sadəcə olaraq, heç kim olmaq istəmirdi. Dayanın. Mən bir dəfə aşağı axırıncı düşdüm və buna görə də hamı məni cinləndirirdi, bu xoşuma gəlmədi, incidim, deyəsən, lap ağladım da. Hər halda, qoca məhz buna görə yuxarıda qalırdı.

¹ Fastnacht – bayram, karnaval (*alm.*)

– Ata babanız idi?

– Yox, ana tərəfdən. O, bizimlə yaşayırı.

– Mənsə ata babamı xatırlayıram, – Ekkzl nağıl eləyir.

– Olurdu ki, o, Kentukkiyə – bize gəlirdi və atamlı dəhşətli mübahisə eləyirdi. Babam Providensdə yepiskop idi və kilsəsinin unitariana çevrilməməsindən ötrü o qədər səy göstəirdi ki, az qala, özü unitar olacaqdı. Özünü deist-darvinist adlandırdı. Yəqin ki, atam ziddiyətli hissələrindən dəhşətli ortodoksal, az qala, ingilis katolik kilsəsinin tərəfdarı oldu. O, Belloku və Çestertonu sevirdi. Həmişə bize eşitdiyiniz kimi, arvadımın etiraz elədiyi həmin şeirləri oxuyurdu.

– Şir haqqında?

– Hə. Bellokda mənim arvadımın bəyənmədiyi acı ironiya var. O, uşaqlara gülür və arvadım bunu heç cür ona bağışlaya bilmir. Burun hamısı onun psixologiya ilə maraqlanmasındadır. Psixologiya uşaqları nəsə bir müqəddəs kimi nəzərdən keçirir. Mən nədən danışırdım? Babam özünün çox qeyri-müəyyən teoloji nəzəriyyələrinə baxmayaraq, dini təcrübədə müəyyən orijinallığı və hətta mənim atamın tamamilə itirdiyi ritorizmi də saxlamışdı. Babam papanı son dərəcə qayğısız sayırdı, çünkü o, hər axşam ailə ibadəti təşkil eləyirdi. Elə olurdu atam cavab verirdi ki, uşaqlarını Allah haqqında fikirlərlə onu boğaza yiğdiqları kimi boğaza yiğmaq istəmir, bir də, ümumiyyətlə, cəngəllik allahına qonaq otığında dua eləməyin nə mənası var? Deməli, sən Allahın meşədə yaşıdagına inanmırsan? Fikirləşirsən ki, o yalnız vitrajların arxasındadır – olurdu ki, babam deyirdi. Və saira. Biz qardaşlarımıla, sadəcə olaraq, qorxudan titrəyirdik, çünkü babamla mübahisə axırdı atamda qorxunc depressiya yaradırdı. Siz ki atalarda belə şeylərin olduğunu bilirsınız. – Bu fikir heç vaxt sizi tərk eləmir, bəlkə, onlar, hər halda, haqlıdır? Tələffüzünə görə tipik yankı olan balaca quru qoca, ümumiyyətlə götürdükdə, dəhşətli dərəcədə gözəl insan idi. Yadimdadır, elə olurdu ki, yemək arxasında birdən sümüklü qəhvəyi əllərılə birinizin dizindən yapışır və guruldayır: “Yəni o, doğrudan, səni cəhənnəmin olmasına inanmağa məcbur eləyirdi?”

Harri qəhqəhə çəkir – Ekkzl əla təqlid eləyir, qocanın rolu ona xüsusişlə müyəssər olur.

– Yox bir? Siz də inanırdınız?

– Yəqin ki, hə. İnsanın başa düşdüyü cəhənnəmə. Allahdan üz çevirmək kimi.

– Onda hamımız bu və ya digər dərəcədə cəhənnəmlilik.

– Mən belə fikirləşmirəm. Heç vəchlə belə düşünmürəm. Düşünürəm ki, hətta ən azğın ateist belə həqiqi üzçevirmənin nə olduğunu anlayır. Adamın içərisindəki qaranlıq. Bizim içərisində yaşadığımızı isə daha çox daxildəki zülmət adlandırmaq olar... – o, Harriyə baxaraq gülə-gülə dillənir.

Ekklin bütün bu mülahizələri Dovşanın sayıqlığını azaldır. Onları ayıran boşluğa nəsə özünün olan bir şey gətirmək istəyir. Dostluq, yarış hissələrilə həvəslənərək əllərinə qaldırır, yelləyir, sanki fikirləri basketbol topudur və nəhayət, bildirir:

– Mən, əlbəttə, teologiyadan heç nə qanmıram, ancaq hiss eləyirəm ki, bütün bunların arxasında haradasa – o, əllərilə ətrafi göstərir; onlar, yeri gəlmışkən, qolf meydancasının bu tərəfindəki yaşayış rayonundan keçirlər – yarısı ağaç, yarısı kərpic olan mərtəbə yarımlı evlər; buldozerlərin kürüyüb atdığı üçtəkərlər velosiped və üçillik ağaçlı quru, yastı həyətlər – əməlli-başlı yer üzündəki fağır bir mənzərə – haradasa, bütün bunların arxasında nəsə var və bu “nəsə” istəyir ki, mən onu tapım.

Ekkli sıqareti avtomobilin külqabısında səliqə ilə söndürür.

– Əlbəttə ki, bütün avaralar da bilirlər ki, nəyinsə axtarışına çıxıblar. Heç olmasa, əvvəl-əvvəl.

Dovşan hesab eləyir ki, belə şilləyə layiq deyil. Xüsusişlə bu tipə, azca da olsa, nəyisə güzəştə getdikdən sonra. Yəqin ki, ruhanılərə təkcə bu lazımdır – hamının və hər kəsin saçını bir zavallı daraqla vurmaq.

– Bu halda sizin dostunuz İsa kifayət qədər axmaq görünür.

Allahın adının (əbəs yerə) xatırlandığı anda Ekklin yanaqları qırmızı ləkələrlə örtülür.

– O, həmişə deyirdi ki, müqəddəslər evlənməməlidirlər, – ruhani bildirir.

Onlar şosedən dönür və dolanbac yolla kluba – fasadında koka-kolanın iki emblemi arasındaki uzun lövhənin

QOLF ÜÇÜN “ŞABALIDI ÇƏMƏNLİK” MEYDANI yazılmış gözoxşayan böyük şlakoblok binaya tərəfə qalxırlar. Harri top daşındığı vaxtlar burada cəmi-cümlətanı onun bataqlıqdan çıxardığı, missis Venrixin isə satdığı odun sobası, keçmiş yarışların cədvəli, iki kreslo, konfet və qolf üçün top qoyulmuş duracaqlar, taxta komacıq vardı. Yəqin, missis Venrik çoxdan ölüb. O, ariq qoca dul qadın idi, yanaqlarına boyanmış ağsaçlı gəlinbalaya oxşayırıdı və onun otlu meydan, zərbələrin, yarışların və klyuşkaların sayı barədə fikirləri Dovşana həmişə qəribə görünürdü. Ekkilz maşını asfalt dayanacaqda saxlayır və deyir:

- Hə, hələ ki, yadimdən çıxmayıb.
- Nə? – Dovşan əli qapının dəstəyində soruşur.
- Sizə iş lazımdır?
- Necə iş?
- Mənim prixoduma mənsub olan missis Horeys adlı birisinin Elpboroya çatmamış səkkiz akrlıq sahəsi olan bağı var. Əri rododendronların əlindən lap ağılıni itirmişdi. Xülasə, “ağlıni itirmişdi” demək yaxşı deyil, çox gözəl qoca idi.
- Mənim bağçılıqdan heç anlayışım belə yoxdur.
- Heç kimin anlayışı yoxdur – hər halda, missis Smit belə düşünür. Yer üzündə bir bağban da qalmayıb. Şəksiz-şübəsiz, həftədə qırx dollara.
- Saati bir dollar. Azdır.
- Orada qırx saat yiğilmaz. Sərbəst cədvəldir. Sizə də elə bu lazımdır. Azadlıq. Kütłeyə vaizlik eləməkdən ötrü vaxt qalsın deyə.

Ekkildə həqiqətən nəsə əclaf bir şey var: Onda və Bellokda. O, pastor yaxalığını çıxarıır, əli-qolu açılır. Dovşan maşından çıxır. Ekkilz də çıxır və onun çardaq üzərindəki başı boşqabdakı başı xatırladır. İri ağızını ayırır.

- Bu təklif haqqında düşünün.
- Bacarmaram. Mən, bəlkə, heç bu dairədə belə qalmadım.
- Məgər bu qız sizi qovmağa hazırlaşır?
- Nə qız?
- Adı necə oldu? Lenard. Rut Lenard.
- Hə, əlbəttə. Axi sizə hər şey məlumdur. – Ona kim deyər? Peggy Qrinç? Totero? Daha çox Totero ilə gələn

qız. Adı nə idi? Eynilə Cenisdi. Cəhənnəm olsun, dünya, onsu da, başdan-başa tordur, hər şey ondan süzülüb keçir. – Birinci dəfədir eşidirəm.

Günəşin metalda əks olunmuş parlıtısında boşqab-dakı baş əyri-əyri qımışır.

Onlar yan-yana klubun şlak-blok binasına tərəf gedirlər. Yolda Ekkızlı dillənir.

– Təəccüblüdür ki, siz mistiklərdə daha çox ekstazlar yubkada gəzirlər.

– Öz aramızdır, mən sizin yanınıza gəlməyə borclu deyildim.

– Düzdür. Bağışlayın. Bu gün ürəyim yaman sıxlır. – Bu qeyddə elə bir şey yoxdur, ancaq o, nəyə görəsə Dovşanı qurcuxmağa vadar eləyir.

Bu qeyd, sanki, yapışqanlıdır və deyir: “Mənə rəhm elə. Məni sev”. Bu fikir Dovşanın dodaqlarını bir-birinə elə möhkəm yapışdırır ki, o, cavab vermək üçün ağızını aça bilmir. Ekkızlı onun da pulunu verdiyi vaxt Dovşan “sağ ol” sözünü içərisindən zorla çıxardır. Klyuşka seçirlər ki, Dovşan prokata götürsün, o susur və o dərəcədə laqeyd halda göz qoyur ki, inventara nəzarət eləyən cil-cil oğlan ona ağıldankəm adama baxan kimi baxır. O, Ekkızlə birinci nişan yerinə addımlayarkən özünü, sanki, nallanmamış yabı ilə bir qoşquda olan cins at kimi təhqir olunmuş hiss eləyir.

Eyni şeyi top da hiss eləyir, Ekkızin qısa təlimatından sonra onun vurduğu top kənara sıçrayır, naşı zərbə onun ucuşunu iflic eləyir və o, sanki, bir ovuc gil kimi şappılıtlı ilə yerə düşür.

– Ömrümdə belə əla ilk zərbə görməmişəm, – Ekkızlı gülür.

– Bu, birinci zərbə deyil. Burada işlədiyim vaxtlar tez-tez top qovmuşam. Ümumiyyətlə, daha yaxşı vura bilərdim.

– Siz özünüzdən həddindən çox şey tələb eləyirsiniz. Mənə fikir verin, halınız o saat yüngülləşər.

Dovşan kənara çəkilir və təəccüblə görür ki, şüursuz hərəkətləri müəyyən zirəklikdən məhrum olmayan Ekkızlı klyuşka ilə elə qolaylanır, sanki, yaşı artıq əllini keçib və bütün oynaqları donub. Sanki, ona kök qarnı mane olur. Topu süst ciddiliklə vurur. Top həddindən artıq hündürdən

və zəif olsa da, düz gedir, özündən açıq-aşkar razi Ekklz isə hamar çəmənlilikdə lovğa görkəmlə addimlayır. Harri onun dalınca ağır addimlarla sürünür. Bu yaxınlardakı müləyim havadan sonra soyuq və yumşaq yaş ot onun iri zamş ayaqqabılıları altında xışıldayır. Onlar yelləncəkdəki kimidirlər – Ekklz yuxarı, o aşağı.

Ekklz bütərəst çəmənliliklərdə və yaşıl xiyabanlarda dəyişir. Onu buzov etirazı bürüyür. Güllür, klyuška ilə qolaylanır, qaqqıldayır, qışqırır. Harri artıq ona qarşı nifrət hiss eləmir – özü ona iyrənc görünür. Bacarıqsızlıq onu xoşagəlməz xəstəlik kimi bürüyür və Ekklzə minnətdardır ki, ondan qaçmır. Ekklz Harrini əlli fut arxada qoyaraq – onda həvəslə qabağa qaçmaq adəti var – hərdən Harrinin itirdiyi topu tapmağa qayıdır. Dovşan topun uçub gələrək düşməli olduğu yerdən, qəşəng çəhrayı bayraq sancılmış xırda, ideal biçilmiş balaca yaşıl salfetdən gözlərini heç cür çəkə bilmir. Onun gözləri topun əslində də düşdüyü yeri diqqətdə saxlamağa qadir deyil.

– Budur o, rişənin arxasında, – Ekklz dillənir. – Sizinki heç getirmir.

– Bu, sizin üçün, yəqin ki, qarabasmadır.

– Heç cür, heç cür. Siz böyük ümidi verirsınız. Heç vaxt oynamayıbsınız və bir dəfə də olsun tamam-kamal səhv eləmədiniz.

Bircə bu çatmırı – o nişan alır və topu ot kökünen baxmadan vurmağın ümidsiz istəyi onu tamamilə səhv eləməyə məcbur eləyir.

– Sizin yeganə səhviniz ondadır ki, boyunuzdan istifadə eləməyə çalışırsınız, – Ekklz ona deyir. – Sizdə fitrətən gözəl qolaylanma var.

Dovşan topu yenə də vurur, top ot kökündən o yana gedir və bir neçə yard uçur.

– Topa tərəf əyilin, – Ekklz ona deyir. – Təsəvvür eləyin ki, oturmaq istəyirsiniz.

– Daha doğrusu, uzanmaq, – Harrinin ürəyi bulanır, başı hərlənir və o hiss eləyir ki, getdikcə yuxarı ucları təzəcə yarpaqlayan ağacların məsum qıraqları ilə çulğalaşmış girdab onu daha dərinə çəkir. Ona elə gəlir ki, əvvəller artıq burada olub. Onu gölməçələr çəkir, ağaclar udur, o hey gölməçələrin kənarındakı iyrənc zibillikdə batıb qalır.

Qarabasma – bu məhz həmin sözdür, yalnız canlı əşyalar aşkarda belə dartını və burularaq gedirlər. O, cansızlarla həmişə asan yola gedib. Topa bu qeyri-təbii zərbələrdən onun başı xarab olur, gicəlmış beyni onunla qəribə zarafatlar eləyir və o əslində nə baş verdiyini çətinliklə dərk eləyir. Fikrən klyuşkalarla danışır, sanki, onlar qadındırlar. Metal klyuşkalar yüngül və nazikdir, ancaq nəyə görəsə onun əlində məkrələ doludur – bu Cenisidir. *Bura gəl, səfəh, sakit ol, gedək, hər şey qaydasındadır.*

Klyuşkanın deşilmiş başlığı topun dalınca torpağı qopararaq yumşaldır, əlinin zərbədən yuxarı qalxdığı vaxt ona elə gəlir ki, Cenis onu vurur. *Ox, necə də axmaqdır.* Dərisi qəzəbdən o qədər dartılır ki, içindən bütün dünya keçir; içərisi tikanlı kolların xırda quru tikanları ilə didik-didik olur; onlardan söz asılıb – heç cür yandırmaq mümkün olmayan tırtıl yuvası. Daha bir ağaç – kövrək gümüşü dəstək. *O vurur, vurur, vurur; qəhvəyi ağzını ayıran torpaq.* Əlində taxta klyuşka olan vaxt “o” – Rutdur. Dovşan əlində üç nömrəli taxta klyuşka tutub, onun iri qırmızı başlığından, tiyənin ağızındaki otlu ləkədən, kənarındaki səliqəli ağaç zolaqdan gözünü çəkmir: ay səni, nə bicsən – dəstəyi bərk-bərk sıxır və vurur. Ü-u-u-x! Əgər belə asan təslim olacaqdınsa, daha indi bu nə tərslikdir? Otun didilmiş ağızı, top uçur, priq, taraq, kolluqda gizlənir, ağaç quyruq. Dovşan kola yaxınlaşdığı vaxt bu artıq kol deyil, insandır, lənət şeytana, bu, onun anasıdır; Dovşan incik budaqları yubka kimi aşağı çekir, ölüm bundan yaxşıdır, ancaq o göz qoyur ki, budaqlar sımasın, budaqlar onun ayağına dolaşın xışıldayırlar, o isə öz iradəsini cəmləyir burada, bütün hər şeyini bu ramedilməz topa yönəltməyə çalışır. Elə bil ki, o deyil – eyni zamanda həm də odur, ən əsası, ona görə də baş verənlərin içində itib-batır. Lap içərisində gözədəyən yeddi nömrəli dəmir fit çalaraq aşağı uçduğu vaxt, hə, *Cenis, xahiş eləyirəm, cəmisi bircə dəfə, ağır yöndəmsiz hörümçək kimi dirsəklərinə tərəf sürünür və o,* topun ürəkbulandırıcı ləngliklə diyirlənərək Texasın xaki rəngli daha bir cansıxıcı zibil qalağına necə batdığını görür. *Ay səni, gicbəsər, get evə.* Ev – cuxurdur, ancaq onun beynini dumanlandıran bütün iyrənc, demək olar ki, duyğulu görüntülərin qalağı üzərində – açıq-boz rəngli yağış

buludu olan səma – bu, onun babasıdır, o, kiçik Harrinin Fosnaxt olmamasından ötrü yuxarıda gözləyir.

Daha bir məsələ – ya künclə, ya da bu qələbəyə yönəlmış yuxunun lap ortası ilə Ekklz öz çirkli köynəyində görüñüb yox olur: o, Harrini həvəsləndirir və sanki, hər şeyi bağışlamağın ağ bayrağı kimi çəmənlilikdə titrəyərək ona evinə gedən yolu göstərir.

Qışdan sonra hələ canlanmayan ot çımlərinin üstünə quru tozmu, ya gübrəmi səpilib. Top xırda daşları ətrafa səpələyərək kənara tullanır.

– Topu çuxura salanda çox sərt vurmayın, – Ekklz deyir. – Qısa, yüngül hərəkət, əllər gərgindir. İlk zərbə zamanı məqsəddən daha çox, məsafə mühümdür. Bir dəfə də yoxlayın.

O, ayaqları ilə topu geri itələyir, Harrinin buraya, dördüncü çəmənliyə çatmasından ötrü iki zərbə lazım geldi, ancaq “bu zərbələri saymağınə dəyməz” – lovğa qeydlər onu əsəbiləşdirir. *Başla, əzizim, o, arvadını yola gətirir. Budur lunka, vedrə kimi iri. Hər şey qaydasındadır.*

Ancaq yox, ona hökmən küyə düşüb çaxnaşmadada topu vurmaq gərəkdir. Qadın nədən qorxub? Həddən artıq bərk vurub – ucuş, az qala, beş futdur. O, Ekklzə yaxınlaşır və deyir:

– Siz mənə, hələ ki, Cenis barədə heç nə deməyibsiniz.

– Cenis barədə? – Ekklz oyundan çətinliklə ayrılr. O, bütünlüklə necə udmaq fikrilə məşğuldur. Harri fikirləşir: o, məni yeyəcək – məncə, o, bazar ertəsi yaxşı əhvali-ruhiyyədə idi. O, rəfiqəsi ilə həyətdə şən-şən gülürdü. Başa düşməlisiz ki, onlar bir-birlərinə öyrəşiblər. Yəqin ki, valideynlərinin yanında bir müddət yaşamaq ona hətta xoş gəlir. Bu, onun sizin məsuliyyətsizliyinizə reaksiyasıdır.

– Elə şey yoxdur, – Harri televiziyyada göstərilən kimi axırıncı zərbə üçün daha dəqiq nişan almaqdan ötrü çömbələrək əsəbi halda cavab verir. – O, öz valideynlərinə məndən heç də az nifrət eləmir. Yəqin ki, oradan mümkün qədər tez üzükməyə tələsməsəydi, ümumiyyətlə, mənə əre gəlməzdi...

Klyuşka topun aşağı hissəsindən sürüşür və lənətə-gelmiş top yenə iki, ya da üç fut uçur. Cəhənnəm olsun, əclaf.

İndi Ekklz vurur. Top yuxarı qalxır, şaqqılıt ilə çuxura tullanır. Ruhani məmənunluqla işldayan gözlərini qaldırır.

– Harri, – o, mehribanlıq, həm də lovğalıqla soruşur, – siz onu niyə atdınız? Axı, yəqin ki, ona dərindən bağlanıbsınız.

– *Axi sizə dedim.* Onunla aramızda ümumi heç nə olmadığından.

– Bu nədir belə? Siz bunu harada görübsünüz? Əmin-siniz ki, belə şey mövcuddur?

Yenə natamam uçuş və Harri topu titrəyən barmaqları ilə qaldırır.

– Əgər bunun mövcudluğuna əmin deyilsinizsə, mən-dən soruşmayın. Bu elə sizin sahənizdir. Siz bilmirsinizsə, onda, ümumiyyətlə, heç kim bilmir.

– Yox! – Ekklz eynilə arvadına öz hərəkətinə görə ürəyini açmağı tapşırığı qeyri-təbii gərgin səslə qışqırır.

– Xristianlıq səma qəsrləri qurmur. Əgər sizin fikirləşdi-yiniz kimi olsaydı, biz kilsələrdə tiryek paylamalı olardıq. Biz Allaha itaət eləməyə cəhd göstəririk, onu əvəz elə-məyə yox.

Onlar öz çantalarını götürür və taxta əqrəbin göstər-diyi tərəfə gedirlər. Ekklz izahatlarını davam eləyir.

– Bu mübahisə artıq çox yüzillər əvvəl ilkin kilsənin küfrlərində həll olunmuşdur.

– Sizə deyirəm ki, bunun nə olduğunu bilirəm.

– Bunun nə olduğunu. O necədir, Harri? Yumşaqdır, ya bərk? Göydür, ya qırmızı? Bəlkə, noxududur?

Harri xoşagelməz tərzdə sarsılıb: deyəsən, Ekklz, doğrudan da, bunu bilmək istəyir. Onun bütün çərənləməsi altında: mən – ki ilkin – xristianlığın – küfr – barədə – sən-dən – çox – bilirəm – həqiqətən də bunun mövcud olduğunu, onun hər bazar insanlara bu axmaq oyunun əhə-miyyətini başa düşməyə cəhd eləməsi azdır, sənin canını almağa hazır olan bu psixlə hələ bir əlləşmək də gərəkdir. Çantanın isti qayışı onun ciyinini yeyir.

– Mahiyyət ondadır ki, – Ekklz qadın kimi həyəcanla-naraq pərtlikdən titrəyən səslə ona deyir, – məğz ondadır ki, siz dəhsətli dərəcədə eqoistsiniz. Siz qorxursunuz. Yax-şılığa və pisliyə – xeyirə və şərə tüpüürsünüz, yalnız özü-nüzdən alçaq instinctinizə itaət eləyirsiniz.

Onlar nişangah yerinə – şişib şirələnmiş rəngi qaçan puçurlara yumruq göstərən qozbel meyvə ağacının yanında otlardan yaranmış təpəliyə yaxınlaşırlar.

– Qoy mən birinci gedim, siz hələlik dincinizi alın,
– Dovşan deyir.

Hirsindən ürəyi partlayır – az qalır dayansın, lap əməlli-başlı yeridiyi yerdə sönürlər. Yalnız bircə şey istəyir – bütün bu qarmaqarışıqlıqdan yaxasını qurtarsın. Heç olmasa, yağış yağıydi. Gözlərini Ekkilzın baxışlarından yayındıraraq yamacda, sanki, artıq torpaqdan qopmuş kimi hündürdə qalan topa baxır. Dovşan klyuşkanı hərləyir və başlığı ilə topu vurur. Boş, heç nəyə oxşamayan səs eşidilir. O hələ belə şey eşitməyib. Yuxarı qalxan əlləri başını da yuxarı çəkir və o görür ki, onun topu ay kimi solğun halda baba-sının rəngi fonunda uzaqda bütün şərqi başdan-başa tutmuş, gözəl qara-göyümtül yağış buludundan asılı qalıb. Top düz xətkeşin qırığı kimi hamar xətlə uzaqlaşır. Mühit, ulduz, nöqtə. Top tərəddüd eləyir və Dovşan düşünür ki, bu saat yixılacaq, ancaq səhv eləyir – bu tərəddüd topa sonuncu tullanış üçün qüvvə verir, o, birbaşa gözləri qarşısında hicqırıq ilə fəzadan sonuncu nəfəri canına çəkir və nəhayət, torpaqda yox olur.

– *Budur bax*, – Harri qışqırı və Ekkilzə tərəf dönərək təntənəli təbəssümlə təkrar eləyir. – *Bax belə*.

Günəş və ay, günəş və ay, vaxt keçir. Missis Smitin başında krokuslar torpağın qabığını deşib keçir. Ağ və sarı nərgizlər lülələrini genişləndirir. Qalxan otlarda qərenfillər gizlənir, çəmənlikdəsə birdən zəncirotu və enliyarpaq alaqları bir-birinə qarışır. Görünməyən irmaqlar aşağılarda dolaşır və onların şiriltisindən o oxuyur. Sonralar piona çevriləcək, torpağa çəpinə düzülmüş kərpiclə haşiyələnmiş tutqun qırmızı cürcəti ləkləri də torpaqdan çıxır və yüngül-cə yuyulmuş, xırda daşlar sancılmış qabarık əsgى qırıqları ilə yamanmış gölməçələr və qurumuş sahələrdən birtəhər közənmiş torpağın özü də nəsə ən qədim bir şey kimi görünür, səma altında ən cavan bir şey kimi göz oxşayır. Çiçəkləyən forzitsiyanın tüklü qızılı köpüyü tüstüdə bərq vurur. Dovşan əzilmiş saplaqların yiğinini, quru otları, payızın dərin qaranlığında yerə səpələnmiş palid yarpaqlarını və kəsilmiş qızılıqzılda budaqlarını yandırıldığı vaxt bağın büründü-

yü tüstünün içindən işarir; onlar bir-birinə topa-topa sarılır və ayağına dolaşaraq onu hövsələdən çıxarır. Hörümçək toru şehində çəkdiyi bu zibil qalaqlarını səhər-səhər yuxulu gözlərilə və ağzında qəhvə tamı işə gələrkən yandırır; onlar Smitlərin malikanəsinin yola çıxarkən çıngıllıqdə ayaqqabısını taqqıldadaraq getdiyi vaxt arxasında gecə kabusu kimi qalxaraq hələ də tüstüləyir. O, avtobusda oturub Bruerə qədər bütün yolu isti kül qoxusunu hiss eləyir.

Maraqlıdır ki, bu iki ay ərzində ona bir dəfə də dirnağını tutmaq lazımlı gəlməmişdi. O, kolluqları kəsir, təzə şitilləri qazib çıxarıır, torpağı boşaldır. Qoca qarının verdiyi toxumları – ərik gülü, lalə, ətirli noxud, petuniyanı torbalardan çıxarıb səpərək birillik bitkilər əkir. Boşaldılmış torpağa toxum səpmək ona xoş gəlir. Toxumlar torpağın altında basdırıldıqları halda daha ona məxsus deyillər. Bax belə. Nəyisə öz ixtiyarına buraxıb ondan yaxanı qurtarmalı. Sanki, bu sarsılmaz xırda orqanizmə Allah özü özünü salıb. O, ardıcıl partlayışlara məhkum olunaraq yavaş-yavaş sudan, havadan və silisiumdan həyat şirələrini çəkir. Dovşan bunu ovündəki toxanın dəyirmi dəstəyini çevirərək instinctiv olaraq hiss eləyir.

İndi maqnoliyaların hakimiyyətinin artıq qurtardığı və dərin köklərini atmaq üçün yalnız qovaq yarpaqlarının böyüməsi üçün kifayət eləyən albalı, yabani alma və malikanənin uzaq küncündəki tənha gavalı, ağlığını, sanki, qara budaqların göylə ötüb-keçən buludlardan yiğdiyi, sonra isə ağ konfetinin təsvirəgelməz küləklə baş qaldıran otların üstündən üfürüb apardığı rənglərlə örtülmüşdü. Mexaniki otbiçən benzin qoxusu buraxaraq ləçəkləri ceynəyir, çəmənlikə onları udur. Tennis kortlarının uçulub tökülmüş çəpərlərində yasəmən çiçəkləyir. Quşlar uçub quş vannasına gəlirlər. Bir gün səhər-səhər Harri Çin bığınabənzər peyvənd biçağı ilə işlədiyi vaxt onu ətir dalğası vurur – arxasında külək səmtini dəyişib və indi bu isti gecədə minlərlə saplaşının lap yuxarısında hələ də şərbətin açıq-yaşıl rəngini saxlayan – inciçiçəyinin açıldığı sıx bitmiş ləçəklərin cərgəsilə yamac aşağı əsir. Almalar və armudlar. Zanbaqlar. Süsənlərin bədheybat bənövşəyi cir-cindirləri. Və nəhayət, qabaqdakı azaliyaların mayın axırıncı həftəsində xüsusiilə çox çiçəkləyən rododendronların özləri. Dovşan

bütün yazı bu parlaq finali gözləyib. Kollar onu çasdırırdı – onlar elə iri, demək olar ki, ağaç kimi hündür idilər ki, bəziləri onun özündən iki dəfə uca idi və adama elə gəlirdi ki, həddindən artıq çoxdurlar. Onlar malikanəni qoruyan güllər kimi uca, əyri budaqlı küknar cərgələri boyunca əkilmişdir, bağın mərkəzində isə məsaməli yaşıl çörək köməsini xatırladan bir neçə düzbucaqlı kol qrupları hələ də durur. Bu kollar həmişəyaşıldır. Onların əyri budaqları və hər tərəfdə aralanmış barmaqlar kimi gözədəyən uzun yarpaqları, elə bil, cazibə qüvvəsinin buradakından az olduğu başqa iqlimə, başqa torpağa məxsusluğundan danışırlar. Birinci çicəkləmə başlayan vaxt hərəsi bir böyük çiçək kimi olmuşdu – Dovşan onları Rutun oxuduğu detektivlərin kağız üz qabığında görmüşdü. Ancaq çicəkləmə yarımkürəsi hamısı birdən açılmağa başladığı zaman onlar Dovşana daha çox yüngüləxlaqli qızların Pasxada başlarına qoyub kilsəyə getdikləri şlyapaları xatırladırı. Harri həmişə belə qızları arzulayırdı, ancaq heç vaxt beləsi olmamışdı – gəl-gəl deyən ucuz paltarlı xırda daxmadan çıxmış balaca katolik qız; bu rəngdə beşləçəkli gül, lovğa yumşaq papaq altındaki tünd yarpaqlarda onun bütün sıfəti görünür; qız onun yanından kilsənin beton pillələri ilə keçdiyi vaxt Dovşan əməlli-başlı onun ətirlərinin qoxusunu duyur. O qədər yaxından keçir ki, ləçəklərinə toxuna bilər. Hər birinin yuxarı hissəsində tozcuqların iki cərgə xırda çilin toxunduğu yerdə, sanki, ağızı üstündə cil yelpiyi var.

Qadının mərhüm həyat yoldaşının bağında çicəklənmə apogeyə çatdığı vaxt missis Smit evdən çıxır və Dovşanın əlinə söykənərək rododendronlar plantasiyasının ən six yerinə yollanır. Bir vaxtlar ucaboylu qadın indi qozbelləşib və qırışib; aq saçlarında tək-tük gözə dəyən qara tellər elə bilirsən çirklidir. Adətən, o, əsa ilə gəzir, ancaq görünür, fikri dağınıq olduğundan onu qolundan asır və ayaqlarını sürüyərək yoluna davam eləyir, əsa isə, sanki, əcaib-qəraib qolbaq kimi qolunda yellənir. Qadın öz bağbanından da belə tutur: Dovşan dirsəyini onun çiyinlərinə istiqamətləndirərək sağ əlini bükür, qadın titrəyən sol əlini qaldırır və şışmiş cil-cil barmaqları ilə onun biləyindən bərk-bərk yapışır. Qadın divardakı çubuq kimidir: əgər onu möhkəm dartsan, qopacaq, toxunmasan – istənilən çətin havaya

dözəcək. Dovşan hər addımda onun bütün bədəninin necə titrədiyini, başının isə hər kəlmə dediyi vaxt necə tərpəndiyini hiss eləyir. Ona görə yox ki, danışmaq ona çətindir, sadəcə olaraq, o ünsiyətdə olmaqdan həzz alır, bu zaman o, burnunun sevincə qırışlığı, irəli çıxan dişləri üstündəki dodaqlarının isə aramsız olaraq çirkinliyini qeyd eləyən on üç yaşlı qızın üz-gözünü turşudaraq komik, eyni zamanda həm də utancaqlıqla uzatdığı ünsiyət sevincinə bürünnür. Qadın Harriyə baxmaqdan ötrü birdən başını qaldırır və onun qırış-qırış olmuş mavi gözləri onların dərinliyində gizlənmiş həyatın təzyiqi altında büzüş-büzüş olmuş kiçik qəhvəyi orbitindən çıxır. Sanki, onların içindən çoxsayılı lent çəkiblər.

— O, mən “Missis R. – S.Xolkroft”¹ dözə bilmirəm, o, elə bayağı və solğundur ki, Harri bu çəhrayı-qızılğullü tonu çox sevirdi. Bəzən olurdu ki, ona deyirdim: “Əgər mən qırmızı rəngi istəyirəmsə, mənə qırmızını – şirəli qızılğülü ver. Yox, əgər ağı istəyirəmsə, ağı ver – hündür ağı liliyanı və bütün bu yarımcıqlıqlarla özləri də onlara nə lazımlı olduğunu bilməyən azacıq çəhrayı, yaxud bənövşəyi rododendron – şirindil bitkidir – elə olurdu ki, mən Harriyə deyirdim, onun beyni var və ona görə də o, sənə hər şeyi az-az verir”. Əlbəttə, mən bunu elə-belə deyirdim, onu cılndləndirmək üçün. Ancaq mən, doğrudan da, belə düşünürdüm.

Bu fikir, sanki, qarını heyrətləndirirdi. O quruyub qalmış kimi ot basmış cığırda dayanır və onun dayanıqlı möhkəm mavi çənlərin daxilindəki qırılmış şüşə kimi ağımtıl gözləri bu və ya digər tərəfdən ona baxaraq əsəbi halda o tərəf-bu tərəfə qaçırlı.

— Mən, doğrudan da, belə düşünürdüm. Mən fermer qızıymam, mister Enqstrom və daha çox bu torpağa yonca əkilməsini istərdim. Olurdu ki, ona deyirdim: “Əgər torpaqda qurdalanmaq belə yadına düşübəsə, onda niyə buğda əkməyək? Bu, əsl iş olar! Buğda yetişdir, mən də çörək bişirərəm”. Bişirərdim də, bilin. “Bütün bu buketlər nəyimizə gərəkdir – yarpaqlarını tökür, sonra bütün ili onların eybəcər yarpaqlarına bax görüm – deyirəm ona. – Bəlkə, sən onları hansısa bir gözəlcə üçün yetişdirirsən? O, yaşda

¹ Rododendron növlərindən birinin adı

məndən cavan idi, budur ki, onu əsəbiləşdirirdim. Nəçə yaş cavan olduğunu demərəm. Burada niyə durmuşuq. Belə qoca bədən haradasa çox dayansa, bir də görərsən ki, artıq torpaqda bitib. Qarı Dovşannın əlini ona verməsindən ötrü işarə kimi əlindəki ağacla otu göstərir. Onlar çiçəkli xiyabanla yollarına davam eləyirlər. – Heç vaxt fikrləşməzdim ki, ondan çox yaşayacağam. Ancaq artıq çox zəifləmişdi. Bağdan evə gəlir, oturur, otururdu. Fermerin qızı oturmağıñ nə demək olduğunu heç vaxt başa düşə bilməz.

Qarının zəif barmaqları onun biləyində nəhəng kük-narın yuxarısı kimi titrəşir. Onun təsəvvüründə bu ağaclar həmişə qadağan olunmuş zonalarla assosiasiya olunur və onların müdafiəsi altında olmaq Dovşana xoşdur.

– Aha. Budur, nəhayət, əsl bitki. – Onlar ensiz yolun döngəsində dayanırlar və missis Smit ona əlində oyan-buyana yellənən ağacla tərtəmiz qızılıqlı rənginin çalarlarıyla tamam mürgülü balaca rododendronu göstərir. – Bu mənim Harrimin sevimli çiçəyiyydi – “Bianki”. Bir-iki ağac-dan başqa yeganə rododendron – mən onların adlarını unutmuşam, onların hamısı nəsə axmaq adlardır – fikrləşdiyini deyəndirlər. Burada olanların hamısı içərisində yeganəsi – həqiqətən – çəhrayı olandır. Harri onu aldığı vaxt əvvəlcə başqa çəhrayıların içərisində əkdi və onlar bunun yanında dərhal elə çirkin göründü ki, onların hamısını bir-bir yoldu və bu “Bianki”ni tünd-qırmızı əhatəsin-də saxladı. Tünd-qırmızılar artıq çiçəkləyiblər, hə? Axi indi artıq iyundur.

Qarının ağılsız gözleri Harriyə heyrətli nəzər yetirir, barmaqları isə onun əllərinə bir az da möhkəm yapışır.

– Bilmirəm. Ancaq yox. Müharibədə həlak olanların anım günü¹ancaq növbəti şənbədə olacaq.

– O, mən bu axmaq bitkini aldığımız həmin günü çox yaxşı xatırlayıram. Möhkəm isti idi. Biz Nyu-Yorka gedirdik, onu paroxoddan götürdüük, “pakkard”ın arxa otura-cağına sevimli bir xalanı, yaxud başqa belə nəyisə oturdan kimi oturduq. Bu bitki torpaqlı böyük göy ağaç çəlləkdə gətirilmişdi. Belə növü İngiltərədə cəmi bir şitillik yetişdi-rirdi və təkcə daşılma iki yüz dollara başa gəlmışdı. Hər

gün xüsusi tutulmuş adam anbara enib onu sulayırmış. Möhkəm isti, Cersi-Siti və Trentonda dəhşətli basırıqdır, bu sısqı kol isə arxa oturacaqdakı öz göy çəlləyində təmiz-qanlı şahzadə kimi oturub. O vaxt bütün bu avtostrada yox idi, ona görə də biz Nyu-Yorka düz altı saatda çatmış-dıq. Böhranın ən qızğıın çağında təəssürat elə idi ki, sanki, dünyada hamı özünə avtomobil almışdı. O vaxt Delavrdan keçib Berlingtonun yanından gedirdilər. Bu, müharibədən əvvəl idi. Yəqin, düşüñürsünüz ki, “mühəribə” – həmin Koreya tarixçəsidir.

– Yox, mən mühəribə deyəndə İkinci Dünya müharibəsini fikirləşirəm.

– Mən də! Mən də! Siz onu, doğrudanmı, xatırlayırsınız?

– Yox bir. Mən artıq böyük idim. Konserv bankalarının çökəklərini düzəldirdim, hərbi markalar alırdım və biz buna görə ibtidai məktəbdə mükafatlandırılırdıq.

– Bizim oğlumuzu öldürmüştülər.

– O, mən çox təəssüf eləyirəm.

– O artıq qoca idi, qoca idi. Az qala, qırx yaşı vardi. Ona birbaşa zabit rütbəsi vermişdilər.

– Axi...

– Bilirəm. Düşüñürsünüz ki, ancaq gəncləri öldürürlər.

– Hə, hamı belə düşünür.

– Bu, yaxşı mühəribə idi. Birinci kimi deyildi. Biz qalib gəlməli idik, gəldik də. Bütün mühəribələr iyəncidir, ancaq bu mühəribədə biz qalib gəldik, bu gözəldir. Biz limandan geldiyimiz həmin gün o, əlbəttə, çıçəkləməmişdi, çünki yay qurtarmışdı və mən güman eləyirdim ki, onu arxa oturacaqda aparmaq, sadəcə olaraq, axmaqlıqdır, necə... necə... – qarı təkrar elədiyini, dilinin topuq vurdugunu başa düşür, ancaq davam eləyir: – Təmiz qanlı şahzadə kimi. – Demək olar ki, tamamilə şəffaf mavi gözləri iti baxışlarla izləyir ki, Dovşan onun qoca çərənçiliyinə gül-mür ki. O, buna bənzər heç nə görmədən üyündüb-tökür.

– O təkdir.

– Təkdir, “Bianki”?

– Hə! Baxlap belə! Beləsi heç bütün Birləşmiş Ştatlarda daha yoxdur. Başqa həqiqi cəhrayı Qızıl Darvazadan... hara deyirsən – oracan yoxdur. Bruklin körpüsünəcən, deyəsən, belə demək qəbul olunub. Bütün ölkədə həqiqi

çəhrayı olan hər şey burada bizim gözümüz qarşısında yerləşir. Lankasterli bir gülçü bizdən bir neçə qələmə götürmüştü, ancaq hamısı məhv oldu. Yəqin ki, əhəngdə boğubmuş. Axmaq yunan.

Qarı onun əlindən yapışır və daha ağır və kəskin halda irəli hərəkət eləyir. Artıq günəş yuxarıdadır, yəqin ki, onun evə getmək vaxtıdır. Arılar ləçəklərdə vizildaşırlar, görünməyən quşlar cikkildəşirlər. Ləçəklərin dalğası güllərin dalğasını ötüb-keçir, təzə yaşıllıqdan zorla hissediləcək acitəhər qoxu gəlir. Qovaqlar, ağcaqayınlar, palıdlar, qarağaclar və at şabalıdları daha geniş, ya daha dar zolaqla malikanənin uzaq sərhədini haşiyələyən seyrək meşəlik yaradır. Çəmənlik və bu ağaçlıq arasındaki sərin nəmlı kölgədə rododendronlar hələ də çıçəkləyir, ancaq onlar çəmənliyin ortasında gündə artıq yarpaqlarını töküblər, ləçəklər səliqəli cərgələrlə xırda otlu yolların kənarında qalıb.

– Bu, mənim xoşuma gəlmir, bu, mənim xoşuma gəlmir, – missis Smit keçmiş gözəlliyyin bu qalıqları boyunca Dovşanın əlindən yapışib axsaya-axsaya danışır. – Mən gözəlliyyi qiymətləndirirəm, ancaq qarayoncaya üstünlük verərdim. Bir qadın – bilmirəm niyə bu, məni belə əsəbiləşdirir – Xoreys həmişə qonşuları güllərdən zövq almağa dəvət eləyirdi, o çox şeylərdə uşaq kimi idi. Deməli belə, bu qadın, missis Foster, yamacın ətəyində balaca çəhrayı daxmada yaşayırıdı, orada pəncərə qapağında boz pişik dolaşırıdı, o hey deyirdi ki – mənə tərəf çevrilir, pomadasa, az qala, lap burnunun ucunacandı və deyir – qarı hirsindən bütün bədəni əsərək süni şirin səslə ciyildəyir – “ah deyir, missis Smit, yəqin ki, belə gözəllik yalnız göylərdə olur!” Bir dəfə ona dedim – daha dilimi saxlaya bilmədim və dedim: “Əgər mən hər bazar yalnız daha bir rododendron topası ilə həzz alacağım üçün altı mil oraya və geriyə – müqəddəs İohann yepiskopal kilsəsinə gedirəmsə, eyni münasibətdə bu millərə qənaət də eləyə bilərəm, cünki qətiyyən ora getmək istəmirəm”. Qoca günahkar qarı belə şey deyəndə məgər dəhşətli deyilmiş?

– Yox-yox, nə danışırsınız.

– Həm də vur-tut nəzakətli olmaq istəyən zavallı qadına. Başında bir damcı da beyin yox idi, gənc sarsaq kimi

boyanırdı. İndi artıq o zavallı ölüb, Alma Foster, iki, ya üç qış bundan əvvəl ölüb. İndi o, həqiqəti dərk eləyib, mənsə hələ də yox.

— Ancaq ola bilsin, onun rododendron kimi qəbul elədiyi şey əslində qarayoncadır.

— Ha-ha-ha! Dəqiq! Dəqiq! Elə belə də olub! Məhz belə! Bilirsinizmi, mister Enqstrom, bu elə həzdir... — Qarı dayanır və yönəmsizcəsinə onun əlini tumarlayır; üzünün günəşlə işıqlanan xirdaca sarımtıl-qəhvəyi landşaftı Dovşana doğru qalxır və qarının baxışlarında təlaşlı qız ərköyünlüyü və narahat inamsızlıq altında əvvəlki qətiyyət parıldayırlar, belə ki, yaxınlıqda dayanan Dovşan mister Smiti dilsiz-ağızsız gülərə tərəf qovan həmin şər qüvvəni aydınca duyur. — Siz və mən — biz sizinlə eyni cür düşünürük. Düzdür? Düzdür, elə deyil?

* * *

143

— Səninki yaman gətirdi, hə? — Rut ona deyir.

Onlar müharibədə həlak olanların anım günü Uest-Bruerdəki ictimai hovuza gediblər. Rut əvvəlcə çımrilik paltarı geyməyə utanırdı, ancaq kabinetdən çıxarkən görkəmli əla idi — çımrilik papağı altında balaca başı, möhtəşəm ciyinləri. O, qurşağacan suda dayananda iri abidəyə oxşayırırdı. Rut iri ayaqlarını qaydasında tərpədərək və hamar əllərini qaldıraraq rahat üzürdü, kürəyi və yanacağı isə yaşıllı cillərin altında qara ləkə kimi görünürdü. O, üzünü suyun altında gizlədərək yavaş-yavaş yanından ötüb-keçdiyi vaxt Dovşanın ürəyi həyecandan dayanırdı. Sonra qara dəyirmi adacığ kimi parıldayan yançağı öz-özünə suyun səthinə qalxırırdı, sudakı dəqiq təsvir birdən xarab olmuş televizorun ekranındaki sayaq zərif-zərif dalgalanmağa başladı və bu mənzərə onun içərisini özünü ələ almağın soyuq təşəkkürü ilə doldurdu. Rut ona məxsusdur, yalnız ona, o, Rutu sudan pis tanımir və su kimi ona da Rutun bütün bədəni əlyetəndir. Qız arxası üstə üzdiyü vaxt su sıçrayırdı, zərif şəkildə onun sinəsinə toxunaraq bustqalterinin çökəyinə axırdı, suya batmış bədəni qıvırlırdı, o, gözlərini yumur və kor-koranə halda irəli gedirdi. Hovuzun dayaz qurtaracağında çapalayan iki arıq oğlan

suyu sıçradaraq qaçıb getdilər. Rut əllərini yana atarkən onlardan birinə toxunmuşdu, gözlərini açdı, gülümşəyib adamlı dolu hovuzun həyəcana gəlmış dalğalarında müvazinətini saxlamaqdan ötrü sümüksüz əllərini yelləyərək suda çömbəltmə oturdu. Havadan xlor iyi keçmişdi. Hər şey elə təmiz idi ki. Təmizliyin nə demək olduğu birlən Dovşanın aqlına gəldi. Sənə aid olmayan hər şey – Ruta suda, ona – havada və otluqda toxunmayan – səni heç cür narahat eləməyən nəsnə. Rutun başı, sanki, boş top kimi atılaraq sifətini turşudur. Dovşan özü su heyvanı deyil. Suda ona soyuqdur. Bir dəfə baş vurandan sonra parapetin üzlük plitələri üstündə oturmağa və ayaqlarını yelləyərək, guya, arxası qatda oturmuş məktəbli qızların onun enli kürəklərində əzələlərin oynamasına heyran olduqlarını təsəvvür eləməyə üstünlük verir: sonra kürək sümüklərinin günəşin qızartdığı dərisini necə tarıma çəkdiyini hiss eləyərək çıyıllarını atr. Rut hovuzun şahmat naxışlarının suyun səthində əks olunduğu dayaz kənarına qədər ayaqlarını şappıldadırı. Suyu özündən silkərək pil-ləkənlə qalxdı. Dovşan adyalın üstündə uzanmışdı. Rut yaxınlaşdı, ayaqlarını səmanın fonunda bir-birindən aralı qoyaraq onun başı üstündə dayandı, papağını çıxardı və məhrəba götürmək üçün əyildi. Su çıynından damcı-damcı kürəyi boyu aşağı axırdı. Dovşan onun əllərini necə sildiyinə baxaraq adyalın o üzündən ot qoxusunu duyurdu və şəffaf havanın qışqırıqlardan necə əsdiyini eşidirdi. Rut onun yanında uzandı, gözlərini yumdu və günəşə təslim oldu. Belə yaxın məsafədən onun sifəti adama iri dəri parçalarından yaranmış kimi görünürdü; günəş ondan birbaşa daş karxanalarından məbədlərə gətirilən yonulmamış təmiz daşın sarımtıl parıltısından başqa bütün rəngləri silmişdi. Rutun dediyi bu monumental sözlər Dovşanın qulaq seyanında diyirlənən iri təkərlər, işıqda fırlanan lal dəmir pullar kimi eyni templə hərəkət eləyir:

- Səninki yaxşı gətirdi?
- Nə mənada.
- O... – Rutun sözləri dodaqlarından dərhal qopmur,
- Dovşan əvvəlcə onun dodaqlarının necə tərpəndiyini görür, sonra isə eşidir: – ...bax gör nəyin yoxdur. Hər həftə səninlə qolf oynayan və arvadına sənə ziyan vurmağa

imkan verməyən Ekkızin var. Güllərin və sənə vurulmuş missis Smitin var. Mən varam.

– Fikirləşirsən ki, o, doğrudan da, vurulub? Missis Smit.

– Mən yalnız sənin danışdıqlarını biliyəm. Özün deyir-din ki, vurulub.

– Yox, mən heç vaxt bunu belə birbaşa deməmişəm. Bəlkə də, demişəm.

Rut onu cavabla təltif eləmir; yuxulu məmnunluqdan şışmış iri sıfəti daha iri görünür. Gündə yanmış dərisində isə tabaşırılı işıq ləkəsi görünür.

– Bəlkə də, demişəm? – Dovşan onun əlindən möhkəm çımdık götürüb təkrar eləyir. O, Rutu ağrıtmaq istəmirdi, ancaq qızın dərisinin ona toxunmasında nəsə onu açıqlandırdı. Rutun inadı.

– Ü-u. Nə heyvansan, – qız deyir.

Ancaq ondan daha çox günəşə diqqət yetirərək uzanmaqda davam eləyir. Dovşan dirsəkləri üstə qalxır və Rutun ağır bədəninin arxasından karton paketlərdən portağal şirəsi sümürərək dayanan iki on altı yaşlı qızın yüngül fiqurunu görür. Onlardan biri, qaytansız aq çımrilik paltarında olanı saman çöpünü ağızından ayırmadan qonur gözlərlə ona baxır. Ariq ayaqları zənci ayaqları kimi qaradır. Yastı qarnının hər iki tərəfində korbucaq altında taz sümükləri seçilir.

– Hə, *dünyada hamı səni sevir*, – Rut qəfildən bildirir.

– Bilmək istəyirəm nəyə görə.

– Mən məhəbbət üçün yaranmışam.

– Lənət şeytana, nəyə görə məhz sən? Səndə müstəsnə olan nədir ki?

– Mən mistikəm, insanlara inam verirəm.

Bunu ona Ekkız demişdi. Bir dəfə necə olmuşdusa, gülə-gülə, yəqin ki, zarafatla demişdi. Ekkızin əslində nə düşündüyünü heç vaxt başa düşə bilməzsən, necə istəyirsən fikirləş. Dovşan bu mülahizəni ciddi qəbul eləmişdi. Özü heç vaxt belə şeyi ağlına gətirməzdı. Başqalarına verdiyi nəsə haqqında çox elə də düşünmür.

– Sən mənə ancaq pislik eləyirsən.

– Nə pislik? – Bu ədalətsizlikdir. Dovşan, Rut hovuzda üzən zaman onunla o qədər fəxr eləyirdi, onu çox sevirdi ki.

– Niyə görə fikirləşirsən ki, sənin əvəzində hər şeyi kimsə eləməlidir?

– Niyə axı? Mən səni yedirdirəm.

– Məni qətiyyən yedirib-eləmirsin. Mən işləyirəm.

Düzə nə deyəsən. O, missis Smitin yanında işə girəndən sonra Rut tezliklə sıgorta kompaniyasının Bruerdəki filialında stenoqrafçı yeri tapmışdı. Dovşan onun işləməsini istəyirdi, o, Rutun bütün günü tək nə eləyəcəyindən narahat olurdu. Qız deyirdi ki, əvvəllər məşğul olduğu iş ona heç vaxt xoş gəlməyib, ancaq Dovşanda bununla bağlı heç bir əminlik yox idi. Onlar tanış olduqları vaxt Rutun üz-gözündən onun çox iztirab çəkdiyi qətiyyən bilinmirdi.

– İşini at. Mən istəmirəm. Tüpürüm hər şəyə. Bütün günü otur evdə və öz detektivlərini oxu. Yeməyini mən verərəm.

– Sən məni yedirərsən. Belə varlısan, niyə öz arvadına kömək eləmirsin?

– Niyə? Onun atasının pulu çoxdur.

– Bilirsən, məni nə cinləndirir – sənin özündənrazılığın. Heç vaxt ağlına gəlmir ki, günlərin birində hər şey üçün cavab vermək lazımlı gələcək?

Qız düz onun üzünə baxır, gözləri sudan qanla dolub. Ellərilə gözlərini qapayır. Bu, Dovşanın axşam avtodata-nacaqdakı sayğacların yanında gördüyü gözlər deyil, kukladakı kimi həmin rəngi qaçmış yastı diskler deyil. Mavi əlvənlilik tündləşib və onların six dərinliyi onu həyəcanlandıran həqiqəti Dovşanın instinktlərinə piçildiyir.

Bu gözlər yanır, Rut göz yaşlarını gizlətməkdən ötrü üzünü çevirir və düşüncələrə dalır. Yüngül göz yaşları – etiraflardan biridir. Aman Allah, Rut işdə makinadan ayrılib, qarnı gedən adam kimi ayaqyoluna götürülür və ağlamalı olur. Kabinetdə dayanmaq, unitaza baxmaq, özünə gülmək və sinən ağrıyanacaq ağlamaq. Hey də yuxun gəlir. Aman Allah, nahardan sonra o, keçiddə birbaşa çirkli döşəmədə Lili Orfla – bu dombagöz Loninq onu – Orfu tapdayıb keçməli olurdu – Fiorvante arasında uzanıb sərələnməmək Ruta olmazın səy bahasına başa gəlir. Bir də aclıq. Nahari sodalı dondurma, buterbrod, bir pirojna, qəhvə ilə keçirirsən, ancaq bununla belə kassadan şokolad almaq lazımlı gəlir. Amma Rut onun xətrinə ariqlamağa çalışırırdı, axı

həqiqətən, əlbəttə, əgər tərəziyə inansaq, altı funt itirmişdi. Onun xətrinə, bütün əngəl bax bundadır, Rut onun xətrinə bir tərəfə doğru dəyişməyə çalışırı, o isə axmaqlıqından qızı tamamılıq digər tərəfə dəyişdirmək istəyirdi. Dovşan – özünün bütün yumşaqlığını baxmayaraq, qorxulu adamdır. Hə, onda bu yumşaqlıq var, o, Rutu ürəyində gəzdirən birinci kişidir. Heç olmasa, hiss eləyirsən ki, kişi üçün sən mövcudsan, sadəcə olaraq, içəridən onların kirli beyinlərinə yapışmış başqa nəsə yox. İlahi, nəm dodaqlı və axmaq qəhqəhəli Rut onlara necə nifrət eləyirdi, ancaq qız Harri ilə olduğu vaxt, elə bil, onların hamisini bağışlayırdı, axı onlar olsa-olsa yarı günahkar idilər, onlar nəsə Rutun özünü hördüyü – çünki arxasında nəyinsə olduğunu bilirdi – divar kimidir. Harri də qız bu “nəsə”ni birdən tapır və bütün əvvəlkilər tamamilə qeyri-real olurdu. Əslində onu heç vaxt heç kimi incitməmiş, ürəyinə sağalmaz yara vurmamışdı və Rut bütün bunları xatırlamağa çalışdıqda da bəzən ona elə gəlir ki, bu, kimsə başqa adamın başına gəlmİŞdi. Onlar qızın gözünə, sanki, dumanlı, zavallı, səbirsiz, həmişə arvadlarının onlara vermədikləri nəyisə əldə etməyə çalışırdılar. Hə, məhz belə. Və onlar bütün bunlarda nə görüblər. Rutu hələ məktəbdə ikən hamının – adamların sənin hər şeyə razı olduğunu necə tez bilmələri təəccübləndirirdi. Və əgər sən etiraz eləmirsənsə, onda hər şey yaxşı alınır, ya da bir elə yaxşı olmur, ancaq hər halda, onda sən onlarla birlikdəsin, başqa idman zalında xokkey oyunu zamanı Dovşanın başına yiğişən, bu balaca böcəklərin əleyhinəsən. Rut isə dənizçi paltarına oxşar mavi formada onların arasında, doğrudan da, inəyə oxşayırdı. Rut on ikinci sinifdə bu paltarda gəzməkdən qətiyyətlə imtina elədi və töhmət qazandı. O, İlahi, Rut bu qızçıqlzlara podratçı və farma-sevt ataları ilə birlikdə necə nifrət eləyirdi. Bunun əvəzin-də o, onların heç təsəvvürleri olmayanı kralıça kimi qəbul eləyərək əvəzini gecələr götürürdü, Rutun adını ayaqyolunun divarlarına yazırdılar, o, məktəbdə ağızlarda pritça olmuşdu. Bu barədə ona Alli məlumat vermişdi. Ancaq Alli ilə onun çox yaxşı anları olmuşdu; bir dəfə onlar dərs-dən sonra gün hələ batmamış meşə yolu ilə getdilər, cığıra döndülər və oradan Maunt Cac – uzaqdan bütünlükə tüstü içində görünən dağ fonundakı şəhərin görünmədiyi

pöhrəliyə çıxdılar; oğlan başını uşaq kimi zərif-zərif onun dizi üstünə qoydu və quşlar onların başı üstündə günəşli havada sakitcə oxuyurdular. Alli çalxalanırdı. O, çalxalanmaya bilmirdi. Rut onu bağışlamışdı, ancaq o vaxtdan daha ağıllı olmuşdu. Qız başqaları ilə, yaşça daha böyük-lərlə görüşməyə başladı; əger, ümumiyyətlə, səhvlərdən danışmaq olarsa, bu, səhv idi, ancaq niyə də olmasın? Niyə olmasın? Bu, əvvəllər olduğu kimi, indi də sual olaraq qalır. "O səhv eləyibmi" fikri adamı yorur, qız, ümumiyyətlə, fikirləşməkdən yorulub və bədəni bütün tər içində uzanıb, yumulu gözləri qarşısında qırmızı dairələr – uzanıb və bu qırmızı dumanın içindən keçmişə nüfuz eləməyə haqlımlı-haqsızmı olduğunu anlamağa çalışır. Yox, o, ağıllı hərəkət eləyib. Rutun gəncliyi gözəllik dalınca onlarla gedirdi, onlar yaşça daha böyük olduqlarındansa belə tələsiklik yox idi. O, ilahi, elə həşəratlara rast gəlirdi ki, fikirləşirdi, dünyada daha heç kim belə şeyi bir daha görməz.

Ancaq bu. Həqiqi psixdir. Ancaq onda başqasında olmayan nə var? O, kişi üçün xüsusilə çox gözəldir – böyrü üstə zərif və yumşaq halda uzanır, sonra birdən polad paz kimi bərkileyir, ancaq yəqin ki, iş heç bunda da deyil, oğlan uşağına oxşamağında da deyil – ona banqo şeypuru bağışlayır və elə yaxşı sözlər deyir ki, – iş ondadır ki, onun Rut üzərində nəsə qəribə hakimiyəti var və bir yerdə onlar üçün yaxşı olduğu vaxt Rut özünü onun yanında tamamilə körpə hiss eləyir, yəqin ki, bütün məsələ bundadır, yəqin ki, elə qız da bunu axtarırımsı, özünü tamamilə balaca hiss eləyəcəyin kişini. Oh, oğlanın fəxrlə "əladır" dediyi o birinci gecə qız heç nəyə etiraz eləmirdi, əksinə, hətta ona elə gəlirdi ki, məhz belə də lazımdır. Onda qız onların hamisini bağışlamışdı, oğlanın sıfəti onların hamisının sıfətini bir heyvətamız kütlə ilə birləşdirir və qızə həttə elə gəlirdi ki, indi başqa, indiyəcən mənsub olduğundan daha yüksək kateqoriya altına düşür. Ancaq məlum olur ki, o, başqalarından elə də ciddi şəkildə fərqlənmir, süst, eyni zamanda acgözlük'lə boynuna sarılır, sonra isə arxasını ona çevirir və nəsə başqa şey haqqında düşüñür. Belə şeyə kişilər qadınlar kimi münasibət bəsləmirlər. Bütün bunlar getdikcə daha çox adətə çevrilir. Dovşan bəzən onu həvəsləndirməyə çalışır, ancaq qız elə yuxulu

və ağır olur ki, hər şey faydasız olur; bəzən qız onu necə lazımdır silkələyib: "Axı mən bunu eləyə bilmirəm, bədbəxt axmaq, sən ata olduğunu görmürsən nədir!" – qışqırmaq istəyir. Ancaq yox. Ona heç nə demək olmaz. Bircə söz belə demək – nöqtə qoymaq deməkdir, qızınsa vəziyyəti belədir ki, əgər başına bir iş gəlmirsə, iki gündən sonra təzədən olmalıdır və ola bilsin ki, qətiyyən heç nə yoxdur. Bunsuz da hər şey o qədər qarmaqarışq olub ki, Rut hətta bundan xoşbəxt olub-olmayacağını belə bilmir. Amma belə vəziyyətdə o, hər halda, nəsə eləyir, bütün bu şokoladları udur. İlahi, o heç bunu qətiyyən istəmədiyinə belə əmin deyil, ona görə ki, özünü necə aparmasına baxanda bunu Dovşan istəyir. Rut hətta bunu özü qəsdən qurub düzəltmədiyinə belə əmin deyil – özünə vurulmuş həşəratın acığına onun qolları üstündə, əli altında yuxuya getdi. Axı ona nə vaxt yuxulamasının fərqi yoxdur, qız qalxa və soyuq vanna otağına sürüşə bilər, təki o, heç nə görməsin, heç nə eləməsin. Neyləyəsən, o belədir – öz keyfində yaşayır və sonra da nə olacağını fikirləşmir. Ona şokolad və yuxu haqqında bircə kəlmə desən, hökmən qorxub öz balaca gözəl allahı və hər çərşənbə axşamı günü onunla qolf oynayan gözəl balaca ruhanisi ilə birlikdə qaçacaq. Bu ruhanidə ən iyrənc odur ki, əvvəllər Dovşan, heç olmasa, pis hərəkət elədiyini fikirləşirdi, indi isə İsa peygəmbərin lap özü olduğunu və aqlına gələn hər şeyi eləməklə bütün bəşəriyyəti xilas eləməli olduğunu güman eləyir. Yepiskopa kimi, ya onlarda başbilən kimdir – onun yanına gedib çıxməq, ona bu ruhaninin təhlükəli adam olduğunu demək yaxşı olardı. Allah bilir, zavallı Dovşanın başını nə ilə doldurur və hətta indi belə sakit, cığal səs onun suallarına Rutun acığından gözlərinin yaşını, doğrudan da axıdan kobud özündənrazılıqla cavab verərək düz qulaqlarının dibində vizildiyir.

– Gör sənə nə deyirəm, – Dovşan deyir. – Mən Cenidən qaçığım vaxt maraqlı bir kəşf elədim. – Qızın göz yaşları göz qapaqlarının altından gilə-gilə düşür, ağızında hovuz suyunun iyrənc tamı qalıb. – Əgər səndə özünlə qalmaq barıtı çatacaqsa, onda sənin yerinə başqları cavab verəcəklər.

* * *

Xoşagəlməyən görüşlər, yaxud xüsusilə qabaqcadan onların təsirini duyma Ekkız üçün, sadəcə olaraq, ölümdür. Adətən, yuxu, gerçəklidən pis olur; gerçəkliyi Allah idarə eləyir. Həmişə insanların iştirakına dözmək olur. Missis Springer qaraşın, kök, qaraçıya oxşayan naziksümüklü qadındır. Hər ikisindən – atasından da, anasından da nəsə məsum bir şey gəlir, ancaq əgər anasında bu, narahatlığı gücləndirmək qabiliyyəti xırda burjuaziya həyat tərzi ilə qırılmaz tellərlə bağlı olan özünə möhkəm kök salmış xüsusiyyətlərdirsə, qızında bu, özü üçün olduğu kimi başqaları üçün də faydasız və təhlükəli olan nəsə cari məsələdir. Ekkız Cenisin evdə olmadığını eşidəndə yün-gülləşərək köks ötürür; qadının yanında özünü nədəsə günahkar hiss eləyir. Cenis missis Fosnaxtla Bruerə “Bəziləri daha ehtirasla sevirlər” filminin səhər seansına getmişdilər. Oğlanları Springerlərin həyətində oynayırlar. Missis Springer onu bütün evin içindən şüşəbəndə aparır, bura-dan uşaqlara göz qoymaq olar. Ev zəngin, ancaq zövqsüz bəzənib – adama elə gəlir ki, hər otaqda bir kreslo lazım olduğunu artıqdır. Parad qapısından şüşəbəndə keçmək üçün onlar qabağını mebellərin sıx kəsdiyi otaqlardan əri-üri yol keçməli olurlar. Missis Springer yavaş-yavaş yeriyir, onun topuqları elastik bintlə sarınıb. Ağrılı, qısa addımlar, bədəninin aşağı hissəsinin, sanki, gipsə salındığı illüziyasını gücləndirir. Qarı sakitcə kreslo-yelləncəyin balışına çökür, ayaqları isə yuxarı qatlanır və Ekkız dəhşət içində səndələyib geriyə çəkilir. Missis Springer uşaq kimi sevinir; tumanın altından onun rəngi qaçmış çılpaq kürülüyü gözə dəyir, zolaqlı çəkmələri ilə bir saniyəliyə döşəmədən ayrı-lır. Çəkmələr çat-çatdır və didilib dəyirmiləşib, onlar sanki, uzun illər paltaryuyan maşında hərləniblər! Ekkız alüminium və qəribə müəmmalı şarniri plastikdən olan şezlonq-da oturur. Üzbəüz oturduğu şüşədən Nelson Enqstromla Fosnaxtların bir azca böyük oğlunun günün altında yellən-cək və qumluğun yanında necə oynadıqları görünür.

– Sizi görmək çox xoşdur, – missis Springer deyir.
– Çoxdan bizdə olmayıbsınız.

– Cəmi üç həftə, – Ekkız cavab verir. Şəzlonq onun kürəyini kəsir, dabanları ilə şezlonqun onu incitməməsin-dən ötrü aşağıdakı alüminium boruya dirənir. – İşim çox idi. Konfirmasiyaya hazırlıq, sonra gənclər qrupu softbol komandası təşkil eləmək qərarına gəldi, bundan başqa, bir neçə nəfər –prixoda mənsub olanlar öldü.

Ekkız qətiyyən onun qarşısında üzr istəmək fikrində deyil. Qarının belə böyük evinin olması Ekkızin sosial qayda haqqında zadəgan təsəvvürləri ilə uyuşmur; o, qarını hansısa bir daxmanın artırmasında görməyə üstünlük verərdi.

– Mən heç cür sizin vəzifənizi yerinə yetirməyə razı olmazdım.

– Əksər vaxtlar bu, mənə xeyli sevinc bəxş eləyir.

– Hə, sizin haqqınızda belə deyirlər. Deyirlər, siz qolf sahəsində əməlli-başlı ustalaşıbsınız.

Ah, ilahi! O isə fikirləşirdi ki, qarı sakitləşib. Onlar ucuq-sökük, suvağı qopub tökülmüş daxmanın kanda-rında oturublar və qarı – fabrik fəhləsinin hər şeyi oldu-ğu kimi qəbul eləməyə öyrəşmiş əzabkeş kök arvadıdır. O məhz beləsinə oxşayır, tamamilə məhz beləsi ola bilərdi. Fred Springer onunla evləndiyi vaxt, yəqin ki, Harri Enqstromun onun qızı üçün olduğundan daha az qıbtə ediləsi nişanlı imiş. Dörd il əvvəl Harrinin necə olduğunu təsəvvür eləməyə çalışır və qarşısında son dərəcə cəlb-edici obray – hündür, ağbəniz, məktəbdə məşhur, kifa-yət qədər ağıllı – səhər şəfəqlərinin oğlu canlanır. Onun özünə əmin olması, yəqin ki, Cenisi xüsusişə cəlb eləyirdi. David və Melxola. *Daha bir-birinizi aldatmayın.* O, alnını qasıyaraq deyir:

– Qolf oynayanda adamı yaxşı tanımaq olur. Mən məhz bunu eləməyə – adamları tanımağa çalışmışam, başa düşürsünüz mü? Fikirləşirəm ki, əgər tanımirsənsa, adamı İsanın hüzuruna gətirə bilməzsən.

– Gözəl, ancaq siz kürəkənim barəsində mənim bilmə-diym nəyi bilirsiniz?

– Əvvəla, onun yaxşı adam olduğunu.

– Niyə yaxşı?

– Məgər nə üçünsə yaxşı olmaq lazımdır? – o, fikrə gedir. – Hə, deyəsən, lazımdır.

– Nelson! Bu dəqiqə qurtar. – Missis Springer öz kres-losunda donub-qalır, ancaq uşağın niyə ağladığına qalxbaxmir. Pəncərənin yanında oturan Ekklz hər şeyi görür. Balaca Fosnaxt əllərində iki plastmas yükünü özüboşaldan maşın yelləncəyin yanında dayanıb. Enqstromun bu oğlandan bir neçə düym balaca olan oğlu ona qolaylanır, ancaq irəli yeriməyə və onu əməlli-başlı vurmağa ürek eləmir. Gənc Fosnaxt axmaq adamın əsəbiləşdirici inadı ilə balaca oğlanın yuxarı qalxan əlinə və əyilmiş sifətinə üstdən aşağı baxır və üzündə heç məmənunluq təbəssümü də yoxdur – o, həqiqi alim kimi öz təcrübəsinin gedişini həvəssiz halda müşahidə eləyir. Missis Springerin səsində qəzəbli, pəncərəni gəlib keçən qətiyyət var:

– *Eşitdinmi, dedim elə bu saat ağlamağı kəs!*

Nelson verandaya tərəf dönür və izah eləməyə çalışır:

– Pilli, – mızıldayır, – Pilli... tutdu...

152

Ancaq hətta ədalətsizlik haqqında danışmaq təşəbbüsünün özü belə incikliyi dözülməz eləyir. Nelson, sanki, kürəyinə zərbə dəymmiş kimi irəli səndələyir, o, oğrunu sinəsindən şillə ilə vurur, cavabında yüngül itələmə qazanır, yerə sərələnir, ağızı üstə uzanır və ayaqları yellənərək otluqda diyirlənir. Ekklz ürəyinin də oğlanın bədəni ilə birlikdə firlandığını hiss eləyir – o, şərin gücünü həddindən artıq yaxşı bilir, ağıllı onunla necə vuruşduğunu, hər faydasız zərbənin sənin bütün canının-qanının indicə boşluqda partlayacağını düşündüyün ana qədər kəhkəşandan havanı necə sorduğunu bilir.

– Oğlan onun yük maşınını əlindən aldı, – o, missis Springerə bildirir.

– Qoy özü də ondan geri alsın, – qadın cavab verir.

– Qoy öyrənsin. Axi mən hər dəqiqə yerimdən sıçrayıb xəstə ayaqlarımla həyətə qaça bilmərəm. Onların bütün günü bacardıqları ancaq dalaşmaqdır.

– Billi. – Oğlan kişi səsindən təəccübü gözlərini qaldırır: – Maşını ver.

Billi bu yeni vəziyyəti götür-qoy eləyir və tərəddüdlə ləngiyir.

– *Xahiş eləyirəm*, ver.

Bu, inandırıcı səslənir. Billi Nelsonə yaxınlaşır və oyuncağı səliqə ilə ağlayan dostunun başına buraxır.

Ağrı Nelsonun sinəsində yeni kədər başlanğıcı oyadır, ancaq o, maşının otluqda – onun yanında olduğunu görəndə səsini kəsir. Ona incikliyinin səbəbinin aradan qaldırıldığını və həyəcanlanmış bədənini ələ almaqdan ötrü daha bir saniyənin lazımlığını başa düşmək üçün saniyə lazımdır. Ona elə gəlir ki, sanki, səylərinin müşayiət elədiyi uzun-uzadı quru hıçqırıqlardan biçilmiş otlar qalxır və həttə günəşin işığı sönür. Hey özünü pəncərə şüşəsinə vuran eşşəkarısı uçub gedir; Ekklinzin altındaki alüminium şezlongq indicə sökülüüb-töküləcək, sanki, bütün dünya Nelsonun özünü necə ələ almasında iştirak eləyir.

– Anlamıram, niyə bu uşaq belə incə-mincədir, – missis Springer soruşur. – Ancaq deyəsən, anlayıram.

– Niyə? – bu hiyləgər əlavə Ekklizi cinləndirir.

Qarının cəhəngləri qırayıcı tərzdə enir.

– Ona görə ki, o da atası kimi ərköyündür. Onun nazi ilə həddindən artıq oynayırlar və o da əmindi ki, bütün dünya ona istədiyini verməyə borcludur.

– Ancaq günah o biri oğlunda idi, Nelson yalnız öz oyuncağını almaq istəyirdi.

– Hə, yəqin ki, siz də onun atasının başına gələnlərdə Cenisin təqsirkar olduğunu düşünürsünüz. – Onun “Cenis” sözünü necə tələffüz elədiyindən bu, Ekklinzin bəy-nindəki zavallı kölgəyə nisbətən daha gözəçarpan, qiymətli və əhəmiyyətli görünür. Ağlına gəlir ki, missis Springer, nəhayət ki, haqlıdır və o, bu qarının tərəfinə keçib.

– Yox, elə düşünmürəm, – o etiraz eləyir. – Hesab eləyi-rəm ki, onun hərəkətlərinə bəraət yoxdur. Ancaq bu, onun hərəkətlərinə sizin qızınızın qismən məsuliyyət daşılığıının səbəb olmaması deyildir. Mən bizim hamımızı özünə və başqalarına görə məsul olan şüurlu varlıqlar hesab eləyən kilsəyə mənsubam.

Bu qədər uğurla ifadə olunmuş sözlərdən onun ağızında tabaşır tamı yarandı. Heç olmasa, qarı içməyə bir şey təklif eləyəydi: yaz isti olur.

Qoca qaraçı qadın onun özünə inamsızlığını görür.

– Əlbəttə, demək asandır. Ancaq ola bilsin, əgər siz doqquz ayın içindəsinizsə, abırlı ailədənsinizsə və əriniz haradasa, yaxınlıqda hansısa yarasa ilə fırlanır və hamı sizə gülürsə, belə baxışlara dözmək elə də asan deyil.

– “Yarasa” sözü qara qanadlarını çala-çala süretlə havaya yüksəlir.

– Missis Springer, heç kim sizə gülmür.

– Siz insanların nə danışdıqlarını eşitmirsiniz. Siz onların təbəssümlərini görmürsünüz. Bu yaxınlarda bir xanım mənə dedi ki, əgər Cenis öz ərinin yanında saxlaya bilmirsə, deməli, onun ərinə heç bir ixtiyarı yoxdur. Bu xanımın mənim düz üzümə gülümsəməyə həyasızlığı çatdı. Mən onu boğmağa belə hazır idim. Ona cavab verdim: “Vəzifə təkcə qadınlarda olmur, kişilərdə də olur”. Kişi'lər bütün dünyanın yalnız onların rahatlığı üçün mövcud olduğunu belə xanımlar təlqin eləyirlər. Sizin hərəkətlərinizə baxanda özünüz də buna inanmağa hazırlısınız. Bütün dünya təkcə Harri Enqstromlardan ibarət olarsa, necə bilirsiniz, sizin kilsəyə uzun müddətmi ehtiyac olacaq?

Qarı öz yelləncəyindən dikəlir və gözləri axıtmadığı yaşlardan parıldayır. Bıçaqla tavada yaranan səs kimi şiddətli səs Ekkızin beynini qazıyır və ona elə gəlir ki, bütün bədəni gömgöydür. Qadının qeybət və təbəssüm haqqında sözləri öz dəhşətli reallıqları ilə ona göz qoyan həmin bazar günləri səhər saat 11.30-da kafedraya qalxan, hazırlanmış mətnin ani olaraq başından uşub getdiyi və yazıların cəfəngiyata çevrildiyi vaxt ona baxan yüzlərcə adam kimi Ekkızi heyrətləndirir. O, əsəbi halda yaddasını qurdalarıv və nəhayət, dillənə bilir:

– Mənə elə gəlir ki, Harri müəyyən mənada xüsusi haldır.

– Xüsusi halı yalnız odur ki, kimə və necə kədər gəti-rəcəyinin ona dəxli yoxdur. Möhtərəm Ekkız, xətrinizə dəymək istəmirəm, fikirləşirəm ki, siz məşğul olduğunuzu nəzərə alaraq gücünüz çatan hər şeyi eləyibsiniz, ancaq düzünü desək, təəssüflənirəm ki, həmin birinci gecə polis çağırıramışam.

Ekkızə elə gəlir ki, qarı indicə onu həbs eləməkdən ötrü polis çağıracaq. Niyə də çağırmasın? Ağ yaxalıqlı bu adam ancaq Allah kəlamını təhrif eləməyi bilir. O, öyrətməli olduğu uşaqların inamını oğurlayır. O, onun zəvvəkliyinə qulaq asan hər adının ürəyindəki etiqadı öldürür. O, müqəddəs atamızın adını əbəs yerə xatırlayaraq kilsə xidmətindən əzbərlədiyi, qəlbində siqar çəkən öz doğma

atasını əzizləyir, bütün ömrü boyu nazını çəkməyə çalışdığı həqiqi atasını yad eləyir, kilsə xidmətindən əzbərlədiyi hər fraza ilə adamları aldadır.

- Polis nə eləyə bilər ki? – Ekkız soruşur.
- Bilmirəm, ancaq hər halda, onunla qolf oynamaz.
- Bilirəm, əminəm ki, o qayıdacaq.
- Siz artıq iki aydır bunu deyirsiniz.
- Mən hələ də buna inanıram. – Ancaq o inanmir, o, heç nəyə inanmir.

Missis Springer ortaya çökən sükutda bu faktı onun üzündən oxumağa çalışır.

– Siz eləyə bilməzsınız ki... – qarının səsi dəyişdi, yalvarışlı oldu, – mənə bax o küncdəki kətili verməzsiniz ki? Mən ayağımı qaldırmalıyam.

Kesiş gözünü döyür, göz qapaqları bir-birini çizir, donub-qalma vəziyyətindən çıxır, kətili götürür və qariya aparır. Qarının yaşıl uşaq corabındaki enli baldırları qorxa-qorxa qalxır, Ekkız əyilir, kətili qarının dabanları altına qoyur, Əsanın dilənçilərin ayaqlarını yuması təsvir edilən dini broşürərdəki şəklini xatırlayır, bundan bədəninə yeni güc axını dolur. Ekkız qəddini düzəldir və qariya üstdən-əşağı baxır. Qarı tumanını dizlərinə çəkir.

- Təşəkkür eləyirəm. Elə yüngülləşdim ki.
- Qorxuram ki, bu, sizə gətirdiyim yeganə yüngüllük olsun, – o, özünün hiss elədiyi sadəlövhilükə etiraf eləyir və bunu hiss elədiyinə görə ləyaqətli heyranlıqla özünə gülür.

– Axı, – missis Springer köks ötürür. – Daha burada heç nə ilə kömək eləyə bilməzsən.

- Yox, nəsə eləmək olar. Yəqin ki, polis məsələsində siz haqlısınız. Qanun qadınların maraqlarını qoruyur, belə olduqda, niyə qanuna müraciət eləməyək?

- Fred bunun əleyhinədir.
- Sözsüz ki, buna mister Springerin öz səbəbləri var. Mən təkcə biznes maraqlarını nəzərdə tutmuram. Qanun Harridən yalnız maliyyə köməkliyini əldə eləyə bilər, mənsə fikirləşirəm ki, bu halda iş pulda deyil. Düzünü desəm, əminəm ki, pul heç vaxt həllədici rol oynamır.

– Əgər sizin pulunuz həmişə kifayət qədər olubsa, bunu demək asandır.

Ekklz sonuncu məzəmməti qulaqardına vurur – bu, qarının dilindən qeyri-ixtiyari, yəqin ki, yorğunluqdan çıxır, nəinki hirsindən: Ekklz əmindir ki, qarı onu diniitmək istəyir.

– Bilmirəm. Nə olur olsun, mən də bütün yerdə qalanlar kimi daha yaxşı olacağına ümid eləyirəm. Və əgər bu yaraların həqiqətən sağalması mümkünəsə, onda Harri və Cenis özləri hərəkət eləməlidirlər. Biz onlara necə kömək eləməyə çalışsaq da, nə isə bir şey eləməyə cəhd göstərsək də, həmişə haradasa kənarda qalacağımız.

Ekklz öz atasını yamsılayaraq əlini dalına qoydu və üzünü missis Springerdən çevirərək pəncərədən, az qala, kənarda qalacaq adam kimi – məhz Nelson Fosnaxt uşağıını müşayiət elədiyi Nelson qonşu itinin dalınca qaçırbaxır. Nelson ağızı qulağının dibinə gedərək gölməçədə yöndəmsizcəsinə qurdalanır. İt qoca, bozumtul, balaca və ləngdir: gənc Fosnaxt qayğılıdır, ancaq o, öz dostunun qışqırmasından çox razıdır. “Şir! Şir!” Ekklz maraqla müşahidə eləyir ki, sülh şəraitində Enqstromun oğlu öz arxasında başqa oğlanı aparır. Dumanlı şüşədən düşən yaşıllı hava Nelsonun qaldırıldığı səs-küydən, sanki, titrəyir. Vəziyyət aydınlaşdır: daxili həvəsin daimi şəffaf axını, təbii ki, zaman keçdikcə kobud zoraklıq aktı vasitəsilə töküllən qışqabaqlı əks-axının mənbəyinin özündə olduğunu müəyyən eləməzdən əvvəl dəfələrlə sadəlövh təəccübə dayazda oturmali olacaq Nelsona yazığı gəlir. Ekklzə elə gəlir ki, үşaq vaxtı özü də belə olub – həmişə verib, verib, verib və həmişə də gözlənilmədən bataqlığa düşüb. Üşaqların yaxınlaşdıqları vaxt qoca it quyuğunu bulayır. Üşaqlar ovçu kimi sevinclə qızı vurmaqla onu əhatəyə aldıqları vaxt quyuq bulanmir və ehtiyatlı qövs şəklində tərəddüdlə asılı qalır. Nelson itə tərəf dartinir və hər iki əlilə heyvanın belini şappıldadır. Ekklz qışqırmaq istəyir – it qapa bilər, o, buna sakit baxmaq iqtidarında deyil.

– Hə, ancaq o daha *irəli gedir*, – missis Springer sizildədir. – O həddindən artıq yaxşı yaşayır. Əgər biz özümüz bu barədə fikirləşməsək, onun qayıtməq üçün səbəbi olmayıacaq.

Ekklz yenidən aluminium şezlonqda oturur.

– Yox. O getdiyi səbəblə də qayıdacaq. O inadçıdır. O, tərpənməz halqa eləməlidir. Onun indi yaşadığı dünya

Bruerdəki bu qızın dünyasıdır, təxəyyülünü qidalandırmağı saxlayacaq. Onu həftədə bir dəfə görürəm və hiss eləmişəm ki, artıq dəyişib.

– Peggy Fosnaxta qulaq assaq, əksinə, hər şey başqa cürdür. Ona deyiblər ki, Dovşan şən həyat sürür. Bilmirəm onun orada neçə qadını var.

– Cəmi bir, mən buna əminəm. Enqstromda ən təəcüblü hal odur ki, o, təbiəti etibarilə ev heyvanıdır. *Oy, aman Allah!*

Həyətdəki uzaq qrup dağıldı – oğlanlar bir tərəfə qaçırlar, it başqa tərəfə. Gənc Fosnaxt dayanır, Nelson isə irəli cumur, onun sıfəti qorxudan əyilib.

Missis Springer onun hicqırmasını eşidib qaşqabaqlı halda deyir:

– Onlar yenə Elsini boğaza yiğdilar. Hər halda, əgər bura gəlirsə, yəqin ki, it ağını itirib.

Ekkzl yerindən sıçrayır – şezlonq arxasında aşır – siyirmə qapını açır və günün altında Nelsonun qabağına qaçırlar. Uşaq sivişməyə çalışır. Ekkzl onun əlindən tutur.

– İt səni qapdı?

Uşağın hicqırtısı yeni qorxudan – o, bu qara dayıdan qorxur – dərhal kəsilir.

– Elsi səni qapdı?

Gənc Fosnaxt arxada təhlükəsiz məsaflədə dayanıb.

Ekkzin qucağında gözlənilməz dərəcədə ağır və nəm Nelson dərin xırıltılı ah çəkir və tədricən onun səsi yerinə gəlir.

Ekkzl onu bağırmasın deyə silkələyir və bütün gücü ilə uşağın onu anlamاسına çalışaraq yanaqlarının lap yanında dişlərini şaqqıldadır.

– Belə? İt belə eləyirdi?

Uşağın sıfəti bu pantomimada məmənnun təbəssüm içərisində əriyir.

– Belə, belə, – deyir uşaq; onun dişləri ağararkən nazik üst dodağı qalxır, burnu qırış-qırış olur və o, başını geri çəkir.

– Qapmadı? – Ekkzl qucağını boşaldaraq təkid eləyir.

Nelson yenə üst dodağını acıqla qaldırır. Formasına və ifadəsinə görə Narrini xatırladan bu canlı sıfətdə Ekkzl istehza hiss eləyir. Nelson yenidən hicqırmağa başlayır,

onun əlindən çıxır və pilləkənlə verandaya – nənəsinin yanına qaçır. Ekkız qalxır; o, sallağı oturduğu vaxt qara kürəyi gündən tərləyib.

Pilləkənlə qalxarkən oğlanın iti yamsilayaraq xırda kvadrat dişlərini necə qıcadığını xatırlayır və bu, nəsə şiddətli halda ürəyinə toxunur. Ziyansız, ancaq çox canlı instinktdir. Pambıq kimi yumşaq pəncəsi ilə kələfi boğmağa çalışan pişik instinkti.

O, verandaya qayıdarkən görür ki, uşaq üzünü onun qarnına söykəmiş halda nənəsinin ayaqları arasındadır. Uşaq onun isti bədəninə yapışaraq dizini örtmiş tumanını yuxarı çırmayıb, Ekkızin şüurunda uşağın şən halda ağaran dişlərinin basıldığı açıq qalmış süd kimi ağ ayaqlar onun öz qanı ilə assosiasiya olunur. Gücü aşılıb-daşır – sanki, onu öyrətdikləri kimi iztirab, köməksiz ağlayıb-sit-qama yox, kəhkəşanın bütün künc-bucaqlarından tozu və zibili təmizləyəsi güclü dalğadır – o, qabağa bir addım atır və aşağı əyilmiş hər iki başa söz verir:

– Əgər o qayitmasa, Cenis doğarkən biz qanunun köməyindən istifadə eləyəcəyik. Belə qanunlar var və elə də az deyil.

– Elsi qapır, çünki Billi ilə siz onu hırsılendirirsınız, – missis Springer uşağa deyir.

– Elsi byaka, – Nelson deyir.

– Nelson byaka, – missis Springer onun səhvini düzəldir. Və üzünü Ekkızə tərəf çevirərək eyni mentor ton ilə davam eləyir: – Onun cəmi bir həftə vaxtı qalıb, ancaq mən Dovşanın tələsdiyini görmürəm.

Qariya rəğbət hissi ötüb-keçir və Ekkız onu veranda buraxır. Özü-özünə deyir: *Məhəbbət heç vaxt tükenmir*. Bu, İncilin yenidən işlənmiş standart nəşrinə uyğundur. Kral Ceymsin nəşrində deyilmişdir ki, o, heç vaxt etimadı itirməz. Missis Springerin səsi ev uzunu onu müşayiət eləyir.

– Əgər sən bir də Elsiyə sataşmağa başlasan, nənə sənə bir-ikisini çəkəcək.

– Lazım deyil, nənəcan, – uşaq qorxub onu rəhmə gətirmək istəyir. Onun qorxusu sovuşub.

Ekkız mətbəxi tapmağa və krandan doyunca su içməyə ümid eləyir, ancaq otaqların tör-töküntü qalaqlarında mətbəx ondan yayınır. O, suvanmış evdən çıxarkən udqu-

nur. Öz “byük”inə oturur və Cozef-stirtlə, Cekson-roudla Enqstromların evinə gedir.

Missis Enqstromun burun pərələri dördküncdür. Daha doğrusu, onlar rombvariidir və iri olması cəhənnəm, sadəcə olaraq, adı anatomik formaya yerləşməyən burnunda qərar tutub. Əzələ, xəmirçək və sümük parçaları fərdi olaraq ifadəlidir, kəskin işiqda dərini çoxlu hissələrə böllür. Müsahibə qadının mətbəxində, çoxsaylı lampa işığı altında baş verir. İşiq günün günortaçağı yanır, çünkü Enqstromlar ikimənzilli kərpic evin kölgə düşən qaranlıq tərəfini tuturlar. Missis Enqstrom qapını onun üzünə açdığı vaxt əlləri sabun köpüyündə idi, o, Ekkızlə mətbəxə qayıdır şışib qalan köynək və alt paltarı ilə dolu rakovinaya tərəf gedir. O, enerjili qadındır. Missis Enqstrom iri möhkəm çərçivəyə kip salındığı halda, missis Springerin çəkisindəki lətli piy, xəstə, artıq çəki bir vaxtlar Cenis kimi bəcəyə mənsub olan nazik sümükdə yaranmışdır. Görünür Harrinin uca boyu ondan mirasdır. Ekkızin başında missis Enqstromun güclü bədəni ilə qapanmış krandakı soyuq su barədə fikirlər dayanmadan dolaşır, ancaq belə xırda xahiş üçün müvafiq şərait heç cür yaranınır.

– Anlamıram, siz niyə mənim yanımı gəlibsiniz, – qadın dillənir. – Haroldun iyirmi bir yaşı çoxdan tamam olub. Mənim sözümlə oturub-durmur.

– Sizdə olmayıb?

– Yox, ser. – Qadın ona öz profilini nümayiş etdirərək başını sol ciyini üstündən döndərir. – Siz ona elə xəcalət veribsiniz ki, yəqin, utanır.

– Məgər siz onun utanmalı olduğunu düşünürsünüz?

– Nəyə görə də utanmalıdır? Ondan başlayaqlı, mən onun bu qızla əlaqəsini heç vaxt bəyənməmişəm. Ona baxmaq kifayətdir ki, üçdə iki pay dəli olduğu aydınca görünsün.

– Siz, əlbəttə, zarafat eləyirsiniz.

– Zarafat eləyirəm? Bu qızın mənə dediyi ilk söz: “Siz niyə paltaryuyan maşın almırsınız?” – olub. Mətbəxə mənim yanımı gəlir, həndəvərinə baxır və necə yaşamalı olduğumu mənə başa salmağa başlayır.

– Amma siz, əlbəttə, başa düşdünüz ki, o, pis heç nə nəzərdə tutmayıb.

– Ola bilər, heç nə nəzərdə tutmasın. Yalnız – mənim bu ucuq-sökükdə nəyin naminə ölüm gəzdirdiyimi, özü-nün isə, guya, mətbəxi hər cür yeni dəbli ayın-oyunla tix-canib qaldığı Cozef-stritdəki iri saraydan təşrif gətirdiyini və oğlumu belə gözəl cehizi olan gözəlcə ilə başdan eləyə bildiyinə görə bəxtinin çox gətirdiyini demək istəyirdi. Onun gözlərindən heç vaxt xoşum gəlməyib. Bu gözlər heç vaxt adamın üzünə baxmırlar.

Qadın Ekkılzə tərəf dönür və əvvəlcədən xəbərdarlıq edilmiş ruhani onun baxışlarına cavab verir. Tərləmiş eynək altında – köhnə dəbli, dəmir sağanaqlı bifokal aypalaralar çəhrayı işiq zolağı salır – onun diimdik burnu qəribə ətli aşağı hissəsini kobudcasına açıb göstərir. İri ağızı qeyrimüyyəyen gözləmə mövqeyində azca uzanıb. Ekkılzə aydınlaşdır ki, bu qadın hazırlıqları sevir. Hazircavablarla ünsiyyətin çətinliyi ondan ibarətdir ki, onlar inandıqları ilə inanmadıqları səyləri bir-birinə qarışdırırlar, təki istədikləri effekt mümkün qədər tez yaransın. Qəribədir, ancaq bu qadın ona çox xoş gəlir, hərçənd ki, o da üstünə, çırkli mələfələrin üstünə atıldığı kimi atılır. Elə məsələ də bundadır ki, onun üçün bunlar eyni şeydir. Missis Springerdən fərqli olaraq o, mahiyyət etibarilə Ekkılzı, sadəcə olaraq, görmür. O, bütün dünya ilə qarşıdurmadadır və ucu-bucağı görünməyən sarkazmı ilə müdafiə olunan Ekkılz ağlına gələni sakitcə danişa bilər.

Ekkılz məsum halda Cenisin tərəfində dayanır.

– O qorxaqdır.

– Qorxaqdır? Ancaq hamilə olmağı bacardı, zavallı Harri özü köynəyi şalvara salmağı yenicə öyrəndiyi vaxt ona evlənməli oldu.

– Sizin özünüzün ifadə elədiyiniz kimi, onun iyirmi bir yaşı var idi.

– Yaşın burası nə dəxli? Bəzi adamlar dünyadan cavan gedirlər, başqları qoca doğulurlar.

İstənilən münasibətə yaraşan epiqramlar. Çox məzəlidir. Ekkılz bərkdən gülür. Qadın özünü elə aparır ki, guya, eşitmır və hiddətli səylə mələfələrə girişir.

– İlən kimi çəkingəndir, – deyir. – Bu balaca qadınlar, sadəcə olaraq, zəhərdirlər. Ətrafa toxum səpir, öz əclaf gözlərini bərəldir və ümumxalq təəssüfunu artırırlar. Mən-

dən təəssüf görməyəcək, qoy kişilər aqlasınlar. Cenisin qayınatasına qulaq assaq, onda bu qız Janna d'Ark vaxtından bəri çox böyük əzabkeşdir.

Ekkilz yenə gülür. Elədir ki var.

– Bəs mister Enqstromun fikrincə, Harri nə eləməlidir?

– Geri sürünməlidir. Başqa nə olacaq? Elə yazıq uşaq sürünenəcək də. Əslində o, elə atası kimidir. Ürəyişadır. Yəqin ki, kişilər elə buna görə dünyani idarə eləyirlər. Hamısı başdan-başa mehribandırlar.

– Xeyli dərəcədə qeyri-adi baxışdır.

– Doğrudan? Kilsədə həmişə məhz bunu deyirlər. Kişi lər başdan-başa ürək, qadınlarsa başdan-başa bədən. Ancaq beynin kimdə olduğunu bilmirəm. Yəqin ki, Ulu Tanrıda.

Ekkilz gülümsəyir və fikirləşir: yəni lüteran kilsəsi hamiya belə ideyalar təlqin eləyir? Lüter özü də qismən belə olub – yarımhəqiqəti komik qəzəbələ şisirdirmiş. Ola bilsin qəşqabaqlı paradoxların protestant naxışı öz mənbəyini məhz buradan götürür. Dərin kök salmış ümidsizlik belə düşüncə tərzinin əsasında dayanır. Təkəbbür təfsilata eti-na eləmir. Ancaq kim bilir – o artıq zorla dərk elədiyi teologiyani xeyli unudub. Ekkilzin aqlına gəlir ki, Enqstromların pastorunu görmək lazımlı imiş.

Missis Enqstrom öz fikirlərini inkişaf etdirməkdədir.

– Deməli belə, mənim qızım Miriam isə dünya qədər qocadır və həmişə də qoca qarı olub, onun haqqında heç vaxt narahat olmamışam. Yadımdadır, ləp çoxdan biz bazar günləri elə olurdu ki, daş karxanası olan yerə gəzmə-yə gedirdik. Harold elə qorxurdu ki, – yaşı on iki dən çox deyildi – elə qorxurdu ki, bacısı uçurumdan yixılar. Mənsə bilirdim yixılmayacaq. Siz bir ona baxın. Miriam, təəssüf ki, bədbəxt Harri azadlığa çıxmağa cəhd elədiyi vaxt sonra bütün dünyadan onun üstünə düşməsindən ötrü hərəkət elədiyi kimi – yazılı gəldiyindən əra getməyəcək.

– Deməzdim ki, bütün dünya onun üstünə atılıb. Biz onun qayınanası ilə yalnız elə məsələnin əksinə olduğundan danışırıq.

– Nahaq yerə belə düşünürsünüz. Qoy o qız məndən heyif silənməyi gözləməsin. Prezident Eyzenhauerdən

başlayaraq hamı onun tərəfindədir. Onlar Harrinin başını tovlayırlar. Siz özünüz də onun başını tovlayırsınız. Bu da ikincisi.

Öndəki qapı elə sakit açılır ki, bunu yalnız qadın eşi idir. Əri mətbəxə girir, aq köynək geyib, qalstuk bağlayıb, dirnaqlarının altında qara zolaq var – o, mətbəədə yiğicidir. Arvadı kimi hündürdür, ancaq boyu ondan alçaq görünür. Pis salmış süni dişlərinin üstündəki dodaqları özünü alçaldıcı tərzdə tərpənir. Burnu Harrininki kimi – səliqəli hamar düyməyə oxşayır.

– Gün aydın, müqəddəs ata, – deyir. İkisindən biridir, ya katolikdir, ya da katoliklər içində böyüküb.

– Sizinlə tanış olmağıma çox şadam, mister Enqstrom. – Enqstromun əlinin qıraqları bərkdir, ovçu isə yumşaq və quru. – Biz sizin oğlunuzdan danışırıq.

– Mən onun hərəkətindən dəhsətə gəlmışəm.

Ekkil ona inanır. Erl Enqstromun görkəmi boz və əldən düşmüş görünür. Bütün bu əhvalat onu çox üzüb. Geyirməsini boğmağa çalışaraq, mədəsi xəstə adamlar kimi bir yerdə qərar tutmayan dişləri üstündəki dodaqlarını büzür. Sanki, nəsə onu daxildən gəmirir. Boya ucuz mürəkkəb kimi onun gözlərindən və saçından silinib gedib. O, məqsədyönlü adam olaraq öz həyatını mətbəə xətkəsi ilə ölçüb, bütün sətirləri sıx-sıx verstakin üstünə düzüb, səhər isə gəlib görüb ki, kimsə bütün yiğilanları dağıdıb.

– O hey bu qızçıqaz haqqında danışır-danışır, elə bil, Məryəmdir, – missis Enqstrom deyir.

– Düz deyil, – mister Enqstrom yumşaq şəkildə etiraz eləyir və aq mətbəx masasının arxasında oturur. İləbil bu masanın üstünə qoyulan dörd qab-qacağın minası üstündə qara ləkələr əmələ gəlib. – Mən, sadəcə olaraq, Harrinin belə dolaşıqlığı necə yaratdığını anlamırıam. O, uşaq vaxtı həmişə çox səliqəli olub. Başqa oğlanlar kimi pintlə olmayıb. Həmişə də yaxşı işləyib.

Missis Enqstrom qırmızı əllərindəki köpüyü yumadan ərinə qəhvə bişirməyə girişir. Bu xirdaca diqqət əlaməti onu ərilə həmrəyiyyə getirir; onlar bir çox zahirən, guya, narazı olan qoca ailə cütlükleri kimi gözlənilmədən eyni şeyləri deməyə başlayırlar.

– Bunların hamısına əsgərlik baisdir, – qarı izah eləyir.
– Texasdan qayidan vaxt onu, sadəcə olaraq, tanımaq belə mümkün deyildi.

– Mətbəəyə getmək istəmədi, – Enqstrom deyir. – Üst-başını bulamaq istəmədi.
– Müqəddəs Ekklz, qəhvə istəyirsiniz? – missis Enqstrom soruşur.

Nəhayət ki, onun da vaxtı gəlib çatdı.

– Yox, sağ olun. Ancaq məmənuniyyətlə bir sətkan su içərdim.

– Su. Bəlkə, buzlu?

– Fərqi yoxdur. Necə olur olsun.

– Hə, Erl haqlıdır, – qadın dillənir. – İndi hamı deyir ki, Harri tənbəldir, ancaq bu, doğru deyil. O, heç vaxt tənbəl olmayıb. Hələ məktəbdə oxuduğu vaxt elə olurdu ki, necə yaxşı basketbol oynaması ilə öyüñürdü, bunun cavabında: “Hə, o, elə hündürdür ki, bu, onunçün asan mümkün olar” – eşidirdin. Di gəl ki onlar Harrinin nə qədər işlədiyini bilmirdilər. Hər axşam qaranlıq düşənəcən həyət-də top qovurdu, təəccüb doğurana qədər: o, orada nə görür?

– On iki yaşından yalnız bununla məşğul olub, – Enqstrom təsdiq eləyir. – Mən onun üçün həyətdə dirək basdırılmışdım, qaraj həddindən artıq alçaq idi.

– Əgər o bir qərara gəlibsə, heç kim onu saxlaya bilmirdi, – missis Enqstrom deyir. O, var gücü ilə buz kubikləri olan çalovun riçaqını sixır, onlar xırıltı ilə rəngbərəng qıqlıclarla parıldayaraq və qıqlıcm saçaraq üzə atılırlar.

– O, birinci olmaq istəyirdi, əminəm ki, buna nail olub.

– Mən sizin nə demək istədiyinizi başa düşürəm,
– Ekklz deyir. – Biz bəzən onunla qolf oynayıraq, o artıq məndən yaxşı oynayır.

Qadın kubikləri stekana qoyur. Krandan su tökürlər və Ekklzə uzadır. O, stekanı dodaqlarına tərəf aparır və Erl Enqstromun inadlı səsi mayenin içindən eşidilərək ona çatır:

– Sonra ordudan qayıdır və yalnız tuman dalınca qaçırlar. Mətbəədə qalmaqdən imtiina elədi, ona görə ki, dırnaqları qaralar. – Ekklz stekanı yerə qoyur və Enqstrom indi masanın bu başından onun düz üzünə deyir. – O, tipik Bruer

avarası oldu. Müqəddəs ata, əgər mən təkcə ona çata bilsəydim, onun canından bu axmaqlıları vurub çıxarırdım, hətta məni öldürsəydi də.

Onun torpaq rəngli sıfəti ağızının kənarlarında qırışır, rəngsiz gözləri parıldayır.

– Bu nə ifadədir, Erl, – arvadı ona deyir və güllü fincandakı qəhvəni masanın üstünə qoyur.

Kişi baxışlarını endirir və deyir:

– Bağışlayın. Mən bu oğlanın nə elədiyini fikirləşəndə ödüm ağızma gelir.

Ekkil stəkanı qaldırır, ona – meqafona deyilən kimi deyir: "Yox", suyu içib qurtarır, burnunun altına yiğilan buz kubiklərindən artıq sümürməyə heç nə yoxdur, dodağını silir və əlavə eləyir:

– Sizin oğlunuzda həddindən çox mehribanlıq var. Mən onunla olduğum vaxt tamamilə yersiz görünsə də, o qədər şən oluram ki, onu niyə çağırduğımı unuduram. – O, əvvəlcə Enqstroma baxaraq gülür, ancaq onda təbəssümədən əsər-əlamət belə yaratmadığından baxışlarını missis Enqstroma tərəf çevirir.

– Bu golf, – mister Enqstrom deyir, – sizə nəyə görə lazımdır? Cenisin valideynləri niyə polisə müraciət eləmir-lər? Əgər mənim fikrimi bilmək istəyirsinzsə, onu necə lazımdır kötəkləmək gərəkdir, özü də mümkün qədər tez.

Ekkil missis Enqstroma əyri-əyri baxır və hiss eləyir ki, onun qaşlarının qövsü qurumuş yapışqan kimi alnınaya yığışıb. Hələ bir dəqiqə bundan əvvəl o, müttəfiqini bu qadında yox, düşmənin bütün gözlədiklərini yanıldan bu kifayət qədər şit, üzülmüş mehriban adamda görəcəyini gözləmirdi.

– Missis Springer belə də eləmək istəyir, – o, mister Enqstroma deyir. Ancaq Cenis və atası gözləmək istəyirlər.

– Cəfəng-cəfəng danışma, Erl, – missis Enqstrom deyir. – Guya ki, mister Springer adının qəzetə düşməsini istəyir. Elə danışırsan, guya, yazılıq Harri sənin ən qəddar düşmənidir.

– Hə, o, mənim düşmənimdir, – Enqstrom cavab verir. O, nəlbəkini ikiəlli götürür. – Bütün küçələri gəzib axtardığım həmin gecə o, mənim düşmənim oldu. Sən mühaki-mə eləyə bilməzsən. Sən o qızın sıfətini görməyibsən.

— Mənim onun sifətilə nə işim var? Bildiyimə görə, qəhəbələr ona görə müqəddəslərə çevrilənlər ki, onlarda nikah haqqında şəhadətnamə olur. Bu qız Harrini bizzən almaq istəyirmiş və onun bacardığı yeganə şeylə — təbəssümün köməyiylə alı da, ehtiyatında isə başqa fəndi yox imiş.

— Meri, belə danışma. Axi bunlar boş sözlərdir. Təsəvvür elə ki, mən Harri kimi hərəkət eləmişəm.

— Hə, belə de, — qadın deyir və Ekkız onun sifətindən əzələlərin gərildiyini, indicə yeni mərmi buraxacağını görüb diksinən kimi olur! — Mən səni təngə gətirməmişdim, sən məni təngə gətirmişdin. Bəlkə, belə deyil?

— Əlbəttə, məhz belədir, — Enqstrom mızıldanır.

— Deməli, müqayisə eləməyə dəyməz.

Enqstrom belini qəhvənin üstünə əyib və tamamilə öz aləmindədir.

— Ah, Meri, — o, bircə söz də əlavə eləməyə ürək eləmədən köks ötürür.

Ekkız kişini müdafiə eləməyə cəhd eləyir, o, mübahisədə, demək olar ki, avtomatik olaraq zəifin tərəfinə keçir.

— Elə fikirləşirəm ki, siz haqlı deyilsiniz. Şübhəsiz ki, Cenis onların nikahlarının qarşılıqlı hissələrə əsaslandığına əmin imiş, — o, missis Enqstroma deyir. — O, fitnə-fəsadçı olsa idi, Harriyə belə asanlıqla qaçmağa imkan verməzdi.

İndi, missis Enqstromun öz ərini kifayət qədər möhkəm sıxlığına əmin olduğu vaxt onun diskussiyaya həvəsi sönübü. Onun nöqtəyi-nəzəri — Cenis məhv olmayacaq — o qədər açıq-aydın səhvdir ki, qadın güzəştə getməli olur.

— O, Harrinin qaçmağına imkan vermədi də, — deyir qadın. — Cenis onu təzədən geri alacaq. Bax görərsiniz.

Ekkız Enqstroma müraciət eləyir — əgər o, arvadı ilə razıdırsa, onlar üçü də eyni fikirdədir və o artıq gedə bilər.

— Siz də Harrinin qayıdacağını düşünürsünüz?

— Yox, — Enqstrom baxışlarını aşağı dikib deyir, — heç vaxt. O, həddindən çox cızığından çıxdı. İndi getdikcə hey aşağı enəcək, axırdı onu, ümumiyyətlə, başımızdan çıxarmağı ən yaxşı hal bilənəcən. İyirmi, ya iyirmi iki yaşı olsaydı, yoxsa bu yaşda... Bəzən bizim mətbəədə Bruerdən belə cayıllar peyda olurlar. Heç nəyə yaramırlar. Şikəst kimidirlər,ancaq axsamırlar. Pozğun ünsürlərdir, başqa heç nə. Mənsə artıq iki aydır ki, öz maşınının arxasında oturub

fikirləşirəm ki, Harri niyə belə hərəkət eləyir, axı o, həmişə tör-töküntüyə və nizamsızlığa nifrət eləyib.

Ekklz Harrinin anasına tərəf dönür və heyrət içində görür ki, qadın əlüzyuyana söykənərək dayanıb, gözlüyü altındakı yaş yanaqları parıldayır. Ekklz dərindən sarsılmış halda qalxır. O, niyə ağlayır – əri düz danışır deyə, ya, guya, kişinin onu təngə gətirdiyini məcbur olub etiraf elədiyinə görə qisas – qadını incitməkdən ötrü dediyi ona belə görünür.

– Ümidvaram ki, səhv eləyirsiniz, – Ekklz deyir. – Mən getməliyəm. Hər ikinizə təşəkkür eləyirəm ki, bu məsələni mənimlə müzakirə elədiniz. Sizə necə xoşagəlməz olduğunu anlayıram.

Enqstrom onu çıxışacan ötürür və qaranlıq yemək otağında onun əllərinə toxunur.

– O, hər şeyin yaxşı olmasını çox istəyirdi, – deyir, – mən heç vaxt belə oğlan görməmişəm. Evdəki hər hansı söz-söhbəti, qoy lap Meri ilə, necə deyərlər, sadəcə, zarafat eləyirik – dəhşətli dərəcədə ağrı ilə başa düşündü.

Ekklz “zarafat eləyirdik” sözünün indicə görünənlərə uyğun gəldiyinə möhkəm şübhə eləyərək razılıqla başını tərpədir.

Qonaq otağının yarıqaranlığında bir qız qolsuz yay paltarında dayanıb.

– Mim! Sən indicə gəlibəsən?

– Hə.

– Bu, müqəddəs atadır... daha doğrusu, yəni möhtərəm...

– Ekklz.

– Hə, Ekklz, o, Harri haqqında söhbət eləməyə gelmişdi. Mənim qızım Miriam.

– Salam, Miriam. Harri sizin haqqınızda həmişə böyük məhəbbətlə danışır.

– Hello.

Bu sözlərdən qızın arxa tərəfindəki iri pəncərə kəfədəki iri pəncərənin intim parıltısını alır. Adama elə gəlir ki, arxadan saymazvana salamlaşma səsləri gəlir, sıqaret tüstüsü və ucuz ətir iyi dolaşır. Missis Enqstromun burnu nazilmiş variantda qızın sıfətində təkrarlanır, o, sarasin, yaxud hansısa daha qədim barbar sıvrilik alır. Əgər uzun

burnundan başlasaq, fikirləşmək olar ki, guya, o, bunu anasından əxz eleyib, ancaq ona atasının yanında olarkən baxdıqda başa düşürsən ki, Miriam boyca da ona çəkib – yorğun kişi və qəşəng qız bir-birinə iki damcı su kimi oxşayırlar. Hər ikisi eyni dərəcədə nərmə-nazikdir – ülgüt tiyəsi kimi – və indi, Ekkлиз missis Enqstromun nəzərləri altında köhnə yaraların necə qövr elədiyini gördüyü vaxt o bilir ki, bu bıçaq ziyan vura bilər. Onların dar düşüncəsi və fağır meşşanlığı Ekkлиз acıqlandırır. Bu iki adam itibatmaz. Onlar nə elədiklərini bilirlər. Onun zəifliyi – nə elədiklərini bilməyən adamlardır. Köməksizdirlər – onlar da, bunlar da, kim lap yuxarıdadırsa, təəssüf ki, heç cür kömək eləyə bilmirsən. Ortada az-çox uğurla hiyləyə əl atanlar isə onun zadəgan nöqtəyi-nəzərincə, onları da, bunları da soyurlar. Onlar qapıya yaxınlaşırlar, Enqstrom qızını qucaqlayır və Ekkлиз missis Enqstromu – mətbəxdə sakitcə dayanan ağılsız dustağı, onun yaşı yanaqlarını və qırmızı əllərini düşünür. Ancaq o, vidalaşmaq üçün əl eləməyə döndüyü vaxt bu cütlüyün açıq-aşkar bir araya sığmazlığı ona – pastor yaxalıqlı Ekkлизə qarşı sadəlövh nif-rətlə dolu – qulağı sıraqlı ərəb gənci ilə yekəqarın yiğicinin qoca qarışının bir-birinə sixilib hörülülmüş zəiflikləri istəristəməz təbəssüm doğurur.

Ekkлиз dilxor və susuzluqdan əzab çəkərək maşına oturur. Son yarım saat ərzində nəsə xoş sözlər deyilmişdi, ancaq o məhz nə dediyini xatırlaya bilmir. Bütünlükə cırmaq-cırmaqdır, saçları pırtlaşq düşüb, ona istidir, boğazı quruyub, sanki, bütün gününü tikanlı kolluğun içində keçirib! O, yarım düjün insanı və bir iti görüb, ancaq heç kimin fikri onun şəxsi qənaəti ilə uyğunluq təşkil eləmir – Harri Enqstromu xilas eləmək olar və buna dəyər. Kolluqda, ümumiyyətlə, heç Harri-filan –təntimmiş havadan və keçənilki ölü saplaqdan başqa heç nə yox idi.

İşiqli gün uzun mavi yaz axşamına tərəf əyilir. O, yolayıcını keçir; yuxarı mərtəbənin açıq pəncərəsindən kimsə truba çalmaq məşqi keçir. Du du do do da da di. Di di da da do do du. Avtomobilər işdən evə qayidaraq asfalt üstündə sakitcə xışıldayırlar. O, çəpəki küçələrlə manevr eləyir, paralel olaraq dağın uzaq belini nəzərdə saxlayaraq qəsəbənin içindən gedir. Maunt Cacin lüteran pastoru

Frits Kruppenbach iyirmi yeddi ildir ki, qəbiristanlıq yaxınlığındakı hündür kərpic evdə yaşayır. Onun tələbə oğlunun yarışökülmüş motosikli giriş yolunun yanında böyrü üstə qalıb. Qazonun qəşəng maili terrasının qeyri-təbii hamar yaşımtıl-sarı rəngi var – onu həddindən artıq səylə gübrələyir, qayçılıyır və düzəldirlər. Missis Kruppenbach maraqlı adamdır, haçansa Lüsi belə sakit, başdan-başa çökəkyna-naq olacaqmı? – qapını açır; o, bu fəslə nifrat eləyən boz don geyib. Başında topladığı six hörülmüş saçı var. Yəqin ki, dağınıq saçla küpəgirən qariya oxşayar.

– O, qazonları biçir, – qadın deyir.

– Onunla söhbət eləmək istəyirdim. Məsələ hər iki pri-xoda aiddir.

– Buyurun, onun otağına qalxin. İndi çağıraram.

Bütöv ev – dəhliz, pilləkən, hətta pastorun yuxarıdakı dəri kabinetinə ət qızartması qoxusu hopub. Ekklz, Kruppenbachın kabinetindəki pəncərə yanındakı, yəqin ki, növbəti təmirdən qalma palid ağaçından söykənəcəyi olan kilsə skamyasında oturub. Skamyaya onda dua eləməyin uşaq istəyini doğurur, ancaq bunun əvəzində indi həvəslə Harri ilə birlikdə olmaq istədiyi golf üçün vadidəki açıq-yaşıl meydana baxır. Ekkzin başqa partnyorları ya ondan yaxşı, ya da pis oynayırlar, təkcə Harri, hər iki hal birlikdə olmaq şərti ilə, oyuna şiddetli həvəs verir, sanki, hansısa xeyirxah, ancaq ekssentrik hökmədar onları tamamilə tapılmayan bir şeyin ümidiş axtarışına göndərib, bu axtarışlar onları, az qala, göz yaşları axıtmaq dərəcəsinə qədər alçaldır, ancaq hər nişanda, təzə-tər yaşıllıq axınında bu, təzədən başlanır. Ekklz isə daha bir ümidiş təskinlik tapır – o, ürəyində Harri üzərində qələbə çalmaq məqsədini qarşısına qoyub. Harrinin inadkarlığı hər dəfə gözəl yüngül zərbəni təkrarlamasına imkan vermədiyini Harrinin özü tərəfində yaranan bütün problemlərin əsasında kök salan və onu – Ceki qəti məglubiyyətə uğradan bu zəifliyi, bu zədəni dəf elədiyini, beləliklə, bütün problemləri həll eləyəcəyini duyur. Hələlik isə o, məmnuniyyətlə Harrinin hərdən bir necə “hə, hə”, yaxud “nə yaxşı” qışqırmışına qulaq asır. Bəzən onların həmrəyliyi Ekkzini elə heyranlığa, elə məsum ekstaz vəziyyətinə gətirir ki, özünün sonsuz təfərrüat kütləsi ilə bütün dünya ona uzaq yaşıł şar kimi görünür.

Ev, sahibinin addımlarından titrəyir. Onu qazon biçməkdən ayırdıqlarından heyif silənən Kruppenbax kabine-tinə qalxır. Əynində köhnə qara şalvar və tərdən islammış alt köynəyi var. Əlləri ağ cod tük – yunla örtülüüb.

– Salam, Cek, – o, heç bir salamlaşma intonasiyası olmayan six bas kilsə səsilə dillənir. Sözlər alman aksentindən, sanki, daş kimi hirsələ bir-birinin üstünə yixilir. – Hə, sizdə nə xəber var?

Ekkəz yaşda özündən böyük olana Frits deməyə ürək eləmədən gülür və ucadan “salam” deyir.

Kruppenbax ağız-burnunu əyir. Onun ağır kvadrat başı dibdən – kirpisayağı qırxılıb. Bu adam kərpicdəndir. Sanki, doğrudan da, gildən yaranıb və onilliklər ərzində atmosfer ona möhkəmlik və kərpic rəngi verib.

– Hə, nə xəber? – təkrar eləyir.

– Sizin prixodda Enqstrom soyadlı ailə var.

– Hə.

– Ata mürəttibdir.

– Hə.

– Oğulları Harri iki ay əvvəl arvadını atıb gedib. Qadının valideynləri Springerlər mənim kilsəmə mənsubdurlar.

– Yaxşı, yaxşı. Bu oğlan. Bu oğlan. *Sehusse!*.

Ekkəz bunun nə demək olduğunu heç də başa düşmür. Görünür, Kruppenbax təri ilə mebeli bulamamaqdan ötrü oturmur. Ekkəz, sanki, xorda oxuyan oğlandır, kilsə skamyasında oturur, xahiş eləyən vəziyyətinə düşür. O baş verənlər haqqında öz versiyasını bildirdikcə, qızardılmış ət qoxusu güclənir. Harrinin öz idman uğurları ilə bir az ərköyünləşməsi, onun arvadının, düzünü desək, onların nikahında həddən artıq az təxəyyülü, özünün ruhani qismində cavan kişinin arvadına münasibətdə ancaq vaxtından qabaq birləşməyə təkid eləmədən vicdanını aldatmağa çalışması (çünki cavan oğlanın problemi hissələrinin çatışmazlığından daha çox onların cilovsuz dərəcədə artıqlığındadır), müxtəlif səbəblərə görə hər iki valideyndən kömək gözləmək lazımdır; cəmi bir-iki dəqiqə əvvəl onun Enqstromlar arasında, mümkünkündür ki, onların oğullarının niyə... müəmmasına açar olan mübahisələrinin şahidi olması...

¹ Yelqovan (alm.)

– Siz hesab eləyirsiniz ki, – Kruppenbax onun sözünü kəsir, – hesab eləyirsiz ki, sizin vəzifəniz bu adamların həyatına müdaxilə eləməkdir? Mən indi seminariyalarda uşaq-lara nə öyrətdiklərini bilirəm – bütün bu psixologiyaları və s. Ancaq mən bununla razı deyiləm. Siz hesab eləyirsiz ki, vəzifəniz pulsuz həkim olmaq, ora-bura qaçmaq, bütün deşikləri tutmaq və bütün künc-bucaqları hamarlamaqdır. Mən belə hesab eləmirəm. Hesab eləmirəm ki, bu, sizin vəzifənizə daxildir.

– Mən ancaq...

– Yox bir, imkan verin qurtarım. Mən Maunt Cacda iyirmi yeddi il yaşamışam, sizsə cəmi iki il. Sizin söhbətinizi dinlədim, ancaq ondan onun (Dovşanın) bu adamlar barədə dediklərini yox, sizin haqqınızda dediklərindən nəticə çıxdım. Bu, öz missiyasını bir neçə mənfur sayılıyə və bir neçə qolf oyununa dəyişən Allah adamı haqqında söhbət idi. Sizcə, bir infaktıl ərin bir infaktıl arvadı atması ilə Allah-taalanın nə işi var? Siz Allahın bunu gördüyü haqqında necə, düşünürsünüz mü? Ya siz artıq bundan yuxarıdasınız?

– Əlbəttə, yox. Ancaq mənə elə gəlir ki, belə vəziyyətdə bizim rolumuz...

– Sizə elə gəlir ki, bizim rolumuz polis olmaqdır, qandalı, tapançası, insan şəfqətindən başqa heç nəyi olmayan polis olmaqdır. Belədir, yox? Cavab verməyin, təkcə fikirləşin, görün haqlıyam-yox. Görün sizə nə deyirəm – qoy polis polisliyində qalsın və bizimlə ümumi heç nəyi olmayan öz qanunlarının qayğısına qalsın.

– Raziyam, ancaq müəyyən dərəcəyə kimi...

– ...Müəyyən dərəcəyə kimi nə deməkdir? Bizim eləməli olduğumuzun nə səbəbi, nə həddi var. – O, oynaqları arasında tük bitən şəhadət barmağı ilə sözünün əhəmiyyətini diqqətə çatdıraraq dəri kreslonun söykəncəyini taqqıldadır. – Əgər Allah iztirabı qurtarmaq istəsə, tez bir zamanda öz hökmünü bildirər. – Cek hiss eləyir ki, onun sıfəti yanmağa başlayır. – Sizcə, dəyərsiz dostlarınız Allahın gördüyü milyardların içindən nələri ilə seçilirlər. Bombeyin küçələrində hər dəqiqə adamlar ölürlər. Siz “rol” deyirsiniz. Mənsə deyirəm ki, siz rolunuzun nədən ibarət olduğunu bilmirsiniz, yoxsa öz evinizdə qapanıb oturar və dua eləyərdiniz. Sizin rolunuz budur – həqiqi eti-

qadı misal göstərmək. Təsəlli də buradan gəlir – etiqad-dan, xırda ora-bura vurnuxmadan, sizin stekanda firtına yaratmağınızdan yox. Siz dala-qabağa qaça-qaça etiqadınızı möhkəmləndirməkdən, çağırış vaxtı irəli çıxıb onlara: "Hə, o olub, ancaq siz onu səmada yenə görəcəksiniz. Hə, siz iztirab çekirsiniz, ancaq öz ağrınızı sevməlisiniz, ona görə ki, bu, İsanın ağrılardır", – deməkdən ötrü Allahın sizə verdiyi borcdan qaçırınsız. Bax buna görə də bazar günü səhər-səhər biz onların qarşısında dayandığımız vaxt əzablı kədərlə yox, İsa haqqında fikirlərlə yüklenmiş halda olmalıdır, biz yanmaliyiq, – o, tüklü yumruqlarını düyünləyir, – İsa haqqında fikirlərlə yatmalı, bu fikirləri etiqadımızın gücü ilə alovlandırmalıyiq. Onlar bax buna görə gəlirlər, başqa cür bizə nə üçün pul verərlər? Bizim deyə, yaxud eləyə bildiyimiz yerdə qalan hər şeyi hər adam deyə və eləyə bilər. Buna onların həkimləri və hüquqsünasları var. Bunlar hamısı Müqəddəs kitabda deyilib – etiqadı olan quldur bütün riyakarlardan qiymətlidir. Səhv eləməyin. Mən sizə ciddi deyirəm. Səhv eləməyin. Bizim üçün İsadən başqa heç nə mövcud deyil. Yerdə qalan hər şey bütün bu abır və səy – heç nədir. İblisin fitnəsidir.

– Frits, – aşağıdan missis Kruppenbaxın ehtiyatlı səsi gəlir. – Şam hazırlır.

Alt palтарlı qırmızısilət adam yuxarıdan aşağı Ekkizə baxır və soruşur:

– Mənimlə diz çöküb İsadən bu otağa mərhəmət elə-məsindən ötrü dua eləmək istəyirsizmi?

– Yox. Yox, istəmirəm. Çox incimişəm. Bu, riyakarlıq olardı.

Dünyagir adamın dilində ağlagılməz imtina Kruppen-baxı yumşaltmasa da, bir qədər sakitləşdirir.

– Riyakarlıq! – o, mülayimliklə deyir. – Bu qeyri-ciddidir. Məgər siz əbədi işgəncəyə inanmırınsız? Məgər siz bu yaxalığı geyinəndə nə ilə risk elədiyinizi bilmirdiniz?

Onun gözləri üzünün kərpic dərisində xırda zədə kimi görünür; onlar çəhrayı rəngdədir və parıldayır, sanki, güclü qızdırımadan yanır.

Kruppenbax cavab gözləmədən geri dönür, aşağı şam eləməyə gedir. Cek qapıya tərəf yönələrək onun dalınca düşür. Ürəyi qorxmuş uşaq ürəyi kimi döyüñür, hiddətindən

dizləri əsir. O, məlumat mübadiləsinə gəlib, ancaq hansısa ağılsız oyunun qurbanı oldu. Lovğa riyakar qoca bu dünyanın sonu haqqında məlumat kimi kilsənin missiyası barədə ən cüzi təsəvvürə belə malik deyil və şübhəsiz, ora ət dükənidən çıxıb təşrif gətirib. Cek başa düşür ki, bunnlar şər və ləyaqətsiz fikirlərdir, ancaq onları özündən uzaqlaşdırıbilmir. Ümidsizliyi o qədər dərindir ki, nə qədər axmaq görünsə də, "byüük"in ideal dəyirmi yaşıł sükanı arxasında oturaraq göz yaşı doğurmaq və bu iyrənclikdən təmizlənməkdən ötrü "o haqlıdır, o haqlıdır" sözlərini təkrar eləyə-eləyə bu ümidsizliyi daha dərinə qovmağa çalışır. Ağlaya bilmir, çünkü içində hər şey quruyub. Ütanc və məğlubiyyət başı üzərindən ağır yük kimi asılıb.

Evdə Lüsünün onu gözlədiyini bilsə də – əgər hələ nahar hazır deyilsə, o, uşaqları çıimdırməyə macal tapar – bunun əvəzində qəsəbənin mərkəzindəki aptekə gedir. Piştaxta arxasındaki başını pudel kimi vurdurmuş qız – o, Ekklinin gənclər qrupundandır – və dərman, uşaqa qalma əleyhinə vasitə, yaxud tualet kağızı alan iki prixoda mənsub adam onu sevincə salamlayır. Gör onlar təsəlli dalınca hara gəlirlər. Ekklin halı yaxşıdır, o, ictimai yerlərdə özünü hər şeydən və hamidan yaxşı hiss eləyir. Əllərini təmiz soyuq mərmərin üstünə qoyub soda ilə vanilli dondurma və ağcaqayın siroplu və qozlu daha bir sıfariş verir, hələ ki onları gətirəcəklərini gözləyə-gözləyə iki stəkan valehedici dumduru su içir.

* * *

Cənubi Amerikada hər şeyin bir-birinə qarışlığı vaxt, müharibə vaxtı bu adı almış "Kastanyetlər" Klubu Ưorren-avenyu iti bucaqla Çapan At küçəsi ilə kəsişdiyi yerdə üçbucaqlı binanı tutur. Bura Bruerin cənub hissəsidir, burada italyalılar, zəncilər və polyaklar yaşayırlar, Dovşan bu binanı şübhəli sayırlar. Fasada həyasızcasına gülümşəyən şüşa kirəmitli pəncərələr onu ölüm qalasına oxşadır, solğun işıqlandırılmış cilalı interyer isə dəbdə olan yas kontorunu xatırladır – gül dibçəkləri, musiqisinin sakitləşdirici civiltisi, xalça iyi, gündüz işığı lampası, jaluz layı və çətin hiss olunan spirit iyi. Əvvəlcə onu içirik, sonra isə bizi onda

balzamlaşdırırlar. Onların Cekson-rouddakı bir qonşusunu yas kontoru xidmətçisi vəzifəsindən çıxardıqları və onun barmen olduğu vaxtdan bəri Dovşana elə gəlir ki, bu iki peşə öz aralarında nə cürsə bağlıdır; hər ikisinin nümayəndələri yumşaq sakit səslə danışır, görünüşcə çox təmiz olur və həmişə ayaq üstə dayanır. Onlar Rutla girişin yaxınlığında kabinə tutdular, pəncərədən neon kastanyet taqqıltısını təqlid eləyərək lövhədən qabağa-dala qaçan qırmızı işiq zolağı görünür.

Rutun sıfəti bu çəhrayı titrəmədən, elə bil, havadan asılıdır. O, Dovşanla üzbüüz oturur. Dovşan gözləri öünüə onun keçmiş həyatını gətirməyə çalışır – görünür, Rutun oturduğu iyrənc yer ona idman zalının geyinib-soyunma otağının tanış olduğundan az tanış deyil. Bu barədə təkcə fikrin özü onun – Dovşanın əsəblərinə təsir eləyir, Dovşanın ailəsi kimi Rutun abırsız həyatı – Harrinin hey unutmağa cəhd göstərdiyi nəsə bir şey. O, xoşbəxt idi – axşamlar qızın mənzilində otururdular; qız öz detektivlərini oxuyurdu, o ya avaralanır, ya da zəncəfilli pivə dalınca kulinariyaya qaçırdı, hərdənsə kinoya gedirdilər – ancaq burada olanlar ona lazım deyil. Həmin birinci axşam, ola bilsin, daykıri ona xeyir elədi, ancaq o vaxtdan bəri içki haqqında heç vaxt düşünməmişdi və onun da belə düşündüyüünə ümid eləyirdi. Əvvəllər elə belə də vardi, ancaq bir müddətdən sonra nəsə Rutun içini gəmirirdi, o ağırlaşdı və hərdənbər Dovşana elə baxırdı, elə bil, o, yalnız donuzdur. Dovşan günahını bilmirdi, ancaq bilir ki, yüngüllüyü nəyə görəsə yoxa çıxıb. Və budur, bu gün onun Marqaret adlı rəfiqəsi zəng vurur. Telefon zəngi Dovşanı möhkəm qorxutdu. Axır vaxtlar polislərin, yaxud anasının, yaxud yenə kiminsə galəcəyindən qorxmağa başlamışdı, onda elə bir hiss yaranmışdı ki, sanki, dağın o tərəfində nə isə şiddetini artırır. Dovşanın burada məskunlaşmasından sonra bir neçə dəfə telefon zəngi olmuş və kimsə alçaq səslə soruşmuşdu: "Rut?", yaxud Dovşanın səsini eşidib dəstəyi asmışdı. Sonra təzədən zəng vurmuşdular, Rut dəstəyə "yox, yox" təkrarlamışdı və məsələ bununla bitmişdi. Rut onlarla necə rəftar eləməyi bilir, həm də cəmi beş adam zəng vurmuşdu. Bütün keçmişü üzüm salxımı kimi bu beş biğciqdan tutmuşdu və onlar asanlıqla qırıldilar, onu təmiz, mavi və

bos buraxdilar. Bu günsə bu keçmişdən onları "Kastanyetlər"ə dəvət eləyən Marqaret peyda olmuşdu. Rut getmişdi, Dovşan da onunla. Sadəcə, rəngarənglik naminə. Dovşan darixirdi.

– Nə içəcəksən? – Dovşan soruşur.

– Daykiri.

– Əminsən? Əminsənmi ki, bundan ürəyin bulanmayaçaq? – Dovşan görüb ki, bəzən onun ürəyi bulanır, yeməkdən imtina eləyir, bəzən isə bütün evi yeməyə hazırlırdı.

– Yox. Əmin deyiləm, ancaq ürəyim niyə də bulanmalıdır?

– Bilmirəm niyə. Axı başqalarının ürəyi bulanmır.

– Qulaq as, heç olmasa, bir dəqiqəliyə öz fəlsəfəni rahat burax. Mənə içki gətirilməsinin qeydinə qal.

Büzmələrinə görə nəsə Cənubi Amerikanın təsvirləri ehtimal edilən çəhrayı tumanlı qaradərili qız masaya yaxınlaşır və Dovşan iki daykiri sıfariş verir. Qız bloknotunu taqqlıtlı ilə örtür, çıxb gedir və o qızın kürəyindəki dərin yarıqdan dərisi heç də qara görünmür, sadəcə, xoşa gələn tünd rəngdir, çıyın sümüklərində bənövşəyi kölgələr oynayır. O, pəncələrini yan basaraq, öz büzmələrini yırgalayaraq tələsməyən yerişlə gedir. Qız ona heç bir diqqət yetirmir, onun xoşuna gəlir ki, qız ona diqqət yetirmir. Rut isə axır vaxtlar ona, guya, nədəsə günahkar olduğunu təlqin eləyir.

– Sən nəyə baxırsan? – Rut soruşur.

– Heç nəyə.

– O, sənə yaraşmaz, Dovşan. Sən həddən artıq aqsan.

– Bu gün kefin kökdür.

– Mən həmişə beləyəm, – Rut özündənrazi halda lovğalıqla gülümsəyir.

– Ümidvaram ki, belə deyil.

Zənci qız qayıdır və daykirini onların qabağına qoyur. Onlar susurlar. Arxada qapı açılır və Marqaret soyuq hava ilə birlikdə içəri girir. Bütün bunlara əlavə olaraq onu Dovşanın qətiyyən görmək istəmədiyi tip müşayiət eləyir – Ronni Harrison.

– Hello, – Marqaret Dovşana deyir, – siz hələ də onunlasınız?

– Lənət şeytana, bu ki böyük Enqstromdur, – Harrison qışqırı, sanki, hər şeydə Toteronu əvəz eləmək istəyir

və həyasızcasına əlavə eləyir: – Sənin haqqında bəzi şeylər eşitmışəm.

- Nə eşidibsən?
- O, müxtəlif şeylər.

Harrison Dovşana heç vaxt bir elə xoş gəlməyib, indi də düzəlməyib. O, həmişə soyunub-geyinmə otağında qadınlar arasında qazandığı ugurlardan çərənləyib. Onun piy basmış tüklü qarnı vardi və bu qarın həmişə möhkəm köp olurdu. Harrison kökdür. Kökdür və yarı keçəlləşib. Onun qırırm tunc rəngli saçları seyrəkləşib, başını döndərdiyi vaxt kəlləsindəki çəhrayı dərisi görünür. Bu çəhrayı dəri Dovşana abırsız görünür. Ancaq o xatırlayır ki, bir dəfə Harrison meydana kiminsə dirsəylə onun iki dişini saldıqdan sonra qayıtdı və indi onun gəlininə sevinmək istəyir. Meydanda eyni zamanda həmişə beş adam olur, bu vaxt ərzində yerdə qalan dörd adam ona dünyada yeganə adam kimi görünüdü.

Ancaq bütün bunlar ona elə uzaq görünür və Harrisonun burada dayanıb axmaqcasına gülümsəməyi ilə hər saniyə daha da geri çekilir. Əynində ciyini dar hansısa süni parçadan yay kostyumu var və yanında gözədəyən özündənrazi dəblə geyinmiş eks cinsdən olan adam Dovşanı cinləndirir. Hiss eləyir ki, onu mühəsirəyə alırlar. Məsələ kimin harada oturacağından ibarətdir. Onlar Rutla qabaq-qənşər oturublar, bu da səhvdir. Harrison qərar qəbul eləyir və Rutun yanındaki yerə cumur; onun hərəkəti azca ləng olsa da, köhnə futbol zədəsini göstərir. Dovşan Harrisonun çatışmazlığından heç cür ayrıla bilmir. Onun effektli aristokratik kollec üslublu kostyumunu, italyanlardakı kimi qara yun qalstuk korlayıb. O, ağzını açdığı zaman o birilərə uyğun gəlməyən iki qoyma dişi görünür.

– Necəsən, dost? Eşitmişəm, yaman uğur qazanırsan? – deyir, hər iki əlində daykiri tutub kötük kimi oturan Ruta göz vuraraq dillənir. Qızın oynaqları qab yumaqdan qızarıb. O, qədəhi dodaqlarına yaxınlaşdırıldığı vaxt o tərəfindən əyilmiş çənəsi görünür.

Marqaret Dovşanın yanında qırırlır. O, Cenis kimi daim vurnuxandır. Onun görmə sahəsinin sol küncdə olması üzə yaxınlaşdırılan çirkli yaş əsgİ kimi duyulur.

- Totero haradadır? – Dovşan ondan soruşur.

– Totero kimdir?

Rut gülür, lənətə gələsən. Harrison ona tərəf əyilir və piçilti ilə nəsə deyir. Rutun dodaqları təbəssümədən qulağının dibinə gedir – eynilə həmin axşam Çin restoranındaki kimi. Dovşan nə desəydi, ona xoş gələcəkdi, bütün fərq bircə bundadır ki, bu gün bu, Harrisondur, Dovşan isə bu mənfur qızı bağlanmış halda onlarla üzbəüz oturub. O əmindir ki, Harrison nəsə “dost” haqqında piçildiyir. Onların dörd nəfər olduqları həmin dəqiqədən başlayaraq o, qapazaltı olacaq. O axşam Totero kimi.

– Əla bilirsiniz kimdir, – o, Marqaretə deyir. – Totero.

– Bizim keçmiş məşqçimiz, Harri, – Harrison qışkırı və barmaqları ilə Dovşana toxunmaq üçün masanın üstündən əyilir. – Bizi ölməz eləyən adam.

Dovşan Harrison onlara toxunmasın deyə barmaqlarını bir düymlüyə geri çəkir və Harrison özündən razı təbəssümlə əlini çəkir, bu zaman onun dırnaqları cirılıt ilə hamar masanı cızır.

– Sən “məni” demək istəyirsən, – Dovşan hay verir.

– Sən boş yer idin.

– Boş yer. Bu, bir az sərt səslənir, Harri, dostum. Gəl keçmişə müraciət eləyək. Totero kimisə oyundan çıxarmaq istədiyi vaxt kimi buraxırdı meydana? O, sənin kimi yaxşı oyuncunu kiminsə müdafiə eləməsindən ötrü istədiyi vaxt bu məqsəd üçün kimi seçirdi? – O, əlini döşünə vurur. – Sən əllərini belə işlərə bulamaq üçün çox parlaq ulduz idin. Axi sən heç vaxt heç kəsə toxunmurduñ, düzdür? Sən futbol da oynamırdın, dizini də əzmirdin, belədir, ya belə deyil? Yox, ser, yalnız Harri quşcuğaz yox, – o, öz qanadlarını qorurnalıdır. Ona top ver və gör onu səbətə necə atır.

– Və o, topu atırdı, öz aramızdır, əger yadındadırısa.

– Hərdən səbətə də düşürdü. Burnunu sallama, Harri. Düşünmə ki, biz sənin istedadını qiymətləndirmirik.

Onun əllərilə necə hərəkət eləməyindən – yanlarına vurur, öyrədilmiş hərəkətlə onları qaldırır, endirir, – Dovşan nəticə çıxarıır ki, o, tez-tez masa arxasında naqqallıq eləyir. Ancaq əlləri yüngülcə əsir və Harrisonun ondan qorxduğu görüb Dovşan ona olan bütün marağını itirir. Ofisi-ant qız gəlir; Harrison özü və Marqaret üçün sodalı viski,

Rut üçün də daykiri sifariş verir; Dovşan uzaqlaşan tünd rəngli fiqurun arxasında, sanki, dünyada bu iki bənövşəyi-qəhvəyi əzələ balışları arasındaki qara büstqalterin üçbucağından başqa daha yaxşı heç nə yoxmuş kimi baxır. O istəyir ki, Rut bunu görsün.

Harrison özünün kommivoyajör əminliyini itirir.

– Sənə danişmamışam ki, bir dəfə Totero sənin haqqında mənə nə dedi? Eşidirsənmi, as?

– Nə demişdi ki?

O, aman Allah, bu tip, sadəcə olaraq, qoca qəmişdir, ancaq onun heç otuz yaşı yoxdur.

– O, mənə dedi: “Ronni, qoy bu, öz aramızda qalsın, ancaq ümidi varam ki, sən komandanı ruhlandıracasən. Harri heç vaxt komanda haqqında düşünmür”.

Dovşan yuxarıdan aşağı Margaretə və masanın o üzünə – Ruta baxır.

– İndi mən sizə məsələnin əslində necə olduğunu danişacağam. Harrison Toteronun yanına gəlib dedi: “Həqiqi lider mənəm, düzdür, məşqçi? Mən həqiqi asam, düzdürmü? Bu yaramaz Enqstrom deyil”. Totero isə, yəqin ki, yatıbmış və ona heç nə cavab verməyib, bax Harrison o vaxtdan fikirləşir ki, guya, həqiqi qəhrəman, əla oyunçu odur. Başa düşürsünüzmü, basketbol komandasında heç bir qabiliyyəti olmayan hansısa bir yönəmsiz yekəgöt gonbul gödəkboy peyda olanda onu əla oyunçu adlandırlılar. Mən bilmirəm, o bütün bu oyunları harada oynayır. Yəqin, öz yataq otağında.

Rut gülür, Dovşan onu güldürməyi hər şeydən az istəyirdi.

– Yalandır. – Harrisonun təcrübəli əlləri daha tələsə-tələsə görünüb yox olur. – Totero bunu mənə özü deyib. Ancaq burada təzə heç nə yox idi, bunu bütün məktəb biliirdi.

Doğrudan? Ona heç kim heç vaxt deməyib.

– O, aman Allah, gəlin basketboldan danışmayaq. Mən bu həşəratla hara gedirəmsə, ancaq bundan danışırıq, – Rut deyir.

Doğrudanmı, Dovşanın üzündə şübhə yarandı və Rut bunu onu ruhlandırmadan ötrü dedi? Doğrudanmı, qızın ona bir damcı da olsa yazıçı gəlir?

Yəqin ki, Harrison özünü xoşrəftar kommivoyajörə layiq bildiyindən bir az sırtıqlıq yaranır. O, siqaretini və timsah dərili futlyarından “ronson” alışqanını çıxarır. Onlar fokus göstərən adamın ətrafına toplaşan uşaqlar kimi Harrisonun xırda, səliqəli alov dili çıxararaq onu necə çıqıldatmasına dörd gözlə baxırlar.

Dovşan Marqaretə tərəf dönür – bu vaxt ona elə gəlir ki, guya, o, milyon il əvvəl də ona tərəf eynilə beləcə dönür və deyir:

– Siz mənə hələ də cavab verməyibsiniz.

– Allah bilir ki, o haradadır. Yəqin, evə qaydırıb. O xəstə idi.

– Nə mənada? Doğrudan, xəstə idi, ya... – Harrisonun ağzı əcaib tərzdə əyilir – o, eyni zamanda həm gülümsəyir, həm də, sanki, zavallı əyalət adamlarına onların ömr boyu görmədikləri nəyisə nümayiş elətdirmək istəyən və onlarda heç bir şübhə yeri qalmasın deyə əli ilə alnınə vuran paytaxt sakini kimi qaşqabağını tökür. – Xəstədir... xəstədir... xəstədir?

– Bütün mənalarda, – Marqaret cavab verir.

Qadının üzündən tutqun kölgə keçir, sanki, onu onların hər ikisinin milyon il əvvəl olduqları sırlı dövrə apararaq bu kölgəni başqalarından seçən Harridən ayırrı və Harrini heç vaxt olmadığı başqa yerdə deyil, burada olduğundan qəribə hiss bürüyür. Üzbəüzdə, göz vuran qırmızı işığın altında oturmuş Rut və Harrison onlara, sanki, cəhənnəmin ürəyinin içindən gülümsəyirlər.

– Əzziz Rut, – Harrison deyir. – Necə dolanırsan? Səndən ötrü tez-tez narahat oluram.

– Mənə görə narahat olmaya bilərsən. – Ancaq Rut açıq-aydın xoşhallanır.

– Sadəcə olaraq, fikirləşirəm ki, bizim ümumi dostumuz sənin həyatını adət elədiyin qaydada təmin eləmək iqtidarındadır mı?

Zənci qız içkiləri gətirir və Harrison onun burnu qarşıında timsah “ronson”unu fırladır.

– Təbii dəridir, – qeyd eləyir.

– Doğrudan? – qız deyir. – Öz dərinizdir?

Dovşan gülür. Bu qadın onun xoşuna gəlir.

O gedən vaxt Harrison shit təbəssümlə (belə təbəssümlə uşaqlara gülümsəyirlər) irəli əyilir.

– Sənə məlumdurmu ki, Rutla biz bir dəfə necə olmuşdusa, Atlantik-Sitiyə getmişdik? – Dovşandan soruşur.

– Bizimlə bir cütlük də vardı, – qız Harriyə izahat verir.

– Özlərinin sürtülüüb-didilmiş "bunqalo"larında xəlvətə çəkilməyi təmiz havada günəşin qızılı şəfəqlərindən üstün sayan iyrənc cütlük idi, – Harrison deyir. – O cütlüğün kişi yarısının nümayəndəsi sonralar yarıortülü fəxrlə mənə etiraf elədi ki, o, son dərəcə qısa dövr ərzində, otuz altı saatda on bir dəfə dalbadal orqazm kulminasiyasını yaşıyib.

– Ronni, sənə qulaq asanda düşünmək olar ki, Harvardda oxuyubsan, – Marqaret gülür.

– Prinstonda, – o, qızın səhvini düzəldir. – Mən Princeton məzunu təəssürati yaratmaq istəyirəm. Harvard bura-da qiymətli deyil.

Dovşan Ruta baxır və görür ki, o, daykirinin birinci porsiyasını içib qurtarır və ikincisənə başlayır. Qız qımışır.

– Ən pisi o idi ki, onlar bu işlə maşında məşğul olurdular. Yəziq Ronni bazar gününün tixaclarında manevr eləy-eləyə sükan arxasında oturmuşdu, biz işiqforun yanında dayandığımız vaxt mən baxıb gördüm ki, Betsinin tumanı boynunun köküne qədər cirmanıb.

– Mən bütün yolu sükan arxasında oturmamışdım, – Harrison ona deyir. – Yadındadır, axır ki, biz onu sükan arxasında oturda bildik.

Onun başı təsdiq üçün Ruta tərəf əyilir və çəhrayı çılpaq yer parıldayır.

– Hə, düzdür. – Rut öz qədəhinə baxır və ola bilsin lüt Betsini yadına salıb təzədən gülür.

Harrison bütün bunların Dovşanda necə təəssürat oyatdığını diqqətlə izləyir.

– Bu tipin – o, sanki, sərfəli əməliyyat təklif eləyərək, həyasıcasına nəzakətli tərzdə davam eləyir, – bu tipin maraqlı nəzəriyyəsi vardi. O, elə hesab eləyirdi ki, – Harrisonun əlləri havada uçur, – hesab eləyirdi ki, ən böhranlı vaxtda... bunu daha yaxşı necə ifadə eləmək olar? – ən böhranlı anda tərəf-müqabil qızın sıfətinə mümkün qədər bərk iliştirmək lazımdır. Əlbəttə, əgər müvafiq vəziyyətdə-sənsə. Başqa cür olanda harası geldi vur.

Dovşan gözlərini döyür, o, doğrudan da, bu xəbis tiplə özünü necə aparmaq lazımlı gəldiyini bilmir. Və dərhal da,

demək olar ki, bir göz qırpmında o, qabırğaları altında buxarlanan spirtli içkinin təsiri altında birdən hiss eləyir ki, hər şeyə tüpürmək istəyir. O gülür, əməlli-başlı gülür. Qoy hamısı cəhənnəm olsun.

– Bəs dişləmək necə?

Harrisonun “mən səni başa düşdüm, dostum” söz-lərini bildirməli olan təbəssümü donub-qalır; onun reaksiyası o qədər də sürətli deyil ki, dərhal səmti müəyyən eləyə bilsin.

– Dişləmək? Bilmirəm.

– Yəqin ki, bu barədə fikirləşməyib. Qan çıxaran əntiqə dişləmə – bundan yaxşısı yoxdur. Başa düşürəm, əlbəttə, sənə süni dişlər mane olur.

– Məgər sənin dişlərin sünidir, Ronni? – Marqaret qışqırır. – Neca də maraqlıdır. Sən heç vaxt deməyibsən.

– Əlbəttə, sünidir, – Dovşan qızı izah eləyir. – Doğrudanmı, fikirləşirdiniz ki, bu iki, royal şirmayısı onun özü-nünküdür? Onlar həqiqi ilə heç yanaşı belə dayanmayıb.

Harrison dodaqlarını sixır, ancaq özünü əzablı qımışmadan imtinaya məcbur eləyə bilmir və bu, onun üzünü kəskin şəkildə əyir. Dilini də zorla sürüyür.

– Bizim Texasda olduğumuz həmin evdə – Dovşan danışır, – bir qız vardi, bax onun bütün yanı o qədər möhkəm dişlənmişdi ki, köhnə karton qırığını xatırladırdı. Uzun müddət yağış altında qalan kartonu. O qızı yalnız bundan ötrü saxlayırdılar. Qalan şeylərdə bakirə idi.

O, dinləyicilərə nəzər salıb görür ki, Rut sakitcə başını bulayır, sanki, “lazım deyil, Dovşan” demək istəyir, hədsiz dərəcədə kədərlidir, elə kədərlidir ki, sanki, onun qəlbini nazik qum təbəqəsi bürüyür və ağızını qapayır.

– Bu, həmin o qəh... haqqındaki söhbətə oxşayır, ah, siz, yəqin, bunu eşitmək istəmirsiniz, – Harrison müdaxilə eləyir.

– Əksinə, istəyirik. De gəlsin, – Rut deyir.

– Deməli belə, bu oğlan... – Harrisonun sifəti sayrısan işıqda tərpənir. Əlləri hekayəti illüstrasiya eləməyə başlayır. Dovşan fikirləşir ki, yəqin, bu, bədbəxt bir gündə beş dəfə öz malının dəyərini tərifləməli olur. Maraqlıdır, o, nə satır, yəqin ki, ideya, çətin ki, Möcüzə-sürtgəc qədər gözəçarpan olsun, Dovşana hətta elə gəlir ki, guya, o, onu əlində

tutub. Dəstəyi seçimə görə üç rəngdə idi – firuzəyi, qırmızı və qızılı. Ən maraqlısı o idi ki, o, onun haqqında deyilənlərin hamısını həqiqətən də eləyirdi – həqiqətən turpu, yerkökünü, kartofu və soğanı tez və səliqə ilə təmizləyirdi, sürtürdü, onun ülgüt kimi itiuclu, elə uzun dəliyi vardi ki... Rut öz yerində etinasız halda oturub və Dovşanın başına dəhşətli fikir gəlir ki, onun üçün fərqi yoxdur, onunla Harrison arasında heç bir fərq yoxdur, doğrudan da, əslində onlar arasında fərq varmı? Bütün interyer dumanları və gözləri qarşısında əriyib, sanki, onların hamısını həzm eləyən mədənin içərisi kimi nəsə iri və qırmızı bir şeyə çevirilir.

Harrison hamı ilə birlikdə haçan gülməyin mümkün olacağı vaxtı gözləyir. Malı satmaq mümkün olmadı.

– Bu, həddən artıq fantastikdir, – Margaret dillənir.

Dovşanı yapışqanlı tər bürüyür və açılan qapıdan içəri dolan hava zolağı kürəyini birdən soyudur.

– Bir bax, bu, sənin bacın deyil? – Harrison deyir.

Rut gözlərini qədəhdən qaldırır.

– Hə?

Harrison susur və belə olduqda qız əlavə eləyir:

– Bu qızın da eyni at sıfəti var.

Dovşana bircə baxış kifayətdir. Miriam və onunla gələn oğlan onların masalarının yanından keçib-gedir və boş kabinetə axtarışı ilə dayanırlar. Kafe girişdən enlənən paz formasındadır. Bar ortada yerləşib, hər iki tərəfində kabinetə cərgələri düzülüb. Gənc cütlük qarşı cərgəyə tərəf yönəlir. Mim hündür dabanlı ağ tuflı geyib. Oğlanın yumşaq açıq saçı çox qısa vurulub – darağa zorla gəlir və yayda təmiz havada işləyən yox, dincələn adamlardakı kimi hamar konfet qaralması var.

– Bu, sizin bacınızdır? – Margaret soruşur. – Qəşəngdir. Siz onunla, yəqin, müxtəlif valideynlərə çəkibsiniz.

– Sən onu haradan tanıyırsan? – Dovşan Harrisondan soruşur.

– A, – Harrison, sanki, havadakı yağlı zolağı barmaqları ilə sürüşdürüərək özünə əmin olmadan əlini yelləyir, – bir-iki yerdə rastlaşmışam.

Dovşan əvvəlcə özünü elə göstərir ki, sanki, heç nə görmür,ancaq Harrisonun onun bacısının qəhbə olduğu

barədə işarəsi onu qalxmağa, çəhrayı plitələrlə süslənmiş döşəmə ilə barı dolanmağa məcbur eləyir.

- Mim.
- Hello.
- Burada neynirsən?
- Bu, mənim qardaşımdır, – qız yanındakı oğlana deyir, – o xortlayıb.
- Hello, böyük qardaş.

Dovşana bu oğlan uşağının danışq tonu, onun kabinetin içində, Mimin səriqda, kişilər üçün olan yerdə oturması xoş gəlmir. Bütün bunlar – sanki, onu cəmiyyət içərisinə Mimin çıxarması xoş gəlmir. Oğlanın əynində yün-gül zolaqlı pencək və nazik qalstuk var; görkəmindən eyni zamanda həddən artıq gənc və həddən artıq qoca görü-nür, sanki, kollecin hazırlıq kursundakı çirkli şagirddir.

Dodaqları çox qalındır. Mim onun adını demir.

- Harri, atamla anam sənə görə hey mübahisə eləyirlər.

- Əgər onlar sənin belə meyxanalarda veylləndiyini bilsəydilər, söhbət üçün daha bir mövzu tapardılar.
- Şəhərin bu hissəsi üçün bura çox da pis deyil.
- Bu oğlandan iy gəlir. Siz ikiniz də niyə buradan rədd olmayasınız?

- Qulaq asın. Burada parada kim komanda verir?
- oğlan ciyinlərini qaldıraraq və qalın dodaqlarını daha da köpürdərək soruşur.

Harri masanın üstündən əyilir, zolaqlı qalstuku bar-maqlarına dolayır və yuxarı dartır. Qalstuk oğlanın qalın dodaqlarına ilişir və onun manikürlü fizionomiyasını bir qədər təhrif eləyir. İstəyir qalxsın, ancaq Dovşan əlini onun yalanmış başının lap təpəsinə qoyur, yerinə itələyir və bar-maqlarının ucunda balaca, bərk uşaq başı duyğusunu hələ də saxlayaraq çıxıb gedir. Arxadan bacısının səsini eşidir:

– Harri.

Dovşanın eşitməsi elə itidir ki, o, barı dolaşarkən oğlanın qorxudan xırıldayan səslə Mimə necə izah elədiyini eşidir:

– O, sənə vurulub.

Dovşan öz masasına qayıdır deyir:

- Gedək, Rut.
- Mənə burada xoşdur, – qız etiraz eləyir.
- Gedək.

Qız yiğişmağa başlayır və Harrison qətiyyətsiz halda etrafa göz gəzdirərək onu buraxmaq üçün kabinədən çıxır. O, Dovşanın yanında durur və Dovşan impulsiv olaraq əlini onun pambıq təpilmiş yalançı Princeton çiyninə qoyur.

- Sən haqlısan, Ronni, – deyir. – Sən əla oyunçu idin.
- Çox iyrənc vəziyyət yaranır, ancaq Dovşanın niyyəti – köhnə komanda haqqında xatirə – ən nəcib niyyətdir.

Harrison həddən artıq gec anlayır və buna görə də Dovşanın ciddi danışığı ona çatmir, əlini kənar eləyir və cavab verir:

- Sən, nəhayət, haçan böyük olacaqsan?
- Sarsaq lətifəsinə göstərilən reaksiya onu təbdən çıxarmışdır.

Kafenin yay mövsümünə uyğun isti pilləkənlərində Dovşanı gülmək tutur.

- Ha, ha, ha!.. – o, neon işığı altında qəhqəhə çəkir.
- Ancaq Rut gülmək hayında deyil.
- Sən, sadəcə olaraq, psixsən, – deyir.

Axmaq qız anlamır ki, o, doğrudan da, cılınib. Onu Ronni hazırlıcablıq eləməyə çalışanda bəyənməyərək necə başını bulduğu hirslenir; bu fikir onu dönə-dönə həmin dəqiqəyə qaytarır və hər dəfə də bundan əti çımcəşir. Hirslenmək üçün o qədər səbəb var ki, hətta nədən başlayacağını bilmir. Bir şey aydınlaşır – o, qızı necə lazımdır tənbeh eləyəcək.

- Deməli, sən bu əclafla Atlantik-Sitiyə gedibsən.
- O, niyə əclafdır?
- Hə, əlbəttə. O yox, mənəm əclaf.
- Mən belə demədim.
- Dedin. Biz bu pis yerdə oturduğumuz vaxt.
- Sadəcə, belə ifadə var. Əzizləmə ifadəsi, düzdür, bilmirəm niyə.
- Bilmirsən.
- Bilmirəm. Bacını dostu ilə görməyinə bənd imişsən, o saat şalvarını batırdın.
- Sən onunla gələn burnu firtılığını gördün?
- Ona nə olub ki? Məncə, lap abırlı oğlandır.

- Səncə, onlar hamısı abırlı oğlanlardır?
- Başa düşmürəm, niyə özünü hər şeyə qadir hakim kimi aparırsan?
- Hə, əzizim, səncə, əyninə şalvar geyən hər adam abırlı oğlandır.

Onlar Üorren-avenyu ilə gedirlər. Evlərinəcən hələ yeddi məhəllə var. İsti axşamdır, adamlar pilləkənlərdə oturub-lar, onların söhbətlərini eşidirlər, buna görə də sakit danış-mağşa çalışırlar.

- Bilirsən, əgər bacınla görüşməyin sənə belə təsir eləyirsə, şadam ki, biz evlənməmişik.

– Bu nə olan şeydir?

– Nə – bu?

– Evlənmək.

– Sən ki özün başladın, həmin birinci gecə. Yadından çıxıb, hey bu haqda danışır və barmağının üzük taxılan yerindən öpürdün.

– Xoş axşam idi.

– Yaxşı, bəsdir.

– Heç nə bəs deyil, – Dovşan hiss eləyir ki, onu kün-cə qısnayıblar, əgər indi bu qızı tənbəh eləməyi sıñasa, onunla məsələni birdəfəlik çürütmək, aralarındaki hər şeyin üstündən xətt çəkmək lazımlı gələcək. Ancaq Rut özü günahkardır – niyə onu dartıb bu üfunət qoxuyan yerə getirirdi axı.

– Sən Harrisonla yatıbsan?

– Ola bilər. Hə.

– Ola bilər? Nədir – bilmirsən?

– Dedim – hə.

– Başqa neçəsi olub həyatında?

– Bilmirəm.

– Yüzü?

– Mənasız sualdır.

– Niyə mənasız?

– Bu, kinoya neçə dəfə getdiyini soruşmaq kimi bir şeydir.

– Demək istəyirsən ki, sənin üçün bunun fərqı yoxdur?

– Yox, eyni şey deyil, ancaq mən saymaqdə mənə görmürəm. Sən mənim nə ilə məşğul olduğumu bilirdin.

– Tam əmin deyiləm. Sən əsl qəhbə olubsan?

– Mən az pul götürürdüm. Sənə ki demişəm. Stenoqrafçı işləyəndə dostlarımvardı, onların da öz dostları, sonra məni işdən çıxardılar, ola bilsin, dedi-qodulara görə, dəqiq bilmirəm, sonra da bəzi yaşca böyük kişilər məni Marqaretin sözlərindən tanıyrıdlar. Bilmirəm. Qulaq as. Bu məsələ qurtarib. Əgər fikirləşirsənsə ki, bu, iyrənc işdir, ya buna bənzər başqa nəsə, onda bir çox ərli arvadlar bunu məndən tez-tez dilə gətirirlər.

- Sən fotosəkillər üçün poza göstərirdin?
- Məktəblilərə satmaq üçün? Yox.
- Başqa daha nəsə eləyibsən?
- Bəlkə, bir-birimizə xudahafız deməyin vaxtıdır?

Bu sözləri deyərkən qızın cənəsi əsir, gözləri parıldayır və o, Dovşana qarşı elə nifrət hissi duyur ki, heç aqlına belə gəlmir ona öz sərrini açsın. Ona elə gəlir ki, içərisində gizlənmiş sərr onunla, onun yanında fənərin altında addimlayan və kabus kimi həris, onu daha çox qızışdırıran sözlər üçün üz vuran bu yekə bədənlə ümumi heç nəyə malik deyil. Dovşan ona bütün yerdə qalan kişilər kimi görünür, bircə bu fərqlə ki, Dovşan öz xəbərsizliyi ilə onu özünə bağlayıb, qız indi çıxıb gedə bilmir.

Rut alçaldıcı minnətdarlıqla eşidir:

- Yox, mən sənə xudahafız demək istəmirəm, yalnız öz sualıma cavab istəyirəm.
- Sualına cavab – hə.
- Harrison?
- Bu Harrison səndən ötrü niyə belə matah olub?
- Ona görə ki, o poxdur. Əgər sənin üçün fərqi yoxdurşa, ya Harrison, ya mən, deməli, mən də poxam.

Bir saniyəliyə Ruta elə gəlir ki, onun üçün, doğrudan da, fərqi yoxdur – hətta Harrisona üstünlük verərdi, ən azı, rəngarənglik naminə, ən azı ona görə ki, özünü dünyada hamidan yaxşı saymır – ancaq bu, doğru deyil.

- Yox, mənim üçün fərqi var – eyni şey deyil. Siz müxtəlif idman liqalarındasınız.
- Siz kafedə mənimlə üzbəüz oturduğunuz vaxt məndə çox qəribə hisslər baş qaldırıdı. Səninlə onun arasında başqa nə olub?
- Mən daha bilmirəm. Adamlar arasında, ümumiyyətlə, nə olar? Yatırlar, çalışırlar, yaxınlaşırlar.

– Yaxşı, bəs sən razısanmı ki, mənimlə də – onunla aranızda olan olsun?

Rutun dərisi bu sözlərdən nəyə görəsə elə tarım çəkildi ki, bütün bədəni məngənə altında olan kimi yiğildi və öyümə gəlib boğazına dirəndi:

– Sən istəyirsənsə.

Qəhbənin dərisi ərli arvada görə həddindən artıq tarımdır.

Dovşan uşaq kimi sevinir, heyranlığından dişlərini ağardır.

– Yalnız bircə dəfə, – söz verir. – Düz sözümdür. Sonra heç vaxt xahiş eləməyəcəyəm.

O, Rutu qucaqlamaq istəyir, ancaq qız onu itələyir. Yeganə ümid ona qalib ki, müxtəlif şeylərdən danışınlar.

Dovşan mənzilə girərkən kədərli səslə soruşur:

– Fikrini dəyişməmisən?

Onun pozasının zavallılığı – Rutun gözlərinin hələ alışmadığı qaranlıqda – qızı sarsıdır. Dovşan öz sıfətindən ağı basmadıymə ilə asılmış kostyum kimi görünür.

– Əminsənmi ki, biz eyni şeydən danışırıq?

– Səncə, nədən danışırıq ki? – utancaqlıq Dovşana öz fikir və sözlərini ifadə eləməyə imkan vermir.

Qız bunları dilinə gətirir.

– Məhz budur, – Dovşan təsdiq eləyir.

– Deməli, sən bunu istəyirsən?

– Aha. Doğrudanmı, bu, sənin üçün belə qorxuludur?

Dovşanın əvvəlki mehribanlığının işaretisi qızı ürəkləndirir.

– Soruşa bilərəmmi, sənin qarşında nə günah eləmişəm?

– Özünü aparmağın xoşuma gəlmədi.

– Özümü necə aparırdım?

– Əvvəllər kim olubsan – elə.

– Mən bunu istəmirdim.

– Əsas deyil. Bu gün səni belə gördüm və hiss elədim ki, bizim aramızda divar var, onu dəf eləməyin yalnız bircə yolu var.

– Cox hazırlıq sözdür. Sən, doğrudan da, bunu istəyirsən, – onu təhqir eləmək, ona “rədd ol” demək Rutu elə təhrik eləyir ki, ancaq vaxt artıq əldən çıxıb.

– Doğrudanmı, bu, sənin üçün belə qorxuludur? – Dovşan təkrar eləyir.

- Hə, çünki sən belə hesab eləyirsən.
- Bəlkə, heç elə hesab eləmirəm.
- Qulaq as. Mən səni sevirdim.
- Nə olsun? Mən də səni sevirdim.
- Bəs indi?
- Bilmirəm. Ancaq hələ də sevmək istəyirəm.

Yenə bu lənətəgəlmış göz yaşları. Rut nə qədər ki səsi qırılmayıb, sözləri tələsdirir.

- Ah, necə gözəldir. Sən lap qəhrəmansan.
- Özünü ağıllı göstərmə. Qulaq as. Sən bu gün mənim əksimə getdin. Mən sənin diz çökməyini istəyirəm.
- Vəssalam?
- Yox. Tək bu yox.

Spirtlə içkinin iki iri porsiyası kədərlə nəticəyə səbəb olub – Rut yuxudan ötrü ölürlər, ağızında nəsə turş tam var. Ancaq bütün içərisi ilə Dovşanı öz yanında saxlamağın vacibliyini hiss eləyir və fikirləşir: bu, onu qorxutmaz ki? Onda Ruta qarşı olan hissələri öldürməz ki?

- Əgər sən deyən kimi eləsəm, bu, nəyi sübut eləyəcək?
- Sübut eləyəcək ki, sən mənim sən.
- Soyunum?
- Əlbəttə.

Dovşan tez və səliqəyle paltarını çıxarıır, bədəninin bütün möhtəşəmliyi ilə cansız divarın yanında dayanır. O, divara yönələmsiz şəkildə söykənərək əllərini qaldırır və onu necə eləyəcəyini bilmədən ciyindən asır. Bütün cəsərətsiz pozasında nəsə gərginlik hiss olunur, sanki, söz gözləyən qanadlı mələkdir. Rut soyunur və bədəninin təması əllərini üzündür. Qız gözlərini yumur və öz-özünə deyir: *onlar qətiyyən bədheybət deyillər. Bədheybət deyillər. Yox.*

* * *

Missis Springer saat doqquza işləməyə başlayanda pastorluğa zəng vurdur. Missis Ekkiz ona dedi ki, Cek gənclər komandası ilə harayasa on beş mil uzaqda softbol oynamağa gedib, nə vaxt qayıdacağını bilmir. Missis Springerin vahiməli əhvali-ruhiyyəsi naqillərlə ötürüldü və

Lüsi ərini tapmaq ümidił hamiya dalbadal zəng vurdu. Qaranlıq düşürdü. Nəhayət, qadın ərigilin softbol oynadığı digər komanda kilsəsinin ruhanisinə zəng vura bildi və ruhani dedi ki, oyun çıxdan qurtarıb. Küçəyə qaranlıq çökmişdi, yanında telefon olan pəncərə rəngi qaçmış kimi görünürdü. Coys diskin aramsız çıqqılıtısını eşidərək aşağı düşdü və anasına yapışdı. Lüsi onu üç dəfə yuxarı apardı və yatağına uzatdı, ancaq qız iki dəfə geri endi, sükut dolu qorxu içərisində ağır, nəmli bədənilə anasının ayaqları arasına sıxlıdı. Bütün ev otaq-otaq telefonun ətrafindakı xırda işiq adacığını zülmətlə dövrəyə alaraq hədə-qorxu ilə doldu və Coys artıq üçüncü dəfə qayitmayanda Lüsi özünü eyni zamanda həm günahkar, həm də tərk edilmiş hiss elədi, sanki, yeganə müttəfiqini kölgələrə satmışdı. O, Ekklinin qəyyumluğunu altında olanların xatırlaya bildiyi bütün nömrələrini yığdı,prixod şurasının katibi və üzvlərilə, xeyriyyə cəmiyyətinin üç həmsədri ilə, qoca kar kilsə gözətçisi Henri ilə, hətta orqançalanla – bruerli musiqi müəllimi ilə də danışdı.

Saatın əqrəbi onu keçmişdi və Lüsünün həli, sadəcə olaraq, özündə deyildi. Bu, Ekklinin onu atmasına oxşayırdı. Zarafatsız, hətta qorxuludur ki, onun əri dünyanın heç yerində yoxdur. Qadın qəhvə bisirir və mətbəxdə sakitcə ağlayır. Ümumiyyətlə, o, niyə bu adama ərə gedirdi axı? Onu çekən nə idi? Onun şənliyi, o, həmişə belə şən olub. Ekkli seminarist vaxtından tanıyanlar heç zaman bilmədilər ki, o, hər şeyi beləcə ürəyinə salar. Onlar dostları ilə həmişə yelçəkən divarları qəşəng mavi foliantlı öz köhnə otaqlarında İncil mətnlərinin izahı ilə məşğul olanda hər şey ona zərif zarafat kimi görünürdü. Qadın onlarla necə softbol oynadığını xatırlayır – afanasilər arianlara qarşı.¹ İndi isə Ekkli heç vaxt şən görmürdü, müqəddəs ata bütün şənliyini özgələrə, bu boz, ruhdan düşmiş əhəmiyyətsiz prixoda – Lüsünün ən qəddar düşməninə xərcləyirdi. Ah, qadın bütün bu nüfuzedici özünü dəliliyə vuran sizliliklə dul kişilərə və dini qayğılarla yüklənmiş gənc insanlara necə nifrət eləyir! Bura rusların gəlməsi yaxşı olardı – hər halda, onlar hər cür dini ləğv eləyə bilirlər. Bunu, ümu-

¹ Afanasilər və arianlar – ilkin xristianlıqda müxtəlif cərəyanların nümayəndələri

miyyətlə, yüz il bundan əvvəl ləğv etmək lazım idi. Bəlkə də, yox, bəlkə də, o, bizə öz kefimiz üçün lazımdır, ancaq qoy onunla kimsə özgə adam məşğul olsun. Bütün bunlar Ceki elə ümidsizliyə gətirir ki, bəzən adamın ona lap yazığı gəlir, bax indi də belədir.

On birə on beş dəqiqə qalmış o, nəhayət, gəlir. Məlum olur ki, hansısa aptekdə oturub və yetirmələrilə qeybət eləyirmiş – bu axmaqlar ona hər şeydən danışırlar, onlar hamısı paravoz kimi tüstüldərlər, budur, onların görüşlərdə “nə qədər dərinə” getməyin və bununla bərabər İsanı sevməyin mümkünüyü kimi suallarından o, buzov heyranlığı ilə gəlib çıxır.

Ekkəl dərhal görür ki, qadın qəzəblənib. O, aptekdə çox yaxşı ovqatdaymış. O, uşaqları sevir, onların etiqadları elə adı, elə yüngüldür ki.

Lüsi məlumatlarını ona məzəmmət formasında verir, ancaq onun bütün səyləri əbəsdir, çünkü arvadının axşamı dəhşət içində keçirməsi ehyamlarına nifrət eləyərək sürətlə telefon'a tərəf gedir.

Pulqabısını ağır və sürücülük vəsiqəsi ilə kütləvi kitabxana kartoçkası arasında artıq çoxdan saxladığı telefon nömrəsini tapır – qıfilda cəmi bircə dəfə burulan açarı. Nömrəni yiğarkən fikirləşir ki, açar düzələcəkmi, güzgülü boş gün eynəyi taxmış gənc missis Fosnaxtin sözlərinə inanmaq axmaqlıq deyilmi? Uzaqdakı telefon uzun uğultu verir, sanki, elektrik əhliləşdirilmiş siçan kimi sonsuz uzun naqıl-lər boyu yalnız ondan ötrü qaçırdı ki, lap məqsədin yanında anlaşılmayan metal valla boğuşsun. O dua eləyir, ancaq bu axmaq dua şübhələrlə dolu duadır, Allahı müəmmalı elektri ki özünə tabe eləməyə məcbur eləməsi ona müyəssər olmur. Allah onun mübhəm qanunları qarşısında geri çəkilir. Ümidlər puç olur, o, dəstəyi, sadəcə olaraq, inersiya ilə asmir, sanki, birdən bir-birilə boğuşan uğultular susur, bir-birindən metal ayrılır və Ekkəzin qulaqlarına havanın və işığın naqillərlə getirilmiş güclü dalğası soxulur.

– Alo, – kişi səsidir, ancaq Harrinin deyil. Bu, onun dostunun səsinə nisbətən daha süst və kobuddur.

– Harri Enqstrom burada deyil ki? – Gün eynəkləri onun həyəcanını ələ salır, o başqa yerə düşüb.

– Kimdir?

- Sizinlə Cek Ekkız danışır.
- Hə. Salam.
- Harri, sizsiniz? Tanımadım. Yatırınız?
- Hə, deyəsən.
- Harri, arvadınızın sancıları başlayıb. Onun anası sekizə işləmiş bura zəng vurub, ancaq mən indicə gəlmışəm.
- Ekkız gözlərini yumur, hiss eləyir ki, şiddətli qaranlıq sakitlikdə onun pastorluq fəaliyyətinin əsl mahiyyəti sınığa çəkilib.
- Hə, – onun müsahibi qaranlığın uzaq küncündən piçilti ilə cavab verir. – Mən, əlbəttə, onun yanına getməliyəm.
- Mən bunu çox istərdim.
- Hə, yəqin ki, bunu eləməliyəm. Axi uşaq mənimdir.
- Bəs necə. Orada görüşərik. Bruerdəki müqəddəs İosif xəstəxanasında. Bilirsiniz haradadır?
- Əlbəttə, bilirəm. Ora piyada on dəqiqlik yoldur.
- Bəlkə, dalınızcə gəlim?
- Yox, piyada gedərəm.
- Yaxşı, necə istəyirsiniz, Harri?
- Nədir?
- Sizinlə çox fəxr eləyirəm.
- Burada nə var ki. Boşlayın. Yaxşı. Hələlik.

* * *

Onun qəlbində elə hiss var ki, elə bil, Ekkız onunla torpağın altından danışır. Səsi sərdabədən gələn kimi qalay səsi verirdi. Rutun yataq otağı yarımqaranlıqdır; küçə fənəri alçaqdakı ay kimi kreslonu, ağırlıq altında yüklənmiş çarpayını, Dovşanın telefonun inadla susmaq istəməsini eşidərək, axır ki, üstündən atdığı yiğilmiş mələfəni kölgəyə bürüyür. Üzbəüzdəki kilsənin parlaq, işıqlı xonçapəncərəsindən hələ də işiq gelir, bənövşəyi, qırmızı, göy, sanki, müxtəlif zənglərin səsidir. Onun bədəni – əsəbdən və sümükdən olan bütün bu konstruksiya səslənir və lərzəyə gəlir, gümüşü dəri, sanki, üstdən aşağıya kimi kiçik rənglərlə doldurulub. Maraqlıdır, o yatıb, yoxsa yox, yatıbsa, nə qədər vaxtdır, on dəqiqliq, ya beş saat. Alt paltarını, stuldan asılı qalan şalvarını tapır və geyinməyə başlayır;

əlləri əsir, gözləri qarşısında işıqlaşan çən tərpənir. Ağ köynək ot üstündəki burulub qalmış işildaquş kimi sayırıß. O, barmağını bu yuvaya soxmazdan əvvəl bir saniyəliyə dayanır, onun toxunması ilə bu yuva etibarlı ölü parçaya çevrilir. Dovşan onu qaşqabaqlı, ağırlıq altında əyilmiş çarpayıya sarı aparır.

— Qulaq as.

Adyal altındakı iri qaya parçası cavab vermir. Balışın üstündə yalnız tünd saçlar görünür. O, hiss eləyir ki, Rut oyaqdır.

— Qulaq as. Mən getməliyəm.

Cavab yoxdur. Əgər o yatmayıbsa, telefonda dediyi hər şeyi eşidib, ancaq nə deyib ki? Dovşan ona gəlib çatan duyğudan başqa heç nə xatırlamır. Ağır və lal-dinməz Rut çarpayıda uzanıb, bədəni örtülüdür. Gecə elə istidir ki, bir-cə mələfə bəsdir, ancaq o, "soyuqdur" deyib adyala bürüñüb. Deyəsən, bu, onun dilindən çıxan yeganə sözlərdir. Onu məcbur eləmək lazımlı deyilmiş. Dovşan bilmir bunu niyə elədi, hərcənd ki, ona elə gəlirdi ki, belə lazımdır. Fikirləşirdi ki, birdən qızın xoşuna gələr, yaxud heç olmasa, bu alçalma xoşuna gələr. Əgər o istəmirdisə, niyə yox demədi, hər şey bir yana, Dovşan bunu gözləyirdi. Dovşan barmaqlarının ucu ilə hey onun üzünü tumarlayırdı. Onu yerdən qaldırmaq, əzizləmək, ona təşəkkür eləmək və *bəsdir, sən yenə mənimsən* demək istəyirdi, ancaq heç cür dayana bilmirdi, hey fikirləşirdi: *indi daha bir saniyə də, hələ ki gec deyildi və hər şey bitdi*. Və bu hədsiz iftخارın indiki keçici hissi dərhal da çıxıb getdi. Onu xəcalət hissi bürüdü.

— Arvadım doğur. Mən onun yanında olmaliyam. Biriki saatdan sonra qayidacağam. Mən səni sevirəm.

Mələfəyə bürünmiş bədən və onun altından göz qoyan saçların qırvım ayparası tərpənməzdır. Dovşan onun yatmadığına o qədər əmindi ki, hətta *mən onu öldürmüsəm* fikirləşir. Gülməlidir, bu, onu öldürə bilməz, bunun ölümlə heç bir əlaqəsi ola bilməz, ancaq fikrin özü onu iflic eləyir, ona yaxınlaşmağa, toxunmağa, onu dirləməyə məcbur eləməyə mane olar.

— Rut, mən ora getməliyəm, bu, mənim uşağımıdır, o isə elə axmaqdır ki, təkbaşına bacarmaz. Əvvəlki doğuş dəhşətli dərəcədə ağır olub. Mən orada olmaliyam.

Ola bilsin, bu, fikri ifadə eləməyin ən yaxşı yolu deyil, ancaq o başa salmağa çalışır və Rutun tərpənməməyi onu qorxudur, əsəbiləşdirməyə başlayır.

— Rut, qulaq as. Əgər sən heç nə deməsən, qayıtmayaçağam. Rut.

O, ölü varlıq kimi, yaxud brezentlə örtülmüş avtomobil qəzası qurbanı sayaq uzanıb. Dovşan hiss eləyir ki, əgər o yaxınlaşıb Rutu qaldırsa, o canlanar, ancaq ona təzyiq göstərəndə buna dözə bilmir, hirslenir. Dovşan köynəyini geyir, pencək və qalstukunu kənara atır, ancaq corabラını heç cür ayaqlarına çəkə bilmir — pəncələri yapışqan kimi olub.

* * *

192

Qapı bağlanan vaxt dözülməz ağrının qabarması ağızındaki dəniz suyu tamını yuyub aparır və boğazına elə qatı qəhərlə yığılır ki, boğulmamaqdan ötrü oturmali olur. Görməyən gözlərindən cəhənglərində duzlu damcılarsaxlayan göz yaşları diyirlənir, boş divarlar isə möhkəmlik və reallıq alır. Bütün dünya — ağaclar, günəş, ulduzlar — hər şey əgər iyirmi funt, cəmi iyirmicə funt arıqlaya bilsəydi, birdən yerinə düşərdi, o vaxt on dörd yaşı olanda belə idi, axı bu, cəmənlikdə hər çiçəyi yaradan Allah üçün tama-milə boş şeydir. Ancaq indi ona bu, lazım deyil, indi bili ki, o, keçmişin qalığıdır — zarafatdır, o yalnız bir dəqiqə əvvəl oləni geri qaytarmaq istəyir ki, burada, onun yanında mehriban olmayı bacaran, onu gülə-ciçəyə döndərməyi bacaran, onun əlindən bütün bədənini çıxarmağı bacaran və onu çəkisiz eləməyi bacaran Dovşan olsun. Ona "gözəl Rut" deyirdi, əgər ona indi "əzizim" desə idi, qız cavab verərdi və Dovşan hələ də bu dörd divar arasında qalardı. Yox. Rut birinci gecədən bilirdi ki, onun arvadı daha güclü olacaq, arvadlar öz bildiklərindən bərk yapışırlar, həm də ona çox iyrənc idi — öyümə boğazına yığılır və bütün yerdə qalan qayğıları yuyub aparır. Rut vanna otağına gedir, soyuq plitələrin üstündə diz çökür və unitazdakı suyun sakit ovalına baxır, sanki, su nədəsə ona kömək eləyə bilər. Mümkündür ki, indi qusmayacaq, qız burada, sadəcə olaraq, ona görə durur ki, çılpaq əllərinin unitazın buz

kimi çini qıraqından tutması ona xoş gəlir, Rut qarnındakı əriməyən, onunla qalan ağırlığa öyrəşir və o, yarıqaranlıq vəziyyətə düşərək halının belə pis olması barəsində – bir dostu haqqında fikirləşmiş kimi fikirləşməyə başlayır.

* * *

O, xəstəxanayacaq olan yolun, demək olar ki, hamisini qaçırm. Sammer-stritə qədər bir məhəllə var, sonra kərpic evlərinin və müxtəlif xırda müəssisə və təşkilatların, dəri iyi verən çəkməçi dükanlarının; qaranlıq konditer dükanlarının; pəncərələrində qasırğanın törətdiyi dağıntılarının fotosu olan sığorta kontorlarının; lövhələrdə qızılı hərfli daşınmaz əmlakın satışı kontorlarının; kitab mağazalarının yerləşdiyi Yanqkvistlə Üizer-stritə paralel yolla gedir. Yanqkvist qurum bağlamış daş-divarın sıxışdırıldığı dəmir yolu rels-ləri vasitəsilə salılmış qədim taxta körpüyə dirənir – onlar şəhərin mərkəzinin içindən dərin və qaranlıq dərə boyunca çəkilmiş metal naqillər kimi bir-birinə sarılır və qürubun çəhrayı parıltısından min bir rəngə çalan çay kimi dəmir-yolçular küçəsindəki meyxanaların neon işığını əks etdirir. Aşağıdan musiqi səsi gəlir. Paravoz tüstüsündən qaralmış köhnə körpünün qalın taxtaları onun ayaqları altında taq-qıldayırl. O, balaca qəsəbədə böyüküb və həmişə şəhər xarabalıqlarında kiminsə onu bıçaqla yortacağından ehtiyat eləyib. O, addımlarını yeyinlədir; daş yol genişlənir, avtodayanacaqda sayğaclar və avtomobillər üçün yeni bank görünür – onlardan maşından çıxmadan istifadə eləmək olar – Gənc Xristian İnsanların Assosiasiyalarının qədim binası ilə üzbəüzdə. Assosiasiya ilə qurğuşun pəncərələri Bibliya səhnələrinin əksi istiqamətini göstərən əhəng kilsə yerləşən döngəni qısa yolla kəsir. Heç cür onların nəyi təsvir etdiklərini dərk eləyə bilmir. Assosiasiyanın hündür pəncərələrindən bilyard şarlarının taqqılıtışı gəlir, yerdə qalan digər məsələlərdə binanın hündür divarı hayat əlaməti bildirmir. Yandakı şüşə qapıdan qoca zəncinin akvariumdakı kimi yaşıl rənglə işıqlanmış dəhlizi necə süpürdüyü görünür. İndi Dovşanın ayaqları altında hansısa ağacın ətli tumları qalır. Tropik bitkilərdə olduğu kimi ensiz yarpaqlar tünd-sarı səma fonunda qara mizraq

kimi gözə dəyir. Yəqin, bu ağacları Çindən, Braziliyadan, ya da hansısa başqa yerdən gətiriblər, özgə cür o, hisə və zəhərli buxarlanmaya dözməzdi. Müqəddəs İosif xəstəxanasının avtodayanacağında – zolaqlı asfalt kvadratda belə ağaclar əkilmışdır və onların təpələri üzərində, tutqun – açıq fəzada o, ayın qəmgin üzünü görür, bir saniyəliyə dayanır və onunla söhbətləşir, donub-qalmış kimi özü-nün asfaldakı qısa, əyri, kölgəsində dayanır ki, baxışlarını onun od kimi dəri altındaki ürəyində yerləşən daşı metal parıltısı ilə əks olunan bu səma daşına qaldırsın. *Bunu elə ki, hər şey yaxşı olsun*, o, aya yalvarır və arxa qapıdan içəri girir.

O, efir qoxusu verən linoleum döşənmiş gözləmə otağındaki masaya yaxınlaşır.

– Enqstrom, – o, yazı makinası arxasında oturmuş rahibəyə deyir, – mənim arvadım burada olmalıdır.

Paltaryuyanlardakı kimi koppus sadə fizionomiya kətan şəbəkə ilə köbələnmişdir, sanki, dəyirmi formada bişirilmiş tortdur. O, kartotekaya nəzər salır və təbəssümlə cavab verir: "Hə".

Yanaqlarının kök balışları nazik metal sağanaqlı balaca eynəyini saxlayır.

– Siz burada gözləyə bilərsiniz, – qadın çəhrayı rəngli diyircəkli qələmlə görsədir. Onun ikinci əli yazı makinasının yanındadır, qara təsbehin ipində Dovşanın haçansa Milad bayramında Cenisə bağışladığı taxta yava boyunbağısı böyüklüyündə muncuq salınıb. O dayanıb və "o, burada artıq neçə saatdır, siz harada idiniz?" sualını gözləyərək rahibəyə baxır. O, təsəvvürünə gətirə bilmir ki, qadın onun burada peyda olmasını çox təbii hal kimi qəbul eləyər. Qadının heç vaxt günəşi görməyən solğun ağ əlləri onun baxışları altında masanın üstündən götürülüb dizi üstünə qoyulan təsbehə oxşayır.

Otaqda artıq iki kişi oturub. Bura əsas qəbul otağıdır – adamlar girib-çıxırlar. Dovşan xromlu dirsəkaltısı olan süni dəri çəkilmış kresloda oturur, metal və həyəcanlı səssizliyin təmasından ona elə gəlməyə başlayır ki, polis məntəqəsin-dədir, həmin bu iki nəfər isə onu nümayışkarana şəkildə görməyən polislərdir. O, əsəbi halda masanın üstündəki jurnalı götürür. Bu, "Riders daycest" formatlı katolik jur-

nalıdır. O, kilsə mülkiyyətini müsadirə eləmiş VIII Henrixin hüquqi cəhətdən qeyri-qanunu aktından qəzəblənmiş bir ingilis hüquqşünasının necə Roma katolik etiqadına keçməsi və nəticədə rahib olmasından bəhs eləyən hekayəni oxumağa çalışır. İki kişi piçildaşır, yəqin, onlar ata-oğuldurlar. Balaca hey əllərini ovuşdurur və böyüyün piçiltisina cavabı başı ilə təsdiqləyir.

Ekkələ içəri girir, o, gözünü qırpir, ağ yaxalığından sümüklü boynu görünür. Masa arxasında oturan rahibə ilə salamlaşarkən onun adını çəkir – Bernard bacı. Dovşan qalxır, onun ayaqları pambıq kimidir. Ekkələ ona yaxınlaşır. Qaşları arasındaki tanış qırışlar xəstəxana işığında sərt görünür. Alnında bənövşəyi xətlər həkk olunub. Başını qırxdırıb; başını çevirən vaxt qulaqların üstündəki təmiz qırılxılmış yastı səth göyərçinin boynundakı göyümtül lələk kimi parıldayırlar.

– O, mənim burada olduğumu bilir? – Dovşan özünün də piçilti ilə danışdığını heç cür gözləmirdi. O, ikrəhla özünün qorxudan kallaşmış səsini eşidir.

– Xahiş eləyərəm ona bildirsirlər, əgər hələ huşu üstündədirse, – Ekkələ elə bərkdən cavab verir ki, piçildəşan kişilər başlarını qaldırırlar. O, Bernard bacıya yaxınlaşır. Rahibə qadın gap eləməyə şaddır, ikisi də gülür: Ekkələ Dovşana yaxşı tanış olan təəccübülu qəhqəhəsi, Bernard bacı isə fleyta kimi nazik qız zənguləsilə – onların səsini bir qədər üzlərinin ətrafını sarmış nişastalı büzmələr batırır. Ekkələ masadan uzaqlaşlığı vaxt o, parça ilə sarılmış dirsəyinin yanında dayanmış telefonun dəstəyini qaldırır.

Ekkələ geri qayıdır, onun üzünə baxır, ah çəkir və elə görkəmlə siqaret təklif eləyir ki, sanki, bu, peşman olmuş günahkara verilən həbdir və Dovşan onu qəbul eləyir. Uzun ayların gözləməsindən sonra birinci qullabdan əzələləri zəifləyir və o, məcbur olur otursun. Ekkələ onun yanında bərk stulda oturur və söhbətə başlamağa heç bir cəhd göstərmir. Dovşan qolfdan başqa onunla nə haqqında danışacağıni bilmir və tüstülenən siqaretini yönəmsiz şəkildə sol əlinə alaraq dini olmadığına əvvəlcədən əmin olduğu daha bir jurnalı masanın üstündən götürür: “*Seterdey ivning post*”. Jurnal, fotoya baxanda italyan olduğu bilinən müəllifin

arvadı, dörd uşağı və *qayınanası* ilə üç həftə Kanadanın Qayalı Dağlarında kreditə götürdükləri kiçik təyyarənin alınmasına verdikləri ilk üzvlük haqqı sayılmasa, cəmi yüz iyirmi dollara vaxt keçirmələri haqqında danışdığı səhifədən açılır. Dovşanın fikirləri sözlərlə heç cür bir səviyyədə ola bilmir, onlar hey səhifədən sözüllüb düşürlər, tufan kimi şütyür, qol-budaq atır, qışqıran Cenisi, qan gölməçəsi içərisində körpənin başını, Cenisin gözləri qarşısında dayanan kəskin mavi rəngli işığı əks etdirən kiçik, tutqun mənzərələrlə bəzənir. Ekkilz dediyi kimi, *əgər onun huşu üstündədirse*, cərrahın qırmızı rezin əlcəkli əlləri, tənzif maskası və Cenisin uşaq burun pərələrinə bənzər burnu, onlar onun burada hər tərəfdən hiss etdiyi antiseptik iyi udaraq genişlənir, ağıardılmış divarlarda qaçısan iy – qan, qusmaq yuyuntularının iyi, o iy ki yuyurlar, yuyurlar amma vedrənin səthindən çəkilmir, ona görə ki, ora yenə qusaq ilə doldurulur (bununla belə, siz özünüzü bağışlar dərəcədə əks apardınız, mənə toxunmayın) və avtomobil alverçisinə xas olan ağayanalığın – nəzakətin mexaniki refleksindən ibarət olan mürəkkəb təbəssüm bağışlayaraq qəbul otağından çıxışa keçir.

Yuyulub təmizlənmə içalatlarının iynini götürmür, çünki biz dönə-dönə onu öz nəcisinizlə dolduracağıq. Ona elə gəlir ki, Cenis, yaxud uşaq onun günahı üzündən mütləq oləcək. Onun günahı – qaçmaq, amansızlıq, təbiyəsizlik, şöhrətpərəstlik, doğum püskürmələrində həyata keçirilən qara laxtanı kənara tullamaqdan, təxirə salmaq, geri qaytarmaq, mükəmməlliyyin üstündən qələm çəkməkdən ötrü sıxılsa da, yanında oturan ruhaniyə tərəf dönmür, bunun əvəzində isə dönə-dönə əla qızardılmış forel haqqındakı eyni frazanı təkrar-təkrar oxuyur.

Onun qorxu ağaçının ən uzaq budağında Ekkilz, qara quş gözə dəyir, o, jurnalların səhifəsini xışıldadır və öz-özünnə qasqabaqlı sir-sifetini turşudur. O, Dovşana qeyri-real görünür; ona duyğularının hüdudlarından kənarda olan hər şey qeyri-real görünür. Ovuclarında nəyinsə onu iynələdiyini hiss eləyir, nəsə onun gah ayaqlarını, gah da peyserini sıxır. Uşaq vaxtı məktəbə gecikəndə Cekson-roudlı qaçlığı vaxtdakı kimi qoltuqlarının altı qaşınır.

– Onun valideynləri haradadırlar? – Ekkildən soruşur.

– Bilmirəm, – Ekkız təəccüblə cavab verir. – Tibb bacısından soruşaram. – O, ayağa qalxmaq üçün səy göstərir.

– Yox-yox, siz Allah, yerinizdə oturun.

Ekkızin özünü aparması Harrini hırsıləndirir – elə fikirləşmək olar ki, o, buranın yiyesidir. Harri diqqəti cəlb eləmək istəmir, Ekkız isə səs-küy salır. O, jurnalın səhifələrini elə enerji ilə çevirir ki, onlar şaqqlıdayır, sanki, kimsə portaqal dolu yeşikləri sindirir və jonqlıyor kimi siqaret kötüklərini ətrafa tullayırlar.

Qəbul otağına ağ xalatlı bir qadın girir – rahibə deyil və Bernard bacıdan soruşur:

– Siz təsadüfən burada mebel polituralı banka görməyibsiniz? Onu heç yerdə tapa bilmirəm. Yaşıl bankadır, yuxarısında hələ düymə kimi belə hoqqası da var, onu basırlar – köpük atır.

– Yox, gözəlim.

O, bankanı axtarmağa gedir, bir dəqiqədən sonra qaydırıv və elan eləyir:

– Bilirsınız, bu ləp kainat tapmacasıdır.

Qazanların, arabaların və qapıların taqqıltısı altında gün gecə olur, gecə isə növbəti gün. Bernard bacını başqa, çox qoca göy tumanlı rahibə əvəz eləyir. O, sanki, müqəddəsliyin pillələri ilə dırmaşaraq səmada dayanır. Piçıldısan kişilər masaya yaxınlaşır, nəsə soruşur və suyu süzüləsüzülə gedirlər. Dovşan Ekkızlə ikilikdə qalır. Dovşan xəstəxananın dərin lal-dinməz labirintindən öz körpəsinin qışqırığını eşitməkdən ötrü eşitmə qabiliyyətini toplayır. Ona hey elə gəlir ki, guya, onu eşidir – ayaqqabı çırlıtsını, küçədəki it hürüşünü, xəstə baxıcı qadınların gülüşlərini – bu səslərin hər hansı biri onu aldatmaq üçün kifayətdir. O şübhə eləyir ki, Cenisin əziyyətlərinin bəhrəsi az da olsa insan səsləri yarada bilər. Onda əminlik yaranır ki, bu, nəhəng yırtıcı olacaq, onun özünün yaratdığı nəhəng yırtıcı. Bütün həyatı ona mənəsiz qrotesk poza, magik eti-qaddan məhrum olan rəqs kimi görünür. *Allah yoxdur; Cenis ölü bilər* – bu fikirlərin hər ikisi eyni vaxtda, eyni ləng dalğa ilə gəlir. Ona elə gəlir ki, guya, suyun altına düşüb, şəffaf selik toruna ilişib, onu, özünün, qadınların zərif bədənlərinə atdığı həmin püskürmələrin kabusları tutur.

Onun dizi üstündəki barmaqları yorulmadan yapışqanlı sapları bir-birindən ayırrı.

Meri Enn. O, yorğun və gərgin, ancaq oyundan sonra tənbəl güclə dolu halda onu məktəbin əsas girişinin pillələri üstündə tapır və onlar ağı noyabr dumani içində çürüyən yarpaqların üstü ilə onun atasının avtomobilinə tərəf gedirdilər, istilikverəni işə salmaq, dayanmaqdan ötrü harayasa gedirdilər. Qızın bədəni – isti yuvalarla dolu qollu-budaqlı ağaçdır, ancaq bu, həmişə ağciyərlik duyğusudur. Sanki, qız özünə inanmır, o işə ondan da artıq inanmır; o – qalibdir. Dovşan onun yanına qalib kimi gəlirdi və bu hiss sonra həmişə onda çatışmırı. Qadın da eynilə beləcə, hamidan yaxşı idi, cünki, Dovşan onunla başqlarına nisbətən daha çox dərinə gedirdi. Hərdən gimnastika zalındaki adamı kor eləyən işiq onun tərdən yanan gözlərində onları avtomobilin yumşaq boz tavanı altında gözləyən iğtişaşlı intizarında qatlaşırı və onlar orada görünümələrinə bənd idilər ki, indicə qurtarmış oyunun parlaq şəfəqi onun qabaq şüşədə yağış zolaqları kölgəsilə cızılmış hamar dərisində özünü göstərsin. Buna görə də bu qəhbələr onun fikirlərində birləşirdilər. Qız, o, orduda olan vaxt ərə getdi; anasının məktubundakı postskriptum onu sahildən itələdi. O, həmin gündən dalğaların iradəsi ilə üzməyə başladı.

Ancaq indi o, sevinc duyurdu; sürtülmüş xrom dirsəkaltı kresloda oturmaqdə bütün bədəni qıç olmuşdu, siqaret dən ürəyi bulanır, ancaq öz qızını xatırlayarkən sevinc duyur və ürəyinin qanı Ekklin səsinin itələyib sindirdiği böyük, nazik vazasına sevinc töküür.

– Mən Ceki Yensenin məqaləsini əvvəldən axıracan oxudum, ancaq hələ də nə demək istədiyini anlamıram, – Ekkil deyr.

– Nə?

– Ceki Yensenin məqaləsi onun beysbolu nə üçün atmaq niyyətində olması haqqındadır. Mənim başa düşdüyümə görə, beysbolçu ilə ilahiyyatçıların problemləri elə eynidir.

– Evə qayıtmağın vaxtı deyilmə? Saat neçədir?

– İkiyə qalib. Əgər etiraz etmirsinizsə, qalmaq istərdim.

– Qorxmayın, qaçmaram.

Ekkzl gülür, oturmağında davam edir. Onun Harridə oyatlığı ilk təəssürat – tərslik olmuşdu və indi dostluq elədiyi müddət ərzində onun haqqında öyrəndiyi hər şey siliñib getdi, o, yenidən əvvəlkinə qayıtdı.

– Bu yaziq, Nelsonu doğanda on iki saat çəkdi, – Dovşan ona deyir.

– İkinci doğuş, adətən, yüngül olur, – Ekkzl saata baxıb deyir. – Hələ heç altı saat keçməyib.

Hadisələr bir-birini qovur. Missis Springer imtiyazlılar üçün olan otaqdan çıxır; o, Ekklzə zabitə ilə başını tərpədir və gözünün ucu ilə Harriyə baxarkən geyilib köhnəlmış zolaqlı tuflidəki xəstə ayaqları büdrəyir. Ekkzl qalxır, onunla birlikdə qapıdan çıxır. Bir müddətdən sonra ikisi də əynində xırda düyünlü qalstuk və təzə ütülənmiş köynək olan mister Springerlə birlikdə qayıdır. O, qumaoxşar biğini elə tez-tez vurdurur ki, üst dodağı sanki kirpiləşib.

– Hello, Harri, – deyir o.

Harrinin mövcudluğunun qadının əri tərəfindən olan bu etirafı, şübhəsiz ki, Ekkzin onlarla apardığı söhbətə baxmayaraq, qarını Harriyə sarı dönməyə və:

– Cavan oğlan, əgər siz quzğun kimi burada onun öləcəyi ümidiłə oturursunuzsa, geri qayida bilərsiniz, çünkü o, sizsiz yaxşıca kecinib və bundan sonra da sizsiz ötüşər.

Ekkzlə Springer onu tələsik qəbul otağından çıxarırlar, qoca rahibə isə onlara baxıb öz masası arxasından necəsə qəribə şəkildə gülümsəyir. Bəlkə, o kardır? Missis Springerin tənələri Harrini hər cür təhqir eləməyə çalışsa da, haradasa sabun qoxulu xəstəxana divarlarından kənarda baş verən dəhşətli hadisəyə müəyyən dərəcədə uyğun gələn birinci mülahizə idi. Qadının sözlərinə kimi ona elə gəlirdi ki, guya, o, Cenisin doğuş ağrılarının qaza bənzər günəşin ətrafında fırlanan ölü planetdə tək qalıb; Cenisin qışqırıqları, qoy bu lap nifrat qışqırıqları olsun, onun tənhalığını yuyub aparmışdır. Cenisin ölümü haqqında sözə bürünmüş tükürpərdici fikir dərhal öz ağırlığını itirdi. Cenisdən ölümün qəribə nəfəsi gəlirdi – bunu missis Springer də duymuşdu və onun bunu missislə bölməyi Dovşana bütün dünyada kimləsə olan ən qiymətli əlaqə kimi görünür.

Mister Springer qayıdır, kürəkənindən arvadına görə üzr istəməkdən (axı biz sizinlə birlikdə kişiyik) də qalmaq.

Kimlə? Bundan belə “o” sözünün ikinci mənə kəsb eləməsi vəziyyəti Harrini qorxudur. Dünya mürəkkəbdır.

Ay səni, vecəyaramaz, Harri bu fikri özündən qapıya tərəf tolazlayib düşünür, ay səni gəda. Bunlar hamısı hara gedirlər? Haradan gəlirlər? Niyə heç kim dincələ bilmir? Ekkilz qayıdır, ona daha bir siqaret verir və təzədən gedir. Siqaretdən mədəsində qıcqırma başlayır. Boğazında bütün gecəni ağızlaçıq yatdığı vaxt olan duyğu var. Onun özünün üfunətlü nəfəsi vaxtaşını burnuna dəyir. Sinəsi təkər kimi və xalatının cibləri öndə saxladığı təsəvvürəgelməz xırda yumşaq əlləri olan doktor inamsız halda qəbul otağına girir.

– Mister Enqstrom? – O, Harriyə müraciət eləyir. – Mən doktor Krouyam.

Harri onu heç vaxt görməyib, birinci uşaqlarını başqa həkim tutmuşdu, ancaq o doğuş ağır keçmişdi və atası Cenisə bu həkimi məsləhət bilmişdi. Cenis ayda bir dəfə onun yanına gedirdi və onun necə nəzakətlı olduğundan, əllərinin yumşaqlığınından və hamilə qadının hissələrini necə incəliklə başa düşməsindən yorulub-usanmadan danışındı.

– Təbrik eləyirəm. Sizin gözəl balaca qızınız oldu.

O, əllərini Harriyə elə cəld uzadır ki, Dovşan heç lazımı qaydada durmağa belə macal tapmir, ona görə də bu yenilikçi yarıyeyilmiş vəziyyətdə canına hopdurur. Doktorun təmizlənmiş çəhrayı fizionomiyasındaki mikrobsuz maskasının ipi açılıb və solğun, ətli, əriyib yayılan dodaqlarını göstərərək qulağından sallanır. Dovşan gözlənilməz “qızınız” sözünə rəng və forma verməyə çalışır.

– Hə? Hər şey qaydasındadır?

– Yeddi funt on unsiya. Arvadınızın huşu həmişə üstündə olub və doğusdan sonra körpəni bir dəqiqəliyə götürdü.

– Nə danışırsınız? Götürdü? O necədir... ona çox ağır oldu?

– Yo-o-x, hər şey normal keçdi. Əvvəlcə spazmaları oldu, sonra, sonra hər şey normal keçdi.

– Bu əladır. Çox sağ olun. Oy, aman Allah, çox sağ olun.

Krou inamsız təbəssümlə gülümsəyərək onun yanında dayanır. O, dünyanın dibsizliyindən qalxıb açıq havada

kəkələyir. Necə qəribədir – o, sonuncu bir neçə saatı Cenisə, Harrinin özünün haçansa olduğundan daha yaxın olub, həkim qadının lap köklərində qurdalanıb, ancaq oradan nə sərr, nə lənət, nə də xeyir-dua çıxarıb. Harri dəhşət içində gözləyir ki, doktorun gözlərindən indicə şimşek çaxacaq, ancaq Krounun nəzərlərində heç bir qəzəb yoxdur. Heç qınama da. Görünür Harri onun üçün vur-tut düşünmədən atlığı toxumu bütün ömrü boyu biçməyə çalışdığı kişilik borcunun az-çox yerinə yetirmiş hissəsin-dəki nümunələrdən daha biridir.

– Onunla görüşə bilərəmmi? – Harri soruşur.

– Kimlə?

– Mənim... mənim arvadımla.

– O, əlbəttə, – yumşaq və mədəni Krou sanki, hətta təəccübəninib ki, Harri ondan icazə istəyir. O, sözsüz ki, hər şeyi bilir, ancaq görünür, Harri ilə bəşəriyyət arasında möhkəm pərçimlənmiş günah uçurumunu unutmuşdur.

– Fikirləşdim ki, siz qız haqqında danışırsınız. İstərdim ki, sabahacan gözləyəsiniz, o vaxt qəbul saatları olacaq, indi onu sizə göstərəcək xəstə baxıcısı burada yoxdur. Ancaq arvadınızın huşu üstündədir, artıq sizə demişəm. Ona ekvanil dozasi vermişik. Bu, olsa-olsa yalnız trankvilizatordur. Meprobomat. Deyin, – o başdan-başa çəhrayı dəri və təmiz paltarda sakitcə Harriyə tərəf hərəkət eləyir, – əgər onun yanına əvvəlcə anası gırsə, etiraz eləməzsiniz ki? O, bütün gecəni başımızı xarab eləyib.

Doktor *ondan* xahiş eləyir, ondan – qaçan adamdan, vələdüzzinadan, qəddarın birindən. O, yəqin ki, kordur. Ancaq ola bilsin, insan ata olduğu vaxt hamı onu bağışlamağa hazır olur, çünkü bu, əslində yeganə şeydir ki, yer üzündə onun naminə yaşıyırıq.

– Əlbəttə. Qoy getsin.

– Sizdən əvvəl, ya sonra?

Harri tərəddüd eləyir, ancaq missis Springerin ona, onun boş planetində necə gəlib dəyidiyi xatırlayır.

– Əvvəl de olar.

– Təşəkkür eləyirəm. Çox gözəl. O, bundan sonra evə gedə bilər. Biz onu tez buraxarıq. Hamısı on dəqiqədən çox vaxt aparmayacaq. İndi xəstəyəbaxanlar arvadınızı hazırlayırlar.

– Əla. – Harri necə sözəbaxan olduğunu göstərmək üçün oturur, dərhal da yenidən ayağa qalxır. – Sağ olun. Çox sağ olun. Başa düşmürəm, siz həkimlər bütün bunları necə eləyirsiniz.

– O, özünü çox gözəl apardı, – Krou çıynını çəkir.

– Birinci uşağı doğanda mən qorxudan, az qala, dəli olmuşdum. Bu, əbədiyyət qədər uzanmışdı.

– Harada doğmuşdu?

– Başqa xəstəxanada. Homeopatların yanında.

– Aha!.. – və cəhənnəmə enən və oradan göy gurultusu gətirən doktor rəqib xəstəxana haqqında fikirləşərkən gözlərindən nifrət qıqlıcmıları atır, tərtəmiz başını cidd-cəhdələ yırğalayıv və beləcə də uzaqlaşır.

Ekkil məktəbli kimi gülümşəyərək otağa girir, ancaq Dovşan diqqətini onun axmaq fizionomiyasına heç cür yönəldə bilmir. Ekkil şükran ibadəti eləməyi təklif edir və Dovşan küt-küt başını tərpədib razılaşır. Ona elə gəlir ki, ürəyinin hər döyüntüsü geniş aq divarda yastılanır. Gözlərini yuxarı qaldırdığı zaman ona elə gəlir ki, gözüñə görünən hər şey həyatla elə doludur ki, bu an torpaqdan qopacaq. Onun xoşbəxtliyi – yuxarı pilləsindən daha yuxarı atılmaq istədiyi asma nərdivandır, çünkü belə lazımdır.

Krounun xəstəyə baxanlarının Cenisi “hazırlamaq” barədə dediyi frazalar qəribə səslənirdi, sanki, söhbət May Kralıçasından¹ gedirdi. Arvadının yanına, palataya apardıqları vaxt onu ləçək-ləçək lentdə, çarpayısının söykənəcəyində isə kağız güllər əkkilində görəcəyini gözləyirdi. Ancaq qarışındaki iki hamar mələfə arasında, hündür metal çarpayıdakı elə əvvəlki Cenisdir. O, üzünü Dovşana çevirir və deyir:

– Görün kim gəlib.

– Salam, – Dovşan dillənir və bunu çox zərif şəkildə eləməyə çalışaraq onu öpməkdən ötrü bir az da yaxına gəlir. Dovşan ona sarı şüşə gülə tərəf əyilən təhər əyilir. Cenisin ağızından şirin efir qoxusu ətrafa yayılır. Dovşan təəccübənir ki, o, əllərini mələfənin altında çıxarıır, onun başından tutur və üzünü öz yumşaq, efirlə dolu ağızna sıxır.

¹ May bayramının kralıçası seçilmiş (mayın birinci bazar günü keçirilən xalq bayramı) ən gözəl qız: gül çələngi ilə tac qoyulur.

- Ehtiyatlı ol, – deyir Dovşan.
– Mənim ayaqlarım yoxdur, – o bildirir. – Elə gülməlidir ki.

Onun saçları möhkəmçə, xəstəxana qaydasınca düyülənib, üzündə heç bir kosmetika yoxdur. Balaca başı balığın üstündə qaralır.

– Ayağın yoxdur? – Dovşan aşağı baxır və görür ki, o, tərpənməz V hərfi şəklində yastılanaraq mələfə altında uzanıb.

– Axıra yaxın mənə onurğa beyni anesteziya, ya da adı necədir, onu verdilər və heç nə hiss eləmədim. Sadəcə olaraq, uzanmışdım və onların necə “basın” demələrini eşidirdim, sonra birdən görürəm ki, bu körpəcə qırış-qırış qızçıqaz – onun sıfəti ay kimi dəyirmi idi – hirsələ mənə baxır. Anama dedim ki, o, sənə oxşayır, ancaq arvad heç eşitmək belə istəmir.

– O, mənim üstümə qışqırkı.
– Mən istəmirdim onu buraxsınlar. Onu görmək istəmirdim. Səni görmək istəyirdim.

– Məni? Niyə, balası? Mən belə donuzluq eləyəndən sonra?

– Heç nə eləmeyibsən. Mənə dedilər ki, sən buradasan və mən hey fikirləşirdim ki, bu, sənin uşağındır, mənə elə gəlirdi ki, səni doğuram. O qədər efir udmuşam ki, elə biliyəm harasa uçuram, ayaqlarım isə yoxdur. Hey danışmaq istəyirəm. – O, əllərini qarnının üstünə qoyur, gözlərini yumur və gülümsəyir. – Mən tamamilə sərxoşam. Bax gör necə yastiyam.

– İndi sən həmin çımrəlik palterini geyə bilərsən, – Dovşan təbəssümlə deyir və onun efir hopmuş çərənləmə axınlına qoşulub özünü elə hiss edir ki, sanki, onun da ayağı yoxdur, nişastalanmış mələfələr və steril səthlər boyunca iri təmizlik dənizində sübhə kimi arxası üstə üzən köpük kimi yüngüldür. Qorxu və təəssüf əridi, minnətdarlıq isə o qədər işişdi ki, artıq onun iti bucaqları yoxdur. – Doktor dedi ki, aferin sənə.

– Boş şeydir. Heç elə şey yoxdur. Mən özümü dəhşətli dərəcədə pis aparırdım. Bağırrırdım, anqırrırdım ki, əllərini yığışdırırsın. Ancaq hər şeydən pis o idi ki, bu bədheybət qoca rahibə mənim başımı quru ülgüclə qırxmağa başladı.

– Yaziq Cenis.

– Yox, bu, əla oldu. Mən qızın ayaqlarında neçə barmaq olduğunu saymaq istədim, ancaq başım elə gicəllənirdi ki, bacarmırdım, ona görə də onun neçə gözü olduğunu saymağa başladım. Məlum oldu ki, ikidir. Biz qız istəyirdik? De ki, istəyirdik.

– Hə, mən istəyirdim. – Dovşan birdən başa düşdü ki, bu doğrudur.

– İndi mənim Nelsonla sənə qarşı müttəfiqim olacaq.

– Nelson necədir?

– Ü-u, bütün günü bircə şey bilir ki, atam bu gün gələcək – soruşur. Məni o qədər boğaza yiğib ki, yazıq uşağı qayıyla döyməyə hazır idim. Mənə bunu xatırlatma, həddən artıq ağırdır.

– Ay səni, – Dovşan dillənir və mövcud olduğuna qətiyyən şübhə etmədiyi göz yaşları onun burnunun üstünü yandırır. – Özüm inanmırıam ki, bu, mən idim. Bilmirəm niyə getdim.

Cenis başını balışa bir az da soxur və geniş təbəssüm onun yanaqlarını səyridir.

– Mənim uşağım oldu.

– Bu gözəldir.

– Sən qəşəngsən. Hündürsən, – Cenis gözlərini yumub danışır və gözlərini açanda onlar hansısa fikirlə doludur: o, heç vaxt onların belə parıldadığını görməyib. Cenis piçildayır: – Harri, o biri çarpayıda yatan qonşum bu gün evə getdi, sən sonra sakitcə pəncərədən gəl bura gir və bütün gecəni uzanıb bir-birimizə cürbəcür əhvalatlar danışaq. Yaxşı? Elə bil, ordudan, yaxud daha haradansa qaydıbsan. Sənin çıxmu qadının olub?

– Məncə, indi sənə uzanıb yatmaq lazımdır.

– Yaxşı, bunun əvəzində sən məni daha çox sevəcəksən, – o gülür və tərpənməyə cəhd eləyir. – Yox, mən pis heç nə demək istəmədim, sən yaxşı oynassan, sən mənə uşaq veribsən.

– Nəsə həddən artıq diribaşsan, indi sənə belə şeylər haqqında düşünmək belə olmaz.

– Sən belə hesab eləyirsən. Səni mənimlə uzanmağa dəvət eləyərdim, ancaq çarpayı elə ensizdir ki, u-u-u-u...

– Nə?

- Mən dəhşətli dərəcədə limonad isteyirəm...
 - Elə gülməlisən ki.
 - Sən gülməlisən. Qız isə mənə elə hırslı baxırdı ki. Rahibə qarı qapı boşluğununu qanadları ilə doldurur.
 - Mister Enqstrom. Vaxtdır.
 - Məni öp, – Cenis deyir. Qadın onun sıfətinə toxunur və Dovşan əyilib yenə efir iyini özünə çəkir: qızın ağızı isti bulud kimiidir, o, birdən açılır və Cenis Dovşanın alt dodağını dişləyir: – Getmə!
 - Tez qayıdacağam. Sabah yenə buradayam.
 - Səni sevirəm.
 - Qulaq as. Mən səni sevirəm.
- Ekkız onu qəbul otağında gözləyir.
- Hə, o necədir?
 - Gözəldir.
 - Siz qayıdacaqsınız ora... m-m-m... olduğunuz yerə?
 - Yox. – Harri dəhşət içində cavab verir. – Heç bir vəchlə. Bacarmaram...
 - Bəlkə, bizə getmək isteyirsiniz?
 - Qulaq asın, sizə aziyyət verdiyim bəsdir. Valideynlərimin yanına gedə bilərəm.
 - İndi onları oyatmaq çox gecdir.
 - Yox, sizə bu qədər narahatlıq verə bilmərəm. – O artıq dəvəti qəbul eləməyi qərara alıb. Sümükləri pambıq kimiidir.
 - Heç bir narahatlıq yoxdur, axı sizə həmişəlik bızdə qalmağı təklif eləmirəm, – Ekkız deyir. Uzun gecə Dovşanın əsəblərinə təsir göstərməyə başlayır. – Yerimiz çoxdur.
 - Okey, okey. Yaxşı. Sağ olun.

Onlar Maunt Cacda tanış şose ilə qayıdırılar. Yol bu saat boşdur, hətta yük maşınları da yoxdur. Gecədən xeyli keçsə də, səma qara yox, nəsə qəribə boz rəngdədir. Harri dinmədən qabaq şüşəyə baxır; onun bədəni, canı donub-qalıb. Kələ-kötür şose qarşılırında açılan böyük, geniş, düz yol kimi görünür. O, heç nə istəmir – təkcə bu yolla irəliləmək.

Pastorluq yatır. Ekkız onu yuxarı, örtüyünün üstündə firça olan çarpaylı otağa aparır. O, sakitcə vanna otağına keçir, sonra alt paltarını çıxmadan mümkün qədər az yer tutmağa çalışaraq xışıldayan təmiz mələfə altında yumaq kimi yumrulanıb yatır. Çarpayının kənarında

uzanıb tısbığa çanağına çekilən kimi yuxuya gedir. Bu gecə yuxu – onun ayıq ruhunu ələ keçirməli olan qaranlıq kabuslar səltənəti yox, öz daxilində olan, özünün sürükləndiyi, yağışın sanki, ayi kimi caynaqları ilə pəncərəni cırmaqladığı mağaradır.

Günəş işığı, qoca təlxək, otağı ağızbaağız doldurur. İki çəhrayı kreslo tüllə örtülmüş pəncərənin hər iki tərəfindədir, oradan süzülən işiq pırtlaşıq düşmüş yazı masasıının üstünə yağlovca kimi yaxılıb. Masanın üstündə çəhrayı paltarlı qadın portreti var. Qadın səsi qapını döyür.

– Mister Enqstrom. Mister Enqstrom.

– Hə, hə, – o, xırıltılı səslə hay verir.

– Artıq birə iyirmi dəqiqə işləyib. Cek tapşırıdı sizə deyim ki, xəstəxanada qəbul saatları birdən üçə kimidir.

O, Ekklin arvadının kövrək səsini tanır. Frazanı elə bitirir ki, sanki, indicə: *sizin mənim evimdə nə itiniz azıb* sözlərini əlavə eləyəcək.

– Hə? Okey. Mən bu saat.

O, dünən geydiyi kakao rəngli şalvarını əyninə çəkir, bütün xoşagəlməz çirkli duyğulu şeylərini, tuflisini, corabalarını və köynəyini özü ilə vanna otağına aparr və onları əyninə keçirmək lazımlı gələcəyi vaxtı bir dəqiqə ötürürək onları bir az da havaya verir. O, suyu hara gəldi sıçratsa da, hələ də tamam yuxulu halda onları vanna otağından çıxarıır və aşağı ayaqyalın, maykada düşür.

Ekklin balaca arvadı onu öz iri mətbəxində gözləyir. Onun bu dəfə əynində xaki rəngdə şort, yay çəkmələrin-dən boyanmış dirnaqları görünür.

– Necə yatmışınız? – qadın soyuducunun qapısı arxasından soruşur.

– Ölüm yuxusu ilə. Heç yuxu da görməmişəm.

– Təmiz vicdan bu deməkdir, – o deyir və portağal şirəsi olan stəkanı eleqant cingilti ilə masanın üstünə qoyur. Dovşana elə gəldi ki, qadın onu tək maykada gör-dükə tez üzünü çevirdi.

– Xahiş eləyirəm, narahat olmayıñ. Bruerdə ağızıma bir şey ataram.

– Sizə qayğanaq bişirmək və sairə fikrində deyiləm. Buğda yarması xoşlayırsınız?

– Həddindən artıq.

– Çox gözəl.

Portağal şirəsi onun ağızındaki pambığın bir hissəsini yandırır. Dovşan onun ayaqlarını nəzərdən keçirir – qadın masanın üstünə qab-qacaq yiğdiyi vaxt dizləri altındakı ağ damarları oynayır.

– Freydin işləri necədir? – Dovşan soruşur. Bilir ki, bu, pis qurtara bilər, – əgər o, qadına həmin axşamı xatırlatsa, yanacağına necə şappıldatmağını da xatırladacaq, ancaq missis Ekklzin yanında onda məzəli hisslər yaranır, elə bil, burada ev yiyesidir və buna görə də ipə-sapa yatmir.

Qadın dili lə yan dişlərini yalayaraq ona tərəf dönür, bundan ağızı əyilir və onu düşüncəli soyuq baxışlarla süzür. Dovşan gülümşəyir – belə ifadə, guya, danışlığından çox bildiyini göstərmək istəyən yuxarı sinif şagirdi olan sırtlı qızlarda olur.

– Həmişəki kimi. Südlə-qaymaqla?

– Südlə. Qaymaq çox yağıldır. Bunlar haradadırlar?

– Cek kilsədədir, yəqin ki, öz azyaşlı cinayətkarlarından kimləsə pinq-ponq oynayır. Coys və Bonni yatırlar, niyə – bircə Allah bilir. Onlar bütün səhəri qonaq otağına soxulmağa çalışıblar ki, sözəbaxmayan dayiya baxsınlar. Zorla saxlamışam.

– Onlara mənim nadinc olduğumu kim deyib?

– Cek səhər yeməyi vaxtı dedi: “Dünən evimizə tezliklə qulaqasan olacaq nadinc dayını gətirmişəm”. Uşaqlar onun bütün qəyyumluğu altında olanlara ayama qoyublar: siz – Nadinc Dayı, missis Makmillan – Gecələr Zəng Vuran Xala, sonra da Qəmiş Xala, Eşitmə Aparatı Borusu Dayı, Yan Qapı Xala və Şən Bob Dayı. Şən Bob – dünyada ən qəşqabaqlı adamdır, ancaq o, bir dəfə uşaqlara sellüloid şax-şax gətirmişdi, onlar onu bütün günü taqqıldırdılar. O vaxtdan bəri, o, Şən Bobdur.

Dovşan gülür, Lüsi isə ona yarma verərək – südü həddindən artıqdır, yarmanın bərabər olmasından ötrü onu azca islatmağı sevir – şən-şən danışmağına davam eləyir.

– Bir dəfə buna görə dəhşətli dərəcədə xoşagəlməz hadisə baş verdi. Cek telefonda priyod şurasının üzvlərindən biri ilə danışındı və ağlına gəldi ki, o yazıçı həvəs-ləndirmək üçün ona kilsədə nəsə bir iş vermək lazımdır

və birdən-birə deyəsən ki, biz niyə də Şən Bobu hansısa bir komitəyə qoymayaq?" Şurannın üzvü soruşur: "Hansi Bobu?" və Cekə bu vaxt çatır ki, nə deyib, ancaq başqa hər hansı bir adamın hərəkət edəcəyi kimi bu məsələni ört-basdır eləmək əvəzinə o, Boba uşaqların ona necə Şən Bob adı vermələrindən danışıb, əlbəttə ki, bu pərt qoca burada gülməli heç nə görməyib. Başa düşürsünüzmü, sən demə o, Şən Bobla dostdur və tez-tez bir yerdə Bruerdə nahar eləyirlər. Neyləyəsən, bizim Cek belədir – həmişə nəsə artıq şey zəvzəkləyir. Hə, indi isə bu prixod şurasının üzvü pastorun zavallı Şən Bobu necə ələ saldığını, şübhəsiz ki, hamiya deyir.

Dovşan yenə gülür. Qızıl monoqramlı nazik alçaq fincanda qəhvə gəlir və Lüsi öz fincanı ilə onunla üzbəüz masa arxasında oturur.

– Deməli, o dedi ki, mən tezliklə sözəbaxan olacağam.

– Hə. O, sevindiyindən özündə-sözündə deyil. Evdən çıxanda əməlli-başlı oxuyurdu. O, elə bilir ki, bu, onun Maunt Caca gəlişində bəri gördüyü birinci faydalı işdir.

– Bilmirəm o nə eləyib belə, – Dovşan əsnəyə-əsnəyə deyir.

– Mən də bilmirəm, ancaq ona qulaq asasan, guya, hər şeyi ciyində daşıyb.

Onu nəyəsə məcbur elədiklərinə işaret Dovşanın tükünü əksinə tumarlayır. O, əyri-əyri gülümsəyir.

– Ola bilməz! O, belə deyir?

– Aramsız olaraq deyir. Sizi çox sevir. Daha bilmirəm nəyə görə.

– Məni hamı sevir.

– Hey bunu eşidirəm. Siz zavallı missiz Smiti lap fəth eləyibsiniz. O hesab eləyir ki, sizdən yoxdur.

– Məgər siz bununla razı deyilsiniz?

– Ola bilsin, mən hələ buna gelib çatmamışam. Ola bilsin, əger mənim 73 yaşım olsaydı... – O, fincanı dodaqlarına aparır, əyir, buğlanan qəhvəyi qəhvənin yaxınlığında nazik burnundakı çillər daha aydın seçilir. O, nadinc qızdır. Hə, hə, gün kimi aydır – nadinc qızdır. Lüsi fincanı masanın üstünə qoyur, yaşıl dəyirmi gözləri ilə ona baxır, Dovşana elə gəlir ki, onun qaşları arasındaki üçbucaq da

baxıb rişxənd eləyir. – Danışın, bu – yeni həyata başlamaq necədir? Cek hər vaxt ümid eləyir ki, mən islah olacağam, mən bilmək istəyirəm ki, məni nə gözləyir. Siz “dünyaya yenidən gəlmisiniz?”

– Qətiyyən belə şey yoxdur, mən özümü, demək olar ki, əvvəlki kimi hiss eləyirəm.

– Hər halda, özünüüzü əvvəlki kimi aparmırsınız.

– Hə-hə, – Dovşan stulda qurdalanaraq Mizildanır.

O, nədən özündə-sözündə deyil? Qadın yalnız ona görə onu özünü axmaq anauşağı kimi hiss eləməyə məcbur eləmək istəyir ki, o, arvadının yanına qayıtməq istəyir. Dovşan, doğrudan da, özünü əvvəlki kimi aparmır və bu qadınla münasibətdə də özünü əvvəlki kimi hiss eləmir, həmin gün onu düşünmədən Lüsünün yançığına şappıl-datmağa imkan verən başısoyuqluğunu itirib.

– Dünən gecə biz bura gələndə məndə elə hiss yarandı ki, elə bil, qarşidakı yol dübbədüzdü, əvvəller isə mənə elə gəlirdi ki, kolluqda qalmışam, hara getməyimin mənimcün fərqi yoxdur.

Lüsünün qəhvə fincanının üstündə hər iki əlilə tutduğu balaca sifeti, sanki, şorba boşqabıdır, o, heyranlıq ifadə eləyir; Dovşan gözləyir ki, o güləcək, ancaq qadın dinməz-cə gülümsəyir. Dovşan fikirləşir: *o, məni istəyir*.

Sonra Dovşan Cenis haqqında, onun iflic olmuş ayaqları, ayaq barmaqları, məhəbbət və limonad barəsində çərənləməsini xatırlayır və ola bilsin, bu fikir Dovşanın sifətinə hansısa möhür basır, çünkü Lüsi Ekkız təəssüflə üzünü çevirir və deyir:

– Deyəsən, sizin bu gözəl düz yolla getməyinizin vaxtıdır. Artıq birə iyirmi dəqiqə qalıb.

– Buradan avtobus dayanacağına ayaqla nə qədər yoldur?

– Çox deyil. Əgər uşaqlar olmasaydı, mən sizi xəstəxanaya aparardım. – Qadın qulaq verir, – adını çək, qulağını bur, biri artıq gəlir.

Dovşan corablarını geydiyi vaxt böyük qız təkcə şalvarda mətbəxə boylanır.

– Coys, – Lüsi əllərində boş fincanlar əlüzyuyana tərəf gedərkən yarı yolda dayanır. – Bu saat geri qayıt, yatağına uzan.

– Hello, Coys, – Dovşan dillənir. – Sən nadinc dayıya baxmağa geldin?

Coys gözlərini bərəldib ona baxır və kürəyini divara sürtür. Uzun şalvarından qızılı qarnı ciddi şəkildə çıxıb.

– Eştidin sənə nə dedim, Coys?

– Bəs o, niyə köynək geyməyib? – Qız əməlli-başlı tərəddüd eləyir.

– Bilmirəm, – anası cavab verir, – yəqin, fikirləşir ki, qəşəng sinəsi var.

– Mən mayka geyinmişəm. – Dovşan deyir. – Düşünmək olar ki, onlardan heç biri bunu görmür.

– Bu, onun döşü-dü-ü-r? – Coys soruşur.

– Yox, mənim balam. Döş yalnız xanımlarda olur. Biz bunu artıq keçmişik.

– Neynək, əgər bu, hamının əsəblərinə toxunursa, – deyə Dovşan köynəyini geyir. Köynək qırış-qırış olur, yaxası bozarıb: Dovşan onu “Kanstanyetlər” klubuna getdiyi zaman geyinmişdi, pencəyi yoxdu; o, Rutun yanından gedərkən çox tələsirdi. Yaxşı, – o, köynəyini şalvarına sala-sala əlavə eləyir. – Çox sağ olun.

– Dəyməz, – Lüsi deyir. – İndi isə sözəbaxan olun.

Ana və qızı onu dəhlizlə aparırlar. Lüsünün aq ayaqları qızının çılpaq sinəsilə eyni rəngdədir. Balaca Coys gözlərini Dovşandan çəkmir. Heç cür başa düşə bilmir ki, qızı qayğılandıran nədir. Uşaqlar və itlər həmişə nə isə duyurlar. O, “indisə sözəbaxan olun” sözlərində istehzanın hansı qırığı gizləndiyini və onların, ümumiyyətlə, nə demək olduğunu müəyyən eləməyə çalışır. Heç olmasa, Lüsi onu, doğrudan, aparayıdı, Dovşan bunu istəyirdi, onun maşınınə minməyi çox istəyirdi. Lap onunla nəsə eləməkdən ötrü yox, elə-belə, nə məsələ olduğunu aydınlaşdırmaqdan ötrü çıxıb getməyə onun həvəsi yoxdur, bundan onlar arasındaki hava tarıma çəkilir.

Onlar qapının ağızında dayanıblar – Ekklin hamar uşaq dərili arvadı onlara aşağıdan yuxarı baxan balaca Coys, onun qalın dodaqları və atası kimi çatma qaşları var, bir az aşağıda isə Lüsünün xalça üstə iki cərgə balaca qırmızı balıqqulağı kimi rənglənmiş dirnaqları parıldayır. Dovşan hava tellərindən rəddedilmənin tutqun səslərini alır. Qapının möhkəm dəstəyindən yapışır. Axmaq fikir

– döşünancaq xanımlarda olması fikri onu əməlli-başlı izləyir. O, gözlerini Lüsünün dirnaqlarından Coysun diqqətli sifətinə, ondan da anasının döşünə – nazik parçanın altın-dən büstqalterinin ağ kölgəsi görünən yaxası bağlı köynəyindəki iki fira tərəf qaldırır. Gözləri Lüsünün gözləri ilə rastlaşanda sükuta nəsə heyrətamız bir şey soxulur. Qadın ona göz vurur. Şimşək sürəti ilə, ola bilsin bu, ona belə görünür. O, qapının dəstəyini burur və gün düşən yolla uzaqlaşır. Sinəsindən çıqqılıt səsi gəlir, sanki, orada hansısa tel qırılıb.

Xəstəxanada ona deyirlər ki, Cenis bir dəqiqəliyə usağı götürüb, lütfən gözləyə bilərmi? O, xrom söykənəcəkli kresloda oturur və geri daranmış ağ saçlı, nazik qırışlı, gümüşü dərili, ucaboy qadın qəbul otağına girdiyi vaxt “Qadın günü” jurnalını axırdan əvvələ vərəqləyir; qadın ona elə tanış gəlir ki, ondan gözünü çəkə bilmir. Qadın bunu görür və o, Dovşanla danışmalı olur, hərcənd ki, onun Dovşanı görmədiyinə üstünlük verəcəyi hiss olunur. Bu kimdir? Qadının görkəmindən uzaq keçmişdən nəsə tanış olan bir şey üzə çıxır. Qadın könülsüz halda onun üzünə baxır və deyir:

– Siz Martinin keçmiş şagirdisiniz. Mən Qarriyet Toteroyam. Bir dəfə bizdə nahar eləmişdiniz, mən indi adınızı xatırlaram.

Hə, əlbəttə, ancaq Dovşan bu qadını onlarda nahar elədiyinə görə yox, onunla küçədə rastlaşıdığına görə xatırlayır. Maunt Cacda yuxarı sinif şagirdlərinin əksəriyyətinə malum idi ki, Totero qadın dalınca qaçıır və onların günahsız baxışlarında onun arvadı tünd alov çələngində yeriyən qurbanlıq, günahın canlı kölgəsi idi. Onu rəhmdən daha çox hansısa xəstə maraq başqalarından ayrırdı – Totero özü elə hər şeyi danışan, elə hər şeyə baş qoşan və tələsik olmuşdu ki, hərəkətlərinin nəticələri ondan qazdan su süzülən kimi süzülürdü. Bunun əvəzində onun ucaboy gümüşü dərili sərt arvadı bütün günahlarını akkumlyasiya eləyir və ondan onların gənc zəkalarını sıradan çıxaran heyrətləndirici, pərtlik və qorxu içərisində olduğu zaman ondan gözünü çekməyə məcbur eləyən elektrik yükü çıxırı. Harri bu qadının yaşadığı dünyadan indi həm də onun olduğunu təəccübə dərk eləyərək qalxır.

– Mənim adım Harri Enqstromdur, – deyir.
 – Hə, hə, yadına düşür. O, sizinlə çox fəxr eləyirdi. Tez-tez sizdən danışırı, hətta bu yaxınlarda da.

Bu yaxınlarda. O, qadına nə danışıb? Qadın onun işlərindən xəbərdardırı? Onu ittiham edirmi? Məktəb müəlliməsinin uzunsov sıfəti həmişəki kimi öz sırlarını bildirmir.

– Eşitmışəm, o xəstədir.
 – Hə, xəstədir, Harri, ağır xəstədir. O, artıq xəstəxana-ya düşəndən sonra iki dəfə iflic olub.

– Buradadır?
 – Hə. Ona dəymək istəyirsiz? Çox şad olar. Cəmi bir-çə dəqiqəliyə. Yanında adam həddən az olur, düşünürəm ki, məktəb müəlliminin faciəsi bundadır. Sən çıxlarını xatırlayırsan, ancaq səni az adam yada salır.

– Əlbəttə, məmnuniyyətlə ona dəyerəm.
 – Onda mənimlə gedək. – Onlar dəhlizlə gedirlər və qadın deyir: – Qorxuram sizə elə görünə ki, o, çox dəyişib.

Bu sözlərin mənası Dovşana tam çatmir. O, diqqətini qadının dərisində cəmləyərək onun dərisinin, *doğru-danmı*, bir yerdə tikilmiş xeyli kərtənkələ dərisini xatırlatdığını nəzər yetirməyə çalışır. Ancaq onun gözünə yalnız qadının peysəri və əlləri dəyir.

Totero palatada təkdir. Ağ pərdələr çarpayının baş tərəfi ətrafında, sanki, gözləmə mövqeyindən asılıb. Pəncərə altındaki yaşıł bitkilər müntəzəm olaraq oksigen bura-xır. Açıq framuqalardan – pəncərənin üst hissələrindən otağa yayın qoxusu dolur. Aşağıda, çinqıllıqda kiminsə addım səsi xışıldayıb.

– Əzizim, yanına qonaq gətirmişəm. O, hansı möcüzə iləsə qəbul otağında peyda olmuşdu.

– Salam, mister Totero. Mənim arvadım doğub.

O, hansısa düşünülməmiş coşqunuqla hərəkətə gələrək bu sözlərlə Toteroya yaxınlaşır; çarpayıya büzüşüb yapışmış qocanın görkəmi, onun əyilmiş ağızı, köməksiz halda sallanmış dili – bütün bunlar onu son dərəcə hey-rətləndirir. Toteronun ağ tük basmış sıfəti ağ balışda sarı rəngə çalır, ariq əlləri yastı bədəninin hər iki tərəfində ucuz konfet kimi zolaqlı pijamasının qollarından çıxıb. Dovşan əllərini ona uzadır.

– Harri, o, əllərini qaldıra bilmir. O, tamamilə köməksizdir. Ancaq siz onunla danışın. O görür, eşidir.

Qadının yumşaq hövsələli səsi boş otaqdakı sözsüz mahni kimi məsum səslənir.

Harri artıq əllərini uzatdığını görə Toteronun ovcunun arxa tərəfini sixır. Quru olmasına baxmayaraq, nazik xışılıtlı kələ-kötür yun altındaki əli istidir və Harrini, əlin inadla ovcunu ona çevirməsi dəhşətə gətirir. Harri barmaqlarını ondan ayırir və çarpayının yanındakı stulda oturur. Onun keçmiş məşqçisi başını qonağa tərəf zorla çevirir. Yanaqları o qədər batıbdır ki, gözləri gücsüz halda orbitindən çıxır. *Danışmaq*, danışmaq lazımdır.

– Qız doğub. Mən sizə təşəkkür eləmək istəyirəm,
– Dovşan ucadan danışır, – mənə Cenisin yanına təzədən qayıtdığım üçün kömək elədiyinizə görə sizə təşəkkür eləmək istəyirəm. Siz mənə qarşı çox mehriban olubsunuz.

Totero dilini çıxarıır və arvadına baxmaq üçün üzünü çevirir. Çənəsinin altında əzələləri səyriyir, dodaqları qırış-qırışdır, çənəsi isə bir neçə dəfə qırışır: Totero nəsə deməyə çalışdığı vaxt sanki, içərisində nəbz vurur. Ağzından bir neçə uzanmış sait səs çıxır, Harri missis Toteronun onların mənasını açacağına ümidi eləyərək ona tərəf çevrilir, ancaq onun təəccübünə səbəb olaraq qadın başqa tərəfə baxır. Qadın boş yaşıł həyətdəki pəncərəyə baxır. Onun sıfeti fotonu xatırladır.

Bu, qadının hər şeyə tüpürməsi deməkdirmi? Əgər belədirsa, onda Totero ya Margaret haqqında heç nə demək lazım deyilmi? Ancaq Margaret haqqında Toteronu sevindirəcək nəsə elə bir şey deyə bilməzsən.

– Mən indi düzəlmüşəm, mister Totero, ümid eləyirəm ki, siz tezliklə sağalacaq və yataqdan qalxacaqsız.

Toteronun başı tez və acıqli-acıqli geri çevrilir, gözləri azca çəpləşir və bu dəqiqə onun elə mənalı görkəmi var ki, Harriyə elə gəlir ki, guya, o, bu saat nəsə deyəcək, guya, bu pauza olsa-olsa onun köhnə pedaqoji üsuludur – dinləyici diqqətini tam cəmləyənə qədər sükut eləmək. Ancaq pauza böyüyür, şişir, sanki, 60 il frazaları bir-birdən ayırmağa adət eləyərək, nəhayət, öz şəxsi həyatını qazanmışdır, xərçəng şishi kimi böyümüşdü və bütün sözləri udmuşdu. Ancaq sükutun ilk dəqiqələrində Toterodan

hansısa gücə əsaslandığı, onun canı intensiv olaraq görünməyən iddən məhrum olan şəfəqlər saçır. Sonra gözlərindəki qığılçım sözür, qəhvəyi gözqapaqları çəhrayı jeleyəoxşar kütləni göstərərək qalxır, dodaqları aralanır və dilinin ucu ağızından çıxır.

– Mən arvadımın yanına gedim, – Harri qışqırır. – Dünən doğub. Qızı olub.

Onu qəfildən klaustrofobiya¹ üzür, sanki, o, Toteronun kəlləsində oturub; qalxarkən başını nəyəsə vuracağından qorxur, hərcənd ki, palatanın ağı tavanına kimi bir neçə yarddır.

– Çox sağ ol, Harri. Bilirəm ki, sizi gördüğünə çox şaddır, – missis Totero deyir. Bununla belə, Dovşan onun tonundan hiss eləyir ki, imtahandan kəsilib. Onu buraxılar və elastiki addımlarla dəhliz boyu gedir. Sağlam olduğundan, yeni xeyirxah həyata başladığından hava, hətta xəstəxana dəhlizlərinin antiseptik havası belə ətirlə dolur. Ancaq Cenisin yanına gəlməsi onu məyus eləyir. Ola bilsin, onu hələ də Toteronun ölü kimi uzanan görkəmi boğur, ola bilsin, artıq efirin belə təsir göstərmədiyi Harrinin Cenislə necə rəftar eləməsi fikri boğur. Cenis, tikişlərinin dəhşətli dərəcədə agrılarından şikayətlənir, Harri yenidən öz peşmanlığını ifadə eləməyə çalışdığı vaxt isə darıxır. Dovşana, heç kimə yarımmamaq hissi iztirab verir. Cenis niyə gül gətirmədiyini soruşur. Macal tapmayıb, harada gecələdiyini deyir və Cenis, əlbəttə, xahiş eləyir ki, Harri miss Ekkli təsvir eləsin.

– Boyu, təxminən, səninki kimidir. Çil-çildir, – o, ehtiyatla cavab verir.

– Onun gözəl əri var. Hamını çox sevir.

– Hə, pis oğlan deyil. Ancaq mənim əsəblərimə toxunur.

– Sənin əsəblərinə hamı toxunur.

– Düz deyil. Martı Totero heç vaxt əsəblərimə toxunmayıb. Zavallı qocanı indicə görmüşəm, dəhlizin o başında tirtap uzanıb qalıb. Bircə söz də deyə bilmir, başını zorla tərpədir.

– O, sənin əsəblərinə toxunmur, mənsə toxunuram, bunu demək istəyirsən?

¹ Klaustrofobiya – qapalı, dar məkanda qorxan adamlarda psixopatoloji simptom

- Mən belə şey demədim.
- Hə, əlbəttə. Oy, bu lənətəgəlmış tikişlər, elə bil, lap tikanlı məftildir. Mən sənin əsəblərinə elə toxunmuşam ki, düz iki ay məndən qaćıbsan. İki aydan da çox.
- O, ilahi, Cenis. Sən onu bilirdin ki, televizora baxırdın və içirdin. Demək istəyirəm ki, mən haqlıyam, ancaq məndə elə hiss vardı ki, sanki, məni diri-dirə tabuta qoyublar. Sizin evinizin yanında maşına oturduğum o birinci axşam, hətta o vaxt belə Nelsonun dalınca gedə və evə qayıda bilərdim. Ancaq əyləci buraxmağımı bənd idim ki...

Cenisin sıfəti yenidən qüssə ifadə eləyir. O, milçeyini qovurmuş kimi, başını bulayır.

- Zibil, – deyir Dovşan.
- Bu sonuncu damcı kasanı doldurur.
- Görürəm sənin dilin öz qəhbənlə yaşamağından yaxşılaşmayıb.
- O, qətiyyən qəhbə deyil. Sadəcə olaraq, kimlə gəldi, yatırımış. Dünya onun kimilərlə doludur – saysız-hesabsızdır. Yəni demək istəyirəm ki, əgər bütün ərsiz qadılara qəhbə desək...
- İndi sən harada yaşayacaqsan? Hələ ki, xəstəxana-dayam.
- Fikirləşirdim ki, biz Nelsonla öz evimizə qayıdacağıq.
- Ancaq inanmiram, bu mümkün olsun. Biz artıq iki aydır, onun pulunu ödəmirik.
- Necə? Pulunu verməyibsən?
- O, aman Allah, Harri. Sən həddən artıq çox şey istəyirsən. Bəlkə, elə bilirsən, atam bundan sonra da bizim mənzilimizin pulunu ödəyəcək? Mənim pulum yoxdur.
- Sahib artıq gəlib? Bəs mebelimiz necə olub? Evin yiyəsi onu küçəyə atıb?
- Bilmirəm.
- Bilmirsən? Bəs onda nə bilirsən? Sən bütün bu vaxtlar nə eləyiibsən? Bəlkə, yatıbsan?
- Sənin uşağını gəzdirirdim.
- Lənət şeytana, yəni sən daha heç nə haqqında fikirləşməyiibsən? Bədbəxtlik bundadir ki, mənim balam, sən, ümumiyyətlə, hər şeyə tüpürürsən. Tüpürürsən, vəssalam.
- Sənə qulaq asılışı deyil.

Harri çalışır öz sözlərinə qulaq assın, dünən gecə nə hissələr keçirdiyini yadına salır və bir müddətdən sonra hər şeyi təzədən başlamağa çalışır.

- Qulaq as, mən səni sevirəm, – Dovşan deyir.
- Mən də səni sevirəm. Səndə iyirmi beş sentlik var?
- Yəqin, var. İndi baxaram. Nəyinə gərəkdir?
- Əgər iyirmi beş sentliyi bax, bura, – o, xəstələrin yataqdan görmələrindən ötrü hündür allıqdağı kiçik televizoru göstərir, – soxsan, o, bütün günü işləyəcək. Saat ikidə bir axmaq program verirlər, evdə anamlı hər gün ona baxırdıq.

Və bax budur, Harri yarım saatdır ki, onun yatağı yanında oturur və saçı qısa vurulmuş aparıcının Ohayo ştatının Akron və Kaliforniya ştatının Oklend şəhərindən olan yaşlı qadınlara necə sataşdığını baxır. Mahiyyət ondan ibarətdir ki, bu qadınlardan hamısı öz faciələrindən danışır, sonra isə qazandıqları alqışlara uyğun olaraq pul alırlar, ancaq aparıcının yeni malların reklamını və qadınlara onların nəvələri və qızçıqaz saç düzümü barədə sataşmanı qurtardığı dəqiqliğədə məlum olur ki, faciə üçün artıq, demək olar ki, vaxt qalmayıb. Dovşan gözləyir ki, aparıcı öz sözlərinin tem-pindən asılı olmadan çox aydın tələffüz eləməyin Avropa manerası ilə indi Möcüzə-sürtgəci reklam eləməyə başlayacaq, ancaq güman ki, bu mal hələ biznesin yuxarı sferalarına nüfuz eləməyiib. Program pis deyil: süni sarısaçlılar – yançaqlarını yırgalaya-yırgalaya gəzən əkizlər – qadınları mikrofonlara və alqışların səsi batırmadığı kabinetlərə tərəf itələyirlər. Bu, necəsə barışığa kömək eləyir – Cenislə onlar əl-əl tutacaqlar. Dovşan oturduğu vaxt çarpayı, demək olar ki, onun çıyıləri səviyyəsində olur və ona qadının yanında belə qeyri-adi vəziyyətdə olmaq xoş gəlir. Sanki, Dovşan onu çəki hiss eləmədən çıyılərində aparrı. O, çarpanının baş tərəfini qaldırır, bir stəkan su gətirir və bu xırda xidmətlər onun hansısa mənəvi tələbatını təmin eləyir. Xəstəyə baxan qadının içəri girdiyi və:

- Mister Enqstrom, əgər siz uşağınızı baxmaq istəyirsinizsə, onu indi pəncərənin o üzündən göstərəcəklər, – dediyi vaxt program hələ qurtarmamışdı.

Dovşan xəstəyə baxan qadının arxasında dəhliz boyu gedir; qadının kvadrat beli nişastalı ağ xalat altında xış-

dayır. Dovşan təkcə kök peysərindən onu bütünlükə təsəvvür eləyir – xoşagələn münasib ət parçası. Kök budlar. Kök budlu qadınlardan xoşu gəlir. Bundan başqa o, Helinoys ştatının Springfield şəhərindən olan, oğlu dəhşətli avtomobil qəzasına uğrayan və qolunu itirən qadının nə deyəcəyini öyrənmək istəyir. Buna görə də başları portağala oxşayan balaca bükülülərin cərgə ilə kiçik universam səbətlərində – bəziləri tamamilə əyilmiş vəziyyətdə – atılıb qalan uşaq şöbəsinin xəstəyə baxan qadını onun qızını pəncərə önünə gətirdiyi vaxt onda elə duyğu yaranır ki, sanki, onun sinəsində soba borularındaki kimi yelçəkən açıqlar. Qəfil güclü yelçəkən nəfəs almasını dondurur. Adamlar həmişə deyirlər ki, təzə doğulan uşaqlar eybəcər olurlar, mümkündür ki, onun heyrətinə səbəb olan da budur. Xəstəyə baxan qadın qızçıqası elə tutub ki, onun qırmızı profili yaxası bağlanmış ağ xalatdan sərt şəkildə bilinir. Burun pərləri ətrafindakı qırışlar elə xırda miqyasdadır ki, göz qapaqlarının xirdəca xətti diaqonal üzrə kifayət qədər uzaqlara uzanır, sanki, göz açılacağı vaxt iri olacaq, hər şeyi görəcək və biləcək. Bir-birinə kip sixilmiş gözlərin və yuxarı çırmış üst dodaqların sakitliyində o, möhtəşəm nifrat oxuyur. O, öz qiymətini bilir. Dovşan bunu heç cür gözləmirdi, sən demə, bu, onun qadınlığının aydın duyumundanmış, hələ zərif və eyni zamanda qara, yalanmış saçla örtülmüş uzunsov çəhrayı kəllə sümüyünün davamlı əyriliyindəymiş. Nelsonun başı bütünlükə qoza-qoza idi, dəhşətli, göy damarlı və peysəri sayılmasa, tamamilə daz idi. Dovşan şüşənin o üzünə elə şaşırmış halda baxır ki, sanki, onun bir baxışından qəfil yaranmış bu həyatın kövrək mexanizmi qırılar.

Xəstəyə baxan qadının şüşə tərəfindən təhrif edilmiş təbəssümü onun gözləri ilə körpənin burnu arasında onu ata olduğuna əmin eləyərək səyiriyir. Boyanmış dodaqlar sualedici tərzdə tərpənir, o – Dovşan qışqırır: “Okey! Hə!” – və enli barmaqları olan əlini qulaqlarına tərəf qaldıraraq qadına işarə eləyir. “O qəşəngdir”, – Dovşan xəstəyə baxan qadının şüşənin o üzündən eşitməsindən ötrü səsini gərginləşdirərək əlavə eləyir, ancaq qadın artıq onun qızını təzədən universam səbətinə qoyur. Dovşan başqa tərəfə çevrilir, növbəti atanın əzablı, yuxusuz fizionomiyasına

baxır və açıq-aşkar qəhqəhə çəkir. O, Cenisin yanına qayıdır. Qulaqlarında külək viyildayır, gözləri qarşısında isə təzə doğulmuş uşağın profili qırmızı alovla alışib-yanır. Sabun iyi verən dəhlizdə ağlına bir ideya gəlir: qızın adını Cun qoymaq lazımdır. İndi iyundur, uşaq iyunda doğulub¹. Onun tanışları arasında heç vaxt heç bir Cun olmayıb. Bu, Cenisin xoşuna gəlməlidir – axı onun da adı C ilə başlayır. Ancaq Cenis də adlar düşünüb və qızın nənəsinin şərəfinə ad qoymaq istəyir. Dovşanın ağlına heç vaxt gəlməyib ki, missis Springerin də adı var. Onun adı Rebekkadır. Dovşanın uşaqla belə fəxr eləməsi Cenisi yumşaldır, o isə öz növbəsində arvadında qızlıq hissərinin yaranmasından razıdır – onu tez-tez Cenisin anasını sevməməsi fikri narahat eləyirdi. Kompromis qərar qəbul edilir – Rebekka Cun Enqstrom.

Dübbədüz yolu hələ bir hamarlamışdır da. Məlum oldu ki, mister Springer hey mənzil pulunu ödəməkdə davam eləyirmiş, evin sahibi onun yaxın dostudur və o, qızına narahatlıq yaratmadan hər şeyi yoluna qoyub. Kişi də həmişə Harrinin qayıdacağı ilə bağlı qabaqcadan hissələmə olub, ancaq o, hər ehtimala qarşı, bu haqda heç kimə danışmaq istəməyib. Harri və Nelson mənzildə yerləşdirilirlər və təsərrüfatla məşğul olmağa başlayırlar. Dovşanda həmişə təsərrüfat təməyülli olub, tozsoranın tozu necə çəkməsi, tozun şlanqla kağız kisəyə necə keçməsi onun xoşuna gəlir, kisə six boş tüklə dolduğu vaxt isə o, sanki, salamlışarkən şlyapasını azca qaldıran centlmen kimi “elektrolüks”ün qapağını qaldırır. Demək olmaz ki, Möcüzə-sürtgəc reklam eləməyə – hər cür sindirib-dağıtmağa, dəyirmana və tutacağa tamam zövqü vardi. Ehtimal ki, böyük uşaq həmişə qız olmalıdır – Enqstromlar ailəsində Dovşandan sonra peydə olan Mim mətbəxin par-par parl-dayan təmizlənmiş camına heç vaxt onun kimi belə yaxın dayanmamışdı, həmişə təsərrüfatdakı işində ikinci rolları ilə kifayətlənirdi və tədricən hey çıxalan öz payını yerinə yetirməli olduğu vaxt donquldanırdı, çünki nəhayət, Harri

¹ Cun (June) – iyun (ing.)

oğlan idi. Şübhəsiz ki, eyni şey Nelson və Rebekka arasında da olacaq.

Nelson – böyük köməkdir. Tezliklə artıq üç yaşı ola-
caq, o, otaq çərçivəsində deyilənləri yerinə yetirmək qabi-
liyyətindədir, bilir ki, oyuncاقları səbətə yiğmaq lazımdır
və işığa, təmizliyə, qayda-qanuna sevinir. İyun mehi çox-
dan açılmayan pəncərələrin pərdələrini xışıldadır. Günəş
yüzlərlə qığılçım saçan xətt və bucaqlardan ibarət olan
tor-tor parçanı ləkələrlə doldurur. Pəncərənin arxasından
Üilber-strit aşağı gedir. Qonşu evlərin yağmurdan nazik
qırışlarla örtülmüş yasti tol çardaqlarında daş qırıqları-
nın, konfet kağızlarının sırlı naxışları və şüşə qırıntılarının
yaratdığı gölməçələr parıldayır – yəqin ki, bütün bu zibil
buludlardan qopub düşüb, yaxud onları televizor ante-
nalarının və yanğınsöndürmə hidrantları kimi böyük baş-
lıqlı bu asimana quşlar gətiriblər. Küçənin aşağı başında
drenaj terrası kimi maili üç belə çardaqlı, daha zəngin
evlərin – veranda, mansarda və ildirimötürənlərin dişləri
olan suvanmış kərpic qalaların başladığı uçurumun qıra-
ğına aparan üç geniş çirkli pilləkən var, onları iynəyar-
paqlı ağaclar və kolluqlar qoruyur, banklar, hüquqi fir-
malarla bağlanmış müqavilələr müdafiə eləyir. Qəribədir
ki, onlardan yuxarı sıra ilə ucuz çoxmənzilli evlər tikilib
– onları şəhərin böyüməsi pis vəziyyətə qoydu. Dağın
ətəyində qərar tutmuş şəhərdə hündürlük onu qiymət-
ləndirməkdən ötrü son dərəcə adı məsələdir. Hər şeyin
üstündə ibtidai alçaq dağ sıraları şəhərin abırlı hissəsin-
dən daş döşənməmiş döngələr zolağı, baxımsız ferma,
qəbiristanlıq və bir neçə yarımcıq yeni tikililərlə ayrılan
qaranlıq meşə cəngəlliyi hökmranlıq eləyir. Üilber-strit
Dovşanın evindən bir məhəllə irəlidə döşənmış, sonra isə
bəzi yerlərində adda-budda otların göyərdiyi qırmızı tök-
mə torpaqda 1953-cü ildə tikilmiş al-əlvən rəngli ranço-
nun iki qısa cərgəsi arasında qreyder yoluna çevirilir, belə
ki, güclü yağışdan sonra küçə uzunu axar suların boz-
bulanlıq seli keçir. Bundan sonra kolluq daha da sıxlışır
və meşələr başlanır.

Pəncəradən şəhərin əks tərəfinin mənzərəsi açılır,
onun arxasında geniş, becərilmiş vadidən və golf üçün mey-
dança uzanıb gedir. Harri fikirləşir: "Mənim vadim, mənim

doğma evim". Çirkli ləkələrlə örtülmüş yaşıl divar kağızları, küncləri daim qatlanan ayaqaltılar, şüşə şkafin televizora çırplılan qapısı, o, bu aylar ərzində bunlar yadırğayıb – hamısı yaddaşında şüurunun hansısa künç-bucağı ilə çulgaşaraq gözlenilməz qüvvə ilə baş qaldırır; rəngin hər künçü, hər çatı, hər alçaq-hündürlüyü, nahamarlığı beynindəki çapığa uyğun gəlir. Dovşan mənzili daha artıq cidd-cəhdələ təmizləyir.

Divanın və stulların altından, qapıların arxasından, kiçik mətbəx şkafının altından Nelsonu təsvirəgelməz dərəcədə vəcdə getirən köhnə oyuncaq qırıqları tapılır. Uşaq öz şeylərini əla xatırlayır.

- Bunu nənə verib, – uşaq əlində sınıq sellüloz ördəyi tutub dili dolaşa-dolaşa deyir.
- Bunu sənə o bağışlayıb?
- Aha, bağışlayıb.
- Gör necə yaxşı nənədir.
- Aha.
- Bilirsən nə var?
- Nə?
- Nənə – ananın anasıdır.
- Aha. Bəs anam haradadır?
- Xəstəxanada.
- Xəstəxanada? Cümə günü evə gələcək?
- Düzdür, o, evə cümə günü gələcək. O, bizim hər yeri necə yaxşı yiğisərdirdiyimizə, doğrudan da, sevinəcək.
- Aha. Ata da xəstəxanada idi?
- Yox, ata xəstəxanada deyildi. Ata çıxbı getmişdi.

Ata çıxbı getmişdi... Tanış “çıxbı getmişdi” sözlərini eşidən oğlan gözlərini və ağızını geniş açır, bu ifadənin – çox-çox uzaq – bütün mühümüyüünü dərk etməsindən səsi daha güclənir. Bu uzaqlığı ölçməkdən ötrü o, əllərini elə geniş açır ki, barmaqları geri qatlanır. Onun təxəyyülü bundan uzağa gedib çatmir.

- Bəs indi ata daha getməyəcək?
- Yox, yox.

O, Nelsonu maşında missis Smitin yanına aparır ki, onun bağındakı işi buraxmağa məcbur olduğunu desin. Qoca Springer öz filiallarından birində ona vəzifə təklif eləyib. Təkər altında xırıldayan xırda xiyaban boyu rododen-

dronlar tozlu və bəhərsiz görünür, onlarda hələ də bir-iki qəhvəyi qönçələr gözə dəyir. Qapını missis Smit özü açır.

– Hə, hə, – o, miyovultuya oxşar səs çıxarır və qəhvəyi sifəti işıqlanır.

– Missis Smit, bu, mənim oğlum Nelsondur.

– Hə, hə, salam, Nelson. Başdan atana çox oxşayırsan.

– O, tütün yarpağı kimi quru əllərilə uşağın başını sığallayıır. – Gəl bir fikirləşək. Mən konfet vazını hara qoymuşam. Ona konfet vermək olar?

– Elə bilirom birini olar, ancaq axtarmağa dəyməz.

– İstəyirəm, axtarıram. Cavan oğlan, sizin bütün bədəxətliyiniz ondadır ki, mənim nəyəsə yaraya biləcəyimə heç cür inanmaq istəmirsiniz.

Missis Smit bir əlilə donunun ətəyini yuxarı çekir, digərliə isə, sanki, hörümçək torlarını süpürürmüş kimi tavan-da yellənir.

Hələ ki qadın yoxdur, onlar Nelsonla dayanıb qonaq otağının hündür tavanına, pəncərəsindən – onların bir hissəsi mavi-bənövşəyi rəngə çalır – malikanənin uzaq küncünü haşiyələyən şam və sərv ağaclarının göründüyü yerə baxırlar. Parıldayan divarlarda şəkillər asılıb. Onlardan birində, tünd fonda olanında küləkdə yellənən ipək şərfli qadın təsvir olunub, qadının qəzəbli halda əllərini necə yelləməsindən o, zəhləsini tökən böyük durna ilə mübahisə eləyir. Digər divarda narahat halda yumşaq stulda qur-dalanan qara paltarlı gənc qadın portreti asılıb. Onun, bir azca köntöy olsa da, qəşəng sifəti var, alnı saç düzümü-nə görə üçbucaq kimi görünür. Dəyirmi aq əllərini dizinin üstünə qoyub. Dovşan portretə düz baxmaqdan ötrü bir neçə addım geri çəkilir. Qadının gənc qızlara çox yaraşan balaca, ətli üst dodağı var. Dodağı azca aralanıb, altında tünd ləkə görünür. Onun bütün görkəmində səbirsizlik hiss olunur. Adama elə gəlir ki, indicə kətandan düşəcək və üçbucaq alını qırışdırıb onun qarşısına gələcək. Şərab qədəhi kimi nazik ayaqlı qırmızı şüşə şarla geri qayidian missis Smit onun baxışlarını tutur və deyir:

– Heç cür başa düşə bilməmişəm ki, o, məni niyə belə, adamı əsəbileşdirən tərzdə təsvir eləyib? Mənə bir damci da xoş gəlməyib və bu, ona məlum idi. Sürüşkən balaca italyan. Amma o, qadınları başa düşürdü. Budur

– o, əlində konfet Nelsona yaxınlaşır. – Dadına bax. Köhnədir,ancaq bu dünyadaki bir çox köhnə şeylər kimi yaxşıdır.

O, vazın qapağını qaldırır, qabarıq qırmızı şüşə yarımkürəni götürür və Nelsonun qarşısında yellədir. Uşaq gözlərini qaldırır, Dovşan başını təsdiq işarəsi ilə tərpədir və o, al-əlvan folqadakı konfeti götürür.

– O xoşuna gəlməyəcək, içindəki albalıdır, – Dovşan oğluna deyir.

– Ş-ş-ş-ş. Qoy uşaq nəyi istəyir, götürsün.

– Missis Smit, – Dovşan başlayır. – Bilmirəm hörmətli Ekkzl sizə deyib, ya yox, ancaq mənim vəziyyətim bir balaca dəyişib, başqa işə keçməyə məcburam. Daha sizə kömək eləyə bilməyəcəyəm. Çox təəssüflənirəm. Xahiş eləyirəm bağlışayın.

– Hə, hə, – qadın folqa ilə əlləşən Nelsondan gözünü çəkmədən dillənir.

– Mənim üçün burada çox yaxşı idi, – Dovşan davam eləyir. – Burada, o qadın dediyi kimi, lap səmadakı kimidir.

– Oh, bu səfəh Alma Fosterdir. Pamadani, az qala, lap burnunun ucunacan yaxmışdı. Mən o yazığı heç vaxt unutmaram. Başında bir damcı da olsun beyin yox idi. Ver bura, mənim balam, konfeti missis Smitə ver görüm.

Qadın şüşə şarı, üstündə pion buketi olan cəmisi bir-cə Şərq vazının dayandığı dəyirmi mərmər masanın üstüne qoyur. Nelsondan konfeti alır və barmaqlarının qəzəbli hərəkətlərilə onun kağızını qoparır. Uşaq ağızını ayıraq ona baxır. Qadın əllərini birdən aşağı salır, şokoladlı balaca şarı onun ağızına soxur. Sonra məmnun halda geri dönür, folqanı masanın üstünə atır və deyir:

– Nə olar, Harri. Hər halda, biz sizinlə rododendronların necə çiçək açdığını gördük.

– Hə, doğrudur.

– Və mənim Harrim də sevindi.

Nelson konfeti dişləyir və nifrat elədiyi albalı siropunun dadını duyub ağızını hirsələ açır, ağızından qəhvəyi zolaq çıxb sürünür, gözləri isə qüsursuz saray dəhlizini dolanır. Dovşan ovçunu piyalə kimi onun ağızı altına tutur, uşaq yaxınlaşır və lal-dinməz şokoladı, isti yapışqan sirop və əzilmiş albalı çırışını tüpürür.

Missis Smit heç nə görür. O, büllur kimi şeffaf, yanrıçı baxışlı gözlərilə Dovşana nəzər salır və deyir:

– Mən Horeysin bağını səliqə-sahmanda saxlamağı özümün dini borcum sayıram.

– Əminəm ki, siz başqa adam tapacaqsınız. Tətillər başlayıb, bu, yuxarı sinif şagirdləri üçün gözəl işdir.

– Yox, mən onlar haqqında fikirləşmək belə istəmirəm. Gələn il mən artıq burada olmayıcağam və onun rododendronlarının yenidən çiçəklədiklərini görməyəcəyəm. Siz mənim ömrümü uzatdırın, Harri, doğrudan, uzatdırın. Mən bütün qışı ölümlə çarpışmışam, apredə isə pəncərədən boylandım, ucaboy cavan oğlanın keçənilki nazik budaqları necə yandırığını gördüm və anladım ki, həyat məni hələ tərk eləməyiib. Bizim bütün qazancımız, Harri, həyatdır. Bu, qəribə bəxşisdir və mən bilmirəm biz onunla necə rəftar eləməliyik, ancaq bilirəm ki, bu, bizim allığımız yeganə bəxşisdir və bu, yaxşı bəxşisdir. – Onun büllur gözləri göz yaşlarından daha qatı maye örtüyü ilə dumanlanır və qadın onun əllərinin dirsəkdən yuxarısından möhkəm qəhvəyi dırnaqları ilə tutur. – Gözəl, güclü cavan oğlan, – qadın Mizildanır, sonra onun baxışları yenə aydınlaşır və əlavə eləyir: – Sizin oğlunuz vüqarlıdır, özüñüzdən muğayat olun.

Yəqin, qadın demək istəyir ki, o, öz oğlu ilə fəxr eləmeli və onu qorumağılardır. Dovşanı qadının ağuşu dərindən təsirləndirir, o cavab vermək istəyir və qadın özünün yaxın ölümünü qabaqcadan dediyi vaxt hətta “yox” deyə mizildanır da. Ancaq Harrinin sağ ovcunda ərimiş konfet var və o, taqətsiz halda yerində donub-qalaraq qadının səsi titrəyə-titrəyə necə:

– Xudahafiz. Salamat qain. Salamat qalın, – dediyini eşidir.

Onlar Nelsonla bu xeyir-duadan sonra bütün həftəni xoşbəxtidlər. Onlar şəhərdə gəzirlər. Bir dəfə parıltılı forma geymiş zavod fəhlələrinin, tünd qırış sıfətli kişilərin məktəb meydançasında necə softbol oynadıqlarına baxırdılar. Komandalardan biri Bruerdəki yanğınsöndürmə deposunun adını daşıyır, digəri isə “Gün işığı” İdman Assosiasiyanının. Görünür, bu, Harrinin Toteronun mənzilində gecələdiyi vaxt çardaqdan asılan həmin formadır.

Açılıb-yığilan skamyalarda oturan tamaşaçıların sayı oyunçulardan çox deyil. Hər yanda – skamyaların arxasında, məftil tor və metal borulardan olan müdafiə divarının arxasında idman başmaqları geymiş uşaqlar qaçır, səs-küy qaldırır və mübahisə eləyirlər. Hələ ki Dovşanla Nelson bir neçə raunda baxırlar, günəş ağacların arxasına enir. Çəpəki şəfəqlər onların yanaqlarını dünya qədər qədim, kağız kimi nazik istiliklə bürüyür. Bir yiğin diq-qətsiz tamaşaçı, yağlı söyüslər, sarı meydançada toz burumları, çubuqda şokoladlı dondurma yeyə-yeyə yan keçən şort geymiş qızlar. Gündə yanib qaralmış qız ayaqları, kök baldırlar və hamar yancaqlar. Hər haldə, onların dəriləri çox şey bilirlər. Onların oğlan yaşıdları – pambıq şalvarlı və kedli, sümüyü çıxmış uzundrazlar – Üilyamsı döyüb-döymədikləri barədə qızğın mübahisə eləyirlər. Mətl on min dəfə ondan yaxşıdır. Üilyams on milyon dəfə yaxşıdır. Dovşanla Nelson səyyar köşkünü kölgəyə çəkən azarkeşlər klubu emblemlə önlüyü olan adamdan aldıqları limonadlı dondurma payını iki yerə böülürlər. Dondurmalı stekandakı quru buzun tüstüsü, tupp-butulkadan çıxan tixac. Süni şirinlik Dovşanın ürəyinə süzülür. Nelson butulkanı dodaqlarına yaxınlaşdırmağa çalışarkən limonadı köynəyinə dağıdır.

Onlar başqa vaxt oyun meydanına gedirlər. Nelson yelləncəkdən qorxur. Dovşan ona tapşırır ki, möhkəm tutsun və qabaqdan yüngülçə itələyir ki, uşaq onu gör-sün. O gülür, xahiş eləyir: "burax, burax", nəhayət, niqqildayır: "Burax, burax, ata". Qumluqda qurdalanmaqdən Dovşanın başı ağrımağa başlayır. Rufbolun rezin şappiltisi və qonşu pavilyondan partlayış səsləri onun yaddaşına; uşaq mızıldamasının naxışı ilə haşiyələnmiş yüngül meh qolbaq və fişqırıq üçün qaytan toxunan ensiz plastmas lentin, idman alətlərinin əlcəklərindəki yapışqan və tərin unudulmuş qoxusunu gətirir. O, həqiqəti açıqca görür – həyatından gedən şey həmişəlik gedib, nə qədər istəyirsən axtar – onsuz da, tapmayacaqsan. Hara istəyirsən qaç – onsuz da, çatmayacaqsan. O, burada, bu şəhərin altında əbədi olaraq arxada qalmış bu səslərdə və qoxularda idi. Həyatın bitkinliyi biz təbiətə haqq ödədiyimiz, onu uşaq-lara verdiyimiz vaxt bitir. Bundan sonra daha ona gərək

deyilik və biz əvvəlcə daxildən, sonra xaricdən – zibilə çevrilirik. Gülün saplaqlarında.

Onlar Springer nənəyə qonaq gəlirlər. Uşaq xoşbəxtidir, o, nənəsini sevir, buna görə Dovşan da özündə ona qarşı rəğbət hiss eləyir. Qarı onunla mübahisə eləməyə çalışır, ancaq Harri cavab vermir, o hər şeylə razılaşır, o əclaf olub, axmaq olub – özünü dəhşətli dərəcədə pis aparır, bəxti gətirib ki, həbsxanaya düşməyib. Əslində onun hücumunda pislik yoxdur. Əvvəla, Nelson buradadır, ikincisi isə qarı onun qayıtmasına şaddır və onu qorxutmaq istəmir. Üçüncüsü, bundan sonra arvadının valideynləri bu adamı onun özünükülər kimi incidə bilməzlər. Onlar səni nə qədər yamanlasalar da, həmişə haradasa kənardə qalırlar, onlarda sakit və hətta, məzəli nəsə var. Onlar qarı ilə kölgə düşən verandada oturublar və buzlu soyuq çay içirlər; o, bint sarılmış ayaqlarını kətilin üstünə qoyub bədənini yerindən tərpətmək üçün güc sərf eləyərkən çəkdiyi zəif iniltilər isə Dovşanın təbəssümünə səbəb olur. Onda elə hiss var ki, guya, o, tanış səfəh qızın qonağıdır. Nelson və Billi Fosnaxt otaqlarda sakitcə oynayırlar. Çox sakitdir-lər. Missis Springer onların nə elədiklərinə baxmaq istəyir, ancaq ayaqlarını tərpətmək istəmir, o, ümidsizlik içərisində Billi Fosnaxtin necə təriyəsiz uşaq olduğundan şikayətə başlayır və uşaqdan onun anasına keçir. Missis Springerin onu görməyə gözü yoxdur, ona bir qara pul qədər belə inanmir və burada məsələ qətiyyən tünd eynəklərdə deyil, bu, sadəcə olaraq, gülünc ədabazlıqdır, məsələ burasındadır ki, o, başdan-başa nəsə Cenisə ilışirdi və hər şey ona görə idi ki, onun barəsində iyrənc şayiələr dolaşır.

– O, burası o qədər tez-tez gəlirdi ki, Cenisdən daha çox Nelsondan ötrü əl-ayağa düşürdü – bu iki axmaq, az qala, hər gün məktəbli qızlar kimi kinoya qaçırdılar, heç bir məsuliyyətləri yox idi, düşünmək olar ki, onların uşaqları yoxdur.

Dovşan hələ məktəbdən bilir ki, Peggy Fosnaxt o vaxt Peggy Qininq idi, tünd eynək taxır, çünkü gözləri dəhşətli dərəcədə çəpdir. Ekkilə də ona deyirdi ki, bu qadınla ünsiyyət indi arkada qalmış ağır vaxtlarında Cenis üçün çox böyük təskinlik idi. Ancaq Harri bu etirazların bircəcini də bildirmir, onların missis Springerlə bir yerdə bütün

dünyaya karşı olduqlarından məmnun halda sakitcə qulaq asır. Çaydaki buz kubikləri əriyərək onu ikiqat zəiflədir, qayınananın çərənləməsi sakit bulaq kimi qulağında şirildiyir. Qadın onu yatırdır, göz qapaqları enir, sıfəti təbəssüm içinde əriyir; o, gecəni pis yatr – tək yatmağa öyrəsməyib və indi aydın gündüzün yaşıl axını ilə layla çalınır, nəhayət, doğru yola qədəm qoymuş tənbəl və tamamilə razi salınmış halda mürgüləyir.

Dovşanın öz valideynlərinin evində hər şey başqa cürdür. Onlar Nelsonla bir dəfə oraya gəlirlər. Dovşanın anası nədənsə narazıdır; o, ayaqlarını kandardan içəri qoyan kimi anasının narazılığı, sanki, ətrafdə hamı üçün qocalıq qoxusu kimi Harrinin burnuna dəyir. Springerlərin evlərindən sonra onların kiçik evləri yoluq və daha xırda görünür. Anasına əzab verən nədir? Harri onun həmişəki kimi oğlunun tərəfində olduğunu şübhə eləmədən ona Springerlərin əvvəlcə özlərini dəhşətli aparmalarını, ancaq missis Springerin əslində çox mehriban olduğu və sanki, hamının onu bağışlaması haqqında mister Springerin onların mənzillərinin pulunu ödədiyi, indi isə ona iş tapacağına – öz filiallarından birində maşın satmaq – söz verdiyi haqqında üyündüb-tökür. Onun Bruerdə və ətrafda dörd filialı var; Dovşanın onun belə böyük iş adamı olduğu barədə təsəvvürü belə yoxmuş. Harri, əlbəttə, abırı yaramazdır, ancaq uğurlu yaramazdır; hər halda, o, Harri Enqstrom canını yaxşı qurtardı. Anasının qartal burnu və tərləmiş eynəkləri hirsli-hirsli parıldayırdı. Onun narazılığı Dovşanı hər dəfə arvadı əlüzyuyandan geri dönərkən sancır. Harri əvvəllər fikirləşdi ki, bu, onun ata evinə uzun müddət gəlməməyindəndir, ancaq əgər belə dirsə, axı indi gəlib, o, sakitləşə də bilərdi. Bəlkə, oğlunun Rutla yatdığı və zina elədiyindən hiddətlənib; anası illər keçdikcə daha dindar olur və yəqin ki, elə bilir, onun yaşı on ikidən çox deyil. Ancaq anası birdən onu sualla heyrətləndirdi:

– Bəs sənin Bruerdə yaşadığın o yazıq qızın hali necə olacaq?

– Hali? O, itib-batmaz. O, heç nəyə ümid bağlamırdı.

Ancaq Harri bu sözləri deyərkən özünün ağız suyunun tamını duyar. Anasının, heç olmasa, Rutun adını çəkə bil-

məsi, onun həyat haqqında bütün anlayışlarını bir-birinə qarışdırır.

Qadın dodaqlarını sıxır və başını lovğalıqla yırğalaya-raq deyir:

— Mən sənə heç nə demirəm, Harri. Bircə söz də demirəm.

Əslində o, çox şey deyir, ancaq Harri başa düşmür. Müəyyən şeylər onun Nelsona müraciət etməsindən aydınlaşır. Qadın, demək olar ki, uşağı görmür, ona oyuncaq verməyə, yaxud onu oxşamağa çalışır, təkcə: "Salam, Nelson", — deyir, başını qısaca yelləyir, eynəyi isə bu vaxt aq dairələrlə parıldayır. Missis Springerin səmimiyyətindən sonra onun soyuqluğu amansız və kobud görünür.

Nelson bunu hiss eləyir və səsini kəsərək qorxa-qorxa atasının ayaqlarından yapışır. Dovşan anasını hansı milçəyin dişlədiyini bilmir, ancaq bir şey aydındır — öz ovqatını iki yaşlı uşaqtan acıq çıxməqla qarışdırmaq lazım deyil. O, nənələrin özlərini belə apardıqlarını heç vaxt eşitməyib. Doğrudur, zavallı uşağın burada olması anasının ona qonşular haqqında cürbəcür gülməli əhvalatlar danışlığı, sonra isə onun — Dovşanın haqqında uşaq vaxtı necə olub, qaranlıq düşənəcən necə basketbol topunu qovduğu və həmişə Mimdən necə muğayat olduğu haqqında danışanda, əvvəllər olduğu kimi, onu söhbət eləməyə qoymur. Nelsonun yarıyacan Springerlərə çəkməsi, görünür, bütün bunları öldürür. Harri bircə saniyə içərisində anasını sevməkdən — uşaqlaşır — di yaxşı, yenicə danışmağa başlayan uşaqla belə laqeyd rəftar eləmək dəlilik deyilmə? Harri ondan soruşmaq istəyir: *nə baş verib? Özünü elə aparırsan, elə bil, mən düşmənin tərəfinə keçmişəm. Birdən dəli olub-elərsən? Axi bilirsən ki, onlar haqlıdlılar, bəs onda niyə məni tərifləmirsən?*

Ancaq o, heç belə şey demir, anası kimi tərsdir. O, Springerlərin alicənablıqları haqqında məlumatının heç bir uğur qazanmayacağına əmin olduğundan, demək olar ki, ümumiyyətlə, heç nə danışır. Sadəcə olaraq, mətbəxdə vurnuxur və Nelsonla döşəmədə limonu otərəf-butərəfə diğirlədirlər. Limon hər dəfə fırlanıb missis Enqstromun ayaqlarına sarı gəlir, onu Dovşan götürməli olur — Nelson bunu heç vəchlə istəmir. Dovşan utanır — bilmir

özünə görə, yoxsa anasına görə. Atası evə qayıdan vaxt vəziyyət qətiyyən yaxşılığa doğru dəyişmir. Qoca hırslaşdırır, ancaq Harriyə elə baxır, sanki, o yoxdur, boş yerdır. Onun yorğun halda əyilmiş kürəyi və çirkli dırnaqları oğlunu əsəbiləşdirir; düşünmək olar ki, o, qəsdən onların hamisini qocalara döndərməyə çalışır. Niyə o, özü-nə ağzında əməlli-başlı qalacaq diş düzəltir? Qoca qarı kimi yeməyi dodaqları ilə çeynəyir. Ancaq atası, heç olmasa, ona tərəf limon düşürləndə Nelsona diqqət yetirir. O, limonu geri itələyir.

– Atan kimi top oynayacaqsan?

– O bacarmır, Erl, – anası onun sözünü kəsir və Dovşan onun səsini eşitməkdən xoşbəxtir – nəhayət, buz qırıldı, – ancaq: – Onun balaca Springer əlləri var, – deyir.

Bu polad kimi sərt sözlər Dovşanın ürəyindən qıçılcım topası qoparır.

– Allah xatirinə, bəsdir, – Dovşan deyir və dərhal da dediyinə heyif silənir, ona görə ki, tələyə düşüb. Nə fərqi varmış, Nelsonun əlləri iridir, ya xırda. O, indi başa düşür ki, onunçün fərqi var, istəmir ki, uşağın əlləri Cenisinkı kimi olsun, ancaq əgər elədirsə, – əgər anası nəzər yetirirsə, deməli, hökmən elədir ki var – o, balacanı nisbətən az sevir. O, balacanı bir qədər az sevir, ancaq öz anasına, onu buna vadər elədiyinə görə nifrət eləyir. Adama elə gəlir ki, qadın bütün dünyanın altını üstünə çevirmək istəyir – ləp öz başına düşsə də. Anasının bu xüsusiyyəti onu həmişə heyran eləyib – etiraz eləmir, qoy oğlu ona nifrət eləsin, təki anasının təlqin elədikləri ona çatsın. Ancaq o, anasının təlqinlərini rədd eləyir, onlar Harrinin qəlbinə sancılır və o da onları rədd eləyir. Harri onlara qulaq asmaq istəmir. O, ümumiyyətlə, daha anasını dinləmək istəmir. Hələ ki onda, heç olmasa, bir damcı ana məhəbbəti qalıb, mümkün qədər tez çıxıb getmək istəyir.

– Mim haradadır? – Harri qapiya yaxınlaşaraq atasından soruşur.

– Biz indi Mimi az-az görürük, – qoca ona cavab verir. O, bulaşış gözlərini yerə dikir və əllərilə içərisində iki diyrəkli qələm, kağız və vərəqlər olan çirkli xırda zərf saxladığı köynək cibinə toxunur. Son bir neçə ildə atası qoca səbir-sizliyi ilə müxtəlif şeyləri – kartočka, siyahı, qəbz, kiçik təq-

vimləri zərfə qoymağa, onları rezinlə bağlamağa və cibinə soxmağa başlamışdı. Dovşan ata evini elə ürəkağrısı ilə tərk eləyir ki, sanki, ürəyi yerindən qopub.

Hər şey Nelsonun yuxuya getmədiyi vaxta kimi yaxşı gedir. Ancaq elə ki uşaq mürgüləyir, sifəti uzanır, nəfəsi səs-küylə mələfənin üstündə ağız suyunun ləkəsini saxlayaraq solğun dodaqlarından qopur, saçının kəkili yelpik kimi balış üzərinə səpələnir, toppuş yanaqlarının hamar dərisi gücsüz şəkildə sallanır və qan-qırmızı rənglə örtülüür, Harrinin canında geniş ölü boşluq açılır və qorxu onun vücudunu bürüyür. Uşağıın yuxusu o dərəcədə dərindir ki, Harri onun necəsə həyatın nazik qabığını cırıb unudulmanın zülmətinə düşəcəyindən qorxur. O, bəzən yuxulu isti, elastiki bədənə toxunmaqla yaranan həyəcanı yatırmaqdan ötrü uşağı çarpayıdan uzaqlaşdırır.

O, həyəcanla mümkün olan hər şeydən yapışaraq bu boşluğu doldurmağa çalışır; mənzildə səs-küylə veyllənir, bütün lampaları yandırır, televizoru işə salır, zəncəfilli pivə içir. "Lauf"un köhnə nömrələrini vərəqləyir. Yatmadan qabaq o, Nelsonu unitazın önünə gətirir, kranı açır və uşağıın nazik şırnaqlı sıdiyi təkanlarla çini ləyənə tökülenəcən yanını sığallayıır.

Sonra Nelsonu bələyir, təzədən çarpayıya uzadır və tamam islanmış bələyi iri çarpayıya yaxınlaşan və atasının yanaqlarını maraqla tumarlamağa başlayan, yuxudan oynamış uşağıın səhər günəşinin yumşaq çəp şəfəqləri düşən vaxt – onu həmin dəqiqələrdən ayıran dərin uçurumun o tərəfinə atılmaqdan ötrü qüvvəsini toplayır. Bəzən uşaq çarpayıya dırması və soyuq yapışqan parçanın təmasından Dovşana elə gəlir ki, o, yenidən yaş, ancaq etibarlı sahilə qayıdib. Bu iki məqam arasındaki vaxt Dovşana qətiyyən lazımdır, bunun tezliklə sovuşması istəyi onun yuxuya getməsinə imkan vermir. O, çarpayıda diaqonal şəkildə uzanıb ki, ayaqları sallanmasın və yırgalanma duyusunu boğmağa çalışır. Sanki, sükansız və küləksiz gəmidir və dönə-dönə eyni qayaya çırpılır – anasının özünü biabırçı aparması, ona fərariyə baxan kimi baxan atası, Rutu sonuncu dəfə görəndə qızın susması, anasının əzabverici sükütu. Ona nə olub? Dovşan üzü üstə çevrilir və ona elə gəlir ki, qurğuşun rəngli dibsiz dərinlikdəki pırtlaşışq saçlı sərt

yarğanlarda qaralan yerlərə baxır. Rut üzgüçülük hovuzundadır. İyrənc həşərat Harrison özünü zadəgan kollecinin məzunu kimi göstərməyə çalışaraq xoruzlanır, arvadbaz it oğlu. Marqaretin balaca çirkli əlləri Toteronun ağızının üstündən vurur, dili çölə çıxmış vəziyyətdə və jeleyəoxşar gözləri üstündəki döyünen göz qapaqları ilə çarpayıda uzanıb qalan Totero. Yox. Dovşan bu barədə fikirləşmək istəmir. O, isti quru yataqda arxası üstə dönür və onu amansız yırğalanma duygusu təzədən bürüyür. Nəsə yaxşı bir şey haqqında düşün. Dairənin ucqar kənarındaki kiçik məktəbdə basketbol və sidr, Sarıköynək Orta Məktəbi, ancaq bunlar çox-çox əvvəllər olmuşdu, o yalnız sidri və adamların tribunada necə oturduqlarını xatırlayır. Rut hovuzda, suda çəkisiz və dəyirmi halda gözlərini yumub arxası üstə üzür, dəsmali götürür; Dovşan onun ayaqlarına baxır, sonra Harrinin yadında qızın sıfəti qalıb, iri, sarı, tərpənməz – ölü kimi. Yox. O, Rutu və Toteronu yaddaşından silməlidir – hər ikisi ona ölümü xatırladır. Bir tərəfdə onlar, onlarla – ölüm vakuumu, digər tərəfdə Cenisin qayıdacağı qorxusu – Dovşan buna görə yırğalanır. Tək uzansa da, ona elə gəlir ki, camaatin içərisindədir; bütün bu adamlar onu özlərinin üzləri, yaxud sözlərindən daha çox lal, geri çəkilməyən iştirakları ilə narahat eləyir, onlar sualtı qayalar kimi qaranlıq ətrafında sıxlışırlar, aşağıdan isə nazik, zəif vizilti səsi gəlir – bu, Ekklin arvadıdır, ona göz vurur. Göz vurur. Bunun mənası nədir? Vur-tut qızçıqaz yuxarıdan bircə gecə şalvarında gəldiyi vaxt qapının ağızındaki qarışqlıqda məsum zarafatmı, bəlkə, qadın onun dirnaqlarına baxdığını görüb gözlərini ona yaxşı yol arzulayaraq bir balaca qırıp, bəlkə də, bu, qaranlıq dəhlizdə ona içəri gəl deyən işiq qatıdır? Gülməli, bic, cilli arvaddır və bu nazik səsli aramsız şirli qadının onun içəri girməsini istədiyi vaxtdan başlayıb. Onun büstqalterinin kölgəsi, işiq düşən otaqdakı itiulu çıxıntısı, hamar uşaqlı dərilə yanbızından şortunu çıkarır, yağlı yanbız, akvarel zolaqlar asılmış ağ qonaq otağında Freyd; bura gəl, primitiv ata. O qadın divanda oturub, sənin nə qəşəng döşlərin var. Burada da, orada da. O, böyüร üstə çevrilir, quru mələfə onun acgöz əllərinin təması kimidir; hündürdür – xovlu məxmərdən qalxır, şişmiş venası qayaçıqlar içərisindən çölə çıxır və o, təcrübəli bərk əlləri ilə

bu nazik şırtını kəsmək, gərginliyi aradan qaldırmaq və yuxulamaq üçün elənəsi lazım olan şeyi eləyir. Şirin qadın köpüyü. Dovşan, nəhayət, ona kimi gedib çıxır. Başı üstündə duraraq beysbol meydançasını keçib-gedir və o biri tərəfdən çıxır. Necə axmaq vəziyyətdir. Çox heyif! O, yanagını balişdakı yaşı yerə sixir. O, Lüsi ilə – Lüsini düşünəndən sonra yırğalanmanın zəiflədiyini hiss eləyir. Qadının aq cizgiləri dolaşlıq düşmüş ipin ucu kimi çözələnib gedir. O yatmalıdır; uzaq sahilin yaxınlaşması haqqında fikir inadlı kəsək kimi yolunu kəsir. Yaxşı bir şey haqqında fikirləş. Onun bütün şüurlu həyatı ərzində torpağın onun tapdадığı insan sıfətinə çevrildiyindən qorxmadan ayağını basa bildiyi yalnız bir yer vardi – cənuba getdiyi vaxt, həmin gecə bir fincan qəhvə içdiyi Qərbi Virciniyadakı kiçik restoranın arxasındaki meydança. O, ətrafdakı dağları xatırlayır, sanki, aydan ağımtıl gecə səmasında kartondan kəsilmiş fiqurların dairəsidir. O, kiçik restoranı xatırlayır – uşaq vaxtı Maunt Cacdan Bruerə gedən tramvaylardakı kimi qızılı pəncərələrdəki soyuq, ancaq ilk baharın nəfəsindən canlı hava. O, arxasında asfalt üzərində addım səsləri eşidir və həmin iki nəfəri görür – onlar əl-ələ tutaraq onun yanından öz maşınlarına tərəf qaçırlar. Biri kiçik restoranda oturan həmin kürən qızçıqzlardandır, saçları dəniz yosunları kimi sallanıb. Yəqin ki, o məhz burada onların arxasında getmək lazım ikən maşını münasib tərəfə döndərmədi, istəyirdilər ki, o, onların dalınca getsin, bax getmək lazım idi və yarı qarabasmada, guya, doğrudan da, onların dalınca getdiyini təsəvvür eləyir. Musiqi notu kimi – nə qədər ki klavişi basmayıbsan, adama elə gəlir ki, o hərəkət eləyir, hərcənd ki, əslində o, əvvəlki yerindədir. Və elə bu notda onu yuxu tutur.

O, dan yeri sökülməzdən xeyli əvvəl oyanır, boş yataqda qorxur, qorxur ki, Nelson ölər. Çalışır gördüyü yuxunun içərisinə bir də sıvişsin, ancaq gecə qarabasmaşı artır və nəhayət, o qalxır, Nelsonun nəfəs almاسına qulaq asmağa gedir, sonra yatağına qayıdır. Şəfəqin birinci işarətləri mələfənin üstündə kəskin qara xətlər çəkib. O, Nelsonun soyuqdan qurumuş və ac halda gəlməsindən əvvəl bircə saat yuxulamağa çalışaraq bu xətlərin toru üstünə uzanır.

Cümə günü Cenis evə qayıdır. Yeni doğulmuş körpə ilə keçən ilk günlər mənzili balaca fincandan kilsəni doldurən qatran ətri kimi doldurur. Rebekka Cun təkər üstə qoyulmuş ağ rəng çəkilmiş qamışdan hörülmüş səbətə uzadılıb. Dovşan onun, doğrudan da, burada olduğuna əminlik üçün yaxına gəldiyi vaxt qızçıqaz ona boğuqtəhər görünür, sanki, hələ dəqiq siluetin yaranması üçün vacib olan gücü toplamayıb. Cenisin yanaqları artıq onun xəstəxanada gördüyü al-qirmizi rəngdə deyil, o, sanki, mərmər kimi boz, sarı və göy çillərlə doludur. Cenis Rebekkanı əmizdirdiyi vaxt sarı dəyirmi döşlə yeni doğulmuş körpənin yumru sarımtıl sıfetinin harmonik vəhdəti onu və Nelsonu qarşısızlanmaz tərzdə özünə çəkən simmetriya yaradır. Rebekka əmdidiyi vaxt Nelson narahat olur, onun yanına cumur, barmağını uşağın dodağı ilə anasının döşünün giləsi arasındaki boş yere dürtür, ona açıqlanıb itələdikləri vaxt isə televizordan eşidilən sözləri ucadan oxuyaraq çarpayının ətrafında veyllənir: “Qüdrətli Siçan tezliklə gələcək”. Onun yanında uzanmaq və Cenisin öz şişmiş döşlərilə – onlar elə doludur ki, ağ dəri tarım çəki-lib və parıldayır – necə əlləşdiyinə baxmaq Dovşanın da xoşuna gəlir.

O, kök məmələrini, sanki, silah lüləsi kimi quş dimdiyi tək açılan və tez tutan kor çat-çat ağıza sarı tuşlayır. “Oy” – Cenis qışqırır və körpənin dodaqları süd vəzilerinin taktına uyğun olaraq köpüklənməyə başlayır. Harmoniya qurulur və Cenisin sıfətində yüngüllük təbəssümü peyda olur. O, döşündən sızan artıq südü silərək bələyi ikinci döşünə sixir. Onun xəstəxanada dincəldiyi və qüvvə topladığından sonrakı bu günlərdə südü uşağa lazım olandan çıxdur. Süd vermək arasındaki vaxtda onun südü axır, bütün gecə köynəklərində iki bərkimş ləkə yaranır. Cenis lüt qaldığı vaxtlar gigiyenik elastik qurşaq sayılmasa, onun şışman yumşaq qarnı və südün ağırlığı altında zərif bədənindən çıxan kələ-kötür bənövşəyi uclu yaşıl damarla örtülmüş parıltılı meyvə kimi çılgın döşlərinin görünüşündən Dovşanın ödü ağızına gəlir. Yuxarıdan ağırlaşmış və aşağıdan bintlə sarılmış Cenis ayaqları üstə möhkəm dayana bilmir və sanki, xırdaca təkandan daşib dağılacaq kimi ehtiyatla hərəkət eləyir. O, utanıb-qızarmadan döşlərindən uşağı yedirtmək

üçün alət kimi istifadə eləsə də, bununla belə, Dovşanın baxışlarından utanır və əgər o, arvadına həddən artıq baxırsa, yaxasını bağlamağa tələsir. Ancaq Harri ona həddindən artıq minnətdardır, onunla həddən artıq fəxr eləyir, ona qulaq asmaya bilməz. Bütün bu həftəni Cenisə özü-nəməxsus şəkildə təzim eləyir.

Ekkəz onlara dəyməyə gəlir və onları kilsəyə dəvət eləyir. Onlar Ekkəz o qədər borcludurlar ki, söz verirlər: onlardan kimsə hökmən gələcək. Çox güman ki, Harri. Cenisə gələ bilməz, bu bazar ertsəndən isə Harri artıq təzə işə başlayacaq və Cenisə özünü yorğun, zəif və üzülmüş hiss eləyir. Harri kilsəyə məmənuniyyətlə gedir. Təkcə Ekkəz rəğbətdən yox, ən başlıcası ona görə ki, xoşbəxtidir, onunu gətirib, onu bağışlayıblar və o da öz minnətdarlığını ifadə eləmək istəyir. O, instinkтив olaraq görünməz dönyanın mövcudluğuna inanır, hətta heç kim şübhə eləmir ki, onun hərəkətləri necə tez-tez bu dünya ilə öz-özlüyündə razılışmadır. O, təzə boz kostyumunu geyir və on birə on beş dəqiqə qalmış yay gün bərabərliyinə bir gün qalmış aydın bazar gününə çıxır. O, həmişə Rutun evi ilə qabaq-qənşər olan kilsəyə təmtəraqla addımlayan adamlara məmənuniyyətlə baxıb, indi də, bax, budur, özü də onlارladır. Qabaqda – bütün həftə ərzində onun Springerlərsiz keçirəcəyi birinci saat olacaq, istər Cenisə evdə olsun, istər onun atası işdə. Əgər bitib-tükənməyən yalanlar olmasaydı, iş qətiyən çətin olmazdı. Günortaya yaxın o artıq sıxlımlı limon kimidi. Bu sıraq-salxağa baxırsan – spidometrdə 80 min mil, porsenlər o qədər işlənib ki, yağı çay kimi axır, onları necə yuduqlarını, spidometri geriyə fırlatdıqlarını görürsən və öz səsini eşidirsən: bu ki, sadəcə olaraq, havayıdır. O üzr istəyəcək.

O, öz etiqadını dönyanın uçurum üzərindən asılı qalmasına bağlayıb, ölümün – hər şeyin sonu və onun, Dovşanın dolaşış düşmüş hissələrinin məchulluğa apardığını göstərərək şirkli gündəlik paltalarında küçə ilə gedənlərin hamısına nifrət eləyir. Və müvafiq olaraq kilsə üçün bəzənənləri sevir, ciddi kişilərin ütülü bayram kostyumları onun görünməzlərin gizli duygularına ləyaqət verir, onların arvadlarının şlyapalarındakı çiçəklər, sanki, görünməyənləri görünən eləyir, qızları isə özləri çiçəkdirler, hər birinin

bədəni tül və büzməli paltar olan ləçəkli çiçəkdir – etiqad çiçəkləri, belə ki, Dovşanın gözündə hətta ən köməksiz olanlar da gözəlliklə, etiqad gözəlliyilə şəfəq saçırlar. O, təşəkkürün artıq olduğundan onların ayaqlarını öpməyə hazırlır – onlar onu qorxudan xilas eləyirlər. O, kilsəyə daxil olduğu vaxt üzr istəməkdən ötrü həddindən artıq xoşbəxtidir. O, qırmızı skamyada diz çökür – skamyaya yumşaq olsa da, o qədər də yumşaq deyil ki, bədəninin ağırlığı altında dizləri ağrımışın, sevincdən onun qulaqları güyündəyir, qan başına vurur və *ilahi, Rebekka, təşəkkür eləyirəm* əlaqəsiz sözləri buzov heyranlığı tufanında köpüklənir. Allahı dərk eləyən insanlar onu qaranlıqda müdafiə eləyərək ətrafdə xışıldayıv və tərpəşirlər. Dovşan yenə oturur və onun gözləri qabaq cərgədəki fiqurun üstündə dayanır. Başına enli küləş şlyapa qoymuş qadın. Boyu ortadan bir az aşağıdır, ensiz çilli çıyılvari var, yəqin ki, gəncdir, hərcənd qadınlar həmişə kürəkdən gənc görünürərlər. Enli şlyapa başının ən kiçik hərəkətlərinə belə başının arxasındaki açıq rəngli qıvrım tükləri yalnız bircə Harri üçün açıq olan sırrə çevirərək zərifliklə hay verir. Boynu və çıyılvari ay işığında zərif nazik tük rəngilə saymışdan tutqun şəffaf şəfəq rənginə çalır. Harri Toteronun *qadınlar təpədən dirnağa kimi tüklə örtüliblər* sözlərini xatırlayıb gülümsəyir. Fikirləşir ki, görəsən, Totero ölməyib ki və Allaha dua eləyir ki, onun məşqçisi sağ qalsın. Qadının ona sarı dönməsinə, Harrinin onun profilini – kağız qərənfil buketi ilə bəzənmiş iri hörmə gün şlyapasının kənarları altından görə bilməsinə səbri çatmir. Qadın aşağıya, yanındakı nəyəsə baxır, Harrinin nəfəsi kəsilir, yanaqlarının çox nazik ayparası alışır və yenə sönürlər. Qadının çıyılvari yanında bir parça narıncı lent görünür. Harrinin qarşısında Coys Ekkzin maraqlı, heyranedici sıfəti dayanıb. Harrinin barmaqları cəld Zəbur kitabını vərəqləyir və orqanın səsi gələn vaxt Ekkzin arvadı uzaniqli əl məsafləsində onun qarşısında dayanır.

Ekkz ayaqlarını ağır-ağır sürüyərək kilsə xidmətçi-ləri və dua oxuyanlar axınının arxasında keçidə sarı gedir. O, mehrabin arakəsməsi arxasındaki cübbəli yapon oyuncağı kimi fikridağınıq və yekəqarın, uzaq, cansız və tərpənməz görünür. Onun duanı deklamasıya elədiyi affektləşdirilmiş abırkı – iyri səsi Dovşanın eşitmə qabiliyyətini

xoşagəlməz şəkildə kəsir; ümumiyyətlə, bütün yepiskopal xidmət gərgin eniş və ucuşları ilə əzbərlənmiş mexaniki yalvarişlar və ötəri qısa oxumalarla onun xoşuna gəlmir. O, dizi üstə qala bilmir, beli zoqquldayır; dizi üstdən arxa-yaya yixilmamaqdan ötrü dirsəklərile qabaqdakı cərgənin skamyasının söykənəcəyinə dirənir. Tanış lüteran liturgiyası yağılı havada silinən yazıya bənzəyir, canına keçən kimi ona çatmir. O, bu duada ona xidmət qaydasının məcburi təhərif olunması kimi görünən şeyə dirənərək qaranlıqda naqolay halda vurnuxur. Elə hesab eləyir ki, burada ianə toplamağa həddindən artıq böyük əhəmiyyət verirlər. O, demək olar ki, moizəni izləmır.

Moizədə səhrada keçən qırx gündən və İsanın İblislə söhbətindən danişılır. Bu tarixin bizə burada indi nəsə bir dəxli varmı? İyirminci əsrda Amerika Birleşmiş Ştatlarında? Hə. Müəyyən mənada *bütün* xristianlar İblislə söhbət aparmalı, onun xasiyyətlərini öyrənməli, səsini eşitməlidirlər. Bu əfsanənin çox qədim ənənəsi var, o hələ ilkin xristianlıqda ağızdan-ağıza keçmişdir. Onun daha dərin əhəmiyyəti, gizli mənası, Ekklin fikrinə görə, belədir: iztirab, itkiler, qısılıq, məhrumiyyət, ehtiyac – bunlar hamısı tərbiyə olunanın, İsanın tövsiyələrinin ayrılmaz şərtləridir. Harrinin qaşları qarmağa ilişən balıq kimi dərtlər. Bu xoşagəlməz, əzablı mənzərədir, o, bütünlükə qırınır. Maşını daha sərbəst möminliklə sürür. O, öz qiyafəsində hansıa bezikdirici misteriyanın uğursuz kahini kimi görünür. Harrini xristianlığın qaranlıq, dolaşlıq, iç tərəfi ciyrəndirir, onun səbir eləmək, onları təmizləmək və nəsə tamamilə əks şeyə çevirməkdən ötrü ölümün və iztirabın *içərisinə* girmək xüsusiyyəti tərsinə çevrilmişdir, bu çətinidir. O, paradoksun düz xətti ilə getməyin süurlu iradəsin-dən məhrumdur, işiq onun gözünü nə qədər qamaşdırırsa da, onun gözləri işığa tərəf dönür.

Lüsi Ekklin par-par parıldayan yanaqları öz həsir qalxanı arxasında gah görünür, gah yox olur. Qızçığaz – skamyanın söykənəcəyi lentdən başqa onu tamam gizləyir – ona nəsə, yəqin ki, Harrinin arxada oturduğunu piçildəyir. Ancaq qadın inadla geri dönmür. Bu mənasız saymazyanlıq Dovşanı həvəsə gətirir. Harri onu, ən çox da onun profilini görür – o, aşağı, qızına baxaraq qəşqabağını

tökdüyü vaxt ikiqat buxağın yumşaq, qatı qırışları qabaq şəkildə seçilir. Əynində tikiş yerlərində çoxsaylı xətlər kəsişən nazik mavi zolaqlı don var. Parçanın gözəlliyi və donun fasonu kilsə üçün qətiyyən uyğun deyil, ancaq onunla barışırlar; onun ədəblə necə sakit oturmasında və məbədin sərt, geridə qalmış qaydalarına necə itaətlə tabe olmasında nəsə bir erotiklik var. Dovşan qadının əsl diqqətinin arxaya, ona yönəldiyi ümidi lə özünü aldadır. Aşağı əyilmiş başların, rəngli şüşələrin, divardakı saralmış memorial siyahının və təmtəraqlı oymanın – skamyaların söykənəcəklərindəki taxta fır və muncuqlar – onun saçları, dəriSİ və şlyapası alovun rəngbərəng çalarları kimi bir-birinə qarışır.

Buna görə də moizə Zəbur surəsinə keçdiyi və Lüsi Ekkilzin parlaq peysəri xeyir-dua qəbul eləmək üçün əylən vaxt əsəbi sükut dəqiqələrinin keçdiyi və onun qalxıb, nəhayət, Harriyə tərəf döndüyü vaxt bu parlaq nöqtələrin – gözlərin, burun pərələrinin, cillərin və cəhənglərinə gülünc ifadə verən tarım çökəyin kolleksiyasını gördükdə ona acı peşmanlıq hissi üz verir. Ona hətta qadının sıfətinin, ümumiyyətlə, hansısa ifadəyə malik olması bir qədər toxunur – o şübhə eləmir ki, bütöv bir saat seyr elədiyi əzəmətli mənzərə bir əhəmiyyətsiz şəxs ölçülərinən belə tez darala bilər.

– Salam, salam! – Harri deyir.

– Hello. Düzünü deyim ki, kimi də olsa, sizi burada görəcəyimi heç cür gözləmirdim.

– Niya?

– Bilmirəm. Sadəcə olaraq, siz ümumi qəbul edilmiş çərçivələrə sıçısan adama oxşamırsınız.

Harrinin fikri onun gözlərindədir – birdən yenə ona göz vurar. Harri onda, bir neçə həftə əvvəl Lüsünün ona, doğrudan da, göz vurduguna daha çoxdan inanmır. Lüsi onun baxışlarına cavab verir və Harri, nəhayət, baxışlarını aşağı dikir:

– Salam, Coys. İşlər necədir? – deyir.

Qızçığaz şəfəqsaçan təbəssümünü quzu kimi sağasola səpələyərək keçiddə manevr eləyən anasının arxasında gizlənir. Yalnız onun ətraf vəziyyətə uyğunlaşmaq qabiliyyətinə təəccübənmək qalır.

Ekkız qapının ağızında Harri ilə salamlaşır – Ekkızin iri əllərinin hərərətli təması zəifləməli olası vaxt, əksinə, güclənir.

– Sizi burada görməyimə çox şadam, – deyə o, yerindən tərpənmədən dillənir. Dovşan arxada bütün zəncirin – adamların necə toplaşdığını və gərginləşdiyini hiss eləyir.

– Çox xoşuma gəldi. Əla moizə idi, – deyir.

Ekkız nəyə görəsə üzr istəyirmiş kimi qızdırırmalı təbəssümlə və yanağı allanmış halda gözlərini ona zilləyib. O gülür; Dovşanın gözləri qarşısında bircə saniyəliyə onun damağı görünüb yox olur, sonra isə Dovşan onun Lüsiyə necə: “Təxminən bir saatdan sonra” dediyini eşidir.

– Qovurma artıq pilətədədir. Necə istəyirsən – soyuq olsun, ya çox qızarsın?

– Çox qızarsın, – cavab verir. O, ciddi görkəmdə balaca Coysun əlindən tutub ona deyir: – Salam, miss taxt-tac varisi. Bu gün çox gözəl görünürsünüz.

Dovşan gözlənilməzlikdən səksənir və görür ki, onun arxasında dayanmış kök xanım da səksəndi. Coysun müşayiət elədiyi Lüsi Ekkız ona yaxınlaşır. Həsir şlyapa onun ciyininə çatır.

– Siz maşınlasınız?

– Yox. Bəs siz?

– Mən də yox. Bizi ötürmək istəyirsiniz?

– Məmnuniyyətlə.

Dəvət o dərəcədə qabadır ki, güman etmək olar ki, qətiyyən heç nə bildirmir, bununla belə, Dovşanın sinəsində qadının dalğasına uyğun köklənmiş tellər tərpənməyə başlayır. Günəş işığı yarpaqlarda bərq vurur; o, öz səhər şəfəqlərinin süd ağılığını itirib ağır quru bürkü ilə yolu və səkini sıxır. Asfaldta mika qəlpələri parıldayırlar; ötüb-keçən maşınların pəncərə və kapotları havaya aq parlaq ləkə qoyur. Lüsi Ekkız şlyapasını çıxarıır və saçlarını dağıdır. Arxada gələnlərin sırası seyrəkləşir. Səkilərlə yolin arasında əkilmış qovağın tüklü təzə yarpaqlarının sıx kölgəsi ritmik olaraq günün işıqlandırıldığı yerlərlə əvəz olunur və bu vaxt qadının sıfəti, Dovşanın köynəyi ağappaq görünür; mühərriklərin gurultusu, üçtəkərli velosipedlərin xırçılıtı, evdəki fincanın nəlbəkiyə dəyib taqqıldıması – bütün bu səslər Dovşanın üstünə, sanki, par-par parıldayan polad

dirək gəlirmiş kimi dığırlanır. Harri, sanki, qadından gələn işiq axınında titrəyir.

- Arvadınız, uşağıınız necədirlər?
- Əla. Lap əla.
- Çox gözəl. Bəs təzə işiniz necə, xoşunuza gəlir?
- Çox da yox.
- Oho, bu, yəqin, pis əlamətdir.
- Bilmirəm. Məncə, heç kim işinin ona xoş gəlməsini gözləmir. Əgər iş adama xoş gəlirsə, bu, artıq iş deyil.
- Cekin işi isə onun xoşuna gəlir.
- Deməli, bu iş deyil.
- O, elə belə də deyir. Deyir ki, bu, mənim başa düşdüğüm mənada iş deyil. Ancaq əminəm ki, onun ideyaları sizə məndən yaxşı tanışdır.

Harri hiss eləyir ki, qadın onu cirləndirir, ancaq o, bunsuz da həvəsindən başdan ayağa kimi titrəyir.

- Məncə, bizim onunla çox oxşarlıqlarımız var.
- Yəqin ki, elədir. – Qadının bu sözləri tələffüz elədiyi qəribə tələsiklikdən Dovşanın ürəyi daha bərk döyünməyə başlayır. – Ancaq mən, təbii ki, fərqi daha çox hiss eləyirəm. – Lüsünün səsi frazanın sonuna çox quru qoşulur, alt dodağı əyilir.

Bu nə deməkdir? Dovşan elə hissələr keçirir ki, sanki, şüşə üstünə çıxıb. Bilmir bu söhbət heç nə haqqındadır, ya da arxasında daha dərin məna gizlənən şifrədir. Bilmir ki, bu qadın süurlu naz-qəmzədir, yoxsa şüursuz. O, hər dəfə ümidi eləyir ki, təzə görüş zamanı onunla daha sərt danışacaq, ona vurulduğunu, ya da başqa bu məzmunda nəsə deyəcək və bütün həqiqəti ortaya qoyacaq, ancaq qadının yanında olduğu zaman Harrinin nitqi kəsilir, nəfəsi şüşəni tərlədir, bilmir nə danışsın və dilindən axmaq sözlər çıxır. O yalnız bir şey bilir – bütün bunların arxasında, onların fikir və vəziyyətlərinə rəğmən o, qadın üzərində aqalıq hüququna, sanki, hansısa uzaq torpaq sahəsinə irsi hüquq-a malikdir və qadın bütün varlığı ilə, saçının hər bir teli ilə, damarı və əsəbi ilə ona təslim olmağa hazırlıdır. Ancaq ağıl bu hazırlığa müqavimət göstərir.

- Məsələn, nədə? – Harri soruşur.
- Məsələn, sizin qadılardan qorxmamağınızda.
- Onlardan kim qorxur ki?

– Cek.
– Siz belə düşüncünürsünüz?
– Əminəm. Qarılarla və yeniyetmələrlə – onu pastor yaxalığında görənlərlə – bir balaca dil tapır. Ancaq yerdə qalanlara çox şübhə ilə yanaşır, onları sevmir. Hətta elə bilir ki, onların kilsəyə getmələrinə ehtiyac yoxdur. Onlar kilsəyə uşaq və yataq iyi getirirlər. Bu, Cekin şəxsi xüsusiyyəti deyil, bütün xristianlıqla xas olan xüsusiyyətdir – bu, çox əsəbiləşdiricidir.

Nəyə görəsə qadının bu psixologiyaya vurğunluğu Dovşana elə axmaqlıq görünür ki, o, özünün axmaqlığı düşüncəsindən azad olur. Harri hündür səkidən düşərkən onun qoluna girir. Dağın yamacında salınmış Maunt Cacda bəstəboy qadınların zərifliklə dəf eləmələri çətin olan olduqca çox uca "qabırğalar" var. Lüsinin çılpaq qolu onun barmaqları arasında soyuq olaraq qalır.

– Bu haqda icma üzvlərinə danışmaq ağliniza gəlməsin.
– Bax görüsünüz? Siz də lap Cek kimi danışırsınız.
– Bu yaxşıdır, pis? – Bax belə. Harri indi onu hədəfə alıb. Lüsi daha canını qurtara bilməz, cavab verməlidir: ya yaxşı, ya pis və bu, yolun ayrıçı olaraq.

Ancaq qadın susur. Harri hiss eləmir ki, bu, ona nəyin bahasına başa gəlir – o, cavab verməyə adət eləyib. Onlar qarşı tərəfdəki səkiyə çıxırlar və Harri yönəmsiz halda onun qolunu buraxır. Ancaq naqolaylığa baxmayaraq, Harri, onsuz da, Lüsinin onun istədiyi kimi olduğunu, onların bir-birlərinə yaraşdıqlarını hiss eləyir.

– Ana.
– Nədi?
– Rotik nə deməkdir?
– Rotik? A, nevrotik. Bu, kiminsə başı qaydasında olmayanda deyilir.
– Başı ağrıyanда?
– Hə, nəsə elə bir şeydir. Onun qədər ciddi məsələdir. Ancaq sən narahat olma, mənim balam... Bu, demək olar ki, hamının başına gelir. Dostumuz mister Enqstromdan başqa. – Qızçıqaz gözlərini qaldırır və utancaq, ancaq təkəbbürlü təbəssümlə anasının belinin arxasından Dovşana baxır.
– O nadincdir, – qız deyir.

– Bir elə də yox, – anası hay verir.

Pastorluğun kərpic divarının axırında atılmış mavi, üçtəkərli velosiped dayanıb. Coys ona tərəf qaçı, minir və öz dəniz dalğası rəngli bazar günü paltosunda, saçında narıncı lent sürüüb gedir; metal hansısa daxili səslərin bir-birinə eşilmiş tellərini havaya qarışdıraraq xırçıldayır. Onlar bircə dəqiqəliyə ikisi də uşağa baxırlar. Sonra Lüsi soruşur:

– İçəri keçmək istəmirsiniz?

Qadın cavab gözləyə-gözləyə onun çiyinlərini hiss eləyir, Harriyə isə yuxarıdan elə gəlir ki, onun gözləri ağ göz qapaqları altında gizlədilib. Dodaqları aralanıb, çənəsinin hərəkətindən dili damağına toxunur. Günorta günəşti sifətin və çat-çat olmuş dodaq boyasını kəskin şəkildə göstərir. O, alt dodağın nəm əsasının dişlərinə necə toxunduğuunu görür. Möcüzənin gecikmiş mehi özünün ağırlı əxlaqi tamı ilə sanki, səhranın tozlu küləyi kimi Harrinin bütün bədənini bürüyür və gözləri qarşısında heç nədən Cenisin yaşılımlıtlı damarları sezilən zərif döşləri görünür. Bu yaramaz böcək onu onlardan qoparmaq istəyir.

– Yox, sağ olun. Keçə bilmərəm.

– Boşlayın. Siz kilsədə olubsunuz, sizə mükafat düşür. Qəhvə içərsiniz.

– Bilirsiniz nə var, – Dovşan yumşaq səslə, ancaq qürurlu şəkildə dillənir: – Siz qəşəngsiniz, ancaq indi mənim arvadım var. – O, sanki, nəyisə izah eləməyə çalışaraq əllərini qaldırır və Lüsi tələsik bir addım geri çekilir.

– Bağışlayın.

Harri yalnız qadının qara bəbəklərinin ətrafindakı papilos kağızı qırıntılarına oxşayan yaşıl göy qurşağının ləkəli hissəsini görür, sonra isə onun dairəvi tarım yançağı sindira-sındırı yolla uzaqlaşır.

– Hər halda, çox sağ olun, – Harri boş, zəif səslə onun arxasında qışqırır. O, nifrətdən qorxur. Qadın qapını elə tappilti ilə çırpır ki, balıq-çəkic öz-özünə boş kandarda səslənir.

Harri günəşi görmədən evə gedir. Lüsi nədən hirs-ləndi – təklifi rədd edildiyindən, ya Dovşana nə təklif edildiyini başa düşdüyündən? Bəlkə, qadına birdən özünün əslində necə olduğu aydın olub? Harrinin anası axmaq

vəziyyətə düşdüyü vaxt o da eynilə beləcə buxar buraxırdı. Hər necə olur olsun, Harri bayram kostyumunda ağacların altı ilə addımlayarkən özünü qəşəng, ucaboy və güclü hiss eləyir. O, Ekkzin arvadını etinə eləmədi, yaxud onu, sadəcə olaraq, düzgün başa düşmədi, qadın onu, onszu da, tərpətdi və Dovşan öz mənzilinə soyuq mühakimə və həvəslə halda girir.

* * *

Onun Cenislə yatmaq istəyi qurğuşunla yüklənmiş balaca mələk təsiri bağışlayır. Təzə doğulan körpə dil qəfəsə qoymadan ciyildəyir. O, bütün günü, sanki, zəif əllərilə içərisindəki hansısa qapını cırmaqlaya-cırmaqlaya dözülməz, gərgin xnnnnnnx ax ax pppx səsləri çıxararaq beşiyində uzanır. O, nə istəyir? Niyə yatmir? Harri kilsədən Cenis üçün qiymətli hədiyyə ilə gəlib və ona nəsə hey bu hədiyyəni təqdim eləməyə mane olur. Səs-küy mənzili qorxu ilə doldurur. Onun qarnı ağrıyr; Harri hicqırığının kəsilməsindən ötrü qızçıqazı götürən vaxt özü hicqırımağa başlayır – mədəsindəki sıxılma bərk üfürülmüş köpük yaradır; uşağın mədəsindəki eynilə belə köpük inadla partlamaq istəmir. Yumşaq xırda mərmər bədən kağız kimi çəkisizdir, onun sinəsində bərk dərtlir, sonra yenə süst halda asılı qalır; hərarətli başı, sanki, çiyindən qopmaq isteyirmiş kimi fırlanır.

– Bikki, Bikki, Bikki, – Harri deyir. – Yat, yat, yat.

Səs-küydən Nelson şıltəqlıq eləməyə və piqqıldamaga başlayır. O, sanki, körpənin indicə içərisindən çıxdığı qaranlıq qapılara hamidan yaxında olduğundan körpənin onları xəbərdar eləməyə səy göstərdiyi hədəsini hamidan daha kəskin dərk eləyir. Onların daha kamil hiss orqanları üçün görünməz hansısa dumanlı kölgə, körpə tək qalan kimi Rebekkanın üzərinə hücum çəkir. Dovşan onu səbətə qoyur və barmaqlarının ucunda qonaq otağına gedir; onlar nəfəs çəkmədən oturlurlar. Sonra sakitlik membranı dəhşətli ciraltı ilə sınır və nnnx a nnnnnnx! Aramlı inilti səsi yenidən gelir.

– Oh, aman Allah, – Dovşan dillənir. – Yaramazı görürsən. Əclafı görürsən.

Saat beşdə Cenis ağlamağa başlayır. Göz yaşları tutqu, üzülmüş sıfəti boyu aşağı axır.

– Mən tamam qurumuşam. Ona verməyə südüm qalmayıb. – O artıq bir neçə dəfə uşağı döşünə yaxınlaşdırıb.

– Tüpür, – Dovşan deyir. – Dözər. İç. Mətbəxdə bir az viski qalıb.

– Sən mənə hey iç deyirsən? Mən çalışıram içməyim. Elə bilirdim, mənim içməyim xoşuna gəlmir. Bütün günü siqareti bir-birinin dalınca çəkirsən və mənə deyirsən iç – dilə tutursan.

– Dedim, halın yüngülləşər. Sən bütün günü ayaq üstəsən.

– Səndən artıq dayanmamışam. Sənə nə olub? Ağlına nə gəlib?

– Sənin südün necə olub? Niyə uşağı lazımlı olan kimi əmizdirə bilmirsən?

– Axırıcı dörd saat ərzində üç dəfə yedirtmişəm. Burada daha heç nə yoxdur. – Cenis açıq-aydın zavallı jestlə donunun üstündən döşünü srixir.

– Bir şey iç.

– Qulaq as, kilsədə sənə nə dedilər? Evə get və arvadını sərxiş olanacaq içirt? İçmək istəyirsən – özün iç.

– Mənə bu, qətiyyən lazımdır deyil.

– Ancaq nəsə lazımdır. Bekkinin əsəblərinə toxunan sənsən. Səhər vaxtı, sən olmayıanda onun həli çox yaxşı idi.

– Tüpür. Bu haqda düşünmə. Bu xəbislik haqqında düşünmə, vəssalam.

– Bebi ağlayır.

Cenis Nelsonu qucaqlayır.

– Eşidirəm, mənim balam. Ona istidir. İndi ağlamayaçaq.

– Bebiyə istidir?

Onlar bir dəqiqliyə qulaq asırlar, ancaq qışqırıq kəsmir, şiddetli, zəif ehtiyatlılıq əzabverici sakitlik fasılərilə kəsilir, sonra isə təzədən gəlir. Onlar, Allah bilir, nə barədə xəbərdar olunaraq, divarları həbsxana divarları kimi tərləmiş mənzil boyu səpələnmiş bazar günü qəzetlərinin qırıqları içərisində dayanmadan ora-bura vurnuxurlar. Artıq xeyli vaxtdır pəncərə arxasında müntəzəm olaraq süd kimi aydın səma parıldayır və belə havada valideyn-

lərinin onu Mımlə uzun, xoşagələn gəzintiyə gətirdikləri, indi isə gözəl bazar gününü əbəs yerə itirdikləri fikri Dovşana daha böyük təşviş gətirir. Ancaq onlar evdən çıxməq üçün heç cür yığışa bilmirlər. O, Nelsonla gəzməyə gedə bilərdi, ancaq uşaqqı aydın olmayan qorxu içində ana-sından yapışır, Dovşan isə hələ də Cenisə sahib olmaq ümidi ilə xəsis xəzinədən uzaqlaşmayan kimi, ondan bir addım da aralanmır. Onun ədəbsizliyi onları bir-birinə yapışdırır.

Cenis bunu hiss eləyir və bu, ona daha artıq iztirab verir.

– Niyə gedib gəzmirsən? Sən uşağın əsəblərinə toxunursan. Mənim də əsəblərimə toxunursan.

– Doğrudan, içmək istəmirsən?

– Yox. Mən yalnız sənin sakit oturmağını, siqaret çəkməyini və uşağı yelləməyini istəyirəm. Bir də məndən əl çəkməyini. Mənə, onsuz da, istidir. Məncə, təzədən xəstəxanada yatsam yaxşıdır.

– Bir yerin ağrıyır?

– Hər şeyə dözərdim, bircə bu ağlamayaydı. Onu artıq üç dəfə yedirilmişəm. İndi isə sizə şam vermək lazımdır. Ü-a-u, bazar gününə nifrat eləyirəm. Kilsədə neynirdin? Sən elə hey qurdalanırsan?

– Mən qətiyyən qurdalanıram. Sənə kömək eləməyə çalışıram.

– Görürəm. Bax, yeri gəlmışkən, elə bu qeyri-normaldir. Sənin dərindən nəsə qəribə qoxu gəlir.

– Nə qoxusu?

– Ah, bilmirəm. Əl çək.

– Mən səni sevirəm.

– Qurtar. Olmaz. İndi məni sevmək olmaz.

– Bir az divanda uzan, mən şorba bişirim.

– Yox, yox, yox. Nelsonu çımızdır. Mən çalışım uşağı bir dəfə də yedirdim, yazıq, orada yenə heç nə yoxdur.

Onlar şamı gec yeyirlər. Hələ tamam işiqdir – bu, ilin ən uzun günlərindən biridir. Onlar Rebekkanın kəsilmə-yən qışqırıqları altında şorbanı ötürürərlər. Ancaq əlüzyuyan-də düzülmüş boşqabların üstündə, didilmiş, nəm çəkmiş mebelin altında və tabuta oxşayan dərin hörmə çarpayıda kölgələr qatlaşmağa başladığı vaxt qızçıqaz qəfildən səsini

kəsir və mənzildə birdən günahın təntənəli, ancaq təfəkkürlə dolu dünyası hökm sürür. Onlar uşağı taleyin ümidiñ buraxıblar. Onların arasında təsadüfən ingiliscə danişə bilməyən, ancaq böyük və ağır həyəcanla dolu yadelli qadın peyda oldu, onlar isə onu taleyin ümidiñə buraxıblar. Nəhayət, gecə düşdü və onu dəyərsiz toz dənəsi kimi apardı.

– Qarnı deyil, belə körpələrdə o ağrımız, – Cenis deyir.
– Bəlkə, acdır, mənimmsə südüm quruyub.

– Bu necə olur, sənin döşlərin futbol topu kimidir.

Cenis onun nəyə işarə elədiyini hiss eləyərək ona əyri-əyri baxır.

– Axmaqlıq eləmək ağlına gəlməsin.

Ancaq Harriyə elə gəlir ki, arvadının gülümsədiyini görür.

Nelson həvəslə uzanıb yatır – o, xəstə olanda belə olur. O niqqıldayır. Bacısı onu əməlli-başlı boğaza yiğib. Oğlanın tünd rəngli başı ağır halda balışa batıb. O, acgözlükə ağızını butulkaya təref uzadır və Dovşan fırçanın yüngül yaxması kimi ələ keçmədən və ötəri toxunan, eyni zamanda həm bəd, həm xoş ötəri fikirləri ifadə eləmək, ötürmək üçün cidd-cəhdəl söz tapmağa çalışaraq gözləyir. Dovşanı kədərin tutqun hissi bürüyür. Bu zamana və məkana tabe olmayan təəssüf kədəridir, onun qarasaçlı oğlanların dar çarpayılarda dodaqlarını minnətdarlıqla rezin və şüşədən olan butulkaya uzadaraq yuxuya getdikləri dünyada yaşıdığı haqqında olan kədərdir. Harri ovcunu Nelsonun qabarıq alına qoyur. Uşaq onun əlini itələməyə çalışır. Harri əlini çəkir və o biri otağa gedir.

O, Cenisi inandırır ki, içsin. Özü ona su ilə yarı-yarı viski süzür – spirtli içkilərdə bir elə səriştəsi yoxdur. Qadın: Bu nə zibildir deyir, – ancaq içir.

Yataqda Harriyə elə gəlir ki, Cenis indi özünü başqa cür aparır. Onun bədəni, sanki, özü Harrinin əlinə doğru gəlir, ovuclarını asanlıqla doldurur. Cenis gecə köynəyinin ətəyindən boynunun köküncən başdan-ayağa ondan ötrüdür. Onlar böyrü üstə üzbeüz uzanıblar. Harri onun kürəklərini ovuşdurur, əvvəlcə yüngülçə, sonra get-gedə güclü şəkildə, sinəsini özünə sıxır, spirt qoxusu verən bərk, qaralmış sıfətini öpür. Cenis başını çevirmir, ancaq

onun tərtəmiz profilində Dovşan etiraz da oxumur. Harri inciklik dalğasını boğaraq özünü yenidən onun ləngliyinə uyğunlaşdırmağa məcbur eləyir. Onun dərisi də dili kimi öz sərni saxlayır. Cenis bir şey hiss eləyirmi? Rutdan sonra o, anlaşılmaz, qaşqabaqlı, hər şeyə laqeyd kəsək kimi görünür Dovşana. Harri ondakı qığılçımı alovlandıra bilərmi? O, Cenisin gecə köynəyinin iki düyməsini açmağa ürək eləyir və onda bütöv hiss oyatlığına sevinir, yerini bir az da rahatlayır. O, yumşaq və ehtiyatla hərəkət eləyir və buna görə də qadın qızçıqaz təhər nazik, zəhlətökən cırılılı səslə onun düz qulağına:

- Harri. Yəni sən görmürsən ki, mən yatmaq istəyirəm, – deyərkən tamamilə özündən çıxır.
- Bəs mənə niyə dərhal demədin?
- Bilmirəm. Bilmirdim.
- Niyə bilmirdin?
- Bilmirdim nə eləyirsən. Elə bilirdim, sadəcə olaraq, mənimcün xoş olan nəsə eləmək istəyirsən.
- Deməli, bu, sənə xoş deyil.
- Əlbəttə, əgər mən heç nə eləyə bilmirəmsə, xoş deyil.
- Bəzi şeyləri eləyə bilirsən.
- Yox, bilmirəm. Hətta yorulmasaydım və Rebekkanın çığırmasından boğaza yiğilmasaydım da, mənə olmaz. Altı həftə olmaz. Sən axı özün bilirsən.
- Bilməyinə bilirəm, ancaq fikirləşdim ki... – O, həddən artıq pərtdir.
- Nə fikirləşirdin?
- Fikirləşirdim ki, hər halda, sən məni sevəcəksən.
- Əlbəttə, mən səni sevirəm, – Cenis əvvəl susur, sonra cavab verir. – Sənə nə olub, yata bilmirsən?
- Yata bilmirəm. Bilmirəm. Mən səni həddən artıq çox sevirəm.

Hələ bir dəqiqə əvvəl hər şey yaxşı idi, ancaq bütün bu söhbətlərdən zəhləsi getdi. Onsuz da, onlarda bir şey əmələ gəlmirdi, qadının süstlüyü və inadçılığı isə lap pis idi; o, Harridə yaziqliq, utancaqliq və şəxsi axmaqlıq düşüncəsi oyadaraq, sadəcə, hər şeyi öldürür. Belə yaxşı olan hər şeydən yalnız çəkilməz ağırlıq və Harrinin gülünc vəziyyəti – bütün bunları mümkün qədər

tez qurtarmaq bacarıqsızlığı qaldı. Cenis onu özündən kənara itələyir.

– Sən məndən, sadəcə olaraq, istifadə eləyirsən, – deyir.

– Bu iyrəncdir.

– Hə, mənim balam, xahiş eləyirəm.

– Bütün bunlar elə ikrahedicidir ki...

O, nə cəsarətlə belə dedi? Harri hiddətlənib. Ancaq ağlına gəlir ki, olmadığı bu üç ay ərzində Cenis məhəbbət haqqında tamamilə qeyri-real təsəvvürlər qazanıb. O, sevginin əhəmiyyətini şişirtməyə başlamışdı, təsəvvür eləyirdi ki, guya, bu, necəsə nadir, qiymətli bir şeydir, Harri isə yatmaqdan ötrü yalnız bununla tez qurtarmaq, sonra isə – Cenisin xətrinə düz yolla davam eləmək istəyir.

– O biri böyrün üstə çevril, – Dovşan ona deyir.

– Mən səni sevirmə, – Cenis onu rahat buraxdığını düşünərək yüngülləşmiş halda dillənir. O, saqlallaşarkən Harrinin sıfətinə toxunub arxasını ona çevirir.

Harriyə elə gəlir ki, hər şey yaxşı gedir, birdən Cenis çıynı üstdən başını ona sarı döndərir və deyir:

– Bunu sənə qəhbən öyrədib?

Harri yumruğu ilə onun çıynindən vurur, yatağından sıçrayır və pijama şalvari döşəməyə düşür. Jaluzün arxasından sərin gecə mehi əsir. Cenis yataqda arxası üstə uzanır və anladır:

– Mən o qəhbələrdən deyiləm, Harri.

– Səsini kəs, sən evə qayıdan vaxtdan bəri mən birinci dəfə idi ki, səndən nəsə xahiş eləyirdim.

– Sən lap qəşəng idin.

– Sağ ol.

– Hara gedirsən?

Harri geyinir.

– Havaya çıxıram. Bütün günü bu lənətəgəlmış deşikdə qurdalanmışam.

– Səhər-səhər çıxmışdin ki.

O, şalvarını geyir.

– Sən niyə mənim halımı düşünə bilmirsən? Mən təzə doğmuşam.

– Bilirəm. Bilirəm, ancaq, istəmirəm, mənim vecimə deyil, bütün məsələ mənim necə olmağımızdır. Mənsə havaya çıxmaq istəyirəm.

- Getmə, Harri, getmə.
- Öz matah yançağınla qal burada. Mənim əvəzimə onu öp.
- Oh, aman Allah. – Cenis qışqırır, adyalın altına girir və üzünü balışda gizlədir.

Lap indi də qalmaq olardı. Harrinin onu sevmək həvəsi sovuşdu və indi getmək gərək deyil. O, nəhayət, Cenisi daha sevmir və buna görə də tamamilə onun yanında uza-nıb yuxuya getmək olardı. Ancaq Genis özü səbəb oldu – tir kimi uzanır və zariyir, aşağıda isə, qəsəbədə mühərrrik tam qazla guruldayır, orada hava, ağaclar, fənər altında boş küçələr var və Harri bütün bunları xatırlayıb evdən çıxır.

* * *

Nə qədər qəribə olsa da, Harrinin çıxb getməsindən az sonra Cenis yuxulayır: o, son vaxtlar tək yatmağa adət eləyi və indi Harrinin yataqda olmamasından heç kimin onu isti ayaqları ilə təpikləməyəcəyindən və mələfəni buraz kimi bir-birinə eşməyəcəyindən fiziki yüngüllük hiss eləyir. Səhər saat dördə Bekkinin qışqırığı onu oyadır və Cenis qalxır. Gecə köynəyi yüngülçə ayaqlarına dolaşır. Dərisi qeyri-təbii dərəcədə həssas olub. O, əsgini dəyişir və qızçı-ğazı əmizdirmək üçün çarpayıa uzanır. Bekki əmdiyi vaxt ona elə gəlir ki, bədənində boşluq yaranır. Harri qayıtmadı.

Uşaq hey döşün giləsini itirir – Cenis heç cür diqqətini ona yönəldə bilmir, o, bütün vaxtı qulaq verir ki, Harrinin açarı qapıda xırçılı salmır ki.

Harrini yenə buraxsa, anasının qonşuları gülməkdən ölücəklər, əgər o, valideynlərinin yanında yaşadığı vaxtlarda anası hey qonşularının paxılıqlarını xatırlamasayı, anasının qonşuları haqqında heç fikirləşməzdı və həmisəki kimi o, anasının yanında olarkən elə hissələr keçirirdi ki, guya, səfehdır, eybəcərdir və bütün ümidləri puç olub, anası isə nikahla bütün bunların qurtaracağına elə ümid bəsləyirdi ki, o, ərli arvad olacaq, öz evi olacaq. Bir də istəyirdi usağı anasının adını qoysun ki, onun yaxasından əl çəksin, ancaq bunun əvəzində zavallı anasını yadına sala-raq, gözləri yumulu halda ağızı ilə onun sinəsinə dirənir və

Cenisə elə gəlir ki, o, tirin təpəsində uzanıb, bütün şəhər onun tənha olduğunu görür. O üzüyür. Üşaq döşünün giləsini heç cür saxlaya bilmir, o, heç kimə gərək deyil.

Cenis qalxır və Bekkini ciyininə qoyub otaqda gəzışməyə başlayır, havasını buraxmağa çalışaraq kürəyini siğallayıır, zavallı isə elə süst və zəifdir ki, hərdən aşağı sürüşür və sümüksüz ayaqarı ilə dayanmaqdan ötrü onun sinəsinə soxulmağa can atır, gecə köynəyi isə küləkdən yellənir və ayaqlarına yapışır.

Əgər açaq qifili cırmaqlasaydı və o, qapıdan içəri girdəydi, Cenislə nə eləyir eləsin, onun vecinə deyil, ər-arvadlıq – ər-arvadlıqdır. Ancaq bu gün bu, çox böyük ədalətsizlik idi. Onun hər yeri ağrıyır, Harri isə bütün bu vaxtları öz qəhbəsi ilə yatırıdı, indi də deyir: “O biri böyrün üstə dön”, elə hövsələsiz deyir ki, elə bil, sadəcə olaraq, ondan mümkün qədər tez yaxa qurtarmaq istəyir və o kimdir ki, Harriyə icazə verməsin, onun qaçmasına ki imkan vermişdi, məgər Cenisin qürurlu olmaq ixtiyarı varmı? Özünə hörmətinə – hə. Buna görə də o, mütləq sübut eləməli idi ki, onda bu var – Harri düşünmürdü ki, əgər Cenis onun qaçmasına imkan vermişdi, bunu da eləyər. Dovşan səfəh hərəkət eləmişdi, Cenis isə heç bir qırura malik olmalı deyil, yalnız Harri üçün zibil vedrəsi olmalıdır. O, Cenisdən əl çəkmədiyi vaxt görünürdü ki, əla təcrübə qazanıb və bu, Cenisə onun, Allah bilir, harada veylləndiyi və nə elədiyi həftələri xatırladırdı, Cenis isə tamam köməksiz idi, anası və Pegginin ona yazıqları gəlirdi, qalanlar isə gülürdülər və Cenis daha buna döza bilmirdi.

Harri sonra da kilsəyə gedir və köksü qabarmış halda qayıdır. Onun nə ixtiyarı vardi kilsəyə getsin. O, bir-birinə göz-qşaş eləyən bütün bu arvadların arxasında Allahla nədən danışb?! Cenisi, doğrudan da, cılədən odur ki, başqa şeylər haqqında fikirləşmək əvəzinə, məhəbbətlə məşğul olduqları vaxt elə məhəbbət haqqında da fikirləşirlər. Onların barmaqlarına baxan kimi hiss eləyirsən ki, sənin haqqında fikirləşirlər, ya yox; bu gün də Harri əvvəlcə onun haqqında fikirləşdi; ancaq sonra elə iyərənc oldu ki, Cenis hırslandı, çünkü Harri yalnız özünü düşündürdü və Cenisin necə yorulduğunu, hər yerinin necə ağrıdığını qətiyyən fikirləşmirdi. Bu, çox kobudcasına idi.

Sadəcə olaraq, kobud idi, vəssalam. Deyirlər, Cenis səfəhdır, ancaq əslində səfəh olan Harridir – başa düşmür ki, arvadının hali necə pisdir, o qacdığı vaxtdan Cenis tamam başqa adam olmuşdu və Cenisin onu təzədən sevməsini istəyirsə, ona necə quyruq bulamalıdır. Cenisi lap ilkin uşaqlığından onun hissələrindən heç kimin xəbəri olmaması və heç kimin onlardan xəbər tuta bilməməsi, yaxud, sadəcə olaraq, heç kimin bununla işi olmaması dəhşətə gətirirdi. Onun dərisi özünün xoşuna gəlmirdi və heç vaxt da gəlməmişdi, italyan qızlarındakı kimi çox tünd rəngdədir, hərcənd ki, onda başqa qızlardakı kimi sizanaqlar olmurdu və onlar Krollun yanında işlədikləri həmin günlərdə Cenis duzlu qoz satırdı. Harri onunla Meri Hennekerin çarpayışında uzandığı vaxtlar gümüşü divar kağızlarından çox xoşu gelir və Harri gözlərini yumurdu, Cenisin dərisi, sanki, əriyirdi, qız fikirləşirdi ki, bax indi hər şey bitdi, artıq o tək deyil, bir adamladır – amma sonra evləndilər (Cenis əvvəllər hamilə olmaqdan dəhşətli dərəcədə qorxurdu, ancaq Harri artıq bütün ili evlənmək barədə danışındı və Cenis ona xəbər verəndə gülmüşdü, “əla” demişdi və Cenisi uşaq kimi yuxarı qaldırmışdı). Cenis gözləmədiyi vaxt o, elə gözəl ola bilərdi ki, Harridə o qədər yaxşı cəhətlər var ki. Cenis heç kimə başa sala bilmirdi. O, hamilə olduğu vaxt çox qorxdı, Harri isə onu məcbur eləyirdi bununla fəxr eləsin, onlar evləndilər, qız isə hələ də balaca, yönəmsiz qəhvəyi dərili Cenis Springer olaraq qalırdı, amma onun əri heç nəyə yaramayan özündənrazi axmaq idi, atası belə deyirdi və əgər azca içsəydi, tənhalıq hissi bir az əriyib gedirdi. Bu, qəhəri əridirdi demək deyildi, sadəcə olaraq, qəhərin kənarları dəyirmiləşirdi və sanki, göy qurşağı kimi müxtəlif rəngə çalırdı.

Cenis otaqları gəzir və əlləri, ayaqları ağrımağa başlayana kimi uşağı oxşayır və nəhayət, körpə Rebekka ayaqları ilə dolu döşləri qucaqlayaraq yuxuya gedir. Bəlkə, bir az da süd versin, ancaq lazım deyil, yatır, qoy yatsın. Cenis zavallı çəkisiz körpəni öz tərli çıynindən ayırrı və çarpayıdakı sərin kölgəyə uzadır. Artıq işıqlaşır, dağın şərq ətəklərinə, şəhərə erkən səhər gelir. Cenis yatağına uzanır, ancaq aq mələfələrə get-gedə daha çox düşən işiq onu yuxuya getməyə qoymur. Əvvəlcə bu hətta xoşdur – təzə

başlayan səhər elə təmizdir ki, Cenisdə Harrinin yoxa çıxmasının ikinci ayındakı kimi hissler oyadır. Pəncərənin altında anasının yapon albalısı çiçəkləmişdi, otlar qalxmışdı, torpaqdan nəm, hərarət və kül qoxusu gəlirdi. Cenis hər şeyi götür-qoy eləmişdi və onun ailə həyatının – ərliliyinin sonunun çatması fikri ilə barışmışdı. Öz uşağını doğacaq və ayrılaceq, bir də heç vaxt ərə getməyəcək. O, Odri Herbernin bu yaxınlarda baxdığı o qəribə filmindəki rahibə kimi olacaq. Əgər Harri qayıdacaqsa, yenə çox adı olacaq – Cenis hər şeyi ona bağışlayacaq, əger bu, onu belə cılzləndirirsə, hərcənd ki Cenis bilmir niyə, içkini tərgidəcək və onlar bir yerdə çox gözəl, təmiz və sadə yaşamağa başlayacaqlar, çünkü Harri hər şeyi başından çıxaracaq, onu bağışladıǵına görə çox sevəcək. Cenis isə indi yaxşı arvad olmağı necəliyini biləcək. Cenis hər həftə kilsəyə gedir və Peggy ilə danişirdi, dua eləyirdi, indi başa düşüb ki, ərə getmək sığınacaq tapmaq demək deyil, hər şeyi ərilə bölüşməkdir və onlar da Harri ilə hər şeyi bölüşməyə başlayacaqlar. Sonra möcüzə baş verdi və bu son iki həftə hər şey məhz beləcə oldu.

Sonra isə Harri birdən bu qəhbənin zir-zibililə hər şeyi korladı, hələ bir istədi ki, bütün bunlar onun xoşuna gəlsin, Cenis ədalətsizlikdən boş çarpayıda onun yanında uzanmış nədənsə qorxurmuş kimi sakitcə olsa da, hönkür-höñkür ağlamağa başlayır. Sonra Cenisi get-gedə artan qorxu və boğulma hissi bürüyür. O qalxır, otaqda gəzisir; döşünün biri şışib, giləsi sancır; o, ayaqyalın mətbəxə gedir və Harrinin içməyə məcbur elədiyi boş viski qədəhini iyliyir. Bu kəsif, kəskin, üfunətli, dərin iyidir, o fikirləşir ki, bəlkə, bir qurtum onun yuxusuzluğuna son qoydu. Yatmağa məcbur eləyər, sonra isə o, açarın qapıda xırçıldamasına ayılar və Harrinin iri bədəninin utancaqlıqla evə soxulmasına oyanar və ona: *yerinə uzan, Harri, hər şey qaydasındadır, mənimlə nə istayırsən, elə, hər şeyi səninlə bölüşmək istəyirəm, doğrudan, istəyirəm, – deyər.*

O, cəmi bir düym viski və lap azacıq da su sözür ki, içməyi uzun çəkməsin, buz parçaları da qoymur ki, səsküy salıb uşaqları oyatmasın. Cenis stekanı pəncərə tərəfə aparır və üç tollu çardağın üstündən aşağıda yatan şəhərə baxaraq dayanır, bəzi yerlərdə artıq mətbəx və yataq

otaqlarının solğun pəncərələrində işq yanır. Seyrək işq salan maşın Üilber-stritlə yavaş-yavaş qəsəbənin mərkəzinə gedir. Yarıya kimi evlərin siluetləri ilə örtülmüş şose, sanki, sahilində ağaclar bitmiş çay kimi bu erkən vaxtda artıq təkərlərin çoxluğundan xırçıldayır. Cenis iş gününün yaxınlaşdığını hiss eləyir, hiss eləyirdi ki, ikiqat çardaqlı evlər aşağıda tezliklə oyanacaqlar, qəsrəkə kimi qapıları açacaqlar və öz kişilərini çöle buraxacaqlar, heyif silənir ki, onun əri indicə başlayacaq yeni taktdakı ritmə alışa bilmir. Niyə məhz o? Onda qeyri-adi nə var ki? Cenisdə Harryə qarşı inciklik dalğası qalxır və bu incikliyi boğmaqdan ötrü stəkanı boşaldır və səhər şəfəqlərinin işığında arxasını pəncərəyə çevirir. Otaqdakı bütün əşyalar qəhvəyi rəngin müxtəlif çalarındadır. O, özünü necəsə yanpörtü hiss eləyir, əmilməmiş döşlərinin ağırlığı onun qəddini ayır.

O, mətbəxə gedir, viskini su ilə qarışdırır, bu dəfə əvvəlkindən tünd eləyir – artıq heç olmasa, bircə damcı da olsa ləzzət çəkməyin vaxtıdır. Xəstəxanadan qayıtdığı vaxtdan bəri onun özü haqqında düşünməyə macalı olmayıb. Həzz haqqında fikir hərəkətlərinə yüngüllük və cəldlik verir, o, ayaqyalın xışıldayan xalça ilə pəncərəyə tərəf qaçıր, sanki, orada xüsusi olaraq onun üçün indi tamaşa başlanacaq, Cenis ağ xalatda görə biləcəyi hər şeyin üstünə qalxaraq əllərini tarım döşlərinə elə möhkəm sıxır ki, südüğən parçada isti ləkələr qoyaraq axır.

Nəm bədəni ilə axır və soyuq havada soyuyur. Ayaq üstə çox dayanmaqdan ayaqlarının damarları sizildamağa başlayır. Pəncərədən çəkilir, çirkli qəhvəyi kresloda oturur və ləkəli divarın xəmir kimi sarımtıl tavanla rastlaşlığı küncü görərkən onun ürəyi bulanmağa başlayır. O, aşağı-yuxarı yellənir, ödü ağızına gelir. Divar kağızındaki şəkillər canlı kimi tərpənir, güllərin qəhvəyi ləkələri qaranlıqda üzür, bir-birini ac gözlük ləğüdə udur. Necə iyrəncdir. O, üzünü çevirir və ölü televizorun yaşılı ekranına diqqətlə baxır. Gecə köynəyinin qabağı quruyur, sərt qabıq sinəsini cırmaqlayırlar. Uşaqlar haqqında kitabda deyilib ki, döşünüzün giləsini təmiz saxlayın. Ehtiyatla sabunlayın – açılmış yerlərə mikrobit düşür. O, stəkanı kreslonun dəyirmi dəstəyi üstünə qoyur, qalxır, köynəyini başından çıxarıv və yenidən oturur. Yumşaq səth çilpaq bədənin ağırlığı altında yumşaq şəkildə

yay kimi gərilir. O, qırışmış köynəyini dizi üstə qoyur, barmaqlar ilə kətilin ayağını asanca özünə təref çekir, ayaqlarını onun üstünə qoyur və onların seyrinə dalır, baxıb ləzət alır. O, həmişə qəşəng ayaqları olduğunu bilib. Onların aşağı getdikcə nazikləşən tutqun siluetləri tünd xalçanın fonunda ağarır. Tutqun işiqda göy damarları nəzərə çarpır. Doğrudanmı, onun da anası kimi dəhşətli ayaqları olacaq? O, özünü topuğu enində dizi kimi təsəvvür eləməyə çalışır və sanki, onlar, doğrudan da, şışməyə başlayır. O əyilir və topuğunun nazik möhkəm sümüklərini əlib yoxlaysıv və ciyini ilə kreslonun qoltuğundakı viski dolu stekanı vurub yerə salır. O, soyuq havanın çılpaq bədəninə təmasından diksinərək yerindən sıçrayır və dərisi başdan-başa biz-biz olur. Əcəb gülməlidir. Bircə indi Harri ona baxa biləydi. Xoşbəxtlikdən, stekanda, demək olar ki, heç nə qalmayıb. O, qəhbə kimi tamam çılpaq halda qətiyyətli addımlarla mətbəxə gedir, ancaq sanki, kiminsə onu izləməsi duyğusu – onun pəncərə ağızında dayanıb südünü sığadığı vaxt yaranmışdı – həddən artıq güclü olur; Cenis yataq otağına girir, mavi çımrilik xalatına bürünür və viskini su ilə qarışdırır. Yorğunluqdan göz qapaqları ağırlaşır, ancaq onun yatağa uzanmağa cüzi həvəsi belə yoxdur. Çarpayı onda dəhşət doğurur, çünkü Harri burada deyil. Onun olmaması get-gedə genələn deşikdir və Cenis ora bir az viski töküür, ancaq bu azdır və o, üçüncü dəfə pəncərə tərəfə gedəndə artıq o qədər işıqlaşıb ki, ətrafdə hər şeyin necə cansızıcı olduğu görünür. Kimsə butulkanı tol çardaqlardan birinə vurub sindirdi. Uilber-Stritdəki xəndəklər təzə evlərdən axıb gələn zir-zibillə doludur. Hələ ki, o, pəncərəyə baxır, küçə fənərləri – uzun solğun zəncir bir-birinin dalınca sönür. O, elektrostansiyadakı elektrik açarına nəzarət edən adamı gözləri öönüne gətirir – o, balababoy, ağsaçlı, qozbel və çox yuxuludur. Cenis televizora yaxınlaşır və yaşıl düzbucaqda qəfildən yanan işıq zolağı onun sinəsində sevinc hissələri oyadır; ancaq hələ çox tezdir, bu, sadəcə, mənasız yerə sayrısan ləkədir, səs isə olsa-olsa, statik aramlı kuy. O oturur və boş şəfəqə baxır, sanki, kiminsə onun arxasında dayanması duyğusundan bir neçə dəfə kəskin şəkildə geriyə dönür. O, bunu çox sürətlə eləyir, ancaq həmişə onun görmədiyi yer qalır və

əgər bu adam buradadırsa, ora giri bilər. Bütün bunlar televizordandır – onu otağa o çağırıb – ancaq Cenis onu söndürən kimi dərhal ağlamağa başlayır. O, əllərilə sıfətini örtüb oturur, göz yaşları barmaqları arasından süzülür və onun hicqırıqları bütün mənzildə eşidilir. O, göz yaşlarını boğmur, çünki istəyir kimisə oyatsın, artıq tək qala bilmir. Ağımtıl işqda mebel və divarlar daha aydın görünür, onlar yenidən işiqlanır, bir-birinə qarışan qəhvəyi ləkələr isə özlərinə çəkilirlər.

Cenis uşaqa baxmağa gedir; zavallı uzanıb və mələfeyə fisıldayır, xırda əlləri qulaqlarının yanında tərpənir; o əyilir, uşağın isti, şəffaf alnını tumarlayır, qızçıqazı çarpayısından götürür, o, tamam yaşdır və pəncərənin qabağındakı kresloda oturub onu əmizdirir. Səmanın solğun hamar maviliyi elə görünür ki, sanki, onu şüşə üzərində çəkiblər. Bu kreslordan səmadan başqa heç yan görünümür, sanki, onlar yüz mil hündürlükdəki hava şarının səbətində oturublar. Evin başqa hissəsində qapı çırpılır və onun ürəyi qopub düşür, ancaq bu, sadəcə, sakınlardən biridir, yəqin ki, bu, heç vaxt heç kimə xoş söz deməyən mister Kapellodur – işə gedir, pilləkən onun ağır addimları altında həvəssiz şəkildə guppuldayır. Bu səs Nelsonu oyadır və bir müddət Cenisin işi başından aşır. O, səhər yeməyi hazırlayarkən içində portağal şirəsi olan stəkanı salıb sindirir, stəkan elə-belə, birdən-birə əlindən əlüzyuma sürüşüb düşür. O, Nelsona düyü yarması verməkdən ötrü ona sarı əyilən vaxt uşaq burnunu qırışdırıb ona baxır, o sövq-təbii anasının kədərini duyur və bu tanış qoxudan dərhal tutulur.

– Atam getdi?

O, elə mehriban uşaqdır ki, bunu anasının hali yüngülləşsin deyə deyir və Genisə bircə: “Hə”, – deyə cavab vermək qalır.

– Yox, – Cenis deyir. – Ata bu gün işə tezdən gedib, sən hələ yatırdın. O, həmişəki kimi şama gələcək.

Uşaq qaşqabağını tökür, sonra isə ümidi təkrar eləyir:

– Həmişəki kimi?

O, həyəcandan başını çox yuxarı qaldırır, belə ki, balışın əzdiyi qırımsaçlı dəyirmi qafa sümüyünü saxlamağa olduqca nazik olan boynu saplaq kimi görünür.

– Ata gələcək, – Cenis təkrar eləyir. Öz üzərinə yalan yükünü yixaraq özünü ruhlandırmaq üçün viskiyə ehtiyacı var, başqa cür Cenis yıxılar. O, boşqabları əlüzyuyana yiğir, ancaq hamısı əlindən tökülür və o, qab-qacağı yumaq üçün cəhd belə göstərmir. Ağlına gəlir ki, xalatını çıxarmaq, don geymək lazımdır, ancaq vanna otağına gedən yolda ora niyə getdiyini unudur və yer salmağa başlayır. Qırış-qırış olmuş yataqda kiminsə olması onu elə qorxudur ki, daldalı çəkilir və uşaqların yanına, başqa otağa gedir. Elə bil, Harrinin adı vaxt qayıdacağını deyərkən o, mənzilə kabus buraxıb. Ancaq bu başqa adam Harriyə qətiyyən oxşamır, o daha çox Cenisin acığına otaqdan-otağa vur-nuxan qarətçiye oxşayır.

Cenis qızçığazı çarpayısından bir də çıxararaq yaş əsgilərini yoxlayır, onları dəyişmək istəyir, ancaq o ağıllıdır, başa düşür ki, sərxoşdur və uşağa sancaq batırı bilər! Cenis bu qədər düşüñən bildiyi üçün çox fəxr eləyir və öz-özünə uşağın bir saatdan sonra əsgilərini dəyişməkdən ötrü butulkadan uzaq qalmağı tapşırır. O, gözəl Bekkini yenidən çarpaçıya qoyur və təəccüblüdür ki, uşaq bircə dəfə də cinqirini çıxarmır. Onlar Nelsonla oturur və Deyv Herroueyin programının sonuna, sonra isə Elizabethin, ərinin dostunu qonaq çağırması haqqında olan proqrama baxırlar – o subaydır, daim turist səyahətlərinə gedir və məlum olur ki, bunu Elizabethdən çox-çox yaxşı bacarıır. Nəyə görəsə bu program Cenisin əsəblərinə toxunur və o, sadəcə olaraq, televizora baxanda içməyə adət elədiyi üçün mətbəxə gedir, bətnində indicə yenidən açılacaq iri desiyi qapamaqdən ötrü qalan viskinə çoxsaylı buz kubikləri ilə qarışdırır. Cəmi bircə qurtum və hər şey, sanki, göy işiq yanırımsı kimi dərhal aydınlaşır. Ona vur-tut bu balaca uçurumun üstündəki körpünü keçmək lazımdır və axşam Harri işdən gələcək, heç kim heç nə bilməyəcək, heç kim anasına gülməyəcək, Cenis özünü Harrini qorumaq üçün onun üzərində əyilən göy qurşağı kimi hiss eləyir və onun qübbəsi altında Harri, sanki, hansısa uşaq oyunçağı kimi son dərəcə kicik görünür. Nelsonla oynamaq yaxşı olardı – bütün səhəri televizora baxmaq ona ziyandır. Cenis televizoru söndürür, rəngləmək üçün şəkilli kitab və rəngli tabaşır tapır, hər ikisi xalcanın üstündə oturur və səhifələrin arxa tərəfini rəngləyirlər.

Cenis hərdənbir Nelsonu qucaqlayır, ona gülməli əhvalatlar danışır və şəkilləri məmənuniyyətlə rəngləyir. Onun məktəbdə, yeganə qorxmadığı fənn təsviri sənət idi və ona görə də həmişə bu fəndən yaxşı qiymət alırdı. O, fermer həyəti çəkilmis səhifəni belə qəşəng rənglədiyindən həvəslənib gülümsəyir; barmaqları arasındaki rəngli çubuqlar elə səliqəli paralel xətlər çəkir ki, oğlunun balaca bədəni ona elə bərk sixılır ki, çımrıkkılık xalatı yelpik kimi döşəməyə düşür və onun öz bədəni özünə iri və gözəl görünür. Cenis səhifəyə kölgə düşməsin deyə geri çəkilir, görür ki, toyuğun yarısını yaşılla rəngləyib, konturdan çıxb və onun səhifəsi, ümumiyyətlə, eybəcər görünür; o ağlamğa başlayır, *bu elə ədalətsizdir* ki, sanki, kimsə onun arxasında dayanıb və ona pis rənglədiyini deyir, amma əslində özünün belə işlərdən başı çıxmır. Nelson gözlərini qaldırır, onun hərəkətli sıfəti dərtilir və o qışqırır: “Ağlama! Ananan, ağlama!”

255

Cenis gözləyir ki, uşaq başını onun dizlərində gizləyəcək, ancaq Nelson yerində sıçrayır, sıkəst kimi axsayaxsaya yataq otağına qaçırlar, döşəmədə uzanır və ayaqları ilə döşəməni döyəcləyir.

Cenis xalçanın üstündən qalxır və sakitcə gülümsəyərək viski dolu stəkan qoyduğunu güman elədiyi mətbəxə gedir. Ən əsası – Harrini müdafiə eləmək üçün uçurumun üstündəki körpünü günün axırınacan qurtarmağa macər tapmaqdır və daha bir qurtum içməmək axmaqlıqdır, gün bundan kifayət qədər uzun olacaq. O, mətbəxdən çıxır və Nelsona deyir:

– Ana daha ağlamır, mənim balam. Zarafat eləyirdim. Ana ağlamır. Ana özünü çox yaxşı hiss eləyir. O, səni çox sevir.

Oğlan ona baxır, onun sıfətinə çirk yaxılıb. Telefon, sanki, kürəyə sancılan biçaq kimi səslənir. O, hələ də təmkinini saxlayaraq dəstəyi qaldırır:

– Allo!

– Sənsən, qızım? Atadır.

– O, ata! – Cenis sevinclə qışqırır.

Pauza.

– Mənim balam, Harri xəstələnməyib?

Artıq on ikiyə işləyir, o isə indiyə kimi yoxdur.

– Yox, xəstə deyil. Hamımız sağ-salamatıq.

Daha bir pauza. Cenisin atasına məhəbbəti lal naqillə ona tərəf axır. Bu söhbət əbədi olaraq uzansayıd, yaxşı olardı.

– Yaxşı, o haradadır axı? Evdədir? Mən onunla danışmaq istəyirəm.

– Ata, o, evdə yoxdur. Səhər tezdən gedib.

– Hara gedib? O, filialda da yoxdur.

Cenis atasının “filial” sözünü dediyini milyon dəfə eşi-dib – yer üzündə heç kim bu sözü belə inandırıcılıqla, qatı və mühüm səslə tələffüz eləmir, sanki, bütün dünya onda cəmləşib. Üşaq vaxtı Cenisin yaxşı nəyi – donu, oyuncاقları, evi – vardısa, hamısı “filial”dan gəlmışdı.

Cenis şənlənir – maşınların satılması haqqında olan söhbətlər ona aydın olan yeganə söhbətdir.

– O, səhər tezdən “Kombi”ni işə, yaxud başqa harasa gedən bir müştəriyə göstərməkdən ötrü gedib. Ata, dayan, qoy fikirləşim. O, Allentauna getməlidir, Harri də ona “Kombi”ni göstərməlidir. Hər şey qaydasındadır, atacan. Bu iş Harrinin çox xoşuna gəlir.

Üçüncü pauza ən uzundur.

– Qızım, sən əminsən ki, o, evdə deyil?

– Atacan, bu ki lap gülməlidir. Əlbəttə, yoxdur. Məgər görmürsən? – Cenis dəstəyi boş otağın havasına dürtür, sanki, dəstəyin gözü var. Bu, olsa-olsa zarafatdır, ancaq nə qədər qəribə olsa da, artıq bircə onun əlini qaldırmäsindən ürəyi bulanmağa başlayır. O yenidən dəstəyi qulağına apararkən atasının uzaq titrək səsini eşidir.

– ... Qızım, hər şey qaydasındadır. Sən heç nədən narahat olma. Üşaqlar yanındadırlar?

Cenisin başı hərlənir və o, dəstəyi asır. Bu, səhv idi, ancaq o, ümumiyyətlə, özünü itirmədi və indi içməyə tam haqqı var. Qəhvəyi maye tüstülənən buz kubikləri üzərinə töküür və tökülməkdə davam eləyir, hərçənd ki, ona bu işi qurtarmağı tapşırır; Cenis incik halda butulkani qaldırır və ləkələr əlüzyuyana düşür. O, stəkanı götürüb van-na otağına gedir və boş əllə, ağızında diş pastası tamı ilə qayıdır. Xatırlayır ki, güzgüyə baxırdı, saçını tumarlayırdı, sonra isə dişlərini təmizləməyə başladı. Harrinin diş firçası ilə.

Cenis birdən görür ki, nahar hazırlayırm. Eynilə jurnal-daki reklam kimi: tavada uzun mavi əlli bekon parçaları cizildayır. Oyuncaq tūfəngin güləsi böyüklüyündə piyşarları parkdakı fontanın sıçrantıları kimi havada uçur və o, bu köpüklərin necə sürətlə qövs cızdıqlarına təəccüblənir. O köpüklər tavarı götürən əlini yandırır və Cenis qazın bənövşəyi alovunu azaldır. O, Nelson üçün stəkana süd süzür, kahının başından bir neçə yarpaq qoparır, onları sarı plastmas boşqaba qoyur və özü də bir cimdir yeyir. O, əvvəlcə özü üçün qab qoymur, sonra fikrini dəyişir, çünki mədəsindəki qıcqırma, yəqin ki, aclıqdandır və belə olduqda o, daha bir boşqab götürür, onu iki əlilə öz qarşısında tutaraq və atasının Harrinin evdə olduğunu niyə belə əmin olduğunu təxmin eləyərək dayanır. O bilir ki, evdə kimsə var, amma bu, Harri deyil, bu adamın qətiyyən burada işi yoxdur və Cenis onu görməməyi qərara alır və bütün bədəninin quruduğunu hiss eləyərək süfrə açmaqda davam eləyir. O hər əşyanı sağ-salamat öz yerinə yer-ləşdirənə kimi bərk tutur.

Nelson bekonun yağılığından şikayətlənir və təzədən soruşur ki, atası gedibmi, Cenisin cəld və uğurla qızartlığı bekon barədə uşağın niqqıldaması onu elə qəzəbləndirir ki, uşaq iyirminci dəfə, heç olmasa, bircə yarpaq salat yeməkdən imtina elədiyi vaxt Cenis masanın üstündən əyilir, onun ərköyün fizionomiyasını şapalaqlayır. Səfəh uşaq heç ağlaya da bilmir, sadəcə olaraq, oturur, gözlerini bərəldib baxır və nəhayət, bağırmağa başlayana qədər bir neçə dəfə niqqıldayır. Ancaq xoşbəxtlikdən, Cenis şəraiti idarə eləyir, o, tamamilə sakitdir, Nelsonun bütün iddialarının əsassızlığını görür və özünün qorxudulmasına imkan vermir. O, Nelsonun, sanki, iri dalğa kimi bircə həmlə ilə əlindən yapışır, onu qorxmamağa məcbur eləyir, yatağına uzadır və ona butulka verir. Uşaq hələ də hicqırıqdan bütünlükə titrəyərək butulkani ağızına soxur və Cenis onun diqqətli gözlərinin şüşə parılıtsından başa düşür ki, indi yuxuya gedəcək. Cenis öz gücünə və qətiyyətinə təəccüblənərək çarpayının yanında dayanır.

Telefon bir də, bu dəfə birincidən daha incik zəng çalır və Cenis gücünün tükəndiyini, üfunətli təmən boğazına

yığıldığını hiss eləyərək ona tərəf qaçır, qaçır ki, Nelsonun yatmasına mane olmasın.

– Allo.

– Cenis, – anasının aramlı və sərt səsider. – Mən indicə Bruerdən qayıtmışam – ayın-oyun almağa getmişdim. Sən demə, ata bütün səhəri məni axtarib. O elə hesab eləyir ki, Harri yenə gedib. Düzdür?

– O, Allentauna gedib, – Cenis gözlərini yumub cavab verir.

– Orada nə işi var?

– Maşın satır.

– Axmaqlama, Cenis. Özünü necə hiss eləyirsən?

– Nə mənada?

– İçibsən?

– Nə içibsən?

– Narahat olma, mən indi gəlirəm.

258 – Ana, lazıim deyil. Hər şey əladır. Mən indicə Nelsonu yatırtdım.

– Mən bu saat soyuducudan bir şey götürüb ağızma atım və tez gəlirəm. Sənsə uzan.

– Ana, *xahiş eləyirəm*, gəlmə.

– Mənimlə mübahisə eləmə, Cenis. O, haçan gedib?

– Evdə qal, ana. O, axşam gələcək, – Cenis bir az qulaq asıb əlavə eləyir. – Daha ağlama.

– Hə, deyirsən ağlama, amma özün onu bilirsən ki, hamımızı biabır eləyirsən. Mən birinci dəfə fikirləşirdim ki, hər şeydə o günahkardır, ancaq indi buna qətiyyən əmin deyiləm. Eşidirsən? Qətiyyən əmin deyiləm.

Cenis bu sözlərdən elə möhkəm öyüməyə başlayır ki, o, dəstəyin əlindən niyə yerə düşmədiyinə təəccüblənir.

– Gəlmə, ana, – yalvarır. – Xahiş eləyirəm, gəlmə.

– Qoy bir tikə götürüm, iyirmi dəqiqədən sonra yanındayam. Yatağa uzan.

Cenis dəstəyi yerə qoyur və dəhşət içinde ora-bura baxır. Mənzildə tamam xaos hökm sürür. Döşəmədə şəkilli kitablar, stəkanlar gözə dəyir, yer salınmayıb, hər yanda çirkli qab-qacaq. O, Nelsonla şəkil çəkdikləri yerə qaçır və əyilsə nə olacağını düşünür. Diz çökür və bu vaxt qızçıqaz ağlamağa başlayır. O, Nelsonun oyana biləcəyi və Harrinin olmamasını gizlətməyin lazım olması fikirlə-

rindən dəhşətə gələrək çarpayıya tərəf qaçır və sanki, hansısa qarabasma içində görür ki, hər şey çəhrayı işığa bulaşib.

— Səni lənətə gələsən, səni lənətə gələsən, — inildəyir, balaca çirkli varlığı götürür və baxır onu hara aparsın. Nəhayət, uşağı kresloya qoyur və dodaqlarını dişləyərək əsgini açır.

— Ay səni, donuz, — o, səsinin üstünə yeriyən həmin, başqa adamı yaxın buraxmadığını hiss elərəyək donquldanır.

O, yaş, çirkli əsgini vanna otağına aparır, vannaya atır, dizi üstə çökür və deşiyi tixacla qapamağa çalışır. Sonra öz təcrübəsindən suyun lazımı temperaturda alına-cağını bilərək hər iki krani axıracan açır. Su kranlardan şoruldayır. O, unitazın qazanında unutduğu su qatılmış viskini görüb iri qurtum alır və stəkanı hara qoymağı fikirləşir. Rebekka bütün vaxtı qışqırır, sanki, çirkli olduğunu başa düşür. Cenis stəkanı özü ilə götürür və qızçıqazın əynindən düyməsiz canlığını və alt köynəyini çıxararkən dizi stəkana toxunur, viski xalçanın üstünə dağılır. O, yaş əsg-i-üsgünü televizorun üstünə qoyur, dizi üstə çökür və rəngli tabaşirləri qutusuna soxmağa çalışır. Bütün bu qurdalanmaqdandan başı ağrıyrı. Tabaşirləri mətbəxə aparır, yeyilib qurtarmamış bekonu və kahını əlüzyuyanın altın-dakı kağız torbaya atır, ancaq torbanın ağızı tamam açıq deyil, yarpaqlar torbanın arxasındaki qaranlıq yerə düşür, Cenis əlüzyuyanın altına sürüñür, başını harasa vurur və onları tapmağa, görməyə çalışır, ancaq bacarmır, hey dizi üstə iməklədiyindən dizləri sizildamağa başlayır. Axırda əlini hər şeye yelləyərək özünün təəccübünə səbəb olaraq görür ki, gözlərini qutudan çıxan rəngli tabaşirlərin yumşaq parlaq uclarına dikərək mətbəx kətili üstündə oturub. Viskini gizlət. Bir saniyəliyə bədəni yerindən tərpənir, ancaq nəhayət, hərəkətə gəldiyi vaxt görür ki, dırnaqlarında çirk zolaqları olan əlləri viski butulkasını Harrinin əsg-i kimi istifadə elədiyi köhnə köynəkləri qoyulan xırda şkafın aşağı gözünə qoyur. Harri yamanmış köynəyi heç bir vəchlə geyməz, ancaq Cenis, onsuz da, onları yamamaya bilmir. Cenis şkafın qapısını örtür, qapı çırpılır, ancaq bağlanmir, əlüzyuyanın altındakı linoleumdan

butulka tıxacı kiçik silindr kimi gözünü ona bərəldir. Cenis onu zibil torbasına qoyur. İndi mətbəx yiğışdırılıb. Qonaq otağındakı tüklü kresloda çılpaq Rebekka uzanıb, qışqırmaqdan qarnı şisib, qırmızı əyri ayaqlarını bir-birinə sürtür. Sifəti hər dəfə qışqıranda göyerir, Cenis gözlərini yumur və anası tərəfdən bura gəlməyin və bircə Harrinin onu yenidən atlığına əmin olmaq üçün onun bütün günüünü korlayacağının necə dəhşət olduğunu fikirləşir. Bircə dəqiqə də səbir eləyə bilməz – yalnız mümkün qədər tez öyrənsin və bu iyrənc uşaq da bir dəqiqə belə gözləyə bilmir, burada hələ bir televizorun üstündə yas paltarlar da var. Cenis onları vanna otağına aparır, oradakı əsgilərin üstünə atır və kranları bağlayır. Suyun dalgalı boz xətti, demək olar ki, vannanın lap qıraqlarınıcan çatır. Üstü ilə xırda ləpə qaçıır, onun altında isə dərin rəngsiz kütlə gözləyərək donub-qalıb. Vanna qəbul eləmək yaxşı olardı. Cenis qəti qərara gələrək qonaq otağına qayıdır. Kreslordan balaca rezin kimi elastik varlığı çıxarmağa çalişarkən elə səndələyir ki, dizi üstə düşür, Rebekkanın əlin-dən yapışış sinəsinə sıxaraq vanna otağına dartıb aparır. Fəxrələ fikirləşir ki, bu işi axıra çatdıracaq – anası gələnə hər halda heç olmasa, uşaq təmiz olacaq. İri, sakit vannanın yanında ehtiyatla diz çökərək birdən görür ki, paltarının qolları tamam islanıb. Su iki iri əlilə onun qolunun dirsəklə pəncə arasını qucaqlayır və çəhrayı körpə onun gözləri qabağında boz daş kimi aşağı enir.

O, etirazədici hicqirtı ilə uşağın dalınca uzanır, ancaq su əllərini itələyir, xalatını dalınca çəkir, sürüşkən qəhər isə qəfildən şəffaflığını itirən kütlədə ondan yayınır. Nəhayət, Cenisə uşağı tutmaq müyəssər olur, o, baş barmağı altındakı ürək döyüntülərini duyur, sonra onu yenə itirir; suyun səthində rəngi qaçmış uzunsov işiq ləkəsi çapalayır, ancaq möhkəm əsasa malik olan o, heç cür bunu tuta bilmir. Bütün bunlar yalnız bir an çəkir, ancaq bu an özgə, daha sıx zamanla ölçülür. Sonra Cenis Bekkini iki-əlli tutur və deməli, hər şey qaydasındadır.

Cenis balaca canlı varlığı havaya qaldırır və tamam islanmış sinəsinə sıxır. Su onların hər ikisindən döşəmənin daş plitələrinə axıb töküür. Cenis rahatlıqla uşağın üzünə sürətli nəzər salır, ancaq o, fantastik – hansısa

formasız laxta – təəssüratı oyadır. Beynində süni nəfəsin necə verilməsinin dumanlı xatirəsi alışib-sönüür, Cenisin soyuq yaş əlləri ağilsız ritmdə ümidsiz şəkildə qalxır-yatır; onun möhkəm sixilmiş göz qapaqları altında, sözsüz, uzun monoton tünd-qırmızı dualar baş qaldırır; ona elə gəlir ki, sanki, o, adı ata olan, onun başını təbil kimi çalan daha birinci, üçüncü iri varlığın dizlərini qucaqlayır. Onun ağlığını itirmiş ürəyi kainatı intəhasız qırımızı dənizlə doldursa da, əlləri altında bircə qıgilcım da alovlanır; duanın sürəkli axını cavabsız qalır, qaranlıq cüzi tərpənişlə də olsa, həyəcan buna hay vermir. Yanında hansısa üçüncüün dayanması duyğusu hey artır və o, qapının şiddətli döyülməsini eşidib başa düşür ki, onun başına bu dünyada qadın başına nə vaxtsa gəlmış ən pis iş gelib.

Ölü kimi ağarmış Cek telefonun yanından qayıdır.

– Cenis Enqstrom bilmədən körpəni suda boğub öldürüb.

– O, bunu necə eləyib?

– Bilmirəm. Qorxuram ki, sərxoş vəziyyətdə olub. İndi o, bayılmış haldadir.

– Bəs Harri haradadır?

– Heç kim bilmir. Məndən xahiş eləyiblər onu tapım.

Zəng eləyən missis Springer idi.

O, bir vaxtlar atasına məxsus, ağacdan dəstəyi olan iri kresloda oturur və Lüsi kədərlənərək görür ki, əri qocalıb. Saçları seyrəkləşir, dərisi qurudur, görkəmi üzülmüş.

– Sən niyə bütün ömrün boyu bu tör-töküntünün dalınca qaçmalısan? – qadın səsini qaldırır.

– O, tör-töküntü deyil. Mən onu sevirəm.

– Sən onu sevirsən. Mənim ürəyim bulanır. Sadəcə olaraq, ürəyim bulanır, Cek. Niyə sən məni, yaxud uşaqları sevməyəsən?

– Sizi, onsuz da, sevirəm.

– Elə şey yoxdur. Gəl həqiqətin gözünə dik baxaq, Cek. Sən bizi sevmirsən, sən, məhəbbətinə cavab verənləri sevmək iqtidarında deyilsən. Sən bundan qorxursan. Axı, doğrudur, qorxursan?

Telefon zəngi onları kitabxanada çay içdikləri vaxt yaxalayıb. Cek boş fincanını götürür, dibinə baxır.

– Özündən hoqqa çıxartma, Lüsi. Bunsuz da ürəyim sıxlıır.

– Sənin ürəyin sıxlıır, mənim də ürəyim sıxlıır. Mənim ürəyim sən bu heyvana qoşulandan bəri sıxlıır. O hətta sənin kilsənə belə mənsub deyil.

– Hər xristian mənim kilsəmə mənsubdur.

– Xristian. Əgər o, xristiandırsa, onda Allaha şükür, mən xristian deyiləm. Xristian. Öz uşağını öldürür, sən də ona xristian deyirsən.

– Uşağı o öldürməyib. O, orada olmayıb, bu, bədbəxt hadisədir.

– Nə fərqi var, elə bil ki, öldürüb. Evdən qaçıb gedir, onun axmaq arvadı isə buna görə huşunu itirənəcən içir. Sənin onları barışdırmağın gərək deyildi. Qadın öyrəşəcəkdi və onunla heç vaxt belə şey olmayıacaqdı.

Ekkiz gözünü döyür, düşdüyü şok onu bütün ətraf aləmdən daha böyük təhlil üçün münasib məsafəyə geri çəkib. Baş verən hadisə barədə Lüsinin versiyası Cekdə güclü təəssürat doğurur. O, arvadının bədxah tonundan bir qədər təəccüblənib. “Tör-töküntü” qətiyyən onun sözü deyil.

– Deməli, səncə, uşağı mən öldürmişəm, – deyir.

– Əlbəttə, yox. Mən qəti belə şey deməmişəm.

– Yəqin ki, haqlısan. – Cek kreslədan qalxır. Holl-daki telefona tərəf gedir və pulqabısından karandaşla Rut Lenardin zorla oxunan adı yazılmış nömrə kartını çıxarrı. Bu nömrə bir dəfə özünü doğruldub, ancaq indi elek-trik siçanı əbəs yerə uzaq metal membranı gəmirir. O, on iki kəsik səsə qulaq asıb dəstəyi yerinə qoyur, təzədən nömrəni yığır və dəstəyi ikinci dəfə yeddi çağrıışdan sonra asır. O, kitabxanaya qayıtdığı vaxt Lüsi artıq hazır vəziyyətdədir.

– Məni bağıشا, Cek. Qətiyyən səni buna görə günah-landırmağı nəzərdə tutmurdum. Əlbəttə, bunun sənə dəxli yoxdur. Axmaqlama.

– Yaxşı, Lüsi. Həqiqətin bizə ziyanı yoxdur. – Bu sözlər – onun həqiqətin həqiqi etiqadla heç vaxt ziddiyyət təşkil etməməsi fikrinin olsa-olsa kölgəsidir.

– Oy, aman Allah, yenə bu əzabkeş pozası. Mənə indi aydın oldu – sən düşünübən ki, günahkarsan və mən nə

deyirəm deyim, sən bütün hallarda öz fikrindən imtina elə-məyəcəksən. Boş yerə danışmağa dəyməz.

Cek Lüsünün boş yerə söz danişib vaxt itirməməsinə kömək eləməkdən ötrü susur, ancaq heç bir dəqiqə keçmir ki, o, artıq daha yumşaq səslə deyir:

– Cek.

– Nədir?

– Sən niyə onları barışdırmağa belə çalışırdın?

Cek nəlbəkidən limon dilimi götürür və gözünü qıraq onun içindən otağa baxır.

– Nikah – müqəddəsdir, – bildirir.

Gözləyir ki, qadın güləcək, ancaq o, tamamilə ciddi halda soruşur:

– Hətta uğursuzu da?

– Hə.

– Ancaq axı bu, sadəcə olaraq, gülməlidir, sağlam düşüncə ilə ziddiyət təşkil eləyir.

– Mən sağlam düşüncəyə inanmırəm, – cavab verir.

– Əgər bundan yüngülləşirsənsə, onda mən, ümumiyyətlə, heç nəyə inanmırəm.

– Bundan zərrə qədər də yüngülləşmirəm. Sən, sadəcə olaraq, psixi xəstəsən. Ancaq çox heyifsilənirəm ki, belə oldu. Çox heyif. – Lüsi fincanı götürüb onu tək buraxaraq mətbəxə gedir. Axşam kölgələri, çox hissəsi ona yox, onun pastorluq üzrə sələfinə, alicənab və hamının hörmət elədiyi subay Cozef Lendhorna məxsus olan kitablarla dolu şkafı hörümçək toru kimi bürüyür. Cek çox küt nəzərlərlə nəyi-sə gözləyərək oturur, ancaq çox gözləmək lazım gəlmir. Telefon zəng çalır. O, Lüsini qabaqlamağa tələsir, altında aparat olan pəncərədən qonşu qadının ipdən mələfələri necə yiğdiği görünür.

– Alo?

– Alo, Cek? Harri Enqstromdur. Ümidvaram ki, mane olmadım.

– Yox.

– Bəlkə, sizdə paltar biçmək və tikmək, yaxud daha necəsə bir işdən ötrü qoca qarılar toplaşıblar?

– Yox.

– Mən evə zəng vurmağa cəhd elədim, ancaq heç kim cavab vermir, mən bir az narahat oluram. Dünən orada

gecələməmişəm və nəsə özümü yaxşı hiss eləmirəm. Qayitmaq istəyirəm, ancaq əvvəlcə öyrənmək lazımdır ki, Cenis polis çağırıbmı. Sizə heç nə məlum deyil ki?

– Harri, sən haradan zəng vurursan?

– Bruerdə bir aptekdən.

Qonşu qadın sonuncu mələfəni götürüb və Cekin nəzərləri boş ağ ipdə ilişib qalıb. Görünür, cəmiyyətin bizim qarşımızda qoyduğu vəzifələrdən biri faciəvi xəber gətirməkdir. Onun ağızı quruyur, adət elədiyi borcu yerinə yetirməkdən ötrü özünü toparlayıb cürətlənir. *At arabanı qoşmali...* Ekkzl qulağının arxasında görünən kabusu qovmağa çalışaraq gözlərini geniş açır.

– Vaxt itirməmkəndən ötrü mən yaxşı olar ki, qoy sizə telefonla deyim, – o başlayır, – Harri. Sizdə dəhşətli bədbəxtlik baş verib.

İpi uzun müddət fırladanda o, formasını itirir, burulur və onda düyünlər, qıvrım yerlər yaranır. Harri Ekkzlə qulaq asa-asə hiss eləyir ki, içərisində belə düyünlər – ilgəklər yaranıb. O, Ekkzlə nə dediyini anlamır, düşüncəsində yalnız telefon köşkünün pəncərəsindən görünən rəngbərəng qutular ilişib qalır. Aptekdə divardan plakat asılıb, orada qırmızı hərflərlə cəmi bircə söz yazılıb PARADİXLOROBEN-ZOL. Harri, Ekkzlzi başa düşməyə çalışaraq, onun neçə hissəyə bölündüyüünü və onu, ümumiyyətlə, tələffüz eləməyin mümkün olub-olmaması üzərində fikirləşərək aramsız olaraq bu sözü oxuyur. Nəhayət, bütün bunların ona çatdığı, bütün həyatının tar-mar olduğu həmin dəqiqədə hansısa bir gonbul arvad iki rulon tualet kağızının pulunu vermək üçün piştaxtaya tərəf gedir. O, ilgəyin boğazınاق qalxıb onu boğmağa nail olmasın deyə narahat halda udqunaraq aptekdən gün işığına çıxır. Hava bürküdür, yayın birinci günüdür, isti adamları ilgimli yoldan, vitrinlərdən və qızmar daş fasadlardan qovaraq piyadaların üz-gözlərinə qalxır. Gün işığında üzlərdə tipik amerikan ifadəsi aydın görünür – gözlər qıylıb, kinaya ilə sallanmış dodaqlar indicə nəsə hədələyici və amansız bir şey qışqıracaqdır. Sürücülər yollardaki tixaclarda ilişib qalmış avtomobillərin gülümşəyən çardağı altında buxarlanırlar. Şəhər üzərindən süd kimi

tüstü asılıb – yorğun səmanın onu üstündən atmağa taqəti qalmayıb. Harri və bir neçə mağazanı gəzməkdən pörtmüs tərli qadın künclə 16-A sayılı avtobusu gözləyirlər. Avtobus xırçlıtı ilə dayandığı vaxt artıq ağızına kimi doludur. Dovşan bütün gücü ilə ürəyini bulandıran sürahidən əyilməməyə çalışaraq arxada polad dəstəkdən tutaraq dayanıb. Əyilmiş lövhələr filtrlə siqaretləri, qaraltma kremlərini və Beynəlxalq Xeyriyyə Federasiyasını reklam eləyir.

Keçən gecə o, belə avtobusla Bruerə gəldi, Rutun yanına getdi, ancaq pəncərədən işıq gəlmirdi və heç kim qapını ona açmadı, hərçənd ki, "F-Ks.Pelliqrini" yazılmış tutqun şüşə arxasında zəif alov közərirdi. O, pilləkəndə oturmuş və işıq, sonra da kilsənin möhkəm işıqlandırılmış pəncərələri sönənə qədər kulinariyaya baxmışdı. İşıq sönən və orada onun özünü pis hiss elədiyi vaxt onu ümidişlik hissi bürümüş və evə qayitmaq qərarına gəlmİŞdi. O, Üizer-stritə kimi gəldi, aşağıya – bütün işıqlara və nəhəng günəbaxana baxdı, ancaq avtobus yox idi, yoluna davam elədi, birdən qorxdu ki, onu bıçaqla yorta və qarət eləyə bilərlər, belə olduqda o, nəsə bir şübhəli mehmanxana axtarıb tapdı və nömrə götürdü. Haradasa, yaxınlıqdə bütün gecəni zədəli kontakta malik neon boru dirildiyir və hansısa qadın gülürdü, o, pis yatdı və erkən oyandi, Maunt Caca qayitmağa, kostyumunu geyməyə və işə getməyə əməlli-başlı macal tapa bilərdi. Ancaq onu nəsə saxlayırdı. Bütün günü onu nəsə saxladı. O, başa düşməyə çalışır ki, nə – çünki onun qızını öldürən məhz bu idi. Bu, qismən Rutu yenidən görmək istəyi idi, ancaq o, səhər-səhər yenə qızın evinə gəldiyi vaxt tamamilə aydın oldu ki, Rut orada yoxdur, yəqin ki, hansısa bir idiotla Atlantik-Sitiyə gedib, ancaq Harri, onsuz da, Bruerdə veyllənirdi, univer-mağə girdi, orada divardan musiqi süzülürdü, ucuz mallar mağazasında bulka ilə sosiska yedi, kinoteatrın ağızında adamlarla itələşdi, ancaq içəri girmədi, hey gözlərilə Rutu axtardı. Harriyə hey elə gəlirdi ki, qızın o öpən çıyılneri indicə adamların içindən çıxacaq, Harrinin hərdən açıb çıyılnerinə tökməsini xahiş elədiyi açıq-kürən saçları isə şübhəli açıqcalar satılan köşkün arxasından işıldayıb. Ancaq axı Bruerdə yüz mindən çox əhali var və bütün şanslar onun əleyhinədir, üstəgəl vaxt da çoxdur, Harri onu başqa vaxt

tapar. Yox, şəhərdə qalmaq – hərcənd içərisindəki ilgək evdə nəsə hadisə baş verib deyə get-gedə daha tarım dərtildirdi – kinoteatrların qapılarından gələn yelçəkəndə vur-nuxmaq, ətirli mələfələr, ucuz şax-şaxlar və duzlu qoz olan (yazılıq Cen) piştaxtası yanında yixilmaq, sonra isə parka getmək və onun haçansa Rutla gəzdiyi yollarda veyllənmək, şabalılılığın arxasından beş çirkli oğlan uşağının tennis topu və süpürgə sapi ilə çıjık oynamalarına baxmaq, nəhayət, onun telefonla zəng vurduğu Üizer-stritdəki aptekə qayitmaq – bütün bunları eləməyə onu haradasa çıxış yolu tapmaq ümidi məcbur eləyirdi. Axi o, Cenisə ona görə hirslənmədi ki, o, bu dəfə haqlı idi, Harri haqlı deyildi və üstəlik də özünü axmaq aparır, ona görə hirsləndi ki, Harridə çıxılmazlıq hissi yaranmışdı, elə hiss ki, guya, o, mühasirəyə alınıb. O, kilsəyə gedib, oradan bu şanlı alovu gətirmişdir, ancaq mənzilin qaranlıq nəm divarlarının da ona yer yox idi, o, alışib söndü. Və Harri başa düşdü ki, artıq bir daha heç vaxt bu alovu yandıra bilməyəcək. Bütün bu günü onu haradasa körpə çığırtısına qulaq asmaq və işlənmiş avtomobiləri sataraq adamları aldatmaqdan daha yaxşı şey hazırlanması hissi saxladı və o, bax bu hissi öldürməyə çalışır, düz burada avtobusda; o, xrom dəstəkdən yapışır, dizləri üstə zərif yiğin qutu olan ağ krujevalı don geymiş iki qadının üzərindən əyilir, gözlərini yumur və bu hissi öldürməyə çalışır. Onun mədəsin-dəki ilgək yenidən ürəyini bulandırır, o, amansızlıqla buz kimi dəstəkdən tutur, avtobus isə bu vaxt ərzində dağı dolanırdı. O, qan-tər içində öz dayanacağından bir neçə məhəllə aralı avtobusdan çıxır. Burada, Maunt Cacda artıq kölgələr sıxlışır, Bruerdə adamı yandıran günəş dağın təpəsindən aşağı enib, onun təri quruyur, nəfəsi kəsilir. O qaçıır ki, bədəni işləsin, başından bütün fikirləri çıxartsın. Yan divarında borunun fisiltı ilə buxar püşkürdüyü kimyəvi təmizləmə məntəqəsinin yanından. Esso yanacaqdoldurma məntəqəsi ətrafindakı asfalt nohurdan qalxan yağı və rezin iyi içərisindən. Maunt Cacdakı ratuşanın karşısındakı qazonun və paslı, çat-çat olmuş lövhədəki İkinci Dünya müharibəsi qurbanlarının şüşə siyahısının yanından.

O, Springerlərin evinə kimi gəlib çatır, madam zəng səsinə çıxır və qapını onun burnu qarşısında çırır. Ancaq

küçədə dayanan zeytun rəngli “byük”dən başa düşür ki, Ekkzl buradadır, tezliklə Çek qapıya yaxınlaşır, onu evə buraxır.

- Sizin arvadınıza sakitləşdirici dərman veriblər, o yatır,
- o, sakit səslə yarıqaranlıq dəhlizdə Harriyə deyir.
 - Bəs qızçıqaz...
 - O, dəfn kontorundadır.

Dovşan qışqırıb demək istəyir ki, belə körpəni dəfn kontoruna vermək abırlı iş deyil, onu bütün məsumluğu və sadəliyi ilə quşcuğaz kimi otluqda qazılmış balaca çuxurda basdırmaq lazım idi. Ancaq başı ilə təsdiq eləyir. Hiss eləyir ki, indən belə heç vaxt heç kimlə mübahisə eləməyəcək.

Ekkzl yuxarı gedir, Harri isə stulda oturur və pəncəradən süzülən işığa baxır. Şəfəqin yarpaqlara toxunduğu yerlərdə onlar parlaq – Afrika qərənfili və kaktus olan kiçik masada necə oynadığına baxır – sarımtıl-yaşıla çalırlar: üzbeüzdə kölgədə yarpaqlar bu qızılı fonda adama qaraşıl deşik kimi görünür. Kimsə xəyanətkar addimlarla pilləkənlə aşağı enir. O, başını çevirmir, kiminsə üzünə baxmağa ürək eləmir. Nəsə yumşaq bir şey onun əlinə toxunur və onun baxışları Nelsonla qarşılaşır. Üşağın sıfəti maraqlan uzanıb.

- Anam yatır, – o, burada hey eşitdiyi faciəvi intonasiyanı təqlid eləyərək alçaq səslə deyir.

Dovşan onu dizinin üstündə oturdur. O ağırlaşır, boyu uzanıb. Üşağın bədəni yaxşı daldalanacaqdır, Harri onun başını boynuna sixır.

- Bebi xəstələnib? – Nelson soruşur.
- Xəstələnib.
- Vannada çoxlu, lap çoxlu su, – Nelson deyir və əllərilə suyun nə qədər olduğunu göstərir. – Çoxlu, çoxlu su.

Yəqin o, hər şeyi görüb. Nelson dizinin üstündən düşmək istəyir,ancaq Harri dəhşət içində onu bərk-bərk saxlayır; ev, sanki, uşağı hədələyən kədərlə doludur. Nelsonun bədəni elə qüvvə ilə qırılır ki, bu kədəri aşırmağa az qalır, belə olduqda bütün ev onların üstünə uçar. Harri uşağı özünə sixarkən özü-özünü qoruyur.

Ekkzl aşağı enir və sakitcə onlara göz qoyaraq dayanıb durur.

– Siz niyə onunla gəzişmirsiniz? Onun üçün qorxulu gün olub.

Üçü də evdən çıxır. Ekkız Harrinin əlini sakit və uzunuzadı sıxır və deyir:

– Burada qalın. Siz burada lazımsınız, hətta bunu sizə deməsələr də.

Sonra Ekkız öz “byük”inə minib gedir, Nelsonla o isə maşın yolunun kənarındakı otluqda oturur və yola daş atırlar. Oğlan həvəsə gəlib gülür, hey danışır,ancaq həyatda səs çox ucadan səslənmir. Harri Ekkızin məsləhətinə qulaq asdığından özünü müəyyən qədər təhlükəsiz hiss eləyir. Yolla kişilər işdən qayıdırılar. Nelsonun daşı, az qala, onlardan birinin ayağına dəyəcəkdi, bu adam başını qaldırıb onlara baxır. Yad sıfət Harriyə, sanki, başqa dünyyanın, günahsız insanlar dünyasının dərinliklərindən baxır. Onlar təzə hədəf seçirlər – qarajın divarına söykədilmiş toxum-səpən. Harri dörd dəfə dalbadal onu vurur. Hələ işıqdır,ancaq günəşin şəfəqlərindən yalnız ağacların təpəsində parçalar qalıb. Otlar şəhlənir və Dovşan xəlvətcə Nelsonu evə aparmaq, çıxıb getmək istəyir.

Qapiya mister Springer yaxınlaşır.

– Harri.

Harri və Nelson onun yanına getdirilər.

– Rebekka şam yerinə buterbrod hazırlayıb. Keçin.

Onlar mətbəxə gedirlər və Nelson yeməyə başlayır. Harri bir stəkan sudan başqa hər şeydən imtina eləyir. Missis Springer mətbəxdə deyil və Harri onun burada olmamasına şaddır.

– Harri, – mister Springer iki barmağı ilə bığını tumarlaya-tumarlaya, sanki, onların maliyyə işlərinin vəziyyəti barədə məlumat verməyə hazırlaşmış kimi qalxır. – Biz Rebekka ilə möhtərəm Ekkızlə söhbət elədik. Deməyəcəyəm ki, sizi heç nədə günahlandırmıram, çünkü, əlbəttə, günahlandırıram,ancaq təkcə sizi günahlandırmaq lazımdır. Anası ilə biz Cenisə heç vaxt özünəinam hissi aşılıaya bilməmişik, heç vaxt, əgər belə demək mümkünsə, ona şad olduğumuuzu hiss elətdirməyi bacarmamışiq, – onun kiçik narıncı hiyləgər gözləri indi artıq hiyləgər yox, bulaşiq və xəstədir – hərçənd ki, çalışdıq, inanmaq istəyirəm ki, çalışmışıq. Axır ki, necə olur olsun, – bu sözlər

ağzından birdən və kobud şəkildə uçur, o, səsinin təzədən sakitləşməsindən ötrü pauza eləyir – necə olur olsun, həyat davam eləməlidir... Başa düşürsünüz, nə demək istəyirəm?

– Hə, ser.

– Həyat davam eləməlidir. Biz də qalanlarla irəli getməliyik. Rebekka həddindən artıq dilxordur, ona indi sizinlə rastlaşmaq çətindir, ancaq o da mənimlə razıdır. Biz söhbət eləmişik və qərara gəlmışik ki, bu, yeganə çıxış yoludur. Demək istəyirəm ki, Harri, sizin təəccübləndiyiniz görsəm də, demək istəyirəm ki, biz sizi ailəmizin üzvü sayırıq, baxmayaraq ki... – Əli aşağı düşür və o əlavə eləyir: – Bədbəxt hadisə.

Harri ovçu ilə gözlərini örtür! Gözləri işıqdan qamaşır və ağrıyr.

– Sağ olun. – O, minnətdarlıqdan əməlli-başlı inildəyir, hərçənd bu adama həmişə nifrət eləyib. O hətta ən dərin kədərin ağırlığı altında da fəaliyyət göstərməkdə davam eləyen etiketə tam uyğun olaraq cavab nitqi irad eləməyə çalışır.

– Bu razılaşmada öz vəzifəmi vicdanla yerinə yetirəcəyimə söz verirəm, – deyə başlayır, dərhal da öz səsinin boğuş və iyrəncliyindən susur. Onu “razılaşma” sözünü deməyə məcbur eləyən nə idi?

– Şübhə eləmirəm, – Springer deyir. – Möhtərəm Ekkiz bizi buna əmin eləyib.

– Şirni istəyirəm, – Nelson aydınca bildirir.

– Nelli, sən niyə yatağına girəndə özünlə pirojna götürməyəsən? – Springer bir qədər saxta olsa da, adət elədiyi həyatsevərliklə deyir və bu, Dovşana uşağın burada çox aylar yaşadığıni xatırladır. – Sənin yatmaq vaxtin deyil? İstəyirsən nənən səni yuxarı aparsın?

– Ata, – Nelson deyir, stuldan düşür, atasının yanına gəlir.

Böyüklerin ikisi də pərtdir.

– Yaxşı, – Dovşan deyir, – otağını mənə göstər.

Springer bufetdən iki şokoladlı pirojna götürür və Nelson gözlənilmədən onu qucaqlamağa qaçır. Springer əyilir, qoca ədabazın qırış-qırış sıfəti uşağın yanaqlarının yanında boş görünür, gözlər küt-küt Dovşanın

çəkmələrinə zillənib, onun əlləri bir-birini qucaqlamış halda sıxıldığı vaxt isə pencəyinin qolundan qıraqlarında nazik qızılı haşiyəli və ortasında S hərfi olan iri qara kvadratşəkilli taxmadüymələri görünür.

Nelson atasını pilləkənə apardığı və onlar missis Springerin oturduğu otağın yanından keçdikləri vaxt Dovşan onun şişmiş, ağlamaqdan yaş sıfətinə ötəri nəzər salır. O, piçilti ilə Nelsona tapşırır ki, nənəsini öpsün, ona xeyirlə gecə arzulasın. Uşaq geri qayidan vaxt onlar yuxarı qalxırlar və divarlarına köhnədəbli avtomobilərin təsviri olan kağız yapışdırılmış düz dəhlizlə aq pərdəli, pəncərəsi arxasında açıq-yaşıl yarpaqlar olan kiçik otağa keçirlər. Pəncərənin hər iki tərəfində simmetrik olaraq şəkil asılıb – birində pişik balaları, digərində küçüklər. Yəqin, uşaq vaxtı Cenis burada qalırmış. Otaqda nəsə durğun məsumluq və üzücü gözləmə havası əsir, sanki, bura illərlə boş qalıb. Sınıq uşaq yelləncəyində təkgöz köhnə ayı balası oturub, onun xəzi sona kimi sürtülüb. Maraqlıdır, bu, Cenisin oyuncağıdır? Onun gözlərini kim çıxarıb? Bu otaqda Nelsonu hansısa qəribə apatiya bürüyür. Harri yuxulu uşağı soyundurur, pijamanı gündən qaralmış bədəninə çəkir, yatağına uzadır və üstünü adyalla örtür.

- Sən yaxşı oğlansan.
- Hə.
- İndi isə mən gedim. Sən qorxma.
- Ata gedir?
- Ancaq sən yatasan deyə. Qayıdacağam.
- Yaxşı.
- Okey.
- Ata?
- Nədir?
- Balaca Bekki öldü?
- Hə.
- O qorxurdu?
- Yox, yox. Qətiyyən qorxmurdu.
- İndi o yaxşıdır?
- Hə, çox yaxşıdır.
- Yaxşı.
- Bu barədə fikirləşmə.
- Yaxşı.

- Yorğanı başına çək.
- Hə.
- Daşı necə atdığın haqqında fikirləş.
- Böyüyəndə daşı uzağa, lap uzağa atacağam.
- Mütləq. Elə indi də uzağa atırsan.
- Bilirəm.
- Yaxşı. Yat.

Aşağıda Springer qabları yuyur.

- Siz yəqin ki mənim bu gün burada qalmağımı istəmirsiniz? – Dovşan qayınatasından soruşur.
 - Bu gün yox. Çox təəssüflənirəm, Harri, ancaq mənə elə gəlir ki, bu gün yaxşısı budur – lazım deyil.
 - Hə, əlbəttə, mən evimizə gedirəm. Sabah səhər gəlim?

- Hə, xahiş eləyirəm. Sizə səhər yeməyi verərik.
- Yox, sağ olun, lazım deyil. Demək istəyirəm ki, Cenis oyananda onu görməyə gələcəyəm.
- Hə, əlbəttə.
- Sizcə, o, bütün gecəni yatacaq?
- Mən biləni hə.
- M-m-m, yaxşı, çox heyif, ancaq mən bu gün filialda olmamışam.

- Eybi yoxdur, bunun nə əhəmiyyəti...
- Siz sabah mənim işləməyimi istəmirsiniz ki?
- Əlbəttə, yox.
- Bu iş mənimki olaraq qalır?
- Təbii. – Springer ehtiyatla danışır, onun gözləri əsəbi halda ora-bura qaçır; hiss eləyir ki, arvadı hamısını eşidir.
- Siz mənə qarşı son dərəcə mehribansınız.

Springer cavab vermir; Harri açıq eyvana çıxır ki, yenidən missis Springerin sıfətini görməsin, evi dolanır və şamdan sonra yuyulan qab-qacağın səsi altında nəmlili yay qaranlığının içindən keçərək addimlayır. Ülber-stritlə başıyxarı gedir, evinin giriş qapısından içəri girir və bişmiş kələmin qaxılmış iyi hopmuş pilləkənlə yuxarı qalxır. O, açarla qapını açaraq mənzilə girir. Vanna hələ də su ilə doludur. Su bir balaca gedib, belə ki, o, mina təbəqənin boz zolağından bir düym aşağıdır, ancaq vanna hələ də su ilə yarıdan yuxarı doludur. İlysız, dadsız və rəngsiz ağır sakit kütlə onu dəhşətə gətirir, sanki vannada gözə

görünmeyən lal-dinməz yad adam dayanıb. Tərpənməyən səth sanki ölü dərisi kimi dərtilib. Onun üstündə toza oxşar nəsə yenə var. Harri qolunu çırmayıb, əlini suya soxur, tixacı çıxarıb; su xışıldayıb, kanalizasiya borusu gurulmayıb. O, suyun kənarlarının tədricən və aramla vannanın divarı ilə necə aşağı sürüşdüyüñə, sonra isə onun qalıqlarının vəhşi nəriltisi ilə aşağı şoruldadığına baxır. İşə bax, bu, necə də asan imiş, hər halda, bütün qüdrəti ilə Allah da heç bir şey eləməyib. Vur-tut balaca rezin tixacı qaldırmaq.

O, yataqda fikirləşir ki, Bruerdə boş gözləməkdən ayaqları dözülməz dərəcədə ağrıyr; otərəf-butərəfə çevrilir, ağrı bir saniyəliyə dayanır, sonra təzədən başlayır. Harri onu dua eləməklə yüngülləşdirməyə çalışır, ancaq hər şey əbəs yerədir. Heç bir əlaqə yoxdur. Gözlərini açır, tavana baxır və görür ki, qaranlıq onun körpəsinin dərisini ləkə-ləkə eləyən həmin sarı-göy tor kimi əzələyə bənzər dəyişkən ləkələrlə çılıklənir. Harri onun xəstəxana pəncərəsindəki aydın qırmızı profilini xatırlayır, dəhşətdən bumbuz olur, dəli kimi çarpayıdan sıçrayır və işığı yandırmağa atılır. Elektrik işığı solğun görünür, qasığında elə ağrı var ki, az qalır ağlaşın. Hətta vanna otağına əlini salmağa belə qorxur – ona elə gəlir ki, orada işığı yandıran kimi boşalmış vannanın dibində arxası üstə uzanan, göyərib qırış-qırış olmuş körpə meyit görəcək. Qorxu böyrəklərini sıxır, nəhayət, qəra-ra gəlməyə məcbur eləyir: vannanın ağ və boş dibi onun karşısındakı qalxır.

O əmindir ki, bundan sonra həyatda heç vaxt yatmayacaq, ancaq günəşin çəpəki şəfəqləri və aşağıda qapının çırpılması ilə oyanmış hissləri ona deyir ki, bədəni ruhuna xəyanət eləyib, o, dünənki günün hər hansı bir dəqiqlişində olduğundan daha artıq dəhşət içində tələsik geyinir. Baş verən hadisə daha real olub. Boğazını görünməz balışlar sıxır, əlinin, ayağının hərəkətlərini ləngidir, sinəsindəki ilgək böyüyüb və cod qabığla örtülüb. *Məni bağışla, bağışla,* Allah bilir, kimə deyir.

Springerlərin evinə gələrkən hiss eləyir ki, evdəki atmosfer dəyişib, hər şey onun soxula biləcəyi deşik yaratmaqdan ötrü təzədən qurulub – hər şey elə təqdim olunub ki, əger dönüb balaca və gözə görünməz olarsa, onun

soxula biləcəyi deşik yaratsın. Missis Springer ona portagal şirəsi və qəhvə verir, hələ ona ehtiyatla müraciət də eləyir:

- Qaymaq istəyirsiz?
- Yox-yox, acı içəcəyəm.
- İstəyirsinizsə, qaymaq var.
- Yox, sağ olun. Qəhvə əladır.

Cenis oyanıb. Harri yuxarı gedir və çarpayıda onun yanına uzanır; Cenis ona sıxlırlar və üzünü Harrinin boynu, çənəsi ilə mələfə arasındaki çökəyə sıxaraq hisçqırır. Onun sıfəti uzanıb, bədəni adama uşaqqı bədəni kimi isti, bərk və balaca görünür.

– Mən səndən başqa heç kimə baxa bilmərəm. Mən qalanlara baxa bilmərəm, – Cenis deyir ona.

– Sənin günahının yoxdur, – Harri cavab verir, – günah məndədir.

– Döşümə təzədən süd gəlib, – Cenis piçıldayı, – sancan kimi elə bilişəm, o, qonşu otaqdadır.

Onlar ümumi qaranlıqda bir-birlərindən tutublar; Harri onları ayıran divarın zülmət axınında necə əridiyini hiss eləyir, ancaq onun sinəsində axmaq ürəyədammaların iri qəhəri qalır – o yalnız Harriyə məxsusdur.

O, bütün günü evdə qalır. Adamlar gəlir və barmaqlarının ucunda evi ayaqdan salırlar. Onların özlərini apartalarından elə qənaətə gəlmək olar ki, Cenis yuxarıda ağır vəziyyətdə yatır. Onlar – bu qadınlar mətbəxdə missis Springerlə qəhvə içir və onun nazik qız səsinə oxşar cingiltili səsi hansısa mahnının aydın olmayan səsi kimi hey inildəyir. Peggy Fosnaxt gəlir – o eynəksizdir, geniş açılmış çəp gözləri dünyaya vəhşi nəzərlərlə baxır və yuxarı qalxır. Onun oğlu Billi həyətdə Nelsonla oynayır və onların səsini kəsmək üçün heç kim yerindən tərpənmir, qışqırqları yavaş-yavaş kəsilir, kiçicik fasılədən sonra isə təzədən gülüş şəklində baş qaldırır. Hətta Harriyə də qonaq gəlir. Zəng çalınır, missis Springer açmağa gedir və Harrinin jurnal vərəqlədiyi yarıqaranlıq otağı girərkən təəccüb və incikliklə bildirir:

- Sizin yanınızda bir kişi gəlib.

Qadın gedir, Harri qalxır, bir neçə addım atır ki, otağa girən adamla salamlaşın. Bu Toterodur, o, çəliyə söykənir,

sifətinin bir tərəfi iflic olub, ancaq gəzir, danışır, o diridir. Körpə isə ölüb.

– Salam. Səhhətiniz necədir?

– Harri.

O, çəliksiz əlilə Harrinin əlindən tutur və uzun çəkən baxışlarla onun üzünə nəzər salır. Onun ağızı yana əyilib, gözünün üstündə dəri bucaq altında aşağı dərtilib, belə ki, gözləri, demək olar ki, görünmür. Harridən yapmış barmaqları titrəyir.

– Oturaq, – Dovşan deyir və onu kresloda oturdur.

Totero əllərini dirsəkaltıda rahatlayıb tikmə salfeti döşəməyə vizildadır, Dovşan stul gətirir və səsini qaldır-mamaqdan ötrü onun yanında oturur.

– Sizin narahat olmağınızı dəyərdimi, – o, Toteronun susduğunu görüb soruşur.

– Məni arvadım gətirdi. Maşında. O küçədədir, Harri. Başınıza gələn bədbəxt hadisədən xəbər tutduq. Yadindadırımlı, səni nədən xəbərdar eləmişdim? – Onun gözləri artıq göz yaşlarından şışıl.

– Nə vaxt?

– Nə vaxt? – Sifətinin iflic olan tərəfi, ola bilsin, qəsdən kölgəyə tərəf dönüb, belə ki təbəssümü tamamilə canlı, inamlı və müdrik görünür. – Həmin axşam. Sənə qayt-maği tapşırılmışdım. Xahiş eləmişdim.

– Hə, yəqin ki. Sadəcə olaraq, unutmuşam.

– Yox, unutmayıbsan, Harri, – onun nəfəsi “har” hecasında fisiltı ilə boğazından çıxır. – Sənə bir-iki şey demək istəyirəm. Mənə qulaq asacaqsan?

– Əlbəttə.

– Xeyir və şər, – o deyir və susur. Onun iri başı çevrilir və Dovşan onun iri gözlərini və ağızının dəqiq cizilmiş şaquli xətlərini görür. – Yaxşılıq və pislik göydən düşmür. Onları biz yaradıraq. Bədbəxtliyə qarşı. Dəyişilməzdir, Harri, dəyişilməzdir, – o, özünün uzun sözlər demək qabiliyyətinə əmin olaraq davam eləyir: – xeyir və şər qanunlarının pozulması öz arxa-sınca bədbəxtliyə aparır. Vacib deyil, bizim yox, başlanğıcda həmişə bizim olmayan bədbəxtliyimiz. İndi sən buna öz həyatında misal görürsən. – Dovşan, Toteronun yanaqlarında nə vaxt göz yaşı izlərinin yarandığını görmədi, ancaq bax buradadır, sanki sifətindən ilbiz keçib. – Mənə inanırsan?

– Əlbəttə. Əlbəttə. Bilirəm ki, hər şeydə yalnız mən günahkaram. Bu hadisə baş verəndə bəri mənə elə gəlir ki, mən... mən sadəcə olaraq, həşəratam.

Toteronun təbəssümü məsumlaşır, boğazından zəif ciraltı qopur.

– Səni xəbərdar eləmişdim, – deyir bu dəfə daha sürətlə, – səni xəbərdar eləmişdim, Harri, ancaq gənclik kardır. Gənclik qayğısızdır.

– Mən neynəyim axı? – Harri çımxırı.

Totero, sanki, heç nə eşitmır.

– Məgər yadında deyil, səndən necə xahiş eləyirdim qayıdasan?

– Bilmirəm, yəqin ki, belə olub.

– Yaxşı. Ax, sən hələ də gözəl insansan, Harri. Sənin sağlam bədənin var. Mən ölündə yadına sal, sənin qoca məşqçin iztirablardan yaxa qurtarmağı sənə necə öyrədib. Yadına sal.

Totero sonuncu sözü utana-utana, başının yüngül hərəkətilə tələffüz eləyir; bu yersiz diribaşlığının təzyiqi altın-da o, kreslodan qalxır və yalnız ani olaraq əsadən yapışa-raq özünü döşəməyə yixılmaqdan saxlayır. Harri qorxub yerindən sıçrayır və bir saniyəliyə hər ikisi bir-birlərinə çox yaxın vəziyyətə düşürlər. Qocanın yekə başından dər-mandan daha çox çürümüş tərəvəzin ürəkbulandırıcı iyi vurur.

– Siz gənclərə, – o, məktəb müəlliminin incik, eyni zamanda xatakar tonu ilə dillənir. – Siz gənclərə unutmaq xasdır. Sənə də həmçinin. Doğrudur? – Hansısa aydın olmayan səbəbə görə o, dəhşətli dərəcədə təsdiq eşitmək istəyir.

– Yəqin ki, – Dovşan onun, nəhayət, çıxb getməsi üçün Allaha yalvararaq dillənir.

Harri çəhrayı yanğınsöndürmə hidrantının yanında gözləyən avtomobilə, 57-ci ilin buraxılışı olan göylə krem rənginin qarışıığı “dodc”a oturmaqdə ona kömək eləyir. Missis Totero onun təzə doğulmuş qızının ölümünə görə başsağlığını çox soyuq tərzdə bildirir. Onun görkəmi əldən düşmüş və ağayanadır. Ağ saçları nazik qırışlarla örtülmüş gümüşü gicgahından sallanır. Qadın Harrinin yanından çıxb getmək istəyir, öz qəniməti ilə çıxb getmək. Qabaq

oturacaqda, onun yanında qımışan cırdan Totero mənəsiz yerə əsasının başını tumarlayır. Dovşan evə qayıdır; o sarsılıb və özünü palçıqda çımən kimi hiss eləyir. Toteronun etirafları onun canına üzütmə salıb. İnanmaq istəyir ki, bütün mövcudiyətin mənbəyi səmadır.

Günün axırına Ekkız dəfnə hazırlığını qurtarmağa gəlir; dəfn sabah, çərşənbə günü olacaq. O gedəndə Dovşan dəhlizdə onu saxlayır və onlar bir-birlərinə bir-iki kəlmə deyirlər.

– Sizin fikriniz necədir? – Dovşan soruşur.

– Nə barədə?

– İndi mən neyləməliyəm?

Ekkız əsəbi halda gözlərini qaldırır. O, çox yorulub; Harri onu heç vaxt belə yorğun görməyib. Sifəti yuxusunu almamış usağını sıfatı kimi solğundur.

– Elədiyinizi eləyin, – deyir. – Yaxşı ər olun. Yaxşı ata olun. Nəyiniz qalıbsa, onu sevin.

– Və bu kifayətdir?

– Bağışlanmağı qazanmaqdan ötrü? Hə, şübhəsiz,

– əgər bütün ömrünüzü belə yaşayacaqsınızsa.

– Demək istəyirəm ki... – Harri heç vaxt fikirləşməmişdi ki, haçansa Ekkızdən nəyisə belə alçaldılmış vəziyyətdə xahiş etməli olacaq. – Sizinlə nə barədə danışmağımız yadınızdadır? Bütün bunların arxasında nəyin dayandığı barədə.

– Harri, siz ki bilirsiniz, mən buna inanmırıam, hər halda, sizin təsəvvür elədiyiniz mənada.

– Di yaxşı. – O görür ki, Ekkız də getmək istəyir, ona, Harriyə baxmaq xoşagələn deyil, əzabvericidir.

Görünür, Ekkız başa düşüb ki, Harri bunu hiss eləyib, ona görə də bacardığı bütün iztirabları sürətlə işə salır və onu toxdatmağa çalışır.

– Harri, sizi mən bağışlamalı deyiləm. Siz pis heç nə eləməyibsiniz. Mən sizdən az günahkar deyiləm. Biz bağışlanmağa nail olmaliyiq, hər şeyin arxasında dayananları görmək ixtiyarını *qazanmalyıq*. Harri, mən bilirəm ki, adamları İsləni dərk eləməyə gətirib çıxarmaq olar. Bunu öz gözlərimlə görmüşəm. Sonra nəyə əminəm. Əminəm ki, nikah – müqəddəs işdir və sizin faciəniz nə qədər dəhşətli olsa da, nəhayət, sizi Cenislə müqəddəs tellərlə bağlayıb.

Dovşan, günün yerdə qalan bütün hissəsini bu əminlikdən yapışır, hərçənd ki bu əminlik, sanki, böyük kədərlə dolu evin rəngi, səslərilə, şüşə masanın üstündəki balaca kolluqlardakı axşam günəşinin boyaları və cizgilərilə, onun Cenislə yataq otağında yarı böldüyü lal-dinməz şam yeməyi ilə ümumi heç nəyə malik deyil.

O, bu gecəni Springerlərin evində Cenislə birlikdə keçirir. Cenis nə yaman bərk yatır. Onun qara ağızından çıxan nazik xorultu aylı gecəni daha aydın eləyir və Harrini yatmağa qoymur. Harri dırseklerinə söykənir, onun sıfətinə diqqət eləyir; o, ay işığında qorxulu – balaca, sanki yumşaq, insan dəqiqiliyindən məhrum olan kütləyə çırpılmış tünd rəngli ləkə kimi görünür. O, necə yata bilir? Harri səhər-səhər gün işığında onun yerində qurcuxduğunu və çarpanıdan qalxdığını hiss eləyərək balışa daha dərindən sixılır, inadla oyanmaq istəmədən başını adyalın altında gizləyir. Bu gün dəfndir, işə getmək lazımlı deyil və daha çox yata maq olar.

O, son dərəcə aydın yuxu görür. Böyük idman meydanda, yaxud xırda çinqıl səpilmis boş yerdə təkdir. Səmada eyni böyüklükdə iki ideal dəyirmi disk var, biri aqappaq, ikincisi açıq-şəffaf, onlar yavaş-yavaş bir-birinə tərəf hərəkət eləyirlər, özü də şəffaf olan qeyri-şəffafın üzərindədir. Onlar birləşdikləri an Dovşanı qorxu bürüyür və qacış yolundakı səs – səsgücləndirəndəki kimi – bildirir: *novruzgülü gəndalaşı udur*. Yuxarıdakı disk dayanmadan aşağı sürüsür, o vaxta qədər ki, aşağıdakını tamamilə bağlayır, hərçənd ki, o daha güclüdür, Dovşanın gözləri qarşısında cəmi-cüməltəni bir təmiz və solğun dövrə qalır. Ona ayındır: “novruzgülü” aydır, “gəndalaş” günəş, onun gördüyü isə – ölümün izahı – gözəl ölüm gözəl həyatı kölgədə qoyur. O, güclü, mənəvi ruh yüksəkliyilə dərk eləyir ki, bu meydanı tərk eləməli və yeni etiqadın əsasını qoymalıdır. Onun üzərində disklər həyasızlıqla enir, səslər əks-səda verir və o, gözlərini açır. Çarpayısı yanında Cenis – əynində qəhvəyi tuman və qolsuz narıncı köynək dayanıb. Çənəsi altında Harrinin əvvəllər heç vaxt görmədiyi yağlı bir qırış var. Qəribədir ki, Harri arxası üstə uzanıb, o, demək olar

ki, həmişə ağızı üstə yatır. Başa düşür ki, bu yuxudur, onun dünyaya deməyə sözü yoxdur və yenidən boğazını qəhər tutur. Harri qalxır, onun əlindən, halsiz halda asılı qalmış azca kələ-kötür əlindən öpür.

Cenis adət elədiyi qaydada səhər yeməyi – südlü qarğıdalı yarması və həddindən artıq bişirilmiş qəhvə hazırlayırlar. Onlar Nelsonu götürərək dəfn üçün geyinməyə öz otaqlarına gedirlər. Dovşan narahatdır ki, Cenis yeriyə bilir, o, bayılmış halda Harrinin daha çox xoşuna gəlirdi: əgər onlar küçədə gəzə bilirlərsə, deməli, onların kədərləri nəsə ikincidərəcəlidir. Harri heç cür tox bədənlərinin yerdə hərəkət elədikləri, ruhlarının isə əhəmiyyətsiz, xırda tələbatlardan başqa hər şeyə laqeydiliklə bürünməsi ilə barışa bilmir. Onlar balaca oğulları ilə bir vaxtlar balaca olarkən özlərinin də getdikləri küçə ilə gedirlər. Bir vaxtlar süni buz fabrikindən lilli tullantılarının axdığı Potter-aven-yu boyu olan xəndək çoxdan quruyub. Sifətlərini yaxşıca ayırd elədiyi o adamların artıq yaşamadıqları evlər qatarда gördüyün – boş kərpic fasadlarının sənə: burada adam, ümumiyyətlə, niyə yaşayır – tapmacasını verdikləri evləri xatırladır. Onu niyə burada yerləşdiriblər, niyə onun üçün üçüncüdərəcəli şəhərin – bütün ucsuz-bucaqsız preriyaları, dağ silsilələri, səhraları, meşələri, şəhərləri və dənizləri olan mərkəzi və ölçüsü ayrılmalıdır? Sadəlövh uşaq sırrı – “istənilən yerin” sırrı, son sualın prelündü: “Mən niyə mənəm” – ürəkdə dəhşəti alovlandırır. Soyuq bədənini dəlib keçir və Dovşan hiss eləyir ki, ayaqları torpaqdan qopur, sanki, nəhayət, onun həmişə qorxduğu iş baş verib – o, hava ilə gedir. Küçə – nahamar zolaqdır, bu zolaq üzünə daş döşənmiş yol qazona, telefon dirəklərinin diş-dis, qırlı gövdələrinə gəlib çıxır – artıq ona heç nə demir. O heç kimdir, sanki, o yalnız olsa-olsa mühərrikin içinde titrəmənin inikası olub və indi onun geriyə yolu yoxdur. Ona elə gəlir ki, yanından adamların keçdiyi evlərin pəncərələri arxasında dayanıb və dünyalarının təbəddüllata uğradığını heç nə ilə – qadınların sakit göz yaşlarından başqa heç nə ilə bildirməyən bu üçbaşlı ailənin necə addimlağıjına baxır. Cenisin göz yaşları şəh kimi nəzərə çarpmadan gəlib, sanki, onları şəhərin təmiz küçələrinin görkəmi çağırıb.

Onlar mənzilə girəndə Cenis ucadan gələn inilti ilə onun sinəsinə qışılır. Ola bilsin, o gözləmirdi ki, otaqlar gün işığı ilə doludur. Elə bil, süd kimi ağ işiqda tərpənən tozdan yaranan dayaqlar döşəmənin ortasından hər yerə məsumluq çaları verərək çəp-çəp pəncərənin yuxarı kənarına qalxır. Onun divar şkafı giriş qapısının yanındadır və buna görə də mənzildə dərhal dərinə getmək lazım deyil. O, televizora toxunmamağa çalışaraq şkafın qapısını mümkün qədər geniş açır, əlini içəri soxur, sellofan torbadakı zəncircəndi açır və göy kostyumunu çıxarır; bu, yun qış kostymudur, ancaq onun başqa tünd rəngli kostymu yoxdur. Nelson sevinə-sevinə mənzildə qaçır, vanna otağında çiş eləyir, öz otağında özü ilə götürmək istədiyi köhnə rezin yenotunu tapır. Onun qurdalanması otaqdan təhlükəni qovur və onlar ürək eləyib divarda Cenisin əşyaları asilan öz yataq otaqlarına girirlər. Cenis yolda kreslonu göstərir.

279

– Bazar ertəsi səhər-səhər mən burada oturub günəşin doğmasına baxırdım.

Onun səsi adama hissiz gəlir, Harri bilmir Cenis ondan nə cavab gözləyir və heç nə demir. Onun nəfəsini gizlədir.

Yataq otağında xoş dəqiqə alınır. Cenis donunu və köynəyini çıxarır ki, köhnə qara kostyumunu yoxlaşın və təkcə alt palтарında ayağını xalçanın üstünə qoyanda Harriyə bir vaxtlar tanıdığı – nazik topuqlu və bilekli, balaca başlı, utancaq qızı xatırladır. O hələ məktəbdə oxuyarkən alınmış qara kostyum əyninə dardır – doğuşdan sonra qarnı hələ də böyükdür. Ancaq bəlkə, o da anası kimi artıq kökəlməyə başlayıb. Cenis dayanıb yubkasını belində düymələmək istəyir, süddən işmiş döşləri büstqalterdən çıxır. Hə, o, doğrudan da, kökəlib və bu, Harrinin xoşuna gəlir. O fikirləşir: *mənimdir, mənim qadınimdır*, ancaq Cenis qəddini düzəldir və onun ağlamış, qəzəbdən əyilmiş sifəti ani olaraq ona sahiblənmək sevincini söndürür. Cenis onun sinəsindəki qəhəri ağrı ilə əzən yükdür. Bu, ifritəni Harri ömrünün sonuna kimi qayğıkeşliklə həyatda aparmağa məhkum olunub, o bazar ertəsindən uzaqdır:

– Əynimə gəlmir! – Cenis qışqırır, yubkanı çıxarır və onu iri yarasə kimi otağın o biri başına tolazlayır.

– Sənin başqa heç nəyin yoxdur?

– Mən neynəyim?

– Sakit ol. Gedək buradan, səninkilərin yanına qayıdaq. Bu mənzil sənin əsəblərinə toxunur.

– Ancaq biz burada *yaşamalılıq* axı.

– Hə, ancaq bu gün yox. Gedək.

– Biz burada *yaşaya bilmərik*.

– Əlbəttə, bilmərik.

– Bəs harada yaşayacağıq?

– Sonra fikirləşərik. Gedək.

Cenis yöndəmsizcəsinə yubkanı əyninə çəkir, köynəyini geyir, arxasını ona çevirir və çəkingənliliklə xahiş eləyir:

– Düyməmi bağla.

Harri onun tərpənməz onurğa sütunu boyu narıncı köynəyini düymələyərək ağlamağa başlayır. İsti göz yaşları gözlərini yandırır və o, çıçaklıyən alma ləçəklərinə oxşayan dəyirmi sulu ləkələrin salxımı içərisində uşaq düymələrini görür. Göz yaşları kirpiklərində ləngiyir, yanağı ilə axır və bu nəmişlik heyranedicidir. O, saatlarla ağlamaq istərdi – hətta bu qısa axın da yüngüllük gətirir. Ancaq kişilərin göz yaşları xəsis olur, onun göz yaşları mənzildən çıxanacan quruyur. Qapını bağlayarkən hiss eləyir ki, özünün bütün göz yaşı olmayan həyatını artıq bu qapının açılmasına və bağlanmasına itirib.

Nelson rezin yenotu özü ilə götürür və hər dəfə onu ciyildəməyə məcbur eləyərkən özünün qarnı ağırmışa başlayır. İndi şəhər zenitə yaxınlaşan günəşdən rəngsizləşib. Vaxt o qədər ləng gedir ki, adama elə gəlir, bütün baş verənlər döñə-döñə təkrar olunur. Otaqdan-otağa keçən Cenis anası ilə sakitcə qısa replika mübadiləsi eləyir. Sonra hər ikisi yuxarı gedir və yarım saatdan sonra Cenis əynində missis Springerin hər tərəfdən büzmələnmiş qara donu aşağıda görünür, bu paltarda o, anasına çox oxşayır.

– Harri, səncə, mənə yaraşır?

– Lənet şeytana, nə danışırsan? Sən moda sərgisi-nə hazırlaşırsan? – deyə Harri qışqırır, dərhal da üzrxahlıq tonu ilə əlavə eləyir: – Gözəl görünürsən.

Ancaq artıq iş görülüb. Cenis qorxub bağırır, yuxarı qaçıır, missis Springer Harriyə verdiyi azacıq təmkin dozasını geri götürür. Ev yenidən Harrinin qatil olması barədə dilə gətirilməyən əminliklərlə dolur. Harri bu fikri minnət-

darlıqla qəbul eləyir; hə, o qatildir, ona bağışlanmaqdandan çox nifrət xoş gəlir, sanki, iflic vəziyyətində qala bilər; amansız nifrət onunçun siğınacaq kimi bir şeydir.

Gündüz saat birdir. Missis Springer otağa girir.

- Buterbrod isteyirsiniz? – soruşur.
- Sağ olun, heç nə istəmirəm.
- Hər halda, bir şey yeyəydiniz.

Qadının – qayınanasının təkidi ona o qədər qəribə görünür ki, mətbəxə gedir. Nelson masa arxasında tək oturub şorba, ciy yerkökü və kolbasa buterbodu yeyir. Onun görkəmi elədir ki, sanki atasına gülümsəyib-gülüm-səməyəcəyini bilmir. Missis Springer bütün bu vaxtı arxası ona tərəf dayanıb.

– O, gündüz yatıb? – Harri soruşur.

- Onu yuxarı apara bilərsiniz, – qadın cavab verir.

Yuxarıda, təkgöz ayı balasının olduğu otaqda Harri Nelsona tuneldən qorxan balaca “Çuçu” paravozu haqqında nağıl oxuyur. “Çuçu”nın artıq qorxmadiği vaxtacan Nelson yuxulayır, Harri aşağı qayıdır. Cenis öz otağında dincəlir; missis Springer onun donuna əl gəzdirir və tikiş maşınının çəqqılıtı quşların cəh-cəhinə, axşamüstü saatların boğuq səs-küyünə qarışır.

Həyət qapısı çırpılır və mister Springer qonaq otağına girir. Bütün pəncərə örtükləri salınıb və o, stulda oturmuş Harrini görəndə diksinir.

– Harri, hello.

– Hello.

– Mən məhkəmədə idim, Harri, koroner El Horstla söhbat elədim. Mənə söz verdi ki, adam öldürmək ittihamı təqdim edilməyəcək. Bununla hamı razıdır. Bədbəxt hadisə. O, demək olar ki, hamı ilə danışıb, vaxtınız olsa, sizi görmək istəyir. Qeyri-rəsmi olaraq.

– Yaxşı.

Springer, heç olmasa, hansısa bəyənmə işarəsi gözləyərək ləngiyir.

– Onlar niyə, sadəcə olaraq, məni həbs eləmirlər? – Harri aydınlaşdırmaq istəyir.

– Bu, çox neqativ mövqedir, Harri. Məsələ ondadır ki, biz indi itkini necə qaytarmalıyıq.

– Hə, siz haqlısınız. Bağışlayın.

Qanunun torundan sürüşüb çıxması fikri onda ikrah hissi doğurur. Sənə heç kim kömək eləməyəcək, səni qar-maqdan heç kim açmayacaq.

Springer yuxarı, qadınların yanına gedir. Oradan küt tappılıt səsleri gəlir.

Harrinin arxası tərəfdəki şüşə servantda bahalı qab-qacaq cingildəyir. Saxta buxarının dolabındaki gümüş siferblatlı kiçik saatın göstərdiyinə görə hələ iki olmayıb.

Yəqin, onun qarnı son iki gündə, demək olar ki, heç nə yemədiyinə görə ağrıyır, o, mətbəxə gedir və iki qalet yeyir. Hər parça içərisini qazırır. Ağrı güclənir. Parıldayan minali qab-qacaq, şkafların podad əlcəkləri, sanki, onu itələyən və sıxan mənfi yük daşıyır. O, yarıqaranlıq qonaq otağına qayıdır və pəncərədən dar şort geymiş on dörd yaşlarında iki qızın günəşin işıqlandırduğu səkidə necə veylləndiklərini görür. Onların bədənləri artıq yetişib, ancaq sıfətləri hələ tamam korlanmayıb. Bu yeniyetmə qızlar məzəli olurlar – hamisının sıfətində acgöz səbirsizlik var. Həddən çox konfet yeyirlər – bütün dəriləri sizanaqlıdır. Onlar tısbağa yerişlə sürünlərlər – dəfndən qabaq vaxt necə uzanır – elə. Sanki, onlar nə qədər yavaş getsələr, tinin dalındakı hansısa möcüzəli çevrilməyə o qədər məruz qalacaqlar. Qızdırılar, onlar kiminsə qızlarıdır. Bax Cun da belə... O, Cun haqqındaki fikirləri özündən uzaqlaşdırır. Keçib gedən, həyasızcasına qabarmış yanqaqlı və öz seks saatlarını nəfəs dərmədən gözləyən qızlar zövqsüz və qeyri-real görünürlər, pəncərədən onları müşahidə eləyən o isə, olsa-olsa şüşədəki ləkədir. Niyə torpaq belə iyriñc murdar cücünü, sadəcə olaraq, süpürüb atmir. Harri öz əllərinə baxır və əlləri ona fantastik dərəcədə eybəcər görünür.

O, yuxarı gedir və üzünü, əllərini, boynunu səylə yuyur. Springerlərin qəşəng məhrəbasına toxunmağa ürək eləmir. O, əlləri yaş vannadan çıxarkən sakit dəhlizdə Springerlə rastlaşır və ona deyir:

– Mənim təmiz köynəyim yoxdur.

– Dayanın. – Springer piçilti ilə hay verir və ona köynək, qara taxmadüymələr getirir.

Harri Nelsonun yatdığı otaqda geyinir. Gün işığı az qala uşağın ağır nəfəs almasının taktına uyğun xışıldayan

aşağı salınmış pərdələrin altında sürünür. Harri bütün gücü ilə geyinmə prosesini uzatmağa çalışırsa da, hər taxmadıymə ilə bir neçə dəqiqə əlləşirse də, bütün bular onun gözlədiyindən xeyli az vaxt aparır. Yun kostyumda ona istidir, sanki, elə də əyninə deyil, ancaq pencəyi çıxarmaqda kiməsə – heç özü də bilmir kimə – rahatlıq gətirməyə nəsə ona mane olur. O, qüsursuz geyinmiş halda, dar köynəkdə barmaqlarının ucunda qonaq otağına enir və balaca şüşə masanın üstündəki tropik bitkiləri nəzərdən keçirərək orada oturur. O, başını yarpaqların bir-birini növbə ilə örtmələri üçün döndərib gözləyir ki, indicə quşacaq. İçərisi – möhkəm sıxlılmış dəhşətli qəhər, heç cür partlamaq istəməyən bərk köpükdür. Saat cəmi 2:35-i göstərir.

O, hər şeydən çox valideynləri ilə qarşılaşmaqdan qorxur. Bədbəxt hadisə baş verəndən bu yana o hələ də onlara zəng vurmağa, ya da yanlarına getməyə ürək eləyə bilmir. Bazar ertəsi axşam missis Springer onun anasına zəng vurub dəfnə dəvət eləmişdi. Bundan sonra onun ailəsinin sükütu onda qorxu hissi yaratmağa başladı. Bir var yad adamlardan məzəmmət eşidəsən, bir də var – öz valideynlərindən. O, ordudan qayıdan sonra atası təkcə onu bilirdi ki, oğlunu mətbəədə işləməkdən imtina elədiyinə görə danlayırdı və axırda o dərəcəyəcən danladı ki, Harrinin qəlbində ona yer qalmadı. Qocanın bir vaxtlar ona göstərdiyi bütün yumşaqlıq və mehribanlıq heç nəyə çevrildi. Anası – tamam başqa məsələ, o hələ də diribaşdır, hələ də Harrinin həyatının göbəyinə bağlanıb. Əgər anası gəlsə və ona qulaqburması versə, o dözməz – ölürlər. O, bundan başqa nə gözləyə bilər ki? Missis Springer orada nə deyir desin, ondan – qazdan su daman kimi damır, çünkü o, Harrinin yanından heç yerə gedən deyil, hətta Harriyə elə gəlir ki, qayınanası onu sevmək istəyir, ancaq anası ilə məsələ tamam başqa cürdür – o, Harrini sevə, yaxud sevməyə bilmir, onlar heç iki ayrı-ayrı adamlar deyil-lər, Harri onun qarnında yaranmağa başlayıb və əgər anası ona həyat veribsə, bu həyatı geri də ala bilər və əgər anası ondan üz çevirirsə, bu, Harri üçün sondur. Harri dünyadakı bütün adamlardan ən az onu görmək istəyir. O, tək oturaraq bu nəticəyə gəlir ki, onlardan kimsə – ya o, ya

anası – ölməlidir. Qərar kifayət qədər naqolaydır, ancaq Harri onun üzərinə dönə-dönə qayıdır, hələ ki hay-küy – bu, onun başı üstündə deyinən Springerlərdir – onu özü haqqında fikirlərdən bir qədər yayındır.

Bəlkə, yuxarı getmək lazımdır? Harri onlardan kimisə paltarsız görmək istəmir və axırda onlar bir-birinin dalınca – mister Springer yaraşıqlı tünd-göy köynəkdə, Nelson qız kimi aşırmalı xırda kostyumda, madam duvaqlı fetr şlyapada və cod saplaqlı bənövşəyi giləmeyvə salxımı ilə, Cenis – anasının sancaqlanmış və dərtilmiş tumanında başdan-başa necəsə itirilmiş və formasız halda aşağı düşürərlər.

- Sən gözəl görünürsən, – Harri təzədən ona deyr.
- İri qara maşın haradadır? – Nelson ucadan soruşur.

Onlar nəsə ləyaqətsiz bir şeyin intizarında və Dovşanla Springerlərin qonaq otağında itələşdikləri vaxt onların gümüşü siferblatlı saatın dəqiqələrinin necə keçdikləri-nə baxaraq bayramın tez başlanmasından ötrü səbirsizlik göstərən geyinib-kecindirilmiş uşaqlara oxşamağa başlayırlar. Hami dəfn kontorunun “Kadillac”ının evin qabağında dayandığını görüb pəncərəyə tərəf axışır, ancaq tabutçu piyada gedib qapının zəngini basdığı vaxt onlar artıq otağın ortasında zəhərli maddəsi olan bomba partlamış kimi küçəyə qaçışırlar.

Dəfn kontorunun tutduğu bina əvvəllər yaşayış evi olub, ancaq indi elə bəzənib ki, heç bir yaşayış evini heç vaxt belə bəzəmirlər. Yumşaq açıq-yaşıl xalçalar addım səslərini boğur. Divardakı yarı bölünmüş xırda gümüş borular zəif işığı kölgələyir və ətrafda hər şey – divarlar, qapı-pəncərə pardələri və başqa şeylər – onunla heç bir normal adamın yaşaya bilməyəcəyi qeyri-təbii tonda rənglənib – narıncı dəniz dalğası və bənövşəyi – belə rənglərin tozu yanacaq-doldurma məntəqələrindəki unitazlarda mikrobları öldürür. Onları yandakı xırda narıncı otağa aparırlar. Oradan əsas salon görünür, orada bir neçə cərgədə düzülmüş stillarda altı adam oturub, onlardan beşi qadındır. Onun – Harrinin tanıdığı yeganə adam Peggy Qinqdır. Onun yanında oğlu ora-bura qaçıır – o yeddincidir. Əvvəlcə güman olunurdu ki, yalnız iki ailə iştirak eləyəcək, ancaq sonra Springer-

lər bir neçə yaxın dostlarını dəvət elədilər. Harrinin valideynləri hələ gəlməyiblər. Görünməyən sümüksüz əllər elektrik orqanın dilləri üzərində irəli-geri qaçır. İnteryerin adı çalarlara əks olan rəngi balaca ağ tabutun bəzəndiyi istixana gülləri ilə apogeya çatır. Qızılı rənglə rənglənmiş tabut tünd-bənövşəyi örtüklə örtülür və yüksəkdə dayanır, Harriyə elə gəlir ki, örtük indicə düşəcək və sanki, sehrli çubuğun hərəkəti onların altında canlı körpə peydə olur. Cenis salona nəzər salır və dəfn kontorunun işçisi, qeyri-adı qırmızı fizionomiyalı gənc sarışın yan cibindən naşatır spirti ilə dolu kiçik flakon çıxardır. Cenisin anası flakonu onun burnuna tutur, sıfəti iyərəndiyindən əyilir, o, qaşlarını qaldırır və göz qapaqlarının nazik qatı altından göz almacığı bilinir. Harri onun əllərindən tutur və elə firladır ki, o, salonda baş verənləri görməsin.

Yan otaqda pəncərə var, ondan uşaqların və avtomobilərin şüttüdükləri küçə görünür.

– Ümidvaram ki, müqəddəs ata bizi unutmayıb, – qırmızısifət cavan oğlan deyir və özü pərt halda donquldalar. Bura, açıq-aydın onun xoşuna gəlir. Sanki, onun sıfəti yüngülcə allanıb.

– Bu, tez-tez olur? – mister Springer soruşur. O, arvadının arxasında dayanıb və sıfəti sarı bığları altındaki ağızının qara quş yuvasını açaraq maraqla irəli əyilir. Missis Springer stulda oturub və ovcundakı duvağı sıxır. Bənövşəyi giləmeyvələr məftil saplaqda arabir əsirlər.

– İldə iki dəfə, – cavab gəlir.

Səkinin yaxınlığında köhnə tanış “plimut” dayanır; Dovşanın anası maşından düşür. O, giriş qapısına acıqli baxışlarla nəzər salır. Harrinin ürəyi yerindən qopur və dilindən:

– Mənim valideynlərim gəldilər, – sözləri çıxır.

Hami “farağat” vəziyyəti alır, Missis Springer qalxır, Harri onunla Cenisin arasında yer tutur. O, Springerlərlə bir cərgədə anasına islah olunduğunu, öz taleyilə barışdığını və onlarla da barışdığını göstərəcək. Kontorun xidmətçisi Enqstromların qarşısına çıxır. Harri görür ki, onlar gur işiqləndirilmiş səkidə dayanıblar və hansı qapıdan girəcəkləri barədə mübahisə eləyirlər. Mim bir qədər kənardadır. O, ciddi kostyumda və kosmetikasız, Harriyə əvvəlki balaca

bacısını xatırladır. O, valideynlərinə baxarkən heç cür başa düşə bilmir ki, onlardan niyə qorxur.

Qapıda birinci anası görünür; o, bütün cərgəyə nəzər salır və qollarını açaraq Dovşana yaxınlaşır.

– Harri, onlar sənin başına nə oyun açıblar? – ucadan xəbər alır, oğlanı qucaqlayır və sanki, onu yenidən ikisinin düşdükləri səmaya geri aparmaq istəyir.

Səhnə başlandığı kimi, sürətlə də qurtarır. Uşaq utancaqlığı ilə hərəkətə gələn Dovşan anasını itələyir və qəddini düzəldir. Anası, sanki, öz sözlərinin mənasını başa düşməyərək dönür və Cenisi qucaqlayır. Atası nəsə mizildanır və Springerin əlini sıxır. Mim yaxınlaşır, Harrinin çıxını sığallayıb, sonra çömbəlir və Nelsonun qulağına nəsə piçildiyir – onlar ikisi ən balacalardır. Harri bütün bu adamların insani əlaqəsini duyur. Onun arvadı və anası bir-birlərinə yaltaqlanırlar. Anası qucağını sırf mexaniki olaraq açıb, ancaq onları özünün kədəri ilə canlandırır. Onun sıfəti ağrından əyilib, pırtlaşışq, saçlı və təngnəfəs Cenis, bununla belə, onun hissələrinə hay verir, qara qolçaqlarındakı zəif əllər ona kədərlə yapışmış güclü bədəni qucaqlamağa çalışır. Missis Enqstrom onu bir-iki sözlə şərəfləndirir. Yerdə qalanlar qayğılıdırlar, yalnız Harri, özünü soyuq yüksəkliyində görür, anası – bizi yaraladıqlarımızı qucaqlamağımıza məcbur eləyən instinctlə hərəkət eləyir; həm də anası hiss eləyib ki, onların ikisi də qədimdən sərgərdan qalmış eyni qullar qəbiləsinə mənsubdur, sonra isə başa düşüb ki, oğlunu öz yanına qaytarsa da, yenə tərk olunacaq.

Harri fiziki olaraq duyur ki, onun anasının ürəyində bütün bu kədər mərhələləri necə genişlənir, o dərəcəyəcən ki, onun əlləri Cenisi qucağında get-gedə çox möhkəm sıxır. Nəhayət, o, gəlinini buraxır və nəzakətli nitqlə Springerlərə müraciət eləyir. Onlar onun ilk qışqırığını ağılsızlıq ağrısı kimi qulaqardına vururlar, axı onlar Harriyə heç bir pislik eləməyi blər, əgər biri o birinə pislik eləyibsə, bu, o özüdür. Onun azad olması onlar üçün nəzərə carpmadan keçib. Onlar Harrinin yanında dayanarkən yenidən ondan uzaqlaşırlar. Anasının Cenisə müraciətlə dediyi: “Mənim qızım” sözləri izsiz-soraqsız yoxluğa gedir. Mim sallağı oturduğu vəziyyətdən qalxır, atası, Nelsonu

qucağına götürür. Onların bütün hərəkətləri onu yüngül-cə kənara itələyir.

Bu arada onun ürəyi bir dövrəni, xarici aləmlə get gedə daha az bağlı olan, daha seyrək mühitdə digər geniş dövrəni tamamlayır.

Hansısa başqa girişdən keçən Ekkız onları uzaqdan özünə çəkir. Yeddisi də özlərilə Nelsonu götürərək bir-birinin dalınca güllər düzülmüş salona keçirlər və birinci cərgədə otururlar. Qara paltarlı Ekkız ağ tabutun qabağında ölü duası oxuyur. Ekkızin onunla qızı arasında dayanması Dovşanı əsəbiləşdirir. O, birdən dərək eləyir: heç kim uşağın hələ də xaç suyuna salınmadığını xatırlatmadı. “Mən dirilmə və həyatdan ibarətəm, – dedi, – Allah, mənə inanınlar ölsələr də diriləcəklər, mənə inanıb yaşayan hər kəs isə heç vaxt ölməyəcək”.

Bu kobud sözlər Harrinin başında, sanki, yöndəmsiz qaratoyuqlar kimi yeriyirdi; Harri onların özlərində hansı imkanları gizlədiklərini hiss eləyir, sifəti ciddi və ifadəsizdir. Səsi saxta gəlir. Bu adamların hamısı saxtadırlar, onun ölü qızından və qızılı haşiyəli ağ yesikdən başqa hamısı.

287

“O, çoban kimi öz sürüsünü otaracaq quzuları qucağına götürəcək və sinəsində gəzdirəcək!” Çoban, quzular, əllər; Harrinin gözləri yaşıla dolur. Adama elə gəlir ki, göz yaşları əvvəlcə onu dəniz kimi basır və yalnız lap axırdı duzlu su gözünə düşür. Onun qızı ölüb. Cun onun yanından çıxıb gedib; ürəyi kədər içində boğulur, get-gedə itkinin dibsiz boşluqlarında daha dərinə enir. O, bundan sonra qızının ağlamasını heç vaxt eşitməyəcək, onun mərmər dərisini görməyəcək, heç vaxt əlində onun yüngül bədənni duymayacaq, səsinə cavab olaraq göy gözlərini necə gəzdirdiyini görməyəcək.

Onlar qəbiristanlığı gedirlər. O, atası, Cenisin atası və dəfn kontorunun xidmətçisi ağ yeşiyi katafalkda aparrıllar. Yeşik ağırdır, ancaq bu, təkcə taxtanın ağırlığıdır. Onlar maşınlarda yerbəyer olurlar və küçə ilə dağa tərəf gedirlər. Qəsəbə mərasimi görüb susur; əlində mələfə ilə dolu zənbil həyatə çıxan qadın gözləyir, top atan oğlan uşağı qaçıdıği yerdə dayanır və onların necə keçib-getdiklərinə baxır. Onlar döymə dəmir taqla süslənmiş iki qranit dirəyi arxa-da qoyurlar. Gündüz saat dörddə qəbiristanlıq gözəldir.

Qulluq edilmiş yaşılıq yarıyuxulu vəziyyətdə yamac boyu günəşin şəfəqlərinə paralel olaraq enir. Qəbirüstü daşlar uzun qrifel kölgə salır. Mərasim torpaq və qıçı iyi verən kiçik yaşıł talvara tərəf yönələrək xırçıldayan mavi çinqıl səpilmış xiyaban boyu ikinci sürətlə sürüñür. Maşınlar dayanır. Hamı çıxır. İrləidə meşə tünd aypara şəklində əyilir – qəbiristanlıq onunla qəsəbə arasındaki hündür yamacda yerləşir. Ayaqları altında borular tüstülenir. Lap qıraqda başdaşının yeylimiş dişləri arasında mexaniki qazonbiçəndə bir nəfər hərlənir. Qaranüşlər böyük dəstə ilə xırda daş evə – türbəyə enir və yenidən göyə millənirlər. Ağ tabutu təkərlər üstündə katafalkın dərin bətrindən çıxarıb, onu balaca, demək olar ki, kvadrat, ancaq çox dərin qəbirin üstündə saxlayan qırmızı burazla ustalıqla diyirlədirlər. Sakit cırılı və gərgin niqqıltılar süküt şüşəsini cırmaqlayır. Sakitlik. Öskürək səsləri. Gülləri onların dalınca gətiriblər, onlar buradadır, qom halda çadırın altına qoyulub! Harrinin arxasında üstü ot kubikləri ilə örtülmüş, onu yerinə haçan qoyacaqlarını gözləyən səliqəli torpaq təpəcik qoxusu ilə nəfəs alır. Tabutçular özlərindən razı halda çəhrayı əllərini şalvarlarının paçası qarşısında tutublar. Sakitlik.

“Allah – mənim keşিমdir, mənim heç nəyə ehtiyaçım olmayıacaq”. Ekklin səsi açıq səma altında zəif eşidilir. Mexaniki otbiçənin uzaq tiqqıltısı aramla kəsılır. Dovşan həyəcanından və gücündən titrəyir, o arxayındır ki, qızı göylərdədir. Bu əminlik Ekklin deklamasiyasını canlı bədən dərini tamamlayan kimi tamamlayıb. “O, İlahi, yəqin, sevimli oğlun balaca uşaqları qucağına götürən və onlara xeyir-dua verən sevimli oğuldur, onları şəfqətlə himayə elə, sənə yalvarıraq, bu körpənin ruhunu qəbul elə, onu öz zəifləməyən qayğıın və məhəbbətinlə əhatə elə və bizim hamımızı övladın, İsa Məsihin göylər aləminə apar. Amin”.

– Amin, – missis Springer piçilti ilə təkrar eləyir.

Hə. Bu da belə. O hiss eləyir ki, onu əhatə eləyənlərin hamısının başları başdaşı kimi tərpənməzdir, hamısı otla, istixana gülлərilə qarışır, hamısı – dəfn kontorunun xidmətçiləri, qəbiristanlığının otbiçənini saxlayan görünməyən gözətcisi – hamısı burada onun xaç suyuna salınmayan körpəsinə göylərə uçmaq üçün qüvvə verməkdən ötrü bir yerə toplaşıblar.

Elektrik açarı burulur, burazlar tabutu qəbrə endirməyə başlayır, sonra təzədən dayanır. Ekkız qapağın üstündə qumdan xaç şəkli çəkir. Qum dənələri bir-birinin dalınca oyma qapaqdakı çökəyə diyirlənir. Kiminsə çəhrayı əli əzilmiş ləçəkləri kənara atır. “Bütün kədərlənənləri öz xeyir-duanalı himayə elə, onların bütün ağırlıqlarını öz ciyinlərinə al...”

Burazlar yenə cırıldamağa başlayır. Dovşanın yanında dayanan Cenis səndirləyir. Harri onun qolundan tutur və hətta parçadan onun istiliyini duyur. Meh əbaları şisirdir və xışıldadır. Burunlarına gül ətri qalxır. “...Və müqəddəs ruh sənin köməyin olsun, qorusun, indi yuxulatdığını vaxt və həmişə. Amin”.

Ekkız dua kitabını bağlayır. Bir-birinin yanında duran Harrinin atası və Cenisin atası gözlərini qaldırır və qırırlar. Tabutçular öz dilək-dəsgahları ilə əlləşməyə başlayırlar, stropları qəbirdən çıxarırlar. Buradakıların hamısı günün altına çıxır. Onların bütün ağırlıqlarını öz ciyinə al... Səma onu salamlayır. O, özündə nəsə qəribə güc qabarması duyur. Sanki, uzun müddət qaranlıq mağarada sürünbə və nəhayət, iri, heybətli sildirimin lap kənarında işiqli ləkə görüb.

O dönür və Cenisin kədərdən kültəşmiş sıfəti ona işiq salır.

– Mənə baxma, – deyir Harri. – Onu mən öldürməmişəm.

Sözlər onun indi hamiya qarşı hiss elədiyi sadəliyə uyğun olaraq ağızından çox aydın çıxır. Bir-biri ilə sakitcə söhbət eləyən başlar birdən bu dərəcədə gözlənilməz, amansız səsə çevrilirlər.

Onlar Harrini düz başa düşməyi blər. O, vur-tut aydınlıq gətirmək istəyir. O, sözlərini izah eləyir:

– Hamınız özünüüzü elə aparırsınız, sanki, bunu mən eləmişəm. Mən heç yaxınlıqda belə olmamışam. Hamısını bu eləyib.

Harri Cenisə tərəf dönür və onun şillədən yumşalan kimi görünən sıfəti Harriyə ümidsiz dərəcədə uzaq görünür.

– Yaxşı, hər şey qaydasındadır, – deyir. – Axı sən də bilərəkdən eləməyibsən.

Harri onun əlindən tutmağa çalışır, ancaq Cenis əlini, sanki, tələdən çəkir və o saat onun başının üstünü alan valideynlərinə baxır.

Harrinin sıfəti alışib-yanır. O, möhkəm pərtdir. Ürəyi bağışlamaqla dolu idi, ancaq indi orada yalnız nifrat qalıb. Harri onun sıfətinə nifrat eləyir. Cenis kordur. O, Harri ilə həqiqəti bölüşə bilərdi, adıçə həqiqəti, ancaq bundan üz çevirdi. Harri görür ki, hətta doğma anasının da üzündə dəhşət var, o sarsıldıqından ağarır, onun qarşısında divar kimi dayanıb. Anası əvvəlcə soruşur ki, onlar Harrinin başına nə oyun gətiriblər, indi isə bunu özü eləyir. Harrini boğucu ədalətsizlik hissi kor eləyir. O, geri dönür və qaçırlar.

Dağlara, təntənə ilə dağlara tərəf. O, qəbirüstü daşların arası ilə manevr eləyir. Qəbirlərin arasında yağ kimi sarı zəncirotları parıldır. Arxadan Ekkızın səsi eşidilir:

– Harri! Harri!

O hiss eləyir ki, Ekkız onun dalınca düşüb, ancaq çevrilib baxmir.

O, daşların arası ilə küncləri kəsələyir və qazonların üstü ilə meşəyə tərəf götürülür. Ağacların tünd ayparasına kimi məsafə qəbirlərin yanındakına görünənə nisbətən uzaqdır. Bədəni ağırlaşır: yamac dik yuxarı qalxır. Ancaq yumşaq qəbiristanlıq torpağı onu ruhlandırır, cüzi meyilli təpəciklər ayaqlarını yaylı eləyir; bu, tamaşaçıların, six küt-lələrin əhatə elədiyi idman meydançasındaki qaçışı xatırladır. O, meşənin irəli uzanmış əllərinə tərəf atılır və ayparanın mərkəzinə doğru hərəkət eləyir. Ancaq meşə onun fikirləşdiyi kimi elə də etibarlı siğınacaq deyil. Əgər geri dönsə, aşağıdakı yarpaqların içindən qəbiristanlıq görünər, orada balaca yaşıl çadırın yanında onun qoyub gəldiyi insan varlıqları yiğilib. Artıq Ekkız onlarla Dovşan arasındaki yolun yarısındadır. O dayanıb. Qara sinəsi qalxıb-enir. Bir-birindən aralıda yerləşən gözləri aramsız olaraq meşəyə baxır. Yerdə qalanlar – qara libaslı yoğun saplaq – vurnuxurlar, manevr eləyirlər, plan qururlar, müştərək güclərini yoxlayırlar, bir-birlərini dəstəkləyirlər. Onların ağarmış sıfətləri meşə tərəfə lal siqnallar ötürürmiş kimi od tutub yanır, ikrah hissi, yaxud ümidsizliklə geri çevrilirlər, sonra yenidən, sanki, ovsunlanmış kimi birbaşa qırub eləyən

günəşin siqnalını verirlər. Yalnız bircə Ekklin baxışı tər-pənməz qalır. Yəqin, o, təzədən təqibə başlamaqdan ötrü güc toplayır.

Dovşan əyilir və ziqzaqla qaçırlar. O, kolların və meşə talasındaki cavan ağacların içindən keçərkən üz-gözünü və əllərini cirir. Bundan belə meşə seyrəkləşir. Şamağac-ları başqa bütün bitkiləri udur. Onların qəhvəyi iynələri nahamar torpağı sürüşkən örtüyə bürüyür, güc işığı nazik yarıqlara bir ölü döşənəyinin üstünə düşür. Bura yarıq-aranlıq, ancaq çardaqdakı kimi istidir; görünməz axşam günəşi adamların başı üzərindəki yaşıl kirəmiti yandırır. Quru aşağı budaqlar göz bərabərindədir. Sifəti və əlləri cizildiyindən yanır. O dönür ki, arxada kiminsə qalib-qal-madığına baxsın. Onu heç kim təqib eləmir. Uzaqda, şam tunelinin lap axırında, onun dayandığı yerdə nəsə yaşıł bir şey parıldayır – ola bilsin ki, qəbiristanlığın yaşıllığıdır, ancaq o, ağacların təpəsindəki səma parçaları kimi uzaq görünür. O, dönərkən cəhətləri itirir. Ancaq ağacın gövdələri cərgə ilə dayanır və o hey dağa qalxır. Bir az da yuxarı getsə, axırda dağın döşü ilə salınmış piyada yoluna çıxacaqsan. Yerdə qalanların yanına yalnız aşağı enməklə qayitmaq olar.

Artıq ağaclar cərgə ilə addımlayırlar, bir-birlərinə möhkəm sıxlıb. Burada onlar daha qocadır, onların altındakı qaranlıq daha sıx, yamac daha dikdir. İynəli adyalın altından üstündə şibyə bitmiş daşlar gözə dəyir; yixilmiş ağac gövdələri çığırın üstündə qəribə caynaqlı pəncələrini qabar-dıb. Həmişəyaşıl bitkilərin təpələrində deşik əmələ gələn yerdə etirli giləmeyvələr və sarı otlar uzanıb qalxmışdı. Bu açıq çəmənlik – onlardan bəzisi dağın yamacından qırub eləyən günəşin çəpəki şüalarını tutmaq üçün kifayət qədər iri idi – ətrafdakı qaranlığı daha çox qatlaşdırır və o, onlarıın yanında dayandığı vaxt qəfil çökən sakitlikdən şüuruna ətrafdakı qəhvəyi tuneli dolduran piçilti gəlib çatır. Ağac-lar o qədər hündürdür ki, sivilizasiyanın ən cüzi əlamətləri, hətta heç bir təmizlənmiş sahə belə görünmür. O, işıq dər-yasına qərq olduğu halda qorxu hissi keçirməyə başlayır. O, gözə həddindən artıq tez dəyir, bürüncəkli piçildaşan ayı və digər adsız nəhəng varlıqlar onu aydınca görürər. Bu işıq quyularında köməksiz halda asılı qalmaqdansa,

daşlardan, çürüyən ağac gövdələrindən və sürüşkən iynələrdən keçib təhlükənin qabağına atılmaq yaxşıdır. Qaranlıqda həşəratlar onun dalınca uçur, tərinin qoxusu dəfolunmaz cazibədir. Onun sinəsi qalxıb-enir, ayaqları ağrıyr, dağa qalxarkən hərdən çalaya düşür və iynələrin altında gizlənmiş yastı daşlara ilışır. O, dar göy pencəyini çıxarır, büküb qoltuğuna vurur. Hey boylanmaq istəyilə mübarizə aparır, ancaq arxada meşənin lal-kar, ölü sakitliyindən başqa heç nə yoxdur və yalnız onun qorxusu gövdələr arasındaki əyri-üyrü sahəni canlı fəndgir hədə ilə doldurur – o, dönməyə macal tapmamış bu sakitlik hər dəfə görmə sahəsində gizlənə bilir. Başını çevirmək lazım deyil. O, öz-özünü qorxudur. Uşaq vaxtı bu meşəli yamacla tez-tez qalxır. Ancaq ola bilsin, uşaq vaxtı onu nəsə qoruyurdu, indi bu yoxdur; heç cür iranmaq olmur ki, meşə onda da belə qaranlıq olub. Meşələr – qaranlıqlar da böyüür. Qaranlıq tamamilə qeyri-təbiidir; hörümçək toru kimi nazik budaqlar barmaq kimi fasıləsiz olaraq sifətində gəzir; günün günortaçağı qaranlıq səmanın acığına – sanki, lal meymun kimi düz Harrinin başı üstündə ağacın bu təpəsindən o təpəsinə atılır.

Hey əyildiyindən beli ağrıyr. Lazım olan tərefəmi gedir? O, uşaq vaxtı meşəyə qəbiristanlıq tərefdən girməyib. Yəqin ki, cəmisi bir neçə yard soldan yol keçən zaman dağın lap donqarı boyu dik halda yuxarı dirşəmaq axmaqlıqdır. O, düz hərəkət eləməyə çalışaraq sola çəkilir; meşənin piçiltisi artır və ürəyində ümid isinir – elədir ki var, yol yaxındadır. O, hər addımda yolu, aydın aq dirəkləri və şütyüyən metalın yel kimi ötüb-keçən parıltısını görəcəyini gözləyərək tələsik kolluqların içində soxulub keçir. Birdən yamac onun ayaqları altında qırılır. O, donub qalmış kimi, dik sıldırımin kənarında dəhşət içində dayanır, lap yaxın yamac davam gətirə bilən və dərəyə dərin alatoranlığı indicə söndürməyə hazır kimi kölgə salan ölü ağacların gövdəsinə yapışmış tüklü bədənlərlə örtülüb. Bu qaranlıqda hansısa düzbucaqlı görünüb yox olur və Dovşanı dərənin dibində zirzəmi və baxımsız evin çökmiş, qumdan qurulmuş divarları olduğu gümanı bürüyür. O, təəssüflə görür ki, azib və yenə aşağı gedir; hər şeyə əlavə olaraq qulaqlarında dəhşətli güyültü var, sanki, bu,

insanın zəng çalan kor həyat dünyasına soxulmasının yarıcuşulmuş şəhadətnaməsidir ki, onun səsi kainatın lap o başına gedib çatır. Bu torpağın haçansa insan yaşıyan yer olması fikri, onun adamlar tərəfindən tapdaq edilməsi, təmizlənməsi və becərilməsi havanı qızı basmış yamacı onun yanına qəbirdən çıxan uşaqlar kimi yuxarı dırmaşan qara kabuslarla doldurur. Yəqin ki, burada uşaqlar yaşayırmışlar, çit donlu kök qızlar su gətirməyə bulağa gedmişlər, oynaya-oynaya ağaclarla yazı qazırmışlar, sonra isə zirzəmidə qoyulmuş taxtaların üstündə qocalır və pəncərədən Harrinin dayandığı həmin bu uçuruma sonuncu nəzərlərini salaraq ölürmüşlər. Ona elə gəlir ki, burada xırda günəş gölməçəsində olduğundan daha tez görünən və köməksizdir; onda dumanlı hissələr yaranır, guya, iri qığılçımıla işıqlandırılıb, onun vasitəsilə ölü materiyanın kor tiğlanması öz-özünü hansısa müdhiş ilahi qüvvənin əmrilə əlbəyaxa olan bir-birinə əks iki dünyanın toqquşması ilə işıqlanmış qığılçımıla dərk eləyir. Onun bütün içalatı ağızına gəlir; qəfildən qulaqları səs eşitməkdən ötrü açılır. O, yenidən dağa dırmaşır, qatilaşan qaranlıqda budaqları səs-küylə sindira-sindira, bərk qaranlıqda ağaçdan-ağaca uçan naməlum canının səsinin batırmağa çalışaraq, ona nəsə qışqırıb deməyə çalışır. Aldadıcı işıqda hiyləgər sıldırım qıvrılaraq ondan canlı kimi uzaqlaşır.

Elə işıqlaşır ki, o, əvvəlcə üstü iyinə yiğini ilə örtülmüş köhnə konserv qutularını və butulkaları seçir. O, təhlükəsiz yerdədir, yola çıxıb. Çəpərdən keçərək bütünlükle qəddini açır. Gözlərinin qırqlarında qızılı qığılçımlar yanıb-sönüür. Asfalt, çəkmələri altında xırçıldayır və ona elə gəlir ki, yorğunluğun uzaqdan gələn valehedici səsinin boşluğu yeni həyatın başlanması bayram eləyir. Soyuq hava kürəyinin ortasını qamçılıyır – haradasa, kolluqda qoca Springerin köynəyi yuxarıdan aşağıyacan əynindən çıxdı. O, meşədən “Belveder” otelindən, təxminən, yarı mil aşağıda çıxdı. Sanki, onu qarmağından barmaqla asılıqana keçirəcək göy pencəyini yönədməsizcəsinə çıynınə atıb küçədə addımladığı vaxt ona elə gəlir ki, Cenis, Ekklz, anası və onun bütün günahları haradasa, min mil uzaqda qalıb. O, sanki, kiməsə açıqca göndərmiş kimi Ekklzə zəng vurmaq qərarına gəlir. Ekklz onu sevir, ona inanındı və heç

olmasa, zəng eləməyə layiqdir. Dovşan nitqini məşq eləyir.
Hər şey okeydir, – ona deyəcək. – Mən yola düşmüşəm. Yəni demək istəyirəm ki, yollar çoxdur, siz narahat olmayıñ. Hər şeyə görə sağ olun. Əsas odur ki, Ekkız dilxor olmasına.

Dağın zirvəsində hələ də aydın gündüzdür. Səmanın ənginliklərində yiğin-yığın xırda buludlar üzür, sənki, bir dəstə uşaqdır. Otelin ətrafında cəmi bir-iki maşın var. 52-ci ildə buraxılmış üzü üzlər görmüş “pontiax” və 51-in “mercedes”i, “Springer Motors” belə firmaları ciblərində prezervativ və bankda yüz dolları olan bura gələn sizanaqlı yeniyetmələrə satırlar. Kafeteridə belə tiplərin bir neçəsi “ARAMSIZ BESTSİ” adlı Çin bilyardı oynayırlar. Onlar Dovşana arif adam görkəmilə baxırlar, hətta biri qışqırır:

– O, sənin köynəyini belə cırıb?

Ancaq qəribədir ki, onlar onun haqqında didilib-dağılmış görkəmindən başqa heç nə bilmirlər. Saat altiya iyirmi dəqiqə qaldığını göstərir. O, qəhvəyi divarda asılmış avtomata yaxınlaşır və telefon kitabçasında Ekkızin nömrəsini axtarır.

– Alo? – Ekkızin arvadı quru-quru cavab verir.

Dovşan gözünü yumur və göz qapaqları altındaki qırınlılıqda qadının çilləri rəqs eləyir.

– Salam. Mən möhtərəm Ekkızlə danışa bilərəmmi?

– Kimdir soruşan? – səsi rəsmi gəlir, əla bilir kimdir.

– Harri Enqstrom. Cek evdədir?

Xəttin o ucunda dəstəyi asırlar. Ay qancıq! Yazıq Ekkız, yəqin, orada oturub, qan ağlayır, gözləyir ki, ona zəng vuracağam, bu isə ona deyir ki, səhv düşüblər. Fağır belə qancıqla evlənib. Dovşan da dəstəyi asır, onsentliyin cingildəyərək düşdüğünü eşidir və hiss eləyir ki, bu ugursuzluğa görə hər şey xeyli dərəcədə adiləşdi. O, avtomaşın dayanacağıni keçib-gedir.

Arxada, kafeteridə o qadının, yəqin ki, yazıq yorğun oğlanın qulağını doldurduğu bütün zəhər qalıb. O, şapalaq haqqında Ekkızə necə danışdığını təsəvvür eləyir və Ekkızin gülüşünü açıq-aydın eşidir, özü də gülümsəyir. O, Ekkızi həmişə gülən kimi xatırlayacaq, onda nəsə adəmi müəyəyən məsafədə saxlayan bir şey var, bu, yəqin, burnunda danışmaq manerasıdır, ancaq o, güləndə məhrəm oğlan

olur. Əgər solğun yapışqanlı fasadı keçərək ona arxadan yaxınlaşsan, onun özünə əmin olmaması xüsusi kədər doğurardı – nə düşündüyünü birbaşa demək əvəzinə, o yalnız qaşlarını tərpədir və bütün sözləri müxtəlif səslə deyir. Nəticədə ondan yaxa qurtaranda yüngülləşmək pis olmur.

Avtodayanacaqdan Bruerə mənzərə açılır – o, aşağıda tozlu boz xalça kimi sərilib. Bəzi yerlərdə artıq işıqlar yanıb. İri neon günəbaxan şəhərin mərkəzində kiçik marqaritka gülü kimi görünür. İndi buludlar aşağıda çəhraylaşıb, ancaq yuxarıda, göy qübbəsinin lap altında lələkli buludların solğun və təmiz quyuqları hələ də havadan asılı qalıb.

O, tez pilləkənlə dağdan enir, adamların hələ də tennis oynadıqları parkdan keçir, Üizer-stritlə aşağı gedir, pencəyini geyir və Sammer-stritlə qalxır. Ürəyi həyəcanlı intizarla döyüñür, ancaq indi o, heç olmasa, yerindədir, sinəsinin ortasındadır. Onun içərisində Bekkiyə görə yaranan əyri ilgək yox olub; o, qızını səmaya köçürüb, hiss eləyir ki, qızı artıq oradadır. Bunu Cenis də hiss eləsəydi, o, bəlkə də, qalardı. Ya yox? Çöl qapı açılır və yaylığını polyaksayağı bağlamış qarı burnunun altında nəsə mızıldayaraq F.Ks. Pelliqriminin mənziliindən çıxır. O, Rutun zəngini basır.

Zummer cavab verir, Harri tez daxili qapını açır və pilləkənlə yuxarı qaçıb. Rut meydançaya çıxır, aşağı baxır və deyir:

- Çix get.
- Hə? Haradan bildin mənəm?
- Arvadının yanına qayıt.
- Qayida bilmərəm. İndicə onun yanından qaçmışam.
- Rut gülür; Harri pilləkənin axırdan əvvəlki pilləsindədir və indi onların sıfətləri bir səviyyədədir.
 - Sən elə hey onun yanından gedirsən.
 - Yox, bu dəfə hər şey başqa cürdür. Hamısı heç nəyə yaramır.
 - Sən özün heç nəyə yaramırsan. Mənimlə də sənin aranda heç nə alınmadı.
 - Niyə? – O artıq sonuncu pillədədir və həyəcanlanmış, köməksiz halda Rutun hansısa bir yardımlığındağıdır. Harri fikirləşir ki, onu görəndə instinct ona necə hərəkət eləməyi deyəcək, ancaq cəmi bir neçə həftə keçsə də, hər

şey nəyə görəsə başqa cür olub. Rut dəyişib, hərəkətləri daha hövsələli olub, beli enlənib, göy gözləri adama artıq boş görünmür.

Rut ona onunçün tamam yeni olan nifrətlə baxır.

– *Niyə?* – düşünləməz dərəcədə sərt tonda təkrar eləyir.

Təəccüb bir anlığa amansızlığı yumşaldır.

– Bu lap yaxşı, – o, bir dəqiqlik zəiflikdən istifadə eləyərək qızı otağa itələyib salır. İtələmə Rutun bədəninin onun əlləri altında necə olduğu xatirələrini oyadır.

– Lap yaxşı, – Harri qapını örtərək təkrar eləyir. O, qızı qucaqlamaq istəyir, ancaq Rut onu itələyir və kreslonun arxasına çəkilir. Vəziyyət ciddidir – qız onun boynunu cırmaqlayıb.

– *Çix get,* – deyir Rut, – *çix get.*

– *Məgər mən sənə lazım deyiləm?*

– *Lazım deyilsən?* Sən? – qız qışqırır.

Harrinin sıfəti gərgin – isterik notlardan ağrıyb əyilir, o hiss eləyir ki, qız bu görüşü elə tez-tez təsəvvüründə canlandırmış ki, artıq hər şeyi deməyi qəti qərara alıb, bu isə həddən artıq çox olacaq. Harri kresloda oturur. Ayaqları ağrıyır.

– Sən mənə çıxıb getdiyin o gecə lazım idin, – deyir Rut. – Yadindadır, mənə necə lazım idin?

– O, xəstəxanada idi, – Harri cavab verir. – Mən getməli idim.

– Aman Allah, nə yaman ağıllısan. Aman Allah, nə müqəddəssən. Sən getməli idin. Sən həm də qalmalı idin axı. Bilirsən, mən o qədər axmaq idim ki, heç olmasa, zəngini gözləyirdim.

– Mən zəng vurmaq istəyirdim, ancaq istəyirdim, hər şeyi təzədən başlayım. Sənin hamilə olduğunu bilmirdim.

– Bilmirdin? Necə bilmirdin? Uşağım var – gərək biləydim. Hey ürəyim bulanındı.

– Mən səninlə olan vaxt?

– Aman Allah, əlbəttə. Niyə sən hərdənbir öz qiymətli dərindən kənara boylanmayasan?

– Yaxşı, mənə niyə demirdin ki?

– Niyə? Nə xeyri? Onsuz da, səndən heç bir kömək gözləmək lazım deyil. Sən boş yersən. Bilirsən niyə

demirdim? Gülməlidir, ancaq qorxurdum ki, bilsən, məni atarsan. Sən heç vaxt məni qoymurdun tədbir görüm, ancaq qərara gəlmışdım, bir halda ki, bu baş verib, sən məni atacaqsan. Ancaq məni, onsuz da, atdın. Niyə çıxb getmirsən? Xahiş eləyirəm, çıx get. Birinci dəfə də xahiş eləmişdim gedəsən. O lənətəgəlmış birinci dəfə. Xahiş eləmişdim. Burada sənə nə lazımdır?

– Burada qalmaq istəyirəm. Belə doğru olar. Qulaq as, çox şadam ki, hamiləsən.

– Çox gec şad olursan.

– Niyə? Niyə çox gec? – O, keçən dəfə Rutun evdə olmadığını xatırlayıb qorxdı. İndi o buradadır, o vaxtsa yox idi. Hami bilir ki, qadınlar bunu eləməkdən ötrü evdən gedirlər. Filadelfiyada belə yer var.

– Sən burada necə otura bilirsən? – Rut soruşur. – Anlamıram, burada necə otura bilirsən – indicə öz uşağını öldürübsən, indi isə burada oturursan.

– Sənə kim deyib?

– Hörmətli dostun. Daha bir müqəddəs. Yarım saat əvvəl zəng vurmaşdı.

– O, aman Allah. O, hələ də cəhd göstərir.

– Dedim ki, burada yoxsan. Dedim ki, olmayıacaqsan.

– Zavallı körpəni mən öldürməmişəm. Cenisdir. Necə oldusa axşam ona acıqlandım və sənin yanına gəldim, o isə içib keflənib, yazılı qızçıqazı vannada boğub. Məni bu barədə danışmağa məcbur eləmə. Bəs sən harada idin?

Rutun heyrətdən dili tutularaq ona baxır, sakitcə dil-lənir:

– Qulaq as, sən, doğrudan da, ölüm toxumu səpirsən.

– Heç nə eləməyibsən?

– Sus. Sakit otur. İndi mənə hər şey aydınlaşdır. Sən ölü-mün özündən başqa heç kim deyilsən. Sən, sadəcə olaraq, dodaqlarında ölüm öpüşü hər yanda veyllənirsən. Rədd ol. Düz sözümdür, Dovşan, sənin bircə görkəmindən ürə-yim bulanır. – Bu sözlərin səmimiyyinin özü Rutun bütün gücünü alır və o stulun – onların oturub çörək yedikləri stillardan birinin – söykənəcəyindən yapışb gözlərini və ağızını açaraq onun üstündən əyilir.

Həmişə səliqəli geyinməyi ilə öyünən və ona baxma-ğın xoş olduğunu fikirləşən Dovşan bu səmimiyyətdən

qızarır. O hesablamışdı ki, özünü burada yenə ağa kimi hiss eləyəcək, yenə ona üstün olacaq, ancaq səhv eləyib. O, dırnaqlarındaki iri ağ ayparaya baxır. Gerçəkliyi qəfildən duyma onun əllərini və ayaqlarını iflic eləyir; onun usağı həqiqətən də ölüb, onun fatihəsi həqiqətən də oxunub, bu qadın ondan həqiqətən də iyrənir – onu görəndə həqiqətən də ürəyi bulanır. O, bunları dərk eləyib hər şeyi almaq istəyir, istəyir ki, onu qəti olaraq divara dirəsinlər və inciksiz halda soruşur:

– Abort elətdiribsən?

Rutun üzü səyriyir və xırıltılı səslə cavab verir:

– Bəs sən necə bilirdin?

Harri gözlərini yumur və nahamar dirsəkaltının barmaqlarının ucunu necə cırmaqladığını hiss eləyərək dua eləyir. *O ilahi, gözəl Allah, yox, bunu götürmə, sən artıq birini alıbsan, qoy heç olmasa, bu sağ qalsın.* Çirkli bıçaq onun içindəki dolaşq qaranlıqda burulur. O, gözlərini açıb Rutun ədəbsiz pozasında görür ki, Rut ona əzab vermək məqsədilə belə deyir.

– Eləməyibsən? – Harri, səsində ümidi soruşur.

Rutun sıfətindən tutqun kölgə ötüb-keçir.

– Yox, – deyir Rut, – yox. Eləmək lazımdır, ancaq mən hey ləngidirəm. İstəmirəm.

Harri diksinib yerindən sıçrayır, Rutu ikiəlli, qucağını boşaltmadan, əksinə, sanki, magik halqaya alaraq qucaqlayır, o, Harrinin təmasından səksəniib əzələli ağ boynu üstündə başını geri çevirirə də, Harriyə yenidən onun üzərində üstünlüyü nail olması hissi qayıdır.

– Gözəl, – deyir Harri. – Bu necə gözəldir!

– Bu, həddən artıq iyrənc idi, – Rut deyir. – Marqaret hər şeyi düşünmüdü, ancaq mən... Mən hey fikirləşirdim...

– Hə, – deyir Harri. – Hə. Afərin sənə. Mən elə şadam ki... – deyir və üzünü onun yanaqlarına sürtür. Onun burnu nəmlidir – qoy qalsın, qoy qalsın, – o xahiş eləyir.

Rut bir saniyəliyə sanki öz fikirlərinə diqqət eləyərək hərəkətsiz qalır, sonra onun qucağından çıxır. Onun sıfəti alışib-yanır və o, qorxmuş heyvan kimi qabağa əyilir.

– Mənə toxunma, – qışqırır, sanki, Harrinin təması həqiqətən də ölüm təmasıdır.

– Mən səni sevirəm, – Harri deyir.

– Bunlar boş sözlərdir. Bu nə deməkdir – qoy qalsın?
Mənimlə evlənəcəksən?

– Məmnuniyyətlə evlənərdim.

– Məmnuniyyətlə! Sən nə olur olsun, məmnuniyyətlə eləyərdin. Bəs arvadın necə olsun? Oğlun necə olsun?

– Bilmirəm.

– Ondan ayrılaçaqsan? Yox. Sən məmnuniyyətlə onun əri kimi qalardın. Məmnuniyyətlə dünyada hamının əri olardın. Niyə birdəfəlik qərara gələ bilmirsən ki, nə istəyirsən?

– Məgər istəmirəm? Bilmirəm.

– Sən məni hansı pulla saxlayacaqsan? Neçə arvadı saxlaya bilərsən? Bütün işlərin – baş nömrələridir. Sən heç nəyə yaramırsan. Bəlkə də, haçansa basketbol oynaya bilibsen, ancaq indi sən tamam heç nə eləyə bilmirsən. Nəhayət, sən hansı cəhənnəmə burları uydurursan?

– Xahiş eləyirəm, bu uşağın xətrinə. Sən onu doğmalısın.

– Niyə? Bunun sənə nə isti-soyuğu?

– Bilmirəm. Mən bütün bu sualların cavabını bilmirəm. Mən ancaq hiss elədiyimi bilişəm. Hiss eləyirəm ki, heç nə düzgün deyil.

– Bu kimi maraqlandırır? Məsələ bundadır. Kimi maraqlandırır sənin hissələrin?

– Bilmirəm, – o, təkrar eləyir.

Rut inildəyir – sıfətinə baxanda elə bilirsən indicə tüpü-rəcək – üzünü çevirir və divara baxır. Divar başdan-başa qopub tökülen köhnə rənglə – həddən artıq tez-tez rəng-lədiklərindən – kələ-kötürdü.

– Mən yemək istəyirəm. Qoy kulinariyaya gedim, yeməyə bir şey alım. Sonrasını fikirləşərik.

– Mən ancaq onu bilirəm ki, fikirləşirəm, – Rut deyir və bu dəfə daha inamlı tərzdə dönür. – Bilirsən, o gün sən gələndə haradaydım? Valideynlərimin yanında. Mənim valideynlərim var. Onlar çox kasibdirlər, ancaq neynəyə-sən, belədirlər. Onlar Vest-Bruerdə yaşayırlar. Bilirlər. Yəni bəzi şeyləri bilirlər. Bilirlər ki, hamiləyəm. Hamiləyəm – bu çox gözəl sözdür. Hamının başına gələ bilər, hamilə olmaq-dan ötrü çox fikirləşmək lazım deyil. Mən sənə əra getmək istəyirdim. İstərdim. Dediym sözlərdən qaçmırıam, ancaq biz evlənsəydi, hər şey qaydasında olardı. Sonrasından

isə özün baş çıxardın. Ayda bir dəfə yazığın gələn arvadından ayrıl, ondan ayrıl, ya da məni unut. Əgər heç nədən baş çıxara bilmirsənsə, mən səndən ötrü ölmüşəm. Mən sənin üçün ölmüşəm və sənin bu uşağın da ölüb. İndi isə, istəyirsinə, gedə bilərsən.

Bu uzun tirada Rutun müvazinətini əlindən alır və onu ağlaşdır, ancaq o, özünü elə aparır ki, guya ağlamır. O, stulun söykənəcəyindən yapışır, burun pərələri parıldayır, o, Dovşana baxır və nəsə demək istəyir. Bütün gücü ilə özünü elə almağa çalışır və bu, Harridə nifrat oyadır; o, hadisələrin gedisiyi yönəldən adamları sevmir. Hər şeyin öz-özünə getməsini sevir.

Harri Rutun sözlərinin onda bir qətiyyət əlaməti yaradıb-yaratmadığına göz qoyduğunu hiss eləyərək əsəbiləşir. Əslində o, Rutu zorla dinləyir – bütün bunlar çox mürəkkəbdir, buterbrod mənzərəsilə müqayisədə qeyri-realdır. Harri qalxır və əsgərsayağı deyir:

– Bu doğrudur. Mən bunu qaydasına salaram. Sənə nə alım?

Buterbrod və bir stəkan süd, sonra onu soyundurmaq, bu qırış-qırış isti pambıq-kağız donunu əynindən çıxarmaq və sakitcə sərin ağ dəri çəkilmiş enlənən belinə baxmaq. Birinci dəfə hamilə olan qadınlardan xoşu gəlir – onların bədənləri səhər şəfəqlərilə işıqlanır. Bircə dəfə də orada gizlənsəydi, əsəbləri o saat sakitləşərdi.

– Mənə heç nə lazımdır, – Rut deyir.

– Ancaq sən gərək yeyəsən.

– Mən artıq yemişəm.

Dovşan onu öpməyə cəhd eləyir, ancaq qız “yox” deyir; onun görkəmi qətiyyən şirnikləndirici deyil – kökdür, qırmızıdır, yaş, rəngbərəng saçları dağınıb.

– Mən indi qayıdırám, – deyir Dovşan, pilləkənlə aşağı enərkən hiss eləyir ki, hər addımda onu yeni-yeni qayğılar dövrələyib. Cenis, pul, Ekklin zəngi, anasının sıfetinin ifadəsi onun üzərinə kəskin tikanlı dalğa ilə atılır; günah və məsuliyyət hissi ikiqat kölgə kimi onun sinəsində birləşir. Yalnız təkcə texniki detallar – danışqlar, telefon zəngləri, vəkillər, maliyyə məsələləri – elə dolaşiq görünür ki, o, fiziki olaraq onların öz ağızı yanında olduğunu duyur, nəfəsin özü hədsiz səy tələb eləyir və istənilən hərəkət,

hətta qapının dəstəyinə sadəcə toxunma belə onun ürəyilə çox etibarsız şəkildə bağlı olan uzun mexaniki cərgənin təhlükəli davamı kimi duylur. Qapının möhkəm dəstəyi onun təmasına cavab verir və asanca çevirilir.

Onun qorxuları açıq havada qatilaşır. Əsəb səyirmələri xırda efir küləyi kimi yuxarıdan-aşağı ayaqlarında gəzir. Ətraf mühit duyğusu sinəsini boşaldır. O, pilləkəndə dayanaraq öz qayğılarının təsnifatını verməyə, evdə qalmış mexanizmi təhlil eləməyə, onu belə səs salmağa nəyin məcbur elədiyini müəyyənləşdirməyə çalışır. İki fikir düşünülməyən alternativin tarım ilgəyini zəif buraxaraq ona bir balaca təskinlik verir. Rutun valideynləri var və o, usağı saxlamaq istəyir. Mümkündür ki, bu iki fikir, olsa-olsa, qohumluq qaydalarının şaquli istiqaməti ilə qalxan zamana perpendikulyar qurulan balaca nazik borucuq kimi, bizim tənhalığımıza yüngülçə qatılan məhlulun borucuğu kimi vur-tut bir fikirdir. Rutun da, Cenisin də valideynləri var; o, bu fikrin vasitəsilə ikisini də həll eləyir. Nelson qalır – həmişə onun yanında qalmalı olan möhkəm nəsə. Bu balaca dayaq nöqtəsində o, bütün yerdə qalanları onlara əks olan – Cenis və Rut, Ekkli və öz anasını bir-birinə qarşı qoyaraq düzgün və yaxşı yolu, meyvə qalağının abajursuz lampa ilə bərk işıqlandırılmış yolunu və şəhərin qurtardığı yerdə, Sammer-stritə gedən yolu nizama salmağa çalışır. Harri onun aqibətini təsəvvür eləməyə çalışır – adamsız beysbol meydani, qaranlıq fabrik, sonra bulaq, qum yolu; sonra nə olacağını özü də bilmir. O, böyük şlak səpilmüş boş yer təsəvvür eləyir və ürəyi boşalmağa başlayır.

O, qorxuya, həqiqi qorxuya düşmüş halda özünün bu yaxınlardakı təskinliyini – daxilindəki işıqlı şəfəqin yarib keçdiyi deşiyi xatırlayıv və o, gözlərini kilsə pəncərəsinə tərəf qaldırır. Pəncərə işıqlandırılmayıb – ya kilsə çox yoxsuldur, ya yayda qaranlıq gec düşdüyündən, ya da sadəcə olaraq, diqqətsizlikdən – o, daş fasadda, olsa-olsa, tünd halqadır.

Ancaq küçədə fənər yanır; işıqların yarpağa bürünmiş konusları bir-birinə qarışır və Sammer-stritin görünməz qurtaracağına geri çekilir. Yanında, onun solunda fənərlərdən birinin düz altında kobud asfalt dalğavari qar-

kimi görünür. Harri evin dörd çevrəsini dolanmaq, özünü havaya vermek və fikirlərini toplamaq qərarına gəlir. Əcəb işdir – səninlə hərəkət eləyən şey çox adı, ancaq hərəkət eləmək lazımlı gələn məkan isə çox dardır. Bu fərqdən güc almış ayaqları aramlı addımlarla irəli gedir. Yoxsulluq onun içərisindədir; zahirdə heç nə yoxdur, ancaq onun tarazlaşdırmağa çalışdığı şey çəkisizdir. Harri birdən içərisində nəsə tamamilə real bir şey – six torun ortasında təmiz məkanı duyur. O, Rutun bütün suallarına “mən bilmirəm” – deyə cavab verirdi; doğrudan da, nə eləyəcəyini, hara gedəcəyini, sonra nə olacağını bilmir və ona elə gəlir ki, sanki heç nə bilmədiyi fikri onu o qədər sonsuz kiçik, elə cüzi şeyə çevirir ki, tutmaq mümkün deyil. Bu xirdalığı dərk eləmək onu başdan-başa çulğayır. Sanki, rəqib komanda onun necə gözəl oyunçu olduğunu bilib və ona qarşı iki adam təyin eləyib və o, hara dönürsə, hey onlardan birilə üzbüüz gəlir, o yalnız topu ötürməli olur. Budur, o, topu öttürdü, top başqalarının əlinə keçdi və onun əlində heç nə yoxdur, o iki nəfər isə axmaq vəziyyətdə qalıblar, çünki əslində orada heç kim yox idi.

Dovşan səkiyə keçir, ancaq sağa dönüb evi dolanmaq əvəzinə, aşağı tərəfə elə hissərlə addım atır ki, sanki, bu döngə enli çaydır, başqa tərəfə keçir. O, növbəti qar ləkəsinə gedib çatmaq istəyir. Bu üçmərtəbəli kərpic ev eynilə onun çıxdığı ev kimidir, ancaq onda nəsə Harrini sevindirir; gözlərinin kənarlarında pillələr və pəncərə altlıqları canlı kimi tərpənir və yerlərini dəyişir. Bu illüziya onu çasdırır. Qulaqlarında külək viyldamazdan bir az əvvəl əlləri öz-özünə qalxır, səkməsinin dabanı əvvəlcə daş döşənmış yolda ağır-ağır tappıldayıır, sonra onun tərəfindən heç bir cəhd olmadan nəsə şirin dəhşət güclənir, addımları getgedə yüngül, iti və sakit olur və o qaçıır. Qaçıır, qaçıır...

SON

CA

MÜASİR DÜNYA ADABIYATI CON APDAYK

305

KENTAVR

(roman)

KENTAVR

(roman)

Səma insanın stixiyası deyil, onun stixiyası torpaqdır. O özü torpaqla səma arasındaki sərhəddə dayanan məxluqdur.

Karl Bart

306

Ancaq, hər halda, kimsə öz həyatı ilə keçmiş günahı – odu oğurlamağı – yumalı idi. Və belə də oldu: kentavrıldan ən alicənəbi Xiron (kentavrılar yarıat, yarıadamdırlar) axmaq təsadüf nəticəsində aldığı yaradan dözülməz iztirablar çəkərək dünyani dolaşırıdı. Çünkü bir dəfə fəsalıyalı ləpiflərdən birinin toyunda qızmış kentavrın ağlına gəlini qaçırmış gəldi. Şiddətli vuruş başlıdı və Xiron ümumi topalaşmada heç bir günahı olmadığı halda zəhərli oxla yaralandı. Öləməz kentavr kasılmayan ağrından əziyyət çəkərək saqlamağa ümidi olmadığından ölmək arzulayırıldı və allahlara yalvarırıldı ki, onu Prometeyin əvəzinə öldürsünlər. Allahlar bu yalvarişa qulaq asdilar və onu iztirabdan, ölməzlikdən qurtardılar. O, ömrünü yaşamaqdan yorulmuş adı ölüri insan kimi başa vurdur və Zevs onu səmada bürclər arasındaki bərq vuran Oxatananacan ucaltdı.

“Qədim Yunanistan mifləri
Cozefina Preston Pibodinin
təhkiyəsində”. 1897-ci il

I

Kolduell geri çevrildi və həmin anda ox onun baldırını deşib keçdi. Güliş sinfi başına götürdü. Ağrı baldırının nazik özəyilə yuxarı qalxdı, dizinin əyri-üyrüsünü dəlib keçdi və artaraq qarnına təpildi. O, gözlərini indicə taba-

şırlə 5000000000 – Dünyanın illərlə ölçüldüyü – güman edilən yaşıńı yazdıǵı lövhəyə zillədi. Sıńfin əvvəlcə təec-cüblü zingiltili hürüşmə səsilə yayılan gülüşü mehriban ələsalmaya keçdi və onun arzuladığı tənhalığı sarsıdaraq hər tərefdən dövrəyə aldı, o isə ağırları ilə tək qalmaqdən, onun gücünü ölçmək, necə toxdayacaǵına qulaq asmaq, onu cidd-cəhdələ dəf etməkdən ötrü əldən gedirdi. Ağrı sinəsindən nəmli qanadlarını açaraq caynaqlarını buraxdı və o, qəfildən qanlı dumanla kor edilmiş, guya, yuxudan səksəniń oyanan iri quş olmasından heyrətləndi. Axşamdan yuyulmuş, başdan-başa nazik təbəqə kimi ağımtıl-göy qançır lövhə şürurunu bürüyürdü. Ağrı tüklü pəncələrilə ürəyini və aǵ ciyərini sixirdi; budur, o boğazına təpildi və indi ona elə gəlirdi ki, beyni – yırtıcı dişlərdən xilas edə-rək boşqabda yuxarı qaldırdığı ət parçasıdır. Göy qurşaǵının bütün rənglərində olan parlaq köynəkli bir neçə oğlan uşaǵı çıxkı ayaqqabıları ilə partanın açılıb-qapanan otura-caqlarına sıçrayaraq par-par parıldayan gözlərilə öz müəllimlərini zəhərləməkdə davam eləyirdilər. Bu şuluqluğu kəsmək mümkün deyildi. Kolduell axsaya-axsaya qapiya təref getdi və onu təntənəli heyvan nəriltiləri altında arxa-sınca ötürdü.

O, dəhlizlə ayaqlarını sürüyür və quyuǵu lələkli ox hər addımında döşəməni cızırdı. Metal cirıltısı, bərk xışlıtı iyənc səslə birləşirdi. Qarnındakı sancı içini bururdu. Dəhlizin uzun, boğuq-sarı divarları gözləri qarşısında yırğalanırdı; kvadrat donuq şüşəli və siniflərin nömrəsi vurulmuş qapılar radioaktiv mayeyə salınmış və fransız sözlərini avazla tələffüz eləyən dini himnlər oxuyan, sosiologiya dərsliyindən məsələləri həll eləyərək, uşaq səsləri buraxan hansısa təcrübəli avadanlığın lövhəsi kimi görünürdü.

Avez-vous une maison jolie? Oui, j'ai une maison tres jolie¹, tarlalardaki qızıla – çörəyə görə, günəşin şəfəq-ləri altındakı dağlara görə, bizim tarixin gedişində bəhərli düzənlərin yaşılığına görə, uşaqlar (bu, Folun səsidir), federal hökumətin avtoriteti, onun hakimiyəti və təsiri artıb, ancaq uşaqlar, biz unutmamalıq ki, ölkəmiz suveren respublikaların ittifaqı kimi yaranmışdır. Birləşmişlər ilahi, mənim ədalətli torpaq üzərindəki ölkəmi və gözəl

¹ Sizin eviniz qəşəngdir? Hə, mənim evim çox qəşəngdir. (fr.)

dünya qardaşlığını hifz elə. Gözəl nəğmə sədaları Kolduellin qulaqlarında fasılısız səslənməkdə davam eləyirdi. *Dənizin üstündə şəfəqin saçları parıldayırdı.* O, bu cəfəngiyati eşitmışdı, özü də bir dəfə yox. Birinci dəfə hələ Passeviekdə ikən. O, həmin vaxtdan bəri necə heyrətamız tərzdə dəyişib! Ona elə gəlirdi ki, onun yuxarı yarısı ulduzlara gedib çıxır və əbədi varlıqlar arasında, zümrümə eləyən gənc səslər arasında üzür və aşağısı isə axırdı onu udacaq sarsıntıda get-gedə daha dərinə batır. Ox döşəməyə dəyərək hər dəfə yarasını tərpədirdi. O çalışırdı ki, yaralı ayağı üstündə dayanmasın, ancaq yerdə qalan üç dırnağının adda-budda tappiltisi elə bərk idi ki, qorxurdu birdən qapılardan hansısa açılar, müəllim çıxar və onu saxlayar. Bu ümidsiz dəqiqədə o biri müəllimlər ona dəhşətli rahiblər kimi görünürdürlər, onlar Kolduellini yenə sinfə, şagirdlərin yanına salmaqla hədələyirdilər. Ləng qicolma qarnını ağırdırdı, o par-par silinib-sürtülmüş döşəmədə yüzlərcə gümüş gözlərilə ona baxan idman mükafatları ilə dolu şüşə şkafın yanında addımlarını yavaştımadan sürünən tünd, isti qalaq buraxdı. Onun ala-bula, enli böyürləri ikrəh hissindən çımçəşdi, ancaq başı və sinəsi batan gəminin burun fiquru kimi inadla irəli yönəlmışdı.

Yan qapı üstündəki solğun, sulu ləkə onun diqqətini çəkdi. İrəlidə, dəhlizin uzaq qurtaracağında vəhşi heyvanlardan müdafiə üçün çöl tərəfdən barmaqlıq vurulmuş pəncərədən məktəbə gün işığı süzülürdü və bərk yağılı yarıqlarlanlıqda bataraq neft rezervuarındaki su kimi köpüklenirdi. İşığın bu açıq-mavi köpüyündə Kolduellin hündür, qəşəng, ikisi bir olmuş bədəninin içi ağırdan qırılrırdı; kələ-kötür caynaqlar onun damağında gəzirdi. Ancaq o artıq təmiz havanın ilk udumunun həzzini qabaqcadan duymuşdu. İşıqlanmışdı. O, təkanla şirkli şüşəsi metal torla örtülmüş ikiqat şüşəli qapını taybatay açdı. Beton meydançadakı qısa pilləkənlə qaçıb aşağı endiyi vaxt ağınırtıran ox məhəccərin polad dirəklərinə çırıldı. Şagirdlərdən kimsə ötəri olaraq karandaşla yarıqaranlıqda bir qədər işıq düşən cilalı divarda söyüş yazırırdı. Dişlərini bir-birinə qətiyyətlə sixan və qorxu içərisində üz-gözünü qırışdırıran Kolduell qapının latun dəstəyindən yapışdı, özü-nü çölə atdı.

Burun pərələrindən iki yumşaq buxar finxirtisi çıxdı. Yanvar ayı idi. Başı üzərində labüb olaraq və hər halda, yenə sırlı aydın səma gülümsəyirdi. Məktəbin arxasındakı iri, hamar biçilmiş, şam ağacları qurtaran yerdə salınmış çəmənlik qışın oğlan çağında da yaşıł idi. Ancaq yaşılılıq donmuşdu, solğundu, ömrünü başa vurmuşdu, həqiqi deyildi. Məktəb çəpərinin arxasında relslərin üstündə taq-qıltı salan tramvay Eli tərəfə sürünürdü. Demək olar ki, o boş idi – səhər saat on birdi və hamı başqa tərəfə, Oltona ayın-oyun almağa gedirdi – o, yüngülçə silkələnirdi və toxunma həsir oturacaq pəncərədən qızılı qığılçımlar səpələyirdi. Burada, hüdudsuz və möhtəşəm ənginliklərin içərisində ağrı toxtamışdı, indi büzüşüb qaşqabaqlı, dilxor halda baldırlarına yermişdi. Kolduellin qəribə görkəmində ləyaqət ifadə olunurdu: ciyinləri – bu boyda böyük məxluq üçün bir az ensiz – dikəldi və o qoy qüdrətli olmasın, ancaq axsaqlığın, sanki, onun yerisinə qarışlığı təmkinli mətin gözəllik vardi. O, qırov basmış çəmənliyə qarışmış avtomobil dayanacağı arasındaki daş döşənmiş yola döndü. Qarnı ağappaq qış günəşi altında parıldayan avtomobilərin radiatorları dişlərini ağardırdı; xromlu metal üstündəki ciziqlar briliyant kimi müxtəlif rəngə çalışır. Soyuqdan nəfəsi kəsilirdi. Arxada məktəbin qırmızı-çəhrayı kərpic binasında onun qoyub gəldiyi şagirdləri buraxan zəng vuruldu. Şagirdlər yorğun, içərilərindən qopan uğultu ilə sinifdən-sinfla gedirdilər.

Hammelin qarajı Olinecer məktəbindən ensiz, nahamar asfalt zolaqla ayrılsa da, onun ərazisinə yapışmışdı. Və bu, sadəcə, təsadüfi qonşuluq deyildi. Əvvəller Hammel uzun illər ardıcıl olaraq məktəb şurasının üzvü olmuşdu, ancaq onun cavan, kürənsaçlı arvadı Vera indi də qızlara bədən tərbiyəsindən dərs deyirdi. Şagirdlərin və müəllimlərin çoxu qarajın müstərisi idi. Yuxarı sinif şagirdləri bura öz sınıq-salxaq maşınlarını təmirə qoyur, balaca uşaqlarsa basketbol toplarına müftə hava vurdururdular. Qapının arxasında, Hammelin hesabı saxlanan və ehtiyat hissələrinin his basmış kataloqu qalaqlanıb qalan böyük otaqda bir-birinə yaxın qoyulmuş iki taxta masanın üstündə köhnə, sürtülülmüş qəzetlər, kağızlar və paslı deşilmiş kağızlarla çəhrayı qəbzələrin iri bükümləri səliqəsiz halda ora-bura atılmışdı;

şin üçün plastirla yapışdırılmış, qapağında ziqzaqları çatçat olan tutqun şüşədən yesik, xışıldayan kağızlı xeyli konfet o uşaqların ciblərindən dəmir pullar gözləyirdi. Burada, beş fut dərinliyində sement çalanın yanında sıra ilə qoyulmuş yağı dəymmiş bir neçə açılıb-yığılan stulda maşının düz küçədən girə biləcəyi yerdə, bəzən müəllimlər – düzdür, son zamanlar daha gec-gec – günorta vaxtı oturur, siqaret çəkirdilər, karamel şokoladlı qoz yeyirdilər. Essikin fabrikindən öskürəkkəsən həblər alıb sorurdular və qaytəni bərk çəkilmiş, tərtəmiz silinmiş çəkmələrini xəndəyin ətrafindəki çəpərin üstünə qoyaraq, hələ ki aşağıda, üçdivarlı çalada Hammelin tünddərili köməkçiləri avtomobili iri metal uşaq kimi qayğıkeşliklə yuyurdular, öz pozulmuş əsəblərinə istirahət verirdilər.

Qarajın əsas və ən böyük binasına enən yolda asfalt xarab olmuşdu, çatlamışdı, o, başdan-başa çala-çuxur, ləkəli, soyumuş lava axını kimi qabarıq idi. Avtomobilərin girdikləri enli yaşıl darvazalarda adam boyu qapı vardi, üstündə, sürgünün altında göy rənglə "QAPINI ÖRTÜN" sözləri əyri-üyrü xətlə başdansovdu yazılmışdı. Kolduell sürətini qaldırdı, içəri girdi. Qapını örtməkdən ötrü geri çevrilmək lazımlı gəldi və ağrından yaralı ayağı yanib-tökündü.

İsti, dərin qaranlıqda qığılçımlar oynasırdı. Qaşqabaqlı mağaranın döşəməsi maşın yağından sürüşkən və qara idi. Uzun alət masasının axırında qoruyucu eynək taxmış iki formasız fiqur quru qığılçımlar səpələyən yelpikləri, odlu şəlalələri ehtiyatla harasa aşağı yönəldirdi. Üçüncüsü qara sıfatindəki gözlərini dəyirmi şəkildə ağardaraq arxası üstə süründürdü və avtomobilin altında yox oldu. Kolduellin gözləri qaranlığa alışan vaxt ətrafında xırda və kabusabənzər, qalaqlanıb qalmış avtomobil hissələrini gördü: gömgöy havada, sanki, ölü çanağı kimi qanadlar, çıxarılmış ürek kimi ağappaq olmuş mühərriklər, xışltı və darixdirci taq-qılıtı dolaşırdı. Kolduellin yaxınlığında köhnə, qarınlı soba qaynaq yerində aralanmış, gözqamaşdırıcı qırmızı istiliklə parıldırdı. O, sobanın istiliyindən uzaqlaşmaq istəyirdi, hərçənd ayağında qalmış ox istiləşməyə başlayırdı və qarından narahat titrəmə-səyrimə keçirdi.

Hammelin özü qapıda göründü. Onlar bir-birinə tərəf getdikləri vaxt Kolduellə qəribə hiss baş qaldırdı, o, sanki,

güzgüyə tərəf gedirdi, çünki Hammel də axsayırdı. O, uşaq vaxtı yixılmış və ayağını sindirmişdi, indi bir ayağı o birindən gödək idi. O, beli donqar, rəngi qaçmış, üzgün idi, ağır zamanlar bu usta mexaniki sindirmişdi. "Esso"nun və "Mobilqess"in filialları şəhərin girişində onun qarajından bir neçə məhəllə aralı özünün texniki xidmət stansiyalarını açmışdı, həm də müharibədən sonra, hər adam hərbi vaxtda qazandığı pula təzə avtomobil ala bildiyi vaxt təmir üçün sıfarişlər, demək olar ki, tükənmişdi.

— Corc, bu nədir, artıq səhər yeməyi fasiləsidir?

Hammelin alçaq, ancaq gur səsi emalatxananın adı səs-küyünü batırırdı.

Kolduell cavab verdi, ancaq metala dəyən kəskin və aramsız zərbələr sözlərini yenə eşidilməz elədi, heç özü də nazik, gərgin səsini eşitmədi.

— Yox, canım, əksinə, indi dərsim var.

— Onda nə olub belə?

Hammelin çal tükləri arasında ağ nöqtələr səpilmiş boz, yumşaq sıfətində həyəcanlı intizar peyda oldu, elə bil, hər hansı gözlənilməzlik onda mütləq ağrı doğurmalo id. Kolduell bilirdi ki, belə şeylərə onu arvadı öyrədir.

— Budur, — Kolduell dedi, — baxın, görün bu lənətəgəlmış uşaqlardan biri başıma nə oyun açıb.

O, yaralanmış ayağını yaxındakı atılıb qalmış maşın qanadının üstünə qoydu və şalvarının balağını yuxarı qaldırdı.

Mexanik oxa tərəf əyildi və ehtiyatla onun ucuna toxundu. Çirk onun barmaqlarının dərinliyinə cən işləmişdi, bu temas maşın yağından yumşaqlaşmışdı.

— Poladdır, — dedi, — bəxtiniz gətirib ki, deşib keçib.

İşarə elədi və balaca, təkərlə üççarxlı araba diyirlənib özbaşına taqqılıtlı ilə nahamar qara döşəməyə, onların yanına gəldi. Hammel dirsəyinə dayaqlanan bıçağı götürdü ki, lingi mümkün qədər böyük olsun. Kolduell qorxudan qeyri-adi yüngüllük hiss elədi, canındaki bütün ağırlıq, əsnəyən uşağın əlindən hava doldurulmuş şar uçub gedən kimi, harasa uçub getdi. Kolduell özünün sarsıcı çəkisizliyindən bu qayçı üçün güc diaqramını təsəvvür eləməyə çalışdı: gücdə qələbənin bərabər AO çiyninin (burada O — qayçının oxudur) BO çiyninə münasibəti

(B – parıldayan qatlanmış oxlu ucluğun toxunma nöqtəsi) vurulmuş qayçı mexanikasında köməkçi lingdən alınan gücdəki uduşa və yaylı əzələlərin, beş möhkəm barmağın səyindən əmələ gəlmiş Hammelin özünə inamlı qara əllərinin sixilmasından alınan uduşa: $BcXBcX_5Bc =$ titanın gücü. Hammel əyildi, Kolduell indi onun çiyinə söykənə bilərdi. Ancaq o, mexanikin buna necə baxacağını bilmədiyindən ürək eləmədi, başını yuxarı qaldırıb düz dayandı. Tavanın rütubətli taxtaları tüstüdən və hörümçək torundan məxmər kimi olmuşdu. Kolduell dizi ilə Hammelin əyilmiş belinin alətlə birlikdə necə titrədiyini hiss eləyirdi; o, barmaqlarının ucu ilə metala toxunmanı duyurdu. Laxlayan qanad ləngərləndi. Hammelin beli gərildi və Kolduell qışqırığını saxlayaraq, dişlərini bir-birinə sixdi – ona elə gəldi ki, linglər metala yox, onun bədənindən çıxmış əsəbə sancıldı. Orağaoxşar çənələr şaqquşladı, ağrı onun bədəni ilə yuxariya doğru təpildi, qısa tullanışla şimşek kimi görünüb yox oldu; Hammelin çiyinləri də indi boşaldı.

– Alınmayacaq, – dedi mexanik, – elə bilirdim onun içi boşdur, ancaq burada məsələ ayrı cürdür. Corc, çarəmiz yoxdur, alət masasına gedək.

Titrəyən ayaqlarını zorla sürüyən Kolduell, Hammelin ardınca gedir və ayağını mexanikin uzun masanın altındakı yüz cür xirt-mirt içindən çıxartdığı koka-kola yeşiyinin üstünə qoydu. Kolduell gözdəki titə kimi onun aşağı baxmasına mane olan oxu görməməyə çalışaraq xarab olmuş benzin nasosları ilə dolu iri səbəti diqqətlə nəzərdən keçirməyə başladı. Hammel zəncirindən yapışib başlıqsız elektrik lampasını özünə təref çəkdi. Pəncərənin şüşələri çöldən rənglənmişdi; onların arasında divarda ölçülərinə görə seçilmiş qayka açarları, rezin əlcəkli dəyirmibaş çəkicilər, elektrik drelləri, bir yard uzunluğunda vintaçan, adını və təyinatını heç vaxt anlaya bilməyəcəyi bir-iki mürəkkəb dişli dirsəkli alətlər, köhnə məftilin səliqəli yumağı, kalibrölçən, yastıqız kəlbətin və hər yanda, hara gəldi yapışdırılmış, bütün deşiklərin qıraqlarına basılmış, saralılmış, didilmiş, köhnədən qalma reklam plakatları asılmışdı. Reklamlardan birində pəncəsini yuxarı qaldırılmış pişik, digərində – patentləşdirilmiş ötürüçü kəməri cidd-

cəhdlə qırmağa çalışan nəhəng. Bir plakatda yazılmışdı: "HƏR ŞEYDƏN ÖNCƏ TƏHLÜKƏSİZ", pəncərə şüşəsinə yapışdırılmış digəri xəbərdarlıq eləyirdi: MÜĞAYAT OL, BAŞQASINI QOYMAYACAQSAN.



Masanın üstündə kobud yaradılıqla, kobud təriflərlə göylərə qaldırılmış rezin şlanqlar, xırda mis borular, qrafit içliklər, oymalı dəmir dirsəkciklər, yağı qabları, taxta plan-kalar, əsgı, hər cür torlu qırıntı və siniq-sökük tiğləni qalmışdı. Materialların bu xaosunun alətlərlə qarışıığı masanın iki mexanik qurdalanın uzaq tərəfindən gözqamaşdırıcı işıq qığılçımlarında bərq vururdu. Onlar ince belli və enli yanqaqlı qadın üçün bəzəkli bürünc qurşağa oxşayan nəsə düzəldirdilər. Hammel sol əlinə asbest əlcək keçirdi və dəmir-dümür qalağı içindən enli dəmir parçası çıxartdı. Dəmiri kəsib cəld hərəkətlə onu lövhə kimi əydi və Kolduellin ayağından görünən oxa geyindirdi.

— Sizi yandırmamasın deyə, — izah elədi və boş əlinin barmağı ilə çirtma çaldı. — Arçı, bir dəqiqəliyə odluğu ver görüm.

313

Köməkçilərdən biri sürüyüb gətirdiyi şlanqa toxunub yixımasın deyə, ayaqlarını ehtiyatla ataraq asetilen odluğu verdi. Balaca qara kuzə qıraqları açıq-yaşıl alov püskürdü. Burnunun lap ucunda şəffaf boşluq vardi. Kolduell dişlərini qıcıyaraq içərisindəki qorxunu boğdu. Ox artıq çoxdan ona canlı əsəb kimi görünürdü. O, labüd ağrıya hazırlaşaraq özünü bütünlükə topladı.

Ancaq ağrı olmadı. Möcüzə baş verdi — sanki, onu nəhəng nüfuzedilməz halə əhatə eləmişdi. Masanın üstündə və divarlarda alovdan kəskin üçbucaq kölgələr doğulurdu. Hammel əlcəkli əlilə dəmir lövhəni tutaraq gözlərini qıydı və qoruyucu eynək taxmamış halda Kolduellin baldırının fışılılı alovla dağlanan özeyinə baxdı. Onun ölü kimi ağappaq sıfəti qətiyyətli şəkildə turşudu, tikanlı baxışları dəli kimi parıldadı. Kolduell aşağı baxdı və ağ tüklərin nazik çəngəsinin Hammelin alınmasına necə düşdüyüünü, seyrəkləşdiyini və tüstü zolaqları içərisində əriyərək yoxa çıxdığını gördü. Mexaniklər dinməzcə baxırdılar. Adama elə gəlirdi ki, bunun sonu olmayıacaq. Kolduell indi ona çox isti olduğunu hiss etdi: közərmış dəmir ayağını yandırırdı. Ancaq o, gözlərini yumub fikrən oxun necə

əyildiyini, əridiyini, onun molekullarının hərəkətə gəldiyini təsəvvür elədi. Kiçik, metal bir şey döşəməyə düşüb cingildədi. Ayaqlarını sixan məngənə zəiflədi. O, gözlərini açdı və gördü ki, odluq sönübü. Sarı elektrik işığı qəhvəyiyyə çalırdı.

— Ronni, xahiş eləyirəm, əsgini islat, — Hammel dilləndi və Kolduellə izah elədi: — Bu zəhrimarı soyudaq, sonra çıxarıarıq.

— Sizin əlləriniz qızıldır, — Kolduell dedi. Onun səsi gözlənilməz dərcədə zəif gəldi və tərif nəsə sönüük alındı.

O, təkgöz enlikürək gənc Ronninin yağlı əsgini necə götürdüyüünü və bir az kənarda onu ikinci lampanın altın-dakı qara sulu vedrəyə necə saldığını gördü. İşiq qıqlıcmaları hiddətlənmiş suda azadlığa can atırlarmış kimi vur-nuxdular və atılıb-düşdülər. Ronni əsgini Hammelə verdi, o çömbəldi, əsgini oxun özəyinə qoydu. Soyuq damcılar çəkməsinə axdı, fişilti səsi gəldi və zəif xoş iy burnunu qıldıqladı.

— Bax belə, indi bir dəqiqə gözləyək, — Hammel dedi və Kolduellin şalvarını yara üzərində qayğıkeşiklə saxlayaraq çömbəltmə oturmağında qaldı. Kolduell onun üç köməkçisinə baxdı — üçüncü avtomobilin altından çıxmışdı — və yazılı-yazılı gülümsədi. İndi iztirab çəkməyin azca qaldığı vaxt o yenidən pərtliyi hiss eləmək iqtidarında idi. Buradakı adamlar üçün bu, eynilə avtomobilin birdən danışmağa cəhd eləməsi kimi bir şey idi. Kolduell gözlərini yayındırdı və uzaq şeylər haqqında: yaşıl çəmənliklər, bir vaxtlar zərif və gənc olan Xariklo haqqında, Piter haqqında — uşaq hələ tamam balaca olduğu vaxt — fikirləşməyə başladı. O, Piteri sükan quraşdırılan təkərli xırda stula oturdurdu və haçlı ağacla itələyərək küçə ilə şabalıd altında süründü. Onlar yoxsul idilər və uşaq arabası ala bilmirdilər; oğlu sükanı tutmağı öyrənmişdi tez deyildimi? O, başı çox qarışq olmadığı vaxt oğlu ilə maraqlanırdı.

— Hə, Corc, indi möhkəm dayanın, — Hammel dedi. Ox geri əyildi, ayağını ağrı ilə yaralayaraq sürüşüb çıxdı. Hammel ya odluğun istiliyindən, ya da dincəldiyindən qızarmış halda qəddini düzəltdi. Onun üç kütbein köməkçisi ətrafinda toplaşmışdı və ucu qanlı gümüşü özəyə baxırdılar. Kolduellin, nəhayət ki, azad edilmiş baldırı dərhal yum-

şaldı, zəiflədi: çəkməsi, sanki, isti maye ilə yavaş-yavaş dolurdu. Bədəni bunu dərk eləyirdi. Ağrı ritmik olaraq ürəyinə – təbiətin nəfəsinə – doğru gedirdi.

Hammel əyildi və döşəmədən nəsə qaldırdı. Burnuna tutub iylədi. Sonra Kolduellə uzatdı. Bu, oxun hələ də soyumamış ucluğu idi. O, üçguşəli olmaqla o qədər cila-nmışdı ki, qabırğaları rəvan qövslə əyilmişdi, belə yara vurmağa o, həddən artıq zərif idi. Kolduell gördü ki, Hammelin ovucları gərginlikdən və səy göstərməkdən ləkə-ləkədir, tər alını nazik pərdə ilə örtmüssüd. O soruşdu:

- Onu niyə iyilədiz?
- Dedim birdən zəhərli olar.
- Hə, nə oldu?

– Bilmirəm, indiki uşaqlardan nə desən çıxar, – Hammel cavab verdi və əlavə elədi: – Heç nə iyi vermir.

– Çətin ki bunu onlar eləmiş olalar, – Kolduell onun hər sözünü hörmətli tutan Axillesin və Heraklin, Yasonun və Asklepiyin sıfətlərini xatırlayaraq dedi.

– Bilmək istərdim ki, bu uşaqlarda pul haradandır,
– Hammel, sanki, Kolduell qasqabaqlı düşüncələrdən ayırmayaçaq çalışaraq dilləndi. O, polad özəyi qaldırdı və qanı əlcəyilə sildi. – Yaxşı poladdır, – dedi. – Beləsi ucuz olmur.

– Ataları verir pulu yaramazlara, – Kolduell dedi. O indi özünü daha möhkəm hiss eləyirdi, fikirləri aydınlaşmışdı.
– Dərsə getmək lazımdır.

– Adamlarda pul yaman çıxalıb, – yorğun, hirsli görkəmli yaşlı mexanik dedi. – Detroytda hazırlanan bütün zir-zibili əldən qapırlar.

Onun sıfəti təzədən asetilen qaralmasından bozardı; o folqa vərəqi kimi qırış-qırış və büyük-büyük olaraq, demək olar ki, sakit kədər içində qadınsayağı görünürdü və Kolduell narahat olmağa başladı.

– E-e... nə verəcəyəm? Mən getməliyəm. Zimmerman başımı kəsər.

– Heç nə lazım deyil, Corc. Boşlayın. Sizə kömək eləməyə şad oldum, – güldü. – Ayaqdan hər gün ox kəsib çıxarmırıq.

– Ancaq, düzü, vicdanım yol vermir. Sizdən usta kimi, mütəxəssis kimi xahiş elədim...

– Bəsdirin, Corc. Bu iş bir dəqiqədən çox vaxt aparmadı. Genişürəkli olun, bu köməyi qəbul eləyin. Vera deyir ki, siz onun həyatını zəhərləməyən az adamlardan birisiniz.

Kolduell hiss elədi ki, onun sıfəti, sanki, daşa dönür; maraqlıdır, Hammel Veranın həyatını zəhərləyənlər haqqında çoxmu şey bilir? Getmək lazımdır.

– El, mən sizə ürəkdən minnətdaram, inanın.

Bax həmişə belədir, o, insana əməlli-başlı təşəkkür eləməyi də bacarmır. Bütün ömrünü bu şəhərdə yaşayıb, yerli adamlara öyrəşib, ancaq danışmağa ürək eləmir.

– Dayanın, – Hammel onu çağırıldı. – Bəlkə, götürəsiniz? – Və parıldayan oxu ona uzatdı, Kolduell ucluğu bir az əvvəl mexaniki olaraq cibinə soxmuşdu.

– Qoy cəhənnəm olsun. Özünüz üçün saxlayın.

– Nəyimə gərəkdir? Emalatxana zir-zibillə onsuz da doludur. Siz onu Zimmermana göstərin. Bizim məktəblərdə müəllimləri belə ələ salmaq olmaz.

– Yaxşı, El, qoy siz deyən olsun. Sağ olun. Çox sağ olun.

Gümüşü çubuq uzun idi, o, yan cibdən avtomobil antenası kimi çıxmışdı.

– Müəllimləri belə şagirdlərdən qorumaq lazımdır. Zimmermana şikayət eləyin.

– Özünüz şikayət eləyin. Bəlkə, sizə qulaq asdı.

– Nə olar, bəlkə də, qulaq asdı. Ciddi deyirəm. Çox mümkündür ki, qulaq assın.

– Heç mən də zarafat eləmirdim.

– Siz ki bilirsiniz, onu işə götürəndə mən məktəb şurasında idim.

– Bilirəm, El.

– Sonralar buna tez-tez heyif silənirdim.

– Nahaq yerə.

– Doğrudan?

– O səfəh adam deyil.

– Hə... Əlbəttə... ancaq onda nəsə çatmır.

– Zimmerman hakimiyyətdən istifadə eləməyi bacarıır, ancaq tərbiyəni qaydaya sala bilmədi.

Ağrı yenidən ayağını bürüdü. Kolduellə də elə gəldi ki, indi o, Zimmermanı başdan-ayağa tamam görür

və ona heç vaxt indiki kimi mühakimə ilə yanaşmayıb, ancaq Hammel təəssüfedici inadkarlıqla bir şeyi təkrar eləyirdi:

– Onda nəsə çatmır.

Kolduell hiss eləyirdi ki, gecikir və narahatlıqdan kürəyinin altı göynəyirdi.

– Vaxtdır, – dedi.

– Yaxşı yol. Hessiyə deyin ki, biz onsuz şəhərdə darixırıq.

– Aman Allah, orada onun kefi yaxşıdır, o, torağay kimi səkir. Ömrü boyu yalnız bunu arzu eləyirdi.

– Bəs Kramer ata necədir?

– Öküz kimi sağlamdır. Yüz yaşاقan yaşayacaq.

– Və hər gün ora – geriyə gedib-gəlmək sizi təngə gətirməyib?

– Yox, düzünü deyim ki, əksinə, şadam. Heç olmasa, oğlumla danişa bilirom. Şəhərdə yaşadığımız vaxt onu, demək olar ki, görmürdüm.

– Vera deyir onun savadlı başı var.

– Anasındandır. Ancaq Allah eləsin ki, məndən eybəcər zahiri görkəmi götürməsin.

– Corc, olar sizə bir şey deyim?

– Deyin gəlsin, El. Biz axı dostuq.

– Bilirsiniz sizin bədbəxtliyiniz nədədir?

– Mən axmaq və inadam.

– Yox, doğrudan.

“Mənim bədbəxtliyim ondadır ki, ayağım ağrıyır, ələcim yoxdur” – Kolduell fikirləşdi.

– Nədədir?

– Çox ciddisiniz.

– El, siz quşu gözündən vurdunuz. – Kolduell dedi və dönüb getmək istədi.

Ancaq Hammel onu buraxmırıldı.

– Maşın necə, qaydasındadır?

Kolduellər şəhərdən on mil aralı fermaya köçənə qədər avtomobilsiz keçinirdilər. Olinçerdə hara desən piyada getmək olardı, Oltona isə tramvay işləyirdi. Ancaq onlar yenidən Kramer atanın evini aldıqları vaxt avtomobil vacib oldu. Hammel onlara otuz altıncı ilin “byük”ini cəmisi üç yüz yetmiş beş dollara axtarınb tapdı.

– Gözəl. Əla maşındır. Özümü bağışlaya bilmirəm ki, barmaqlığı vurub sindirdim.

– Onu qaynaq eləmək mümkün deyil, Corc. Ancaq mühərriki yaxşı işləyir, hə?

– Daha bundan yaxşısı olmaz. Siz elə bilməyin, El, mən sizə çox minnətdaram.

– Mühərrik qaydasında olmalıdır, əvvəlki yiyesi onu heç vaxt saatda qırıx mildən artıq sürmürdü. Onun dəfn bürosu vardi.

Hammel bunu artıq min dəfə təkrar eləmişdi. Görünür, bu fikir onun xoşuna gəlirdi.

– Bu məni narahat eləmir, – Kolduell Hammelin təsəvvüründə maşınların kabuslarla dolu olduğunu düşünərək dedi, ancaq bu ki adı dördqapılı minik avtomobili idi; ölübü orası soxusdurmaq olmazdı. Doğrudur, o elə qara idi ki, Kolduell beləsini özgə heç yerdə görməmişdi. Hə, köhnə “byük”də şəllaka heyifləri gəlməyib.

Kolduell Hammellə danışanda əsəbiləşirdi. Qulaqlarında saat çıqqıldayırdı; məktəb onu hökmət tələb eləyirdi. Hammelin uzanmış sıfəti səslərin vəhşi axınında oynayırdı. Dağınıq avtomobil detalları, qırılmış yivin ziqzaqları, kömür layları, xarab olmuş metalın qırıntıları bu sıfətdə çoxdan tanış cizgilərin içərisindən sezilirdi. Doğrudanmı, biz hissələrə parçalanırıq? Beynində heç: *sellak “byük”də, sellak “sellə”* səslənirdi:

– El, – dedi. – vaxtdır. Deməli, pul götürmürsünüz?

– Corc, bu barədə bəsdir.

Bu Olincer aristokratları həmişə belədirlər. Heç vəchlə pul götürmürlər, ancaq bunun əvəzində özündən razı lovğa ton almağı sevirlər. Borclu eləyirlər, özlərini Allah bilirlər.

O, qapiya tərəf yeridi və Hammel axsaya-axsaya onun dalınca getdi. Üç siklop elə qəhəhə çəkdi ki, onlar dönüb baxdilar. Arçı, sanki, başları kəsilməmiş yüzlərlə toyuq kimi uzun-uzadı qaqqıltı salaraq döşəməni göstərirdi. Çirkli sementdə yaş izlər qalmışdı. Kolduell yaralı ayaqlarına baxdı; qan çəkməsinə hopmuşdu. O, tutqun, xəsis işiqda qaraya çalaraq dabanı üstü ilə sizirdi.

– Corc, yaxşısı budur, doktorun yanına gedin, – Hammel dedi.

– Tənəffüs də gedərəm. Qoy hələ axşın. – Zəhər barədə fikir onu rahat buraxmırı. – Yara təmizlənər.

O, qapını açdı və onları dərhal soyuq hava büründü. Kolduell çıxarkən birdən yaralı ayağı üstə dayandı və gözlənilməz ağrından yuxarı tullandi.

– Zimmermana deyin, – Hammel təkid eləyirdi.

– Deyərəm.

– Yox, Corc, doğrudan, ona deyin.

– El, o onsuz da heç nə eləyə bilməz. İndi uşaqlar əvvəlkilər kimi deyil; o özü də bizi diri-diriyeməklərinə şaddır.

Hammel köksünü ötürdü. Boz kombinezon əyninə böyük idi – boş kisə kimi asılı qalmışdı; saçlarına metal yonqarlar sıçramışdı.

– Çətin zamanlardı, Corc.

Kolduellin uzun, ariq sıfəti qırış-qırış oldu; nadir haldır – onun aqlına zarafat eləmək gəldi. Ümumi qəbul edilmiş mənada humor hissi ona xas deyildi.

– Hə, əlbəttə, nə deyəsən, Qızıl əsr deyil.

Kolduell gedə-gedə fikirləşirdi ki, heyif Hammeldən. Yazıq təkdir, bir kəlmə sözünü deməyə adam tapmir, odur ki, onu bu qədər vaxt ləngidib. İndi belə mexaniklər heç kimə gərək deyillər; hara baxsan – kütləvi istehsal. Aldığın şey ömrünü yaşadı – təzəsini al. Yallah – hazırlır. Sınıq-salxağı isə – tulla. Onun yanında yalnız təkgöz gicbəsərlər işləməyə razılıq verərlər, onların arvadları, az qala, şəhərdəki hər kişi ilə yatır, “Mobilqess” get-gedə daha çox yerləri ələ alır, deyirlər “Tekseyko” da geri qalmır, Hammeli isə istəyirsən as. Ucluğu da iyəldi, əməlli-başlı qorxdu ki, birdən zəhərli olar, br-r-r.

Ancaq hələ ki Kolduell məktəbdə qurdalanırdı və soyuq onun nimdaş qəhvəyi kostyumunun bu tərəfindən girib o tərəfindən çıxırı, ürəyi başqa ritmdə döyüñürdü. Qarajda isti idi. Bu adamin ona münasibəti yaxşı idi. Hammel Kramer atanın arvadının qardaşı oğlu düşürdü. Kolduellə görə, məktəb şurasında ağız açan və depressiyanın qızığın çağında, bütün zeytun ağaclarının quruduğu və Demetranın öz oğurlanmış qızını ağlaya-ağlaya yer üzündə gəzdiyi vaxt onu işə düzəldən o idi. Onun göz yaşları düşdüyü yerlərdə heç vaxt ot göyərmirdi. Onun əklili zəhər saçındı

və hər daxmanın yanında zəhərli sarmaşıq bitirdi. O vaxta kimi təbiətdə hər şey insanın tərəfində idi. Hər cür giləmeyvə zərif hissiyyat oyadırı və o, Peliondan dördnala enərkən zərif göyərti yiğan gənc Xariklonu gördü.

İri çəhrayı divar yaxınlaşırı. Sınıfdən gələn səslər qar topaları kimi onun üstünə yağırdı. Kövrək pəncərə şüşələrini nə isə metalla döyəcləyirdilər. Pəncərədə əlindəki dəyənəklə pərdəni çəkən – belə ağacla pərdələri çəkir-lər – Fol göründü və heç nə başa düşmədən öz həmkarına baxdı. Onun iri, köhnə dəbli eynəyi səliqə ilə geri daranmış saçları altından təəccübə parıldayırdı. Fol bir vaxtlar peşəkar beysbol oyuncusu olub və hələ də qulağının üstündə dəbilqədən qalan çapıq var, hərçənd ki, artıq cavan deyil və geniş alnında qırışlar iz salıb. Kolduell ifadəli tərzdə dostuna əlini yellədi və sınıfda niyə olmadığını göstərərək qəsdən daha möhkəm axsadı. O, on sentlik qurma oyuncaq kimi tullandı, ancaq özünü yaralı kimi göstərmək lazım gəlmədi: Hammelin qaynar köməyindən sonra ayağı incik halda zoqquldayırdı. Sanki, o, hər addım atdıqca közərmış torpağa daha dərin batırdı. Kolduell yeni divaracan gedib çatdı, latun dəstəyi sıxdı. İçəri girməzdən əvvəl sinədolusu təmiz hava yığıdı və sanki, yuxarıdan çağırış eşidibmiş kimi başını geri atdı. Divarnın üstündəki sarsılmaz göy səmada birhecalı “mən” aramsız olaraq səslənirdi.

O, divarın arxasındaki rezin ayaqaltıya çatıb nəfəsini dərmək üçün dayandı. Sarı hamar divardan əvvəlki kimi söyüş ona baxırdı. Direktorun birdən onun addım səslərini eşidəcəyindən qorxan Kolduell birinci mərtəbədən, Zimmermanin kabinetinin yanından keşib-getmədi, yeraltı yolla keçməyi seçdi. O, aşağı düşdü və oğlanlar üçün soyunub-geyinmə otağının yanından ötdü. Qapı açıq idi; paltarlar hara gəldi atılmışdı, tüstü dumanı hələ havadan çəkilməmişdi. Kolduell məftil torlu şüşə qapını itələdi və müstəqil məşğulolma salonuna daxil oldu. Burada qeyriadi sakitlik hökm süründü, şagirdlərin cərgəsi donub qalmışdı. Belə ideal intizamı gözləyən meduza, müəllimin yerində oturmuşdu. O, başını qaldırdı. Pirtlaşıq tükləri içərisində sarı karandaşlar görünürdü. Kolduell onun baxışlarından qaçırdı. O, başını qaldırıb düz qarşısına baxdı,

dodaqlarını sərt və qətiyyətlə sıxaraq sağ divar boyunca keçib-getdi. Birdən bu divarın uzaq qurtaracağından əl əməyi öyrədilən emalatxanadan müşarlanan ağacın ciriltisi eşidildi: D-z-z! Ü-i-i-i! Ondan solda şagirdlər sahilə qaçan dalğa altındaki çaydaşı kimi civildəsdilər. O, sağ-salamat uzaq qapıya çatanacan otərəf-butərəfə baxmadı. Burada dayanıb geri döndü – baxıb görsün döşəmədə iz qalmayıb ki. Elədir ki var: dabanlarının möhürlədiyi qırmızı aypara zənciri ardınca uzanırdı. O, pərt halda dodaqlarını bir-birinə sıxdı: hər şeyi xadimələrə izah eləmək və üzr istəmək lazımlı gələcək.

Məktəb kafeterisində yaşıl xalatlı qadınlar vurnuxurdular – südlü şokolad dolu səkkiz sentlik stəkanları düzür, sellofana bükülmüş buterbrod qoyulmuş siniləri daşıyır, qazandakı şorbanı qarışdırırlar. Bu gün pomidor şorbasıdır. Kafelli divarlar arasında ürəkbulandırıcı kəskin iy gəzirdi. Yerli diş həkiminin anası kök Şroyer xala bütün günü sobanın yanında qurdalanırdı, toz basmış önlük-də əlindəki taxta çomçə ilə ona qolaylandı. Cavabında da uşaq kimi sevinmiş Kolduell gülümşəyib qolaylandı. O, həmişə məktəbin xidmət personali, sobaqlayanlar, süpürgəçilər və aşpzalar arasında özünü yüngül və inamlı hiss eləyirdi. Onlar Kolduellə real insanları, onun atasının yoxsulprixodda yoxsul ruhani olduğu Nyu-Cersi ştatını, Passeyikdəki uşaq vaxtinin adamlarını xatırladırdı. Onların küçələrində hər admanın sənətini sadə sözlərlə adlandırmaq olardı – süddəşyan, çilingər, çapçı, bənnə və Kolduell hər evi özünün təkrarsız çatları ilə bir-bir tanıyırırdı. O, təbiətən utancaq olduğundan özünü ən yaxşı məktəb zirzəmisində hiss eləyirdi. Burada isti olurdu, istilik boruları zümrüdmə eləyirdi; söhbətlər səmimi və aydın keçirdi.

Böyük bina simmetrik idi. O, kafeteridən çıxdı, bir neçə pillə qalxdı və özünü qadın soyunub-geyinmə otağının yanında gördü. Qadağan edilmiş yerdir, ancaq o, oğlanların soyunub-geyinmə otaqlarındakı səliqəsizlikdən bildi ki, indi bədən tərbiyəsi dərsi oğlanlardadır və ədəbsizlik üçün risk eləmir. Məbəd boşdur. İri yaşıl qapı azacıq açılmışdı, yarığın içində sement döşəmənin zolağı, qəhvəyi skamyanın qıraqı, hündür, bağlı şkafların cərgəsi və onların üzərində tutqun pəncərələr görünürdü.

Dayan!

Hə, bura idi. O, yorğunluqdan hər şeyi unudub öz sinfinə qalxdı, gözləri ağriyirdi, çünkü istilikxanada qızınarkən o, yoxlama işlərinin bütöv bir qalağını yoxlamışdı, məktəbdə isə qaranlıq qatlaşır, şagirdlər dağılışmışdilar, qaranlıq sınıflarında saatlar mehribanlıqla çıqqıldayır və o, bax burada, lap elə bu yerdə Vera Hammeli qəflətən tutduğu vaxt onun ayaqları, sanki, kələ-kötür sementə bitişmişdi: həmin bu yaşıl qapılar azca açılmışdı və Vera buxar burulğanları içərisində görünən yerdə dayanmışdı – mavi can dəsmalı onun gözqamaşdırıcı çilpaqlığını örtmüşdü, tüklərinin qızılı üçbucağı şəhdən ağarmışdı.

– Niyə mənim qardaşım Xiron satir kimi məni gözlərilə yeyir? Axi allahlar ona yad deyillər.

– Mənim xanımım Venera. – O öz gözəl başını əydi.
– Sənin gözəlliyyin məni elə heyran elədi ki, qohumluğumu unutdum.

Qadın güldü və ciyni üstündəki qızılı saçlarını sıxb dəsmalı onun üstü ilə yorğun-yorğun çəkdi.

– Yaxşısı budur, de görək, sən qüruruna görə bu qohumluqdan utanırsan? Axi Kron ata səni at görkəmində qüvvəsinin çıçəkləndiyi dövrdə Filira ilə əkmişdi, mənsə o, Əuranın toxumunu zibil kimi dəniz köpüyünə tulladığı vaxt doğulmuşam.

Qadın başını çevirərək saçlarını yönədəmsiz qaytanla daha sıx yığmışdı. Sürətli su şırnağı onun körpükük sümüyü ilə sürüsürdü. Boynu nəm qırmızımlı bulud fonunda şəffaf görünür, saçları isə yal kimi dağılışdı. Qadın gözlərini aşağı dikərək, profili ona tərəf dayandı. Xironun nəfəsi kəsildi, onun hər toxuması arfa teli kimi cingildəyirdi. O, dünyaya gəlişinin vəhi anlaşılmazlıq olduğundan kədərlənib açıq-aşkar özünü o yerə qoysa da, Xiron yenə onu sakitləşdirməyə çalışırdı.

– Yaxşı, axi mənim anam Okeanın qızı olub, – dedi və dərhal da anladı ki, qadının özünü yüngüllüklə məhv etməsinə cavabındaki ciddiliyin kölgəsi belə bağışlanmaz dərəcədə lovğa səslənirdi.

Qadının qonur gözləri elə parıldayırdı ki, o, bədəninin gözəlliyyini unudurdu: bu gül kimi açılan fiqur indi ilahi qəzəb qabı olmuşdu.

— Doğrudur, — qadın dedi, — Filira dünyaya gətirdiyi bədheybətə elə ikrəh hissi duyurdu ki, allahlara yalvarırdı onu cökə ağaçına çevirsin, təki sənə döş verməsin.

O dərhal özünə qapandı: məhdud qadın ağılı ilə Xironun ən ağırlı yerini tapmışdı. Ancaq Venera onun bağışlaya bilmədiyi qadını xatırlayıb onun özünə nifrətini möhkəmləndirirdi. Lap xırda, sanki, suyun tərpənən dərinliyi içindən görünən balaca adada unudulmuş qorxuya dolu tüklü və sürüşkən qəhərin və körpə vaxtı bu qəhər onun özü idi — necə titrəməsi haqqındaki əfsanəni fikirləşdi, bir fərqlə — yalnız burada hansısa birisinin onun adını daşımıASI fərqi ilə xeyli başqalarına çox oxşayan, həyat və tarix bilgisilə müdrikləşmiş böyük Xironun Okeanın qızı Filiraya sahib olduğu və qəzəbli Kronun sonra onu ayıq-sayıq Reyanın birdən tutduğu vaxt ata çevrilən, çapib getdiyi gözəl,ancaq uzaqda olmayan Tefiyaya yazığı gəlməsi, Okeanın bədbəxt qızının eybəcər dölün çıxdığı bətnində isə vaxtindan qabaq püşkürən toxum qalmışdı. Zavallı Filira! Onun anası. Müdrik Xiron, demək olar ki, onun üzünü görürdü — onun iri, göz yaşı ilə dolu, səmalara dikilmiş gözləri, ulduz naxışının indi əvvəllər hətta olduğu vaxtlara gedib çıxdığı öncə verilən göstəriş — qadına hamilə olmağı və doğmağı tapşırıq tutqun şəkildə duyulan qurtarmaq yalvarışı ilə tanınmaz dərəcədə dəyişdiyi səmaya üz tutmuş sıfətini görürdü. Qabaqcadan ürəyə daman sərt, eybəcər dölünə görə ona qəzəblənməməyi üçün dua eləmişdi; öz anasını hər şeydən aydın təsəvvür eləyirdi; cavanlıq vaxtı da o, qəmgin halda fikrə gedərək cökəyə baxmağa gəldiyi vaxt güldü və müdrik, saçları təzə-təzə uzanıb yala çevrilən və artıq onda öz ağrılarını altında gizlədiyi şüurlu ləyaqət hissi ilə silahlanmış və onu sonra ana məhəbbətinin nə olduğunu bilməyən bu qədər yetimin hamisi eləyən Xiron kiçik qətiyyətlə qollu-budaqlı ağaçın yüngül kölgəsində dayanıb inanırdı ki, ölüskəmiş budaqların çəkingən təmasında, ürəyə oxşayan yarpaqların titrəməsində insan görkəminə qayitmağın hansıa narazılığı, ümidi və hətta oğlunu tamam böyük görməyin sevinci vardi; və bu cökə çiçəklərindəki nektarın tərkibinin qan-tərlə tədqiqi ağaçın ona Filirada insan görkəmi saxlanacaq təqđirdə onun anasından gələ biləcək və əhəmiyyətsiz sözə, ürəksiz

qayğıya və məhəbbətdə həyata keçiriləcək mehribanlığın bağışlanacağı vaxt görünüb yox olan o qısa, qəzəbli anlar onun anasının obrazına zövq, dad, qoxu və sonsuz təsəlli, zəriflik verirdi. Xiron üzünü ağacın gövdəsinə söykəyərək onun adını piçıldayırdı, ancaq onunla barişmağa nə qədər çalışırdısa da, yenə özünün doğulması haqqında əfsanəni xatırlayan Xiron dəfələrlə hiss eləyirdi ki, uşaqlıq incikliyi indi yenidən onun artıq keçmiş barədəki yetkin düşüncələrində canlanır, o, həyatının ilk günlərindən acı ehtirasla günahsız yerə zəhərlənmişdi və təbiətin mağarada gizlətdiyi qəbilədən ilk olaraq açıq səma altında uzandığı yüz addımdan çox olmayan xirdaca ada onun üçün bu qədər qərarsız, bu qədər xəyanətkar və ekoist olan bütün qadın təbiiliyinin təcəssümü idi. Hə, məhz ekoist. Onlar həddindən asan şimikləşən, asan rəddedilən olaraq öz hisslerinin hörümçək torunda iztirab çəkərək ağlayırlar və öz döllərini sahildə çürüməyə yalnız ona görə qoyurlar ki, o, at tükü-nə bürünüb. Və indi onun üçün əfsanənin həqiqət olduğu bir prizmanın çərçivəsi içindən ona gülən zərif üzlü ilahə mərhəmətə layiq, digərinin içindən isə nifrətə layiq kimi görünürdü. Ancaq necə olur-olsun, Xiron onun üzərində qələbə çalmışdı. O təmkinlə dedi:

– Cökənin çox müalicəvi əhəmiyyəti var.

Əgər qəbul eləməyi özünə rəva bilsə, bu, nəzakətli qınaqdır, əgər yox – vur-tut ziyanlı və şəksiz, tibbi fakt. O, özünün uzun ömrü ərzində saray nəzakətinə öyrənmişdi.

Qadın dəsmalla silinərək ona baxırdı, onun dərisini şəffaf damcılar örtmüssüdü. Çiyinlərində cillər görünürdü.

– Görürəm sən qadınları sevmirsən, – dedi.

Elə bil, bu kəşf onu zərrə qədər də kədərləndirmədi.

Xiron cavab vermədi.

Qadın güldü; xəyalı dünyanın bol-bol coşub-çağladıgı gözlərindəki şəfəqi tutqun yırtıcı heyvan parıltısı əvəz elədi və o, kürəyinə sıxlığı dəsmala əlilə yöndəmsizcəsinə toxundu. Onun arxası qatda dalgalanan suda iri halqlar uzaqlaşaraq pardaxlanmamış şüşənin gərilmiş həvəsilə örtülmüş aşağı sahili yalayırdı; torpaq onun ensiz, mavi damarlı pəncələri altında Adonisin qanının damcıları düşən yerdə bitən qərənfil və solğun meşə anemonları bir-birinə

geyişdiyi naxışlardan və zərif otlardan toxunmuş xalça kimi döşənmişdi.

— Onun yerində, — qadın Xironun beyninin hər çıxıntısına nüfuz eləyən səslə dilləndi və barmaqlarının ucu ilə onun sinəsindəki tunc tükünü yüngülçə burdu, — alıcıcablıq və insan zəkasının... o, gözlərini döydü, qızılı kirpikləri yanaqlarına toxundu; bu zaman başını güclə hissediləcək tərzdə döndərdi və Xiron onun boğazı ilə sürüşən baxışlarını tutdu, — ... atın möhtəşəm gücü ilə vəhdət təşkil elədiyi insan varlığını yedirtməyə xoşbəxt olardım...

Onun aşağı yarısı iradəsinə tabe olmayaraq qamətini düzəltdi, arxa dırnaqları nazik otlu sahildə daha iki aypara döyüd.

— Mənim xanımım, bu vəhdətdə tərkib hissələri tez-tez ən qiymətli olanı itirirlər.

Qadının sıfətində axmaq təbəssüm göründü və o, adı gənc, naz-qəmzəli qızə oxşamağa başladı.

325

— Sənin başın və çiynin atın, bədənin və ayaqlarında kişinin olsaydı, bu, ədalətli olardı, qardaş.

Elmlı insanlarla tez-tez ünsiyyət quran az kentavrlardan biri olan Xiron bunu dəfələrlə eşitmışdı: ancaq qadının yaxınlığı ona elə dəfedilməz təsir eləmişdi ki, bu ona yenə gülməli görünürdü. Gülüşü bu qızçıqazla böyüklik və qohumluq tellərilə məniməsədiyi təmkinli tona qətiyyən yaraşmayan uzun-uzadı kişnərti ilə şahə qalxmışdı.

— Allahlar belə mənasız hərəkətə yol verməzdilər, — bildirdi.

İlahə fikrə getdi.

— Sənin bizə inamın həqiqətən adamı mütəəssir edir. Biz belə itaeti nəyin sayəsində qazanmışıq?

— Biz allahları onların işlərinə görə yox, — dedi, — sadəcə olaraq, allahlıqlarına görə hörmətli bilirik.

Və öz-özünə təəccübənərək ilahənin əlləri ona daha bərk toxunsun deyə, sinəsini oğrun-oğrun qabartdı. İlahə onu gözlənilməz sərtliklə çımdıklədi.

— O, Xiron, — o dedi, — sən onları mənim tanıdımım kimi tanışaydın... Mənə allahlar haqqında danış. Mən elə tez unuduram ki. Adlarını de. Bu adlar sənin dilində elə möhtəşəm səslənir ki...

Xiron onun gözəlliyinə əsir olmuş, indicə dəsmalı tulayacağı ümidiñə bürünmüş halda sözləri uzada-uzada dedi:

- Zevs, göylərin hökmdarı, buludqovan və şimşək yaradan ildirimsaçan.
- Yaramaz əxlaqsız.
- Onun həyat yoldaşı Hera, müqəddəs nikah hamisi.
- Sonuncu dəfə onu görəndə tam bir il idi ki, o artıq Zevsin yataq otağına gəlməməyinin pərtliyindən öz xidmətçisi olan qızı döyürdü. Bilirsənmi Zevs onunla birinci dəfə necə yatıb? Ququ quşu şəklinə düşərək.
- Şanapipik, – Xiron səhvi düzəltdi.
- Yox, səfəh ququ quşu, belələri başlarını saatdan çıxarırlar. Yaxşı, yenə allah adları de. Onlar çox gülmədirilər.
- Poseydon, ağısaçlı dəniz hökmdarı.

326

– Qoca, ağıldankəm dənizçi. O, saçlarını göy rəngə boyayır. Saqqalından iyilənmiş balıq qoxusu gəlir. Onun sandığı Afrika pornoqrafik şəkilləri ilə doludur. Anası zənci olub – gözünün ağından bilinir. Hə, sonra.

Xiron hiss eləyirdi ki, dayanmaq vaxtıdır, ancaq bu dedi-qodu gizlində ona ləzzət verirdi, onun özündə də təlxəklikdən nəsə bir şey vardı.

– Çox hörmətli Apollon, – dedi, – delf öncəgörməsi siyasi həyatımızı istiqamətləndirən, hər yana nüfuz eləyən, ruhu isə bizi sənətə və qanunlara birləşdirən günəşin hər şeyi görən hökmdarı.

– A, bu lovğa. Hey ancaq özü barədə çərənləyən şirin səsli lovğa, onun şöhrətpərəstliyindən ürəyim bulanır. Axi savadsızdır.

– Yox, canım, bu daha ağ oldu.

– Mənim sözümə inan. Boş yerə gözlərini bir nöqtəyə zilləyib bükülünü götürər və oturar.

– Bəs onun əkiz tayı Artemida, hətta onun əlindən ölen vəhşi heyvanların belə sevdikləri gözəl ovçu?

– Hə. O heç vaxt hədəfi vura bilmir, məsələ bundadır. Tərifli bakırəliklərini Arkadiyada çox həkim... öz vassar¹ qız sürüsü ilə meşədə hırıldışır.

– Tsss, körpə!

¹ Vassar – Amerikada məşhur qadın kolleci

Kentavr əlini uzatdı, sanki, onun ağızını yummaq istədi və qorxu içərisində, doğrudan da, az qala, onun dodaqlarına toxunacaqdı. O, arxası tərəfdə boğuq göy gurultusu eşitdi.

Qadın onun qabılığından təəccübənib geri çəkildi. Sonra onun çıyinləri üstündən işin nə yerdə olduğunu anlayıb göyə baxdı, güldü, bu, dözülməz dərəcədə gərgin və uzunuzadı çəkən qeyri-şən gülüş idi; gülüsdən dəyişmiş kamil cizgiləri ciddiləşdi, qadınlıqdan əsər-əlamət qalmadı. Yanaqları, alnı, boynu qıpçırmızı oldu və o, düz səmaya qışqırdı:

– Hə, qardaş, hə, mən küfr danışıram! Budur onlar, sənin allahların, qulaq as: göy corab, heyvərə sağsağan, cecə arağı iyi verən idbar küpəgirən qarı, böyük yolun qulduru, sərxoş psix və iyrənc zavallı, qoxumuş, ağsaç, ayağı çolaq hisli-paslı dəyyus...

– Axi o, sənin ərindir! – Xiron səmanı rəhmə gətirməyə ümid eləyərək razılaşmadı. Onun vəziyyəti heç ürəkəçən deyildi. Bilirdi ki, mərhəmətli Zevs onun cavan xalasına heç vaxt pislik eləməz. Ancaq o qəzəbləndiyi vaxt Olimpdən vəziyyəti səbatsız və ikibaşlı olan günahsız dinləcini göy gurultusu ilə darmadağın eləyə bilər. Xiron bilirdi ki, Zevs onun adamlara yaxınlığına paxıllıq eləyir, çünkü o özü zorakılıq törətməkdən ötrü, özü də ya quş ləleklerində, ya da heyvan dərisində törətməkdən ötrü oləridir. Və həqiqətən də şayiə gəzirdi ki, Zevs kentavrları təhlükəli tayfa sayır, onlara görə allahlar heç kimə lazım olmayan ola bilərlər. Ancaq səma qaralmışdisə da, yenə susurdu. Təşəkkürlə aşıl-daşan Xiron davam eləmək qərarına gəldi və Veneraya dedi: – Sən ərini qiymətləndirmirsən. Hefest öz işini bilir, o mehribandır. Axi hər zindan, hər dulusçu çevrəsi onun mehrabıdır, o isə həmişə təvazökardır. Lemnosda uğursuz süqutundan sonra onun ürəyi hər cür təkəbbürdən təmizlənmişdi və çıyinləri donqar idisə də, ürəyi geniş idi.

Venera köksünü ötürdü.

– Bilirəm. Ancaq mən bu vecsizi necə sevə bilərəm? Bərk ürək mənim daha çox könlümcədir. Sən fikirləşir-sən ki, – o, tez-tez saqqızını oğurlamaq mümkün olmayan şagird qız kimi şübhə və azca təkəbbürlə dedi, – məni kobud kişilər ona görə özünə çəkir ki, məndə atamın şikəstliyinə görə günahkarlıq kompleksi dilə gəlir?

Fikirləşirsen ki, özümü günahkar hiss eləyirəm və özüm cəza axtarıram?

Xiron gülümsədi: o, bu yeni dəbli nəzəriyyələrin pərəstişkarı deyildi. Onların başı üzərindəki buludlar dağıldı, özünü təhlükəsiz yerdə hiss eləyərək bu kobudluğa ürəkləndi və dedi:

– Sənin danışmadığın bir allahlıq var.

O, bütün allahlar içərisində ən qəzəbliyə, Areyə işaret eləyirdi.

Venera başını silkələdi və onun kürən saçları dağıldı.

– Bilirəm nə demək istəyirsən. Yəni mən başqalarından yaxşı deyiləm. Yaxşı, möhtərəm Xiron, mənə hansı adı verirsən? Şüuraltı nimfomanka? Ya, sadəcə olaraq, qəhbə?

– Yox, yox, məni düzgün başa düşmədin. Mən sənin haqqında danışmirdim.

Ancaq Venera ona qulaq asmadan qışqırdı:

328 – Axi bu *ədalətsizlikdir!* – O coşqun halda dəsmalı üstünə çəkdi. – Niyə biz taleyin əlimizdən almağı unutduğú yeganə həzzdən imtina eləməliyik? Ölərilərin mübarizə səadəti, iztirab sevinci, igidliyi təmin eləmələri var, ancaq allahlar kamildirlər.

Xiron başını tərpətdi: qoca əyan hər cür ladda olan bu zadəganların indicə qeybətinin qırdıqları adamları necə tərifləyib qaldırdıqlarını biliirdi. Venera allahlar üzərində özünün kiçik istehza arsenalını işə salarkən dəhşətli həqiqətə yaxın olduğunu anlayırdı? Ancaq barışmaq lazımlı gəlirdi: Xiron həmişə onlardan aşağı olacaq.

Venera səhvini düzəltdi.

– Biz yalnız öz ölümsüzlüyüümüzə kamilik. Məni atanadan amansızlıqla məhrum elədilər. Zevs mənimlə sevimli pişiyi kimi rəftar eləyir. O, qohumluq hissələrini öz qızları Artemida və Afina üçün saxlayır. Onlara mərhəmət göstərir: onlar dönə-dönə bu nəhəngin anı hücumlarına, ehtirasın bu zavallı əvəzlənməsinə dözməli olmurlar. Priap – onun ata məhəbbəti olmayan gücünün təcəssümü deyil, nədir? Priap – mənim uşaqlarımın öz rüşeyminə layiq olan ən eybəcəridir. Dionis mənimlə elə rəftar elədi ki, sanki, növbəti gəncəm.

Venera yenə kentavrın sinəsinə toxundu, elə bil, onun daşa dönmədiyinə əmin olmaq istəyirdi.

– Sən öz atanı tanıyırdın. Sənə necə də paxillliğim tutur! Əgər mən Ūranın üzünü görə, səsini eşidə bilsəydim; əgər mən onun rəzil sonbeşiyinin murdarlanmış meyitinin heç nəyə yaramayan dəyərsiz kölgəsi olmasaydım, Olimpdə məni həqiqətən sevən yeganə xalam Gestiya kimi təmiz olardım. Ancaq indi onu da Olimpdən salıblar, zavallı ev ilahəsinə çeviriblər.

Gənc ilahənin narahat fikirləri yeni axarda doğurdu:

– Sən adamları tanıyırsan. De görüm onlar məni niyə təhqir eləyirlər? Niyə mənim adım gülüş doğurur, niyə şəklimi ayaqyolu divarlarına çəkirlər? Kim onlara məndən yaxşı xidmət göstərir? Allahlardan hansı onlara birdəfəyə belə qüdrət və dinclik verir? *Mənim günahım nədir?*

– Xanım, bunların hamisini sən özün uydurursan.

Veneranın səmimilik axını tükəndi, o, Xironu soyuq-qanlılıqla cinləndirməyə başladı:

– Sən elə ağıllısan ki... Müdriksən. Mehriban Xiron. Bizim alım, bizim təşviqatçı. Elə həssassan ki, bacıoğlu, sən haçansa fikirləşmişənmi ki, ürəyin nə ürəyidir – insan, ya at?

Xiron təhqir edilmiş halda dedi:

– Deyirlər mən qurşaqdan yuxarı bütünlüklə insanam.
– Bağışla. Sən mehbənsən və mən sənə allahlara layiq haqq qazandırıram. – O əyildi və anemonu qopartdı.
– Zavallı Adonis, – yorğun halda barmaqlarını ulduzaoxşar ləçəklərə toxunduraraq dedi. – Onun qanı necə solğun idi, bizim zərdabdan parlaq deyildi.

Veneranın yumşaq, artıq, demək olar ki, qurumuş tac saçları xatirəldən – küləkdən olan kimi dağıldı. O, üzünü çevirdi, sanki utanırdı, gülü dodaqlarına apardı və saçlarının azacıq nəmlı çəngəsi Olimpin əfsanəvi örtüyü – qar kimi ağı və hamar bədəni ilə qəşəng ziqzaqlarla axıb getdi. Yanbızları çəhrayı və azacıq nahamar idi; arxadan ayaqlarına, sanki, qızıl tozu səpilmüşdi, Venera gülü öpdü, tulladı və dəyişilmiş – titrək, allaşmış, dumanlaşmış və cəsarətsiz sifətini kentavra sarı çevirdi.

– Xiron, – o əmr elədi, – mənə sahib ol!

Xironun böyük ürəyi qabırğası tərəfdən şiddətlə döyündü; o, titrəyən əllərini yana açdı.

– Axi, mənim sahibəm, mən qurşaqdan aşağı atam.

Venera bənövşələri ayaqları altında tapdalayaraq qayğısız halda addımladı. Məhrəba düşdü.

– Qorxursan? – piçildadı. – Sən bunu Xariklo ilə necə eləyirsən?

Xiron qurumuş dodaqlarını zorla tərpədərək dilləndi:

– Ancaq axı bu, qanqarışmasıdır.

– Həmişə belə olur, biz hamımız Xaosdan yaranmışıq.

– Axı indi gündüzdür.

– Bu daha yaxşı, deməli, allahlar yatıblar. Məgər sevgi o qədər iyrəncdir ki, qaranlıqda gizlənməlidir? Ya sən mənə pozğunluğa görə nifrət eləyirsən? Sən ki savadlısan, bilməlisən ki, hər yuyunmadan sonra mən təzədən bakırə oluram.

Güç yox, zəiflik – ümidsiz vaxtda qızdırımadan yanan uşağın əlindən belə tuturlar – onu titrəyən qadına tərəf itəldi, Veneranın bədəni zəif və elastiki idi, onun bədəni ilə bir olmağa hazır idi. Xiron əlləri altında onun kürəyinin yumşaq əyriliklərini hiss eləyirdi. Xironun qarnı hövəsəlsizlikdən səyriyirdi, burun pərələrindən kişnəmə səsi çıxırdı. Veneranın əlləri onun boynunu sıxırdı, ayaqları isə havadan sərbəstcə asılı qalaraq Xironun dizlərinə toxunurdı.

– At, – o piçildayırdı, – məni yəhərlə. Məni sür.

Qadının bədənindən çiçəklərin kəskin, başgicəlləndirici, Xironun özünün at qoxusunda tapdanmış torpaqdakı kimi ala-bula, dağdılmış qoxu gəlirdi. Xiron gözlərini yumub qırmızımtıl ağaclar arasındakı isti qeyri-real düzənləyin üzəri ilə uçurdu.

Ancaq o tərəddüd içində idi. O, göy gurultusunu xatırladı. Zimmerman hələ də burada ola bilərdi: onun gecəsi-gündüzü öz kabinetində keçirdi. Kentavr yuxarıdan taqqıltı gəlib-gəlmədiyinə qulaq verdi və həmin anda da hər şey dəyişdi. Onun boynunu qucaqlayan əllər boşaldı. Venera dönüb baxmadan kolluqda yox oldu. Yüzlərlə yaşıl yarpaqlar, ləçəklər onun arxasında büküldü. Sevginin öz əxlaqi var, o, cəsarətsizliyi bağışlamır. Onda da bax, indiki kimi Kolduell burada, sement döşəmədə pərt halda tək dayanmışdı, indi də ondakı kimi onu ayıq-sayıq izləyən allahı ağlaşımaz qaydada qəzəbləndirməsinin boğuq, əzabverici hissilə pillələri qalxmağa başlamışdı.

Pilləkənlə ikinci mərtəbəyə, öz sinfinə qalxdı. Ayaqları sərt pillələri arxada qoyarkən ona pis tabe olurdu, naqolaylığı ona əzab verirdi. Ağrının hər dalğasında uzun-uzadı düz qarşısına baxır və kiminsə diyircəkli qələmələ ziqzaq çizdiğini, yastı papaqcığı qoparılmış məhəccərin parıldayan dirəyini, meydançanın küncündəki bərkimiş toz və qum topasını, tutqun pərdə ilə örtülmüş və paslı barmaqcıqlara salınmış pəncərəni və yenə ölü sarı divarı gördü. Sinfin qapısı bağlı idi. O, şiddetli qışqırıq gözləyirdi, ancaq qapı arxasında məşum sakitlik hökm sürürdü. Kürəyində vicvicə vardi, yəni Zimmerman səs-küyü eşidib və özü sinfə gəlib?

Qorxu boş yerə deyilmiş. Kolduell qapını açdı və qarşısında haradasa iki addimlığında Zimmermanin, hakimiyətin nəhəng emblemi kimi, havadan asılan əyri sıfətini gördü və müəllim qorxudan bu sıfətdən başqa heç nə görmədi. Sıfət qəzəbələ yırğalanırdı, elə bilirdin bir az da iriləşib. Arxasındaki gözlərin dəhşətli dərəcədə iri göründüyü eynək şüşələrinin üstündəki direktor alının ortasından çaxan şimşek havanı dəlib keçdi və donub-qalmış qurbanını vurdu. Onların bir-birlərinə baxdıqları səssizlik şimşək-dən daha qulaqbatırıcı idi.

Zimmerman sinfə tərəf döndü; onun qarşısında kırımış, qorxmuş şagirdlərin düz cərgələri dayanmışdı.

– Mister Kolduell lütf edib bizim yanımıza qayıtmışdır.

Sinif yaltaq-yaltaq hırıldadı.

– Mənə elə gəlir ki, vəzifəyə belə sədaqət kiçik alqışa dəyər.

Və o nümunə göstərdi: ovuclarını qayıq kimi tutaraq zərif hərəkətlə onları bir-birinə vurdu. Zimmermanın əlləri və ayaqları iri bədəninə və başına baxanda yönəmsizcəsinə balaca idi. Onun əynində bu uyğunsuzluğu daha qabarıq göstərən iri damalı, gen-bol çıyılərinə pambıq basılmış idman pencəyi vardi. Kolduell onu kinayə ilə alqışlayan şagirdlərə baxıb bir neçə xırda təbəssümü tutdu. Biabır olmuş müəllim qurumuş dodaqlarını yaladı.

– Təşəkkür eləyirəm, uşaqlar, – Zimmerman dedi, – kifayətdir.

Çox da güclü olmayan alqışlar dərhal dayandı. Direktor yenidən Kolduellə tərəf döndü; onun asimetrik sıfəti yüksək səmada vüqarla süzən yağış buludlarına oxşayırıdı.

Kolduell qeyri-müəyyən səs çıxardı, bu səs onun heyranlığını və sədaqətini ifadə eləməli idi.

– Biz sonra danışarıq, Corc. Sizin dərsi nəhayət nə vaxt başlayacağınızı gözləməkdən uşaqların gözlərinin kökü saralıb.

Ancaq Kolduell başa salmaq, bağışlanmaq həsrətində olaraq əyildi və şalvarının balağını azca qaldırdı – onun gözlənilməz ədəbsiz jesti sinifdə sürəkli heyranlıq yaratdı. Kolduell də ürəyində bunu istəyirdi.

Zimmerman bunu başa düşdü. Hər şeyi başa düşdü. Hərçənd ki, Kolduell dərhal şalvarını buraxdı və əllərini yanına saldı, Zimmerman aşağı, onun baldırına baxmaqdə davam eləyirdi, sanki, o, sonsuzluq qədər uzaq idi, ancaq onun baxışları bu sonsuzluğu deşib keçirdi.

– Deyəsən, sizin corablarınız eyni deyil, – dedi. – Siz bunu demək istəyirdiniz?

Şagirdlər təzədən uğunub getdilər. Zimmerman onun səsinin sonuncu istehzaları örtməsindən ötrü dəqiq lazımlı olan qədər gözlədi.

– Ancaq, Corc, Corc, olmazmı ki, sizin öz zahiri görkəminiz haqqındaki tərifəlayiq qayğıınız müəllimin digər ayrılmaz keyfiyyəti – dəqiqliklə ziddiyətdə olmasın.

Kolduell həmişə elə pis geyinir, elə olmazın dərəcədə tökülmüş kostyumda gəzirdi ki, bu fraza da gülüş doğurdu, ancaq şagirdlərin çoxu Zimmermanın incə yumorunu qıymətləndirə bilmədi.

Direktor üz-gözünü turşudub iyrənə-iyrənə barmağı ilə müəllim tərafi göstərdi.

– Bəs bu nədir belə, ildirimötürən? Buludsuz qış günü olduqca ehtiyatlı haldır.

Kolduell cibindən çıxan soyuq hamar oxu əli ilə yoxladı. Oxu çıxardı və hər şeyi izah eləməkdən ötrü əzabla söz axtara-axtara Zimmermana uzatdı; onda Zimmerman onun boynuna atılacaq, onu qəhrəmanlıqla çəkdiyi əziyyətlərə görə öpəcək, iztirablı göz yaşları bu hökmlü, şışmış sıfəti nəmləndirəcək.

– Budur, – Kolduell dedi. – Bilmirəm oğlanlardan kim...

Zimmerman iltifat göstərib oxa əlini vurmadi; sanki, parıldayan özək özündə təhlükə gizləyirmiş kimi, ovcunu

etiraz eləyən sayaq irəli tutdu, indiyə kimi idman elastikliyini saxlamış qısa ayaqlarını isə cəld cütləyib sürətlə geri çəkildi. Zimmerman hələ məktəb illərində məşhur olmuşdu: o, yüngül atletika üzrə çempion idi. Möhkəm əzələləri, güclü əlləri və ayaqları ona sürət və güc tələb olunan bütün yarışlarda – lövhə atmaqdə, qısa və uzun məsafələrə qəçişdə qələbə qazandırırdı.

– Corc, mən axı dedim – sonra, – təkrar elədi. – Xahiş eləyirəm, dərsi başlayın. Mənsə səhər programının onsuz da pozulduğuna görə axırıcı parta arxasında oturaram, onsuz da ya belə, ya elə, ayda bir dəfə sizin dərsinizdə olmaliyam. Uşaqlar, xahiş eləyirəm, mənə əhəmiyyət verməyin.

Kolduell hər ay olan bu direktor dinləmələrindən həmişə qorxurdu. Bu dinləmələrdə onun dalınca gelən, istehzalı iradların və pedaqoji möhürlərin dolaşış həftəbecəri onu hövsələdən çıxarırdı – əgər rəy yaxşı idisə, o özünü ad günü keçirən adam kimi hiss eləyirdi, yox, əgər pis idisə (demək olar ki, həmişə belə idi), o, bəzi sözləri ikimənali eləyirdi – həftələrlə özünü-sözünü bilmədən gəzirdi. Və budur, Zimmerman məhz indi onun ağrıdan belə əziyyət çəkdiyi, haqsız yerə alçaldıldığı və dərsə qətiyyən hazır olmadığı vaxt sinifdə qaldı.

Direktor yumşaq pişik addımları ilə lövhə boyu keçib-getsdi. Guya, mümkün qədər diqqəti cəlb eləməməyə çalışmaq görkəmi alaraq enli dama-dama kürəyini donqarlatdı. Axırıcı parta arxasında, üzü sizanaqlı və pələqulaq Mark Yanqormanın arxasında oturdu. Ancaq təzəcə oturmuşdu ki, bir keçid o yanda, üçüncü sırada düyə kimi ləng və ağırcəkili dolu gözəlcə İris Osqudun oturduğunu gördü. Zimmerman bir az irəli çəkilib piçilti və jestlərlə ondan dəftər vərəqi istədi. Şişman qız tələsik vərəqi qopartdı və direktor onu alarkən utanmadan onun gen-bol ipək bluzkasının yarığına baxdı.

Kolduell buna ehtiramlı təəccübələ baxdı. O, rəng-bərəng ləkənin parta üzərində necə tərpəndiyini gördü, Zimmermanın burada olması sinifdə elektrik cərəyanı yaratmışdı. Başlamaq lazımdır. Ancaq Kolduell onun kim olduğunu, burada nə elədiyini, nəyi öyrənməli olduğunu unutmuşdu. O, müəllim masasına yanaşdı, oxu yerə

qoydu və jurnaldan çıxarışı görüb xatırladı: "KLİVLEND ALİMİ TƏRƏFİNDƏN TƏRTİB OLUNMUŞ YARADILIŞ XRONOLOGİYASI". Zimmermanin iri sıfeti sinfin axırında gözə dəyirdi.

– Lövhədə, mənim arxa tərəfimdə, – Kolduell başladı,
– doqquz sıfırla beş rəqəmi yazılıb. Beş – nə?

İnamsız namnazik səs sakitliyi pozdu:

– Trilyon.

Bu, əlbəttə ki, Cudi Lenceldir. Və həmişə olduğu kimi barmağını göyə dirəyir. Onun daşınmaz əmlak alverçisi olan dələdüz atası elə bilir qızı hökmən yalnız ona görə "bahar kraliçası", sinfin birinci şagirdi və sevimli olmalıdır ki, qoca Lencel beş faiz komission alaraq özünə kapital toplayıb. Zavallı Cudi, sadəcə olaraq, allah onu ağıl məsələsində yanıtmayıb.

– Milyard, – Kolduell dedi. – Beş milyard il. Müasir elmin hesablamalarına görə, bəşəriyyətin yaşı bu qədərdir. Ola bilsin daha çoxdur, ancaq, şübhəsiz ki, az deyil. İndi isə kim deyər, milyard nə deməkdir?

– Min dəfə min, – Cudi titrək səslə dilləndi. Yazıq səfəh, onu niyə heç kim xilas eləmir? Niyə ağılı kəsənlərdən biri, heç olmasa, Kecerayz cavab vermir? Kecerayz ayaqlarını keçiddən o yana uzadaraq oturmuşdu və mənasız yerə gözlərini öz dəftərinə zilləyərək nəyəsə gülümsəyirdi. Kolduell baxışları ilə Piteri axtardı, ancaq xatırladı ki, oğlu bu sinifdə deyil. O, yeddinci dərsdə olacaq, Zimmerman nəsə yazdı və səfəhliyindən onun nəyə işarə elədiyini anlamayan qızı – Osquda göz vurdu. Ah, necə səfəhdür! Tıxac kimi səfəhdür.

– Min dəfə min, – Kolduell izah elədi, – min milyondur. Milyard bu deməkdir. İndi Yer üzündə iki milyarddan çox adam yaşayır, ibtidai insanlar milyon ilə yaxın bundan qabaq, axmaq meymunun ağaçdan düşüb burada olmağını (onu bura niyə gətiriblər) başa düşmədən ətrafına boylandığı vaxt peydə olmuşlar.

Sinif güldü, Deyendorf isə – məktəbə fermadan avtobusla gələn oğlanlardan biri – başını və qoltuğunun altını qaşımaga, meymun kimi qırıldamağa başladı.

Kolduell özünü elə göstərdi ki, guya, bunu görmür, çünkü oğlan onun komandasında ən yaxşı üzgүçü idi.

– Bir də söhbət bizim milli gəlirimizdən gedərkən işimiz milyardlarladır, – dedi Kolduell. – İndiki halda bizim özümüzün özümüzə iki yüz altmış milyarda yaxın borcumuz var. Hitlerlə müharibə bizə təqribən üç yüz əlli milyarda başa gəldi. Bir də, milyardla ulduzları hesablayırlar. Bizim qalaktikada yüz milyarda qədər ulduz var, bu necə adlanır?

– Günəş sistemi, – Cudi dedi.

– Karvan yolu – Karvanqıran, – Kolduell onun səhvini düzəltdi. – Günəş sistemində yalnız bir ulduz var – hansıdır?

O, diqqətlə arxa partalara baxdı, ancaq gözünün ucu ilə gördü ki, Cudi indi yenə dillənəcək.

– Venera?

Oğlanlar güldülər: Venera, veneroloji, venerik xəstəlik. Kimsə əl çaldı.

– Venera – planetlərin ən parlağıdır, – Kolduell onu başa saldı. – Onu bəzən ulduz adlandırlırlar, çünki çox parlaq işıq saçır. Ancaq, əlbəttə, bizə yaxın olan yeganə həqiqi ulduz...

– Günəş, – kimsə dilləndi, ancaq Kolduell görmədi kimdir, çünki o, gözlərini öz-özlüyündə, atasına fikir verməməyə təlqin elədiyi Cudi Lencelin küt, gərgin sıfətinə zilləmişdi. "Qız, dəridən-qabıqdan çıxma, yaxşısı budur, ərə get".

*Özümciyəz birtəhər,
sənəsə lazımdır ər.*

(Valentin gününə pis şeir deyil. Kolduellə hərdən ilham gəlirdi.)

– Düzdür, – dedi. – Günəş. İndi isə mən belə rəqəm yazıram.

O, lövhədə 60000000000000000000000000 yazdı.

– Bunu necə oxuyacaq? – Özü də cavab verdi. – Altı, – sonra isə üç sıfır – üç sıfır ayırraq, – min, milyon, milyard, trilyon, kvadrilyon, kvintilyon, sekstilyon. Altı sekstilyon. Bu, nəyi ifadə eləyir? – Dinib-danışmayan sıfətlər ona nabələd və istehzali nəzərlərlə baxırdı. O yenə özü cavab verdi: Yer kürəsinin kütləsini tonlarla. Günəş isə – əlavə elədi, – əlbəttə, daha ağırdır. – O, 333000 yazdı və gah

sinfə, gah lövhəyə müraciət eləyərək dedi: – üç, üç, üç, sıfır, sıfır, sıfır. Vuraq “kr-kr. – o, nəticəni yazanda tabaşır ovuldu. – Bir, doqquz, doqquz, səkkiz və iyirmi dörd sıfır.

Geri çekildi və lövhəyə baxdı, gərginlikdən ürəyi bulanırdı.

199800000000000000000000000000000000

Sıfırlar ona hər birində “zəhər” kəlməsi süzülən yara kimi baxırdı.

– Günəşin kütləsi belədir, – Kolduell dedi. – Ancaq bizimcün nə fərqi var ki?

Gülüş səsi ətrafa yayıldı. Aman Allah, o hara düşüb?

– Günəşdən də böyük ulduzlar var – o, dilini güclə tərpədərək dedi, – balacaları da var. Günəşdən sonra biz ən yaxın ulduz – Alfa Kentavr dörd işiq ili məsafəsində yerləşir. İşiq saniyədə bir, səkkiz, altı, sıfır, sıfır, sıfır mil sürətlə hərəkət eləyir. – O, bu rəqəmi yazdı. Lövhədə, demək olar ki, yer qalmadı. – Bu, ildə altı milyard milə bərabərdir. – O, barmaqları ilə Kainatın yaşıını göstərən rəqəmdən 5-i sildi və 6 yazdı. – Alfa Kentavr bizdən iyirmi dörd trilyon mil məsafədədir. – Onun qarnındakı ağırlıq qurultu ilə yayıldı və o, gəyirməsini boğdu. – Bir vaxtlar adamlar fikirləşirdilər ki, Karvanqırana görə ölünlərin ruhu səmada düzülür, ancaq bütün Karvanqiran vur-tut görmənin aldanişdır, ona çatmaq mümkün deyil. O hər zaman duman kimi bizim ətrafımızda seyrələcəkdir. Bu, ulduz dumanıdır, biz onu ona görə belə görüruk ki, iri qalaktikanın içindən baxıraq. Qalaktika – eni yüz min işiq ili olan fırlanan diskdir. Mən bu diskin kimin atlığı bilmirəm. Onun mərkəzi, Oxatan bürcü rayonunda yerləşir, Oxatan isə yaydan atandır, keçən dərsdə mənim belə gözəl şagirdim olub. Qalaktikamızın arxasında başqları da var, alımlar onu Kainatda yüz milyarddan çox sayıblar, hərəsində də yüz milyard ulduz. Bu rəqəmlər sizə nəsə deyir?

Deyendorf dedi:

– Yox.

Kolduell şagirdlə dərhal razılaşaraq kobud hücumu qaytardı. Bu yaramazları lazım gələndə barmağına dolamaqdandan ötrü onun kifayət qədər təcrübəsi vardi.

– Mənə də demir. Onlar yalnız ölümü xatırladırlar. İnsan beyninin imkanları məhduddur. Əshi, cəh... – O, Zimmer-

manı xatırlayıb özünü ələ aldı. Direktorun iri sıfəti parta üzərinə qalxdı. – Qoy cəhənnəm olsunlar. Beş milyard ilə bizim miqyasda təsəvvür eləməyə çalışaq. Fərz eləyək Kainat cəmi üçgünlüyə mövcuddur. Bu gün cümə axşamıdır, indi, – o, saatına baxdı, on ikiyə iyirmi dəqiqə qalıb. – Cəmi iyirmi dəqiqə qalıb, çatdırmaq lazımdır. Deməli, bazar ertəsi saat on ikidə dünyanın gördüyü çox böyük partlayış baş verib. Bizə arxadan elə təpik ilişdirdilər ki, indiyəcən irəli uçuruq, heç cür dayana bilmirik. Başqa qalaktikalara baxdığımız vaxt onlar bizdən qaçırlar. Onlar bizdən nə qədər uzaqdadırlarsa, sürətləri də artır. Hesablamalar göstərir ki, onlar hamısı təqribən beş milyard il əvvəl bir yerdə yaranmalı olmuşlar. Milyardlar, trilyonlar, kvadrilyonlar və s. – onları sonsuz sayıda kvadrata salmaq olar. Kainatda mövcud olan tonlarla materiya atom nüvələri ölçülərinin imkan verə biləcəyi maksimal mümkünlüyün sixlığı şərindədir. Bu ibtidai yumurtanın bir kub santimetrinin çəkisi iki yüz əlli ton olmuşdur.

Kolduellə elə gəldi ki, belə bir kub santimetr ilişib onun qarnında qalıb. Astronomiya onu gecələr deşib keçirdi. Yorğun-arğın yatağında uzandığı vaxt hərdən ona elə gəlirdi ki, sizildən bədəni fantastik dərəcədə iridir və özünün qaranlıq dərinliklərində milyardlarla ulduz saxlayır.

Zimmerman əylilib qəşəng Osquda nəsə piçildayırı; o gözlərilə köynəyin içindəki döşlərin yumrularını tumarlayırdı. Təpədən dirnağacan əxlaqsızlıqdan yoğrulmuşdu; bu həvəs şagirdlərə də keçirdi; Bekki Devis büzüşüb oturmuşdu, yəqin ki, onun arxasında oturmuş Deyfendorf qızın boynunu karandaşın ucundakı pozanla qidalayırı. Pinti, avara Bekki haradasa Olincer ətrafında yaşayırı. Onun balaca ağı üçbucaq sıfətini kül rəngli qıvrım saçları çərçivəyə almışdı. Səfəh idi, pintiliyi də bu yandan.

Kolduell özünü ələ almağa səy göstərib davam elədi:

– Sixılma elə güclü olub ki, bu maddə davam gətirməyib: o, bircə saniyə içərisində partlayıb – sizinlə bizim təsəvvürümüzdəki zamanın saniyəsi ərzində yox, həqiqi zamanın həqiqi saniyəsində. Və budur – diqqətlə qulaq asın – bizim miqyasda üç günə bütün bazar ertəsi günortadan sonra enerji ilə dolu fəza qızışmış və parlamışdır, axşama yaxın

isə materiya o qədər seyrəkləşib ki, qaranlıq düşüb. Kainat tamamilə zülmətə qərq olub. Və indiyəcən kosmik toz, planetlər, meteorlar, qırıntılar, daşlar, hər cür zirzibil – bir sözlə, bütün qaranlıq materiya işıqlaşanlar üzərində ciddi şəkildə üstünlük təşkil eləyir. Bu birinci gecədə maddələr axını nəhəng qaz buludlarına və protoqalaktikaya bölünmişdə, onlarda cazibə qüvvəsinin təsiri altında təzədən sıxlaşan, alovlanmalı olan qaz kürələri əmələ gəlmişdir. Və budur, təxminən səhərə yaxın – çərsənbə axşamına ulduzlar sayışmağa başladı. Siz mənə qulaq asırsınız? Bu ulduzlar öz növbəsində sıxlaşan materiyaların burulğanları ilə əhatə olunmuşdur. Bu burulğandan biri də bizim Yer olmuşdur. Uşaqlar, o, soyuq olmuşdur, elə soyuq olmuşdur ki, təkcə su buxarları deyil, həm də azot, ammiak, metan da donmuşdur. Bu domuş qazlar ətrafdakı bərk materiyaların hissəciklərinin çəngələri ilə kristallaşmış, bu çəngələr əvvəlcə yavaş-yavaş, sonra get-gedə sürətlə bir-birinə tərəf cəzb olunmuşdur. Onlar tezliklə artıq böyüyən Yer üzərinə xeyli dərəcədə istilik yaratmaq üçün kifayət eləyən sürətlə düşmüşdür. Kosmik qar ərimiş və özündən sonra Kainatda, ümumiyyətlə, tamam az, bir faizdən də az olan elementlərin ərimiş yığıntılarını saxlayaraq təzədən fəzada buxarlanmışdır. Beləliklə, bu gün keçdi; qalır iki gün. İkinci gün günortaya yaxın Yer qabığı yarandı. Mümkündür ki, o, bazaltdan olub və onu başdan-başa ibtidai okean örtmişdər. Sonra onda çatlar əmələ gəlib, bu çatlardan ərimiş qranit püşkürəcək ilk qıtələri yaratmışdır. Bu vaxt lavadan ağır olan ərimiş dəmir mərkəzə çökmüş, orada ərimiş nüvə əmələ gəlmişdir. Sizlərdən kimsə haçansa qolf topunu kəsməli olubmu?

O, sinfin diqqətinin ondan, yavaş-yavaş soyulan dəmir-dən okalına (yanmış dəmir) kimi necə ovulub töküldüyünü hiss eləyirdi. Şagirdlər top adı eşidib bir qədər canlandılar, ancaq o qədər də yox. Yazını ötürən saatlı bilək aralıqda asılı qaldı; Deyfendorf Bekki Devisi qidiqlamağını saxladı; Kecerayz öz dəftərindən aralandı; hətta Zimmerman belə başını qaldırdı. Ya Kolduellin gözünə göründü, ya da bu qoca öküz, doğrudan da, İris Osqudun süd kimi aq əllərini tumarlayırdı. Onu hər şeydən çox Bekki Devisin çirkli sifətindəki axmaq, şəhvətli, oğrun təbəssüm əsəbiləşdirirdi;

Kolduell ona elə diqqətlə baxdı ki, qız, sanki, müdafiə olunaraq boyalı dodaqları ilə:

– O göydür, – dedi.

– Hə, – Kolduell yavaş-yavaş dilləndi, – topun içində, rezin qatın altında göy maye ilə dolu xırda kisəcik var.

O, rabbitəni itirdi. Saata baxdı – on iki dəqiqə qalırdı. Qarnındakı ağrı kəsmirdi. O, ağırlığını yaralı ayağı üstünə salmamağa çalışırdı; yara quruyarkən baldırını sancan ağrı ilə deşirdi.

– Bütün günü, – o davam elədi, – çərşənbə axşamı günortadan çərşənbənin günortasına kimi Yer qısır qalır. Onda həyat yoxdur. Yalnız eybəcər qayalar, bataqlıqlar, lava qusan vulkanlar – hər şey axır və üzür, bəzən isə buza dönür, çünki Günəş xarab olmuş çirkli lampa kimi səmada gah yanır, gah sönür. Ancaq dünən gündüzün günortaçağı həyatın ilk əlamətləri meydana gəlib. Qeyri-adı heç nə – sadəcə olaraq, seliyin xirdaca parçaları. Dünən günortadan axşama kimi və demək olar ki, bütün gecə həyat mikroskopik olaraq qaldı.

O geri döndü və lövhədə:

Corycium enigmaticum

Leptothrix

Volvox

yazdı.

Birinci sətri təzəcə yazıb qurtarmağa macal tapmışdı ki, əlindəki tabaşır böyük, isti və sürüşkən çomçəquruğa çevrildi. O, tabaşırı ikrahla yerə tulladı, sinif güldü. Kolduell oxudu:

– Koritsium enigmatikum. Bu çox adı dəniz orqanizminin daşlaşmış qalıqları Finlandiyaının qayalıqlarında tapılmışdır, onların ehtimal edilən yaşı bir milyard yarımlı ildir. “Enigmatikum” “müəmmalı” deməkdir və həqiqətən də həyatın bu çox adı forması bizimcün tapmaca olaraq qalır, ancaq güman edilir ki, bunlar hazırda da okeanların ucsuzbucaqsız sahələrini rəngbərəng bəzəyənlərlə qohum olan göy-yaşıl yosunlar olmuşdur.

Kağız təyyaracık havaya qalxdı və qanadları yellənib yerə düşdü, o, orta keçiddə döşəməyə dəyib ağ çiçək kimi açıldı və dərsin lap axırınacan orada uşaq kimi ağladı.

Onun yaralı ləçəklərindən aq maye damcılıayırdı və Kolduell fikrən xadimələrdən üzr istədi.

– Leptotriks, – dedi, – bu, yunanca adı “nazik tük” mənasını verən mikroskopik canlı topadır. Bu bakteriya dəmir duzlarından təmiz dəmir zərrələrini ayırmak qabiliyyətinə malik olmuşdur, bu, qeyri-adi görünə bilsə də, elə saysız-hesabsız miqdarda çıxalmışdır ki, bəşəriyyətin indi emal elədiyi çoxsaylı dəmir-filiz ehtiyatı yaratmışdır. Minnesotadakı Mesabi dağı ilkin olaraq Amerikanın sancaq başlığı qədər belə olmayıcaq minlərlə sakini tərəfindən yaradılmışdı. İkinci dünya müharibəsində qalib gəlməkdən ötrü biz bütün hərbi gəmiləri, tankları, cipləri və parovozları oradan əldə elədik, sonra isə yaziq Mesabi dağını çəqqalların gəmirmələri üçün saxlanan meyit kimi tulladıq. Mənçə, bu dəhşətdir. Mən uşaq olanda və Passeyikdə yaşadığım vaxt hamı Mesabi dağı haqqında elə danışırı ki, elə bil, o, Büyyük Göldə dincələn mis hörüklü gözəl qadındır.

Qızı karandaşla qıdılqlamaq Deyfendorfa azlıq eləyirmiş kimi indi də əlini onun çiyninə qoymuşdu və baş barmağını çənəsi altında boğazında gəzdirirdi. Qızın sıfatı həzdən get-gedə daha çox qırışırı.

– Volvoks, – Kolduell möhkəm səs-küy dalğasında boğularaq bərkədən dilləndi, – həyat səltənətinin ilkin sakinlərindən üçüncüüsü, bizi ona görə maraqlandırır ki, ölümü məhz o kəşf edib. Plazmanın mövcud olmasına son qoya biləcək daxili səbəb yoxdur. Amöblər heç vaxt ölmür. Kişi cinsi hüceyrələri də məqsədə çatdıqda atanın mövcud olmasına davam eləyən yeni həyatın başlanğıcını qoyur. Ancaq bitki ilə canlı arasında nəsə yosunların vegetativ və reproduktiv hüceyrələrdən ibarət olan bu mütəhərrik, diyirlənən kürə – Volvoks mikroskop altında Milad balındakı rəqqaslar kimi fırlanır – ilk dəfə olaraq əməkdaşlıq ideyasını həyata keçirərək, labüb səltənətdə – təsadüfən fərqli olaraq – ölümü dünyaya gətirdi. Ona görə ki, – uşaqlar, bir az da dözün, cəmi yeddi dəqiqəlik iztirab qalib – hərçənd potensial olaraq ayrı-ayrılıqda hər hüceyrə ölümsüzdür, ancaq hüceyrələrin daxili təşkilati birliliyinin diferensiallaşmış funksiyasını könüllü olaraq özünə götürərək o, xoşagəlməz mühitə düşür. Son nəticədə işlənib

xarablaşır və məhv olur. O, bütün orqanizmin rifahi naminə özünü qurban verir. Əbədi olaraq göy-yaşıl köpükdə oturmaqdən bezən bu hüceyrələr dedilər: “Birləşək və Volvoks yaradaq”, onlar ilk alturistlər olmuşlar. İlk olaraq onlar fədakarlıq göstərdilər. Mənim başımda şlyapam olsaydı, onların qarşısında çıxarddım.

O özünü elə göstərdi ki, guya, şlyapasını çıxarır və bütün sinif uğuldadı. Mark Yangerman yerində sıçradı və onun qızarmış sızanaqlarından divar yanındı; boyası yan tərəfdə lövhənin üstündə yavaş-yavaş köpükləniib tüstüləndi. Yumruqlar, barmaqlar, dirsəklər ala-bəzək çaxnaşmada partaların parlaq, kəsik-kəsik qapaqları üzərində quduzaşmış vurhavur içərisində yalnız Zimmerman və Iris Osqud tərpənməz qalmışdır. Zimmerman dəqiqədən istifadə eləyərək keçiddən sıvişmiş və qızın yanında oturmuşdu. O, qızın çıynını qucaqlamışdı və iftixarla dolu təbəssümlə gülümsəyirdi. Iris onun qolları arasında, iradəsiz halda, gözlərini döyə-döyə tərpənmirdi, yalnız tutqun yanaqları yüngülçə qızarmışdı.

Kolduell saata baxdı. Beş dəqiqə qalırdı, əsas məsələ isə hələ irəlidə idi.

– Bu gün, təxminən, səhər dördün yarısında, – dedi, – siz hələ öz yerinizdə yatdığınız vaxt, xordalılardan başqa, bütün bioloji tiplər inkişaf eləmiş formada peyda olub. Daşlaşmışların şəhadətinə görə bu, bax bu qədər, – o çırtma çaldı, – vaxt aparıb. – Sübəhə kimi dünyada bütün okeanların diblərini tutan – trilobit adlanan eybəcər varlıq ən mühüm heyvan olmuşdur.

Deyəsən, pəncərənin yanında oturan oğlan sınıfə gizlicə kağız zərf getirmişdi və indi qonşusu onu dirsəyi ilə itələdiyi vaxt o, zərfin içindəkiləri – bir qalaq canlı trilobiti döşəmənin üstünə tökdü. Onların, demək olar ki, hamısı bir-iki düymdən uzun deyildi, ancaq bəziləri futa çatırdı. İri, ancaq qırmızımtıl cincilimə oxşayırdı. Lap irilərinin qırmızı baş lövhələrində rezin maskarad şlyapalarına oxşayan firvardı. Onlar partaların əyilmiş dəmir ayaqları arasında dağlıraq beyinsiz başları ilə qızların ayaqlarına dəyirdi. Onlar da ciyildəyib qıçlarını o qədər yuxarı qaldırırdılar ki, ağ budları və boz darbalaqları görünürdü. Bəzi trilobitlər qorxu içərisində bugumlu silsiləsi kimi qırınlırdılar. Oğlanlar əyilib

bu ibtidai bugumayaqlılara ağır dərslikləri atmağa başladılar; çirkli lələyi olan iri qıpqırımızı tutuquşuya oxşayan bir qız partanın altına girdi və balaca bir trilobiti tutdu. Onun nazik ikiləşmiş pəncələri hey tərəpnirdi. Qız onu boyanmış dimdiyi ilə xartılı ilə dişlədi və aramla çeynəməyə başladı.

Kolduell gördü ki, məsələ çox qəlizləşib, bu cəhən-nəmin içindən zəngə kimi çıxmaq gərəkdir.

– Bu gün səhər saat yeddi də, – dedi və ona elə gəldi ki, ləkələri artıb yayılan hansısa sıfətlər, hər halda, onu dirləyirlər, – okeanda ilk balıqlar göründülər. Yer qabığı qalxdı. Ordovik dövründə okean çəkilmişdi. – Fets Fraymoyer əyildi və balaca Billi Şuppu partadan itələdi; zəif, diabetli oğlan guppultu ilə döşəməyə yixildi. Qalxmağa çalışdığı vaxt kiminsə əli onun başından basdı və təzədən döşəməyə yixdi. – Yeddinin yarısında quruda ilk bitkilər yarandı. Bataqlıqlardan lehmə ilə sürünməyi öyrənən, quruda da, suda da nəfəs alan balıqlar çıxdılar. Artıq saat səkkizdə suda-quruda yaşayanlar mövcud idilər. Yer kürəsində isti idi. Antarktidanı bataqlıqlar örtmüşdü. Nəhəng qıjıların qollu-budaqlı kolları geoloji sistemə ad verən ştatımızın kömür təbəqələrini yaradaraq mövcud və məhv olurdu. Belə ki, siz “pensilvaniyalı” deyəndə bu təkcə kütbein almana deyil, həm də Paleozoy erasına aid ola bilər.

Betti Ceyn Şillinq köpürdərək saqqız çeynəyirdi. Və budur – möcüzələr möcüzəsi – onun dodaqlarında pinq-ponq topu boyda iri köpük şışdı. O, əldən düşərək səydən hədəqəsindən çıxan gözlərini müəllimə döndərdi. Ancaq möcüzəli şar onun çənəsinə çəhrayı köpük səpərək partladı.

– Sürünənlər meydana gəldi və çoxaldı. Cırcıramaların bəzi növlərinin qanadlarının uzunluğu otuz düymə çatırıldı. Yer üzündə yenə soyuqlar düşdü. Suda-quruda yaşayanların bir hissəsi dənizə qayıtdı, başqları quruda yumurta qoymağı öyrəndilər. Onlardan iki saat ərzində doqquzdan on birəcən, Yer üzündə təzədən istilər düşən vaxt, timsahlar əmələ gəldi, dünyada ağalıq elədilər. Əlli futluq pleziovavrular dənizi köpükləndirildilər, pterozavrular sınmış çatırlar kimi tərəpnərək havada qanad ələrdi. Beyinsiz nəhənglər qurunu lərzəyə salırdılar. – Bütün oğlanlar şərtləşdikləri siqnalla uğuldamağa başladılar. Dodaqları bir-birinə sıxl-

mışdı, gözleri günahsız halda oyan-buyana qaçırdı, ancaq həyasız sürəkli gurultu bütün sinfi doldurmuşdu. Kolduellə ancaq axınla üzmək qalırdı. Brontozavrin cəmdəyi otuz ton idи, beyni isə cəmi-cümətəni iki unsi. Anatozavrin iki min diş vardı, tritsepatopsun yeddi fut uzunluğunda buynuzlu sümük dəbilqəsi. Altı düymlük paz kimi xırda-ca qabaq pəncələri və dişləri olan kral tirannozavri president seçdilər. O hər şeyi – leşi, diri həşəratları, çürümüş sümükləri yeyirdi.

Birinci zəng vuruldu. Növbətçilər özlərini sinifdən çölə atdırılar, onlardan biri keçiddə anemonu tapdadı və çiçək şikayətlə ciyildədi. Oğlanlardan ikisi qapıda toqquşdu və bir-birini karandaşla deşməyə başladılar. Dişlərini qıcamışdilar, burunlarının suyu axırdı. Zimmerman Iris Osqudun köynəyinin və lifçiyinin düymələrini açmağa yol tapmışdı, qızın iri, şişman döşləri partanın üstündə iki tərpənməz, dadlı, cütləşdirilmiş ay kimi dəyirmi halda gözə dəyirdi.

– İki dəqiqə qalmışdı! – Kolduell qışkırdı. Onun səsi get-gedə daha çox ciyiltili olurdu, sanki, başında şkiv fırlanırdı. – Yerinizdə oturun! Biz nəslə kəsilmiş məməliləri və Buzlaq dövrünü növbəti dərsdə nəzərdən keçirəcəyik. Qısaçı, bir saat əvvəl çiçəkləyən bitkilərin və otların arasında sadıq dostlarımız məməlilər yer üzünə sahib oldular və bir dəqiqə əvvəl, *bir dəqiqə əvvəl...*

Deyendorf Bekki Devisi keçidə çəkmışdı və qız qınca-naraq onun uzun tüklü əllərindən çıxmağa çalışırdı.

– ...bir dəqiqə əvvəl, – Kolduell üçüncü dəfə təkrar elədi və bu vaxt onun sıfətinə bir ovuc diyircəkli podşipnik uçub dəydi. O, gözlərini döydü, sağ əlilə özünü müdafiə elədi və Allaha dua elədi ki, xırda şarlar gözünə dəymədi.

 Ehtiyat qoymayacaqsan. Qarnı ani olaraq ayaqlarına vuran ağrıyla qıç olmuşdu.

– ...xüsusi həyat şəraitinin gücü ilə binokulyar gör-mə, bir-birinə qarşı qoyulmuş əl baş barmaqları və yüksək dərəcədə inkişaf eləmiş beyni meydana gələn axmaq meymundan – qalıqları sonralar Yavadan təpilan axmaq meymundan...

Qızın qırışlanmış donu yuxarı çırmılmışdı. Bekki üzü partaya sıxlımlış halda əyilmişdi. Deyendorf isə dar keçid-də dırnaqları ilə divarı qəzəblə vurdu. Onun sıfətində

təbəssüm vardı: görünür, istədiyini almışdı. Sinifdən tövlə iyi gəlirdi. Kolduell qəzəblənmişdi. O, masanın üstündəki parıldayan oxu götürdü, örtülən dərsliklərin adamı əsəbiləşdirən tappiltisi altında yerindən götürüldü və – bir, iki – bu iyənc heyvanın çılpaq kürəyində çəkdi, çəkdi. *Sən mənim barmaqlıqlarımı sindirmişdin.* Deyfendorfun çiyinlərində iki aqçapıq qabardı. Kolduell bu aqçapıq zolaqların yavaş-yavaş necə qızardığına baxıb ölü kimi qaldı. Çapıq qalacaq. Cütlük sənmış çıçək kimi əyildi. Deyfendorf yaşa dolu xırda qonur gözlərini müəllimə qaldırdı; qız saxta laqeydiliklə saçlarını düzəldirdi. Kolduell, Zimmermanın öz vərəqinə qızdırımalı kimi nəsə cizmaqara elədiyini gördü.

Müəllim sarsılmış halda lövhəyə tərəf qayıtdı. Aman Allah, o bu oğlanı belə bərk vurmaq istəmirdi. O, polad çubuğu tabasır üçün olan novcuğa qoydu. Təzədən sinfə tərəf döndü, gözlərini yumdu və dərhal da ağrı qara-qırımızı zülmətlə nəmlı qanadlarını gərdi. O, ağızını açdı; bütün varlığı ilə indi deyəcəyi sözlərə nifrət eləyirdi:

– Bir dəqiqə əvvəl cilalanmış çaxmaqdaşı, közərən qovla eyni vaxtda ölümü qabaqcadan görən faciəli taleli heyvan yarandı, heyvan... – zəng vuruldu, iri binanın dəhlizi ilə uğultu ötüb-keçdi; Kolduelli ürəkbulanması tutdu, ancaq o özünü ələ aldı, çünkü and içmişdi ki, qurtarsın: – Onun adı insandır.

II

Valideynlərim nə haqqında danışırdılar. İndi mən tez-tez sakitlikdə oyanıram, sənin yanında və qorxudan tir-tir əsirəm, çünkü vahimə içimdə inamsızlığın acı xıltını saxlayaraq məni boğur (dünən yuxuda görmüşəm ki, dili ağızından çıxmış ağıldankəm aqsaçlı qocanı, Hitleri Argentinada tutublar). Ancaq o vaxt məni həmişə valideynlərimin hətta evdə sakitlik olanda da həvəs və ruh yüksəkliyilə gələn səsləri oyadırdı. Yuxuma ağaclar girirdi və bu səslər məni yenidən zərif gövdədən yataqda uzanan oglana döndərirdi. O vaxt, qırx yeddinci ildə mənim on beş yaşımvardı. Həmin səhər onların söhbəti nəsə qeyri-adi məsələ haqqında idi, xatırlaya bilmirdim məhz nə haqda, ancaq ələ hiss keçirirdim ki, sanki, yuxuda nəsə canlı bir şey

udmuşam və indi o, içərimdə qorxunun həyəcanlı qəhəri kimi tərəpənirdi.

— Eybi yox, Hessi, qəm eləmə, — atam deyirdi. Onun səsi inamsız gəlirdi və yəqin, arxasını anama çevirmişdi.

— Hələ mənim bəxtim gətirib ki, bu qədər yaşamışam.

— Corc, əgər sən, sadəcə olaraq, məni qorxudursansa, bu, hazırlıqlı deyil, — anam dedi. O, mənim fikirlərimi elə tez-tez ifadə eləyirdi ki, elə olurdu mən bir şey haqqında fikirləşdiyim vaxt səsini qulaqlarında eşidirdim, indi, böyükəndən sonra da hərdən onun səsilə danışır, ancaq daha tez-tez nəsə qışqırıram.

Deyəsən, mən indi başa düşdüm nədən danışırlar — atam elə bilir xəstədir.

— Hessi, — o dedi, — sən qorxma. Qorxmaq lazımdır. Mən qorxmuram.

O bunu deyirdi və səsi zəifləyirdi.

— Yox, qorxursan, — anam deyirdi. — İndi bilirom hərdən gecələri niyə yataqdan qalxırdın.

Onun da səsi zəifləmişdi.

— Mən bu zəhrimarı hiss eləyirəm, — atam dedi. — O, zəhərli topa kimidir. İtləyib ata bilmirəm.

Yəqin ki, belə təfsilat anama həqiqət kimi görünmürdü.

— Bunu hiss eləmək olmaz. — O, qulaqburması almış balaca qız uşağı kimi gözlənilmədən dilləndi.

Atam isə səsini qaldırdı:

— Bağırsaqlarında, sanki, zəhərli ilan qırılır. *Br-r-r!*

Mən yatağımda uzanıb atamın bu səsi necə çıxardığını təsəvvürümüzdə canlandırırdım — başı elə əsir ki, yanaqları titrəyir, dodaqları titrək ləkə ilə bir yerdə səyriyir. Elə canlı təsəvvür elədim ki, hətta gülümsədim də. Onlar, sanki, mənim yatmadığımı hiss elədilər və başqa şeydən danışdılar, səsləri sakitləşdi. Həyatlarının bir anlığa hələ də özünü yarıağac kimi hiss eləyən mənim qarşısında açılmış solğun, təsirli qar dənəciyi kimi kövrək parçası yenə yöndəmsiz sözleşmələrin adı qabığı altında yox oldu. Mən başımı çevirdim və yuxumu gözümüzdə silkiş pəncərəyə baxdım. Şaxtanın naxışları yuxarı şüşələrin altı ilə iri tarlanı, köşənin qırmızımlı zolaqlarını işıqlandırırdı. Yol çəhrayı idi. Çılpaq ağaclar gün düşən tərəfdən ağa çalırdı, onların budaqları gözəl qırmızımlı top rəngi almışdı. Şaxta ətrafda

hər şeyi dondurmuşdu; telefon məftillərinin ikiləşmiş tel-ləri səmanın buz maviliyində, sanki, donmuşdu. Yanvar idi. Bazar ertəsi. Mən anlamağa başlayıram. Hər həftənin əvvəllində atam məktəbə qayitmazdan qabaq özünü toplamalı olurdu. Milad tətilləri vaxtı isə bərk əsəbiləşirdi və indi qızgınlıqla qaykaları bərkidirdi. “Böyük məsafə” – o, Miladdan Pasxaya kimi olan vaxtı belə adlandırırırdı.

Həm də keçən həftə, yeni ilin birinci həftəsi onu qorxudan hadisə baş vermişdi: o, Zimmermanin yanında şagirdi vurmaşdu; bizə bundan artıq heç nə demirdi.

– Faciə düzəltmə, Corc, – anam dedi. – Əməlli-başlı başa sal görüm sənə nə olub?

– Bilirəm o harada oturub. – Sanki, o, anamlı, sadəcə, danışmir, səhnədə oynayır, elə bil, onun qarşısında görünməyən tamaşaçı var. – Hər şey də bu lənətəgəlmış uşaqların ucbatındandır. Yaramazlar mənə nifrət eləyirlər, onların nifrəti hörümçək kimi bağırıqlarında oturub.

– Bu nifrət deyil, Corc, – dedi anam, – bu məhəbbətdir.

– Nifrətdir, Hessi. Mən hər gün onu özümdə hiss eləyirəm.

– Yox, məhəbbətdir – anam təkid eləyirdi. – Onlar bir-birlərini sevmək istəyirlər, sən mane olursan. Sənə nifrət eləmək olmaz. Sən ideal adamsan.

– Onlar bütün varlıqları ilə mənə nifrət eləyirlər. Məni tabuta qoymağa sevinərlər, qoyacaqlar da. Ya Allah – hazırdır. Lax-sək qoca kimə lazımdır?

– Corc, əgər ciddi sözündürsə, – dedi anam, – onda təcili doktor Appltonla məsləhətləşmək lazımdır.

Atam heyif silənməyi əldə edən vaxt inadkarlıq və şiltəqlıq göstərməyə başlayırdı.

– Mən bu finlıdaqçının yanına getməyəcəyəm. Birdən mənə düzünü deyər.

Yəqin, anam üzünü çevirib və söhbətə babam müdaxilə elədi.

– Allah düzü sev-i-ir, – dedi. – Yalanla isə yalnız iblis əylənir.

Valideynlərimin səsilə müqayisədə onunku təsirli,ancaq zəif idi, sanki, haradansa uzaqdan nəhəng varlıq fal açırdı.

— Yox, atacan, təkcə iblis yox, — atam dedi, — mən də. Mən bir onu bilirəm ki, yalan danışıram. Buna görə mənə pul verirlər.

Mətbəxdə döşəmənin çilpaq taxtaları üzərində addım səsləri eşidildi. Anam idи, evin mənim çarpayım olan kün-cündən çəpinə pilləkənlə aşağı düşürdü.

— Piter, — o qışqırdı, — durursan?

Mən gözlərimi yumdum və sakit istiliyə soxuldum.

Yumşaq yanaq kimi isinmiş adyal məni çarpayıa bitiş-dirmişdi; ağızım şirin, qatı nektarla dolu idи, bundan yuxum gəlirdi. Hirsli pişik sıfətinə oxşayan kiçik tünd dairəcikli sarı-limon rəngli divar kağızları yumulu gözlərimdə qır-mızı neqativdə eks olunurdu. Və yenə həmin yuxu qayıtdı. Biz Penni ilə ağaç altında dayanmışıq. Onun köynəyinin yaxası açıqdır, məktəbin yanında tünd rəngli “byük”də oturduğumuz və ayağımızın yanında elektrik sobası dırıl-dadığı vaxt da sədəf rəngli düymələri açılmışdı. Ancaq indi biz meşədə, günün günortaçağı zərif ağaclar arasındayıq. Havada kolibri kimi tərpənməz halda rəngbərəng parlaq lələkli ziğ-zığ quşu asılıb, yalnız qanadlarını yiğib tərpən-mir, qara muncuğa oxşayan gözləri isə ayıq halda parıldayır. Üçan vaxt isə mənə ipindən kiminsə dartlığı quş müqəvvəsi kimi göründü, o, əlbəttə, diri idi.

— Piter. Durmaq vaxtıdı-i-ır!

O, dizimə toxundu, mənsə onun əlini tumarladım. Uzun müddət tumarladım və səbrim tükəndi. Adama elə gəlirdi ki, sinfimiz bütünlükə orada, meşədə toplaşıb və hamı bize baxır, ancaq sıfətləri ayırd elemək olmur. Mənim Pennim, mənim balaca, səfəh, ürkək Pennim irəli əyildi. Şirin, qatı məhbəbbət məni ağuşuna aldı. Qasığında gözəl bal yiğildi. Qızın yaşıł, qığılçım saçan gözləri qorxudan tamam dəyirmiləşmişdi, titrəyən alt dodağı qabarib nəmlin-nəmli parıldayırdı; mən bir ay əvvəl qaranlıq avtomobildəki kimi hissələr keçirirdim. Əllərim onun isti, möhkəm sixilmiş dizlərinin üstündə idi; elə bilirdim o bunu dərhal hiss elə-mədi, çünkü yalnız bir dəqiqədən sonra: “lazım deyil” dedi, əlimi çəkəndə isə mənə həmişəki kimi baxdı. Ancaq o dəfə biz qaranlıqda idik, indi isə üstümüzə işıq düşürdü. Onun burnundakı bütün məsamələr aydınca görünürdü. O, qəri-bə tərzdə tərpənməz qalmışdı; nəsə hali özündə deyildi.

– Hessi, uşağa de ki, səkkizə on yeddi dəqiqə işləyib. Mən hələ bir yığın yoxlama işinə baxmaliyam, məktəbdə səkkizdən gec olmalı deyiləm. Yoxsa Zimmerman başımı kəsər.

Hə, budur – yuxuda bu heç qəribə deyildi. Qız ağaca çevrilmişdi. Mən biləndə ki bu odur, üzümü ağacın gövdəsinə sıxmışdım. Yuxuda gördüyüüm sonuncu şey – ağacın qabığı idi – kələ-kötür, qara çatlı, onda şibyənin xırda yaşıl nöqtələri vardi. O idi. İlahi, bu odur, mənə kömək ol. Onu mənə qaytar.

– *Piter!* Sənə nə olub, atanı ələ salırsan?

Mən artıq dururam, başa düşürsən – dururam!

– Onda *dur*. Tez ol. Zarafat eləmirəm, cavan oğlan.

He!

Mən gənəşdim və bədənim çarpayının soyuq qıraqlarına toxundu. İçərimi dolduran şirin şirə çekildi. Bu yuxuda ən təsirli o idi ki, baş verənlərdən qızın xəbəri vardi, barmaqlarının necə yarpağa çevrildiyini hiss eləyirdi və bunu mənə demək istəyirdi (gözləri elə dəyirmi idi ki), ancaq demədi, mənə rəhmi gəldi, bircə söz belə demədən aqaca döndü. Mən Penninin buna qadir olduğunu çox çətin dərk eləyirdim və yalnız yuxuda onun məhəbbətinin fədakarlığı mənə aydın oldu; hərcənd o gəncdir, hərcənd bir-birimizə lap bu yaxınlarda toxunmuşuq, hərcənd ona heç nə verməmişəm, bununla belə o özünü qurban verməyə hazırlıdır. Və mən bütün varlığımla sevinirdim – heç özüm də bilmirdim nəyə. Sanki, həyatımın kətanına parlaq boyaya yaxıntısı atılmışdı.

– Dur, mənim günəşim, *dur*, sevincim mənim.

Anamın səsi təzədən mehribanlaşmışdı. Parıldayan boz pəncərə altlığı, əlbəttə ki, buz kimi soyuq idi – mən bunu bilirdim, elə bil, artıq ona toxunmuşdum. Günəş bir az da yuxarı qalxmışdı. Yol parıldayan somğa balığı kimi çəhrayı lentsayağı sərelənmişdi, evimizin karşısındaki çəmənlik isə yaşıł boyanı sürtüb təmizləyən köhnə sumbata kağızının qırığına oxşayırıdı.

O qış hələ qar düşməmişdi. Fikirləşirdim ki, bəlkə, elə belə də – qarsız keçəcək. Maraqlıdır, görəsən, haçansa belə olubmu?

– *Piter!*

İndi anamın səsində əməlli-başlı əsəb vardi və mən çarpayıdan başısağı sıvişdim. Mən öz dərimi bütün bərk şeylərə toxunmaqdan qoruyaraq barmaqlarımın ucunda dolabın siyirməsini donmuş ammiakin yonulmuş kristalına oxşayan şüşə çıxıntılarının arxasına çıxarddım və geyinməyə başladım. Biz adı, ancaq bir az rahat fermer evində yaşayırdıq. Yuxarı mərtəbə qızdırılmırıldı. Mən pijamanı çıxarddım və özümü əzabkeş kimi hiss eləyərək bir az dayandım; bu, bizim belə ucqar yerə köçməyimizə görə nəsə acı bir irad idi. Hamısı da anamın ucbatından. O, təbiəti sevirdi. Mən lüt dayanmışdım, sanki, onun axmaqlığını bütün dünya qarşısında nümayiş elətdirmək istəyirdim.

Əgər dünya mənə baxsaydı, qarnımın niyə xırda dəmir pul boyda başdan-başa qırmızı dairəciklərdə olan iri quşun dimdiklədiyi kimi olmasına təəccübənərdi. Psoriaz. Bu allergiyanın adının özü nəsə yad təsir bağışlaşır, qəribədir, adamın dili sınır, onu daha alçaldıcı eləyirdi. “Alçalma”, “allergiya” – mən heç vaxt bunun necə adlandığını bilməmişəm, axı bu, heç xəstəlik də deyildi, mənim özüm idim. Ona görə mənə, demək olar ki, hər şey ziyan idi: şokoladlı qızarmış kartof, nişasta, qənd, piy, əsəb gərginliyi, quruluq, yüksək təzyiq, bürkü, soyuq – düz sözümdür, həyatın özü allergiya idi. Bunu miras götürdüyüm anam hərdən onu “çatışmazlıq” adlandırırdı. Bu, mənə toxunurdu. Nəhayət, o günahkardır, axı bunu uşaqlara qadınlar ötürürülər. İri, piylənmiş bədəni qüsursuz ağılıqdan şəfəqsaçan atam mənim anam olsaydı, dərim təmiz olardı. Çatışmazlıq nəyinsə itirildiyini bildirir, bura-da isə mənə nəsə artıq, lazım olmayan şeyi sıriyırlar. O vaxt mənim iztirab haqqında anlayışım hədsiz dərəcədə sadəlövh idi: mən onun insana zəruri olmasına inanırdım. Ətrafda hamı iztirab çekirdi, mənsə yox və bu istisnada mənimcün nəsə nəhs, məşum bir şey görünürdü. Mən heç vaxt sümüyümü sindirmirdim, qabiliyyətli idim, valideynlərim məni bərk sevirdilər. Odur ki özümü xoşbəxt sanıb lovğalanırdım, bu isə təhlükəli imiş. Ona görə də qərara aldım ki, mənim psoriazım lənətlənmədir. Allah məni kişi eləməkdən ötrü, dövri olaraq, öz təqvimini üzrə mənə lənətlə xeyir-dua verir. Yay günəşi qasnaqları əridirdi; sentyabra sinəm və ayaqlarım payızın və qışın soyuq,

amansız nəfəsi ilə təzədən görünməyə başlayan solğun, demək olar ki, gözə çarpmayan dənələr sayılmasa, təmiz olurdu. Onlar yazda gözəl rəngdə olurdu, ancaq günəş isidirkən artıq bundan xilasolma hiss edilirdi. Yanvarda isə heç nəyə ümidi qalmırıldı. Dərinin daha çox həssas olduğu dirsəklərim və dizlərim qartmaqla örtülürdü; ayağımda, corablarımın tarım qaldığı baldırımda da qıcıqlanma olurdu, azğınlaşmış sərgi yiğilib möhkəm çəhrayı qaysağa çevrilirdi. Əllərim ləkə-ləkə olurdu və mən başqa oğlanlar kimi lovğalanıb köynəyimin qolunu çırmalaya bilmirdim. Ancaq geyinəndə tamamilə normal görünürdüm. Allah üzümə baxmışdı ki, sıfətimdə heç nə yox idi, yalnız tellə üstü örtülən saçımın lap dibində qırmızılıq bilinirdi. Dırnaqlarımızdakı bir neçə görünməyən xırda nöqtələrdən başqa əlimin biləklərində də həmcinin. Ancaq anamın dırnaqları bir neçə barmaqlarında başdan-başa sarı sərgi ilə örtülmüşdü.

Mən həmişə soyuqdan yanırdım, cinsimin utancaq əlaməti tarım salxım içərisində kiriyirdi. Məndə sağlam vəhşi heyvandan keçmə hər şey özümə inamımı artırırdı, nəhayət ki, çıxan tüklər xoşuma gəlirdi. Onlar tünd-kürən, yay kimi elastiki, kolluq üçün çox seyrək olan limon sarılığında idi, soyuq vaxtı qıvrılıb qalırdı. Necə ki onlar yox idi, dilxorçuluq içimi gəmirirdi: soyunub-geyinmə otağında özümü, öz səpgilərimi tələsik gizlətdiyim vaxt sinif yoldaşlarının artıq tüklü yaraq-yasaqlarını geydiklərini görüb özümü köməksiz hiss eləyirdim.

Əllərim qaz dərisi kimi qabarırdı, bərk-bərk ovuşdururdum, sonra isə öz var-dövlətini dönə-dönə sayıb yoxlayan xəsis adam kimi məhəbbətlə ovcumu qarnımda gəzdirirdim. Çünkü mənim ən gizli sırrım, utancaqlığımın sonuncu dərinliyi psoriaz əlamətlərini əlimlə hiss eləməyim idi – hamar gümüşü aralıqlarla bölünmüş zərif qabarıq adacıqlar, bədənimdə hərəketimin və sakitliyimin canlı rıtmilə səpələnmiş xışldayan bürclər – ürəyimdə sevinirdim – mənə xoş idi. Məni yalnız bu həzzi özü yaşayan – dırnağı ilə bütöv bir təbəqəyə toxunan və onu qasıylıb qopardan başa düşə və bağışlaya bilər.

Mənə yalnız divar kağızındaki tünd dairəciklər baxırdı. Şkafa yaxınlaşdım və rezinlərində hələ həyat əlamətləri

qalan bir cüt trusı axtarıb tapdım. İsti pambıq dizliyi dal-qabaq geydim.

— Siz hələ mənim də başımı yeyəcəksiniz, atacan, — aşağıda atamın səsi bərkdən gəlirdi. — Mənim qarnımda ölüm bardaş qurub.

Bu sözlərdən ürəyimdə nəsə iyrənc və sürüşkən bir şey tərpəndi.

— Corc, Piter yatmayıb, — anam dedi. — Sən bu tamaşanı qurtarsaydın, yaxşı olardı.

Onun səsi artıq pilləkəndən uzaqda eşidilirdi:

— Hə? Elə bilirsən uşaq dilxor olacaq?

Lap Milad bayramı ərefəsi atamın əlli yaşı tamam olmuşdu, o isə həmişə deyirdi ki, əlli yaşına çatmayacaq. Və indi bu səddi götürüb dilinə güc vermişdi, elə hesab edirdi ki, elə bil, rəqəmlə ifadədə ölüdürse, ürəyi istəyəni deyə bilər. Bəzən dilinə verdiyi bu tükürpərdici güc məni əməlli-başlı qorxudurdu.

Mən qətiyyətsiz halda şkafın qabağında dayanmışdım. Sanki, indi tezliklə geyinib başa çıxa bilməyəcəyimi biliydim. Sanki, ona görə yubanırdım ki, artıq qarşımızdakı sınağın ağırlığını duyurdum. Bu lənglikdən burnum gicisirdi, asqırmaq istəyirdim. Qarnımin aşağısı şirin-şirin zoqquldaydı. Asılqandan boş flanel şalvarımı götürdüm, hərçənd pis ütülənmişdi. Üç dənə şalvarım vardı: qəhvəyini təmizlənməyə vermişdik, göyü isə aşağıda, balağındakı ağ ləkəyə görə geyməyə utanırdım. Başa düşə bilmirdim bu ləkə haradan düşmüşdü və şalvartəmizlənmə yerindən təhqir edici “Getməyən ləkəyə görə emalatxana cavabdeh deyil” məzmunlu çap olunmuş yarıqla qayıdanda layiq olmadığım incikliyi uddum.

Köynəyin qırmızısını seçdim. Mən onu, ümumiyyətlə, az-az geyirdim, çünkü al-qırmızı çıyılindrində başımdan kəpək kimi ələnən ağ nöqtələr aydınca görünürdü. Və mən hamiya demək istəyirdim ki, bu, kəpək deyil, sanki, bu, mənə bəraət qazandıra bilərdi. Ancaq eybi yoxdur, yadda saxlamaq lazımdır ki, baş qaşımaq olmaz, alicənab istək qalib gəldi. Bu sərt gündə mən öz yoldaşlarımı iki ciblə bəzənib-düzenmiş qırmızı hədiyyə, iri qıqlıcm, istiliyin emblemini gətirəcəyəm. Yun qolçaqlar minnətdarlıqla əllərim uzunu sürüşüb düşdü. Köynəyin qiyməti səkkiz

dollar idi və anam onu niyə geymədiyimi başa düşmüştü. O, mənim “çatışmazlığımı” hərdənbir xatırlayırdı, ancaq əger xatırlayırdısa, narahatlığını da gizlətmirdi, çünki bu, onun özünə aid idi. Özündə isə dırnağındakı və başındaki ləkələrdən başqa, demək olar ki, heç nə yox idi, daha məndəki kimi yox. Ancaq mən paxılıq eləmirdim: bunsuz da onun işi çətin deyildi.

Atam dedi:

– Yox, Hess! Ata məni, şübhəsiz, basdıracaq, hökmən. O həmişə təmiz dindar adam kimi yaşayıb. Kramer Ata ölməzliyi qazanıb.

Mən daha qulaq asmirdim – onsuz da bilirdim; anam bunu – atasının çox yaşadığını və bu qədər illəri atamın boynunda oturduğunu qınaq kimi qəbul eləyəcək. Anam fikirləşirdi ki, atam qocanı qəsdən qəbirə qoymağa çalışır. Bu belə idimi? Çox şey anamın haqlı olduğunu təsdiq eləsə də, mən buna heç vaxt inanmirdim. Nəsə hər şey həddən artıq adı və qorxulu alınırdı.

Aşağıda, əlüzyuyandakı səs-küydən başa düşdüm ki, anam susdu və üzünü çevirdi. Mən dərhal onu təsəvvürümde canlandırdım: əsəbiləşdiyindən boynu qıpqırmızı lapar-lapar olur, burun pərləri ağarır, yanaqları səyriyirdi. Altında tufan qoparan hissələr dalğası, sanki, məni atıbturdu. Çarpayımin kənarında oturduğum və corablarımı geyməyə başladığım vaxt köhnə taxta döşəmə ayağımın altında qabarındı.

Babam deyirdi:

– Bilmərik Allah bizi nə vaxt yanına çağıracaq. Burada, torpaqda bir adam belə bilmir orada kim lazımdır.

– Yox, mən ləp dəqiq bilirəm ki, orada lazım deyiləm, – atam dedi. – Mənim eybəcər sir-sifətimə baxmaq Allaha çox lazımdır elə.

– O, sənin *bizə* necə lazım olduğunu bilir, Corc.

– Mən heç sizə də lazım deyiləm, Hessi. Əgər məni zibilliyyə tullasayırlar, sizinçün daha yaxşı olardı. Mənim atam qırıq doqquz yaşında ölüb və bu, onun bizim üçün eləyə bildiyi ən yaxşı iş idi.

– Sənin atan ümidsizləşibmiş, – anam dedi. – Bəs *sən* nəyə görə ümidsizləşməlisən? Sənin gözəl oğlun, qəşəng ferman, səni sevən arvadın...

– Mənim qocam canını tapşırıldığı vaxt, – atam davam eləyirdi, – anam nəhayət, sərbəst nəfəs aldı. Bu onun həyatının ən xoşbəxt illəri idi. Bilirsən, atacan, o, qeyri-adi qadın idi.

– Necə təəssüfedici haldır ki, kişilərə öz anaları ilə evlənmək olmaz, – anam dedi.

– Məni düz başa düşmədin, Hessi. Anam atamın həyatını bu dünyada cəhənnəmə döndərmışdı. O, atamın başını yedi.

Corabın bir tayı cirilmişdi, onu botinkanın lap içərisinə soxdum. Bazar ertəsi idi və yaşıkda mənim təkcə taydəyişik corablarım qalmışdı, bir də Troyadan, Nyu-York ştatından Milad bayramı münasibətilə Alma bibimin göndərdiyi ingilis yunundan olan qalın corab. Bibim orada univermaqda, uşaq paltnarı bölməsində işləyirdi. Mən bilirdim ki, corab bahadır, ancaq o, dəhşətli dərəcədə qalın idi və onu geyəndə mənə elə gəlirdi ki, ayaq barmaqlarının dırnaqları ətə girir və mən daha onu geymədim. Həmişə botinkaları ayağıma dar alırdım, ayağıma yaxşı olan 11 ölçü əvəzinə $1\frac{1}{2}$ ölçünü alırdım. Mənim böyük ayaqdan xoşum gəlmirdi; istəyirdim ki, yüngül və zərif rəqqas dırnaqlarım olsun.

Mən rəqs eləyə-eləyə öz otağımdan çıxdım və valideynlərimin yataq otağından keçib-getdim. Onların yataqlarındaki mələfə döşəyin üstündə iki əzik yeri açaraq toplanıb qalmışdı. Taxtası qabarmış dolabda atamın məktəbdəki tapıntılar masasından götürüb gətirdiyi bütün rəng və ölçülərdə olan plastmas daraqların bütöv bir qalağı tökü-lüb qalmışdı. O həmişə hər cür zirzibili evə daşıylıb gətirirdi, sanki, özünün ailə başçısı roluna parodiya eləyirdi.

Malalanmış çöl divarla nazik taxta arakəsmə arasında sıxlımiş pilləkən ensiz və dik idi. Aşağı pillələr nazik, laxlayan zolaqla enirdi: orada məhəccər olmalı idi. Atam həmişə deyirdi ki, gözləri çox zəif görən babam haçansa bu pilləkəndən yixılacaq və hey and içirdi ki, məhəccər qoya-caq. O hətta bir dəfə necə olmuşdusa, Oltondakı istifadə-yə yararsız tullantılar anbarından bir dollara məhəccər də almışdı. Ancaq onlar yaddan çıxmışdı, sarayda atılıb qalmışdı. Atamın ferma ilə bağlı bütün planlarının taleyi belə idi. Fred Aster kimi virtuoz qaydada çəçotka vura-vura yolüstü özündən sajdakı divar malasını tumarlayaraq aşağı

endim. Hamar divar azca qabarıq idi, sanki, iri dinc heyvanın böyrü idi və soyuq ondan keçib həyətdən çəkildi. Evin divarları yüz il əvvəl hansısa əfsanəvi pəhləvan bənnalar tərəfindən qalın qum plitələrindən hörlülmüşdü.

– Pilləkənin qapısını ört! – anam dedi.

Biz aşağı mərtəbənin istiliyini qoruyurduq.

Bütün bunları indiki kimi görürəm. Aşağı mərtəbə iki uzun otaqdan, mətbəxdən və yemək otağından ibarət idi. Qapıların ikisi də yan-yana idi. Mətbəxin döşəməsi bu yaxınlarda təzədən rəndələnmiş və sürtülüüb mum çəkilmiş köhnə enli şam ağacından idi. Pilləkənin yanındaki döşəmədə – istilik nəfəsləriyindən mənim ayağıma isti hava gəlirdi. Döşəməyə atılıb qalmış Olton qəzeti “San”, sanki, onu oxumalarını xahiş eləyirmiş kimi hey isti hava cərəyanı altında çapalayırdı. Bizim evdə qəzetdən çox qəzet və jurnal vardı; onlar pəncərənin altını tutmuşdu və divanın üstündən yerə töküldürdü. Atam onları evə qom-qom gətiirdi; boyskautlar onları hər cür makulatura ilə birlikdə toplaşdırlar, ancaq görünür bu kağızlar heç vaxt təyinatları üzrə gedib çıxmırıldı. Bunun əvəzində oxunacaqlarını gözləyərək bizdə atılıb qalırdı və atam da canını qoymağa yer tapmayıb evdə oturduğu vaxt axşamlar qüssədən bütün qalaqları yenidən söküb-yığırıldı. O, heyrətamız dərəcədə sürətlə oxuyurdu və hamını inandırırdı ki, heç vaxt heç nəyi başa düşüb yadında saxlamır.

– Səni oyatmağa qiymirdim, Piter. – O mənə dedi. – Sən yaşda oğlanlara doyunca yatmaq hər şeydən vacibdir.

Mən onu görmürdüm, o, yemək otağında oturmuşdu. Birinci qapıdan ötəri halda gözümə dəydi ki, buxarida üç albalı odunu yanır, hərçənd zirzəmidəki təzə iri qazan yaxşı yandırılırdı. Mətbəxdə, iki qapı arasındaki ensiz aradivarda mənim Olinecerdəki evimin arxa həyətini təsvir eləyən rəsmim asılmışdı. Anamın çıynı onu görünməyə qoymurdu. Burada, fermada o, qalın kişi sviteri geyməyə başlamışdı, hərçənd gəncliyində, lap elə sonra da onu ilk dəfə tanıayıb xatırladığım kimi, bizim dairədə deyilən sayaq “modabaz” olmuşdu. Anam portağal şirəsi süzülmüş stekanı boşqabımın yanına qoydu və şüşənin cingiltili səsi məzəmmət kimi səsləndi. O, mənim keçməyimə imkan verməyərək masa ilə divarın arasındaki ensiz yerde

dayanmışdı. Mən ayağımı yerə vurdum. O, yana çəkildi. Mən onun yanında və jurnal qalaqlarının lap yaxınlığında divana söykənmiş babamı gördüğüm ikinci qapının yanından keçdim – o, başını sinəsinə əymışdı, sanki, yatır, yaxud dua eləyirdi. Onun həssas barmaqlı qırış-qırış əlləri yumşaq boz sviterinin üstündən qarnına toxunurdu. Mən hündür buxarının yanından keçdim, orada iki saat 7.30-u və 7.23-ü göstərirdi. Qabağa qaçan elektrik saatı qırmızı plastmasdan idi, atam onu ucuzlaşmadan almışdı. O biri – tünd, oyma ağacdan idi, o, açarla qurulurdu və mən doğulmazdan çox-çox əvvəl ölmüş ulu babamdan bizi miras qalmışdı. Qədimi saat buxarının üstündə idi; elektrik saatı onun yanında mismardan asılmışdı. Mən təzə soyuducunun aq iri görkəmi yanından keçib həyətə çıxdım. Birinci qapının arkasında, soyuq havalarda bağladığımız ikinci qapı vardi, onların arasında isə geniş daş astana – kandar. Mən, arxamca qapını bağlayanda atanımin:

— Allaha and olsun, atacaq, mən uşaqlıqda bircə dəfə də doyunca yatmamışam. Ona görə də indi əzab çəki-rəm, — dediyini eşitdim. Sement artırmanın yanında nasos vardi. Bizdə elektrik enerjisi olsa da, hələ evimizə su çəkməmişdilər. Nasosun ətrafindakı yayda heç vaxt qurumayan torpaq indi donmuşdu; otu örtən suyun üzərindəki buzun altı boş idi və buz adamin ayağının altında xırçıltı ilə sınırdı. Donub-qalmış dumana oxşayan qirov bağ salınmış yamac boyu hündür otları dairəvi şəkildə ağartmışdı. Mən evin lap yanındaki kolun arkasına keçdim. Anam tez-tez iy gəldiyindən gileylənirdi, onun üçün kənd – təmizlik mütəssəməsi idi, ancaq mən bunu ciddi qəbul eləmirdim. Mənim ağlıma görə bütün yer üzü çürüntüdən və tullantıdan ibarət idi.

Məndə mənasız görüntü bas qaldırdı – sanki, məndən axan su çılpaqlaşmış kolun bir-birinə dolaşmış alt tumanı altındakı rütubətdən xarab olmuş yarpaqlara sıçrayırdı və ondan buxar qalxırdı. Ledi küləşti oyan-buyana ataraq öz damından çıxdı, qara burnunu məftil çəpərdən çölə çıxartdı və mənə baxdı.

— Sabahın xeyir, — mədəni şəkildə onunla salamlaşdım. Mən çəpərə yaxınlaşan vaxt o, hündürə tullandı və mən

əlimi soyuq məftildən içəri salıb onu sığalladım, o, şaxtadan bütünlükle yumşalmışdı; bir-iki yerdə küləş qırıqları tükünə yapmışdı. Boynunun tükünü qabartmışdı, başı isə mum kimi hamar idi. Dərisi altında isti, elastiki əzələləri və sümükləri bilinirdi. O, mənim hər toxunmağımı tutaraq başını elə həvəslə bulayırdı ki, barmağımı onun gözüne soxacağımdan qorxurdum, onlar – iki tünd donmuş damcılar – elə köməksiz görünürdülər ki.

– Hə, işlər necədir? – soruşdum. – Yaxşı yatıbsan? Yuxuda dovşan görməyibsən ki? Eşidirsən – *dovşan!*

Onun səsimi eşidəndə vurnuxmağa, fırınmağa, quyruğunu bulamağa və zingildəməyə başlaması elə xoş idi ki.

Mən çömbəltmə oturduğum vaxt soyuq köynəyimin altına soxulmuş və kürəyimə yermişdi. Duran vaxt toxunduğum yerlərdəki məftil kvadratlar qara idi, mənim istiliyim şaxtalı paxırı əritmişdi. Ledi buraxılmış yay kimi yuxarı atıldı. Yerə çökərək pəncəsilə öz yalaq qabını aşındı, mən fikirləşdim ki, su dağıllacaq, ancaq qabdakı buz idi. Hələ mənim ağlım işin nə yerdə olduğunu kəsənəcən bir anlığa elə biliirdim möcüzə görürəm.

İndi ləm, küləksiz hava məni yandırdı və tələsdim. Diş fırçam donmuşdu və astananın dirəyinə bərkidilmiş alüminium çubuğa bitişmişdi. Mən fırçanı qopartdım. Sonra nasosu dörd dəfə vurdum, ancaq su yox idi. Beşinci dəfədə şaxtanın dondurduğu torpağın dərinliyindən qalxan və buxar verən su novda bitib qalmış qonur buzladan şirəm açdı. Paslı zolaq fırçanın da bərk paltarını yuyub apardı, ancaq yenə onu ağızma soxduğum vaxt o, çubuqda olan dördbucaqlı dadsız nabat kimi idi. Cəhəng dişim plombun altında sizildiyirdi. Tükdə qalan məcun əriyirdi və ağızma nanə tamı yayılırdı. Ledi bütün bədəni ilə qırırlaraq və titrəyərək narahat heyranlıqla bu səhnəyə baxındı və mən tüpü-rəndə o, buxar buraxaraq alqışlayırmış kimi hürürdü. Mən fırçanı yerinə qoydum, əyildim və məmnuniyyətlə eşitdim ki, alqış həyətimizin ikiqat pərdəsi arxasında gözdən itdiyim vaxt da kəsmirdi.

İndi saatlar 7.35 və 7.28-i göstərirdi. Mətbəxdə, mis rəngli divarlar arasında istilik dalğaları gəzisirdi və buna görə ləng tərpənirdim, hərçənd saatlar məni tələsdirdi.

– Nə olub, it belə hürür? – anam soruşdu.
– Yaziq donub ölürlər, ona görə də hürür, – dedim. – Çöldə yaman soyuqdur... Onu niyə evə buraxmırınzı?
– Piter, it üçün bundan ziyanlı heç nə yoxdur. – Atam divarın o üzündən dilləndi. – İstidə olmağa adət eləyər. Sonra böyürlərini soyuq alar və bizdə ona qədər olan it kimi gəbərər. Heyvanı təbiətdən ayırməq olmaz. Qulaq as, Hessi, saat neçədir?

– Hansı saatla?
– Mənim saatimla.
– Səkkizin yarısından azca keçib. O birində hələ heç yarısı yoxdur.

– Vaxtdır, oğlum. Getmək lazımdır.

Anam mənə dedi:

– Ye, Piter. – Ona da: – Corc, sənin ucuz qiymətə aldığın bu saat hey irəli qaçı. Babamın saatında isə sizin hələ ehtiyatda beş dəqiqəniz var.

– Ucuz olan vacib deyil. Mağazada, Hessi, belə saatın qiyməti otuz dollardır. “General elektrik” firması. Onda iyirmi dəqiqə qalandı, deməli, gecikmişəm. Oğlan, qəhvəni tez iç. Vaxt gözləmir.

– Sənin qarnında hörümçək olsa da, təəccüblü dərəcədə gümrəhsan, – anam əlavə elədi. Və mənə tərəf çevrildi: – Piter, eşitdin atan nə dedi?

Mən köhnə həyatımızı təsvir eləyən rəsmimdəki qoz ağacının altındaki dar bənövşəyi kölgəni seyr eləyirdim. Mən bu qoz ağacını sevirdim: uşaqlığımda onun quru budağında yelləncək asılırdı, rəsmidə isə budaq zorla görünən və demək olar ki, qara alınmışdı. Mən nazik qara zolağa baxarkən yenidən firçanın boyasını və mənim həyatımız tərzdə dayandırıbildiyim həyatımın o anını yaşadım. Ehtimal ki, uçub gedən anı dayandırmağın məhz bu imkanı məni hələ beş yaşı uşaqqən təsviri səmtə meyilləndirdi. Axi elə bu yaşda biz ilk dəfə dərk eləyirik ki, bütün canlı olanlar nə qədər ki canlıdır – labüd olaraq dəyişirlər, hərəkət eləyirlər, uzaqlaşırlar, sürüşüb çıxır və titrəyərək kərpic yoldakı günəş parıltıları kimi yaşıl talvarın yanında küləkli iyun günü aramsız olaraq dəyişirlər.

– Piter!

Anamın səsindən aydın idi ki, səbri tükənib.

Mən iki qurtuma portağal şirəsini içdim və onu rəhmə gətirməkdən ötrü dedim:

– Yaziq it doyunca su da içə bilmir, qabdakı buzu yaları.

Babam arakəsmənin arxasında tərpəndi və dedi:

– Yadımdadır, Ceyk Bim, Berta Fernes stansiyasının rəisi olmuş o adam deyirdi ki, indi orada sərnişin qatarları dayanmır. Zaman və Olton dəmir yolu, – o belə mühüm tonla deyirdi, – heç kimi gözləmirlər.

– Atacan, zəhmət olmasa, deyin, – atam soruşdu, – heç vaxt ağlınzı gəlməyibmi ki, bəs kimsə zamanı gözləyirmi?

Babam bu mənasız cəfəng suala heç nə cavab vermədi, anamsa mənə qazanda qəhvə üçün qaynar su gəti-rəkən ona köməyə tələsdi:

– Corc, – o dedi, – sən hamını öz axmaqlığından boğaza yiğmaqdansa, gedib maşını işə salsayıdın, yaxşı olardı.

– Hə? – atam dedi. – Yəni mən atamı incitdim? Atacan, xətrinizə dəymək istəmirdim. Sadəcə olaraq, fikirləşdiyimi dedim. Ömrüm boyu eşidirəm ki, vaxt gözləmir və bunun mənasını başa düşə bilmirəm. O nə münasibətlə kimsə gözləməlidir? Kimdən istəyirsiniz soruşun, heç bir köpəkoğlu bunu sizə əməlli-başlı izah eləyə bilməz. Ancaq heç kim vicdanla etiraf da eləməz. Vicdanla deməz ki, bilmir.

– Axi bu o deməkdir ki, – anam başladı və özünü itirib susdu, görünür, mənim hiss elədiklərimi hiss elədi: atamın kiriməyən marağı onu sadə mənasının hikmətindən məhrum elədi: – Bu o deməkdir ki, mümkün olmayana çatmaq olmaz.

– Yox, dayan, – atam yenə özünün hər sözdən yapışmaq adətilə eyni həvəslə dedi: – Mən ruhani ogluyam, mənə etiqad eləməyi öyrədiblər və indiyə kimi inanıram ki, Allah insanı yaratdıqlarının tacı kimi xəlq eləyib. Ancaq əgər belədirse, onda bu nə zamandır belə, niyə o bizdən üstündür?

Anam mətbəxə qayıtdı və əyilib qaynar suyu mənim fincanımı tökdü. Mən təxribatçı görkəmlə hırıldadım: biz tez-tez atama sakitcə güldürük. Ancaq anam mənə baxındı və qazanın ala-bəzək dəstəyindən tutub bir damcı da dağıtmadan qaynar suyu səliqə ilə fincana tökdü. Narın

Maksvell qəhvəsinin tünd-palıdı tozu xırda adacıqlarla qaynar suyun səthinə çıxdı, sonra əridi və su tündləşdi. Anam fincandakı spiral kimi qəhvəyi köpüyü qaşıqla qarışdırıldı.

– Qarğıdalı yarması ye, Piter.

– Yemirəm, – dedim, – həvəsim yoxdur. Həm də qarnım ağrıyır.

Mənimlə birlikdə atama gülmək istəmədiyinə görə ondan intiqam alırdım. Heyif silənirdim ki, mənim atam, anamlı münasibətlərimizdə çoxdan artıq saydığını bu naqolay və kədərli adam həmin səhər anamın fikirlərinə hakim kəsilmişdi.

Atam isə bu arada deyirdi:

– Allah haqqı, Atacan, mən sizin xətrinizə dəymək istəmirdim. Sadəcə olaraq, bu axmaq ifadələr məni o dərəcədə əsəbiləşdirir ki, onları eşidən kimi tavana dırmaşıram. Allah bilir, nə dərəcədə özündən razı səslənir, sadəcə olaraq, hırsım tutur. Kaş bunu keçmişdə qondaran o kəndlilər, yaxud daha hansısa axmaqlar mənə birtəhər izah eləyəyidilər, çox istərdim onları dinləyim.

– Corc, axı bunu sən özün birinci xatırladin, – anam dedi.

Atam söhbəti kəsdi.

– Yaxşı, saat neçədir?

Süd çox soyuq idi, qəhvə isə həddən artıq isti. Mən birinci qurtumdan dodaqlarımı yandırdım; bundan sonra qarğıdalı yarmasının bu soyuq doğramacı mənə ürək-bulandırıcı görünürdü. Və qarnım, sanki, yalanımı təsdiq kimi, doğrudan da, ağrıyırdı; dəqiqədə bir sancı tuturdu.

– Mən hazırlam! – qışqırdım. – Hazırıam, hazırlam!

İndi mən də atam kimi görünməyən kütlə qarşısında oynayırdım, bircə onun tamaşaçıları uzaqda idilər, belə ki, o, səsini qışqırıq qədər qaldırmalı olurdu, mənim tamaşaçılarım isə yaxınlıqda, lap səhnənin yanında idilər. *Oğlan məzəli qaydada qarnını tutub soldan səhnəni keçib-gedir.* Mən gödəkcəm və kitabları götürmək üçün yemək otağına getdim. Sadiq cod gödəkcəm qapıdan asılmışdı. Atam arxası alovun guruldayıb oynadığı buxariya tərəf yelləncəkdə oturmuşdu. O, əslində əyninə balaca olan və dizinə zorla çatan, xeyriyyə satışından alıb evə sürüdüyü geyilmiş müxtəlif düyməli dama-dama paltoda idi. Başında

məktəbdə, zirzibil yesiyindən tapdığı biabırçı göy toxunma papaq vardi. Atam onu qulaqlarınançan çəkən vaxt hərdən jurnal karikaturalarındakı sadəlövh'lərə oxşayırıldı. O, bu papağı bu yaxınlarda geyməyə başlamışdı, mən heç cür başa düşə bilmirdim bu onun nəyinə lazımdır. Onun saçı hələ six idi, təzəcə dən düşmüşdü. Başa düş, axı o, mənimcün heç vaxt dəyişmirdi. Həm də əslində də yaşından cavan görünürdü. Mən tərifə meyil eləyən vaxt sifəti vaxtından tez böyüyən dələduz küçə avarası sifəti kimi idi. O, ucqar Passeyik şəhərciyində böyümüşdü. Sifəti – bütün bu qabarıqlar, dayaz, rəngsiz qırışlar – mənə zərif və bununla birlidə sərt, müdrik və sadəlövh görünürdü; ona indiyə kimi aşağıdan-yuxarı baxırdım, əvvəllər isə təsəvvürümdə boyu, az qala, göyə çatan adam idi. Kərpic döşənmiş yolda Olincerdəki evimizin həyatında yaşıl talvarın yanında onun ayaqları altında dayandığım vaxt mənə elə gəlirdi ki, onun başı şabalıd ağacının təpəsi ilə bərabərdir və əmin idim ki, necə ki, o yanımıdadır, mənə zaval yoxdur.

– Dərsliklərin pəncərənin altındadır, – atam dedi. – Yedin?

Mən çımxırdım:

– Sən ki özün məni hey qovursan – *tez ol, tez ol.*

Dərsliklərimi götürdüm. Latın dili göy, sürtülmüş, zorla davam gətirən cilddədir. Bəzəkli qırmızı cəbr kitabı qət təzədir; mən səhifələri çevirəndə vərəqdən təzə, bakıra qoxu gəlirdi. Və didilib-sürtülmüş qalın, boz üzütlü təbiət-şünaslıq – bu fənni atam keçirdi. Üz qabığında dinozavr, ulduza oxşayan atom və mikroskop üçbucaq halda sıxışdırılmışdı. Belində və yarıqlarında iri göy hərfərlə FİDO yazılımışdı. Bu iri mürəkkəb yazısı unudulmuş qədim səcdəgah kimi təsirli və zavallı görünürdü. O vaxtlar Fido Hornbeker məşhur futbolçu idi. Mən hələ də bilmirdim ki, üz qabığının iç tərəfində adımın üstündə soyadları yazılmış qızlardan hansı ona vurulmuşdu. Bu dərslik beş il ərzində birinci dəfə idi ki, oğlana düşmüştü. Mənim ad, soyadım-dan başqa orada dördü də vardi:

Meri Heffner
İvlin Meyz Körpə
Rea Furstveybler
Fillis L. Herhart

Və onlar hamısı mənim təsəvvürümde sabitləşməyən xətlə bir nimfa kimi birləşmişdi. Bəlkə, onlar hamısı Fidoya vurulublarmış?

- Çox yeyərsən – çox yaşayarsan, – babam dedi.
- Uşaq tamam mənə çəkib, atacaq, – atam dedi.
- Mənim də həmişə yeməyə vaxtim çatmırıdı. Hey “Haydi, tez masanın dalından rədd ol!” sözlərini eşidirdim. Yoxsuluq dəhşətdir.

Babam əsəbi halda yumruqlarını açıb-yumurdu, onun ayaqları düyməli hündürdən çəkmələrdə narahat halda tərpənirdi. O, atamla daban-dabana zidd adam idi və bütün qocalar kimi elə bilirdi ki, əgər ona qulaq assalar, sualların hamısına cavab verər və bütün müşkülləri həll eləyərlər.

- Məncə, don Appletonun yanına getmək lazımdır,
- o elə ehtiyatla öskürərək dedi ki, sanki, bəlgəmi papiro kağızından da nazikdir. – Mən onun atasını tanıyrıdım. Appletonlar bu vilayətdə, az qala, ilk sakinlər olublar.
- O, pəncərədən düşən ağappaq qış günəşinin altında oturmuşdu və çatırdayan buxarının yanında tünd qaranlıq kütləsi görünən dəyirmibaş atamın yanında hansısa ali məxluqa oxşayırdı.

Atam qalxdı.

- Mən onun yanına gələndə bu lovğa ancaq özündən danışır.

Mətbəxdə çaxnaşma qalxdı. Qapı cirildadı və çırpıldı; taxta döşəməni səbirsiz caynaqlar cırmaqladı. İt yemek otağına soxuldu. O, xalçanın kənarında qətiyyətsizliklə, sanki, sevincdən boğulurmuş kimi lap döşəməyə qədər əyildi. İt pəncəsilə nənəmin hələ sağlığında bu xalçanın bizim Olincerdəki evimizdə salındığı vaxt adlandırdığı kimi “siçan”ı nə qədər çırpılsa da, bənövşəyi yunu həmişə çırpıla bilən bozarmış qırmızı xalçanı cırmaqlayaraq, sanki, yerindəcə üzürdü. Ledi şad xəber kimi heyranlığın yumşaq axını ilə onu evə buraxdıqlarından xoşbəxt halda irəli soxuldu və ondan keçən həftə gəmirdiyi skunsun iyi gəldi. O, özünə allah axtarırdı, az qala, özünü atamın ayaqları altına atacaqdı, ancaq mənim ayaqlarımın yanında qıvrıldı, divanın üstünə sıçradı, minnətdarlıq qıcolmasında baba-mın sıfətini yalamağa başladı.

Babamın başı ömrü boyu itlərdən az şey çəkməmişdi və onlardan qorxurdu.

– Rədd ol, *rə-d-d-d-o-o-l-!!* – qaşqabağını töküb geri dönərək və qəşəng quru əllərini Ledinin sinəsinə dayaya-raq qışqirdi. Onun boğazdan gələn səsində nəsə qorxudu-cu qüvvə vardı, sanki, bu səs bizlərdən heç kimə məlum olmayan hansıa qorxunc zülmət qaranlıqdan gəldi.

İt coşqunluqla ağzını onun qulağına toxundurdu və quyruğunu elə vurdı ki, jurnallar döşəməyə səpələndi. Hər şey hərəkətə gəldi, atam köməyə gəldi, ancaq özünü divana çatdırınanacan, babam özü qalxdı. Və üçümüz də ayağı-mızın altında vurnuxan itlə birlikdə mətbəxə soxulduq.

Anam, yəqin, elə bildi ki, onun üstünə cəza dəstəsi gəlir, qışqırı:

– O elə yalvarıcı səslə hüründü ki, mən də içəri buraxdım!

Mənə elə gəldi ki, o, az qala, ağlayır və təəccübləndim. Ancaq özümü elə aparırdım ki, guya, itə yazığım gəlir. Hət-ta artıq onun hürməsini də eşitmirdim. Anamın boynunda qırmızı ləkələr göründü, başa düşdüm ki, o inciyib. Mən birdən havaya çıxmaq istədim; anam bu tünlüyə elə göz-qamaşdırıcı gərginlik gətirmişdi ki, sanki, məni hər tərəf-dən nazik pərdəyə bükmişdülər. Demək olar ki, heç vaxt onun nədən hirsəndiyini bilmirdim; anamın ovqatı hava kimi dəyişirdi. Doğrudanmı, atamın babamla səfəh höcət-ləşmələri ona belə toxunurdu? Ya, bəlkə, belə kobudcası-na gecikdiyimə görə mən günahkaram? İstəməzdəm anam mənə hirsənsin, cod gödəkcəmdə masa arxasında otur-dum və yenə qəhvədən bir-iki qurtum aldım. Qəhvə hələ də qaynar idi. Elə birinci qurtumdan dodağımı yandırdım və artıq dad hiss eləmədim.

– Lənətə gələsən, – atam dedi, – artıq on dəqiqə qalıb. Əgər bu dəqiqə yola düşməsək, məni işdən çıxaracaqlar.

– Sənin saatında belədir, Corc, – anam dedi. Hə, bir halda ki o, mənim tərəfimi saxladı, deməli, mənim burada təqsirim yoxdur. – Bizimki ilə hələ on yeddi dəqiqən var.

– Sizinki səhvdir, – atam dedi. – Zimmerman isə bəha-nə axtarır ki, bir şeydən yapışsın.

– Getdik, getdik, – mən dilləndim və qalxdım.

Məktəbdə birinci zəngi səkkiz iyirmidə vururdular. Olincerə kimi iyirmi dəqiqəlik yol idi. Keçən vaxtin məni

get-gedə necə daha möhkəm sıxdığını hiss eləyirdim. Boş qarnımın divarları, sanki, bir-birinə yapışmışdı.

Babam soyuducuya yanaşdı və oradan gözəl qablaşdırında olan bir kömbə Meyer çörəyi götürdü. Diqqəti cəlb eləməmək cəhdini elə açıq-ashkar göstərirdi ki, hamımız qeyri-ixtiyari olaraq ona baxdıq. O, sellofani açdı, bir dilim ağ çörək kəsdi, onu ikiqat elədi və bütöv halda ağızına basdı. Onun ağızı, sadəcə olaraq, təəccüblü tərzdə uzanıb genişlənirdi; kül rəngli bığları altında dibsiz uçurum açılırdı və çörəyi udurdu. Onun bunu elədiyi adamyeyən soyuqqanlılığı həmişə anamı əsəbiləşdirirdi.

– Ata, – anam dedi, – yəni onlar gedənə kimi özünü saxlamaq və çörəyi parçalamamaq olmaz?

Mən axırıncı dəfə isti qəhvəni qurtulmadım və qapıya çıxdım. Hamımız qapı ilə saatların çıqqıldıqları divar, soyuducu və əlüzyuyan arasındaki linoleumun balaca kvadrati üstündə ayağımızın birini götürüb o birini qoyurdıq. Tərpənməyə belə yer yox idi. Anam bu vaxt babamın böyründəki plitəyə tərəf sıxılmışdı. Babamsa bütünlükə büzüşmüşdü, elə bilirdin onun qaranlıq görkəmi soyuducunun qapısına mixlanıb. Atam bizim başımız üzərində tərpənməz dayanmışdı və başımızın üstündən görünməyən publika qarşısında deklamasıya deyirdi:

– Getdik sallaqxanaya. Lənətə gəlmış uşaqlar, onların nifrəti mənim bağırsaqlarımnda qərar tutub.

– Bax, o günlərlə belə donquldanır və mənə elə gəlməyə başlayır ki, başımda siçovul var, – anam incik halda dilləndi, onun alnında, tüklərinin dibində tünd-qırımızı zolaq əmələ gəldi. Anam babamın yanından uzanıb soyuq toast və bananı qoltuğuma soxdu. Mən onları götürməkdən ötrü qoltuğumdakı dərslikləri daha bərk sıxmalı oldum. – Mənim zavallı yariacım, – dedi, – mənim yeganə xəzinəm.

– Getdik nifrət fabrikinə! – atam mənə qışqırdı.

Anam razı qalsın deyə ləngidim və tostdan bir dişləm qopartdım.

– Mən isə əgər bir adama nifrət eləyirəmsə, – anam, atam əyilib dodaqlarını onun yanaqlarına toxundurduğu vaxt mənəmi, tavanamı müraciətlə dedi – atam onu tez-tez öpmürdü – bunlar seksə nifrət eləyənlərdir.

Soyuducuya tərəf sıxılmış babam əllərini göyə qaldırdı və dolu ağızla dilləndi:

– Allah, özün kömək ol.

O, bu sözləri demək fürsətini axşamlar “taxta dağ” a çıxarkən bizi həmişə “şirin yuxular” arzuladığı sayaq əldən vermədi. Əlləri xeyir-dua razılığı ilə göyə qalxdı, eyni zaman da elə bilirdin əsir düşür və xirdaca mələkləri azadlığa buraxır. Əllərini hər şeydən yaxşı tanıyırdım, çünkü ailədə yeganə mənim gözlərim gənc idi və kolluqların alaq edilməsindən sonra onun ovcunun quru, zərif, çıl-çıl dərisində batıb-qalan çəhraylı tikanları anamın pinseti ilə çıxarmalı idim.

– Sağ ol, atacan, bu bizə lazım olacaq, – atam qırıq-qırıq və hədələyici səslə taqqıldıyan qapını açaraq dedi. O heç vaxt qapının dəstəyini axıra kimi burmurdu və siyirmə rəzə hər dəfə çərçivədəki yan taxtaya ilişirdi. – Əlbəttə, mənim başım itib, – o, saatına baxdı.

Mən onun dalınca çıxarkən anam yanağını yanağıma sıxdım.

– Öz evimdə *nifrat elədiyim* bircə şey – ucuz qiymətə alınmış qırmızı saatdır, – atamın dalınca dedi.

Atam artıq evin tiniñə tərəf dönmüşdü, mən isə artır-maya çıxıb boylandım, ancaq boylanmasımdım, yaxşı olardı. Ağızimdakı tost tikəsi duzlu oldu. Anam bu sözləri atamın dalınca qışqırarkən artıq özünü saxlaya bilmədi, divar tərəfə yeridi, pəncərə şüşəsinin arxasında sakitlik idi, saatı mismardan çıxartdı, qolaylandı, elə bil, onu döşəməyə çırpmaq istəyirdi və birdən ipini döşəmə ilə çəkərək onu uşaq kimi sinəsinə sıxdı, onun yanaqları nəmli halda parıldadı. Baxışları mənimlə rastlaşan vaxt gözləri köməksiz halda bərəldi. O, cavan vaxtı qəşəng olub, gözləri qətiyyən qocalmamışdı. Adama elə gəlirdi ki, o hər gün dən-dən öz ağır həyatına təəccübənir. Arxasında isə rezin kimi dərtilmiş atası ağızı ilə yemək çeynəyir və ayaqlarını tappildadaraq öz yerinə süründü. Mən anamı sakitləşdir-mək, yaxud güldürməkdən ötrü ona göz vurmaq istəyirdim, ancaq sifətim qorxudan donub-qaldı. Ona görə və onun qarşısında qorxduğumdan.

Bununla belə, mənim əzizim, bir-birimizə əzab versək də, düşünmə ki, biz birlikdə pis yaşamışıq. Yox, yaxşı yaşamışıq. Bizim ayaqlarımız altında cingiltili metaforala-

rın möhkəm əsası vardı. Yadımdadır, hələ Olincerdə olarkən lap balaca vaxtı nənəmiz can verəkən zəif səslə necə: "Birdən şeytan balalarının yanına düşərəm?" – deməsini eşitmışdım. Onda nənəm bir qurtum şərab içmiş və səhərəyaxın ölmüşdü. Hə, Allah bizi tək qoymadı.

Atam sumbata kağızının bir parçasına oxşayan gölməçənin içindən keçib-gedirdi. Mən onun dalınca addımlayırdım. Yayda köstəbəklərin qazdıqları çəmənlik bəzi yerlərdə xırdaca təpələrlə örtülmüşdü. Günəşin bütünlükə işıqlandırıldığı anbarın divarı ləkəli hündür beşguşə kimi gözə dəyirdi.

– Az qalmışdı anam saatı yerə cirpsin, – mən atama çatıb dedim. Onu utandırmaq istəyirdim.

– Bu gün onu hansı milçək sancıb, – o dedi. – Sənən anan iliyinəcən qadındır, Piter. Mən işgüzar adam olsayıdım, cavan vaxtı onu səhnədə vodevillərdə oynamağa düzəldərdim.

– Anam elə bilir sən babamı cinləndirirsən.

– Hə? Nə danışırsan? Mən Kramer Ataya heyranam. Ömrüm boyu ondan yaxşı adamlı rastlaşmamışam. Qocanı çox sevirəm.

Yanaqlarımızı yandıran buz kimi göyümtül hava, sanki, sözləri rəndələyirdi. Bizim otuz altıncı ilin buraxılışı olan dördqapılı qara "büyük"imiz sarayın yanında, yamacın ətəyində dayanmışdı. Əvvəllər onun qabağında qəşəng, sıq barmaqlıq vardi və atam gözlənilmədən – onun üçün, ümumiyyətlə, əşyalının heç bir əhəmiyyəti olmurdu – onun nazik xromlu zolaqları ilə uşaq kimi fəxr eləyirdi, ancaq keçən payızda Rey Deyfendorfun cindir "şevrole"si məktəbin yanında batmışdı, atam özünün adı xristian fədakarlığı ilə onu itələməyə çağrıldı, onlar sürəti xeyli artırdıqları vaxt Deyfendorf axmaqlığından birdən əyləci basdı və bizim barmaqlıq onun bamperinə dəyib əzildi. Mən bu hadisədə orada olmamışam. Deyfendorf sonra mənə gülməkdən boğula-boğula dedi ki, atam kabinetdən necə sıçrayıb düşüb və "Bəlkə, onu qaynaq eləmək olar, bəlkə, Hammel onu qaynaq eləyər" mızıldanaraq metalın qırıntılarını yığmağa başlayıb. Tikə-tikə olmuş bu barmaqlığı ha. Deyfendorf elə məzəli danışındı ki, mən özümü gülməkdən saxlaya bilmirdim.

Parıldayan qırıqlar indiyə kimi baqaj yerində idi, avtomobilimiz isə çopur-çopur olmuşdu. O uzun, ağır idi. Mühərrikin təmir olunmaq vaxtı idi. Və bundan başqa, akkumulyator dəyişilməli idi. Biz atamla oturmuşduq; o, podsosu çekdi, yandırıcını işə saldı və başını yana əyib starterin donmuş mühərriki necə firlatdığını qulaq asmağa başladı. Qabaq şüşəni qirov basmışdı və maşının içi qaranlıq idi. Adama elə gəlirdi ki, mühərrik ölüb və daha dirilməyəcək. Biz elə gərginliklə qulaq asırdıq ki, yəqin, ikimiz də orada, sırlı qara dərinlikdə qara valın var gücü ilə zora düşdüyüni, boş-boşuna firlandığını və taqətdən düşüb olduğunu təsəvvür etdiyirdik. Qiğılçımdan əsər-əlamət yox idi. Gözlərimi yumdum, sürətlə dua oxudum və atamın:

– Hə, oğlan, işlər finqdır, – dediyini eşitdim.

O, maşından çıxdı və dırnaqları ilə qirovu qaşıyaraq şüşənin bir parçasını təmizlədi. Mən də çıxdım və biz iki tərəfdən yapışış maşını itələdik. Bir... iki... Və nəhayət, üç – sonuncu ümidsiz cəhd.

Təkərlər yüngül xışılıtı ilə donmuş torpaqdan qopdu. Maşın irəli gedib yavaş-yavaş geri sürüdü. İkimiz də irəli atıldıq, qapıları çırpıldıq və maşın sürət götürərək anbarı dolanıb dik yuxarı, dağa tərəf gedən yolla şütdü. Çinqıl, təkərin altında sinan buz parçaları kimi çartıldıyırı. Maşın enişin ən sərt hissəsini keçdi, təkan götürdü, atam ilişməni buraxdı, ban silkələndi, mühərrik öskürdü, işə düşdü, işə düşdü və biz cəhrayı yolla, solğun yaşıl çəmənliklə, hamar, buxar qalxan şumlanmış tarla arasındaki düz yolla getdik. Bu yolla o qədər gec-gec gedirdilər ki, ortasında ot bitmişdi. Atamın gərginliklə bir-birinə sıxlılmış dodaqları azca yumşalmışdı. O hey qazı artırdı ki, acgöz mühərrik doysun. İndi artıq mühərriki heç cür sönməyə qoymaq olmazdı – hamar yerdə o, işə düşməzdi. Atam podsosu yarıyacan çekdi. Mühərrik daha yuxarı notda guruldadi. Qabaq şüşəni örtən buz adacıqlarının şəffaf kənarlarından yolu görə bilirdim, biz öz torpağımızın sərhədini keçirdik. Çəmənliyin axırı yoxuş idi. Bizim qara avtomobil igidliklə qısa dik yamacə atıldı, onu uddu və daşlarla birlikdə xeyli geriyə tübürdü. Sağdan Saylas Şelkopfun tərpanməyən qırmızı bayraqı ilə bizi salamlayan poçt qutusu görünüb yox oldu. Torpağımız geridə qaldı. Mən dönüb baxdım: evimiz

– vadinin o biri tərəfindəki balaca tikililər yiğini – uzaqda sürətlə əriyirdi. Anbar və toyuq damı çəhrayı rəngdə idi. Mənzilimizin mala çəkilmiş kubu, sanki, ayrırlarkən sonuncu yuxulu nəfəsini – meşənin qırmızı fonunda mavi tüstü burumu buraxdı. Yol yenidən üzüaşağı getdi, fermamız gözdən itdi və artıq mənə elə gəlirdi ki, yol bizim ardımızca baxır. Şelkopfda nohur vardi, eynilə köhnə royalın diləri rəngində olan ördəklər buzun üstü ilə yeriyirdilər. Sol tərəfdə Cess Fleqlerin hündür ağ inək tövləsi, elə bil, bizə bir çəngə küləş atdı. Sakitcə nəfəs alan inəyin sıfətində dəyirmi qəhvəyi göz görünüb yox oldu.

Yolumuzun yüz iyirmi ikinci şoseyə çıxdığı yerdə çox asanlıqla batıb qala biləcəyimiz çətin yoxuş başlanırdı. Burada, sanki, sığırçınlar küçəsi kimi poçt qutuları düzülmüşdü, onların arxasında güllələrdən dəlmə-deşik olmuş “stop” işarəsi dirəyi və alma ağacı gözə dəyirdi. Atam əmin idi ki, şosedə maşın yoxdur və sürət götürərək əyləci basmadan korlanıb xarab olmuş torpaq xəndəyi keçdi. İndi bərk şosedə artıq heç nədən qorxmaq lazım deyildi. Atam ikinci sürəti qoşdu, fırlanmanı artırıdı, üçüncüyə keçdi və “byük”imiz cəld irəli götürüldü. Olincerə kimi on bir milə yaxın yol qalmışdı. Bundan sonra yol dikdir idi. Mən tostun yarısını ötürmüştüm. Soyuq qırıntılar dərsliklərimin və dizimin üstünə tökülmüşdü. Mən bananın qabığını soydum və həvəsim-filanım olmadan, sadəcə, ananın xətri-nə yedim, sonra isə şüşəni aşağı saldım və qabığı tostun qalanı ilə birlikdə qaçıb uzaqlaşan yola atdım.

Dairəvi, kvadrat və səkkizguşə reklamların hər biri xəndəkdən özü haqqında qışqırındı. Köhnə saraylardan birində bütün divar boyu yazılmış: “PONİ ÇEYNƏNƏN TÜTÜNÜ” məlumatı vardi. Yayda, Emişin kaporlu və qara şlyapalı muzdlu fəhlərinin bütün ailəliklə pomidor yiğdiqları, iti burunlu qırmızı traktorlardakı enlikürək sağlam kişilərin isə arpa dənizində üzdükləri indi çılpaqlaşmış çöllər Allaha yalvarırdılar ki, onların kədərli çılpaqlıqlarını qarla örtsün. İki nasoslu, sərirləşdirici içkilərin cirilmiş reklamına bürünmiş lövhələrdə qanadlı xallı at olan yanacaqdoldurma stansiyası döngədən bizim qabağımızca ayaqlarını sürüyürdü, güzgüdən qəribə tərzdə bütüşərək geri çəkilir və əks olunurdu, təkandan əlcəkli yesiyin qapağı

cingildədi. Biz Fayrtaundan keçib-getdik. Bu qəsəbədə bir vaxtlar tavadaşından tikilmiş cəmi dörd ev vardi; əvvəllər burada yerli zadəganlar yaşayırdılar. Evlərin birində düz yarım əsr “Onuncu mil” mehmanxanası yerləşmişdi və onun həyatında hələ at bağlanan yer qalmışdı. Pəncərələr taxtalanmışdı. Bunun dalınca daha sonraların tikintiləri gəlirdi: pivələrin yesiklərlə satıldığı şlakblok dükanları; hündür bünövrə üzərində adam yaşasa da, ancaq həyatı olmayan yeganə iki təzə ev; tək-tənha ovçu daxması, orada şənbə və bazar günləri kişilər dəstə ilə, bəzən qadınlarla gəlirdilər və pəncərələrdə işq yanındı; müharibədən əvvəl tikilmiş bir neçə şəhərtipli, üstü şifer çardaqlı hündür ev – babam deyirdi ki, onlar acıdan ölən, qeyri-qanuni doğulmuş uşaqlarla ağızınacan dolu idi. Biz Fayrtaun məktəbinə qarşı sürünən çəhrayı rəngli məktəb avtobusu ilə rastlaşdıq. Mən yaşayış yerinə görə orada oxumalıydım, ancaq bundan canım qurtarmışdım, çünkü atam Olincer məktəbində dərs deyirdi. Bizim dairənin uşaqları məndə qorxu hissi yaradırdılar. Bir dəfə anam məni kənd təsərrüfatı həvəskarları klubunda çıxış eləməyə məcbur elədi. Həmkublarımın çəp, qiyılmış gözləri və hamar qarabuğdayı dəriləri vardi. Bəziləri küt və sadəlövh, digərləri – başına iş gelmiş, üzü üzər görmüş idi, ancaq onlar hamısı mənə, yüksək mədəniyyət haqqında düşünən adama eyni dərəcədə vəhşi kimi görünürdülər. Biz kilsənin zirzəmisində toplaşdıq, orada bütün saatı əlləşdik və mən heyvan xəstəliyi, qarğıdalı ziyanvericiləri haqqında diapozitivlərə doyunca baxıb hiss elədim ki, bu darlıqda boğuluram, şaxtalı hava ya baş vurdum və evə kimi zorla üzdüm, evdə Vermeyerin reproduksiyası albomuna, az qala, batan adamin xilaskar sahilə sıxıldığı kimi sıxıldım.

Sağdan qəbiristanlıq göründü; nazik lövhəciyə oxşar qəbir plitələri yamacın üzərində əyri-üyrü şəkildə gözə dəyirdi. Sonra ağacların üstündə Fayrtaun lüteran kilsəsinin bir anlığa öz təptəzə xaçını gün işığına daldıran möhkəm kilsə zəngi tikilisi baş qaldırdı. Bu kilsəni haçansı babam tikmişdi – əl arabasında iri daşlar daşıyır, ensiz taxta döşəmənin taxtalarının bu arabanın ağırlığı altında necə əyildiyini tez-tez barmaqlarını qəşəngcə tərpədərək göstərərdi.

Biz Fayr-hilldən – iki yamacın birincisindən Olincerə və Oltona gedən yolda daha az meyilli və uzun yamaca enməyə başladıq.

Təxminən, yarıyolda aşağıda ağaclar seyrəkləşirdi və gözəl mənzərə açılırdı. Qarşında, sanki, Durerin tablosundakı arxa plan kimi kiçik vadı açıldı. Onun üzərində aqalıq eləyən, kom-kom dağ döşü ilə dikdirdə, aralarında kürən qoyunlar kimi sal daşların səpələndiyi boz hasarla cizgi-lənmiş balaca ev vardı, elə bil, o, öz-özlüyündə torpaqda bitmişdi, evin üstündə isə yonulmamış daşlardan bir cərgə hörülmüş və yenicə ağıardılmış boru qalxırdı. Və gözqə-masdırıcı ağ yasti divarla birlikdə bu yamaçlı yerə aid olan iri, qabarlı borudan lap nazik şırnaqla evin içində adam yaşadığını göstərən tüstü qalxırdı.

Atam podsosu tamam çəkdi. Temperatur göstəricisinin əqrəbi, sanki, sol xətlə bitişmişdi; soba heç bir həyat əlaməti göstərmirdi. Atamın əli maşın idarə eləyə-eləyə həyəcanlı sürətlə metaldan və bərk rezindən ayrıldı.

– Əlcəklərin hanı? – mən soruşdum.

– Deyəsən, arxa oturacaqdadır.

Dönüb baxdım; əlcəklər, mənim Milad hədiyyəm, qırış-qırış olmuş dəri ovcu yuxarı halda vilayətin əzilmiş xəritəsi ilə, dolasıq düşmüş qoşqu burazı arasında qalmışdı. Mən onlara görə düz doqquz dollar vermişdim, bədii-incəsənət məktəbində təhsil almaq üçün kənd təsərrüfatı klubunun programı üzrə moruq yetişdiriyim və giləmeyvə satdığım vaxt yiğmağa macal tapdığımın hamısını qoymuşdum. Mən bu əlcəyə pulu elə sərf elədim ki, anam üçün kitaba, babamın isə təzə burun dəsmalına zorla pul topladım; çox istəyirdim ki, atam məktəb yoldaşlarının ataları kimi yaxşı geyinsin və özünə fikir versin. Əlcək onun əlinə yaxşı oldu. O, birinci gün geydi, sonra özü ilə qabaq oturacaqda gəzdirirdi, bir dəfə isə üçümüz də qabaqda oturduğumuz vaxt arxa oturacağa tulladı.

– Onları niyə geymirsən? – soruşdum.

Mən, demək olar ki, həmişə onunla ittihadçı tonunda danışirdim.

– Gözəl əlcəkdir, – dedi, – həddindən artıq yaxşıdır, Piter. Mənim dəridən başım çıxır. Yəqin, ona xeyli pul verib-sən.

– Sən deyən elə də çox yox. Ancaq məgər əllərin donmur?

– Hə, yaman soyuqdur. Şaxta baba bizdən bərk-bərk yapışib.

– Yaxşı, onda niyə əlcəyi geymirsən?

Atamın profili geri qaçan ala-bula yolun fonunda aydın görünürdü. Atam öz bildiyini düşünərək dedi:

– Mənə uşaq vaxtı kimsə belə əlcək bağışlasaydı, ağlayardım; düz sözümdür.

Bu sözlər ürəyimdə daş kimi asılıb qaldı, mən isə bunsuz da obaşdandan qulaq verdiyim söhbətdən sarsılmışdım. Onda mən yalnız bir şeyi başa düşmürdüm: onun içərisində nəsə azar var, indi isə nəyə görəsə ağlıma gəldi ki, yəqin, məhz buna görə də əlcəyimi geymir və mən hökmən məsələnin nə yerdə olduğunu öyrənib bilmək istəyirdim; ancaq bununla belə başa düşürdüm ki, hətta anamın xətrinə belə olsa da, tamamilə dəyişmək və nöqsandan təmizlənməyə həddən artıq böyük və qocadır. Mən ona bir az da yaxınlaşdım və onun sükanı sixan əllərində dərisinin kənardan necə ağardığını gördüm. Əlləri qırış-qırış idi, elə bil, çat bağlamışdı, saçları şaxta vurmuş ot kimi qaralırdı. Arxa tərəfdən onları qəhvəyi tutqun ziyil bürümüşdü.

– Yəqin ki, sükan buz kimi soyuqdur? – soruştum. Və səsim eynilə anamın: “Bunu hiss eləmək olmaz” dediyi vaxtdakı səsi kimi idi.

– Düzünü desəm, Piter, dışım elə ağrıyrı ki, o heç yadıma düşmür.

Bu məni təəccübəndirdi və sevindirdi; o, əvvəllər dışından şikayət eləməmişdi, bəlkə, məsələ də elə bundadır. Mən soruştum:

– Hansı dişin?

– Əng dışım.

O, ağızını marçıldırdı; üzünü qırxanda kəsdiyi yanağı qırışdı. Qurumuş qan qapqara idi.

– Onu müalicə eləmək lazımdır, vəssalam, şüd tamam.

– Heç bilmirəm ağrıyan dəqiq hansıdır. Bəlkə də, hamısı birdəndir. Hamısını çəkmək və süni diş qoymaq lazımdır. Dişi çəkib elə o günü də protez qoyan bu Olton gönsoylanlarının yanına getmək lazımdır. Protezi lap dişin ətinə keçirirlər.

- Ciddi sözündür?
- Yox bir. Axi onlar sadistdirlər, Piter. Ağıldıñkəm sadistdirlər.
- Ola bilməz, – dedim.

Hələ ki yamacdan enirdik, soba əridi və indi işləməyə başladı; paslı borularda isinmiş çirkli hava ayaqlarımı üfürürdü. Hər səhər buna, xilas olmuş kimi sevinirdim. Yaxınlaşan rahatlığı qabaqcadan duyaraq radionu açdım. Termometrdəki kimi ensiz şkala solğun bənövşəyi rənglə işıqlandı. Lampalar qızan vaxt xırıltı və qırıq-qırıq gecə səsləri aydın mavi səhərdə oxumağa başladı. Başımın tükləri tərpəndi, kürəyimdən vicvicə keçdi, zəncilər və cənubdakı muzdlular belə oxuyurlar – səslər, sanki, qoparaq, düşüb-yixılaraq, zilə çıxaraq melodiya ilə çətinliklə birləşir və yamacın bu intəhasızlığında vətənim gözlərimin önündə görünür. Bütün Amerika mahnıda idi; göylərə ucalan şam ağacları, pambıq okeanları, Qərbin kabus səslərilə dolu ucsuz-bucaqsız küləkli çölləri – məhəbbətdən həzin, qaynar, sahilsiz çölləri “byük”in kif basmış kabinəsini doldurdu. Reklam verilişi gülünc və gizli şəkildə mənə layla çalır, həmişə olmayı arzuladığım şəhər barədə piçıldayırdı. Sonra isə mahnı, sanki, təkər tiqqiltisi kimi müğənnini avara adam kimi hey irəli getməyə səsləyirdi. Mahnı atamlı məni də tutdu və biz də, onun kimi qaçılmaz halda başibələli ölkəmizin dağlarından və düzənlərindən ötüb-keçdi; bərk şaxtaya baxmayaraq bizi isti idi. O vaxtlar radio məni gələcəyə aparırdı və mən qüdrətli olurdum; şkaf mənim paltarlarımla ağızınacan dolu olurdu, dərim hamar və süd kimi ağ, mən süd kimi ağ var-dövlət və şöhrət arealında Vermeyer kimi ilahi dərəcədə sakit tablolar çekirəm. Bilirdim ki, bu Vermeyer tanınmayan və yoxsul olub, ancaq onunla təskinlik tapırdım ki, geridə qalmış zamanda yaşıyib. Mənim zamanım isə geridə deyil, bu barədə jurnalarda oxumuşdum. Doğrudur, bütün Olton dairəsində Vermeyer haqqında, yəqin ki, yalnız anamlı mənim məlumatım vardi; ancaq, əlbəttə, böyük şəhərlərdə onu minlərlə adam tanıyor və onlar hamısı varlıdırlar. Məni vazalar və cilalanmış mebellər əhatə eləyib. Tarım süfrədə üstündə işiq düşmüş puantilistin tablosundakı kimi bütünlükə şəkər qıqlıcmırları içərisində olan çörək var. Balkonun

barmaqlıqlarından o yanda milyonlarla pəncərəsində işiq-lar sayışan əbədi günəş şəhəri Nyu-York ucalır. Ağ divarlı otaqda meh dolaşır, ondan gips və qərənfil qoxusu gəlir. Qapıda hamar panelin üstündə güzgündəki kimi əks olunan bir qadın dayanıb mənə baxır; onun alt dodağı Haaqa qale-reyasında olan şəkildəki göy çalmalı qızdakı kimi doludur və azca şışdir. Mahnının sürətli firça ilə qarşısında cizmaqara elədiyi bütün bu görüntülərin içərisində yalnız bir boş yer vardı – mənim gözəl, sərbəst və təkrarsız şəkildə çək-diym şəkil. Mən öz əsərimi görə bilmirdim; ancaq onun formasız şəfəqi, sanki, quyuğunda atamı arxamca bizim nəgməkar ölkəmizin intizar dolu məkanı içərisindən apar-dığım kometanın nüvəsi kimi hər şeyin mərkəzində idi.

Fayrıtaundan böyük olmayan “Yeddinci mil” qəlyan-altısı ilə Potteycerin şlakoblok mağarası ətrafında sıxlışmış Qaliley şəhərciyinin arxasında pişik kimi qulaqlarını qışan yol dübbədüz uzanıb gedirdi – atam həmişə burada maşını qovurdu. Peyini konveyerin çıxardığı nümunəvi tövləyə malik “Üç yarpaq” süd fermasının arxasında yol ovulub tökülen qırmızı torpağın iki hündür divarı arasına soxulurdu. Burada, bir yiğin daşın yanında hansısa adam yolüstü maşın gözləyirdi. Onun silueti gil yarganın fonunda aydınca görünürdü və biz yoxusu qalxıb ona yaxınlaşdırılmış zaman gördüm ki, onun qəribə tərzdə geri çıxan çəkmələri ayağına xeyli böyükdür.

Atam əyləci elə birdən basdı ki, elə bil, tanış adam görüb. Dayanan adam başmaqlarını şappıldadaraq maşına sarı qaçıdı. Onun əynində sürtülmüş qəhvəyi kostyum vardi, qaytanla bərk-bərk sarılmış qəzet bağlamasını sinəsinə sıxmışdı, sanki, bu, onu isidə bilərmiş.

Atam mən tərefdən əyilərək şüşəni aşağı saldı və çığırdı.

– Biz Oltona getmirik, ancaq Pilyülə kimi apara bilərik.

Bu adam pəncərə yanına əyildi. O, qırmızı gözlərini tez-tez qırkırdı. Yuxarı qaldırdığı yaxalığının üstündən çirkli yaşıl şərf bağlamışdı. Ariq olduğundan əzaqdan mənə həm də cavan görünmüdü. Ehtiyac, yaxud şaxta onun qanı qaçmış sıfətini elə sürtmüşdü ki, damarları çıxmışdı, yanaqlarında qırmızı ziqzaqlar ilan kimi qıvrılırdı.

Qalın dodaqlarında nəsə ədabaz bir şey vardı, fikirləşdim ki, yəqin, bu, doğrudan da, balaca oğlan uşaqlarını xoşlayandır. Bir dəfə Olton kütłəvi kitabxanasının yanında atamı gözlədiyim vaxt hansısa tökülb-itən avara ayaqlarını sürüyə-sürüyə mənə yaxınlaşdı, mən dərhal ondan aralandımsa da, natəmiz sözləri beynimdə qaldı. Hiss eləyirdim ki, nə qədər ki mənim qızlarla dilxoşluğum bir şeylə qurtarmır, bu tərəfdən müdafiəsizəm, üçdivarlı evə isə hər oğru girə bilər. Mən nəyə görəsə bu adama dərhal nifrət elədim. Atam hələ bir şüşəni də aşağı saldı, şaxta isə mənim qulaqlarımı çımdıklayırdı.

Həmişə bax belə olur – atam özünün axtarıcı ehtiyatlılığı ilə, sadəcə olaraq, məsələni izah eləmək əvəzinə ancaq hər şeyi dolaşdırırıdı. Avara kefdəydi. Biz onun beyninin əriməsini və dediklərimizin ona çatmasını gözləyirdik.

– Oltona getmirik, – atam təkrar elədi və hələ bir səbirsiz halda böyrü üstə də döndü, belə ki, onun yekə başı mənim lap burnumun qabağında peyda oldu. Qiylmış gözlərində qonur qırışlar şəbəkəsi toplanmışdı. Avara da hərəkətə gəldi və hiss elədim ki, onların solğun qoca sıfətləri arasında naqolay halda sixılmışam. Radioqəbulədicidən isə hey təkər taqqıltısının səsi gəlirdi və mən yenidən qabağa sütümək istəyirdim.

– Nə qədər gedəcəksiniz? – avara dodaqlarını zorla tərpədib soruşdu. Təpəsindəki saçı seyrək və yalanmış kimi idi, ancaq başını o qədər çoxdan vurdurmamışdı ki, qulaqlarının üstündə tükü xeyli uzanmışdı.

– Dörd mil. Oturun, – atam gözlənilməz qətiyyətə dedi. Mən tərəfdən qapını itələdi və dedi: – Bir az çəkil, Piter. Qoy centlmen qabaqda, sobanın yanında otursun.

– Eybi yox, mən arxada da gedərəm, – sərnişin diləndi və bu, mənim ona nifrətimi bir az yumşaltdı. Hər halda, vicdanını tamam itirməyib. Ancaq o, necəsə qəribə oturdu. Dirsəyilə bağlamasını yönəmsizcə özünə sixaraq arxa qapını açdı, o biri əlilə hey qabaq qapıdan yapışındı. Elə bil, mənim ürəyiuxa atam və mən – məsum oğlan məkrili, hırslı heyvanıq, o isə – tələ yanında vurnuxan ovçu. O, bizim arxamızda özünü təhlükəsiz hiss eləyərək nazik, duru səslə dedi:

– Nə pis havadır bu gün, adamin lap iliklərinə işləyir.

Atam *qoşulmanı* buraxdı və yarı dönərək sərnişinə cavab verdi; bu zaman o, münasibətsiz-filansız radionu söndürdü. Ritmik təkər taqqıltısı mənim bütün arzularımla birlikdə yoxluğa uçdu. Gələcəyin aydın genişliyi qışılaraq bu gündə sönmüşdü.

- Sağ olsun, heç olmasa, qar yağmır, – atam dedi.
- Mənə bundan artıq heç nə gərək deyil. Hər səhər dua eləyirəm; Allah, bircə qar yağmasın.

Mən geri dönmədən sərnişinin arxamda burnunu necə çəkdiyini və sanki, buzdan çıxan hansıa ibtidai nəhəng heyvan kimi etibarsızlıqla döndüyünü eşidirdim.

- Bəs sən, oğlan? – o soruşdu və mən peysərimlə hiss eləyirdim ki, qabağa əyilib. – Yəqin, sən qarda oynamaga şad olardın?

– Yaxşı uşağın xizək heç yadına düşmür, – atam dedi.

- Ona şəhərdə yaşamaq xoş gəlirdi, biz isə onu lap şeytanın buynuzuna yaxın yerə apardıq.

– Canım, bunun nəyini deyəsən, o, qarı sevir, – sərnişin dedi. – Özü də necə sevir.

Görünürdü ki, qar onuncun tamamilə başqa bir şey demək idi; onun hansı yuvanın quşu olduğu aydın idi. Ancaq mən yaman hirsənmişdim, heç qorxmurdum da – axı atam yanında idi.

Deyəsən, belə inad atamı da əsəbiləşdirirdi.

– Neyləyək, Piter? – deyə o, məndən soruşdu. – De görüm, sən hələ də qardan ötrü darıxırsan?

– Yox, – dedim.

Sərnişin burnunun suyunu axırdı. Atam ondan soruşdu:

– Mister, siz haradansınız?

– Şimaldan.

– Oltona gedirsınız?

– Hər şey ola bilər.

– Heç Oltonda olmusunuz?

– Bir dəfə olmuşam.

– Nə ilə məşğulsunuz?

– Mən... e-e-e aşpazam.

– *Aşpaz!* Nə gözəl. Siz, əlbəttə ki, məni aldatmırınsınız. Bəs planlarınız necədir? Oltonda qalmaq istəyirsiniz?

– *M-m...* Bir az qazanmaq və cənuba getməyi düşüñürəm.

– Bilirsiniz nə var, mister, – atam dedi, – mən bütün ömrüm boyu elə bunu arzulamışam. Bir yerdən başqa yerə avaralanmaq. Quş kimi yaşamaq. Soyuqlar düşəndə isə qanad açaraq cənuba uçub getmək.

Sərnişin qayğılı halda hırıldadı.

Atam davam elədi:

– Həmişə Floridada yaşamaq istəmişəm, özüm isə onu, bir dəfə də olsun, heç uzaqdan belə görməmişəm. Mən böyük ştat Merilenddən cənubda olmamışam.

– Bu Merilenddə yaxşı heç nə yoxdur.

– Yadımdadır, hələ Passeyikdə məktəbdə oxuyarkən, – atam dedi, – müəllim bizə tez-tez Baltimorun ağ qanadlarından danışardı. Deyərdi ki, hər səhər tezdən xadimələr vedrə və şotka ilə mərmər pilləkənləri parıldayanacaq yuyurlar. Siz bunu görübsünüz?

– Baltimorda olmuşam, ancaq belə şey görməmişəm.

– Mən elə belə də bilirdim. Bizi aldadıblar. Adamlar bütün ömürləri boyu lənətəgəlmış bu ağ mərməri nəyə görə yumatıldırlar, axı sən onu yuyacaqsan – hansısa çirkli çəkməli axmaq dərhal bulayacaq. Buna heç vaxt inanma-

mışam.
– Mən belə şey görməmişəm, – sərnişin, sanki, onun günahından atamın belə acı peşmançılıq çəkəcəyinə heyif-silənərək dedi. Atam yad adamlarla rastlaşarkən onları elə təşnə maraqla sorğu-suala tuturdu ki, həmin adamlar özlərini itirirdilər. İstər-istəməz onlar da atamla birlikdə əbəs yerə vaxt keçirməli, ancaq inadla həqiqəti axtarmalı olurdular. Həmin səhər atam xüsusü inadla axtarır, sanki, vaxt tapmayacağından qorxurdu. O, aşağıdakı sualı lap qışqıra-qışqıra verdi:

– Yaxşı, necə olub burada ilişib qalıbsınız? Sizin yerinizdə, mister, mən indi çoxdan Floridada idim, burada yalnız məni görərdiniz.

– Mən bir oğlanla Olbenidə yaşayırdım, – sərnişin həvəssiz cavab verdi.

Mən belə də bilirdim! Ürəyim düşdü, ancaq, görünür, atam bunun necə sürüskən mövzu olduğunu unutmuşdu.

– Dostunuzla? – soruşdu.

– Hə, elə bir şey idi.

– Bəs sonrası necə oldu? O sizə atdi?

Sərnişin heyranlıqla irəli əyildi.

– Hə, dostum, – atama dedi, – atdi, qancıq balası, ay onun... Oğlan, sən bağışla.

– Eybi yox, – atam dedi. – Yaziq uşaq bir gündə elə şeylər eşidir, mən bunu heç ömrüm boyu eşitməmişəm. Anasına çəkib: istədi-istəmədi – hər şeyi görür. Mənsə, Allaha şükür, yarısını görmürəm, dördə üçünü də qulaqardına vururam. Təmizqəlbilərdən Allah özü muğayat olsun.

Mən onun Allahla anamı birləşdirdiyini, onların məni bizim sərnişinimizin çirkli etiraflar axınıni saxlamağa dəstək, dayaq olmağa çağırığını görməyə bilməzdim; ancaq məni o qəzəbləndirirdi ki, mənim haqqımda, ümumiyyətlə, bu adamlı danışa bilir, məni çirkli gölməçəyə bulaya bilir. Həyatımın bir tərəfdən Vermeyerlə, digər tərəfdən isə bu avara ilə qovuşacağı mənim üçün dözülməz fikir idi.

Ancaq ondan yaxa qurtarmağımız artıq yaxında idi. Biz Olton yolundakı ikinci, daha dik yamacı, Pilyulyiə çatmışdıq. Yol yamacın arxasından Olincerə dönürdü, sərnişin orada düşəcəkdi. Biz yamacdan enməyə başladıq. Qarşımızda dağa qalxan qoşqulu yük maşını süründü, o qədər ləng süründü ki, adama elə gəlirdi onun rəngi getdiyi vaxtda qopub düşməyə macal tapmışdı. Bir az aralı ağacların arasında sıxlışmış halda Rudi Essikin qəhvəyi xudmani evi yamacdan tənbəl-tənbəl boylanırdı.

Pilyuli yamacı bu adı öz sahibindən, öskürək əleyhinə həb fabriki sahibindən götürmüdü (“XƏSTƏSƏN? ESSİKİN HƏBİNİ SOR!”), onlar Oltondakı fabrikdə milyonlarla hazırlanırdı, bundan bir neçə məhəllədə mentol iyi gəlirdi. Bu həblər xırda çəhrayı qutularda bütün şərq ştatlarında satılırdı; mən bir dəfə Manhattendə olmuşdum və orada, cənnətin lap göbəyində, mərkəzi vağzaldakı dükannda təeccüb içində tanış yarışiqsız qutuları görmüşdüm. Gözlərimə inanmayaraq birini almışdım. Şəkk-şübhə ola bilməzdi: qutunun arxa tərəfində, fabrikin balaca, ancaq diqqəti çəkən təsvirinin altında xırda hərflərlə “Oltonda, Pensilvaniyada hazırlanmışdır” yazılmışdı. Onu açanda isə Brubeyker-stritin sərin, sürüşkən qoxusu burnuma vurmuşdu. Ömründə düşünməzdim ki, təsəvvürümdə canlandırdığım vaxtlarda Olton Nyu-Yorkla birləşə bilər. Həbi

ağzıma qoydum ki, bu xoş qarşılıqlı teması tamamlayım, ağzım şirinleşirdi, başımın üstündə hündür tavanda isə göyümtül-yaşıl göy qübbəsindəki kimi sarımtıl elektrik lampalarının bütöv bir bürkü sayılırdı. Onun altında uğultulu boşluq vardı, mənim gözlərimin qabağında isə atam sarı oynaqlı əllərini əsəbi halda ovoşdururdu, çünki biz qatara gecikirdik. Daha ona acığım tutmurdu, mən də tələsməyə başladım – evə getmək istəyirdim. O dəqiqəyəcən atam hər şeyi korlayırdı. Bu səfər vaxtı – bir-iki günlüyü onun bacısını – bibimi görməyə getmişdik – o, köməksiz və qətiyyətsiz idi. Nəhəng şəhər onu sıxırdı. Heç nə almırısa da, pullar axıb gedirdi. Biz küçələri uzun müddət gəzir, ancaq haqqında oxuduğum həmin muzeyləri tapmirdiq ki, tapmirdiq. Onlardan birində, "Frikin toplusu"nda Vermeyerin əsəri – başında enli şlyapa olan kişi və ovcunda işıq parıltıları titrəyən, özü isə bunu görmədən gülən qadın şəkli vardi; başqasında – "Metropolitan" adlanan-da isə – başını şaquli mavitəhər cizgilərlə parlayan gümüş kuzə üzərində sakit-sakit əyən nişastalı ləçəkli bir qız porteti – yeniyetmə yaşlarında onu müqəddəs ruh bilirdim və reproduksiyalarına həqiqətən təzim elədiyim bu şəkillərin, doğrudan da, mövcud olmaları mənə son dərəcə dərin sərr kimi görünürdü, tablolara əllərinlə toxuna biləcəyin qədər yaxınlaşmaq, həqiqi rəngləri və zamanın toxunduğu ciziqlar şəbəkəsini öz gözlərinlə görmək mənimcün Ali Kəşf qarşısında olmaq demək idi, bu qədər əlçatmazlığa çıxməq üçün bu, o qədər əlçatmaz idi ki, durduğum yerdə ölsəydim, təəccübənməzdəm. Ancaq atam hər şeyi bir-birinə qarışdırıcı, korladı. Biz muzeylərdə olmadıq, mən şəkilləri görmədim. Bunun əvəzində atamın bacısının qaldığı mehmanxana nömrəsində oldum. Hərçənd ki, bu, iyirminci mərtəbədə, küçədən xeyli hündürdə idi, ancaq aydın deyil ki, nəyə görə anamın xəz yaxalıqli qalın yaşlı şotland yunundan olan qış paltosunun qoxusunu verirdi. Alma bibim nəsə bir sarı şey içirdi və boyalı dodaqlarını əyib kənarlarından sıqaretinin tüstüsünü yavaş-yavaş buraxırdı. Dərisi kağız kimi ağıppaq, gözləri isə şəffaf idi. O, atama baxan vaxt gözləri hey qəmgin halda qıyllırdı; bibim atamdan üç yaş böyük idi. Onlar bütün axşamı təkcə adı çəkiləndə, sanki, zamanın Passeyikdəki çoxdan mövcud

olmayan ruhani evindəki dəcəlliliklərini və mübahisələrini yada salırdılar. Mən iyirmi, mərtəbəli ucalıqdan taksi işıqlarının necə ilmə toxuduqlarını gördüm və əzaqdan onlara baxmaq mənə maraqlı idi. Gündüz uşaq paltarı almağa gələn Alma bibi bizi özümüzə təqdim elədi. Atam yoldan keçənləri saxlayırdı, ancaq onlar atamın dolaşışq, guya, təcrübəli sorğularına cavab vermək istəmirdilər. Yoldan keçənlərin kobudluqları və atamın köməksizliyi məni alçaldırdı, elə qaynayırdım, az qala, partlayacaqdım, ancaq öskürək əleyhinə həb əsəblərimi seyəldirdi. Onu bağışlamışdım. Açıq-qəhvəyi mərmərli məbəddə bağışlamışdım və cənnətin göbəyində cürbəcür naz-nemət ilə dolu olan yerdə doğulduğuma görə təşəkkür eləməyə hazır idim. Biz metro ilə Pensilvaniya vağzalınacan getdik, qatara mindik və düz evə kimi əkizlər təki bir-birimizə sixılıraq oturduq, hətta indi, üstündən iki il keçəndən sonra da hər gün Pilyulidən ya aşağı, ya yuxarı keçdiyimiz vaxt hər dəfə dumanlı halda Nyu-Yorku və içərisində bizim bura torpaqlarından ayrılib ikilikdə sürdüyümüz elektrik bürclərini xatırlayıram.

Atam dayanmaq əvəzinə nəyə görəsə Olincerin döngəsilə getdi.

– Hara? – qışqırdım.

– Dayan görüm, Piter, – o, sakitcə dedi. – Gör necə soyuqdur.

Sifeti bu səfəh papaq altında məsum idi. İstəmirdi ki, sərnişini bizim onu Oltona apararkən əlavə çevre çizməğimizdən narahat olsun.

Mən o dərəcədə hirsləndim ki, hətta özümdə dönüb sərnişinə məhvədici baxışla nəzər salmağa da cəsarət tapdım. Onun dərisi qızınmışdı və indi ona baxmaq olmurdu: çirkli gölməçəyə oxşayırırdı, o nə istədiyimi başa düşməyiib üzümə irişərək hissələr dalğası ilə mənə yaxınlaşdı.

Mən diksindim və yumaq kimi yiğildim; lövhədəki alətlər parıldayırdı. Özümün səbəb olduğum bu iyrənc mənəsiz axını dayandırmaqdən ötrü gözlərimi yumdum. Onda hər şeydən iyrənc olan nəsə abırlı qız çəkingənliyi idi.

Atam yenə başını çevirib soruşdu:

– Axırı nə qərara geldiniz?

Səsində elə ağrıvardı ki, sərnişin özünü itirdi. Arxada sakitlikdi. Atam gözləyirdi:

– Nəsə, sizi başa düşə bilmirəm, – sərnişin dedi.

Atam izah elədi:

– Nə nəticəyə gəldiniz? Sizə heyran olmuşam. Sizin cəsərətiniz mənim həmişə istədiyimi eləməyə çatmayan məsələni həll eləməyə çatıb: gəzmək, müxtəlif şəhərlər görmək. Necə bilirsınız, çox şey itirmişəm?

– Heç nə itirməyibsiniz.

Sözlər – caynaqlar zərbədən yiğlan kimi büzüşürdü.

– Yaxşı, sizin yada salmağa nəsə varınızdır? Mən bu gün gözümü yummamışam, bütün gecəni nəsə yaxşı bir şey xatırlamağa çalışmışam və bacarmamışam. Yoxsulluq və qorxu – mənim bütün xatırələrim bunlardır.

Mən incimişdim: axı mən – onun oğlu vardım.

Sərnişinin səsi cirildədi – ola bilsin gülürdü.

– Mən keçən ay bir iti gəbərtmişəm, – dedi. – Bu harada görünüb? Ülfət iyi verən heyvanlar kolluqlardan sıçrayırlar və sənin ayağından yapışmağa can atırlar, mən də belə vəziyyət üçün zorba ağac almışam əlimə, yavaş-yavaş gedirəm, bu qancıq da tarap üstümə, mən də eləmə tənbəllik, düz qasqasının ortasından ilişdirdim. Pəncələri qalxdı göyə, mənsə yenə bir-ikisini çəkdirəm – arxayınlıq üçün və bir it azaldı, qoy bilsinlər ki, adamı bircə maşın olmadığına görə tutmaq necə olar, axı piyada getməli olursan. He-he, birinci dəfədən düz gözlərinin arasından vurdum.

Atam bunu kədərli halda dinləyirdi:

– Əslində itlər heç kimə toxunmurlar, – dedi, – onlar mənim kimi, sadəcə olaraq, maraq göstəirlər. Kim də olmasa, mən onların ağıllarında nə olduğunu bilişəm. Bizim itimiz var, onu çox sevirəm. Arvadım isə lap çox sevir.

– Ancaq o qancıçı necə lazımdır, qonaq elədim, sözümüz inanın, – sərnişin dedi və udqundu. – Sən necə, itləri sevirsən, oğlan? – məndən soruşdu.

– Piter hamısını sevir, – atam dedi. – Onun mehbəbanlığı məndə olsaydı, dünyada nəyim var – verərdim. Ancaq sizi başa düşürəm, mister, əgər it gecə vaxtı naməlum küçədə qaçırsa...

– Hə, bir əclaf belə maşına mindirmək haqqında heç düşünmür də, – sərnişin dedi. – Bütün günü şaxtada dayanmışdım, bütün içim soyuyub, indi də bax bir saatdan çoxdur gözləyirdim, birinci siz dayandınız.

– Mən həmişə saxlayıram, – atam dedi. – Əgər səma axmaqları qorumasayıdı, mən özüm də indi sizin yerinizdə olardım. Deməli, aşpazsınız?

– M-m-m-m... bu işlə məşğul olmuşam.

– Sizin qarşınızda şlyapamı çıxarıram. Siz – virtuozsunuz.

Beynimə soxulcan kimi bir fikir soxulub girdi ki, bu tip atamı ağıldankəm hesab eləyə bilər. Mən bu yad adamdan üzr istəmək istəyirdim, onun qarşısında çox şeylərə göz yummaq, ona izah eləmək istəyirdim ki, atamın, *sاده‌قاً olaraq, manerası belədir, o naməlum adamları sevir و onun ürəyinə min dənə şey gəlir.*

– Çətin iş deyil, nə eləyəcəyini bil – tavaya yağ çek.

Cavab yayındırıcı səsləndi.

– Yalandır, mister! – atam qışqırdı. – Bu, həqiqi sənədir – insanlara yemək hazırlamaq. Mən heç milyon ilə də öyrənə bilmərəm.

– Boşla, dostum, bu, it zülmüdür, – sərnişin həyasız familyarlıqla dedi, – bu qarinqulu dələduzlara bircə şey lazımdır – bifşekslər mümkün qədər nazik olsun, qalan şey veclerinə deyil. Piylə yedirt, eti isə saxla. Hə, birdən onlardan kimsə mənə bircə kəlmə desə, cavabında yüzünü deyərəm. Onlar yalnız bir allaha – dollara itaat eləyirlər. Lənət şeytana, mən orada qəhvə yerinə verilən zənci sidiyinə heç əlimi də vurmaram.

Sərnişin tədricən dirçəlirdi, mənsə get-gedə daha çox büzüşürdüm, dərim dözülməz dərəcədə zoqquldayırdı.

– Mənsə aptekçi olmaq istəyirdim, – atam dedi.

– Ancaq kolleci bitirdiyim vaxt qoca bütün havanı korladı. İncili və bir qalaq borcu miras qoyub getdi. Ancaq onu günahlandırmıram; zavallı vicdanla yaşamağa çalışırı. Şagirdlərimdən bəziləri – mən məktəbdə müəllim işləyirəm – əczaçılıq məktəbinə giriblər, onlara qulaq asmağa mənim beynim çatmazdı. Aptekçinin çiyini üstündə başı olmalıdır.

– Bəs sən nəçi olmaq istəyirsən, oğlum?

Atam həmişə mənim rəssam olmaq istədiyimdən utanırdı.

– Yazıq uşaq, o da mənim kimi başını itirib, – dedi, – o, buradan harasa isti yerlərdən birinə getsəydi, yaxşı olardı. Dərisi pisdir.

Atam, demək olar ki, paltarımı əynimdən çıxartdı və mənim gicisən qasnaqlarımı göstərdi. Hırsımdən gözlərim dumanlandı, onun sıfəti mənə ucqar soyuq qaya kimi göründü.

– Bu düzdür, oğlan? Sənə nə olub?
– Mənim bütün dərim gömgöydür, – özümü zorla saxlayaraq mizildandım.

– Uşaq zarafat eləyir, – atam dedi, – ancaq kişi kimi dözür. Onun üçün ən yaxşısı Floridayə getmək olardı. Onun atası siz olsaydınız, əlbəttə, orada yaşayardı.

– Mən iki-üç həftədən sonra ora baş çəkməyi fikirləşirəm, – sərnişin dedi.

– Onu özünüzlə aparın, – atam qışqırdı. – Uşaq daha yaxşı həyata layiqdir. Mənim cibimdə siçanlar oynayırlar. Onun başqa ata axtarmaq vaxtıdır. Mənimsə birçə yolum var – zibillik, – o bunu şosədə böyük Olton zibilliyyini görüb dedi. Boş sahədə rəngbərəng zirzibil qalağı içində bir-iKİ yerdə tonqal tüstüsü qalxırırdı. Dünyada hər şey paslanır, yaxud çürüyür, qaranlığa və təzədən dirçələn külə çevrilir, onun qalaqları qatırquyuğu kimi əcaib və tüklü olur. Aramlı küləyin çaydan cəngəlliyyin hündür gövdələrinə sixdiği rəngli kağız parçaları bayraqların donub qalmış kabusları kimi görünürdü. Bir az da irəlidə isə Çapan At çayı qara lək çəkilmiş kimi səssiz şəkildə üzərinə sərilmış parlaq göy səthi əks etdirirdi. Qazholderlər, qalxıb-enən nəhəng silindrlər kərpic şəhər üfüqünü boz kimi qoruyurdu, sırlı şəhər başdan-başa çəhrayı və qırmızı Olton mərmər kimi al-qırmızı-yaşıl yamacların ətəyində şərid kimi uzanırdı. Həmişəyaşıl Olton dağ silsiləleri səmanı qaranlıq oyuq kimi deşirdi. Əllərim, sanki, kətan üzərində firça kimi hərəkət eləyirdi. Dəmir yolu gümüşü zolaqlarla şose boyu qaçırdı; fabriklərin dayanacaqları maşınlarla dolu idi, şose avtomobil agentliklərini, paslı xırda səyyar restoranları və şifer çardaqlı evləri bir-birinə dolayan şəhərətrafi küçələrə keçirdi.

Atam sərnişinə dedi:

– Bu da o Böyük və şöhrətli Olton şəhəri. Əgər uşaq vaxtı kimsə mənə desəydi ki ömrümü Oltonda, Pensilvaniya ştatında sona vuracağam, ona gülərdim. Onda heç belə şəhər olduğunu eşitməmişdim.

– Çirkli şəhərdir, – sərnişin dedi.

Mənə isə o çox gözəl görünürdü.

Atam maşını, yüz iyirmi ikinci şose ilə tramvay yolunun kəsişməsində, qırmızı işıqforun qabağında saxladı. Sağ tərəfdən yol Çapan Atın üstündən salınmış beton köprü ilə uzanırdı, əslində Olton elə çayın arxasından başlayırdı. Solda isə – Olincerə üç mil və Eliyə iki mil qalırırdı.

– Neyləyəsən, – atam dedi, – sizi şaxtada düşürtmək lazım gələcək.

Sərnişin qapını açdı. Atam ona mənim dərim haqqında danişandan sonra onun çirkli hissələr axını zəifləmişdi. Ancaq mən yenə onun peysərimə necə, bəlkə də, təsadüfən toxunduğunu hiss eləyirdim. Avara çıxarkən öz boğcasını bərk-bərk sinəsinə sıxmışdı. Onun yumşaq açıq sıfəti indi yenidən sərtləşmişdi.

– Sizinlə söhbət eləmək çox xoş idi, – atam ona dedi.

Sərnişin dişlərini ağartdı.

– Aha.

Qapı çırıldı. Yaşıl işıq yandı. Ürəyim qaydasında vurmağa başladı. Biz ehtiyatla tramvay yoluna girdik və Oltona gedən maşın axınına qarşı hərəkət elədik. Mən dönüb bizim sərnişini tozlu arxa şüşədən gördüm – o, öz bağlaması ilə kuryerə oxşayan adam kimi uzaqlaşırırdı. Tezliklə köprüyə girişdə xırdaca qəhvəyi ləkə oldu, yer üzərində uçdu, yoxa çıxdı. Atam heç nə olmayıbmış kimi dedi:

– Bu adam centlmendir.

İçimdə hirs yavaş-yavaş qaynayırdı və mən soyuqqanlıqla atımı məktəbə çatana kimi danlamaq qərarına gəldim.

– Nə böyük genişürəklik, – başladım. – Zəhmət olmasa, tələsirdin, heç mənə Allahın səhər yeməyini udmağa belə macal vermədin və budur, hansısa bir yaramaz avaranı mindirdin, onun xətrinə üç millik əlavə dörvə vurdun, o isə heç ol da demədi. İndi daha hökmən gecikəcəyik. Mən artıq Zimmermanin saatına necə baxdığını, dəhlizdə necə qaçıdığını, səni saxladığını görürləm. Ata, düz sözümüzdür, heç olmasa, bir dəfə axmaqlıq eləmədən ötüş. Bu avaralar sənin nəyinə lazımdırlar? Deməli, mən olmasaydım, sən özün də avara olacaqdın? Florida! Hələ bir ona mənim dərim haqqında da danişdən, sağ ol. Hələ məni köynəyimi çıxarmağa da məcbur eləyəydin gərək. Bununla bir yerde

ayağımdakı qasnağı da gərək göstərəydin. Nə münasibətlə bütün qabağına çıxanlara çərənləməlisən? Elə bil, mən bu avaraya çox belə lazımmam – o ancaq it öldürən, bir də adamların boynunun ardına fisildayandır. Aman Allah, Baltimorun ağ pillələri! Ata, xahiş eləyirəm, de, sən ağızını açanda nə fikirləşirsən?

Ancaq sənə bir kəlmə də olsun cavab verməyən adamı çox danlamaq olmaz. Olincerə ikinci mili ikimiz də sükut içərisində getdik. O, gecikməyə qorxaraq sürəti artırırdı, avtomobilərin bütöv dəstələrini keçirdi və birbaşa tramvay yolu ilə şütyüürdü. Təkərlər relslərə toxunub sürüşəndə sükan əlindən çıxırı. Onun bəxti gətirdi, tez gəlib çatdıq. Biz “Şırlər”, “Rotarianslar”, “Kivanlar” və “Sığınlar”¹ in bir səsələ “Olincerə xoş gəlmisiniz” bildirdikləri lövhələrin yanından keçdiyimiz vaxt atam dedi:

– Piter, onun sənin dərin barədə nəsə bilməsinə görə narahat olma. Yadından çıxacaq. Bunu kim də bilməsə, müəllim bilir: insanlar, onlara nə deyirsən de, hamisini unudurlar. Mən Allahın verdiyi hər gün küt fizionomiyalara baxır və ölümü yada salıram. Bu uşaqların başlarında heç bir iz qalmır. Yadımdadır, qoca atam öldüyünü başa düşdüyü vaxt gözlərini açdı, çarpayıdan anama, Almaya, mənə baxdı və dedi: “Necə bilirsiniz, məni həmişəlik unudacaqlar?” Mən bu barədə tez-tez düşünürəm. Həmişə. Ruhanının belə şey deməsi dəhşətdir. Onda mən qorxudan ölürdüm.

Biz məktəbə yaxınlaşanda axırıncı şagirdlər dəstə ilə qapıya təpilmüşdilər. Görünür, zəng artıq vurulmuşdu. Mən dərsliklərimi götürdüm və maşından çıxarkən dönüb arxa oturacağa baxdım.

– Ata! – qışqırdım. – Əlcəklər yoxdur!

Atam artıq maşından uzaqlaşmışdı. Dönüb baxdı, ziyyilli əllərini başına apardı və göy papağını çıxartdı. Saçları biz-biz olmuşdu.

– Hə? Deməli, onları bu yaramaz götürüb?

– Özgə kim götürəcək? Burada başqa adam olmayıb. Ancaq buraz və xəritədən başqa da heç nə yoxdur.

Atam ani olaraq bu məlumatlarla barışdı.

– Neyləyək, – dedi, – ona məndən daha çox lazımmış. Yəqin, yaziq özü də bilmir bu necə olub belə.

¹ Amerika klublarının adları

Mən beton küçəni iri addımlarla ölçərək yoluma davam elədim. Ona çata bilmirdim, çünkü səpələnib tökülməkdə olan dərsliklərimi zorla saxlayırdım, getdikcə daha geri qalırdım, qarşımımda – dərslikləri sinəmə bərk-bərk sıxlığım yerdəsə atamın mənə çox baha başa gələn və çətinliklə əldə eləyə bildiyim hədiyyəmə laqeyd münasibət bəsləməsindən xoşagəlməz ağırlıq hiss eləyirdim. Atam nəyi var verirdi; o, əşyaları yiğir və sonra onları səpələyirdi; paltarım, yeməyim, cilovsuz fantaziyam – hamısı mənə ondan qalmışdı və indi ilk dəfə olaraq onun ölümü ağlagəlməz dərəcədə uzaq da olsa, mənə ulduzlar kimi tutqun və qorxulu görünürdü.

III

Xiron artıq gecikərək yaşıl dəhlizlə tamariskalar, qaraçörələr, dəfnələr və kermes palıdlarının arası ilə sürətlə addımlayırdı. Sidr və gümüşü küknarların tərpənməz çətirləri olimpiya maviliyi ilə şəfəq saçırı, onların altında tərçiylək kollarının, cavan armudlarının, zoğalların, şümsad və pərpərənglərin sıx pöhrələri meşənin havasını güllərin, şirələrin və cavan cüçətilərin qoxusu ilə dolduraraq ətir saçırı. Bəzi yerlərdə çiçək açmış al-əlvən naxışlı budaqlar onun tələsik addımlarını yavaşdan yaşıl mağaranın davamsız divarlarına sarmaşırdı. O yavaş-yavaş gedirdi. Və onun yuxarı qalxmış başını əhatə eləyən hava axınları, bu lal-dinməz, görünməz yol yoldaşları da qaçışını yavasıldı. İnamsız cavan qaçışı ilə və qurğuşun dam örtüyündən düşən quş kimi cəh-cəhinin sürətlə damcıları hopmuş, üstündə, Allah bilir, nələrin yiğilmadığı (səslərin bəziləri su kimi, digərləri mis kimi, başqaları gümüş kimi, özgələri) – cilalanmış ağaç, yaxud soyuq, titrek alov kimi, talalar kimi – uşaqlıqdan ona tanış olan mağaraları xatırladır, onu sakitləşdirirdi, o burada öz mühitində idi. Onun şagird gözləri – çünkü müəllim – yaşılı şagirddən başqa kimdir ki? – kolluq içərisində tək-tənha gizlənmiş reyhan, asırqan, aciotu, döyülgən, qırxbuğum, brioniya, akonit, dənizsoğanı tapırdı. O, müxtəlif itib-batan otlar içərisində çıçəklərin, yarpaqların, ləçəklərin və iksiya tikanlarının, qaytarma, şirin mayoran və şəblügüllünü formasına görə

bir-birindən ayırrırdı. Və onları tanıdığı vaxt bitkilər, sanki, qəhrəmanı salamlayaraq düzələr və xışıldayırdı.

Asırqan atlar üçün öldürücidür. Sarıcıçəyi nə qədər çox tapdasan, daha six bitir. Xiron qeyri-iradi olaraq uşaq-lıqdan müalicə otları haqqında bildiklərinin hamisini fikrində təkrarlayırdı.

Strixnin deyilən bitkilərdən biri yuxu gətirir, digəri düşüncəni zədələyir. Birincinin torpaqdan çıxarılmış kökü ağ, qurudulandan sonra qan kimi qırmızı olur. İkincini başqları trion, daha başqları isə periton adlandırırlar. Onoqonun iyirmidə üç unsiyası möhkəmləndirici qüvvəyə malikdir; onun əksinə, iki dəfə çox doza sayıqlama yaradır, üç dəfə artıq isə ağlin saqlamaz dərəcədə pozulmasına səbəb olur. Daha artıq doza isə öldürücidür.

Kəkklikotu ancaq dəniz küləklərinə açıq olan yerlərdə bitir. Onun kökünün külək dəyən tərəfini çıxarmaq gərəkdir. Təcrübəli yiğanlar deyirlər ki, pion köklərini yalnız gecə qazib çıxarmaq olar, çünki bu an ağaçdələnin gördüyü hər hansı adamın düzbağırsağı düşəcək. Xeron bu inanclarla nifrət eləyirdi; o, insanları zülmətdən çıxarmaq istəyirdi. Apollon və Artemida ona himayədarlıqlarını vəd eləmişdilər. *Mandraqorları qılıncla dairəvi şəkildə üçqat cızığa alıb üzünü şərqə çevirərək belləmək lazımdır.* Əsl müalicəvi vasitələrin axtarışı zamanı bütün mürəkkəb təhlükələri xatırladığı vaxt Xironun ağarmış dodaqları saqqalının tunc qırımları üzərində gülümsədi. Mandraqor haqqında əsas nəyi bilməli – onu yeməyə qatanda podaqraya, yuxusuzluğa, qızdırmaaya və cinsi zəifliyə qarşı kömək eləyir. Yabani xiyanın kökü qoyunlardakı ağ azarı və qotur xəstəliklərini sağaldır. *Palidin zeytun yağında döyülmüş yarpaqları sinan sümükləri və çürüyən yaraları bitişdirir, onun meyvəsi isə ödün təmizlənməsinə kömək edir.* Qırxbuğum bağırsaqları təmizləyir; *təsir qüvvəsini iki yüz il saxlayan qoyunqıran* – eyni dərəcədə bağırsaqları və mədəni təmizləyir. Ən yaxşı otlar Evbeydə, soyuq və quru yerlərdə, şimala tərəf çevrilmiş qaydada bitir, Eqdən və Teletriondan olan vasitələr digərlərindən daha müalicəvidir. Asiyadakı süsəndən başqa bütün bitkilər: kassiya, darçın, hil, nard, stiraks, mirra, denop ətirlidir. Zəhərli bitkilər isə yerli bitkilərdir: ayisoğanı, payızdakı novruzgülü, lalə, qaymaq-

çığayı; südlüçə – itlər və donuzlar üçün öldürücüdür, əgər xəstənin sağalıb-sağalmayacağını bilmək isteyirsənsə, döyülmüş südlüçəni su ilə və yağıla qarışdır, sonra isə alınmış mazla xəstəni ovuşturub üç gün beləcə saxla. Əgər buna tez dözə biləcəksə, ondan sonra sağalacaq.

Başı üstündəki quş siqnala oxşayan sərt metal səsi çıxartdı. “Xiron! Xiron!” – bu çağırış göyə milləndi, ona çatdı və qulaqlarında cingildəyərək göyə qalxdı və sevinmiş halda tərpənərək, ötüb sonunda tüklü günəşin nüfuzecidi hava çadırı alovlandığı yerə getdi.

O, çəmənliyə çıxdı, burada artıq şagirdlər onu gözləyirdilər: Yason, Axill, Asklepiy və əlavə olaraq onun himayəsinə verilmiş, içərilərində öz qızı Okiroya da olan Olimpin onlarca çar törəmələri. Xironu çağırınan onlardı. Yarımdairə halında isti yaşıl ot üstündə oturan şagirdlər onu sevinclə salamladılar. Axill başını iliyini sorduğu xallı maralın sümüyündən qaldırdı; onun çənəsinə arı şirəsinin mum qırıntıları yapışmışdı. Gəncin qəşəng bədəni bir az dolu idi. Enli aq çiyinlərində qadın dəyirmiliyi görünürdü; bu, onun hündür fiqurasına bir az ağırlıq verirdi və gözlərinin işığını söndürürdü. Bu mavilik yaşilla qarışqı idı. Baxışları – sınaycı və bununla bərabər yayındırıcı idi. Axill öz müəlliminə daha çox narahatlıq verirdi; ancaq hamidan artıq tərifə ehtiyac duyurdu və onu digərləri kimi çəkin-gənliliklə sevmirdi. Kentavrin sevə bilmədiyi kövrək, görkəmindən hələ tamam gənc Yason özünü müştəbeh aparırdı və onun qara gözlərində hər şeyə dözməyin sakit qətiyyəti görünürdü. Onun ən yaxşı şagirdi Asklepiy sakit və müstəsna dərəcədə təmkinli idı; çox məsələlərdə müəllimini keçmişdi. Xəyanətkar Koronidonun bətnindən çıxan, oxla vurulan o da anasız, uzaq – allah atanın himayəsi altında böyümüşdür. Xiron onunla şagird kimi yox, daha çox kolleqa kimi rəftar eləyirdi və fasılə vaxtı başqaları şən halda oynayanda onlar ikilikdə ürəklərinin hökmü ilə təfəkkür sirlərinə qapılırdılar.

Ancaq Xironun baxışları qızının qızılı-boz-kürən saçlarını zərif şəkildə sığallayırdı. Onda, bu qızda nə qədər həyat vardı! Saçları yüksəklikdən baxılan İlixinin yəli kimi dalğalanır və bir-birinə qarışırıldı. Bu, onun ömrüdür – onda yüksəklikdən baxılan Xironun plazması ölməzlik qazanmışdı.

Xiron baxışlarını onun artıq qadınlaşmış, özünəməxsus başında saxladı; bu, onun toxumudur – bu diribaş, tərs, uzunqılı və genişalınlı qızçığaza bir vaxtlar Xariklo Xironla yanaşı mamirdə uzanıb döş vermişdi və mağaranın ağız üzərində ulduzlar piçıldışdırlar. Qızçığaz həddindən artıq ağıllı idi və bu, onun uşaqlığını qüssələndirirdi; o tez-tez həddən artıq sevdiyi valideynlərini kədərləndirərək özündən çıxırı. Okiro üçün öncəgörmə qabiliyyəti atası üçün olduğundan daha əzabverici idi. Bunun əleyhinə isə onun bütün vasitələri, hətta ilin ən qısa gecəsi gecəyarısı Psofida yaxınlığındakı daşlı süxurdan qazılıb çıxarılmış hər şeyi sağaldan kök də aciz idi, qız ona nə qədər acıqlı və sərt gülürdüsə də o incimirdi, hər şeyi sakitlikdə ötürürdü, təki qız onun üzüntülərini yüngülləşdirə bilmədiyini ona bağışlasın.

Salamlaşma xorundakı uşaq səslərindən hər biri onunçün öz rənginə boyanmışdı. Səs çoxluğu qövsi-qüzəh yaradırdı. Onun gözləri yaşdan nəmlənmişdi. Uşaqlar hər gün dərsi Zevsə himn oxumaqla başlayırdılar. Onlar Kentavrın qarşısında öz yüngül paltarlarında dayanırdılar və bədənləri hələ Arey, yaxud Qestiya üçün vurmağa, yerləşdirməyə alət xidmətindən ötrü, yaxud qab forması almamışdır; onlar hamısı eyni idilər, hərçənd boyları müxtəlif idi: nazik, zərif qamışlar yeganə tütəklə həqiqi məişətin uca allaha aid himnə uyğun olaraq:

*Göylər hakimi,
Şimşəklər hökməndəri,
Əlahəzrət Zevs,
Nəğməmizi eşit!
Bizə bərəkət göndər,
Ey buludları qovan,
Bizə çalışqanlıq əta elə,
Ey yağış mənbəyi!*

Yüngül, şiddətli meh mahnını aldı və ətrafa yaydı – bəzən qızların ciyinlərindəki şərflər də belə yellənir.

*Sən işıqdan işıqlısan,
Sən günəşdən parlaqsan,*

*Sən Aiddən dərinsən.
Və dənizdən dibsizsən.
Bizi harmoniya ilə ruhlandı,
Səma sözlərini təsdiq elə.
Hər mahiyətin gözəlliyi,
Qoy biz çıçəkləyək!*

Kentavrin ciddi səsi inamsız halda sonuncu duaya qoşuldu:

*Ey əlahəzrət Zevs,
Sən bütün ölərilərin sevincisən,
Sənə ümid bağlayırıq,
Sənin qarşında əsirik,
Biza bayraq göndər,
Öz şəfaətini göstər,
Öz iradəni biza aç
Hay ver, hay ver!*

388

Onlar susdular və çəmənlilikdən solda, ağacların çətiri üzərində, düz günəşin qarşısında qara qartal şığıdı. Xiron bir anlıq qorxdu, sonra isə başa düşdü ki, qartal ondan solda uçsa da, uşaqlardan sağda uçub. Sağa və göye: iki-qat şəfqət əlaməti (ancaq ondan – solda). Şagirdlər ehtiramla dərindən nəfəs aldılar və qartal günəşin rəngbərəng haləsində gözdən itdiyi vaxt narahat halda səs-küy salmağa başladılar. O, bunun hətta Okiriyada belə təəssürat doğurduğunu görüb sevindi. Bu dəqiqə qızın sıfətini heç nə kədərləndirmirdi; onun saçlarının parıltısı gözlərinin şəfəqlərilə birləşmişdi və o, ən adı şən və qayğısız qızçıqaz olmuşdu; o deyirdi ki, insanların Zevsə, onların özlərinin uydurduqlarına oyuncaq kimi baxacaqları, ona amansızlıqla güləcəkləri, Olimpdən qayaya salacaqları və cinayətkar elan eləyəcəkləri günü qabaqcadan görür.

Günəş Arkadianı get-gedə daha çox qızdırırırdı. Çəmənlilik üzərindəki quş civiltiləri kəsmişdi. Xiron bütün varlığı ilə düzənlikdəki mineralalların istiliyi necə sevincə canına çəkdiklərini hiss eləyirdi. Şəhərlərdə dua eləyənlər məbədlərin ağ pillərilə qalxaraq yalın ayaqları ilə qızmar mərməri hiss eləyirdilər. O, şagirdləri deyilənlərə görə Pelasqin

özünün əkdiyi qollu-budaqlı şabalıdin kölgəsinə apardı. Nəhəng gövdədə çoban daxması yerləşə bilərdi. Oğlanlar təntənəli halda ağacın kökləri arasında, sənki, məğlub olmuş düşmənlərin cəsədləri arasındaki kimi oturmuşdular; qızlar utancaq təbii pozalarda mamırın üstünə çökmüşdülər. Xiron dərindən köks ötürdü; bal kimi şirin hava onun sinəsini qabartdı, şagirdlər kentavra bitkinliyi duymaq imkanı vermişdilər, səbirsiz halda onun müdrikiliyini canlarına çəkirtilər. İçərisində gizlənmiş və indi günəşə çıxarılmış elmin soyuq xaosu gənc, sevincli rənglərlə boyanırdı. Qış bahara çevrilirdi.

– Bugünkü mövzumuz, – o başladı və tünd-yaşıl kölgə səpələnmiş sıfətlər yağışdan sonrakı ləçəklər kimi fikir verərək birdən sakitləşdilər, – bütün həyatın mənşəyidir – əvvəlcə kentavr davam eləyirdi, – küləyin dölləndirdiyi qara qanadlı Gecə zülmətin bətninə gümüş yumurta qoydu. Bu yumurtadan Eros çıxdı, bu nə deməkdir...

– Sevgi, – otluqdan gənc səs dilləndi.

– Sevgi isə Kainatı hərəkətə gətirdi. Hər şey – Günəş, Ay, ulduzlar, torpaq dağları və çayları ilə, ağaclar, otlar, canlı varlıqlar ondan doğulmuşdur. Qızıl qanadlı Eros ikicinsli və dördbaşlı olmuşdur, o bəzən öküz, yaxud şir kimi nərildəyir, bəzən ilan kimi fisildəyir, qoyun kimi mələyirdi. Onun hakimiyyəti altında dünyada harmoniya hökm sürürdü, arı pətəyindəki kimi. İnsanlar qaygısız və zəhmət çəkmədən yaşayır, yalnız palid qozası, yabanı meyvələrlə və ağacların şirin şirələri ilə qidalanır, qoyun və keçi südü içir, heç vaxt qocalmır, çoxlu rəqs eləyir və gülürdülər. Onlar üçün ölmək yuxuya getməkdən qorxulu deyildi.

IV

Mən dərsdən sonra iki yüz dördüncü sınıfə, atamın yanına qalxdım. Orada iki şagird vardı. Mən onlara qeyri-səmimi nəzər salıb, öz əla qırmızı köynəyimdə pəncərə tərəfə keçdim və Oltona sarı baxmağa başladım. O gün and içmişdim ki, atamı müdafiə eləyəcəyəm, bu iki nəfərsə onu saxlayan mənim rastlaştığım birinci düşmənlərim olmuşdular. Bunlar Deyfendorf və Cudi Lencel idilər. Deyfendorf deyirdi:

– Hə, mister Kolduell, mən emalatxanada işləməyi, yaxud makinada çap eləməyi öyrənməyi, belə-bələ şeyləri başa düşürəm, ancaq əgər bax mənim kimi adam kollecə qəbul olunmağa hazırlaşmışsa, ona milyon il əvvəl nəslilikəsilmiş heyvan adlarını əzbərləməyin nə xeyri var?

– Heç bir xeyri, – atam dedi. – Sən iki yüz faiz haqlısan, nəslə kəsilmiş heyvanlarla kimin nə işi? Ölüb gediblər, yaxşı eləyiblər, mənim devizim belədir. Onlar mənim özümü də boğaza yiğıblar. Ancaq bir halda ki bu fənni deməyə tutulmuşam, ayaqlarımı uzadıb ölənə kimi deyəcəyəm. Burada ya sənə verən allah, Deyendorf, ya mənə, əgər sən kirimə-yəcəksənə, nə qədər ki sən məni gəbərtməyibsən, mən səni gəbərdəcəyəm, lazımlı gəlsə, yalnız əllərimlə boğacağam. Mən öz həyatım uğrunda mübarizə aparıram. Mənim arvadım, oğlum və qoca qayınatnam var, onları yedirtmək lazımdır. Səni gözəl başa düşürəm: mənim özümə də gedib gəzib-dolanmaq daha xoşdur. Sənə də yazığım gəlir, məgər görmürəm necə əzab çəkirsən?

Mən pəncərənin yanında dayanıb gülürdüm, bununla Deyendorfa sataşmaq istəyirdim. Hiss eləyirdim ki, o, atamı çasdırır, onun damarlarını çəkib çıxarıır. Bu rəhmsiz oğlanlar həmişə belədirler. Əvvəlcə adamı quduzluq dərəcəsinə gətirirlər (dodaqlarında artıq həqiqi köpük lopaları, gözləri – almaz kimi), ancaq hansısa bir saatdan sonra onun yanına gəlirlər, açıq söhbət eləyirlər, məsləhət, bəyənmə axtarırlar. Kandarı tərk eləyən kimi isə yenə onu ələ salırlar. Hələ ki, bu iyrənc söhbət davam eləyirdi, mən qəsdən arxam onlara sarı dayanmışdım.

Pəncərədən payızda məktəb orkestrinin məşq elədiyi və qızların xorla idmançılarla salamlama öyrəndikləri cəmənliyi gördüm, onun yanında tennis kortları, əlillər evinə yol boyu şabalıdlıqlar vardı, uzaqda üfüqün göylüyündə başdan-başa daş karxanası çapıqları içərisində Olton dağı donqarlanırdı. Oltondan alış-verişdən qayidan sərnişinlərlə dolu tramvay parıldayaraq döngə arxasından göründü. Olton tərəfdə yaşayan şagirdlər dayanacaqda durub qarşı tərəfdən gələnə gözləyirdilər. Aşağıda, qadın soyunub-geyinmə otağından başlayaraq məktəbi dövrələyən beton yolla – mən yaxşı görməkdən ötrü burnumu buz kimi şüşəyə sıxmışdım – qızlar cüt-cüt və üç-üç dağılışır-

dilar: dama-dama parçaların xırda kvadratları, xəzlər, kitablar, cemperlər... Onların nəfəslərindən buxar qalxırdı, səslərini eşitmirdim. Mən gözlərimlə Pennini axtarırdım. Bütün günü ondan qaçmışdım, çünkü ona yaxınlaşmaq, indi mənim üçün dərkedilməz ülvi səbəbdən mənə xüsusi ehtiyacları olan valideynlərimi satmaq, onlara xəyanət eləmək demək idi.

— ...tək mən, — Deyfendorf atama dedi. Onun səsi ciyiltili idi. Belə nazik səs onun yaraşıqlı, güclü bədəni ilə heyrətamız dərəcədə uyuşmurdu. Mən Deyfendorfu soyunub-geyinmə otağında tez-tez çılpaq gördürüm. Onun qısa, yoğun qıçları, enli, sarı tüklə örtülmüş əzələli elastiki beli, maili parıldayan çıyıləri və qırmızı qayıq-ovuclu uzun qolları vardı.

O, yaxşı üzgüçü idi.

— Bu doğrudur, sən yox, tək sən yox, — atam razılaşındı.

— Ancaq, Deyfendorf, hər halda, sən, mən deyərdim ki, sən bu ilin ən nadincisən.

391

O bunu laqeyd tonla dedi. O, məktəbdə uzun illər işlədiyi vaxt ərzində qulaq asmaq, qabiliyyət, idman məlumatı kimi belə şeyləri tamamilə dəqiq müəyyən eləməyi öyrənmişdi.

Penni qızların içərisində görünmürdü. Mənim arxa tərifimdə təəccübələnmiş və deyəsən, hətta incimiş Deyfendorf susurdu. Onun bir zəif cəhəti vardı. O, mənim atımı sevirdi. Bunu yada salmaq mənim üçün nə qədər acı olsa da, bu kobud heyvan və mənim atam — bir-birlərinə həqiqətən bağlanmışdılar. Mən hiddətlənmişdim. Hiddətlənmişdim ki, atam bu uşağın qarşısında ürəyini necə də səxavətlə boşaldır. Hər ikisi də sağlam fikrin müalicəvi damlaşısı ola bilərdi.

— Banilər, — o izah eləyirdi, — öz sonsuz müdrikliklər ilə düşünmüşlər ki, uşaqlar valideynlər üçün qeyri-təbii ağır yükdürlər. Buna görə də məktəb adı verdikləri həbsxana yaradıblar və təhsil adlandırdıqları işgəncə aləti veriblər. Sizi məktəbə artıq valideynlərinizin sizinlə bacarmadıqları, işləməyinizinsə hələ tez olduğu vaxt verirlər. Mən ictimai tullantıların, zəif, sıkəst, qeyri-normal və ağıldankəmlərə baxan pulla tutulmuş nəzarətçiyəm və sənə yeganə bir məsləhət verə bilərəm; nə qədər ki gec deyil, ağlını başına

cəm elə və bir şeyi öyrən, yoxsa mənim kimi heç nəyə gərəyin biri olacaqsan, bir tıkə çörəkdən ötrü müəllimlik eləmək lazımlı gələcək. Otuz birinci ildə böhran vaxtı məni küçəyə atanda getməyə yerim yox idi. Heç nə bilmirdim. Allah ömrüm boyu mənim qayğıma qalıb, özüm isə heç nəyə yaramamışam. Qayınatamın qardaşı oğlu El Hammel ürəyi yumaşaq olduğundan məni müəllimliyə düzəldti. Bunu sənə arzulamıram, oğlan. Sən mənim qatı düşmənim sən-sə də, bunu sənə arzulamıram.

Mən Oltona baxır və hiss eləyirdim ki, qulaqlarım yanır. Mən, sanki, şüşədəki hansısa zədənin içindən gələcəyə baxır və dərkolunmazlıqla bilirdim ki, Deyfendorf müəllim olacaq. Belə qərar verilmişdi və o, öz taleyindən yan keçməyəcəkdi. On dörd ildən sonra mən Oltona, vətənimə, əyalətə geldim, Deyfendorfla rastlaşdım – onun əynində kisəyə dönmüş qəhvəyi kostyum, döş cibindən bir vaxtlar, çoxdan unudulmuş zamanlardakı atam kimi karandaşlar və qələmlər görünürdü. Deyfendorf kökəlmış və diqqət çəkəcək dərəcədə dazlaşmışdı, ancaq bu, o idi. O, məndən – zənci məşuqəsi ilə iyirmi üçüncü küçədəki evin çardağında yaşayan orta dərəcəli həqiqi abstraksionistdən haçansa müəllim olub-olmayacağımı soruşdu, ciddi tərzdə soruşmağa cəsarət elədi. Mən “yox” dedim. Və onda o bulanıq gözlərini ciddi şəkildə mənə zilləyərək dilləndi: “Pit, sənin atanın mənə müəllimlik sənəti barədə dediklərini tez-tez xatırlayıram. O deyirdi bu, asan deyil, ancaq dünyada heç nədən belə həzz almırsan. İndi mən özüm müəllim olmuşam və onun nədən danışdığını başa düşürəm. Sənin atan gözəl insan idi. Sən bunu bilirdin?”

İndi isə nazik, ciyiltili səsilə nəsə:

– Mən sizə düşmən deyiləm, mister Kolduell. Mən sizi sevirəm. Bütün uşaqlar sevirlər, – deyə boş-boş danışmağa başlamışdı.

– Mənim bədbəxtliyim də bundadır, Deyfendorf. Müəllim üçün bundan pisi yoxdur. İstəmirəm siz məni sevəsiniz. Bircə şey istəyirəm: siz həftənin beş günü gündə hər dər simdə əlli beş dəqiqəni sakit oturasınız. Bir də, Deyfendorf, istəyirəm ki, sən mənim sinfimə girəndə qorxudan əsəsən. Üşaq öldürən Kolduell – mənim haqqımda bax belə düşünməlisiniz! R-r-r!

Mən məsələyə qarışmağın vaxtı çatdığını qərarlaşdırıb gülərək pəncərədən onlara tərəf çevrildim. Onlar sui-qəsdçilər kimi bir-birinə tərəf əyilərək sürtünlüb didilmiş sarı masanın müxtəlif tərəflərində oturmuşdular. Atamın rəngi ağarmışdı, sıfətində əzab ifadəsi vardı, onun batiq yanaqları parıldayırdı; masanın üstündə, sanki, quruqurbağasına dönmüş kağızlar, dəmir sıxacları, press-papye gözə dəyirdi. Deyendorf onun canından sonuncu qüvvəsini də sorub çıxarmışdı; məktəbdəki işi atamı üzmişdi. Mən bunu gördüm,ancaq heç nə eləyə bilmirdim. Deyfinin istehzasından gördüm ki, o, atamın alovlu nitqlərinə qulaq asanda şəksi üstünlük hissləri keçirir, özünü bu çürük,ancaq səsi kəsilməyən lax-sək adamın yanında gənc, təmiz, qəşəng, inamlı, sakit və məglubedilməz gördüm.

Atam mənim burada olduğumu görüb pörtdü və söhbəti kəsdi.

393

– Yedдинin yarısında idman klubunun yanında ol, – o, kəsik-kəsik səslə Deyendorfa bildirdi.

Axşama üzgüçülük yanşları təyin olunmuşdu. Deyendorf isə məktəb komandası heyətində çıxış eləyirdi.

– Biz sizi məyus etmərik, onlara həddini bildirmək, onların burunlarını ovmaq vaxtı çatıb, mister Kolduell, – Deyendorf söz verdi.

Bütün il ərzində komandamız bir görüşü də udmaşıdı. Olincer, olsa-olsa, səhra şəhərciyi idi. Orada hovuz yox idi, əllillər evinin ətrafındakı dəhnənin yanında çayın dibini sənmış butulkalarla dolu idi. Atam müəllimləri istədiyi kimi barmağına dolayan Zimmermanin iradəsilə ağlaşığ-maz halda məktəbin üzgüçülük komandasının məşqçisi oldu, hərçənd qrijasına görə heç suya girə bilmirdi:

– Mümkün olan hər şeyi elə, səndən başqa heç kimi-miz yoxdur, – atam dedi. – Suda qurudakı kimi yeriməyəcəksən.

İndi mənə elə gəldi ki, atam ona etiraz eləməmizi istəyirdi,ancaq biz üçümüz də susmağı ən yaxşı yol bildik.

Sinidə bircə Cudi Lencel qalmışdı. Atam hesab eləyirdi ki, Lencelin atası qızından onun bacara bildiyindən daha çox şey tələb eləməklə onu qorxudub. Mən buna şübhə eləyirdim. Mənim qənaətimə görə, Cudi nə aqli, nə

də gözəlliylə diqqəti çəkməyən ən adı qız idi. O, özündən çox şey uydurdu və atam kimi sadəlövh müəllimlərə əzab verirdi. Qız sükutdan istifadə eləyib dedi:

– Mister Kolduell, mən sabahkı yoxlama işi haqqında soruşmaq istəyirdim.

– Bir dəqiqə, Cudi.

Deyendorf artıq boğaza yiğilmişdi və getmək istəyirdi. O, stuldan qalxarkən az qaldı gəyirsin. Atam soruşdu:

– Deyfi, siqaret məsəlesi nə yerdədir? Bilsələr ki yenə çəkirsən, səni komandanın qovacaqlar.

Nazik, naqolay səs astanadan ciyildədi:

– Mister Kolduell, mən bu payızdan onun heç iyini bilmirəm.

– Yalan demə, oğlan. Həyat yalan demək üçün çox qıсадır. Mənə ən azi əlli yeddi insan xəbər verib ki, sən siqaret çəkirsən və Zimmerman bilsə ki mən sənin eyiblərinin üstünü örtürəm, başımı kəsər.

– Yaxşı, mister Kolduell, başa düşürəm.

– Mənə lazımdır ki, sən bu gün iki yüz yarlığa brassla üzməkdə də qalib gələsən.

– Arxayın olun, mister Kolduell.

Mən gözlərimi yumdum. Atam məşqçi tonu ilə danışanda qulaq asmaq mənə dözülməz olurdu; bu mənə – bizə layiq olmayan kimi görünürdü. Mən ədalətsiz idim, axı, nəhayət, məhz bunu istəyirdim – o da başqa kişilər kimi normal, özünə inamlı tonda danışın, bunsuz dünya mənəsizdir. Ola bilsin mənə Deyendorfun atama nəsə görünən – brassla və iki yüz yarlıq məsafəni sərbəst üsulla üzməkdə qalib gələ biləcəyi, mənim sə bunu bacarmadığım əzab verirdi. Mən dərimi göstərməyə utandığımdan üzməyi öyrənməmişdim. Su mühiti mənimcün qeyri-mümkün, əlçatmaz idi, mən havaya vurulmuşdum, hava məbədləri tikir və bunu Gələcək adlandırırdım; mən atamın çəkdiyi iztirablara görə onu orada mükafatlandırılacağıma ümidi eləyirdim.

– Hə, Cudi, nə məsələdir? – atam dedi.

– Mən sizin nə soruşturmağınızı başa düşməmişəm.

– Səkkizinci, doqquzuncu və onuncu fəsilləri, mən axı dərsdə dedim.

– Oy, nə çoxdur.

– Onlara gözücü bax, Cudi: sən axı ağıllı qızsan. Bilirsən necə məşğul olmaq lazımdır.

Atam tez kitabı – boz üz qabığında mikroskop, atom və dinozavr şəkli olan dərsliyi açdı.

– Kursivlə çap olunanlara diqqət elə, – dedi, – bax, məsələn, maqma. Nədir maqma?

– Siz bunu soruştacaqsınız?

– Mən nəyi soruştacağımı sənə deyə bilmərəm, Cudi. Bu, başqalarına münasibətdə düz olmaz. Amma hər halda, sən maqmanın nə olduğunu bilməlisən.

– Bu, vulkanlardan çıxandır?

– Nə deyim, doğrudur. Maqma – süxurun ərimiş halda püskürməsidir. Sonra. Dağ süxurlarının üç tipini de.

– Bunu necə, soruştacaqsınız?

– Deyə bilmərəm, Cudi. Başa düş. Yaxşı, hansı süxurlar var?

– Qalıqlı...

– Püskürülümiş, çökmüş və metamorfoza olunmuş. Hər birinə misal de.

– Qranit, əhəng və mərmər, – dedim.

Cudi qorxa-qorxa mənə baxdı.

– Yaxud bazalt, qum və şist, – atam dedi.

Qız küt-küt gah mənə, gah ona baxırdı, sanki, fikirləşirdi ki, biz onun əleyhinə sövdələşmişik. Əslində də belə idi. Belə xoşbəxt anlarda atamlı biz bütöv bir tam, ikicəmliq kiçik komanda olurduq.

– İstəyirsən sənə maraqlı bir şey danışım, Cudi? – atam dedi. – Şistin Amerika qıtəsində ən zəngin yataqları bizim qonşuluğumuzda, Pensilvaniyada yerləşir, Lixay və Nort-gempton dairəsində. – O, barmağının dalı ilə arxasındaki lövhəni taqqıldırdı. – Sahildən-sahilə kimi bütün məktəblərdə asılmış lövhələr burada çıxarılıb.

– Ancaq biz bunları bilməli deyilik, düzdür?

– Hə, bu, dərslikdə yoxdur. Ancaq düşündüm ki, sənə maraqlı olar. Çalış maraqlan. Qiyməti unut, atan birtəhər dözər. Öz ayağının altındakı dayağı vurub dağıtma, Cudi. Mən sənin yaşında cavaklığın nə olduğunu bilmirdim. Heç sonralar da öyrənə bilmədim. Gör sənə nə deyirəm, Cudi. Bəzi adamlarda qabiliyyət olur, digərlərində olmur. Ancaq hər adamda nəsə olur, qoy lap bəzən yalnız ömür

olsun. Rəhmli Allah bizi ondan ötrü yaratmayıb ki, özümzə olmayan şeylərə görə heyif silənək. İki istedadı olan adam beş istedadı olana paxilliq eləməməlidir. Piterlə bizə bax. Mənim bircə dənə də olsun istedadım yoxdur, onda isə onu var. Ancaq mənim ona etirazım yoxdur. Mən onu sevirəm. O, mənim oğlumdur.

Cudi ağızını açdı, elə bildim indi “bəs siz bunu da soruşaçaqsınız?” deyəcək. Ancaq o heç nə demədi. Atam dərsliyi vərəqləyirdi.

– Sən hansı erozion agentləri tanıyırsan? – soruşdu.

Qız cəsarətləndi.

– Zaman?

Atam başını qaldırdı, onu elə bil, vurdular. Gözlərinin altında aq torbacıqlar vardı, parlaq, xəstə qırmızılıq yanaqlarını zol-zol eləmişdi, sanki, orada şillədən sonra izlər qalmışdı.

396 – Boynuma alım ki, mən bu barədə heç fikirləşməmişəm, – dedi ona. – Mən axar suları, buzlaqları və küləyi nəzərdə tuturdum.

Qız bunu dəftərinə yazdı.

– Diastrofizm, – atam dedi. – İzostaziya. Bu nə deməkdir? Seysmoqrafik sxemi çək. Batolit nə deməkdir?

– Yəqin, siz bunların hamısını soruşmayacaqsınız.

– Soruşmaya da bilərəm, – atam dedi, – suallar barədə düşününmə. Yer haqqında düşün... Məgər sən onu sevmirsən? Məgər sən onun haqqında daha çox şey öyrənmək istəmirsin? İzostaziya¹ tamamilə iri, kök qadının kəməri kimidir...

Cudinin sıfəti gərgin idi. Onun kök yanaqları dərin və sərt qırışlar yaradaraq burnunacan çatırdı, burnunun ucunda isə üçüncü şaquli qırış vardı. Elə bilirdin dodaqları da qırış-qırış idi və o danışanda şir əsnəməsi *gülü kimi* yuxarı-aşağı çəkilirdi.

– Bəs siz o nə idi... Proteroroy haqqında soruşacaqsınız?

– Proterozoy erası?.. Bəli, xanım. Belə sual çox mümkündür: ardıcıl olaraq altı geoloji eraları sadalayın və onların təxmini davamlılığını göstərin. Kaynozoy erası nə vaxt olub?

¹ İzostaziya – coğrafiyada: orta yay temperaturu bərabər olan yerləri birləşdirən xətt

– Milyard il əvvəl?
– Sən onda yaşayırsan, qız. Biz hamımız onda yaşayırıq. O, yetmiş milyon il əvvəl başlanıb. Mən hələ, misal üçün, hansısa nəslə kəsilmiş heyvanların adlarını çəkə və sizdən onun hansı eraya və sistemə mənsub olduğunu sinfə göstərməyi xahiş eləyə bilərəm. Məsələn, zirehlilər – məməlilər, Kaynozoy erası, üçüncü sistem Eotsen dövrü, ancaq bunu bilməyiniz vacib deyil. Ola bilər sənin özünə eşitmək maraqlıdır ki, zirehlilər – mən sənin yanında olduğum vaxt bizim prezidentimiz olmuş Üllyam Hovard Tafta çox oxşayır.

Mən qızın dəftərinə necə “dövrlər lazım deyil” yazdığını və bu sözləri çərçivəyə aldığıni gördüm. Atam hey danışındı, qız isə bu vaxt üçbucaq çərçivələr çəkməyə başlamışdı.

– Yaxud lepidodendron – nəhəng qılı, Paleozoy erası, Pensilvaniya sistemi, yaxud eriops – bu nədir belə, Piter?

Mənim yerli-dibli xəbərim yox idi.

– Sürünənlər, – ağızma gələni dedim, – mezozoy.

– Suda-quruda yaşayan, – atam səhvimi düzəltdi. – Qədim, yaxud arxeopteriks, – o, artıq bunu bilmədiyimizdən əmin halda canlanaraq davam eləyirdi. – Bu nədir, Cudi?

– Necə? Arxa...

– Arxeopteriks. – Atam köks ötürdü. – Birinci quş. O, qarğı boyda olub. Onun lələkləri pulcuqlardan inkişaf etmişdir. İki yüz üçüncü və iki yüz doqquzuncu səhifələrdəki cədvəllərə bax. Əsas sakitlikdir. Cədvəllərə bax, yazdıqlarını yadında saxla və hər şey qaydasında olacaq.

– Mən dərslərimi oxuyanda ürəyim dəhşətli dərəcədə bulanır və başım hərlənir, – qız, az qala, ağlayacaq halda etiraf elədi. Onun rəngi solğun idi və birdən bu solğunluq parıldayan divarları çürüntü qoxusu verən meşədən yiğilmiş bal çaları ilə bütün otağı bürüdü.

– Hamida belə olur, – atam dedi və hər şey yenidən öz yerini tutdu. – Həmişə bilikdən adamın ürəyi bulanır. Öz gücün müqabilində çalış, Cudi və rahat yat. Qorxub-çəkinmə. Çərşənbə keçəcək və sən bütün bunları unuda biləcəksən. Bir də görəcəksən ərə gedirsən və sənin altı uşağın olacaq.

Və mən hiddətlə başa düşdüm ki, atamın ona yazığı gəldiyindən bütün yoxlama işlərini bir-bir sadaladı.

Qız gedəndə atam qalxdı. Qapını bağladı və dedi:

– Yazıq! o qarıyb atasının yanında qalacaq.

İkimiz qalmışdıq.

Mən pəncərədən çəkildim və dedim:

– Bəlkə, atası elə belə də istəyir.

Hey hiss eləyirdim ki, əynimdə qırmızı köynək var, otaqda gəzisərkən gözümün ucu ilə onun parıltısını tuturdum və sözlərim bundan çıxmənalı, ağıllı səslənirdi.

– Nahaq belə düşünürsən, – atam dedi. – Yer üzündə qəzəbli qadından dəhşətli şey yoxdur. Sənin ananın bir üstün cəhəti var – o heç vaxt qeyzlənmir. Sən bunu başa düşməzsən. Piter, ancaq ananla bizim çox yaxşı günlərimiz olub.

Mən ona çox da inanmirdim. Ancaq bunu elə dedi ki, susmaqdan başqa çarəm qalmadı. Mənə elə gəlirdi ki, atam növbə ilə həyatda qazandığı hər şeylə vidalaşır. O, masanın üstündə mavitəhər vərəqlərdən birini götürdü, mənə uzatdı.

– Oxu və hönkür, – dedi.

Ağlıma gələn birinci fikir bu oldu ki, bu, pis diaqnozdur. Ürəyim düşdü. “Nə vaxt macal tapdı?” – fikirləşdim.

Ancaq bu, cəmi-cümlətanı Zimmermanin aylıq rəylərindən biri idi.

OLİNCER ORTA MƏKTƏBİ

Direktorun dəftərxanası.

10.01.47-ci il.

Müəllim – C.U.Kolduell.

Fənn – Təbiətşünaslıq. 10-cu sinif.

Dinləmə vaxtı – 11.05 səhər 8.01.47-ci il.

Müəllim dərsə iyirmi dəqiqə gecikmişdi. O, sinif-də direktoru gördükdə təəccübünü gizlədə bilmədi, bu, şagirdlərin diqqətindən yayınmadı. Müəllim şagirdlərin dərsdə olmasına baxmadan direktora nəyisə izah etməyə çalışdı, ancaq sonuncu onu dinləməkdən imtina etdi. Dərsin mövzusu Kainatın yaşı, ulduzların həcmi, Yerin mənşəyi və həyatın evolyusiyası sxemindən ibarət idi. Müəllim heç vəchlə şagirdlərin dini hisslerinə hörmət eləməyə çalışmadı. Təbiət elmlərinin humanist dəyəri açılmamış qaldı. Müəllim bir dəfə

“şeytan” sözünü deməkdən özünü zorla saxladı. Dərsin lap əvvəlindən qalxan şuluqluq və səs-küy hey artırdı. Görünürdü ki, şagirdlər pis hazırlaşıllar, buna görə də müəllim mühazirə metodunu seçdi. O, zəngə bir dəqiqli qalmış şagirdlərdən birinin kürayinə polad çubuqla vurdu. Belə fiziki təsir Pensilvaniya ştatının qanunlarının kobud şəkildə pozulmasıdır və valideynlər tərəfindən şikayət edildiyi təqdirdə müəllimin işdən çıxması üçün əsas ola bilər.

Ancaq qeyd etmək lazımdır ki, müəllim öz fənnini yaxşı bilir və onun dərsin mövzusunu ilə əla-qədar misal gətirdiyi bəzi nümunələri şagirdlərin gündəlik həyatları üçün uğurlu saymaq olar.

İmza: Luis M.Zimmerman

Hələ ki mən oxuyurdum, atam pərdələri saldı və sınıfə yarıqlaranlıq yayıldı.

399

– Neynək, – dedim, – o, sənin biliyini tərifləyir.

– Şeytanın özü bundan pis rəy düşünə bilməz. Yəqin ki, o, bütün gecəni bu şədevr üzərində əlləşib. Əgər bu kağız məktəb şurasına gedib çıxsa, məni qovarlar – heç staja da baxmazlar.

– Sən kimi belə vurubsan? – soruşdum.

– Deyfendorfu. Bu nacins Devis yazıq uşağı dəli eləyib.

– Sən də söz tapdın – yazıq. Maşınımızın barmaqlığını sindirib, indisə ona görə səni işdən çıxara bilərlər. İki dəqiqli əvvəl isə, bax düz bu yerdə sən ona özünün bütün həyatını danışdır.

– O heç nədir, Piter. Mənim ona yazığım gəlir. Biz onunla həmtayıq – bir çəkmənin iki tayıyıq.

Mən paxillığımı uddum və dedim:

– Ata, axı rəy elə də pis deyil.

– Bundan da pis ola bilməz, – o, əlində pərdəsalan ağacla partaların arasında gəzə-gəzə dilləndi. – Bu ölümdür. Mənə belə lazımdır. On beş ildir müəllimlik eləyirəm, həmişə də belə. On beş il cəhənnəmdə.

O, şkafdan əsgı götürdü və qapiya tərəf getdi. Mən Zimmermanın əsl fikrini axtara-axtara rəyi bir dəfə də oxudum. Ancaq bir şey tapmadım. Atam əsgini dəhlizdəki

içməli su fontanının yanında isladıb qayıtdı. O, geniş ritmik hərəketlərlə əyri-üyrü səkkizliklər yazaraq lövhəni sildi. İşgüzər xışlı sakitliyi dərinləşdirirdi; divarın yuxarısında elektrik saatı çıqqıldı və əqrəb Zimmermanın kabine-tindəki əsas saatın əmrinə tabe olaraq 4.17-dən 4.18-ə sıçradı.

- Bəs təbiət elmlərinin humanist dərəyi nə deməkdir?
- Ondan soruş, – dedi atam. – Bəlkə, o bilir. Bəlkə, atom nüvəsinin içində yelləncəkdə adam oturur və axşam qəzeti oxuyur.
- Sən, doğrudan da, fikirləşirsən ki, rəyi məktəb şurasında oxuyacaqlar?

– Allah eləməsin, oğlum. O artıq işə tikilib. Şurada mənim üç düşmənim, bir dostum var, bir də əlavə – heç özüm də bilmirəm o kimdir. Bu missis Hərsoqdan baş açmaq olmur. Onlar məndən yaxalarını qurtarmağa ləp şad olarlar. Quru budaqları dallamaq lazımdır. İndi, tərxis olunmadan sonra keçmiş hərbçilər doludurlar və hamisi-na da iş lazımdır.

O, lövhəni silə-silə bunu burnunun altında Mizildayırdı.

– Bəlkə, ən yaxşısı – sən özün gedəsən? – dedim.

Biz anamla bu barədə tez-tez danışırıq, ancaq söhbət hər dəfə dalana dırənirdi; ona görə ki, necə danışsaq da, belə alınırdı ki, atamın zəhmət haqqı olmadan yaşaya bilmərik.

– Gecdir, – dedi. – Çox gecdir. – O, saata baxdı. – Lənət şeytana, mən, doğrudan da, gecikirəm. Dok. Appltona demişəm ki, beşin yarısında onun yanında olacağam.

Qorxudan ölü kimi qaldım. Atam heç vaxt müalicə olunmamışdı. Və budur, xəstəliyinin qondarma olmadığına birinci sübut – xəstəlik ləkə kimi üzə çıxıb.

– Bu doğrudur? Sən, doğrudan, onun yanına getmək istəyirsən?

Ürəyimdə yalvarırdım ki, “yox” desin.

O, mənim fikrimi bildi və biz bir-birimizə baxaraq lal-dinməz dayandıq, haradasa qeyri-müəyyən yarıqaranlıqda isə şkafın qapısı çırıldı, hansısa oğlan uşağı fit çaldı, saat çıqqıldı.

– Bu gün ona zəng vurmuşdum, – atam, sanki, hansısa günahına peşmanlıq çekirmiş kimi, təqsirkar halda

dedi: – Sadəcə olaraq, onun tibb fakültəsində necə əla oxumasına qulaq asmağa getmək isteyirəm.

O, yaş əsgini stulun söykənəcəyinə asdı ki, qurusun, pəncərəyə yaxınlaşdı, karandaşyonanı sökdü və yonqarın çəhrayı xırda axını zibil səbətinə töküldü. Sınıfdən sidr ağaçının iyi gəldi, sanki, kilsə mehrabında yandırmışdilar.

– Mən səninlə gedim? – soruşdum.

– Lazım deyil, Piter. Kafeyə get, dostlarınla otur, vaxtı öldürərsən. Bir saatdan sonra isə mən sənin dalınca gələrəm və Oltona gedərik.

– Yox, sənnən gedirəm. Mənim dostum yoxdur.

O, şkafdan gödək paltosunu götürdü və biz çıxdıq. O, sinfin qapısını örtdü, biz pilləkənlə aşağı endik və birinci mərtəbənin dəhlizi ilə içində idman kubokları olan parlaq şüşə şkafların yanından keçib-getdik. Bu şkaf həmişə məndə qüssə doğururdu, onu ilk dəfə hələ uşaqlən görmüşdüm və artıq o vaxtlar mövhumi hissələrlə dərindən dərk eləyirdim ki, guya, hər gümüş kubokda zibil qutusundakı kimi ölen adamın külü saxlanır. Heller, baş süpürgəçi döşəməyə qırmızı mum qırıntıları səpmişdi və onları enli döşəməsilənlə bize tərəf qovurdu.

– Bax belə, gündüzsən-gecəsən, sutkayla necəsən, – atam ona dedi.

– Ax, ya¹, – süpürgəçi hay verdi. – Bir əsr yaşasa da, insan axmaqdır ki, axmaqdır.

Hellerin yaşı altmışı keçsə də, başında bircə dənə də ağ tükü olmayan qarasaç, enlikürək alman idi. O pensne taxırdı və buna görə də çox müəllimdən bilikli görünürdü. Səsi atamın səsinin dalınca qapıdan, ya pəncərədən döşəməyə işiq düşən yerlərdə yaş halda parıldayan boş dəhlizin bu bağından o başına əks-səda verirdi. Mən sakitləşmişdim – yaşılı adamların belə qaba frazalarla mübadılə elədikləri kiçik dünyaya heç nə ölüm qədər belə mütləq, müqəddəs və qorxulu tərzdə nüfuz eləyə bilməz. Atam yan qanaddakı kiçik şkafına tərəf qaçıb gödəkcəmi və dərs kitablarını götürməyimi gözlədi; mən yaxın saatlarda vaxt tapıb dərslərimi öyrənməyə ümid eləyirdim, ancaq heç nə alınmirdi. Qayidanda atamın döşəmədə qoyduğu hansısa izlərə görə Hellerdən necə üzr istədiyini eşitdim. O:

¹ Hə (alm.)

– Yox, – deyirdi – sizin mötəbər zəhmətinizi ağırlaşdırımaq mənim üçün çox pisdir. İnanın, başa düşürəm ki, bu nə deməkdir – belə donuzluqdə təmizlik gözləmək. Burada hər gün avgilərin at tövləsidir.

– Hələ harasıdır. – Heller ciyirlərini çəkdi.

Mən yaxınlaşanda o əyildi və döşəməsilən, sanki, onun kölgəsinə sancıldı. O, qəddini düzəldib atamla mənə ov-cundakı adı tozdan azca iri olan bir ovuc quru, uzunsov kəsək göstərdi – bunun nə olduğunu dərhal bilmək çətin idi.

– Toxumdur, – dedi.

– Toxumu məktəbə kim gətirib axı? – atam təəccüb-ləndi.

– Bəlkə, portağal toxumudur? – Heller gümanını bildirdi.

– Belə-belə işlər, daha bir sırr, – atam mənə qorxu hissi ilə dedi və biz küçəyə çıxdıq.

Hava aydın və soyuq idi, günəş şəhərin qərb qurtaracağı üzərində dayanmışdı və bizim qabağımızca uzun kölgələr sürüñürdü. Bu kölgələr birləşir və onlara baxanda atamla məni dördayaqlı şahə qalxmış nəhəng yerinə qəbul eləmək olardı. Tramvay fisildayaraq və qığılçım buraxaraq qərbə, Oltona gedirdi. Biz də axırda ora getməli idik, ancaq müəyyən vaxta kimi axına qarşı hərəkət eləyirdik. Biz sakitcə məktəbyani çəmənliyi keçdik – atamın hər iki addımının yerinə mən üçünü atmali olurdum. Səkinin kənarında elan üçün şüşə lövhə vardi. Elanı miss Şrekin rəsm dərsində yuxarı sinif şagirdləri yazırdılar; bu gün məktəbimizin rəngi ilə, qızılı-qəhvəyi rənglə iri “B” çəkilmiş və:

*BASKETBOL
ÇƏRSƏNBƏ AXŞAMI
Saat 7-də*

Biz məktəb həyatını Hammelin qarajından ayıran əyri asfalt yolu keçdik. Burada daş axıb-tökülən dağlar gölməçə əmələ gətirmiş, döşənmiş yolda, coğrafiyaçılara məlum olmayan adalar, arxipelaqlar, qıtələr yaratmışdı. Biz yanacaqdoldurma məntəqəsinin həyatındə şpalere taxılmış pardaxlanan qızılıgül kolunun qonur skeleti olan tərtəmiz xırda ağ evin yanından keçib-gedirdik; iyun ayında bu

qızılgüller buradan keçən hər oğlan uşağında da açır, Vera Hammeli soyundurmağın necə ləzzətli olması haqqında ətirşah kimi şirin fikir oyadırdı. Daha iki evdən sonra isə Olincer poçtunun kərpic binası ilə bir olan Maynorun kafesi idi. Yan-yana iki güzgülü pəncərə: birinin arxasında gonbul missis Pessifay işəgötürmə və poçt təlimatları haqqında elanlarla əhatə olunaraq oturub marka satırdı və pulköçürmə işlərini göründü, digəri arxasında – tüstü və gülüş içərisində daha bir gonbul, Maynor Krets dondurma porsiyaları düzəldir və limonlu kokteyllər hazırlayırdı. Poçt və kafe simmetrik yerləşmişdi. Maynorun açıq-qəhvəyi mərmər piştaxtası arakəsmənin arxasındaki missis Pessifayın barmaqlıqlı pəncərəli və tərəzili linoleumla örtülmüş piştaxtasını güzgü kimi əks etdirirdi. Mən uşaq olanda tez-tez xəlvətə salıb poçtun arxa qapısındaki deşikdən içəri baxır, məktub qalaqlarını, zərfləri, yiğin-yığın boz kiseləri, furajka və gödəkçələrini çıxarıb o vaxt mənə görə nəsə çox mühüm məsələlərdən danişan göy şalvarlı poçtalıyonları gördüm. Bir də mənə – uşağı elə gəlirdi ki, böyük uşaqların oturduqları uzaq arakəsmələrin arxasında tüstü zolağı içərisindən, sanki, onu federal qanun qoruyurmuş kimi mənim üçün ciddi şəkildə qadağan edilmiş hansısa gizli sırrı görmək olar. Mexaniki bilyard və komposter eyni taqqılıtlı ilə təsir eləyirdi və poçtda o yerdə ki kənarları çirkli bir neçə siniq qələm və içiboş, naxışlı mürəkkəbqabılı press-papye olan masa qoyulmuşdu, kafedə həmin yerdə satışa plastmas portsıqarlar, Cun Ellisonun və İvonna de Karlonun qızılı çərçivədə solğun fotoları, pişik, şotland ter-yerləri, köynəklərdə villa və su çəlləyi şəkli və biri 29 sentə qədər ucuzlaşmış mallar olan oyun kartları: daxilində ağırlıq olan şəffaf oyun sümükləri, sellüloid maskalar – bərəlmış gözlər, ağarmış dişlər, “iç-üstünə dağıtma” stəkanları, rənglənmiş gipsdən olan it nəcisi göstərilən vitrin yerləşirdi. Elə burada cütü beş sentə – Olincer bələdiyyəsinin municipalitetinin Oltondakı Milad bayramı münasibətilə fənərlərlə və faner şamlarla bəzənmiş tramvay xəttinin, Şeyl-hillin ətraflarının, Sidr dağındaki yeni sutəmizləyici stansiyasının və o vaxtlar siyahılara hərdənbir yeni soyadları əlavə olunduğundan – sonra onun yerində, yalnız həlak olanların soyadları olan alçaq daş obeliks qoydular – hələ

taxtadan olan müharibə qəhrəmanlarına qoyulmuş abidə şəkilləri olan qəhvəyi açıqcalar almaq olardı. Burada bu açıqcaları almaq, yaxınlıqda isə daha bir sent verib onları yola salmaq olardı; döşəmədəki ləkəyə, divardakı istilik borusuna qədər hər şey elə simmetrik idi ki, uşaq vaxtı mən təsəvvür eləyirdim ki, sanki, missis Pessifay və Maynor Krets gizli nikahdadırlar. Gecə və bazar günü sübh tezdən, hələ pəncərələr qaranlıq ikən bu adamlar arasındaki güzgüyəoxşar nazik arakəsmə yox olurdu və onlar ümumi kərpic qabığı mehriban, yağılı, yorğun ahçəkmələrlə dolduraraq birləşirdilər.

Atam burada dayandı. Əziyyətverici şaxtalı havada onun çəkmələri asfaltlı qazaraq xışıldadı, dodaqları isə kukllardakı kimi hərəkət eləyirdi.

– Bax belə, Piter, – dedi. – Sən get Maynorun yanına, dok Aphton məni buraxanda dalınca gələrəm.

– Necə bilirsən, o nə deyəcək?

Aldanma, nəfs böyük idi. Penni kafedə ola bilərdi.

– Deyəcək ki, mən öküz kimi sağlamam, – atam cavab verdi. – O lap tüləmiş qoca bayquş kimi müdrikdir.

– İstəmirsən sənnən gedim?

– Sən mənə nə kömək eləyəcəksən, fağır uşaq? Burada qal və özünü boş yerə incitmə. Dostlarınla ol, qoy lap burunlarını dik tutsunlar. Mənim heç vaxt dostum olmayıb, belə ki, bunun nə olduğunu təsəvvür eləyə bilmirəm.

Mənim vicdanım, demək olar ki, həmişə atamlı bir olub. Mən kompromisə getməyi qərara aldım.

– Yaxşı, bir dəqiqəliyə girərəm, – dedim. – Sonra sənə çataram.

– Tələsmə, – o dedi və birdən, sanki, qarşısında rol oynadığı görünməz publikanı xatırlayaraq əllərini öz ətrafinda dolandırıldı. – Sənə gör nə qədər vaxtı öldürmək lazımdır. Mən sənin yanında o qədər vaxt öldürmişəm ki, indiyə kimi əllərim xalis qandır.

Onun nitqi sonsuz sapla açılıb çözələnirdi; mən üzüyürdüm.

Sonra o, tək getdi, uzaqlaşdıqca mənə zərif və nazik görünürdü. Ola bilsin, bütün adamlar arxadan nazik görünlər. Heç olmasa, mənim xətrimə atam abırkı palto alsayıdı. Mən onun cibindən toxunma papağını necə çıxar-

diğini və başına keçirdiyini gördüm; utandığımdan ölüb yerə girərək pilləkənlə qaçdım, qapını itələdim və kafeyə soxuldum.

Maynorun yanında bu nə labirint idi! Adam o qədər çox idi – tərpənmək olmurdu, ancaq bizim məktəbdən bura gələn az idi. Çoxunun başqa sevimli yerləri vardı; Maynorun yanına yalnız ən qəddar başkəsənlər gəlirdilər və mən təsadüfi də olsa, onların mühitində olmağımdan xoşlanırdım. Hiss eləyirdim ki, bürkülü yarıqaranlıqda əjdaha gizlənib və onun burun pərələrindən tüstü qalxır, dərisindən isə istilik gəlir. Bu sürü istiliyində sıxlışmış səslər, sanki, hamısı eyni şeylərdən, mənim gəlişimdən bir az əvvəl baş vermiş nədənsə danışıldırılar; o yaşda mənə həmişə elə gəlirdi ki, tamamilə başqa, parlaq və möhtəşəm dünya öz əfsanələrini yanında, mənə görünmədən yaradır. Mən adamların içindən, sanki, bir-birinin yanında sıx düzülmüş çox saylı qapının tayları içindən keçən kimi soxulurdum. Birinci, ikinci, üçüncü taxça və budur, hə, budur o. Odur.

De mənə, əzizim, niyə sevimli sifətlər hər görüşdə yeniləşmiş kimi görünür, sanki, bu an biz onları öz ürəyi-mizdə yenidən döyürik. Mən onu necə ədalətlə təsvir eləyim? O, balaca, heç nə ilə diqqəti çəkməyən idi. Dodaqları həddən artıq şişkin və özündənrazi idi; burnu dik, əsəbi idi. Təəccübü, ot kimi yaşıl məsum uşaq gözləri dumanslı halda zənci gözlerini xatırladan ağır, şışmış göyümtül və gözlənilməz dərəcədə böyük idi. Mənə elə gəlir ki, dodaqla burun, gözlərə qapağı arasındaki məhz bu uyğunsuzluqda, çay gurultusu kimi bu səssiz şəkildə şirildən çar-paz xırda ləpədə mənim üçün bütün gözəllik gizlənirdi; cizgilərin zərif qeyri-bitkinliyi, sanki, onu mənim gözümə ucaldırdı. Və buna görə də həmişə onda nəsə gözlənilməz bir şey tapırdım.

Onun yanında boş yer vardı. Kiçik masanın o biri tərəfində doqquzunculardan, iki nəfər – onun elə də dostluq eləmədiyi oğlan və qız oturmuşdu; bu cütlük qucaqlaşmışdı və ətrafda heç nə görmürdü. Qız onlardan gözünü çəkmirdi və mən yaxın gəlib dirsəyimlə ona toxundum.

– Piter!

Mən öz gözədəyən odlu köynəyimi göstərib gödəkcənin yaxasını açdım.

- Siqaret ver.
- Sən bütün günü haradasan?
- Harada olmamışam? Səni gördüm.

O, siyirtməli qapaqlı sarı-qırmızı plastmas portsiqar-dan ətirli siqareti ustalıqla çırpdı. Sonra yaşıl, qıqlıçımsa-can gözlərilə mənə baxdı və qara, ideal dəyirmi bəbəkləri alacakıldı. Mənim heç ağılima gəlməzdi, sadəcə olaraq, inanmazdım ki, onu həyəcanlandıra bilərəm. Ancaq onun bu həyəcanı mənim üçün arzuolunan idi; bu həyəcan özündə mənim əvvəllər bilmədiyim həzzi gizlədirdi. Əlim beşiyə uzanan uşaq kimi onun ombasına uzanırdı. Mən siqaret yandırdım.

- Bu gün səni yuxuda görmüşəm.

O, üzünü çevirdi, sanki, birdən yaranan qızartını giz-lətmək istəyirdi.

- Nə görmüsən ki?

406
– Çox da sən fikirləşən kimi deyil, – dedim. – Gördüm ki, sən ağaç olubsan, mən səni çağırıram: “Penni, Penni, qayıt!” – sənsə qayıtmadın və mən üzümü ağacın gövdə-sinə söykədim.

- O qayğılı halda dedi:

- Necə kədərli yuxudur.
- Çox kədərlidir. Ümmümiyyətlə, məndə hər şey kədər-lidir.
- Daha nə?
- Atam elə bilir ki, xəstədir.
- Nəyi xəstədir?
- Bilmirəm. Ola bilsin xərçəng.
- Doğrudan?

Siqaretdən ürəyim bulandı və başım şirin-şirin hərləndi; istədim atım, ancaq bunun əvəzində daha bir qullab vurdımlı ki, Penni görsün. Arakəsmə mənə sarı yırgalandı, bizimlə üzəüz oturan iki nəfər isə bir cüt gicəlmış qoç kimi kəllə-kəlləyə gəldilər.

- Əzizim, – Penni mənə dedi. – Çox güman ki, sənin atan sağlamdır. O elə də qoca deyil.
- Əlli yaşı var, – dedim. – Keçən ay tamam olub. – O isə həmişə deyirdi ki, əlli yaşına çatmayacaq.

O, mənim zavallı, səfəh qızçıqazım məni sakitləş-dirmək üçün söz axtararaq qaşqabağını tökdü, axı mən

həmişə təskinlikdən sonsuz ustalıqla qaçmışam. Nəhayət, o dedi:

– Sənin atan elə gülməlidir ki, o, ölə bilməz.

Penni doqquzuncu sinifdə oxuyurdu və atamı yalnız dərsdən sonra sərbəst dərslər salonunda göründü; ancaq, əlbəttə, atamı bütün məktəb tanıyordu.

– Hamı ölüür, – dedim.

– Hə. Ancaq belə tez yox.

– Hər halda, bu, haçansa baş verməlidir.

Biz bu sırrə dərindən nüfuz eləyə bilmirdik, yalnız geriyə – söhbətin əvvəlinə dönmək qalırdı.

– Bəs o, doktorun yanında olubmu? – qız soruşdu və onun ombası masanın altında külək əsməsi kimi etinasız halda mənimkinə toxundu.

– Elə bu saat doktorun yanındadır. – Siqareti sağ əlimə aldım, solu isə, guya, dizimi qaşımaq üçün saymaz yana aşağı saldım. – Gərək onunla gedəydim, – dedim. Dodağımı boru kimi uzadaraq, tüstü buraxaraq, fikrən öz profilimə uyдум:

– Niyə? Sən orada neyləyəcəksən?

– Bilmirəm. Ona ürək-dirək verməyə. Yaxud heç olmasa, yanında olum.

Əlim su yuxarıdan aşağı axan kimi sadə və təbii halda onun dizi üstünə sürüşdü. Donu favn¹ dərisi kimi tüklü idi.

O, bunu nə qədər gizlətmək istəsə də, mənim təmasından fikirləri bir-birinə qarışırıdı. O, sərxoş kimi dili topuq vura-vura dedi:

– Sən bunu necə eləyə bilərsən? Axi sən onun oğlu-san.

– Bilirəm, – ona toxunmağımın, sadəcə, qəfil və günahsız təsadüf olduğunu göstərməyə çalışaraq tələsik dilləndim. Mən barmaqlarımı qabardıb və ovcumu üzüyola bərkliyə sixaraq ələ keçirdiyim ərazidə möhkəmləndim.

– Ancaq mən onun yeganə oğluyam. – Və atamın bu sözlərini dediyimə görə, sanki, o, gözlərimin qarşısında dayandı; onun qayılmış gözləri və azca donqar figurası qərarsız havada lap yaxınlıqda göründü. – Onun danışmağa da başqa bir kəsi yoxdur.

¹ Favn – Amerikada yaşayan meymun cinsi

– Ola bilməz, – o, güclə eşidiləcək səslə dedi, səsi söz-lərindən xeyli zərif idi. – Sənin atanın yüzlərlə dostu var.

– Yox, – dedim. – Onun dostu yoxdur, ona dost lazımlı deyil. Bu gün özü mənə deyib.

Mənim əlim, atamı yad adamlarla söhbətlərində adı davranış həddini keçməyə məcbur eləyən hər şeyi bilmək istəyən eyni ürəksizliklə böyük rəkət onun bədəninin bütün gizli zənginliklərini ələ keçirirdi, belə ki, barmaqlarım donun tüklü parçası boyunca ipək kimi müqəddəs xarabalığı duydu.

– Lazımlı deyil, Piter, – qız əvvəlki kimi sakit səslə dedi və onun soyuq barmaqları əllərimdən tutub yenidən öz dizinin üstünə qoydu. Mən özümdən razı halda köks ölü-rək öz dizimi şappildatdım. Bunu heç arzulamağa belə ürək eləməzdəm. Buna görə də o piçilti ilə: – Burada o qədər adam var ki, – əlavə eləyəndə mənə bekara və cəsarətsiz pozğun kimi göründü.

Sanki, müdrik əxlaqın bərəətə ehtiyacı vardı; sanki, biz tək qalsayıq, Yer məhvərindən qopardı və mənim əllərimi bağlayardı.

Mən siqareti söndürüb dedim:

– Mən onun yanına getməliyəm. – Və soruşdum: – Sən dua eləyirsən?

– Allaha?

– Hə.

– Ona dua eləyərsən? Atama görə.

– Yaxşı.

– Sağ ol. Sən yaxşı qızsan.

İkimiz də öz sözlərimizə təəccüblənmişdik. Mən fikirlə-şirdim ki, bu qızın ürəyinə daha dərindən nüfuz eləməkdən ötrü Allahın adından istifadə eləməklə hörmətsizlik eləmə-mişəmmi? Qərara gəldim ki, yox. O, dua eləyəcəyinə söz verən vaxt mən, doğrudan da, yüngülləşmişdim. Mən qal-xarkən soruşdum:

– Sabah basketbola gələcəksən?

– Niyə də yox.

– Sənə yer saxlayım?

– İstəyirsən, saxla.

– Sən də mənə saxla.

– Yaxşı, Piter!

– Hə.

– Sən özünü üzmə. Fikirləşmə ki, hər şeydə sən günahkarsan.

Bizlə üzbəüz oturan Penninin sinif yoldaşları Bonni Leonard və Riçi Lora bir-birini gizlice itələməyi qurtardılar. Riçi birdən təntənə və istehza ilə qışqırdı:

– Ey sən, Pit Biskvit!

Bonni gülüşü ilə uğunub getdi və indicə özümü çox təhlükəsiz hiss elədiyim kafedə məni düz üzümdən sancımağa can atan bədxah sözlər doğurdu. Yaşlı adamlarda olduğu kimi gözlərinin altındakı göy çevrərlə lovğalanın böyük oğlanlar mənə qışqırıldı: “Ey, Biskvit, sənin qocan necədir orada? Necədir Corc Çovdar Korc?” Atamın yanında oxuyan adam artıq onu heç vaxt unutmurdu, ancaq bütün xatirələr istehzalarda deyiliirdi. Onlar mənim – mifin kiçik qoruyucusunun üstünə atılıraq atama məhəbbəti və vicdan əzabını boğmağa çalışırdılar. Mən buna dözə bilmirdim, ancaq hər halda, bu, məni uşaqların, simasız kütlənin gözlərində qaldırırdı, mən Kolduellin oğluydum və mən atama görə bu titanların gözündə nəsə deməkdəm. Onlar şirin-amansız xatirələrə dalanda yalnız qulaq asmaq və dodaqları təbəssüm içərisində qaçırməq lazımdı:

– Elə olurdu ki, keçiddə döşəmədə uzanır və anqırır: “Sizə nə olub axı, gəlin üstümdən keçin, onsuz da tapdayırsınız!”

– ...biz isə altı nəfər cibimizi şabalıdlı doldurmuşuq...

– ...zəngə yeddi dəqiqə qalmış hamı qalxdı və bir nəfər kimi gözlərini ona zillədi, elə bil, şalvarının düyməsi açılıb...

– Allaha and olsun, heç vaxt yadımdan çıxmaz...

– Arxa partadan bir qız dedi ki, o, onluq kəsrədə ver-gülü görmür... Onda o, pəncərəyə yaxınlaşdı, pəncərənin altından bir ovuc qar götürdü, qartopu düzəltdi... və düz lövhəyə necə çırpdısa... “indi görürsən?” – deyir.

– Hə, bax bu fiqurdur!

– Sənin məşhur atan var, Piter.

Sınaq həmişə belə təriflə bitirdi və o, mənim ürəyim üçün balzam olurdu. Mən bu tərifləri tualetdə siqaret-çəkən, Oltona əldəqayırmaya viski içməyə və Filadelfiyaya

qəhbəxanaya zənci qadınların yanına gedən bu sağlam başkəsənlərdən eşidərkən heyran qalırdım. Yaltaq təbəssüm sifətimdə donub-qalırdı. Onlar isə birdən nifrətlə məndən üz çevirdilər. Mən qapıya tərəf getdim. Kiçik masanın arxasında kimsə xoruz kimi banlayırdı. Musiqi avtomatı Doris Deyin səsilə “Sentimental səyahət” oxuyurdu. Əlzaq divarın yanında mehriban valeh olmuş sədalar eşidilirdi və mexaniki bilyard bir-birinin dalınca pulsuz oyunu sayaraq hiddətlə cingildəyirdi. Mən dönüb baxdım və basırıq içərisində gördüm ki, Connı Dedmen çalır; gödəkcəsinin qaldırılmış yaxalığını, arxadan sallanan quyruq kimi gözə dəyən çoxdan qırılmamış saçlarının əcaib topasını tanımmaq mümkün deyildi. Connı Dedmen mənim kumirlarimdən biri idi. O, sinifdə qalmışdı, ancaq bunun əvəzində cəldlik tələb eləyən bütün mənasız möcüzələr icad eləməyi tamam-kamal bacarırdı – caz musiqisi altında gözəl rəqs eləyirdi, mexaniki bilyardin luzasını səhvəsiz vururdu, ağızı ilə havada uçan duzlu qozu tuturdu. O, sərbəst fənlər dəhlizində siyahıya görə mənim yanımıda otururdu və mənə bir para şeylər, məsələn, yanağı köpürdüb barmaqla çalmaq öyrətmişdi, ancaq bu, məndə heç vaxt ondakı kimi bərk-dən alınmirdi. O, misilsiz idi, heç yoxlamağına belə dəyməzdi. Sifəti körpə uşaq sifətləri kimi çəhrayı idi, üst dodağında sarı yumşaq tük vardı; o, şöhrətpərəstliyə tamamilə yabançı idi və bəd niyyəti olmadan, elə-belə xuliqanlıq eləyirdi. Doğrudur, polis onu bir-iki dəfə müvəqqəti həbs eləmişdi; o bir dəfə on altı yaşılı oğlan ikən Oltonda xeyli pivə içmiş və polisi vurmuşdu. Ancaq mən hiss eləyirdim ki, o, dava axtarmır, daha çox rəqsdə tərəf-müqabil olduğu qızın addımlarına necə alışmaq və onu saçları dağilanacaq, yanaqları ot tutub yananaçan fırlatdığı kimi vəziyyətə də dəqiqlikdə uyğunlaşırırdı. O həmişə mexaniki bilyardin luzasını vururdu, deyirdi ki, hədəfi hiss eləyir. Adama elə gəlirdi ki, bu oyunu o özü kəşf eləyib. Həqiqətən də, onu dəqiq elmlər dünyası ilə yalnız mexanikin etiraf edilmiş qabiliyyəti birləşdirirdi. O, əl əməyindən başqa bütün fənlərdən aşağı bal alırdı. Bunda da nəsə gözəl cəhət vardi, ondan mənim ürəyim qopurdu. Və o vaxt, on beş yaşındada ikən mən Vermeyer olmayı arzu eləməsəydim, Connı Dedmen olmağa çalışardım. Ancaq, əlbəttə, ümidsizliklə

hiss eləyirdim ki, Connı Dedmen olmaq olmaz – onun kimi doğulmaq lazımdır.

Mən küçədə boynumu gödəkcəmin enli yaxası ilə ört-düm, tramvay xətti boyunca iki məhəllədən sonra gələn dok Appletonun evinə tərəf addımladım. Biz atamlı məktəbdən çıxanda qərbə, Oltona gedən qarşidan gələni yolayıricının yanında gözləyən tramvay, içi boz kombinezonlu fəhlələr və Eliyə, sonuncu stansiyaya – orada olan kiçik şəhərciyə ayın-oyun almağa gedən evdar qadınlarla dolu halda geri qayıdırı. Mən kafedə on dəqiqə oldum. Pennidən xahiş elədim dua eləsin, indi isə küçə ilə tələsə-tələsə gedərək özüm dua eləyirdim. *Onu ölməyə qoyma, onu ölməyə qoyma, qoy atam sağ qalsın.* Dua, qulaq asmağa razılışacaq hər bir adama ünvanlanmışdı, o dairəvi halda yayılırdı, əvvəlcə şəhəri bürüdü, sonra üfüqə kimi, daha sonra isə göy qübbəsinin altına yayıldı. Şərqdə çardaqların üzərindəki səma artıq qıpqrırmızı olmuşdu, ancaq başımızın üstündə o, gündüz olduğu kimi daha göy idi, arxadasa əsl yanğın alovlanırdı. Səmadakı göylük – optik illüziyalardır, ancaq atamın məktəbdəki izahlarına baxmayaraq, mən onu yalnız üst-üstə qoyulmuş iki, demək olar ki, şəffaf sel-lofan qırıqlarının çəhrayı rəng verdiyi, əger üçüncü parça qoyularsa, moruq rəngi aldığı, dördüncü – qırmızı və beşinci qızmış küre kimi al-qırmızıya oxşar zəif rənglənmiş büllür dairənin çəkilməsi kimi təsəvvür eləyə bilirdim. Əgər şəhər üzərində göy qübbəsi varsa – bu, illüziyadır, o, arxa tərəfindəki qədər illüziyalıdır. “*Xahiş eləyirəm*” – mən bunu xatırlatdıqları usaq kimi öz duama əlavə elədim.

Dok Appletonun, qabaq yarısında onun kabinetini və qəbul otağı yerləşən evi sarı idi – mala çəkilmişdi və yaşıl təpəlikdə mənim boyumdan azca aşağı olan daş hasarın arxasında idi. Pilləkənə hər iki tərəfdən yuxarısında böyük sement şarları olan Olincerdə adı, ancaq sonralar əmin olduğum kimi, digər şəhərlərdə nadir bəzək olan iki daş dirək yarışq verirdi. Mən maili yolla giriş qapısına tərəf qaçanda şəhərin pəncərələrində işıq yanındı. Elə bil, tabloda kölgəni azaciq tündləşdirirsən, onun yanında bütün rənglər dərhal daha işiqli olur. Bu an gündüzü gecədən ayıran geniş zolaq keçilmişdi. “Qapı bağlı deyil, zəngi çalın və gözləmədən içəri keçin”. Nəyə görəsə ağlıma gəldi ki, zəngi çalsam,

daha doktora inanmayacaqlar və hesabında pul olmayan vaxtlardakı çek kimi onun hesabını ödəməyəcəklər. Qapının ağızında hörülmə ayaqaltı vardı, onun yanında isə rəngli şüşə qırıntılarından yönəmsiz naxışlarla bəzənmiş, çətir üçün böyük gips altlıq qoyulmuşdu. Altlığın üstündə hansısa amansız antik səhnə təsvirli qorxunc tünd rəngli qra-vür asılmışdı. Kütlənin dəhşəti qəsdən elə şişirdilmişdi ki, göyə qalxan əllər və geniş ayrılmış ağızlar elə gərgin şəkil-də çəkilmişdi ki, ümumi təəssürat elə iztirabverici və ölü idi ki, mən heç vaxt əsas məqsədə diqqətimi cəmləyə və hər halda, orada nə təsvir olunduğunu – deyəsən, cismani cəza – başa düşə bilmirdim. Mən üzümü çevirdim, sanki, parnoqrafik şəkil görmüşdüm, ancaq gözlərimə məbədin fonunda qalın xətt dəydi – qamçımı perspektiv yaratmaq-dan ötrü, bəlkə? Nəməlum rəssam tər tökərək saatbasat geri qayitmayacaq vaxtı itirərək həqiqi sənət və məhəb-batlı və eybəcər, toz basmış, rəngi qaralmış və heç kimə təsir eləməyən qra-vür üzərində əziyyət çəkmişdir və sanki, bu, mənə diqqət yetirmək istəmədiyim xəbərdarlıq idi. Mən sağa, dok Appletonun qəbul otağına keçdim. Orada divar-larda və ortada, masanın ətrafında üstünə çat-çat olmuş qara dəri çəkilmiş köhnə paliddan mebel vardı, masanın üstünə “Liberti” və “Saterdey ivninq post”un didilib-əzil-miş nömrələri atılmışdı. Üçqıçı asılıqan arıq cadugər kimi küçədən hırslı-hırslı baxırdı, onun üstündəki rəfdə isə toz-dan bozarmış qarğı müqəvvası durdurdu. Qəbul otağında heç kim yox idi, kabinetin yariaçılmış qapısından atamın səsini eşidirdim:

– Bəlkə, bu əjdaha məni zəhərləyir?

– Bir dəqiqə, Corc, deyəsən, kimsə gəldi.

Doktorun daz bayquş başı enli sarımtıl sıfətilə qapıdan içəri soxuldù.

– A, Piter, – dedi və evin tutqun atmosferində bu qocanın mehriban, ağıllı təbəssümü gün işığı kimi işildədi.

Mən doğulanda dok Appleton tutmuşdu, ancaq onu üçüncü sinifdən yadımda saxlamışdım – onda valideyn-lərim deyinmişdilər, mən iztirab çəkirdim, məktəbdən, yuxarı siniflərdə oxuyanlar tərəfindən qorxudulmuş, ələ salınmış vəziyyətdə gəlirdim, çünkü həyəcandan qırmızı sərgi sıfətimə vurmuşdu, sonra isə heç keçib-getmək bil-

məyən soyuqdəymə ilə yatdım. Biz yoxsul idik və həkimi tez çağırmamışdım. Ancaq üçüncü gün, hərarət düşməyəndə çağırıldıq. Yadımdadır, mən valideynlərimin qoşa yerli çarpayısında oturmuşdum və kürəyimin altına iri balış qoyulmuşdu. Divar kağızları, çarpayının sütunları, adyaldakı şəkilli kitablar – hamısı qızdırma zamanı olduğu kimi yumşaq və elastiki görünürdü, mən nə qədər göz yaşlarını silir və udqunurdumsa da, ağızım qupquru idi, gözlərimse yaş idи ki, yaş. Birdən pilləkən sürətli, inamlı addımlar altında cirildadı və anamın dalınca qəhvəyi kostyumlu, əlində qalın qəhvəyi çamadan tutmuş kök bir adam içəri girdi. O, mənə baxdı, anama tərəf döndü və kəskin, kobudtəhər səslə soruşdu:

– Uşağı neyləmisiniz?

Dok Appltonun iki nadir xüsusiyyəti vardı: əkiz bacısı və məndə olduğu kimi psoriaz. Onun bacısı Ester Applton bizdə məktəbdə latin və fransız dili dərsləri aparırdı. O, cəsarətsiz, kökəlmış, boyu qardaşından aşağı – qardaşı çıxdan daz olduğu halda onun saççı ağarmışdı – qarımış qız idi. Ancaq onların eyni cür qısa qarmağaoxşar burunları vardı və ümumiyyətlə, oxşarlıq dərhal gözə çarparıdı. Uşaq vaxtı bu iki – ciddi yaşılı adamın ikisini də analarının birdən doğduğu fikri mənə həmişə qeyri-adi görünürdü və buna görə onlar ikisi də mənim üçün qismən hələ də uşaq idilər. Ester də burada, doktorla bir yerdə yaşayırırdı. Doktor bir vaxtlar evli olmuşdu, ancaq çox illər bundan qabaq onun arvadı ölmüş, yaxud müəmmali şəkildə yoxa çıxmışdı. Doktorun məndən bir neçə yaşı böyük Skippi adlı oğlu vardı, o da tək idi; o, mənim atamın şagirdi olmuşdu, sonra isə harasa Orta Qərbə, Çikaqoyamı, ya Sent-Luisəmi, bəlkə də, Omaxaya cərrahlıq oxumağa getmişdi. Skippinin anasının taleyini əhatə eləyən sirli kölgəni dok Appltonun – nə islahatçılar, nə də lüteran kilsəsinə mənsub olmaması və dedikləri kimi, ümumiyyətlə, heç nəyə inanmaması qatılasdırmırırdı. Onun bu üçüncü xüsusiyyəti haqqında mən ağızdan-ağıza eşitmışdım. İkincini – psoriazı mənə anam açdı; mən doğulana qədər bu iyənc xəstəlik yalnız onların ikisində olmuşdu. Anam deyirdi, buna görə də o, cərrah olmadı, axı o, qolunu çırmalayıb çəhrayı qas-naqlarını açanda xəstə dəhşət içində əməliyyat stolundaca

qışqıracaqdı: "Həkim, özün bir sağal!" Anam buna heyif-silənirdi, çünkü onun fikrincə, dok Appltonun istedədi əllərindən ibarətdir və o, diaqnoz qoymalı yox, əməliyyat elə-məlidir. Anam mənə tez-tez doktorun onu xroniki boğaz xəstəliyindən uzun çubuğa keçirilmiş pambiq tampondakı bir faydalı mazla necə sağaltdığını danışındı. Görünür, anam haçansa dok Appltona qarşı laqeyd olmamışdı.

İndisə doktorun rəngi qaçmış girdə sifəti qəbul otağının yarıqaranlığında mənim üzərimə əyilmişdi və o, gözlərini qiyaraq alnımı gözdən keçirdi. O dedi:

– Sənin dərin, elə bil, təmizdir.

– Hə, hələ ki yerindədir, – dedim. – Martda və apreldə lap pis olacaq.

– Sifətində, demək olar ki, heç nə bilinmir, – dedi.

Mənsə fikirləşirdim ki, sifətimdə tamamilə heç nə yoxdur. O, mənim əlimdən tutdu, – mən bir vaxtlar anamın hiss elədiyi həmin inamlı tutmanı hiss elədim və kabinet-dən sızan işıq altında dirnaqlarına baxdı.

– Hə, – dedi. – İz var. Bəs sinən necədir?

– Pisdir, – dedim, qorxdum ki, o, məni müayinə elə-mək fikrinə düşər.

O, gözlərini ağır-ağır döydü və əlimi buraxdı. Əynində jilet vardi, pencəksizdi, köynəyinin qolunda dirsəkdən yuxarı nazik matəm lentinə oxşayan qara rezin vardi. Saatinin zənciri kəfgir kimi qızılı qövslə qəhvəyi jiletinin üstündən qarnı bərabərində yellənirdi. Boynundan stetoskop asılmışdı. O, işığı yandırdı və qara, metal karkaslı qəhvəyi və çəhrayı şüşəli lüstrün üstünü jurnallar basmış masaya işıq gölməcələri axdı.

– Sən, Piter, burada otur oxu, mənsə hələlik atana baxım qurtarım.

Kabinetdən atamın ciddi səsi gəldi:

– Qoy uşaq girsin, dok; istəyirəm ki, o, sizin ittihəm-nizi eşitsin. Mənim taleyim – onun taleyidir.

Mən çəkinə-çəkinə içəri girdim, qorxurdum birdən atam çılpaq ola. Ancaq o geyinmişdi və holland trafareti naxışlı balaca bərk stulun qirağında oturmuşdu. Burada, möhkəm işıqlandırılmış kabinetdə mənə elə gəlirdi ki, onun sifəti ağrından ağarmışdı. Sifətinin dərisi boşalmışdı, təbəssümün əridiyi dodaqlarının ucunda tüpürcək vardi.

– Oğlan, həyatda səni nə gözləyir gözləsin, – mənə dedi, – ümidvaram ki, heç vaxt rektoskopla tanışlıq yaratmalı olmayıacaqsan. B-r-r!

– Üf, – dok Appleton təntidi və ağır-ağır yazı masasının arxasındaki, sanki, onun ölçüsünə düzəldilmiş fırlanan kresloya çökdü. Onun cəld ağ barmaqlı qısa kök əlləri adı-leşmiş və inamlı hərəkətlə ucunda qıvrım oyma ağaç dirsəkliyin üstünə düşdü. – Sizin bədbəxtliyiniz, Corc, – dedi, – ondadır ki, heç vaxt bədəninizə heyfiniz gəlməyib.

Mən mane olmayım deyə kənarda, üzərində cərrahiyə alətləri olan balaca masanın yanındakı hündür ağ metal kətilin üstündə oturdum.

– Haqlısınız, – atam dedi. – Bu eybəcər qabığa nifrət eləyirəm və özüm də təəccübənlərəm ki, o, mənə bu əlli ili necə xidmət eləyib.

Dok Appleton stetoskopu boynundan çıxarıb masanın üstünə qoydu və alət, sanki, öldürülmüş rezin ilan kimi qıvrılıb qaldı. Masa enli, qədimi idi, üstü açılıb-yığılırdı və üstündə səliqəsiz halda hesablar, həb üçün kiçik zərflər, resept blankları, jurnallardan kəsilmiş karikaturalar, boş dəmir qutular, kağız kəsmək üçün bürüncü bıçaq, göy tənzif qutusu və “omeqa” formasında gümüş sıxac atılıb qalmışdı. Kabinet iki hissədən ibarət idi – ön tərəfdə yazı masası, stullar, kiçik alət masası, tərəzilər, görməni yoxlamaq üçün cədvəllər və dibçəkdə güllər, arxa hissədə tut-qun şüşədən olan arakəsmənin arxasında rəflərdə şərab butulkası və daş-qaş kuzəsi kimi saxlanan dərman vardi. Doktor ora xəstəyə baxandan sonra gedirdi, sonra isə oradan içində siqnaturka olan bir neçə köpük çıxarırdı və oradan həmişə şəkər siropunun, mentolun, ammiakın və quru otların kəsif səhiyyə qoxusu gəlirdi. Bu müalicəvi qoxu hələ palazlı, qravürlü və çətir üçün gips altlıqlı dəhlizdə hiss olunurdu. Doktor öz kreslosunda bize tərəf döndü; onun dazı Maynor Kretsdəki kimi deyildi – Kretsdə parıltılı, şış, qırış-qırış idi. Dok Appletonun kəllə sümüyü isə hamar, maili idi, yəqin ki, yalnız mənim bunun psoriaz olduğunu bildiyimdən diqqətimi cəlb eləyən azca çəhrayı çilli idi.

O, baş barmağını atama toxundurdu.

– Başa düşürsünüz, Corc, – dedi, – siz yalnız ruhunuza inanırsınız. Öz bədəninizə isə ata baxan kimi baxırsınız

– düşmək vaxtı çatanacan min sür. Özünüüz sürüb əldən salmınız. Öz bədəninizə yazığınız gəlmir. Bu qeyri-təbiidir. Əsəblərin həddən artıq gərginləşməsi bundandır.

Kətil rahat deyildi, dok Appltonun filosofçuluğundan isə mənim həm də acığım gəlirdi. Qərara gəldim ki, artıq ittiham səslənib və doktor bu cansızıcı notasiyanı oxumağı özünə rəva bilirsə, hər şey qaydasındadır. Ancaq hər halda, ürəyimdə pişik cirmaqlayırdı və mən əyilmiş zondu və əyri qayçıları nəzərdən keçirirdim, sanki, onlar sözləri yaradan hərflərdilər. Onlar “ay, ay” – deyə ciyildədir. Bu gümüşü nidalar – iynələr, lansetlər şüpsümal sixaclar – içində dizə vurulan və bundan ayaq atılan kiçik çəkic də vardi. Çəkic üçqat, parıldayan dəstəkli möhkəm qırmızı rezindəndi, həkimə tutmaq asan olsun deyə əyilmişdi. Yadıma düşür ki, birinci dəfə məni kabinetə gətirdikləri vaxt bu çəkic mənim diqqətimi xüsusi cəlb eləyirdi. Oxun ucuna oxşayan tünd-çəhrayı başlıq nəyi iləsə qədimi, sanki, yerdə qalan bütün alətlərin əcdadı kimi görünürdü. O, oxun ucuna və eyni zamanda da oxun özünə oxşayırdı, mənə elə gəlirdi ki, uzun müddət istifadə olunduğundan bütünlükə xırda cızıqlarla, əyilmərlə və çatlarla örtülmüş halda zamanın dərinliklərinə düşmüşdü və orada sadə və ağır halda nəhayət, Kainatın nüvəsi olmuşdu.

– ...özünüz bilirsiniz, Corc, – dedi dok Applton. Onun çəhrayı, bərk, uşaq əli kimi dairəvi ovçu xəbərdaredici tərzdə qalxdı. – Neçə ildir müəllimlik eləyirsiniz?

– On dörd, – atam cavab verdi. – Məni otuz birinci ilin axırında tərxis elədilər və o ili bütünlükə, uşaq doğulan vaxt işsiz olmuşam. Otuz üçüncü ilin yayında El Hammel – siz onu tanıyırsınız, Kramer Atanın qardaşı oğludur – bizə gəldi və təklif elədi...

– Atan öz işini sevir? Hə, Piter?

Bunu məndən xəbər aldığını dərhal bilmədim.

– Bilmirəm, – dedim. – Hərdən mənə elə gəlir ki, hə.

– Ancaq fikirləşib əlavə elədim: – Yox, yəqin ki, sevmir.

– Hər şey keçib-gedərdi, – atam dedi, – bilsəydim ki, bundan nəsə bir fayda var. Ancaq mən intizamı saxlamağı bacarmıram. Mənim yaziq atam, o da bacarmadı.

– Siz müəllim deyilsiniz, – dok Applton ona dedi. – Siz özünüz şagirdsiz. Əsəbi gərginlik də buradandır. Əsəbi

gərginlikdən isə mədə şirəsi artır. Deməli, Corc, sizin haqqında danışığınız simptomları adı kolit də verə bilər. Qida borusunun daimi gərginlikdə olması arxa keçiddə ağrıya və tixanmaya səbəb olur. Deməli, nə qədər ki rentgen olunmayıb, bununla da kifayətlənək.

– Mən bu mənasız boyunduruğu bundan belə də çəkməyə hazırlam – atam dedi, – bircə bilmək istəyirəm ki, bütün bunlar nə üçündür? Kimdən soruşuram heç kəs mənə cavab verə bilmir.

– Bəs Zimmerman nə deyir?

– Heç nə demir. Adamların hansı aləmdə olduğunu bilməmələri ona sərf eləyir. Canım, o ki intizamı saxlamağı bacarıır, biz yazıqlar, onun tabeliyində olanlar isə bacar-mırıq, o da bizə gülür. Onun gülüşü hey qulaqlarımızda cingildəyir.

– Zimmermanla bizim baxışlarımız həmişə müxtəlif olub, – dok Appton dedi və köksünü ötürdü. – Yəqin ki, bilirsiniz, biz bir sinifdə oxumuşuq.

– Yox, bilmirəm.

Atam ikiyüzlülük eləyirdi. Bunu hətta mən bilirdim, dəfələrlə dok Apptondan eşitmışdım. O, Zimmerman barədə sakit danışa bilmirdi. Bu, onun ağrılı yeri idi. Atamın mütiliyi məni cıləndirirdi – indi gəl acı bağırsaq kimi uzanan tarixçəyə qulaq as görüm necə asırsan.

– Necə yəni, – dok Appton atamın hamiya aydın olan şeyi bilmədiyindən təəccübəninib gözlərini döyə-döyə dedi:

– Olincer məktəbini tamam, birincidən axırınıcyacan bir yerdə keçmişik. – O, sanki, öz ölçüsündə olan kreslosunda yayxandı. – Biz doğulanda şəhərciyimizin adı Olincer deyildi, Tilden idi. Seçkilərdə çox vicdansızcasına saxta-karlıq eləyən adamların şərəfinə Qoca Olincer hələ indiki tramvay xəttindən şimala və indi karton fabriki olan yerdən şərqə bütün torpaqlara sahib idi. Yadimdadır, mən onun, boyu beş futdan hündür olmayan, quru şlyapalı və uzun bigləri olan balaca qoca kişinin at belində Oltona necə getdiyini görmüşdüm, onun işi yeməkhanada gümüş qab-qacaq silmək olardı. Üç oğlu vardı: bir dəfə gecə ağılı çəşib kətmənlə üç cöngəni öldürən Kot, zənci aşpaz qadından uşağı pəstahlayan Brayn və balaca Qay. Onların üçü də artıq yerin altındadırlar. Nədən danışıldım?

– Zimmermandan və özünüzdən, – mən yadına saldım.

Mənim inadçıl səbirsizliyim onun gözündən yayılmadı, o, atamın başının yanından mənə baxdı və alt dodağını fikirli halda əydi.

– Hə, – dedi və atama müraciət eləyərək davam elədi.

– Deməli, biz Luislə bir yerdə oxuyurduq, siniflərsə o vaxtlar bütün şəhərə səpələnmişdi. Birinci və ikinci siniflər indi yeni səyyar restoran yerləşən Pebbl-Krikdə, üçüncülər və dördüncü siniflər – missis Eberhardın ili bir dollara şəhərə icarəyə verdiyi sarayında, beşinci və altıncı siniflərsə – Qara tarladakı (o vaxtlar adı belə idi, çünki orada keçmiş cıdır meydانının arxasında şirəli qara torpaq vardı) daş evdə məşğul olurdular. Həftənin ikinci günləri cıdır yarışları olanda bizi dərsdən buraxırdılar, ona görə ki, atları təmizləməyə və onları yola çıxarmağa oğlanlar lazımlı olurdular. Mən altıncı sinfi qurtaranda isə Elm-stritin küçündə orta məktəb tikdilər. Onda bu, bize, Allah bilir, necə dəbdəbəli görünürdü. İndi, Piter, ora sənin oxuduğun ibtidai məktəbdir.

– Mən heç bilmirdim, – mən azca əvvəlki kobudluğumu düzəltməyə çalışaraq dilləndim.

Görünür, dok Applton razi qalmışdı. O, öz ciriltli kreslosunda elə yayxandi ki, onun qırışmış hündür çəkmələrinin burnu sürtülmüş xalçaya zorla dəyirdi.

– Luis M. Zimmerman, – o davam eləyirdi, – məndən bir ay böyük idi. Həmişə qadınlar arasında uğur qazanırdı. Bizim birinci və ikinci siniflərdə müəllimimiz olmuş missis Metslerin – onun boyu altı futdan heç cür az deyildi, ayaqları isə tütin anbarı ətrafindəki çəpərdə olan çubuqlar kimi nazik idi, Luisdən ötrü lap ürəyi gedirdi, elə ondan sonra gələn miss Lit də, miss Mebri də həmçinin. Luisi bütün siniflərdə, az qala, əldə gəzdirildilər və əlbəttə, heç kim Harri Applton kimi çirkin ördək balasına əhəmiyyət vermirdi. Bütün qaymaqları Luis alırdı. Başa düşürsünümü, o, hər yana özünü birinci çatdırırırdı.

– Siz quşu lap gözündən vurdunuz, – atam dedi. – Hə, sizə deyim ki, mən ona çata bilmərəm.

– Başa düşürsünüz, – dok Applton yoğun, tüklü əllərini məzəli şəkildə tərpədərək gah ovuclarını bir yerdə saxlayaraq, gah da bir əlinin tini ilə o biri əlinin barmaqlarına yün-

gülçə vura-vura davam elədi, – onunku həmişə gətirirdi. O, ömrü boyu uğur qazanıb və ondan xaraktersiz adam alınmışdı. Budur o, – ağ həkim barmaqları daraqlandı, – xərcəng şishi kimi artıb böyükür. Hərcənd ki, o, hər həftənin sonunda kalvinist dini məktəbində Əhdi-Ətiqdən dərs keçir,ancaq ona inanmaq olmaz. Ülf! Corc, mənim ixtiyarım olsayıdı, bıçağı götürərdim, – o, əlini qaldırdı və birdən mənə bərk və iti görünən baş barmağını uzatdı, – və bu şishi kəsib atardım.

Və oraq kimi əyri barmağı, sanki, layı kəsərək havanı kəskin hərəkətlə yardı.

– Sizin açıq danışmağınızı qiymətləndirirəm, dok, – atam dedi. – Ancaq qorxuram ki, mən və bizim məktəbdəki başqa zavallılar ondan canlarını qurtara bilməsinlər. Onun şəhərdə çox böyük nüfuzu var. Onu tam mənəsi ilə lap ilahiləşdirirlər.

– Adamlar axmaqdırlar, – dok Applton dedi və çəkməsilə xalçanı astadan tappıldadıb özünü irəli verdi. – Bu, tibbi təcrübənin öyrənə biləcəyi yeganə məsələdir. Əksər hallarda insanlar ümidsiz şəkildə axmaqdırlar. – O, atamın dizinə bir, iki, üç dəfə vurub davam elədi. İndi məhrəm piçilti ilə danışırıdı: – Mən universitetdə tibb fakültəsində oxumağa gedəndə isə, – dedi, – bilirsinizmi, orada elə bilirdilər ki, oğlan daldabucaq yerdən gəlib, kütbeyindir. Ancaq bir il keçdi və artıq heç kim məni kütbeyin hesab ələmirdi. Ola bilsin mən bəziləri kimi diribaş da deyildim, ancaq nə istədiyimi bilirdim. Mən tələsmirdim, kitabların arxasında ciddi şəkildə oturdum. İl qurtaranda isə, necə bilirsınız, kim birinci oldu? Hə, Piter, axı sənin basın pis işləmir, səncə, kim?

– Siz, – deyə cavab verdim.

O bunu məndən kəlbətinlə qopartdı. Bu Olincer məşhurları həmişə tərifdən ötrü ölürlər.

Dok Applton mənə baxdı, ancaq başını tərpədib təsdiq ələmədi, gülümsəmədi, cavabımı eşitdiyini, ümumiyyətlə, heç cür göstərmədi. Susdu, sonra atamın üzünə baxdı, başını tərpətdi və dedi:

– Mən birinci deyildim, ancaq axırıncılardan da deyildim. Üçqardan gələn kütbeyin üçün dərsin öhdəsindən pis gəlmirdim. Mənə qulaq asırsınız, Corc?

Və gözlənilmədən çox danışmaq həvəskarlarının tez-tez elədikləri kimi söhbəti kəsdi, sanki, o bizim yox, biz onun vaxtını alırdıq, qalın arakəsmənin arxasına keçdi və oradan nəyinsə cingiltisi eşidildi. Sonra o, albali rəngində maye doldurulmuş şüşə qab gətirdi, bu maye elə qaçır və parıldayırdı ki, daha çox civəyə oxşayırırdı. O, şüşə qabı atamın ziyyilli ovçuna qoydu və dedi:

– Hər üç saatdan bir xörək qaşığı ilə. Hələ ki rentgen şəkli yoxdur, bundan artıq heç nə deyə bilmərəm. Dincəlin və çalışın fikriniz dağılsın. Di gəl ki, ölümsüz həyat da olmazdı. Sağlamlıq, – dedi və alt dodağı təbəssüm-dən səyridi, – heyvani vəziyyətdir. Xəstələnməyə səbəb hər şeydən çox bədənin iki yeri – baş və ürək olur. Biz iki səhvə yol vermişik: dörd ayaq üstə gəzməyi tərgitmişik və fikirləşməyə başlamışıq. Bundan onurğa beyni və əsəblər gərilir. Beyin isə bütün orqanizmin funksiyasını tənzimləyir. – O incik halda mənə yaxınlaşdı, kəskin hərə-kətlə saçlarımı geri atdı və diqqətlə alnıma baxmağa başladı – sənin başındakı ləkələr anandakından azdır, – dedi və məni buraxdı. Ütəndığımızdan qırpırmızı olub, saçımı siğalladım.

– Skippi nə yazar? – atam soruşdu.

Doktor dərhal yumşaldı, ağırlaşdı; o, jiletli və qolunda rezin olan ən adi yekəqarın qoca kişi oldu.

– Onu Sent-Luisdəki klinikada saxlayıblar, – dedi.

– Siz hey təvazökarlıq eləyirsiniz, – atam dedi. – Ancaq mən bilirəm axı, onunla necə fəxr eləyirsınız. Mən özüm də fəxr eləyirəm – oğlumdan sonra o, mənim ən yaxşı şagirdim olub və Allaha şükür ki, mənim səfəh inadcılığımı götürməyib.

– O tamamilə anasına çəkib, – dok Appleton dilləndi və ətrafdı hər şeyin üstünə tutqun kölgə düşdü. Birdən qəbul otağı mənə çoxdan atılmış kimi göründü, qara dəri mebel, sanki, hələ də matəm izlərini saxlayaraq qəm çəkirdi. Səs-lərimiz, addımlarımız toza batırıldı və sanki, minillik gələcəkdən kimsə mənə baxırdı. Atam doktora pul vermək istədi, ancaq o, puldan yayındı və dedi:

– Nəticəni gözləyək.

– Düz danışdığınıza görə təşəkkür eləyirəm, – atam dedi.

Xartıdayan, kəskin, gözqamaşdırıcı şaxtaya çıxanda atam dedi:

- Görürsən, Piter? Mən hələ də öyrənmək istədiyimi öyrənə bilmədim. Onlar bunu deyib axıra çıxmırlar.
- Bəs mən gələnəcən nə olmuşdu?
- O, məni uzun-uzadı incitdi, sonra isə bu gün saat altıya Olton qomeopatik klinikasındaki rentgenə göndəriş verdi.
- Bu niyə?
- Dok Appiltondan baş açmaq olmur. Buna görə də onun belə şöhrəti var.
- Görünür, o, Zimmermanı sevmir, ancaq mən hələ də bilmirəm niyə.
- Məsələ burasındadır ki, Piter, Zimmerman... sən artıq böyüksən, məncə, sənə demək olar... bir sözlə, deyirlər Zimmermanla dok Appitonun arvadı arasında eşq macərası olub. Bu əgər, ümumiyyətlə, olubsa, hələ sən doğulana kimi olub. Bəziləri hətta Skippinin atasının kim olduğunu dəqiq bilmirlər.
- Bəs missis Applton indi haradadır?
- Heç kim bilmir hara gedib. Ola bilsin, heç sağ deyil.
- Adı nə idi?
- Korinna.

Sağ deyil, sən doğulmadan əvvəl olan roman – bu sözlərdən sərr qoxusu gəlirdi, ətrafımızda xışlıt salan axşam bitib-tükənməz dərəcədə dərin idi və bu dərinliyin təkində atamın ölümü məni öz halqları ilə ilan kimi sıxırdı. Evlərin çardağı üzərindəki qaranlıq okeandakı *mika (slyuda)* ləkələrində sayrısan ulduzlar elə böyük idi ki, bu hətta bütün ağla gələ bilən ehtimallardan ən müdhişini belə özündə yerləşdirə bilərdi. Mən atama çatmaq üçün götürüldüm – onun sıfəti küçə fənərlərinin işığında solğun və kədərləi idi və o, kölgə kimi, hey məndən bir addım qabaqda hərəkət eləyirdi. Papağını başına qoymuşdu, mənimse başına soyuq idi.

- Bəs biz indi hara gedirik? – onun arxasınca gedərək soruşdum.
- Oltona gedək, – dedi. – Mən klinikada rentgen eləyim və küçənin o tərəfindəki GXA¹ idman klubuna gedəcə-

¹ Gənc Xristianlar Assosiasiyyası

yəm. Sənsə kinoya get. Orada istidir – qızınarsan, sonra da mənim dalımcə gələrsən. Səkkizin yarısında, ya da səkkizə on beş dəqiqə qalmış gəl. Yarışlar səkkizdə qurtarmalıdır. İndi təxminən altiya on beş dəqiqə işləyib. Pulun bifşeksə çatar?

— Yəqin, çatar. Ata, mənə de, indi necəsən – bir yerin ağrıyr?

— Yaxşıyam, Piter. Sən məndən ötrü narahat olma. Sadəliyin də öz üstünlüyü var; dərhal ancaq bir ağrı haqqında fikirləşirsən.

— Səni sağaltmağın bir yolu olmalıdır axı, — dedim.

— Məni öldürmək, — dedi. Bu sözlər qaranlıq və soyuq küçədə qəribə, onun sıfəti və bədəni irəlidə sürətlə hərəkət elədiyi halda yuxarıda səslənirdi. — Ən doğru yol, — dedi, — öldürməkdir.

Biz qərb tərəfə, maşını saxladığımız məktəbə sarı getdik, maşına minib Oltona yollandıq. Hər iki tərəfdə işıqlar, işıqlar... Onlar bizi bütün üç mil boyu aramsız olaraq müşayiət eləyirdilər, yalnız bir qədər sağda, əllillər evinin yanındakı qarğıdalı tarlaşı üzərində, bir də Çapan Atın üstündən keçən — bizim sərnişinimizin öz hündür dabalarında, sanki, havaya qanad açdığı yerdə qara boşluq vardi. Biz gur işıqlandırılmış şəhər mərkəzindən, sahildən keçib sonra Piçoni-avenyu, Üayzer-stritdən, Üayzer-skver və Konraddan keçərək Altinci küçə ilə vağzalyani dayanaçağın yanından getdik, sonra isə mövcud olduğunu yalnız atamın bildiyi kiçik dalanlara döndük. Döngənin axırında Essikin işçiləri ətrafda hər şeyi ürəkbulandırıcı — şirin qoxusu basan fabrikinin divarları yanında dəmiryolu üçün torpaq, şlak səpilərək enli zolaq yaratmışdı. Essikin işçiləri torpaq döşəmənin dəmir yoluna məxsus olan bu enli sol döşündən maşın üçün dayanacaq kimi istifadə eləyirdilər və atam da orada dayandı. Biz çıxdıq. Qapıları vurdुq və tappilti əks-səda verdi. Maşın güzgündəki qurbağa kimi öz kölgəsinə sərildi. O, dayanacaqdə tək idi. Goy işıqfor başımızın üstündə etinasız mələk kimi sürürdü.

Atamla vağzalın yanında ayrıldıq. O sola getdi — xəstəxanaya. Mənsə düz, beş kinoteatrın reklamı yanıb-sönən Üayzer-stritə. Şəhərin işgüzar hissəsində adamlar evlərinə axışıldılar. Gündüz seansları qurtarmışdı; vitrinlərində

“Böyük qış satışı” reklam edilən və hər şeyin üstünə ağ çəkilmiş mağazaların qapılarına rəzə qoyur, qifil asırdılar; restoranlarda hələ adam az idi, orada masaları axşama hazırlayırdılar; biskvit satan qocalar öz xirdavatçı qutularını yiğir və aparırdılar. Mən şəhəri ən çox bu saatlarda, atamın məni buraxdığı vaxt sevirdim və tək-tənha axına qarşı gedərkən bütün bu ümumi nəticənin acığına evsiz, sərbəst halda zərgərlik vitrinlərinə baxa bilir, tütün dükanlarının qapıları ağızındaki söhbətlərə qulaq verə bilir, ağ xalat geymiş pensneli gonbul qadınların martıspan, şirnili yağlı bulka, qozlu borucuqlar və bol kojiklər qoyulmuş parıltılı sinilər üzərində pörtülmüş konditer qoxusunu ala bilirdim. Bu saatda fəhlələrin, qulluqcuların və evdar qadınların piyada, maşında, avtobusda və tramvaylarda onları cürbəcür işlərin gözlədiyi evə çatdıqları vaxt mən bir müddətə bütün işlərdən azad olurdum və atam mənə nəinki icazə verirdi, həm də tapşırırdı ki, məni iki saatlığa başqa aləmə aparaçaq kinoya gedim. Gerçək aləm, mənim aləmim özünün bütün iztirabı və cansızıcı dolaşılılığı ilə arxada qalmışdı; mən haçansa mənim olası xəzinə arasında veyillənirdim. Belə dəqiqələrdə azadlıqda şəllənərək tez-tez günahkar hissələrlə uzaqda olan və məni nə saxlaya, nə müdafiə eləyə bilən, fermasi, qoca atası olan, həmişə narazı, gah düşüncəsiz, gah ağıllı, gah həssas, gah küt, gah sadə, gah başa düşməyən anamı, geniş, qayğılı sıfətli və torpaq, şorba qoxusu ilə qəribə müdrik anamı, qanını Olton mərkəzinin yapışqanlı zəhərilə murdarladığım anamı xatırlayırdım. Və bu zaman mən çürük möhtəşəmlik içərisində boğulurdum, qorxu üstümə hücum çəkirdi. Ancaq günahımı yuya bilmir, onun yanına qayida bilmirdim, çünkü onun öz iradəsi ilə bizi on mil məsafə ayırırdı və onun məni öz əllərilə itələdiyindən qisasçı, dikbaş və laqeyd – ürəyimdə avara olmuşdım.

Uayzer-stritdəki beş Olton kinoteatrı – “Louri”, “Em-bessi”, “Uorner”, “Astor” və “Rits” adlanırdı. Mən “Uorner”ə, Kerk Duqlasın, Doris Deyin və Loren Bekellin iştirakı ilə “Gənc trubaçalan”a getdim. Atam düz deyirmiş: içəri isti idi. Və sonra – bu günün ən böyük uğuru – mən salona cizgi filmi göstərildiyi vaxt girdim. Aynın on üçü idi və mən gözləmirdim ki, bəxtim belə gətirər. Əlbəttə ki, cizgi filmi dovşan haqqında idi. “Louri”də “Tom və Cerri”

gedirdi, “Embessi”də “Dombagöz dənizçi”, “Astor”da isə yaxşı halda – Disney filmi, ya da pis halda “Pol Terri”. Bir paket qovrulmuş qarğıdalı aldım, bir paket də badam, hərçənd hər ikisi dərimə ziyan idi. Ehtiyat çıxışların üzərində sarı işıqlar yumşaq işıqlananda, sanki, zaman əriyirdi. Yalnız sonda, baş qəhrəman, trubaçalan Biks Bayderbek kimi oynayan, nəhayət, onun sənətini çirkəba bulayan gizli əxlaqsız təbəssümlü (Loren Bekell) varlı qadının qucağından çıxdığı və comərd, mehriban, istedadlı qadın (Doris Dey) yenidən sevgilisini qazanaraq cingiltili səsilə uğunub getdiyi, Krek Duqlasın isə əslində, onun əvəzinə Harri Ceyms çalsada, özünü trubada çalan kimi göstərdiyi və “Ürəyimin mahnısı” fontanın gümüşü fəvvərəsi kimi hey yuxarı qalxdığı vaxt – sonuncu notlar yalnız bu zaman susurdu – mən ekstazın yüksək pilləsinə addımlayaraq atamı düşündüm. İçimdə həyəcanlı bir hiss oyandı, *gecikirəm*.

424

Qapıların üstündəki işıqlar birdən parıldayıb yandı. Mən yerimdən götürüldüm. İşıq dolmuş vestibüldən qaçıb özümü bütün boynumla iri, döşəmədən tavanacaq olan güzgülərdə gördüm – sıfətim yanır, gözlərim qızarır, od rəngli köynəyimin ciyinlərində, qaranlıqda başımdan qaşıyıb qopardığım aq çəngələr görünürdü. Məni heç kim görməyəndə başımı qaşımaq vərdişim vardi. Dilxorluqla ciyinlərimi çırpdım və soyuq küçəyə çıxb təəccüb içində indicə gözlərimin önündə birləşərək, ayrılaraq və yenidən birləşərək yalnız mənim gözlərim qarşısında bir-birinə tərəf yavaş-yavaş süzən iri, saygısan ulduz görüntülərindən sonra ötüb-keçənlərin əldən düşmüş və xəyalı sıfatlarını gördüm. Mən idman klubuna qaçıdım. Bu, Uayzer-stritlə Perkiomenin və Biçin mağazalarının iki məhəlləliyində idi. Mən dəmiryolu boyu qaçıdım. Dar küçə hər cür qəlyanaltı və bərbərxanalarla dolu idi. Üca çardaqların üzərindəki sarı bulanıq səma idi və hətta onun solğunluğu ilə saygısan ulduzlar zenit nöqtəsində belə zəif-zəif közərirdilər. Uzaqdan öskürək əleyhinə həblərin qoxusu, sanki, mənim qorxumu ələ salaraq gəlirdi. İdeal şəhərdir, gələcəyin şəhəri uzağa çəkilmişdi, yersiz, amansız uydurma kimi görünürdü.

İdman klubunda rezin ayaqqabı altının iyi vardi və döşəmə başdan-başa sürtülüüb xarab olmuşdu, boz idi. Köhnə olanlar və çoxdanki turnir cədvəlləri asılmış löv-

hələrin altında masa arxasında zənci uşağı oturmuşdu və komiksi vərəqləyirdi. Uzaqdan, sanki, orada lampaların üzüm yarpaqları içindən işıq saldıqları kimi yaşıl dəhlizlə bilyard şarlarının möhkəm taqqıltısı gəlirdi. Digər tərəfdən, aramsız halda “Tsok-tsok-tsok” səsləri gəlirdi, orada ping-ponq oynayırdılar. Masa arxasındaki oğlan başını kitabdan ayırdı və mən köks ötürdüm; Olincerdə zənci yox idi və mən onlar qarşısında mövhumi qorxu hissi keçirirdim. Onlar mənə sevginin və musiqinin qaranlıq sirlərinə malik olan şagirdlər kimi görünürdülər. Ancaq bunun sıfəti ən məsum, mayalı süd rəngində idi. “Salam” dedim və nəfəs almadan sürətlə soyunub-geyinmə otağının içindən hovuz-a parən dəhlizlə beton pilləkənə tərəf keçib-getdim. Ora düşəndə burnuma suyun, xlorun, yenə nəyinsə, yəqin ki, çılpaq bədən iyi vurdu.

Hovuzun iri, kafel düzülmüş yuvasında eks-səda verən gurultulu rezonans bütün səsləri parça-parça eləyib çılichkeit sindirirdi. Atam lap suyun yanındakı alçaq taxta kətildə oturmuşdu, yanında isə yaş və çılpaq oğlan – Deyendorf. Deyendorfun əynində yalnız kip, qasığında qıslılıq qalmış təpəcik əmələ gətirən qara formali çimərlik paltarı vardı. Onun sinəsində, ciyinlərində, qıçlarında six tüklər vardı, taxta döşəməyə isə ətrafdakı çılpaq pəncələrindən su damcılıyırıldı. O, yüngülçə uzansa da, ağı bədəninin harmoniyasını yalnız kobud qırmızı əlləri korlayırdı. O və atam məni, demək olar ki, eyni: saxta, mənasız, sui-qəsdiçi təbəssümüylə qarşıladılar. Mən Deyendorfu hırsıldırımək üçün istehza ilə soruşdum:

– Hə, necədir, brassla və sərbəst üsulla üzməkdə qalib gəldin?

– Səninkindən bir az çox qalib gəldim, – o çımxırıldı.

– Hə, o, üzgüñü uddu, – atam dedi. – Mən səninlə fəxr eləyirəm, Deyfi. Sən sözünün üstündə durdun, əlin-dən gələni elədin. Əsl kişisən.

– Cəhənnəm olsunlar, əgər axırıncı yoldakı oğlunu gözümdən qaçırmısaydım, sərbəst üsulla da udardım. O əclaf ximir-ximir gizlənmiş, mən də elə bilişəm birinci gəlmışəm – tələsmirəm.

– O oğlan yaxşı üzürdü, – atam dedi. – Doğrudan da, qalib gəldi. Düzgün temp götürmüştü. Foli əla məşqçidir.

Deyfi, əgər mən belə vecəyaramaz məşqçi olmasaydım, sən də siqareti tərgitsəydi.

– Nəyimə gərəkdir, mən belə də dəqiqə yarım nəfəs almaya bilirəm, – Deyfendorf dedi.

Hiss olunurdu ki, onlar bir-birinə yaltaqlanmaq istəyirlər və bu, məni əsəbiləşdirirdi. Mən atamın yanında dayandım və hovuza baxmağa başladım: o, burada əsas qəhrəman idi. O, özünün iri yeraltı qəfəsini xırdaca parıltısı və gözü yaşardan xlor iyi ilə doldurmuşdu. Yarısan komandalarn və hakimlərin oturduqları tribuna tərpənən suda əks olunurdu və bu əksolunma bəzən hansısa bircə anlığa saqqallı üzlə oxşarlığa malik olurdu. Yenə və yenə sindirilan su parıldayıb və yüz rəngə çalıb hər dəfə ani olaraq birləşirdi. Əks-sədalar və yeni su sıçrantıları ilə kəsilən qışqırıqlar və su sıçramaları, sanki, özümün də bilmədən cavab verdiyim sual kimi hansısa qəfil it hürməsi kimi bir-birilə toqquşaraq mənə məlum olan dillərin heç birində olmayan qeyri-adi sözlər doğururdu. KEKROP! İNAX! DİY! Yox, suali mən vermirdim, yanında dayanan atam verirdi.

– Qalib nə hiss eləyir? – o, düz qarşısına baxaraq və buna görə də eyni dərəcədə həm Deyfendorfa, həm də mənə müraciət eləyərək ucadan dedi. – Lənət şeytana, mən bunu heç vaxt bilməyəcəyəm.

Parıltılar və köpüklər suyun titrəyən dərisində görünüb sönürdü. Hovuzun dibindəki su yollarını ayıran xətlər suda sınaraq əyilir və qırılırdı; adama elə gəlirdi ki, saqqallı üz indicə son formasını alacaq, ancaq bu arada yeni idmançı tullanırdı. Bütün yarışlar qurtarmışdı, yalnız suya tullanma qalırdı. Bizim yuxarı sinif şagirdlərindən biri, alçaqböy oğlan tullanmazdan əvvəl yunan qadınları kimi lentlə bağladığı uzun qara saçlı Denni Horst əzələlərini oynadaraq tramplinə çıxdı və qabağa salto vurdu – dizlərini yiğdi, qıçlarını uzatdı, sonra isə yunan vazının dəstəyi kimi qəşəng əyilərək yumşaq sıçranti ilə suya sancıldı, belə ki, hakimlərdən biri dərhal lövhədə onluğunu yandırdı.

– On beş ildə, – atam dedi, – bir dəfə də görməmişəm ki, on xal versinlər. Bu, ikinci dəfə zühuretmə kimidir. Axi dünyada kamillilik yoxdur.

– Denni, dostum, yaman şeydir! – Deyfendorf bağırdı və hər iki komanda suya tullanın, əllərinin yüksərli qolay-

lanması ilə pırtlaşış düşmüş saçlarını geri ataraq bir neçə hərəkətlə hovuzun kənarına tərəf üzüb çıxanda onu salamlayaraq əl çaldı. Ancaq Denni növbəti dəfə tullananda bizim yenə möcüzə gözlədiyimizi hiss eləyərək, özünü həddindən artıq gərgin vəziyyətə saldı, ritmi itirdi, biryarımılıq saltodan bircə anlığa vaxtından tez çıxdı və suya kürəyi üstə düşdü. Bir hakim ona üç bal hesabladı. Digər ikisi – dörd.

– Neyləyək, – atam dedi, – yaziq oğlan bacardığını elədi.

Və Denni suyun üzünə çıxanda bütün adamlardan təkcə atam ona əl çaldı.

Yanış: Qərbi Olton – 37,5; Olincer – 18 hesabı ilə qurtardı. Atam hovuzun kənarına çıxdı və öz komandasına dedi:

– Sizinlə fəxr eləyirəm. Afərin, heç olmasa, ona görə ki, yarışa çıxdınız – axı bu sizə nə şöhrət, nə pul gətirir. Bizim şəhərdə heç nohur da yoxdur və sizin belə uğurlar qazanmağınız, sadəcə olaraq, ağlaşığmadır. Məktəbimizin Qərbi Oltondakı kimi öz hovuzu olsaydı – hərçənd ki, mən onların nailiyətlərini kiçiltmək istəmirəm, – sizin hər biriniz Connı Veysmüller olardınız. Və siz mənim jurnalımda artıq ondan heç də aşağı olmayan qiymət alıbsınız. Denni, sən əla tullandın. Çətin ki, mənə bundan sonrakı ömrümdə belə tullanma görmək qismət olsun.

Atam bu nitqi irad eləyən vaxt qəribə görünürdü, o, qəd-dini düzəltmiş, kostyumda və qalstukda, çılpaq uşaqların içində dayanmışdı; onun tünd rəngli; çox ciddi görünən başı həyəcanlandırıcı firuzəyi suyun və yaşıl damcıların səpələndiyi ağ kafelin fonunda tribunadan görünürdü. Onu dirləyən uşaqların çıyıllarından və sinələrdən hərdənbir sudakı qırçın kimi tez, yaxud atın dərisindəki səyrimə kimi həvəslə səyrimə keçirdi. Onlar məglubiyyətə baxmayaraq, səs-küyçü və vüqarlı idilər; biz onları duş otağında qoyub çıxdıq, orada onlar yağış altında dayça ilxisi kimi sabunlanır, oynaqlaşırlar.

– Məşq, həmişəki kimi, çəşənbə günüdür, – atam ayrılannda onlara dedi: – Bu gün südlü kokteyl içməyin və dörd dənədən çox bifşeks yeməyin.

Həmi güldü, hətta mən də gülümsədim, hərçənd ki, atam məni sıxırdı. Ağırılıq və inersiya onda hadisərlə dolu

bütün bu gecə hiss olunur və mənə hər addımda sadə istəyimi – onunla birgə evə çatmaq və bu yükü çıyılərim-dən atmağı yerinə yetirməyə mane olurdu.

Biz beton pilləkənlə qalxaraq dəhlizə çatdığımız vaxt bizi Olton komandasının məşqçisi Foli haqladı və onlar atamla, elə bildim düz bir saat danişdilar. Hovuzun nəm havasından onların kostyumları əzilmişdi və dəhlizin yaşıł toranında onlar şəhdən islanmış iki çobana oxşayırıldılar.

– Siz bu oğlanlarla fövqəlbəşəri iş görə bilibsiniz, – atam mister Foliyə dedi. – Məndə sizin qabiliyyətinizin, heç olmasa, ondabiri olsayıdı, sizə xərçəngin harada qışladığını göstərərdik. Bu il mənim bir neçə həqiqi tapıntıım olub.

– Eh, boşlayın, Corc, – kök, kürəntəhər adam, çevik və xoşrəftar Foli dedi. – Siz məndən pis bilmirsiniz ki, burada, ümumiyyətlə, məşqçilik iş yoxdur; – bir şey eləmək olar – qurbağaları nohura buraxmaq. Bizim hər birimizin içərisində bir balıq oturub, ona ixtiyar verməkdən ötrü yalnız suya atılmaq lazımdır.

– Yaxşı dedin, dostum! – atam təsdiqlədi. – Hələ heç vaxt belə müdrik sözlər eşitməmişəm. Hə, mənim brassla üzməkdə çempionum sizə, necə, xoş gəldi?

– O, sərbəst üsulla da qalib gəlməli idi. Ümidvaram ki, səhlənkarlığına görə ona yaxşıca qulaqburması veribsiniz?

– O səfəhdirdir, dostum, başa düşürsünüz, səfəh. Yazıq uşağın beyni mənimkindən böyük deyil, mən onu söye bilmirəm, heyif.

Səbirsizlikdən, az qala, partlayacaqdım.

– Siz ki mənim oğlumu tanıyırsınız. Piter, bura gəl, bu gözəl insanın əlini six. Gərək sənin bax belə atan olaydı!

– Yox bir, Piteri necə tanınmamaq olar, – mister Foli dedi və onun möhkəm hərarətli, sərbəst əl tutması mənə qeyri-adi dərəcədə xoş gəldi.

– Kolduellin oğlunu bütün dairədə tanıyırlar.

Onların Gençlər İdman Klubunun kədərli dünyasında yarışlarda, idman təntənələrində bu vəhi yaltaqlıq söhbət hesab olunurdu; mister Folidəki bu hal, belə çərənləmə hərisliyi məni əsəbiləşdirmirdi, həmişə mənə elə gəlirdi ki, atamdakı bu utancaqlıqdan gelir.

Atam özünün bütün ünsiyyətçiliyilə birgə ruhən laldinməz adam idi. Həmin axşam da ovqatı elə idi ki, mənim

yaddaşimdə onun təkcə susması qalıb. Biz küçə ilə gedəndə onun dodaqları bir-birinə bərk-bərk sıxılmışdı, ayaqları isə səkini hansısa qeyri-iradi ac gözlük lə ölçürdü. Bilmirəm yer üzündə eybəcər Şərqi şəhərciklərində gəzməyi mənim atam kimi belə sevən daha bir adam tapılarmı? Trenton, Bricport, Binnhemton, Constaun, Elmayra, Allentaun – o, telefon kompaniyasında montyor işlədiyi, hələ onun anamla evlənməsindən əvvəlki vaxt – o vaxt Quver böhranına görə hər şey əlindən çıxmışdı – tale onu bu şəhərlərin hamisəna atmışdı. O, Faytaundan qorxur, Olincerdə özünü narahat hiss eləyirdi, ancaq Oltonu çox sevirdi; asfalt, küçə fənərləri, evlərin dübbədüz fasadları ona böyük orta Atlantik sivilizasiyasından danışındı. Şimalda Nyu-Heyvendən, cənubda Heygerstauna qədər və şərqdə Ülininqə qədər bu sivilizasiya onun üçün dünya məkanında ev idi. Mən atamın dalınca Altinci küçə ilə gedərkən asfaltın necə zümrümə elədiyini eşidirdim.

Ondan rentgen barədə soruşdum, o isə cavab əvəzinə soruşdu ki, yemək istəyirəmmi? Və mən hiss elədim ki, doğrudan da, acmışam; qarğıdalı və badam ağızında yalnız turş tam qoymuşdu. Biz “Axme” mağazasının yanındakı, tramvaya oxşayan balaca səyyar restoranın yanında dayandıq. Atam şəhərdə özünü sakitləşdirici sadəliklə aparırdı. Anam – o hər şeyi mürəkkəbləşdirirdi – sanki, fikirlərini xarici dildə ifadə eləməyə çalışırdı. Və əksinə, fermada atam çəkingən və qətiyyətsiz olurdu. Ancaq burada, Oltonda, axşam saat doqquza on beş dəqiqə işləyəndə o, özünü sakit və arxayı hiss eləyirdi, axı istənilən atadan əslində bundan artıq heç nə tələb olunmurdu; qapı taybatay açılır, müştərilərin diq-qətli baxışları çəkinmədən qarşılaşır, iki stul yan-yanaya qoyulub, sifarişlər adət üzrə salfet qutusu ilə ketçup butulkası arasında öz yerindən götürülür, barmenə hiyləgərlik və boş çərəncilik olmadan bir neçə söz və biz kişilərə yaraşan kimi lal-dinməz buterbrodlarımızı yeyirik, – o, omletlə, mənsə, qızardılmış qaxac ətlə. Atam çəkinmədən sağ əlinin üç orta barmağını yaladı və salfeti alt dodağına çəkdi.

– Birinci dəfə belə iştahla yediyim heç yadımda deyil, – dedi.

Yeməyin üstündən mənə alma piroqu, ona qəhvə sifariş verdik. Hesabın nəyə görə üçüncü komposterlə

deşilmiş qalın yaşıl kağızda olması aydın deyildi. Atam sabit olaraq şalvar cibində gəzdirdiyi, belə ki, onun ombasına müvafiq əyilmiş, sürtülmüş pul qabında hələ də qalmış iki dollardan birini verərək hesablaşdı. Qalxarkən ziyyili əlinin alışdığı hərəkətlə hiss elətdirmədən öz boş fincanının altına iki on sentlik soxdu. Sonra, bir qədər fikirləşib, altmış beş sentə italyansayağı buterbrod aldı. Anama sürpriz eləmək qərarına gəlmişdi. Bu mənada anamın qəliz zövqü vardi, o belə kəskin qoxulu, sürüskən buterbrodları sevirdi, mən isə qısqanlıqla gördüm ki, atam bu məsələdə onu məndən daha yaxşı başa düşür. O, sonuncu dolları xırdalayıb buterbrodun pulunu verdi və dedi:

– Daha heç nəyim yoxdur, oğlum. İndi biz səninlə yoxsul yetimlər kimiyik.

O, qəhvəyi zərfi yelləyə-yelləyə qabağımca maşına tərəf gedirdi.

“Byüyük”imiz, əvvəlki kimi yetim görkəmlə öz kölgəsi üstündə tek dayanmışdı. Onun burnu yuxarı, aşağıdan görünməyən resslərə tərəf qalxmışdı. Mentol iyi Ay buxarlanmasıtək buz kimi soyuq havanın içərilərinə işləyirdi. Fabrik divarı kərpicdən və qara şüşədən olan qaya kimi idi. Bəzi yerlərdə onu qəribə tərzdə canlandıraraq pəncərə şüshəsi yerinə kartondan, ya da dəmirdən kvadratlar salılmışdı. Kərpic öz əsl rəngini meydançanı işıqlandıran küçə fənərlərindən gizlədirdi və divarın yerində, sanki, eynən həmin, ancaq seyrəkləşmiş, sıyıqlaşmış və ölümcül – boz qaranlıq vardi. Bu fənərin işığında torpaq isə qəribə tərzdə parıldayırdı. O burada, kömür və şlak qırıntıları səpilmış halda narahat və uğultulu idi, hər vaxt çatırdıvər və ayaq altında tərpənirdi, sanki, onu aramsız olaraq dırmıqla dağıdırdılar. Ətrafda sakitlik idi. Bizə baxan pəncərələrdə işıq yox idi, hərçənd haradasa uzaqda fabrikin içərilərində yuxusuz mavi sayışma görünürdü. Atamla bizi öldürə də bilərdilər və səhərə kimi bir ins-cins bundan xəbər tutmazdı. Meyitlərimiz fabrik divarları yanındakı xəndəkdə qalardı, əllərimiz, saçlarımız buz bağlayardı.

Şaxtada mühərrik heç cür işə düşmürdü. “Tr-tr-tr”, starter dırıldayırdı, əvvəl gümrah səslə, sonra getdikcə yavaş, inamsız halda.

– İlahi, özün kömək ol, – atam titrəyən buxar zolağı ilə birlikdə köks ötürdü. – Heç olmasa, bircə dəfə də işə düşsəydi... Sabahsa hökmən akkumulyatoru yükləyərik.

“Tr-tr, tır, trrr”.

Atam açarı söndürdü və biz sakitcə qaranlıqda oturduq. O, yumruqlarını hovxururdu.

– Bax, görüsən, – dedim. – Əlcəyin olsayıdı, indi soyuqdan donmazdım.

– Yəqin, soyuq sənin sümüyünə işləyib, – o hay verdi.

– Hə, bir də. – Yenidən açarı işə saldı və baş barmağı ilə starterin düyməsini basdı. Bu vaxt ərzində akkumulyator yatmışdı, starter ümidverici başlamışdı.

“Dr-dr, dr-dr, tr-tr, trr, trr”.

Akkumulyator tamam ölürdü.

Atam da əl əyləcini çəkdi və mənə dedi:

– Yaman işə düşdük. Son vasitəyə əl atmalı olacaqıq. Sükan arxasında otur, Piter, mənsə çıxıb maşını itələyim. Burada xırda maililik var, ancaq maşın arxası ona tərəf dayanıb. Arxa ötürməni qoş. Mən qışqıranda ilişməni burax. Ayıq ol ha, birdən, dərhal.

– Bəlkə, hələ ki qaraj bağlanmayıb mexanik dalınca getmək yaxşıdır? – mən bacarmayacağımdan qorxub dedim.

– Heç nə olmaz, gəl bir də yoxlayaq, – dedi. – Sən çəkinmə.

O, maşından çıxdı, mənsə yerimi dəyişərkən qorxudan dərsliklərimin və anamın buterbrod paketinin üstündə oturdum. Atam kapotun qarşısında dayandı, bütün ağırlığını maşının üstünə salmaqdən ötrü əyildi və gərginlikdən dişləri sarı işıq altında cırdan kimi parıldadı. Faralar gözünə əl düşdü ki, əl bil, onun alnı büsbütün işlərdən ibarətdir və onun tələbə olarkən, otuz il əvvəl futbol oynadığı vaxtlarda dəfələrlə burnunu sindirdiği bilinirdi. Mən soyuqdan üzüyərək sürət riçaqlarının, yandırma açarının və pod sosun vəziyyətini yoxladım. Atam başını tərpətdi və mən əl əyləcini buraxdım. O, ağırlığını maşının üstünə salanda kapotun üstündə yalnız axmaq dəyirmi papağı görünürdü. Maşın geriyə getdi. Təkerlər get-gedə daha bərkdən viğildayırıdı; aşağıda yamac bir az da sərt idi və bu, yer tərpənmənin qiymətli damlasına əlavə idi,

maşının inersiyası bir anlığa bütünlükle azad oldu. Atam var gücüyle bağırdı:

– Başla!

Mən qoşulmanı o deyən kimi birdən atdım. Maşın yerində silkləndi və taqqıldayıb dayandı, ancaq onun paslı dişli çarxi və sürtülmüş disklərdən keçən hərəkəti artıq mühərrikə keçmişdi və o, şillə vurulmuş uşaq kimi hıçkırdı. Sonra öskürdü, silindrlər fasılə ilə səsləndi, maşın silkləndi və mən mühərrik boğulmasın deyə, podsosu yarıyacan çəkib akseleratoru sıxdım: bu, səhv idi. Mühərrik səsi kəsilmiş halda iki dəfə asqırdı və söndü.

İndi maşın hamar yerdə dayanmışdı. Haradasa uzaqda, fabrikin arxasında barın qapısı açıldı və işiq zolağı küçəyə düdü.

Atam mən oturan tərəfdəki qapıya yaxınlaşdı və mən utanıb yerə girməyə hazır vəziyyətdə çəkildim. Bütün bədənim od tutub yanındı, az qala, şalvarımı batıracaqdım.

– Ay əclaf, – mən düşdüyüm biabırçılığı birtəhər örtbasdır eləməyə çalışaraq kişisayağı kobud səslə dilləndim.

– Sən işin öhdəsinən lap yaxşı geldin, – atam ağır-ağır nəfəs alaraq dedi və yenidən sükan arxasına keçdi.

– Mühərrik soyuyub, ancaq indi, bəlkə, bir az qızı.

Onun qara silueti ev yaran oğru kimi ehtiyatla lövhə üzərinə əyildi, ayağı akseleratora toxundu. Lazım idi ki, mühərrik dərhal işə düşsün və o, işə düdü. Atam yenidən qığılçımı bərpa elədi və maşın nərildəyib canlandı. Mən minnətdarlıq hissi ilə gözlərimi yumdum və indi yerimizdən tərpənəcəyimizi gözləyərək geriyə söykəndim.

Ancaq tərpənmirdik. Alçaq, fasiləli cırıltı səsi arxadan, mənim düşündüyümə görə, maşının dəfn bürosu sahibinə məxsus olduğu vaxtlarda meyit daşınan yerindən gəlirdi. Atamın qara silueti bir-birinin dalınca bütün sürətləri işə saldı; ancaq maşın hər dəfə həmin alçaq cırıltılı səslə cavab verirdi və yerindən tərpənmirdi. Atam özünə inanmayıb hər sürəti ikinci dəfə yoxladı. Mühərrik guruldadı, ancaq maşın hərəkət eləmədi. Quduz, get-gedə artan gurultu fabrikin divarlarına dəyiş əks-səda verirdi və mən qorxurdum ki, səs-küyə uzaq bardan adamlar tökülib gələlər.

Atam əllərini sükanın üstünə qoydu və başını da əlləri üstünə əydi. Əvvəllər ancaq anam belə eləyirdi. Söz-söh-

bətin qızığın çağında, yaxud ümidsiz olduğu vaxtlar o, əllərini masanın üstünə, başını da əlləri üstünə qoyardı: mən qorxardım – hirslənsəydi, bundan yaxşı idi, çünki hirslə-nəndə sifəti görünürdü.

– Ata?

O, cavab vermədi. Fənər onun toxunma papağını tər-pənməz parıltılara bürümüşdü, Vermeyerin tablosunda çörək belə çəkilmişdi.

– Necə bilirsən, nə məsələdir?

Və bu zaman ağlıma gəldi ki, onun “tutma”larından biridir və maşının özünü izahedilməz aparması, əslində, yalnız onun özünün hansısa sıňq-salxaqlığının əks-sədası idi. Mən artıq ona toxunmaq istəyirdim – hərçənd ki, əslində (ümmümiyyətlə), ona heç vaxt əl vurmamışdım – ancaq o, bu zaman başını qaldırdı və onun kələ-kötür, qırış-qırış, amma bununla belə yenə də uşağabənzər sifətində təbəs-süməoxşar nəsə göründü.

– Bax bütün ömrüm boyu başıma belə işlər gəlir, – dedi. – Heyif ki, səni də qarışdırırdım. Bu lənətəgəlmış maşının yerindən niyə tərpanmədiyini başa düşə bilmirəm. Yəqin ki, bizim üzgüçülük komandamızın qalib gələ bilmə-məsi səbəbindən.

O yenə dövriyyəni artırdı və aşağı, dizləri arasına, qoşulma pedalına baxaraq onu sıxmağa və buraxmağa başladı.

– Eşidirsən, orada – arxada necə xırıldayır? – soruş-dum.

Atam başını qaldırdı və güldü.

– Yaziq uşaq, – dedi, – gərək sənin atan qalib olaydı, ancaq bəxtinə uğursuzun biri düşüb. Gedək. Və mən bundan sonra bu zibil qalağını görməsəm, yaxşıdır.

O, maşından çıxdı və qapını elə bərkdən çırpdı ki, az qaldı şüşələr düşsün. Tərpanməyən təkərlər üstündəki qara ban yelləndi, sonra isə kağız kimi nazik kölgəni ataraq, sanki, qələbə çalmış kimi özündənrazi halda donub-qaldı.

– Bax buna görə də mən bu fermaya köçmək istəmir-dim, – dedi, – o saat avtomobilin qulu olursan. Yeganə istə-diyyim şey – hər yerə öz iki ayağım üstündə çatmaq imka-nına malik olmaqdır, mənim idealım – öz dəfnimə piyada getməkdir. Ayaqları satmaq – ömrü satmaqdır.

Biz vağzalyanı dayanacaqdan keçdik və sola, Bunt-stritdəki "Esso" yanacaqdoldurma məntəqəsinə tərəf döndük. Nasosların yanı qaranlıq idi, ancaq darısqal köşkdə tutqun-qızılı işiq yanıb-sönürdü; atam pəncərəyə baxdı və onu taqqıldatdı. İçəridə yaşıl metal altlıq üstüne səliqəsiz halda yiğilmiş maşın təkərləri və nömrələnmiş ehtiyat hissələrilə dolu yeşiklər qalaqlanmışdı. Koka-kola satmaq üçün iri hündür avtomat ucadan səslənir, silkələnir və təzədən sakitləşirdi, sanki, kimsə içəridə azadlığa çıxmadaqdan ötrü sonuncu ümidsiz səylərini göstərirdi. Divardakı firma elektrik saati 9.06-nı göstərirdi; saniyə əqrəbi bütöv bir dövrə vurmuşdu, bizsə hələ gözləyirdik. Atam pəncərəni bir də taqqıldatdı və yənə cavab gəlmədi. Orada, içəridə yalnız təkcə saniyə əqrəbi hərəkət eləyirdi.

Mən dedim:

– Deyəsən, yeddinci küçədəki bütün gecəni açıq olur.

Atam soruşdu:

– Sən necəsən, oğlan? Cəhənnəm buna deyirlər. Anaya zəng vurmaq lazımdır.

Və biz Bunt-stritlə bir az da, dəmir yolunu keçib kərpic evlər cərgəsi boyunca, sonra isə artıq bu gecə vaxtı çox da gediş-gəlis olmayan Uayzer-stritdən keçib Yeddinci küçə ilə, doğrudan da, açıq olan böyük qaraja tərəf getdik. Onun aralanmış ağı ağızı elə bilirdin gecənin qaranlığını içirdi. İçəridə boz kombinezonlu və kəsik barmaqlı – o da kombinezonda – iki adam vedrədən sabunlu isti su tökərək avtomobili yuyurdular. Sürətlə işləyirdilər, çünkü suyun metal üstündə donmaq təhlükəsi vardı. Qarajın bir tərəfi küçəyə çıxırdı, digəri isə mağazadakı kimi dayanmış maşınlar arasında itirdi. Telefon köşküne oxşar, ancaq bir az böyük, yaxud tramvay dayanacağındakı sərnişinlər üçün kiçik pavilyon kimi köşk – beləsinin biri hələ Elidə qalmışdı – elə bil, qarajın ürəyi idi. Onun qapısı ağızında "Ehtiyatlı olun: pilləkən", trafaret yazılı beton meydançada əynində smokinq, boynunda ağı şərf, hər saniyə siferbləti qolunun iç tərəfinə bağladığı platin saatə baxan adam dayanmışdı. Onun hərəkətləri elə qırıq-qırıq və yeknəsəq idi ki, mən birinci dəfə təsadüfən ona baxanda onu insan boyunda olan mexaniki reklam kimi qəbul eləmişdim. Yuduqları maşın, boz-mirvari "linkoln", yəqin, onun idi. Atam onun

qarşısında dayandı və mən gördüm ki, bu adamın bozmirvari gözləri onun içindən harasa baxır.

Atam köşkə yaxınlaşıb qapını açdı. Mən qeyri-iradı olaraq onun dalınca girməli idim. Orada enlikürək bir adam işgüzər görkəmlə kağızları eşələyirdi. Bunu ayaq üstə eləyirdi; yanındakı kreslo dirsəkliyinə kimi kağızla örtülmüşdü. O, bir əlilə eyni vaxtda siqareti və vərəqtikəni tutmuşdu, o biri ilə isə dodaqlarını marçıldadaraq kağızları gözdən keçirirdi.

Atam dedi:

– Üzr istəyirəm, dostum.

Müdir cavab verdi:

– Bircə dəqiqə, qoy qurtarım, yaxşı?

Və acıqli halda əlindəki göy rəngli kağızı sixaraq bizim yanımızdan sıvíşib qapıya keçdi. Qayıdana kimi bir dəqiqədən xeyli çox keçdi.

Mən vaxtı qısaltmaq və açıqlandığımı gizlətməkdən ötrü “Kivani” klubunun Olton bölməsi tərəfindən qurulmuş saqqız avtomatına xırda pul atdım. Nadir priz aldım – qara kürəcik. Mən biyan kökünü sevirdim. Atam da sevirdi. Biz Nyu-Yorkda olarkən Alma bibi mənə demişdi ki, Passeyikdəki qonşu uşaqları atamı çubuqla açıqlanırdılar, çünki o həmişə biyan çubuğu sorurdu.

– İstəyirsən? – ona təklif elədim.

– Allah uzaq eləsin, – dedi, elə bil, ona zəhər təklif eləmişdim. – Sağ ol, Piter, lazıim deyil, yoxsa mən tamam dişsiz qalaram.

Və darisqal köşkdə oyan-buyana elə vurnuxmağa başladı ki, heç təsvir eləyə bilmirəm – gah yol xəritələri qalaqlarına tərəf, gah ehtiyat hissələrinin nömrəsi olan cədvələ tərəf, gah da əynində yalnız iti çəhrayı qulaqlı xizək papağı,ayağında ağ xəzli çəkmələri, dalında da yumşaq quyuqlu qız şəkli olan təqvimə tərəf dönürdü. Qızın arxası şuxluqla bizə tərəf çevrilmişdi. Atam köksünü öbürdü və divara qıslı; smokinqli adam diksindi və çevrilib baxdı. Kombinezonlu iki adam “linkoln”a girdi və pəncərələri arılar qaynaşan kimi dairevi şəkildə silirdilər. Atamin ziyyilli əlləri məqsədsiz halda qəzetlərlə dolu masanı əlləşdirir, gözləri isə rəisi axtarırdı. Mən onun masanın üstündəki hansısa qayda-qanunu pozacağından qorxub birdən kəskin şəkildə dedim:

– Ata, özünü ələ al.

– Əsəblərim korlanıb, oğlum, – o bərkdən dedi. – Nəyi-sə dağıtmaq istəyirəm. Yallah-hazırdır. Axı vaxt gözləmir. Qeyri-iradi olaraq ölümünü xatırlayırsan.

– Sakit ol, – dedim. – Bu papağını da çıxart. Yəqin, o, səni dilənçi bildi.

Elə bil, atam məni eşitmirdi, o tamamilə uymuşdu. Gözləri saralmışdı, onun gözlərində bu kəhrəba parlətişi olanda anam elə olurdu ki, qışqırırdı. O, mənə, suda batan adama baxan kimi baxırdı və gözləri qeyri-reallıqla gülümsəyirdi. Qurumuş dodaqları tərpəndi.

– Heç nə mənim vecimə deyil, – dedi, – ancaq axı sən də mənim əlimdə qalıbsan.

– Məndən ötrü narahat olma, – mən kəskin şəkildə hay verdim, hərçənd ki, düzünü desəm, sement döşəmə dəhşətli dərəcədə soyuq idi və mən bunu dar çəkmələrin min allığından hiss eləyirdim.

Mən gözlərimə inanmirdim, ancaq rəis axır ki, qayıtdı və atamı ədəblə dinlədi. O, alçaqboylu, enlikürək, hər yanağında üç, ya dörd paralel qırışvardı – başını və çiyinlərini necə tutmasından bu adamın haçansa pis idmançı olmadığı hiss olunurdu. İndi o zəifləmişdi, iş onu üzümüşdü. Dazlaşan başında onun rəhmsizliklə sığalladığı, sanki, bu yolla özünün diqqətini bir nöqtəyə yönəltməyə məcbur eləmək istədiyi çaltəhər saç koması vardi. Onun soyadı – Rouds – iri narıncı hərflərlə qəhvəyi kombinezonunun cibinə toxunmuşdu. O, kəsik-kəsik, təngnəfəs dedi:

– Bu, mənim xoşuma gəlmir. Əger mühərrrik işləyirsə, ancaq maşın getmirsə, deməli, transmissiyaya, yaxud kardan valına nəsə olub. Bu yalnız mühərrrik olsayıdı, – o, “mükərrrik” dedi və mənə elə gəldi ki, bu söz, elə bil, nəsə tamamilə başqa, həssas, canlı və gözəl mənə bildirir, mən ora cip göndərərdim, belə isə heç bilmirəm neyləyim. Qoşqu – yük maşını çağırışa gedib – Doqquzuncu şoseda qəza var. Sizin daimi qarajınız var? – O, vurğunu birinci hecaya salaraq “karaj” kimi tələffüz elədi.

– Bizə Olincerdə El Hammelin yanında xidmət göstəriblər, – atam dedi.

– İstəsəniz, sizin maşınla səhər tezdən məşğul olaram, – mister Rouds dedi. – Ancaq o vaxta kimi heç nə eləyə

bilmərəm, bu iki nəfər – o, smokinqli adamın timsah dərisindən olan pulqabı ilə ritmik olaraq ovçuna vurduğu vaxt, xırda zamşa balışlarla “linkoln”un parıldayan boz dərisini silən adamları göstərdi, – saat onda işlərini qurtarırlar, yalnız mən və çağırışla Doqquzuncu şoseyə gedən iki nəfər qalıraq. Belə ki, siz, yəqin, öz Olincer, qarajınıza zəng vurmağa macal taparsınız və onlar da səhər tezdən məşğul olarlar.

Atam dedi:

- Deməli, sizin nüfuzlu fikrinizə görə, bu gün heç nə eləmək olmaz?
- Hə, əgər siz dediyiniz kimi, yaxşı olan cəhət azdırsa, – mister Rouds təsdiq elədi.
- Orada, arxada nəsə cirildiyir, – dedim, – sanki, iki-dişli çarx bir-birindən yapışdıb.

Mister Rouds gözlərini döyərək mənə baxdı və öz telini sığalladı.

– Ehtimal ki, kardan valına nəsə olub. Eləsə, maşını çökəyə qoymaq və bütün arxa körpüsünü sökmək lazımkən gələcək. Siz uzaqda yaşayırsınız?

– Şeytanın qulağının dibində, Fayrtanun o tərəfində, – atam cavab verdi.

Mister Rouds köksünü ötürdü:

– Nə olar?! Çox təəssüf, ancaq heç cür kömək eləyə bilmirəm.

Parıldayan səthində əksolunmanın bütöv bir kosmosu sovrulub qalxan uzun, al-qırmızı “byüük” küçədən qaraja soxuldu və fit verdi, səs bütün aşağı beton mağaranı doldurdu və mister Rouds daha bizi dirləmədi.

Atam tələsik dedi:

– Üzr istəməyə gərək yoxdur, mister. Siz fikrinizi açıq ifadə elədiniz, bu isə insanın insana eləyə biləcəyi ən böyük yaxşılıqdır.

Ancaq biz təzədən qaranlıq küçəyə çıxanda o, mənə dedi:

– Bu zavallı, Allah bilir, nə çərənləyirdi, Piter. Mən özüm ömrüm boyu firildaqla məşğul olmuşam, məni aldada bilməzsən. O, necə deyərlər, cəfəngiyat danışır. Təəccüb-lənirəm, o belə böyük qarajın rəisliyinə necə gəlib çıxb, o heç özü özünü idarə eləyə bilmir. İxtiyarım olsayıdı, mənim tez-tez elədiyim kimi hərəkət eləyərdim.

– Bəs indi hara gedək?

- Geriyə, maşının yanına.
- Axi o siniqdir. Sən ki bilirsən.
- Bilirəm, ancaq nəsə inana bilmirəm. Elə bilirəm ki, o indi gedəcək. Ancaq ona dincəlməyə vaxt lazım idi.
- Axi onun təkcə mühərriki donmayıb, işlək hissədə də nəsə xarab olub.
- Elə o da mənə bunu deyirdi, ancaq mən kütlüyüm-dən heç cür başa düşə bilmirəm.
- Ancaq tezliklə saat on olacaq. Bəlkə, anama zəng vuraq?
- O bizə nə kömək eləyəcək? Özümüz baş çıxartmalı-yıq, oğlum. Üğursuzun qanı getdi.
- Ancaq mən bir şeyi bilirəm – əgər maşın bir saat bundan qabaq getməyibsə, indi də getməyəcək. Həm də üzüyürəm.

Nə qədər çalışırdımsa, atama çata bilmirdim – o hey məndən bir addım qabaqda gedirdi. Yeddinci küçədə qaranlıq girişdən bir sərxoş səndələyə-səndələyə çıxıb dalımızca düşdü. Fikirləşirdim ki, bu, bizim səherki sərnişinimizdir, ancaq sərxoş boyca bir az balaca idi və daha çox sinmiş halda idi. Onun pırtlaşıq saçları çirkli şirin tükü kimi qabarmış, başını nimba kimi əhatə eləyərək durmuşdu. O bütünlükə cır-cındır içində idi, üstündən isə üzü üzlər görmüş paltonun boş qolları o, venzel cızdığı vaxt ətrafında yellənirdi. O, atamdan soruşdu:

– Oğlanı hara aparırsınız?

Atam büdrəyen, az qala, yixilan sərxoşun bizə çatmasından ötrü addımlarını ehtiyatla yavaştı.

– Bağışlayın, mister. Siz nə dediniz? – soruşdu.

Sərxoş adam, səhnədə özü özünü seyr eləməkdən xoşlanan aktyor kimi, sözləri sərrast və məmnuniyyətlə tələffüz eləyirdi.

– Ha-ha-ha ...– o sakit, ancaq gurultulu səslə güldü. – İyənc adamsınız, bax belə.

O, barmağını atamın lap burnunun ucunda silklədi və barmaqları avtomobil şüşətəmizləyəni kimi yelləndi, özü isə bic-bic bizə baxırdı. O, bütünlükə cırıq-sökük içində olduğu halda, şaxtaya baxmayaraq şən idi; sıfəti yasti, bərk və parıltılı idi, xırda dişlərində buğda dənələri kimi istehza oturmuşdu.

Mənə müraciət elədi:

– Sənsə, oğlan, evə, ananın yanına qaç.

Dayanmaq lazımlı gəldi, çünki o, yolumuzu kəsmişdi.

– Bu, mənim oğlumdur, – atam dedi.

Sərəxos ona tərəf elə sürətlə döndü ki, bütün paltarı quş lələyi kimi yelləndi. Adama elə gəlirdi ki, o heç nə geyinməyib, sadəcə olaraq, əsgiyə – qat-qat tökülüb-itən müxtəlif cir-cindirə bürünüb; onun səsi də elə xırıltılı, zorla eşidiləcək qədər qəribə idi ki.

– Ütanmırınız, yalan danışırsınız? – o kədərli halda atama dedi. – Belə ciddi məsələdə necə yalan danışmaq olar? Uşağı evə, anasının yanına buraxın.

– Mən onu məhz ora aparmağa çalışıram, – atam dedi.

– Di gəl, lənətəgəlmış maşın yerindən tərpənmək istəmir.

– Bu, mənim atamdır, – mən sərəxosun el çəkəcəyinə ümid eləyərək dedim.

Ancaq o, tamam yaxın gəldi. Onun sıfəti küçə fənərinin açıq-mavi işığında elə bilirdin qıpçırmızı köpük içərisindədir.

– Sən onu müdafiə eləmə. – O, saxta mehribanlıqla dedi. – O buna dəyməz. Sənə nə qədər pul verib? Ancaq dəxli yoxdur, nə qədər versə, azdır. Bax, özünə təzə oğlan tapacaq, səni isə qoca troyalı kimi küçəyə atacaq.

– Ata, gedək, – dedim; mən qorxurdum, həm də ilik-lərimə kimi donmuşdum. Gecə küləyi bu yanımıdan vurub, o yanımıdan çıxırı.

Atam sərəxosu ötüb-keçmək istədi, ancaq o qolaylandı, onda atam da qolaylandı. Sərəxos geri çəkildi və az qaldı yixilsin.

– Vur, – o, ağızı qulağının dibinə gedərək dedi, yanaqları parıldadı. – Sənin ruhunu xilas eləmək istəyən adamı vur. Bəs sən ölümə hazırlsanmı?

Atam donub qaldı və bu, tərpənməyən kinokadra oxşayırı. Sərəxos adam təntənə içində təkrar elədi:

– Sən ölümə hazırlsanmı?

O, bu arada mənim yanımı gəldi, belimdən tutub möhkəm-möhkəm özünə sıxdı. Onun ağızından biz, yüz yeddinci sinfə sərbəst məşğələ üçün gələndə yuxarı sinif şagirdlərinin kimya dərsindən sonra o sinifdə olan kimi – qarşıq şirin-kükürd – üfunət iyi gəlirdi.

– Ax, – o, mənə dedi, – nə yaxşısan, istisən. Ancaq çox arıqsan – bir dəri, bir sümüksən. Yəni bu əclaf sənə heç nə vermir? Ey, – o, atama müraciət elədi, – bu nədir, qoca şorgöz, uşağı küçədən götürürsən, heç yedirtmirsən də?

– Mən elə bilirdim ölümə hazırlam, – atam dedi. – Ancaq indi əmin deyiləm ki, dünyada buna hazır olan adam tapıla. Heç doxsan doqquz yaşılı vərəmə, tripperə, sifilisə və diş ağrısına tutulmuş çinlinin belə ölümə hazır olduğu-na əmin deyiləm.

Sərxoşun barmaqları qabırğalarımı əzirdi və mən onun əlindən çıxdım.

– Ata, *gedək!*

– Yox, Piter, – atam dedi, – bu centlmen aqlabatan söz deyir. Bəs siz özünüz ölümə hazırlırsınız? – o, sərxoşdan soruşdu. – Necə düşünürsünüz?

Sərxoş gözlərini qiyıb göyərçin kimi sinəsini qabardaraq atamın uzun kölgəsinə tərəf hücum elədi və başını qaldırıb aydın səslə dedi:

– Mən ölümə, səni və sənin kimiləri barmaqlıq arxasında oturduqları, kameranın açarını isə uzağa tulladıqları vaxt hazır olacağam. Sizin əlinizdən yazılı uşaqlara heç gecələr də dinclik yoxdur. – O çatılmış qaşlarının altından mənə baxdı və dedi: – Polis çağırırm, oğlan? Ya bəlkə, bu qoca qarını gəbərdək, hə? – Və atamdan soruşdu: – Hə, nə deyirsən, şef? Nə qədər verirsin ki, polis sizi bu gül kimi uşaqla tutmasın?

O, ciyərinə hava yiğdi, elə bil, qışkırməq istəyirdi, ancaq şimala, sonsuzluğa gedən küçədə ins-cins yox idi, yalnız bir-birinin dalınca gələn, uzaqda isə tamamilə telefon dirəkləri ilə birləşən kərpic evlərin suvaqlı fasadları, Olton üçün adı olan məhəccərlə artırmalar, bəzi yerlərində gül qoymaq üçün sement vaza olan beton pilləkənlər, bir də şəkildəki ağaclar. Səkillərdə maşınlar dayanmışdı, ancaq burada maşınlar gec-gec gedirdi, çünki buradan iki məhəllə aralı Essikin fabrikinin divarlarını küçəni kəsmişdi. Biz pivəbişirən zavodun uzunblok anbarının yanında dayanmışdıq, onun kələ-kötür yaşlı qapıları kip bağlanmışdı, tappılıtlı ilə çırplılmışdı və bu tappiltünən səsi, elə bilirdin, havanı hələ də döyüür. Sərxoş hər dəfə barmaqlarını bit silkən, yaxud dola-

şıq düşən sapı çırpan kimi tərpədərək atamın paltosunun yaxasını silkələməyə başladı.

– On dollar, – dedi. – On dollar və mən – lal-kar!
– O, üç göyərmiş barmağını şişmiş bənövşəyi dodaqlarına sıxdı və sanki, nəfəsini uzun müddət saxlaya bilib-bilmə-yəcəyini yoxlayırmış kimi çəkmədi. Nəhayət, barmaqlarını çəkdi, şaxtalı buxarın yumşaq qırımıni buraxdı, gülüm-sədi və dedi: – Deməli belə, on dollar verin, mən təpədən dırnağa kimi sizin. – O mənə göz vurdu. – Hə, necədir, oğlan, danışdıq? Sənə nə qədər verəcək?

– O, mənim ata-a-amdır! – Mən hiddətlə qışqırdım. Atam ziylli əllərini fənərin altında ovuşdururdu, o elə bir-başa, ölü kimi görünürdü, elə bil, bircə an əvvəl onu ölüm-cülcəsinə doğramışdilar və indicə yerə yixilacaqdı.

– Beş dollar, – sərxoş qiyməti dərhal endirdi, – əldə olən beşlik, – və cavab gözləmədən bir az da endi: – yaxşı, bir. Mənə içməyə andıra qalmış bir dollarlıq kağız verin ki, it kimi donub gəbərməyim. Hə, şef, cibini çıxart görüm. Mənsə əvəzində sizə heç bir sual verilməyən mehmanxananın yerini göstərim.

– Mənimcün mehmanxana tanış məsələdir, – atam dedi. – Böhran vaxtı köhnə ucuq-sökük “Oziris” bağlanana kimi orada gecə portyesi işləmişəm. Oradakı taxtabitilər fahişələr kimi kök idi. Siz, yəqin ki, “Oziris”i xatırlamırsınız?

Sərxoş gülümşəmirdi.

– Mən özüm İstondanam, – dedi.

Və mən təəccübə gördüm ki, o, atamdan xeyli cavan-dır; əslinə qalsa, o da mənim kimi yeniyetmə idi.

Atam cibini eşələdi, xırda pulları yiğışdırdı və cavan oğlana verdi.

– Dostum, sizə bir az da çox verərdim, ancaq, düzü, daha yoxumdur. Bu, mənim sonuncu otuz beş sentimdir. Mən məktəb müəllimiyəm, bizə isə fabrikdəkindən az pul verirlər. Ancaq sizinlə söhbət eləmək mənə çox xoş idi. İcazə verin, əlinizi sıxım. – Və sıxdı. – Siz mənim fikirlərimi aydınlaşdırınız.

Sonra o çevrildi, bizim gəldiyimiz yerə tərəf, geriyə getdi və mən onun dalınca tələsdim. Ulduz işığından və bütün bu axmaqlıqdan mənə elə gəlirdi ki, dərim şəffaf-laşıb, onu bütün istədiklərimiz və əldə eləyə bilmədiklə-

rimiz bu hala salmışdı: qara maşın, evimiz, orada, bizdən uzaqda, yəqin, özünə yer tapa bilməyən anam ki, bağı çatlayır. İndi biz üzüküləyə gedirdik və soyuğun şəffaf maskası sıfətimi döyəcləyirdi. Arxada sərxoş dayanmadan, qartal firtinaya hayqıran kimi qışqırırdı:

- Ay bərkallah, ay bərkallah!
- Hara gedirik? – soruşdum.
- Mehmanxanaya, – atam cavab verdi. – Bu adam mənim başıma ağıl qoydu. Sənə isinmək lazımdır. Sən mənim fəxrim və sevincimsən, oğlum! Xəzinəni qorumaq gərəkdir. Sən hökmən yatmalısan.
- Anama zəng vurmaq lazımdır, – dedim.
- Haqlısan, – o razılışdı. – Haqlısan.

Və bunu iki dəfə təkrar eləyəndə mən nəyə görəsə fikirləşdim ki, bunu eləməyəcək – zəng vurmayaçaq.

Biz sol tərəfə – Üayzer-stritə döndük. Buradaki neon işıqları seli, elə bilirdin havanı isidib. Pəncərələrin birində adamların necə sosiska qızardıqları görünürdü. İşıq ötüb-keçənlərin fiqurlarını əridirdi, onlar çıyılınrini donqarlaşdırıb sıfətlərini gizlədərək axırdılar. Ancaq yenə də bunlar adamları və artıq bircə onların mövcud olmaları, elə bilirdim məni xoşbəxtlikdən gümrəhlandırdı, mənə də həyat vəd eləyirdi. Atam mənim əvvəllər heç vaxt fikir vermədiyim dar giriş qapısına tərəf döndü. Altı pillə yuxarı, ikilaylı ucqar qapı arxasında isə gözlənilməz, hündür meydançada masa, lift qəfəsi, iri pilləkən, bir neçə sürtülmüş, əzik və basılıb sindirilmiş söykənəcəkli stul. Solda gül dibçəklərin-dən yaradılmış arakəsməyə oxşar nəsə, onun arxasında adam və bir-birinə dəyən təmkinli şüşə cingiltisi... sanki, giriş qapısında zəng səslənir. Oradaki qorxu da yalnız uşaqlı vaxtı, bazar günləri məni Monninin yarirestoran, yarıuniver-mağına kağız vedrədə dəniz ilbizi – istirdiyə almağa göndərdikləri vaxt iyəldiyim kimi idi. Monni bütöv qara sviterli hündürboy fleqmatik alman idi, onun müəssisəsi tramvay yolunun yaxınlığında suvaqlı daş evdə yerləşirdi, şəhərsə o vaxtlar Tilden adlanırdı. Qapı açılanda zəng səslənirdi, bağlananda da həmçinin. Tapılmayan şirni və tübünlə dolu qarantalıq piştaxtalar bir cərgədə uzanırdı və burada da üstünə şəffaf süfrə salınmış kvadrat masalar şama müş-təri gözləyirdi. Stullarda qocalar otururdular, özlüyümde

güman eləyirdim ki, qoxunu da onlar özləri ilə gətirirlər. Oradan çeynənən tütün, çəkmə dərisi, ağacla tozlandırılmış yetişmiş meyvə və ən başlıcası – ilbiz iyi gəlirdi; mən yuxarı qırqaları bazar gününün nahar yeməyindəki salfetka kimi sənətkarlıqla qatlanmış sürüşkən kağız vedrəni evə apararkən, sanki, Monnidən havanın bir hissəsini qoparırdım; mənə elə gəlirdi ki, arxamca axşamın mavi tornında yüngül qaranlıq şleyf kimi ilbizlərin qoxusu sərilir və tının arxasındaki ağaclar, evlər də onun içində batırlar. Və budur, indi həmin qoxu təzədən gəlir.

Papiros kağızı kimi nazik dərili və barmaq oynaqları artrit nəticəsində işib əyilmiş qozbel portye, oxuduğu "Kolyers" i yerə qoydu, qırış-qırış sıfətini qaldırdı, pulqabısını çıxarıb vəsiqəsini göstərən və onun Corc U.Kolduell, Olincer məktəbinin müəllimi olduğunu, mənimse onun oğlu Piter olduğumu, maşınımızın Essikin fabrikinin yanında sindığını, özümüzünsə uzaqda, Faytaunun o tərəfində yaşadığımızı və bizə otaq gərək olduğunu, pulumuzun isə yoxluğunu izah eləyən atamı dinlədi. Başında hündür qırımızı divar ucaldı, mən onun yanında uzanmağa və ağlamğa hazır idim.

Qozbel vəsiqəni əli ilə itələdi və dedi:

– Canım, mən sizi tanıyorum. Qardaşımın qızı sizdə oxuyur, Qloriya Devis. O, mister Kolduell haqqında həmisi şə hörmətlə danışır.

- Qloriya yaxşı qızdır, – atam pərt halda dedi.
- Amma anası deyir dəcəldir.
- Mən bunu hiss eləməmişəm.
- Oğlanları da yaman sevir.
- Mənim yanımda həmişə özünü əsl ledi kimi aparıb.

Qozbel döndü və taxta nömrəli açarı götürdü.

– Sizi üçüncü mərtəbədəki otağa aparım ki, bardan gələn səs-küy mane olmasın.

- Çox sağ olun, – atam dedi. – Çek yazım?
- Səhər yazarısınız, – qozbel təbəssümlə dilləndi və sıfətindəki quru dəri parıldadı. (Elə bilirəm ki, sonuncu günlərimizi yaşamırıq.) Dünyanın axırı deyil ki!

O, bizi dar pilləkənlə apardı və parlaq məhəccərlər əlinin altında şümal-şümal xumarlananda hədəqədən çıxmış pişiyin beli kimi qabarındı. Pilləkən liftin çəpərlənmiş

şaxtasını dolaşırdı və hər meydançada gözlerimiz qarşısında bəzi yerlərində xalça döşənmiş dəhlizlər açılırdı. Sonra biz dəhlizlərdən biri ilə getdik və addımlarımız xalça olmayan yerlərdə taxta döşəmədə bərkdən eşidildirdi. Dəhlizin qurtaracağında, istilik batareyasının arxasında Uayzershverə çıxan pəncərənin ağzında qozbel açarı dəliyə saldı, qapını açdı. Budur, biz məqsədimizə: bütün axşamı heç nə bilmədən bu ikiçarpayılı, pəncərəli, ikidolablı və abajursuz asma lampalı otağa yaxınlaşdırıq. Qozbel işığı yanındı. Atam onun əlini sıxdı və dedi:

– Siz centlmen və müdriksiniz. Biz susamışdım, siz bu susuzluğu söndürdüñünüz.

Qozbel əyilmiş əllərini yellədi.

– Vanna otağı, bax, o qapının arxasındadır, – dedi. – Orada təmiz stekan da olmalıdır.

– Mən demək istəyirdim ki, siz mehriban samarityanlısınız, – atam davam eləyirdi, – yazıq uşaq tamam əldən düşüb.

– Eybi yoxdur, dözerəm, – mən etiraz elədim.

Portye çıxanda isə mən daha əsəbiləşmiş halda atamdan soruşdum:

– Bu daldabucaq yerin adı nədir?

– “Nyu-yorklu”, – o cavab verdi. – Həqiqi köhnə taxtabiti yuvasıdır, düzdür?

Bu, mənə qara nankorluq kimi göründü və mən dərhal digər tərəfə keçdim.

– Sağ ol de ki, mehriban qoca bizi içəri buraxdı, axı bizim cibimizdə bir sentimiz də yoxdur.

– Heç vaxt bilmirsən sənin həqiqi dostun kimdir, – atam dedi. – Başımı verərəm ki, bu yaramaz Devis bilsə ki mənə xeyri dəyib, bütün gecəni onu qara basar.

– Bəs pulumuz niyə yoxdur? – soruşdum.

– Mən bu sualı əlli ildir özümə verirəm. Ən pisi də odur ki, sabah çək yazmaq lazımlı gələcək, bu isə aldatma olacaq, çünkü bankda mənim adıma cəmi iyirmi iki sent var.

– Bəs əməkhaqqı? Axı artıq ayın ortasıdır.

– İş belə getsə, mən onun heç üzünü belə görməyəcəyəm, – atam dedi. – Məktəb şurasında Zimmermanin rəyini oxuyanda onlar hələ məndən əlavə pul tutacaqlar.

– Əshi, kimdir o rəyləri oxuyan? – mən soyunub-soyunmayacağımı bilmədiyimdən açıqlanıb donquldandım. Ona

ləkəmi göstərmək istəmirdim, çünki bu, məni həmişə kədərləndirirdi. Ancaq hər halda, axı o, mənim atam idi və mən gödəkcəmi laxlayan, məftillə bərkidilmiş masadan asaraq qırmızı köynəyimin yaxasını açmağa başladım. O geri çevrildi və qapının dəstəyindən yapışdı.

- Hə, tərpənmək lazımdır, – dedi.
- Hara belə? Axır bir dincələydin də.
- Anaya zəng vurmaq və maşını bağlamaq lazımdır.

Sənsə uzan, Piter. Bu gün səni sübhədən qaldırıblar. Mənə həmişə səni oyatmaq ağır gəlir, özüm dörd yaşından doyunca yatmamışam. Yatırsan? Bəlkə, maşından dərslik-lərini gətirim, dərslərini öyrənəsən?

- Lazım deyil.

O, mənə elə baxırdı, elə bil, üzr istəmək, tövbə eləmək, yaxud da nəsə təklif eləmək istəyirdi: bizim bir-biri-mizə çoxdan deməyimiz lazımlı olan belə sözlər vardı – mən onları bilmirdim, ancaq inanırdım ki, atam bilir.

Ancaq o yalnız:

– Ümidvaram ki, yatacaqsan. Axı sənin əsəblərin qaydasındadır, daha sən yaşda olarkən mənimki kimi deyil, – dedi.

O, qapını səbirsiz halda, rəzənin taxtanı cızacağı qədər dərtib çölə çıxdı.

Boş otağın divarları – adamı, özünü sonsuz sayda təsəvvür elədiyi kimi göstərən güzgündür. Və tək qaldığım vaxt birdən məni həyəcan bürüdü, sanki, parlaq məşhur və gözəl insanlar cəmiyyətinə düşmüştüm. Mən yeganə pəncərəyə yaxınlaşdım və Kayzer-skverin parıldayan xaosuna baxdım. Bu, labirint idi, bütün şəhərlərdən avtomobil faralarının işığının axıb gəldiyi ślüz, göl idi. Ülayzer-strit iki məhəllə boyunca şərq ştatları içində ən geniş küçə idi; Konrad Ülayzer özü on səkkizinci əsrədə şəhəri geniş, işıqlı və azad şəkildə planlaşdıraraq buraya dirəklər vurmuşdu. İndi burada, sanki, düz mənim pəncərəmin altınacan qalxan gölün tünd-qırmızı suyu kimi faraların işıqları yayılırdı. Mağaza və barların pərdələri yaşıl və qırmızı otlarla onun sahillərinəcən uzanıb gedirdi. Foyun, Olton univermağının yanında vitrnlər kvadrat ulduzlar kimi altı cərgədə sayılırdı, əlavə olaraq onlar unun iki növündən hazırlanmış: aşağıdan, lampaların parlaq işıqla yandığı yerdə –

bağdadan, yuxarıda, daha qaranlıq tonlu yerlərdəsə arpa, yaxud çövdardan olan peçeneyeyə oxşayırıdı. Qarşıda, evlərin çardaqları üzərində, yuxarıda göz vuran və aramla, üç davamlı alışmada dimdiyinə qanadında işıqsاقan biskvit yaxınlaşdırıran böyük neon bayquş işildayırdı. Onun pəncərələri altında rəngbərəng hərfərlə fasılərlə:

“BAYQUŞ” BİSKVİTİ
dünyada ən yaxşı
“BAYQUŞ” BİSKVİTİ
dünyada ən yaxşı

yazılmışdı.

Bu reklam və daha xırda – ox, boru, yerfindiği, zanbaq – başqaları da, elə bil ki, havanın özündə əks olunurdu, meydanın üstündə mənim pəncərəm səviyyəsində yayılmış şəffaf səthdə saymışırdı. Avtomobilər, işıqforlar, insanların titrək siluetləri mənim üçün gözümə təpdiyim gözəl içkiyə qarışırı və onun buxarında gələcəyi gördürüm. Şəhər. Budur o, şəhər: mənim tənha dayandığım otağın divarlarında reklamların işığı titrəşiridi. Mən pəncərədən çəkilərkən görən, ancaq özü görünməyən halda soyunmağımda davam eləyirdim və toxunduğum qasnaqlar altında zərif, gümüşü məhsulun gizləndiyi kobud, xal-xal yarpaqlar kimiydi. Mən təkcə trusuda burulğanın kənarında dayanmışdım; yalın ayaqlarımın izləri qamışların arasındaki lehmədə həkk olunmuşdu; Oltonun özü artıq gecə gölündə çımirdi. Nəm işıqlar nahamar pəncərə şüşəsində sınırdı. Bilinməyən və qadağan edilmiş hisslər məni külək kimi vurdular və mən birdən özümü kərgədan kimi hiss elədim.

Olton genişlənirdi. Onun əlləri – aq küçə işıqları – çaya tərəf uzanırdı. İşildayan saçlar gölün səthində səpələnmişdi. Hiss eləyirdim ki, varlığım böyüyür, hələ ki sevən-sevilən, görən və görünən mən, özüm-özümü, şəhəri və gələcəyi bir neçə qüdrətli qucaqla mənimseyirdim və bu anlarda həqiqətən hər şeyin mərkəzində oldum, zamana qalib gəldim. Mən təntənə eləyirdim. Ancaq mənim içərimdən şəhər sarsılmaz, sərbəst keçib-gedərək pəncərənin arxasında yaşayır və sayışırıdı, mən isə içərim boşalmış halda alçaqcasına kiçiliydim. Tələsik, – sanki, kiçik bədənim özümə yiğmasam, tamamilə yox olacaq – bir ovuc əriyən

kristal kimi mələfəni təzədən üstümə çəkdim və divarın lap dibindəki yatağa uzandım; soyuq mələfə mərmər yarpaqları kimi tərpəndi və mən özümü torpağın anbarında itibatmış quru toxum bildim. *İlahi, kömək ol, mənə kömək ol, anamı, atamı, babamı saxla və mənə yuxu göndər.*

Mələfə qızan vaxt mən insan boyuna çatdım və tədricən mürgü döyərək təzədən irilik hissi kimi həm canlı, həm də cansızlar birdən mənim bütün hüceyrələrimi dəlib keçdi və indi özümə çəçələ barmağında kainatdakı bütün qalaktikaların yerləşdiyi nəhəng kimi göründüyümü duydurdum. Bu hiss özünə təkcə məkanı yox, həm də zamanı tabe eləyirdi; dedikləri kimi sadə, mənim üçün əbədiyyət qədər uzun çəkən “bir dəqiqə keçdi”; yataqdən qalxdığım, al-qırmızı köynəyimi geydiyim, anama ayağımla toxunduğum, iti donmuş metal tor üstündən tumarladığım və bir stekan portaqal şirəsi içdiyim vaxtdan keçdi. Bu mənzərələr gözlərim qarşısından ulduzlu vadilərdəki dumanda həkk olunmuş foto kimi keçirdi, sonra isə onların içərisində Loren Bekkel və Doris Dey üzə çıxırdı, onların sıfətləri mənə gündəlik həyatın bərk təbəqəsinə qayıtmağa kömək eləyirdilər. Mən detalları dərk eləməyə başladım; sıfətimin bir neçə futluğunda səslərin uzaq küyü, stulun qıçlarına dolanmış məftil divardakı işığın adamı səsbirləşdirən parıltıları. Yataqdan qalxdım, pərdəni endirdim və yenidən uzandım. Bura mənim Faytaundaki otağımla müqayisədə necə isti idi. Anam yadına düşdü və ilk dəfə hiss elədim ki, ondan ötrü darixıram; mən sıyığın tanış qoxusunu ciyərlərimə çəkmək və onun mətbəxdə necə əlləşdiyinə baxıb özümü unutmaq istəyirdim. Onu görəndə hökmən deyəcəyəm ki, fermaya niyə belə can atdığını indi anlayıram və onu günahlandırıram. Babama da daha çox hörmət eləmək, ona qulaq asmaq lazımdır, çünki... çünki... axı onun son günləridir.

Mənə elə gəldirdi ki, atam otağa məhz bu an girmişdi – ola bilsin yatmışammış. Hiss eləyirdim ki, dodaqlarım şışıb, yalın ayaqlarım uzanmış və yumşalmışdı, sanki, sümüksüzdü. Onun iri qaranlıq silueti aşağı çəkilmiş pərdədən keçərək künçdəki divarda uzanan narıncı zolağı kəsdi. Mən onun masanın üstünə dərsliklərimi necə qoyduğunu eşidirdim.

– Yatırsan, Piter?

– Yox. Harada idin?

– Anana və El Hammelə zəng vurdum. Anan tapşırıdı sənə deyim ki, heç nədən narahat olmayasan, El isə səhər tezdən maşınımızın dalınca yük maşını göndərəcək. O güman eləyir ki, kardan vali siniib, söz verdi ki, əvəz eləmək üçün yenisini tapsın.

– Özünü necə hiss eləyirsən?

– Gözəl. Mən burada, vestibüldə gözəl bir insanla danışirdım, o bütün şərq ştatlarını gəzir, reklam radioverilişlərini necə qaydaya salmaq haqqında iri mağazalarla və kompaniyalarla məsləhətləşmələr aparır, ildə təmiz iyrimi min qazanır və iki ay da istirahət eləyir. Ona başa saldım ki, məhz belə yaradıcı iş səni maraqlandırır, o dedi ki, səninlə həvəslə tanış olar. İstədim qalxıb səni çağırırm, ancaq qorxdum, dedim, yəqin, şirin yatıbsan.

– Yox, sağ ol, – dedim.

Onun silueti işiq zolağına sərilərək pencəyini, qalstu-kunu, köynəyini çıxaranı qədər var-gəl eləyirdi.

O güldü.

– Deməli, cəhənnəm olsun, hə?

– Hə, yəqin, bu ən doğru olar. Belə adam bir sentə adamın boğazını üzər. Mənə həyatda belə adamlarla iş görmək çox qismət olub. Onlar özlərini yaman ağıllı bilirlər.

Nəhayət, o uzandi, mələfələri xışıldatmaq qurtardı, sakitlik çökdü, sonra isə dedi:

– Sən, Piter, öz qocandan ötrü narahat olma. Təvəkkül Allaha.

– Mən heç hazırlaşmırıam da, – deyə cavab verdim.

– Gecən xeyrə qalsın.

Yenə sakitlik, sonra isə qəflətən dedi:

– Bizim baba deyən kimi, yuxun şirin olsun.

Və babam haqqında bu xatırlamadan mən birdən özümü yad otaqda evdəki kimi, hiss elədim, yuxuya getdim, hərçənd ki, dəhlizdə hansısa qadın qəhqəhə çəkirdi, bütün mərtəbələrdə qapıları çırplıldı.

Mənim yuxum hərdənbir gəlirdisə də sakit, möhkəm yatdım. Oyananda yalnız ucsuz-bucaqsıq kimya laboratoriyalarını xatırlayırdım, orada məktəbimizin yüz yeddinci sınıfındən, sanki, güzgüdə əks olunurmuş kimi kolbalar, sınaq boruları və bunzen qorelkaları yiğilmişdi. Masanın

üstündə balaca şüşə kuzə vardı, nənəm beləsində alma povidası saxlayırdı. Şüşə bulanıq idi. Mən kuzəni götürdüm, qulağımı ona tutdum və sakit səs eşitdim, eşitməni yoxlayan həkim rəqəmləri saydıgı kimi, aydın olan bu səs də güclə eşidiləcək, ancaq apaydin təkrar eləyirdi: "Mən ölmək istəyirəm. Mən ölmək istəyirəm".

Atam artıq qalxmış və geyinmişdi. O, pərdəni qaldırdı və boz səhərin içərilərinə sürünmüş şəhərə baxaraq pəncərənin ağızında dayanmışdı. Səma tutqun idi, buludlar iri bulkalar kimi şəhərin kərpic üfüqü üzərindən asılmışdı. Atam Oltonun ruhunu duymaq üçün pəncərəni açdı, hava artıq dünənki kimi deyildi: o yumşalmışdı, daha həyəcanlı, daha ehtiyatlı olmuşdu. Nəsə bizim üstümüzə gəlirdi.

Aşağıda, dünənki portyenin yerində başqa, daha cavan adamdı, bu, artıq gülümsəmirdi və qəddini düzəldib öz masası arxasında dayanmışdı.

– Bu nədir, yaşılı centlmen artıq dəyişildi? – atam soruşdu.

– Gülməli əhvalat baş verib, – təzə portye dodağı belə qaçmadan dedi. – Gecə Çarlı uzun yaşamağı əmr elədi.

– Necə? Ona nə olub?

– Bilmirəm. Deyirlər hadisə, təxminən, saat ikidə baş verib. Mənsə yalnız səkkizdən işə çıxmalydım. O qalxıb, ayaqyoluna gedib, yixılıb ölüb. Yəqin, ürəyi imiş. "Təcili yardım" gəlmışdı, eşitməməsiniz?

– Deməli, həyəcan siqnalı mənim dostuma görə ulyırımsı? Heç inanmaq olmur. O, bizimlə əsl xristian kimi rəftar elədi.

– Mən onu az tanıyırdım.

Portye yalnız uzun-uzadı izahdan sonra üz-gözünü turşudub çeki görməyə razılaşdı.

Atamlı ciblərimizi çevirdik və xırda səyyar restoranda səhər yeməyinə çatan xırda pulları topladıq. Pulqabımda özümün bir dollarım vardı, ancaq onu bəd ayaqda qoruyub saxlamağı qərara alıb susdum. Restoranın piştaxtası arxasında qasqabaqlı, yuxusuz fəhlələr toplaşmışdılar. Mən yüngülləşərək gördüm ki, mətbəxdə əlləşən bizim dünənki sərnişinimiz deyil. Mən qaxac ətlə oladı sifariş verdim və uzun aylar ərzində ilk dəfə ləzzətlə qəhvəaltı etdim. Atam südlə buğda yarması götürdü. Bir neçə qasıq uddu

və boşqabı itələdi. O, saatə baxdı, saat 7.25-i göstərirdi. O, geyirməsini boğdu; sıfəti ağardı, gözləri hədəqəsindən çıxdı. Gördü ki, mən ona narahatlıqla baxıram, dedi:

– Özüm bilirom. Şeytana oxşayıram. Məktəbdə qazan-xanada üzümü qırxaram. Heller mənə ülgüt verər.

Üzünün bir gün ərzində artan tükü səhər şaxtası kimi onun yanaqlarını və çənəsini bozumtul rənglə örtmüssü.

Biz restorandan çıxdıq və cənub tərəfə getdik, ora ki, yuxarısında neon borulardan düzəldilmiş bayquş yanıb-sönürdü. Hava istiləşmişdi, şəffaf qış dumanı nəm asfaltı yalayırdı. Biz Beşinci küçə ilə Uayzer-stritin tinində tramvaya mindik. Vəqonda həsir oturacaqlar şən halda parıldayırdı, içəri isti və demək olar ki, boş idi. Bu tərəfə az adam gedirdi – səhər hamını özünə çəkirdi. Olton seyrəlirdi; evlərin müntəzəm six cərgələri buz əriyən zamandakı çay kimi sınırdı; uzaq yamac yuxarıdan solğun yaşıllıqla örtülmüşdü, aşağıdakı isə təzə, sanki, pastellə çəkilmiş evciklər yapılırdı. Biz uzun enisi keçib-getdik, üstündə iri gips stəkanı gözoxşayan dondurmasatan köşkü görünüb yox oldu. Orada isə artıq rəngli kərpicli Olincer evləri başlayırdı. Solda məktəbin ərazisi göründü, sonra isə narincı-qırmızı binanın özü, qazanxananın hündür borusu göyü mil kimi dəlib keçirdi. Biz Hammelin qarajının yanında düşdük. Bizim “byük” hələ orada deyildi. Bu gün gecikməmişdik; maşınlar indi-indi dayanacaqlara sürüñürdürlər. Çəhrayı avtobus bütün sürətilə xəndəyə tərəf döndü və birdən dayandı; uzaqdan parlaq, rəngbərəng, quşdan böyük görünməyən şagirdlər onun qapılalarından cüt-cüt pırıldayıb çıxırdılar.

Biz atamla məktəbyanı çəmənliyi Hammelin qarajından ayran küçədə getdiyimiz vaxt daş döşəmədə yüngülvari külək qopdu və bizdən qabaqda gücləndi. Çoxdan solmuş, ölü kəpənək qanadları kimi sıniq yarpaqlar, mavi konfet kağızları, zibil, toz, xəndək otları xışılıtı ilə gözlərimiz qarşısında bərkiyir və bu hərlənmədə hansısa görünməyən varlığın cizgiləri bilinirdi. O, xəndəkdən-xəndəyə atılırdı və onun xışılılı nəfəsindən qulağıma mənasız sözər dəyirdi; mən özümdən asılı olmadan dayanmaq istəyi hiss elədim, atam isə hey gedirdi. Onun şalvarını külək yellədirdi, topuğumu nəsə soyuq bir şey yaladı və mən gözlərimi yumdum. Boylanıb baxdığınım vaxt isə külək artıq yox olmuşdu.

Məktəbin yanında ayrıldıq. Mən başqa şagirdlərlə birlikdə qaydaya görə şüşə divarın yanında gözləməli idim. Atam içəri girdi və toxunma göy papağını çıxardığı vaxt yala oxşar tüklü başını dik tutub uzun dəhlizlə addımladı, onun dabanları parıldayan taxtada ucadan taqqıldayırdı. O, get-gedə daha da balacalaşırdı və uzaq qapının yanında kölgə, onun içənə soxulduğu işığın fonunda zorla görünürdü. Qapı açıldı, o gözdən itdi. Mən başdan-başa qanṭər içində idim və qorxu ürəyimi sıxıb ağırdırdı.

V

CORC Ü.KOLDUELL,
MÜƏLLİM, ƏLLİ YAŞ

Mister Kolduell 1896-cı il dekabrin 21-də Nyu-Yorkda, Staten adasında anadan olmuşdur. Onun atası möhtərəm Con Ülesli Kolduell Princeton Universitetinin və Nyu-York ilahiyyat seminariyasının müdavimi olmuşdur. O, seminariyanın divarları arasından çıxarkən presbyterian ruhanisi həyat yolunu seçmiş və öz əcdadları kimi beşinci nəsildə həmin məzhəbə qulluq etmişdir. Onun arvadı qızılıq soyadı Fillis Hartorn, əslən cənubdan, Tennessee ştatı, Naşvill əyalətdən olmuşdur. O, həyat yoldaşına təkcə öz gözəlliyini və hörmətini yox, həm də ən yaxşı cənub ailələrindəki qadınlarla çox xas olan möiminlik fəaliyyətini də bəxş etmişdir. Təriqət üzvlərinin sonsuz sayda çoxluğu ona həqiqi etiqad və xristian mətinliyi nümunəsinə görə borcludur; onun əri faciəvi şəkildə, erkən yaşda – qırıq doqquz yaşında, özgə mehrab qarşısında ən ülvi xidmətə çağırıldığı vaxt, qadın uzun süren xəstəliyinin ağır ilində onu – ərini kilsədə əvəz etmişdir və bazar günləri özü kafedraya çıxmışdır.

Allah ər-arvadlara iki uşaq əta eləmişdir, onlardan kiçiyi Corc olub. 1900-cü ilin martında, Corcun üç yaşı olanda, onun atası Staten adasındaki öz prixdonu buraxmışdır, çünki Passeyikdə, Nyu-York ştatı, Qrouv-stritlə Passeyik-avenyunun kəsişməsində Birinci presbyterian kilsəsinə dəvət almışdır, – yaxın keçmişdə yenidən qurulmuş və genişləndirilmiş, sarı mərmərdən olan bu möhtəşəm bina indi də durur. Burada iyirmi il ərzində Corc Kolduellin taleyinə, ona müraciət olunmuş kilsə adamlarına cavab

olaraq, öz biliyinin, iti ağılının və sarsılmaz iradəsinin işığını vermək yazılmışdı.

Corc Kolduell öz yeniyetməliyini elə buradaca, bir vaxtlar Akvakanonk adlanan Passeyikdə, o vaxtlar kənd gözəllikləri hələ güclü inkişaf eləyən sənayeni kölgədə qoya bilməyən çay kənarındaki kiçik sakit şəhərdə keçirmişdir.

Bu kiçik şəhərdə indi də təkcə dost qazanmağı deyil, onları saxlamağı da bacaran şən oğlanı, gözəl idmançını çoxları xatırlayır. Onu, çox ehtimal ki, qeyri-adi dərəcədə arıqlığına görə Çubuq çağırıldır. O, atasının yolu ilə gedərək, mücərrəd biliklərə erkən maraq göstərmişdir, hərçənd sonralar bu adama çox xas olan məzəli təvazökarlıqla demişdir ki, onun arzularının həddi aptekçi imiş. Xoşbəxtlikdən, Olincer gəncliyinin bütöv bir nəсли üçün onun taleyi başqa cür getirdi.

Mister Kolduellin gəncliyi atasının vaxtsız vəfati və Amerikanın Birinci dünya müharibəsinə qoşulması ilə pozulmuşdur. Anadangəlmə və təbii vətənpərvərlik onu 1917-ci ilin axırında yetmiş səkkizinci diviziyanın qərargah dəstəsinə qəbul olmağa vadar etmişdir və o, Fort-Diksədə, ordu düşərgələrində tügyan edən inflüents epidemiyası vaxtı, az qala, ölmüşdü. O, 2414792 nömrəsi ilə xidmətini davam etdirmək üçün Avropaya getməyə hazırlanır, ancaq bu vaxt sülh bağlanır; bu, adı əməkçi müəllim nümunəvi prixod adımı, qabaqcıl vətəndaş, oğul, ər və ata kimi sərvətini artırımlı olan Corc Kolduellin doğma ölkəsini, az qala, tərk edəcəyi yeganə haldır.

Corc Kolduell tərxis olunduqdan sonra anasının yeganə dayağı olmuşdur – bacısı ərə getmişdi – və xeyli peşə dəyişmişdir: əldə gəzdirərək ensiklopediya ticarəti eləmiş, Atlantik-siti də ekskursiya avtobusunun sürücüsü, Pattersson AMX idman klubunda məşqçi, Nyu-York – Saskue-hann xəttində və Qərb xəttində ocaqçı, hətta mehmanxana dəhliz gözətçisi və restoranda qabyuyan olmuşdur. 1920-ci ildə Filadelfiya yaxınlığındakı Leykdə kollecə qəbul olunmuş və müstəqil, heç bir maddi köməklik olmadan 1924-cü ildə oranı kimya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O, bütün fənlərin öhdəsindən layiqincə gələrək təhsilini işlə əlaqələndirə bilməş və bundan başqa, təhsil haqqının yarısını ödəyən idman cəmiyyətinin təqa-

üdünə layiq görülmüşdür. O, üç il tələbə futbol komandasının qapısını əvəzsiz olaraq qoruyaraq cəmi on yeddi dəfə idman meydanını sınmış burunla, iki dəfə dizindən aldığı ciddi zədə ilə və hərəsi bir dəfə olmaqla baldır sümüyünnün çatlaması və körpücük sümüyünnün çatlaması ilə tərk eləmişdir. Orada, mənzərəli tələbə şəhərciyində palid çəmənliyində leni-lenape¹ (özlərinin dedikləri kimi, “birinci adamlar”) bir vaxtlar müqəddəs saydıqları suları bərq vuran gölün sahilində Olton dairəsindən, Faytaundan olan Hessi Krameri sevmışdır. 1926-cı ildə onlar Merilend ştatı, Heygerstaun şəhərində evlənmişlər və sonrakı beş ili bir çox şərqi ştatlarında, eləcə də Ohayo və qərbi Virciniyada olmuşlar, çünki Corc “Bell” telefon və teleqraf kampaniyasında xətt montyoru vəzifəsini almışdır.

Necə deyərlər, şər deməsən – xeyir gəlməz. 1931-ci ildə vətənin taleyi yenə Kolduellin şəxsi taleyinə təsir etmişdir. Birləşmiş Ştatlara hücum çəkmiş iqtisadi sarsıntılar nəticəsində Kolduell qorxudan deyil, vicdanı ilə xidmət elədiyi sənaye nəhənginin ödəmə cədvəli siyahısından xaric edilmişdir. O, onun məsuliyyətinin ağırlığını tezliklə artırmağa hazırlaşan arvadı ilə yenicə doğulmuş insan varlığına həyat verərək, arvadının Olincerdəki valideynlərinin yanına köçmüşlər, orada Kramer bir neçə il bundan əvvəl indi doktor Potterə məxsus olan Byükenen Rouddakı gözəl ağ evi almışdır. 1933-cü ilin payızında mister Kolduell Olincer orta məktəbində müəllimliyi – ömrünün sonuna kimi aparmalı olacağrı vəzifəsini qəbul etmişdir.

Onun peşəkar görkəmini necə təsvir etmək lazımdır? Fənni bitkin şəkildə bilmə, özünün çox da istedadlı olmayan kolleqalarına tükənməz məhəbbət, parlaq müqayisələr tapmaq və onu həyatı misallarla canlandıraraq təzə, gözlənilməz formada tədris materialında təqdim etmək, qeyri-adı qabiliyyət, təbii hazırlıcablıq, xatırlamamaq mümkün olmayan aktyorluq bacarığı, öz pedaqoji ustalığını müntəzəm olaraq təkmilləşdirməyə məcbur eləyən narahat və hər şeylə maraqlanan xarakter – onun vəzifələrinin natamam siyahısı budur. Və yəqin ki, keçmiş şagirdlərinin yaddaşlarında (bu sətirlərin müəllifi də onların sırasına mənsubdur) onun nadir təmənnasızlığı, onun bütün ömrü

¹ Leni-lenape – Delavar hindu qəbiləsi

boyu öz sağlamlığına və layiqli istirahətinə etina etmədən bəşəriyyət haqqında fasiləsiz qayğısı. Mister Kolduellin yanında oxumaq – yüksəkliklərə qanad çalmaq demək idi. Və bəzən müəllimlə sinif arasındaki məsafə duyğusu itirilirdisə də – onların qarşılıqlı qovuşmaları bu qədər tam və ayrılmaz idi – onun “sözün tam mənasında insan” olması¹ hissi heç vaxtitmirdi.

Dərs programının ciddi yükü ilə bərabər, üstəlik – bütün şanlı üzgülər komandasının məşqçisi vəzifəsi, bütün futbol, basketbol, yüngül atletika və beysbol yarışlarına biletlərin paylanması, eləcə də rəbitəçilər dərnəyinə rəhbərliklə – mister Kolduell öz üzərində ictimai fəaliyyətin nəhəng yükünü daşımışdır. O, “İtələyənlər” Olincer klubunun katibi, boy skautlarının on ikinci qrupunun məsləhətçisi, şəhər parkının yaradılması haqqında təkliflərin realizə edilməsi üzrə komitə üzvü, “Şirlər” klubunun vitse-prezidenti və kor uşaqların xeyrinə elektrik lampalarının illik satışı üzrə klub komissiyasının sədri olmuşdur. O, sonuncu müharibə vaxtı məhəllə özünü müdafiəsinin rəisi olmuş və Qələbə işinə böyük töhfəsini vermişdir. O, anadangəlmə respublikaçılar partiyası üçün etdiyi kimi lüteran kilsəsi üçün də çox şəylər etmişdir. O uzun illər Olincerdəki xilaskar lüteran məbədinin “doğma yuva”sında starosta olmuş, mənzərəli kənd evinə köçərkən isə tezliklə Faytaun yevangelist-lüteran kilsəsinin başçısı və kilsə şurasının üzvü olmuşdur. Biz burada bu məqalənin xarakterinə görə bunların vasitəsilə onun əvvəllər Olincerdə gəzib yad olunarkən özünün şəhərin vətəndaşlıq və qardaşlıq tellərilə möhkəm bağlılığını, sonsuz naməlum xeyriyyə əməllərini və xoş məramları təzahürlərini yada salmaya bilmirik.

O, Nyu-York şəhəti, Troya şəhərində yaşayan bacısı Alma Terrionu, eləcə də Faytaunda yaşayan qayınmasını, arvadını və oğlunu qoyub getmişdir.

VI

Mən qayaya mixlənmiş halda uzanmışdım və yanımı çox adam gəlirdi. Birinci olaraq atamın həmkarı və dostu, saçında beysbol dəbilqəsinin izləri qalmış mister Filips gəldi.

¹ Hamletin sözləri

O, diqqəti cəlb eləyərək əlini qaldırdı və onun fikrincə, mən-də zəkanı inkişaf etdirən oyun oynamaya məcbur elədi.

– Dördün üstünə iki gəl, – o, sürətlə deyirdi, – vur üçə, çıx altı, böл ikiyə, üstə gəl dörd – neçə eləyər?

– Beş – mən gopladım, ona görə ki, onun dodaqlarının necə yeyin tərpəndiyinə baxarkən hesabı itirmişdim.

– Yox, on, – o, səliqə ilə daranmış başını məzəmmətlə bulayaraq dedi. Hər şeydə qeyri-adi dərəcədə səliqəli idi və heç bir yanlışlığa dözümü yox idi.

– Altı böл üçə, – dedi, – üstə gəl on, vur üçə, üstəgəl dörd, bol dördə, neçə eləyər?

– Bilmirəm, – mən yazılıq-yazılıq dedim. Köynəyim dərimi od kimi yandırırdı.

– On, – o, rezin kimi dərtilmiş dodaqlarını kədərlə büzərək dedi: – Ancaq keçək öz işimizə. – O, ictimai elm-lərdən dərs deyirdi. – Trümenin kabinet üzvlərini say. Sizə birinci hərfləri yadda saxlamağı necə öyrətdiyimi xatırla.

– A – Din Açeşon dövlət katibi, – dedim və daha heç kimi yadına sala bilmədim. – Ancaq, mister Filips, qulaq asın, axı siz onun dostusunuz, mənə deyin, – yalvarırdım, – məgər belə olarmı? Bəs ruhlar hara çəkilirlər?

– T, – o cavab verdi. – Tanatos, ölüm iblisi ölü'ləri aparır. Hə, dostum. İki plus üç, ürəkli ol, ürəkli ol!

O cəld kənara tullandı, əyildi və tez nəyisə tutdu. Özü-nə sixdi, yavaş-yavaş döndü və yuxarı – havaya atdı. Bu, voleybol topu idi və mənim arxamda dağların zirvələri bir-dən uguldadı.

Mən irəli atıldım, istədim torun o tərəfindəki topu alım, ancaq biləklərim buz və mis zəncirlə zəncirlənmişdi. Topun qarğıdalı süpürgəsinə oxşayan gözləri və saçı peydə oldu. Deyendorfun sıfəti mənə six yaxınlaşdı, onun üfunət iyi verən nəfəsini hiss elədim. O, əllərini elə tutmuşdu ki, ovucları arasında kiçik, rombaoxşar işiq zolağı qalmışdı.

– Başa düşürsən, onlara sənin, bax, burada olmağın lazımdır, – dedi. – Onlar hamısı belədirlər, onlara yalnız bu lazımdır, irəli-geri.

– Axı bu, heyvanlıqdır, – dedim.

– Əlbəttə, iyriñcdir, – o razılaşdı. – Ancaq neylə-yəsən?! Irəli-geri, irəli-geri, başqa heç nə, Piter, onları öpmək, qucaqlamaq, onlara hər cür gözəl sözlər demək

– hamısı xeyirsizdir, onlar üçün qazdan su almaq kimi bir şeydir. Belə eləmək lazım gəlir.

O, karandaşı ağızında sıxdı və sifətini ovuclarına tərəf aşağı salaraq bunun necə edildiyini göstərdi, – karandaş onun vəhşi dişlərindən pozanı çöldə qalmaqla görünürdü. Və ona dörd gözlə baxdığını bu an mənim üçün dünyada bu sifətdən başqa heç nə mövcud deyildi. O, qəddini düzəltdi, əllərini açdı və sol ovcundakı iki balaca yumşaq yumru balışı sığalladı.

– Ancaq əgər onun ayaqları çox yoğundursa, – dedi,
– heç canını qurtara bilməzsən, başa düşdün?

– Deyəsən, hə, – dedim. Mən qırmızı köynəyimin tamam sürtüldüyü yeri yaman qaşımaq istəyirdim.

– Yəni ariqlardan çox da acığın gəlməsin, – Deyendorf məni xəbərdar elədi və onun sifətinin ciddi, diqqətli olduğunu görmək istəmirdim. Çünkü bilirdim – atama onun bu cəhəti xoş gəlirdi. – Məsələn, Qloriya Devis kimi arıqı, yaxud hündür, qayışbaldır missis Hammeli götürək, – başa düşürsən, beləsilə özünü sərbəst hiss eləyirsən... Eşidirsən, Piter?

– Nədir ki? Başqa nə istəyirsən?

– İstəyirsən onların ehtiraslı olub-olmamalarını sənə öyrədim?

– İstəyirəm. Əlbəttə, istəyirəm.

– Bura bax. Venera təpəciyi. O nə qədər böyük olsa, onlarda həmin məsələ də böyük olur.

– Nə böyük olur?

– Özünü axmaqlığa vurma. – O, mənim böyrümə elə vurdu ki, ufuldadım. – Sonra da, de, ha, niyə şalvarının düymə yerində həmişə sarı ləkə olur?

O qəhqəhə çekdi və mən arxamda bu qəhqəhənin Qafqaz dağlarında əks-səda verdiyini hiss elədim, elə bil, dağlar bir-birini dəsmalla vurur, üstlərindəki gümüşü örtüyü silkirdilər.

Sonra isə bütünlükə hindu kimi rənglənmiş, sifəti əbəs yerə axıdılmış göz yaşlarından bulanmış şəhərimiz yanına gəldi.

– Hə, sən ki bizi xatırlayırsan, – dedim. – Biz tramvay yolu boyunca gəzirdik və mən həmişə geri qalmayılm deyə tələsirdim.

– Xatırlayıram? – O özünü itirmiş halda əlini yanğına çəkdi və barmağını yaş gilə buladı. – Bu qədər adam...

– Kolduellər, – dedim. – Corc və Piter. O, məktəb müəllimi idi, müharibə qurtaranda isə Sem dayını təsvir eləyirdi və əvvəller tramvaylar gedən yerdə, yanğınsöndürmə qülləsinin yanındakı paradda ön sıradə gedirdi.

– Burada biri vardi, – o, xatırlamağa çalışaraq dedi və göz qapaqları lunatiklərdə olduğu kimi səyridi, – belə kök...

– Yox, canım, ariq və hündür.

– Siz hamınız, – o, gözlənilməz təəssüflə dedi, – düşünürsünüz ki, əgər burada bir neçə il yaşayıblarsa, mən borcluyam, mən... Siz minlərlə olublar və ola-caqlar... Əvvəlcə “ilk adamlar”. Sonra valliyalılar, kvakerlər, Talpexoken-Velliidən almanlar... Hamı da istəyir ki, mən onları xatırlayım. Mənimsə yaddaşım zəifdir, – və bu etirafdan sonra onun sıfəti qəfil təbəssümədən qırış-qırış oldu, bu təbəssüm onun yanaqlarındaki torpaq rəngli ləkələri elə işıqlandırdı ki, bu an mən hətta bu zəifliyi də sevdim. – Və mən qocaldıqca, məni nə qədər çox genişləndirdikcə, Şeyl-hillədə küçələr, Olton tərəfdən yeni məhəllələr tikdikcə, o qədər az... xatırlayıram. Çox şeyə qarşı laqeyd oluram.

– O, “Şirlər” klubunda üzv idi, – mən xatırlatdım, – ancaq onu heç vaxt prezident seçmədilər. Bir də şəhər parkının qurulması komitəsində. Həmişə yaxşı işlər görüb. Küçədə veyllənməyi sevirdi və tez-tez Hammelin qarajında, bax, o künçdəki qarajda olurdu.

Gözlərini yumdu və sıfəti də göz qapaqları kimi uzandi, sanki, nazik pərdə çəkilmiş kimi damar-damar, ölen adam kimi hissiz oldu. Bəzi yerlərdə rəngin qurumamış boyası işarirdi.

– Hammelin döngəsini nə vaxt düzəldiblər? – o, dodağının altında donquldandı. – Orada dülger emalatxanası və bir korun yaşadığı daxma vardi, o, müharibədə, qaz hücumu vaxtı kor olmuşdu. Ancaq bax budur, görürəm küçə ilə adam gedir. Cibindən korlanmış əlləri çıxıb...

– Bu, mənim atamdır! – qışqırdım.

O incik halda başını buladı və yavaş-yavaş gözlərini qaldırdı.

– Yox, – dedi, – orada heç kim yoxdur. Bu, sadəcə olaraq, ağaç kölgəsidir. – O qımışdı, cibindən qanadlı ağca-qayın toxumu çıxartdı, onu ustalıqla baş barmağının dırnaqları ilə parçaladı və uşaqqı vaxtı elədiyimiz kimi burnuna yapışdırıldı, – balaca, yaşıl buynuz alındı. Bu, sarı rənglə boyanmış üzündə pis görünürdü və o, birinci dəfə düz mənə baxdı. Gözləri neft, yaxud peyin çürüntüsü kimi qara idi. – Başa düşürsən, – o, tam aydın tələffüz elədi, – siz çıxıb getdiniz. Getmək lazımq deyildi.

– Mənim günahım yoxdur, hamısını eləyən anamdı...

Zəng vuruldu. Səhər yeməyinin vaxtı idi, ancaq mənə yemək gətirməmişdilər. Mən Connı Dedmenlə üzbəüz oturmuşdum və bizimlə daha iki nəfər vardı. Connı kartları payladı. Mən onları qaldıra bilmədiyimdən o, hər birini tez sifətim bərabərinə gətirdi və mən gördüm ki, bunlar adı kartlar deyil. Adı kartlar və xallar əvəzinə onlarda tutqun şəkillər vardı.

Tuz ♦ : agdərili qadın, artıq gənc deyil, stulda çılpaq oturub və gülümsəyir.

Valet ♥ : agdərili qadın və zənci qarşılıqlı məhəbbət aktı zamanı.

Onluq ♣ : dörd nəfər kvadrat şəklində uzanıblar, qadınlar kişilərlə növbə ilə – bir zənci kişi, qalanları agdərili.

Kartlar ucuz idi, dözülməz dərəcədə pis çap olunmuşdu və buna görə də mənim səbirsiz halda görmək istədim bəzi təfsilatlar zorla seçiliirdi.

Mən pərtliyimi gizlətməkdən ötrü laqeyd halda soruşdum:

– Bunları haradan tapıbsan?

– Oltonda, tütün dükanından, – Connı dedi. – Ancaq bilmək lazımdır kimdən soruşasan.

– Doğrudanmı, əlli iki kartın hamısı belədir? Əcəbdir.

– Bundan başqa hamısı, – o dedi və mənə qaratoxmaq tuzu göstərdi. Bu ən adı qaratoxmaq tuz idi.

– Heyif!

– Onu baş-ayaq çevirəndə, başqa məsələ, – dedi, indi tuz yoğun qara dəstəkli almaya oxşayırdı.

Mən heyrətimdən çəşib qalmışdım.

– O birləri göstər, – xahiş elədim.

Connı bic gözlərilə mənə baxdı və onun yumşaq tüklü yanaqları qızardı.

– Dayan, müəllim oğlu, – dedi. – Buna pul vermək lazımdır. Mən özüm pul vermişəm.

– Axi mənim pulum yoxdur. Bu gün mehmanxanada gecələmişik və atam portyeyə çek verməli olub.

– Yalan deyirsin, səndə bir dollar var. Onu qoca axmaqdan gizlədibsən. Dal cibindəki pulqabında bir dolların var.

– Ancaq mənim əlim ona çatmir, zəncirlənib.

– Nə olar, – dedi, – onda özün kart al. Boş yerə lovğalanmaq lazımdır.

Və o kart dəstini ot kimi yamyasıl, qəşəng, kobud yunlu parçadan olan köynəyinin cibinə soxdu. Yuxarı qaldırıldığı yaxalığı peysərindəki yalanmış saçlarını sürtürdü.

Mən pulqabını çıxartmağa çalışdım; keyimiş ciyinlərim zoqquldayırdı; sanki, kürəyim qayaya qaynaq edilmişdi. Penni – o, mənim yanımnda idi və ondan zorla duyuulan bakırəlik qoxusu gəlirdi – pulqabını çıxarmağa çalışaraq sifətini yanağıma sıxmışdı.

– Burax, Penni, – ona dedim. – Dəyməz. Pul lazımlar, çünkü biz bu gün basketbol oyunundan qabaq şəhərdə çörək yeməliyik.

– Bəs siz niyə fermaya köcdünüz? – qız dedi. – Buna görə bu qədər narahatlıq olur.

– Doğrudan, – mən dedim, – amma indi biz rahatca bir yerdə oluruq.

– Ancaq sən bundan heç vaxt istifadə eləməyibsən, – dedi.

– Bir dəfə istifadə eləmişəm, – özümü müdafiə üçün dedim və qızardım.

– İt aparan olsun, Piter, al bax, – Connı ah çəkib dedi.

– Sonra demə xəsisəm.

O, kart dəstini qarışdırıldı və mənə yenidən qırmızı toxmaq valeti göstərdi. Şəkil xoşuma gəldi – tam bitkinlik və simmetriya, bədənin sürəkli burulğanı, sifətlər qadının ağ kök yanaqları və uzun saçları ilə örtülib. Ancaq kağız vərəqində qara karandaşla çəkilmiş xətdə olduğu kimi partanın üstündəki silinmiş, çıxdan rənglənmiş inisiallar və imzalar görünür, bu şəkil məndə atamdan ötrü qüssəni və qorxunu yenidən canlandırırırdı.

– Necə bilirsən, rentgen nə göstərəcək? – mən, sanki, bilmədən soruşdum.

O, çiynini çekdi, nəyisə götür-qoy eləyib bağırdı və dedi:

- Şanslar bərabərdir. Belə də ola bilər, elə də.
- Aman Allah! – Penni qışqırkı və barmaqlarını dodağına sıxdı. – Mən ona dua eləməyi unutmuşam.
- Eybi yoxdur, – dedim. – Bu barədə düşünmə. Səndən xahiş elədiyimi yadından çıxart. Yalnız öz bifşteksindən mənə bir tikə ver. Balaca tikə.

Bütün siqaret tüstüsü düz mənim üzümə tərəf uçurdu; mən, sanki, hər nəfəs almağımla kükürd udurdum.

- Yavaş, – Penni dedi. – Belə getsə, mənim bütün səhər yeməyimi ötürürsən.
- Sən mənə elə yaxşı münasibət bəsləyirsən ki, – dedim.
- Niyə? – Mən bu suali verirdim ki, ondan etiraf qopardım.
- İndi sizə hansı dərsdir? – Kecerayz iyrənc və boş səsilə soruşdu. O da bizimlə idi.
- Latin. Mənsə bu iyrənc dərsliyin heç arasını açmamışam. Haradan? Bütün gecəni atamlı Oltonu ayaqdan salmışıq.
- Məhz buna görə də miss Appleton sevinəcək, – Kecerayz dedi. O, mənim qabiliyyətimə paxılıq eləyirdi.
- Hm, o Kolduellə, yəqin ki, hər şeyi bağışlar, – Penni dedi. O, hazırlıq eləmək istəyirdi, mənsə bunu sevmirdim, o elə ağıllı deyildi, bu da ona yaraşmırıdı.
- Qəribə söz danışırsan, – dedim. – Bu nə deməkdir?
- Bəs sən özün hiss eləməyibsən? – Onun yaşıl gözləri tamamilə dəyirmiləşdi. – Sənin atan və Ester hər vaxt dəhlizdə dilxoşluq eləyirlər. Qadının ondan ötrü ağılı başından çıxb.
- Sənin başın xarab olub, – dedim. – Sadəcə olaraq, səndə seksual zəmində dəlilik var.

Mən zarafat eləmək istədim, ancaq qəribə işdir, o incidi:

- Deməli, sən heç nə görmürsən, hə, Piter? Öz dərinin içində zirehdəki kimi gizlənibsən və dünyada heç kimi görmürsən?
- “Dəri”... Mən bu sözdən diksindim; ancaq əmin idim ki, o, mənim dərim barəsində heç nə bilmir. Sifətim və əllərim təmiz idi, o isə bundan artıq heç nə görməmişdi. Mən iztrab çəkirdim, onun məhəbbətindən qorxurdum; axı eger o, məni sevirsə, deməli, haçansa nəhayət biz yaxınlaşacaqıq və mənim onun qarşısında bütün bədənimi göstərəcə-

yim vaxtin əzabverici ani gələcəkdir... *Məni bağışla*, birdən beynimdə bir səs taqqıldı: *bağışla, bağışla*.

Conni Dedmen ona heç kimin əhəmiyyət vermədiyindən incik halda – nəhayət balacalar, axır ki, yuxarı sinif şagirdinin onların səviyyəsinə düşməkdə olduğunu qiymətləndirməlidirlər, – öz abırsız dəstini daraqladı və iyrənc-iyrənc hırıldadı.

– Şəklə bax, gülməkdən ölürsən, – dedi. – Dörd murdar, yəni qırmızı toxmaq. Qadın öküzlə.

Maynor bizim masa tərəfə atıldı. Onun dazı hiddətlə parıldayırdı və bu hiddət körüklenən burun pərələrindən ətrafa yayılırdı.

– Rədd ol-ll! Yığışdır! Bir də bu zibillə bura gəlməyi ağlına gətirmə.

Dedmen başını qaldırdı, uzun, geriyə qatlanmış kiripkli gözlərini döyərək məsum və gözləyici nəzərlə ona baxdı. Sonra dişlərini qıçayaraq astadan dedi:

– Yaxşısı budur, gedib öz at ətinin doğra.

Miss Appton nəfəsini ındicə dərmişdi – görünür, onun bura gelib çıxmazı asan olmamışdı.

– Piter, tərcümə elə, – dedi, uzun və qısa saitləri qüsursuz şəkildə tələffüz eləyərək oxudu.

*Dixit, et avertens rosea cervice refulsit,
ambrosiae que comae divinum vertice odorem
spiravere, pedes vestis defluxit ad imos,
et vera incessu patuit dea¹.*

O, latın dilini bildirən bu cingiltili ifadəli sözləri yanaqlarında ülvi ağlıq, üz-gözünü bürüsdürərək, dodaqlarının kənarı sərt şəkildə aşağı düşərək, qaşları dartilaraq və tərpənməz halda tələffüz eləyirdi. Fransız dili dərsində isə onun sıfəti tamam başqa cărdür: yanaqları alma kimi, qaşları oynayır, dodaqları bütülü, ağızının kənarları həvəslə tərpənir.

– O dedi... – mən başladım.

– Yalvardı. O belə yalvardı, – miss Appton səhvimi düzəltdi.

¹ O dönüb yalvardı, ənlikli gərdəni parıldadı;
və etirşah kimi hörukleri ilahi ruh saçırdı;
qaranlıqla paltarı ayaqlarınacan xərif-xərif düşürdü;
yerisində ilahəlik açıq-aydın bilinirdi (Vergili, "Eneida")

- O yalvardı və... və... qızardı.
- Onun nəyi qızardı. Sifəti yox. Yalnız cervice.
- O qızardı və özünün... e-e çəhrayı bədənini döndərib, – sınıf güldü. Mən pərt oldum.
- Yox. Cervice, cervice, gərdəni.
- O yalvardı və gərdənini döndərdi...
- Döndərərkən.
- O yalvardı, dönerkən çəhrayı boynu parıldadı.
- Çox yaxşı.
- Və... və... *coma, coma-kom?*
- Saçları, Piter, saçları.
- Və e... yenidən dönerkən... Burada *vertice* isimdir, *vertex, verticis*. Burulğan. Burulğan, girdab, saçın tacı, hansı saçın? Təyin haradadır?
- Ətirşah kimi.
- Düzdür, ətirşahaoxşar, bu da mahiyyətcə ölməz deməkdir. Ətirşah daha çox allahların yeməyi mənasını vermişdir və bu söz bizə qədər ən çox işlənən mənasında – şirin içki, nektar mənasında çatmışdır. Ancaq allahlar bundan başqa ətirşahdan – ambroziyadan, həm də ətir kimi faydalananmışlar. – Miss Applton allahlardan inamla, işi bilən adamlar kimi danışındı.
- Və onun burulğanı... pırtlaşışq...
- *Taci*, Piter. Allahların saçları heç vaxt pırtlaşışq olmur.
- Və onun ambroziya kimi saçlarının tacı ilahi qoxu yayındı.
- Belə. Yaxşı. Ancaq qoxu yox, ətir desək, daha yaxşı olar. Qoxu çox kobud sözdür.
- Onun bürüncüyi, libası... ilahi ətir...
- Hə, onun düşən paltarları. Dianadan başqa bütün ilahələr sərbəst, sürüşüb əyindən düşən paltar geyirdilər. Ovçu ilahə Diana, əlbəttə, daha, ehtimal ki, ayağını topuğacan örtən tünd-yaşıl, yaxud qəhvəyi parçadan olan, mənim donum kimi münasib köynək geyirdi. Onun paltarları sürüşüşb düşürdü...
- Mən ad *imos-u* başa düşmürəm.
- *İmos* – çox arxaik sözdür. Bu, *inferus* – aşağı sözünün üstünlük dərəcəsidir. *Ad imos* – lap aşağıya kimi. Burada hərfi məna – onun lap ayaqlarınanın, bu da tərcümədə çox da ağıllı səslənmir. Söz emfaza üçün istifadə

olunub: şair sarsılıb. Bunu ifadə eləməkdən ötrü bir neçə variant tapmaq olar; belə deyək: “Paltarı onun ləp ayağının üstünə düşdü”. Məna bitkindir. O, tamamilə çılpaqlaşmışdı. Davam elə, Piter. Vaxt itirmə.

– Aşağı, ayaqları üstünə və doğrudan da... açdı...
– Açıldı, çılpaqlaşdı, gözə dəydi, *vera kimi. Vera dea.*
– Həqiqi ilahə...
– Doğrudur. Bəs *incessu* cümlə ilə necə əlaqələnib?
– Bilmirəm.
– Piter, bu, doğrudan da, təəssüf doğuran haldır. Axı sən kollecdə oxuyacaqsan. *İncessu* – “gedərkən”, “ayaq basarkən” deməkdir. O, yerinən görə həqiqi ilahə idi. Burada yerişi dayanmaq manerası, üsul kimi başa düşmək lazımdır; dahilik – bir növ üsuldur. Şeirin misraları gözlənilmədən Eneyin üstünə tökülen şəfəqlə doludur. “*İlle ubi matrem aqnovit*” – o, öz anasını tanıdı. Veneranı. Ambroziya ətirli, buruq saçlı, axıb tökülen paltarlı, çəhrayı dərili Veneranı. Ancaq axı o yalnız Veneranın necə *avertens* elədiyini, necə döndüyünü və çıxıb getdiyini görür. Parçanın mənası ondadır ki, Venera döndüyü və çıxıb getdiyi vaxt o, Veneranı bütün gözəlliylə görür, onun həqiqi möhtəşəmliyini görür, Veneranın ona yad olmadığını görür. Həyatda tez-tez belə olur. Məhəbbət həddindən artıq gec gəlir. Bunun dalınca təsirli misralar gəlir – o, Veneranın dalınca qışqırır: “Ah, sənə toxunmaq, səninlə səmimi danışmaq mənə niyə qismət olmadı?”

Müəllimənin yerində İris Osqud peyda oldu, qız ağlayıldı. Göz yaşları nəfis aq ipəyin böyübü kimi yumşaq və hamar yanaqları ilə aşağı diyirlənirdi, axmaq heç onu silmirdi də. İris o səfəh qızlardandı ki, sinfimizdə diqqəti cəlb eləmirdilər, ancaq bununla belə o, mənə yaxın olanda içimdə nəsə titrəyirdi. Onun dolu, şışman figurası məndə dumanlı istək doğurdu; mən bunu boğmaqdən ötrü, adətən, zarafat eləyirdim, dilimə güc verirdim. Ancaq bu gün yorulub əldən düşmüşdüm, yalnız başımı onun balış kimi axmaqlığının üstünə qoymaq istəyirdim.

– Nəyə görə ağlayırsan, İris?
O, göz yaşları içərisində dilini sürüdü:
– O, mənim bluzkamı cirdi. İndi onu gərək atam. Ana-ma nə deyəcəyəm?

Və mən gördüm ki, onun döşünün biri, maye gümüş kimi aşağı axaraq əslində çəhrayı, büzüşmüş düyməyəcən açılıb, gözümü ondan çəkə bilmirdim, qız elə köməksiz görünürdü ki...

— Qorxusu yoxdur, — mən xeyirxahlıqla dedim. — Sən mənə bax. Mənim köynəyim də tamamilə dağılıb gedib.

Və bu, doğru idi: mənim sinəmdə yalnız cir-cindir, bir də bəzi yerlərdə yapışib qalmış qırmızı saplar qalmışdı. Mənim psoriazim hamının gözü qabağında idi. Növbə düzülmüşdü və onlar bir-birinin dalınca mənim yanından — Betti Cen Şillinq, Fets Fraymoyer, Qloriya Devis, təbəssümünü gizlədən diabetik Billi Şupp — bütün sinif yoldaşlarım keçirdilər. Yəqin ki, avtobusda rastlaşmışdılar. Hər biri mənim qasnaqlarına baxır və dinib-danışmadan çəkilirdi. Bəziləri kədərlə başlanı bulayırdı; bir qız dodaqlarını bir-birinə sixib üz-gözünü turşutdu, bəzilərinin gözləri şişmişdi, yaş idi. Külək yatmışdı, arxamdağı dağların zirvəsi susurdu. Mənim uzandığım qaya yumşalmışdı, sanki, onu pambıqla doldurmuşdular və mən çiçəklərin süni ətri hopmuş kimyəvi iy hiss eləyirdim...

Sonuncu olaraq Arni Üorner, buraxılış sinfinin nümayəndəsi, şagird şurasının sədri, futbol və beysbol komandanlarının kapitani yaxınlaşdı. Onun dərində yerleşən gözləri, allahlardakı kimi qəşəng boyu və əzələli maili çıyılneri — yaş, indice duşdan çıxmış — vardi. O, sinəmdəki qasnaqları nəzərdən keçirərək əyildi və qorxa-qorxa birinə şəhadət barmağı ilə toxundu.

— Oho, dostum, — dedi, — bu nədir səndə? Sifilis?

Mən başa salmağa çalışdım:

— Yox, bu, allergiyadır, qorxma, keçici deyil...

— Bəs sən həkimin yanında olubsan?

— İnanmazsan, ancaq həkimin özü...

— Qanayır? — soruşdu.

— Ancaq qasıyanda, — mən onun qarşısında sürünməyə hazır vəziyyətdə mızıldandım ki, təkcə bağışlana bilim, — onu qasımaq elə xoşdur ki, kitab oxuyanda, ya kinoda oturduğun vaxt...

— Hə, hə, — dedi. — Ömrümdə belə iyrənc şey görəməmişəm. — O, qışqabağını sallayıb, şəhadət barmağını sordu. — Bax mən sənə toxundum, indi mən də xəstələnəcəyəm. Mənə tez iynə vurun.


– Düz sözümdür, yalan deyirəmsə, yerə girim, bu yolu-xucu deyil...

– Gəl düzünü deyək, – o bildirdi və bu sözlərin necə axmaq – təntənəli səslənməsindən başa düşdüm ki, o, yəqin, şagird şurasının yaxşı sədridir, – başa düşmürəm, bununla səni məktəbə necə buraxırlar. Əgər bu sıfı-lisdirə, onda tez ayaqyoluna...

Mən qışqırdım:

– Atam haradadır?

O qarşısında peydə oldu və lövhədə yazdı:



Bu sonuncu, yeddinci dərs idi. Biz yorulmuşduq. O, “E”ni dairəyə aldı və dedi:

– Enerji – həyatdır. “E” hərfi hayatı bildirir. Biz karbohidratı, oksigeni uduruq, onları sobada köhnə qəzetləri yandıran kimi yandırınaq və karbon qazı, su və enerji aylırıq. Bu proses qurtaran vaxt, – o, bərabərlik işarəsinin üstündən xətt çəkdi, – bu da qurtarır, – o, “E”ni iki dəfə xətləyir, – və sən, necə deyərlər, meyit olursan. İnsan kim-yəvi maddələrin faydasız qalağına çevrilir.

– Bəs eks-proses məğər mümkün deyil? – soruşdum.

– Piter, bu suala görə sağ ol. Hə. Bərabərliyi tərsinə oxuyun və siz bitkilərdə baş verən fotosintezi alacaqsınız. Onlar bizim buraxdığınız rütubəti, karbon qazını və günəş enerjisini alır, əvəzində isə karbohidrat və oksigen yaradırlar, biz isə bitkini yeyirik və yenidən karbohidratı alırıq – beləcə, maddələr mübadiləsi baş verir. O, barmağını havada fırlatdı. – Dünyada hər şey fırlanır, onun dayanan vaxtını isə heç kim bilmir.

– Bəs enerji haradan alınır? – soruşdum.

– Bu çox maraqlı sualdır, – atam dedi. – Sənin işıqlı basın var, anan kimi, ümidvaram ki, mənim eybəcər xarici görkəmimi miras götürməyəcəksən. Fotosintez üçün zəruri olan enerji günəşin atom enerjisindən götürülür. Biz hər dəfə fikirləşdiyimiz, hərəkət elədiyimiz, yaxud nəfəs alduğumuz vaxt qızılı günəş işığının hansıa hissəciyindən istifadə eləyirik. Beş milyard, yaxud buna yaxın ildən sonra, günəşin enerjisi qurtaran vaxt hamımız oləbiləcəyik.

– Bəs sən nəyə görə ölmək istəyirsən?

Onun sıfətində indi qan yox idi; bizim aramızda bir-dən şəffaf pərdə yaranmışdı, atam başqa müstəvidə pey-da oldu, məni eşitməsindən ötrü qışqırmalı olurdum. O yavaş-yavaş çevrildi, alnı şəffaf mühitdə əyildi və uzandı. Dodaqlar tərpəndi və bir neçə saniyədən sonra qulağıma səs gəldi:

– Hə?

O, mənim ətrafıma baxırdı, sanki, məni tapa bilmirdi.

– Bizim yanımızdan getmə! – mən qışqırdım və gözüm-dən yaş sel kimi töküldən, səsim kədərdən qırılmağa baş-layanda sevinirdim; mən sözləri hansısa təntənə ilə, qopan budağın ucu kimi sıfətimə çirpilan öz göz yaşlarını içərek deyirdim. – Ata, lazımlı deyil! Hara gedirsən? Doğrudanmı, sən bizi bağışlayıb qala bilmirsən?

Onun bədəninin yuxarı hissəsi əyri müstəvi içərisində itilənmiş havada əyildi; qalstuk, köynəyinin sinəsi və pen-cəyinin yuxarı qatlanmış yaxası qövs şəklində əyildi, başı isə qövsün sonunda divarın tavanla birləşdiyi yerdə künçə, heç vaxt süpürülməyən bağlı taxta üzərindəki hörümçək toru çəkilmiş künçə sıxılmışdı. Onun əyilmiş sıfəti mənə yuxarıdan-aşağı kədərlə böyüdülmüş nəzərlə baxırdı. Ancaq, hər halda, gözlərində diqqət işaretisi vardı və mən çağırmaqdə davam elədim:

– Dayan! Bir məni də gözlə!

– Hə? Cox bərk gedirəm?

– Qulaq as, gör nə deyirəm.

– Hə?!

Onun səsi boğuq və uzaq idi, mən ona yaxınlaşmaq istədim və birdən hiss elədim ki, suyu asanlıqla yararaq, əllərimi geniş açaraq, üzüyxarı üzürəm və ayaqlarım elas-tik üzgəclər kimi titrəyir. Bu duygù məni elə həyəcanlandı-rırdı ki, tamamilə danışmaq qabiliyyətimi itirdim. Nəfəsim kəsilə-kəsilə ona çatdım və dedim:

– Mən hələ ümid eləyirəm.

– Doğrudan? Sənilə fəxr eləyirəm, Piter. Mənimsə, bax, heç vaxt ümidi olmayıb. Yəqin, səndə bu, anandan-dir, o, əsl qadındır.

– Yox, səndəndir.

– Mənim haqqımda düşünmə, Piter. Əlli yaşı – az deyil. Əlli il ərzində heç nə öyrənməyən adam, daha heç vaxt

öyrənməyəcək. Mənim qocam onu məhv eləyənin nə olduğunu ölənəcən bilmədi: o bizə İncili və bir yiğin borc qoyub getdi.

– Yox, əlli yaş çox deyil, – dedim. – Bu, tamam azdır.

– Sən, doğrudanmı, ümid eləyirsən, hə?

Gözlərimi yumdum: içərimdə “mən” sözü ilə titrək qaranlıq arasında məchul,ancaq, əlbəttə, düyməndən böyük olmayan zədə yaranmışdı. Mən onu çətinlik çəkmədən keçdim, bircə yalan demək lazımdı.

– Hə, – dedim, – bir də, xahiş eləyirəm, daha axmaqlama.

VII

Kolduell çevrilir və arxasınca qapını örtür. Gecə-gündüz, sutkalarla. O yorulub, ancaq şikayətlənmir. Artıq gedir, altya işləyir. O uzun müddət basketbol biletlərini yoxlayaraq və təzədən sayaraq sinifdə oturub; bir bağlı çatmır və o, yesikləri əlek-vələk eləyib Zimmermanin rəyini tapıb oxudu. Bu, onu dərhal halı-təbdən çıxartdı. O, bu mavitə-hər kağıza, səmaya baxan kimi baxırdı və başı gicəllənirdi. Bundan başqa, o, bugünkü yoxlama işlərini yoxlamışdı. Zavallı Cudi Lencelə qismət deyilmiş. Nəsə o, yaman çalışır, Kolduell özü bundan ömrü boyu iztirab çəkib. O, pil-ləkənə tərəf gedəndə, guya, sakitləşmiş ağrısı canlanır və onu öz qanadları altına alır. Elə adam var ona beş istedad verilib, eləsinə iki. Başqasına bir. Amma hər halda – dəxli yoxdur – üzümlüyü bütün gün becəribsən, ya cəmi bir saat, səni sorğu-sualə çəkəndə mükafat birdir. O, bu pritçanı xatırlayır və qulaqlarında atasının səsini eşidir, bundan daha da kədərlə olur.

– Corc.

O bir az aralıda nəsə kölgə görür.

– Hə? Bu sizsiniz. Burada, bu vaxt neynirsiniz?

– Elə-belə, boş şeylə məşğul olmaq. – Ester Applton əllərini bakırə, krujevalı, büzməli palтарla örtülmüş sinəsində çarpzayıb öz sinfinin qapısı ağızında durub; onun sinfi – iki yüz ikinci – iki yüz dördüncü ilə üzbəüzdür. – Harri dedi ki, siz dünən onun yanında olubsunuz.

– Ütanıram, ancaq etiraf eləməliyəm ki, doğrudan da, olmuşam. O daha heç nə demədi? Biz rentgenin, yaxud daha hansısa zibilin nəticələrini gözləyirik.

– Həyəcanlanmaq lazım deyil.

Qadın bunu deyərkən, elə bil, ona tərəf addım atır və o, başını aşağı salır.

– Niyə lazım deyil?

– Faydasızdır. Budur, Piter də özünə yer tapa bilmir, mən bunu bu gün dərsdə görmüşəm.

– Yaziq uşaq, o bu gecə doyunca yatmayıb. Oltonda maşınımız sınmışdı.

Ester aşağı düşmüş tellərini geri atır və orta barmağının cəld hərəkətələ peysərində saçının düyüünüə sancılmış karandaşı bir az da irəli itələyir. Saçları parıldayırlar, yarıqaranlıq saçlarındakı çalı gizləyir. O, bəstəboy, iri döşlü, sümüyü enlidir və qabaqdan baxanda kök görünür. Ancaq beli yandan son dərəcə incədir, görünür, o elə düz dayanır ki, sanki, aramsız olaraq bütün sinəsilə köks ötürür. Bluzkasında oxşəkilli qızıl sancaq var.

– O özündə-sözündə deyildi, – deyir və yenə, həyatında artıq neçənci dəfə qaranlıq dəhlizdə qarşısında ucalan bu adamın sıfətinə diqqətlə baxır: bu qəribə, kələ-kötür sıfət onun üçün həmişəlik sərr olaraq qalacaqdır.

– Onu evə aparıb çıxaranan soyuqlamasa yaxşıdır, – Kolduell deyir. – Bilirəm, belə də olacaq, neyləyəsən? Uşaq mənə görə xəstələnəcək, mənsə heç özüm bilmirəm hara tələsirəm, heç dayana da bilmirəm.

– O elə də zəif deyil, Corc. – Və qadın susub əlavə eləyir: – Bəzi məsələlərdə atasından da möhkəmdir.

Kolduell, demək olar ki, onun sözlərini eşitmır, sanki, bu, onun öz fikridir.

– Uşaq vaxtı, Passeyikdə yaşayanda, – deyir, – mən heç vaxt soyuqdəyməli halda yatağa uzatmırıdlar. Köynəyinin qolu ilə burnunu silirsən, əgər boğazın qıcıqlanırsa, öskürürsən. Mən on səkkizinci ildə influensa xəstəliyinə tutulanda ömrümdə birinci dəfə yatmışam; onda ay zibilə düşdüm ha!

Ester hiss eləyir ki, onu – Kolduellİ ağrı incidir və sinəsindəki narahat döyüntünü sakitləşdirmək üçün əllərini qızıl oxun üstünə qoyur. Qadın neçə illərdir onunla yanaşı,

qonşu sınıfda işləyir, onda elə hiss var ki, sanki, dəfə-lərlə onunla yatıb. Sanki, onlar gəncliklərində aşiq-məşşəq olublar, ancaq artıq çoxdan ayrıilib və niyəsi barədə çox da fikirləşməyiblər.

Kolduell isə yalnız qadının yanında özünü xüsusi xüngül hiss elədiyini duyur. Onların əlli yaşıları eyni vaxtda tamam olub və ürəklərinin dərinliklərində qeyri-şüuri olaraq bu uyğunluğu çox mühüm sayırlar. Kolduell onun yanından getmək, pilləkənlə aşağı enmək istəmir; xəstəlik, oğlu, borclar, arvadının onun belinə yüklədiyi – o, arvadı ilə öz çətinliklərini bölüşməyə təşnədir – düzülməz torpaq problemləri. Ester də bunu istəyir; istəyir ki, Kolduell ona hər şeyi danışın. Və qadın bütün varlığı ilə bu istəyə qarşı uzanır; sanki, o, tənhalığa olan çoxillik adətdən azad olaraq sinəsini yüngülləşdirir, ah çəkir. Sonra deyir:

– Piter bütünlükə Hessiyə çəkib. O, məqsədinə çatmağı bacarır.

– Onu səhnədə işə düzəltmək lazım idi, vodevillərdə oynamaya. Orada onun üçün daha yaxşı olardı. – Kolduell miss Appltona ucadan və ciddi deyir. – Ona evlənmək lazım deyildi, sadəcə olaraq, onun antrepreneri olmaq lazım idi. Ancaq mənim hünərim çatmadı. Neynim ki, mən də belə tərbiyə olunmuşdum – sənə, heç olmasa, bir azca da olsa, xoş gələn qadını gördüğün vaxt, ona evlənmək təklifi eləməkdən başqa heç nə haqqında fikirləşməyə cəsarət eləmə.

Və bu, o deməkdir ki, *Mənə sizin kimi qadınla evlənmək lazım idi. Sizin kimi.*

Ester özü bunu istəsə də, indi onunçun həyəcanlı və xoşagələn hal deyil; silueti onun qarşısında qaralan kişinin təsviri artır, ona elə gəlir ki, indicə bu təşviş onu da boğacaq. Çox gecdir, artıq onu yerindən tərpədə bilməzsən. Qadın gülür, sanki, Corcadicə zarafat eləyir. Və onun gülüşündən adama elə gəlir ki, divar boyu uzaqlara gedən kiçik, yaşıl şkafları dəhşət bürüyür. Onlar ventilyasiya nəfəsliyilə çərçivələrdə çoxdan mövcud olmayan beysbol və yüngül atletika komandalarının fotosəkli asılan divarla üzbeüz özlərini itirmiş halda gözlərini ona zilləyiylər.

Ester qəddini düzəldir, sinədolusu köks ötürür, peysərindəki bir çəngə tükü yenidən düzəldir və soruşur:

– Siz Piter üçün hansı kolleci müəyyənləşdirmisiniz?
 – Bu barədə heç vaxt düşünməmişəm. Yalnız onu fikirləşirəm ki, buna imkanım yoxdur.

– Ola bilsin o, incəsənət məktəbinə, ya da sərbəst sənət kollecinə qəbul olunsun?

– Qoy bunu anası ilə qərarlaşdırınsınlar. Onlar öz aralarında belə şeylərdə razılığa gəlirlər. Mənsə bərk qorxuram. Yalnız bir şeyi deyə bilərəm – uşaq, həyatı mən onun yaşındada bildiyimdən az bilir. Bu saat düşəm ölüm – onlar anası ilə öz hücrələrində oturacaq, yedikləri isə, yəqin ki, divar kağızlarındakı güllər olacaq. Yox, mən ölməyimə imkan verə bilmərəm.

– Yox bir, bu, çox böyük təmtəraq olardı, – Ester deyir. Appltonsayağı etiacialıq onda yalnız özünü hərdənbir gözlənilməz dərəcədə kəskin ironik frazalarla göstərir. Qadın bir dəfə də bu müəmmalı sıfətə baxır, sinəsində ağırlı döyüntünü hiss eləyərək qaşqabağını tökür və Kolduellədən daha çox öz sirri ilə vidalaşaraq çıxb getmək istəyir.

– Ester.

– Hə, Corc?

Qadının hamar, tarım çəkilib yiğilmiş saçlı başı sinfin qapısından süzülən işiqda aypara kimi parıldayır. O, Corca zərif-zərif, sevinclə və kədərlə gülümsəyir, kənardan hər adam deyərdi ki, kişi bir vaxtlar onun oynaşı olub.

– Sağ olun ki, mənə ürəyimi boşaltmağa imkan verdiniz, – deyir. Və əlavə eləyir: – Sizə bir söz demək istəyirəm. Hələ ki gec deyil. Burada işlədiyim bu illər ərzində dəfələrlə uşaqlar məni incidəndə sinifdən çıxb bura, xırda içməli su fontanının yanına, sadəcə olaraq, sizin fransız sözlərini necə tələffüz elədiyinizi eşitməyə gəlmışəm. Bu – sizin fransızca necə danışdığınızi eşitmək, məndən ötrü bir qurtum təmiz sudan da vacib idi. Bu, məni həmişə ruhlandırib.

Qadın nəvazişlə soruşur:

– İndi də incidilibsiniz?

– Hə. İncidilmişəm. Bu güclü şaxta mənim kələyimi kəsib.

– Fransızca bir şey deyim?

– Allaha and verirəm, Ester, sizə ürəkdən minnətdar olaram.

Qadının sıfətində qall canlanması görünür, – yanaqları alma kimi, dodaqları büzülüb, – və o, frazanın əvvəlin-də diftonqu və sonra burun səslərini yavaş-yavaş, zövqlə tələffüz eləyərək, sanki, iki içkidən ləzzət alır.

– *Dieu est tres finn.*

Bir saniyəlik sükut çökür.

– Bir də, – Kolduell xahiş eləyir.

– *Dieu-est-tres-fin.* Bu sözlər mənə həmişə yaşama-ğə kömək eləyir.

– Allah çox... rəhmlidir?

– *Oui¹.* Çox rəhmlidir, çox gözəldir, çox zərifdir, çox incədir. *Dieu est tres finn.*

– Hə, əlbəttə, o çox gözəl qoca centlmendir. Bilmirəm onsuz bizim halımız necə olardı.

Onlar, sanki, sözləşiblərmiş kimi üzlərini bir-birindən çevirirlər.

Ancaq Kolduell təzədən geri dönməyə və onu dayanırmışa macal tapır.

– Çox, çox sağ olun! – deyir. – Mən bir şeylə xəcaləti-nizdən çıxməq istəyirəm. Sizə düz otuz il yadına düşmə-yən şeir oxuyacağam. Biz onu hələ Passeyikdə oxuyurdug, deyəsən, əvvəlini yadında saxlamışam.

– Özünüyü yoxlayın.

– Özüm də bilmirəm niyə başınızı ağrıdırıram.

Kolduell məktəbli kimi əllərini yanına salır, yumruqlarını sıxır ki, fikrini toplasın, yadına salarkən gözlərini qıyrı və elan eləyir.

– Con Ollin Maknab. “Passeyik nəğməsi”.

Boğazını arıtlayır.

*Yaradan torpaqdan məbəd ucaltdı,
Necə əzəmətli, qəribə, canlı
Və bəşərin nəslili fəth edilirdi,
Şənin üçün belə tale yazana.*

*Sular axıb gedir çay yatağıyla,
Bilinmir qaçışı hansi yanadır.
Biz keçmişin vəsiyyətin oxuduq,
Ancaq gələcəyin vadisi gizli.*

¹ Hə (fr.)

O, yaddasını qurdalamağa çalışaraq susur, yadına heç nə sala bilmir və gülümsəyir.

– Ünütmişam. Amma elə bilirdim çox yeri yadımda qalıb. Şən şeir deyil, doğrudur?

– O, elə bil, mənim üçün yazılıb, maraqlısı budur. Onu yalnız çay kənarında böyüyən adam başa düşə bilər.

Və qadın qəti addimlarla öz sinfinə gedir. Bir anlığa ona elə gəlir ki, yaxasındaki qızıl ox boğazını sıxır və indicə onu boğacaq. O, fikri dağınıq halda əllərini alnında gəzdirir, boğazındakı qəhəri udur və bu duyğu yoxa çıxır.

Kolduell kədərdən sərxoş halda pilləkənə tərəf gedir. Piter. Ona təhsil vermək lazımdır və necə firlatsan da, bir cavab var – pul, o isə çatmir. Sonra da onun dərisi və zəif səhhəti. Yaxşı ki Kolduell bu günün yazı işlərini yoxlayıb, sabah uşaq on dəqiqliq artıq yatar. Adam onu yataqdan heç qaldırmaq istəmir. Bu gün onlar evə saat on birdən tez çata bilməyəcəklər, dünən isə bu xoşagelməz taxtabiti oylağında gecələyiblər, indi Piter təzə soyuqdəymədən yaxasını qurtara bilməyəcək. Ona hər ay soyuq dəyir, təqvimdəki kimi, hətta deyirlər ki, bura dərinin dəxli yoxdur. Kolduell buna şübhə eləyir. Hər şey qarşılıqlı əlaqədədir. Onlar evlənənə kimi o, Hessidə heç nə hiss eləməyib, onun yalnız qarnında bir ləkə var, oğlunda isə lap bədbəxtlikdir: ayaqlarında, əllərində, sinəsində, hətta sıfətində də səpgilər var, hərçənd fikirləşir ki, orada, demək olar ki, heç nə yoxdur, qulaqlarında qurumuş sabun köpüyü kimi qasnaqlar. O yazığın heç xəbəri yoxdur. Dərd-qəm bilməmək xoşbəxtliyi. Böhran vaxtı Kolduell uşağı uşaq arabasında gəzdirəndə o qorxmuşdu, yarğanın qıraqına kimi yetmişdi, ancaq oğlu öz çı�çılı sıfətini ona tərəf çevirdiyi vaxt dünya yenidən davamlı göründü. İndi isə ləkə içində idи, zərif qız gözləri və ağızı, paz kimi dar, ensiz, həyəcanlı və istehzali bu sıfət Kolduelli təqib eləyir, onun ürəyini yaralayıb. Onun iradəsi olsaydı, o vaxt enli şalvar geyər və arvadını vodevillərdə oynamağa buraxardı. Ancaq teatrarda da telefon kampaniyasındaki kimi işdən çıxartmalar gedirdi. Hər yerdə işdən çıxarırlılar. Kimin ağılına gələrdi ki, “byük” onlara evə çatmaq belə lazım olanda onları pis vəziyyətdə qoyacaq? Onu həmişə hamı pis vəziyyətdə qoyur, atasını

ölüm yatağında “həmişəlik unudacaqlar” inamı pis vəziyyətdə qoyduğu kimi.

18001-dən 18145-ə kimi olan nömrələr: basketbola bu biletlər çatmır. O, bütün şkafları, yeşikləri ələk-vələk elədi, bütün kağızları eşələdi, ancaq yalnız Zimmermanin rəyi olan mavi vərəq tapdı – bu kağız qırığından – bir parça səmadan onun qarnına elə ağrı doldu ki, elə bil, barmağı qapıda qalmışdı, allah – hazırlıdır. Neyləyəsən, o, öz istedadını torpağa basdırmadı, şamı xəlvət yerin altından çıxartdı və hamı gördü – yanmış şam necə olur.

Elə indicə ağlına təskinedici fikir gəldi. Ancaq necə fikir? O, bu qiymətli fikir axtarışında yaddaşının boz-qonur daşları üstündə geri çəkilməyə başladı. Hə, bu odur. Xoşbəxtlik. Dərd-qəm bilməmək xoşbəxtliyi.

Amin. Polad kimi bərkimmiş palçıq təpəcikləri qalmış mərtəbələr arasındaki pilləkənin meydançasısındaki pəncərənin polad barmaqlıqları nəyə görəsə onu təəccübəndirir. Pəncərələr, divar kimi, taybatay açılıraq yad dildə nəsə söz deyir. Beş gün əvvəl Kolduell ölü biləcəyini başa düşdüyündən bu yana hər şey qəribə dəyişkən cazibə qüvvəsi qazanmışdı, bundan bütün nəsnələrin, səthi gah bir anlığa ötəri daimiliyədə qurğunun kimi donub-qalır, gah da külək vuran şərf kimi yüngül-yüngül yellənməyə başlayır. Ancaq o, bu dağılan səth içərisində öz xəttini möhkəm aparmağa çalışır.

Hammel

Hessiyə zəng vurmaq

Diş həkiminə getmək

16.15-də oyunun əvvəlinə burada olmaq

Maşını götürmək və Piterlə evə getmək

Onun planı belədir.

O, şüşə qapını itələyir və boş dəhlizlə gedir. Hammellə görüşmək, Hessiyə zəng vurmaq, Essika fabriki ilə dəmiryolu arasındaki balaca dayanacaqdə sınanın əvəzinə işlənmiş kardan vali tapmamışdı; o, metal linglərin bütün anbarlarına və Oltondakı, qərbi Oltondakı avtomobil mağazalarına zəng vurmuşdu.

Təmir, yəqin ki, iyirmi-iyirmi beş dollara başa gələcəkdir, Hessiyə demək lazımdır gələcək, o, bu pulu birtəhər düzəldər,

onsuz da bu, onunçün dəryada damlaşdır, onun bu nankor bir parça torpağı hər şeyi sorub aparır, səksən akr onun – Kolduellin boynundadır, torpaq buz kimi soyuqdur, onun qanını yağış kimi canına çəkən nankor torpaq, Kramer ata isə birdəfəyə çörəyin bütöv bir parçasını təpişdirir. Hessiyə zəng vurmaq. O narahat olacaq; Kolduell bilir ki, telefonda onun və özünün narahatlıqları iki naqıl kimi bir-birinə dəyir. Piter xəstələnməyib ki? Kramer ata pilləkəndən yixilmayib ki? Rentgen nə göstərib? O bilmir. Bütün günü istəyib dok Appltona zəng vursun, ancaq içərisində nəsə buna qarşı çıxıb, o, qoca lovğaya bu ləzzəti vermək istəmir. Dərd-qəm bilməmək xoşbəxtliy...

Ancaq diş həkiminə, hər halda, getmək lazımlı gələcək. O, bunu yadına salıb, barmağı ilə xəstə dişinə toxunur. Öz bədənində istənilən forma və rəngdə ağrı tapır: diş ağrısının zəhlətökən sancması, qrijasını saxlayan sarğının küt, adiləşmiş sıxması; bağırsaqlarını üzən yandırıcı zəhər; barmağı keyişmiş ayağında əyilmiş dırnağın arabı sanması; son saatlar ərzində gözlərini həddən artıq gərgin saxladığından bel sütunu üstündəki nəbz kimi vuran ağrı və başındaki ona qohum olan, ancaq tamamilə özgə, sanki, Leykdəki futbol meydanında topalaşmadan sonra dəri dəbilqədən olan kimi ağrı. O, hamı – Hessi, Piter, Kramer ata, Cudi Lencel, Deyfendorf haqqında düşünür. Hammeli görmək, Hessiyə zəng vurmaq, diş həkiminin yanına getmək, 16.15-ə burada olmaq. Qabaqcadan hiss eləyir ki, tezliklə onun qabığını soyacaqlar, onu təmizləyəcəklər. Ona həyatda yalnız bir şey xoş gəlir – soyulmuş, canlı və parıldayan, təmizlənəndə köhnə, çirkli rezinini kəsib atdığın mis məftilin necə biz-biz durmasına baxmaq. Bu, məftilin ürəyidir. Kolduell həmişə onu torpağın dərinliyində basdırmaqdan qorxub, elə bil, canlı varlıq basdırırmış. Qanadın kölgəsi qatilaşır, bağırsaqları curuldayır: orada hörümçək oturub. B-r-r! Onun fikirlərinin burulğanından hərdənbir ölüm haqqında fikirlər üzə çıxır. Onun sifəti alışib-yanır. Ayaqları pam-biq kimi olur, qorxudan ürəyi və başı şişir. Doğrudanmı, onun üçün ölüm – bax bu, ağ düzənlilikdir? Sifətini isti tər basır, bütün bədəni eyzən keyiyir, o dinmədən dua eləyir – heç olmasa, kiminsə üzü görünəydi. Bənd edilmiş işığın

şarları ilə işıqlandırılmış uzun, parıltılı dəhliz mis, kəhrəba, mum çalarları ilə min bir rəng alır. Tanış dəhlizdir, o qədər tanışdır ki, onun on beş il bu taxtaların üstündəki cığırları necə tapdamadığı qəribədir və yenə də indiyə kimi yaddır, eynilə o vaxtlar təzəcə evlənmiş, ata olmuş və hələ də yumşaq Cersi ləhcəsini saxlamış, birinci dəfə Zimmermanın yanına gələn Kolduellə o isti yay günü olduğu kimi yabançıdır. Zimmerman onun xoşuna gəlmışdı. Dərhal xoşuna gəlmışdı, o, iri yöndəmsiz idi, Kolduellə atasının bir yerdə seminariyada oxuduğu qəribə adamı xatırladırdı; elə olurdu ki, o, bazar günləri qonaq gəlirdi və heç vaxt "gənc Kolduell" üçün biyan konfeti gətirməyi unutmurdu. Corc üçün konfet və Alma üçün lent. Hökmən. Belə ki, axırdı Almanın dolabının üstündəki kiçik oyma müraciəti ağızınacan lentlə dolmuşdu. Zimmerman Kolduellin xoşuna gəlirdi və görünür, Kolduell də həmçinin ona xoş gəlirdi. Onlar Kramer ata barəsində qeybat eləyir, Corc artıq unudub, zarafatın duzu-məzəsi nədə idi, ancaq onların on beş il əvvəl necə zarafat elədiklərini yadına salanda gülümsəyir. Kolduellin addımları möhkəmlənir. Hərdən görünməz-bilinməz halda külək qalxan kimi onu da bir-dən "ölən belə düz dayana bilməzdi" fikri canlandırır.

Sonsuz sayda parıltıların min bir rəngə çaldığı idman kubokları yiğilmiş şüşə şkafdan Zimmermanın sakit kabinetinə çəpəki zolaq başlanır. Ancaq Kolduell ötüb-keçən vaxt birdən qapı taybatay açılır və missis Hersoq oradan çıxır. Qadın ondan az təəccübənlənmir: onun çəhrayı sümük sağınaqlı ensiz eynəyi arxasındaki gözləri geniş açılmışdır, tovuzqusu lələyi taxılmış şlyapası yana əyilib. Kolduell üçün öz yaşının ucalığından, bu qadın hələ gəncdir; qadının böyük oğlu hələ indi yeddinci sinifdədir. Bu uşağın görə, bütün müəllimlər əsim-əsim əsirlər. Anası özünü məktəb şurasına soxub, özü öz uşağının təlim-tərbiyəsinə şəxsən nəzarət eləmək istəyir. Kolduell müəllimdir və buna görə də ürəyində burnunu hər yerə soxan belə analardan zəhləsi gedir, onlar təlimin nə dolaşılıqlı, iblis dolaşılıqlı olduğunu təsəvvür belə eləmirlər. Onun dodaqlarındaki al-qırmızı boyanın sifətinə yaxlılıb, dodaqları gülümsəmir, ancaq qapağı ilişən vaxtdakı poçt qutusunun yarığı kimi açıq təəccübələ yarımcıq aralanıb.

Kolduell sükutu pozur. Uşaqlıqdan unudulmuş oğlan inadı – az qala, onu qapı ilə burnunun üstündən vuracaqdılar fikrindən ayılır və o, üz-gözünü turşudaraq ona, missis Hervoqa, məktəb şurasının üzvünə deyir:

– Tfı sənə, qapıdan elə sıçrayıb çıxır, lap elə bil, saatdan ququ quşu çıxır.

Təhqir olunmuş ləyaqət ifadəsi qadını gülməli eləyir – axı onun heç hələ qırx yaşı da yoxdur. Qadın belə salamlaşmadan qapının dəstəyindən yapışmış halda bir anlığa donub-qalır. Corc isə ona baxaraq dəhlizdə yoluna davam eləyir. Və yalnız o şüşə barmaqlıqlı ikilay qapını itələdiyi və artıq söyüş sözləri qazılıb aparılmış sarı divar boyu pil-ləkənlə aşağı enməyə başladığı vaxt ürəyi düşür. İndi o batdı! Axı bu qəhbənin orada nə iti azib? Corc hiss eləyir ki, kabinetdə, divarın arxasında Zimmerman oturub və buludlar sixlaşır; o, Zimmermanın ruhunu açar deşiyinin içindən hiss eləyir. Qadının yalnız arxada qaldığını düşünərək qapını açacağı bilinirdi; o, ön xətdən hücumu gözləmirdi. Kolduellin isə vəziyyəti elə idi ki, ona yeni düşmən qazanmaq heç cür olmazdı. 18001-ci ildən 18145-ə kimi biletlər, Zimmermanin rəyi; orada açıq-aydın yazılıb ki, o, sinifdə şagirdi vurub, indi də hələ bir bu. Mim Hervoq dodaqlarındaki boyaya sifətinə yaxılonda onun üstünə sıçradı. Boğazını tutmuş qəhər onu boğur və o, küçəyə çıxaraq təmiz havanı hönkürtüyəoxşar səslə ciyərinə çekir. Sallaq, büklüb qalmış buludlar aşağıda asılı qalıb və az qala, evlərin şifer çardaqlarına dəyir. Çardaqlar işildayırlar, müəmmalı şəkildə və mənali-mənali parıldayırlar. Havada taleyin tələsik addımları hiss olunur. Kolduell başını dik tutaraq və burun pərələrini köpürdərək qarşısialınmaz həvəslə irəli atılmaq, Hammelin qarajının yanından dördnala çapmaq, kişnəyə-kişnəyə lap birinci Qlincer evinin parad qapısından içəri soxulmaq, arxa qapıdan içəri keçmək, kolluğun içindən keçib Şeyllillin qonur, şaxtadan qarsalanmış yamacı ilə götürülmək və hey uçmaq, uçmaq, uzaqdan hamar və mavi görünən ətəkdən keçib irəli, hey irəli, buzla örtülmüş bu yollardakı asfalt kimi bərk şose yolları və çaylardan keçib cənub-şərqə, ölmüş başını Baltimor tərəfə uzadaraq, nəhayət yixilana qədər uçmaq istəyini duyur.

* * *

Maynorun kafesi boşalıb. Üç nəfər qalıb: Maynor özü, Connı Dedmen və bu vəhşi eposentrik Pier Kolduell, təbi-ətşünaslıq müəlliminin oğlu. Özünə yer tapa bilməyən və evdən məhrum olanlardan başqa bu saat hamı öz evində oturub. Altıya iyirmi dəqiqə qalıb. Divarın arxasındaki poçt artıq bağlanıb. Missis Pessifay zərif ayaqlarını zorla sürüyü-sürüyə pəncərədəki barmaqlığı aşağı salır, rəngbərəng markaların ala-bula halda gözə dəydiyi yerlərdə yesikləri yerindən tərpədir, sayılmış pulları yalançı Korinf üslubunda olan seyfə yıgır. Arxa otaq səhra hospitalını xatırladır, orada qaranlığın narkozu altında boz poçt kisələri şüursuz halda sərilib, eybəcər və bağırsaqları yerə tökülmüş halda uzanıblar. Qadın köks ötürür və pəncərəyə yaxınlaşır. Küçədən keçən adama onun böyük yumru sıfəti əyilmiş "POÇT" sözündəki qızılı "O"-ya baxmağa çalışan uşağın qəribə tərzdə şışmış sıfəti kimi görünürdü.

Yanda isə, divarın özündə Maynor kobud ağ dəsmalla koka-kola stəkanlarının buxar verən boğazını bərk-bərk tixayır, sonra isə əlüzüyanın yanında sərdiyi salfetkanın üstünə düzür. Hər stəkan hələ soyuq havaya ağ seyrək su zolaqları ilə nefəs verirdi. Qaralmağa başlayan pəncərənin arxasında isə tramvay yolu boyunca evlərinə tələsən avtomobil axını hərəkət eləyir, yol parıltılı meyvələr düzülmüş budaq kimidir. Kafedə fasılə zamanı, səhnədəki kimi, demək olar ki, adam yoxdur. Burada mübahisə qızışır. Maynor lap özündən çıxıb: onun tüklü burun pərələri buxar qazanının klapanına oxşayır.

– Maynor, – Piter öz masasının arxasından onun üstünə çığırrı. – Sizin baxışlarınız köhnəlib. Kommunizmdə pis heç nə yoxdur. İyirmi ildən sonra o bizdə də olacaq, onda siz yağı içində böyrək kimi üzəcəksiniz.

Maynor daz başını parıldadaraq üzünü pəncərədən çevirir. O, bərk hirsənib.

– Hə, əgər qoca FDR¹ ölməsə, onda, əlbəttə, – deyir və burunu körükəndirərək hirsə gülür. – Ancaq o ya özü gəbərdi, ya da sıflısdən öldü. Sizə deyirəm ki, bu, Allahın cəzasıdır.

¹ Franklin Delano Ruzvelt

– Maynor, siz heç özünüz də buna inanmırınız. Ağlı başında olan adam buna inana bilməz.

– Yox, inanıram, – Maynor deyir. – O, Yaltaya gedəndə, artıq onun bütün beyni çürümüşdü, yoxsa biz belə zibilə düşməzdik.

– Hansı zibilə? Hansına, Maynor? Ölkəmiz bütün dünyaya başçılıq eləyir. Bizim iri bombalarımız və iri bombardmançılarımız var.

– R-r-r, – Maynor üzünü o yana çevirir.

– Hansı zibil? Axi hansı, Maynor? Hansı?

O yenidən dönür və deyir:

– Heç bir il keçməyəcək, ruslar Fransada və İtaliyada olacaqlar.

– Nə olsun? Nə olsun, Maynor? Kommunizm belə, ya elə, onsuz da labüddür. Bu, yoxsulluğu məhv eləməyin yeganə yoludur.

Conni Dedmen ayrıca masa arxasında oturub axırıncı saat ərzində “Kemel” siqaretinin səkkizincisini çəkir və bir tüstü halqasını o birinin içindən buraxır. O, gözlənilmədən “mühəribə” deyə qışqırır və başının üstündə asılan qəhvəyi yandırıb-söndürmə düyməsini barmağı ilə döyəcləyir.

Maynor piştaxta arxasındaki öz darısqal yuvasına qayıdır, oradan qaranlıq künclərdəki kiçik masa arxasında oturmuş oğlanlarla danışmaq daha münasibdir.

– Biz Elbaya kimi gedib çatanda dayanmaq lazımdı, bir halda ki belə vəziyyət alınmışdı, gərək Moskvani götürəydik. Onların hər şeyi çürümüşdü, biz onda gərək yatmayadıq, aksi rus əsgəri dünyada ən qorxaq əsgərdir. Kəndlilər isə bizi açıq qucaqla qarşılıyardılar. Qoca Çörçill bunu təklif eləyərkən haqlı idi. Əlbəttə, o firildaqçıdır, ancaq şeytan kimi ağıllıdır. O, Conu sevmir. Qoca Conu, Franklindən başqa dünyada heç kim sevmir.

Piter deyir:

– Maynor, sizin ağlıınız başınızda deyil. Bəs Leningrad? Məgər ruslar orada qorxdular?

– Onlar qalib gəlmədilər. Yox, onlar yox. Bizim silahımız qalib gəldi. Tanklarımız. Toplarımız. Buyurun alın: dostumuz FDR-dən pulsuz bağlama. O, Amerika xalqını rusları xilas eləməkdən ötrü qarət eləyib, onlarsa döndülər və indicə Alpdan keçib İtaliyaya tökülmüşəcəklər.

– O, Hitleri əzmək istəyirdi, Maynor. Sizə nə olub, yadan çıxarıbsınız? Adolf H-i-T-L-E-R- i-!

– Hitlerə pərəstiş eləyirəm, – Connı Dedmen bildirir.

– O, indi də Argentinada yaşayır!

– Maynor da ona pərəstiş eləyir. – Piter nazik səslə dil-lənir və hirsindən bütün bədənində istilik duyur. – Düzdür, Maynor? Axı siz Hitleri yaxşı adam bilirsınız?

– Heç vaxt belə bilməmişəm, – Maynor deyir. – Ancaq görün sizə nə deyirəm, mənimcün Hitler, Qoca Co Stalin-dən yaxşıdır. O həqiqətən də canlı iblisdir. Sözümə inanın.

– Maynor, siz nəyə görə kommunizmin əleyhinəsiniz? Onlar siz işləməyə məcbur eləməzdir. Siz çox qocalıbsınız. Həm də xəstəsiniz.

– Bah! Bah! – Connı Dedmen bağırır. – Gərək atom bombasını Moskvaya, Berlinə, Parisə, Fransaya, İtaliyaya, Mexiko-Sitiyə və Amerikaya ataydıq. *Ba-bax!* Bu göbələk-dən xoşum gəlir.

– Maynor, – Piter deyir. – Maynor, siz nəyə görə bizi, yazıq yeniyetmələri belə rəhmsizliklə istismar eləyirsiniz? Nədən belə qəddarsınız? Sizin mexaniki bilyard elə qoyulub ki, Dedmendən başqa heç kim luzaya dəyə və daha bir dəfə də pul vermədən oynaya bilmir, ona görə ki, o dahidir.

– Hə, mən dahiyəm, – Dedmen təsdiq eləyir.

– Onlar Allaha, bütün gördükərimizin yaradıcısına da inanırlar. – Maynor deyir.

– Ona inanan kimdir ki? – Piter özünə görə qızararaq, ancaq özünün keçilməz respublikaçı axmaqlığı ilə və inadlı heyvan gücü ilə dünyada onun atasını öldürən hər şeyi təcəssüm eləyən bu adama çox ilişmək istəyir, o dayanmaq iqtidarından deyil, bircə üzünü Maynora tərəf çevirməyə imkan verməsin, necə deyərlər, gedisi özü üçün saxlaşın. – Heç özünüz də inanmırınz. Mən də inanmiram. Heç kim inanmir. Fakt. – Ancaq indi bu gopu deyərkən Piter hiss eləyir ki, atasını dəhşətli dərəcədə satıb. Onun gözünə zərbədən huşunu itirmiş atasının xəndəyə düşməsi görünür. O, hətta ağızı quruyan acgözlüklə Maynordan etiraz gözləyir, necə olur-olsun, təki mübahisənin qarmaqarışığında birtəhər dolama yolla geri çəkilsin. İndi o, bütün varlığı ilə öz sözlərindən imtina etməyə çalışır.

– Hə. Sən haqlısan, – Maynor, sadəcə, dillənir və üzü-nü çevirir. Geriyə yol kəsildi.

– İki ildən sonra. – Connı Dedmen bərkdən hesablaşır, – müharibə olacaq. Mən mayor olacağam. Maynor baş serjant. Piter isə mətbəxdə zibil vedrəsinin dalında kartof soyacaq.

O ehtiyatla tüstünün iri halqasını buraxır, sonra isə – bax bu, möcüzədir! – dodaqlarını büzür və açar yeri kimi xırda deşiyin içindən böyüün içindən keçən kiçik halqa buraxır. Həmin anda da hər iki halqa əriyir, tüstü dumani indi elektrik naqilinə uzanan elə oxşayır. Dedmen –darıxan yaradıcı – köks ötürür.

– O, Yaltaya gedəndə beyni çürümüşdü, – Maynor piştaxtanın o tərəfindən qışqırır. – Potsdamda Trümen də axmaqlayıb. O, axmaqlığından heç qalanterəya mağazasını da işlədə bilmədi, var-yoxu əlindən çıxdı və bundan sonra dərhal Birləşmiş Ştatları idarə eləməyə başladı.

Qapı açılır və artırmadaki qaranlıqdan dəyirmi papaqlı fiqur görünür.

– Piter buradadır? – içəri girən soruşur.

– Mister Kolduell, – Maynor yalnız böyüklərə müraciət elədiyi təmkinli basla dillənir, – hə, buradadır. O indicə özünü Allahsız və kommunist elan elədi.

– O bunu elə-belə, zarafat xətrinə deyir. Özünüz ki bilirsiniz, bütün şəhərdə o, Maynor Kretsənçən çox heç kimə hörmət eləmir. Siz ona doğma ata kimisiniz və fikirləşməyin ki, anası ilə biz bunu qiymətləndirmirik.

– Ata! – Piter atasına görə qızararaq dillənir.

Kolduell gözünü döyə-döyə masalara tərəf gedir, elə bil, oğlunu görmür. O, Dedmenin masasının yanında dayanır.

– Bu kimdir? Hə, Dedmen. Sənə hələ attestat verməyiblər?

– Salam, Corc, – Dedmen deyir. Kolduell öz şagird-lərindən həddindən artıq çox şey gözləmir, ancaq heç olmasa, onunla lazım olan kimi, hörmətlə rəftar eləyəyilər. Əlbəttə, onlar hər şeyi gözəl başa düşürlər. Axmaq mehribanlıq həmişə ağıllı amansızlıq yaradır. – Deyirlər sizin üzgүçülər yenə uduzublar. Neçənci yeri tutublar? Səkkizinci?

– Uşaqlar yorulublar, – Kolduell deyir. – Sonra da kart vurulanda heç nə ilə bağlaya bilmirsən.

– Dayan görüm, məndə kart var, – Dedmen deyir. Onun bütün yanağı qıpqırımızıdır, uzun kirpikləri qatlanıb. – Görün necə kartlardır, Corc.

O, əllərini yaşıl, ot rəngli köynəyinin cibinə salır və pornoqrafik dəstü çıxarır.

– Bu saat yiğisdir! – Maynor piştaxtanın arxasından qışqırır. Onun ağızı lampa işığında parıldayır. Qurumuş koka-kola stəkanları soyuq qığılçım səpələyir.

Kolduell, sanki, eşitmır. O, oğlunun oturub mentollu sıqaret çəkdiyi masaya tərəf gedir. Sanki, sıqareti görməyərək Piterlə üzbüüz oturur və deyir:

– İndicə başıma yaman qəribə əhvalat gəldi.

– Nə əhvalat? Maşına bir şey olub?

– Maşını, təsəvvür elə ki, düzəldiblər. Bilmirəm Hammel bunu necə eləyib, o, necə deyərlər, öz işinin ustasıdır. Ömrüm boyu karıma gəlib. – Ağlına yeni fikir gəlir və geri çevirilir: – Dedmen! Sən hələ buradasan?

Dedmen kart dəstini ağızına tərəf aparıb onu üfürür. Başını qaldırır. Gözləri parıldayır.

– Hə, nə lazımdır?

– Sən niyə məktəbi atıb, Hammelin yanında işləməyəsən? Əger zənnim məni aldatmışsa, axı sən anadangəlmə mexaniksən.

Bu gözlənilməz iştirak Dedmenin ürəyincə deyil. O deyir:

– Mən müharibəni gözləyirəm.

– Sən belə də məhsər gününədək gözləməli olacaqsan, oğlan, – müəllim ona deyir. – İstedadını torpağa basdırma. Öz şamdanına işıq salmaq imkanı ver. Məndə sənin qabiliyyətin olsayıdı, mənim yazılıq oğlum hər gün kürü yeyərdi.

– Mənim mədəmdə turşuluq var.

– Binq Krosbidə də var ondan, Apostol Paveldə də. Ancaq bu, onları saxlamırdı. Yəni özünə bəraət axtarma, El Hammellə danış. Bu şəhərdə o, mənim ən yaxın dostumdur və mənə kömək eləyəndə mən səndən də pis vəziyyətdə idim. Sənin cəmi on səkkiz yaşın var, mənimsə yaşım otuz beş idi.

Piter əsəbiləşir, naqolay halda qullab vurur, ancaq atasından utanıb heç yarıyanan da çəkmədən sıqareti

söndürür. Söhbəti dəyişməyə çalışır. Çünkü bilir – sonra Dedmen bu əhvalatı lətifə kimi danışacaq.

– Ata, axı sənə nə lazımdır?

Tüstü ciyərlərini şirin zəhərlə doldurur və onu bütün bu bayağı, heç nəyə yaramayan, onu boğaza yiğan qar-maqlarışığa nifrət dalğası bürüyür. Haradasa uzaqda başqa şəhər var, o, həmin şəhərdə sərbəst olacaq.

Atası Piterdən başqa heç kim eşitməsin deyə səsini alçaldaraq danışır.

– On dəqiqə əvvəl dəhlizlə gedirəm, birdən Zimmermanın qapısı taybatay açılır və necə bilirsən, özünü çölə atan kim olsa yaxşıdır? Missis Həroq.

– Nə olsun? Axı o, məktəb şurasının üzvüdür.

– Bilmirəm bunu sənə deməyə dəyər-dəyməz, ancaq sən artıq uşaq deyilsən. Ona baxan kimi bilmək olurdu ki, kefə baxıblar.

Piter etibarsız gülüşlə hırıldayıır.

O yenidən gülür və siqareti tulladığına heyif silənir, indi bu, ona ziyan karlıq kimi görünür.

– Qadına baxan kimi bu, dərhal bilinir. Sifətindən. Nə qədər ki məni görmürdü, əyin-başından da bilinirdi.

– Yaxşı, bu necə olur? O tamam geyimli idi?

– Əlbəttə, ancaq şlyapası yana əyilmişdi. Boyası da üzünə yaxılmışdı.

– Oho!

– Bəli, bəli – oho! Mən gərək bunu görməyəydim. Mənə bunu görmək olmazdı.

– Yaxşı, sənin günahın nədir ki? – Sadəcə olaraq, dəhlizlə gedibsən.

– Əsas o deyil, günahım var-yoxdur; belə mülahi-zə yürütütməklə heç günahkar tapılmazdı. Fakt budur ki, oğlum, mən bəlaya düşmüşəm. Zimmerman on beş il mənimlə siçan-pişik oyunu oynayıb, indi isə hər şey bitdi.

– Sən də bəsdir, ata! Həmişə, Allah bilir, nələr uydu-rursan. Yəqin, onlar orada işdən danışmışlar, sən ki bilir-sən, Zimmerman gələnləri hər vaxt qəbul eləyir.

– O, məni görəndə gözlərinin necə olduğunu görəydin.

– Yaxşı, bəs sən neylədin?

– Mən mehribanlıqla ona gülümsədim və öz yolumla getdim. Ancaq sırr aşkar oldu və o da bunu bilir.

– Ata, bir özün fikirləş. Onunla Zimmermanın arasında nəsə ola bilərmi? Axi o qadın artıq qocadır.

Piter atasının niyə gülümsədiyini başa düşmür.

Kolduell isə deyir:

– Şəhərdə onun haqqında nələr danışmırlar!? O, ərin-dən düz on yaş cavandır. Artıq özünə kapital toplamışın birisini tapıb.

– Ata,ancaq o qadının oğlu yeddi də oxuyur. – Piter atasının açıq-aydın olanı görmədiyindən hirslenir: axı məktəb şurasında oturan qadınların cinsi yoxdur, cins – yalnız cavanlardadır. O bilmir, atasının xətrinə dəymədən bunu necə başa salsın. Elə bil, kinayə edilmiş kimi alınır və onun deməyə dili dönür.

Atası qəhvəyi, ziyyilli əlini elə sıxır ki, barmaqlarının sümükləri saralır. O, inilti ilə deyir:

– Hiss elədim ki, Zimmerman orada, kabinetdə bulud kimi dolub. İndi də onun məni əzdiyini hiss eləyirəm.

– Boşla getsin, ata, – Piter inciyir. – Bu lap gülməlidir. Sən niyə milçəkdən fil düzəldirsən? Zimmerman qətiyyən sənin təsəvvür elədiyin kimi deyil. Sadəcə olaraq, qızları əlləşdirməyə laqeyd olmayan, ağızının suyu axan qoca axmaqdır.

Atası gözlərini qaldırır, onun sıfəti təəccübüllü, boşdur.

– Piter, mən sənin kimi özümə arxayı olsaydım, – deyir, – ananı səhnədə vodevildə oynamaya düzəldərdim və sən heç vaxt dünyaya gəlməzdin. – Deyəsən, bu, oğlunun ondan bütün ömrü boyu eşitdiyi ən böyük sərtlik idi. Oğlanın yanaqları alışib-yanır. Kolduell deyir: – Anana zəng vurmaq lazımdır, – masadan qalxır. – Özümü heç cür bu fikirdən uzaqlaşdırı bilmirəm, elə bilişəm Kramer ata pil-ləkəndən yixilib. Sağlıq olsun, hökmən məhəccər qoyduracağam.

O, piştaxtaya tərəf gedir, Piter də dalısınca.

– Maynor, – Kolduell deyir, – əgər xahiş eləsəm ki mənə on dollarlığı xirdalayın, ürəyinizi parçalamaram ki?

– Kolduell pulu ona uzadır – Sizin fikrinizcə, ruslar tezliklə Olincerə gəlib çıxacaqlar? Yəqin ki, onlar artıq indi Eli də tramvaya miniblər.

– Alma almadan uzaq düşmür, hə, Maynor? – Connı Dedmen yerindən qışqırır.

– Sizə necə xirdalayım? – Maynor qasqabaqlı halda soruşur.

– Beşlik. Dörd dənə bir dollarlıq, üç dənə iyirmi beş sentlik, iki dənə on sentlik və bir nikel, – Kolduell deyir.

– Ümidvaram ki, bu, şəhər üçün ən böyük uğur olardı. Onlar bizi poçtun yanında divara dayayarlar və sizinlə bizim kimi bütün qoca kaftarların canı əzabdan qurtarar.

Maynor qulaq asmaq istəmir. O, incik halda finxırır, Kolduell isə nazik qüssəli səslə və həmişəki kimi sınaycı tərzdə soruşur:

– Yaxşı, bəs sizcə, çıxış yolu nədədir? Axi biz kənardan köməklik olmadan ölmək üçün həddən artıq axmağıq.

O, adəti üzrə, cavab almır. Dinməzcə pulu götürür və Piterə beş dollar verir.

– Bu nəyə görədir?

– Yeməyə bir şey alarsan. İnsan qidalanmalı olan məməlidir. Axi Maynor səni pulsuz yedirdə bilməz, hərçənd bilirəm, o, alicənab adamdır və bunu sidq-ürəklə eləyərdi.

– Yaxşı, pul haradandır səndə?

– Bunun əhəmiyyəti yoxdur.

Piter dərhal başa düşür ki, atası pulu ona etibar olunmuş məktəb idman fondundan borc götürüb. Piter atasının pul məsələlərindən baş çıxarmır, bircə onu bilir ki, bu işlər dolaşıqdır, çox pisdir. Dörd il qabaq hələ uşaq ikən o, yuxuda görmüşdü ki, makaron qutusu ilə örtülmüş atası – qutunun altından onun arıq sarı qıçları görünürdü – ölüm rəngi almış halda, səndələyə-səndələyə munisipalitetin pilləkəni ilə aşağı enir, Olincer camaatı isə qutuya boğuq səslə dəyib taqqıldayan hansısa tünd rəngli həlməşik kütləni ataraq ona söyüş və istehzalar yağındırıdı. Və həmişə yuxuda insanın eyni zamanda müəllif və iştirak eləyən şəxs, – Allah və Adəm kimi, – Piter başa düşdü ki, munisipalitetdə məhkəmə indicə qurtarıb. Atasının günahı sübut edilib, onu bütün əmlakdan məhrum eləyiblər, sonuncu avara kimi çırpıblar və həyatın lap dibinə atıblar. O elə solğun idi ki, Piter onun bu biabırçılığa dözməyəcəyini bildirdi. Və Piter yuxuda qışqırır: “Yox! Siz başa düşməyibsiniz! Dayanın!” Onun uşaq səsi zəif idi. Hiddətlənmiş kütləyə atasının günahkar olmadığını bərkdən başa

salmağa, onun necə çox işlədiyini, özünü ora-bura vurduğunu, özünə yer tapa bilmədiyini deməyə çalışır; onu təpikləyib kənarlaşdırırlar, heç kim dinləmək istəmir. O beləcə – heç nəyi aydınlaşdırmadan oyandı. İndi də, kafedə elə hiss içərisindədir ki, elə bil, atasının bir parça dərisini soyublar və o, bu parçanı bifşeksə, limonlu kokteylə, mexaniki bilyarda və ona çox ziyan olan qozlu şokolada xərcləməkdən ötrü pulqabısına qoyur.

Telefon-avtomat divarda komikslər düzülmüş dolabın yanından asılıb. Kolduell on sentliyi və nikeli avtomata salıb Fayptaunu çağırır.

– Hessi? Biz kafedəydik... Maşını düzəldiblər. Kardan valı sinibmış... El düşünür iyirmi dollar, ancaq zəhmət haqqını hələ hesablamayıb. Ataya de El onu soruşurdu. Ata hələ pilləkəndən yixilmayıb ki, hə?.. Sən ki bilirsən – zarafat eləyirəm, ümidi varam ki, sağ-salamatdır... Yox, yox, mənim bir saniyə də boş vaxtim olmayıb, beş dəqiqədən sonra isə diş həkiminin yanında olmalıyam... Yox, Hessi, düzünü deyim ki, onun hökmünü eşitməkdən qorxuram... Bilirəm... bilirəm... Hə, yəqin ki, saat ona. Evdə cœurək var? Dünən sənə italyansayağı buterbrod almışam. Eləcə də maşında qalıb... Hə? Deyəsən, bir şey yoxdur, indicə beşlik verdim, qoy cœurək yesin... Bu saat, – Kolduell dəstəyi Piterə verir. – Anan səninlə danışmaq istəyir.

Piter narazıdır – axı anası bununla kafeyə, onun müstəqil həyatının bu mərkəzinə soxulur. Anasının səsi zəif və sərt gelir, sanki, telefon kampaniyası bu səsi bu metal yesiyə salmaqla anasını təhqir eləyib. Anasının hissələri həmişə Piterə keçir, indi də onlar naqillə ötürülən vaxt Piter özünün bütünlüğünü hiss eləyir.

- Hə, – deyir.
- O, gözünə necə dəyir, Piter?
- Kim?
- Necə kim? Atan, əlbəttə. Özgə kim olacaq?
- Ya yorulub, ya da həcəyanlıdır. Özün bilirsən, ondan baş açmaq olmur.
- Mən dəhşətli dərəcədə narahatam, bəs sən?
- Əlbəttə, bəs necə.
- O niyə dok Appltona zəng vurmayıb?

— Yəqin fikirləşir ki, rentgen şəklini hələ aşkarlamayıb-lar. — Piter, sanki, dediklərinin təsdiqini gözləyərək atasına baxır. Ancaq o, Maynorun qarşısında təzim eləyir.

—...mən kommunistlərdən danışanda qətiyyən sizə gülməyi fikirləşmirdim, mən onları sizdən çox sevmirəm, Maynor.

Telefon dəstəyi bunu eşidir və soruşur:

— O kimlədir belə?

— Maynor Kretslə.

— O belə adamlara yaman meyil eləyir, — zəif qadın səsi Piterin qulağına ağrı ilə deyir.

— Onlar ruslardan danışırlar.

Dəstəkdən nəsə öskürəyəoxşar səs gəlir və Piter başa düşür ki, anası ağlayır. Onun ürəyi qopur. Deməyə söz axtarır, baxışları milçək kimi it nəcisinin gips parçasının üstünə qonur.

— Bəs it nə təhərdir?

Anasının özünü ələ almağa çalışaraq necə bərkdən nəfəs aldığı eşidilir. Onun əsəbi hicqırıqları arasındaki səsi qeyri-təbii dərəcədə sərtləşməyə başlayır, daşlaşır.

— Bütün səhəri evdə olub, səhər yeməyindən sonra isə onu buraxdım. Yenə skunsun dalınca düşdü, sonra qayıtdı. Baba mənə açıq verir, otaqdan çıxmır. Evdə çörək olmayanda o həmişə xiffət eləyir.

— Necə bilirsən, Ledi skuns tutub?

— Yəqin. Dişini ağardırdı, ələ bil, gülürdü.

— Atam deyir diş həkiminin yanına gedir.

— Hə. Ancaq indi artıq gecdir.

Lal-dinməz göz yaşlarının yeni dalğası Piterin qulağına dəyir: o, anasının yaş, qızarmış gözlərini aydın görür. Və otun, sıyığın zəif qoxusunu hiss eləyir.

— Gec olduğu qətiyyən görünmür, — Piter deyir. Bu, təmtəraqlı və qeyri-səmimi səslənir, ancaq axı o nəsə deməlidir. Oğlanların, qızların aparatın üstünə yazdıqları telefon nömrələri onun gözü qabağında bir-birinə qarışır və fırlanır.

Anası ah çəkir:

— Gör nə deyirəm, Piter...

— Nə?

— Atandan muğayat ol.

- Çalışaram. Ancaq bu, elə də asan deyil.
- Doğrudan? O, səni çox sevir.
- Yaxşı, çalışaram. Onu təzədən çağırırm?
- Yox. – Qadın susur, sonra özünü səhnədə sərbəst hiss eləyən əsl aktrisa kimi, belə ki, çox güman, atasının fantaziyasında teatr barədə bir zərrə də olsa, sağlam fikir var, titrək səslə, mənali şəkildə təkrar eləyir – yox.

– Yaxşı, deməli, saat on birdə görüşərik.

Anasının təskinedici iştirakı olmadan onunla ünsiyət Piter üçün əzabdır. Anası bunu hiss eləyir və onun səsi daha incik, zəif, uzaq və sərt olur.

– Xəbər verildiyinə görə qar yağacaq.

– Hə, hiss olunur.

– Yaxşı, Piter, dəstəyi as, vaxtını qoca anaya itirmə.

Sən yaxşı oğlansan. Narahat olma.

– Yaxşı, sən də narahat olma. Sən yaxşı qadınsan.

Bu nə sözdür anasına deyir? O öz-özünə təəccüblə-nərək dəstəyi asır. Onun qasnağı bu qanqaraldan yaxın qohumla evlənmə söhbətindən qaşınır – o, telefonda yal-nız ümumi sırlərlə bağlı olduğu qadının səsini eşidir.

– Hə, səncə, necədir, kefi yoxdur? – atası soruşur.

– Bir balaca. Yəqin, orada babam onu dilkor eləyir.

– Hə, kişi bunu bacarır, – Kolduell Maynora tərəf çevrilir və izah eləyir: – Qayınatamın səksən dörd yaşı var və adamı dilkor eləməyin ustasıdır, lap özünü asmaq istəyir-sən. İnan ki, lap açar yerindən də dilkor eləyir. Qoca palid kimi möhkəmdir, o hamımızı basdıracaq.

– R-r. – Maynor köpükdən papaglı süd stəkanını verə-rək sakitcə donquldanır. Kolduell iki qurtuma südü içir, stəkanı yerə qoyur, başını silkələyir, yüngülcə ağarır və gəyirməsini saxlayır.

– Aman Allah, – deyir. – Deyəsən, süd, lazım olan yerə düşmədi. – “Süd” sözünü hələ də yumşaq, Nyu-Cersidə deyilən kimi deyir. O, dilini qabaq dişlərində gəzdirir, sanki, onları təmizləmək istəyir. – İndi gedim doktor Dişçi-xaranın yanına.

Piter soruşur:

– Mən də gedim sənnən?

Diş həkiminin həqiqi ad və soyadı Kennet Şroyer-dir, onun kabinetinə məktəbdən iki məhəllə aralı, tramvay

yolunun o biri tərəfində, tennis kortu ilə üzbəüzdür. Həmisi səhər doqquzdan axşam saat altiya kimi Şroyerin evdar qadınlar üçün radio quruluşları reklamı verilən radiosu danışır. Yayda çərsənbə və bazar günləri o, əynində gözqamaşdırıcı ağ şalvar tramvay xəttini keçir və vilayətin ən qabaqcıl tennisçilərindən birinə çevrilir. O, tennisi diş müalicə eləməkdən yaxşı oynayır. Anası məktəb kafeterisində işləyir.

— Allah, özün saxla, — Kolduell deyir. — Sən mənə nə kömək eləyəcəksən, Piter? Mən onsuz da haldan düşmüş adamam. Belə lax-sək qocadan ötrü narahat olmağa dəyməz. Burada qal, istidə, dostlarınla.

Və Piter əynində yaxasıçıq gödək palto və qulaqlarına kimi çəkdiyi dəyirmi toxunma papaq başında qaranlığa — yeni əzablara çıxan bu cır-cındır içində əziyyət çəkən xəstə adamı baxışları ilə ötürməklə, anasının atasından muğayat olmaq tapşırığını yerinə yetirməyə başlayır.

Conni Dedmen öz masası arxasından dostyana qışqırır:

— Eşidirsən, Piter! Sən və atan işığın qabağında dayandığınız vaxt mən kimin harada olduğunu ayırd eləyə bilmirdim.

— Onun boyu məndən ucadır, — Piter kəskin şəkildə dillənir.

Dedmenin özündən mehriban və dostyana adam oyunu qondardığı indiki halda o, Piteri maraqlandırırmır. Axşam yaxınlaşır və Piter özündə əbədsizliyin qüdrətli gücünü hiss eləyir. Onun cibində beş dollar var, onların ağırlığını duyur və Maynora təntənə ilə deyir:

— İki bifsteks, ketçupsuz. Bir stəkan süd, hərçənd sizdə onun yarısı sudur və o sizdə firıldaq olsa da, mexaniki bilyard üçün beş nikel.

Piter öz masası arxasına qayıdır və axıracan çəkməyib söndürdüyü mentollu siqareti yenidən yandırır. O, bu qütb soyuğunu sevinclə udur; o, Maynorun kafesində, boş səhnədə bütün dünyanın ona baxlığına əmin halda özünü göstərir. O nə istəyirsə, eləyə bilər və azadlıq barədə uşaq arzusu onu elə həyəcanlandırır ki, ürəyi ikiqat bərk vurur, o, kafenin yarımqaranlığını qanla qızardıb indicə partlayacaq. *Məni bağışla.*

* * *

- Əzizim, dayan.
- Hə?
- Yəni sənin kabinetindən başqa yer tapmaq olmaz?
- Yox. Ən azı qışda.
- Axi bizi gördülər.
- Bizi yox, səni.
- Ancaq o hər şeyi başa düşdü. Onun üzündə yazılımışdı ki, başa düşüb və heç məndən az qorxmadı.
- Kolduell heç nəyi dəqiq bilmir.
- Bəs sən ona etibar eləyirsən?
- İndiyə kimi bizim aramızda etibar məsələsi qaldırılmayıb.

- Bəs indi?
- Mən ona inanıram.
- Məncə, nahaq. Onu çıxartmaq olmazmı?

Kişi gülür, qadın isə qaşqabağını tökür. Həmişə bax belə olur – səfəh, gülməli söz danışlığı qadının ağılına gec batır. Kişi deyir:

- Axi mən hər şeyə qadir adam deyiləm. Bu adam on beş ildir ki, işləyir. Dostları var. Stajı var.

- Axi o, öz yerində deyil, düzdür?

Qadının onun qucağında ola-ola mübahisə eləməsi, təkid göstərməsi kişinin xoşuna gəlmir, bundan onun halı özündə olmur. Qadin səfəhliyinin hər dəfə onu təzədən necə əsəbiləşdirməsi lap təəccüblüdüür.

– Sən belə düşünürsən? Bunu müəyyən eləmək elə də asan deyil. O, lazım olanda vaxtını uşaqlarla sinifdə keçirir, bu isə əsasdır. Və bundan başqa, o, məni pis vəziyyətdə qoymaz. Yox, qoymaz.

– Sən niyə onu müdafiə eləyirsən? Bizim ikimizin də evini yixmaq onun üçün boş şeydir.

Kişi yenə gülür.

– Yaxşı, yaxşı, mənim gözəlim. Adamın evini yixmaq elə də asan iş deyil.

Hərdən qadın həyəcanlananda bu, kişiyyə xoş gəlmirsə də, onun özünün yaxınlığı kişi üçün çox böyük yüngüllükdür və o, bütün qəlbilə dincələrkən fikirləşmədən özünü

çətinə salmışdı, sözlər dodaqlarından su yuxarıdan-aşağı axan kimi, qaz boşluğa sorulan kimi öz-özünə qopur.

Kişi hiss eləyir ki, qadın onun qucağında hikkəli və tikanlıdır.

– Bu adam mənim xoşuma gəlmir. Onun axmaq uşaq kimi təbəssümü xoşuma gəlmir.

– Sadəcə olaraq, sən onu görəndə özünü günahkar kimi hiss eləyirsən.

Qadın xəlvəti olaraq ondan söz almaq istəyir.

– Məgər biz özümüzü günahkar hiss eləməliyik?

Onun sualında həqiqi qorxu səslənir.

– Sözsüz. Ancaq indi yox.

Qadın gülümsəyir və bundan onun ağızı yumşalır, kişi onu öpərkən hiss eləyir ki, uzun yanğıdan sonra, nəhayət, dodağını isladıb. Öpüş bu yanğını söndürmür, əksinə, alovlandırır, hər öpüş yenisini, daha hərarətlisini istəməyə məcbur eləyir, onu artan, qabaran ehtirasın burulğanına çəkir və bu, kişiye amansız görünmür, əksinə, o, bunda təbiətin səxavətli, rəddedilməz sənətini görür.

* * *

Ağrı ağac kimi köklərini onun çənəsinə buraxır. Dayan, dayan. Kenni novokain iynəsindən sonra bir-iki dəqiqə dayansayıdı... Ancaq artıq günün axırıdır, o yorulub və tələsir. Kenni Kolduellin ilk şagirdlərindən idi, hələ otuzuncu illərdə onun yanında oxumuşdu. İndi də həmin, ancaq bərk dazlaşmış oğlan asan olmaqdan ötrü dizi ilə diş həkimi kreslosunun dirsəyinə dirənərək maqqasla işləyir, diş çıxarır, onu laxladır, tabaşır qırığı kimi ovur. Kolduell dişinin maqqasla dağıdılacağından və açıq qalmış əsəbi ağızında qırılmış vəziyyətdə görünərək qalacağından qorxur. Tamam ağlagəlməz ağridir: bütöv bir ağac başdan-başa çiçəkləyib, hər çiçək də göy rəngə çalan ağappaq havada al-əlvan, sarı-yaşıl qıçılcımla parıldayan salxımlar səpir. O, bunun bu qədər uzun çəkə biləcəyinə inanmayıb gözlərini açır, ancaq üfüq bulanıq-çəhrayı pərdə ilə örtülür – bu, həkimin bərk yumulmuş və əyilmiş, sarımsaq iyi verən ağızıdır; lal-dinməz ağızı. Oğlan tibb həkimi olmaq istəyir, ancaq axıra kimi oxumayıb və budur, qansomanın biri olub.

Kolduellə elə gəlir ki, başına yayılmış ağrı – onun öz işindəki hansısa qüsürün nəticəsidir, çünkü o, bu əzgin cana ürəyiyananlıqla, hövsələ ilə yanaşmağı bacarmayıb; o, barışmış halda ağrını qəbul eləyir. Ağac təsəvvürəgəlməz dərəcədə sıxlışır; budaqlar və çiçəklər yeganə gümüşü kəkildə tac qurub, konus, lap göyə qalxan ağrı dirəklər bir-birlərinə qarışır, dirəyin əsasındasə Kolduellin kəllə sümüyü hörülüb. Bu, son dərəcə təmiz gümüşdür, onda qatqının nə izi, nə bir damcısı, nə bir zərrəsi, nə bir qırığı var.

– Bax belə, – Kennet Şroyer rahatlanıb ah çəkir. Onun əlləri əsir, kürəyindən buğ çıxır. O, Kolduellə maqqasın sıxıb tutduğu qəniməti göstərir. Kolduell, sanki, yuxudan yenicə durmuş kimi birdən-birə heç nə anlamır. Bu xırda, cılızı sümük qırığı boz və qara ləkəli, çəhrayı, geri qatlanmış nazik ayaqlıdır. O elə xirdadır ki, maqqasa hiddətli müqaviməti indi, sadəcə olaraq, qəribə görünür.

– Tüpürün, – həkim deyir.

491

Kolduell tələsik başını sarı rəngli tüpürcəkqabına tərəf əyir və qan zolağı şəffaf suyu qırmızı rəngə boyayır. Başının təmiz gümüşdən olması düşüncəsi havanın yüngüllüyü ilə əvəz olunur. Qorxu və dilxorluq diş ətindəki deşikdən uçub gedib. Və birdən o, bütün hər şeyə, minalı tüpürcəkqabının dəyirmi qıraqlarının təmiz parıltısına oraya su axıdan parıltılıyri borucuğa su şırnağının öləzidiyi yerdə balaca Xaribdanın cırmaqladığı kometadaki kimi quyruqlu palsı, kiçik ləkəyə görə, naqolay minnətdarlıq hiss eləyir. Kəsif diş həkimliyi qoxusuna, Kenninin sterilizatora qoyduğu alətlərin cingildəməsinə görə, dolabdakı, içindəki çatdan keçib gələn orqanın titrək səsləri süzülən ragioqəbulediciyə görə minnətdarlıq. Diktör: “Mən macəranı sevirəm” reçitativini elan eləyir, orqan yenidən hiddətlə irəli can atır.

– Çox təəssüf, – Kenni deyir, – kökü möhkəmdir, dişin özü isə – heç nəyə yaramaz!

– Mənim bəxtim belədir, – Kolduell deyir, – ayaqlarım bərkdir, başımsa zəif.

Onun dili qabarcıqlı yumşaq ətə toxunur. Bir dəfə də tüpürür. Çox qəribədir – öz qanının görüntüsü nəyə görəsə onu ruhlandırır.

Kenni polad alətlə həmişəlik öz doğma yerindən qoparılmış və ulduz kimi döşəmənin üzərində, yuxarıda asılmış

dişi qurdalayır. Kenni onun içindən bir qırıq qara plombu qurdalayıb çıkarır, burnuna yaxınlaşdırır və iyłeyir.

– M-m, – mızıldanır, – ümidsizdir. Yeqin, sizi bərk narahat eləyirmiş?

– Ancaq onu yadına salanda.

Radioda diktor izah edir:

– Biz keçən dəfə doku və Recim yeraltı meymunlar paytaxtında qoyub gəlmışdik (*Meymun donquldaması, inildəməsi, kədərli zingilti səsi*). Və budur, dok Reciyə tərəf dönüb (*səslər kəsilir*) deyir:

Dok: – Bizə buradan çıxməq lazımdır. Şahzadə qız gözləyir.

Çippi, cip. Üli, ui-i-i.

Kenni Kolduellə xırda sellofan paketdə iki anatsin həbi verir.

– Novokainin təsiri keçəndə, əgər sizi narahat eləsə, qəbul eləyin.

O heç təsir eləməyə başlamayıb, Kolduell fikirləşir. Getməzdən qabaq axırıncı dəfə tüpürür. Dişinin ətindən artıq az qan gelir, qanın zolağı daha nazik və rəngsiz olub. O, inamsız halda dililə sürüşkən yuvaya toxunur. Və birdən onun dişinə yazıçı gelir. Gündüz-gecə – diş beləcə... Yox, deyəsən, əməlli-başlı sair məhv olub gedir.

* * *

Budur, Heller dəhlizlə gedir: top-top, xlop-bam-şlyop!! O, öz enli döşəməsilərini necə də sevir!!!

Qan-tər içində qırmızı mum qırıntılarını səpərək və onu parıldayanın sürərək qadın ayaqyolusunun yanından, missis Şrekin incəsənəti yüksəkliliklərə qaldırdığı Allahın görünməz söhrətinin görünən güzgüsü olan yüz otuzuncu sinfin yanından yazı makinalarının cirilmiş qara örtüklərinin və yalnız bəzi yerlərdə parıldayan, kabus əli kimi zahiriye çıxan dəstəklərin gizləndiyi yüz on birincinin yanından, karolinqlər vaxtında Avropa ilə ədviyyat, kəhrəba, xəz və qul daşınan qədim ticarət yollarının böyük, cilali sarı xəritəsinin asıldıığı kükürd qazının və hidrogen sulfid iyi gələn yüz doqquzun yanından, yüz beşin yanından, yüz üçün, tutqun şüşəli bütün bu bağlı qapıların yanından, cərgələri

sərsəm perspektivdə yoxa çıxan xırda yaşıl şkafların qarşısından keçib-gedən Heller eyni qaydada düymələri, tük, xırda pulları, əsgiləri, folqanı, paltar sancağını, sellofani, saç tükünü, sapi, naringi tumalarını, daraq dişlərini, Piter Kolduellin qasnaqlarından aq qabığı və bütün əl çatmayan, buna dəyməyən xırda qırıntıları da, parçanı da, qırıqları da, dünyanın yarandığı hər cür tozu – hər şeyi yiğir və sakitcə burnunun altında öz-özünə qədim bir mahnını zülmümə eləyir. O xoşbəxtidir. Məktəb ona məxsusdur. Bu iri taxta məkanda bütün saatlar birdən çapqıldayırlar: 6.10. İri odluq özünün yeraltı kaşanədə qazanın altında gücünü toplayıb birdəfəyə iki yüz əlli kilogram parıldayan kömürü – Pensilvaniya antrasitini, qədim lepidodendronları, preslənmiş təmiz vaxtı udur. Odluğun ürəyi aq alovla yanır, ora mikali gözcükəndən baxmaq olar.

Heller bütün kobudlaşmış qəlbilə məktəbin dəhlizlərini sevir. Onun həyatında onu balaca uşaqların şirni yeyib qusduğu yerlərin silinməsi və xlor səpilməsi lazımlı gələn üfunətli qusmaq gölməçəsi saxladıqları yerdəki ibtidai məktəbin gözətçisi vəzifəsindən bura dəyişdikləri həmin gün böyük bayram olmuşdu. Burada həmin bia-bircılıq yoxdur,ancaq, budur, divarda abırsız sözlər yazılırlar, bir də bəzən hansısa kişi ayaqyolunda döşəməni murdarlayırlar.

493

Dəhlizdə insanların və onların paltarlarının buraxıldığı boyat qoxular dolaşır. Kiçik içməli su fontanları bağlıdır. İstilik batareyaları sırlıdayır. Yandaki qapı çırpılır; bu, basketbolçulardan biridir, əlində kiçik idman çamadanı içəri girdi və soyunub-geyinmə otağına endi. Mister Kolduell və mister Filippo, biri hündür, digəri balacaboy və klounlar Alfonsla Qaston kimi adətləri üzrə əsas girişin yanında dayanıblar, bir-birini irəli buraxmağa çalışırlar. Heller aşağı əyilir və içərisində hərdənbir qəzet qırıqları görünən boz tük və toz yığını enli xəkəndazla süpürür. O, künçə gedir və zibili iri, karton qutuya boşaldır. Sonra döşəməsiləni götürüb işinə davam eləyir və tinin arxasında gözdən itir: top-şlyop.

O gedir!!!

* * *

— Corc, eşitmışəm son vaxtlar özünüüzü yaxşı hiss eləmirsiniz, — Filipp斯 kolleqasına deyir. O, işlə düşən şüşə şkafa qədər gedib çatarkən təəccüb içinde görür ki, Kolduellin ağızından qan zolağı axır. Kolduell də, demək olar ki, həmişə nəsə qaydasında deyil, nəsə yöndəmsizlik var və bu, gizlicə Filippi kədərləndirir.

— Hərdənbir, — Kolduell deyir. — Qulaq asın, Fil, məni bu çatışmayan biletlər narahat eləyir. Nömrələri 18001-dən 18145-ə kimidir.

Filipp斯 fikirləşir və fikirləşə-fikirləşə adəti üzrə böyrü üstə gah bu, gah digər tərəfə hərəkət eləyir, sanki, beysbol meydançasındadır.

— Canım, bunlar ki adı kağızlardır, — deyir.

— Belə baxanda, axı pul da kağızdır, — Kolduell deyir.

Və onun görkəmi elə aqlılıdır ki, Filipp斯 məsləhət görür:

— Siz bir şey qəbul eləyeydiniz.

Kolduell mətinliklə dodaqlarını bir-birinə sıxır.

— Hər şey keçib-gedəcək, Fil. Dünən doktorun yanına, rentgenə getmişdim.

Filipp斯 o biri tərəfə çekilir.

— Bəs rentgen nə göstərdi? — o soruşur və elə bil, iplərinin açılıb-açılmadığını yoxlayaraq çəkmələrinə baxır.

Və Kolduell, sanki, Filippssin sakit, çıxmənalı səsini batırmaqdan ötrü əməlli-başlı qışqırır:

— Hələ öyrənməmişəm! Bir dəqiqli də olsun boş vaxtim olmayıb.

— Corc, mən sizinlə dost kimi danışa bilərəm?

— Danışın. Siz mənimlə heç vaxt başqa cür danışmayıbsınız.

— Siz indiyə kimi bircə şeyi — özünüzdən muğayat olmağı öyrənməyibsiniz. Özünüz başa düşürsünüz, biz artıq müharibəyəqədərki kimi cavan deyilik. Bizə gənc kimi yaşamaq olmaz.

— Fil, mən özgə cür yaşamağı bacarmıram. Tabuta uzanana kimi uşaq olaraq qalacağam.

Filipp斯 azca uzun, gərgin gülüşlə gülür. Kolduell məktəbə gələn vaxt onun artıq bir il stajı vardi və onlar çoxdan

birlikdə işləsələr də, Filipp斯 hələ də qəlbini dərinliklərində özünü, sanki, Kolduellin baş məsləhətçisi kimi hiss eləyir. O, eyni zamanda həm də tutqun hissələrdən – içərisində bu qədər dolaşış və gözlənilməzlik olan Kolduellin birdən möcüzə icad eləyəcəyi, yaxud, ən azı, heyrətamız və qeyri-adi mühüm nəsə deyəcəyindən qurtula da bilmir.

O soruşur:

– Siz Ok haqqında bir şey eşidibsiniz?

Bu ağıllı, güclü, müəlliiminin qəlbini sevindirənlərdən biri olan qəşəng gənc məktəbi otuzuncu illərdə bitirmişdi. Bir vaxtlar onun kimilər Olincerdə çox idi, indi isə əxlaqın ümumi tənəzzülü zamanı, get-gedə daha da azalır.

– Deyirlər o həlak olub, – Kolduell cavab verir. – Təfərrüatını bilmirəm. Hadisə Nevadada olub. – Filipp斯 ağır kitab və dəftər bağlamasını əlindən əlinə ötürərək deyir, – o, aviasiya təlimatçısı olub və şagirdi səhvə yol verib. Hər ikisi həlak olub.

– Axmaq vəziyyət deyilmi? Bütün mührəbəni bircə cızığı da olmadan keçib və sülh vaxtı məhv olub.

Filippssin gözləri – alçaqboy kişilər ucaboylulardan daha həssas olurlar – söhbət nəsə kədərli məsələdən gedəndə satqıncasına qızarır.

– Gənclərin ölməsi kədərli haldır, – deyir.

O, belə boy-buxunlu və göyçək şagirdləri doğma oğulları kimi sevir, amma öz oğlu yöndəmsiz və tərsdir.

Kolduell maraqlandı; Filippssin saçının ortası yuxarı daranmış başı birdən ona içərisi çox lazım olan qiymətli məlumatlarla bağlanmış mücrünün qapağı kimi görünür. O, ciddi şəkildə soruşur:

– Sizcə, yaşın hansıa bir mənası varmı? Elə bilirsiniz onlar ölümə daha az hazır olurlar? Bəs siz özünüz hazırlısınız?

Filipp斯 diqqətini bu fikrə yönəltməyə çalışır, ancaq heç nə alınmir, sanki, iki maqnitin eyni qütbərini bir-birinə yaxınlaşdırır. Onlar bir-birini itələyir.

– Bilmirəm, – o, boynuna alır. Və əlavə eləyir: – Necə deyərlər, hər şeyin vaxtı var.

– Mənim halım bundan yüngülləşmir, – Kolduell deyir.
– Mən hazır deyiləm və dəhşətli dərəcədə qorxuram. Bəs neyləyim?

Hər ikisi sakitcə Hellerin öz döşəməsiləni ilə keçib-getsəsini gözləyir. Süpürgəçi onlara başını tərpədir, gülüm-səyir və bu dəfə dayanmadan keçir.

Filipps heç cür özünü diqqətini cəmləməyə məcbur eləyə bilmir, yüngülləşərək yenidən xoşagəlməz mövzudan yayınır. Diqqətlə Kolduellin sinəsinə baxır, sanki, orada maraqlı nəsə görüb.

– Bəs Zimmermanla söhbət eləyibsiniz? – soruşur. – Bəlkə, yaxşısı birillik məzuniyyət götürməkdir?

– Mən bunu özümə rəva bilmərəm. Bəs oğlum? O, məktəbə necə gedər? Axi onda o da hər cür kəndçi-kündçü heyvanla birlikdə avtobusla getməli olar.

– Ona heç nə olmaz, Corc.

– Möhkəm şübhə eləyirəm. Mən hər vaxt onu ruhlan-dırmalıyam, yazıq uşaq hələ özünü tapmayıb. Belə ki, mən hələlik davam gətirməyə məcburam. Sizin xoşbəxtliyinizdir ki, oğlunuz özünü tapıb.

Bu, iyrənc yalqaqlıqdır və Filipps başını bulayır. Onun gözləri bir az da qızarır. İndi Pensilvaniya Universitetinin birinci kursunda oxuyan Ronni Filippisin elektronikaya da parlaq qabiliyyəti var. Ancaq o, hələ məktəbdə ikən atasının beysbola həvəs göstərməsinə açıq-aşkar gülürdü. Təəssüflənirdi ki, o, atasının təkidinə görə uşaq vaxtı xeyli qiyəmtli vaxtını bu oyuna itirib.

Filipps qətiyyətsiz halda soruşur:

– Deyəsən, Ronni nə istədiyini bilir.

– Allaha şükür! – Kolduell qışqırır. – Mənim zavallı oğlum-sa bütün dünyadan boşqabda ona gətirilməsini istəyir.

– Mən elə bilirdim o, rəssam olmaq istəyir.

– O-oh, – Kolduell ah çəkir; zəhər onun bağırsaqları ilə sürüsür.

Hər ikisi üçün uşaqlar ağırlı yerdir.

Kolduell söhbəti dəyişir.

– Bu gün sinifdən çıxıram, birdən mənim nəsə kəşfə oxşar bir şey ağlıma gəldi. On beş ildir müəllimlik eləyirəm və indi, nəhayət, çox düşünəndən sonra qərara gəldim.

Filipps səbirsiz halda soruşur:

– Nə imiş ki bu?

O, artıq dəfələrlə axmaq vəziyyətdə qalsa da maraqlanır.

– Dərd-qəm bilməmək, – Kolduell bəyan eləyir. Və öz dostunun gözləmə mövqeyində dayanıb baxan qırışlı sifətində sevinc işaretləri görmədiyindən elə bərkdən təkrar eləyir ki, səsi boş, uzaqlaşdıqca gözdən itən dəhlizdə əks-səda verir. – Dərd-qəm bilməmək. Mən həyatdan belə bir dərs almışam.

– Allah eləməsin, siz haqlı olasınız! – Filipps tələsik qışqırı və öz sinfinə getməyə hazırlaşır. Ancaq hər iki müəllim hələ bir dəqiqə də bir-birinin ünsiyyətində dincələrək, hər biri o birinin ümidi lərini adlatsa da, heç biri incimədiyindən şübhəli məmnunluq taparaq bir-birinin yanında dayanır. Tufan vaxtı bir burdaqda iki at kimi beləcə bir-birinə sixılır. Kolduell heç nə ilə diqqəti cəlb eləməyən araba atı kimi kürən olardı və ola bilsin, "Kürən" ləqəbli, bəlkə, Filipp də – tezqavrayan, balaca kəhər qaçağan at – qəşəng quyruqlu və gözəl zərif dırnaqlı itiqaçan kəhər at – demək olar ki, poni.

Kolduell sonda deyir:

– Mənim qoca atam mənim yaşımı çatmadan ölüb, mənsə oğlumu onun kimi pis vəziyyətdə qoymaq istəmirəm.

O köhnə, lax-sək palid masasını divardan elə təkanla itələyir ki, masanın ayaqları cirildayır və titrəyir; o, bu masanın arxasında oturub oyunan biletlərini satacaq.

* * *

Dəhsətli qışqırıq bütün zal boyu yayılır və iri məktəbin ən uzaq siniflərində toz qaldırır, çoxları isə bu arada bilet götürür və qapıdan keçib al-əlvan işıqlandırılmış dəhlizə axışırlar. Əjdaha kimi yönəmsiz və əcaib gənclər qulaqları şaxtadan qızarmış halda gözlərini bərəldərək, ağızlarını ayırraraq lampaların parıldayan şarları altında irəli keçməyə çalışırlar. Dama-dama paltolu, qırmızıyanaq, şən, alabəzək paltarlı və demək olar ki, hamısı fikri dağınıq dulusçunun düzəltdiyi vaz kimi yönəmsiz qızlar isti dar yerdə sixlaşmışlar. Hirsli, bürkülü, kor kütlə boğuq səslə uğuldayır, tərpənir, titrəyir; gənc səslər cingildəyir.

– Onda deyirəm ki... – neyləmək olar, dostum, səninki gətirmədi.

- „Eşidirəm ki, döyürsen, ancaq buraxmayacağam „
- Mən də fikirləşirəm; bu ləp əclafdır.
- O qancıqsa döndü və heç vecinə də deyil – deyir: “Bir də”.
- Özün fikirləş, bir sonsuzluq o birindən necə çox ola bilər?
 - Bilmək istərdim, kim deyir ki, bunu o deyib.
 - Ona baxan kimi dərhal bilinir, çünkü boynundakı xal o saat qızarır.
 - Məncə, o, sadəcə olaraq, özünə vurğunun biridir.
 - Səhər yeməyi qutusu isə – fyut!
 - Belə deyək: sonsuzluq sonsuzluğa bərabərdir. Düzdür?
 - Amma mən onun nə dediyini eşitmışəm və ona deyirəm: nə olub, heç nə başa düşmüərəm.
 - Əgər dayana bilmirsə, yaxşısı bu olardı ki, başlama-yaydı.
 - O ancaq ağını ayırır, doğrudan.
 - Bu nə vaxt olub, min il bundan əvvəl?
 - Ancaq əgər mövcud olan bütün tek rəqəmləri götürsək və onları toplasaq, onsuz da sonsuzluq alınacaq, düzdür? Nəhayət, sənə çatdi?
 - Bu harada olub ki? Potsvilldə?
 - „Mən gecə köynəyindəyəm, nam-na-a-zik „
 - Gətirmir? – deyir. – Mən də ona: – Hə, səninki gətirmir.
 - Axır ki! – Piter zalin ortasındaki keçiddən keçib gələn Pennini görüb qışqırır. O tək gəlib, onun sevdiyi qız tək gəlib, onun yanına tək gəlib; bu adı fikirlər burulğanından ürəyi daha bərk döyünməyə başlayır. O, qız tərəf qışqırır: “Sənə yer tutmuşam!” Piter cərgənin ortasında oturur, qız üçün tutduğu yerə başqalarının palto və şərfləri yiğilib. Qız dodaqlarını səbirsiz halda bir-birinə sıxaraq cərgələrin arası ilə mətinliklə keçir, oturanları qalxıb ona yol verməyə məcbur eləyir, gülə-gülə irəli uzadılmış ayaqlara toxunub büdrəyir. Paltoları yiğişdirana qədər onu öz yerindən qalxan Piterə tərəf sıxırlar. Onların dizləri bir-birinə toxunur. Piter onun üzüne yün-gülçə üfürür və qızın qulağı üstündəki tükləri tərpənir. Penninin sıfəti və boynu bu bağlıtı və uğultu içərisində

sakit halda parıldayır və şirin, iştaha gətirən, ləzzətli qız onun qarşısında dayanır. Hamısı da ona görədir ki, o, çox balacaboydur. Balaca və yüngüldür, Piter onu qov kimi çətinlik çəkmədən qaldıra bilər; bu sərr onun özünü də, sanki, qaldırır. Budur, sonuncu palto da götürüldü və onlar yanaşı, xəlvət istidə şən qarmaqarışılıq içində oturublar.

Oyunçular zalın ortasında hamar, parıltılı taxtaların üstündə qaçışırlar. Top havada hündür qövs çizir, ancaq lampaların metal barmaqlığa alındığı yerdə tavana kimi çatmir. Fit səsi eşidilir. Hakimlər saatı dayandırırlar, əyinlərində qəhvəyi rənglə "O" yazılmış sarı sviter, qışqıraraq idmançıları salamlayan qızlar qaçıb gəlirlər və bir-birlərinin arxasında dayanaraq, sanki, dəmiryolu qatarı yaradırlar.

– O! – onlar yeddi mis sirena kimi səslənirlər: bir-birlərinin dirsəklərindən tutan əlləri bir iri porşen yaradır.

499

– O-o-o-o! Əks-səda qəmgin-qəmgin inildəyir.

– Eh!

– Eh! – tamaşaçılar səs verirlər.

– İ...

– Ay-i-i! – səs içərilərdən gəlir. Piterin nəfəsi kəsilir, o əməlli-başlı həyəcanlanıb, ancaq fürsətdən istifadə eləyir və qızın əlindən tutur.

– Üx, – qız razı halda dillənir. Dərisi hələ də şaxtadan soyuqdur.

– En.

– Aşağı en! – zal dərhal məktəb ənənəsinə uyğun olaraq göydə tutur. Salam qışqırığı burulğan kimi cərgələrdən keçir, get-gedə daha sürətlə hərlənir, yuxarı qalxır və hamiya elə gəlir ki, bu qasırğa onları harasa uzağa, başqa dünyaya aparır.

Olincer, *Olincer, Olincer!*

Qızlar qaçıb gedirlər, oyun davam eləyir və indi iri zal hamının bir-birini tanıdığı ən adi otağa oxşayır. Piter və Penni söhbət eləyirlər.

– Şadam ki, gəldin, – Piter deyir. – Heç fikirləşməzdim ki, belə sevinərəm.

– Nə olar, sağ ol, – Penni quru tərzdə dillənir. – Atan necədir?

– Əsəbiləşib. Heç evdə də gecələməmişik. Maşın xarab olmuşdu.

– Yaziq Piter.

– Yox, əksinə, mənə maraqlı idi.

– Üzünü qırğırsan?

– Yox, nə olub ki? Artıq vaxtdır?

– Yox. Ancaq sənin qulağında qurumuş ülgüt kremi-nə oxşar nəsə bir qabıq kimi şey var.

– Bilirsən bu nədir?

– Nədir? Maraqlıdır.

– Bu, mənim sırrimdir.

– Hamının sırrı var.

– Ancaq mənimki ayırdır.

– Nədir ki?

– Deyə bilmərəm. Göstərmək lazımlı gələcək.

– Piter, bu ki lap gülməlidir.

– Deməli, istəmirsən? Qorxursan?

– Yox. Mən səndən qorxmuram.

– Lap yaxşı. Mən də səndən qorxmuram.

Qız gülür.

– Sən heç kimdən qorxmursan.

– Bu düz deyil. Mən hamidan qorxuram.

– Öz atandan da?

– Üx, ondan lap çox.

– Sən öz sirrini mənə haçan göstərəcəksən?

– Bəlkə, heç tamam göstərmədim. Bu dəhşətli şeydir.

– Yaxşı, xahiş eləyirəm, Piter, göstər. Xahiş eləyirəm.

– Penni.

– Nədir?

– Sən mənim çox xoşuma gəlirsən.

O: “Mən səni sevirəm” demir, qorxur ki, birdən nəsə düz olmaz.

– Sən də mənim.

– Ancaq sonra xoşuna gəlməyəcəyəm.

– Yox. Sən qəsdən axmaq sözlər danişırsan?

– Ola bilər. Yaxşı, birinci oyundan sonra göstərərəm.

Əgər cəsarətim çatsa.

– Bax indi səndən qorxuram.

– Ancaq sən təslim olma. Bilirsən, sənin gözəl dərin var.

– Sən bunu elə tez-tez deyirsən ki. Niye? Dəridir də.
– Piter cavab vermir və onun əllərini tumarlayır. Qız əlini çəkir. – Gəl baxaq. Kim irəlidədir?

Piter başını qaldırır, təzə saata və elektrik tablosuna – 1936-cı ilin məzunlarının hədiyyəsinə baxır.

– Onlar.

Və birdən-birə dodağı boyalı balaca ətiaciya çevrilmiş qız qışqırı:

– Gəl, gəl!

Məktəb komandalarını beşi Olincerin qəhvəyi-qızılı formasında və beşi qərbi Oltonun ağ-göy formasını geymiş, sanki, döşəmənin parıldayan taxtasında öz rəngli əkslərinə rezin altlıqları ilə yapışdırılmış oyuncuları, ağlığını itirmiş kimi, ora-bura qaçışırlar. Hər ayaqqabı bağı, hər tük, hər gərilmüş, turşumuş sır-sifət, iri, gur işıqlandırılmış vitrindəki heyvan müqəvvalarında olduğu kimi qəsdən düzəldilmiş, qeyri-təbii görünür və əslində də basketbol meydanı skamyalardan təsəvvür edilən şüşə ilə ayrılib, oyuncu başını qaldırıb bu ərefədəki axşamı birlikdə keçirdiyi qızı görə bilsə də (o, qızın necə ciyildədiyini və özünün də sonra ağızının quruduğunu xatırlayır), qız indi ondan sonsuzluq qədər uzaqdadır və qaranlıq, tərpənməyən maşında baş verən iş, çox ola bilər ki, oğlanın yalnız yuxusuna girib. Mark Yangerman tüklü əlinin arxa tərəfilə alınının tərini silir, üstünə gələn topu görür, əllərini qaldırır, tarım şarı tutub sinəsinə sıxır, rəqiblərini aldatmaqdan ötrü başını digər tərəfə döndərir, qərbi Oltonun müdafiəcisini keçir və məqamdan istifadə eləyir, qaçaraq topu tora atr. Hesab bərabərləşdi. Elə qışqırıq səsi gəlir ki, elə bilirsən hamını dəhşət bürüyüb.

* * *

Kolduell biletlərin kötüklərini yoxladığı vaxt Filipp斯 barmaqlarının ucunda ona yaxınlaşır və deyir:

- Corc, deyirdiniz biletlerinizdən çatmr.
- Hə, on səkkiz min birincidən on səkkiz min yüz qırx beşinciycən.
- Deyəsan, mən onların necə yox olduğunu bilirəm.
- Aman Allah, ciynimdən əməlli-başlı yük götürüldü.
- Görünür, onları Lüis götürüb.

- Zimmerman? Onun nə iti azib bilet oğurlasın?
- T-ss! – Filipp斯 mənali-mənali gözlərilə direktor kabine-tinin qapısını göstərir. Sanki, o, sırlı məlumatı ilə lovğalanır.
- Siz ki bilirsiniz o, kalvinist bazar günü məktəbində yuxarı siniflərdə dərs aparır.
- Əlbəttə. Onu orada, az qala, əllərində gəzdirirlər.
- Bəs siz bilirsinizmi möhtərəm Març buradadır?
- Hə, mən onu buraxmışam. Pul götürmədim.
- Deməli, belə. O burada ona görədir ki, bazar günü məktəbindən qırx adam pulsuz bilet alıb və hamısı bir nəfər kimi bura gəlib. Mən ona tribunada yer təklif elədim, ancaq o imtina elədi, izah elədi ki, yaxşısı budur, divarın yanında dayanıb uşaqlara baxsın: onların, demək olar ki, yarısı kalvinist kilsəsi olmayan Elidəndir.

Aha, deməli belə, Vera Hammel! Onun uzun sarı paltosu düymələnməyib, kürən saçlarının düyüünü dağılır, sancağı düşür – qaçırmış-nədir? O, Kolduellə gülümsəyir və Filipp斯 başını tərpədir; bu ölüvay adam Filippin onda heç bir hiss oyatmadığı yeganə insandır. Kolduell – başqa məsələ: o, sanki, bu qadında yatmış analıq instinctini oyadır. Hər bir hündürboy kişi ona müttəfiq kimi görünür, bu qadın o dərəcədə sadəlövhədir. Və əksinə, boyu ondan aşağı olan hər kişi, elə bil, onun düşmənidir. Kolduell Veranı məhrəmanə şəkildə salamlayaraq ziyilli əlini qaldırır; bu qadına baxmaq ona xoşdur. Missis Hammel burada olanda o, heç də bütün məktəbin heyvanlarının ixtiyarına verilmədiyini hiss eləyir. Bu qadında oğlan uşağının figurası: yasti döşü, uzun qıçları, nazik cil-cil əlləri var, onlar nəsə narahatedici, hətta həyəcanlandırıcıdır. Əbədi qadın dəyirmiliyi yalnız ombras xətlərində bilinir; ancaq bu ombalar gipsdən yapılmış kimi göy idman kostyumunu altından qabarıl şəkildə bildirərək onu şagird qızlardan fərqləndirir. Qadın yavaş-yavaş çiçək açır, əvvəlcə ilk çiçəklənmə, sonra çiçəkləmə və təzədən, daha six çiçəkləmə. Həyat bir vaxta qədər ləng olur. Və hələlik onun uşağı yoxdur. Onun iki mis rənginə çalan teli arasındaki ağ ləkə olan ensiz alnı qırış-qırışdır; burnu uzun və itidir; sıfəti nə iləsə safsarın ağızını xatırladır o, gülümsəyəndə isə dişinin ətləri qəşəng görünür.

Kolduell onu çağırır.

– Sizin qızlar bu gün oynayıblar? – soruşur.

Vera – qadın basketbol komandasının məşqçisidir.
– Mən düz oradan gəlirəm, – o, dayanmadan deyir.
– Bizimkiler ududzular. Mən yalnız Elə şam yeməyə icazə verdim və oğlanların necə oynayacaqlarına baxmağı qərara aldım.

Qadın dəhlizlə sinif otağına tərəf gedir.
– Hə, bu qadın basketbolu sevir, – Kolduell deyir.
– El həddən çox işləyir, – Filipp qaşqabaqlı halda dil-lənir, – odur ki, darixir.
– Ancaq görkəmi şəndir, mənim üçün isə indiki vəziyyətimdə bu – əsasdır.

– Corc, sizin səhhətiniz məni narahat eləyir.
– Allah şən meytləri sevir, – Kolduell saxta həyatse-vərliklə deyir və öküzün buynuzundan yapışmaq qərarına gəlir. – Yaxşı, bu biletlərin sırrı nədədir?
– Əslində heç bir sırr-filan yoxdur. Möhtərəm Març deyib ki, Lüis mükafatlandırmaq üçün biletləri yeni ilə kimi bazar günü məktəbinin bir dərs də buraxmayan şagirdlərinə paylamağı təklif eləmişdir.

– Və bunun üçün o, oğru kimi mənim masamın altına girib və biletlərimi oğurlayıb.
– Sakit. Biletlər sənin deyil, Corc, məktəbindir.
– Hə, mən ancaq, təpəqaramayam, onlara görə mən cavab verməliyəm.
– Bunlar adı kağızlardır, onlara belə də baxın. Özünüz üçün qeyd eləyin: “Xeyriyyəçilik”. Bir şey olsa, mən sizi dəstəklərəm.

– Bəs siz Zimmermandan soruşmayıbsınız daha yüz bilet necə oldu? Deyirsiniz qırx adam gəlib. Daha yüzünü paylaya bilməz axı, axı onda kalvinist körpələr evinin lap dördyaşlı uşaqları da iməkləyə-iməkləyə pulsuz biletlərlə sürünen bura gələrdilər.

– Corc, mən başa düşürəm, siz dilkorsunuz. Ancaq şisirtməyə dəyməz. Mən Zimmermanla danışmamışam, bir də ki, məncə, bunun xeyri yoxdur. Yazın: “Xeyriyyəçilik”, və-salam. Əlbəttə, Lüis heç kimlə hesablaşdırır, ancaq bu, təmiz işdir.

Kolduell ağlabatan dost məsləhətinə qulaq asmağın lazımlığını gözəl başa düşərək yenə də daha bir tiradanı özünə rəva bilir:

– Bu biletlərə görə doxsan dollar tərtəmiz götürmək olardı, mən hiddətlənmişəm ki, onları bizim qiymətli kalvinist məktəbinə bağışlayıblar.

O, ürəkdən hiddətlənib. Xırda qəbilələrdən başqa bütün Olincer öz aralarında İeqovov şahidləri kimi – baptist və katoliklər kimi – əmin-amamlıqla rəqabət aparan iki böyük düşərgəyə – lüteran və kalvinistlərə bölünüb, özü də lüteranlar çoxsaylı, kalvinistlərsə daha varlı olurlar. Kolduell özü presbyterian ailəsindəndir, ancaq böhran vaxtı o, arvadının etiqadını qəbul eləmiş, lüteran olmuş və özünün bütün dözümlülüyü ilə onun təsəvvüründə Zimmerman və Kalvinlə əlaqəsi olan kalvinistlərə etibar eləmir, öz növbəsində, onlar da dünyada bütün qaranlıq, ürəksiz və despotiklərlə əlaqədardırlar.

* * *

Vera taybatay açılmış və örtmək lazıim gələndə ayaqla səliqə ilə latun yuvaya vurulan rezin pazlarla saxlanmış enli qapıdan salona girir. Uzaq küncdə möhtərəm Març görür, o, valideynlər şurasının yiğincağı, tamaşa və iclas vaxtı zalin ortasında, indi basketbol meydanı olan yerde düzülən bir yiğin açılıb-yığılma stula söykənərək dayanıb.

Kobud yundan şalvar geymiş bir neçə oğlan ayaqlarını yellədərək bütün qaydalara rəğmən bu qalağın üstündə oturub; elə burada, skamyaların arxasında kişilər, oğlan uşaqları və bir neçə qızçıqaz toplasıb – onlar boyunlarını uzadaraq qabaqdakıların başları üstündən baxırlar, bəziləri isə qapıların taybatay açılmış layları arasından astanadaki stilların üstünə çıxıblar. İyirmi beş yaşı iki cavan oğlan Vera ilə inamsızlıqla salamlışır və onun qarşısından çekillər. Onlar qadını tanıırlar, o isə gəncləri heç cür xatırlaya bilmir. Bunlar uzun illər çoxlarının başına gelən kimi evlənənə, yaxud içkiyə qurşanana qədər, yaxud şəhərdən çox uzaqda bir yerdə işə girənəcən, bir vaxtlar ləzzətli sümük basdırıldığı yer iti özünə çekən kimi – məktəbə idman yarışlarına getməyi ürəyi istəyən keçmiş məşhurlardır. Onlar burada hər dəfə daha çox qocalmış və qarın buraxmış halda daimi növbələşməyə ovsunlanmış halda – zalda və

həyətdə, payızda, qışda, yazda – kabus kimi peydə olan, sonra isə özləri diqqəti cəlb eləmədən onlara qoşulan və tamaşaçı olan yeni gənc və hələ məshurlaşmamış inadlı məktəb idmançıları şəklində görünürər. Onlar çəkingən və saxta, qətiyyən tribunadakı şagirdlər kimi olmayan tərzdə dayanıblar; orada sıfatlər, saçlar, lentlər, parlaq paltarlar bir parçaaya, parıldayan canlı bayraqa çevrilib. Vera gözlərini qırır və kütlə titrək, rəngli molekula bölünür. Sanki, qarşısında baş verən tərpənərək qütbləşmiş bu hissəciklər onun görünməsilə həqiqətən də bir-birini görünməyən iti ucluqla nişana alaraq tərəddüd eləyirlər. Və bunu hiss eləyən Vera vüqar, sakitlik və özünə əminliklə dayanıb. Bu hissələr onu büruyur və xışıldayan basırıq içindən düz gözlərinə gülümsəyən, qızılı-mis cingiltisi səpələnməsinə valeh olmuş möhtərəm Març da baxışları ilə mükafatlanır dırmağa tələsmir.

Bu ruhani – ucaboy, qaraşın, arıq sıfətli və qəşəng vurulmuş hamar qara biğli yaraşıqlı kişidir. O, özünü müharibə vaxtı tapıb. O, otuz doqquzuncu ildə hələ təmamilə gənc ikən, həyat onu yoldan çıxarmamış Pensilvaniyanın şimal-şərqində seminariyani bitirmişdir – o vaxt onun heç iyirmi yaşı da yox idi. Özünü qadın kimi zərif hiss eləyirdi; şübhələr onu üzürdü. İlahiyat bu şübhələrə müəyyənlilik və dərinlik verirdi. O, geri boylanarkən gördü ki, əgər anasının təsirini atarsa, onun bütün dindarlığı ki bundan ötrü ruhani olmuşdu, olsa-olsa onun qadın qarşısında cəsarətsizliyinin ağırlı əks-sədasıdır. Onun yüksək notlu metal səsi yüksək notda birdən qırılır və bundan onun dumanlı moizəsi gülməli görünürdü. O, öz kilsə başçılarından qorxur və öz missiyasına nifrət eləyirdi. Qırx birinci ildə müharibə ona çıxış yolu tapmaqda kömək elədi. O, könüllü olaraq orduya getdi, ancaq kapellan yox, adı əsgər kimi. O, bu yolla cavab verə bilmədiyi suallardan yaxa qurtarmağa ümid eləyirdi. Və bu, ona müyəssər olurdu. O, okeanı üzüb keçdi və bədxahlıq onun dalınca çata bilmədi. Ona leytenant rütbəsi verdilər. Şimali Afrikada o və tabeliyində olan beş adam yeddi gün davam gətirdilər, hərçənd cəmi üç qumquma suları vardi. İngiltərədə mərmi onun yarım dəqiqə əvvəl qaçıb uzaqlaşlığı yerdə səkkiz fut enində çala qazdı. Roma altındakı yamacda

kapitan çini aldı. Müharibənin sonunda onun bədənində bir sıyrıntı belə yox idi. O bərkimişdi, möhkəmlənmişdi, bircə səsi əvvəlki kimi qalmışdı. Və bu nə qədər qəribə olsa da, o özünün əvvəlki dinc sənətinə qayıtdı. Ancaq bu, qəribə idimi? Yox! O, yanlıq dəmirdən təmizlənərək onun altında sarsılmaz, odda bərkimiş, soyumuş şlak parçası kimi qeyri-adi,ancaq real ana etiqadı tapmışdı. O sağ idi. Həyat cəhənnəmdir, ancaq bu cəhənnəm gözəldir. Bütün gözəlliksə Allaha məxsusdur. Marçın səsi, əvvəlki kimi zəif olsa da, onun sükütu güclə doludur. Onun kömür kimi gözləri iti, qaraşın almacıq sümüyü üzərində parıldayır, müharibə vaxtlarının six tükündən qalma biğini çaplı kimi vüqarla gəzdirir. Adamlar arasında müntəzəm olaraq ağ yaxalıqla görünür, sanki, bu, fərqlənmə nişanıdır. Vera dəhlizlə sakitcə açıq qapıların yanından keçib ona yaxınlaşanda onun yaxalığı elə romantik görünür ki, qadının nəfəsi kəsilir: bu, tərtəmiz, aqappaq, onun boğazına dırənmiş, mütləqlik tiyəsinə malik olan bıçaqdır.

– Bu gün siz bizim üçün dua eləməyibsiniz, – o, birnəfəsə piçildayır.

– Hə, salam. Deməli, sizin qızlar uduzdular?

– M-m... hə. – O artıq yalandan özünü elə göstərir ki, darıxır və həqiqətən də nisgil ürəyinə yol tapır. O, oyuna baxır və əllərini cibinə salaraq paltosunun qızılı ləçəklərini çırır.

– Siz oğlanlar oynayan vaxt həmişə gəlirsiniz?

– Əlbəttə. Mənə maraqlıdır. Siz haçansa basketbol oynayıbsınız?

– Yox. Cavan vaxtı Allah mənə qabiliyyət verməyib. Mən həmişə axırıncı olmuşam.

– Şübəhə eləyirəm.

– Bu elə həqiqət əlamətidir.

Qadın bu məsləhətverici pastor tonundan üz-gözünü turşudur, köksünü ötürür və onun səbirsiz sükutuna cavab olaraq könülsüz halda izah eləyir.

– Bilirsiniz, burada kim müəllim işləyirsə, artıq məktəbsiz qala bilmir. Bu, peşə xəstəliyidir. Əgər pəncərələr işıqlandırıllırsa, bura adamı yaman çəkir.

– Siz ki iki addımlıqda yaşayırsınız.

– M-m...

Onun səsi qadında təəssüf hissi oyadır. O fikirləşir ki, doğrudanmı, bu, təbiətin qanunudur ki, ucaboy kişilərin səsləri miskin olur? Doğrudanmı, qismət budur ki, hər cür görüşü bir zərrə peşmanlıq hissi zəhərləyir? Və əvəzində qadın onu cinləndirir:

— Siz sonuncu olandan bəri çox dəyişmişiniz.

O, yalnız bir anlığa dışının tüüt rəngini göstərərək qısa gülüşlə gülür, sanki, rütbəsi ona uzun müddət gülməyə icazə vermir.

— Sonuncular birinci olacaqlar, — deyir.

Qadın işaretəni başa düşməyib, ancaq yenə onun özündən razı halda xal-xal qaralmış dodaqlarını bir-birinə sıxmağından bunu hiss eləyərək bir qədər qayğılandı və bildi ki, burada nəsə işarə var. Qadın yana baxır və həmişə axmaq görünməkdən qorxduğu vaxtlardaki kimi tünd-qonur gözlərini qiyr, bundan onların məxmər dərinliyinin daha gözəl olduğunu bilir.

— Bəs niyə?.. — Qadın dodağını dışləyir. — Yox, yaxşısı budur, soruşmayın.

— Nəyi?

— Vacib deyil. Mən kimlə danışdığını unutmuşam.

— Yox, xahiş eləyirəm. Deyildi ki, axtarın və tapın.

O, söhbətə küfr duzu səpərək onu, bu qızıl göyərçini, bu kürən sərçəni tutmağa, onu saxlamağa ümid eləyir. Hiss eləyir ki, qadın indi ondan niyə evlənmədiyini soruşaqq. Çətin sualdır, o özü bəzən buna cavab axtarır. Ola bilər, məsələ ondadır ki, müharibə qadınları xoşagelməz işiqda göstərir. Onların qiyməti düşür və məlum olur ki, onları tamam ucuz — gecəsini bir şokolad plitkasına almaq olar. Bu qiyməti də heç onlar yox, kişilər qoyurlar. Və özündən asılı olmadan bunu başa düşdüyü vaxt almağa tələsmirsən. Ancaq qadına bunu demək olmaz.

Həqiqətən də onun dilində məhz bu sual dolaşır. Bəs o nəsə başqa bir şeyə üstünlük vermirmi? Qadın ruhani-lərə və qəşəng kişilərə etibar eləmir. O isə — heç birinə. Qadın soruşur:

— Siz niyə buradasınız? Mən əvvəller sizi yarıslarda bir dəfə də görməmişəm, siz bura yalnız ümumi moizəyə gəlirdiniz.

— Mən, — o cavab verir, — öz bazar günü məktəbimdən qırıq günahkar qoyunu otarmağa gəlmışəm. Bilmirəm heç

nədəndir, ancaq Zimmerman keçən bazar birdən onlara basketbol biletləri səpələdi.

Qadın gülür.

– Yenə olsun – niyə?

Zimmermanın ziyanına olan hər şey onu sevinclə doldurur.

– Niyə?

Onun qara qaşları dəyirmi gözlərinin üstündə qəşəng əyilir, aydın işıqda gözünün bəbəyi qara yox, xal-xal, tündboz, sanki, büllura barit qarışdırılmış kimi rəngə çalır. O, təhlükənin üzünə baxır, çox dəhşətli şeylər görür və bu, Veranı narahat eləyir. Qadının sinəsi yumşaq-yumşaq qalxıb-enir, o, əllərini ora sıxmaqdan özünü zorla saxlayır. Onun zarafatıyanə əsəbiliklə soruşmağa başlamasından əvvəl qadının yaşı dodaqlarında artıq gülüş səriyir.

– Mənim başıma və oyun gətirirlər? – o, gözlərini yün-gülcə bərəldərək qəsdən sərt halda deyir: – Niyə mənim prixodumdakı qadınlar kilsə üçün ayda bir dəfə çörək bişirir və onları bir-birinə satırlar? Niyə şəhərin sərxoşları hər gün məni telefonla ələ salırlar? Niyə mənim prixoduma gələnlər bazar günləri mənim Əhdi-ətiq haqqında mülahizə yürütdüyüm yığıncağa son dəbli slyapalarda qulaq asmağa gəlirlər?

Üğur bütün gözlənilənləri keçir, qadının gülüşünün isti burulğanı onu buludlara qaldırır və o bir vaxtlar onların hissəsindəki ağılsız dərəcədə igid və güclü hindu minalar olduğunu xəbər verən işarə ətrafında ustalıqla hərbi rəqs oynadığı kimi, eyni qaydada davam eləyir. Onun inamı metal kimi, sarsılmaz və bərk olsa da, həm də metal kimi ölüdür. Və o nə vaxt olur-olsun, qadını götürə və çəkə bil-sə də, qadının onu saxlamağa əli yoxdur. Və indi o, qadını lağ'a qoyur.

Vera da şaddır ki, onu bu söhbətə çağırıb; o, qadına kilsəni göstərir, sanki, köhnə səssiz filmi sürətlə fırladırlar – adamların vərdişlərinə görə gəldikləri boş evə təzim eləyib “sağ ol” demələri onun içərisində hələ qalır. Qadının qarnından sevindirici köpüklər ağ ciyərlərinə qalxır və şən halda boğazında partlayır; düzdür, o özü də bunu istəyir, kişidən ona yalnız bu lazımdır – kişi onu güldürməyi bacar-sın. Gülüşdə onun gəncliyi, məsumluğu dirçəlir, yenidən

doğulur. Hələ silinməyən albalı rəngli boyalı dodaqları fərəhlə çıxış yolu verərək aralanır; dışının əti görünür, qızarmış sıfətində canlanma həkk olunub – bu, Qorqonanın təntənəsidir, ancaq gözəl, həyatla dolu. Açılib-bağlanan stul qalağının üstüne çıxan və bu etibarsız ehtirasın üstündəki narahat kütłə dəryasında üzən kobud şalvarlı oğlan orada nə səs-küy olduğuna baxmaq üçün ayılır. O, altındakı kürən başı, dolaşan dəhşətli çəhrayı balıqmış kimi görür, sanki, parıldayaraq rənglənmiş taxta lövhələr üzərində dairələrlə gözləri dumanlanır, onun dəqiq dodaqları çəkingənlik və heyrətlə büzülür. O da geri söykənir, özünün kapitan soyuqqanlılığının qalıqlarını toplayıb söykəndiyi buxarı lövhəsindən hündür olmayan pilləli yerdə stillar nahamar yiğilib. O, beləcə, qadını kütlədən ayırdı: sanki, onlar birləşirlər.

... və tez-tez o, məhəbbətin əbədi yarası ilə yaralanmış halda sənin qucağına atılır, qəddini düzəldərək, zərif boyunu geri ataraq (tereti cervice), gözünü səndən çəkmədən ilahə (inhians in te, dea), məhəbbətlə xəsis baxışları doydurur və sənin nəfəsini özünə hopdurur¹.

509

* * *

Gənc komandaların görüşü qurtarıb. Mark Yangermanın sıfəti yanırsa da, o ağır nəfəs alırsa da və bədəni qurbağa bədəni kimi sürüşkən olsa da, olincerlilər uduzublar. Kütlənin uğultusu tonu dəyişir. Çoxları ayağa qalxır. Küçəyə çıxanlar isə görülər ki, qar yağır. Göylərin bu mərhəməti adamı hər dəfə təzədən heyrətləndirir. Biz onlara görə Yupiter Plyuvinin yanındaki buludlarda oluruq. Bu nə kütłədir?! Nə kütłədir ki, xırda qar dənəciklərini girişin üstündəki sanı işıq səltənətində torpağa töküb gətirir. Atomlar, atomlar, saysız-hesabsız atomlar. Pilləkəndə artıq yumşaq qat var. Şoselərdə maşınlar sürətlərini azaldır, şüşətəmiz-ləyənlər çəqqıldayırlar, qığılçımların sonsuz axını ilə səpələnən işıqlar yanır. Adama elə gelir ki, qar yalnız işıq zolağı olan yerdə yağır. Olton tərəfə gedən tramvay, sanki, arxa-sınca yavaş-yavaş qonan işildaquşların şleyfini dartır. Dün-yada necə bəlağətli sükunət hökm sürür! Viyildayan gecə

¹ Tit Lukretsi Karin “Şeylərin təbiəti haqqında” poemasından

səmasının iri bənövşəyi qübbəsi altında Olincer yeni Vifleyemə çevirilir. Parıldayan pəncərənin arxasında körpə – allah ağlayır. Heç nədən hər şey doğulub. İçəridən onun körpələr evinin, sanki, küləşlə yapışdırılmış şüşəsi qışqırığı batırır. Dünya eşitmır və əvvəlki kimi yaşamaqdə davam eləyir. Ağ çardaqlı şəhər atılmış məbədlər dəstəsi kimi görünür; onlar uzaqdan birləşir, bozarır, əriyir. Şeyl-hill görünmür. Başı üzərində sarılıq aşağıdan asılı qalır; qərb-də Olton üzərində isə yaqt şəfəq qalxır. Zenitdən titrəttirək açıq-bənövşəyi işiq axır, sanki, onda ay və ulduz işığı ərimişdir və bu qarışığın içindən zəif elektrik cərəyanı buraxılıb. Güclə tutulan ağırlıq duyusu, hədələr sevincli həyəcan doğurur. Hava kəskin səslə yüngül halda aşağı yönəlir, bu pedalla ayrılmış not, kəhkəşan firtinasının aşağı “do” sudur. Fənərlər tramvay yolları boyunca düzülüb, yüngül küləyin süpürdüyü, üfürdüyü, donub-qalan və yer düşən qar, aktyor kimi, parıldayan avans səhnə yaradır. Yuxarıdakı hava axınları qarı saxlayır, ancaq o, azad olur və alovlu sevgili kimi aşağı – torpağın qucağına atılır, o ya qatı, ya durudur, adama elə gəlir ki, iri, ənginliklərdə itibbatan ayaqlar hava ilə gedir. Tufandır. Tufan davam eləyir, ancaq getmir.

Məktəbdə qalanların havanın dəyişməsindən xəbəri yoxdur, ancaq onlar okean axınının ağızına aldığı balıq kimi nəsə bir dəyişiklik hiss eləyirlər. Salonda canlanma yaranır. Ətrafdakı əşyalar, sadəcə olaraq, görünmür, onlar göz öününe tez gəlirlər. Səslər ucadan gəlir. Ürəklərdə qabalıq oyanır. Piter, Pennini çıxışa aparır və onlar dəhlizə düşürlər. Onun qızı verdiyi söz beynində cingildəyir, ancaq görünür, Penni hər şeyi unudub. O, qadının sıfətindəki intizar və razılıq ifadə eləyən o incəlikləri, o hiss olunmayan, ələ keçməyən çalarları ayrd eləmək üçün çox gəncdir. Qızı koka-kola, özünə isə limonad alır. Dükənin ətrafında canlanma var; onları divara sixırlar. Burada xronoloji qaydada keçmiş idman komandalarının fotoları asılıb. Penni çəçələ barmağını qabardıb şüşədəncə içir, içəndən sonra isə dodaqlarını yalayıp və təzə-tər yaşıllıq təki parıldayan gözlərilə ona baxır.

Piter öz ləkələri barədə fikirləşir, bu sirr əzabvericidir; onu göstərsin, ya göstərməsin? Əgər qızı öz xəcalətinə

baxmağa məcbur eləsə, bu, onları yaxınlaşdıracaqmı; ona yazıçı gəlməyə məhkum edilmiş Penni onun kənizi ola-caqmı? Və onun, belə gənc oğlanın kənizə sahib olmağa haqqı varmı? O, belə amansız haqq-hesabla yüklənmiş halda özünün qıpqırmızı – odlu köynəyinin arxasını dükanın ətrafında xışıldayan və coşub uğuldayan kütłəyə çeviriir. Birdən kimsə onun dirsəkdən yuxarı qolundan möhkəm yapışır – bu, yəqin ki, yüzlərcə biridir.

Ancaq bu, mister Zimmermandır: direktor. Penninin qolundan tutan da odur, dayanıb qolunu buraxmadan gülümsəyir.

– Əlimə keçdiniz, aşiq-məşuqlar, – o, sanki, iki quş haqqında danışır.

Piter pərt halda qolunu çəkməyə çalışır. Direktorun barmaqlarını bərk sıxır.

– O, atasına oxşamağa başlayır, – Zimmerman Penniyə deyir və Penni Piterin heyrətinə səbəb olan tərzdə direktorun istehzasına cavab olaraq gülümsəyir. Zimmermanın boyu Piterdən kiçik,ancaq Pennidən ucadır. Onun asimetrik, dazlaşmağa başlayan, aşağı əyilən başı yaxından iri görünür. Burnu kartof kimidir, gözləri sulanır. Oğlan bu axmağa baxanda hirsindən boğulur.

– Mister Zimmerman, – deyir. – İcazənizlə, sizə bir sual verim.

– Görürsünüz, əbədi sualları ilə də lap atasının burnundan düşüb, – Zimmerman deyir, o, Piterin qolunu buraxır, ancaq qızın qolunu hələ də buraxmir. Penninin əynində, demək olar ki, qolsuz cəhrayı yun sviter var və onun ciyinləri, sanki, lüt ombadır. Qocanın yoğun barmaqları sərin dərini sıxır, baş barmağı xəlvətcə qızın əlini tumarlayır.

– Sizdən soruştarmaq istəyirəm, – Piter deyir, – təbiət elmlərinin humanist dəyəri nədən ibarətdir?

Penni əsəbi halda gültür, onun sıfəti səfəh ifadə alıb, Zimmerman soruşur:

– Sən bu frazanı haradan götürübsən?

Piter çox dərinə gedib. O, atasına xəyanət elədiyini hiss eləyərək qızarır, ancaq vüqarı onu dayanmağa qoymur.

– Sizin atam haqqında yazdığınız rəydən.

– O, mənim rəylərimi sənə göstərir? Və sən düşünürsən ki bu düzgündür?

– Bilmirəm. Ancaq ona aid olan şey mənə də aiddir.

– Qorxuram ki, sənin ciyininə çəkə bilməyəcəyin yükü qoyur. Piter, mən sənin atanı dərindən qiymətləndirirəm. Ancaq sən, əlbəttə, özün başa düşürsən – sən ağıllı oğlan-san – o bəzən məsuliyyətsizliyə meyil eləyir.

Bu, Piterə bütün mümkün ittihamların ən ədalətsizi kimi görünür. Onun atası, rəngi qaçmış, səndələyən, pilləkənləri kor kimi düşən, karton qutudakı imkansız borclu...

– Bununla ətrafdakıların, – Zimmerman yumşaqlıqla davam eləyir, – üzərinə böyük məsuliyyət qoyur.

– Məncə, o yalnız məsuliyyət barədə fikirləşir, – Zimmermanın baş barmağının Penninin əlində yavaş-yavaş nəvazişli hərəkətlərindən hipnoz olmuz Piter dillənir. Qız ona təslim olur; Piter, sanki, birdən-birə ayılır. Və o, bu qəhbəyə, bu kuklaya özünün dəyərli ləkələrindən danışmağa hazırlaşırdı.

Zimmermanın ağızı təbəssüm içərisində daha da ayrılır.

– Əlbəttə, sən ona məndən fərqli şəkildə baxırsan. Mən özüm də öz atama beləcə baxmışam.

Onlar, bu iki adam çox şeyi eyni cür görür; hər ikisi başqa adamda yalnız özünüütəsdiq üçün zəmin görür. Bu vasitə onlar arasındaki mübarizəni mümkün eləyir. Piter düşmənçiliklə çulğuşmış məhrəmlik, qorxuya qarışmış etibar hiss eləyir. Ancaq direktor yaxınlıq axtaran vaxt səhvə yol verib: həmişə yadlıq və sükut qalib gəlir. Piter direktorun üzünə baxır və özünü çarəsiz qabalıqdan zorla saxlayaraq üzünü yana çevirir. Hiss eləyir ki, boynu, anasındaki kimi yandan qızarır.

– O yalnız məsuliyyət haqqında düşünür, – o, atası haqqında deyir, – yeri gəlmışkən, indi mədəsinin rentgenini eləmək lazım gəldi, ancaq o, harasa itib-batan hansısa lənətəgəlmiş basketbol biletləri üçün daha çox narahat olur.

Zimmerman tez soruşur:

– Bilet? – Piter təəccübə hiss eləyir ki, deyəsən, onunla heç-heçədir. Direktor başını çevirir və onun qırışları daha aydın seçilir, bu, onu qocaldır. Piter özünün, atasının qisasını alan adamin düşmən üzərində bu üstünlüyü fikrilə bayram eləyir: ona daha çox yaşamaq haqqı verilib.

İndi burada o heç kimdir və gücsüzdür, ancaq gələcək perspektivdə qüdrətlidir.

Zimmerman nəsə piçildiyir, deyəsən, o özünü itirib.

– Onunla danışmaq lazımlı gələcək, – o, sanki, öz-özünə mizildiyir.

Hə, Piter çox dərinə gedib. Düzəldiləsi mümkün olmayan xəyanətə yol verdiyi qorxusundan onun qarnında, gecikəndə tramvay yolu boyunca ibtidai məktəbə qaça-cağı vaxt – uşaqlıqdakı kimi ağrı var.

– Bəlkə, lazımdır? – Onun səsi nazik, yalvarıcı, tamam uşaq səsi olur. – Bilirsiniz, istəmirəm ki, mənə görə onun hansısa pis işi olsun.

Artıq indi üstünlük başqa tərəfdədir. Zimmerman Peninin əlini buraxır və barmaqlarını çırtma çalmaq üçün hazırlayıb onu Piterin sıfətinə yaxınlaşdırır. Bu, dəhsətli andır: Piter karıxmış halda gözünü döyür. Nəfəsi kəsilir. Əl onun sıfətinin yanından sürüsür və divarda Piterin çyni üstündə asılmış şəkil üzərində yüngülçə şıqqıldır.

– Bu mənəm, – Zimmerman deyir.

Şəkildəki 1919-cu ilin məktəb idman komandasıdır. Bütün idmançıların əynində köhnə dəbli, qara sıriqlı, kapitanın əynindəsə ağ şalvar və həsir şlyapa var. Hətta arxa plandakı ağaclar da əllillər evi üstündə bitən həminkilərdir, ancaq o vaxt daha alçaq olublar – süni güllər kimi köhnə dəbli görünür. Foto bir çox yerdə saralıb, Zimmermanın bərk və parıldayan, hamarlanmış dirnaqlı qırış-qırış barmağı – indiki barmağı o vaxtkı körpə sıfətinə dirəndi. Piter və Penni fotoya baxmağa məcburdular. Maraqlıdır ki, Zimmermanı dərhal tanımaq olur. İri burnu altında dodağının qışlarının xətti ilə paralel getməyən əyri xətti, bundan cavan sıfətində ağır kütlük, sonsuz şəklənmə, indi bu ahil yaşında da ona ən islaholunmaz və qabaları çətinlik çəkmədən ram eləməyə kömək olan inadlı amansızlıq ifadələri donub-qalıb.

– Hə, bu sizsiniz, – Piter özünü itirmiş halda deyir.

– Biz heç vaxt uduzmurduq.

Çox yaxın, hər yerə soxulan barmaq aşağı düşür. Bir söz belə demədən. Zimmerman enli kürəklərini onlara çevirir və uzaqlaşır. Şagirdlər ona yol verərək bir-birinə qışılırlar.

Vestibül boşalır, yuxarı sinif şagirdlərinin oyunu başlayır. Penninin açıq qalmış qolunda Zimmermanın barmaqlarından sarı izlər qalıb. Qız üz-gözünü turşudub qolunu sürtür.

– Adam lap vanna qəbul eləmək istəyir, – deyir. Və bu arada Piter başa düşür ki, onu, doğrudan da, sevir. Onlar Zimmermanın əlində eyni dərəcədə köməksiz idilər. Piter qızı dəhlizlə aparır, sanki, zala qayitmaq istəyir; ancaq dəhlizin sonunda ikiqat qapını itələyir və qızı qaranlıq pilləkənlə yuxarı aparır. Bu qadağandır. Axşamlar yarışlar olan vaxt, adətən, bu qapıdan qifil asırlar, ancaq bu dəfə gözətçilər onu bağlamağı yaddan çıxarıblar. Piter qorxa-qorxa ətrafa göz qoyur, ancaq onları dayandırıa biləcək adamların hamısı zala, növbəti oyuna baxmağa gediblər.

Budur, onlar artıq birinci meydانcadadırlar, aşağıdan görünmürlər. Qadın soyunub-geyinmə otağına girişin üzərindəki metal barmaqlığa salınmış kiçik lampa qaranlığı dağıdırəq, yuxarıya çəpəki romblar atır, belə ki, görmək mümkün olur. Lazımdır ki, Penni görə bilsin. Qızın çılpaq qolları – gümüşü, qırmızı dodaqları – qara görünür adama. Piterin də köynəyi qara görünür. O, bir qolunun düyməsini açır.

– Bu çox kədərli sirdir, – deyir. – Ancaq mən səni sevirməm və sən hər şeyi bilməlisən.

– Dayan.

– Nə olub?

Piter qızın kiminsə addım səsini eşitdiyini düşünərək qulaq asır.

– Başa düşürsən nə danışırsan? Məni nəyə görə sevirsən?

Adamların uğultusu sakitliyi pozur – onlara elə gəlir ki, ətrafdə okean uğuldayır. Burada, meydancada narahat və soyuqdur. Piter titrəyir və artıq çıxardığı oyundan özü də qorxur.

– Mən səni sevirəm, – deyir, – çünkü... yadındadır, sənə yuxum haqqında danışırdım... deməli, belə, sən ağaca çəvrildiyin vaxt mən ağlamaq və dua eləmək istəyirdim.

– Yəqin, məni yalnız yuxuda sevirsən.

– Niyə ki?

O, qızın sıfətinə toxunur. Gümüş. Dodaqları və gözləri isə qara və tərpənməzdir və maskadakı kəsik kimi qorxulu görünür.

Qız nəvazişlə deyir:

- Sən, yəqin, məni səfəh hesab eləyirsən?
- Hə, əlbəttə, belə fikirləşirdim. Ancaq indi yox.
- Mən qəşəng deyiləm.
- Sən indi qəşəngsən.
- Məni öpmə. Pomadamı korlayarsan.
- Ver əlindən öpüm. – O, qızın əlindən öpür, sonra onu özünün açıq qolundan içəri salır. – Hiss eləyirsən mənim qolum necə qəribədir?
 - İstidir.
 - Yox. Orada kələ-kötürlük var. Əlini vur.
 - Hə... bir az var. Bu nədir?
 - Həmin şey.

Piter qolunu çırmalayıv və ona içəri tərəfi göstərir, ləkələr soyuq, dağıniq işıqda yasəmən rəngində görünür. Onlar Piterin özünün gözlədiyindən azdır.

Penni soruşur:

515

- Bu nədir? Sərgi?
- Bu zəhrimarın adı psoriazdır, o, məndə anadangəlmədir. Bu murdar şeyə nifrat eləyirəm.
- Piter!
- Oğlan başını aşağı salıb və az qalır ağlasın, ancaq qızın əli onun başını qaldırır. Piterin gözləri qurudur, ancaq yenə, elə bil, əhvali bir az yüngülləşib.
- Məndə bu, əlimdə və ayağımdadır, ən pis işə sinəmdədir. İstəyirsən göstərim?
- Fərqi yoxdur.
- Yəqin, indi sənə iyrənc görünürəm. Zimmermanin təmasından da pis.
- Piter, sən, sadəcə olaraq, istəyirsən ki, mən sənə etiraz eləyim. Göstər görüm sinəndə nə var.
- Göstərim?
- Hə. Hə, nə oldu sənə? Mən görmək istəyirəm.

Piter köynəyini və gödəkcəsini qaldırır, yarımqaranlıqda yarımcılpaq vəziyyətdə dayanır. O özünü qamçılanmadan əvvəlki qul, yaxud da Mikelancelonun sona kimi daş örtükdən azad eləmədiyi ölü kölə heykəli kimi hiss eləyir. Penni əyilir və baxır. Qızın barmaqları soyulan dəriyə toxunur.

– Nə qəribədir, – deyir. – Elə bil, salxımdır.

– Yayda hamısı keçib-gedir, – oğlan köynəyini aşağı salıb dillənir. – Böyükəndə qış həmişə Floridakda yaşaya-cağam və canımı bundan qoruyacağam.

– Sənin sərrin bu idi?

– Hə. Bağışla.

– Nəsə bundan pisini gözləyirdim.

– Bundan da pis? İşləqda bu, sadəcə olaraq, eybəcərlikdir, ancaq neyləyəsən, bircə üzr istəmək qalır.

Qız gülür və Piterin qulaqlarında gümüş zəng səslənir.

– Səfəhsən. Mən bilirdim ki, səndə nəsə dəri xəstəliyi var. Sifətindən də bilinir.

– Aman Allah, doğrudan? Çox bilinir?

– Yox. Heç görünmüür.

Piter onun yalan dediyini bilir, ancaq həqiqəti axtarır tapmaq istəmir. Bunun əvəzində soruşur:

– Deməli, səninçün bu, əsas deyil?

– Əlbəttə, yox. Sənin nə günahın. Bu, sənin bir hissəndir.

– Doğrudan belə düşünürsən?

– Əgər sən məhəbbətin nə demək olduğunu bilsəydi, soruştazdır.

– Sən nə yaxşı qızsan!

Piter onun üzrxahlığını qəbul eləyərkən pilləkən meydancasının küncündə diz çökür, üzünü onun qarnı bərabərində donuna sıxır. Dizləri ağrıyrı və o, başını aşağı salır. Əlləri isə öz-özünə sifətinin materialının üstündən hiss elədiyi şeyi təsdiq eləyərək gümüşlə yuxarı sürüsür və bu, ona heyvətamız, son dərəcə gözəl görünür: ayaqlarının birləşdiyi yerdə heç nə yoxdu. Heç nə – ipəyin o üzündən yalnız yüngül, nəm dəyirmilik hiss olunur. Budur o, dünyanın çox böyük sırrı, bu məsumluq, günahsızlıq – bakırəlik, bu boşluq, ipək örtüyün altında zərif-zərif dikələn bu sırlı qabarma. Piter donun yunu üstündən öz barmaqlarını öpür.

– Lazım deyil, – Penni xahiş eləyir və onun saçından ehtiyatla tutub çəkir. Oğlansa sifətini bu çökəyə möhkəm sıxaraq qızdan onun özündə gizlənir; ancaq hətta indi, onun sifəti ən gizli – məhrəm yerə sıxıldığı vaxt atasının ölümü barədəki küt, həyəcanlı fikir beyninə soxulur. O, Pennini belə satır. Və qız ayaq üstə zorla dayanaraq yenidən: “Xahiş eləyirəm, lazım deyil” təkrar elədiyi vaxt o özü

öz qarşısında qızın səsində həqiqi qorxu eşidildiyinə bərət verərək güzəştə gedir. Piter qalxarkən qızə yox, onun yanından pəncərəyə baxır və yenə möcüzə görür.

– Qar yağır.

* * *

Kolduell ayaqyolunda təəccüblə divarda iri kvadrat hərflərlə çizilmiş “arvad” sözünü oxuyur. O, daha diqqətlə baxıb görür ki, hərflər sonradan düzəldilib: “n” indi “r” olub, “f” indi “v” olub. “A” və “d” qalıb. O, həyatının son anına kimi hər şəylə maraqlanan olaraq bu sözü həmişə belə düzəltməyi nəsə bir keşf kimi dərk eləyir. Ancaq bunu kim eləyib? Sözü düzəldən (bu, oğlan olmalıdır) oğlan uşağının psixologiyası bu yaramazlığın özünü murdarlayıb, bu ona aydın deyil və bu ona iztirab verir; o, ayaqyolundan çıxarkən oğlanın başına nüfuz eləməyə, onun əlini təsəvvür eləməyə çalışır və o, dəhlizlə getdiyi vaxt ona elə gəlir ki, sanki, bu uşaq əllərini təsəvvür eləyə bilməməsi onu hər şeydən çox üzür. Bunu onun oğlu eləyə bilərmi?

Görünür, Zimmerman onu gözləyirmiş. Dəhlizdə, demək olar ki, heç kim yoxdur. Zimmerman səhnəyə aparan qapıdan ona tərəf yanaklı gəlir.

– Corc.

O bilir.

– Corc, deyəsən, siz bu biletlər barədə narahatsınız?

– Narahat deyiləm, mənə hər şeyi başa saldılar. Onları xeyriyyəcilik hesabına yazmışam.

– Mənə elə gəlirdi ki, sizə bu barədə demişəm. Görünür, səhv eləmişəm.

– Yox-yox, mən boş yerə səs-küy qaldırmışam. Düşüncənin pozulması – bu, belə adlanır.

– Yeri gəlmışkən, sizin oğlunuz Piterlə son dərəcə maraqlı söhbətim oldu.

– Hə? O sizə nə dedi ki?

– Cox şey dedi.

Mim Hersoq, o bilir ki, mən bilirəm, hər şey məhv oldu, tarix üzə çıxdı, indi daha ört-basdır eləyə bilməzsən. Bir-dəfəlik, geriyə yol yoxdur, dərd-qəmdən uzaqlıq. Ücaboy müəllim hiss eləyir ki, təpədən dırnağacan tamam soyuyur.

Onu heç vaxt olmayan kimi yorğunluq, boşluq və bütün səylərin faydasızlığı hissi bürüyür. Bədəni bu çarpışmadan azad olmağa çalışır, ovucları və alnı yapışqan kimi olur, ancaq bu, hətta tər də deyil, nəsə möhkəm pərdədir.

– O, mənə pislik eləmək istəməz. Yaziq uşaq nə elədiyi bilmir, – Kolduell direktora deyir.

Ağrı, ara verməyən ağrının özü, sanki, onun içində üzüllüb zəifləyir.

Zimmerman buludlardakı işaretidən olan kimi Kolduellin missis Hervoqla olan əhvalatdan qorxduğunu görür və özünü təhlükəsiz, vəziyyətin sahibi hiss eləyərək sevinir. Çəmənlik üzərindəki kəpənək kimi yüngülçə bu nahamar, uzanmış, bərkimmiş sıfət üzərində qanad çalır.

– Məni heyrətləndirən, – o, sanki, ötəri danışır, – Piterin sizin qayğıınıza qalmasıdır. Mənə elə gəlir ki, o, sizin məktəbdə işləməyinizin səhhətinizi həddən artıq korlayacağınızı düşünür.

Bu da balta, heç olmasa, bu mərhəmətə görə, Allaha şükür, indi əzab qurtaracaq. Kolduellin beynində bir fikir yanıb-sönüür – işdən çıxarılması barədəki əmr telefon kampaniyasındaki kimi sarı kağızdamı olacaq?

– Deməli, o belə hesab eləyir?

– Və ola bilsin ki, uşaq haqlıdır. O, elə ağıllıdır ki...

– Bu onda anasındandır. Daha yaxşı olardı mənim zəif başımı və anasının gözəlliyini götürəydi.

– Corc, sizinlə açıq danışmaq istəyirəm.

– Danışın. Bu, sizin vəzifənizdir.

Başgicəllənmə və əzabverici həyəcan dalğası müəllimi bürüyür; o, qolayanmaq, hərlənmək, döşəmə üstünə yixilmaq və yuxuya getmək istəyir – nə olur-olsun, birçə burada durmasın, bu özündən razı əclafı söyməsin, bütün bunlara dözməsin, ondan heç nə gizləmək olmur.

Zimmerman peşəkar cəldlikdə özü özünü keçmişdi. Onun xeyirxahlığı, rəftarının incədən incə çalarları, təsir edici xəbərdarlığı bitib-tükənməzdirdi. Bütün görkəmindən ləyaqətli rəis nüfuzu töküller.

– Əgər haçansa, – o sakit və aramlı səslə deyir, – daha işleyə bilmədiyinizi hiss eləsəniz, xahiş eləyirəm, yanına gəlin və düzünü deyin. Bu halda işləməyə davam eləmək həm özünüzə, həm də şagirdlərə pis xidmət göstərmək

olardı. Mənimcün sizə birillik məzuniyyət təşkil eləmək çətin olmaz. Siz bunu biabırçılıq sayırsınız. Nahaq yerə. Müəllim üçün əmək fəaliyyətinin lap ortasında bir il mütləkələrə, düşünməkdən təbii nə ola bilər? Axi sizin əlli yaşıınız var. Bu, məktəbə ziyan vurmaz; indi, bu qədər adamın ordudan qayıtdığı vaxt müəllimlər kifayət qədərdir, müharibə vaxtı olduğu sayaq deyil.

Bu sonuncu xırda sancmanın deşiyindən möhkəm, etibarlı dünyanın hüdudlarından kənardə olan toz, cır-cındır, tüpürçək, yoxsulluq, zibil xəndəklərindəki hər cür tul-lanti, bütün zirzibil və xaos içəri soxuldu. Kolduell deyir:

— İlahi, işdir, əgər mən məktəbdən getsəm, bircə yolum var — zibillik. Mən bundan artıq heç nəyə yaramıram. Heç vaxt da yaramamışam. Heç vaxt oxumamışam. Heç vaxt düşünməmişəm. Həmişə bundan qorxmuşam. Atam oxuyurdı və düşünürdü, ancaq ölüm yatağında etiqadını itirdi.

Zimmerman əlinin hərəkətılə onu təkəbbürlə saxlayır.

— Əger sizi bu sonuncu rəy narahat eləyirsə, yadda saxlayın ki, mənim borcum — doğrucul olmaqdır. Ancaq mən həqiqəti, apostol Paveldə deyildiyi kimi, sevərək deyirəm.

— Bilirəm, siz bütün bu illər ərzində mənə qarşı son dərəcə xeyirxah olubsunuz. Başa düşə bilmirəm, nəyin xətrinə mənim nazıma döyübsünüz, ancaq bu, belədir.

O, içərisindəki yalan demək, Zimmermanı Mim Herso-qun saçları dağınıq halda onun kabinetindən necə çıxdığını görmədiyinə inandırmaq istəyini boğur. Ancaq bu, axmaqlıq olardı. Axi o görmüşdü. Əger diləncilik eləyəcəksə, Allah ona lənat eləsin. Yox, əgər güllələnmə altında dayanmalı olacaqsa, heç olmasa, əsgərlər qarşısından da başqasının köməyi olmadan keçmək lazımdır.

— Siz heç bir imtiyaz almayıbsınız, — Zimmerman deyir.

— Siz əla müəllimsiniz.

Zimmerman bu qeyri-adi sözləri deyib, bir kəlmə də Mim haqqında və işdənçixma haqqında danışmadan çevrilir və çıxb gedir. Kolduell qulaqlarına inanmır. Bəlkə, o yaxşı eşitməyib? Bəlkə, balta elə iti olub ki, heç nə hiss eləməyib, bəlkə, güllə bu tərəfindən dəyib o tərəfindən çıxb — kabusa dəyən kimi?

Direktor geri çevirilir:

— Hə, Corc.

Budur. Siçan-pışık.

- Biletlər barədə.
- Hə.
- Filippə heç nə deməyin. – Zimmerman göz vurur.
- Siz ki onun necə mənasız adam olduğunu bilirsiniz.
- Yaxşı. Başa düşürəm.

Direktor kabinetinin qapısı örtülüür, tutqun şüşə ağarrı. Kolduell dizlərinin nədən əsdiyini bilmir, əlləri isə, sanki, kəsilib – ya yüngülləşdiyindəndi, ya da bu, xəstəlikdə özünü belə göstərir. Yenə ayaqlarını birtəhər tərpətmək lazımdır, ancaq onlar heç cür ona qulaq asmırlar. Onun çılpaq qurşaqdan yuxarısı dəhlizlə üzür. Müəllim tini dönerkən Qloriya Devisi qorxudur. Kecerayz qızı künçdə əlləşdirirdi. Ay səni, bunun lap üzü üzlər görüb, nəsə daha yaxşı bir şey düşüñə bilərdi. Kolduell onlara fikir vermir və özünün bir yiğin keçmiş şagirdlərinin yanlarından zala keçir – onlardan biri Ceksondur, başqalarının soyadlarını xatırlaya bilmir; onlar dayanıb ağızlarını ayırraraq oyunu izləyirlər. Gəzərgi ölürlər, onların ağılı heç məktəblə haqq-hesabı çürüdəndən sonra da ondan uzaq qalmağa çatmayıb. O xatırlayır ki, Cekson həmişə dərsdən sonra onun yanına gəlirdi, öz planları və astronomiyaya həvəsi haqqında bezmiş halda danışırı, deyirdi ki, özü banderol və böyüdücü şüşələr üçün *karton borulardan* teleskop borusu düzəldir, indi isə bu bədbəxtin peşəsi yoxdur, evlərə su çəkən usta yanına şagird gedir, saatına 75 sent alır və aldığından da hamisini içir. Neyləmək, onları belə taledən necə xilas eləmək olar? O, keçmiş şagirdlərindən çəkinərək aralı gəzir – bu məyus fiqurlar ona bir vaxtlar işlədiyi Atlantik-Sitidəki böyük otelin soyuducusunda qarmaqdan asılmış, bütünlükə təzələnmiş cəmdəkləri xatırladır. Ölü cəmdəklər. O, yana dönerkən burunburuna qoca Kenni Kleqlə toqquşur! – bu aqsaçlı, tükü yalanmış kimi görünən, rəngsiz gözləri ora-bura qaçan və həlim qoca qarı təbəssümlü, göy mundirdə təntənəli şəkildə lovğalanan adam – məktəbdə axşam növbətçiliyinə görə beş dollar alır; o, qırmızı-qəhvəyi yanğınsöndürənin yanında dayanır, hər ikisinin qiyməti eynidir və bir şey olsa, yəqin ki, ikisi də yalnız tüpürəcəklər. Çox-çox illər bundan qabaq arvadı Kleqli atıb gedib və o, indiyəcən niyəsini bilmir. Ancaq əgər bilsəydi, şəksiz yerində ölürdi.

Tullantılar, çürüntü, boşluq, səs-küy, üfunət, ölüm; Kolduell bu çoxüzlü kabusdan xilas olmağa çalışarken möhtərəm Març – ağ sərt yaxalıqlı qara paltar geymiş ruhani Vera Hammelin yanında küncdə, bir yiğin açılıb-bağlanan stula söykənərək dayanmışdı.

– Deyəsən, biz tanış deyilik, – Kolduell deyir. – Mən Corc Kolduelləm, burada təbiətşünaslıqdan dərs deyirəm.

Març Vera ilə məzələnməyini saxlamalı, ona uzanan əli sıxmalı və təbəssümünü qısa vurulmuş bığları altında giz-lədərək mehriban danışmalı olacaq:

– Doğrudan da, biz, deyəsən, görüşməmişik, ancaq mən, əlbəttə, sizin haqqınızda eşitmışəm və sizi üzdən tanıyıram.

– Mən lüteranam və sizin kilsəyə mənsub deyiləm, – Kolduell izah eləyir. – Ümidvaram ki, Vera ilə sizə mane olmadım. Məsələ burasındadır ki, mən olduqca həyəcanlıyam.

Març geri çevrilən və birdən sivişib aradan çıxmış istəyən Veraya narahatlıqla baxaraq soruşur:

– Bəs bel! Axi nəyə görə?

– Ümumiyyətlə, mən çox şeyi başa düşə bilmirəm. Bax deyək ki, işinə bəraət qazandırma. Mən bundan heç cür baş aça bilmirəm və çox istərdim sizin baxışlarınızı öyrənim.

Marçın gözləri ora-bura qaçırlar; o, müsahibinin sifəti-nə baxmir, adamları gözdən keçirir, onu bu pırtlaşış saçılı uzundraz manyakdan kimin qurtara biləcəyini axtarır.

– Bizim baxışlarımız lüteranlardan çox da fərqlənmir, – deyir, – ümid eləyirəm ki, bir vaxt islahatların bütün övladları birləşəcəklər.

– Əgər səhv eləyirəmsə, düzəldin, müqəddəs ata, – Kolduell deyir, – ancaq mənim başa düşdürüüm fərqə görə lüteranlar deyirlər ki, İsa Peyğəmbərə iman gətirmək lazımdır, kalvinistlərsə deyirlər ki, sənin başına nə gəlir-gəlsin, hər şey əvvəlcədən qədərlənib.

Març hirsli və özünü itirmiş halda əlini səbirsizliklə Veraya uzadır və qadının bu axmaq müdaxilədən qaçma-ması üçün, az qala, onu tutub saxlayır.

– Gülməli söhbətdir, – deyir. – Ortodoksal kalvinizm – mənsə özümü, ümumiyyətlə və bütövlükdə orto-doks sayıram – lüteran təriqəti kimi eynilə xristosentrikdir.

Biz müqəddəsləri və hansısa bir substansional ayını sizlərin necə olur-olsun qəbul eləmədiyinizdən, bəlkə də, daha çox ortodoksalıq.

– Mən ruhani oğluyam, – Kolduell izah eləyir. – Mənim qocam presviterian olub və onun sözlərindən anladığımı görə, bir var seçilmişlər, bir də var adı ölərilər; birinə verilən digərinə verilməyib və heç vaxt da verilməyəcək. Ancaq öz kütlüyündən heç cür başa düşə bilmirəm ki, niyə əvvəlcə adı ölərilər yaranıblar. Mən buna yalnız bir izah tapıram – Allaha kimisə cəhənnəmdə yandırmaq lazım olmuş.

Olincerli basketbolçular hesabı artırırlar və Kolduellin onu eşitməsi üçün Març səsini qışqırıq dərəcəsinəcən qaldırmalıdır.

– Alın yazısı, müqəddərat, – o, qışqırır, – Allahın sonsuz rəhmi ilə bərabərləşir.

Səs-küy artır.

522

– Bax mən elə bunu başa düşmürəm, – Kolduell deyir. – Əgər bu rəhm heç nəyi dəyişmirsə, Allahın sonsuz rəhminin nədə olduğunu görmürəm. Bəlkə də, o, sonsuzdur, ancaq uzaq məsafədə sonsuzdur – başqa cür bunu təsəvvür eləyə bilmirəm.

Marçın qara gözlərindəki ifadə get-gedə daha açıqlı və iztirablı olur. – Vera hər saniyə gedə bilər.

– Ancaq bu mənasızdır ax! – o qışqırır. – Basketbol oyunu belə söhbətlərin yeri deyil. Niyə siz vaxt tapıb mənim yanımıza gəlməyəsiniz, mister...

– Kolduell. Corc Kolduell. Bax Vera məni tanır.

Vera geniş təbəssümlə onlara sarı çevrilir.

– Mənim haqqımda nəsə dediniz? Mənim ilahiyyatdan qətiyyən başım çıxmır.

– Biz artıq qurtarmışq, – möhtərəm Març dillənir.

– Dostumuz mister Kolduellin zavallı, ədalətsizliklə rüsvay edilmiş Jan Kalvin haqqında çox özünəməxsus və yanlış təsəvvürü var.

– Canım, mən onun haqqında heç nə bilmirəm, – Kolduell etiraz eləyir və onun səsi incik, nazik və xoşagelməz olur. – Mən, sadəcə, aydınlaşdırmağa çalışıram.

– Çərşənbə günlündən başqa istədiyiniz gün səhərlər yanımıza gəlin, – Març deyir. – Sizə oxumağa gözəl kitablar verərəm.

Və təzədən, sanki, Romanın dəmir puluna döyülmüş gözəl və özünəarxayın profilini Kolduellə tərəf çevirərək qətiyyətli halda nəzərlərini Veranın üstünə köçürür.

Buna bir bax, əldəqayırmə əsilzadələr; onların qarşısında Neronun özü kükükdür, – Kolduell kənara çəkilərək fikirləşir. O, ölüm kölgəsi ilə əzilmiş və məst olmuş halda öz zəhərli barmaqcıqlarını okean dərinliyinin qüdrətli qalın layı içərisindən hərəkət elətdirən şəffaf yırtıcı kimi yavaş-yavaş tamaşaçıların arxasında gözlərilə oğlunu axtarır. Nəhayət, o, Piterin başını sağda, qabaq cərgələrdən birində görür. Yaziq uşağa başını qırxdırmaq lazımdır. Bu günə Kolduellin vəzifəsi qurtarılıb, o, Piteri götürmək və evə getmək istəyir. Onu həmişə heyran qoyan insan varlıqları indi ona iyrənc görünür – bu isti və boğuş havalı zalda mikrob kimi qaynaşırlar. Hətta Hessinin qıṣır ferması belə bunlarla müqayisədə yaxşıdır. Həyətdəsə qar yağır. Həm də oğlu yatsayıdı, pis olmazdı.

523

Ancaq Piterin yanında dəyirmi sarısaç baş var. Kolduell doqquzuncu sinif şagirdi Foqlmeni tanır. İki il əvvəl onun qardaşı Corcun sinfində oxuyurdu, bu Foqlmenlər elə tayfadandırlar ki, adamı biroturuma yeyərlər, sümüyünü isə zibilliyyə atarlar. Ürəksiz almanlar, br-r... Onun ağılına gəlir ki, qız Piterin yanında boş yerə oturmayıb. Belə şey mümkündürmü? Axi onun oğlu ağıllıdır. Ancaq Kolduell dərhal yadına salır ki, Piteri Penni ilə dəfələrlə birlikdə dəhlizlərdə, orada-burada görüb. İcməli su fontanının yanında – onlar orada durub gülüşürdülər. Məktəbin uzaq qanadındakı kiçik şkafın yanında qayğılı pozada. Tutqun işiq fonundakı tünd siluetlə bir yerə qarışan ramadakı kimi qapıda. Görüdü,ancaq heç nə başa düşməmişdi. İndi isə bax, başa düşdü. Və o, tənhalığında daha çox kədərli olmağa başlayır. Qulaqbatarıcı səs-küy qalxır – hesab olincerlilərin xeyrinə artır və dörd yüz dilin kor azğınlığı müəllimin qic olmuş içini yalayır.

Olincer udur.

Piter, demək olar ki, fikri yayınmadan basketbol meydانına baxır, ancaq oyuncuları zorla görür, onun daxili nəzərləri qarşısında hələ də xatirələr yaşayır, o, sıfətini

Penninin qıçları arasındaki həyəcanlandırcı boşluğa sıxır. Kim inanardı ki, ona – hələ tamam uşaq olan oğlana lap bircə anlığa da olsa, bu mərhəmət veriləcək? Kim inanardı ki, göy guruldamayacaq və qisas iblisləri oyanmayacaqlar? Bu ağızna kimi dolu, gur işıqlandırılmış zalda kim təsəvvür eləyə bilərdi ki, o, dodaqları ilə necə hüdudsuz qaranlığa yapışır? Bunu xatırlamaq onun üzündə isti maska kimidir və o, qızı qorxunc saqqallı görəcəyindən, onun qorxudan və utandığından qışqıracağından, tüklərinin biz-biz olacağından qorxub özü sevimlisinə tərəf dönməyə cəsarət eləmir.

* * *

Nəhayət, onlar ata-bala məktəbdən çıxdıqları və qarla addımladıqları vaxt Piterə elə gəlir ki, bütün bu qar anqutu onun hörmətsizliyindən doğulub. Külək özünün hər şeyə nüfuz eləyən viylətisində hərdənbir incik halda cingiltili buz qırıntılarını onun isti sifətinə çırır. Piter qarı yadından çıxarıb. Bu, hər tərəfdən gələn hədsiz-hüdudsuz uğultudur. O, göyə baxır və gözləri nəsə çəhrayı-bənövşəyi, yasəmən rəngli, boğuş sarı-mirvari rəngli bir şeylə rastlaşır. Yavaş-yavaş baxanda təsəvvür eləməyə başlayırsan ki, aq pərdə – qanadın ucudur, sonra isə xırda tüklü qanad bütövlükdə görünür və artıq adama elə gəlir ki, bu qanad ətrafdə hər şeyi bürüyüb, görünməyən üfüqün bütün genişliyində, onun hüdudlarından da o yana sərilib. İndi gözlərin bu tezliyə uyğunlaşlığı vaxt hara baxsan, hər yanda həmin aq həyəcan. Şəhər və şəhərdəki hər ev saysız-hesabsız pozğun ordu ilə mühasirəyə alınıb.

Piter avtomobil dayanacağıının yaxın tiniini gözətləyən hündür fənərin altında dayanır. O, heyret içində öz ayaqları altına baxır. Artıq torpağa sərilən qarın ağılığında miğmişa kimi hansısa qara ləkələr eşələnir. Onlar müxtəlif tərəflərə uçur və yox olurlar. Sanki, hamısı bir nöqtədə yox olur. Baxışları ilə izləyərək onların bir nöqtədə necə hərəkət elədikdlərini görür; nə qədər uzaqdadırlarsa, uçuşları o qədər sürətli olur. Onlardan bir neçəsinə göz qoyur: hər şey yox olur. Bu, ona qeyri-adi görünür. Ancaq budur, Piterin ağıllı məntiqə uyğun izah gəlir və o sakitləşir. Bu, onun başı

üstünü işıqlandıran fənərin səpələdiyi qar dənəciklərinin kölgəlidir. Onların düz fənərin altındaki həyəcanlandırıcı enmələri qarmaqarışlıq tərəddüdlər formasında proyeksiya olunur, ancaq ətrafda, işıq şüalarının çəpəki düşdüyü yerdə öz qar dənəciklərilə görüş yerinə tələsən kölgənin sürəti proporsional olaraq artır. Kölgələr sonsuzluqdan axıb gəlir, ucuşlarını ləngidir və öz sonuncu məqamlarında şiddətlə qaralaraq onların qar dənəcikləri bütöv bir ağ səth yaratmağa macal tapmamış yox olurlar. Bu mənzərə Piteri ovsunlayır, o, özünün bütün rəngarəng, sonsuz sayda dəyişkən gözəlliyi ilə birlikdə dünyani indi mixlanmış, daraltılmış, çarmıxa çəkilmiş, həndəsi həqiqətin danılmaz çərçivəsindəki kəpənək kimi dərk eləyir. Hipotenuzun şaquli xəttə yaxınlaşması ilə üçbucağın kateti get-gedə daha ləng kiçilir: bu qanundur. Qar dənəciklərinin məqsədəyönəlmış kölgələri uca qəsrin daş döşəməsində vurnuxan qarışqlara oxşayır. Piter özünü alim kimi hiss eləyir və insafən həvəssiz halda çalışır ki, atasının ona öyrətdiyi kosmoqrafiyada müşahidə edilən halla spektral xətlərin qırmızı yer-dəyişməsi arasındaki analogiyani tapsın, buna görə bizə elə gəlir ki, ulduzlar, onların bizdən olan məsafələrinə düz proporsional olan sürətlə uzaqlaşırlar. Ola bilər ki, burada da oxşar illüziya var, ola da bilər ki – o, bunu təsəvvür elə-məyə çalışır – ulduzlar, doğrudan da, oxu bizim Yer teleskopları olan konusun ətrafında yavaş-yavaş hərəkət eləyir. Dünyada hər şey atılmış mezozindəki toz kimi havadan asılı qalıb, Piter fənər işığının ümumi titrək toranda bir-birinə qarışlığı yerə qədər bir neçə addım atıb, elə bil, həmin həddə çatır, onun arxasında kölgələrin sürəti hüdudsuzdur və kiçik kəhkəşan – kainat ani olaraq qurtarır və sonsuz olur. Onun ayaqları soyuqdan və rütubətdən gizildəyir və bu, kosmik düşüncələri bədbinləşdirir. O, sanki, dar otaqdan çıxmış kimi təzədən iri kölgələrin dolaşlığı, sanki, vida tostu söyləyirmişlər kimi göydən yerə atıldıqları şəhərin genişliyini duyar.

Maşına, mağaraya girilmiş kimi sürünlür, atasının yanında oturur və yaş çəkmələrini çıxarıb yaş corablı ayaqlarını altını yiğir. Atası sürətlə dayanacaqdan dal-dalı çıxır və döngə ilə Byukenen-rounda tərəf gedir. O, əvvəlcə çox tələsir və lap kiçik yoxuşa da arxa təkərlər yerində fırlanır.

– Ah, lənətə gələsən, – Kolduell deyir, – işimiz xarabdır.

Piterin əsəbləri bu günün bütün xəbərlərindən çı�paqlaşış, o, ayaqda dayanıb.

– Biz niyə iki saat əvvəl yola düşmədik? – soruşur.

– İndi Pilyulini keçə bilməyəcəyik. Sən nəyin xətrinə oyunun axırınacan məktəbdə qalmışdin? Biletlər ki çoxdan satılmışdı.

– Zimmermanla söhbət eləyirdik, – Kolduell bunun birdən irad kimi səslənə biləcəyindən qorxaraq oğluna bir-dən-birə, dərhal cavab vermir. – O dedi ki, səninlə söhbət eləyib.

Piter öz günahını hiss eləyərək sərt şəkildə cavab verir:

– Əgər o, məni dəhlizdə qapazlayırsa, istər-istəməz danışarsan.

– Sən də ona çatışmayan biletlər barədə nəsə dedin.

– Belə alındı. Mən başqa heç nə demədim.

– Ey, ey, oğlan, mən sənin sərbəstliyini məhdudlaşdırmaq istəmirəm, ancaq hər halda, sən nahaq belə eləyibsən.

– Nə böyük iş olub ki? Bu ki doğrudur. Deməli, sən mənim həqiqəti danışmağımı istəmirsən? İstəyirsən ki, bütün ömrüm boyu yalan danışım?

– Axi sən... əlbəttə, indi bunun əhəmiyyəti yoxdur... Ancaq... sən ona mənim missis Həroqun onun kabine-tindən necə çıxdığını gördüyüümü dedin?

– Aydın məsələdir, yox. Mən bu barədə fikirləşməyi belə unutmuşam. Səndən başqa hamı unudub. Görünür, sən elə təsəvvür eləyirsən ki, bütün dünya sənə qarşı söz-ləşib.

– Mən Zimmermanı heç vaxt axıra kimi başa düşə bilməmişəm, yəqin ki, mənim bədxətliyim də bundadır.

– Burada başa düşməli bir şey yoxdur. O, olsa-olsa, nə elədiyini özü də bilməyən qızışmış qoca əxlaqsızdır. Bunu səndən başqa hamı bilir. Ata, sən niyə belə... – O istədi desin “axmaqsan”, ancaq dördüncü ehkami xatırlayıb özünü ələ aldı – belə hər şeydən bədgümansan? Hər şeydə olmayan məna görürsən. Niyə? Niyə sakitləşmirsən? Axi buna heç bir qüvvə çatmaz!

Oğlan hırslı dizini lövhəyə vurur və əlcək yeşiyinin qapağı cingildəyir. Atasının başı Piter üçün onun bütün

əskikliyini, yönələmsizliyini, yüngüllüyünü və inadkarlığını təcəssüm etdirən, onun təzahürü olan xırda papaq basdığı dinc kölgə kimi qaralır.

Kolduell ah çəkir və deyir:

– Bilmirəm, Piter. Yəqin ki, bu, qismən irsi, qismən də qazanılmışdır.

Onun səsi sonsuz dərəcədə yorğundur – görünür, bunu bütün gücünü toplayıb izah eləyir.

Mən atamı öldürürəm, – Piter sarsılmış halda düşünür.

Qar get-gedə bərkisir. Qar dənəcikləri faraların üstündə düşərək parıldayırlar, fırlanır, yox olur, onların yerində hey yeni qılıqlımlar işıldayırlar. Onların axını azalmır. Qarşidan gələn avtomobil, demək olar ki, yoxdur. Əlliillər evinin arxasındaki binaların işıq gələn pəncərələri seyrəkləşir, küləkdə itib-batırlar. Soba işləməyə başlayır və onun istiliyi, elə bil, onların dünyadan təcrid olunmalarını xüsusi göstərir. Şüşətəmizləyənin cızdıığı qövslər get-gedə qısalır və budur, ata ilə oğul artıq iki dar bacadan irəli, چovguna baxırlar. Mühərrrik finxırıb onları qabağa, tələyə aparır.

Onlar “quru qanun” zamanının məşhur Olton qanqsteri El Konun basdırıldığı yəhudi qəbiristanlığının yanındakı yamacla aşağı düşdükəri vaxt maşın sürüşür. Kolduell nəzarətdən çıxməqda olan sükanı sürətlə fırladır və əlini düzəldir. Nəhayət, onlar sağ-salamat Byukenen-rouduн qurtardığı yüz iyirmi ikinci şoseyə çatırlar. Onların sağında qar örtükdə əriyən Pilyuli qalxır. Yük maşını, sanki, təkər üstə olan evi dartırmış kimi qar zəncirlərini pulemyot təki qorxulu və sürətlə şaqquşdadaraq yanlarından Olton tərəfə üzüb keçir. Onun qırmızı işıqları sayışaraq gözdən itən vaxt şosedə tək qalırlar.

Yoxuş getdikcə daha dik olur. Kolduell birinci sürəti qoşur və təkərlər yerində firlanana kimi belə gedir, sonra ikinciye ötürür. Maşın qarı şumlayaraq yenə bir neçə addım qalxır; sonra təkərlər yenə yerində fırlanır və Kolduell ümidsizliklə üçüncü sürətə keçir. Mühərrrik sönür, Kolduell aşağı yumbalanmasınlar deya cəld el əyləcini tərpədir. Onlar yamacın yarından çoxunu keçib-gedirlər. İndi, mühərrrikin susduğu vaxt küləyin qüssəli iniltiləri eşidilir. Kolduell yenidən mühərriki işə salır, ancaq arxa təkərlər qarda özlərinə dayaq tapa bilmirlər; köhnə ağır “byük”

bir də görürsən xəndəyin kənarındaki alçaq məftil çəpərə sürüşüb getdi. Axır ki, Kolduellin əlaci qapını açmaq, oradan başını çıxartmaq və arxa fənərlərin, bu yeganə işığın çəhrayı parıltısında maşını arxa gedişlə üzüaşağı buraxmaqdan başqa heç nəyə qalmır. O, Olincerə dönən yoluñ yanından Pilyuliylə Oltona gedən yoldakı növbəti alçaq yamac arasındakı hamar sahəyə kimi belə sürünür.

Maşın indi sürət götürərək, yoxuşun birinci yarısını daha tez dəf eləyirsə də, birinci dəfə batıb qaldığı həmin yerə azca qalmış təkərləri boş-boşuna fırlanır və dayanır. Fənər işığında onların əvvəlki izləri iki şirim kimi qaralır.

Və birdən onların başlarından irəliyə uzun kölgələr düşür. Hansısa bir maşın yamacı qalxır. Onun işqları böyüyür, parıldayır, qışqırıq kimi küləyin içində soxulur və onları dolanıb keçir; bu, təptəzə yaşılı “dodc”dur. O, zəncirlərini cingildədərək yanlarından keçib-gedir, yoxuşun ətəyinin ən dik hissəsini arxada qoyur, sürətini artırır və yox olur. “Byük”in tərpənməyən işqları yenicə peyda olmuş təkər izindəki zəncir möhürlərini işiqlandıır. Qar isə enərkən hey qıgilcım saçır.

– Biz də zəncir keçirməli olacaqıq, – Piter atasına deyir. – Burada çətinini cəmi iyirmi yarddır, sonra bizim yola çıxırıq. Fayr-hilldəki yoxuş isə belə dik deyil.

– Yadında saxla, bu yaramaz bizi qoşquya almağı təklif eləmədi.

– Yox bir. O özü zorla qalxırdı.

– Mən onun yerində belə eləməzdəm.

– Ancaq sənin kimilər daha yoxdur, ata! Sənin kimilər daha dünyada yoxdurlar!

O, atanının, sükanı sıxaraq başını əlləri üstünə qoyduğunu görüb artıq qışqırır. Onu ruhlandırmaq istəyir, ancaq deyilməmiş sözlər onun boğazında ilişib qalır. Nəhayət, inamsız halda soruşur:

– Bəs bizim zəncirimiz yoxdur?

Atası başını qaldırır və deyir:

– Var, ancaq burada onu keçirə bilmərik, maşın domkratdan sürüşüb düşər. – Təzədən hamar yerə enmək lazımdır.

O, təzədən qapını açır, başını çıxarıır və maşını arxa fənərlərin çəhrayılaşdırıldığı qarla geriyə, aşağı verir. Açıq

qapıdan keçib içəri girən qar dənəcikləri Piterin üzünə və əllərinə iynə kimi batır. O, əllərini gödəkçəsinin cibinə soxur.

Yamacın ətəyində hər ikisi çıxır. Onlar baqaj qapısını açırlar və domkratla arxa təkərləri qaldırmağa çalışırlar. Səyyar lampaları yoxdur, buna görə də işləri çətinliklə gedir. Xəndəkdəki qarın dərinliyi altı düym olar və onlar təkərləri qarın üstünə qaldırmağa çalışaraq domkratın reykasını çox hündürə çəkirərlər. Maşın yana əyilir, reyka isə güllə kimi yuxarı sıçrayır və şosenin ortasına düşür.

— Lənətə gələsən, — Kolduell deyir. — Belə getsə, gəbərməyimizə çox qalmayıb.

O tərpənmir və Piter reykanı özü götürür. Taxtanı bir əlində tutub xəndəyin kənarında daş axtarır ki, qabaq təkərlərin altına qoysun, ancaq qar bütün yeri örtüb.

Atası çovğunun arasından onların başı üstündə yuxarıda qanad çalan qara məlek kimi görünən şam ağaclarının təpəsinə baxaraq dayanıb. Piterə elə gəlir ki, atasının fikri səmanın bənövşəyi dumanında eşələnən quzğun kimi geniş çevrələr cızır. Sonra o, torpağı qayıdır, ata oğlu ilə birlikdə domkrati bamperin altına çekir və bu dəfə təkəri qaldırı bilirlər. Ancaq bu arada məlum olur ki, zənciri bərkitməyi bacarmırlar. Qaranlıqda heç nəyi görmək olmur və şaxtada keyləşmiş barmaqlar işin öhdəsindən gələ bilmir. Piter atasının təkərin dörd çevrəsində necə süründüyünə uzun-uzadı baxır. Yanlarından bir maşın da olsa, keçmir. Yüz iyirmi ikinci şose ilə hərəkət kəsilib. Budur, atası zənciri tamam bağlamışdı ki, birdən əlinin altından sürüşüb düşür. Kolduell mühərrikin batırıldığı hönkürtümü, ya lənətmi səslərilə qəddini düzəldir, hər iki əlilə hörümçək toru kimi dolaşış düşmüş dəmir həlqələri yumşaq qara çırır. Zəncir eynilə yerə düşən quş kimi qarın içində özü-nə çala düzəldir.

— Birinci içəridəki rəzəni bərkitmək lazımdır, — Piter deyir. O, zənciri eşib çıxarıır, diz üstə çökür və maşının altına sürüñür. O artıq atasının anasına necə: “Mən ağlıma gətirməzdim ki, neyləyim, ancaq uşaqqı zənciri götürüb maşının altına girdi və onu əməllicə bərkitdi, lap təaccüb-lüdür, onda bu texniki vərdişlər haradandır”, — deyəcəyini gözləri önnənə gətirir. Təkər əlindən sürüşür. Piter artıq

şinə iri dəmir zirehi zorla keçirdiyi vaxt bir neçə dəfə təkəri tənbəl-tənbəl onun üstündən atır – soyunan qız donunu çıxaran kimi. Atası təkəri tutur və Piter təzədən başlayır (banının altından rezin, çoxdanlı pas, benzin, yağı iyi gəlir və bu iyilər hədələyici piçiltiya oxşayır). Piter maşının domkratdan necə çıxdığını xatırlayır, ressorların və oxun onun başını necə partlatdığını canlı şəkildə gözləri öünüə gətirir. Bir şey yaxşıdır – burada, aşağıda nə külək var, nə qar.

Bütün biclik burasındadır ki, balaca rəzəni bərkidəsən. O, bu rəzəni tapır və barmağının ucu ilə onun necə bərki-diyini müəyyən eləyir. Demək olar ki, bunun öhdəsindən gəlir. Lap xırda bir iş qalıb. O qədər bərk sixır ki, bütün bədənindən əsmə keçir; qasığı gizildəyir; metal barmaqlarını kəsib dərinə işləyir. O, dua eləyir və dəhşət içində duyur ki, bu güzəşt nə qədər cüzi olsa da, metal onsuz da güzəşt eləməyəcək, rəzə inad göstərir. O, ümidsizliklə ciyildəyir:

– Heç cür!

Atası qışqırır:

– Qoy cəhənnəm olsun! Çix!

Piter fağır-fağır qalkır, üstündən qarı çırpır. Onlar, atası ilə özlərini itirmiş halda bir-birlərinə baxırlar.

– Bir şey əmələ gəlmir, – deyir, sanki, bu, öz-özlüyündə aydın deyil.

Atası deyir:

– Sən məndən çox-çox yaxşı bacardın. Otur gedək Oltonda gecələyək. Yeddi bədbəxtliyin bir cavabı var.

Onlar zənciri baqqaj yerinə qoyurlar və domkratı endir-məyə çalışırlar. Ancaq hətta geri çəkilməyin bu yolu da kəsilib. Domkratın istiqamətini dəyişməli olan ling öz oxu üstündə köməksiz halda tərpənir. Tutacağın hər dönüşü maşını daha yuxarı qaldırır. Qar adamın üzünə vurur; küləyin uğultusu qulaq pərdələrini deşir; daha dözməyə güc qalmayıb. Adama elə gəlir ki, tufan özünün bütün xışıldayan, tərpənən ağırlığı ilə bu lənətəgəlmış xarab domkratın üstündən asılıb.

– Mən indi ona göstərərəm, – Kolduell deyir. – Oğlum, sən çəkil.

O, maşına girir, mühərriki işə salır və maşını qabağa verir. Bir anlığa domkratın reykası qövs kimi əyilir və Piter gözləyir ki, o, ox kimi çovğunla uçub gedəcək. Ancaq

bumper özü ağırlığa tab gətirmir və maşını birdən ressurun üstünə elə səslə atır ki, elə bil, buz sırsıraları qopur. Arxa bumperin aşağı qıraqında yarımdairə çökək həmişəlik bu gecə haqqında xatirə kimi qalacaq. Piter domkratın hissələrini yiğir, onları baqaj yerinə atır və atasının yanında oturur.

Kolduell maşının yana sürüşdüründən istifadə eləyərək, onu tez döndərir və Oltona tərəf yönəldir. Ancaq onların bu yolla getdikləri vaxtdan bir saat keçib; qar daha bir düym yağıb və yatmayıb, çünki hərəkət tamam kəsilib. Pilyulinin arxasındaki güclə sezilən yoxuş o qədər mailidir ki, avtomobilə şütyüyərkən bu, heç hiss olunmur, amma indi dik və keçilməz kimi görünürdü. Arxa təkərlər aramsız olaraq boş-boşuna yerində fırlanır. Qabaq şüşədəki şəffaf yuva daha daralır, yumşaq nazik təbəqə ilə örtülüür; six-six qar ələnən səma qapıları indi bütünlükə taybatay açılıb. "Byük" azmeyilli yamacə qalxmaga çalışaraq, üç dəfə irəli cumur, hər dəfə də qara batır. Nəhayət, Kolduell bütün qazı basır və arxa təkərlər ciyilti ilə maşını qarlı xam yerlə xəndəyin arxasına sürüsdürür. Elə bu yerdə çox da dərin olmayan dərə var. Kolduell birinci sürəti qoşur və maşını çıxarmaga çalışır, ancaq qar onu öz xəyalı qucağında bərbərk saxlayır. Kolduellin dodaqlarında gümüşü köpük əmələ gəlir. O, özünü itirib, ümidsiz halda arxa sürəti qoşur və maşın arxaya gedib tamam batır. O, mühərriki söndürür.

Və təşviş içərisində ətrafa dinc sakitlik çökür. Maşının üstündə yüngül xışlı gəzir, sanki, ora qum səpirlər. İsinmiş mühərrik kapotun altında sakitcə taqqıldayır.

– Piyada getmək lazımdır, – Kolduell deyir. – Olincerə qayıdaq və Hammelgildə gecələyək. Bu, üç mildən qıсадır. Gedə bilərsən?

- Getməli olacaqıq, – Piter dillənir.
- Bədbəxtliyə bax, sənin heç qaloşun da yoxdur.
- Sənin də.
- Əşı, mənə fərqi yoxdur, mənim əleyim ələnib. – Susub əlavə eləyir: – Axi burada qala bilmərik ki!
- Cəhənnəm olsun, – Piter deyir. – Bilirəm. Hər şeyi bilirəm, bu barədə danışmaq bəsdir. Ümumiyyətlə, danışmaq bəsdir. Gedək.

– Sənin atanda azacıq da kişilik olsayıdı, biz bu yoxusu qalxardıq.

– Və daha haradasa yenə batardıq. Sənin günahın yoxdur. Heç kimin günahı yoxdur, günah allahdadır. Xahiş eləyirəm, sus.

Piter maşından çıxır və bir müddət atasından qabaqda gedir. Onlar öz “byüik”lərinin qazdığı təkər yeri ilə yamacla yuxarı, yəhudü qəbiristanlığının yanından keçib gedirlər. Bir ayağını o birinin düz qabağına qoymaq Piterə çətindir, deyirlər hindular belə yeriyirlər. Külək onu belini bükməyə məcbur eləyir. Burada, şamağaclarının müdafiəsi altında o çox da bərk əsmir, buzlu barmaqları ilə Piterin saçlarına toxunur, ancaq başını inadla tərpədir. Qəbiristanlığı yoldan boz daş hasar ayırır; qarın içindən çıxan hər daşın yanında ağ saqqal bitib. Haradasa zülmət örtük altında Eb Kon öz dəstəsilə zırzəmidə sakitcə uzanıb. Və bu nəyə görəsə Piteri sakitləşdirir. Ona elə gəlir ki, onun “mən”i də kəllə sümüyünün qübbəsi altında etibarlı şəkildə örtülüb.

Qəbiristanlığın arxasındaki düzənlilikdə şamlar seyrəkdir və dönə-dönə onun bu üzündən vurub o üzündən çıxan külək şiddətlənir. Piter tamam şəffaf olur – fikirlərdən ibarət skelet. O, öz ayaqlarının müti halda, sanki, yükdaşıyan heyvan kimi dənəvər qarda necə veylləndiyinə maraqla, kənardan baxan kimi baxır; addımının uzunluğu ilə Olincerə qədər olan məsafə arasındaki uyğunsuzluq o qədər böyükdür ki, Piterin qarşısında bütöv bir sonsuzluq, hüdudsuz asudə vaxt var. O, bu vaxtdan istifadə eləyir və ifrat fiziki gərginlik haqqında düşünür. Bu vəziyyətdə sərt adilik var. Əvvəlcə keçmiş və gələcək haqqında olan bütün fikirləri itir, sonra hissələri ətraf mühiti dərk eləmədən donub-qalır. Və nəhayət, ətrafları – əli, ayağı, barmaqları işləmir. Əgər gərginlik yox olmursa, əgər insanda hələ nəsə yaxşı bir şeyə inadlı cəhd yaşayırsa, burnunun ucu, çənəsi və başının özü duyulmursa; onlar tamam yox olmurlar, necə deyərlər, bir vaxtlar insan “mən”inin geniş və vüqarlı səltənətindən təkcə qalmış həmin məhdud, minimal, təəccübülü dərəcədə six məkanın hüdudlarından uzaqlaşırlar. Və Piter, sanki, haradansa uzaqdan indi onun yanında gedən atasının onu öz bədəni ilə küləkdən qoru-

yaraq başından toxunma papağını çıxarıb oğlunun donmuş başına necə çəkdiyini görür.

VIII

Mənim məhəbbətim, qulaq as. Yatmırsan ki? Ancaq dəxli yoxdur. Qərbi Oltonda hər ağacında ad yazılmış lövhə asılan gözəl parkla əhatə olunmuş şəhər muzeyi vardi. Burada Lineyp deyilən nohurun yanında qara qu quşları özlərinə sığal verərək dayaz suda cüt-cüt üzürdülər. Ona Olincerdə Tilden-Qışqırıq deyirdilər, amma elə həmin dayaz yerdə. Bazar günləri anamlı tez-tez muzeyə, bizimcün mümkün olan kiçik bulaq boyu bir şəhərdən digərinə uzanan sakit, kölgəli yolla yeganə mədəniyyət xəzinəsinə gedirdik. O vaxt hələ tikinti işləri aparılmayan bir milə yaxın olan bu yer keçmişin qalığı idi. Biz atılmış və ot basmış köhnə cıdır meydanını keçirdik, tava daşından evli bir neçə fermanın yanından ötüb keçirdik – hər birinin yanında, anasının yanındakı uşaq kimi yekə tava daşından olan ağaappaq tikili bir-birinə qıslımsıdı. Biz burada müxtəlif enə malik olan üç yola ayrılan şoseni sürətlə keçərək, muzey parkının dar xiyabanına düşdük, buradasa bizi artıq tamamilə qədim dünya, Arkadiya əhatə eləyirdi. Ördəklər və qurbağalar albalı, cökə, akasiya və yabanı alma kolları içərisindən gözə dəyən bataqlıq kimi göldə sevincək-sevincək qışqırışındılar. Anam bütün bitkiləri və quşları tanıydırdı, mənə onların adlarını deyirdi, ancaq biz bəzi yerlərdə, içərisində quşların çımdıyi hovuz və skamyalı kiçik dəyirmi meydancalar yaradaraq genişlənən, çinqıl tökülmüş yolla gedənə kimi elə oradaca yadımdan çıxarırdım, belə ki, hərdən biz qucaqlaşmış sevgililəri ürküdürdük və onlar bizim dalımızca alacağınmış gözlərlə baxırdılar. Bir dəfə anamdan soruşdum ki, onlar neyləyirlər, o, qəribə zərifliklə cavab verdi: "Yuva qururlar".

Sonra isə üzümüzə göldən külək vurdı, qu quşlarının xoşagəlməz qışqırıqları eşidildi və hündür fistığın mifik qara yarpaqları içindən muzeyin solğun-sarı karnizi göründü, onun üzərindəsə – günün altında parıldayan yaşıl püstə çərçivəli şüşə qapaq-çardaq. Məndə paxılıq və utancaqlıq hissi doğuran – cünki o vaxtlar bizdə avtomotiv-

bil yox idi – maşın dayanacağını keçib-getdik, piyada yoluyla əllərində göyərçin üçün çörək torbaları aparan uşaqların içərisindən getdik, geniş pilləkənlə qalxdıq, orada geyimli-kecimli, yaya uyğun yüngül paltaşlı adamlar fotoaparati çəqqıldıadır, sellofan bükülösünü açıb buter-brod çeynəyirdi, biz muzeyin məbəd kimi hündür vestibülü ilə gedirdik. Giriş pulsuz idi. Zirzəmidə yayda təbiət-sevərlər dərnəyi də pulsuz məşğul olurdu. Bir dəfə anam mənə ora getməyi təklif elədi. Birinci məşğələdə hamı şüşə yeşikdəki ilanın çölsicanını necə ciyildədə-ciyildədə diri-dirili udduğunu müşahidə elədi. Mən daha ikinci məşğələyə getmədim. Aşağı mərtəbədə şagirdlər üçün sərgi vardı – tərpənməyən müqəvvalar və vitrin arxasında vitrin, ciddi şəkildə təsnifatlaşdırılmış, germetik bağlanmış qədim eskimos, Çin, Polineziya məmələtləri. Orada bir də burunsuz mumiya vardi və həmişə onun dövrəsində adamlar yığıldırdı. Üşaq vaxtı bu mərtəbə məndə qorxu hissi yaradırdı. Hara baxırsan – ölüm; kim fikirləşərdi ki, o bu qədər çox ola bilər? İkinci mərtəbə sənət əsərlərinə ayrılmışdı, orada daha çox yerli rəssamların yönələmsiz, qəribə və düzgün olmayan, bununla belə, sadəlövhəlik və ümid – firça kətana toxunan kimi hər dəfə baş qaldıran nəyisə tutmaq və həmişəlik saxlamaq şəfəqi saçan şəkillər get-gedə artırdı. Orada bir də hinduların və hər cür allahların kiçik tunc fiqurları vardi, iri oval zalın mərkəzində, pil-ləkənin yanında qıraqları qara hovuzun ortasında isə natural böyüklükdə çılpaq yaşıl qadın dayanmışdı. Bu fontan idi. Qadın dodaqlarının yanında qızılı rəngli tas tutmuşdu, onun qəşəng dodaqları yarıcaq idi, onu su zolağının altına tutmuşdu, ancaq fontan elə düzəldilmişdi ki, su hey tasın qıraqından, onun dodaqlarının yanından axıb töküldü. O əbədi gözləyə-gözləyə, kiçik döşlü və itaət eləməyən yaşla çalan telləri ilə bir ayağının pəncəsi üstə qalxaraq təsi mürgülü kimi görsənən sıfətindən bir düym məsafədə tutmuşdu: gözləri yumulmuş, ağızı açılmışdı. Üşaq vaxtı onun təsəvvür edilən susuzluq əzablarına baxmaq məndən ötrü ağır idi, elə dayanırdım ki, onun dodaqlarını suya toxunmağa qoymayan bir düym enində olan dəyişməyən işiq zolağını görüm. Su, tasdan qopmuş nazik, titrək, yaşıł – mirvari lent kimi qırılır və yüngül, kəsilməyən şappilti ilə

hovuza çəpinə tökülürdü və hərdən su sıçrantıları hansısa tutulmayan gücün təsiri altında qar dənələri kimi mənim məmərin üstündəki uzaniqli əlimi soyuq-soyuq sancaraq hovuzun qırığına qədər uçub gəlirdi. Qadının həmişə təmin edilməmiş qısa hövsələli intirazı mənə dözülməz görünürdü, özümü inandırırdım ki, gecələr, qaranlıq mumiyani və Polineziya maskalarını, şüşə gözlü qartalları bürüyən vaxt onun nazik tunc əli zorla görünən hərəkət eləyir və o, su içir. Mən ayın şüşə çardağı keçib işıqlandırığı böyük oval zalda su şirəltisinin bir anlığa necə dayandığını təsəvvür eləyirəm. Və bu o vaxt sınaqdan çıxmış hisslə – gecənin gəlişilə suyun şəffaf lentinin yox olacağı və onun şirəltisinin kəsiliçəyi hisslə – öz hekayəmi qurtarıram.

Küçə hərəkətinin mənə layla çalan kəsilməz hay-küyü bizim mansardin pəncərəsində zərif qrafit bozluğa malik kilsə pəncərələrindəki kimi təbii görünən dərəcədə tozlu nazik şüşəsində xışıldayı. İki mərtəbə aşağıdakı kafeterinin neon lövhəsi ritmik şəkildə sayışaraq onları çəhrayı rəngə boyayır. Mənim iri tablom – kətan və rəng heyvətamız dərəcədə baha başa gəlir və onlar sənət əsərinə çevrilərkən heyvətamız dərəcədə qiymətdən düşürlər – gün işığının qabağında kvadrat ciyinli hansısa fiqurlar kimi görünür. Sən şüşədəki çəhrayı sayışma ilə bir ritmdə nəfəs alırsan. Sənin vüqarlı ağzin yuxuda azacıq açılıb, üst dodağında azca səs var, sanki, zərbə izidir – bu, sənin irsinin əlamətidir, sənin yuxuna gecə şəhi kimi məsumluq çı�ınib. Qulaq as: mən səni sevirəm, sənin vüqarlı, bir-birinə sıxılmış şışmış dodaqlarını, yatdiğın və yuxuda məni qınadığın vaxt həmişə mənimkini bağışlayan qaraşın dərini, ovcundakı çəhrayı paxırdaki çoxəsrlik mütiliyin izlərini sevirəm. Sənin zanbaq saplaşına oxşayan boynunu sevirəm. Sən sobanın yanında dayananda bunu özün bilmədən su içən toyuq kimi tez-tez başını qaldırırsan. Sən çılpaq halda yatağa gedəndə pəncələrin yüngülçə içəri tərəfə əyilmiş vəziyyətdə olur, sanki, arxanca gələn hansısa adamlı bir qandaldasan. Yataqda isə hərdən mənim adımı piçıldırırsan və özümə sarsılmaz inamım varlığımı bürüyür. Sevinirəm ki, sənilə qarşılaşmışam, sevinirəm, fəxr eləyirəm, sevinirəm; təkcə axşamlar ürəklərimiz qeyri-mümkün şeyləri həyata keçirməyə çalışanda yerdə alovlanan şimşək

kimi gözlənilməz təmiz gülüşündən darıxıram, özü də lap azacıq. Mənim atam, taleyi nə qədər kədərli olsa da, belə gülüş içərisində yaşayıb. Atam sağ qalsaydı, səni qayğılanırdı. O, məni də həmişə qayğılandıırırdı. Onun bədəni mənim üçün sırr idi, mən hər şeydən yaxşı onun ayaqlarını tanıyırdım.

Bir qulaq as. Mənə qulaq as, mənim hökmdar qadınım. Mən səni sevirəm və istəyirəm sənin yanında müdrik, vaks kimi qara sıfətli, təbil kimi tarım yanaqlı zənci olum, iri, qara, adamı tanınmaz dərəcədə başqalaşdırıran eynək taxım, gecə saat üçdə yasəmən alaqaranlığı ilə dolu zirzəmidə oturum və yalnız öz sinəmdəki sakit nəğməni dirləyərək hər şeyi unudum. Ancaq bu, mənə sona kimi verilməyib. Bütünlükə dəyişib başqalaşmaq verilməyib mənə. Mən sonuncu həddi dəf eləyə bilmirəm. Mən öz atamın oğluyam. Axşamlar, gündüzün seyrəkləşən işığının, göydələnlərin onu artıq evlərin nəhənglikləri arasındaki küçələrin barmaqlıqları üzərində uçan öz kölgələrinin oxları ilə deşəcəklərini gözləyərək, hər yandan asılı qaldığı vaxt, mən atamı xatırlayıram və hətta onun atasını da – şübhələrdən dumalanmış gözlərini və ağarmış sallaq bığlı – heç vaxt görmədiyim adamı təsəvvür eləyirəm. Ruhani, müəllim, rəssam – yaranışın klassik mənzərəsinin təzahürü: cırlaşma.

Məni bağışla, çünki səni sevirəm, biz bir-birimiz üçün yaranmışıq. Mən Tibet laması kimi öz bədənimi tərk eləyirəm və çarpayı üzərinə qalxb bizim yan və in¹ bir varlığa qarışırıq. Ancaq axşamlar, adətən, atamlı evə getdiyimiz həmin saatda, mən döşəməsinin bizim yalnız ayaqlarımızla cilalandığı, tavanında, sanki, ilk səyyahların köhnə və yanlış xəritələrindəki qitələrə oxşar ləkələrin bilindiyi bu otağı gözdən keçirirəm, divarlara isə cidd-cəhdli yaxılmış utancaqlıqla örtülen tablolar əbəs yerə – mən özüm bundan şübhələnməyə başlayıram – hansılar ki, ifadə edilməyini ifadə etməyə çalışırlar, mən bundan qorxmağa başlayıram. Sənilə həyatımız, şəfəqdən və qırubdan asılı olmayaraq ötüb-keçən günlər, tədricən öləziyən ehtirasın qəribə baxışları, Brakin tutqunlaşmış tablosundakı kimi bütün

¹ Yan və in – qədim Çin fəlsəfəsində insanda qadın və kişi başlanğııcı

bu şərait freydizm və Şərqi seksual mistisizminin kədərlı qarışığı barədə düşünürəm: “*Doğrudanmı, mənim atam həyatını bunun xətrinə qurban verdi?*”

Mən yuxusu qaçmış halda çəhrayı qaranlıqda səninlə yanaklı uzanarkən, sanki, Vera Hammelin yanında qonaqlar üçün olan otaqda, oyandığım o keçmiş şəhərə qayıtdım. Hər şey qar ağılığı ilə gülümsəyirdi. Mən yuxuda, bundan əvvəl aşkarda başıma gələnlərin inikasını sanki, suyun dibinə sancılmış taxtanın əks olunması kimi təhrif olunmuş şəkildə – bizim səndirləyə-səndirləyə ötüb-keçməyən çovğunun içindən sonuncu milləri necə keçdiyimizi; atamın qaranlıq evin qapısını təbil kimi necə döyüyüünü gördüm. O heysiz halda inildəyir və ümidsizlik içində əllərini ovaşdururdu, onun inadkarlığı indi artıq mənə axmaq, yaxud qeyzli kimi görünmürdü, o zəruri idi, hissizlik vəziyyətindəki kimi donub-qalmış adama – mənə tamamilə zəruri idi; sonra mən ağ, gur işıqlandırılmış mətbəxdə Vera Hammeli gördüm, o əsnəyir və işiq düşən gözlərini döyürdü, saçları mavi, kiçik xalatının çıynına tökülmüşdü, o, əllərini xalatının qolunda gizlətmışdı və əsnəyə-əsnəyə də onları sinəsinə sıxırdı; pilləkənlə axsaq nəhəng – atamın tez-tez yanılan izahlarına və sürəkli təşəkkürlərinə lal-dinməz qulaq asan əri enirdi. Bizi qonaqlar üçün ayrılmış otaqda, mister Hammelə anası Hannadan, mənim dayımın bacısından miras qalmış köhnə lax-sək çarpayıda yerləşdirildilər. Ondan quş lələyinin və nişastanın qoxusunu gəldirdi və qamaka elə oxşayındı ki, atamlı biz soyunub uzandığımız vaxt onun ortasına sürüsüb getməməkdən ötrü qıraqlarından tutmalı idik. Mən hələ bir neçə dəqiqə gərginlik içərisində idim, mənə elə gəldirdi ki, bütün bədənim ora-bura vurnuxan ağ atomlarla doludur, sonra isə mən atamın xorultusunun ilk gurultularını eşitdim. Pəncərənin o üzündəki külək möhkəm köks ötürdü və sanki, bu səs-küy, tərpənmə hər şeyi izah eləyirdi, mən sakitləşmişdim.

Otaq şəfəq saçırı. Ağ çərçivənin və ağ metal güllərlə işlənmiş muslin pərdələrin arxasında səmanın qatı göylüyü sərilmişdi. Mən fikirləşirdim: “Belə şəhər hələ heç vaxt olmayıb”, – və sevinclə hiss eləyirdim ki, zamanın mavi-səmavi okeanını yarib keçən gəminin burnunda dayanmışam. Boylandım: atam yox olmuşdu. Mən çarpayının

ortasında uzanmışdım. Gözlərimlə saatı axtardım, ancaq tapmadım. Gün işığı düşmüş yolu, tarlanı və poçt qutusunu görəcəyimi gözləyərək başımı sol tərəfə döndərdim, ancaq pəncərənin arxasında yalnız kafenin kərpic divarı vardı, sanki, üz-gözünü turşutmuş, qarınlı, şüşə dəstəkli və karikaturadakı ayının barmaqsız pəncələrinə oxşayan ağır əymə ayaqlı qədimi kamod durmuşdu. Pəncərə arxasındaki ağılıq parıldayan gümüşü saplaq və divar kağızlarındaki yarpaqları kölgədə qoyurdu.

Mən təzədən oyandığım vaxt yad evdə olmağımın və dünənki ağlasığmaz əhvalatlardan sonra günün belə aydın və gözəl olması, ətrafdakı bu sakitliyin (Məni niyə oyatmayıblar? Bəs məktəb necə olub? Bu gün çərşənbədir?) vərdiş eləmədiyim duyğusu daha məni yuxuya getməyə qoymadı, qalxıb birtəhər geyindim. Radiatorda quruyan çəkməm və corablarım hələ yaş idi. Hər dəfə dönəndə fikirləşmək və özümü ələ almaq lazım gələn divar və dəhlizlər arasında məni zəiflik bürüyürdü. Vanna otağını tapdım, üzümə soyuq su vurdum və yaş barmaqlarımla dişlərimi sürtdüm. Ayaqyalın pilləkənlə endim. Pilləkəndə hər pillənin altına latun çubuqla bərkidilmiş xovlu bej rəngli ayaqaltı döşənmişdi. Bu, tipik Olincer evi idi, möhkəm, bütün qayda-qanunlarla tikilmiş – mən məhz belə evdə yaşamaq istədim. Mən öz rəngi solmuş qırmızı köynəyimdə və üç gün əynimdən çıxmayan alt tuman-köynəkdə özümü çirkli və ona layiq olmayan kimi hiss eləyirdim.

Missis Hammel başında sancaq taxılmış yaylıq, əynində güllü, anemondakı kimi ulduzlu önlük içəri girdi. Əlində qəşəng hörmə zibil səbəti tutmuşdu və damağını göstərərək mənə gülümsədi.

– Sabahın xeyir, Piter Kolduell! – o, məni salamladı.

Və o, adımı, soyadımı bütünlüklə tələffüz elədiyi vaxt mən nəyə görəsə özümü evdə arzu edilən qonaq kimi hiss elədim. O, məni mətbəxə apardı, onun arxasında gedərkən təəccüb içinde gördüm ki, boyumuz eynidir, yaxud mən hələ bir düym hündürəm. Olincer düşüncəsinə görə o, hündür qadın idi, mənə də qarşısında peydə olduğu kimi, çiyini tabaşır qutusuna zorla çatan incə-mincə yeddinci sinif şagirdi kimi məktəbə ilk dəfə gəldiyim vaxt, hər halda, ucaboy ilahə kimi görünürdü. Görünür o, indi məni böyük

oğlan sayırdı. Mən üstü saxsından düzəldilmiş kiçik mətbəx masası arxasında oturdum və o, mənə arvadım kimi səhər yeməyi verirdi. Mənim qarşısında saxsının üstünə çəhrayı kölgə düşürdü, elə kölgə ki, qabaqcadan məmnunluq duyurdum. Portağal şirəsilə dolu böyük qədəhi yerə qoydu. Və mənim üçün beləcə oturmaq, şirə sümürmək və ona göz qoymaq xoş idi. O, ayağında göy çəkələk qab-qacaq şkafından soyuducuya tərəf, oradansa əlüzyuyana sarı elə sıvişirdi ki, sanki, hər şey onun addımlarının uzunluğuna ölçülüb; bu geniş, yaxşı təchiz olunmuş mətbəx mənim anamın biş-düş elədiyi dar, tələsik quraşdırılmış hücrəsinə heç oxşamırıldı. Və mən bəzi adamlara, heç olmasa, məişət problemlərini həll eləmək müyəssər olduğu halda, niyə mənim atam kimi başqalarının bütün ömrü boyu heç nəyə yaramayan avtomobilə və ayaqyolusu olmayan soyuq evə malik olmağa məhkum edilməli olduqlarını başa düşə bilmirdim. Olincerdə bizim soyuducumuz yox idi, onu içində buz olan miskin taxta yeşik əvəz eləyirdi və nənəm heç vaxt bizimlə birlikdə masa arxasında oturmazdı, plitənin yanında dayanıb tüstündən gözlərini qiyaraq əllərilə yeyərdi. Evdə hər şey qovdu-qacdı, ağılsızcasına elənirdi. Və mən səbəbini anlayırdım – evin başçısı, mənim atam tezliklə yenə təzə məkana köçməli olacaqları fikrindən heç vaxt uzaqlaşa bilmirdi. Bu qorxu, yaxud ümid evimizin üzərindən heç vaxt əskik olmurdu.

– Atam haradadır, – soruşdum.

– Özüm də bilmirəm, Piter, – qadın cavab verdi. – Sən necə istəyirsən, buğda yarması, düyü sıyığı, ya yumurta?

– Düyü sıyığı.

Divardakı oval, fil dişi rəngli saat 11.10-u göstərirdi.

Mən soruşdum:

– Bəs məktəb necə olub?

– Pəncərəyə baxıbsan?

– Hə. Qar kəsib.

– Radio ilə elan elədilər ki, o, altmış düym qalaqlanıb.

Dairədəki bütün məktəblər bağlanıb. Hətta Oltondakı pri-xod məktəbi də.

– Maraqlıdır, axşam üzgüçülük məşqləri olacaqmı?

– Çətin. Sən, yəqin, evdən ötrü bərk darixıbsan.

– Əlbəttə, elə bilişəm bir əsrdir evdə olmamışam.

– Atan başınıza gələnlərdən səhər-səhər elə gülməli şəkildə danişirdi ki... Sıyıga əlavə banan istəyirsən?

– Oho. Əlbəttə, mümkünsə.

Olingerlilərlə bizim aramızdakı fərq bax budur: onlar banana kimi ehtiyatlarını tuta bilirlər. Fayptaunda atam bananı çox gec-gec alırdı – onlar yetişməyə macal tapmamış yaşıł-yaşıl çürüyürdü. Bu qadının mənim boşqabımın yanına qoyduğu banan isə əsl möcüzə kimi görünürdü. Onun qabığı müxtəlif rənglərə çalırdı. Rəngli jurnalın əlavəsindəki kimi qızılı damlalar içərisində idi. Mən onu qasıqla kəsirdim, hər tikəsinin ortasında ideal ulduz vardı.

– Qəhvə necə, içirsin?

– Hər səhər içməyə çalışıram, ancaq heç vaxt çatdırıram. Bir də ki sizə onsuz da xeyli narahatlıq gətirdim.

– Boşla. Sən eynilə atan kimisən.

Ayrı adamın yaratdığı yaxınlığımızın duyğusundan doğulmuş bu “boşla” məni qəribə tərzdə bir neçə saat əvvələ, mənim anamın xalası oğlu Hammelin çarpayısında bərk-bərk yatdığını, atamınsa başımıza gələn macəralardan danişdığını və onların radioya qulaq asdıqları vaxta aparırdı. Mən mister Hammelin onlarla birlikdə olub-olmadığı haqqında fikirləşdim; elə hey bu dinc, sakit şəfəqin nədən səpələndiyini düşüñürdüm.

Ürəklənin soruşdum:

– Bəs mister Hammel haradadır?

– Qar təmizləməkdə. Yazıq El səhər saat beşdən ayaq üstədir. Şəhər idarəsilə müqaviləyə görə o, qar yağından sonra küçələrin təmizlənməsinə kömək eləməlidir.

– Hə-ə. Maraqlıdır, görəsən, bizim başibələli maşın orada necədir? Dünən onu Pilyuli yaxınlığında qoyub gəldik.

– Atan dedi. El qayıdanda sizi yük maşınınında aparar ora.

– Çox ləzzətli sıyıqdır!

O, əlüzyuyandan mənə tərəf çevrildi və təəccübə gülümsədi:

– Bu ki hazır olur!

Burada, mətbəxdə onun alman mənşəyi hiss olundu. Missis Hammel mənim üçün həmişə mədəniyyətlə, Nyu-Yorkla və bu cür şeylərlə dumanlı şəkildə assosiasiya olunurdu, o, digər müəllimlər içərisində seçilirdi və bəzən

hətta kirpiklərini də boyayırdı. Ancaq öz evində o, ən adi yerli qadın idi.

— Dünənki oyun sizə necə, xoş gəldi? — ondan soruşdum. Mənim üçün naqolay idi, ancaq söhbəti davam etdirmək lazım gəlirdi. Atam burada yox idi və mən, adətən, onun mane olduğu, özümün mədəni davranışında olan təsəvvürlərimi təcrübədə tətbiq eləmək fürsətindən istifadə elədim. Mən hey sərgi görünməsin deyə köynəyimin qolunu aşağı dartırdım. Missis Hammel mənə qara boşqabda alma jelesi gətirdi.

— Mən, demək olar ki, baxmirdim, — o, öz xatirələrinə güldü. — Möhtərəm Març mənə elə əyləndirirdi ki... Bilmirsən uşaqdır — qocadır, kimlə danışdığını başa düşə bilmirsən.

— Gərək ki, onun medalları da var, hə?

— Deyəsən. O, bütün İtaliyanı gəzib-dolaşıb.

— Maraqlıdır ki, o bütün bunlardan sonra təzədən ruhani olub, yox?

Onun qaşları çatıldı. Maraqlıdır, görəsən, o, qaşlarını alır mı? Yaxından diqqət yetirib qərara gəldim ki, yox. Onun qaşları anadangelmə nazik olub.

— Məncə, bu yaxşıdır. Bəs sən necə?

— Hə, əlbəttə, yaxşıdır. Sadəcə olaraq, demək istəyirəm ki, — axı o, orada nə qədər dəhşətlər görüb.

— Hm, müharibə barəsində hətta İncildə də yazılıb.

Mən onun nəyə işarə eldiyini başa düşməyib hər ehtimala qarşı güldüm. Görünür bu, ona xoş gəldi. O, şuxluqla soruşdu:

— Bəs sən özün oyuna diqqətlə baxırdın? Deyəsən, axı sənin yanında o qızı, Foqlmeni gördüm.

Mən ciyimi çekdim.

— Mən axı kiminsə yanında oturmaliydim.

— Piter, özünü gözlə. O, sənə elə baxırdı ki...

— Canım, mən onun nəyinə lazımad!

Qadın zarafatla mənə barmaq silkələdi, eynilə bizimki kimi, kəndlisiyəyi.

— Bax ha, birdən ilişərsən.

O, bunu tamamilə mənim babam kimi dedi və mən hətta həzzdən qızardım da. Mən parıldayan jeleni tostun üstünə çəkməyə başladım, o isə təsərrüfatla məşğul olmaqdə davam eləyirdi.

Növbəti iki saat mənim üçün tamamilə qeyri-adi oldu. Mən o saatları əlçatmadı yaş ucalığına – elə ucalığa ki, heç bilmirdim onun neçə yaşı var, ancaq o, məndən, ən azı, iki dəfə böyük idi – çatmış qadınla ikilikdə keçirdim. Şöhrət oreolu ilə əhatə olunmuş qadınla; onun məhəbbət məsələləri haqqında əfsanələr çırkılxırda pullar kimi məktəb yaramazları arasında gəzirdi. Mülkə malik olan və cəmiyyətdə mövqə tutan yaşılı qadınla. Onun iştirakı hər yanda duyulurdu. O, qızdırıcının nizamlayıcısına toxundu, mənə tərəf isti hava əsməyə başladı. Addimları yuxarıda eşidildi və tozsoran xırıltı ilə gurladı. Ya qadın yavaşça gülündü, ya da mebeli yerindən tərpədəndə onu cirildamağa məcbur eləyirdi. O yuxarıda, görünməyən quşcuğaz hərdən uca məşə ağaclarının budaqları arasında pırıldayan kimi səslənirdi. Evin bütün künclərindən Vera Hammel mənə baxırdı, hər kölgə, hamarlanmış ağacın hər əyrisi o idi; o, güzgüünü parıltısında, xışıldayan pərdənin yüngülçə tərpənməsində, mənim, sanki, mismarlandığım kreslonun dirsəkliyindəki yumşaq xovda yaşayırı.

Mən qaşqabaqlı halda qaranlıq qonaq otağında oturmuşdum və parıldayan rəfdən “Riders daycest” götürüb başdan-başa hər şeyi oxuyurdum. Tamam axmaqlayana kimi oxudum. Yalnız iki məqaləni səbirsizliklə uddum, onlar bir-birinin ardınca gəlirdi: “Xərcəngdən möcüzəli vasitə” və “Allahın varlığının on sübutu”. Ancaq məni, bir anlığa parlayıb yox olan ümidiñ mürgüləyən acısını oyatdığı peşmançılıq gözləyirdi. Qorxu iblisləri məni dəmir caynaqları ilə didib-parçalayırdılar. Bütün cəfəng, məzmunsuz frazalara və ikiqat sütuncuqların ensiklopedik ciddiliyinə baxmayaraq, aydın idi ki, heç bir sübut və möcüzəli vasitə yoxdur. İçərimdə, sözlər qarsısında qorxudan əllə toxunduqda hiss olunan əşyalar üçün qüvvətli-ümidsiz qüssə doğulurdu və mən kiçik masanın üstündəki naxışlı salvetlə çiniidən olan qısa ləkəli, qanadlı, gülümsəyən elf heykəlciyini götürüb yumruğunda möhkəm sıxdım. Goy otaq çəkmələri ayaqaltı salınmış pilləkəndə sürətlə xışıldadı və missis Hammel bizimcün ikinci səhər yeməyi hazırlamağa başladı. Mən gur işıqlandırılmış mətbəxdə özümü inamsız hiss eləyirdim, qorxurdum ki, üzümdəki ləkələr görünər. Fikirləşirdim ki, birdən getsəm, əbədsizlik olmaz ki... Ancaq onsz

da, özümü bu evdən çıxıb getməyə, yaxud heç olmasa, pəncərədən boylanmağa məcbur eləyə bilməzdim; əgər mən, hər halda, getsəydim də, hara gələcəkdir və nəyə görə gedəcəkdir? Atamsa, elə bil, yerə girmişdi. Özümü itirmişdim. Qadın mənimlə danışındı, hər boş şey barədə çərənləyirdi, ancaq onun sözlərindən qorxum yenidən canlanırdı. Mən bizi ayıran masanın parıldayan maviliyində batırdım; onun mənə baxanda gülməyi tuturdu. Başından yaylığını açdı və saçlarını at quyruğu kimi bağladı. Mən masanın üstünüyü yiğişdirmaqdə ona kömək eləyerkən boş-qabları yuyulmağa apardığım vaxt biz bir neçə dəfə bir-birimizə toxunduq. Mən bu iki saatı belə – məhəbbətlə qorxu arasında ürəyi partlayaraq keçirdim.

Atam ikiyə işləmiş qayıtdı. Missis Hammellə biz hələ mətbəxdə idik. Qadın mənə danışındı ki, evin arxasında terras düzəldirmək istəyir; orada yayda küçənin səsküyündən uzaqda dincələcək. Terras yaşılışa bürünəcək, mən özümü onunla birlikdə təsəvvür eləyirdim.

Atam dəyirmi papağı və qarın nəmindən ağırlaşmış paltosu ilə indicə top lüləsindən çıxmış adama oxşayırıdı.

– Belə-belə işlər, – dedi, – qış bildiyini elədi.

– Sən haradaydın? – soruştum. Az qala, ağlayırdım və səsim biabırçı şəkildə titrədi.

O, mənə elə baxdı, elə bil, mövcudluğumu indi xatırlamışdı.

– Burada, yaxındaydım, – dedi. – Məktəbdə. Səni oyata maq istəmədim, Piter, dedim qoy yatsın. Axi sən tamam əldən düşübən. Mənim xorultum, yəqin ki, sənə mane olurdu.

– Yox. – Onun paltosu, şalvari və çəkmələri qar içində idi, deməli, o, hər yanda olub və mən paxillığımdan yanib töküldürüm. Missis Hammel indi yalnız ona baxırdı. Qadın hətta atam susanda da güldürdü. Atamın nahamar sıfəti qızarmışdı. O, oğlan uşaqları kimi dəcəlliliklə papağı başından çıxardı və ayaqlarını yerə döyə-döyə qapının yanındakı toxunma ayaqaltıda çəkmələrinin qarını çırpdı. Mən ona əzab vermək istəyirdim və hirslə soruştum: – Məktəbdə neyindir? Niyə bu qədər yubandın?

– Aman Allah, mən bu evi şagirdlər olmayan vaxtlar sevirəm. – O, mənə yox, missis Hammel müraciət eləyirdi.

– Bilirsiniz, Vera, bu kərpic pəyadə nə eləmək lazımdır? Bütün şagirdləri qovasan oradan və onda biz müəllimlər orada tək yaşayarıq; bura yeganə yerdir ki, mən kiminsə boynumda oturduğumu hiss eləmirəm.

Qadın güldü və dedi:

– Onda çarpayı qoymaq lazım gələrdi.

– Mənə adı ordu çarpayısından başqa heç nə lazım deyil, – dedi atam. – Eni iki fut, uzunu altı. Mən kiminləsə yatanda həmişə üstümdəki adyalyı çəkirlər. Bunu sənin haqqında demirəm, Piter. Dünən o qədər yorulmuşdum ki, adyalyı üstündən özüm çəkirdim. Deməli, soruştursan ki, mən məktəbdə neyləyirdim. Jurnalları qaydaya salırdım. Yeni ildən bu yana – tamam-kamal ajur. Lap çıynimdən dağ götürüldü. Əgər sabah yoxa çıxsam, təzə müəllim, zavallı, işləri dərhal qəbul eləyə bilər. Ya Allah – və hazırdr. İrəli, dostum, növbəti dayanacaq zibilxanadır.

Mən gülməyə məcbur oldum.

Missis Hammel soyuducuya tərəf getdi və soruşdu:

– Corc, səhər yeməyi yeyibsınız? Rostbfli buterbrod istəyirsiniz?

– Vera, siz sonsuz dərəcədə xeyirxahsınız. Ancaq, düzünü desəm, rostbfif mənim dişim üçün deyil, dünən əng dişimi çıxardırmışam. Özümü yüz dəfə yaxşı hiss eləyirəm,ancaq ağızında elə deşik var ki, ora bütöv bir Atlantida yerləşə bilər. Mən Monnninin yanında bir fincan bulyon içmişəm. Ancaq əlimi ürəyimin üstünə qoyub etiraf eləyirəm ki, əgər siz Piterlə qəhvə içəcəksinizsə, mən də imtina eləməzdim. Lap unutmuşam, mənim oğlum qəhvə içirmi?

– Necə yəni unutmuşam? – soruştum. – Evdə hər səhər içməyə çalışıram, gör heç çatdırı bilirəmmi?

– Aman Allah, tamam huşumdan çıxb. Cəhd elədim anana zəng vurum, ancaq əlaqə kəsilib. Evdə onun bir qırıq da yeməyi yoxdur. Kramer ata iti yeməsə, yaxşıdır. Bircə pilləkəndən yixilmayaydı. Bax bu, yaman olardı: indi ora bir həkim də gedib çıxa bilməz.

– Bəs biz haçan gedib çıxacağıq?

– Tezliklə, oğlum, tezliklə. Vaxt gözləmir. – O, missis Hammel müraciət elədi: – Heç vaxt uşağı anasından almayıñ. – Və dodağını dişlədi, görünür, qorxdu ki, nəza-

kətsizlik kimi çıxdı – axı onun, mən heç bilmirəm nəyə görə, uşaqları yox idi. Qadın xidmətçi kimi lal-dinməz halda xüsusi nəzərə çarpdıraraq qaynar qəhvə fincanını onun qabağına qoydu. Saçının bir qırımı ümumi düzümdən ayrılib yanağı ilə sözlərindən də gözəl tərzdə sürüşürdü. Atam həyəcanını gizlədərək ona dedi: – Mən Sprus-stritdə Eli gördüm, o, artıq qayıdır. O orada öz yükdaşlığını ilə xariqələr yaradır. Bu şəhərcikdə qar – əsl fəlakətdir. Ancaq maşınlar artıq Şeyl-hillin ətəyindəki döngələrdən başqa hər yanda gedir. İlahi, şəhəri idarə eləyən mən olsaydım, biz bütün aylı xizəkdə gəzərdik. – O, şən halda bu mənzərəni təsəvvür eləyərək əllərini bir-birinə sürtürdü. – Deyirlər Qərbi Oltonda dünən axşam tramvay rels-dən çıxıb.

Missis Hammel saçlarını düzəltdi və soruşdu:

– Ölən var?

– Yox. O, relsdən çıxsa da, aşmayıb. Ancaq buradan tramvaylar Eliyə yalnız günortaya gedib çatır. Oltonda mağazaların yarısı bağlanıb.

545

Mən onun bütün bunları necə öyrəndiyini təsəvvür elə-yərkən məəttəl qalırdım – qar yiğinlarının üstündən keçir, yük maşınlarını saxlayır, sürücüləri sorğu-suala tutur, öz gödək paltosunda nadinc uşaq kimi aq nahamar təpəciklər boyu var-gəl eləyir. Yəqin ki, mənim yatdığını vaxt ərzində o, bütün şəhəri əldən salıb.

Mən qəhvəni içib qurtardım və indiyə kimi müqavimət göstərdiyim qəribə laqeydlik məni bürüdü. Artıq atamın missis Hammelə öz macəralarından necə danışdığını eşitmirdim. Sonra isə mister Hammel yorğunluqdan bomboz bozarmış halda qar saçlarından çırpıraq içəri girdi. Arvadı ona səhər yeməyi verdi, o, yeyəndən sonra mənə baxdı və göz vurdu:

– Evə getmək istəyirsən, Piter?

Mən gödəkcəmi, corablarımı, əyilib qacmış yaş çəkmələrimi geydim və mətbəxə qayıtdım. Atam öz fincanını qabyuyulan yerə apardı və toxunma papağını başına çəkdi.

– Siz çox ürəyi genişsiniz, El. Piterlə biz bunu unutmaçıq. – Missis Hammelə isə: – Çox sağ olun, Vera, siz bizi şahzadələr kimi qəbul elədiniz, – dedi.

Və burada, mənim əzizim, qəribə hekayənin ən qəribə hadisəsi baş verdi – atam əyildi və onun yanağından öpdü. Mən pərt halda baxışlarımı endirdim, gözümü döşəmənin çil-çil linoleumuna zillədim və qadının yanaqlarını öpüş üçün hazır qoyduğu zaman göy çəkələkli ayaqlarının pəncələri üstündə necə qalxdığını gördüm.

Sonra qadının dabanları təzədən döşəməyə toxundu və o, atamın ziylli əllərini sixdi.

– Şadam ki, bizə gəldiniz, – qadın ona elə dedi ki, sanki, onlar tək idilər. – Bu boş ev, qısa da olsa, canlandı.

Mənim Veraya təşəkkür eləmək vaxtım çatanda onu öpməyə ürək eləmədim və fikrimdə belə şey olmadığını göstərərək, hətta üzümü də çevirdim. O gülümsədi və hər iki əlilə mənim uzanıqlı əllərimdən tutdu.

– Əllərin həmişə belə isti olur, Piter?

Həyətdəki artırmanın yanındakı yasəmən kolu maral buynuzuna oxşamağa başlamışdı. Hammelin yük maşını yanacaqdoldurma məntəqəsinin yanında dayanmışdı; bu, qar üçün çəhrayı tiyəsi olan, bəzi yerləri paslaşmış “şevrole” markalı xırda pikap idi. Biz yerimizdən tərpənəndə mənə elə gəldi ki, mühərrrik xeyli sayıda müxtəlif ladda guruldayır. Mən atamlı Hammelin arasında oturmuşdum, kabinədə soba yox idi və mən sevinirdim ki, onların arasında oturmuşam. Biz Byükenen-roudan çıxdıq. Əvvəlki evimiz tamam qarın içində idi, sanki, Şaxta babanın sarayıdır, uşaq vaxtı tennis topu ilə oynadığım divar gün işığında parıldayırdı. Küçə ilə qaçan uşaqlar canlı çəpərə qar çırpırdılar, ancaq vaxt keçdikcə şabalıd ağaclarından sallanan sırsıra şələlələr aşağı sallanırdılar. Şəhərin arxa tərəfində, ətəkdəki tarlalarda insan boyunda olan çirkli qar qalaqlarının başdan-başa tutduğu divarların o üzündə qar düzənliyi uzanırdı. Göy və qonur meşəli yamaclar əvvəlki kimi uzaqdan seçilirdi, ancaq rəngləri, klişeni təmizləməkdən ötrü düzəldilmiş ottiskdəki kimi solğun idi.

İndi bu barədə danışarkən yenidən məni onda culğayan yorğunluğu hiss eləyirəm. Kabinədə oturmuşdum, hələ ki qabaq şüşənin kadrında köhnə səssiz filmin iki komiki kimi dumanlı görünən Hammellə atam “byük”imi zi qarın içindən qazib çıxarırdılar – yük maşınları yüz ijrımı ikinci yolu təmizləyərkən onu, demək olar ki, bütün-

lüklə qarla örtmüssdülər. Burnum zəhlətökən tərzdə gicisirdi, boğazım acışındı və hiss eləyirdim ki, ayaqlarimdakı nəm mənə havayı başa gəlməyəcək. İndi yamacın kölgəsi üstümüzə düşürdü, yüngül meh əsirdi. Qızılı və uzun günəş şəfəqləri yalnız ağacların yuxarılarını işiqlandırdı. Hammel özünə arxayın şəkildə mühərriki işə saldı, arxa təkərlərə bacarıqla zəncir keçirdi və onları yastıburun kəlbətinə oxşar hansısa alətlə bərkitdi. Sonra isə göyümtül ala-toranda iki tutqun ləkə kimi artıq zorla görünən onlar ikisi finalını onsuz da başa düşmədiyim pulqabı pantomiması oynadılar. Hər ikisi canlanaraq əl-qol atırdı, sonra isə ayrılanla qucaqlaşdırılar. Hammel qapını açdı, mən soyuq havaya göz gəzdirdim və birtəhər özümü bizim katafalka çatırdırdım.

Biz evə gedəndə mənə elə gəldi ki, bu yolu sonuncu dəfə gördüğüm vaxtdan bəri keçən günlər köhnə çapiq kimi uzanmış və hamarlaşmışdı. Bu da Pilyuli, bu da sərnisi mindirdiyimiz döngə və gil dikdir, bu da inək peyinini konveyerin çıxardığı və mal tövləsinin çardağındakı bütün gümüşü ventilyasiya borularından çəhrayı səma fonunda ağararaq buxar qalxan “Üçyarpaq yonca” süd ferması, daha sonra isə bizim necəsə mürgüləmiş sığırçını basğıımız düz, hamar yol, sonra Qaliley, keçmiş “Yeddinci mil” mehmanxanası və onun yanında Potteycerin yemək almağa dayandığımız mağarası. Atam, dərman reseptini gözdən keçirən aptekçi kimi, metodik olaraq rəfləri gəzir, çörək, qurudulmuş şəftalı, kreker, buğda yarması götürürdü, hamısını bir vaxtlar fermer olmuş, Sakit okeandan qayıdanan sonra isə fermanı satıb bu mağazanı açan Çarlı Potteycerin qarşısındaki piştaxtanın üstünə qoysdu. O, bizim borcumuzu beş sentlik qəhvəyi kitabçaya yazırdı və məbləğ bir hesabdan ikincisinə altmış dollara çatırdısa, heç vaxt bir sent də keçmirdi.

— Bir də qayınatamın çox sevdiyi bax o donuz kolbası halqasını və oğlum üçün yarımfunt servelat, — atam dedi.

O, həmin gün nəsə səxavətə gəlmışdı, hərçənd ki adətən, xəsis olurdu və yeməyi yalnız bir günə götürürdü, sanki, sabaha bizdə bir ağızın azalacağına ümid eləyirdi. O hətta bir salxım da təzə banan aldı. Hələ ki Potteycer

karandaş qırığı ilə hesabı yekunlaşdırırırdı, atam mənə tərəf döndü və soruşdu:

– Sən limonad içibsen?

Mən, sanki, hansısa axmaq səhv nəticəsində bizim evimiz olmuş bu qaranlıq xəlvət yerə baş vurmazdan əvvəl sivilizasiya ilə vidalaşaraq burada həmişə limonad içirdim.

– Yox, – dedim. – Həvəsim yoxdur. Gedək.

– Mənim zavallı oğlum, – atam hətta belə tutqun gündə də mağazaya yiğisib tütün çeynəyən, başlarına qırmızı ovçu papağı qoymuş avaralar yıgnağına ucadan elan elədi, – o iki gecədir evdə olmur, anasının yanına mümkün qədər tez çatmaq istəyir.

Mən özümdən çıxmış halda mağazadan çölə sıçradım. Yolun o üzündəki qar sağanaqlı göl, güzgünün əks tərəfi kimi qaraya çalırdı. Bəzi sürücülərin işıqları, başqalarının fənərcikləri yandırıqları, üçüncülərinsə hələ işıqsız getdikləri erkən ala-toran düşmüşdü. Atam maşını elə qovurdu, elə bil, şose tamam boş idi. Yolu bəzi yerlərdə təmizləmişidlər və onda təkərdəki zəncir nəsə başqa motivli zəng çalırdı. Fayr-hillə yuxarı yolun yarısında (kiçik xaçlı kilsə gömgöy səmada, sanki, mürəkkəblə çəkilmişdi) zəncirin biri çıxdı və bütün sonuncu mili tappılıtlı ilə arxa sağ qanada çırplırdı. Bir yığın Fayrtaun evi aşağı mərtəbənin kömür közərən tutqun pəncərələrinin qaranlığı içindən saymışındı. “Onuncu mil” mehmanxanası qaranlıqdı, qapıları mixlanmışdı.

Bizim yolu təmizləməmişidlər. Əslində orada iki yol vardı, biri Emişin tarlasından keçib-gedirdi, ondan ayrılan, şaxələnən digəri isə bizim fermadan – sonra hovuzun və Saylas Şelkopfun at tövləsinin yanından təzədən şoseyə çıxırdı. Biz ikinci, aşağı yolla getmişdik, ancaq yuxarı yolla qayıdırıq. Atam sürəti birdən artırıb qar qalaqlanan yerə çırıldı və “byük”imiz on futdan sonra batıb qaldı. Mühərrik söndü. Atam maşını işə salan düyməni basıb onu söndürdü və işığı keçirdi.

– Sabah buradan necə çıxacaq? – soruşdum.

– Hər şey birdən olmur, – atam dedi. – Əvvəlcə evə çatmaq lazımdır. Gedə biləcəksən?

– Başqa yolum qalıb ki?

Qarlı yol cavan ağacların iki cərgəsi ilə əyrixətli uzun, ensiz zolaq kimi bozarındı. Buradan bircə alov da görün-

mürdü. Başımızın üstündə işıqlı, hələ ulduzsuz səmada seyrək ağ buludlar qərbə tərəf iri mərmər çəngələri kimi elə ləng süzürdü ki, onların hərəkəti yerin fırlanmasının doğurduğu illüziya kimi görünürdü. Mən topuğumacaq qara batırdım, çəkməm qarla dolmuşdu. Atamın ləpiri ilə getməyi yoxladım, ancaq onun addımları həddən artıq aralı idi. Arxamızda şosedən gələn səs-küy tədricən kəsilirdi və sakitlik qatılışırdı. Səmanın aşağısında tənha ulduz elə parlaq işıqla yanındı ki, sanki, onun ağ işığı məni isidirdi.

Atamdan soruşdum:

- Bu hansı ulduzdur?
- Venera.
- O həmişə birinci çıxır?

– Yox. Ancaq bəzən axırıncı sönür. Elə olur səhər qalxırsan, artıq günəş meşənin içindən işıq salır, Venera isə hələ də Emişgil tərəfdəki yamacdan asılı qalıb.

- Bəs onunla istiqaməti müəyyənləşdirmək olar?
- Bilmirəm. Başına gəlməyib. Yoxlamaq maraqlı olardı.

Mən dedim:

– Heç vaxt qütb ulduzunu tapa bilmirəm. Mənə hey elə gəlir ki, o, belə kiçik ola bilməz.
– Doğrudur. Heç mən özüm də başa düşmürəm onu nəyə görə belə eləyiylər.

Onun apardığı ayın-oyun torbasına görə siluetində insana bənzəməyən nəsə vardı və öz keyimish ayaqlarını hiss eləməyən mənim gözümə, sanki, belində getdiyim atın boynu və başı görünürdü. Mən yuxarı baxdım və gördüm ki, göy qübbəsi mərmər çəngələrinəndən təmizlənib və ulduzlar çəkinə-çəkinə yanmağa başlayıb. Bizim araları ilə getdiyimiz cavan ağaclar seyrəldi və yuxarıdakı tarlamızın uzun, alçaq, qışqabaqlı halda parıldayan donqarı göründü.

– Piter?

Onun səsini eşidib diksindim – mənə elə gəlirdi ki, tamam təkəm.

– Nədir?

– Heç nə. Sadəcə olaraq, bilmək istərdim ki, buradasan, ya yox.

– Özgə harada olacağam?

– Hə, haqlısan.

- Torbanı ver mənə.
 - Lazım deyil, o, münasib olmasa da, yüngüldür.
 - Niyə banan aldin? Sən ki bilirdin, onları yarımla mil sürüməli olacaqıq.
 - Ağlılsızlıq, – dedi. – İrsi ağlılsızlıq.
- Bu, onun sevimli izahı idi.

Ledi səsimizi eşidib tarlanın arxasından hürməyə başladı. Səslərin sürəti, boğuş dupletləri kəpənək kimi yumşaq örtüyü dəyərək torpağın lap üstü ilə, ancaq Pensilvaniya üzərində millərlə məsafədə uzanıb gedən dik hamar qubbəyə tərəf, yuxariya qalxmağa cəsarətlənmədən biza sarı ucurdu. Aydın havada yolun ayricindan lap uzaqlar, Alleqanın ən mavi dağ qollarına qədər olan ərazi görünürdü. Biz aşağı, bizim yamacın ətəyinə endik. Əvvəlcə bağın ağacları, sonra sarayımız göründü, nəhayət, çılpaq qolbudaqların içindən evimizi gördük. Aşağı mərtəbənin pəncərələrindən işıq gəlirdi, ancaq biz boş həyətdən keçib-gedəndə əmin idim ki, bu işıq aldadıcıdır, ev ölüb, işıq isə eləcə yanmağındadır. Atam şikayətlə dedi:

- İlahi, mən belə də bilirdim ki, ata bu lənətəgəlmış pilləkəndən yixilacaq.

Ancaq evin ətrafında yol tapdanmışdı, doqqazdan nasosa tərəf saysız-hesabsız izlər gedirdi. Ledi bağlanmaşıdı, o, qaranlıqdan sıçradı, boğazında mırıltı qaynayırdı, ancaq bizi tanıyıb sudan çıxan balıq kimi qarın içindən çıxdı, zərif, şikayətli halda zingildəyərək başını üzümüzə sürtməyə başladı. O, bizimlə birlikdə hay-küylə iki lay qapıdan keçib mətbəxə soxuldu və orada, istidə ondan tanış skuns iyi gəldi.

Hər şey yerində idi, gur işıqlanmış mətbəx, mis rəngli divarlar və iki saat – qırmızı elektrik saatı lap tamam məntiqsiz vaxtı göstərirdi, çünkü چovğundan sonra işıq yox idi, ancaq indi təzədən cəld işləyirdi, anam əllərini geniş açaraq uşaq kimi sevincək təbəssümlə qabağımıza qaçıdı, torbanı atamdan aldı.

- Mənim qəhrəmanlarım, – dedi.

Atam izah eləməyə başladı:

- Səhər-səhər sənə zəng vurmağa çalışdım, Hessi, ancaq əlaqə kəsilməmişdi. Hə, necə oldu, çətinlik çəkdiniz, hə? Orada buterbrod var.

– Pis keçmədi, – anam dedi. – Atam odun müşarladı, mənsə bu gün nənəm evimizdə bütün ərzaq qurtaranda elədiyi kimi alma ilə ət konsentratından şorba bişirdim.

Və doğrudan da, sobadan bişmiş almanın məftunedici ətri gəlir, buxarıda isə alov oynayırı.

– Nə danışırsan? – Adama elə gəlirdi ki, atam həyatın onsuz da davam elədiyinə təəccübənib. – Bəs ata necədir, yaxşıdır? Gözümə dəymir?

O, bu sözlərlə qonşu otağa girdi, orada isə babam nazik əllərini qoynuna qoyub öz adı yerində, divanda oturmuşdu və kiçik, köhnəlib dağılmış İncil bağlı halda dizi üstə idi.

– Deməli, siz odun doğrayıbsınız, atacan? – atam uca-dan soruşdu. – Siz canlı möcüzəsiniz. Görünür Allah, han-sısa təmiz əməlinizə görə sizə əvəzini verir.

– Corc, düşünmə ki, mən eq-qoistəm, ancaq sən təsadüfən “San” gətirməyi unutmayıbsan?

Əlbəttə, poçtalyon bura gəlib çıxa bilməmişdi və bu, qəzətdə oxumayana qədər tufan olduğuna heç cür inana bilməyən babam üçün böyük məhrumiyət idi.

– Allah məni öldürsün, atacan, – atam qışkırdı, – unutmuşam. Özüm də bilmirəm, bu necə ağlıma gəlməyib, görünür, ağlım çəşib.

Anam itlə bizim dalımızca yemək otağına girdi. Bizim gəlisişimiz haqqında xoş xəbəri kimləssə bölüşmək həsrətində olan ledi divanın üstünə sıçradı və qəfildən burnu ilə babamın qulağına toxundu.

– Rədd ol, *rəd-d-d oll!* – o qışkırdı və İncili götürüb qalxdı.

– Dok Applton zəng eləmişdi, – anam atama dedi.

– Doğrudan? Məgər telefon işləyir?

– Bu gün, işişi düzəltdikləri vaxt telefon montyoru gəlməşdi. Mən Hammellərə zəng vurdum və Vera dedi ki, siz artıq çıxıbsınız. O, birinci dəfə idi mənimlə belə mehriban danışırı.

– Applton nə deyirdi? – atam diqqətlə mənim qlobusumu nəzərdən keçirərək soruşdu.

– Dedi ki, rentgen heç nə göstərməyib.

– Hə? Doğrudan? Necə düşünürsən, Hessi, o, məni aldatmir ki?

— Sən ki bilirsən, o heç vaxt heç kimi aldatmır. Şəkil tamamilə təmizdir. O deyir ki, bütün bunlar əsəbdəndir. Güman eləyir ki, səndə... yüngül formasıdır, yadımdan çıxıb, ancaq yazmışsam. — Anam telefonə yaxınlaşdı və telefon kitabçasının üstündəki kağızı oxudu: — xroniki kolitin... Biz onunla çox səmimi danışdırıq, ancaq səsindən bilinir ki, dok qocalır.

Mən birdən özümü gücsüz, boşalmış hiss elədim, gödəkcəmi çıxarmadan divanda oturdum və balınca söykəndim. Mən əməlli-başlı əldən düşmüştüm. İt başını dizimin üstünə qoydu və buz kimi soyuq burnunu əlimin altına soxdu. Dərisi şaxtadan yumşalmışdı. Valideynlərimin fiqurları iri və faciəvi görünürdü.

Atam geri çevrildi — onun iri sıfəti gərgin idi, hələ də ümidiyi bağladığı sonuncu düyüünü açmağa üzək eləmirdi.

— O belə də dedi?

— Ancaq o hesab eləyir ki, sənə dincəlmək lazımdır. Deyir ki, məktəb işi — sənin üçün həddən artıq böyük gərginlikdir və buna görə də yaxşısı budur, nəsə başqa işlə məşğul olasan.

— Nə? Lənət şeytana, axı bu, mənim görə bildiyim yeganə işdir. Bu, mənim yeganə istedadımdır. Mən məktəbdən gedə bilmərəm.

— İkimiz də bilirdik ki, sən məhz belə deyəcəksən.

— Səncə, Hessi, necədir, o, rentgen şəkillərindən bir şey qanır? Bu qoca yalançı nə danışdığını bilir-bilmir?

Mən gözlərimi yumdum və Allaha yalvardım. Soyuq quru əl alnıma qondu. Anamın səsi dedi:

— Corc! Sən uşağa neyləmişən? O, qızdırmadan yanır.

Taxta arakəsmənin arxasından babamın boğuq səsi gəldi:

— Yuxunuz şirin olsun.

Atam döşəmənin laxlayan taxtaları ilə mətbəxə keçdi və yuxarı, babamın dalınca qışqırdı:

— Qəzetə görə inciməyin, atacan! Sabah gətirərəm. Sözümə inanın, o vaxta kimi heç nə dəyişməyəcək. Russular, əvvəlki kimi, Moskvadadırlar, Trümensə əvvəlki kimi taxt-tacda.

Anam soruşdu:

— Bu, səndə çoxdandır?

– Bilmirəm, – cavab verdim. – Səhər tezdən zəiflik hiss eləyirəm, nəsə tamam özümdə deyiləm elə bil.

– Şorba yeyəcəksən?

– Bir az ver, lap azca. Nə yaxşı ki atam sağ-salamatdır, yox? Yaxşı ki xərçəng deyil.

– Hə, – anam dedi. – İndi ona yazıqları gəlsin deyə, nəsə başqa şey düşünməlidir.

Onun məni həmişə çox sakitləşdirən uzanmış sifətində bir anlığa ağrı göründü və dərhal da yox oldu.

Mən həmin kiçik, sırlı, həmişə mehbərbancasına atamlı zarafat elədiyimiz anamın və mənim dünyamıza qayıtmaga çalışırdım.

– O, belə şeyin ustasıdır. Ola bilər, bu onun istedadıdır.

Atam otağa qayıtdı və elan elədi:

– Lənət şeytana, qocanın yaman xasiyyəti var ha! O, mənim qəzet gətirmədiyimdən əməlli-başlı inciyib. Bilirsən, Hessi, o lap dəmir kimidir. Mən onun yerində artıq iyirmi il əvvəl qəbiristanlıqdaydım.

Yuxum gəlsə də və başa düşmək üçün başım çox hərlənsə də, hər halda, gördüm ki, o, adı ömrün acığına öz ömrünün müddətini artırır.

Valideynlərim məni yedirdilər, yatağa uzatdılar və daha tez qızınım deyə əlavə olaraq öz adyallarını da üstümə örtdülrər. Dişim dişimə dəyməyə başladı və mən hətta bu qəribə titrəməni kəsməyə cəhd də göstərmirdim, ondan bütün bədənimə soyuq vicvicə yayılırdı, anamsa məni hərərətli, ancaq köməksiz qayğılarla bələyirdi. Atam əllərini ovuşduraraq dayanmışdı.

– Yazıq uşaq, həddən artıq heysiyyətlidir, – o, iniltili səslə dedi.

– Mənim günəşim, – deyəsən, bunu anam dedi.

Onların səsləri uzaqlaşdı, sakitləşdi və mən yuxuladım. Yuxuma onlar yox, onlar girməmişdilər, mənim yuxumda onlardan heç birinin hələ olmadıqları və yalnız uzaqda nənəmin təəccüblü və həyəcanlı sifətinin görünüb yox olduğu həmin vaxtlar yavaş-yavaş hərlənirdi, onun ağacdan düşüm deyə üstümə çıçırdığı dəqiqlərdəki kimi bu sifət mənimlə birlikdə tanınmayan, adamların tərpənən axınında üzürdü. Və mən hey özümün narazı uca səsimi eşidirdim, oyananda isə mən dözülməz dərəcədə

yüngülləşmək istəyirdim. Valideynlərimin aşağıdan gələn səsləri mənim öz səsimin ikiləşmiş davamı təsiri bağışlayırdı. Pəncərədən içəri limon kimi sapsarı səhər işığı süzüldü. Mən gecə özündə olmadığım vaxtlarda qara-qurallar içərisində birdən öz sıfətimə əlin toxunmasını necə hiss elədiyimi xatırladım və otağın küncündən atamın səsini eşitdim:

— Yaziq uşaq, bircə ona öz buz baltası kimi dəmir sağamlığımı verə bilsəydim.

— Sənə deyirəm, Hessi, qəti qərara gəlmışəm. Qurdlarla yaşamalı, qurd kimi ulamalı — mənim devizim budur. Bu yaramazlar mənə aman verməyəcəklər, mən də onlara.

— Belə düşünmək çox da pedaqoji qaydada deyil. Buna görədir axı sənin bütün için-içalatın bir-birinə qarışır.

— Özgə cür mümkün deyil, Hessi. Hər hansı başqa yol intihara bərabərdir. Əgər mən məktəbdə əlavə on il davam gətirsəm, onda iyirmi illik staja görə pensiya alacağam və məsələ həll olunacaq. Əlbəttə, əgər Zimmermanı bu iyrənc Hərsoqla mənim boğazından tutub çöle atmasalar.

— Bircə ona görə ki sən o qadının kabinetdən necə çıxdığını görübsən? Corc, bu qədər şişirtmək nəyə lazımdır? Bizim hamımızı dəli eləmək istəyirsən? Əgər biz dəli olsaq, bundan sevinəcəksən?

— Şişirtmirəm, Hessi. O bilir ki, mən bilirəm, Zimmerman da bilir ki, mən bilirəm ki, qadın bilir.

— Bu necə də dəhşətli olmalıdır — birdən-birə bu qədər şeyi bilmək.

Sükut.

— Hə, — atam dedi. — Bu cəhənnəmdir.

Yenə sükut.

— Məncə, doktor haqlıdır, — anam dedi. — Sənə məktəbdən getmək lazımdır.

— Sən qadın kimi fikir yürüdürsən, Hessi. Dok Appton isə cəfəngiyat danışır, axı o nəsə deməlidir. Mən bundan başqa nəyə yarayıram? Məni özgə heç yerə götürməzlər.

— Əgər sən başqa iş tapmasan, təsərrüfatı birlikdə apararıq, — anamın səsi inamsız və qız səsi kimi nazikləşdi; ona görə boğazım ağırdan sıxlırdı. — Bizim yaxşı fermamız var, — anam dedi, — biz mənim valideynlərim kimi yaşaya bilərdik, onlar ki, burada xoşbəxt idilər. Düzdür, ata?

Babam cavab vermədi. Onda anam sükutu doldurmaqdan ötrü – əsəbi halda zarafat eləməyə başladı.

– Özün fikirləş, Corc, fiziki əmək. Təbiətə yaxınlıq. Sən dərhal özünü insan kimi hiss eləyəcəksən.

İndi atamin səsi ciddiləşmişdi.

– Hessi, səninlə açıq danışmaq istəyirəm, axı sən mənim arvadımsan. Mənim təbiəti görən gözüm yoxdur. O, mənə ölümü xatırladır. Mənim üçün təbiət yalnız zibil, xaos və skunsdan gələn iy kimi üfünətdir, br-r.

– Təbiət, – babam həmişəki kimi təntənəli şəkildə dil-ləndi və qətiyyətlə boğazını arıtladı, – ana kimi ey-yni əlilə həm tum-marlayır, həm də cəza-a-landı-rır.

Gərginlik görünməz nazik təbəqə ilə bütün evi bürüdü və mən bilirdim ki, anam ağlayır. Mən onunla birlikdə göz yaşları tökərək ağlayırdım və yenə, hər halda, onun uğursuzluğuna şad idim – atamın fermer ola biləcəyini düşünmək mənim üçün qorxulu idi. Bu, məni də torpağa mixlayırdı.

Çarpayının yanında gecə qorşoku vardı və mən fağır-fağır onun qarşısında diz çökdüm. Bunu yalnız divar kağızındaki sarı nişanlar görürdü. Mənim qırmızı köynəyim yenicə soyulmuş dəri kimi qırışmış halda divarın yanında döşəmədə atılıb qalmışdı. Mən yataqdan qalxarkən özümü əməlli-başlı xəstə kimi hiss eləyirdim. Ayaqlarım əsir, başım ağrıydı, boğazında, sanki, şüşə ilişib qalmışdı. Ancaq artıq burnum axırdı və mən günahla bərabər öskürürdüm də. Mən təzədən uzandım və xəstəliyin tanış axınıni hiss eləməyə başladım: öskürək yumşalar, tutulan burnum təmizlənər, hərarətim düşməyə başlar – düz üç gün yataqda olmalıyam. Mən sağalmağa başlayanda gələcək mənə xüsusişə yaxşı görünürdü və mən həyəcanla necə rəssam olacağım haqqında düşünürdüm, ən xoş arzulara dalırdım. Çarpayıda uzanıb rənglərin nəhəng kabuslarını idarə eləmək istəyirdim və dünya, sanki, mənim arzularımın həyata keçə bilməsindən ötrü mövcud idi.

Atam mənim necə qalxdığımı eşitdi və yanına qalxdı. O öz gödək paltosunda və toxunma idiot papağında idi. O, artıq hazırlanmışdı və həmin gün mən onu saxlamadım. Üzü şən idi.

– Hə, necədir, oğlum? Pah atonnan, bu üç gün səni yaman sıñıldırıb, hamısının da günahı məndədir.

– Burada sənin nə günahın? Mən şadam ki, hər şey ötüşdü.

– Hə? Rentgeni deyirsən? Hə, görünür, anam namaz üstəymış. Allahı çağırmaq, ona ümid bağlamaq lazımdır, o, adamı darda qoymaz.

– Sən əminsən ki, bu gün dərs olacaq?

– Hə, radio ilə elan elədilər ki, artıq hər şey hazırlıdır. Vəhşilər oxumağa hazırlırlar.

– Qulaq as, ata.

– Hə?

– Əger sən məktəbdən getmək, yaxud birillik məzuniyyət götürmək, ya da daha nəsə istəyirsənsə, mənə görə imtina eləmə.

– Bu barədə narahat olma. Öz qoca atan haqqında narahat olma, sənin qayğıların bunsuz da bəs eləyir. Mən bütün ömrüm boyu yalnız yüz faizlik ekoist kimi hərəkət eləmişəm.

Mən üzümü çevirdim və pəncərəyə baxmağa başladım. Tezliklə atam pəncərənin arxasında göründü – qarın fonunda qaralan düz figur. Getmək çətin olsa da, o, belini əymirdi, eynilə həmin əyilməz halda bizim həyətdən, poçt qutusunun yanında və daha sonra bağdakı ağacların arxasında gözdən itənə kimi yamacla yuxarı keçib-getdi. Gün düşən ağaclar ağ rəngə çalırdı. İki telefon məftili tərtəmiz göy səmanı kəsib keçirdi. Çılpaq daş-divara, sanki, yüngülcə qəhvəyi rəng çəkmişdilər; atamın izləri qarı xətləmişdi – ağ üstündə ağ. Mən gördüyüümü anlayırdım – 1947-ci ildəki Pensilvaniyanın ucqar guşəsini – həm də eyni zamanda başa düşmürdüm, mənim yüngülcə qızdırıram vardı və fiksiz halda rəngarəng şəfəqlərin düzbucağında rahat yatırdım. Mən bunu kətan üzərində həkk eləməyi həvəslə istəyirdim. Hər şeyi olduğu kimi, anlaşılmaz möhtəşəmliliklə; ağlıma gəldi ki, təbiətə silahsız yanaşmaq lazımdır, əger onun üstünə geniş şəffaf tablo kimi qoyulsan, ona bütünlükle tabe olsan, gözəl və zəruri həqiqətin möhürüünü almaq mümkündür.

Sonra isə, sanki, mən bu ilkin həyəcanı öz içərimdən keçirərək vicdanla işləmişdim, mən yorğunluq hiss elədim

və mürgülədim, anam mənə portağal şirəsi və buğda yar-
ması gətirdiyi vaxt mən yarıyuxulu halda yeyirdim.

XI

O, aq genişliyin içində tək gedirdi. Dırnağı tappıdayır, arxa sağ tərəfi qıcırdayırdı. Günəşin isitdiyi plato deyilən əhəngdaşıdır. Bu qübbə necə idi – büründür, yoxsa dəmir? Deyirlər ki, zindan göydən yerə doqquz gün və doqquz gecə-yə düşər; yerdən də doqquz gecə-gündüzə düşərdi, onuncu gün isə Tartara çatardı. İlk vaxtlar Üranın hər gecə Geya ilə birləşdiyi vaxt bu məsafə, yəqin ki, az idi. İndi isə o, yəqin ki, artıb, yəqin ki, bu fikir onun ağrısını daha çox qurdalayırdı, zindan əbədi olaraq torpağa çatmadan səmədan düşərdi. Doğrudan da, bir vaxtlar öz rütubəli dərinliklərdən yüzəllini, metallar hökmədəri Təkgözü, gurultulu və dibsiz Okeani, Keyi və Kriyi, Hiperionu, Japeti, Teyi və Reyi, Femidanı və Mnemozini, qızıl çələngli Febi və Filiranın anası gözəl Tefiyani Geya; o Geya ki, onu həyat yoldaşının şikəst qan damcıları ilə suvaran vaxt, qisasçı Eriniyi və daha kiçik Meliadı, Zevsi tərbiyə eləyən zərif nimfəni doğdu; o Geya ki, Qorqonanın qanının damcısından Peqası yaratmışdı və Tartarla birləşərək bədəninin aşağı hissəsi bir-biri ilə mübarizədə qırılıb qalmış iki ilan, günçixandan günbatana kimi açılmış qolları ilə yenə onun qanı ilə suvarılmış bütöv dağları tullayan, aylı görkəmi almış Zevsin özünün damarlarını qoparıb çıxaran, dəhşətli Tifonu, öz kiçik oğlunu dünyaya getirmişdir – öz qaranlıq bətnindən bütün bu belə asanlıqla guya, ana məgər indi qəribə olmurdu mu? Kentavr öz nəzərlərini hara salırdısa, hər yerdə spektrin məbləği Ağ, ağıdan da aq, lap ölüm rəngində idi. Və o fikirləşdi bu xilasedici izdivacı ürəkdən arzulamasına baxmayaraq, Geyanın bu dərəcədə qisır olması Səmanın axtalandığına görə deyilmi?

O getdiyi yoluñ kənarındaki bitkilər solğun və yek-nəsəq idi. Çəmən otu, Demetranın quyruqlu imzası, dəri üçün zəhərli olan sumax qabığı, adamı zəiflədən zoğal; tut, bataqlıq kabusu və canlı çəpərlərdə hər şeydən daha çox olan yabani albalı. Çilpaq budaqlar. İl in bu vaxtında onlar öz gözəlliliklərdən məhrum olmuşdular və qar örtüyündə dəqiq rəsm edilmişdilər. O, onları oxumağa cəhd göstərdi,

ancaq bacarmadı. Və heç yerdən kömək gözləməli deyildi. O, on iki adamın hər birindən məsləhət istədi və heç kim ona çıxış yolunu göstərmədi. Doğrudanmı, o əbədi olaraq allahların mənasız baxışları altında veyllənməli idi?



Ağrı bağlı it sürüsü kimi ulayaraq onun canını üzürdü. Onları buraxın. *İlahi, onları azadlığa burax.* Və sanki, bu yalvarışı eşidərək onun beyninə Hekatin çürük, iyriñc nəfəsi kimi eybəcər və qeyzli yırtıcı kütləsi – yaradıcılıq tullantıları, bütün əsl qəzəblərin ulu əcdadı Xaosun dodaqsız əsnəməsinin gəyirməsi qəzəblə, hiddətlə soxuldu. *Brrr!* Onun müdrikliyi dəhşətin bu hücumu qarşısında köməksiz halda geri çəkilirdi və indi o yalnız dərd-qəm bilməmək, mürgüləmək haqqında dua eləyirdi. O özünün gözüuaçıqlığına allahların artıq çoxdan yalnız onların verməyə bilməyəcəklərini xahiş eləmək qaydasını intixab eləmişdi. Və qapılar daralırdı: allahlar şəfqətlə ona bəzi şeyləri unutmağa imkan vermişdilər.

Onu, arxada qoyduqları narahat eləyirdi. Onun uşağı qızdırma içindədir. Ürəyi onun yeganə övladı, uzunsaçlı Okiroya rəhmi lə dolmuşdu. Yaziq uşaqqı başını qırxdırmalıdır. Ona çox şey lazımdır. Yoxsulluq. O öz uşağına yalnız özünün irsən aldığı – bir yiğin borc və İncili verə bilmədir. Yoxsulluq – Geyanın sonuncu əsl uşağıdır. Axtalanmış səma ağrından ağılını itirərək kənara atıldı və əlləri gündixandan günbatana qədər açılmış oğlunu yandırıcı bəyaz səhra içində tənha qoymuşdu.

Ancaq çılpaq budaqlar hətta özlərinin qış titrətmələrin-də də kiçik, nəzərə çarpmayan puçurlarını əridirlər. Xilas-kar şiddetli şaxtada doğulmuşdu. Yarpaqlar düşür,ancaq qatranlı kök, adamların gələcəkdə bağlama kimi açacaqları yüngül iz qalır. Və buna görə də onun başı üstündəki qara buludlarda qırmızımtıl qığılçımlar sayılışirdi. Kentavrın lakmus kimi ölgün baxışı bütün bunları qeyd eləyirdi; onun fikirləri yavaş-yavaş axıb gedirdi. Canlı çəpərdə görünüb yox olan işıqlar qapıya oxşayırdı və o, atası ilə hansısaprixod işlərindən ötrü Passeyikə necə getdiklərini və hər addımda küçənin təhlükə gizlətdiyini xatırlayırdı; şənbə idи və kükürd mədəni fəhlələri sərxoşluq eləyirdilər. Salunun ikilay qapısı arxasında, içərisində, sanki, dünyanın bütün amansızlığı və hörmətsizliyi cəmlənmiş zəhərli gülüş səsləri dalğa-dal-

ğa gəlirdi və o, atasının allahının yaratdığı dünyada belə səs-küyün necə mövcud ola biləcəyini anlamırdı. O vaxtlar o artıq öz hissərini gizlətməyə adət eləmişdi, ancaq, görünür, onun narahatlığı, hər halda, bilinirdi, çünki o ağ yaxalıqlı atasının geriyə necə döndüyünü, salundan gələn gülüş səsinə necə qulaq verdiyini və oğluna təbəssümlə:

— Hər cür sevinc Allahın işidir, — dediyini xatırlayırdı.

O, əlbəttə, zarafat eləyirdi, ancaq oğlan onun sözlərini ciddi qəbul eləyirdi. *Hər cür sevinc Allahın işidir.* Sağ adam harada sevinir-sevinsin — çirkabda, təşviş içində, yoxsulluq içində — hər yerdə Allah peyda olur və öz hüquqlarını göstərir; barda, bordeldə, məktəb və tüpürcəklə dolu döngələr, necə avam, iyrənc və uşaqlar da, hər yanda — insanların, heç olmasa, bir anlığa sevinc duyduqları Çində, Afrikada, yaxud Braziliyada Allah gizləcə gelir və əbədi var-dövlətini artırırırdı. Hər şey, sevinc olmayan hər devrilmiş, lazımsız, mövcud olmayan şey isə yoxa çıxırırdı. O, arvadının fermaya, Kramer atanın qəzətə, oğlununsa gələcəyə necə sevindiklərini xatırlayırdı və özü də yenə bir müddət onlarda bu sevinci saxlaya biləcəyinə sevinirdi, buna minnətdar idi. Rentgen şəkli təmiz idi. Günlərin bəyaz genişliyi qarşıda uzanmışdı. Zaman onun ixtiyarına Okeanın həqiqi nəvəsi kimi süzdüyü səma ənginliklərini vermişdi; o başa düşürdü ki, öz həyatını başqalarına verərkən tamamilə sərbəst olur. İda dağı və Dikta dağı hər iki tərəfdən, mavi vadilər-dən hücum çəkən dalğa kimi onun üstünə cumurdular və onun zərif bədənində Səma və Torpaq yenə öz aralarında birləşirdilər. Yalnız yaxşılıq ölümsüzdür. Və o daim olacaq.

O, döngəyə kimi getdi. Yüz addım qabaqda, sanki, onu udmalı olan qara ağıza oxşayan “byük”i gördü. Keçmiş katafalk. Qar yiğini fonunda qara ləkə — hələ məlum deyil, onu çıxartmaq mümkün olacaqmı? Solda, tarlanın maili alnı üzərində Emişin riflənmiş dəmirdən olan, ucu şış papaqlı silos qülləsi görünürdü; quzğunlar yaddan çıxmış kövşənin üzərində dövrə vururdular.

Cansız peyzaj.

Bir anlığa kentavrın sinəsini qabardan görünməyən genişlik onu ağrı ilə sancaraq yox oldu; o, maşına baxdı və ürəyi sıxıldı. Ağrı qarnında, insanınkı atınkı ilə birləşən yerdə gəzdi. Keçid yerlərində əjdaha xüsusilə zəifdir.

Qaranlıq.

Hə, onlar bu müharibədən qabaqkı “byük”ə şellakı¹ – qatranlı maddəyə əsirgəmirdilər. Xiron yaxınlaşdığını vaxt sökülmüş barmaqlığın yerində görünən çökəklik təecübü halda dişlərini ağardırdı. Və o başa düşdü ki, bu, içərisindən sürüşüb keçməli olacağı tunelin deşiyidir; onun soyuqlamış bəsirət gözü qarşısında himayəsinə tapşırılmış şagirdlər ətçəkən maşının göy qurşağının bütün rənglərinə çalan fırlanan ayaqları kimi görünürdü.

Onun bəxti həddindən artıq gətirmişdi. Son günlər o, hamı ilə vidalaşırıdı, yeni səfərə hazırlaşaraq jurnalları qaydaya salırdı. Ancaq belə şey olmayıacaq. Atropa qayçılarını çapqıldatdı, fikrə getdi, gülümsədi və onun həyatının sapını bundan belə də əyirməyə imkan yaratdı.

Xiron gəyirməyini boğdu və diqqətini cəmləməyə çalışdı. İrəlidə dik dağ kimi ümidsiz yorğunluq yüksəlirdi. Yenidən Zimmermanin, missis Hersoqun və bütün bu nəhəng, despotik Olincer bandasının qarşısında vəziyyətdən çıxməq lazımlı gələcəyi fikrindən onun üzəyi bulanırdı; atası özündə hədsiz-hüdudsuz imkanlar gizlənmiş toxumunu bir parça gücsüz, nankor, düşmən torpağı əkilməsindən ötrü anlaşılmaz şəxslər arasında, iki yüz dördüncü sinfin dörd bağlı divarı arasında yaşamağa məcbur olan övladına necə verə bilmişdir?

O, maşına, qanadında özünün uzanmış və əyilmiş əksinin görünməsi dərəcəsinə qədər yaxınlaşanda başa düşdü. Bu, Zimmermanin onun dalınca göndərdiyi döyüş arabasıdır. Dərslər. O, özünü ələ almalı və dərslərinə hazırlaşmalıdır.

– *Biz niyə Zevsə hörmət bəsləyirik?* Ona görə ki, başqa allah yoxdur.

Ölülər səltənətində beş çayın adını çəkin. Stiks, Axeront, Fleqeton, Kotsit və Leta.

Nereyin qızları kimlər olub? Avtonoya, Aqava, Akteya, Amfitrita, Qalateya, Qalena, Qalimeda, Qaliya, Qipponoya, Qippotoya, Qlavka, Qlavkonom, Dinamena, Dorida, Doto, Kimo, Kimodoka, Kimotoya, Laomediya, Liaqora, Lisianassa, Melita, Menippa, Nemerta, Neseya, Neso, Pano-

¹ Sellak – lək, plastik kütlə və s. istehsalında işlədirilən qatranlı maddə

peya, Pasiteya, Sao, Spio, Femisto, Ferusa, Fetida, Foya, Evaqora, Evarna, Evdora, Evkranta, Evlimena, Evnika, Evpompa, Eona, Erata.

Qəhrəman kimdir? Qəhrəman – Heraya qurban gətirilmiş çardır.

Xiron yaylanın kənarına yaxınlaşdı; dırnaqları əhəngi qazıb qopardırdı. Ağ, dəyirmi, xırda daş taqqılıtlı ilə uçurumdan yuvarlandı. Kentavr gözlərini mavi qübbəyə qaldırdı və başa düşdü ki, qarşısında həqiqətən də böyük addım atmaq vəzifəsi dayanır. Bu, həqiqətən böyük addımdır, o, bu addıma özünün sərgərdanlıqla dolu bütün ömrü boyu hazırlamamışdır. Çətin addımdır, çətin yoldur, onu sona kimi keçməkdən ötrü zindan əbədi olaraq yerə düşən kimi. Onun didilib parçalanmış içərisi zəifləmişdi, yaralı ayağı dözülməz dərəcədə ağrıyırı; başı çəkisizləşmişdi. Əhəngin ağılığı gözünü ağrıdırı. Yarğanın qıraqında yün-gül meh onun üzünə vurdu. İradəsi, qüsursuz almaz, mütləq qorxunun təzyiqi ilə özündən sonuncu sözü dartıb çıxardı. *İndi.*

άνιατον δὲ ἔχων τὸ ἐλχος είς τό σπῆλαιον ἀπαλλάσσεται. χάχεί τελεντῆσαι βουλόμενος χαὶ μή δυνάμενος, ἐπείπερ ἀθάνατος ἦν, ἀντιδόντος Διὶ Προμηθέως αὐτὸν ἀντ' αὐτος τενησίμενον ἀθάνατον, οὐτως ἀπέθανεν¹

Xiron ölümü qəbul edir.

EPİLOQ

Zevs öz köhnə dostunu sevirdi və onu indi Oxatan bürcünə çevrilmiş ulduzlar içərisində saymışlığı səmaya apardı. Burada, Zodiakda üfüqün o üzündə gah çıxaraq, gah bataraq bütün arzularımızın həyata keçməsində iştirak eləyir, hərçənd son vaxtlar ölərilərdən çox az adam gözlərini səmaya ehtiramla zilləyir və tamamilə az adam isə ulduzlardan öyrənir.

¹ “O, baldırındaki sağalmaz yaradan əziyyət çəkərək qacış mağaraya çekilir və orada ölmək isteyir, ancaq bacarmır, çünki o ölməzdür. Belə olduqda, o, Zevsə Prometein əvəzinə özünü təklif eləyir və onu ölməzlilik gözləsə də, ömrünü belə qurtarır” (*yunanca*). Apollodor, II, 85.

HEKAYƏLƏR

İSA PEYĞƏMBƏRİN İÇİNDƏKİ QONŞULAR

564

Cənubi Dakotadan olan Orson Ziqler – gömrük həkiminin oğlu – düz Harvarda düşmüşdü. Onun orta boyu, on səkkiz yaşı və orta da qabiliyyəti vardi. Ancaq sıfətində, yanaqlarındaki ekzema ləkəsi altında və azca xəstə qiyiqliğin arxasında – göz işlədikcə uzanıb gedən geniş tarlalardan sonra sərbəst baxışlar şəhərin sıxlığına tez adət eləyə bilmir – əməlli-başlı özündənrazılıq gizlənmişdi. O, öz şəhərində diqqəti cəlb eləyən maraqlı şəxsiyyət kimi tanınırı – necə olsa həkim oğlu idi. Yuxarı siniflərdə onu sinif nümayəndəsi seçmişdilər, taleyinə buraxılış gecəsin-də vida nitqi söyləmək də düşmüdü, o, futbol və beysbol komandalarının kapitanı idi. (Ancaq həyatında birinci dəfə basketbolda güzəşt eləməli olmuşdu – təmiz qanlı hindunu kapitan seçmişdilər. Adı Lester Xallı Maral idi, həmisə dırnaqları çirkli gəzir, bütün gücünü siqaret çəkməyə verir, yeniliyə can atır və özbaşinalıq eləyirdi.) Orson Harvarda öz yerliləri içərisindən birinci olaraq və çox güman ki, sonuncu adam idi qəbul olmuşdu, bəlkə də, bir vaxtlar onun layiqli oğlu – varisi böyüyə. Sonrakı həyat Orsona aydın görünürdü: əvvəlcə tibb üzrə ümumi kurs, sonra ya elə həmin Harvardda, ya da Penndə, yaxud Yeldə ixtisaslaşma, sonra doğma şəhərdə iş, orada artıq gələcək həyat yoldaşı onu gözləyirdi (özü seçmişdi, dalaşıb o biri oğlanların əlindən almışdı, özü onu gözləmək və sədaqətli olmaqla cəzalandırılmışdı). Orson getməzdən iki gün əvvəl onun bakırəliyini pozmağa çalışmış, ancaq xüsusi bir uğur qazanmamışdı. Emili ağlamış, onunsa özünə acığını tutmuşdu – əlindən iş gəlməyən maymaq. Axi özü də tərtəmiz idi. Bütövlükdə Orson çox ayıq düşünürdü: çox şeyi öyrənmək, dərk eləmək lazımdır, istədin-istəmədin səy göstərmədən ötüşmək olmur. Harvard neçə-neçə bax belə oğlan

udur, üyündür və böyük həyata ilk baxışda daha az xərclə buraxır. Kollecde qərara almışdilar, bir halda ki Orson Missisipi sahillərindəndir, dindardır (protestant-metodist), onda onu Oreqondan olan anqlikan məzhəbli birinci kurs tələbəsi ilə birlikdə yerləşdirmək olar.

Orson Harvarda təyyarəni dəyişməklə on dörd saat uçu. Hər şey gözünün qabağında üzürdü, əl-ayağı keyimışıdı, əvəzində vaxtında gəlib çatdı. Məlum olmuşdu ki, otaq qonşusu gəlib. On dörd nömrəli otağın qapısından lövhəcik asılmışdı, yuxarı sətrində “H.Palamaunten” yazılımışdı. Pəncərənin ağızındaki yer salınmışdı, yanındaki mizin üstündə səliqəli kitab bağlaması. Orson əllərində iki ağır çamadan astanada dayanmışdı və küt nəzərlərlə yuxulu gözlərini döyərək baxırdı. Görünür otaqda kimsə var, ancaq harada – başa düşmək olmurdu: gözləri yumulur, fikirləri dolaşır, diqqətini toplaya bilmirdi.

Onun təzə qonşusu balaca cəhrənin yanında, döşəmədə ayaqyalın oturmuşdu. Orsonu görcək yerindən elə çevik sıçradı ki, sanki, onu görünməz yay tulladı; birdən-birdə sehrlənmiş kimi Orsonun qarşısında qalındodaqlı, dombagöz sifət peydə oldu: əynində cins şalvar, kobud toxunmuş köynək vardi, düyməsi açılmış yaxasından ipək boyunaylığı görünürdü. Başında da ağ papaq, Orson beləsini yalnız Nehrunun yanında – şəkildə görmüşdü.

Orson çamadanı yerə qoydu, əlini uzatdı. Ancaq oğlan onun əlini sıxmaq əvəzinə əllərini qoynuna qoydu, başını aşağı saldı və dodaqaltı nəsə mızıldadı. Sonra cəld sarı, qıvrım, xoruz pipiyinə oxşar telini göstərərək papağını başından vurub saldı və dedi: “Mənim adım Henri Palamauntendir”. O, sərrast və ehtirassız danışındı, sanki, qərb sahillərindən olan *diktordur*. Amma sonra, hər halda, Orsonun əlini sıxdı, ağıriyana qədər möhkəm, qəsdən möhkəm sıxdı. O da, Orson kimi, eynək taxırdı, ona görə də eynilə *bazedov* xəstəliyi olanlar kimi onsuz da domba gözləri daha iri, baxışları daha sınaycı görünürdü.

– Mənsə Orson Ziqlerəm.

– Mən artıq bilirəm.

Orson fikirləşdi ki, nəsə əlavə eləmək lazımdır, nəsə əhəmiyyətli və mühüm, bu dəqiqədən bizim sonrakı münasibətlərimiz asılıdır.

– Nə olar, Henri, deməli, bir yerde yaşamalı olacağıq, – dedi və çamadanı döşəməyə çırpdı.

– İstəyirsən, mənə hamı kimi Əyirici de. İstəyirsən, adımla çağır. Necə istəyirsən – özün seç. Mən sənin gözlə sərbəstliyini sıxışdırmaq fikrində deyiləm. İstəyirsən, ümumiyyətlə, heç cür çağırma, bu da ürəyimcədir. Onsuz da buna görə yataqxanada artıq üç qəddar düşmənim var.

Bu ehtirassız, sakit nitqdə birinci sözlərdən başlayaraq hər şey Orsonu şəkləndirirdi. Onun özünün heç vaxt ləqəbi olmamışdı – hörmətli sınıf yoldaşları onu bu maraqdan məhrum eləmişdilər. Yeniyetmə vaxtlarında o, hətta özü-özünə ayama da düşünmüşdü: Orri, Ziqi – istəyirdi ki, bu adlar yaşasın, ancaq əbəs yerə. Və nəyə görə onun sərbəstliyi “gözəl”dir? Qonşusu onu ələ salır-nədir? Və nəyə görə Orson onu heç cür çağırıbmamalıdır? Və bu adamın düşmənə axtarış tapmağa macalı haradan?

– Bəs sən burada necə, çoxdansan? – Orsonun səsin-dəki mehribanlıq azalmışdı.

– Səkkiz gündür, – Henri hər təklifi bitirərkən dodaqlarını özünəməxsus halda büzürdü, yəni buna nə sözün?

Orson fikirləşirdi ki, görünür, o, məni sadəlövh sayır. Ancaq bununla barışdı: qoy onunçün otaqdakı çarpayıların ən gözəli ayrılmadığı kimi, rolun da ən gözəli hazırlanmasın. Qoy olsun.

– Doğrudan, səkkiz gündür?

– Dübədüz. Və demək olar ki, bir həftə tam tək yaşamışam. Mən elə buraya da yol maşınınında gəlmışəm.

– Düz Oreqondan?

– Əlbəttə. Qabaqcadan çıxmışdım – yolda o qədər hadisə ola bilər ki... Köynəyimə əlli dollar tikmişdim – hər ehtimala qarşı birdən soyarlar. Ancaq hər şey keçib-getdi, sağ-salamat gəlib çıxdım. Vaxt tapanda yoxla. Keçmiş Harvard məzunları içərisindən məşhur adamlar çıxır.

– Valideynlərin də səni rahatca buraxdilar?

– Məsələ bir az başqa cürdür. Düzü, onlar çoxdan ayrıılıqlar. Atam bərk hırslandı. Hey təklif eləyirdi ki, təyyarəyə bilet alım. Deyirəm yaxşısı budur, sən bu pulları hindulara yardım fonduna keçir. Başqa cür ondan xeyirxah işlərə bir quruş da qopara bilməzsən. Bir də ki, mən uşaq-zad deyiləm axı. Necə olsa, iyirmi yaşım var.

– Artıq orduda da xidmət eləyibsən?

Henri əllərini oyan-buyana atdı və səndələdi, onu, elə bil, vurdular. Sonra ovcunu alnına qoydu və inildədi:

– Nədən danışırsan?

O hətta titrədi də, sonra özünü qurutdu və əlini gic-gahına apardı.

– Məni Portlənd çağırış komissiyası indiyə kimi axtarır. – Özündənəzə halda boyun yaylığının düyününü çekdi, düzəldti. Orson gördü ki, əlləri, doğrudan da, uşaq əllərinə oxşamır; damar-damar, düyün-düyündür, dırnaqlarına isə qadınlardakı kimi qırmızı lak çəkilib.

– Onlar mənim dini əqidəmə tüpürmək belə istəmir-lər. Güzəşt yalnız kvakerlər və mennonitlərədir. Mənim *mənəm* pastorum isə onları dəstəkləyir. Əlbəttə, mənə orduda xidmət eləmək əvəzində sanitar işləməyi təklif eləmişdilər, ancaq onları başa saldım ki, belə azadolunma müharibə zamanına da aiddir, birdən dava başlasa, özüm əlimə silah alaram. Mən əla güllə atıram. Amma kimisə öldürmək istəmirəm. Sadəcə, prinsipial olaraq.

O yay Koreya müharibəsi başlandı və vicdanı Orsonu incirdirdi: o, qəlbinin çağırışına baxmayaraq, könüllü get-məmişdi və belə dinc sülhməramlı ilə münaqışədən hid-dətlənirdi. O, gözlərini əsəbi halda qıldı və soruşdu:

– Bəs sən bu iki ili nə ilə məşğul olubsan?

– Faner zavodunda işləmişəm. Yapışdırıcı. Əslində, faneri maşın yapışdırır, ancaq vaxtaşını onları yapışqan örtür və axıb hər yanını tutur, bilirsən, hərdən fikirlər elə axışib gəlir ki. Onların içində adam lap boğulur. “Hamlet”i oxuyubsan?

– Yox. Yalnız “Maqbet”i və “Venesiya tacırı”ni.

– Yaxşı. Vacib deyil. Deməli, bu maşınları xüsusi məhlulla təmizləmək lazımdır. Dirsəyəcən rezin əlcək geyirsən və içəri girirsən. Orada isə sakitlik və zənginlik. Özünçün oturursan və qədim yunanlardan sitatları təkrarlayırsan. Mən bu cür, az qala, “Fedon”u bütünlükə əzbər öyrənmişəm. – Və başını kitab qalaqlarına tərəf əydi. Orson fikir verdi: yunan dilində Platonun və Aristotelin köhnəlmış nəşrlərinin eyni yaşıl kör-kötükləri. Sürtülmüş kör-kötük-lərdən bəlli olurdu ki, kitabları çox oxuyublar. Orsonu ilk dəfə olaraq titrətmə tutdu, axtı Harvarddadır! Nəhayət, çamadanlarını boşaltmağa başladı.

– Mənə masa tapılar?

– Əlbəttə, bu – daha münasib olan – səninkidir. – Henri hələ üstü örtülməmiş çarpayıa sıçradı və yaylı döşəyin üstündə tullanıb-düşdü. – Çarpayının da, masanın da yaxşısını sənə saxlamışam – ora gün düşmür.

– Sağ ol, – Orson mızıldadı.

– İstəyirsən, mənim çarpayımı tut və masanı da götür.

– O, döşəməyə tullandı, masaya sari qaçıdı, bir andaca üstündəki kitabları yerə tökdü.

Orson onun ciyninə toxundu – bunlar nəyə lazımdır?

– heyrətləndi. Henrinin əzələləri son dərəcə möhkəm idi.

– Axmaqlama, masalar ki eynidir.

Henri kitabları yerinə düzəmeye başladı.

– Sadəcə olaraq, adam hər hansı umu-küsübən qaçmaq istəyir. Mənsə səndən böyüyəm, gərək mən güzəşt eləyəm. Nə desən verərəm, köynəyimi əynimdən çıxarıram, – çıxarmağa başladı; çılpaq boynunda yalnız “gəl-gəl” deyən rəngli yaylığı göz oxşayırıdı. Henri mayka geyməmişdi.

O, Orsonun yalvarişlı baxışlarını tutub gülümsədi və yaxasını bağlamağa başladı.

– Yəqin, adımı qapının yuxarısında yazmağım səni cindəndir? Bağışla. Silərəm. Elə bilirdim səninçün fərqi yoxdur.

Qonşusunun əcəb zarafatları var. Orson ondan geri qalmamağı qərara aldı.

– Necə, mənə də kələf düşür?

Henri bir addım geriyə çekilərək, tək ayağı üstə tullandı və tutuldu.

– Bu elə-belədir. Mən eksperiment aparıram. Yoqa məşğələsindən sonra gündə yarım saat əyirəcəyəm. Cəhrəni Kəlküttədən sifariş eləmişəm.

– Sən hələ yoqa ilə də məşğul olursan?

– Bir-iki ən sadə pozaları bilirəm. Hərçənd ki, *şanagüllə* pozasında heç beş dəqiqə də otura bilmirəm – baldırlarım ağrıyır.

– Dedin ki, müəllimin də özünüküdür?

Henri maraqla ona baxdı – görəsən, doğrudanmı, maraqlıdır?

– Neynək. Bir halda ki, sorusursan – cavab verim. Mən özümü *anqlikan* kilsəsinin tərəfdarı sayıram. Plato-

nun baxışlarını qəbul eləyirəm, Qandinin qarşısında baş əyirəm. – O, əllərini sinəsində çarpzadı, təzim göstərdi və sözünə davam elədi: – Mənim mənəvi atam məni sevmir. Oreqon yepiskopu da dilə tutur ki, əsgərliyə gedim. Mən burada da yerli yepiskopun qəbulunda olmuşam, ancaq görünür bu, onun da ürəyincə deyil. Mən baxışlarımin ucbatından kollecdəki elmi rəhbərimi də öz əleyhimə qaldırdım. Dedim ki, programın tələblərini yerinə yetirmək fikrim yoxdur.

– Axi elmin nə günahı?

– Sənin nəyinə gərəkdir? Axi elə-belə soruşdu.

– Yaxşı, sən haqlısan, – Orson razılışdı. – Nə olar, əgər mənim iradəmi yoxlamaq qərarına gəlibssənsə – buyur.

– Mən hesab eləyirəm ki, elm – iblis uydurmasının, insan vüqarının mahiyətidir. Onun lovğalığı, heç olmasa, ondadır ki, vəziyyəti qeyri-sabitdir. Mən öz rəhbərimə deyirəm: “Nəyə görə tədris müddətinin dördədəbirini mən universiteti qurtarmağa macal tapmamış köhnələn fərziyyələr içərisində incələrək itirməliyəm? Yaxşı olar ki, mən bu vaxtı Platona sərf eləyim.

– Allah köməyin olsun, Henri! – Orson yalnız ah çəkdi. Onun bütün varlığı belə nitqlərə qarşı çıxırdı. – Bəs mil-yonların həyatını xilas eləyən təbabət necə? Doğrudan, düz sözündür?

– Məni, ümumiyyətlə, Əyirici çağırsan yaxşıdır. Hər-cənd yenə sənə mənimlə ünsiyyət yaratmaq çətindir və buna görə də necə istəyirsən çağır. Təki xeyri olsun. Gəl səndən danışaq, sən həkim ailəsindənsən. Məktəbdə əlaçı olubsan, mən isə bütün fənləri zorla çatdırırdım. Harvarda gəlibssən ki, özündə Orta Qərbin əyalət şəhərində doğulub-böyüyən adam üçün qiymətsiz olan Şərq sahilləri həyatının bütün rəngarəngliyini canına hopdurasan.

– Bütün bunları sənə kim danışıb? – Orson hətta qızardı da. Henri onun Harvarda qəbul olunması haqqındaki əri-zəsini sözبəsöz təkrar elədi.

– Üniversitət dəftərxanasında. Xahiş elədim ki, sənin sənədlərini versinlər, əvvəl vermədilər, ancaq başa saldım ki, bir halda, mənim xahişimə rəğmən yerləşdiriblər, onda mümkün ola biləcək mübahisələrdən qaçmaqdan ötrü öz gələcək qonşumla maraqlanmağa ixtiyarım var.

- Onlar da mənim bütün sənədlərimi sənə verdilər?
- Gəlsinlər verməsinlər. Möhkəm əqidəsi olmayan insanlar uzun müddət müqavimət göstərməyə qabil deyil-lər, – Henri məmnun halda dodağını yaladı.
- Bəs Harvarda niyə gəlib-sən?
- İki səbəbdən, – Henri iki barmağını qaldırdı. – Rafael Demosa və Kerner Ceygerə görə.

Orson bu adları eşitməmişdi və yalnız onların Henrinin dostları olub-olmadıqlarını sorusanda birdən ayıldı – ay axmaq.

Ancaq Henri başını tərpətdi.

- Demosla mən özüm tanış olmuşam. Gözəl qoca alım və qəşəng cavan arvad.
- Sən necə, beləcə onun evinə dürtüldün? “Salamə-leyküm, bu mənəm?” – Orson nazik falsetlə qışqırdı, səsi hərdən qırılır və ciyiltili olurdu. Orson bu hali özünün çatış-mazlıqlarına aid eləyirdi.

Henri tez-tez gözlərini qırkırdı və Orson birdən qarşı-sında pijonsayağı geyinmiş köməksiz, zəif oğlan uşağını gördü. Çılpaq qara döşəmədə onun kobud, sarımtıl, qısa tutulmuş dırnaqlı yalın ayaqları seçiliirdi.

– Yəqin ki, dürtülmək demək olmaz. Sadəcə, hər bir yolcu kimi od dalınca gəldim. Məncə, mənimlə söhbət eləmək ona xoş idi. – O, hər sözü kəlmə-kəlmə dedi, susdu, ancaq adətinə rəğmən dodağını büzmədi.

Orson qonşusunun fokus və tryuklarına yox, bu yön-dəmsiz varlığın onu incitdiyinə (əgər ümumiyyətlə, kimisə incidə bilərsə) heyrətləndi. Henri birdən döşəmənin üstündə peyda oldu – əvvəlcə yuxulu, yorğun Orsonun göz-lərinin qabağında dayandığı kimi, birdən-birə eynilə sözü ağızında yarımcıq qalaraq görünməz lyuka düşən tək təzə-dən əyirməyə başladı. O, sapı tarım çəkməkdən ötrü bir ayağının baş barmağına keçirirdi, o biri ayağının pəncəsilə pedalı ritmik hərəkətlə basırdı. İş onu bütünlükə almışdı. Yəqin ki, faner zavodunda da maşınların içərisinə belə-cə girir, bütün dünyadan təcrid olunur və hər şeyin baş-ayaq olduğu nəzəriyyəsini qururdu. Orson çamadanlarını boşaltmağa başladı, birdən fikrə getdi. Ətrafda hər şey yad, qəribədir. Anası şeyləri necə yerləşdirmişdi? Corabları və alt paltarları – bir qutuda, köynəkləri, burun dəsmal-

ları – başqasında. Evləri necə də uzaqdadır, geri qayıdıl-mayacaq qədər uzaqlıqda. Birdən qara döşəmə ona dərin, dibsiz uçurum kimi baxdı, lap başı hərləndi. Əyirici ritmik şəkildə çıqqıldıyordı. Orson öz qonşusu barədə kədərlə düşünürdü. İndi o, ciddi məsələlər haqqında fikirləşir. Orson isə məktəbli kimi – təki yaxşı oxusun – bu haqqda. Əlbəttə, Henrinin düşüncələri avamlıqdır (axı özü də deyirdi ki, bütün fənlərdən çulunu zorla sudan çıxarırdı), ancaq bu, zəif təskinlik idi, avamlıq – təhlükəlidir. Orson dolabin üstünə əyildi. Bu nə iradəsizdir; təzə tanışı nə heyranlıqla diqqət yetirir, nə də, əksinə, onun çürük fəlsəfəsinə müqavimət göstərə bilir. Henrinin təkcə yaşamasından ürəyi ağızına gəlirdi. Uşaqlıqdan Orsonda təmizliyə, demək olar ki, maniakal vərdiş vardı və budur, indi də yapışqan hər yerdə onun gözünə görünürdü. Yapışqan çamadanın üstü ilə horra kimi axır, əllərini qırış-qırış eləyir.

Qonşular kilsə zənglərinin uzun çəkən uğultulu zərbələrinə kimi bir kəlmə də kəsmədilər. Sanki, bir-birinin yanındadırlar, eyni zamanda da uzaqda – bəlkə, döyünen əbədi ürəkdir? Pauzalarda isə narahatedici xırda səslər və görüntülər xüsusilə aydın seçilir: parkdaki boğuq yarpaq piçiltəri (pəncərə arxasındaki ağaclar geniş çöllərə adət eləmiş Orsona tropik kolluq kimi görünürdü); divardakı narahat kölgələr və divarların özləri, sanki, canlanırdı, tərpənirdi; tozcuqlar sürüşünü keçib düşən günəş şüası – bəlkə də, bu, tozcuq deyil, xırdaca mələklərdir – hər şey iynə gözündə yerləşir; asfaldakı təkər xişiltisi, əyləc xırçılıtı. Bu səslər də, görüntülər də birdən hücum çəkib bütün otağı doldurdu, nəfəs almaq olmurdu. Dəhlizdəki pilləkəndəkiliər ayaqlarını yerə döydülər. Qapı taybatay açıldı, astanada pencəkli-qalstuklu uşaqlar dayanmışdır.

- Salam, Əyirici!
- Bir yuxarı qalx, dost!
- Buna bax, hələ də ayaqyalındır!
- Ay səni!
- Heç olmasa yaylığını açaydın, yoxsa çox qəşəng görünürsən!
- Ay Əyirici, bir aç gözlərini. Nə əkir, nə biçir, nə də cəhrə işlədirdin, ancaq hər halda, düzünü, lap düzünü deyi-rəm, sənin gözəlliyyinə hətta böyük Solomon da çatmaz.

– Amin, qardaşlar!

– *Fiç*, sən həmişə dua eləməlisən!

Orson hələ uşaqlardan heç birini tanımadı. Əyirici zarafata fikir vermədən qalxdı, qonaqları Orsonla tanış eləməyə başladı.

Bir neçə gün keçdi və Orsonda onlardan hər biri haqqında təsəvvür formalaşdı. Təkcə diqqət yetirmək kifayətdə ki, əvvəlcə yeknəsəq, ala-bula olan qarışqa yuvası birdən otaq-oyuğa çevrilsin. Hər birində də bir-birinə oxşamayan adamlar – qonşular. Silverstayn və Koşland, Doson və Kern, Yanq və Karter, Peterson və Fiç.

Bir mərtəbə yuxarıda Orsonla Henridən üst qatdakı otaqda Nyu-York yəhudiləri Silverstayn və Koşland yaşayırdılar. Orson yəhudilər haqqında yalnız İncildən, bir də onların kədərli, zəif musiqisevər və gözüəciq, bədbəxt adamlar olduğunu bildirdi. Ancaq Silverstayn və Koşland hey zarafat eləyirdilər, ədabazlıq eləyirdilər, kart və şahmat oynayırdılar, Boston'a kinoya gedirdilər, meydandakı qəlyanaltıda qəhvə içirdilər. Onlardan biri Bronksda, digəri Bruklindəki istedadlar üçün məktəbdə oxumuşdular və universitet – elm məbədi – qarşısında qətiyyən pərəstiş-filan hissi keçirmirdilər. Müəllimlərin birinci kursda öyrətdiklərini çıxdan bilirdilər. Koşland qışda basketbolla məşğul olurdu və Orsonun otağının tavanı yuxarıda məşq gedən vaxt az qalırkı qopub düşsün; onlar basketbol topu əvəzinə tennis topu ilə kifayətlənirdilər, basketbol səbəti əvəzinə – zibil torbası ilə. Bir dəfə isə gündüz düz Orsonun çarpayısına bütöv bir mala layı qopub düşmüdü.

Divarın o üzündəki on ikinci otaqda gələcək yazıçılar Doson və Kern yaşayırdılar. Birinci – Ohayodan, ikinci – Pensilvaniyadan idi. Donqabel və yönəmsiz Doson sıfətdən səfəh, mehriban küçüyə oxşayındı, hərçənd ki, iyrənc xarakterə malik idi. O, Andersonu və Heminqueyi təqlid eləyir, qəzetlərdəki kimi quru və yiğcam yazırı. Ateist kimi tərbiyə almışdı, bu da, düzü, yataqxanada heç kimlə müqayisə edilməyəcək dərəcədə – Əyirici hamidan çox hirsləndirirdi. Ancaq o, Orsonun ürəyincə oldu, təbiətlərinə və davranışlarına görə çox müxtəlif olsalar da, ürəklərini və bədənlərini bürümüş eyni mühitdə – Orta

Qərbdə doğulmuşdular. Nərmə-nazik və sərt Kernlə dil tapmaq daha çətindi. Onda Şərqi vilayətlərindən olması bilinirdi. Fermer oğlu, qeyri-adi dərəcədə həssas və əsəbi (konyunktivitdən başlayaraq babasillə qurtaran çoxsaylı xəstəlikləri də buradandır), möhkəm siqaretçəkən və zəvzək. Onlar Dosonla birdəqiqəlik zarafat atışmasını xoşlaysırdılar. Orson axşamlar divarın arxasındaki qonşuların müəllimlərinə, yoldaşlarına ayaqüstü necə epiqramlar qoşduqlarını, dərsə güldükllerini eşidirdi. Bir dəfə Doson zümrümə eləmişdi:

— Mənim adım Orson Ziqler, Dakotadan gəlmışəm.
Və Kern ani olaraq ardını tutmuşdu.

Dəhlizin o tərəfində, on beşincidə zəncilər Yanq və Karter qalırdılar. Karter Detroytdan idи, dərisi çox tünddü, həmişə yaxşı geyinirdi. Saymazyana, sözlərin qol-qabırğasını qıra-qıra danışındı, uğurlu alınan zarafata gülməyi xoşlayırdı, hərdən hicqırana, gözləri yaşarana qədər qəhqəhə çəkirdi. Onu bu vəziyyətə Kern virtuoz qaydada gətirə biliirdi. Yanq arıqdır, dərisi nisbətən açıq rəngdədir, səməni pivəsi rəngində, ucqar Şimali Karolinadan gəlmüş təqaüdüdür. O, evdən, isti qışdan ötrü son dərəcə sixıntı çəkirdi. Kern ona Opposum Qardaş deyirdi. Yanq gündüz, adətən, yatırıdı, gecə düşənə yaxın isə çarpayının üstündə oturur, trubanı yamsılayaraq dodaqlarında hava çalırdı. Əvvəllər nahardan qabaq “solo şeypurda” elan eləyirdi və bütün yataqxana, yaşıl park “Sentimental səyyah”ın və “Tennesi valsı”nın kövrək – süzgün, şirin sədalarına dalırdı. Bu, onda çox yaxşı alındı. Ancaq sonra taktikalılıq qalib gəldi, daha dəqiq desək. Harvard onda nəsil-nəsil mürəğüləmiş seçilməməyin qul cəhdini, “hami kimi” olmağı oyatdı. Və bu dərəcədə məsum konsertlər kəsildi. Yanq hətta günəşdən belə gizlənməyə başladı. Gecələr isə dəhlizin o başından yuxulu Orsonun qulağına sakit, demək olar ki, utançq ruladalar gəlib çatırdı. Karter həmişə qonşusunun adını xüsusi olaraq tam deyirdi, özü də hökmən hecalarla: Co-na-tan, sanki, La-roş-fu-ko, yaxud De-mosfen kimi əsrlərin tozu basmış, indicə dərsliklərdən çıxarılmış adlardır.

Dəhlizin uzaq qurtaracağındakı nəhs on üç nömrəli otaqda Peterson və Fiç məlum deyildi necə yaşayıblar,

ikisi də ensiz çiyinli, iri yançaqlı idilər. Ancaq onların zahiri oxşarlıqları kimi mənəvi oxşarlıqları da bununla qurtarırdı – onların Harvardda bir otaqda nəyə görə qaldıqlarını başa düşmək olmurdu. Qara gözlü, frankenştaynsayağı çəp-əyri çənəli idbar Fiç – Men ştatından olan vunderkindin başını fəlsəfə xarab eləmişdi. Beynində ən qeyri-adi nəzəriyyələr yuva salır, gələcəyin (tədris ilinin sonunda) mənəvi ixtifaların toxumları cüccərirdi. Peterson – gözəl isveçlidir, onun dərisi nazik, demək olar ki, şəffafdır, nazik, mavi damallar hətta burnunda da sezilir. Universitetə qəbul olunana qədər hər yay “Dulut xəbərləri” qəzetinin xronika bölməsində işləyirmiş və bütün reportyor adətlərini – vərdişlərini səthi də olsa öyrənmişdi: dişləri arasından zəhərli iradlar atır, hərdənbir viski ötürməyi xoşlayır, şlyapasını peysərinə sürüşdürür. Söndürülməyən siqaretləri birbaşa döşəməyə vizildədir. Onu Harvarda hansı rüzgarın gətirdiğini heç özü də əməlli-başlı bilmirdi. Birinci kursdan sonra geri qayıtmaması da adı şey idi. Ancaq hələlik bu iki nəfər Harvardla gözlənilən yaxın ayrılığı bilmədən təəccübülu tərzdə bir otaqda yola gedirdilər, həm də, sadəcə, yola getmirdilər, bir-birlərini tamamlayırdılar. Fiç məişət məsələlərində tamamilə aciz və qabiliyyətsiz idi, hətta makinada çap eləməyi belə bacarmırdı. Əynində pijama əsəbi halda qurdalanaraq və üz-gözünü turşudaraq yatağında uzanır, özünün ədəbiyyatdan, yaxud dildən olan işini uzunuzadı, programda göstərilməyən kitablara istinad eləyərək ucadan deyirdi. Peterson isə yorulmadan iki barmağı ilə makinanın klavişlərini döyəcləyir və əlaqəsiz monoloqdan “çap variantı” doğulurdu. O, həqiqətən, analıq hövəsəlesi və qayğısı göstərirdi. Fiç də əvəzində dostuna onun iri, yaraşıqsız başını şisirdən qəbilli ideyalar verirdi. Petersonda isə belə ideyalardan bircəciyi də yox idi, lap istəyirsən şar kimi diyirlət. Müqəddəs Avqustini Mark Avreli ilə müqayisə eləməyə, yaxud birinin əleyhinə qoymağa, ya da qiyamətverici düşüncə çıxarmağa gücü çatmırıldı. Onun bütün qabiliyyətləri uşaqqı vaxtı gördükələrinin üfunəti və eclaflıqları altında solub getmişdi: hadisə yerindəki meyitlər, güclü yanğınlar, polislər, fahişələr. Harvardda isə ona qarşı da tədbir gördülər – Fiçə dayəlik eləmək. Və Orson onlara möhkəm paxıllıq eləyirdi.

Ancaq əgər göründüsə qonşuları azacıq da olsa nəsə: doğma diyar, dərilərinin rəngi, zahiri oxşarlıq bir-birinə bağlayır, hamısına paxılılıq eləyirdi. Əyirici ilə aralarında bir yerdə yaşamağa məcbur olduqları otaqdan başqa ümumi heç nə yox idi. Demək olmaz ki, Əyirici onun qanını xüsusi qaraldırdı. O son dərəcə səliqəli, fikri cəm olan, diqqət məsələsində vasvası idi. Səhər-səhər saat yeddidə durur, dua eləyir, yoqa ilə məşğul olur, əyirir və yeməyə gəlirdi, çox vaxt Orson onu görmürdü. Əyirici düz saat on birdə yatağına uzanırdı. Əgər səs-küy mane olurdusa, qulaqlarına rezin tixayırdı, işiq olanda sıfətini xüsusi qara maska ilə örtür və heç nəyə məhəl qoymadan yuxuya gedirdi. Gündüz öz dərs cədvəlinə sözsüz əməl eləyirdi: dörd məcburi mühazirədən başqa daha ikisinə gedirdi. Həftədə üç dəfə özünü fiziki cəhətdən möhkəmləndirməkdən ötrü güləşlə məşğul olur, yuyunmaqdə olmasa da, heç olmasa, xizək sürməklə Demos, yaxud Ceyqerdən qonaq getməyi xahiş eləyir, hətta Massaçusets yepiskopunun audiyensiyasına nail olur, axşamlar əlavə pulsuz mühazirə və mütalielərə vaxt çatdırır, xeyriyyə cəmiyyətlərinə daxil olur və həftədə iki dəfə nahardan sonra Roksberidəki islam müəssisələrindəki kimsəsiz uşaqlara baş çəkirdi. Bruklində fortepiano dərsləri almağa da vaxtı çatırdı. Orson bəzən onunla yalnız tələbə klublarındakı naharda görüşə bilirdi. Orada ümumi masa arxasında birinci kurs tələbələri yiğışdırlar – ilk tələbə payızındaki yeni tanışıqlar hələ kövrək və davamsızdı, maraqlardakı fərq isə hələ onları bir-birindən ayırrırdı. Söhbət hər şeydən çox ümumxalq diqqətini nəycin cəlb elədiyindən – Əyiricinin vegetarianlığından düşürdü. Əyirici balqabaq sıyığı və iki pay loba götürdü. Onun ciddi nəzəriyyələrində qüsür tapmağa Fiçin heç vaxt səbri çatmadı.

– Yaxşı, axı sən yumurta yeyirsən, – o, müsahibini qızışdırırı.

- Yeyirəm, – Əyirici cavab verirdi.
- Toyuq baxımından yumurta – uşaqdır, eləmi?
- Əlbəttə, əgər yumurta mayalanıbsa.
- Yaxşı, birdən mayalanmayan yumurtaların içərisində biri elə oldu, – belələri isə, özüm görmüşəm, dayımla toyuq fermasında işləmişəm, asanlıqla ola bilər, – onda necə?

– Əgər mən embrionu görsəm, onda, əlbəttə, belə yumurtanı yemərəm, – Əyirici özündən razı halda dodaqlarını büzdü.

Fि sevincək çəngəl tutduğu əlini yellədi, aşağı saldı və sözünü yekunlaşdırıldı.

– Fərqi nədir? Toyuğa ki istənilən yumurta ilə vidalaşmaq eyni dərəcədə ağırdır. Döl isə onsuz da hələ öz varlığını dərk eləməyi, deməli, o heç heyvan da deyil, bitkidir, otdur. Sən əsl vegetarian olsaydın, belə yumurtaları böyük ləzzətlə yeyərdin. – O, birdən sərt hərəkətlə masanın söykənəcəyinə yayxandı, az qala, yixilacaqdı, ancaq masanın kənarından yapışb özünü saxladı.

– Amma mənə elə gəlir ki, – qaşqabaqlı Doson səsini çıxardı, o, belə söhbətlərə dözə bilmirdi, çünkü onlarda özünün paradoksal düşüncələrinlə fərqlənmirsən, – toyuq psikoanalizinin buraya dəxli yoxdur.

– Lap yaxşı dəxli var. – Kern öskürdü, xəstə, soyuqlamış gözlərini qıydı. – Hesab eləyirəm ki, xirdaca toyuq ağılında – bircə qırışı tapılmasa da – kəhkəşanın faciəsi öz kulminasiyasına çatır. Toyuğun daxili aləmini təsəvvür elə. Dostluq onun üçün düzdürümü? Onu hay-küçü, kinli, qeybətçi toyuqlar dəstəsi əhatə eləyir. Ona ev hərarəti xasdırı? Onun üçün bu, bulaşmış hindir. Bəs yemək? Biriki dənə palçığa batmış zavallı buğda dənəsi. Məhəbbət? Xoruzun gec-gec basması – bütün hin onun arvadıdır və günlərin bir günü bu daşürəkli dünyada sehrli olan kimi onun balası – onun düşüncəsinə görə Allah tərəfindən göndərilmiş yumurta peyda olur. Belə hamar, dəyirmi. Bərk, eyni zamanda kövrək şey ona necə əzizdir: onun divarları arxasında həyat tərpənir.

Karter üz-gözünü turşutdu, boşqabına tərəf əyildi, gözlərini yumdu, qara sıfəti əyildi.

– Uf-f! – dərindən ah çəkdi. – Sənin nitqindən adamin ödü ağızna gəlir.

– Bu hələ harasıdır! – Kern lovğa-lovğa davam elədi: – Qaymağı hələ irəlidədir. Toyuq oturur-oturur, yumurtanın içindəki həyatın necə oyandığını qanadları ilə duyarraq hələ simasız, əlsiz-ayaqsız körpəsinin üstündə oturur, heç nədən şübhələnmir, – o, bu arada ümidlə Karterə baxdı, ancaq qara oğlan dodağını dişlədi və özünü saxladı,

– birdən iri, pivə və nəcis iyi verən bədheybət – insan peyda olur və bu qiymətli incini ondan alır. Bunların hamısı nədən ötrüdür? Ona görə ki, bax bu, – Kern əlini irəli, bütün masanın üstündən irəli atdı və tüstüdən saralmış şəhadət barmağı, az qala, Əyiricinin burnuna dirəndi, – bizim müqəddəs Henri Palamaunteñ heç cür doymur, nə versən, ona azdır. Doymayan qarnı “yumurta istəyirəm” deyir və o, toyuğun balalarını yeyənə kimi kefinə deyil ki, hansısa amansız qaban, yaxud hiyləgər donuz insan balası üçün nə qədər təhlükəlidir.

Doson bıçaqla çəngəli masanın üstünə atdı və belini əyib çölə çıxdı. Kern qızardı. Hami lal-dinməz oturmuşdu. Patersen ət tikəsini qatlayıb ağızına qoydu, çeynədi və Əyiriciyə müraciət elədi:

– Hə, doğrudan, sənə nə olub? Əgər kimsə bir canlı heyvani öldürübssə, niyə də onu yeməsin? Axi həmin heyvan üçün indi hər şey əhəmiyyətsizdir.

– Səni başa düşmək olmur, – Henri, sadəcə olaraq, cavab verdi.

– Qulaq as, Əyirici, – Silverstayn masanın o başından çağırıldı, – bəs süd məsələsi necə olsun? Axi onu buzovlar da içirlər. Deməli, sən onların yeməyini əllərinən alırsan?

Orson dözmədi.

– Haqlı deyilsən, – uzun sürən sükutdan sonra səsi qırıldı. – Yəqin ki, süd verən inəklərin balalarını əmizdir-mədiklərini yalnız Nyu-Yorkda bilmirlər. Yaxşısı budur de görüm çəkmələrin dəridirmi?

– Doğrudur, dəridir. – Henrinin üzü bozardı: indiyəcən təbəssümlə müdafiə olunurdu, indi isə dodaqları acıqla bir-birinə sıxlırdı.

– Ancaq donuz dərisidir.

– Onu ölmüş heyvandan soyublar.

– Sən lap Patersen kimi danışırsan. Onları ona görə öldürülər ki, sənə dəri çəkmə, dəri kəmər, dəri pulqabı lazımdır. Bu qətlə sən bizim hər birimizdən az əlbir deyilsən. Bəlkə də, daha çox – bizlərdən heç kim bu barədə sənin kimi düşünənmür.

Əyirici tələsmədən əllərini masanın qıraqına qoydu, sanki, dua eləməyə hazırlaşırkı və dilləndi: onun səsi diktör, daha doğrusu, birnəfəsə ancaq səsini qaldırmadan

qaçışın finişini təsvir eləyən idman şərhçisinin səsinə oxşayırırdı.

– Mənim kəmərim, bildiyimə görə, süni dəridəndir. Pul-qabını lap çoxdan, hələ vegetarian olduğum vaxtlar qardaşım bağışlayıb! Xahiş eləyirəm unutmayın ki, mən on sekiz yaşına kimi ət yeyirdim, elə indi də ürəyim istəyir. Əgər məzmununa görə zülala bərabər qiymətli əvəz tapılsayıdı, bir çox vegetarianlar kimi mən də yumurtadan imtina eləyərdim. Başqaları isə balıqdan da, qara ciyər ekstraktından da istifadə eləyirlər. Mən belə istəmirəm. Çəkməyə gəlincə, burada məsələ daha qəlizdir. Çikaqodaki bir firma ciddi vegetarianların sıfarişi ilə çox bahalı və çox narahat ayaqqabı tikir. Bir dəfə onlara çəkmə sıfariş verdim, az qalmışdı ayaqlarımı itirim. Donuz dərisi, sintetikadan fərqli olaraq, havanı buraxır və ayaq “nəfəs alır”. Mənim ayaqlarım isə, demək lazımdır ki, həssasdır. Raziyam, bu, mənim tərəfimdən olan güzəştirdir, ancaq məcburi güzəştirdir. Əgər buna qalarsa, mən pianino çalarkən də fillərin kütləvi surətdə qırılmalarına göz yumuram, təbii tükdən olan diş firçasından istifadə eləyərkən isə – dişləri tez-tez təmizləmək lazımdır, tərəvəzdə karbohidrat çox olur – donuzları öldürməyə göndərirəm. Mən təpədən-dirnağa kimi qan içindəyəm və gecə-gündüz bağışlanmağımdan ötrü dua eləyirəm. – O, çəngəli götürdü və təzədən balqabaq siyığına girişdi.

Orson özünü itirdi: axı o, Əyiriciyə kömək eləmək, ona havadar olmaq istəyirdi, ancaq belə çıxdı ki, onun ən qəddar düşmənidir. Necəsə birtəhər bəraət qazanmaq lazımdır.

– Kauçuk altlıqlı əla parusin tuflı var.

– Hökmən baxaram, – Əyirici başını tərpətdi, – ancaq sənin sözlərinə inansaq, onlar çox qəşəngdir.

Masa arxasındakılar güldülər və söhbət də bununla bitdi. Nahardan sonra Orson kitabxanaya getdi. Onda qıçkırmışdı – mədəsində – bu qədər kədərləndirici söhbətlərin nəticəsi kimi ağırlıq vardi! Ürəyində ziddiyətli hisslər toqquşurdu. Heç vəchlə Əyiricinin tərəfdarı olmayı hesab elənməsini istəmirdi, digər tərəfdən də qonşusuna hücuma keçdikləri vaxt ona görə incmişdi. Məgər o, hörmətə layiq deyildi, axı öz etiqadı ilə yaşa-

mağa çalışır. Fiç və Kern kimilərinin istehzaları isə yalnız özlərini alçaldır, Əyirici onlarla heç ciddi mübahisə də eləmirdi, bütün hücumları təbəssümlə dəf eləyirdi, ancaq onunla – Orsonla qatı düşmən kimi vuruşurdu və onu axmaq vəziyyətdə qoyurdu. Niyə belə alındı? Bəlkə, Əyirici düşünürdü, bir halda ki, Orson xristiandır, hamının əvəzində o ləhləməlidir? Ancaq axı Karter də bazar günləri əynində mil-mil mavi kostyum kilsəyə gedir, döş cibindən monoqramlı dəsmalın küçüç çıxır. Petersen də presbyterian sayılır. Elə Kern də bir dəfə kilsədən buxarlanıb əkilmişdi. Hətta Koşland da pəhriz saxlayır, dini bayramları qeyd eləyir; ya məşğələləri buraxır, ya da nahara gəlmir. Orson dönə-dönə özündən soruşurdu, görəsən, Əyirici onun əleyhinə qalxmayıb ki? Ancaq bu qədər qəm eləməyə dəyərmi? Cəhənnəm olsun Əyirici də! Doğrudanmı, o, hörmətə layiqdir? Xətti uşaqqəxtidir, hərfləri birinci sinifdə olduğu kimi yazır, məqbulları, hətta sevimliləri Platon və Aristoteldən də birtəhər verdi. Bircə o çatmırkı ki, hər cür kütbeyin ona ağıl versin! Onun masa arxasındaki söhbətdə tapılmaması Orsona çox acıq gəlirdi, sanki, layiq olmadığı yerə düşmüşdü. Fikrində Əyirici ilə münasibətlərinin qrafasını çizmişdi. Orsonların əyri, çirkin niyyətləri hey yuxarı uzanırdı, əyri faydalı hərəkət isə sıfırı sarı diylənirdi. Və bu qrafanın sonunda onun gözünə Əyiricinin özündən razı büzülmüş dodaqları, utanmaz balıq gözləri, düyün-düyün sarı çalarlı əlləri və pəncələri görünürdü. Kitabxanada, dərsdə, kütçədə Orsonun qarşısında birdən bərəlmış mənasız gözlər, ayaq baş barmağında sarı dirnaq peyda olurdu, görüntülər artırdı, Orsonun baxışlarını mürgülü pərdəsilə örtürdü.

Bir dəfə fevral günü o, Dosonun və Kernin yanında, on ikinci otaqda özünə də təəccüblü görünərək alçaq səslə demişdi: "Mən ona necə nifrat eləyirəm!" Və artıq daha bərkdən təkrar elədi. Səsi qırıldı, gözlərində isti və faydasız yaş gilələndi.

Miladdan sonra uşaqlar tətildən qayıtdılar – onları tale kimi labüb və cəhənnəm kimi bilinməz qorxulu sessiya gözləyirdi. Semestr imtahanlarında yeniliklərvardı,

dərsliklərin üzərində çox əlləşmək lazımlı gələcək. Çoxları Harvarda özəl məktəblərdən gəlmişdi və birinci kursda onlara hər şey çox ağır gəlirdi. Doğrudur, Ekseterin, yaxud Orononun bu miniatür harvardların məzunları birinci semestrde axınla (uğur küləyinin bundan belə də onlara yoldaşlıq edəcəyinə ümid bəsləyərək) tezliklə dayazda oturacaqlarından, özlərindən razılıqlarının çat verəcəyindən və dibə gedəcəyindən xəbər tutaraq cəld üzürdülər: kimi içməyə başlayacaq, kimi əlvən bəzənmiş quru iddiaya bürünəcək.

Üniversitet stixiyası isə amansızdır: bütünlükə ballastdır, bütün artıq şeyləri dənizə tullayır. Milad tətilində evdə anası, onun fikrincə, ariqlamış Orsonu yemləməyə başladı. O da, öz növbəsində, atasının necə arıqladığını və birdən-birə düşdüyüünü görüb ah çəkirdi. Orson ilk günlər saatlarla radioda musiqiyə qulaq asır, ya da gözqamaşdırıcı ağappaq qarla haşıyələnmiş ensiz qum yolla gəzmişdi. Necə geniş, təmiz səmadır – əvvəller buna fikir verməmişdi. Burada, evdə, hətta qışda, temperatur sıfırdan aşağı olduğu vaxt günəş yüksəkdə dayanandan da istidir. Orson nişanlısı ilə də rastlaşmışdı və yenə onların görüşü qızın göz yaşları ilə qurtarmışdı. Orson ucadan etiraf elədi ki, uğursuzluğa görə yalnız özünü qınamalıdır, ürəyində isə onu danlayırdı: qız ona kömək eləyə də bilərdi. O, universitet şəhərciyinə qayıtdı, yağış yağırdı – yanvarda ha! Asfalta – çırkli izlər, yağışın altında velosipedlər və qonşu Pedkliff kollecindən olan pləşli, tennis çəkməli qızlar islanırdılar. Əyirici Miladı yataqxanada qaldı və bayramı pəhrizlə qeyd elədi.

Yalnız indi, imtahanlara bir ay qalmış, səhərdən axşamacan kitablar və konspektlər arxasında oturarkən Orson nə qədər az bildiyini, ağılcı necə yoxsul olduğunu, təhsilin, doğrudan da, qeyri-təbii və gərəksiz olduğunu anlamışdı. Ancaq Harvard onun zəhmətini səxavətlə mükafatlandırdı: üç imtahandan “əla”, birindən – “yaxşı”. Əyirici isə zorla iki dörd və iki “kafi” qazana bildi. Kern, Doson və Silverstain imtahanları uğurla verdilər. Petersen, Koşland və Karter orta səviyyədə. Fiç birindən kəsildi, Yanq isə üç imtahandan və universitetdə dillərdə pritça oldu. Ağdərili zənci eynilə cüzamlı xəstələr kimi diqqəti çəkmədən

yataqxanadan sıvíşib çıxmağa və belə də gizlicə əkilməyə çalışırdı. Bundan sonra trubada, yaxud şeypurda solonu eşidə bilməyəcəkdilər. Silverstain və Koşland öz basketbol komandalarına Karteri də qəbul elədilər və həftədə üç-dörd dəfə birlikdə Bostona kinoya gedirdilər.

İmtahanlar qurtarır və yumşaq Kembris qışının oğlançağı da nəfəsdərmə gəlib çatır. Tələbələr bir il əvvəldən, bəzən hətta bir kurs qabaqdan təzə fənlər seçirlər; sanki, mağazada təzə şlyapanı gözdən keçirən kimi təzə müəllimlərə diqqət yetirirlər. Gün hiss olunmadan gəlib-keçir. Bir də görürsən çovğun başladı. Üniverstitet qəzetində üzgüçülərin, yaxud da tennisçilərin qələbəsi barədə qeyri-adi yazılar gözə dəyir. Qarın üstünə mavi kölgələr düşür – bahar yaxınlaşır. Və budur, artıq qarağacların six yerlərini kəsirlər və onlar donmuş fontanlar kimi dayanıblar. Albianinin kafesi yanında tələbələr toplaşıblar – asfaltın üstündəki qar dənəcikləri kələ-kötür çəkmələrdən eynilə gümüş pul kimidir. Qırmızı kərpic binalar, tağlı alaqpalar, gurultulu küçələrdəki iri saraylar kimi yönəmsiz evlər, köhnə professor kafedraları – bu gün bunların hamısı sənindir – birinci kurs tələbəsi. Ancaq yalnız bu gün. Sabah başqa varislər gələcəklər. Dərsliklərin üz qabığı sürtülüüb, deməli, oxuyanların biliyi artıb. Kitab çantası kəmərini dartır, eynilə qartal ovçunun ipini dartan kimi; daha evdən gələn məktublardan yana elə də darixmirsən. Artıq saatlar bir-birinin dalınca uçmur, yavaş-yavaş, uzun-uzadı uzanır. Qızla tanış olmağa da, qızı girişməyə də, dostlarla doyunca danışmağa da və eyni zamanda çətin söndürülən yanğını ötürməkdən ötrü – yaxında olan adamı başa düşməyə də macal tapırsan. Belə dəqiqələrdə Orsonun dodaqlarından həmin hirsli, ancaq ürəkdən gələn etiraf qopurdu. Hətta Doson, sanki, Orsonun hirsinə yoluxacağından qorxaraq üzünü də çevirdi. Kern özünü itirmiş halda gözlərini döyüdü, siqaret yandırdı və soruşdu:

– Onda sənə xoş gəlməyən nədir?

– Sənə necə deyim? – Orson qara, nəfis, ancaq bərk stulda qurdalandı. – Hər cür xırda-xuruş. Məsələn, Portlənddən çağırış komissiyasından vərəqəni alır və oxumadan cırıb atır. Qırıntıları da pəncərədən çölə.

– Sən də qorxursan ki, əlbir kimi səni də həbsxanaya salalarlar.

– Yox, əsi, yəqin ki. Yox. Sadəcə olaraq, o, bundan nümayiş düzəldir. Əyirci, ümumiyyətlə, tamaşanı sevir. Bir görəydiz necə dua eləyir.

– Hər səhər görürəm. Çarpayının üstündə diz çökür, üzü üstə qapanır, bir də əllərini yanına salır. – Və Orson əminlik üçün əllərini yellədi.

– Adil Allah! – Doson ucadan səsləndi. – Bax buna varam! Lap orta əsrlərdir! Orta əsrlər nədir?! İslahatları çeviriblər – avandını tərsinə!

– Əlbəttə, mən də dua eləyirəm. – Orson Əyircini bu dərəcədə əclafcasına satlığına görə ürpəşdi də, – ancaq tamaşa göstərmirəm.

Dosonun sıfətindən kölgə keçdi.

– O müqəddəsdir, – Kern dedi.

– Yox, əsi, – Orson inad eləyirdi. – Ağlı azdır. Mən onunla imtahan vermişəm, riyaziyyati necə bildiyini görmüşəm. Masasının üstündəki yunanca kitabların isə, yəqin ki, heç üzünü də açmayıb. Özü də kitablar ona görə didik-didikdir ki, onları bukinistdən alıb.

– Əşı, ağıl müqəddəsin nəyinə gərəkdir? – Kern etiraz elədi. – Onun gücü olmalıdır. Əyirci də güclüdür.

– Gör o necə mübarizə aparır, – Doson təsdiq elədi.

– Elə bir şey yoxdur. Birinci kursun yığmasına düşmədi, yəqin ki, pianinoda çalanda da gərək qulağını tutasan.

– Sən hər nəsə başqa şeydən danişırsan, – Kern gözlərini yumub dedi. – Əyircini başa düşmürsən. Ondakı əsas cəhəti görmürsən.

– Bu üzündən baxanda o üzünü görürəm. Görürəm ki, özündən olan nəyisə nümayiş eləməyə çalışır. Ancaq bunnaların hamısı gözə kül üfürməkdən ötrüdüür. Hər şey saxtadır. Vegetarianlığı da, acliq çəkən hindlilərə canıyananlığı da. Əslində o, şeytan kimi soyuq və laqeyddir. Beləsini ömrümdə görməmişəm.

– Necə bilirsən, Orson, doğrudan da, belə düşünür? – Kern Dosondan soruşdu.

– Yox, əlbəttə, – və Dosonun tutqun sıfətində axmaq küçük təbəssümü oynadı. – Bizim Orson axmaq keşidir!

– Bağışla, yaxşı eşitmədim: Orson – keşiş, ya Orson – snob¹? – Kern bic-bic gözlərini qıydı.

– Əyirici – eynəkli cici, – Donson qızışmışdı.

– Əyirici – canda köynək sevinci, – Kern geri qalmadı.

Orson başa düşdü ki, onu qapazaltı eləyərkən qonşuları bununla öz aralarında davamsız sülhü qoruyub saxlayırlar. O, incidiyini gizlətmədən getdi, hərçənd ki, ürəyində hətta sevinirdi ki, nəhayət, onun da, ala-babat olsa da, bir ayaması yarandı. Orson – keşiş?

Bir neçə gündən sonra Orson, Əyirici, onların divarının o üzündəki qonşuları və Fiç yeni mühəzirə salonuna Karl Sendberqi dirləməyə getdilər. Əyirici qətiyyətli addımlarla dostlarını boş cərgəyə tərəf apardı. Orson onunla birlikdə oturmaq istəmirdi, gözəldi qoy qalanlar otursunlar, sonra Əyiricidən uzaqda oturdu. Onun qabağında kreslonun söykənəcəyini gizləyən uzun, coşub-daşan kürən saçlı qız oturmuşdu. Əcəb qəşəng kəkili var! – Orson mat qalmışdı. Dərhal yadına atları, ev, ucsuz-bucaqsız taxıl zəmiləri, əngin səma, ilıq günəş düşdü. Qız profili Orsona tərəf oturmuşdu; sümükləri bilinən enli sıfətinin tutqun cizgiləri, saçlarının altından görünən ağ qulaqları vardı. Orson yarımqaranlıqda ona baxdı və şirin əzginlik dalğa-dalğa gəlirdi. Sanki, sıfəti havada uçur, hey yaxınlaşır, yaxınlaşır... Ancaq budur, qız üzünü çevirdi, Əyirici ona tərəf əyildi və qulağına nəsə piçildədi. Fiç, əlbəttə, qulaq asırdı, gördüklərini Dosona, o da Kernə və Orsona nağıl elədi.

– Əyirici qızı kompliment dedi: “Sizin nə qəşəng saçınız var!”

Hələ ki, Sendberq şeir oxuyurdu, Əyirici bir neçə dəfə qızı tərəf əyildi və nəsə dedi. Fiç, Doson və Kern yalnız piqqildayır, qar kimi ağappaq düz telləri kukla parikini xatırladan Sendberq isə səhnədə sehrbazlıq eləyir, salonu ovsunlayır, deklamasiya deyir və gitara çalırı.

Axşam sona çatdı, Əyirici qızı çıxışa kimi ötürdü. Orson gördü qız güldü, alını, burnunu qırışdırıldı. Əyirici dostlarının yanına qayıtdı; özündən razı halda bütülmüş dodaqlar indi yarımqaranlıqda eybəcər çapiq kimi görənirdi.

¹ Snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə çalışın və digər hər şeyə xor baxan adam

Bir neçə gün, bəlkə də, həftə keçdi. Əyirici otağa bir çəngə kürən tük gətirdi, döşəməyə qəzet sərdi və əlindəkini ortaya qoydu.

– Bu nədir?

Əyirici döşəmədə oturdu və cəhrənin təkərini fırlatmağa başladı.

– Saç.

– İnsan saçı?

– Əlbəttə.

– Kimindir?

– Nə məsələdir? – Orsonun dilindən naqolay sual çıxdı.

O, başqa şey soruşmaq istəyirdi; bu nə qızdır? Ancaq Əyirici, sanki, onun fikrindəki düzəlişi oxudu və cavab verdi:

– Sən onu tanımırsan, Sendberqin gecəsində tanış olmuşuq.

– Deməli, bu onun saçlarıdır?

– Hə də. Mən xahiş elədim. Onsuz da yazqabağı kəs-dirməyə hazırlaşırıd.

Orson yatağının üstündəcə quruyub qaldı: indi üzünü bu qızılı gur saçlarda gizlədəsən!

– Deməli, görünüşüsüz? – Tfu, necə də arvad kimi xəbər aldı!

Əyirici qısqanlığı hiss elədi, ancaq özünü bilməzliyə vurdu.

– Hərdənbir. Mənim programım çox gərgindir və əylənməyə vaxt yoxdur. Hərçənd müəllimim hesab eləyir ki, hərdənbir istirahət vacibdir.

– Onu kinoya aparırsan?

– Nadir hallarda. Öz biletini, əlbəttə, özü alır.

– Bəs necə olacaqdı ki?

Əyirici ironiyani tutdu.

– Yadından çıxarma ki, mən burada müstəsna dərəcədə öz qənaətlərim hesabına yaşayıram. Atam mənə kömək eləyəcəkdi, istəmədim.

– Yaxşı, saçı neynəyəcəksən? – Hər kəlməsi, hecası – ürəyə saplanan bıçaqlar.

– Çatı hörəcəm.

– Çatı?

– Hə. Əlbəttə, əlləşmək lazımlı gələcək. Tük çox nazikdir.

– Çatı sənin nəyinə lazımdır?

– Düyün vuracağam.
– Daha bu nəyə gərəkdir?
– Düyün, – bu, sadəcə olaraq, belə adlanır: götürüb halqa eləyəcəyəm, bükəcəyəm və heç cür açılmasın deyə bərk-bərk düyünləyəcəyəm. Sonra isə geri qaytaracağam. Qoy ömrü boyu yadigar saxlasın: on doqquz yaşında belə saçları varmış.

– Yəqin, yaziq qız möhkəm inad göstərmiş.
– Qətiyyən. Mən təklif elədim – o razılaşdı. Hətta xoşuna da gəldi. Ancaq bu, sənin meşşan ruhuna niyə belə toxunur? Qadınlar saçlarını vurdurmağa öyrəşmirlər.
– Güman ki, o zarafat eləyirmiş, elə bilib ağlın azib.
– Necə istəyirsən, fikirləş. Mənim təklifim tamamilə ağıllı idi və bizim söhbətimiz öz-özlüyündə ağlım haqqında deyildi.

– Nahaq yerə. Bax mənə elə gəlir ki, sizin evdə hamı sənin kimi başıxarab deyil. – Və Orson qapını çırpıb çıxdı. Bir də axşam saat on birdə qayıtdı. Əyirici gözlərinin üstünə işıqdan qoruyan maska çəkib yatmışdı. Saç koması çarpayıdan döşəmənin cəhrəyə yaxın yerinə keçmişdi, bir-ikisi artıq açılmışdı və hörülmüşdü. Tezliklə Əyirici verdiyi sözün üstündə durdu, qadın çecələ barmağı kimi nazik, yüngül, sürüskən, mumlanmış sayaq işıldayan hörmə qaytan alındı. Ancaq narahatedici qəzəbli – kürən parıltı itdi. Əyirici səliqə ilə qaytanı six spiralsayağı doladı, qara sapla bağladı, uzun sancaqla deşdi – möhkəm, tüklü disk əmələ gəldi. O, buna tamamilə qane olurdu – hər halda, Orsona məlum olduğuna görə, bundan sonra bu qızla daha görüşmədi. Orson qızı çox gec-gec universitetin həyatində göründü. Saçı gödək vurulmuşdu, keçmiş qadın zərifliyindən əsər-əlamət qalmamışdı. Rəngi qaçmış sıfətini indi içərisindən iri qulaqları görünən buruq saçlar haşiyələmişdi. Orson hətta az qalmışdı onunla danışın – təskinlik vermək, ya da ruhlandırmaq istəyirdi. Artıq ağızını açmaq istəyirdi ki, birdən-birə cinsi olmayan, qeyri-cazibədar olmuş varlığı çevrilmiş bu qiza deyəcəyi salam sözləri boğazında ilişib qaldı. Hə, görünürdü ki, qız heç qəm eləmir, ola bilsin, onun heç ağlına da gəlmirdi başına nə iş açıblar.

Əyiricini, sanki, sehrli qüvvə qoruyurdu, bədbəxtlikləri ondan kənarlaşdırırdı. Orson isə Əyiricinin düşüncələrinə

şübhələnməyinə bənd idi ki, özü öz qeybətinin altını çəksin. Yazqabağı yuxusuzluqdan əziyyət çəkirdi. Gecələr rəqəmlərin qorxulu hoqqası, formulaları, tarixləri sürünüb gəlir. Eynilə bataqlıq kimi üstünü örtür, boğurdu. Birdən-birə dörd əsas fənn, öhdəsindən gələ bilmədiyi tapmacaya çevrilmişdi. Riyaziyyatda bərabərlik bərabərləşmirdi, cavab sürüşüb çıxırı, rəqəmlərin labirintində gizlənirdi; saysız-hesabsız molekullar qəti şəkildə sərt kimyəvi düsturlara yerləşmək istəmirdi, onların bərabərlikləri pozulurdu və qarşılıqlı əlaqədə olan elementlərin mürəkkəb sistemləri – ister laboratoriya masası üstündə olsun, ister sər uzaq ulduzlarda – birdən-birə xaosa çevrilirdi. Ümumi tarixdən maarifçiləri keçirdilər və Volterin ilahiyatçı ideyaları Orsonun təfəkkürünü heyrətləndirir, ruhunu dumanlandırırı, hərçənd müəllim onlardan insan fikrinin çoxdan ötüüb-keçmiş inkişaf mərhələsi kimi bu müddəələri nə qəbul, nə də təkzib eləyərək, zəhlə tökmədən sakit danışırı. Orson alman dilindəki (xarici dil – məcburi fəndir) təzə, mənası ona aydın olmayan sözlərin cəngəlliyyində azib qalır, tükləri bizbiz olurdu: dünyada nə qədər dil var, mürəkkəb, öhdəsin-dən gəlmək mümkün olmayan dərəcədə çətin, onları nə eninə, nə dərinliyinə dərk eləmək olur – içərisində yaşıdığınız dünya, həqiqətən də, sərsəmdir. Adətən, Orson təzə olan şeyi sürətlə də olmasa, əsaslı şəkildə əxz eləyirdi, indi isə iş çətin gedirdi. Günlərlə masadan aralanmadan otururdu, bəzən ona elə gəlirdi ki, stula yapışib. Və Orson dəhşətdən üzüyərək sıçrayıb qalxırı.

Yuxusuzluq ona əziyyət verirdi, oxuduqlarını içərisində yerləşdirmək gücündə olmayan başı partlayırdı. Orson onları öz xeyrinə nə rədd eləyə, nə də onlardan istifadə eləyə bilirdi. Eyni fikir onu aramsız olaraq təqib eləməyə başlamışdı. Cənubi Dakotadakı rəfiqəsi hökmən başqa oğlan tapıb və onunla keflə yatır. Orson artıq – necə olsa da, hər halda, qızın həyatında birinci o olmuşdu – xəca-lət və naqolaylıq hissi keçirmirdi. Hətta qızın zərif məktub-larındaki hər dəyirmi hərfdə onun gözüne ADAMLARIN SEVDİKLƏRİ QADINLAR görünürdürlər. Rəqibin kimliyi də onda şübhə doğurmurdur: Lester Xallı Maral, çirkli dir-nağı olan hindu. Bu zirək, bir yerdə qərar tutmayan gənc basketbol meydanında Orsonu elə aldadırdı, sanki, ələ

salındı. Cəldlik də, sürətli reaksiya da – Allah Lesterə hər şey vermişdi, bu ki ədalətsizlidir. Emili də indi xatırladığı kimi, onun himayədarlığından dəfələrlə faydalananmışdı. Hə, onun nişanlısı, axır ki, hindu qəhbəsi olmuşdu. Rezervasiyadan olan ariq, fağır uşaqlar növbə ilə gözlərinin qabağından keçirdilər – atası onları müalicə eləyirdi – və bir-dən Orson bunların öz uşaqları olduğunu təsəvvür elədi. Yuxu göründü, daha dəqiqi, özünü unutduğu bu qədər cüzi dəqiqələrdə qırıq-qırıq görüntülər göründü: budur o, Lesterlə bir otaqda yaşayır – o, əlbəttə, işıqdan qoruyan maskada yatır. O, qanunla Orsona aid olan nəvazişi və məhəbbəti ən alçaq vicdansız üsullarla əlindən alır.

Yataqxanada hamı, elə bil, Orsonun əleyhinə sözləşmişdi: divarın arxasında Kern və Doson güləndə Orson dəqiq biliirdi ki, ona gülürlər, onun ən gizli hissərinə gülür-lər. Heç yerdə tənhalıq axtarib tapmaq olmurdu: hətta otaqda təmtək qalarkən, heç olmasa, bədəninə dinclik verməkdən ötrü yatağına uzandığı yerdə bəzən Əyircini yanında görür – fikrən – demək olar ki, onun dodaqlarını, ayaqlarını, əllərini hiss eləyirdi. Əvvəllər Orson bu fikirləri başından qovurdu, çalışırdı onları yaddaşından tezliklə silsin. Ancaq sudakı qırçını silmək bundan asan idi. Və o təslim oldu: belə dəhşətlərin təzədən onun üstünə atılacağını, acgöz dişlərilə onu parçalamağa başlayacağını, otərəf-butərəfində atılıb-düşəcəyini və qurtulacağını, nəha-yət, ona əzab verib özünü unutmuş halda inləyənə qədər səbirlə gözlədi. Başqa cür gözünə yuxu getmirdi. Səhərlər isə Orson hər gün qonşusunu göründü: budur, adəti üzrə, çarpayıda lovğalıqla sərələnib: budur, cəhrənin yanında qışılıb oturub; budur, həmişəki kimi, açıq-saçıq geyinmiş halda barmaqlarının ucunda astanaya çıxır və qapını qəsdən ehtiyatla örtür. Hər dəfə də Orsona onu görmək dözülməz olurdu: sifəti də, figurası da, xüsusiət yaxın adama olan məhəbbətin xirdaliqlarında qabarılq şəkildə görünen və ifadə edilən ədaləri da iyrənc idi. Əyricidə hər şey – özündən razı halda büzülmüş dodaqlarının qırışları da, “böyükər”dəki kimi damarlı əlləri də, tərtəmiz silinmiş dəri çəkmələri də – bütün burlarla yanaşı, Orsona içdiyi öldürücü zəhər kimi görünürdü. Ekzema da ciddi şəkildə kəs-kinləşirdi.

Apreldə Orson tələbə klinikasının psixi pozuntular şöbəsinə müraciət eləyib – bilinməz halda qabaqladı, bununla da xilas elədi – onda əsəbi üzülmə tapılmışdı. Fiç günlərlə duş otağında otururdu, daha dərslərə getmirdi. Yataqxanada belinə dəsmal bağlayıb lümlüt gəzirdi. Ədəbiyyatdan lazım olduğundan iyirmi səhifə çox, müddəti bir ay keçmiş kurs işini yazıb qurtarmağa da çalışırırdı. Otaqdan yalnız nahar eləməyə və təzə kitabların dalınca kitabxanaya getməyə çıxırırdı.

Bir dəfə axşam saat doqquzda Peterseni üçüncü mərtəbədə telefona çağırıldılar. Üotertaun polisi Fiçi universitetdən dörd mil aralı Çarlız çayı sahilindəki kolluqda tutmuşdu. Fiç deyib ki, Qərb tərəfə getmək istəyirmiş. Eşitdiyinə görə, oralar genişlikdir və Allahi çağırmağa da yer var. Sonra hərarətlə Kyerkeqorun və Nitsşenin baxışlarındakı fərqi və oxşarlıqları şərh eləməyə başlayıb. Əyirici – ona imkan verəsən ki, yaxşılıq eləsin. Əslində isə özgələrin işlərində qurdalansın – qalaktikaları sayımaqla məşğul olan cansız və möhkəm buraxılış kursunda olan astronomun – yataqxana nümayəndəsinin yanına getdi və hər şeyi yoluna qoymağa çalışdı, hətta lazaretin psixiatrı ilə də danışdı. O hesab eləyirdi ki, Fiçi hərəkətə gəti-rən Edip kompleksidir. Ancaq Əyirici burada da hər şeyi öz bildiyi kimi döndərdi: guya, bu, Fiçə həddindən artıq lovğalığa görə verilən cəzadır. Fiçi evlərinə göndərdilər. Əyirici isə Orsona işarə elədi ki, Petersenin otağında yer boşalıb.

– Yeni dərs ilindən onun yanına kimisə göndərəcəklər. Məncə, siz bir yerdə rahat yaşayarsınız. Hər ikiniz materialistsiniz.

– Mən nə materialistəm? – Orson hiddətləndi, səsi yenə ciyildəyib qırıldı.

Əyirici çırkli əllərini yuxarı qaldırdı, sanki, dua eləyirdi.

– Yaxşı-yaxşı, qoy sən deyən olsun. Mən, sadəcə olaraq, bütün bizim fikirayılıqlarımızı minimuma endirmək istəyirəm.

– Allahından qorx! Bütün fikirayılıqları sənin ucbatındandır.

– Elə niyə? Mən onu nəyimlə razi salmamışam? De, səhvimi düzəldim. Hər şeyi verərəm, lap köynəyimi əynim-

dən çıxararam, yaxasının düymələrini açmağa başlayırdı, ancaq birdən başa düşdü ki, zarafatın yeri deyil.

Qətiyyət də, hirs də Orsonu birdən tərk elədi, içərisində boşluq yarandı, yalnız onu dostuna olan bölünməz hissələrin çıxılmazlığı sixır, sixirdi. Necə çağırırsan – çağır, deyirsən – de – səsin çatmayacaq, əlini necə uzatsan – çatmayacaq.

– Heç özüm də bilmirəm, Əyirici, – o etiraf elədi, – özüm də bilmirəm sən mənə necə mane olursan.

Ağır sükut sürübüb gəldi, bütün sözləri bürüdü. Nəhayət, Orson dodaqlarını çətinliklə bir-birindən araladı.

– Sən, yəqin ki, haqlısan, ikinci kursda, yaxşısı budur, ayrı yaşayaq.

Əyirici belə cavabı gözləmirdi, ancaq yenə razılıqla başını tərpətdi.

– Axi əvvəldən xahiş eləmişdim ki, tək qalım. – İncilik və heyrət söndü və eynəyin şüşəsi arxasındaki domba, uzağı görməyən gözləri təzədən qeyri-nüfuzedici və ehtirassız oldu.

589

* * *

Necə olmuşdusa mayın ortasında gündüz Orson diq-qətini uğursuz halda dərsliyə verməyə çalışaraq masa arxasında oturmuşdu. Artıq iki imtahan arxada qalmışdı, ikisi də qabaqda gözləyir. Onlar, sanki, dərsliklərdən və konspektlərdən yaranmış iki keçilməz qüllə kimi sərbəstlik yolunu keşmişdilər. Orson düstur və faktlarla qaynaşan uçurum üzərində tarazlığını saxlayırdı; artıq geriyə dönmək mümkün deyildi; qabağa isə hesablayıcı maşındakı kimi qəfəs-lampalar göz vuran nazik sapa oxşar yol – onun beyni, zəkası aparır. Xirdaca təkan və hər şey qopub uçacaq.

Pilləkəndə tərəddüd elədilər, qapı taybatay açıldı, Əyirici içəri soxuldu. Əllərində – polad rənginə çalan pişik böyüklüyündə qırmızı çıxıntısı olan bir şey qapını vurdu, qıfilladı və nəsnəni Orsonun yerinin üstünə atdı. Bu, pullu maşın dayanacaqlarından götürülmüş kassa-sayğac imiş. Orsonun qarnının altı soyuqladı, sizildədi.

– İlahi, bu nədir belə?! – o, yaziq, ciyiltili səslə bağırdı.

- Avtodayanacaqda olan sayğac.
- Sayğac olduğunu görürəm. Nəyinə gərəkdir?
- İsterikanı qurtar, onda danışarıq.

Əyirici öz masasına yaxınlaşdı, orada Orson onun poçtunu saxlayırdı. Üstdəki sıfarişli Portlənd çağırış komissiyaından gələn məktubu götürüb açdı. Bu dəfə Orsonun ürəyi sıxıldı. Başını əlləri üstünə qoydu, bərk-bərk tutdu: hər şey qara-qırmızı təbəqə içərisində hərlənirdi və dayaq tapmaq olmurdu. Orson artıq öz bədənindən qorxurdu; hər əzəsi, hər əsəbi üçüncü sınağa – zərbəyə hazırlaşaraq gərilirdi.

Qapını döyəcləyirdilər. Bu, şübhəsiz, polis idi. Əyirici Orsonun çarpayısına sıçradı və sayğacı balışın altına soxdı. Sonra qəsdən yavaş-yavaş qapıya yaxınlaşdı və açdı.

Doson və Kern qapının ağızında dayanmışdılar.

- Sizdə nə olub? – Doson narahat halda xəbər aldı, elə bil, qonşular qərzəzlə səs-küy qaldırmışdılar.
- Ziqler elə anlırdı ki, biz artıq ona işgəncə verildiyini düşünürdük.

Orson Əyiricini göstərdi və izah elədi:

- O, avtodayanacaqdan kassanı və sayğacı açıb.
- Heç elə şey yoxdur, – Əyirici etiraz elədi. – Sadəcə olaraq, Massaçusets prospektində maşının əyləci işləmədi və o, başqasına çırıldı, vurulan isə dayanacaqda idi, sayğac bağlanmışdırəyti aşırtdı. Camaat qaçıb gəldi. Mən də görünəm ki, xəndəkdə sayğac var, dedim qoy götürüm, birdən kimsə şirnikləşib oğurlayar.

- Və səni saxlamadılar? – Kern maraqlandı.
- Əlbəttə, yox. Ətrafda toplaşanların hamısı sürücülər idı.

- Çox əzilib?
- İnanmiram. Əslinə qalsa, baxmamışam.
- Əcəb işdir, – Orson özündən çıxdı, – bu da mənə mehriban samarityançı.
- Hər şeyə burun soxmaq məni iyrəndirir, – Əyirici onun sözünü kəsdi.
- Polis gəlmüşdi?
- Yox hələ.
- Bəs niyə gözləmədin? Sayğacı aparıb qaytarmaq lazımdı.

– Onu nəyə görə dövlətə qaytarmalıyam? Dövlətin pula məndən çox ehtiyacı yoxdur.

– Hər halda, ixtiyarı səndən çox olar! – Orson özünü saxlaya bilmədi.

– Aydındır ki, hər şey Allahın əlindədir, – Əyirici bildirdi, – buna görə də bu saygac mənə qismət oldu. Doğrudur, mən hələ bu pulların hansı xeyriyyə ehtiyaclarına sərf olunacağını qərarlaşdırıbmamışam, – dodaqlarını özündənrazi şəkildə büzdü.

– Yaxşı, bunun nəyi oğurluq deyil? – Doson tərəddüd eləyirdi.

– Bəs dövlət, adamları öz maşınlarını saxladıqlarına görə pul ödəməyə məcbur eləyerkən, məgər onlardan oğurluq eləmir?

– Gör sənə nə deyirəm, Əyirici, – Orson masanın arxasından qalxdı, – necə ki biz səninlə həbsxanaya düşməmisiç, pulu tez aparıb qaytar. – O, indi-indi başlayan həyatının böhranını əməlli-başlı təsəvvür eləyirdi.

– Mən həbsxanadan-zaddan qorxmuram, – Əyirici sakitcə dedi. – Totalitar rejimdə həbsxanada yatmaq hətta şərəflidir. Sənin vicdanın olsayıdı, başa düşərdin.

Petersen, Karter, Silverstain, onların da dalınca – aşağı mərtəbədən olan oğlanlar içəri girdilər. Artıq bütün yataqxana Əyiricinin sərgüzəştindən həzz alırdı. Saygacı balışın altından çıxardılar və əl-əl ötürdürlər, yoxladılar. Silkələdilər – kassanın daxılında çoxmu dəmir pul var. Əyirici həmişə özü ilə çoxdilli cib biçağı gəzdirirdi – necə olsa, meşəqiranlar vilayətindən gəlmisdi, – onu çıxartdı və yesiyyin qapısını qurdalamağa başladı. Orson arxadan yaxınlaşdı, Əyiricinin boynundan yapışdı, o dartındı, biçağı və saygacı Karterə verdi. Orson gözünü açıb-yumunca ayağını yerdən üzdü, göyə qaldırdı, döşəməyə çırpdı. O, öz başı üstündə əvvəlcə Əyiricinin çənəsini, sonra ağızını, eynəyinin qabarığ şüşəsini gördü. Orson qalxdı, təzədən onun üstünə yeridi. Bədəni yay kimi gərildi, ancaq birdən ürəyi sevinclə zəiflədi; Əyiricinin cəld və möhkəm bədəninə əl vurmaq çox xoş idi, hərçənd ki, o, təcrübəli güləşçi kimi ikinci dəfə də Orsonun əlindən sıvişib çıxdı, onu təzədən tutub yuxarı qaldırdı və qara döşəməyə çırpdı. Bu dəfə Orson yerə pis dəydi, büzdüm sümüyü əzildi. Ancaq ağrıya baxmayaraq,

hiss elədi ki, Əyirici onunla çox ehtiyatlı olmağa çalışır. Orson onu öldürmək fikrinə belə düşsəydi də, Əyirici yenə beləcə soyuqqanlılıqla onun bütün cəhdlərini heçə endirəcəkdi və bundan ürəyində yüngüllük duyurdu. Və Orson üçüncü dəfə onu incidənin üstünə yeridi, üçüncü dəfə də şirin həyəcanla Əyiricinin möhkəm yapışaraq müdafiə edildiyini, əlbəyaxa döyüşün ani sevincini duydı: sonra güclü əllər onu yenə qaldırdı, döşəməyə buraxdı.

Orson qalxdı, ancaq bu dəfə kurs yoldaşları buraxmadılar, saxladılar. O, onları itələdi və bir kəlmə də danışmadan öz masasına səri getdi. Oturdu, dərhal da mütaliəyə girişdi. Hərflər qeyri-adi dərəcədə aydın görünürdü, ancaq gözləri öündə rəqs eləyirdi, sözləri ayırd eləmək mümkün olmurdu.

Sayğac səhərəcən onların otaqlarında qaldı. Səhər Əyirici qonşularını dilə tutub danışdı (Orson, ümumiyyətlə, heç kimlə danışmırıldı) və onu mərkəzi meydandakı polis idarəsinə apardı. Doson və Keron sayğaca "Xəzinəmi sizə etibar eləyirəm, o, bətnədədir!" sözləri yazılmış bant bağlamışdır. Ancaq nə o, nə də o biri Əyiricini polis idarəsinə ötürməyə cürət eləmədilər. Demişdi ki, onu təriflədilər və söz verdilər kassanın içindəkiləri yerli yetimlər evinə təqdim eləsinlər.

Bir həftə keçdi, imtahanlar arxada qaldı. Birinci kurs tələbələri evlərinə dağılışdır. Payızda onlar artıq başqa cür – ikinci kurs tələbələri kimi qayıtdılar. Petersen və Yanq universiteti atdırılar, Fiç bir müddətdən sonra gəldi, "quyrıq"ları ləğv elədi və təhsilini davam elədi, həm də çox uğurla. Üniversiteti "tarix və ədəbiyat" ixtisası üzrə bitirdi. İndi özəl kvaker məktəbində dərs deyir, uşaqları universitetlərə və kolleclərə hazırlayır. Silverstain biokimyaçı oldu, Koşland – hüquqşunas. Doson Klivlenddə konservativ təmayülli qabaqcıl qızlar barədə məqalələr yazır. Kern Nyu-Yorkda reklamla məşğuldur, Karterdən, sanki, qonşusu Yanqla sözleşibmiş kimi ikinci kursdan sonra soraq yoxdur. Keçmiş yataqxana qonşuları yavaş-yavaş bir-birlərini itirirdilər. Doğrudur, hərbdə xidmət eləməkdən imtina barəsində işi Massaçusets məhkəməsi tərəfindən dirlənilən Əyiricinin fotosu vaxtaşırı universitet qəzetlərində görünüb yox olurdu. Hətta bir dəfə "Mən

niyə anqlikan kilsəsini və pasifizmi seçdim” mövzusunda axşam mühazirəsilə də çıxış eləmişdi. Məhkəmə işinin gedişində Massaçusets yepiskopu Əyircini çox fəallıqla müdafiə elədi, hökm oxunan vaxt çatdıqda isə Koreya müharibəsi qurtarmışdı və məhkəmə bunlara görə onun həbsxanada yatmağa hazır olduğundan Əyircinin əqidəsini səmimi sayıb ona bərəət verdi. Belə qərar Əyircini bir qədər məyus elədi. O artıq əvvəlcədən kitab siyahısı tutmuşdu (ki, üçüllik həbsxana həyatı üçün çatsın), əlavə olaraq yunan dilində bütün dörd İncili də öyrənməyə hazırlaşmışdı. Üniversiteti bitirib unionist ilahiyyat seminariyasına getdi, sonra bir neçə il Baltimorda prixdod keşinə kömək elədi. Babat royal çalmaq öyrəndi, hətta, dəyişməz ruhani qiyafəsində göründüyü – müəssisə bundan yalnız daha da populyarlaşırkı – barda çıxış da eləyirdi. O, bir il sərasər əqidələri daha zəif olan adamların yanına canlı məzəmmətlə gəldi, sonra icazə aldı və Cənubi Afrikaya getdi – orada hakimiyyət dairələri ondan ölkəni tərk eləməyi xahiş eləyənəcən Allah kəlamını qara qardaşlarına çatdırırdı. Oradan Nigeriyaya yola düşdü. Ondan Cənubi Dakotaya sonuncu xəbər – Madaqaskardan yağı bulaşmış Milad açıqcası – fevralda gəldi, – Əyiri orada “üç sifətdə vahid”: missioner, siyasetçi və futbol məşqçisi kimi çalışırdı. Orsona elə gəlmüşdi ki, dostu onu dolayır. İri uşaq xətti – hər hərf ayrı-ayrı birdən-birə çoxdan səngimish nifrəti alovlandırmışdı. Orson qəti qərara gəldi ki, təbrikə cavab versin, ancaq açıqca itdi – Orson üçün bu görünməmiş hadisə idi.

Sağacla bağlı o uğursuz hadisədən sonra Orson iki gün Əyiri ilə danışmadı. Ancaq bir otaqda yaşayıb dərs ilinin sonunacan susmaq axmaq işdir! Aralarında daha toqquşma olmadı, onlar eynilə ağıznacan dolmuş və adamı silkələyən avtobusda yanaşı oturmuş iki sərnişin kimi yaşadılar. Vidalaşarkən bir-birlərinin əllərini sıxırlar. Əyiri istəyirdi onu stansiyayacaq ötürsün. Ancaq yadına düşdü ki, onu tamamilə özgə yerdə gözləyirlər. Orson buraxılış imtahanında iki əla və iki yaxşı qıymət aldı. Bütün yerdə qalan illəri macərasız, iki ifadəsiz sifətli tələbə həkimlə – Uolles və Noyhauerlə bir otaqda yaşadı. O, Harvardda təhsilini bitirib öz Emilisi ilə evləndi, Yeldə ixtisasartırma, Sent-Luisdə

internatura kursu keçdi. İndi onun dörd uşağı var, atası öldüyünə görə Orson şəhərcikdə yeganə həkimdir. Həyat çoxdan müəyyən edilmiş yolla axıb gedir. On səkkiz yaşındada nə arzulayırdısa, elə də oldu. O, doğuşları qəbul eləyir, ölümlərə şəhadət verir, öz mövqeyinə uyğun olan münasib yığıncaqlara gedir, qolf oynayır, yaxın adamlara kömək eləyir. Xarakteri ağır olsa da, şəhərdə nüfuzlu şəxsiyyətdir. Əgər atasını sevirdilərsə, ona daha çox hörmət eləyirlər.

O, gəncliyində beynində rəsm elədiyi ideallara bütünlükə uyğun gəlir, ancaq ürəyində o vaxtdan kiçik, görünməyən və onu əsla darixdirmayan kiçik çapılı qalıb – Orson daha ibadət eləmir.

VIDALAŞMA

Gözel gün idi. Gülümsəyirdi. Bütün iyunu hava Meyplərin iztirablarına gülürdü – gün işığı axın-axın süzülür, qızılı şəfəqlər oynasır, yaşlılıq şəlalətək tərpənirdi, bu möhtəşəmlik içində ər-arvadların söhbətləri diqqəti cəlb eləmədən uzanırdı və yalnız onlar özləri deyinərək kədərli halda təbiət bayramını korlayırdılar. Adətən, yay vaxtı onların dərisini artıq qara rəng örtürdü, ancaq indi, demək olar ki, eynilə böyük qızları Cudit kimi ağ idilər – qız İngiltərədən uçub gelmişdi, bütün ili orada keçirmişdi və valideynləri onu aerodromda qarşılamışdılar. Cudit heç nə görmədi, – doğma diyarın günəş rənglərinin coşqunluğu onu o qədər heyrətləndirmişdi – valideynləri öz planları barədə qızlarına danışmadılar, görüşün sevincini korlamadılar. Bir neçə gün gözləyərlər, qoy uzun çəkən uçuşdan sonra özünə gəlsin, ər-arvad belə düşündürdü. Qəhvə, kokteyl, kuantro¹ ardından sonsuz darixdırıcı söhbətlərdə ancaq hey boşanmadan danışır, danışıldır və açıq pəncərə arxasında torpağın necə dəyişdiyini görmürdülər. Riçard hələ Pasxa vaxtı getmək istəyirdi, ancaq Coun xahiş elədi ki, gözləsin: qoy uşaqların dördü də gəlsin – imtahanlar qurtarsın, təntənələr sovuşsun və şən, məzəli yay uşaq kədərini dağitsın. O da başqasına olan sevgisi ilə ürəyini üzərək, gələcəyə görə qorxa-qorxa barışmış, evin darixdırıcı işlərinə girişmişdi: pəncərə torlarını közəmiş, otbicənin tiyəsini itilətmiş, tennis kortuna getmiş, örtüyünü dəyişmişdi – qışda onu külək süpürüb aparmış, bərkimmiş gil torpaqda isə çökəklər əmələ gəlmışdi.

Meypllər çoxdan görmüşdülər ki, onların bir çox dostları, sanki, ailəni qoruyub saxlamağın sonuncu cəhdində uğursuzluğa düçər olaraq böyük təmirə başlayıb tezliklə ayrıldılar; Meypllərin özlərinə münasibətdə böhran mətbəxin

¹ Kuantro – Portağal likörü

təmiri vaxtı gəlib çatdı – orada su borularını dəyişirdilər və havada dağıdılmış maladan toz asılıb qalmışdı. Bir il əvvəl isə sapsarı buldozerlərin, sanki, oynaya-oynaya qızçıçayı ləkələri olan yaşıl təpəciyi kəsdikləri, onun yerində çirkli meydançada saxladıqları və saçları hörülülmüş gənc fəhlələrin gili hamarlayıb bərkitdikləri vaxt – Meypllər öz fikirlərində axmaq əlamət görmürdülər – əksinə, bu təşəbbüs sevincli, həyəcanlandırıcı yeniliklərdən xəbər verirdi: onların hər şeyə gücləri çatar, hətta yeri öz mehvərindən qoparardılar. Bu yaz Riçard həmişə sübh tezdən dumanlı duyğularla oyanırdı, sanki, çarpayı indicə aşacaqdı, ürəyində də, pəncərə arxasındaki tennis kortundakı kimi boş və darixdirci qəm vardı – tor və meydan nişanı üçün lentlər hələ də sarayda idi. O, özü özünü tənhaliğa məhkum eləmişdi və ürəyindəki çatları adı, sonsuz işi həvəslə yeriňə yetirərək (isinmə vaxtı kortda itlər oynaqlaşırdı, xırda irmaqlar kortu yuyub aparırdı) çökəkləri düzəldirdi. Riçard qüssəli ürəyinin dərinliklərində bu əzablı günün heç vaxt gəlməyəcəyinə ümid eləyirdi.

Ancaq o gün geldi. Cümə günü. Cudit təzədən cənub iqliminə öyrəşdi, o biri uşaqlar da gəldilər, onlar birlikdə uzun müddət qala bilmirlər: tezliklə iş, yay düşərgələri, səyahətlər onları yenidən dağıdacaq. Coun hesab eləyirdi ki, uşaqların hər biri ilə ayrıca danışmaq lazımdır. Riçard təklif elədi ki, bunu masa arxasında hamiya dərhal elan eləsinlər,ancaq Coun dedi:

– Mənçə, hamiya dərhal elan eləmək – təslim olmaqdır. Onlar mübahisə eləməyə, səs-küy qaldırmağa başlayacaqlar və bizim sözümüzü qulaqardına vuracaqlar. Axi sən bilirsən – uşaqlar sənin azadlıq yolundakı hansısa arasıksılməz divar deyillər, onlardan hər biri bütöv dünyadır.

– Yaxşı, yaxşı. Raziyam.

Coun hər şeyi fikirləşmişdi. Onlarda axşama – düzdür, bir az gecikmişdi – Cuditin gəlişi münasibətilə şampan şərabı və omar naharı nəzərdə tutulmuşdu. Nahardan sonra isə valideynlər qızları ilə on doqquz il əvvəl çıxdıqları kimi çıxacaqlar,ancaq onda ikisi də Cuditin uşaq arabasında Beşinci avenyu ilə Vaşinqton-Skver tərəfə sürürdülər, indi isə körfəzin içindən keçən körpüyü sarı yönəlcəklər və qızlarına onun dilindən sırrı saxlayacağı barədə hər şeyi

danişacaqlar. Sonra növbə kiçik Riçarda çatacaq; o dərhal işdən sonra Bostonda rok müsiqisi konsertinə getməyə hazırlaşırıdı, buna görə də onunla ya axşam keçəndən sonra, qatarla evə qayıtdığı vaxt, ya da şənbə günü səhər tezdən – iş gününün əvvəlində danişacaqlar; Riçardin on yeddi yaşı vardı və o, başqa uşaqlarla birlikdə qolf oyunu üçün meydانlara qulluq eləyirdi. Səhər Counla Marqaretə də vaxt çatar.

– Qərara gəlmışik, – Riçard dedi.

– Bəlkə, sən daha yaxşı bir şey fikirləşəsən? Yeri gəlmışkən, sənin hələ, demək olar ki, bütün şənbə ixtiyarındadır, uşaqların suallarına cavab verməyə, şey-şüyünü yüksəldirməyə və təntənəli şəkildə çıxıb getməyə macal taparsan.

– Yox, – Riçard təklif eləməyə sözü olmadığını və Counla razılaşdığını – hərçənd, bu plan ona görə messa xırdaçılığının son həddi idi – sükut çağırışı ilə ədəb-ərkanı riayət eləmək də ona arvadının ev işlərinin uzun-uzadı sadalanmasını, onun məxaric qeydlərini və tanışlıqlarının ilk dəqiqələrində Counun kök mühazirə konspektlərini xatırladırdı – nəzərdə tutaraq dedi. İndi də bir maneə əvəzinə onun qarşısında düz dördünü dəf eləmək dururdu – bıçaq kimi iti olan dörd divar və hər birinin arxasında da dibi görünməyən uçurum.

O, bütün yazı sakit sədd və maneələrə dirənərək yuxu ilə ayıqlıq arasında çəşib-qalmışdı. Coun və Riçard yolları üstündə qaranlıq divar olan həqiqəti uşaqlardan gizlədiridilər. Hər an keçmişlə gələcək arasındakı sərhəd daha dəqiq bilinirdi, ancaq bu – gələcəyə gedən yolda qarmaqarışq bu günü dəf eləmək də lazım idi. Bıçaq kimi iti dörd divarın arxasında yeni, məşəqqətli həyat görünürdü. Riçard öz sərrini cidd-cəhdli qoruyurdu, o, eyni zamanda qorxmuş və nəvazişli, tanış və naməlum rəngi qaçmış qadın sıfətini görürdü, onu hər yanda təqib eləyən gün işığı kimi təmiz olan bu sözləri göz yaşlarından qorumaq istəyirdi. Riçarda həyəcan əzabı xeyirdi, onu getməzdən qabaq evdə səliqə-sahman yaratmaq, pəncərələrdəki toru, framuqalarda şrul, həncamə, spinqaleti dəyişmək istəyi bürümüştü – axı o, Qudini¹ kimi qaçısa hazırlaşırıdı.

¹ Qudini – orijinal janr ustası olan məşhur Amerika artisti

Qıfil. Hələ bağlı verandaya çıxan qapının qifilini da dəyişmək lazımdır. Adətən belə hallarda əlləşmək gözlənildiyindən uzun çəkirdi. Laxlamış üç dəmir-dümür dükanını dolaşdı, ancaq köhnə yuvaya düşən qifil tapa bilmədi. Qapını təzə yerdən deşmək lazım gəldi, ancaq iskənə çox ensiz idi, mişar isə çox enli, əvvəlki deşiyi taxta ilə tixamaq lazım idi; bütün bunlara əlavə olaraq iskənə də kütəlmüşdi, mişar paslanmışdı, barmaqları isə uzun sürən yuxusuzluğa görə sözünə qulaq asmırıldı. Veranda üzərindəki günəş bu xaraba dünyani amansız işığa boyamışdı. Kolları qayçılımaq vaxtı idi, evin külək dəyən tərəfindəki rəngi qopmuşdu və parça-parça sallanırdı, o çıxıb gedəcək və yağış içəri vuracaq, orada həşəratlar, çürümə hökm sürəcək. Hələ ki yivli mismarla, taxta ilə, dolaşiq təlimatlarla və dəmir qırıntıları ilə əlləşirdi, tərk eləyib getməyə hazırlaşlığı ailə, yaxınları haqqında fikirləri başında inadla artıb sıxlışındı.

Cudit eynilə sürgündən qayıtmış şahzadə qız kimi verandada oturmuşdu. O, valideynlərini neft böhranı, metroda bomba qoymazdan qabaqkı dəhşətli qorxu, rəqs məktəbinə getdiyi vaxtlarda arxasınca iştaha ilə qısqıran pakistanlı fəhlələr haqqında söhbətlərilə əyləndirirdi. Coun ora-bura vurnuxurdu, Riçardı təzə qifila görə tərifləyirdi, sanki, o, təsərrüfatda axırıncı dəfə qurdalanmirdi və qarşıda onları hələ çoxlu birgə iş gözləyirdi. Kiçik oğulları bir neçə dəqiqə tor-tor çöl qapısını tutub saxladı. Hələ ki atası çəkici naşılıqla taqqıldadır və iskənə ilə işləyirdi – hər zərbə Riçardin qulaqlarında cingiltili ağrı ilə əks-səda verirdi. Yumşaq və alyanaqlı, köməksiz, hamının unutduğu kiçik qızları yuxudan doymayaraq verandadakı qamakda çəkic səsləri altında yatırdı. Vaxt gün işığı kimi amansızcasına uzanırdı; axşam yaxınlaşındı. Bu gün ən uzun günlərdən biridir. Qıfil çəqqıldı, hazırdır. Hər şey qaydaya düşdü. Riçard özünə içki süzdü, o, birbaşa verandada, Cuditı dini-ləyərək içirdi.

– Elə maraqlı idi ki, – Cudit danışındı, – böhranın qızğını çağında ət dükanları və çörəkhanalar şam işığında işlə-

yirdilər. İngilislər çox hazırlıocab və cəsarətlidirlər. Bizim qəzetlər boyaları tündləşdirirlər, elə çıxırı ki, guya, adamlar bir-birlərini benzin növbəsində öldürmişlər, mənzillərində donub-qalırmışlar.

– Əvvəlki kimi İngiltərədə həmişəlik qalmaq fikrində-sən? – Riçard soruşdu.

Həmişəlik – birdən adı söz təzə məna kəsb elədi və boğazını tikanlı qəhər tutdu.

– Yox, – Cudit uzanmış sifətini atasına tərəf tutub cavab verdi; bir-birindən aralı yerləşən gözləri hələ də dünyaya uşaq kimi baxırdı, ancaq yarıcaçılmış dodaqları, sanki, nəsə şirəli və ləzzətli bir şey gözləyirdi. – Mən evdən ötrü bərk darixirdim. Axı Amerikada doğulmuşam.

Qızı qadın olub. Onlar onu böyüdüblər, bütün çətinlikləri birlikdə yaşayaraq onu böyüdüblər; dörd uşaqdan ancaq o böyükdür. Qalanları çox böyüməlidirlər. Ancaq hər şeydən ağırı – baş verəni Cuditə izah eləməkdir; o, qızının, onların ilklerinin valideynlərinin əllərindən tutaraq körpüyə tərəf necə getdiyini gözünün qabağına gətirir və bu, onu sindirirdi. Göz yaşlarını daha saxlaya bilmədi, bayram masası arxasında oturan vaxt boğazı hələ də acıçırdı; şampan və omar günəşin ləkələri altında əriyirdi, göz yaşlarını görməyinə mane olurdu, dodaqlarında onların turş tamını hiss eləyirdi. Gözlərini qırır, yeyir, xırıltılı səslə zarafat eləyir, “keçici” qızdırmadan şikayətlənirdi. Göz yaşları da hey axır, axırdı, yaşlar öhdəsindən asanlıqla gəlinəsi nazik ciğir salaraq axmırıldı, güclü, şəffaf, tükənməz bulaq kimi sürətlə üzüshağı qaçırdı. Və bu yaşlar onu bütün dünyadan, doğma sifətlərdən, ailə təntənəsindən ayırdı. Riçard hələ baş verənlər barədə heç nə bilmədən oturduqları masanın başında sonuncu dəfə əyləşmişdi. Riçard omarın çanağını sindirdi, göz yaşları burnundan damcılayırdı; duzlu nəm şampana qarışındı, onu xırda qurtumlarla içirdi; içki qəhərli boğazını şirin-şirin çımdıklayırdı. Özü ilə heç cür bacara bilmirdi.

Uşaqlar çalışırdılar onun göz yaşlarını görməsinlər. Cudit atasının sağında oturmuşdu, siqaret çəkir və baxışları ilə həddən artıq sərt, həddən artıq məzəli şəkildə buraxdığı tüstü zolağını müşayiət eləyərək diqqətlə yuxarı baxırdı; onun yanında Con əyilmişdi, səylə qırmızı omarın

ayaqlarından və quyruğundan sonuncu ət tikələrini qoparırdı; masanın o başında yer tutmuş Coun ərinə əvvəlcə təccüb və məzəmmət, sonra mərhəmət və hətta məhəbbətlə baxdı. Riçard rolunu ustalıqla oynayır. Valideynlərinin arasında on üç yaşlı, yaşına baxanda həddən artıq iri görünen Marqaret yer tutmuşdu; onu artıq Şarik deyib cinləndirmirdilər, o, Riçarda, – öz atasına göz yaşlarının şəffaf pərdəsi içindən baxırdı, sanki, mağaza vitrinində nəsə istəkli bir şeyi gözdən keçirirdi, tezliklə ondan yalnız xırda qəlpələr kimi parıldayan xatırələr dağıntısı qalacaq. Ancaq uşaqlar Couna omar qalıqları olan boşqabları masanın üstündən yiğisidirmağa kömək elədikləri vaxt Marqaret yox, Con mətbəxdə anasından soruşdu:

– Atam niyə ağlayır?

Riçard suali eşitdi,ancaq arvadının sakitcə nə cavab verdiyini ayırdı eləyə bilmədi. Sonra Şarikin səsi qulağına gəlib çatdı:

– Yox! Ola bilməz! – Çoxdan etdikləri yeniliyi belə şidətli həyəcanla qarşılıdlar.

Con salat və yemək ilə masaya qayıtdı. O, ədəblə atasına başı ilə işarə elədi və mənalı tərzdə bildirdi:

– O dedi.

– Nə dedi? – Riçard ucadan və özünü itirmiş səslə soruşdu.

Oğlan masa arxasında oturdu, elə bil, qəsdən qüsursuz davranış nümayiş eləyirdi, sanki, özünü ələ almağı bacarmayan atasını danlamaq istəyirdi.

– Siz ayrılırsız, – oğlu sakitcə cavab verdi.

Coun Marqaretlə mətbəxdən qayıtdı, Riçardin gözləri qabağında hər şey oynayırı, qızı gözüñə tamam balaca, özündən razı görünürdü, evdə dolaşan şər qüvvənin nəhayət bədəni olduğundan razı idi; daha sərr yoxdur. O, ölçüyəgəlməz dərəcədə iri olan masanın bu başından Marqareti səslədi: "Sən bilirdin, sən həmişə bilmisən!" Ancaq boğazındaki qəhər danışmasına mane olurdu. Counun səsi, sanki, uzaqlardan gəlirdi; uşaqlara onların Riçardla əvvəlcədən sözleşdikləri məsələlər barəsində sakit və aydın tərzdə danışındı, yayda gedəcək ayrılıqda yaşamağı yoxlayacaqlar. Birlikdə qərara gəliblər ki, belə hər ikisi üçün yaxşı olar. Onlar öz həyatları haqqında fikirləşməkdən ötrü

bir müddət ayrılmalıdır; bir-birlərini sevirlər, ancaq hər halda, bir yerdə çox da xoşbəxt deyillər.

Cudit anasının öyündürəcisi tonunu yamsılayaraq gənc qız üçün həddən artıq saxta və həvəssiz səslə dedi:

— Mənçə, bu, axmaqlıqdır. Siz ya bir yerdə yaşamalısınız, ya da boşanmalısınız.

Riçard hönkürtü ilə ağladı, sanki, şahə qalxmış dalğa kükrəyərək sahilə çırpılırdı; ancaq Riçardin hönkürtüsünü başqa səs batırdı — indiyəcən masa arxasında sakit oturmuş Con əsib-coşdu. Doğrudanmı, kiçik bacısına ondan daha çox etibar eləyirlər?

— Niyə bizə heç nə deməyibsiz? — o, tamamilə yad səslə, nümayışkarana sərt tərzdə soruşdu. — Etiraf eləmək lazımdı ki, dolanmırızsız.

Özünü itirmiş Riçard göz yaşları içərisində çətinliklə dilləndi:

— Sözləşməmişik, məsələ də bundadır, buna görə özümüz də bilmədik ki... — ki, *bir-birimizi sevmirik*, — əlavə eləmək istədi, ancaq frazani qurtara bilmədi ki, bilmədi.

— Və biz həmişə öz uşaqlarımızı *çoxlu-çoxlu* sevmışık.

— Məgər siz bizim qayğıımıza qalırsız? — o, səs-küy salırdı. — Biz sizin üçün, sadəcə olaraq, *oyuncağıq*.

Marqaretlə Cudit güldülər, o da cavabında kobud tərzdə, onları ələ salaraq qəhqəhə çəkdi:

— Ha, ha, ha!

Riçard və Coun birdən başa düşdülər ki, oğlan nahar masası arxasında Cuditin qayıtması şərəfinə içdikləri şampandan keflənib. Con diqqət mərkəzində qalmaq istəyərək, Cuditin qutusundan siqaret çıxartdı, damağına qoyma — siqaret alt dodağına yapışdı — biz elə sizin xətrinizə bir yerdə yaşamışq. Ancaq siz böyüübsüz. Ya da, demək olar ki, böyüübsüz.

Oğlu bir-birinin dalınca kibrit çəkirdi. Ancaq çöpü siqaretə yox (onlar Conun siqaret çəkdiyini bilmirlərmiş; o, valideynlərinin himayəsindən özü bildiyi kimi çıxmaga çalışırdı — “özünü yaxşı aparırdı”), get-gedə daha yaxından anasının sıfətinə yaxınlaşdırırdı, o da alovu üfürürdü. Sonra Con bütün qutunu yandırdı — fışılıt səsi eşidildi və qutu Counun gözləri qabağında məşəl kimi alovlandı. Riçard göz yaşları pərdəsi arxasından yalnız alovu göründü;

o, alovu necə söndürdüklərini görmədi. Margaretin səsini eşitdi: "Bəsdir, ədabazlıq eləməyi qurtar!" və gördü ki, Con siqareti qırdı, sonra isə hər iki yarısını ağızına basıb çeynəməyə başladı və tütün qırıntıları yapışmış dilini bacısına göstərdi.

Coun oğluna nəsihət verməyə başladı – onun ağılli, ancaq ağıla çətin batan dəlilləri lap fontan vururdu.

– Bu barədə çox illər... danışıblar... uşaqlarımız bizə kömək eləməlidirlər... Ata ilə ikimiz də istəyirik...

Oğlan anasına qulaq asaraq, kağız salfeti kahı yarpağı kimi səliqəylə bükdü, kürəcik düzəltdi, bürmələdi və ağızına atdı, sonra da gülüş intizarı ilə masa arxasındaki doğmalarına baxdı. Ancaq hamı susurdu.

– Sənin böyüyən vaxtındır, – Cudit dedi və növbəti tüstü zolağını buraxdı.

Riçard masa arxasından qalxdı, burada ona hər şey əzizdi, o, oğlunu küçəyə çıxartdı. Artıq evi toran basmışdı, ancaq bağça hələ də yalnız yayın qızmar vaxtı olduğu kimi qürubun məftunedici işığında çımirdi. Onlar ikisi də güldü. Con salat-latuku, kağız kürəciyi tütünlə birlikdə şümşad koluna tüpürdü. Atası oğlunun enli, güclü, yumşaq ol�다, artıq kişi əlindən tutdu. Beləsinə arxalanmaq olar. İkisi də tennis kortunun yanındaki çəmənliyə qaçıdı. Buldozerlərin buraxdıqları boşalmış tökmə torpaqda ara-sıra qızçıçıyi gözə dəyirdi. Kortun və meydançanın arxasında onların bütün ailəliklə beysbol oynadıqları yerdə batan günəşin şəfəqlərində qeyri-adi dərəcədə gözəl görünən yaşıl yamac eynəmlə dikəlirdi, Riçard və Con hər otu, bitkini aydınca seçirdilər, sanki, qarşılında perqament rəsmi vardı.

– Bağışla, bağışla məni, – Riçard ağlayırdı. – Bu lənəttəgəlmış evdə mənə təkcə sən kömək eləyibsən.

Cona hönkürtü, göz yaşları ilə birlikdə yüngülləşmə də gəldi, şampan onun dilini açmışdı.

– Məsələ təkcə onda deyil ki, siz ayrırlırsız, – o izah eləyirdi, – bu il bütünlükə zay oldu, mən, məktəbə də nifrat eləyirəm: dostluq eləməyə adam yoxdur, tarixçi-zəhlətökən.

Onlar yamacın yuxarısında, göz yaşlarından islanmış halda oturmuşdular; çiyinləri tərpənirdi, indi səsləri sakit gəlirdi. Riçard bu ilin oğlu üçün necə çətin olduğunu

təsəvvür eləməyə çalışdı, dərslərə görə Cona sonsuz görünen adı günlər, oğlanın səhərdən gecəyəcən öz otağında aviamodellərlə qurdalandığı, valideynlərinin isə aşağıda boşanmanın detallarını müzakirə elədikləri vaxtkı uik-end haqqında fikirləşdi. Riçard düşünürdü ki, biz necə də eqoist və koruq; çox məsələlərdə onun gözü açılmışdı.

– Biz fikirləşərik. Bəlkə, səni başqa məktəbə dəyişək,
– Cona təklif elədi. – Həyat onsuz da qıсадır, nə üçün özümü bununla zəhərləyək.

Ata-oğul bir-birlərinə hər şeyi dedilər, ancaq onlar yaxınlıq dəqiqlərini uzatmaq istəyirdilər və məktəb, tennis kortu barədə – yaxşı olardı ki, onu sahmana salsınlar ki, keçən ilin yayındakı kimi olsun – söhbətlərinə davam eləyirdilər. Onlar korta baxmağa getdilər və bir neçə nişan-dakı lenti bərkitdilər. Sonra Riçard təntənəli şəkildə – ola bilsin ki, bu dəqiqlərin əhəmiyyətini qeyd eləmək istəyərək – oğlunu çəmənliyin o yerinə gətirdi ki, buradan metal rənginə çalan mavi çaya, zümrüd bataqlığa, tökmə torpaqlı, axşamın zəif işığındə tünd məxmər kimi görünən kiçik ağaclarla, uzaqdakı sahilin ağ ləkələrinə gözəl mənzərə açılırdı.

– Bax, – Riçard dedi, – bura həmişə gözəldir. Sabah da belə olacaq.

– Bilirəm, – Con səbirsiz halda cavab verdi. Yaxınlıq dəqiqləri keçdi.

Onlar evə qayıtdılar; qadınlar hələ masa arxasındaydlar, aq çaxır içir, – şampan qurtarmışdı – və gap eləyirdilər. İndi burada əsas sima Coun idi. O, qupquru gözlərini Riçarda zilləyərək soruşdu:

– Hər şey yaxşıdır?

– Tamam qaydasında, – eyni zamanda həm inciyən, həm sakitləşən Riçard cavab verdi, – axı nahar onsuz da pis davam eləməmişdi.

Coun yatağında uzanmış halda dedi:

– Yəqin ki, ağlamaq istəməmişəm, çünki bütün yazı ağlamışam. Sən düz hərəkət eləmədin. Özün getmək qərarına gəlibsən, ancaq hər şeyi elə təqdim eləyirsən ki, guya, səni evdən mən qovuram.

– Bağışla, – Riçard cavab verdi. – Özümü saxlaya bil-mədim. İstədim, ancaq bacarmadım.

– İstəmədin. Sənə bu xoş gəlirdi. Ayrılmağımızı uşaqlara öz bildiyin kimi bəyan elədin.

– Şadam ki, hər şey arxada qalıb, – Riçard etiraf elədi.
– İlahi, amma nə gözəl uşaqlardırlar. Həm güclüdürler, həm də gülməli.

Con öz otağına qalxdı və aviamodellə əlləşməyə başladı; hərdənbir yuxarıdan qışqırırdı:

– Burada hər şey qaydasındadır. Narahat olmayın.

– Maraqlıdır, – ürəyi yüngülləşmiş sakit Riçard sözünə davam elədi. – Onlar bizim hər sözümüzə inandılar. Hətta Cudit belə.

Riçard onu bərk-bərk qucaqladı.

– Sənə də afərin. Hamını elə ruhlandırdın ki! Sağ ol.

“Qəribədir, elə bil, heç ayrılmırıq”, – Riçard düşündü və utandi.

– Sən hələ Dikiyə də deməlisən, – Coun dedi.

Bu sözləri deyərkən, sanki, qaranlıqdan onun üstünə qara, soyuq dağ yeridi, sanki, onu indicə basıb əzəcəkdi. Dörd uşağın böyüyü olan Diki ona hamisindan irəli idi.

– Bu sənin natəmiz işlərinin bir hissəsidir və mən onu sənin yerinə görməyə hazırlaşmırıam, – Coun əlavə elədi, ancaq susa da bilərdi.

– Bilirəm. Deyərəm. Yat.

Bir-iki dəqiqədən sonra qadının nəfəsi yavaş-yavaş gedib-gəlməyə başladı, dərin, aramlı oldu. On ikiyə on beş dəqiqə qalıb. Diki konsertdən sonra bir-on dörd qatarı ilə gələcək. Riçard zəngli saatı gecə saat birə qurdur. Artıq bir neçə həftə idi ki, ardıcıl olaraq çox pis yatırıdı. İndi də gözlərini yummağa bənd idi ki, ötən günün son saatlarının gözqamaşdırıcı parlaq xatirə-ləkələri onları yandırıb töksün: tüstü zolağını iyrənə-iyrənə tavana buraxan Cudit; Şarikin fikirli, diqqətli baxışları; onun Conla dincəldiyi günəşdən yanmış çəmənlik. Qarşısında baş qaldıran dağ yaxına gəldi, o, dağla bir oldu, iri, qüdrətli oldu. Boğazındaki ağrı kütləşmişdi. Arvadı yanında ölü kimi yatırıdı. Riçard yataqdan qalxdığı və geyindiyi, göz qapaqlarının yanmasına daha dözə bilmədiyi vaxt qadın yuxulu halda ona tərəf döndü.

– Coun, əgər hər şeyi geri qaytarmaq mümkün olsaydı, mən belə də eləyərdim, – Riçard dedi.

– Və nədən başlardın? – qadın soruşdu.

Geriyə yol yoxdur. Coun həmişəki kimi onu ruhlandırdı. O, çəkmələrini yalın ayağına geydi. Uşaqlar öz otaqlarında fisildayırdılar, aşağıda heç kim yox idi, qar-maqqarışlıqlıda işığı söndürməyi yaddan çıxarmışdılar. O, birindən – mətbəxdəki tavanın altındakindan başqa bütün lampaları keçirdi və evdən çıxdı. Maşın asanlıqla işə düşdü. Riçard elə bilirdi ki, o, yerində tərpənməyəcək. Yol boş idi: yalnız ay işığı, eynilə kabus-yolçu kimi sayışaraq xəndəklərdəki xəzəllərin üstü ilə qaçışır, arxanı görmə güzgüsündə èks olunur və avtomobilin gözü kor eləyən işıqlarına çatıb yox olurdu. Şəhərin mərkəzində hələ adam gözə dəyirdi, belə gec vaxtda şəhər qasqabaqlı görünürdü. Əynində forma gənc polis bədənlərinə yapışan mayka geymiş gənc oğlanların içərisində banka girişin yanındaki pilləkəndə dayanmışdı. Dəmiryolu stansiyası qarşısında bir neçə bar hələ işləyirdi. Əksəri cavanlar olan müştərilər qeyri-adi yaydan həzz alaraq isti gecədə vurnuxurdular. Ötüb-keçən maşınlardan uca səslər gəlirdi: adama elə gəlirdi ki, ətrafda bitib-tükənməyən söhbət gedirdi. Riçard maşını saxladı və yorğun halda oturacağa yayxandı, təki səs-küyü eşitməsin, hərəkət eləyən işıqları görməsin. O, özünü yorğun hiss eləyirdi, sanki, bayramın ortasında qaçılmaz qatılın yaxınlaşlığı kino qəhrəmanıdır, ancaq filmdə Riçardin qəlbində nə olduğunu göstərə bilməzlər – o eynilə sərt yarğanlı yamacdan asılı qalan kimidir. Geriyə yol yoxdur, yalnız aşağı yumbalanmaq olar. Yanağının istilətdiyi oturacağın süni dərisi Riçardin burnuna uzaq uşaqlığından gələn vanil qoxusunu çatdırıldı.

Qatar fit verdi, Riçard başını qaldırdı. Vaxtında gəlmışdı. Riçard elə bilirdi gecikəcək. Nazik şlaqbaum endi. Geliş bildirən zəng şən səsle cingildədi. Kələ-kötür metal nəhəng ləngərlə perrona süründü, yuxulu yeniyetmələr içəridən yerə töküldürlər, oğlu da onların arasında. O, atasının belə qeyri-adi vaxtda onu qarşılamasına təec-cüblənmədi. Oğlu tələsmədən maşına sarı yönəldi, onunla iki yoldaşı da gəlmişdi, ikisi də Dikidən hündür idi.

– Salam, – Diki ədəblə mızıldandı və olmazın dərəcədə yorulmuş adam tələsikliyilə atasının yanında sərələndi.

Oğlunun dostları arxa oturacağa keçdilər. Riçard oğlanlarla minnətdar idi: necə olsa onları evlərinə aparanan bir neçə dəqiqə nəfəsini dərer.

- Hə, konsert necə keçdi? – Riçard soruşdu.
- Normal, – arxada oğlanlardan biri cavab verdi.
- Boş şeydir, – o biri dilləndi.
- Yaxşı konsert idi, – təbiətcə təmkinli olan Diki dedi, o, elə ağıllı idi ki, uşaqlı vaxtı dünyanın ağılsızlığı onda baş aşırısına, mədə spazmasına və öyüməyə səbəb olurdu. İkinci oğlan işığı gəlməyən evlərinin yanında maşından çıxan vaxt oğlu üyüdüb tökürdü: – Ata, gözlərim ot qızdırmasından yaman ağrayır! Bütün günü hündür otları kəsirəm.

- Bizdə o damcılardan hələ qalib?
- Keçən yay onlar qətiyyən kömək eləmədi.
- Bəlkə, indi eləyəcək?

606 Riçard boş küçəyə döndü. Yol evə kimi bir neçə dəqiqə aparacaqdı. Dağ, sanki, onu boğurdur.

– Mən qatarın yanına təkcə səni məmnun eləmək xatirinə gəlməmişəm, – Riçard dedi və oğlunun gözünü ovuşduraraq necə kiridiyini, gərildiyini hiss elədi. – Gəlmışəm ki, ananla ikimiz sənə bəzi məsələləri bildirək. Sənin xarakterin möhkəmdir, özünü ələ al – çətin günlər gəlib çatıb. Bu, xoş xəbər deyil.

- Okey.

Gümrah, ancaq tələsik cavab gəldi, sanki, bulağın gözündən su şırıldadı.

Riçard qorxurdu ki, təzədən gözünün yaşı axacaq və onu boğacaq, ancaq oğlunun özünü ələ alması nümunə oldu, Riçardin səsi inamlı, sərt və aramlı gəldi.

– Sevindirici yenilik deyil, ancaq qətiyyən faciəvi də deyil, hər halda, sənin üçün. Əlbəttə, bunu ağır keçirəcəksən, hərçənd praktik olaraq sənin həyatında heç nə dəyişməyəcək. Əvvəlki kimi işləyəcəksən, sentyabrda isə məktəbə qayıdacaqsan. Ananla biz səninlə çox fəxr eləyirik, qətiyyən istəmirik ki, bizə görə əzab çəkəsən.

- Hə, – oğlu qısa və səbirlə ah çəkdi.

Onlar tini döndülər. Qabaqda dağıdılmış qalaya oxşayan kilsənin cizgiləri görsənirdi. Onun yanında – yaşlı zolağın maşın keçən hissəsindən ayrı yerdə Riçardin özünə

arvad eləməyə hazırlaşlığı qadının evi görsəndi. Yataq otağından işıq gəldi.

— Ananla biz, — Riçard dedi, — ayrılməq qərarına gelmişik. Bu yay. Heç bir formallıq olmadan, bu hələ boşanma deyil. Baxmaq istəyirik, görək nə alınacaq. Biz artıq bir neçə ildir ki, bir-birimizə qarşı kifayət qədər laqeydik və bir-birimizə lazımlığı kimi xoşbəxtlik gətirmişik. Sən, yəqin, hiss eləyirsən?

— Yox, — oğlan dedi. Cavab açıq, həvəssiz səsləndi; o, həqiqət də ola bilərdi, yalan da.

Riçard əsas məsələni bildirdiyindən sevinərək, hətta hədsiz üzünçuluqla olmayanlar haqqında danışmağa davam eləyirdi. Onun şəhərin başqa qurtaracağında mənzili olacaq, onlar atalarını istədikləri vaxt görə biləcəklər, məzuniyyəti hissə-hissə götürər, belə uşaqlar üçün daha yaxşı olar, gəzməyə də getmək olar, axı yay elə uzun və rəngarəngdir ki, Diki atasının hər sözünü acgözlükə tutaraq qulaq asırı.

— O birilər bilirlər?

— Hə.

— Necə qarşılıdlar?

— Qızlar lap sakit. Con qızışdı, qışqırdı, siqaret çeynədi, salfetkadan salat düzəltdi və məktəbə necə bərk nifrət elədiyini boynuna aldı.

— Doğrudan? — Diki donquldandı.

— Əlbəttə. Məktəb onu anasından və məndən daha çox narahat eləyirdi. Səs-küy saldı və məncə, yüngülləşdi.

— Doğrudan?

Diki sualı iki dəfə təkrar eləmişdi — onun eşitdiklərinin sarsıldığının ilk əlaməti.

— Hə. Diki, mən sənə yenə bir-iki şey demək istəyirəm. Mənim qatarı gözləyərkən keçirdiyim sonuncu saat, yəqin ki, ömrümün ən ağır saatı idi. Mən özümə nifrət eləyirəm. Mənim atam ölürdi, ancaq belə şey eləməzdi.

Bu sözlərdən sonra Riçard olmazın dərəcədə yüngülük hiss elədi. Sanki, belini əzən dağı oğlunun ciyininə atdı. Artıq evlərində idilər. Diki maşından çıxdı və işıqlı mətbəx-dən keçib, cəld kölgə kimi görünərək yox oldu.

— Bəlkə, bir stəkan süd içəsən, ya bir şey yeyəsən?

— Riçard onun dalınca qışqırdı.

- Yox, sağ ol.
 - İstəyirsən, sabah həkim çağırıq, deyək ki, özünü pis hiss eləyirsən və işləyə bilməzsən.
 - Yox, hər şey qaydasındadır.
- Diki öz otağının astanasında dayanıb zəif səslə cavab verdi. Riçard gözləyirdi ki, oğlu qapını hırslı çırpacaq. Ancaq qapı həmişəki kimi sakit örtüldü. Zəhlətökən cırılı ilə.

* * *

Coun ayılmadan ilk bərk yuxu ilə yatırıldı və uzun müddət oyana bilmədi.

- Mən ona dedim, – Riçard təkrar eləməli oldu.
- Nə cavab verdi?
- Elə bir şey olmadı. Bəlkə, Dikiyə “gecən xeyrə qalsın” deyəsən? Xahiş eləyirəm.

Qadın xalatını ciyininə atmadan yataq otağından çıxdı. Riçard istəmədən yenə pijamasını geydi və qonaq otağını keçib-getdi. Diki artıq uzanmışdı, Coun onun yanında oturmuşdu; saatlı radioqəbuledicidən – o xırda gecə masasının üstündə idi – sakitcə musiqi süzülürdü. Coun qalxdı və sırlı, bəlkə də, aylı-ışığ onun uzun gecə köynəyin altındaki bədəninin konturlarını çizdi. Riçard oğlunun ensiz yatağında, lap Counun hərarətini saxlayan əzilmiş verdə oturdu.

- Radionu söndürüm? – soruşdu.
 - Mən, adətən, gecələr onu yanılı qoyuram.
 - Yatmağa mane olmur? Mənə mane olardı, yəqin.
 - Yox.
 - Artıq yuxun gəlir?
 - Hə.
 - Di yaxşı. Deməli belə, səhər durub işə gedəcəksən?
- Bu axşam sənin üçün ağır oldu.
- Gedəcəyəm.

Bu qış Diki məktəbdə möhkəm məşğul olaraq ilk dəfə doyunca yatmamaq, bununla belə yaşamağın mümkünüyünə əmin olmuşdu. O, balaca uşaq olanda ölü kimi qantər içərisində, içəri girən dayələri qorxudaraq yatırdı. Diki yeniyetmə yaşında tez-tez dörd uşaqdan birinci gedirdi yatmağa. Hətta indi də axşam olmamış televiziya veriliş-

lərinin ortasında yuxusu gəlirdi və o, tüklü, yanıb qaralmış ayaqlarını irəli uzadırdı.

— Yaxşı. Afərin. Qulaq as, Diki. Mən səni çox istəyirəm. İndiyə kimi belə güclü sevdiyimi hətta bilmirdim də. Bu məsələlərin necə olacağı əsas deyil, ancaq mən həmişə səninlə olacağam. Doğrudan.

O əyildi ki, oğlunu öpsün, ancaq Diki sərt hərəkətlə o biri üzü üstə çevrildi, atasını qucaqladı və özü onun dodaqlarından qadın kimi ehtirasla öpdü; oğlanın yanaqları yaşdan islanmışdı. O, düz atasının qulağına bircə söz, düz hədəfə vuran kəlmə inildədi:

— Niyə?

Niyə. Bu söz hückum çəkən külək coşqunluğu ilə uğuldadı, biçaq zərbəsi kimi dəlib keçdi, uçurumun pəncərəsini taybatay açdı. Qanı qaçmış sıfət qaranlıqda əridi. Riçard birdən unutdu niyə.

ƏR-ARVAD MEYPLLƏR

610

Həmişə xoşbəxt ər-arvad olmuşdular və yaşadıqları Puritan ştatında ayrılmak qərarına gəldikləri vaxt, xoşbəxtlikdən, boşanma haqqında olan qanunun ciriltili, köhnəliyindən lax-sək olmuş sütunu nikahın qarşılıqlı razılığa əsasən pozulmasına icazə verən düzəlişlə möhkəmləndirilərlər. Ər-arvadın məhkəməyə birgə ərizə təqdim eləmələri lazımdı. Mətnədə deyilirdi: "Ər-arvadlar Riçard F. və Coun R.Meypl yalan ifadəyə görə məsuliyyət daşıdlıqlarını xatırlayaraq, and içərək bildirirlər ki, onların nikahı qəti olaraq pozulur". Riçardin öz Boston ünvanına aldığı sənəddə onların adları yanaşı dayanmışdı və o, tez xatırladı: o və Coun, əl-ələ tutaraq dəvət olunduqları axşama tələsirdilər, livreyalı şveysar onların gəldiklərini elan elədi, qonaq otığında – konfettinin qalaqlanması, şampan partlaması eşidildi. İyirmi illik ər-arvadlıqları ərzində onlar birlikdə neçə dəfə axşamlar qəbullara getmişdilər və həmişə də nəsə həyəcanla, ümidiłə, gözlənilməz həzz hissi ilə.

O, zərdə həm də bir neçə hədələyici blankı, – onlar işin maliyyə tərəfinə aid idi – nikah haqqında şəhadətnamənin surətini təqdim eləmək tələbi də tapdı. Onlar harada yaşamamışdilar – Nyu-Yorkda və Londonda, adada və fermada, hətta, bir yayı tir daxmada, ancaq bax indi dayanıb öz poçtunu oxuduğu yerdən bir neçə metro stansiyası aralıda evlənmışdilər. O, Kembrib münisipalitetində – nikah haqqında şəhadətnamə aldığı həmin şəhərdə – evləndikləri sonra olmamışdı. Qərbi Virciniyadan gələrkən valideynləri yolda onunla birlikdə Konnektiku hotelində gecələmiş və onu toya oradan gətirmişdilər; vaxtında çatmaqdən ötrü səhər saat 6-da durmuş və o, demək olar ki, bütün yolu başını pencəyinin altında gizlədərək mürgüləmişdi. İndi xatırlayırdı ki, pencəyin altında özünü zəng səsləri sərin dərinliklərdən qaldırmış və sahil boyu gəzdirilən boş, iradəsiz meduza kimi hiss eləyirdi. Su üzərindəki hava isə get-

gedə daha da istiləşirdi. Bürkülü iyun idi. Onlar günortaya yaxın Kembricə gəldilər, Counun yaşadığı Eylon-stritə çatdilar və bellərinə çatılmış toy paltarı olan kartonlarla beşinci mərtəbəyə ölüm-zülüm qalxdılar; gəlin vanna qəbul eləyirdi. Riçard orada daha kimlərin olduğunu xatırlamır. Həmin gün – boz, nəmli, suçəkən kağızlar kimi yalnız xatirələrdən qırıqlar yumşalıb əriyən qeyri-müəyyən izlərdir. Həmin gün nə səma vardi, nə buludlar – başdan-başa gözü kor eləyən ilğım idi. Brette-stritdəki kərpic evləri Harvardın aq şpillərini və yekəqarın avtomobilərini elə batırmışdı ki, onlar əriyən asfaldta bişirdilər. Bu vaxt o, iyirmi iki yaşına təzəcə girmişdi və prezident Eyzanhauerin zamanı idi. Coun vanna otağının qapısı arxasından qışqırırdı ki, Riçard içəri girməsin, – bəy toya kimi gəlinə baxmamalıdır, bu, pis əlamət sayılır. Orada onunla kimsə vardi: gülür, suyu şappıldırdı. Kimdi? Bacısı? Anası? O, vanna otağının qapısına söykəndi, valideynləri dalınca pilləkənləri ağır-agır qalxır, nəfəslərini dərir, təntiyir, ancaq danışçılarına ara vermirdilər; o, Counun vannada necə oturduğunu gözləri qabağına gətirirdi – ayaq barmaqları çəhrayı rəng alıb, başının arxa-sindəki qıvrım tükklər boynuna yapışib, sabun köpüyündə olan sürüşkən, parıltılı döşləri sudan çıxır. Sonra yaddaşında boşluq yarandı, növbəti xatirələrə – maşında Counla yanaşı oturublar; mərkəzi meydanda – ala-bula günorta tixaci. Counun əynində tutqun rəngli çit yay donu var; o, gözlərini qızdan çəkir və çalışır ki, yalnız maşına baxsın – qoy pis əlamət mümkün qədər az ziyan gətirsin. Onda bir də təəssüflə fikirləşmişdi: şübhəsiz, bütün başqa cütlüklər bir il əvvəl kağızları qeyd elətdirir. Daha nişandan iki saat qabaq yox. Və hansı bəyoğlan toya, başını yağışa düşmüş uşaq kimi pencək altında gizlədərək gedir? Nağıldakı Genzel və Qretel¹ də balaca olan – ona indi belə görünür – bu uşaq-lar, Counla o əl-ələ tutub xırda ayaqaltı kimi qəhvəyi rəngli girişin tağı altındakı uzun pilləkənin pillələri ilə qaçırlar.

* * *

Dünya dəyişmişdi, ancaq Kembric bələdiyyə idarəsi əvvəlki kimi qalmışdı. Qırmızı qumdan və çəhrayı qranitdən

¹ Qrimm qardaşlarının eyniadlı nağıllarının personajları

tikilmiş dəyirmi Riçardson¹ qəsri cansıxıcı evlərin yerləşdikləri məhəllələrin üzərində həlim nəhəng kimi ucalırdı. İçəridəki divarlarda – panellər, açıq rəngli cilalanmış palid. Yadındadır, nikah haqqında şəhadətnaməni mis lövhəcik vurulmuş barmaqlıqlı xırda pəncərədən almışdı, ancaq indi karton əqrəb yuxarıya istiqamətləndirilib. Riçard baş verənlərin dəhşətini dərk eləyirdi, dizləri titrəyirdi, qarnı bururdu. Tini döndü. Geniş, adamsız məkanda üstünə yaşıl mahud çəkilmiş masalar və polad rəflər üstündəki qalın kitablar arasında qayğılaş nənəni xatırladan qadın hökmranlıq eləyirdi.

– Nikah haqqında ş-şəhadətnamənin s-surətini bura-dan alırlar...

– Hə.

– Bağışlayın?

– Şəhadətnaməniz hansı ildəndir?

– Min doqquz yüz əlli dördüncü.

O, rəqəmləri aydın dedi və həmin il ulduzlar kimi uzaq göründü. Ancaq bax Riçard yenə də bələdiyyə idarəsin-dədir və özünü bircə dəqiqə də olsun qocalmış hiss elə-mir, yenə də yayın istisində o vaxtdakı kimi tərləyir. Ancaq qadın onların adlarını və nikahın bağlanması tarixini qeyd elədiyi vaxt Riçardin indi üstündən xətt çəkmək istədiyi uzaq keçmişin hadisələrini axtarıb tapmaqdən ötrü arxivin o biri otağına getməli oldu.

Qadın azacıq axsayırdı, o, bunu dərhal hiss eləmişdi. O, açılanda üç fut olan iri cildli, əməlli-başlı sehrbaz foli-aktını sürüyüb gətirdi. İri səhifələri ehtiyatla vərəqləyirdi: sanki, səhifələrdə gizlənən və bu qədər həyatları, itirilmiş anları udmuş uçurum cüzi ehtiyatsız hərəkətdən onları da udacaqdı. Qadının əvvəllər, yəqin ki, alov kimi sapsarı, indi isə solğun ərik rəngində olan saçları permanent kəndir lifi kimi, qabarmış kağız kimi sonsuz halda qurumuş, donub-qalmışdı. O, soyuq-soyuq təmkinlə gülümsədi:

– Hə, – dedi. – Budur, buyurun.

Və qadının qarşısında dayanan Riçard əyri yazılmış soyadlarını – Counun qızlıq soyadını, özünükünü oxudu. İxtisasın göstərildiyi qrafada Counun qabağında “müəllim”

¹ Henri Hobson Riçardson (1838–1886) – Amerika arxitektoru

(o, məktəbdə tətbiqi sənət məşğələləri apardı və Riçard burada göy, ləkə-ləkə fəhlə xalatını, onun əllərindən necə gil qoxusu gəldiyini və onun lap soyuq günlərdə də işə velosipedlə necə gəldiyini xatırladı), Riçardin adının qabağında isə lap biabırçı halda olan “tələbə” sözü vardı. Qəribədir ki, onda onların ünvanları da müxtəlif idi – Eyvon-strit, Louell-Haus – keçmişin və indinin uzun dəhlizlərində unudulmuş qapılar, dəhlizdə xeyli sayıda başqaları ilə, arxasında onları da birlikdə yaşadıqları qapı. İmzalar isə... yoxdur, onları hətta baş-ayaq tutanda belə, görmək olmur. Counun imzası ona daha möhkəm, dəqiq göründü.

– Sizə bir surəti lazımdır, ya çox?

– Biri bəs eləyər.

Bir vaxtlar kürən olmuş qadın, sanki, min dəfə yox, birinci dəfəymiş kimi əsəbi halda kağızları hamarlayaraq və hər dəqiqə Nuh əyyamından qalma peronu mürəkkəbə batıraraq bütün məlumatları standart blanka köçürürdü.

Onların toy günündən nəsə bir şey qalıbmı? Bir neçə slayd... Counun əmisi oğlu təntənənin səbəbkarlarını və valideynləri pullu avtodayanacağın yanındakı kilsə ilə üzbüüz səkiyə yiğmişdi. Şəhər abadlığının diqqətəlayiqliyi kimi qrupda fəxri yeri nazik, gümüşü balaca dirək – ensiz, bağlı və elə nərmə-nazikdi ki, onun şəklini çəkəndə gözü nü qırpmışdı, buna görə də sıfətdən – ölümündən sonrakı maskaya oxşar nəsə var. Gəlin, gərgin halda olsa da, od tutub yanın kərpic səkidə zərif tərzdə dayanıb – ayaqları baletdəki kimi. Pəncələri müxtəlif tərəfə, yanaqları çökmüş halda. Adama elə gelir ki, o indicə toy paltarının dəbdəbəli ətəyini azca qaldıracaq və *tour jete* parıldayacaq. Hələ baba və nənə olmamış valideynləri rəngləri qacmış halda çıxdılar, sanki, onlar bürkülü ilgimda eynilə Riçardin, içərisində indicə nikah yox, artıq antinikah haqqında şəhədətnamənin surətinə görə üç dollar sayıl verdiyi binanın kərpici kimi məhrəmliklə, ağır halda əriyirdilər.

Həmin günün daha bir anını Riçardin sinif yoldası, kollecdə onun otaq qonşusu əbədiləşdirmişdi, o, təzə evlənənləri onların bal ayları üçün tutulmuş, Kembridcən bir saatlıq yol olan dəniz sahilində yerləşən şəhərcikdəki kottecə aparmışdı. Onlar verandada kroket oyunu üçün ləvazimatları gördülər və Riçard pərtliyini gizlətməkdən

ötrü üç şar götürüb jonqlyorluq eləməyə başladı, belə anlarda bu kimi hoqqalar adamı sakitləşdirir. Yəqin ki, yoldaşı da onun kimi pörtmüs halda bu anı çəkməyə tələsmişdi. Qürubun kəhrəba rəngli çəpəki şüaları altında qırmızı şar, yaygın ləkə kimi beləcə havada həmişəlik asılı qalmış, sarı və yaşıl isə Riçardin əllərində parıldayır və o, özü ağızını açıb fədakarlıqla yuxarı baxır.

– Mənə yenə bir-iki şey lazımdır, – qadın cildi örtüb onu çıynınə götürməyə hazırlaşdıığı vaxt Riçard dilləndi.

– Dəqiq deyin – nə?

– Ərizələrimizi notariusda təsdiq etmək.

– Ser, bu, mənim şöbəmdə deyil. Birinci mərtəbədə sola, liftdən çıxan kimi, ya da əger pilləkənlə ensəniz – sağa. Məsləhət görürəm piyada düşün, belə tez çatarsız.

O, qadının göstərişlərinə əmel elədi və birinci mərtəbədə başdan-başa qızılı çərçivədə olan fotosəkillərlə sədəqət, həmrəylik, daimilik: valideynlər uşaqları ilə, qəhvəyi rəngli hərbi forma geymiş qəhvəyi rəngli göl sahilində xoşbəxt ailə nümunələri asılmış polad stendin yanında oturmuş ciddi görkəmli gənc zənci qadına yaxınlaşdı; hətta yaşıl qazonlu adı kiçik kənd evinin də şəkli vardi. Gənc qadın Riçardin kağızını oxudu, bir kəlmə də danışmadı. Az qalmışdı ki, qadından üzr istəsin. Qadın sürücülük vəsiqəsini göstərməyin lazım olduğunu dedi, onun sıfətini şəkil-dəkilə müqayisə elədi. Avtoqələm verdi və onun imzasının yanına möhür vuraraq bitkinliyin qətiliyini təsdiqlədi... Qırmızı şarsa, haradasa, Riçardin daha heç vaxt görməyəcəyi slaydlarla dolu qutuda hələ də havadan asılı qalıb və kotecin işıqlı səssizliyi onlar ikilikdə qaldıqları vaxt elə hey ulduzlara sarı uçur, uçurdu: sakitliyin xırda, çəkisiz şarları kimi. Ancaq gözlərini qayıb gözqamaşdırıcı yay günü qəhvəyi tağların altından addımladığı vaxt o, hər şeydən ağırlı nişanalma zamanı buraxdığı səhvi xatırlayır. Onun yanında mehrab qarşısında ağ paltarlı varlıqla qarşidakı yaxınlıqdan sarsılmış, özünü itirmiş, doyunca yatmayan Riçardin ağlı eynilə göy qurşağının parıltıları dumanında əriyən kimi geri çəkildi və o, nikah əhd-peymanını öpüşlə təsdiq eləməyi unutdu. Coun gülümsəyərək gözləyirdi, o isə öpüşü unudub ona yalnız təbəssümlə cavab verirdi. Məqam bura-xılmışdı, hamı çıxışa tələsirdi, eynilə indiki, onun utanmış

halda tələsə-tələsə pillələrlə küçəyə düşdüyü və metronun xilasedici siğınacağına tələsdiyi vaxtdakı kimi.

* * *

Hələ ki qatar qaranlığı yarib sürətlə irəli gedirdi, Riçard təbiətdə gücün qarşılıqlı təsiri haqqında broşür oxuyurdu. Bu broşürü – elmi ocerkdən çıxanşı – sənədlərlə birlikdə eyni poçtla göndərmişdilər. Əvvəllər Riçard tək yaşamadığı vaxt bunu oxumadan tullayırdı, amma indi tədricən bir qədər qəribə Boston simicinin vərdişlərini qazandığına görə o, göndərilənin hamısına, ilk sətirdən axırınca kimi diqqət yetirdi və hətta bir-iki döngədə qəzətin çirkli qırıqlarını qaldırdı və baxdı: nəsə faydalı məlumat yoxdur ki. *Beləliklə, – o oxuyurdu, – artıq 1935-ci ildə məlum idi ki, dünyada hər şey gücün qarşılıqlı təsirilə müəyyən edilir.* Onların intensivliklərinin artması qaydasında bu – qravitasiya, zəif, elektromaqnit və qüvvətli güclərdir. O, mətni oxuyarkən zəif güc haqqında məlumat axtarırdı: özünü onlarla eyniləşdirirdi. Qravitasiya mikrohissəciklər səviyyəsində olsa da, böyük asteroidlər kimi yüz kilometrlərlə ölçüyə malik obyektlər üçün xarakterik olan üstünlük təşkil eləyir. *Qravitasiya qalaktika çərçivəsində Ayı, Yeri, bütün Günəş sistemini, ulduzları, bürcləri və qalaktikanın özünü birləşdirir.* Riçard bunu obrazlı şəkildə oyunun əvvəlində fərqlənən və uduzan,ancaq get-gedə qüvvəsini səfərbər eləyən və qələbəyə nail olan oyunçuların qorxaq komandası görkəmində göz önüne gətirir. O, fikrən bu komandanı hərarətlə salamlayıır. Qatar ləngər vura-vura Kendal stansiyasına yaxınlaşdı və Riçardin yadına onların Counla toydan bir neçə gün sonra müqavilə ilə yay mövsümü üçün iş alarkən Nyu-Gempşirdən keçməklə dəmiryolu ilə şimala necə fitillədikləri düşdü. Qatar – onu artıq çoxdan ləğv eləyiblər – qıvrıla-qıvrıla ağacdoğrayan zavodların çirkəndirdiyi quru yolu ilə hərəkət eləyərək, səs-küylü çaylar boyunca şimala, orada-burada xızəkçilər üçün yoxuşlarının pas rənginə çaldığı həmişəyaşıl dağlara tərəf aparırdı. Kupedəki oturacaqlara al-qırmızı məxmər çəkilmişdi, vaqon hey yüngülçə yırğalanırdı. Counun məxmərin fonunda rəngi qaçmış kimi görünən əlləri çəhrayı çalar

almışdı. Təzə evlənənlər bal ayını necə keçirməli olduqlarını bilmirdilər, ancaq bunun əvəzində möhkəm başa düşmüşdülər ki, “ölüm onları ayırana kimi” onu yadda saxlamaq lazımdır və buna görə də ot qalxmış, kiçik həyətdə lümlüt şəkildə kroket oynayırdılar: ağacların əhatəsində o, səmaya baxan yaşıl göz kimi görünürdü. Coun hər dəfə onu udurdu. *Zəif güclər*, – Riçard oxumağına davam eləyirdi – *onun tənəzzülü baş verənə kimi nüvənin strukturunu ciddi şəkildə müəyyən eləmir. Eynilə tökmə metaldan olan zəngdəki qüsür kimi onun səslənməsinə təsir göstərmir, ancaq nəticə etibarilə onu parçalaya bilər.*

Qatar tuneli arxadan qoyub Çarlız çayının üstündən keçən körpüyə çıxdı. Aşağıda, bərq vuran səthdə yelkənli rezin qayıqlar əyilmişdi, çayın arxasında Bostonun tüstülüboz göydələnləri donub-qalmış fəvvərələr kimi baş qaldırılmışdı. Həmin qatar isə gölün körfəzini dolandı və Üirsə, qumlu bağ ərazisində dayandı – asfaltda əriyən dondurma damcılanı, uşaqlıq sahilərindən qalma alma nabatı qoxusu... Uzun çəkən intizardan sonra poçt katerinə oturdular və kater onları işləməyə hazırlaşdıqları adaya apardı. Bu ada Linnipesoki gölünün uzaq qurtaracağında yerləşirdi və ona gedən yol – çoxsaylı kiçik adacıklardan, deməli, poçtu çatdırmaq üçün çoxlu dayanacaqlardan keçirdi. Hər yanalmadan qabaq kiçik kater elə ucadan fit verirdi ki, adamin lap qulağı tutulurdu. Gənc təzə evlənənlər katerin burnu tərəfdə oturmuşdular, günün altında qızınmaq və mənzərəni seyr eləmək olardı. Onlar düz fitin altında oturmüşdular, ancaq oradan getmirdilər. Mənzərələr ahəstə adajiolarla hərəkət eləyirdilər: adalar, hamar su – suyun ləpələri, gölün sahili arxasındaki dağlar və birdən – hər dəfə gözlənilmədən – fitin bağırtısı, az qala, ürəklərini partladırdı, ətrafda hər şey başdan-başa uğultu içinde əzilirdi; bu uğultular onların gənc sevgisi üstünə töküldü. Bu məsələdə onların günahı yox idi, ancaq yenə o, Counu danlayırdı, ancaq dərhal da üzr istəməyə hazır idi. Kater fit verirdi, maşını dayanırdı və böyübü üstə lax-sək körpüyü yaxınlaşırı, onun yanına isə, gündən yanib qaralmış uşaqlar və cimərlik palтарında mokasinli tərbiyəcilər poctun arxasında həmişəyaşıl adanın tapdaq-tapdaq olan yumşaq yolu ilə noxud kimi tökülüşürdülər, onların səsləri

fitdən qulaqları batmış təzə evlənənlər üçün çox qeyri-adi səslənirdi. Ər-arvad Meyllər öz adalarına tamamilə əldən düşmüş halda gəlib çıxdılar.

Kvant mexanikası və nisbilik nəzəriyyəsi yekun olaraq mənətiqi təfəkkür üçün biza gözəl aparat verir. Riçard broşürü cibinə soxdu və Çarlz stansiyasına çıxdı. O, özünü həkiminə göstərmək üçün keçiddən keçib xəstəxanaya getdi. Gecələr oynaqlarındakı ağrılar onu incitməyə başlamışdı. Dostlarından bəziləri sağalmaz xəstə idi, bir-ikisi ölmüşdü və indi onun da növbəsinin gələ biləcəyi qorxulu görünümürdü. Riçard bu xəstəxananın kandarına ayağını ilk dəfə Counla yaxınlıq eləməyə başladığı vaxt qoymuşdu. O, həmin pilləkənlərlə qalxıb şüsha qapılara yaxınlaşdı və qəbul otağında kəkələyərək xəstəliklərin bu iri labirintində onu “at quyuğu” kimi saçılı olan başının arxasında rezin halqa sancaqlanmış, 162b auditoriyasında birinci sırada oturan və “Spenserdən Tennisona qədərki ingilis epik ənənələri” kursunu dinləyən qızı harada tapmaq mümkün olduğunu soruşturdu. O, bütün qışı həftədə üç saat qızın peysərinin seyrinə dalındı. Danışmağa isə yalnız imtahanlar vaxtı Bleykin itirilmiş cənnət haqqında dumanlı foto-reproduksiyalarını diqqətdən keçirərək kitabxanada yanaşı oturduqları vaxt cəsarət eləyirdi. Sözləşmişdilər ki, imtahanlardan sonra burada görüşsünlər və pivə içməyə getsinlər. Ancaq qız gəlmədi. Riçard gərgin halda kitabların üzərinə əyilmiş başların yarımdairəsində onun başını gör-mədi. Və onda “*Feyalar kralıçası*”ni¹ *Kral idilliyaları*² ilə birlikdə istirahətə göndərərkən qızın yataqxanasına da girdi və öyrəndi ki, Coun Riçueyi xəstəxanaya aparıblar. Təbi-ətdə qarşılıqlı şəkildə fəaliyyət göstərən qüvvələr onu qeydiyyata götürən qadınla söhbət, dəhlizlərdə dolaşma və onun qızın çarpayısının başında xalaların, başqa ah-uf elə-yənlərin çoxu ilə söhbəti aradan qaldırmağa məcbur elədi – Coun ağ paltarda ağ mələfə üstündə uzanmışdı, saçları çıynıñə tökülmüşdü, ovucu yuxarı qalmış əlinə plastmas borucuqla damcı-damcı nəsə şəffaf maye damızdırıldılar. Riçard sonra Counun əlindən tutmağa icazə aldı, qoy güclü qanaxma kəsilsin. Qız qızararaq ona danişdi ki, doktor da,

¹ Edmund Spenserin (təx. 1552–1599) natamam poeması

² Alfred Tennisonun (1809–1892) poemalar silsiləsi

təcrübəyə gələn tələbələr də ondan sonuncu dəfə kişi ilə nə vaxt yaxınlıq elədiyini soruşurlar və qızı onların peşəkar inamsızlıqlarını hiss eləyərək: – heç vaxt – etiraf eləmək çox çətindir.

Doktor təzyiqini ölçüdü, qolundan rezin bağı açdı və gülümsədi.

- Son zamanlar çox həyəcanlanmışız?
- Arvadımla boşanırıq.
- Yəqin, bilirsiz ki, artrid psixosomatik komponentli xəstəliklər qrupuna aiddir?
- Bir şeyi bilirom: səhərə yaxın dörrdə aylıram və elə olur bu çıynimdəki ağrının ömrümün sonunacaq olacağını dərk eləmək çox usandırıcı olur.
- Həmişə belə olmayıcaq. Keçib-gedəcək.
- Nə vaxt?
- Beyniniz əsəblərinizə cəza siqnalları göndərməyəndə.

618

Counun ağac qabığından hazırlanmış beşikdəki hündür, demək olar ki, onun gözləri səviyyəsində olan isti əlləri müqavimət göstərmirdi, ancaq heç bir vəd də vermirdi... Adada, onlar üçün aynılmaş daxmada çarpayılar müxtəlif hündürlükdə idilər, Coun onları bir-birinə yaxınlaşdırılmışdı, ancaq ümumi yataqda ya Riçard, ya da Coun namənasib hündudu aşılı keçirdi və mələfələr həmişə əzik-üzük olurdu. Bunun əvəzində daxma meşədə idi, şamağacılarının və qızılıların sərin qoxusu, quşların səhər cəhcəhi, ya da meşə heyvanlarının axşam xışlıtı ilə birlikdə pəncərə örtüklərindən keçib içəri dolurdu. Şayılərə görə, adada maral vardi – qışda buzun üstü ilə bura gəliblərmiş, yazda, buz əriyəndə isə çıxıb gedə bilməyiblər. Düşərgədə heç kim heç vaxt maral görməsə də, hamı inadla inanındı ki, var.

Nəyə görə heç kim heç vaxt kvark görməyib? Bu fraza Riçardin yadına Çarlz-stritlə evə getdiyi və elini broşür üçün cibinə soxduğu, ancaq onun əvəzində ağrıkəsici dərman resepti, nikah haqqında şəhadətnamə və onun notarius tərəfindən təsdiqlənmiş birgə ərizələrini çıxardığı vaxt düşdü. Ər-arvad... Broşür bu kağızların arasında imiş. O, lazım olan frazani tapmadı və bunun əvəzində oxudu: *Güclü qarşılıqlı təsirin kvarklar arasındaki məsafənin artmasına uyğun olaraq artması nəzəriyyəsi kvarkların yaxınlaşması zamanı qarşılıqlı təsirin zəifləməsi barədə fərziyyəyə*

nisbətən daha az əsaslandırılmış görünür. Hə, bu belə olub, fikirləşdi. Həyatda dörd güc fəaliyyət göstərir: məhəbbət, vərdiş, zaman və sıxıntı. Qısa məsafədə məhəbbət və vərdiş qeyri-adi dərəcədə güclüdür, ancaq zaman mənfi enerjiyə malik olmadığından labüdən yiğilir, öz bacısı sıxıntı ilə birlikdə hər şeyi heçə endirir. Ölüm labüddür – o, buna görə amansızdır. İndi ürəyi dəhşətdən partlayır ki, nə oyun çıxarıb! O, Couna nikah haqqında şəhadətnamələrinin başına belə oyun açdığını necə deyəcək! Hətta telefon xəttindəki kvarklar da hiddətlənəcəklər.

Orada, meşədə tala vardi, yaşıl göz, ağrəngli mikroskopik ilduzlar səpələnmiş çəmənlik, bir dəfə qürub vaxtı orada marallar gördündülər – dişi bir az qabaqda, daha iri və tünd rəngli, hələ ağacların kölgəsində yarıgilənmiş erkək rəfiqəsinin həssas burun pərələri ilə günəşin sonuncu şəfəqlərini tutmasını gözləyir: hər ikisinin silueti talada otları qızılı rəngə boyayan həmin işığı göstərir... Yanlarından donuq sıfətli motosikletçilər dəstəsi gurultu ilə keçdi, hansısa əyyaş özünəxidmət camaşırxanasının kandarından Riçarda əl elədi, açıq donlu, kürəkləri çılpaq qız onu soyuq baxışlarla süzdü, semaforun qırmızı işığı əvəz edildi, o isə hələ heç cür yadına sala bilmirdi ki, axı nə almalıdır – portağal şirəsi, yoxsa çörək və daha çox ona təəssüflənirdi ki, xatırlaya bilmir – onlar, doğrudan da, maral görmüşdülər, ya yaddaşı aldadır – çox istəyirdi belə olsun.

* * *

– Yadımda deyil, – Coun telefonda cavab verdi. – Maralları, məncə, görməmişdik, onlar barədə yalnız danışındıq.

– Bəs ciğırla bir az gedəndən sonra bizim daxmanın arxasındaki talanı necə xatırlayırsan?

– O tərəfə heç vaxt getmirdik, ora həddindən artıq bataqlıq idi.

– Marallar, erkək-dişi... düz günbatan vaxt. Doğrudan, yadında heç nə qalmayıb?

– Yox, qalmayıb, Riçard, doğrudan. İstəyirsən ki, vicdan əzabı çəkim?

– Qətiyyən, bir halda ki bu olmayıb. Yeri gəlmışkən, keçmişin həsrətini çəkmək barədə...

– Hə?

– Mən bu səhər gedib Kembric munisipalitetinə girdim və bizim nikah haqqında şəhadətnaməmizin surətini götürdüm.

– Aman Allah... Yaxşı, sonra?

– Heç nə. Hər şey eynilə o vaxtkı kimidir. Onu harada almağımız yadında deyil – aşağıda, ya yuxarıda?

– Aşağıda, girən kimi – liftdən solda.

– Bu gün orada ərizəmizi təsdiq elətdirdim. Tezliklə surətini sən də alacaqsan. Adamın canına üşütmə salan sənəddir.

– Mən artıq almışam, dünən. Üşütmə salan niyə? Əksinə, maraqlı görünür. “Ər-arvadlar Riçard və Coun Meypl...” Bax biz ər-arvadıq, eyni zamanda həm də ər-arvad deyilik...

– Əzizim, sən çox cəsur və mətinsən.

– Lazım gəlir. Neyləyəsən.

– Hə... – Onun son iki ildə özünü içərisində gizləndiyi və təkcə Counun səsilə sindirə biləcəyi yumurta qabığı kimi nazik təbəqə içərisində hiss elədiyi ilk dəfə deyildi. Ancaq Coun onu sindirmirdi. Ya qabığın bu qədər kövrək olduğunu başa düşmürdü, ya da o vaxt vanna otağının qapısının arxasında onların nikahına Riçardin da eyni sürət və qəfil şübhələrlə yaxınlaşlığı kimi özü öz qabığında gizlənirdi.

– Bir şeyi başa düşmürəm, – Coun dedi. – Biz ikimiz də bu kağıza imza eləməliyik, ya hər adam özününkünə? Və hansına? Mənim vəkilim bütün sənədləri üç nüsxədə göndərir, bəziləri göy üz qabığında. Onlardan hansını vermək, hansını saxlamaq lazımdır?

Və doğrudan da, onların diribaş, iddia və düşmənçiilik dünyasında diribaş vəkilləri, deyəsən, “qarşılıqlı razılıq əsasında” bağlanmağa dair işə girişərkən, sadəcə olaraq, özlərini itirmişdilər. Səhər-səhər, məhkəmədən lap qabaq vəkil Riçardla girişin yanında pilləkəndə görüşdü və xəbərdar elədi ki, ondan iddia qaldıran adam kimi arvadı ilə araslarında məhz hansı səbəblərin bu vəziyyətə gətirib çıxardığını soruşa bilərlər.

– Yaxşı, axı qarşılıqlı razılıq əsasında olan boşanmanın da mənası ondadır ki, heç nə demək lazım deyil, – Coun işə qarışdı.

O, Riçardla birlikdə pilləkənləri qalxırdı, Counu məhkəməyə də o özü gətirmişdi, çünki maşınını uşaqlarından kimsə götürmişdü.

Məsələyə günün əvvəlində baxılmalı idi. Riçard səkizə on beş dəqiqə işləmiş onun dalınca gələndə qadın ayaqyalındı və dumandan topuğacan islanmışdı. Dik-daban çəkmələrini əlində tutmuşdu. Riçard ona baxıb özündən asılı olmadan qəhqəhə çəkdi və qapını açaraq dedi:

— Deməli, hər halda, adada maral var.

Coun həddindən artıq qayğılı idi və Riçardin işaretisi ona çatmadı.

— Necə bilirsən, — soruşdu, — əgər corabsız getsəm, hakim inciyər?

— Sən də elə dayan ki, ayaqların görünməsin.

Riçard yüngül və şən idi. Gecəni, demək olar ki, yat-mamışdı. Qəribə olsa da, çıynı ağırmırıldı. Coun ayaqqabıları ilə birlikdə maşına şəhli otların qoxusunu da gətirmişdi. Coun həmişə erkən, o isə gec dururdu.

— Cox sağ ol, — qadın onu maşınla gətirdiyinə görə Riçarda təşəkkür elədi və: — Deyəsən..., — əlavəsində Riçard:

— Düzü, buna dəyməz, — cavabını verdi.

Məhkəməyə gedən yolda onlar maşınlarından, uşaqlarından danışıldılar. Riçard Counun necə cəld olduğu-na heyrlənir, əyri-əyri baxırdı — qu tükü kimi yüngülcə oturub yanında, səsi qulaqlarını oxşayır və vərdiş elədiyi informasiyalar elə musiqili, yumşaqdır ki, aşkardakı kimi xəyalalı dalam konsertdəki melodiyaların çələngidir. Riçard bundan sonra onu heç nədə günahlandırmayacaq — bax buna görə ona belə asandır. O, bütün bu illeri Counu hər boş şeyə görə: onların mərkəzi meydanda tixaca düşdüklərinə görə, poçt katerində qulaq batıran fit səsinə görə, daxmadakı çarpayıların eyni hündürlükdə olmadığına görə günahlandırındı. Əlbəttə, Riçard bundan sonra daha onun çıyninə yük qoymurdu. Onu azad eləyirdi, günahdan azad eləyirdi. Onun üçün Coun Qretel Genzel üçün olan kimi idi, can bir qəlbə və Counla əl-ələ tutub meşə ciğiri ilə gedir, arxalarınca quşlar çörək qırıntılarını dim-dikləyirdilər.

Riçardin vəkili Counu kədərli baxışlarla süzdü:

— Mən hər şeyi başa düşürəm, missis Meypl, — dedi, — ancaq öz müştərimlə təklikdə danışmaq istərdim.

Onlar bir-birlərindən heyrətamız dərəcədə fərqlənən vəkillər seçmişdilər, Riçardıñki — kədərlı və qayğıkeş ataya oxşayan, əynində kisə kimi və əzik bej rəngli kostyumunun altındakı köynəkdən bilinən yekəqarın bir nəhəng — heyvərə irland idi. Counun vəkili — bəstəboy, şıq geyimli səliqəli, özünü çəkən, başdan-başa dama-dama geyinən, ippodromdakı firıldaqcı kimi müəmmalı, başdansovdu danışındı. Hətta belə erkən vaxtlarda da diribaş və mehribandır, o, məhkəmə binasının mərmər sütunlarının arxasından sıçrayıb çıxdı və Counu apardı. Qadın ondan azacıq hündür idi və ona qulaq asarkən başını azca əyir, yanağı çökəldirdi. Riçard intizarla fikirləşdi: doğrudanmı, bütün bu illər ərzində o belə kişilərə meyil salırmış? Riçardin vəkili ağır-ağır köks ötürərək dedi:

— Əgər hakim birdən boşanmanın konkret səbəblərini xəbər alsa, — demirəm hökmən soruşacaq, ancaq biz tap-danmış cığırla gedirik, — nə cavab verəcəksiz?

— Bilmirəm, — Riçard ayağı altındakı mərmər plitənin üstündə olan damaraoxşar naxışları nəzərdən keçirərək dilləndi, sanki, ayaqqabılarının pəncəsinə xırda su ləpəsi toxundu. — Bizim aramızda siyaset sahəsində fikirayılığı olub. Coun məni sülh marşında iştirak eləməyə məcbur eləyirdi.

— Fiziki zorakılıq halları olurdu?

— Hərdən. Deyim ki, çox gec-gec. Siz, doğrudanmı düşüñürsüz ki, o, belə şey soruşar? Bizzət ki “qarşılıqlı razılıq əsasında”dır, elə deyil?

— Bizim ştatda qarşılıqlı razılıq əsasında boşanma...

— Baxır ona necə yanaşırlar, Riçard, hakimin ağlına o qədər şey gələ bilər ki... Ayıq olun.

— Hm, bizim aramızda siyasetdən başqa intim münasi-bətdə hər şey qaydasında idi.

İkisi də pörtdü. Riçard üçün bu mövzuda — hətta doğma atası ilə belə söhbət eləmək çətin idi. Vəkil cansıxicı halda ucadan təntiyirdi.

— Deməli, cavab verməyə hazırlı — fiziki və emosional bir araya sığmazlıq.

Belə şey qətiyyən yox idi, ancaq Riçard başını tərpətdi:

– Lazım gələrsə.

– Bu kifayətdir. – Vəkil iri ovcunu Riçardin çiyninə qoydu və onu yüngülcə sıxdı. Bu adamın yaxınlığı, onun ağır-agır nəfəs alması, həyəcanı və inadı, yalançı gümrahlığı, köhnə dəbli kostyumu və qoltuğundakı kağız qovluğu – sanki, idman komandalarının siyahısını aparır, – hamısı bir şeyə gedib çıxırdı: bu, onun məşqçisidir, Riçard isə həllədici qol vurmalıdır, yaxud müstəsna dərəcədə çətin olan tullanışı yerinə yetirməli, ya da beysbol oyununda artıq baza dolduğu vaxtda hücum eləyən komandanın uğurunu dəqiq zərbə ilə dayandırmalıdır. Marş!

Onlar cüt-cüt məhkəmə salonuna girdilər. Tərtəmiz, boş salon. Müxtəlif panelləri tünd-yaşıl rəngdə boyayıblar. Pəncərə zavod hisindən qaralmış çaya baxır. Hündürdə asılmış portretlərdən çıxdanın hakimləri gözlərini onlara zilləyiblər. Vəkillər özlərini itirmiş Counla Riçardi bir-birindən aralı dayanmış halda qoyub məsləhətləşməyə çəkiltilər. Riçard heyrətli baxışlarla Couna baxdı, üz-gözünü büzüşdürdü: “Görəsən, indi necə olacaq?” Coun cavab verdi: “Lap dəhşətdir!”

“Diqqət! Diqqət!” – kiminsə bilinməz səsi gəldi və canlı hakim öz xışıldayan qiyafəsində gülümsəyərək salona daxil oldu. Çəhrayı rəngli hamar sıfətində iri burnu olan bəstəboy adam idi, bu sıfət hamiya bildirirdi ki, onun sahibi yaxşıdan yaxşı adamdır və əbədi olaraq yaşayacaq. Hakim dayandı və başını tərpətdi. Sonra oturdu. Vəkillər irəli yerdilər, onunla nə barədəsə piçildəşdilər, Riçard get-gedə burada onun zəhləsi getməyən yeganə adama – Couna tərəf daha çox can atırdı.

– Hə, lap Domyenin tablosudur, – Coun piçıldı.

Vəkillər müxtəlif tərəflərə çəkildilər. Hakim işarə ilə Meyplləri çağırıldı. O, elə təmiz görünürdü ki, sanki, təbəssümü də təmizlikdən yoğrulmuşdu. O, Riçarda kağızı – onların yazılı ərizələrini uzatdı.

– Bu sizin imzanızdır? – soruşdu.

– Mənimdir, – Riçard cavab verdi.

– Və siz, bu sənəddə deyildiyi kimi, hesab eləyirsiz ki, nikahınız qəti şəkildə pozulub?

– Hə.

Hakim Couna sarı döndü. Səsi bir az da yumşaldı:

– İmza sizindir?

– Hə.

Counun səsi eynilə dirilik suyu idi və Riçard gözünün ucu ilə xırda qövsi-qüzehin oynadığını tutdu.

– Siz də nikahınızın qəti şəkildə pozulduğunu düşüňürsüz?

Pauza... O belə düşünmür, Riçard bunu bilirdi.

– Hə, – dedi Coun.

Hakim gülümsədi və onlara xoşbəxtlik arzuladı. Vəkil-lər arxayınlıqla köks ötürdülər və müştərilərini tamam unudaraq gələcəkdəki “qarşılıqlı razılıq əsasında” olan boşan-malar, Alabamaya çoxdanki basqın haqqında peşəkar mövzuda şən halda doğrayıb tökməyə başladılar. Ancaq unudulmuş Riçard və Coun Meypllər ki, məhkəmə onlara görə çağırılmışdı, birlikdə salonun içərilərinə doğru geri çəkilmiş, Riçardin, nəhayət, nə eləmək lazıim gəldiyini xatır-layanacaq üz-üzə dayanmışdılardı: Riçard Counu öpdü.

NƏSLİKƏSİLMIŞ MƏMƏLİLƏRİ SEVƏN İNSAN

Bir şəhərdə Seypers soyadlı adam yaşayırıdı, daha doğrusu, mövcud idi. Onu bu həyatla çox şey əlaqələndirir, ancaq heç nə bağlamırıdı. Bir sözlə, boş vaxtı çox olurdu və onu ən yaxşı halda, yəqin ki, nəslikəsilmış məməlilərin öyrənilməsinə sərf eləmək olardı. Zəmanəmizə qədər gəlib çatmış növlər onda astma yaradırdı, dinozavr isə geninə boluna öyrənilmişdi: bunun əvəzində isə aralıqda heç nə ilə müqayisə olunmayan, yer üzündən yoxa çıxmış yön-dəmsiz, ağır, tüklü məməlilər mövcud olmuşdur. Hamısı əsas etibarilə iri olub. “Həmin ilkin dövrlərdə – Harvey S. Markmen “Qazılıb çıxarılmış məməlilər” məqaləsində (Denver Təbiət Tarixi Muzeyinin nəşri) yazar, – bir çox heyvanların ağılı onların ölçülərinə tərs mütənasib olmuşdur”. Misal üçün, bərilyambıdı götürək. Onun uzunluğu, demək olar ki, səkkiz fut, boyu dörd fut olmuşdur. Üzü yasti, pəncəsi enli, ayaqları əzələli və quyruğu qeyri-adi dərəcədə güclü imiş. “Onda, – yenə Markmendən sitat gətiririk, – kompleks şəkildə bu növün ölməyib sağ qalmاسına qətiyyən kömək eləməyən bir çox anatomiq xüsusiyyətlər vəhdət təşkil eləmişdi. Bir çox uyğunlaşa bilməyən növlər kimi onun haqqında da, demək olardı ki, o da evolusiyanın çoxsaylı cığırlarında azmiş və əsas yolun lap başlanğıcında qalmışdı”. Bərilyambıd da palootsenin sonuna qırılıb qurtarmışdır, Seypers özü-özündən soruşurdu: “Belə varlığı necə sevməyəsən?”

Bəs bu “əsas yol”u bizi kim göstərəcək?

Bərilyambdda amblipod olmuşdur, bu, “kütburun pəncə” deməkdir. Dırnaqlıların bu qrupu, Seypersin fikrincə Websterin lügətinin bildirdiyinə görə, “çox kiçik hamar beyn”ə malik olmuşdur. “Kiçikdə gözlənilməz heç nə yox idi, ancaq “hamar”... Nə deyəsən, gözəldir. Nəslikəsilmış

məməliləri sevən adama Markmenin müntəzəm olaraq amblipodlara necə istehza ilə gülməsi xoş gəlmirdi; onların quruluşunda xüsusiilə pəncələrinin və dişlərinin quruluşunda hər şey kifayət qədər kamil deyildi. Markmen, şagirdlərinin kütlüyünə görə özündən çıxmış müəllim kimi növbəti frazanı köçürərkən, sanki, ağır-ağır köks ötürürdü: "Gəlin amblipodların daha bir ailəsini, yəni uintakoleteriləri yada salaq. Bu nəhəng heyvanlar eotsenin sonuna bəzən sirk fili ölçülərinə çatırdı. Başı, boyu və alnında buynuzu xatırladan üç cüt sümük fır vardı..." yapışdırılmış foto-görüntüdə uintakoleterinin çənəsindəki sümük çıxıntı nəfis, Arp¹ ruhunda görünürdü. Əgər iri, kobudlaşmış beynli insan yox, həyat gücü baxımından nəzər salınsa, Seypers, əslində, bu heyvanları qorxulu saymırıldı. Seypers gözlərini yumdu və seçmə prosesində sümük çıxıntıının xirdaca qönçəni – yem əldə edilməsi zamanının ölüm-dirim mübarizəsindəki kimi cütləşmə də onun nəsildən-nəslə inkişafına kömək eləyən balaca, zorla gözədəyən üstünlüklerini təsəvvür eləməyə çalışdı. O, başı üstündə telefon cingildəyəndə bütün bunları – uintakoleterinin südünə su qatılan uintakoleteri rüşeymlərinə öz damgasını vuran bu cür platonik idealı, demək olar ki, görürdü.

Bu, missis Seypers idi. Səsi – titrək, zavalı, köməksizdir, ərininkisə – hansısa uzaq keçmişdən qopub gələn kimi. Qadın günün necə keçdiyindən, aradabir nəyiñə xiffətini çəkməsindən, xoşagəlməzliklərdən, həm də onu boğaza yiğmadan danışındı. Qızlarını riyaziyyat imtahanından kəsmişdilər. Buxar istiliyi qazanı xarab olub, kişilər ona görüş təyin eləyirlər. Məsələn, biri kino seansı vaxtı onun əlindən tutub və qızın az qalib ödü ağızına gəlsin. Yaziq neynəsin?

– Özünü ələ al, – atası məsləhət vermişdi. – Təbii hərəkat elə. Çilingəri qazanxanaya çağır. Dorotiyə de ki, mən şənbə günü gələcəyəm və riyaziyyatdan baş çıxarmaqda ona kömək eləyərəm.

– Əgər revolverim olsayıdı, özümü öldürərdim.

– Bax buna görə də odlu silahlar haqqında qanun mövcuddur, – atası sakitləşdirici tərzdə dilləndi, ancaq qız nəyə görəsə sakitləşmirdi.

¹ Jan Arp (1886–1966) – fransız heykeltəraşı

Qız dəstəkdə hönkürürdü. Atası istədi onun nəyə işaret elədiyini başa düşsün, ancaq dumanlı təəssürat çıxara bildi ki, qız onu sevir, belə təəssürat isə onların ailə həyatındaki arxeoloji zəriflikdən çıxış eləyərkən açıq-aşkar aldadıcı idi. Və ümumiyyətlə, indi ondan asılı olan nə idi? “Heç nə – missis Seypers zərbədən yayınır və əlavə eləyirdi: – sən dəhşətsən”. Bundan sonra qızın hələ də malik olduğu, atasının isə heyran qaldığı bənzərsiz mətinliklə dəstəyi asıldı.

“Süd vəziləri, – kişi oxuyurdu, – artıb inkişaf eləmiş tər vəziləridir. Tük təkmilləşmiş pulcuqlardır. Məməliyə həddindən artıq isti olduqda bədəninin hər tükü qalxır ki, hava dərini sərinlədə bilsin. Çətin tapılan, ilk baxışda kərgədanı xatırladan, ancaq anatomik xüsusiyyətlərinə görə ayrıca sinfə ayrılan əcaib arsinoiteriy¹ Asiyənin və Afrikanın qoruq guşələrində rast gəlinə bilən kiçik tüklü jiryakların uzaq qohumudur. Qılınçılı pələng, görünür, intellekt məsələsində ev pişiyindən geri qalır. Onun qılınca oxşar dişləri o dərəcədə təkmilləşmişdir ki, başqa nəhəng məməliləri ovlaya bilirdi, ancaq bunun əvəzində dovşanın əlində aciz qalır.

Adadovşanları uzaq dövrlərdə peyda olmuşlar, söz yox ki, timsahdan və nalvari xərcəngdən xeyli sonralar. Seypers bu qılıncaoxşar dişlər, eləcə də qısa, yalnız bir qat minası olan köklü mastodonta haqqında düşünmüşdü: onların dalınca uzun, hər tərəfdən mina ilə müdafiə olunmuş, dişin yeyilməsinin nə olduğunu bilməyən mamontlar gəlmişdilər və o, burada aralıq dişini, yaxud dişin balına bigına çevriləməsi mərhələlərini təsəvvür eləməyi yoxlamış, bu fikirləri onu balinanın, ayının və insanın daşlaşma tarixinin astanasını indi-indi keçib gəldiyi qənaətinə gətirib çıxarmışdı. Biz ayını nəyə görə belə sevirik? Onun yasti köhnə dəbli pəncələrinə görə. Amblipodlar geri qayıdlılar! Ura! Kimsə Seypersin idarəsinin zamanın dağılıb tökülen divarlarında oxuyacağı yazı – nəzakətli göndəriş cizma-qara eləmişdi. Məşuqəsinin zəngi divarı vurub dağıtdı.

Məşuqəsi onu sevir. Özü belə demişdi. Seypers də fikrən onun qızlıq anatomiyasını və uzun belini, buruq-buruq tüklü kiçik, səliqəli başını, onun bel sütununu, rəqs eləyən kimi yerisini görüb eyni sözlərlə cavab vermiş, fikirləşmişdi

¹ Qədim yunan şahzadəsi Arsinoinin şərəfinə adlandırılmışdır.

ki, o, ortayaşlı kişi təbiətin bu möcüzəsini ərköyünlükə əzizlərkən özü əldən düşməz ki? Qız, gününün necə keçdiyi, möhkəm darıxdığı, zəhlətökən işi, Seypersin arvadının yanına qayıdacağından qorxmasından danışmışdı.

– Niyə axı? – Seypers təəccübənləndi.

– Axı sən məni kütbeyin sayırsan. Ona görə də qorxuram.

– Elə də kütbeyin deyilsən, – o, qızı sakitləşdirirdi.

– Sadəcə olaraq, gəncsən. Mən sənin üçün bir qədər qocayam. Artıq, demək olar ki, ömrümü yaşamışam. Sənə indiyə kimi qalmış azsaylı təkdirnaqlılar – təkbunuzlulardan olan kərgədan kimi müasir, daha cavan Seypers məşuq axtarib tapaqmı?

Seypers bununla onun fikrini yayındırmağa çalışırıdı, ancaq qız öz məhəbbətində təkid eləməkdə idi və onun hər etirafından Seypersin sümükləri şaqqıldayırıdı. Nəhayət, qız onun sözlərindən boğaza yiğilib dəstəyi asdığı vaxt o aydınlaşdırıldı ki, kərgədanları qeyd-şərtsiz olaraq “Həyat-gücü” aksioner kampaniyası müdafiə eləyirdi. Bəzi növlər fil boyda idi.

Bərkqaçan – “uzunqılı, kifayət qədər zərif bədən quruluşuna malik” kərgədanlar da olub, ancaq nə onlar, nə bunlar “həqiqi” kərgədanın əcdadlarıdır, bu şərəf (Seypers, Markmenin özünü necə saxlaya bilmədiyini və köks ötürdüyüünü eşitdi) dışları “çoxdan köhnəlmış” konfiqurasiyalı, iri olmasa da, “tökəmə bədən”, möhkəm karıxırılmış heyvan, on dörd barmaqlı buynuzsuz triqoniusa məxsusdur.

Biz bu tərəqqidə başımızı niyə belə itirmişik? Mənim məşuqəmin bütün bədbəxtliyi ondadır ki, Seypers qərara gəlmişdi, həddən artıq kamil olmaqla bərabər, həm də mahiyyətçə mükafatlandırılmış at ayaqları kimi daha zərif uğurla ixtisaslaşmışdır. Kiçik eogippus meşələrdə ipək kimi nəm yarpaqlar arasında vurnuxan yenot kimi; hətta mezogippus, hərcənd o artıq boyda kolli kimi idi, torpağa ayağının üç barmağını basmışdı. Eogippus Seypersə, ürəyin kölgəli guşələrindən çırpınib reallığın nəhəng, qulaqbatıran, qeyri-mümkün dünyasına sarı çıxan oyuncaq arzuların miniatür təcəssümü kimi görünürdü.

* * *

Arvadı təzədən zəng vurdur. Onların birgə həyatları ərzində o qədər ionlar çökməyə macal tapmışdı ki, onların üstündə qadının ərinin ürəyini deşən və qurdalayan psixi xüsusiyətli fırlar əmələ gəlmışdı. “Bağışla ki, sənin gözəl tənhalığını pozuram, – qız elə səslə danışındı ki, onun bütün belə münasibətsiz müdaxiləyə olan hüquqlarının şəksizliyinə yalnız inanmaq qalırıdı, – ancaq mən tamam başımı itirmişəm”. Buna görə də inanmalı oldu, hərcənd qızın, caynaqlı pəncəyə bıçağıın, yaxud biven dişin keçdiyi kimi ümidsizliyi ürəyinə salmaq qabiliyyatından xəbəri vardi. Buyurun, qızın növbəti frazasi: “Mən artıq iki dəfə sənə zəng vurmağa cəhd eləmişəm, ancaq ikisində də məşgul olubsan”, kişi bu hücumu da adı hal kimi qəbul eləyirdi; qanuni qısqanlıq qızın köməksizliyinin təzahürlərindən idi, çünki onda bütün orqanlar sinxron hərəkət eləyirdi. Qız danışındı ki, onların hamisinin sevimlisi olan it qocalıb ölüür, heç nə yemir və ağır-ağır meşəyə çəkilməyə can atır, onlar isə qızları ilə saatlarla yaziq heyvanı axtarırlar, geri qayitmaq üçün dilə tuturlar. Bəlkə, onu veterinarın yanına aparmaq və yatırmaq lazımdır?

Seypers arvadından qızlarının bu barədə nə düşündüklerini soruşur.

- Bilmirəm. Dəstəyi ona verirəm.
- Qızlarının dörd yaşı vardı.
- Salam, ata.
- Salam, balaca. Nədir, Cozi çox əziyyət çəkir?
- Yox, sadəcə olaraq, kefli kimidir. Yolun ortasında gölməçədə dayanır və göyə baxır.
- Belə, bəlkə, onun halı elə də pis deyil? Onu veterinarın yanına aparmaq kimin ağılna gəldi?
- Anamın.
- Bəs sən necə bilirsən?
- Qoy nə istəyir eləsin.
- Bax mən də belə düşünürəm. Bəs meşəyə niyə getməsin ki?
- Bizdə yağış başlayır axı, o bütün yaş olar. – Qızının indiyəcən düşüncəli və sakit olan fəlakətli itkini

qabaqcadan duyması, qırıqlığı, göz yaşları yetişirdi: ölü-mün iyrənc paradı indicə litavra zərbələri altında tindən görünəcək və trombonların qələbə səsləri onun şüuruna da soxulacaqdır. Seypers özünə “sakit ol, hay-küy salma” – dedi.

– Onda onu qırıldakı otağa apar, – atası dedi, – qəzet gətir, bir də içində su olan kasa. Onunla söhbət elə ki, özünü tənha hiss eləməsin, nə qədər ki, həqiqi xəstəlikləri yoxdur. Onu veterinar yanına aparmayın. Veterinar həmişə onu qorxuya salır.

– Yaxşı. Anama verim?

– Lazım deyil. Balaca! Bağışla ki, heç nə ilə kömək eləyə bilmirəm.

– Eybi yoxdur, – səsi laqeyd, sakit və aramlı idi. O artıq dəstəyi asmağa hazır idi.

– Hə, balaca, az qala, yadımdan çıxmışdı, – Seypers xəttin bu başından qışqırkı.

– Nə?

– Bundan sonra bir daha riyaziyyat imtahanından kəsilmə, yoxsa anan möhkəm dilxor olur.

* * *

Məməlilərin nəhəng, nadir rast gəlinən növmüxtəlifliyi yer üzündə hələ insanın yaranmasından az-çox sonralar da qalmışdı. İmperator filinin möhtəşəm skeleti (*Archidiskodon imperator*) bədəninə sancılmış nizə ucluğu ilə bir yerdə tapılmışdı. Neandertallar *Ursus selacunun*, yeni böyük mağara ayısının kəllə sümüyünü səliqə ilə – hansısa dini mülahizələrə görə – ehram kimi düzürdülər. Ölçüsünə və görkəminə görə “Folksvagen”i xatrladan zirehli heyvan – bənzərsiz qliptodon isə, hardasa, on min il əvvəl Cənubi Amerikanın pampasları boyu gəzirdi, belə ki, inklərin azşirəli rəhbərlərinin ehtiyatlı qarayanız əcdadları onları tamam görə bilərdilər. Sual olunur bəs dördbuynuzlu antilop stokotserosun ömrü kimin gözleri qarşısında görünüb yox olmuşdu? Yaxud da sindiotserosun iki cüt dirnağı olan – onlardan biri duz üzündə yerləşmişdi – maralaoxşar gövşəyən oksidaktillus zürafə-dəvə? Dafinodon – itgörkəmlı ay? Ditserateriy, balaca kərgədan, yaxud dinoxius – iri donuza? Seypers onların mövcud olmalarını

salnamələrdə dönə-dönə müəmmali yoxa çıxmalarda, izah-edilməz mührasiyalarla toqquşdurmuşdu.

“Paleotsenin sonunda bütün Amerika kərgədanlarının ya nəslə kəsilmiş, ya da onlar dünyaya səpələnmişlər”. “At Şimali Amerikada yaşamağa uğurla uyğunlaşdıqdan sonra... yarımkürənin bu hissəsindən yoxa çıxması şərhə gəlmir”.

Seypers boylandı. O, özündən başqa mənzildə kimsənin olmadığına məmənunluqla göz qoydu. Nə heyvan, nə bitki. Taxtabitini yerindəcə öldürdü. Bu mənzildən ona proterozoy erasının təmizliyinin qoxusu gəldi. Burada adam rahat nəfəs alırdı.

Telefon zəng çaldı. Seypersin anası idi. Seypers soruşdu: – “Hə, necəsən? – və əhatəli cavab aldı, – sinədə ağrı, nevralgiya, təngnəfəslik, ətrafların keyləşməsi. Nə iləsə kömək eləyə bilərəm?” – soruşdu.

– Bilərsən. Üstümə təzə bədbəxtliklər yixma, – anası oğluna belə heysiz insan üçün canlı görünən şübhə ilə dərhal hay verdi: – Niyə səni sevənlərin yanına qayıtmayan? Ağılı oğlan ol.

– Onsuz da ağılı oğlanam, – o etiraf elədi, – tacili gəl və antikvardan muğayat ol. Mənzilimizdə dəhşətli işlər baş verir. Bu, missis Pitersonun başına gələn vaxt kimsə yük maşını düz evin yanına sürmiş və nə varsa, hamisini yüksədirib aparmışdı. Qızı Omaxadan gəldi, evdəsə çılpaq divar qalmışdı. Hər şeyi: spoud cinisini və küncdəki bufeti aparmışdır.

– Sənə heç nə ola bilməz, – Seypers öz səsini eşidirdi; bu səs məzəmmət kimi gəlirdi, hərçənd o, anasını ruhlandıracağına ümid eləmişdi.

Pauzadan sonra anası soruşdu:

- Kilsəyə necə, heç gedirsən?
- Lazım olduğundan gec-gec... şərhə gəlmir.
- Burada hamı sənə görə dua eləyir, – anası dedi.
- Hamı? *Sürü yer üzünə dağılmışdı.*
- Bu gecə gözümüz də yummamışam, – anası dedi.
- Hey səni fikirləşmişəm.
- Lazım deyil, xahiş eləyirəm, – Seypers dilləndi. Söhbət bitdi, Seypers isə hey oturur və fikirləşirdi: biz hamımız, yer üzündə yaşayanlar nəсли kəsilmiş balinaların, Florida

dəniz ineyinin, benqal pələnginin, qızı vuran durnanın da mənsub olduğu dövrə mənsubuq!

O, boğulduğunu hiss etdi. Nəslikəsilmiş heyvanların ikincidərəcəli, heç bir əhəmiyyəti olmayan faktların bu sonsuz sadalanması ilə təsvirləri onun sinəsini əzirdi. Nevraskadan olan “yastıdışlı” amebelodonun qabağa çıxmış iki yasti dişli alt çənəsi altı fut uzunluğunda idi. Stenomilus isə zərif xırda dəvə idi. Atların üzü nədən uzanıb? Gözləri, hündürdə yerləşmiş üst əng dişlərinə yer boşaldığından. Maraqlıdır ki, eogippusun diastemasi olmuşdur. Kreodontlar, etyeyən məməlilərin ən primitivləri yasti, geniş qoyulmuş pəncələrinə söykənmələrinə diqqət yetirsək, bu heyvanlar – Seypersin bu məlumatı etiraf eləməkdən başqa əlacı qalmamışdı – mühəndislik mənasında pişiklərlə, yaxud itlərlə müqayisədə tamamilə uyğunlaşmışdılar. Həşəratyeyənlərə gəlincə, onlar, demək olar ki, evolyusiyyaya uğramayıblar” – Seypersi stulun üstündə qurdalanmağa məcbur eləyən qəfil zəriflik qabarması ona həşəratyeyənlərə məhəbbətini xatırlatdı; o, fikrən bu formasız, utanmaz, eybəcər qazıntıları sinəsinə sıxdı. “Ayaqları və dodaqları nəslə kəsilmiş məməlilərin sürdükleri həyat tərzi haqqında bizə – nə olur-olsun – daha çox şey deyir...” Gəlsin deməsin, Seypers fikirləşdi. Hamı onların əzabını çəkir.

YUMURTA YARIŞI

Bəlkə, qasıq yarışı? Uşaqlar sıraya düzülmüşdülər və hər biri qarşısında içində yumurta qoyulmuş qasıq tutmuşdu. Və o – yarımaye, yaricanlı varlıq – qasıqda azca tərpənirdi. Starta, diqqət, mars. Yumurtanı yerə salan dərhal oyundan çıxırıldı. O vaxt, təxminən, qırx il əvvəl, o yaşıl ölkədə hamı kənd nemətlərinə qayğısız münasibət bəsləyirdi və heç kim sinnmiş yumurtaya görə kədərlənmirdi; vaxt keçdikcə torpaq, heç olmasa, yayda bir dəfə hansısa təqvim və millət hakiminin uşaqlara kimi mərhəmət göstərərək, məsumluqla gülümsəyərək onlara şokolad, yaxud burulub-yığılan kağız çərpələng kimi adı mükafat paylaşıqları yerdə oyun üçün meydanda əldən salınan belə yumurtaları canına çəkəcəkdi. Ferquson bütün bunları artıq çoxdan yaddan çıxarmışdı, ancaq son zamanlar – sanki, illər keçdikcə o daha həssas olurdu – onu birdən xatırələr və ürəyədammalar narahat eləməyə başlamışdı.

Yuxuda atası yanına gəlmişdi, canlı və eynilə aşkardakı kimi idi. Niyə birdən? Atası beş il əvvəl ölmüşdü, arxeoloq oğlu həmin vaxt İraqda qazıntı işlərində idi. Ferquson məhv olmuş şəhərləri axtarıb tapırdı. Onda Ferquson fikirləşmişdi ki, atası hətta olduğu yerdə də ona münasibətdə taktikalı hərəkət eləyib: o nə xəstəxanada növbə çəkməli olub, nə mühüm qərar qəbul eləməli, nə də ayrılığın acisini keçirməli. Həyatının son illərində atası qan dövranının qaydasında olmadığından əziyyət çəkirdi, ölüm onun üçün Allahın rəhmi kimi gəlibmiş. Dəfnə Ferqusonu keçmiş şagirdlərinin və atasının kolleqalarının, onların təsirli xatırələrinin təbii kədəri heyrətləndirmişdi. Qoca yuxarı siniflərdə müəllim idи; adama elə gəlirdi ki, onun nankor Heysvill gənclərinin sonsuz axınına qoşulan həyatı damcı-damcı qum üstünə düşürdü. Ancaq onda, dəfn vaxtı tərpənən quma hopub gedən bu həyat, sanki, yenidən doğulmuş

və yenidən yad adamların göz yaşlarında ona, gözündən bir damcı da düşməyən, ancaq bircə şey – yüngüllük hiss eləyən oğluna danlaq kimi axıb getmişdi. Atasını basdırılmışdılar: Ferquson yenə tez-tez səhralara getməyə başlamışdı, bir də o, arvadından başqa qadının yanına getmişdi. Bu addımı atmağa uzun müddət tərəddüb eləmişdi, sanki, atası sağ idi. Ancaq niyə? Böyükəndən sonra bütün həyatı boyu qocadan bir dəfə də olsun ata nəsihəti eşitməmişdi. Atası onu hər işdə tərifləyirdi və hər şeyi ona bağışlayırdı. Və lap ölen gününə kimi onu, sanki, hansısa görünməz kədərdən qoruyurdu.

Ferquson yuxusunda gördü ki, onlar atası ilə birlikdə aşkar vaxtlar tez-tez olduğu kimi səyahət eləyirlər və bu nizamsız səyahətdə nəsə keyləndirici bir şey var. Maşınlar sınırdı, pulqabılır boşalırdı, trolleybuslarda konduktorlar kobudluq eləyirdilər, ancaq yenə də ata-oğul ləzzətlə gəzisindilər və bu yuxudan elə heyrətamız hiss olunan səyahət ruhu – surətli gediş və oğluna sevinc bəxş eləməyi çox istəyən atanının hələ də çəkingən təbəssümü gəlirdi ki, hətta Ferquson yuxudan ayrıldı. Atası gülümsəyirdi və onun getdiyi alçaq, sanki, dumanda gizlənmiş maşından təbəssüm də: sən mənimləsən və həmişə də mənimlə olacaqsan, deyirdi; Ferquson ümidsizlik içərisində oyanırdı: şübhə şəfəqlərində aydın olmayan, sürüşkən, gedərgəlməz xoşbəxtlik əriyib axırdı; yaxınlıqda isə ikinci arvadı tərpənmədən yatırıdı.

Və şirin duyğuları bəd olsa da, atası ilə keçən parlaq və sən səyahətlərdən sonra o, öz uşaqlarına hədiyyə eləməyə çalışdı, ancaq hər halda, onların səfərləri zavallı saxtalıq kimi görünürdü: atanının əsl xristian mehribanlığı, alicənablılığı, dözümü – qəsdən məhkum edilmiş və yenə də səni hifz eləyənlərin heç biri çatmirdı, bir də o itib-batmış yayda durğunluq vaxtlarının miskin həyatının əlamətləri çatmirdı. Artıq trolleybuslar iri şəhərlərin mərkəzlərində vurnuxur və heç kim qatarla harasa gedəndə ən yaxşı kostyumunu geyinmirdi və boş yerlərdəki alaş otları arasında kömür işildayırdı, qonşu şəhərcik də adamın gözünə daha başqa planet kimi görünmürdü. Ferqusonun uşaqları velosipedlərini avtomobilərə dəyişirdilər və indi harasa ataları ilə getmək onların nəylərinə gərək idi. O başa düşürdü ki, uşaqlarını onu ata biləcəklərinə nisbətən bir az tez atıb.

Boşanmadan sonra uşaqları ilə gec-gec səfər eləyirdi. Oğullarından biri – onun on yeddi yaşı tamam olmuşdu – Ferqusona onu Orta Qərbin kolleclərinə səfərdə müşayiət eləməyə imkan verdi. Onlar bir həftə göllərin və qarğıdalı tarlalarının üzərində ucalan motellərdə veyllənən yastı düzənliliklərdə zorla görünən aerodromlardan uçurdular, aerodromlara enirdilər, neoqotik, neoklassik və neokonstruktiv üslubda olan kolleclərdə vaxtlarını keçirir, kiçik kilsə kitabxana və laboratoriyalarına heyran olur, axşamlar isə motelə qayıdır, barda pivə içirdilər. Ferquson təəccüb-lənirdi ki, oğluna qulluq eləməkdən qətiyyən imtina eləmirdilər. Bir dəfə Ayova ştatında onlar hərəsi iki parç pivə içib, motelin içindəki hovuzda üzmək qərarına gəldilər. Yaşıl, tərtəmiz, adamı çağırın, qarğıdalı tarlaları arasında bu qədər yad görünən hovuz ulduzların qüvvəsi altında donub qalmışdı. Ferquson və oğlundan başqa hovuzda heç kim yox idi. Ferquson bu başdan o başa yavaş-yavaş üzüb gedənəcən oğlu tramplindən geriyə salto eləyirdi. Son vaxtlar ərzində oğlu xeyli böyümüşdü, yönəmsiz olmuşdu və hay-küylü şappilti ilə tullanırdı. Onlar hovuzdan çıxanda o, şən-şən və ləzzətlə titrəyirdi: “Yadına düşür ki, bütün yayı qorxu ilə mübarizə aparıb bu zəhrimarı öyrənmişəm”. Mehmanxana məhrəbasına bürünmüş oğlu, elə bil, onu kişidən ayıran xətti keçmişdi – hələ kollec tələbəsi deyil, ancaq artıq bütün yayı qorxunu dəf eləyərək tramplin qıraqına yaxınlaşan və geriyə tullanışla suya atılan uşaq da deyil. Oğlan Ferqusona dost kimi, gözlərində hələ qorxu izləri əriməsə də, ruhlandırıcı, lap eynilə bir vaxtlar babası kimi gülümşədi. Və Ferquson şadlanırdı: budur əvəz dəqiqəsi, o, birdən özünü bağışlanmış kimi hiss elədi.

* * *

Ferquson iş dalınca Smitson institutuna gəldi və orada amerikalıların əvvəlki həyatları sərgisinə baş çəkdi. Taxta evlər, meyxanalar, immigranstların mənzilləri – hər şey səylə bərpa edilmiş, sanki, ekzotik kəpənəklər kimi şüşə arxasında yerləşdirilmişdi. Qədimi sinif otağının yanında təəcüb içinde donub-qaldı. Döşəməyə bərkidilmiş, mürəkkəbəqbəti yerləri olan parta cərgələri üstündə tabaşirlə iri

hərflərlə Palmer əlyazması ilə misallar köçürülmüş yazı taxtası, onun üstündə Stüartin¹ eskizi – Corc Vaşinqtonun portreti yanında, asfaltlanmış oyun meydançasına açıla biləcək pəncərələrin arasında isə Amerikaya ədvyyat gəti-rilməsinin yol xəritəsi. Ferquson qayğılı idi. Bu necə tarixi eksponatdır? O özü belə sinifdə oxumuşdu. Şüşə olma-sayıdı, içəri girə və parta arxasında otura bilərdi – o, həmi-şə sürtülmüş gödəkçə geymiş, çalışqan oğlan kimi sinfə birinci gəlirdi.

Ferquson xəstəxanalara getdikcə daha tez-tez baş çəkməli olurdu. Səs-səmirsiz vestibüllər, solğun işıqlan-dırılmış dəhlizlər, sırı qapılar arxasında həyata keçirilən bitib-tükənməyən xəstəxana çapalaması; xəstəxanalar, bir də aeroportlar – bizim məbədlərimiz bunlardır. Xəstəxə-nada Ferqusonun kolleqası ağciyər xərcəngindən ölürdü. Ferquson inamsız addımlarla palataya girdi – o, ölümən qorxurdu – rahat nəfəs alaraq onun şöbəsinə rəhbərlik elə-yən, Tolteki yamacları² haqqında olan ikicildlik əsəri çox nüfuzlu Şliman mükafatına layiq görülmüş köhnə dostu-nun xirdalıqlarına kimi tanış figurunu gördü. Ferqusonun kolleqası ondan yeddi yaş böyük və xeyli dərəcədə ağıllı idi, onda nəsə ata məhəbbətinə oxşar bir qayğı vardı. Onun xəstəxana köynəyinin aq yaxalığı üstündən üzüçü xəstəlik-dən saralmış uzunsov müdrik sifəti deyingən qarı sifətinə oxşamağa başlamışdı. “Mənə elə gəlir ki, sənin sonuncu məqalən, – o, dərmandan keyləşmiş dilini zorla tərpədə-rək danışındı, – bəzi qeyri-dəqiqliklərlə günah qazanır. Sən bir qafada təzə qat ayırib çıxarsan. Və burada ən ikinci qatın basdırılması ilə nə əlaqə? Axi sən üç-dörd əsrin əha-lisinin yerini dəyişibsən”. Ferquson onun günahı üzündən lazuritdən olan boyunbağıları, qumdan düzəldilmiş qabları və totemləri sinələrinə sıxan qat-qat ölülərin necə hərə-kət elədiklərini gözləri qabağına gətirdi. “Başa düşürsən – onun tənqidçisi yorğun halda davam eləyirdi, – belə saxsı qırıqları bizimlə tez-tez bəd zarafat eləyir: ola bilsin bu nüsxə Kritdən, yaxud Anadoludandır. Keçmişin adamları

¹ Gilbert Stüart (1755–1828) – məşhur Amerika rəssamı – portret ustası; Corc Vaşinqtonun portreti (1795) onun ən yaxşı işlərindən biridir.

² Tolteki – Meksika yaylasında asteklərə kimi sakın olan hindu qəbilələri

– görkəmli səyyahlardırlar – bunu heç vaxt unutma”. Ferquson bu adamı özünəməxsus şəkildə ona görə sevirdi ki, o, onun özünü daha çox tanıyordu, hər ikisi üzü üzlər görmüş adamlardılar, ştatdan kənardakı universitetlərdə tələbələr arasında, banditlərin hədələri altında əldə edilmiş zərif məhsullar parlaq nəticəsini verirdi. Onda nəyə görə şənlənən həyəcan onun sinəsini sıxırı? Ferqusonun səsi – həmin başqasının, ləng və nəsihət verənin tam əksi olaraq amansız – gümrah və ucadan gəlirdi.

– Belə kiçik qanovlu kəllə sümükləri yalnız Xirbet – Kiraxda¹ var, – Ferquson dedi. – Mən onları sizə gələn ilin yayında gətirəcəyəm. İsteyirsiz bir ton gətirim. Orada olmalıdır, əminəm.

Gələn yayda. Ölən adam baxışlarını yumurta qabığı kimi ağı divarda saxladı və ah çəkdi.

Ferquson söhbəti dəyişdi. O, şən halda palatanı tərif-ləməyə başladı: genişdir, pəncərədən gözəl – Boston'dan cənuba yamacların yumşaq cizgiləri görünür.

Kolleqa razılaşaraq ah çəkdi:

– Bizim yaşda olan adamları yuyəndə saxlamaq lazımdır. Biz öz şiltaqlıqlarımıza həddindən artıq tez-tez göz yumuruq. Bax sən ayrılsan, mən isə bu mənzərəli otaq üçün gündə iki yüz dollar ortaya qoyuram.

Ferquson istədi etiraz eləsin, ancaq burada öz kolleqasına baxdı və onun üzündə artıq nəsə o yanlıq bir şey gördü, mərhəmət qabarması onun şadlığını sarsıtdı; bu, adamı tezliklə onu udacaq zamanın möhkəm axınından xilas eləmək istəyirdi, bu, çarpayıdan kəllə sümüklərini, sindirilmiş amforaların qədim qalıqlarından çıxardığı kimi çıxarmaq istəyirdi. Və Ferquson artıq bozumtlul görünən bu otaqda ürəyində dedi: “Məni bağışla”.

Xəstəxananın boz divarları gün işığı səpələnmiş küçələr içərisində büzüşüb qalmışdı; xəstəxana diqqəti cəlb eləməyən, ancaq son dərəcə vacib məhsul buraxan naməlum fabrik kimi görünürdü. Ferquson küçə ilə yeriyir və Şəksəpirin necə də haqlı olduğu haqqında düşüncələrə dalındı: bütün dünya – teatrıdır. Budur, uşaq arabasındaki körpə layla çalan yırğalanma ilə gedir, budur, qısa şalvarlı məktəbli əlində beysbol ağacı belini bükərək kölgəli xiyabanla

¹ E.ə. IV-III minilliyyin Tunc dövrü mədəniyyəti

idman meydançasında növbəti oyun haqqında sayıqlayır. Ferquson özü də bir vaxtlar belə meydançalara gedirdi və indiyəcən bu sonsuz günorta saatlarının tozlu tamını xatırlayır. Bu da gənc ata, bir az ariq, təkcə köynəkdə, belini azacıq əyərək miqqildayan körpənin əlindən tutub addımlayırlar, yanında isə arvadı özündənrazi görkəmlə qarnında qayğılarının növbəti yükünü daşıyır. Ferqusonun əlleri indiyə kimi necə bələmək lazımdı olduğunu və o, uşaqlarına beşik mahniları oxuduğu vaxtlar körpə uşaq yumruğunun onun barmağını necə sıxdığını xatırlayırlar. Bu kişi isə, yəqin ki, boşanacaq; o yorğun, ancaq həvəslə halda əlində cin butulkası və dondurulmuş ərzaq artıq subaysayağı bəzədiyi mənzilinə tələsir – divarda daha çox reklam və daha az işiq – qoy ona bir vaxtların tənha sığınacağını; kollecdəki otajını xatırlatsın. Artıq Ferquson belə, onun vaxtında səylə oynanmış rolları oynamayacaq Paradoks: Ferquson ağlı ilə gələcək ölümdən qorxurdu, ürəyində isə sevinir və yüngülləşərək dərk eləyirdi ki, daha heç vaxt gənc olmayıacaq.

Ortayaşlı adamların üzlərində xüsusi möhür olur, onları yalnız özlərinə xas olan cizgilər fərqləndirir: məsələn, onları əvvəllər də tez-tez heyran qoyan məsələlərə təəcübülu münasibət bəsləyirlər. Baş verənlər qeyri-real görünür, əşyalar əriyir, döşəmə tərpənməyə başlayır və sanki, özünə inamsız halda ümidsizliklə uzaqlaşdırılmış məqsədə sarı hərəket eləyir. Yeni eynəklər kömək eləyir. Dünya o biri yanı üstə çevrilir və artıq ürək tutqun şübhəli evdə bağlı qalıb. Amma bax bir vaxtlar sırlılə dolu olan poçtu, indi oxumamaq da olar: əziyyət çəkən şikəstlərin və acılıq elan eləyənlərin şəkilləri, ədalətin müdafiəsi üçün qəzəbli petisiyalar, keçmiş məzunlara dost müraciətləri, elmi cəmiyyətlərin savadlı qeydləri, sizə lazım olmayan daş-qşaşların reklamı, elmi məqalələrin ottiskləri, fotosurətlərin fotosurətləri. Bütün bunları kimə göndərir? Zibil qutusuna! Bir dəfə Ferquson bu zibil qutusundan ünvanı əldə yazılma yan, maşinkada çap edilən zərf çıxartmışdı. “Əziz Ferci, – məktub belə başlayırdı; bayağı, dinc Palmerin kalliqrafik xətti, sanki, haradansa keçmişdən gəlmişdi, ardınca – çap mətni: “iyirmi beşinci ildönümə GƏL! 1952-ci ilin buraxılışı olan Heysvill sinfi SƏNİ gözləyir!!” Xüsusi qeyd edilmiş SƏNİ

sözünü oxuyub özünü birdən ciddi-gülməli, özünü doğrultmayan kimi hiss elədi və çox ciddi hiss – belə hisslerlə o, atasını gördüyü yuxudan oyanırdı. O gedəcək. Məktubu sinif nümayəndəsi Linda Üid Qottfinger imzalamışdı. Ferquson Lindanı hələ uşaq bağçasından tanrıyırdı. Sonra isə məktəbdə dərsdən sonra onun, portfelini gizlədir və qız ağlayana kimi qaytarmırdı. Bu nazik hörüklü və körük burunlu qızçıqaz qeyri-adi dərəcədə cəld idi və hətta onun figurası qanuni şəklə düşən vaxtda da – birdən-birə iri, yumru döşü çıxmışdı – qarnı yasti, ayaqları isə arıq və güclü olaraq qalmışdı. “Əziz Ferci” sözləri onun xətti ilə yazılmışdı.

* * *

Həmin axşamda Ferquson artıq gecədən keçmiş “Sənin yanında”dan “Tancerli oğlan”a kimi yalnız köhnə motivləri ifa eləyən orkestrin sədaları altında dəmlik pərdəsi içindən hiss eləyirdi ki, qocalan uşaqlar, tanış səsler, bu melodiyalar içərisində o, cənnətdəki kimidir. Ancaq, hər halda, onunçün evdə oturmaq daha yaxşıdır. O, tək gəlmişdi. Tənha əzbərçinin köhnə rolu geyilmiş kostyum kimi onu gözləyirdi və lap əyninə idi. Orkestr “Reqtaymla vida”ni çaldı və Linda Üid qəti addımlarla ona tərəf gəldi. O birilər rəqs eləyir, yaxud keçmiş məhəbbətlərini yada salır, ya da motelin tualetində aylımaqda bir-birlərinə kömək eləyirdilər, Linda isə sonra rotatorda çoxaltmaq və keçmiş məzunlara bağışlamaq istədiyi xatirə kitabı üçün məlumat toplayırdı:

– Subaysan, evlisən, ayrı yaşayırsan, boşanıbsan? – Linda soruşdu.

Onun iti yonulmuş karandaşı intizarla donub-qaldı. Linda qırıq üç yaşında da figurاسını saxlaya bilmişdi. Bəzi məktəbli gözəlçələr elə kökəlirdilər ki, adamyeyənlərə, yaxud qəddi əyilməyən sarkofaqa basılmış fironlara oxşayırlılar. Ferquson daha dəqiq cavabı necə verəcəyini düşündürək gözlərini tavana zilləmişdi. Motelin administrasiyası salonu qırmızı və aq bürmələnmiş kağızla bəzəmişdi, hərçənd, əslində, onların sinfinin rəngi tünd-qırmızı və krem rəngindəydi. “Tünd-qırmızı və krem rəngində, tünd-qırmızı

və krem rəngində..." onların sinif mahnalarında belə oxunurdu, sonra isə axırda "arzu" sözü işlənən hansısa əlavə misra.

– Hamısı bir yerdə. Ancaq hamısı eyni vaxtda yox, – işarələrlə dedi.

– Bəs indi?

– Evdən sarı darixıram.

– "Evlidir" yazıram.

Hələ o vaxtlar, onlar uşaq bağçasına gedəndə bu qızı karıxdırmaq çətin idi. Yaşıl soyuq gözləri, gülümşeyəndə isə qoyma dişi görünürdü. O, pişiyin dalınca qaçarkən uşaq meydançasındaki pilləkəndən yixilmişdi. Orkestr "Alamadan xiyabani"yla keçdi.

– Sənətin? – Linda soruşdu.

– Yerqazan, – o cavab verdi və bu, ona qeyri-adi dərəcədə doğru cavab kimi göründü. Və Lindaya niyə yerqazan olduğunu izah eləməyə başladı.

– Mən torpaqda gizlədilən şeyləri qazib, Allahın işığını çıxarıram. Keçən qış bir kəllə sümüyü tapdım və ona görə minlərlə skelet çevriləməli oldu.

– Ferci, sən sərxoşsan, – Linda dedi.

Artıq səkkizinci sinifdə Lindanın o vaxtlar dəbdə olan anqor yunundan yumşaq sviterinin tarım tutduğu qəşəng sinəsi vardi. İndi də sinəsini Asiyada iki mühəribə, altı prezident, beş iqtisadi durğunluq və dörd uşaqın doğulmasını yaşadığını sübut eləməkdən ötrü bizim sinif nümayəndəmiz dərin dekoltesi olan – belələrini əllinci illərdə geyirdilər – əynində damdar oturan zəhər kimi sapsarı şifon don bəzəyirdi. Bəlkə, bu, onun möcüzə nəticəsində qalmış məzun donudur? Yarıqdan korsajına sancaqlanmış səhləb gülünün və Eyzenhauer dövrünün ətrinin qoxusu gəlirdi. O, Lindanın döşlərini heç vaxt, heç vaxt görməyəcək, Ferguson kədərlə fikirləşdi. Linda onuncu sinifdə birdəfəlik ərə getdi və indiyə kimi Heyswilli tərk eləməmişdi, heç vaxt ayağını günah yoluna qoymamışdı.

Ətrafdə rəqs eləyir, olub-keçənləri xatırlayırdılar. Salonda və Fergusonun beynində qarmaqarışıqlıq hökm sürürdü: hansısa messanın boyunbağı kimi kəllə sümüyü qırılıb-dağılmış, bərpa edilmiş heykəlcik. Dərində gizlədilmiş hər şey xahişsiz-filansız Allahın işığına çıxırıdı. Siniflərinin

bələsi Murdar Kiçirayz vals oynaya-oynaya onlara yaxınlaşdı. O, indi milyarderdi. "Zister" elektron firmasının sahibidir, bu köksifət oğlan artıq çallaşsa və kombinə edilmiş eynək taxsa da, əvvəlki kimi sinfin afəti-qamçısı idi – belələrinin həmişə əllərindən hər iş gəlir. O, Lindaya şirin-şirin gülümsədi və donunun lifini ona bənd edilmiş büsthəltərlə birlikdə yüngülcə çəkdi. Və bir anlığa qadının uzunsov sinəsi Ferqusonun dumanlanmış baxışları qarşısında göründü. Onun, az qala, nəfəsi kəsildi. Döşlər kamillik mücəssəməsi, onun təsəvvür elədiyindən daha iri və aq paltarının kölgəli örtüyü altında yumurta kimi qüsursuz, ağır və dik idi.

Linda Murdarın əlinin üstünə şillə çəkdi və tamamilə təbii soyuqqanlılıqla donunun lifini düzəltdi, yalnız onun yaşıl gözləri Ferqusonun gözlərinə sataşanda özünü itirdi – görünür o, bu gözlərdə belə səadəti, nəhayət, şiddətli istəyin onçüllük ağacındaki kövrək budaqda aćmağa oxşayan səadəti oxuyacağını heç cür gözləmirdi.

– Sənin indiki ünvanın hansıdır? – Linda soruşdu.

– Ünuttuğum.

Men ştatındaki alçaq taxta evin pəncərəsi arxasındaki şamlardan ən qədim sakitlik, hindu, hətta Bering boğazının olmadığı və qıtənin azadlıq haqqında öz güclü arzusu ilə hələ kəsilmədiyi vaxtların, Sibir qayalarının və mamırlarının ətri gəlir. Buxtadakı Evin yaxınlığında isə Ferquson ikinci arvadı ilə və onun yeganə oğlu ilə birlikdə birbaşa lildə strelədist yiğirdilər.

Linda karandaşı hazır tutmuşdu.

– Necə bilirsən, – qadın anketi götürdü, – Amerika sənə münasibətdə verdiyi sözün üstündə dayandı?

– Az-çox, – Ferquson cavab verdi.

Linda birdən bloknotunu örtdü.

Orkestr ürəyi buz kimi eləyən, qulaqbatıran trubanın ulartısı ilə "Belə yorğun" u çalmağa başladı.

Siniflərinin nəhəngi, müdafiəçiləri və yadro itələyən Ferqusona yaxınlaşdı. O, tamam daz idi.

– Yox, sən atana çəkməyibsən, – Ferqusona dedi.

– Bilirəm. Neynəyəsən.

– Lənət şeytana, sənin atan adamı ruhlandırmağı necə də bacarırdı. Nə olmasa da, bu işdə usta idi! Heç vaxt

mənə necə: “İndi sən axmaqlığın zirvəsindəsən, ancaq ondan hələ düşəcəksən də”, – dediyini unutmaram. Olurdu ki, lövhənin yanında dayanır, əsgini tullayır və düşünürdü: “Qalxan şey düşməlidir də”. Sənin atan əlavə olaraq tez-tez təkrar eləyirdi: “Sonuncu mil ən çətindir”. Ancaq onda onun nə barədə danışdığını başa düşmürdüm. İndi başa düşürəm. Özü də necə başa düşürəm.

Nəhəng Ferqusona yuxarıdan aşağı baxırdı, onun isə başı artıq bağışlamağa adamı olmayan kədərə və məhəbbətə qarışmışdı. Görəsən, ağlasa, gizlədilmiş portfeli ona verərlər?

“Gecən xeyrə qalsın, İr-e-en”, – orkestr vida mahnisini çalırdı. – “Gecən xeyrə qalsın, İren”.

* * *

642

Ertəsi gün şənbə idi. Və Ferquson xumarlıq içinde öz Heysvillində, bu məhv olmuş şəhərdə veyllənirdi. Şəhərin ətrafinı nəzərə almasaq, nə vaxtsa onun uşaqlığında tarlalar qarğıdalı doğur, buxtada isə xəşəmbalığı azalmırdı (adətən, onu qoca qarilar toplayırdılar), Heysvill isə az dəyişmişdi. Döngələrdə maraqlı tapıntılara rast gəlinirdi. Ferquson əldəqayırmə xokkey qapılarını çətinliklə tanıdı, taxtadan və məftildən olan qəfəslər. O, uşaqqı vaxtı yalnız topla oynayırdı: beysbol topu havada qara ləkə kimi fırlanırdı; ağır basketbol topu lövhəyə dəyər-dəyməz idi, futbol topu isə öz başgicəlləndirici uçuşunu botinkaların ucunda bitirirdi. Köhne ibtidai məktəb, sanki, dübbədüz asfalt içindən çıxan qotik üslubda olan qala mixlanmış halda dayanmışdı və çürüyən fanerdə pulverizatordan püskürülən rənglə inqilabi, onun da yanında rasist şüərləri yazılmışdı. Sınıf otaqlarında olanların hamısını Smitson institutuna satmışdılar. Onun yanında bir vaxtlar Buninin konditer dükəni vardı, tənəffüsde uşaqlar gizlice ora qaçırıldılar; Ferquson təəccübənlənirdi, o hələ də əvvəlki yerində idи və hələ də açıq idi. Ferquson içəri girdi və həmin o unudulmaz ucuz sormalardan aldı: cemli pirojnalar, biyan nabatı, kağıza bükülmüş gəzşirni, bekon rəngində kokos çöpləri, üz-gözünü turşutmuş qızdırma xəstəliyi olan qoca kişi qaralmış, çat-çat olmuş piştaxtanın arxasında hövsələ

ilə hamisini kağız torbaya yiğirdi. Sonra da pulun qalığını Ferqusonun ovcuna qoydu və əlini bir vaxtlar onun uşaq yumruqlarını sıxlığı kimi sıxdı.

– Bərk tut, Ferci, – mehribanlıqla dedi. – Bax ha, əlin-dən salma.

Buni özüdür? Canlı qazıntı. Ferqusonu hər yanda tanıyorlar. Pəncərələrdə həm əyilmiş qanadlar, həm çəkilmiş pərdələr. Əgər onları doğrasayıdlar, at şabalıdları da taniyardı onu. Küçələrdə səma isə o, məktəbdən qayıdarkən, xuliqanlarla rastlaşmamaqdən ötrü dolama yollarla, gizlənə-gizlənə gəldiyi vaxtlardan bu yana elə bilirdin işqişası. İndi isə o vaxtkı xuliqanlar – indinin yaşılı adamları – onun yanına gelirdilər və: “Mərc eləyirəm, sən məni xatırlamırsan”, – deyirdilər. Bu, belə də olmuşdu, ancaq o, bu üslubu xatırlayırıd: zolaq-zolaq köynəklər, aşırmalar, kisə kimi kombinezonlar, rəngi qaçmış sifətlər, yönəmsiz görünən dirsəklər və içərisində yüngül acıdillilik gizlənən sakit yumşaq səslər. Heysvill dənizin dibindən duz çıxaran maşın kimi nəfəsini dərəndən heysvilli istehsal eləyirdi. Ferquson da onlardan biridir. Onu dəfələrlə atasına oxşatmışdılar. Şəhər boşalırdı, evlər boşalırdı. Məktəbin arxasındaki idman meydançasına, bir vaxtlar, o, uşaq olanda üz-gözləri qırış-qırış qarılars bellərini büküb alaqların içərisində içki üçün zəncirotu axtarışında hərləndikləri yerdə kiçik stadion tikmişdilər. Ferquson beton hasarın arxasını görürdü.

Uşaq meydançası əvvəlki kimi sahildə, beysbol meydanının arxasında qalırdı. Xopi hindularının yeməkxana qoresinə¹ köçürülmələri kimi; sınmış yelləncəklər, tir və pilləkəncik köçürülmələri kimi. Ferquson boz kostyumda zülüm çəkirdi və yalnız bir şey – baş ağrısını tropik dəbilqə altında olsa belə gizlətməyi arzulayırdı; o, sahilə çıxıb sınmış oyuncاقların içərisindəki zibillikdə paslı, ora-burası əyilmiş xizəklər arasında peyda olaraq, sanki, işləri – yumurta qabığının qırıntılarını, qurumuş sarısını, qırıqları – yumurta yarısının izlərini axtararkən kiçilməyə başladı.

Ferquson heç vaxt qalib olmamışdı. Yumurtanı bütöv və zədələnmədən aparmağa həddən artıq səy göstərirdi, buna görə də çox sürətlə gedə bilmirdi. Əgər qalib

¹ Qore – dik yamaclı və yasti zirvəli təcrid edilmiş təpəlik

gəlmək istəyirsənsə, bütün pəncənlə addımlamaq lazımdır, ancaq aydınlaşdı ki, bu zaman əllərin bərk əsir və qarşısındaki yumurta adamı qorxuya salan dərəcədə yellənir. Aydın olmayan duyu – eynilə yenə yumurta ilə olan yarışda iştirak eləyirdi – Ferqusonu çətin yolla maşın sürdüyü, yaxud tanışına baş çəkməkdən ötrü xəstəxananın xalça döşənmiş dəhlizini keçdiyi, yaxud təyyarədə oturduğu vaxt bürüyürdü. Hərəkət yalnız yuxuda atası onu öz ardınca apardığı maniya zamanı rahat olurdu. Bayram kimi düşünülmüş yumurtalı yarış Ferqusonu dəhşətə gətirib çıxarırdı, sanki, ona axmaqlayana qədər cüccənin boğazını üzməyi, yaxud milçəyi öldürmək təklif eləyirdilər. Və budur, indi təyyarə biletini cibini yandırıldığı, İraqdakı başkəsənlər öz avtomatlarını silib təmizlədikləri, onun birinci arvadı isə tək yatdığı vaxt Ferquson düşünürdü: həyatı onu qarmaqarışılıqlıqlarla birləşdirməyib ki, dəhşətli öncəgörmə ilə bu günə kimi eynilə kövrək yumurta qabığındaki kimi qırılıb yatmayasan.

* * *

Ferquson evdə qəzətdə oxudu ki, kolleqası ölüb. Səhər yeməyi arxasında oturarken varlığını bürümüş şadlığı yumurtaya sancılan çəngəli ağızına apardığı vaxt əllərinin əsdiyi təntənə titrəyisini zorla boğan vaxt yuxarıdan uşaq, onun indi bir yerdə yaşadığı uşaq inadlı səslə çağırırdı. Uşaq xəstə boğazla oyanmış və məktəbə getməmişdi. Ferquson qəzətin səhifəsini çevirdi və anasının yuxarıdakı oğluna sinidə necə səhər yeməyi apardığını eşidirdi və bir vaxtlar özünün dərs buraxdığı və evdə qaldığı çoxdanki səhərləri xatırladı: təzəcə sixilmiş portağal şirəsi, parça-parça doğranmış, indicə qızardılmış və buna görə hələ də isti olan çörək çalılmış qaymaqla dolu mavi rəngli südqabı, şəkər və bütün bu ləzzətli şeyləri anası laklı qara sinidə düzürdü, elə bil, baş çatlatmaq üçün figurcuqlardır və əlavə olaraq göyə ucalmış dağlar və vadilər içərisində kitablar, karanlaşlar, ucu qatlanmış qayçılar, adyal; pəncərə arxasında isə günəş özünün məşhur "səhər-axşam" qövsünü çizir, səhərciyin sakinləri ya işlərinə, ya geri tələsirlər, səhərlər trolleybuslara tərəf qaçırlar, axşamlar yorğun halda evlə-

rinə gedir və onların içərisində atası da var, o əziyyət çəkir, uşağınınsa heç bir qayğısı yoxdur – yaşı, özündən muğayat ol, “avaralıq” adlı sahilsiz dənizə girmək və ev onu hər guşəsilə qoruyur, sanki, müəmmalı zərif sağanağa daş-qas – onun sağlamlığını qoyaraq dəyişmədən, onun haqqında ətrafda hər şey o yumurta qabığı kimi yeganə, ona məxsus olan həyatı qoruyurdu, bax ha, ancaq onu əlindən yerə salma.

Con Apdayk

Seçilmiş əsərləri

MÜNDƏRİCAT

Ön söz 5

646

ROMANLAR

Dovşan, qaç 12
Kentavr 306

HEKAYƏLƏR

İsa Peyğəmbərin içindəki qonşular 564
Vidalaşma 595
Ər-arvad Meyyllər 610
Nəslikəsilmiş məməliləri sevən insan 625
Yumurta yarışı 633

*Con
Apdayk*

MÜASİR DÜNYA ƏDƏBİYATI



Con Apdayk. Seçilmiş əsərləri.

Çapa imzalanmışdır 19.04.2011. Format 60×84 1/16. Ofset çap üsulu.
Fiziki çap vərəqi 40,5. Sifariş 121. Tiraj 7000.

“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+994 12) 374 83 43; 370 68 03

Faks: (+994 12) 370 18 49; 370 68 03

e-mail: info@eastwest.az

www.eastwest.az